



NOBEL MÜKAFATI LAUREATI

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin

**“Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin
əsərlərinin Azərbaycan dilində nəşr edilməsi
haqqında”** 2007-ci il 24 avqust tarixli
sərəncamı ilə nəşr olunur.

“Şərq-Qərb”
Bakı – 2009

Pär Lagerkvist



Inventas vitam juvat excoluisse per artes
Ustalığa yüksələrək bu dünyani xoş edənə

NOBEL MÜKAFATI LAUREATI

Per Lagerkvist

SEÇİLMİŞ ƏSƏRLƏRİ

“Şərq-Qərb”
Bakı – 2009

ISBN 978-9952-34-242-0

Tərcümə edəni və
ön sözün müəllifi: İlqar Əlfioglu
Redaktor: Mahir Qarayev
Korrektor: Yeganə Mehdiyeva

Bədii tərtibat və
dizaynın müəllifi: Tərlan Qorçu
Komپüter düzümü: Hikmət Aydinoğlu
Mehman Musabəyli

Per Lagerkvist. Seçilmiş əsərləri. – Bakı: 2009, 800 səh.

Bu kitab oxucularımızın Per Fabian Lagerkvistin yaradıcılığı ilə ilk tanışlılığıdır. O, bütün yaradıcılığı boyu Tanrısını axtarıb. İnanmaq istərdik ki, onun maraqlı əsərlərini oxuyan hər kəs o ali məqsədə – öz Tanrısını tapmağa bir az da yaxınlaşacaq.

Mətn: Bakı Slavyan Universiteti, "Kitab aləmi" NPM, 2009
Bədii tərtibat, sehifələnmə: "Tutu" nəşriyyatı, 2009
© "Şərq-Qərb" ASC, 2009



Inventas vitam
juvat excoluſſe
per artes

TANRISINI AXTARAN İNSAN

1974-cü il iyulun 11-də Stokholm xəstəxanalarından birində Per Lagerkvist adlı insan 83 yaşında beyin iflicindən dünyasını dəyişdi. O, müasir İsveçin ən tanınmış yazıçısı idi. Ədibin bir çox xalqların dillərinə tərcümə olunmuş ən məşhur əsərlərini müasir dünya klassikasının gözəl nümunələri sırasına aid etmək olar.

Yazıçının ölümündən sonra tanınmış İsveç tənqidçisi Qunkel Malmström yazırıdı: “İnsanlar arasında yadlaşma XX əsr ədəbiyyatının baş mövzusudur və bu baxımdan Per Lagerkvist özünün ruhu etibarilə Frans Kafka və Alber Kamyu kimi yazıçılara daha yaxındır. Lagerkvist elə söz ustalarındanandır ki, onun bəşəriyyətin humanizm ideyalarından uzaqlaşmasına qarşı mübarizəsi sırı Tanrıının axtarışlarına, həyatın metafiziki gizlinlərinin açılmasına gətirib çıxardı”.

Məşhur İsveç romançısı, şairi və dramaturqu Per Fabian Lagerkvist 1891-ci il may ayının 23-də Cənubi İsveçin kiçik Veksö şəhərində anadan olub. O, Anders Yohan Lagerkvistlə İohanna Lagerkvistin yeddi uşağından ən kiçiyi idi. Atası əvvəlcə fermada çalışırdı, sonra isə dəmir yolunda işə düzəlmış, uzun müddət yol nəzarətçisi olmuşdu.

1910-cu ildə orta məktəbi bitirən Per təhsil illərində Carlz Darwinin, dövrünün digər qabaqcıl alim və yazıçılarının əsərlərini oxuyaraq, ailəsinə xas mühafizəkar lüteran tərbiyəsindən ciddi fərqlənən dünyagörüşə sahib olur. Orta təhsilini başa vurandan sonra o, iki il ərzində universitetdə ədəbiyyat və incəsənəti öyrənir.

Lagerkvistin ilk ədəbi təcrübələri 1912-ci ildə dövri mətbuatda işıq üzü görmüş “İnsanlar” povesti və bir neçə

şeri olmuşdur. 1913-cü ildə yaziçi Parisə səfər edir, orada bir müddət yaşayır, o dövrün müasir təsviri sənəti ilə ciddi məşğul olur, modern cərəyanlarla maraqlanır, fovistlər və kubistlərin təsiri altına düşür. Elə həmin ildə də “Söz sənəti və təsviri sənət” adlı essesini dərc etdirir. Lagerkvist bu essesində naturalizmi incəsənətdə ziyanlı cərəyan kimi tam inkar edir, öz düşüncələrini əsaslandırmak üçün Skandinav və yunan eposlarından çoxlu misal gətirirdi. Onun bu tənqidli essesi ədəbi ictimaiyyətin diqqətini cəlb edir və yaziçı öz nəzəriyyələrini 1914-cü ildə işiq üzü görən “Motivlər” şeir və hekayələr, 1915-ci ildə nəşr olunmuş “Dəmir və insan” adlı novellalar toplularında əyani olaraq əsaslandırmağa çalışır.

1916-cı ildə Lagerkvistin “Xiffət” poeziya toplusu da oxucuların diqqətini cəlb edir. Bu kitaba daxil olan əsərlər İsvəç tarixində ilk ekspressionist nümunələr sayılır, öz üslubunda yaziçinin fovizm və kubizmə marağını əks etdirirdi. Lagerkvistin üçüncü toplusu Birinci Dünya müharıbəsindəki dəhşətlərin ağrı-acısına həsr olunmuşdu. Amerika şairi və tənqidçisi Ketten Reksrot yazdı ki, “Xiffət” nəinki siyasi illüziyaların puça çıxmasına, həm də yaziçinin vahid ruhunun parçalanmasına dəlalət edir.

Per Lagerkvist mühəribə illəri ərzində bitərəf Danimarkada yaşayır. O, yaradıcılığının bu dönenmində əsas diqqətini səhnə əsərlərinə yönəldir, müxtəlif teatrlar üçün pyeslər yazır. Ədibin dərc olunmuş ilk pyesi “Sonuncu adam” yer üzündə qalmış axırıncı insanın taleyindən bəhs edir və mühəribə mövzusunun məntiqi davamı kimi səslənir. Yaziçi bu və sonrakı pyesləri ilə naturalist dramı büsbütün inkar edir. Onun səhnə əsərlərində məşhur yaziçi Avqust Ştrindberqin simvolizmin nümunəsi olan son pyeslərindən bəhrələndiyi aydın duyulur. Məhz Ştrindberq yaradıcılığının təsiri Lagerkvistlə alman ekspressionizmi arasındaki sıx əlaqəni izah edir.

1919-cu ildə Lagerkvist “Svenska Daqbladt” qəzetində ədəbi tənqid bölməsinə rəhbərlik edərkən “Xaos” poeziya toplusunu və “Göylərin sırrı” pyesini nəşr etdirir.



Hər iki əsərdə yazarının dərin pessimizmi öz əksini tapır. O, belə hesab edir ki, əgər insan ona bəxş olunmuş həyatı ən ali nemət sayırsa, bu, onun Tanrıya biganəliyindən qaynaqlanır. Bunun ardınca Lagerkvistin qələmindən çıxan “Əbədiyyətin təbəssümü” (1920) povestində də yaziçi həmin motivi inkişaf etdirir. Əsərdə personajlar onları düşündürən suallara cavab almaq üçün İlahi ilə görüşür, insanı niyə yaratdığını sorurlar. Tanrı isə onlara deyir ki, insanı yaradarkən heç bir məxsusi məqsədi olmayıb, sadəcə, çalışıb ki, hər şey yaxşı olsun. Beləliklə, insanlar Tanrı ilə görüşdən arzuladıqları mənəvi dayağı ala bilmir, çəşqin qalaraq, öz daxillərinə müraciət edirlər və təskinliyi də bundan sonra tapırlar.

İyirminci illərdən etibarən Lagerkvist Fransa və İtaliyaya çoxlu səyahət edir, onun pessimizmi yumşalmağa başlayır, yazı üslubu isə bir qədər konkretləşərək, özünəməxsusluq kəsb edir.

Lagerkvistin bu dövr poeziyası “Xoşbəxt insanların yolu” (1921) və “Qəlb nəğmələri” (1926) toplularında cəmləşib. Həmin əsərlərin fərqli cəhətləri onlarda yazarının yaradıcılığının ilk dövrü üçün səciyyəvi olmayan nikbinliyin üstünlük təşkil etməsidir. Bu nikbinlik onun elə həmin dövrdə nəşr etdirdiyi nəşr əsərləri üçün də səciyyəvidir. “Dünyada qonaq” (1925) və “Azad olunmuş adam” (1927) kitablarına daxil olan bütün əsərlər ədəbi tənqidçilərin yekdil rəyinə görə, tam avtobiografik nümunələrdir. Birinci kitabda yazarının uşaqlıq çağlarından söhbət açılır, ölüm haqqında düşüncələrin onun qəlbinə hələ lap erkən yaşlarından hakim kəsildiyi təsvir olunur, “Azad olunmuş adam” isə Lagerkvistin dünyaya və öz yaradıcılığına baxışının təhlilidir desək, yanılmarıq. Amerika tənqidçisi Alrik Qustafsson yazırkı ki, bu əsərlər, toplu halında götürəndə, xeyirin şər üzərində əbədi qələbəsinə, insan ruhunun yenilməzliyinə həsr olunub. Həmin kitablar həm də Lagerkvist üslubunun və dilinin çox uğurlu nümunələrindən sayılır.

Otuzuncu illərdə dünyada faşizm təhlükəsi gücləndikcə yazarının da yaradıcılığında humanist bir ruh baş

qaldırır, o, öz oxularına şər qüvvələrə qarşı mübarizənin zəruriliyini təlqin etməyə çalışır. Lagerkvist “Tonqal yanında” (1932) şeir toplusunda və “Kral” (1932) pyesində özünün humanist fəaliyyət programını açıqlayır. Onun “Cellad” (1933) əsəri isə faşizmə qarşı qəti mübarizəyə çağırış kimi səslənir. Bir il sonra bu povestin motivləri əsasında yazdığı eyniadlı pyesin də süjet xətti orta əsrlərlə müasir dövrümüzün müqayisəsi üzərində qurulub. Əsərin qayəsi insan durduqca şər qüvvələrin də yaşayacağı, onlarla mübarizənin son dərəcə zərurılıyıdır.

Mühəribə ərəfəsini yaşayan Avropanın bütün problemlərinin araştırılması Lagerkvist yaradıcılığının bu dövrü üçün çox səciyyəvidir. Bir neçə il ərzində işiq üzü görən “Qəlbsiz insan” (1936), “Zülmətdə qələbə” (1939), “Şeir və mübarizə” (1940) kitabları da yazıçı üçün prioritet təşkil edən mövzuların daha dərindən araştırılmasına həsr edilib. Lakin bu dövrün ən əhəmiyyətli əsəri, heç şübhəsiz ki, “Cırdan” (1944) alleqorik romanıdır. Romanda italyan İntibahı dövründə cərəyan edən hadisələrdən bəhs olunur, həmin hadisələrə cırtdanın gözüylə qiymət verilir. Xislət etibarilə dünyadan narazı olan bu məxluq saray intriqalarının lap mərkəzində qərar tutur, öz ağasına sədaqətini sübuta yetirmək üçün qanlı cinayətlərə imza atır. Roman insan ikiüzlülüyünün, kin-küdürütin, səbəbsiz qəzəbin doğurduğu dəhşətli hadisələrdən bəhs edir. Lakin tənqidçilər “Cırdan” əsərini də mahiyyətcə faşizmin tənqidinə həsr olunmuş, yüksək dinamikaya və gözəl yazı üslubuna, zəngin dilə malik bir nümunə sayırlar.

1940-cı ildə Per Lagerkvist yüksək ədəbi nailiyyətlərinə görə İsviç Akademiyasının həqiqi üzvü seçilir, öz oxularını yeni-yeni əsərləri ilə müntəzəm surətdə sevindirməkdə davam edir. 1950-cı ilədək bədii yaradıcılıqla intensiv məşğul olur, geniş şöhrət tapmış “İmkan verin, adam yaşasın” (1949) pyesini yazar. Oxucunun gözləri önünde insan barışmazlığının qurbanına çevrilmiş personajların həyatı sərgilənir. Bunların arasında sırf



yazıcı təxəyyülünün məhsulu olanlar da var, Sokrat, İsa, Janna D'Ark kimi real, tarixi şəxsiyyətlər də.

1950-ci ildə Per Lagerkvistin “Varavva” romanı işıq üzü görür. Əsər nəşr olunan kimi ədəbi ictimaiyyət tərəfindən böyük diqqətlə qarşılanır. O dövrün tənqidçiləri “Varavva”ni misilsiz bir əsər adlandırırlar. İsa Məsihin həmin dövrədək neçə-neçə ədəbi nümunədə araşdırılan tarixçəsinə Lagerkvist tamam başqa prizmadan yanaşır. Onun qəhrəmanı həmin hadisələrin bilavasitə iştirakçısı olmuş, lakin İsadən fərqli olaraq, çarmixa çəkilməmiş, azad edilmiş qəddar quldurdur. Tanrıdan uzaq olan bu insan da, əslində, elə İsanın taleyini yaşamağa məhkumdur. O, bütün ömrü boyu çarmıxdan azad olunmasının ağrısını çəkir, tənəsini ağır yük kimi ciyinlərində daşıyır, amma yenə də Tanrıni tanımaq istəmir və elə İsa kimi də çarmıxdə ölürlər. Onların hər ikisi, əslində, elə inancının qurbanıdır: İsa – Rəbbinə, Varavva isə – Tanrıının yoxluğuna inancının. Yazıcı öz oxucusuna bəşər övladı üçün inancın çox zəruri olduğunu özünəməxsus ustalıqla, diqqəti çəkmədən təlqin eləyir və əsəri oxuyan hər kəs bunun həqiqət olduğunu öz batınində duyur.

Roman müasir oxucunun diqqətini yeni eranın ilk illərində Fələstin torpaqlarındakı ab-havanın, insan münasibətlərinin, adı məişətin inandırıcı və son dərəcə koloritli təsviri ilə çəkir.

Ədəbi tənqid də “Varavva” romanına biganə qalmır. Tanınmış tənqidçi Carlz Rono əsəri “əsl şedevr” adlandırır və bu fikir həqiqətə tam uyğundur. Ədəbiyyatşunasların yekdil rəyinə görə, “İncil”dəki hadisələr hələ heç vaxt həmin romandakı dəqiqlik və mötəbərliklə təsvir olunmayışdır. Roman dünyyanın bir çox dillərinə tərcümə edilərək, geniş oxucu kütləsinə təqdim olunmuş, əsərin motivləri əsasında 1952-ci ildə bədii film də çəkilmişdir.

1951-ci ildə Per Lagerkvist ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Bu barədə qərarda deyilirdi ki, böyük mükafat “bəşəriyyət qarşısında duran əbədi suallara yazıcının öz yaradıcılığı ilə cavab tapmaq cəhdinə, onun

mülahizələrinin bədii gücü və mütləq müstəqilliyinə görə verilir”. İsvəç Akademiyasının üzvü Anders Esterlininq mükafatın təqdimat mərasimində belə demişdir: “Lagerkvist elə yazıçılardandır ki, bəşəriyyətin ən ümdə problem-lərinə, varlığımızın ən əsas dayaqlarına açıq müraciət etməkdən çəkinmir”. Xasiyyətcə çox utancaq və qapalı adam olan yazıçı isə cavab nitqindən imtina etmiş, bir neçə minnətdarlıq kəlmələrindən sonra 1921-ci ildə yazdığı və heç vaxt dərc etdirmədiyi “Bəşəriyyətin mifi” əsərindən parça oxumuşdur.

Sonrakı illərdə Lagerkvist məhsuldar işləməkdə davam etmiş, özünün doqquzuncu şeir toplusunu – “Dünya axşamçağı” (1953) kitabını bitirmiş, daha beş roman – “Sivilla” (1956), “Aqasferin ölümü” (1960), “Dənizin zəvvarı” (1962), “Müqəddəs torpaq” (1964) və “Mariamna” (1967) romanlarını yazmışdır. Bütün bu romanlar bir-biriylə sıx bağlıdır və onların hamisində aparıcı xətti məhəbbət mövzusu təşkil edir. Lakin eyni mövzu təzadlı rəmzlər sistemindən uğurla istifadə olunmaqla çox fərqli rakurslardan araşdırılır ki, bu da yazıçının böyük ustalığına dəlalət edir.

Bu kitab oxucularımızın Per Fabian Lagerkvistin yaradıcılığı ilə ilk tanışlığıdır. O, bütün yaradıcılığı boyu Tanrısını axtarır. Tapıb-tapmadığını deyə bilmərik, amma inanmaq istərdik ki, onun maraqlı əsərlərini oxuyan hər kəs o ali məqsədə – öz Tanrısını tapmağa bir az da yaxınlaşacaq.

İlqar Əlfioglu

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

ROMAN VƏ POVESTLƏR

CIRTDAN

(roman)

Mənim boyum yaxşıdır – 26 düymdür, mütənasib bədən quruluşum da var, bəlkə, başım bir az yekədir. Saçlarım baş-qalarınınki kimi qara deyil, kürəndir, özü də dedikcə cod və sixdir, arxaya darandığından, o qədər də hündür olmayan geniş alnımı aydın göstərir. Üzümə tük çıxmır, amma qalan əzalarım elə bütün kişilərinki kimidir. Qaşlarım çatmadır. Mən çox güclüyəm, xüsusilə də hırslı�əndə. İosofatla mənim aramda yarış düzəldəndə onu iyirmi dəqiqəyə kürəyi üstə çırpıb boğdum. O vaxtdan mən bu sarayın tək cırdanıyam.

Cırdanların əksəriyyəti təlxəkdir. Onların işi ağalarını və qonaqları güldürmək üçün boş-boş çərənləyib oyunbazlıq eləməkdir. Mən heç vaxt bu dərəcədə alçalmamışam. Əslində, heç kəs mənə belə təkliflə müraciət də eləməyib. Elə yalnız zahiri görünüşüm bu rolda istifadə olunmağıma imkan vermir. Mənim zahirim gülməli hərəkətlər üçün əlverişli deyil, buna görə mən özüm də heç vaxt gülmürəm.

Mən təlxək deyiləm. Mən cırdanam, yalnız cırdan.

Əvəzində, çox iti dilim var və bu da, yəqin ki, ətrafimdakı adamlardan bəzilərini əyləndirir. Amma bu, hər halda, onların təlxəyi olmaqla eyni şey deyil.

Mən diqqətinizə yetirdim ki, üzüm bütün qalan kişilərin üzünüñ eynidir. Bu o qədər də həqiqətə uyğun deyil, çünkü mənim üzüm başdan-ayağa qırış-qırışdır. Mən bunu çatışmazlıq saymırıam. Mən bu cür yaranmışam və başqalarının başqa cür doğulmasının mənə heç bir dəxli yoxdur. Mənim üzüm heç nəyi bəzəmədən və təhrif etmədən necəliyimi göstərir.



Bəlkə də, adamın üzü, əslində, yalnız qılfaf kimi bir şey olmalıdır, lakin üzümün elə olmaması mənim xoşuma gelir.

Qırışlara görə mən çox qoca görünürəm. Əslində, qoca deyiləm. Amma eşitmışəm ki, biz cırdanlar indi yer üzünü məskunlaşdırmış bütün irqlərdən daha qədim bir irqə mən-subuq və elə bu səbəbdən də anadan qoca doğuluruq. Bilmirəm, bu, həqiqətən, belədirmi, lakin belədirse, deməli, başlangıç hüququ bizimkidir. Mən şadam ki, tamam başqa cins-dənəm və bu, hamiya aydın görünür.

Digər insanların üzü mənə tamam ifadəsiz görünür.

Sahiblərim xətrimi çox istəyirlər, xüsusilə də qeyri-adi və güclü insan olan hersoq. Uzaqlara nüfuz edən fikirlərin müəllifi və həm də onları həyata keçirməyə qadir bir şəxsiyyət. Fəaliyyət adamı və eyni zamanda hər işə vaxt tapan, ən müxtəlif mövzularda söhbətləşməyi sevən, savadlı bir hökmдар. O öz həqiqi niyyətlərini bu cür söhbətlərin arxasında ustalıqla gizlədir.

Adam fikirləşir ki, axı hər şeylə eyni zamanda maraqlanmağın nə faydası var – lakin o, həqiqətən, maraqlanırsa, – çox mümkündür ki, bu, onun vəzifəsidir, ola bilər ki, onun maraqları hər şeyi əhatə etməlidir, o elə buna görə hersoqdur da. Adamda elə təəssürat yaranır ki, sanki, dünyada nə varsa, hamısını artıq dərk edərək ona yiylənib, ya da, ən azı, buna can atır. Heç kəs inkar etməz ki, onun şəxsiyyəti hər kəsdə hörmət doğurur. O, mənim nifrət etmədiyim yeganə şəxsdir.

O çox süni insandır.

Mən öz ağamı kifayət qədər yaxşı tanıyıram. Amma onu tam tanıdığını söyləməzdim. Çox mürəkkəb naturası var, baş çıxarmaq asan deyil. İçində nəsə bir qeyri-adi, məxsusi bir sirr gizlədiyini iddia etsək, yanlarıq – qətiyyən elə deyil, amma ona açar tapmaq da asan deyil. Əslinə qalsa, mən onu

düz-əməlli başa düşmürəm və özüm də mat qalmışam ki, niyə əsl köpək vəfası ilə onun dalına düşmüşəm. Amma o da məni başa düşmür axı.

Özünə qarşı başqalarına təlqin etdiyi pərəstişkarlığı, xoşniyyətliyi mənə təlqin edə bilmir. Amma insanlara belə hiss-lər təlqin etmək iqtidarında olan bir ağaya xidmət etmək mənə xoş gəlir. O, böyük hökmardır, mən bunu təkzib etmirəm. Lakin öz cırtdanının gözlərində heç kim böyük ola bilməz.

Mən onun dalınca kölgə kimi gəzirəm.

Hersoginya Teodora məndən çox asılıdır. Mən onun sırrını qəlbimdə gəzdirirəm və heç vaxt, bir dəfə də olsun bu sırrə zərrə qədər eyham da vurmamışam. Lap mənə işgəncə versəyilər, ən dəhşətli əzablara məruz qoysayırlar belə, heç nə qaçırmazdım dilimdən. Niyə? Özüm də bilmirəm. Mən ona nifrət edirəm, onun ölümünü arzulayıram, onun cəhənnəm alovunda necə yanmasını, bu alovun onun murdar bədənini necə yalamasını görmək istərdim. Mən onun pozğun həyatına, mənim vasitəciliyimlə öz sevgililərinə göndərdiyi abirsız məktublarına, kamzolumun altında közərmiş kömür kimi sinəmi yandıran intim kəlmələrinə nifrət edirəm. Amma satmaram onu. Mən daim ona görə həyatımı riskə qoyuram.

O, məni öz yanına – yataq otağına çağırıb qulağıma ərkələ tapşırıqlarını piçıldayaraq, sevgi məktublarını kamzolumun altında gizləyəndə bütün bədənim əsir və qan düz başına vurur. Lakin o heç bir şey görmür, o hətta tapşırıqlarının mənə həyatım bahasına başa gələ biləcəyi barədə bir an belə düşünmür. Onun həyatı bahasına yox, mənim həyatım bahasına! O yalnız sezilməz təbəssümüylə gülümsünür və məni hara lazımdırsa, ora da göndərir – risk və ölüm təhlükəsiylə görüşə. Onun gizli həyatının iştirakçısı olmağım qətiyyən vecinə deyil. Amma o mənə bel bağlayır.

Mən onun bütün sevgililərinə həmişə nifrət etmişəm. Onların hər birinin üstünə atılıb xəncərlə yaralayardım ki,



axan qanına tamaşa edəm. Xüsusilə də onun necə illərdən bəri əlaqə saxladığı və görünür, ayrılmak fikrində də olmadığı don Rikkardonu görən gözüm yoxdur. Ona nifrət edirəm.

Hərdən hersoginya heç utanıb-eləmədən məni öz yanına hələ yataqdan qalxmamış çağrıır. Artıq cavan deyil və yataqda beləcə uzanıb, qarşısında kameristkanın tutduğu mücrüdən daş-qasılarını bir-bir çıxarıb seçərkən məzələnəndə döşlərinin necə sallaq olduğu görünür. Başa düşmürəm ki, onu necə sevmək olar. Onda kişi ehtirası doğuracaq heç nə yoxdur. Bircə görünəni odur ki, nə zamansa gözəl olub.

Soruşur ki, mənim fikrimcə, bu gün hansı daş-qasını taxsa, yaxşıdır. Məndən həmişə bunu soruşur. O, bəzək şeylərini nazik barmaqları arasından buraxır və qalın ipək örtüyün altında tənbəl-tənbəl gərnəşir. O, fahişədir. Hərsoqun böyük və dəbdəbəli yatağındakı fahişə. Bütün həyatı – sevişmədədir. O, məhəbbəti barmaqlarının arasından sürüsdürərək, özünün sezilməz təbəssümüylə onun necə axıb getməsinə tamaşa edir.

Belə dəqiqlərdə o, çox asanlıqla ruh düşkünlüyüünə düçər olur, bəlkə də, özünü elə göstərirdi. Cazibədar bir hərəkətlə qızıl zəncirbəndini boynuna tutur, iri yaqt hələ də gözəl olan döşlərinin arasında alışb-yanır və o soruşur ki, necə bilirəm, bu zəncirbəndi taxsa, yaxşı olarmı. Bütün yatağına ürəyimi bulandıran bir qoxu hopub. Ona nifrət edirəm, cəhənnəm alovunda necə yanmasını görmək istərdim, amma cavab verirəm ki, məncə, bundan yaxşı seçim ola bilməz və o da minnətdar baxışlarını mənə göndərir, sanki, hansısa dərdinə şərik oldum və kədərli bir təsəlli verdim ona.

Hərdən məni özünün acıdıl dostu adlandırır. Bir dəfə məndən soruşdu ki, sevirəmmi onu.

Hərsoq bir şey bilirmi? Heç nə bilmir? Ya, bəlkə, hər şeyi bilir?

Adamda belə fikir yaranır ki, elə bil, o, arvadının ikinci, məxfi həyatı üzərində heç düşünməyib. Amma kim bilir,

onun barəsində heç bir şeyi dəqiqliyi ilə deyə bilməzsən. Onun üçün hersoginya yalnız günün işıqlı yarısındakı siması ilə mövcuddur, çünki o özü də elə gün işığında yaşayan məxluqlardan idi, ondakı hər şey parlaq gün işığıyla aydınlanırdı. Cox təəccübəndirici idi ki, belə bir adam mənim üçün necə anlaşılmaz qala bilər axı. Yəqin, ona görədir ki, mən onun cirdəniyam və təkrar edirəm: mən özüm də onun üçün anlaşılmaz idim! Hersoginyanı mən ondan daha yaxşı anlayırdım. Mən onu anlayıram, çünki nifrət edirəm. Nifrət etmədiyin adamı başa düşmək çətindir, elə bil, silahsızsan, içini açmalı bir alətin yoxdur.

Onun hersoginya ilə münasibətləri necə idi? O da sevgiliisi idi? Bəlkə, yeganə həqiqi sevgilisi elə o idi? Bəlkə, elə ona görə qadınının xəlvətə salıb çıxardığı oyunlara, sanki, biganədir? Məsələn, mən hiddətlənirəm – onun isə vecinə deyil! Mən bu sakit insanı dərk etmək gücündə deyiləm. Onun güzəştü məni dəli eləyir, daim özümdən çıxarır. Kaş o da mənim kimi olaydı!

Sarayda saysız-hesabsız qəribə və səmərəsiz adamlar qaynaşır. Həyatın mənasını tapmaq ümidi ilə saatlarla başından ikiəlli yapışib oturan müdriklər. Qoca, bulanıq gözləri ilə, guya, insanların taleyini müəyyənləşdirən səma cisimlərinin yolunu izləyə biləcəyini güman eləyən alımlər. Gecələr uzunu saray xanımlarına özlərinin şit şeirlərini oxuyan, səhər açılanda isə arxlara qusan avara və firıldaqçılar – beləsini bir dəfə elə arxın içində deşmişdilər, bir başqası isə, yadimdadır, kavalər Moroşelli haqqında söyüş dolu həcvlərinə görə çubuqla döyülmüşdü. Əxlaqsız həyat yaşayan və kilsələri müqəddəslərin gözəl şəkilləri ilə doldurulan rəssamlar. İndi kilsənin nəzdində yeni kampanilla (orta əsrlərin və İntibah dövrünün italyan memarlığında, bir qayda olaraq, kilsədən ayrı yerləşən zəng qülləsi) inşa etmək tapşırığı almış memar və bənnalar. Öncəgörənlər və hər növ şarlatanlar. Bütün bu



avaralanan kütlə ürəyi istəyəndə peyda olur, kefinə düşəndə yoxa çıxır, bəziləri isə burada simsar kimi lap uzun müddət yaşayırlar və onların, istisnasız olaraq, hamısı hersoqun qonaqpərvərliyindən istifadə eləyir.

Başa düşmürəm ki, bu avaralar onun nəyinə lazımdır. Beynimə batmayan isə budur ki, onların sarsaq çərənciliyinə saatlarla necə qulaq asmaq olar. Yaxşı, şairləri bir-iki saat dincəmək olar, onlar da təlxək kimidirlər – saraylarda mütləq gərək olurlar. Onlar paklığı və insan ruhunun ucalığını, mühüm hadisələri və qəhrəmanlıqları vəsf edirlər. Xüsusilə də öz şeirlərində sənin sahibinə mədhiyyələr, təriflər yağıdırırlarsa, buna nə deyə bilərsən? İnsanın tərifə ehtiyacı var, tərif olmasa, adam heç öz gözlərində layiq olduğu məqama yüksələ bil-məz. Həm indi, həm də keçmişdə o qədər gözəl, yüksək şeylər taparsan ki, yalnız şairlərin vəsfinə görə məhz belə gözəl və yüksək olub. Onlar, hər şeydən öncə, məhəbbəti vəsf edirlər və bu da düzgündür, çünki ən çox elə məhəbbətin ehtiyacı var ki, onu, əslində, necə varsa, elə təsəvvür etməsinlər. Şeri dincəyəndə qadınlar o dəqiqə qüssəli olurlar və sinələri ah çəkməkdən qalxıb-enir, kişilər də ətraflarına əlini üzmiş, xəyalpərvər baxışlar yollamağa başlayırlar, axı onların hamısı bilir ki, məhəbbət, əslində, necədir və deməli, şeir elə həqiqətdə də gözəl alınıb. Mən başa düşürəm ki, qara camaat üçün müqəddəslərin şəkillərini çekən bu rəssamlar da olmalıdır ki, adamlar özləri kimi yoxsul və kirli olmayan kimsəyə sitayış edə bilsinlər; mükafatlarını o dünyada almışlara oxşamağa çalışınlar və alınlarına yazılan müddəti dözüb başa çatdırıandan sonra beləcə mükafatlandırılacaqlarına inansınlar deyə. Şəkillərdə bahalı paltar geymiş, qızıl çələng taxmış əzab-keşlərin gözəl təsvirləri, üstəgəl qara camaata Tanrılarının bu həyatda müəyyən işlər görmək istədiyinə görə çarmixa çəkil-məsini əyani nümayiş etdirən rəsmlər. Deməli, onların da burada, bu yer üzündə ümidiyi bağlayası heç nələri yoxdur. Başa düşürəm, bu cür bəsit sənətkarlar bütün hökmdarlara

lazımdır, bircə bunu anlamıram ki, onların qəsrədə nə işi var axı? Onlar insanlar üçün bir sığınacaq, məbəd, bəzək-düzəkli məhbəs tikirlər ki, istənilən an içəri girib ruhi sakitlik bulsunlar. Orada onların həmişəlik xəçdan asılmış Tanrısı səbir-lə gözləyir. Bütün bunlar mənə aydır, çünki mən özüm də elə xəcpərəstəm, onlar kimi mən də xəç suyuna salınmışam və mənim xəç suyuna salınmağım qanuni qüvvəsindədir, hərçənd ki, bu mərasimi zarafatla təşkil eləmişdilər: hersoq Qonzaqo ilə donna Yelenanın nikah mərasimi vaxtı məni, onların ilki kimi, sarayın kupelində xəç suyuna salmağa aparmışdilar, guya, gəlin hamını heyran qoyaraq, elə öz toyu günü azad olmuşdu. Mən dəfələrlə eşitmışəm ki, bu hadisə barəsində dəhşətli dərəcədə gülməli bir şey kimi danışırlar, amma elə gülməli idi, özüm də bunu təsdiq eləyə bilərəm, çünki bu hadisə vaqe olanda, mənim artıq on səkkiz yaşım tamam idi və bizim hersoq məni bu mərasim üçün onlara əlborcu vermişdi.

Lakin heç başa düşmürəm ki, saatlarla oturub həyatın mənasını izah etmək istəyənlərə necə qulaq asmaq olar. Filosofların həyat və ölüm, bu qəbildən olan cürbəcür əbədi tapmacalar haqqında dərin mülahizələrinə, xeyirxahlıq, şərəf, cəngavərlik barəsində düşüncələrinə. Bir də ki ulduzlar barədə nəsə bildiyini fikirləşənlərə, onlarla insan taleləri arasında müəyyən bir bağlılıq olduğunu güman eləyənlərə. Onlar kafirdirlər, hərçənd ki, küfrlerinin nədən ibarət olduğunu bilmirəm, heç bilmək də istəmirəm. Onlar təlxəkdirlər, hərçənd ki, bu nə özlərinin, nə də başqalarının aqlına belə gəlmir; onlara gülən olmur, oyunbazlıqları heç kəsi əyləndirmir. Onları niyə sarayda saxlayırlar – bilən yoxdur. Lakin hersoq onlara elə qulaq asır, sanki, sözlərində mübhəm bir məna tapıb, fikirli-fikirli saqqalını sığallayıb, mənə də tapşırır ki, elə onun özünkü kimi qonaqlarının da gümüş badələrinə şərab süzüm. Amma hərdən şərəbi rahat süzməyim üçün kimsə məni dizinin üstündə oturdanda gülüşürlər.



Ulduzlar barədə nəsə bilən varmı? Onların sərrini kim yoza bilər? Bu avaralar? Onlar Kainatla söhbət eləyə bildiklərini düşünürər və qəлиз cavablar alıb şad olurlar. Özlərinin səma xəritəsini açaraq, göyləri kitab kimi oxuyurlar. Bu kitabı da özləri yazıb, ulduzlar isə onların kitablarından xəbərsiz öz naməlum yolları ilə hərəkətlərindədir.

“Gecənin Kitabı”ni mən də oxuyuram. Amma yozumuna girişə bilmərəm. Necə deyərlər, əlibalarına bələdəm, lakin onu da bilirom ki, göylərdə oxuduqlarımın yozumu yoxdur – mənim müdrikliyim də elə bundadır.

Onlar durbin, kvadrant götürüb gecəni səhərə kimi sarayı qərb qülləsində mariğa oturaraq elə fikirləşirlər ki, guya, Kainatla ünsiyətə girirlər. Mən isə onlarınkı ilə üzbeüz qüllədə, hələ qədim zamanlardan cırdanlar yaşıyan otaqdayam, İosafati boğandan bəri burada tək yaşayıram, – tavanım alçaqdır, elə bizim cinsə tam uyğun, pəncərələr də mazğala bənzəyir. Qabaqlar burada hər yerdən – uzaq ölkələrdən, hətta həbəşlərin diyarından gətirilmiş çoxlu cırdan yaşayırıdı: hersoqların, papa və kardinalların hədiyyəsi, ya da ki canlı əmtəə – hərdən belə də olur axı. Biz cırdanların nə doğma evi, nə ata-anası olur, biz bu dünyaya gizli gəlirik, yadlardan doğuluruq, harada və kimdən olmağımızın da fərqi yoxdur, qoy lap ən kasiblərdən olsun, təki nəslimiz kəsilməsin. Təsadüfi valideynlərimiz dünyaya cırdanlar nəslinin nümayəndəsini gətirdiyindən xəbər tutan kimi bizi nüfuzlu hökmədarlarına satırlar ki, onları öz eybəcərliyimizlə əyləndirək, onların təlxəkləri olaq. Mənim də başıma belə iş gəlmışdı – anam kimi doğduğunu anlayan kimi iyrənərək üzünü yana çevirib satmışdı məni: onun heç xəbəri də yox idi ki, mən çox qədim nəslin nümayəndəsiyəm. İyirmi eskudoya¹ satmışdı, bu pula özünə bir paltarlıq parça və qoyunlarına keşik çəkmək üçün qoyun iti almışdı.

Mən cırdan pəncərəsinin qabağında oturub gecəyə baxıram – zəndlə baxıram, həmin o münəccimlər kimi. Mənim

¹ Eskudo – Portugaliyanın milli pul vahidi

durbinə ehtiyacım yoxdur, durbinsiz də kifayət qədər diqqətliyəm. Mən də “Gecənin Kitabı”nı oxuyuram.

Hersoqun bütün bu alımlar, rəssamlar, filosof və münəccimlərlə maraqlanmasının çox sadə bir izahı var. İstəyir ki, onun sarayı bütün dünyada şöhrət tapsın, özü isə hamının hörmətini qazansın. Tamamilə anlaşılan bir istəkdir: mənə məlum olduğu qədərincə bütün insanlar, imkan daxilində, elə buna çalışırlar. Mən onu gözəl başa düşürəm və bu istəyinə tamamilə şərīkəm.

Kondotyer¹ Bokkarossa özünün çoxsaylı məiyyəti ilə bir yerdə şəhərə gələrək, Ceraldi ailəsi qovulandan sonra boş qalmış palasso Ceraldidə yerləşdi. O, hersoqu bir neçə saatlıq ziyarət elədi. Başqa heç kəsin iştirakına icazə verilməmişdi.

O, böyük, məşhur kondotyer idi.

Kampanillanın inşa işləri başlanmışdı, biz ora baş çəkib işlərin necə getdiyinə baxdıq. Kampanilla kilsə günbəzindən xeyli uca olacaqdı və zəngləri çalınmağa başlananda adama elə gələcəkdir ki, səs göylərdən gəlir. Gözəl ideya idi, həqiqətən də, ideya adlandırılmağa layiq idi. Bu zənglər İtaliyanın bütün zənglərindən yüksəkdə duracaqdı.

Hersoq yeni tikiliyə çox maraq göstərir və onu başa düşmək olar. O, tikinti meydançasında eskizlərə bir də baxdı və Çarmixa Çəkilənin həyatının səhnələrini təsvir edən, onun kampanillasının aşağı hissəsini bəzəyən barelyeflərdən lap vəcdə gəldi. Hələ ki işin yalnız bu qismi hazır idi.

Bəlkə, bu tikinti də heç vaxt başa çatmayacaqdı. Mənim hersoqumun fikirləşdiyi bir çox tikililər yarımcıq qalır. Böyük ideyaların gözəl xarabaliqları. Amma son nəticədə elə bu xarabaliqların özləri də ideya müəllifinə abidədir. Mən onun böyük hökmədar olduğunu heç vaxt inkar etməmişəm. O, kükə ilə gedəndə məmnuniyyətlə yanaşı addımlayıram. Hamı yuxarı,

¹ Kondotyer – İtaliyada muzdalu döyüşülərin başçısı



ona baxır, məni görən olmur. Amma bunun elə bir əhəmiyyəti yoxdur. Onu, ali bir varlıqtək, ehtiramla salamlayırlar, lakin hersoqun fikirləşdiyi kimi, sevdiklərinə və yaxud hörmət elədiklərinə görə yox, yalnız ona görə ki, özləri qorxaq, ancaq qul olmağa layiq qara kütlədən savayı, başqa bir şey deyillər. Məni şəhərdə tək görən kimi gözlərinə tez dəyirəm, başlayırlar dalımcı qışqırmağa: "Hersoqun cırtdanı! Ona bir təpik vurdunsa, elə ağasına vurmuş kimisən!" Amma vurmağa ürək eləmirlər, əvəzində, zibil qalaqlarından ya siçovul ölüüsü, ya da başqa murdar bir şey tapıb dalımcı tolazlayırlar. Mən də hirslənib şpaqamı sıvırəndə başlayırlar qəhqəhəyə: "Bizim bu hökmədar yaman qüvvətlidir!" – deyə anqırışırlar. Özümü müdafiə edə bilmirəm, çünki müxtəlif silahlarla döyüşürük. Odur ki başdan-ayağa zibilin içində, canımı yalnız qaçmaqla qurtarıram.

Cırtdan hər şey haqqında həmişə ağasından çox bilir.

Düzünü desəm, mən öz hersoquma görə dözməyin əleyhinə deyiləm. Son məqamda bu, onun ayrılmaz tərkib hissəsi olduğuma daha bir izafi sübutdur və bəlli hallarda onun yüksək personasını mən təmsil edirəm. Bisavad qara camaat da başa düşür ki, ağanın cırtdanı, zatən, elə onun özüdür, məsələn, qəsr də öz qülləriylə elə odur, saray da özünün dəbdəbəsi və gözəlliyi ilə odur və meydanda boyun vuran cəllad da, saysız-hesabsız sərvətlərlə dolu xəzinə də, acliq əyyamında yoxsullara çörək paylayan baş eşikağası da, – bütün bunlar elə onun özüdür. Onlar mənim təmsil etdiyim hakimiyyəti hiss eləyirlər. Mən isə onların nifrətini görəndə məmnun oluram. Çalışıram ki, imkan dairəsində hersoq kimi geyinim: eyni parçalar, eyni biçim. Ona paltar tikəndə qalan parça artığından, sonra mənim üçün istifadə olunur. Yanımdan həmişə şpaqa asılır, eynən onunku kimi, amma mənimki xeyli qıсадır. Elə qamətim də, əgər diqqət yetirsən, onunku kimi vüqarlıdır.

Beləliklə, əgər fikir versən, görərsən ki, mən hersoqa oxşayram, lakin boyda ondan çox balacayam. Əgər mənə qərbədəki qüllənin münəccim təlxəklərinin ulduzlara baxdığı şüşələrdən baxsan, yəqin ki, hersoq olduğumu düşünə bilərsən.

Uşaqlarla cırdanlar arasında böyük fərq var. Boyları eyni olduğu üçün, böyüklər fikirləşirlər ki, onlar bir-birinə uyğun gəlir, amma qətiyyən yox, heç uyğun gəlmirik. Cırdanları tez-tez uşaqlarla oynamaya məcbur eləyirlər, daha anlamırlar ki, cırdan uşağın tam ziddidir, o artıq doğulanda qoca olur. Balaca vaxtı cırdanlar, mənə məlum olduğu qədər, heç oynamırlar, axı niyə oynasınlar, qırışlı, qoca sifətləriylə gülməli görünərdi oynamaları. Bizi oynamaya məcbur etmək əsl təhqirdir. Axı insanlar bizim barəmizdə heç nə bilmirlər.

Ağalarım məni heç vaxt Anjelika ilə oynamaya məcbur etməyiblər. Əvəzində, o özü məcbur eləyirdi. Mən demək istəmirəm ki, bunu pislik üçün eləyirdi, amma onun ilk illərini xatırlayanda hərdən adama elə gəlir ki, qəsdən, incə bir işgəncə verirdilər mənə. Başqalarının heyran qaldığı girdə, mavi gözləri və şiltaqlıq əlaməti kimi ağızı olan bu uşaq, mənə hersoqun saraydakı məiyətinin hamisindən artıq işgəncə verirdi. Elə bir gün yox idi ki, səhər tezdən mənim yanımı, yuxarıya qalxmasın (o vaxt qız hələ zorla yeriyirdi!), qoltuğunda da mütləq pişiyi olardı. “Pikkolino, bizimlə oynamaq istəyirsən?” Mən cavab verirəm: “Heç cür oynaya bilmərəm, mənim daha vacib işlərim var, bu gün oynamaq halında deyi-ləm”. “Sən nə iş görəcəksən ki?” – deyə saymazyana soruşur. “Balacalar bunu anlamaz”, – cavab verirəm. “Onsuz da bayır çixacaqsan da, bütün günü yatmaq olmaz ki! Mən çoxdan, lap çoxdan oyanmışam”. Və mən onunla getməli oluram, qəti imtina eləməyə ağalarına görə ürəyim gəlmir, hərçənd ki, içim qəzəbdən qaynamaq dərəcəsindədir. Qız öz dostu kimi əlim-dən tutur, – nə sarsaq vərdişdir, zəhləm yapışqanlı uşaq əlin-dən gedir! Mən qəzəblə yumruğumu sıxıram, amma ona



Inventas vitam
juvat excusisse
per artes

dəxli yoxdur, onsuz da qəmiş olub, ara vermədən danişa-danişa hər yana sürüyür məni: geyindirəcəyi, yedirdəcəyi kuklalarının yanına, it damının yanındakı zənbildə qaynaşan, hələ gözləri açılmamış küçüklərin yanına, mütləq pişiklə oynamalı olduğu qızılıgül bağçasına. Onun bütün heyvanlara, özü də məhz balalarına, bütün balaca şeylərə bezdirici bir marağı vardi. O, öz balaca pişiyi ilə oynayır, oynayır, əl çəkmirdi və belə hesab eləyirdi ki, mən də onunla mütləq oynamalıyam. Ona elə gəlirdi ki, mən də uşağam və bir uşaq kimi, hər şeyə sevinirəm. Mən ha! Mən heç nəyə sevinmirəm.

Düzdür, hərdən mənim necə əldən düşərək əsəbiləşdiyi-mi görəndə onun beyninə ağıllı fikirlər də gəlirdi, – qəflətən mənə, qırışlı, qədim sifətimə təəccübə baxırdı: "Niyə sənin oynamamaqdan xoşun gəlmir?"

Nə qifillanmış dodaqlarımızdan, nə minillik təcriübədən təkmilləşən soyuq gözlərimdən cavab almayaraq, mənə tamamilə yeni bir ifadə ilə – sadəlövh uşaq baxışlarındakı bir az qorxaq ifadə ilə baxıb bir müddət susurdu.

Oyun nədir? Mənasız qurdalanma... Əşyalar və hadisə-lərlə davranışda qəribə sünilik. Hər şeyi əslində olduğu kimi, ciddi qəbul etmirlər. Münəccimlər ulduz-ulduz oynayırlar, hersoq öz tikintiləri, kilsələri, barelyefləri, kampanillalarıyla oynayır, Anjelika kuklaları ilə oynayır – hamı oynayır, hamı riyakarlıq edir. Təkcə mənim sünilikdən zəhləm gedir. Yalnız mən ciddi yaşayıram.

Bir dəfə mən sakitcə onun yatdığı otağa girdim, pişiyini uzadıb xəncərlə başını kəsdim və elə pəncərədən də zibilliyyə tulladım. Elə qəzəblənmişdim ki, nə etdiyimi, demək olar, anlamırdım. Daha doğrusu, anlamağına ləp gözəl anlayırdım, mən qızılıgül bağçasında saatlar uzunu ürəkbulandırıcı oyunlarımız zamanı beynimə gələn planı həyata keçirirdim. O, pişiyin yoxa çıxdığından duyuq düşəndə ovunmaq bilmirdi, hamı ona sevimli heyvanının, çox güman ki, artıq sağ olmadığını söyləyəndə isə qəribə bir qızdırma tutdu onu və

uzun müddət yatağa düşdü, odur ki, mən onu görmək zəruriyyətindən azad oldum. Sağalanda isə, təbii ki, qızın öz sevimlisinin taleyi barədə, onun anlaşılmaz bir tərzdə yoxa çıxmazı haqqında acı və bitib-tükənməz hekayətinə qulaq asmalı oldum. Heç kəs pişiyin hara yoxa çıxmazı üzərində baş çatlatmırıldı, əvəzində, bütün saray qızın boğazında haradan-sa peyda olmuş qan ləkələrinə görə, az qala, qorxudan ölmüş-dü və əfkari-ümumiyyəyə əsasən, bu, çox bəd əlamət ola bilərdi. İnsanların ürəyi gedir cürbəcür bəd əlamətlər tapmaq üçün.

Onun bütün uşaqlıq illəri boyu əlindən heç rahathığım yox idi, zaman-zaman oyunları dəyişirdi, vəssalam. Daim zəhləmi tökür, öz sirləri, dostluğunu ilə mənə qəmiş olurdu, hərçənd ki, bu dostluq qətiyyən gərəyim deyildi. Hərdən fikirləşirəm ki, mənə bezdirici bağlılığının səbəbi onun pişik, it, ördək balalarına və ümumiyyətlə, bütün balacalara bağlılığı ilə eyni idi. Ola bilər ki, o, böyüklerin dünyasına uyuşa bilmirdi, ola bilər, çəkinirdi ondan, yaxud nədənsə qorxmuşdu. Amma bunun mənə nə dəxli vardı ax! Özünü tənha hiss edirdisə belə, mənim əlimdən nə gələrdi ki! Amma mənə necə yapışmışdım, qopmaq bilmirdi ki, bilmirdi. Hətta sonralar, uşaqlıq dövrünə “əlvida” deyəndən sonra da. Onda anası onunla daha maraqlanmirdi, onun kuklalarını əvəz edəcək yaşda deyildi – o da daim oynamağındaydı, bütün adamlar kimi – atasının isə, təbii ki, başqa qayğıları özünə bəs edərdi. Bəlkə də, atanın qızı ilə az maraqlanmasının tamam başqa səbəbi vardi. Amma bu barədə sussam yaxşıdır.

Yalnız on-on iki yaşılarından etibarən qaradınməz oldu, özünə qapanmağa başladı və nəhayət ki, ondan canımı qurtardım. O vaxtdan bəri, ilahiə şükür ki, məni sakit buraxıb və özü başını hərləyir. Amma hərdən ondan çəkdiklərimi xatırlayanda, elə indi də qəzəbimdən boğuluram.

O, tamam böyük qızdır, on beş yaşına çatdı və yəqin, tezliklə ona xanım kimi baxacaqlar. Amma elə indiyədək uşaq xasiyyətlidir və özünü qətiyyən əsil-nəcabətli xanım kimi



aparmır. Yeri gəlmışkən, atasının kimliyi bəlli deyil, ola bilər ki, elə hersoqun özüdür, lakin bic olduğunu da istisna eləmək olmaz və əgər belədirə, onda onunla nahaq yerə hersoq qızı kimi davranırlar. Bəziləri deyirlər ki, o qəşəngdir. Mən isə heç bir düşüncə işaretisi sezilməyən iri və girdəgözlü, yarı-acıq ağızlı bu uşaq sıfətində qəşəng bir şey tapa bilmirəm.

Məhəbbət olə bilər. O öləndə çürüməyə, dağılmağa başlayaraq, yeni bir məhəbbət üçün münbət zəmin yarada bilər. Onda ölü məhəbbət özünün gözə görünməz həyatını diri məhəbbətin içində sürür və bu o deməkdir ki, əslində, məhəbbət ölmür.

Hersoginya məhz bu əqidəyə, mənim anlayışımı görə, öz şəxsi təcrübəsi əsasında gəlib və xoşbəxtliyini də bunun üzərində qurur. Axı onun xoşbəxt olmasına heç bir şübhə yoxdur. O başqalarını da özü istəyən kimi xoşbəxt eləyir. Hal-hazırda belə xoşbəxt don Rikkardodur.

Ola bilər ki, hersoq da xoşbəxtidir. Xoşbəxtidir ki, bir zamanlar onda oyatdığı hissələr hələ ölməyib – təxəyyülündə canlıdır. O özünü elə göstərir ki, guya, məhəbbəti yaşayır. Onların ikisi də özünü elə göstərir ki, guya, məhəbbətləri yaşayır. Hər ikisi oynayır.

Bir zamanlar hersoginyanın bir sevgilisi vardi, xəyanət etdiyinə görə qadın onu işgəncələrə məruz qoydu. Elə düzüb-qoşdu ki, ağlına heç bir şey gətirməyən hersoq onu heç ağlına belə gəlməyən cinayətə görə ittiham elədi. Onda həqiqəti təkcə mən bilirdim və işgəncələrdə də iştirak edirdim ki, sonradan özünü necə aparmasından hersoginyaya danışım. Özünü qəhrəman kimi aparmırdı, elə onların hamısı, təxminən, necə aparırdısa, elə də aparırdı.

Bəlkə də, qızın atası elə o idi. Kim bilir?!

Amma hersoq da ola bilər, bunu da istisna eləmək olmaz. Axı onda hersoginya onun qəlbini elə almaq üçün qılığına girməyə çalışırdı və onların məhəbbəti özünün ikinci baharını

yaşayırdı. Qadın hər gecə ərinin qucaqlayıb, itirilmiş sevgilisinin achiğini çəkən aldadılmış ağuşunu ona təklif edirdi. O, sanki, ərinə də işgəncəyə məhkum sevgilisi kimi nəvaziş göstərirdi. Hərsoq da nəvazişə nəvazişlə cavab verirdi, özlərinin ilk, qaynar məhəbbət gecələrindəki kimi. Ölü məhəbbət dirisi-nin içində öz sirlı həyatını yaşamaqda idi.

Hersoginyanın müqəddəs atası hər şənbə günü səhər, onun üçün ayrılmış vaxtda gəlir. Gəlişindən xeyli qabaq isə qadın artıq ayaq üstə olur, geyinir, daranır və iki saat da xəçdən asılmışın qabağında dizi üstə durur. O, tövbə üçün hazırlıdır.

Tövbəlik bir şeyi də yoxdur. Nə aldadır, nə də riyakarlıq eləyir. Əksinə, səmimiyyətlə, lap üzrəkdən danışır. O günahın nə olduğunu bilmir. Özünün pis bir hərəkətini də görməyiib. Bircə qulluqçusuna əsəbiləşib, saçlarını əcaib düzəldəndə. O, təmiz, hələ yazılmamış bir səhifədir, Müqəddəs ata da başını təbəssümlə ona tərəf elə əyir, sanki, hələ toxunulmuş bakirədir.

Duadan, Çarmixa Çəkilənlə ünsiyyətdən sonra onun baxışları aydın və sirayətedici olur. Özünün oyuncaq xəcindən asılmış əzabkeş insancığaz ona görə də əzab payını alıb və qadının ruhu bütün günahlardan təmizlənib, günah anlayışı barədə yaddaşın özü belə beynindən silinib. O, özünü möhkəm-lənmiş və sanki, cavanlaşmış, lakin, eyni zamanda, həm də xilaskar və diqqətli hiss edir; bu da onun sadə qara paltarına və bəzək-düzəksiz sıfətinə çox yaraşır. Sonra da oturub sevgilisinə indiki ruhi vəziyyətini əks etdirən məktub yazır, içində məhəbbət və görüş barədə bircə kəlmə də olmayan sakit bacı məktubu. Belə əhvali-ruhiyyədə olanda yelbeyinliyə çox dözmətsiz olur. Mən də məktubu sevgilisinə aparıram.

Onun əsl mömin olduğuna şübhə etmək yaramaz. İnanc onun üçün dəyərli, həyati əhəmiyyət kəsb edən bir şeydir.



Onun inanca ehtiyacı var, istifadə edir ondan. İnanc qəlbinin, ruhunun bir hissəsidir.

Bəs hersoqun özü necə, mömin adamdır mı? Demək çətin-dir. Müəyyən mənada, bəli, əlbəttə, elədir, çünkü o, özündə hər şeyi, o cümlədən, inancı birləşdirir, amma buna inanc demək olarmı? Dünyada inanc adlı bir məfhumun olması onun xoşuna gəlir, inanc, inam barədə söhbətlərə, maraqlı teoloji mübahisələrə qulaq asmağı sevir – insanlara xas olan bir şey ona yad ola bilərmı? Onun dini obrazlardan, məşhur rəssamların madonnalarından, gözəl, əzəmətli məbədlərdən, xüsusilə də özünü tikidirdiklərindən xoşu gəlir. Bilmirəm, bunu inanc adlandırmaq mümkünürmü. Amma ola bilər. Onun barəsində əgər bir hökmədar kimi bəhs etsək, o, şəksiz, dinin təsiri altındadır. Bu işdə səmimiyyəti heç də hersogin-yanınkından az deyil. O, xalqın dinə ehtiyacını anlayır, başa düşür ki, bu ehtiyac ödənməlidir və qapıları həmişə bu tələ-bati ödəməklə məşğul olanlar üçün açıqdır. Prelat və digər dini simalar bu qapılardan o yan-bu yana şüüməklərin-dədirlər. Amma özü necə, şəxsən özü imanlı adamdır mı? Bu, tamam başqa məsələdir – burada mən bir söz demirəm.

O ki qaldı hersoginyaya, ona heç şübhə yoxdur, o, həqiqi mömindir.

Bəlkə, onların ikisi də inanır, hərə öz bildiyi kimi?

Ümumiyyətlə, inam, iman nədir? Mən bunun üzərində çox düşünmüşəm, amma bir yana çıxa bilməmişəm.

Bu barədə neçə il qabaq keçirilmiş karnavalda, məni yepiskop rolunu oynamağa məcbur edib elə onun kimi geyin-dirəndə və mən Mantuan hersoqunun özü ilə karnavala gətirdiyi cırdanlarla dini mərasim icra edəndə xüsusilə dərindən fikirləşmişəm. Biz qəsrin zallarından birində qurulmuş kiçik mehrabın önündə toplaşdıq, ətrafda isə kinayə ilə gülümsünən qonaqlar əyləşmişdilər – bütün bu senyollar, cəngavərlər özlərinin təlxək geyimlərində fors göstərir-dilər. Mən xaçı yuxarı qaldırdım, bütün cırdanlar dizi üstə

düşdülər. “Bu sizin günahlarınızı Bağışlayandır!” – onlara alovlu nəzərlərlə baxaraq, şimşək gurultusunu andiran qalın səslə dedim. – “Bu, bütün cırdanların günahlarını bağışlayan, böyük hersoq Ponti Pilat zamanında işgəncə verilərək, yer üzündəki bütün adamların sevinci və rahatlığı naminə oyuncaq xaça mismarlanmış əzabkeş cırdandır”. Mən cami qaldırıb, onların gözləri qabağında tutdum: “Bu onun – həmin cırdanın qanıdır, sizin bütün böyük günahlarınız bu qanda yuyulacaq və bütün qara ruhlar təmizlənərək, qar kimi ağaracaq”. Sonra prosforanı götürərək, onlara göstərdim, ayinə müvafiq olaraq gözlərinin qabağında ondan bir dişləm kəsib, camdan bir qurtum içdim, eyni zamanda da bu ecəzkar ayinin mənasını izah edirdim: “Mən onun, elə sizinki kimi, eybəcər, isti vücudunu yeyirəm. Dadı öddən də acıdır, çünki hədsiz nifrət hopub ona. Qəbul edin və siz də yeyin! Mən onun qanını içirəm, tonqal kimi alışdırın, heç kəsin söndürə bilməyəcəyi alovlu qanını. Sanki, elə öz qanımın dadını gördüm.

Ey cümlə cırdanları bağışlayan, qoy sənin alovun bütün yer üzünü yandırsın!”

Sonra mən camdakı şərabı ətrafda oturub dörd gözlə bizə baxan sarsılmış, ağappaq ağarmış tamaşaçıların üstünə səpdim.

Mən kafər deyiləm. Kafərliyi onlar eləyirdilər, mən yox. Buna baxmayaraq, hersoq əmr elədi ki, məni bir neçə günlük qandallasınlar; guya, onlar sadəcə şənlənmək istəyirmişlər, mən də hər şeyi korlayaraq onları dildərək elədim, qonaqları qorxutdum. Mənim ölçümdə qandal tapılmadı, məcbur oldular ki, məxsusi düzəltdirsinlər, dəmirçi isə deyinirdi ki, belə əhəmiyyətsiz həbs müddətinə görə bu boyda əlləşməyə dəyməz, hersoq da dedi ki, düzəlt, bəlkə, nə vaxtsa yenə gərəyimiz oldu. Məni lap tez buraxdı, təyin olunmuş vaxtdan



da tez və mənə elə gəlir ki, hersoq bu cəzani, daha çox, qonaqlara görə vermişdi: onlar gedən kimi məni buraxdılardı. Lakin ilk günlər o mənə birtəhər, elə bil, ürkək baxır, otaqda mənimlə tək qalmaqdan çəkinirdi, adama elə gəlirdi ki, hətta qorxurdu məndən.

Cırdanlar, təbii ki, bir şey başa düşmədilər. Onlar murdar xədim səslərilə cükküldəşərək, ürkəmüs toyuqlar kimi bilmirdilər hara təpilsinlər. Heç bilmirəm bu dəhşətli səs onlarda haradandır. Mənim səsim həm bəm, həm də gurdur. Onlar axı yalnız cisimləri ilə xədim və qul deyillər, həm də batınləri elədir və onların əksəriyyəti öz bədəninin başına gətirdiyi murdar oyunlarla nəslini biabır edən təlxəklərdir.

Mənfur cins! Yalnız onları görməməyimin xətrinə, işi elə qurdum ki, hersoq onları bircə-bircə satdı, axırda tək mən qaldım. Mən xoşbəxtəm ki, artıq onlar yoxdurlar və cırdanların yataq otaqlarında sükut və boşluqdur, indi mən gecələr öz xeyallarına rahatca dala bilirəm. Mən şadam ki, İosafat da yoxdur və onun bədbəxt qoca sıfətini görmək, ciyiltili səsi ni eşitmək zəruriyyətindən azadam. Mən xoşbəxtəm ki, tək qalmışam.

Görürsünüz də, işlər elə gətirib ki, hərdən öz xalqına da nifrət eləməli olursan. Bizim irqdən olanların hamısına nifrətim var.

Lakin mən elə özümə də nifrət edirəm. İki ödlə dolu vücudumu yeyib-tökürəm. Zəhərli qanımı içirəm. Mən – öz xalqımın məşum baş ruhanisi hər gün müqəddəs sirlərimin mübhəm mərasimini tək-tənha keçirirəm.

Bu həngamədən sonra hersoginya özünü qəribə aparmağa başladı. Elə məni buraxdıqları gün, səhər yanına çağırıldı və onun yataq otağına girəndə mənə fikirli-fikirli, sanki, sinayırmış kimi baxdı. Mən qınaq gözləyirdim, hətta yeni cəza alacağımı düşünürdüm, lakin o, nəhayət ki, danışmağa başlayanda etiraf etdi ki, mənim moizəm onun yaddaşında

çox dərin izlər buraxıb: ondakı çox məşum və dəhşətli məqamlar içini sarsıdıb. “Mənim içimə necə yol tapdın, ən məhrəm şeyləri necə sarsıda bildin?”

Heç bir şey anlamırdım. Lakin o susaraq, yol çəkən gözlərini məndən uzaqdağı bir nöqtəyə zilləyəndə aradakı fasilədən istifadə eləyib kinayəli bir təbəssümlə gülümsündüm.

Soruşdu ki, sən bilən, xaçda çarmixa çəkilib asılı qalmaq necədir? Necədir, səni qırmancla döyüb ölünen kimi işgəncə versinlər? Sonra dedi ki, İsa mənə nifrət etməlidir, bunu anlayıram. Bu əzablardan mənim xətrimə keçdiyinə görə dəhşətli nifrət bəsləməlidir mənə.

Cavab vermək fikrim yox idi, o da söhbətini daha davam elətdirmədi və uzun müddət sükut içində uzanaraq gözlərini naməlum bir nöqtəyə zillədi.

Sonra isə özünün gözəl əli ilə yüngül bir işaret verdi, yəni bu günlük bəsdir, kaməristkəni səsləyib, tünd-qırmızı palterini gətirməyi tapşırı, yataqdan qalxmaq vaxtı idi.

Heç bu günə qədər də başa düşmürəm ki, onda hersoginyaya nə olmuşdu.

Mən görürəm ki, hərdən adamlara qorxu təlqin eləyirəm. Amma, əslində, insanlar məndən yox, özlərindən qorxular. Onlara elə gəlir ki, məndən qorxular, mən isə onların hər birinin içindəki cırtdanam – meymun sıfətli, insanabənzər məxluq, o məxluq ki onların iç dünyasının dərinliklərindən tez-tez bayırə boylanır. Ona görə qorxular ki, batınlarində tamam başqa bir vücudun yuva qurmasını bilmirlər. Onlar içlərindən, ruhlarındakı üfunətli girdabların hansındansa qəfil çıxan, onların yaşadığı gündəlik adı həyata heç bir dəxli olmayan, mövcudluğunu ağıllarına belə gətirmədikləri hər şeydən qorxular. Nə qədər ki həmin nəsnə üzə çıxmayıb, onların heç nə vecinə deyil, heç bir təhlükədən çəkinmirlər. Onlar qədlərini dikəldib etinəsiz görkəmlə gəzib dolanırlar və hamar üzlərindən heç bir ifadə oxunmur. Lakin iç dünyalarında daim mövcudluğundan bixəbər olduqları baş-



qa bir məxluq həyatını sürür, onlarsa, özləri də bilmədən, bir neçə həyatı eyni zamanda yaşayırlar. Onlar möhkəm masqlanıblar, onlar anlaşılmaz və çoxüzlüdür'lər.

Nə isə, eybəcərdirlər, hərçənd ki baxanda qətiyyən deməzsən.

Mən yalnız öz həyatımı – cirtdan həyatımı yaşayıram. Heç vaxt qamətli və hamar sifətli olmuram. Mən həmişə elə özüm kimiyəm, həmişə eyni, bircə həyat yaşayıram. İçimdə də heç bir başqa məxluq yoxdur. İçimdə nə varsa, hamisini tanıyıram, ruhumun dərinliklərindən qəfil çıxan heç nə olmur, orada gizlənən də yoxdur. Odur ki həm onları qorxudan naməlum varlıq mənə tamam yaddır, həm də anlaşılmaz və mübhəm nəyinsə qarşısında qorxu hissi keçirmək. Mənim üçün belə bir şey, ümumiyyətlə, mövcud deyil. İçimdə “başqası” yoxdur.

Qorxu? O nə olan şeydir? Çox güman ki, gecənin zülmətində tək qalarkən, İosofatın kabusunun gəldiyini, özünün ölüm kimi bəmbəyaz sifətilə, boynundakı boğulma qançırlarıyla bir yerdə, ağzını geniş açıb, getdikcə mənə daha çox yaxınlaşdığını görəndə qorxmaliyam.

Lakin mən nə qorxu hissi keçirirəm, nə də peşmançılıq, ümumiyyətlə, heç bir güclü hissiyyatım olmur. Onu görəndə yalnız bir şey düşünürəm ki, İosofat ölüb və həmin gündən bəri mən tamam tək qalmışam.

Mən tək qalmaq istəyirəm, mən istəmirəm ki, özündən başqa nəsə olsun. Onun öldüyünü lap aydın görünürəm. Bu yalnız onun kabusudur və mən zülmətin içində tənhayam, eyni şey düz onu boğandan bəri hər gecə təkrarlanır.

Bunda da qorxulu bir şey yoxdur.

Sarayda çox ucaboy bir kişi peydə oldu, hersoq onunla təəccüb doğuracaq dərəcədə hörmətlə, hətta deyərdim ki, ehtiramla davranır. Çağırılmış qonaqdır və hersoq deyir ki,

yolunu çoxdan gözləyirdi, onu, nəhayət ki, öz viziti ilə şərəf-ləndirdiyindən xoşbəxtdir. Onunla lap özünə bərabər adam kimi davranır.

Lakin, saraydakıların hamısına bu gülməli gəlir, bəziləri isə deyirlər ki, qonaq, həqiqətən də, qeyri-adı adamdır və hersoqlara bərabər tutulası insandır. Amma o, hersoqlar kimi geyinmir, çox sadə geyinir. Bu şəxs, əslində, kimdir və qeyri-adiliyi nədədir, hələlik öyrənə bilməmişəm. Yəqin, zamanı yetişəndə aydınlaşacaq. Deyirlər ki, burada uzun müddət qalacaq.

İnkər edə bilmərəm ki, onda nə varsa, adamlarda özünə qarşı ehtiram hissi oyadır: Özünü tam sərbəst və başqalarından çox ləyaqətli aparır, hündür, necə deyərlər, zəka möhürü aydın oxunan alnı var, çallaşmış saqqalıyla bitən sıfəti isə nəcib və həqiqətən, gözəldir. Onda incə və çox ahəngdar nəsə var, hərəkətləri və maneraları sakit, ölçülüdür.

Eybəcərliyinin nədən ibarət olduğunu bilmək pis olmazdı.

Diqqətəlayiq qonaq hersoqla eyni mizin arxasında nahar edir. Onlar daim müxtəlif mövzularda söhbətlər edirlər və mən ağama xidmət göstərirəm – o, həmişə tələb edir ki, bunu məhz mən eləyim, – görürəm ki, qonağımız, həqiqətən, ziyanlı adamdır. Onun zəkası, sanki, dünyada hər şeyi əhatə edir, hər şeylə maraqlanır. O istənilən şeyi izah etməyə girişir, amma başqlarından fərqli olaraq, öz nöqtəyi-nəzərinin düzgün olduğuna həmişə əmin deyil. Məsələn, filan, ya bəhmən hadisəni, onun fikrincə, necə başa düşmək lazımlı olduğunu yerli-yataqlı izah edərkən hərdən susub fikrə gedir, sonra da şübhələrini bölüşür, amma çox mümkündür ki, mənim bu dediklərim həqiqətə uyğun olmasın. Mən özüm də bilmirəm ki, bunu necə qiymətləndiririm. Bax, bu, müdrikliyin bir növüdür, amma çox ola bilər ki, belə deməsinin səbəbi, həqiqətən də, nəyisə dəqiq bilməməsi, tərəddüddə olmasına və bura-dan da belə bir nəticə hasil olur ki, bayaqdan bəri qurduğu söz sarayları da əhəmiyyətsiz və dəyərsiz bir şeydir. Əgər mən insan şürurunun imkanlarını düzgün qiymətləndirirəmə,



İkinci ehtimalım daha realdır. Lakin çoxları anlamırlar ki, insan şüurunun qeyri-kamilliyi adamı bəlli bir təvazökarlığa sövq edir. O isə, çox mümkün ki, bunu başa düşür.

Hersoq da bunların heç birini duymur, onu elə acgözlükə dirləyir, sanki, büllur kimi saf, bilik və idrak qaynayan bir bulağın suyunu içir. Üzüyola şagird müəlliminə baxan kimi, onun düz ağızına baxır, amma, təbii ki, özünün hersoq ləya-qətinə bir xələl gətirmədən. Hərdən ona “maestro” deyir. Maraqlıdır, bu yaltaqlığa bənzəyən mutiliyin səbəbi nədir? Sahibimi yaxşı tanıdığınıma görə deyirəm ki, nəsə bir səbəb mütləq olmalıdır. Alim, kişi isə özünü elə aparır, sanki, bu müraciəti heç eşitməyib. Bəlkə, o, elə, əslində də, təvazökardır. Amma, digər tərəfdən də o, hərdən çox qəti fikirlər bildirir, öz nöqtəyi-nəzərini əminliklə müdafiə edərək, elə dəlillər gətirir ki, bu da onun iti və sirayətedici zəkasının birbaşa sübutudur.

Belə çıxır ki, o, həmişə tərəddüd etmir.

Bir qayda olaraq, sakit, gözəl və qeyri-adi dərəcədə ahəngdar, musiqili bir səslə danışır. Mənə qarşı gülerüzdür, hətta müəyyən maraq da göstərir. Səbəbini bilmirəm. Hərdən mənə elə gəlir, sanki, o, nəyi iləsə hersoqu xatırladır, hərçənd ki, nədə bənzədiyini düz-əməlli izah eləyə bilmərəm.

O, saxta adam deyil.

Bizim möhtərəm yadelli Santa-Kroçdakı fransiskan monastırında işə başlamağa hazırlanır, oradakı ziyafət salonunun divarında nəsə şəkil çəkəcək. Deməli, o, sadəcə olaraq, bu saraydakı çoxları kimi müqəddəslərin şəkillərini və bu qəbildən olan başqa cürbəcür şeyləri cızma-qara eləyənlərdəndir. Sən demə, onun “diqqətəlayiqliyi” elə bunda imiş.

Mən demək istəmirəm ki, o, eyni zamanda başqa, daha böyük və əhəmiyyətli bir şəxs ola bilməz və onu mütləq sadə peşə yoldaşlarına bərabər tutmaq lazımdır. Axi etiraf etmək gərəkdir ki, o, qat-qat dərin təsir doğurur və aydınlaşdır ki, hersoq da onu bütün qalanlarından daha diqqətlə dinləyir.

Amma, hər halda, qeybdən xəbər verən orakul¹ deyil ki, ağzını açıb qulaq asasan, hər gün özünlə bir masa arxasında oturdacaq dərəcədə əhəmiyyətli bir adam deyil. Yox, bunu heç dərk etmək olmur. Nə deyirsən de, o yalnız sadə sənətkardır və bütün savadına, zəkasına baxmayaraq, nə iş görürsə, məhz əlləri ilə görür və danışarkən çox şeyi, o qədər şeyləri əhatə edir ki, heç özü də əməlli qavraya bilmir! Əlləri necədir, bilmirəm, ümidvaram ki, əgər hersoq bu işi ona tapşırıbsa, bacarıqlıdır, o ki qaldı boyundan böyük suallara cavab tapmağa girişən şüuruna, bunu da elə özü etiraf edir də. Yəqin, o, xəyalpərəstdir, fantaziyabazdır. Özünün aydın zəkasına və saysız-hesabsız ideyalarına baxmayaraq, görünür ki, öz dünyasını düz qum üzərində ucaldır və demək, bu dünya zatən irrealdır.

Amma nə qədər qəribə olsa da, məndə bu insan haqqında konkret fikir hələ formalaşmayıb. Görəsən, niyə? Adətən, rastlaştığım bütün insanlar barədə məndə müəyyən bir fikir lap tez formalaşır. Çox güman ki, o, başqlarından elə öz boyu qədər uca şəxsiyyətdir. O, sanki, bütün parametrlərdə orta səviyyəni üstləyir. Soruşulur ki, bu şəxs görəsən, niyə mənim rastlaştığım bütün adamlardan bu dərəcədə fərqlənməlidir?

Hər necə olsa da, məncə, hersoq onun dəyərini, əslində, olduğundan yüksək qiymətləndirir.

Onun adı Bernardodur, lap adı adlardan biri.

Hersoginyani o maraqlandırmır. Qocadır axı. Kişi söhbətləri isə, göründüyü kimi, onu qətiyyən cəlb eləmir. Onların uzun-uzadı söhbətlərinin iştirakçısına çevriləndə, o susaraq, öz xəyallarına baş vurur. Mənə hətta elə gəlir ki, bu diq-qətəlayiq kişinin nə dediklərini heç eşitmır də.

Əvəzində, deyəsən, onu hersoginya əməlli-başlı maraqlanır. Fikir vermişəm ki, kimsə görməyəndə onu yaman oğrun-

¹ *Orakul* – bütün məkan və zamanları görən ilahi qüvvənin “danışan ağız”ı sayılıb, məbədin qapalı guşəsində qalaraq həqiqəti açıqlayan və istenilən suali cavablaya bilən medium, vasitəçi kahin (*oraculum* – müqəddəs söz, *lat.*)



Inventas vitam
juvat excusisse
per artes

oğrun süzür. Sifətini öyrənir, özünün hər şeylə maraqlanan və getdikcə daha fikirli baxışlarıyla, sanki, nəsə tapmaq istəyir bu qadının çöhrəsində. Bu kişini onun nəyi cəlb edə bilər?

Axi üzü qətiyyən maraqlı deyil. Fahişə olduğu o dəqiqə görünür, hərcənd ki, bunu aldadıcı günahsızlıq pərdəsi arxasında gizlətməyə çalışır. Onun mahiyyətini anlamaq üçün uzun-uzadı baxmaq gərəkməz. Daha sifətində baxılası nəyi qalib ki? Onda cazibədar olan nədir?

Rəssama nə var axı; onu isə, dünyada hər şey öz cazibəsinə sala bilər, bu, aydın görünür. Məsələn, yerdən bir daş qaldırıb – bunu özüm görmüşəm – qeyri-adi bir maraqla nəzərdən keçirə bilər, o üz-bu üzünə çevirib tamaşa edə bilər, axırda da qiymətli bir şey kimi cibinə qoya bilər. Adama elə gəlir ki, yer üzündə onun diqqətini özünə cəlb etməyə qadir olmayan bir şey yoxdur. Divanədir, nədir?

Qıbtəyə layiq divanəlikdir! Adı daşı da qiymətli sayan birisi addımباşı xəzinə tapar da.

Hər şeylə maraqlanır. Burnunu hər yerə soxur, hər şeyi bilməlidir, hər şeyi soruşub-öyrənməlidir. Fəhlələrdən alətləri, iş üsulları barədə xəbər alır, qeydlərini söyləyir, məsləhətlər verir. Şəhərdən kənar gəzintilərindən bir qucaq gül-çicəklə qayıdır, oturub başlayır ləçəklərini bircə-bircə yolmağa ki, quruluşlarını içəridən öyrənsin. Saatlarla dayanıb quşların dəstə-dəstə uçmasına baxa bilər, guya, bunda nəsə qəribə bir şey var. Hətta qəsr darvazalarının qarşısında payalara sancılmış, hamının baxmaqdan çıxdan bezdiyi oğru, qatıl kəllələrinin də, az qala, saatlarla tamaşa edərək düşüncələrə qərq ola bilər, sanki, nəsə bir tapmaca var onlarda, baxıb cib dəftərçəsinə gümüş qələmlə təsvirlərini köçürər. Bir neçə gün qabaq meydanda Françeskonusa asanda o, kiçik oğlan uşaqları ilə hamidan qabaqda dayanmışdı ki, yaxşı görə bilsin. Gecələr ulduzlara tamaşa eləyir. Onun maraqlı dairəsində, sözün əsl mənasında, həm yer, həm göy var.

Görəsən, həqiqətən, hər şeydə maraqlı nəsə var?

Burnunu hara soxması mənim heç vecimə deyil. Lakin əgər bir də mənə toxunsa, xəncərləyəcəyəm onu. Qəti qərimdi, vuracağam – sonra başıma nə gəlir, qoy gəlsin.

Bu gün axşam ona şərab süzəndə əlimdən yapışdı, deyəsən, baxmaq istəyirdi, – acıqla dartdım əlimi. Hersoq isə gülümsünüb, əmr elədi ki, əlimi göstərim. O, əlimə diqqətlə baxırdı, sırtıq bihəyalıqla, hər oynaşını, biləyimdəki hər qırışı öyrənirdi, hətta qolumu da çırmalamaq istəyirdi ki, bir az da yuxarıları nəzərdən keçirsən. Mən bir də əlimi dartdım, artıq ağlım tamam çəşmişdi, içimdə qəzəbim qaynayırdı. Hər ikisi gülümsünürdü, mən isə onları baxışlarımıla yandırıb külə çevirməyə hazır idim.

Əgər o bir də mənə əlini vursa, onun axan qanına ləzzətlə tamaşa edəcəyəm! Mənə toxunanda zəhləm gedir, bədənim-lə cüzi yad təmas da dözülməzdır.

Qəribə şayıələr dolaşındı, guya o, hersoqun razılığını almışdı ki, Françeskonun cəsədini ona versin; istəyirdi meyiti yarsın, insanın quruluşuna içəridən də baxsın. Ola bilməz. Heç ağlaşığan deyil. Ola bilməz ki, cəsədi kəndirdən çıxarsınlar, axı o asılı qalmalıdır ki, camaat quldurun biabırçı sonunu görüb qorxsun, hökm belə çıxarılib, niyə o birilər kimi, bu alçağın da cəsədini qarğı-quzğun dimdik-ləməsin ki! Təəssüf ki, mən onunla tanış idim, çox yaxşı tanıyırdım və əla bilirom ki, dünyada ən ağır cəzaya layiq idi, küçədə dalımcə o qədər murdar sözlər qışqırırdı ki. Onu kəndirdən çıxarsalar, cəzası o biri asılanlarındakı kimi olmayıcaq.

Mən bu barədə yalnız bu gün axşam eşitmışəm. İndi isə gecədir, görə bilmirəm ki, o murdar hələ kəndirdən asılı qalıbmı.

İnana bilmirəm ki, hersoq bu işə qol qoya. Yalandır!



Inventas vitam
juvat excusisse
per artes

Yox, bu, həqiqət imiş! Əclaf daha dar ağacından asılma-yib. Mənə hətta bəllidir ki, meyit hara itib. Alim qocanı bia-bırçı bir iş üstə tutdum!

Diqqət yetirdim ki, zirzəmi həmişəki kimi deyil. Daim qifilli olan qapı açıq qalmışdı. Bunu hələ dünən görmüşdüm, amma fikir verməmişdim. Bu gün isə getdim ki, görünüm orada nə baş verir, gördüm qapı elə dünənki kimi aralı qalıb. Dar, qaranlıq dəhlizlə növbəti qapıyadək getdim, o da açıq idi, səs salmamağa çalışaraq, içəri girdim, geniş bir otaq idı – otağın cənub divarındakı dar pəncərədən düşən işığın altında Françeskonun cəsədinin üstünə əyilmiş qocanı gördüm. Əvvəlcə gözlərimə inanmadım, amma Françesko idı, lap dəqiq, özü də artıq yarılmışdı, bütün içalatı, ürəyi, ciyərləri görünürdü, lap heyvanlarındakına oxşayırdı. Ömrüm boyu bundan murdar bir şey görməmişdim, heç təsəvvür edə bilməzdim ki, insanın daxili bu qədər iyrəncdir. Qoca isə əyilib, içalatı gərgin bir maraqla nəzərdən keçirirdi, ürəyin yanında nəyisə qayçı ilə kəsirdi. Başı öz məşğuliyyətinə elə qarışmışdı ki, mənim içəri girdiyimi də görmədi. Adama elə gəldi ki, indi onun aləmində əlləşdiyi bu murdar içalatdan başqa heç nə yoxdur. Nəhayət ki, başını qaldırdı və mən onun xoşbəxtlikdən parıldayan gözlərini gördüm. Üzündə mükəmməl bir heyranlıq ifadəsi vardı. Ürəyim istəyən qədər tamaşa edə bilərdim ona, çünkü o, işığın altında durmuşdu, mən isə kölgənin lap dərinliyində idim. Onsuz da gözləri başqa heç nəyi görmürdü, Tanrıyla söhbət eləyən peygəmbər kimi, ilhamlı duruşu vardı. Təsəvvürəgəlməz bir ürəkbulanması qalxdı içimdə.

Hersoqlara tən gələn! Cinayətkarın içalatına baxan nəcib cənab! Üfunətdə eşələnən!

Bu gecə onlar, az qala, dan yeri sökülenədək oturdular – elə hey danışır, danışındılar. Əvvəller bir belə danışdıqları heç olmamışdı. Özlərini lap əsl ekstaza düşənədək

qızışdırılmışdalar. Onlar təbiətdən, onun əzəmət və səxavətin-dən danışır, təəccübənlərdir. Əzəmətli, vahid bitkinlik, vahid möcüzə! Yer üzündəki çaylar suyu torpağa yayan kimi, qanı bədənə paylayan arteriyalar, okeanın qabarma və çəkilmələri kimi nəfəs alan ciyərlər, bədən üçün yerin söykəndiyi daş təbəqələrin rolunu oynayan skelet, bədən isə elə Yerin özüdür. Yer kürəsinin nüvəsindəki alov, ruhun atəşinə bənzəyən, elə mənbəyini də onun özü kimi Günəşdən götürən bir alovudur, o Günəş ki, onu hələ qədim insanlar ilahiləşdirmişdilər – bütün canlı ruhların başlangıcı, həyatın ilk mənbəyi və ilk səbəbi, Kainatın bütün səma cisimlərinə öz işığını bəxş edən Günəş. Çünkü bizim dünya Kainatın minlərlə ulduzundan biri idi.

Onlar dəliyə oxşayırdılar. Mən də bütün bunları dinləmək məcburiyyətində idim, etiraz etməyə heç imkanım yox idi. Getdikcə daha artıq əmin oluram ki, o, həqiqətən, divanədir, şeytanın qulağına qurğuşun, bir də gördün, hersoq da öz gönüünə saldı. Qəribədir ki, hersoq onun əlinə düşəndə nə qədər yumşaq, üzüyola olurdu.

Belə fantaziyaları ciddi qarşılıyib, necə inanmaq olardı axı?! Bu ilahi vəhdətə necə inanmaq olardı? Özü necə deyirdi, harmoniya?! Bu cür gəlişigözəl, pafoslù, mənasız sözlər-dən istifadə etməyə də utanmırdı! Təbiətin möcüzəsi! Mən Françeskonusun içalatını xatırladım, ürəyim ağızma gəldi.

Təbiətin sirli batınınə nəzər salmaq necə böyük xoşbəxt-lıkdir! – deyə heyrannidalarla danışıldılar. Gör orada tədqiqatçının hər şeylə maraqlanan gözlərinə nə qədər nəhayətsiz imkanlar təklif olunur! Bütün bunları, bütün bu gizli qüvvə-ləri mənimseyən və onları özünə işlədən insan gör öz əhə-miyyəti, sərvəti baxımından nə qədər yüksələr! Təbiətin dörd ünsürü onun iradəsi önungənə baş əyər, qəzəbi ram edilmiş atəş sakitcə ona qulluq edər, torpaq yetirdiyi nemətləri yüz dəfə artırır, çünkü insan yeni inkişaf qanunları kəşf edəcək, çaylar onun sözünə baxacaq, okeanlar isə onun gəmilərini



Kainatın fəzاسında gözəl bir ulduz kimi süzən əzəmətli plane-timizin dörd tərəfinə aparacaq. O hətta səmaları da fəth elə-yər, günlərin birində quşların uçuşunu təqlid edərək, çəki-sindən azad olub süzməyə başlayar, elə quşlar kimi, fəzadakı ulduzlar kimi və indi bəşər zəkasının nə dərk, nə də ki fərz edə bildiyi məqsədinə sarı uçub gedər.

Ah! Bu dünyada yaşamaq necə əla, necə gözəldir! Gör insan yaşamının idrakdankənar əzəməti nə qədərdir!

Onların sevinci tükənməz idi. Oyuncaqlar, nəyinə gərək olduğunu da bilmədiyi halda, dağ boyda üst-üstə qalaqlanmış oyuncaqlar barədə mənasız xəyalə dalan uşaqlara bənzə-yirdilər. Onlara müdrik cırtdan nəzərlərilə baxırdım və qırış-ların sırimladığı qədim sıfətimdə bircə əzələm belə tərpənmədi. Cırtdanlar uşaqlara bənzəməzlər. Onlar heç vaxt oynamırlar. Mən arabir barmaqlarımın üstünə qalxıb onların badə-lərinə naqqallıq eləyə-eləyə içdikləri şərabdan süzürdüm.

Axi onlar həyatın əzəməti barədə nə bilirlər? Haradan bilirlər ki, onun əzəməti, ümumiyyətlə, varmı? Bu, yalnız insanların təkrar etməkdən doymadığı bir ifadədir. Elə həmin uğurla iddia eləmək olar ki, həyat əhəmiyyətsiz bir şeydir. Lazımsız, kiçik – cücü kimi dırnaqla əzib yox etmək mümkün olan bir şey. Həyat heç onda da müqavimət göstərməz, özünün sonu onu heç də qalan şeylərdən artıq maraqlandırmır. O, hər şeyə biganədir. Niyə də olmasın? Niyə axı o, özünü qorumalı, müdafiə etməyə can atmalıdır? Ümumiyyətlə, niyə həyat nəyəsə can atmalıdır? Doğrudan da, niyə onu nəsə narahat etməlidir?

Təbiətin bətninə nəzər salmaq! Yaxşı nə var bunda? Əshi, onlar bunu eləyə bilsəydlər, özləri də dəhşətə gələrdilər. Elə bilirlər, təbiət məxsusi onlar üçün mövcuddur, təxəyyüllə-rində canlandırırlar ki, bütün bunlar yalnız onların faydalamaşı, onları sevindirmək, şəxsən onların həyatını, həqiqətən, gözəl, əzəmətli etmək üçün mövcuddur. Axi onlar bu barədə nə bilirlər? Haradan bilirlər ki, təbiət ancaq onlarındır, onların yönəmsiz uşaqlarını gerçəkləmək üçündür?

Onlara elə gəlir ki, Təbiətin Kitabını oxuya bilirlər, elə bilirlər, bu kitab qabaqlarında açıqdır. Hətta elə fikirləşirlər ki, irəliyə baxıb, hələ yazılmamış, ağappaq, təmiz səhifələri də oxuya bilirlər. Ağilsız, özündən müştəbeh sarsaqlar! Onların həyasız müştəbehliyinin hədd-hüdudu yoxdur!

Təbiətin nəyə hamilə olduğunu, bətnində nələri böyüdüyünü kim bilər axı?! Nəyisə hələ baş verməmişdən kim görə bilər?! Məgər ana qarnında gəzdirdiyinin oğlanımı, qızımı olduğunu bilir? Haradan biləcək! O, bəlli zamanını gözləyir və yalnız onda hamı görəcək ki, dünyaya gətirdiyi nədir.

Cırdandan soruşaydinız barı, o, hər şeyi izah edərdi.

Mən də ona təvazökar deyirdim! Necə səhv etmişəm! Əksinə, mən tanıdığım adamlar içində ən özündənrazısı elə odur. Onun bütün mahiyyəti, bütün ruhu özündən müştəbehlikdir. Düşüncəsi də o qədər özündənrazıdır ki, qətiyyən ona tabe olmayan dünyani bir hökmdar kimi idarə etmək istəyir.

O, sadə, təvazökar görünə bilər, çünki daim nəsə sorusur, aydınlaşdırmaq istəyir, həmişə də deyir ki, guya, filan-filan şeyləri bilmir, yalnız öz qüvvəsi müqabilində öyrənməyə çalışır. Lakin ona elə gəlir ki, mənzərə bütövlükdə ona aydınlaşdır. Arxayındır ki, o, həyatın mənasını artıq dərk eləyib. O, kiçik məsələlərdə tərəddüdlər keçirir, böyüklərdə yox. Qəribə təvazökarlıqdır.

Dünyada hər şeyin, baş verən hər hadisənin, insanların məşğul olduğu bütün işlərin bir mənası var. Lakin həyatın özü heç bir məna kəsb etmir, edə də bilməz. Əks təqdirdə heç mövcud ola bilməzdi.

Mən buna inanıram.

Biabırçılıq! Şərəfsizlik! Heç vaxt həmin o məşum gündəki həddə təhqirə məruz qalmamışdım. Hərçənd ki, belə şeyləri xatırlamasam yaxşıdır, amma başıma gələnləri sizin üçün təsvir etməyə cəhd göstərəcəyəm.



Inventas vitam
juvat excusisse
per artes

Hersoq mənə tapşırdı ki, Santa-Kroçenin ziyafət salonunda işləyən maestro Bernardonun yanına gedim, nə üçünsə lazıım idim ona. Getdim, amma hirslənmişdim ki, mənə yad olan, özündənrazi bir adamın nökerinə çevrilirəm. O, məni yüksək iltifatla qarşılıyib dedi ki, cırdanlarla həmişə çox maraqlanıb. Mən fikirləşdim: “Əgər Françeskunun bağırsaqları və ulduzlar barədə də hər şeyi öyrənmək istəyirsənsə, görəsən, dünyada maraqlanmadığın nəsə qalıbm? Amma mənim barəmdə, cırdanlar barədə heç anlayışın da yoxdur”. Daha bir neçə kəlmə mehriban və mənasız sözlər deyib bildirdi ki, mənim portretimi çəkmək istəyir. Mən fikirləşdim: söhbət, yəqin ki, hersoqun ona sifariş etdiyi portretimdən gedir, bir az qürrələndim, lakin cavab verdim ki, mən portretimin çəkilməsini istəmirəm.

“Niyə?” – soruşdu. Mən bu şəraitdə çox təbii olan bir cavab verdim: “İstəyirəm ki, sifətim yalnız özümə məxsus olsun”. Dedi ki, bu çox orijinal fikirdir, əvvəl gülümsədi, sonra isə dediyimi məntiqli sayıb mənimlə razılaşaraq, dilləndi ki, yalnız şəkillərdəki deyil, ümumiyyətlə, istənilən sifət çoxlarının malıdır, ona baxan bütün adamlara məxsusdur. O isə, sadəcə olaraq, mənim şəklimi kağıza köçürmək istəyirdi ki, quruluşumu öyrənsin, odur ki “soyun”, – dedi, – “bədən quruluşundan karandaşla eskiz alım”. Hiss elədim ki, rəngim ağarır. Həm qəzəbdən, həm də qorxudan, bilmirəm hansından daha çox ağarmışdım: hər iki hiss məni birdən vurdu, əsdim.

Həyasızlığından necə narahat olmağım onun diqqətini çekdi və başladı danışmağa ki, cırdanın öz bədənini olduğu kimi, başqa birisinə göstərməyində ayıb heç nə yoxdur. Təbiət qarşısında o, həmişə eyni riqqət hissi keçirir, hətta qəribə istəyindən doğaraq adı çərçivəyə siğmayan bir məxluq yaradanda belə. Özünü başqa birisinə necə varsansa, elə də göstərmək qətiyyən ayıb deyil, çünkü, əslində, heç birimiz yalnız özümüzə məxsus deyilik. “Mən özümə məxsusam! – deyə qəzəb içində qışqırdım. – Özünəməxsus olmayan sizlərsiniz! Mən özümə məxsusam!”

O, mənim emosional partlayışımı tamamilə sakit qarşılıdı, hələ bu azmiş kimi, məni böyük maraq və diqqətlə süzürdü, buna lap qızdım. Sonra isə dedi ki, işə başlamaq vaxtıdır və mənə tərəf bir addım atdı. “Mən imkan vermərəm ki, bədənimə müdaxilə edələr!” – deyə lap özümdən çıxaraq, çığıldım. O, sözlərimə qətiyyən əhəmiyyət vermədi, amma başa düşəndə ki, könüllü soyunan deyiləm, məni soyundurmağa özü hazırlaşdı. Xəncərimi qınından çəkə bildim və məncə, o, poladın parıltısını görəndə çox təəccübləndi. Lakin onu ehtiyatla əlimdən alıb yuxarı qoydu. “Görünür ki, sən təhlükəli şəxssən”, – dedi və mənə təəccübüllü nəzərlərilə baxdı. Mən onun bu sözlərinə kinayə ilə gülümsündüm. Sonra isə o, heç bir şey olmayıbmiş kimi, mənim paltarlarımı çıxarmağa, bədənimə abırsız bir tərzdə lütləməyə başladı. Mən ona həyatımı qoruyurmuşam kimi, var gücümə müqavimət göstərir, mübarizə edirdim, amma hər şey əbəs idi, axı o, məndən güclüydü.

Özünün biabırçı əməlini başa çatdırandan sonra məni qaldırıb, salonun ortasında qurulmuş taxtın üstünə qoydu.

Tamamilə mudafiəsiz, lüt, addım atmağa iqtidarı olmayan bir vəziyyətdə durmuşdum, hərçənd ki, içimdəki dəhşətli qəzəb kükrəyib coşurdu. Səkidən bir neçə addım aralıda isə o, mənim biabırçılığımı soyuqqanlı bir tərzdə, insafsızcasına süzürdü. Büsbütün onun baxışlarının ixtiyarına verilmişdim, mənimlə lap öz malı kimi davranırdı. Başqa bir şəxsin gözləri önündə beləcə sərgilənməkdən dəhşətli əskiklik ola bilməzdən və mən bu vəziyyətə necə dözdüyüüm heç anlaya bilmirəm. Onun gümüş qələminin kağızı çizarkən çıxardığı səsi indiyədək yaxşı xatırlayıram – çox mümkün idi ki, qəsr darvazaları önündəki qurumış kəllələri və başqa murdarçılıqları da elə həmin qələmlə çəkirdi. Onun baxışları dəyişib biçağın ucu kimi iti olmuşdu, mənə elə gəldirdi ki, baxışları bədənimə dəlib keçirdi.

Mən insan övladına qarşı içimdə oyanan nifrəti, həmin o dəhşətli dəqiqliklərdə olduğu kimi, heç vaxt duymamışdım.



Inventas vitam
juvat excusisse
per artes

Bu nifrəti fiziki olaraq hiss edirdim və az qalırkı ki, huşumu itirəm, gözlərim dəqiqəbaşı qaralırdı. Görəsən, yer üzündə insandan murdar, nifrətə ondan layiq məxluq varmı?!

Üzbəüz divarda onun çəkdiyi iri tablonu gördüm – həmin o şedevr alınacağına əmin olduqları tablosunu. Təzəcə başlamışdı və görünür, “Sirli axşam”ı, İsanın öz tələbələri ilə qardaş süfrəsini təsvir edəcəkdi. Mən başı üzərində ilahi halə görünən bu göylər hökmədarı ilə yanaşı özlərini hər şeydən və hamidan qüdrətli sayan tələbələrin günahsız, təntənəli sıfətlərinə qəzəb içində baxırdım. Birdən bədxahcasına fikirləşdim ki, onu bir azdan tutacaqlar, künçdə büzüşmiş İuda isə onu lap tezliklə satacaq. Hələlik ona pərəstiş, sitayış edirlər, qardaşlıq süfrəsində oturub hələ – məni isə elə buradaca biabırçı şəkildə sərgileyirlər! Lakin onun da biabır olacağı an yetişəcək! Tezliklə özünüñküllerin çevrəsində, süfrə başında əyləşməyəcək, elə onlar tərəfindən satılacaq, tek-tənha çarmixa çəkiləcək. Elə mənim kimi lüt asılacaq, elə mənim kimi alçaldılacaq. Hamının gözü qabağında asılı qalacaq, onu da söyəcəklər, təhqir edəcəklər. Niyə də olmasın! Niyə o elə mənim kimi əzab çəkməsin! O, daim çevrəsində məhəbbət görüb, anasının döşlərindən məhəbbət əmib, mən isə nifrat əmmişəm. Mən nifrəti anamın südüylə əmmişəm, onun acı dadını da elə onda tanımışam. Mən anamın öd dolu döşünü yemişəm, o isə mərhəmətli, mehriban Madonnəni əmib – qadınların ən incəsini, ən gözəlini, dünyada ən şirin ana südünü əmib, elə bir süd ki, ölüri insanlardan heç biri onun dadına bələd deyil. Sadəlövh xeyirxah, dostlarının içində kefi-kök oturub özü üçün, heç ağlına da gəlmir ki, kimsə ona ziyan vura bilər. Niyə də vurmasınlar! Nədir, o istisnadır məgər! Əlbəttə, ona elə gəlir ki, əgər Tanrı-Atadan yaranıbsa, mütləq bütün sadə insanların sevilmisi olmalıdır. Sadəlövhlüyə bir bax! Bəsit bir uşaq kimi insanları tanımır! Axi onların qəlbində gizli pusqu qurmuş kin elə məhz həmin o möcüzəyə görə yaranıb. İnsan övladları Tanrı tərəfindən zorlanmağı xoşlamırlar.

Bu ağrılı biabırçılıqdan qurtararaq həyatımın ən rəzil alçaqlığına məruz qaldığım bu lənətəgəlmış ziyafət otağının qapısında duranda da hələ ona baxırdım. Eybi yox, tezliklə səni də bir neçə eskudoya səlahiyyətli şəxslərə satacaqlar, – səni də elə mənim kimi satacaqlar!

Sonra qəzəblə qapını çırpdim, həmin qapını ki, məni tablonun yaradıcısından, öz şahanə əsərini nəzərdən keçirməyə qərq olmuş və onun ucbatından misilsiz əzablar yaşışmış bir cırdanı artıq unutmağa macal tapmış maestro Bernardodan ayırırdı.

Ən yaxşısı Santa-Kroçeni xatırlamamaqdır, ondan da yaxşısı, çalışıb unutmaqdır. Amma bir şey beynimdən heç cür çıxmır. Geyinərkən gözlərim ətrafa səpələnmiş şəkillərə sataşındı, qəribə məxluqat təsvirləri vardı, heç kəsin indiyədək görmədiyi, ümumiyyətlə, təbiətdə mövcud olmayan heyvan şəkilləri. İnsanla heyvan arasında duran canlılar: yarasa qanadlı qadınlar, qurbağa pəncəli, kərtənkələ sıfəti kişilər, iblis kimi havada uçan qartal başlı, əl yerinə caynaqlı pəncələri olan kişilər və bir də nəsə eybəcər məxluqlar, nə kişiydi, nə qadın; dəniz heyvanına bənzəyirdi, qamçı kimi uzun, qıvrılmış qolları, insan gözünə bənzəyən soyuq və acıqli bəbəkləri vardı bu məxluqların. Bu eybəcər məxluqlar məni dəhşətə gətirdi, indiyə qədər də onların təsirindən çıxa bilmirəm, gözlərimin qabağından çəkilmirlər. Niyə onun fantaziyasını məhz bu cür şeylər işgal edir? Niyə bu eybəcər, kabus obrazlarını yoxluqdan çağırır? Niyə onun gözlərinə bu həyulalar görünür? Niyə təbiətdə olmayan nəsnələrlə əlləşir? Nəsə bir səbəb olsun gərək! Görünüür, nəsə bir daxili tələbatı var belə işlərə. Bəlkə də, onlara elə təbiətdə mövcud olmadıqlarından maraq göstərir? Mən başa düşə bilmirəm.

Belə eybəcərliklər yaradan insanın gör özü nə olmalıdır? Bütün bu dəhşətlərdən ləzzət alan, onlara can atan bir insan!



Inventas vitam
juvat excusisse
per artes

Qeyd etməliyəm ki, onun, demək lazımdır, nəciblikdən və incəlikdən xali olmayan özündənrazi sifətinə baxanda, heç ağlına sığışdır ki, bu eybəcər şəkillər onun beyninin məhsuludur. Lakin bu belədir. Burada düşünməli məqamlar var. Görünür, bu eybəcər məxluqat, yaratdığı bütün qalan şeylər kimi, elə onun öz içində yaşayır.

Mənim şəklimi çəkərkən aldığı görkəmin də üzərində düşünməmək mümkün deyil, necə birdən-birə dəyişdi, sanki, tamam başqa adam oldu: Bu xoşagəlməz, iti, soyuq və ürpərdici baxışlar və sifətindəki dəhşətli dərəcədə qəddar ifadə – lap İblisin özüydü.

Belə çıxır ki, o qətiyyən özünü göstərmək istədiyi kimi deyil. Elə bütün qalan adamlar kimi.

Qətiyyən ağlaşışan deyil ki, eyni adam həm də qardaşlıq süfrəsində Məsihin günahsız, işıqlı obrazını yaradıb.

Ancelika bu gün axşam zala girdi. Yanımızdan keçəndə hersoq ona dedi ki, aparmaq istədiyi tikmə qurğusunun dalında bir dəqiqə əyləşsin. Qız həvəssiz tabe oldu, hərçənd ki, etirazını bildirməyə ürək etməzdi, tünlüyü o, ümumiyyətlə, sevmirdi, heç saray həyatına da, hersoqun qızı roluna da yaramırdı. Yeri gəlmışkən, heç hersoqun qızı olması da hələ bəlli deyildi; olsun ki, hətta bic idi. Amma xilaskar Bernardo bu barədə heç nə bilmirdi axı. O, qızın gözlərini aşağı dikərək sarsaq kimi necə ağızlaçıq oturmasına yayınmadan baxırdı, guya, çox maraqlı bir şey görürdü – onun üçün hər şey maraqlı idi. Yoxsa, mənim kimi və yaxud onun qeyri-adı, qiymətli, o qədər qiymətli ki, yerdən götürdüyü, tamaşasından doya bilmədiyi daşları kimi, daha bir təbiət möcüzəsi kəşf etmişdi? O susurdu, adama elə gəlirdi ki, həqiqətən, riqqətlənib, hərçənd ki, qız lap zurrama kimi oturmuşdu və bütün vaxt ərzində bircə səs belə çıxarmamışdı. Sükut yavaş-yavaş dözülməz olurdu.

Bilmirəm, onu mütəəssir edən nə idi. Çox mümkün ki, gözəl olmadığından yazığı gəlirdi ona, o axı gözəllikdən yaxşı

baş çıxarırdı və başa düşürdü ki, insan üçün gözəllik nə dərəcədə mühüm bir şeydir. Ola bilər, məhz bu səbəbdən qızı qüssəli, acıyan nəzərlərlə baxırdı. Bilmirəm, heç bilmək də istəmirəm.

Təbii ki, qızın hövsələsi çatmirdı, tez qaçıb getmək istəyirdi. O, ədəb normalarının tələb etdiyi qədər oturdu, bir dəqiqə də artıq qalmadı və hersoqdan getmək üçün icazə istədi. Tələsik, amma qorxa-qorxa ayağa durdu, özünün adı natarazlığı, nahamarlığı ilə o hələ də yönəmsiz yeniyetməyə bənzəyirdi. Qəribədir ki, hər cür incəlik deyilən zaddan necə bilmərrə məhrum idı bu qız.

Geyimi, təbii ki, həmişəki kimi, sadə, az qala, lap kasib-yana idi. Onun üçün necə geyinməsinin əhəmiyyəti yox idi, elə başqları da onun geyimində əhəmiyyət vermiridilər.

Maestro Bernardo, görünür, öz işindən həqiqi zövq ala bilmirdi. Gah bir işin, gah da başqasının qulpundan yapışırdı, başlayır və sona çatdırmadan yarımcıq qoyurdu. Bunu nə ilə izah etmək olar? Zahirən indi ona yalnız "Sirli axşam" üzərində işləmək lazım ki, nəhayət, başa çatdırırsın bu tablonu. O isə heç əlini də vurmurdu. Görünür, bezmişdi. Bunun yerinə qəflətən hersoginyanın portretinə başladı.

Deyirlər ki, qadın özü portretinin çekilməsini heç istəmir. Bu, hersoqun arzusudur. Mən bu qadını anlayıram, onu başa düşmək çətin deyil. Özünə güzgüdə tamaşa eləyə bilərsən, amma kənara çəkiləndə istəməzsən ki, əksin orada həmişəlik qalsın, ürəyi istəyən gəlib yiyələnsin. Haradasa şəklinin qalmasını, elə mənim kimi, niyə istəmədiyini gözəl başa düşürəm.

Heç kəs özünəməxsus olmur? Nə murdar fikirdir! Yox bir, heç kəs özünəməxsus olmur. Hər şey hamınındır. Sənin üzün, deməli, səninki deyil! Ona baxan istənilən adamınkıdır! Bədənin də! Deməli, başqları da sənin bədəninə yiyələnə bilərlər! Mənə bu barədə düşünmək belə iyrənc gəlir.



Inventas vitam
juvat excusisse
per artes

Mən özümə məxsus hər şeyin sahibi özüm olmaq istəyirəm. Mənim heç nəyimi heç kim mənimseyə, ona toxuna bilməz. Mənimki elə mənimdir, heç kimin deyil. Öləndən sonra da özümə məxsus olmaq istəyirəm. Mənim içalatımda heç kim eşələnə bilməz. Mən istəmirəm ki, yad bir adam onu nəzərdən keçirsin, hərçənd ki, inanmiram alçaq Françeskonusun qədər murdar olsun içim.

Maestro Bernardonun daim hər şeyə burnunu soxması, hər şeylə maraqlanması mənim aləmimdə nifrətəlayiqdir. Bu, nəyə xidmət edə bilər ki? Hansı məntiqli məqsədə? Mən şəklimin onda qalmasını fikirləşəndə də nifret edirəm, indi də mənə iyiyələnib. Daha özüm özümə tam sahiblik etmirəm, yəni, eyni zamanda həm burada, həm də Santa-Kroçedə onun murdar eybəcərlərinin yanındayam.

Lap yaxşı – qoy hersoginyanın da şəklini çəksinlər! Qoy o da mənim kimi buna dözsün! Mən hətta sevinirəm də, indi o da bu həyasız şəxsin gözləri qarşısında aşkar sərgilənəcək, ona da əl atılacaq.

Amma bu fahişədə maraqlı nə var ki? Məsələn, mən heç vaxt güman etməmişəm ki, onda maraqlı nəsə ola bilər, hərçənd ki, bu qadını başqalarından daha yaxşı tanıyıram.

Nə isə, vaxtı gələndə bilinər, hələ görək bu portret məsələsindən nə çıxacaq. Bunun mənə aidiyyəti yoxdur.

Düşünmürəm ki, o, insanlardan düz-əməlli baş çıxarsın.

Etiraf etməliyəm ki, maestro Bernardo məni təəccüb-ləndirdi. O dərəcədə təəccübləndirdi ki, bütün gecəni yuxuya gedə bilmədim, elə hey bu barədə düşündüm.

Dünən axşam onlar, adəti üzrə, oturub söhbət edirdilər – sevimli yüksək materiyalarından. Lakin o, yaman pərt görünürdü. Şələ saqqalını ovcunun içində sixib düşüncələrinə, özü də qətiyyən ürəkaçan olmayan düşüncələrinə qərq olmuşdu. Amma qəflətən danışmağa başlayanda ehtirasla, hərarətlə danışırdı, hərçənd ki, bu hərarətin üstündə, sanki, bir kül

pərdəsi vardı. Onu tanıya bilmirdim: mənə elə gəlirdi ki, tamam başqa adama qulaq asıram.

Deyirdi ki, insan düşüncəsi son nəhayətdə gücsüzdür. Onun uçmaq üçün güclü qanadları var, lakin bu qanadları insana bəxş etmiş tale bizdən güclüdür. O, bizi çox uzaqlaşmağa qoymur, icazə verdiyi sərhəddən o üzə keçə bilmirik. Bizim qabağımızda bir sədd qoyub: kiçik bir dairə ilə yüyürək dövrə vuranda qəlbimizdə bir ümidi, bir sevinc oyanır, sonra isə bizi yenidən geri çəkir; şahin uçuran ovçu quşun ipini çəkən kimi. Azadlığımızı nə vaxt tapacağıq? O ipi nə vaxt kəsəcəklər ki, şahin də açıq səmaya qalxa bilsin?

Nə vaxt? Ümumiyyətlə, bu, nə zamansa olacaqmı? Mövcudiyyyətimizin sırrı elə ovçunun əlinə bağlanmağımızda, əbədilik bağlı qalmamızda deyilmi? Əks təqdirdə, biz indiki məxluqlar olmazdıq və bizim taleyimiz də adı insan taleyi olmazdı.

Amma biz, hər halda, daim açıq səmaya can atmaq üçün, özümüzü uca göylərə bağlı sanmaq üçün yaranmışıq. Yüksəklik, heç nəyə baxmayaraq, mövcuddur, o, öz ənginlikləri ilə gözlərimizin qarşısında açılır, mütləq reallıqdır bu. Bu genişlik də elə bizim əsir olmayıüz kimi bir reallıqdır.

Heç vaxt əlimiz çatmayan bu ənginliklər niyə mövcuddur bəs? – deyə mühakimə yürüdüdü. – Ətrafımızdakı, həyatın ətrafindakı bu nəhayətsizliyin nə mənası var, əgər biz elə həmişəki əsirləriksə və həyat da elə həmişəki kimi öz içində davam edirsə? Bu nəhayətsizliyin nə mənası var onda? Məgər biz bundan daha xoşbəxt oluruq? Heç oxşamır. Bəlkə, hələ bir az da bədbəxt hiss edirik özümüzü.

Mən ona diqqətlə göz qoyurdum – üzündəki tutqunluq, qoca gözlərində qəfil açılan dərin yorğunluq nə idi bəs!

– Biz həqiqəti tapmağa can atanda daha xoşbəxt oluruqmu? – deyə sözünə davam edirdi. – Bilmirəm. Mən yalnız onu tapmağa can atram. Bütün həyatım həqiqəti tapmaq naminə sonsuz axtarışlardan ibarət olub və hərdən mənə elə



gəlir ki, ayılırəm, sanki, həqiqət səmasının təmiz bir parçası gözlərim öündə açılır. Lakin heç vaxt göylər sırrını mənə açmayıb və baxışlarım nəhayətsizliyin görüntüsündən dadmayıb, onu dadmadan yer üzündə heç nəyi dərk edə bilməzsən. Bize bu icazə verilməyib. Elə buna görə də mənim bütün səylərim, əslində, əbəs idi. Elə buna görə də baş vurduğum hər şey yarımhəqiqət olaraq qalırdı, bəhrəsini vermirdi. Yaratdıqlarım barədə ürək ağrısı ilə fikirləşirəm, yəqin, başqaları da onları görəndə qüssə, əzab çəkirlər – başı, qolları olmayan antik heykəllərə də elə eyni hissərlə tamaşa edirik. Mənim yaratdıqlarımın hamısı eybəcər, yarımcıqdır. Özümdən sonra insanlara da yalnız yarımcıq işlər qoyacağam.

Axı burada qəribə nə var ki?

İnsanın qismətidir bu. İnsanın bütün çabalarının, bütün yaratdıqlarının qaçılmaz nəsibi budur. Bizim yaratdıqlarımız həmişə əlçatmaq qalacaq, qarşımızda açılmalı olmayan və heç vaxt aça bilməyəcəyimiz nəyəsə aparan yolun ilk addımıdır. Bütün bəşər mədəniyyəti mahiyyətcə əlçatmaq bir məqsədə aparan yolun yalnız ilk addımıdır. Bütün yaratdıqlarımız eybəcərdir, antik heykəllərin faciəvi natamamlığını andırır. Bəs insan ruhunun özü necə, elə eyni natamamlıq deyilmi?

Bizi heç vaxt göylərə qaldırı bilməyəcək qanadların nə faydası? Onlar yükümüzü azaltmaq əvəzinə, yalnız əlavə narahatlıq yaradır. Biz qanadlarımıza görə rahat ola bilmirik. Biz onları dalımızca sürüyürük və nəhayətdə onlara nifrət etməyə başlayırıq.

Sonra ovçu öz qəddar əyləncəsindən bezib başımıza qapaq taxaraq, bizi zülmətə qərq edəndə bir yüngüllük duyuruq.

O, hərəkətsiz oturmuşdu, əzgin və sərt idi, dodaqlarını qürurla sixaraq danışındı, gözlərində acı bir alov parlayırdı. Mən, etiraf edim ki, dəhşətli dərəcədə heyran qalmışdım. Yəni bu, bir neçə gün qabaq insanların nəhayətsiz əzəmətinə

heyranlığını bildirən, onu hər şeyə qadir sayan, bəşər övladının dünyası qüdrətli bir hökmdar kimi idarə edəcəyi haqda peyğəmbərlik eləyən həmin o adam idi? İnsanı, az qala, ilahiləşdirən kim idi?

Yox, anlaya bilmirəm onu. Mən heç nə anlamırıam.

Hersoq isə ona ağızıaçlı qulaq asırdı, maestronun ağıllı nitqlərinin əsiri idi, hərcənd ki, indi dedikləri əvvəllər söylədikləri ilə daban-dabana ziddiyət təşkil edirdi. Onunla tam razi görünürdü. Nə demək olar, istedadlı şagirddir.

Bunları bir-birinə necə bağlamaq olar axı? Batılindrində bu ziddiyəti necə yerləşdirirlər, nədən desən, eyni əminliklə necə danışa bilirlər? Mən özüm həmişə sabit qalıram, elə bu səbəbdən də onları başa düşmürəm.

Uzun müddət yuxuya gedə bilmirdim və çalışırdım ki, onların həqiqi mahiyyətini aşkarlayam özüm üçün, lakin bacarmıram. Mənzərəni heç aydınlaşdırıa bilmirəm.

Gah başdan-ayağa təntənə içindədir – nə bilim, insan olmaq gözəldir, nə bilim, filan, bəşməkan... Gah da görürsən, çıxlı-mazlıqdan dəm vurur, həyatında heç bir məna görmür, pisikir.

Bunların hansını ciddi deyir?

Hersoginyanın portretini dayandırıb, daha çəkmir. Deyir ki, bitirə bilmir, alınmir: guya, nəsə bir mübhəm şey var onda, tutə bilmir, aydınlaşdırıa bilmir özü üçün. Beləliklə, bu işini də “Sirli axşam” kimi yarımcıq qoydu, elə əlini buladığı bütün işlər kimi.

Mən hersoqun yataq otağında o portreti görmüşəm, bilmirəm onun nəyindən narazıdır. Məncə, əla portretdir. Onu elə olduğu kimi çəkib: qocalmaqdə olan fahişə. Dəhşət oxşayır, adamın tükləri biz-biz olur. Ağır göz qapaqları olan hissiyyatlı sıfət və bir də zorla sezilən günahkar təbəssüm, hamısını dəqiq tutub. Onun lap içini üzə çıxararaq çəkib, dəhşət ifşa eləyib onu.

Yox, nə deyirsən de, amma insanlardan yaxşı baş çıxarrı.



Inventis vitam
juvat excusisse
per artes

Bəs çatışmayan nədir? Axı o deyir ki, nəsə çatmir portretdə. Nədir bu çatmayan? Deyir ki, mühüm, əsaslı bir şeydir çatmayan, elə bir şey ki, onsuz bu qadın, elə hesab elə ki, yoxdur. O şey nədir? Heç cür anlaya bilmirəm.

Amma deyirsə ki portret bitməyib, deməli, elədir. “Özümdən sonra yarımcıq işlər qoyuram” – onun öz sözləridir də. Bir də ki deyirdi nəyə baxsan, əlçatmazlığa aparan yolun ilk addımıdır. Bütün bəşər mədəniyyəti yalnız ilk addımdır, başlanğıcdır, sonuna çatmaq isə qətiyyən mümkün deyil. Bu səbəbdən də küll halında götürəndə heç bir şeyin mənası yoxdur.

Təbii ki, mənası yoxdur. Həyatı məgər başqa cür təsəvvür etmək olar?! Axı mənasızlıq onun bünövrəsinin bünövrəsidir. Başqa bu cür möhkəm və sabit bünövrə var ki, üzərin-də həyat qurula? Axı istənilən, hətta ən parlaq ideya belə, başqa parlaq ideya tərəfindən sarsıldıla bilər və zaman keçdikcə dağılar, məhv olar. Mənasızlıq isə möhkəm şeydir, dağılmaz, sarsılmazdır. O, yeganə başlıca əsasdır, ona görə seçim onun üzərinə düşüb. Yəni bunu anlamaq üçün bu qədər baş sindirmalısan?

Bu, mənim üçün çıxdan aydınındır.

Fəzada nəsə bir nigarançılıq kabusu dolaşır. Nə məsələdir? Heç nə bilmirəm, amma hissiyyatım deyir ki, nəsə hazırlanır.

Zahirən hər şey sakittir, qəsrədə həyat öz axarı ilə davam edir. Hətta həmişəkindən də sakittir, çünkü qonaq lap azdır, qəbullar təşkil olunmur, həmişə ilin bu aylarında planlaşdırılan tədbirlər yoxdur. Sizə necə anladım bunu... elə buna görə də nəsə mühüm hadisələr baş verəcəyini daha aydın duyursan.

Mən daim ayıq-sayığam, hər şeyə fikir verirəm, amma zahirən fikir veriləsi bir şey də yoxdur. Hər şey lap həmişəki kimidir, dəqiq. Amma nəsə pis bir şey baş verir. Çox ciddi bir şey. Əminəm.

Hövseləni basıb gözləmək lazımdır, görək nə olur.

Kondotyer Bakkarossa yola düşdü və palasso Jeralda yenə boşaldı. Hara getdiyini kimsə bilmir, yoxa çıxıb, elə bil, yerin təkinə girib. Əlbəttə, fikirləşə bilərlər ki, hersoqla onun arası dəyib. Çoxlarına qəribə gəlirdi ki, hersoq kimi dərin savadlı birisi onun təki kobud, yonulmamış adamlı ünsiyətdən nə zövq alır. Amma mən fərqli fikirdəyəm. Təbii ki, Bokkarossanın əməlli-başlı vəhşi, hersoqun isə son dərəcə həssas, tərbiyeli insan olduğunu təkzib edə bilmərəm. Lakin o özü də kondotyerlər nəslindəndir, eksəriyyət bunu, deyəsən, çoxdan unudub. Məgər onun əcdadları çoxdan kondotyer olub? – cəmi bir neçə nəsil qabaq! Bir neçə nəsil nədir ki!

Mənə elə gəlir ki, bu iki nəfər bir-birini gözəl başa düşürdü.

Hələ bir dəyişiklik yoxdur, lakin fəzada elə qabaqkı nigarçılıq havası var. Hissiyyatım məni belə şeylərdə aldatmir. Nəsə ciddi bir şey hazırlanır.

Hersoq yaman qızığın fəaliyyətdədir. Nə iş görür? Kimlərisə qəbul edir, otaqda kilidlənlər, nəsə məxfi danışqlar aparırlar. Hər şey məxfi saxlanılır. Söhbət nə barədə gedə bilər?

Çaparlar peyda olur, tam gizli gəlirlər, saraya da yalnız gecə buraxırlar onları. Yaman çox adam var indi, iş dalınca gəlirlər: valilər, müşavirlər, sərkərdələr, qədim nəsillərin – qədim döyüşü nəsillərinin, bir zamanlar hersoqun əcdadları tərəfindən tabeliyə salınan nəsillərin nümayəndələri. İndi daha deməzsən ki, qəsrдə sakitlikdir.

Maestro Bernardo, görünür, bu baş verənlərdə heç bir rol oynamır. Hersoq indi ətrafına tamam başqa tip adamları toplayıb. Qoca alim, görünür, artıq səhnədən tamam çəkilib, hər halda, qabaqkı vəziyyətilə heç müqayisəyə gəlməz. Mən bunu yalnız alqışlaya bilərəm. Ona sarayda, onsuz da, həddindən ziyan dəriqət yetirilirdi.

Mənim nəyinsə baş verəcəyi barədə hissiyyatım özünü doğrultdu. Daha heç bir tərəddüdə yer yoxdur.



Inventas vitam
juvat excusisse
per artes

Bir çox əlamətlərə əsaslanıb nəticə çıxarıram. Əvvəla, münəccimləri çağırmışdilar və onlar hersoqun yanında xeyli oturdular: saray münəccimi Nikodemus və burada parazit kimi yaşayan digər uzunsaqqallılar da orada idilər. Dəqiq əlamətdir. Bundan başqa, hersoqun səfir Mediçi və Venesiya Ticarət Respublikasının nümayəndəsi ilə sürəkli söhbətləri olmuşdu, ən başlıcası isə Müqəddəs taxt-tacı təmsil edən arxiyepiskopla. Həm bu, həm də son günlərin bəzi digər hadisələri kifayət qədər birmənalı idi və hər şey eyni istiqamətə yönəlmışdı.

Görünür, hərbi yürüş hazırlanırdı. Münəccimləri, yəqin, ona görə çağırılmışdilar, məsləhətləşmək istəyirdilər ki, nəzərdə tutulan tədbirə ulduzların münasibəti necədir – hər bir ağıllı hökmdar, ilk növbədə, bunu aydınlaşdırmaqdan vaz keçməməlidir. Hersoq messir Bernarda ilə oturub-duranda, yaxıq münəccimlər əhəmiyyətsiz adamlara çevrilmişdilər, düzdür, messir də ulduzların qüvvəsinə inanırdı, amma bu barədə tamam başqa anlayışlara malik idi, onun fikirlərini bizim münəccimlər kafırlıq, iblisin təsiri altında olma kimi qiymətləndirildilər. İndi isə hersoq öz ətrafına möminləri toplamağa üstünlük verirdi. Onlar da təzədən az qalırlar şüşib partlayalar forslarından. Səfirlərlə görüşlər isə ona görə düzənlənirdi ki, onların dövlətləri bizi müdafiə etsinlər, heç olmasa, niyyətimizə mane olmasınlar.

Zənnimcə, hamısından mühümü bu planlara ruhanilərin münasibəti idi. Tanrıının xeyir-duası olmadan yer üzündəki heç bir iş uğurla bitməzdı. Ümidvaram ki, xeyir-dua veriblər, hövsələm çatmir daha, müharibə başlanayıdı barı.

Müharibə olacaq! Ürəyimə damıb, ürəyimə daman da mütləq olur, mən müharibə olacağımı hər şeydə duyuram: bu həyəcan, bu məxfilik, insan sıfətlərindəki tanış ifadə... Havanın özündən də müharibə iyi gəlir. Havada adamın kefini qaldıran, yaxşı tanıdığını nəsə var. Sonsuz boşboğazlıqlarla

dolu bu boğucu adilikdən ayrıلندا adam cana gəlir. İlahiyə şükür ki, adamlara çənə döyməkdən savayı, nəsə bir iş tapıldı.

Əslində, müharibəni bütün adamlar isteyirlər. Müharibə zamanı hər şey daha sadədir, ona görə adama bir yüngüllük gətirir. Adamların hamısı fikirləşir ki, həyat çox müşkül şeydir. Elədir ki, var. Çünkü onu elə insanlar özləri müşkülləşdirirlər. Həyat isə özlüyündə qətiyyən qəliz deyil, əksinə, təecübülü dərəcədə sadədir. Amma onlar, görünür, bunu heç vaxt dərk etməyəcəklər. Onlar anlamırlar ki, ən yaxşısı, hər şeyi elə necə varsa, eləcə də qoymaqdır. Onlar heç cür həyatın yaxasından əl çəkmək, onu ən müxtəlif, qəribə məqsədlərinə tabe etmək fikrindən vaz keçmək istəmirlər. Bununla yanaşı, həm də deyirlər ki, sadəcə yaşamaq, nəfəs almaq özü artıq bir nemətdir!

Dərhal hersoqun əhval-ruhiyyəsi yüksəldi, qəddi dikəldi. Üzündə enerjili qətiyyət – qısa, dördkünc saqqal, rəngi qazmış batıq yanaqlar, gizlin diqqət, ovlağı üzərində süzən alıcı quşunku kimi iti baxış. Görünür, o, indi öz sevimli ovuna – nəsillərinin köhnə düşmənlərinə köklənmişdi.

Bu gün onun qvardiya rəisinin müşayiətilə (yəqin, qoşunların hazırlığını yoxlamaqdan gəlirdilər) rəsmi pilləkəndən yuxarı necə yüyürdüyünün şahidi oldum – zala girən kimi çıynindəki plaşı özünü yetirən nökərin qoluna saldı və əynində qırmızı kamzolu qaldı, qılinc tiyəsi kimi elastik, möhkəm, nazik dodaqlarında təkəbbürlü təbəssüm. O, maskarad kostyumunu, nəhayət ki, çıxarmış adama bənzəyirdi. Bütün vücuundan enerji yağırdı. Onun hər şeyi hərəkət adımı olduğundan xəbər verirdi.

Onun belə adam olduğunu mən çoxdan bilirdim.

Münəccimlər elan elədilər ki, müharibə üçün çox uğurlu fürsətdir, bundan yaxşısı ola bilməzdi. Onlar hersoqun ulduz cədvəlini quraraq aşkar etdilər ki, o, Şir bürcü altında doğulub. (Elə böyük bir şey tapmamışdilar, hersoq anadan olanda



bəlliyydi bu və deyirlər ki, bu əlamət onların ailəsinə yaxın olan insanların fantaziyasını ilhamaya gətirirmiş, onu gələcək hökmədar üçün müsbət, çox şey vəd edən bir əlamət kimi qiymətləndirilmişlər, xalq isə bundan çox qayğılanmış, çox qorxmuşdu. Onun üçün də adı belə idi – Leo). Bu bürcün düz yanında isə indi Mars qərar tutmuşdu və tezliklə müharibə ilahəsinin bu qanlı ulduzu hersoqun qüdrətli bürcü ilə birləşəcəkdi. Hersoqun taleyinə təsirə malik digər səma fenomenləri də müstəsna dərəcədə əlverişli mövqelərdə idilər. Guya, bu səbəbdən də münəccimlər hərbi kampaniyanın uğurlu sonluğunu dəqiq vəd edirdilər. Hələ bu azmiş kimi, deyirdilər ki, belə nadir fürsəti fövtə vermək bağışlanmaz səhv olardı.

Onların öncəgörmələri məni qətiyyən təəccübəldəndirmir, axı onların proqnozu hökmədarların ürəyi istəyənlərlə həmişə üst-üstə düşür, xüsusilə də, hersoqun atası nəsillərinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığını söyləmiş münəccimi şallaqladandan sonra: həmin münəccim hesablamışdı ki, sülalənin banisi qan tökməklə taxt-taca qalxdığı gün tarix etibarilə göy qübbəsində uzun, yanar quyruğu olan yeni ulduzun yaranması ilə eyni vaxta düşürdü – bu bəd əlamət, az qala, bütün hökmədar sülalələri üçün keçərli sayılırdı.

Bir də təkrar edirəm ki, onların məhz belə söylədikləri heç qəribə deyildi və bu dəfə onlardan razı qaldım. Onlar öz işlərini bilirdilər, nəhayət ki, nəyəsə faydaları oldu – axı mühüm məsələ o idi ki, həm hersoq, həm onun əsgərləri, həm də bütün xalq inandı ki, ulduzlar bu kampaniyaya müsbət münasibətdədir, hətta onun baş tutmasında maraqlıdır. İndi artıq ulduzlar da öz sözlərini demişdi və bu sözlərdən hamı çox razı qaldı.

Amma heç vaxt ulduzlarla söhbət etmirəm, insanlar isə bu məşğuliyyətdən ötrü ölürlər.

Maestro Bernardo məni yenə məəttəl qoydu. Dünən axşam hersoqla onun səmimi bir görüşü oldu və qabaqlardakı kimi, gecəyarısından xeyli ötənədək söhbətləşdilər.

Mənə aydın oldu ki, qoca alim saraydakı mövqeyini mənim fikirləşdiyim kimi, qətiyyən itirməyib və onun çoxbilmış araşdırmları narahat dünyamız üçün də yad deyil. Qətiyyən yox. Mən çox yanılırmışam.

Yanılmağıma əsəbiləşirəm, axı insanların bu üzündən o biri üzünü görürəm.

Məni, adətləri üzrə, onlara qulluq etmək, şərabla dolu qədəhlərini vermək üçün çağıranda hər ikisini nəsə qəribə şəkillərin üstünə əyilmiş gördüm və əvvəlcə nəyə baxdıqlarını başa düşmədim. Sonra isə onları yaxından seyr edə bildim, söhbətlərini dinləyəndə isə hər şey aydın oldu. Şəkillərdə indiyədək görünməmiş, düşmənlər arasında ölüm və dəhşət yayacaq hərbi maşınlar vardı – insanları uzun dəryazalarla biçən, özündən sonra hər tərəfdə qanlı insan qalıqları qoyan təkərli döyüş arabaları və daha bir şeytan əməli, arxada çapan atların itələdiyi, düşmən sıralarına soxulan təkərli araba, onun qarşısında istənilən insan cəsurluğu tam gücsüz idi, bir də ki üstü və yanları bağlı, içində möhkəm qorunan atıcılar olan, onun dediyi kimi, istənilən döyüş düzümünü darmadağın etməyə qadir olan və hərəkəti zamanı arxadan gələn, maşının açdığı yolla düşmənin içinə soxularaq işi başa çatdıracaq piyadaları qoruyan maşın. Bu şəkillərdə elə dəhşətli ölüm alətləri vardı ki, sadəcə olaraq, insanın ağılna bu cür şeylərin necə gəlməsini anlamaya olmurdu, – mən, təəssüf ki, həyatımı hərb sənətinə həsr etmək imkanından məhrum olmuşam deyə, çox şeyi əməlli anlamirdim. Orada həm də cürbə-cür mortirlər, bombardalar, falkonyetlər¹, alov püşkürən, daş, mərmi atan, əsgərlərin əl-ayağını qoparan müxtəlif şeylər vardı və bütün bunlar o qədər həqiqətə uyğun və canlı təsvir olunurdu ki, elə bil, şəkillərin çəkilişi maestronu heç də onun məzmunundan az narahat etmirdi. Sonra o, bu və ya başqa ölüm alətinin necə işləməsini, hansı dağıntılara səbəb olacağını təfərrüati ilə təsvir edir, ağlı və fantaziyasını işğal edən

¹ Mortir, bombard, falkonyet – istehkam qurğularını dağıtmak üçün toplar



hər şey barədə necə sakit və işgüzar ahənglə söhbət açırdısa, bunlar haqda da elə danışırdı. Görkəmindən bəlliyydi ki, bu maşınların real həyatda necə işləməsinə məmənuniyyətlə baxardı, bu da tam anlaşılan idi, çünki bu maşınları da o yaratmışdı və kim istəməz ki, öz əməyinin bəhrəsini görsün?

Belə çıxır ki, maestro Bernardo başını qatan min dənə başqa işi – təbiəti tədqiq etmək, onun sırlarını açmaq, çicək və daşları öyrənmək, Françeskonun içalatında eşlənmək – içalat barədə, yadimdadır ki, hersoqa təbiətin dahi, aqlasığ-maz bir əsər yaratdığını söyləmişdi – Santa Kroçedə qeyri-adı, gözə görünməz pyedestala qaldırılan, onu sevən tələbə-lərilə əhatə olunmuş Məsihi olan və öz küçündə büzüşmiş, gələcəyin satqın İudası olan “Sirli axşam”ı çəkməklə yanaşı, hərb maşınları ilə də məşğul olmağa vaxt tapırmış.

Əminəm ki, bu işlərin hamisini eyni həvəslə görürdü. Axi niyə də olmasın, öz qəribə maşınlarına, elə bütün başqa işləri kimi, niyə qızığın maraq göstərməsin? Fərz edək ki, insan bədəni, həqiqətən də, çox qəлиз qurğudur, hərçənd, mən özüm qətiyyən bu fikirdə deyiləm, lakin maşın da ondan sadə deyil, həm də bir daha təkrar edirəm, aksi bu maşınları da özü yaradıb.

Nə qədər maraqlı olsa da, hersoqun diqqətini qəribə görkəmli, dəhşətli, mənim fikrimcə, çox faydalı olan, təkcə görünüşləri ilə bütöv bir qoşunu pərən-pərən düşməyə məcbur edə bilən maşınlar deyil, zahirən kifayət qədər sadə və qorxulu olmayan mexanizmlər cəlb etdi. O dedi ki, bu maşınlar ona daha etibarlı görünür. Onun düşüncəsinə görə, o birilər daha çox gələcəyin işi idi. Mühasirə qurğuları, qala qüllələrinin altına lağım atıb mina qoymaq üçün nəzərdə tutulan maraqlı üsul, daşatan dəzgahların işində düşmən üçün hələlik sərr olan gözlənilməz təkmilləşdirmələr, qısa, yəqin, əvvəller də müzakirə etdikləri və hətta bəzilərini əməli olaraq sınaqdan belə keçirdikləri mexanizmlər.

Hersoq, ümumiyyətlə, heyran qalmışdı. İdeyaların, tapıntıların heyrətamız bolluğu, həqiqətən, sərhədsiz fantaziyanın

qanad açması – bütün bunlar onu heyran qoymuşdu və o, qoca alimin dühasını ən tərifli ifadələrlə qiymətləndirirdi. Deyirdi ki, maestro hələ heç vaxt öz zəkasını və zəngin təxəyyülünü bu cür əyani isbatlamamışdı! Onların hər ikisi xırtdəyə kimi bu fantaziya dünyasına qərq olmuşdu və qızgrün fikir mübadiləsi aparırdı – eynilə bu yaxınlarda birgə keçirdikləri ən məhsuldar gecədəki kimi. Mən də onlara sevinc içində qulaq asırdım, çünki bu dəfə qəlbim heyranlıq və məftunluqla dolmuşdu.

İndi mənim üçün tam ayındır ki, niyə hersoq messir Bernardonu saraya dəvət etmişdi və niyə onunla özünə bərabər birisi kimi davranır, ehtiramını daim nümayiş etdirir, ona diqqət və qayğı göstərirdi. Bernardonun elmi araşdır malarına, təbiət sahəsindəki həm faydalı, həm xeyirsiz tədqiqatlarına hersoqun qızgrün marağının, onun rəssamlıq məharəti, Santa-Kroçedəki “Sırlı axşam”ı haqqında, bu hərtərəfli istedada malik insanın gördüyü bütün işlər barədə diqqətli və heyran mülahizələrinin mənası da mənə indi çatdı!

O, həqiqətən, böyük hökmdardır!

Bu gün dəhşətli yuxu gördüm. Gördüm ki, ucaboy və əzəmətli, nəcib, mütəfəkkir alnı çal saçların hələsində olan maestro Bernardo çox uca bir dağın başında durub, ətrafında isə əcaib varlıqlar – Santa-Kroçedəki şəkillərdə gördüyüm həmin o murdar məxluqlar sürətlə uçuşurlar. Onlar qocanın ətrafında şər qüvvələr kimi qaynaşıldılar, o isə, sanki, hökmənlik edirdi onlara. Bu dəhşətli məxluqların üzləri kərtənkələ və qurbağa sıfətlərinə bənzəyirdi, onun öz üzü isə həmişə ki ciddiyətində və nəcabətində idi. Lakin onun boyu yavaş yavaş kiçildi, bədəni büzüşərək rəzil və murdar oldu və kürəyindən tüklü ayağı ilə birləşən iki qanad çıxdı, lap yarasa kimi. Üzdən elə bayaqkı təntənəli ifadə, qanad çalmağa baş ladi və qəflətən yerdən qalxaraq, həmin o dəhşətli varlıqların əhatəsində gecənin zülmətinə uçdu.



Inventas vitam
juvat excusisse
per artes

Mən yuxulara əhəmiyyət vermirəm. Onların heç bir şeylə əlaqəsi yoxdur və heç bir məna daşımıram. Az-çox əhəmiyyəti olan yeganə şey həqiqətin özüdür.

Onun eybəcər olduğunu mən çoxdan anlamışam.

Kondotyer Bakkarossa dörd min əsgərlə sərhədi keçdi! O, ölkənin içərilərinə artıq iki mil soxularaq, hücum gözləmədiyindən heç bir hazırlıq görməyə macalı olmayan Öküz ləqəbli Lodoviko Montansanı qəfil yaxaladı.

Bütün şəhəri ildirim kimi vuran inanılmaz xəbər! Bütün beyinləri həyəcana gətirən ağlaşıqmaz hadisə!

Kondotyer cənub-şərqiñ əlçatmaz dağlarında, tam məxfilik içində öz muzdlularını toplayaraq, hücum planını lap şeytan biciliyi ilə hazırlamışdı və bu plan da indi ona uğur gətirirdi.

Heç kəs heç bir şey bilmirdi, hətta biz özümüz də. Bu dahiyənə hücum planının əsl təşəbbüskarı və ilhamvericisi hersoqdan savayı. Heç ağlaşıgan deyil! Hətta adamın inanmağı da gəlmir!

İndi artıq Montansa ailəsinin sanılı günləri qalırdı və nif-rətəlayiq Lodoviko – deyirdilər ki, bizim kimi, elə həmvətənlərinin də onu görən gözü yox idi – nəhayət ki, bu öküz boyunu qırdıracaqdı və bununla da, murdar bir nəslin hakimiyyəti sona yetəcəkdi.

Bütün biciliyinə, çoxbilmişliyinə baxmayaraq, onu barmaqlarına dolamışdilar! Heç şübhəsiz ki, hersoqun ona hücum etmək barədə düşündüyündən xəbərdar idi, lakin onu da bilirdi ki, burada, şəhərdə heç bir qoşun yoxdur və elə bu səbəbdən çox elə narahat da deyildi. Hər şeydən az heç bir sərhəd qalalarının olmadığı həmin o keçilməz yerlərdən hücum gözləyirdi. Öküzin sonu çatdı! Cavabdehlik anı yetişdi!

İndi şəhərdə hakim olan əhvali-ruhiyyəni təsvir etmək çətindir. Adamlar küçələrə toplaşıb əl-qolla, ucadan, həyəcanla və qızgrün danışır, ya da ki dinməzcə durub marşla yanlarından keçən döyüşçü dəstələrinə – hersoqun qoşunlarına

tamaşa edirlər. Bəlli deyil ki, bu qoşun haradan çıxdı, sanki, yerin altındaymış. Hə, məlum olurdu ki, bu hücum yaxşı planlaşdırılmışdı. Bütün kilsə zəngləri çalınırkı, kilsələr insanla dolu idi, onların girişində daim basabas idi. Ruhani atalar müharibənin uğurla başa çatmasına qızğın dualar edirdilər və heç şübhə yox idi ki, bütün bunlar kilsənin xeyir-duası ilə baş verirdi. Başqa necə olmalı idi ki? Müharibə bizim hamımıza şöhrət gətirəcək!

Bütün xalq coşqunluq içindədir. Sarayda məxsusi canlanma var – misilsiz heyranlıq duyusu hakimdir və hersoqla əməlli-başlı fəxr edirlər.

Bizim qoşunlar döyüşə başqa yerdə girəcəkdilər: onlar sərhədi şərqdən, geniş çay vadisindən keçəcəkdilər – qədim, klassik hücum yolu. Bir gün qət edib, dağ ətəyindəki düzənlikdə, döyüş üçün rahat olan, torpağın igidlərin qanı ilə suvarıldığı bir məkanda kondotyerin dəstələri ilə birləşəcəkdilər. Kampaniyanın planı bu idi! Onu mən öyrənə bildim!

O mənada demirəm ki, nəyisə dəqiqliyi ilə öyrənə bilmisəm, yox, mən, onsuz da, hər şeydən iyələyib-çüyləyib xəbərdar olmuşdum, məlumatları havada tikə-tikə qapırdım; bura-dan bir kəlmə, oradan bir kəlmə, bir də göründür ki, mənzərə aydınlaşdı. Başım elə buna qarışmışdı, hər şeyi bilməyə, heç nəyi diqqətdən yayındırmamağa çalışırdım: qapı dalından qulaq asır, şkafların, pərdələrin arxasında gizlənir, indi baş verən böyük hadisələr barədə, imkan dairəsində, daha çox şey öyrənməyə çalışırdım.

Əcəb plan idi! Çox güman ki, baş tutacaqdı. Düzdür, sərhədin bu hissəsində qalalar da vardı. Lakin onlar alınacaqdı. Bəlkə, hələ özləri də təslim olacaqdılar, bu imkanı da unutmaq olmaz, baxacaqdılar ki, müqavimətin mənası yoxdur, təslim olacaqdılar. Bəlkə də, o qalaları hücumla tutacaqdılar. Hər halda, qabağımızı ala bilməyəcəkdi bu qalalar. Qarşımızı heç nə kəsə bilməz, çünkü hücum gözlənilməz, müstəsna dərəcədə sarsıcı idi.



Bizim hersoq gör necə dahi sərkərdədir! Təcrübəli tülküdür! Sən biciliyə, ölçüb-biçməyə bir bax! Bu kampaniya ideyasının özündəki vüsətə, əzəmətə bax!

Belə bir hersoqun cırdanı olmaqdan qürur duyuram.

Bütün fikirlərim eyni arzuya köklənib: müharibəyə necə gedim? Mütləq getməliyəm. Nəyin bahasına olursa olsun. Amma necə, hansı yolla gerçəkləşdirim bu arzunu? Mənim heç bir hərbi biliyim yoxdur. Sərkərdədən, ya da, heç olmasa, adı əsgərdən tələb olunan biliyi deyirəm. Lakin mən silahla davrana bılırəm! Kişi kimi qılinc çalıram! Mənim şpaqam heç kiminkindən pis deyil! Bir az gödəkdir, vəssalam. Amma qısa tiyələr bəzən uzunlardan təhlükəli olur! Düşmən bunu öz canında hiss edəcək!

Yaxamdan əl çəkməyən bu fikirlərdən bihal oluram, evdə, qadınlar və uşaqlarla qalacağımdan, nəhayət ki, nəsə baş verdiyi günlərdə kənarda qalacağımdan qorxuram. Ən dəhşətli qırğıń isə, yəqin, elə indi, kampaniyanın başlanğıcında ola-caqdı.

Mən qana susamışam!

Məni də aparırlar! Aparırlar!

Nəhayət ki, bu gün səhər içimdəkilərin hamısını hersoqa açdım, yürüsdə iştirak etmək kimi həyatı əhəmiyyət daşıyan arzumu bildirdim. Öz xahişimi elə hərarətlə açıqladım ki, o biganə qalmadı, bunu hiss etdim. Həm də bəxtim gətirdi: xahişim, necə deyərlər, onun xoş anına təsadüf etmişdi. O, alnına sarı daradığı qısa saçlarına sıgal çekdi – əhvali-ruhiyyəsinin yaxşı olduğunu dəqiqli göstəricisi bu idi – və mənə nəzər salanda qara gözləri parladı.

“Əlbəttə, sən də gedərsən müharibəyə”, – dedi. Özü gedirdi, təbii ki, məni də aparacaqdı. Hersoq öz cırdanı olmadan nə edə bilər? Onu şərabə kim qonaq edəcək? Sonra o, sən bir tərzdə mənə göz vurdu.

Məni aparırlar! Aparırlar!

Artıq piniyalar¹ bitən təpədə qurulmuş yürüş çadırında oturmuşam, buradan dağın ətəyindəki düşmən mövqeləri lap ovcunun içi kimi görünür. Çadırın enli, sarı və qırmızı zolaqlı – bu, hersoqun rəngidir – parçası küləyin altında şappıldayır, adamı lap şeypur səsi kimi coşdurur, tələsdirirdi. Mən tam döyüş qiyafəsindəyəm, əynimdəki hər şey eynilə hersoqunku kimidir: zireh də, dəbilqə də, böyrümdən asılmış gümüş kəmərlə şapaqada. Axşamtərəfidir, indi burada məndən başqa heç kəs yoxdur. Girişdə salınan örtük qaldırılıb və mənim qulağıma sabahkı döyüş planını müzakirə edən sərkərdələrin səsləri yetişir, uzaqdan isə əsgərlərin oxuduğu mərdlik mahnisının sədaları gəlir. Aşağıda, düzənlikdə Öküzin qara-ağ çadırını, çadırın ətrafında qaynaşan insan fılurlarını görürəm, bapbalaca görünürələr, buradan baxanda fikirləşirsən ki, tamam ziyansız məxluqlardır, sol tərəfdə, lap uzaqlarda isə döyüş əlbisələrini çıxarmış qurşağı kimi lüt süvarilər atlarını çayda cimizdirirlər.

Bir həftədən artıqdır ki, yürüşdəyik – əzəmətli hadisələrlə zəngin günlər. Hicüm elə dəqiq mən deyən kimi inkişaf etdi. Bizimkilər düşmənin sərhəd qalalarını aldılar, amma əvvəlcə onları messir Bernardonun zəkasının məhsulu, nəyə qadir olduğunu ilk yoxladığımız əvəzsiz bombardalardan atəş tutdular. Dəhşətli yayım atəşindən qorxmuş qarnizon elə o dəqiqə təslim oldu. Öküz Bokkarossannın qarşısını kəsmək üçün saxladığı, sayı o qədər də çox olmayan dəstələrini tələsik qabağımıza çıxardı, lakin bütün qızığın döyüşlərdən biz qalib çıxdıq, çünkü düşmənin gücü bizimkindən xeyli az idi. Elə bu əsnada Bokkarossanın muzdluları getdikcə daha az müqavimət görərək, özlərinin düzənliyə yolunu qılınclarıyla açıdalar və düşmənin canlı qüvvəsinə aman verməyərək bir az da şimala irəlilədilər ki, bizim dəstələrlə birləşə bilsinlər. Beləliklə, dünən günortaüstü, çoxdan intizarında olduğumuz, kampaniyanın gələcəyi üçün çox mühüm sayılan bu görüş baş tutdu. Hal-hazırda bizim

¹ Piniya – çətirşəkilli şam ağacı



Inventas vitam
juvat excusisse
per artes

birləşmiş qüvvələrimiz dağətəyi nahiyyədə, düzənlik ilə dağların arasında qərar tutub. Say etibarilə on beş min nəfərdən artıqdır ki, onların da iki min nəfərini süvarılər təşkil edir.

Mən hersoqun kondotyerlə görüşündə iştirak etdim. Həqiqətən, unudulmaz, tarixi bir an idi. Bu vaxt ərzində cavanlaşaraq, hamını təccübəldəndirmiş hersoq qiyamət bir zirehli geyimdə idi: sinəbəndi və dirsəkliyi qızıl suyuna çəkilmiş gümüşdən idi, dəbilqəsində isə iki ləlek vardı: biri sarı, o birisi qırmızı, – coxsayılı əsabələrinin əhatəsində xoşagəlməz şöhrətilə seçilən müttəfiqini nəzakətlə salamlayanda dəbilqəsin-dəki ləleklər çox qəşəng tərpəndi. Onun daim solğun, cil sifəti bir az qızarmışdı, nazik dodaqlarında isə təbəssüm yaranmışdı, səmimi, ürəkdən gələn, lakin bununla yanaşı, həm də, adəti üzrə, bir az gərgin, ehtiyatlı təbəssüm. Onun-la üzbüüz qüdrətli, enlikürək Bokkarossa durmuşdu – əsl nəhəng. İçimdə qəribə bir hissiyyat vardı, sanki, onunla ilk dəfə idi görüşürdüm. Amma bu görkəmdə onu gördüyüüm, həqiqətən, birinci dəfəydi – axı birbaşa döyüş meydanından gəlirdi. Əynində hersoqunkularla müqayisədə lap sadə görün-nən polad geyim vardı, yeganə bəzəyi sinəsində bürüncdən düzəldilmiş heyvan sifəti idi – ağızını qəzəblə açmış şir. Dəbil-qəsində heç bir ləlek, ya başqa bəzək yox idi – sadə, hamar dəbilqə idi. Onun sifəti mənə insan sifətlərinin ən dəhşətli kimi gəldi. Piyli, çopur idi, elə bir çənəsi vardı ki, görəndə istər-istəməz əsərdin, ağızı isə ətyeyən heyvanlarındı kimi qan qırmızısı rəngdə idi. Qalın dodaqları möhkəm sixilmiş-di, pusquda durmuş vəhşi kimi, haradasa lap dərində qərar tutan baxışları isə, elə bilirom, öz yuvasından bir anlıq görün-məsi ilə istənilən düşməni qaçıra bilərdi. Ona baxanda adam qorxurdu. Amma mən onun qədər kişiyyə oxşayan başqa birisini heç vaxt görməmişdim. Mənim üçün o, hakimiyət anlayışının təcəssümü idi. Qədim baxışlarımla baxırdım ona, dünyada artıq hər şeyi görmüş, özündə minilliliklərin təcrübəsini toplamış cırtdan gözüylə heyran-heyran baxırdım.

Az danışırdı, demek olar ki, susurdu. Danışan başqları idi. Bir dəfə hersoqun hansı sözünəsə gülümsündü. Bilmirəm, buna niyə gülümsəmək dedim, amma başqa insanlarda bunun adına elə “gülümsəmək” deyirlər.

Maraqlıdır, bəlkə, o da mənim kimi, gülümsəməyi bacarmır?

O, başqları kimi hamarsifət deyil. Heç dünən də anadan olmayıb, qədim nəsildən çıxıb, bizimki qədər qədim olmasa da, hər halda...

Hersoq onunla yanaşı mənə, elə bil, əhəmiyyətsiz gəldi. Bu da hökmdarımın qarşısında ehtiramla baş əsyiyim bir zamanda – dəfələrlə dediyim kimi, bu ehtiramım son zamanlar möhkəm artmışdı – baş verirdi!

Ümidvaram ki, kondotyeri döyüşdə görmək mənə nəsih olacaq.

Beləliklə, sabah səhər həllədici döyüş olacaq. Adama elə gəlir ki, qoşunlarımızın iki dəstəsi birləşən kimi, nə qədər ki Lodoviko nəfəsini dərib gücünü toplamamışdı – yeri gəlmış kən, etdiyi ilk şey də elə bu olmuşdu – ara vermədən, təcili hücum etmək lazımdı. Mən öz fikrimi hersoqa dedim, o isə cavab verdi ki, adamlara bir az istirahət vermək gərəkdir. Bir də ki elə düşmənə də cəngavər münasibəti göstərmək, ona bu məsuliyyətli döyüş üçün hərbi hazırlığını bərpa etmək fürsəti vermək lazımdır. Mən belə bir baxışla müharibə aparmağın məqsədə uyğunluğu barədə öz tərəddüümü bildirdim. “Məqsədə uyğunluq öz yerində – o cavab verdi, – lakin mən, hər şeydən öncə, cəngavərəm. Bizim qanunlar sənin üçün yazılmayıb”. Mən başımı buladım. Gəl bu qəribə adamı anla görüm, necə anlayırsan. Bilmək istərdim ki, Bokkaros-sa bu barədə nə düşünür.

Öküz isə, bəlli idi ki, vaxtnı hədər yerə keçirmirdi. Biz axı buradan hər şeyi gördük. Gün ərzində hətta ehtiyat qüvvələrini də götirdə bilmışdı.



Inventas vitam
juvat excusisse
per artes

Biz, təbii ki, istənilən vəziyyətdə qələbə əcalacağıq, bu artıq həll olunmuş bir məsələdir. Bəlkə də, elə qoşununun sayını artırması da yaxşı oldu: bizimkilərin baş kəsmələri üçün xeyli adam tapılacaq. Düşmən nə qədər çox olsa, qələbə də bir o qədər inamlı sayilar. Əslində, o, onsuz da, uduzacaqdı, başını işlədib, qoşunun sayını artırmağa bilərdi, əsgəri nə qədər az olsa, onun üçün bir o qədər yaxşı olardı. Lakin o, qürurlu və həqiqətən də, öküz kimi tərsdir.

Onun tam təhlükəsiz olduğunu düşünmək də böyük yanlışlıq olardı. O, bicdir, cəsarətlidir, başını yaxşı işlədir və gerçəkdən, qeyri-adi sərkərdədir. Əgər müharibə onun başına bu qədər qəfil gəlməsəydi, təhlükəli düşmən olardı. Günbə-gün daha yaxşı anlayırsan ki, bax belə, qəflətən hücum etmək nə qədər mühüm imiş; biz bu məqamı hələ yürüş bitənə kimi dəfələrlə xatırlayacağıq.

Sabahkı döyüşün planı mənə bütün təfərrüati ilə bəllidir. Bizim, yəni hersoqun qoşunları zərbəni mərkəzdən endirəcək, Bokkarossannın qüvvələri – sol cinahdan. Beləliklə, hücum bir yox, eyni zamanda iki istiqamətdən keçəcəyik. Tama-milə təbiidir, çünkü ixtiyarımızda iki müstəqil qoşun var. Cəmi bir qoşunu olan düşmən isə məcbur olacaq ki, eyni zamanda iki istiqamətdə döyüssün. Aydırıñ ki, bu, onlar üçün çox böyük problem yaradacaq, bizə isə əhəmiyyətli üstünlük verəcək. Nəticədən nigaran qalmağa əsas yoxdur. Hərcənd ki, biz də müəyyən itkilərə hazır qalmalıyıq. Ümumiyyətlə isə, mənə elə gəlir ki, döyüş qanlı olacaq. Qurban vermədən heç nəyə nail ola bilməzsən. Bir də ki bu döyüş fövqəladə əhəmiyyətlidir, çox güman ki, bütün müharibənin sonluğu onun nəticəsindən asılıdır. Bunun naminə müəyyən qurbanlar verməyə dəyər.

Hərb sənətinin mənə indiyədək gizlin qalmış sırları ilə getdikcə daha artıq maraqlanmağa başlayıram. Yürüş həyatının rəngarəngliyi və gərginliyi lap üzəyimcədir. Gözəl həyatdır! Müharibədə iştirak həm bədən, həm də ruh üçün

bir azadlıqdır! Sanki, tamam başqa adama çevrilirsən. Hərə-kətlərim də yüngülləşib. Elə bil, bədənim çəkisizdir.

Ömrüm boyu belə xoşbəxt olmamışam. Əshi, nə deyim daha! Məgər mən əvvəllər xoşbəxtlik nə olduğunu bilirdim ki?

Deməli, sabah! Sabah!

Mən bu döyüşə uşaq kimi sevinirəm.

Dəhşətli dərəcədə tələsirəm. Qısaca söyləyəcəyəm.

Qələbə çaldıq, parlaq qələbə! Düşmən dağınık dəstələrini toplamağa çalışaraq, tam qarışılıq içində geri çekilir. Biz onları addımbaaddım təqib edirik! Bu ana kimi əlçatmaz sayılan Montansa şəhərinin yolu artıq açıqdır!

Vaxt tapan kimi, bu gözəl döyüşü təfərrüati ilə təsvir edəcəyəm. Hadisələr özü hər şeyi danışır, – artıq sözələr öz mənasını büsbütün itirib. Mən qələmi qılıncla əvəz etdim.

Nəhayət ki, nələrisə qeyd etmək üçün azacıq boş vaxtim var. Bu son günlər biz döyüşə-döyüşə inadla irəliləyirdik, sözün əsl mənasında, nəfəs çəkməyə fürsətimiz yox idi. Hətta bəzən, gecələmək üçün çadır qurmağa da vaxt tapılmırı və biz düşərgəni açıq çöldə, piniya və zeytunların içində salıb plاشımıza bürünür, başımızın altına isə daş qoyaraq yatırdıq. Gözəl həyatdır! Bayaq dediyim kimi, indi boş vaxtimız bir qədər çoxalıb. Hərsoq deyir ki, istirahət bizə ziyan gətirməz, o, bəlkə də, haqlıdır. Arasıkəsilmədən qələbə çalmaq da axı adamı yorur.

İndi şəhərdən cəmi yarımla mil məsafədəyik, şəhər, elə bil, ovcumuzun içindədir: tən ortadakı təpədə qədim Montansa qəsridir, ətrafında isə gözətçi qüllələri, kilsələr, zəng qüllələri, bir az geridə də başqa, nisbətən sadə evlər və bütün bungalalar çox hündür qala divarları ilə əhatə olunub – əsl quldur yuvasıdır. Qulaqlarımıza kilsə zənglərinin səsi yetir – yəqin, ilahidən nicat diləyirlər. Biz çalışarıq ki, onların duası müstəcəb olmasın. Öküz bütün qoşununun qalıqlarını bura toplayıb



Inventas vitam
juvat excusisse
per artes

– bizimlə şəhər arasındaki düzənliyə. Kimi mümkündürsə yiğib. Onu elə döymüşk ki, müdafiə üçün sayıları bəs eləməyəcək. Görkəmli sərkərdədir, amma, görünür, vəziyyətinin tam ümidsiz olduğunu anlamır. Belə çıxır ki, son damla qanlarına kimi döyüşmək niyyətindədirler, əlindəki bütün qüvvələri ortaya atacaq, təki onun üçün yazılmış taledən qaça bilsin. Bu, şəhəri xilas etmək üçün onun son cəhdidir.

Tamamilə mənasız bir cəhd. Montansa ailəsinin taleyi həmin tarixi səhər çağında, təxminən, bir həftə qabaq həll edilib və indi artıq onların son saatı yetişib.

Aşağıda isə həmin o əzəmətli, taylı-bərabəri olmayan döyüşün geniş və dəqiq şərhini verməyə cəhd edəcəm.

Hər şey ondan başlandı ki, hər iki qoşunumuz eyni zamanda hücuma keçdi, bütün dəqiqiliyi ilə elə mənim qabaqcadan dediyim kimi. Təpənin başından bu proses lap əzəmətli bir tamaşa idi, sanki, həm gözü, həm də ruhu oxşayan bir tamaşa. Döyükən musiqisi guruldadı, hersoqun şəndərini açıldı, rəngarəng, səliqəli sıraların başı üstündə bayraqların səfi dalğalandı. Doğan günəşin nuruna boyanmış döyükən meydanını gümüş şeypurların sədası doldurdu, bu səda altında yamacla piyadalarдан ibarət sel üzünsüzlük axdı. Düşmən onları sıx, qorxulu sıralarda gözləyirdi və elə ki başdan-ayağa silahlanmış rəqiblər toqquşdular, əlbəyaxa döyükən qopdu. Yəqin ki, orada qan çay kimi axındı. Adamlar biçilmiş kimi yerə sərilirdilər, yarahılar isə sürünərək meydandan çıxmaga cəhd edirdilər, lakin onları elə o dəqiqə ölümcul zərbələr, ya da tapdalanmaq gözləyirdi, acı çıçırtılar eşidilirdi, bütün döyükənlərdə olduğu kimi. Döyükən meydanı təlatümlü dəniz təki dalğalannırdı, belə görünürdü ki, bəzi yerlərdə üstünlük bizim, bəzilərində isə düşmənin tərəfində idi. Bokkarossa əvvəlcə özünü elə göstərdi ki, guya, bizimlə eyni istiqamətdə irəliləyir, amma onun dəstələri tədricən istiqamətdən yayındılar, geniş bir çevrə cızaraq, düşmənin üstünə cinahdan atıldılar. Düşmən hiyləgər manevrədən çəşqinqılığa düçar olaraq ciddi müqavimət

göstərə bilmədi. Qələbə uzaqda deyildi, mən belə düşünür-düm. Artıq neçə saat keçmişdi və günəş xeyli yüksəkdə idi.

Qəfildən də dəhşətli bir şey baş verdi. Çayın yanında möv-qə seçmiş dəstələrimiz sarsıldılar. Onlar Lodovikonun sağ cinahının təzyiqi altında geri çəkilməyə başladılar, getdikcə bu dəstələri bir az da arxaya sıxışdırıldılardı, onlar isə pərakəndə müqavimət göstərməkdən savayı, bir şey edə bilmirdilər. Kənardan elə görünürdü ki, döyüş əzmini artıq tamam itirib-lər. Elə hey geri çəkilirdilər. Görünür, ölüm qorxusu canlarını elə almışdı ki, yaşamaq imkanını nəyin bahasına desən qızır-qanmadan alardılar. Gözlərimə inanmirdim. Anlaya bilmirdim nə baş verdiyini, axı biz düşməni say cəhətdən xeyli üstələyirdik: az qala iki dəfə. Sifətim qıpçırmızı oldu: bu murdar qorxaqların yerinə utanırdım! Mən coşmuşdum, qışqırır, ayaqlarımı yerə döyür, qəzəbdən onlara yumruq göstərir, lənətlər yağıdırırdım – bir sözlə, öz qəzəbimi, nifrətimi nüma-yış etdirirdim. Nə faydası! Onlar məni, təbii ki, eşitmirdilər – elə hey geri çəkilməklərindəydlər. Mənə elə gəlirdi ki, dəli olacağam. Heç kəs də onların köməyinə tələsmirdi. Çətin vəziyyətlərinə fikir verən də yox idi. Onlar buna layiq idilər!

Birdən gördüm ki, mərkəzə rəhbərlik edən hersoq arxa-da gözləyən bir neçə dəstəyə işaret etdi. Onlar qabağa, çay istiqamətində irəliləməyə, düşmən sıralarını bacarıqla yarmağa başladılar. Çaya aparan yolu qarış-qarış azad edərək, nəhayət, zəfər bağırtılarıyla sahilə çatdılar. Düşmənin geri çəkilməyə yolu qapandı! Beş yüzlə yeddi yüz nəfər arasında düşmən dəs-təsi mühəsirəyə düşdü. Elə bil, torbadə idilər, məhv ediləcək-ləri anı gözləməkdən savayı çıxış yolları qalmamışdı.

Mən heyrətdən donub qaldım. Bu cür hərbi biclik barə-də təsəvvürüm də yox idi. Mən də bunu qorxaqlıq kimi qiymətləndirmişdim. Ürəyim çırpinirdi, sevindiyimdən az qalırdı nəfəsim kəsilə. Sanki, ciyinlərimdən ağır bir yük atmışdım.

Sonra da maraqlı bir tamaşa başlandı. Bizim dəstələr mühəsirədəki düşməni hər tərəfdən sıxışdırır, onları döyüş



Inventas vitam
juvat excusisse
per artes

meydanı ilə çay arasındaki nazik zolağa qovurdular. Nəhayət, düşmən elə bir məngənəyə düşdü ki, heç tərpənə bilmədi və bizimkilər onları amansızcasına məhv etməyə başladılar. Mən həyatım boyu belə “qanlı hamam” görməmişdim. Özü də əsl hamam idi, suyu da vardı: onları birbaşa çaya sixışdırıldıq, dəstə-dəstə suya tökürlər, pişik balaları kimi batırıldıq. Onlar axınla mübarizə aparır, burulğanlarda boğulur, qışqırıb köməyə çağırırlar və özlərini heç əsgər kimi aparmırdılar. Onların, demək olar ki, heç biri üzə bilmirdi, sanki, ilk dəfə idi suya girdikləri. Üzüb sahilə çıxmağa nail olanları da qlınc zərbələrilə öldürürdük, qarşı sahilə kecməyə cəhd göstərənləri isə su özü aparırdı. Demək olar ki, nicat tapan olmadı.

Qorxaqlıq parlaq qələbəyə çevrildi!

Həmin dəqiqlik dəlibarən, hadisələr ağlasığmaz sürətlə cərəyan edirdi. Mərkəzi qüvvələr də, sol cinah da düşmənə ağır zərbələr endirdi, Bokkarossanın sağ cinahdakı dəstələri də düşməni ikiqat qəzəblə doğrayırdılar. Yamacla üzüuaşığı isə yaxşıca dincəlmış süvarilərimiz əllərində nizə, yel kimi özlərini yetirib, döyüşün ən qızgın yerinə soxuldular, Lodovic konun əldən düşmüş, sixışdırılan sıralarında əsl başipozuqluq yarandı. Çox tezliklə onlar təzyiqə davam gətirməyib bizə kürəklərini göstərdilər. Biz də başda süvari dəstəsi olmaqla, onları təqib etməyə başladıq ki, gözəl qələbəmizin bəhrəsini sona kimi yığa bilek. Hərsoq, təbii ki, qarşısında açılan imkanları əldən vermək fikrində deyildi. Piyadalardan və süvarilərdən ibarət bir neçə dəstə əsas qüvvələrdən ayrılaraq, yan tərəfdəki dərəyə sarı hərəkət etdi – yəqin ki, düşmənin yolunu kəsmək idi məqsəd. Hadisələrin sonrakı inkişafını artıq biz görə bilmədik, çünkü dağlar hər iki qoşunun qarşılışlığı yeri gizləyirdi. Hər şey göz önündən birdən çəkildi, elə indicə hərbi əməliyyat meydani olmuş düzənliyin o biri üzündə, yamaclarında üzüm bağları olan təpələrin arasında qeyb oldu.

Bizim duşərgədə o dəqiqliq qarşıqliq başladı, hər şey hərəkətə gəldi. Atları arabalara qoşur, silahları, döyüş ləvazimatını

tələsik arabalara yükleyirdilər, hamı yüyürür, canfəşanlıq edirdi, arabalar yola hazırlanırıldı. Mən hersoqun çadırı yüksəlmiş araba ilə getməli idim. Hərəkət siqnalı verildi və biz yamacdan döyüş meydanına endik, indi bu meydan ölülər və yaralılarla dolu cansixici bir səhrani xatırladırırdı. O qədər çox idilər ki, hərdən bədənlərin üstündən keçəsi olurduq. Əsasən, ölülər idi təkərlərin altında qalanlar, amma bəziləri dəhşət içində qışqırırdılar. Bizim yaralılar da arxamızca çıçırırdılar ki, onları da özümüzlə aparaq, lakin buna imkanımız yox idi, tələsməliydi ki, qoşuna çata bilək. Müharibələr insani möhkəmlədir, elə bil, hər şeyə öyrəşirsən. Amma belə bir şeyi həyatım boyu hələ görməmişdim. İnsanların arasında atlar da uzanılı qalmışdılar. Biz qarnı yırtılmış, içalatı tökülmüş bir atın üstündən keçdik. Baxa bilmirdim, az qaldı qaytarım. Bilmirəm niyə, amma mənə yaman təsir elədi bu mənzərə. Arabacıya qışqırdım ki, tələssin, o da qamçısını şaqqlıdatdı və biz sürətlə irəli atıldığ.

Qəribə işdir. Neçə dəfə şahidi olmuşam ki, bəzi vəziyyətlərdə mən çox həssas oluram. Elə şeylər var ki, onların görünüşünə qətiyyən dözə bilmirəm. Məsələn, Françeskonus bağırsaqları barədə fikirləşən kimi ödüm ağzıma gəlir. Ən təbii şeylər, nədənsə, xüsusilə ürəkbulandırıcı olur.

Gün sona yetirdi. Dünyada hər şeyin, təəssüf ki, bir sonu olur. Dağların arxasından hələ boyunan günəş görünməmiş cəsarətin, görünməmiş şərəf və məglubiyyətin şahidi olmuş döyüş meydanını hamiya “əlvida” deyən şüalarıyla işıqlandırırdı. Silkələnən arabada arxası ata oturaraq, düzənlilik üzərinə düşən alatoranı seyr edirdim.

Budur, bütün səhnə zülmətə qərq oldu və burada cərəyan etmiş qanlı dram tarixin payına çevrildi.

İndi öz yazılarına ürəyim istəyən qədər vaxt ayıra bilərəm. Məsələ burasındadır ki, yağış tökür. Sanki, göy üzü yırtılıb, sel-su axır yerə. Gecə-gündüz elə hey yağır, yağır.



Təbii ki, zəhlətökəndir. Düşərgədə liqqa palçıq. Çadırların arasındaki keçidlər dizə kimi batdırıq və içində ara-sıra at, insan nəcisi üzən duru, gilli bir horraya çevrilib. Nəyə əl vursan yapışqanlı, çirklidir, toxunmağa iyrənirsən. Su çadırın qalın parçasından da süzülür, içəridə hər şey yaşdır. Xoşagələn bir şey yoxdur və bu, təbii ki, çoxlarının əsəbinə toxunur. Hər axşam ümid edirsən ki, səhər yaxşı hava olacaq, amma yuxudan oyananda yenə yağış damcılarının çadırı təbil kimi döyəcləməsini eşidirsən.

Bu bitməyən yağışın nə xeyri var axı! Ancaq hərbi əməliyyatlara mane olur, bütün müharibəni saxlayıb. Özü də parlaq qələbəmizin bəhrəsini yiğmali olduğumuz bir zamanda. Niyə yağır!

Əsgərlər sakitləşmişdi. Peşələri ancaq yatmaq, bir də zər atmaqdı. Hansı döyüş ruhundan söhbət gedə bilər ki. Öküz güc yığır – heç şübhə etməyə bilərsiniz. Biz isə, aydınlaşdır ki, güclənmirik. Əlbəttə, narahatlığa heç bir əsas yoxdur, amma fikirləşəndə adamı hirs götürür.

Yağış kimi qoşunun döyüş ruhuna pis təsir edən ikinci bir şey ola bilməz. Göz önlündəki mənzərə artıq baxışları cəlb etmir, ehtiras doğurmur, hər şey, sanki, bozarır, parıltısını itirir, – müharibə ilə bağlı olan bütün parlaq və bayramsayağı nə varsa. Bütün gözəlliklər solur. Amma müharibəni əbədi bayram kimi də təsəvvür etmək olmaz. Müharibə oyuncaq deyil, ciddi məsələdir. O, ölüm, fəlakət, qırğındır; sayca səndən az olan düşmənlə maraqlı döyüşlərdə vaxtnı xoş keçirmək deyil qətiyyən. Burada dözüm, səbir gərəkdir, bütün məhrumiyyət və əzablarla barışmağı öyrənməlisən. Bu qaçılmazdır.

Əgər darixma bütün qoşuna sirayət etsə, iş təhlükəli məcraya düşəcək. Evimizə qələbə ilə dönenə kimi, hələ çox şeylər etməliyik. Düşmən hələ də tam məhv edilməyib, hərçənd ki, bunun üçün çox gözləmək lazımlı gəlməz. Sonra etiraf etmək vacibdir ki, onlar çay kənarındaki ağır məglubiyyətə baxmayaraq, geriyə uğurla çəkilmişdilər, hətta qismən mühasirəni

yarıb, canlarını qurtarmağa da müvəffəq olmuşdular. İndi isə, təkrar edirəm, düşmən, yəqin, yenidən güc toplayır. Bizə onu birdəfəlik darmadağın etmək üçün mütləq əvvəlki döyüş ruhumuz gərəkdir.

Hersoq isə qətiyyən ruhdan düşməyib. O, müharibəni, həqiqətən, sevənlərdəndir – onun bütün təzahürlərini. Sakit, inamlı və enerjiliidir, daim sabit ruh yüksəkliyindədir. Bir dəqiqəliyə belə mərdliyini, qələbəyə dərin inamını itirmir. Əsl döyüşçü! Yürüş həyatında biz onunla yaman oxşayırıq.

Onda məni qane etməyən, heç vaxt bağışlamadığım, həmişə qızığın bir şəkildə qınadığım yeganə cəhət məni döyüş meydanına buraxmaq istəməməsidir. Bilmirəm, niyə qoymur? Niyə mane olur? Hər döyüş ərəfəsində ona yalvarıram, bir dəfə hətta dizi üstə çöküb ayaqlarını qucaqlayaraq zır-zır ağlamışam da! O isə ya özünü elə göstərir ki, guya, heç nə eşitmır, ya da təbəssümlə cavab verir ki, mən onun üçün çox qiymətliyəm və pərvərdigar məni başıma gələ bilən təhlükədən qorusun. Gələ bilən! Bəs istədiyim nədir! O heç cür başa düşmək istəmir ki, bu, mənim üçün həyatı əhəmiyyət kəsb edən məsələdir. Anlamır ki, bütün varlığımla döyüşə can atıram – onun heç bir əsgəri belə arzulamır döyüşü, – bunu başqalarından səmimi, hərarətlə arzulayıram. Mənim üçün müharibə oyuncaq deyil, həyatın özüdür. Mən vuruşmaq, öldürmək istəyirəm. Fərqlənmək üçün istəmirəm, döyüş xatırınə istəyirəm. Ətrafında ölənlərin necə yixildiğini görmək istəyirəm, ölümü, məhvini görmək istəyirəm. Onlar mənim, əslində, necə olduğumu heç təsəvvür etmirlər. İndi, ruhumun döyüş meydanına can atlığı bir zamanda ona şərab verməliyəm, qulluq göstərməliyəm, ayağımı çadırдан bir addım belə kənarə qoymamalıyam. Mən daim yalnız tamaşaçıyam, mən bütün düşüncələrimin yönəldiyi bir işi başqalarının necə elədiyinə baxmaq məcburiyyətindəyəm – özümə isə döyüsdə iştirak üçün icazə verilməyib. Dözülməz bir həqarət. İndiyədək bircə nəfər belə



Inventas vitam
juvat excusisse
per artes

oldürməmişəm! Kaş biləydi ki, əlimdən bu imkanı almaqla mənə necə əzab vermiş olur.

Odur ki, həqiqətən, xoşbəxtəm deyəndə, tam səmimi deyiləm.

Təbii ki, mənim döyüşə can atmağımı başqaları da görür. Lakin hersoqdan fərqli olaraq, onlar bilmirlər ki, bu məsələ mənim üçün nə qədər ciddidir. Onlar, sadəcə, görürlər ki, mən əynimdə zireh, yanında şəpaqa gəzirəm, təəccübənləirlər. Onların mənim bu yürüşdə oynadığım rol haqqında fikirlərinə tam biganəyəm.

Hersoqun indiki çevrəsinə girənlərin eksəriyyətini, təbii ki, yaxşı tanıyıram. Hamısı onun əyanları və qəsrimizin dai-mi qonaqlarıdır, əsrlər boyu müharibələrdə fərqlənmiş qədim nəsillərin nümayəndələridir, bir də ki təkcə özlərinin yüksək mövqeyinə görə qoşuna başçılıq edən ali rütbəli məmurlardır. İndiki sərkərdələrin hamısı çoxdan və gözəl tanışdır mənə, elə onlar məni tanıyan kimi. Hersoqla bir yerdə onlar da kampaniyanın gedisi idarə edirlər. Deməliyəm ki, onu, həqiqətən, cəmiyyətin seçilmişləri əhatə edir – ölkənin hərbi aristokratiyasının ən parlaq nümayəndələri.

Məni əsəbiləşdirir ki, yürüşdə don Rikkardo da iştirak edir. Bu gopçu və özündənrazi harada aşdırsa, orada da başdır (hersoqun böyründən heç qopmur), özünün hamını əyləndirən həmişəki sarsaq zarafatları ilə. Yanağında plebey qırımızlığı, hər şey ona gülməli gəldiyindən, daim ağartdığı iri, ağ dişləri var – çox adı bir şəxsdir! Təkcə saçlarını geriyə atması və balaca, qıvrım saqqalını barmaqlarının arasında özündənrazi bir görkəmlə oynatması bəs eləyər. Anlamıram ki, onun burada olmasına hersoq necə dözür!

Nəhayət tamamilə anlaşılmazdır ki, bu köklü plebeydə cəlbedici nə tapıb hersoq. Əslində, bunun mənə bir dəxli yoxdur. Bu məni, sadəcə olaraq, maraqlandırmır.

Hərdən onun cəsurluğu barədə söz-söhbətlər eşidirəm və qətiyyən aydın olmur ki, bunu deyərkən nəyi nəzərdə tuturlar.

Azından, elə mən özüm anlamıram. Başqaları ilə bir yerdə çay kənarındaki döyüşdə iştirak edib, amma onun nəyləsə fərqlənə bildiyinə heç inanmırıam. Məsələn, mən heç onu görmədim. Görünür, bunu özi deyir və başqaları da diqqətlə qulaq asanda maraqdan düz ağızının içində girirlərsə, onları inandırmağa nə var ki. Şəxsən mən onun nəsə bir cəsurluq göstərdiyinə heç inanmırıam. Dözülməz gopçudur o, vəssalam. Cəsur! Adamin lap qızığı gəlir!

Bax, hersoq, həqiqətən, cəsurdur. Qızğın döyüş haradadırsa, o da qar kimi ağappaq atının belində elə oradadır; dəbilqəsinin rəngbərəng lələyi onu döyüşün ən gərgin yerində seçməyə imkan verir və düşmən istəsə, onunla lap üzbeüz vuruşa bilər, o, həyatını hər dəqiqə təhlükəyə atır. Əlbəyaxa döyüşü elə onun əlbəyaxalığına görə sevir, kənardan o dəqiqə görünür, yəqin, məst olur belə döyüşdən. Bokkarossa da, təbii ki, cəsurdur. Amma düzünü desəm, onun barəsində danışanda bu ifadə çox zəif görünür adama. Cılız ifadədir, onun döyüş zamanı özünü necə aparması barədə tam təsəvvür yaratmır. Mənə danışındılar: o, düşmənin üstünə gedəndə, ən sınanmış döyüçülər belə qorxuya düşürlər. Ən dəhşətli isə, deyirlər ki, o, döyüşdən nə qızır, nə məst olur, sadəcə, tam diqqətlə öz işini görür, soyuqqanlıqla öldürür. Danışırlar ki, tez-tez atdan düşərək vuruşur – yəqin, düşməninə bir az da yaxın olmaq üçün. Görünür, insan qanı axıtməq, insan bədənini bu üzündən o üzünə kimi deşmək, sadəcə, xoşuna gəlir. Hərsoqla qalanlarının döyüşməsi onunkuna baxanda, deyirlər ki, lap uşaq oyununa bənzəyir. Mən özüm görməmişəm, bu məsaflədən hər şeyi seçmək olmur, adamların danışdıqlarına əsaslanıram. Onun döyüşünü yaxından görə bilmədiyim üçün nə qədər yanıb-töküldüyüümü ifadə etmək iqtidarında deyiləm.

Bax, hersoq kimi, onun kimi insanlar, həqiqətən, cəsurdurlar, hərəsi özünəməxsus bir tərzdə. Amma don Rikkardo! Bu adı onlarinki ilə yanaşı çəkmək lap gülməlidir.



Inventas vitam
juvat excusisse
per artes

Bokkarossa – elə özünün muzdluları kimi – deyirlər ki, öz yolunun üstündə hər şeyi kül etmək, talamaq, müflis etmək və xarabazara çevirməkdən xoşlanır. Bu isə, hersoqun fikrinə görə, tamam artıq bir şeydir, heç bir hərbi məqsədə uyğunluğu yoxdur belə əməllərin. Amma onun elə özü də dağıtmağın heç əleyhinə deyil. Lakin Bokkarossa keçən yerdə, deyirlər ki,ancaq xarabazarlıq qalır. Ümumiyyətlə, əgər danışlanlara inansaq, hersoqla kondotyer arasında fikir müxtəlifliyi mövcuddur. Şəxsən mən bu məsələdə Bokkarossanın baxışlarını bəyənirəm. Düşmən torpağı, elə düşmən torpağıdır da, gərək elə buna müvafiq də davranasan. Müharibənin qanunu budur. Qoy buna qəddarlıq desinlər, lakin qəddarlıqla müharibə ayrılmaz məfhumlardır, nə etmək olar. İstədin istəmədin, kiminlə döyüşürsənsə, onu da məhv etməlisən, ölkəni isə bünövrəsinə kimi viran qoymalısan ki, bir də özünə gələ bilməsin. Arxanda müqavimət ocaqları qoymaq təhlükəlidir, gərək arxayın olasan ki, kürəkdən zərbə almayaçaqsan. Yox, Bokkarossa, şəksiz, haqlıdır.

Hersoq hərdən düşmən içində olduğunu bilmərrə unudur. Əhali ilə, mənə belə gəlir ki, heç düzgün davranışın. Məsələn, belə bir hadisəni götürək. Biz axmaq bir dağ kəndindən keçirdik və o ayaq saxladı ki, nəsə bir bayramları vardi, ona tamaşa eləsin. Dayanıb, onların necə tütk çalmasına diqqətlə qulaq asırdı, elə bil, nəsə bir qiymətli musiqi idi və onu dinləmək üçün vaxt itirməyə dəyərdi. Başa düşmürəm ki, orada zövq almalı nə vardi. Bu yarımvəhşilərlə söhbət eləməyə niyə həvəs göstərirdi? Şəxsən mən bunu heç anlamırıam. Elə bayramın özü də çox sarsaq bir şey idi – adı, gərək ki, məhsul bayramı idi, ya da nəsə ona bənzər bir şey. Bir hamilə qadın yerə bir az şərab, bir də zeytun yağı tökdü və hamısı həmin yerin ətrafında dövrə vurub əyləşdilər, sonra da başladılar çörəyi, şərabı, keçi südündən özləri düzəldiyi pendiri bir-birinə ötürə-ötürə yeyb-içməyə. Hersoq da oturub onlarla bir yerdə yeyir, zeytunlarını, eybəcər, yasti pendirlərini tərifləyirdi,

növbəsi çatanda isə köhnə, kirli bardağı ağızına yaxınlaşdırıb hamı kimi şərab içdi. Adam baxanda iyrənirdi. Onu taniya bilmirdim. Hər dəfə bir şeylə məni daim təəccübləndirir.

O soruşanda ki qadın şərabla yağı niyə yerə tökür, bunun mənası nədir, onlar utancaq-utancaq susdular, guya, bu, nəsə çox mühüm bir sərr imiş və küt kəndçi sıfətlərində bic bir təbəssüm peyda oldu. Nəhayət, aydınlaşdırıa bildik ki, torpağın gələn il bol üzüm və zeytun gətirməsi üçün belə edirlər. Lap güləməlidir. Guya, torpaq başa düşməlidir ki, ona şərabla yağı töküblər və tökəndə nə arzulayıblar. “Biz həmişə ilin bu çağında belə eləyirik”, – dedilər. Uzun, pırtlaşış saqqallı, deyəsən, şərabdan babat vurmuş bir qoca isə hersoqa yaxınlaşıb düz gözünün içini baxaraq məhrəmanə bir tərzdə dedi: “Atalarımız belə eləyib, biz də onların adətini yaşatmalıyıq”.

Sonra isə hamısı – həm qocalar, həm cavanlar, hətta bir ayağı gorda olan həmin o qoca özü də – özlərinin nataraz kəndçi rəqslerinə başladılar. Musiqiçilər isə əldəqayırma çoban tütkəklərində çalırdılar, onlardan cəmi iki-üç səs çıxarmaq olurdu, ona görə də elə eyni şey almındı. Bilmirəm, her soqun dünyanın ən adı musiqisinə qulaq asmağa haradan həvəsi vardı. Lakin o da, don Rikkardo da – o da bizimlə idi, qopan deyildi – müharibə getdiyini, ətraflarında düşmənlərin olduğunu tamam unudub, əyləşdikləri yerdə eləcə dinləyirdilər. Bu yarımvəhşilər öz uzunu, cansızıcı mahnilarına başlayanda daha oradan heç qopa bilmədilər. Beləcə, şər qovuşana kimi oturdular. Sonra da, nəhayət, anladılar ki, gecəgözü dağlarda qalmaq təhlükəsiz deyil.

Düşərgəyə dönəndə bir-birlərinə: “Nə gözəl axşamdır” – deməkdən yorulmurdu. Hissiyata qapılaraq ah-uf etməkdə mahir olan don Rikkardo isə buraların təbii gözəlliliklərindən pafoslu ifadələrlə dəm vurmağa başladı, hərçənd ki, burada xüsusi bir gözəllik yox idi, arabir də ayaq saxlayıb tütək, mahni səslərinə qulaq asırdı; həmin o dağların başında itmiş, kirli, sar-saq, qotur kənddən musiqi sədaları hələ xeyli müddət eşidildi.



Elə həmin axşam da düşərgədən iki pozğun qadın götürüb hersoqun çadırına gəldi; qadınlardan şəhərdən çıxıb düşmən düşərgəsindən keçərək, kim bilir, necə çatmışdır bura – görünür, qazanmaq ümidi lə gəlmışdır, çünkü bizdə bu malın əməlli-başlı qıtlığı vardı. Bundan başqa, qadına düşmənlə yatmaq həmişə daha maraqlıdır – özləri deyirdilər bunu. Əvvəlcə hersoq çox narahat oldu, görkəmindən bəlliyydi və mən heç şübhə etmirdim ki, bu dəqiqə əsəbiləşib fahişələri qovacaq, don Rikkardonu isə görünməmiş həyasızlığa görə nümayışkaranə şəkildə cəzalandıracaq, amma mənim sonsuz təəccübümə səbəb o oldu ki, hersoq qəflətən şaqşqanaq çəkib qadınlardan birini dizinin üstünə oturdu və mənə əmr etdi, ən incə çaxırımızı gətirim. Mən o gecə elə şeylər gördüm ki, indiyə qədər özüümə gələ bilmirəm. Nə desən, verərdim ki, onların gecə orgiyası zamanı içəridə olmayım: indi isə yaddaşimdakı ürəkbulandırıcı səhnələrdən qurtara bilmirəm.

Cəbhə xəttini necə keçmişdir! Heç aydın deyildi. Əşı, qadınlar, ələlxüsus da bu növ qadınlar, siçovul kimi bir şeydirlər, onlar üçün heç bir maneə yoxdur, haranı desən, gəmirib yol açarlar özlərinə. Mən elə hazırlaşirdim ki, öz çadırımı gedib yatum, amma onlara qulluq etmək üçün qalası oldum – özü də yalnız öz sahibimə və don Rikkardo ya yox, həm də bu ənlilik-kirşanlı, yüz addımlıqdan Venesiya məlhəmi, qızmış, tərli arvad bədəninin iyini verən qadınlara. Bütün vücuđumu çulgayan nifrətimi heç cür izhar edə bilmirəm.

Don Rikkardo qadınlарın, xüsusilə də onlardan birinin gözəlliyyinə heyranlığını bildirirdi, gözlərinə, saçlarına, ayaqlarına – dedikcə də onları bir-bir hersoqa göstərirdi (heç olmasa, qadın dayandırıydı bu abırsızı!), sonra da o biri qadına tərəf çönüb onu da eyni gəlişigözəl sözlərlə tərifləməyə başladı ki, inciməsin. “Bütün qadınlar gözəldir! – deyirdi. – Həyatın bütün heyranedici gözəlliyi onlarda cəmləşib! Lakin hamisindən gözəli isə kurtizankalardır: bütün ömrünü məhəbbətə həsr eləyən, ona bircə an belə xəyanət etməyən kurtizankalar!”

Özünü dəhşətli dərəcədə sarsaq və bayağı aparırdı, düzdür, mən onu həmişə kişilərin ən bayağısı və ən səfehi saymışam, amma onun bu dərəcədə gülməli və kiüt olduğunu güman etməzdim.

Onlar çox içirdilər və çaxır yavaş-yavaş öz təsirini göstərirdi, don Rikkardo, təbii ki, tamam duyğulandı, məhəbbət-dən danışmağa başlayaraq, sözünü şeirlə bitirdi, şeir də lap darıxdırıcı idi, Laura adlı birisindən məhəbbət sonetləri, – bu gicəsula qadınların lap gözləri də yaşardı. O, başını onlardan birinin dizi üstünə qoydu, hersoq da o birisinin, fahişələr isə bu boşboğazlıqlara qulaq asa-asə onların saçlarını nəvazişlə sığallayaraq, dalbadal köks ötürürdülər. Don Rikkardonun-ku həmin o qəşəngi idi və mən fikir verdim ki, səfəh qadınlar onun dediyi və elədiyinə heyranlıqlarını bildirərək, ah-uf edəndə hersoq Rikkardoya necə qəribə, diqqətli nəzərlərlə baxırdı. Qadınlar həmişə sadə, əhəmiyyətsiz kişilərə üstünlük verirlər, çünkü bu cür kişilərlə onların bənzərlikləri daha çoxdur.

Lakin don Rikkardo qəflətən yerindən sıçrayıb dedi ki, bəsdir, göz yaşlarıyla dolu məhəbbət heyranlığı kifayət edər, içək, şənlənək! Sonra burada əsil orgiya başlandı: sərxoşluq, zarafatlar, hırıltı, lətifələr o qədər abırsız idi ki, təkrarlaya bil-mərəm. İçki məclisinin ən şirin yerində hersoq badəsini qaldırıb don Rikkardonun şərəfinə içərək qışkırdı: “Sabahki döyüsdə mənim bayraqdarım sən olacaqsan!” Don Rikkardo gözənlənilməz şərəfdən vəcdə gəldi, gözləri parıldadı. “Ümidvaram, möhkəm döyük olacaq!” – deyə özünü göstərərək qışkırdı ki, qadınlar onun cəsurluğunu layiqincə qiymətləndirə bilsinlər. “Əvvəlcədən bilmək olmaz, amma mümkünasdır”, – hersoq cavab verdi. Sonra burada da don Rikkardo onun əlindən tutub ehtiramla, nəcib bir tərzdə öpdü, sanki, cəngavər öz süzereninin əlini öpürdü. “Mənim mehribən hersoqum, içki məclisinin şadyanalığında verdiyin sözü unutma!” – “Arxayın ol. Mən unutmaram”.



Inventas vitam
juvat excusisse
per artes

Fahişələr, görünür ki, bu səhnəyə valeh olmuşdular, hər ikisini gözləriylə yeyirdilər. Xüsusilə də, təbii ki, döyüsdə bayraq aparacaq şəxsi.

Bu səhnəcik bitəndən sonra isə abırsız orgiya davam etdi, onlar özlərini getdikcə daha pozğun, daha həyasız aparırdılar, zorən şahidə çevrilmiş mən yaziq isə utanır, onlara tamaşa etməkdən iyrənirdim. Onlar aşkar və həyasız şəhvətlərindən çox murdar bir şəkildə qızaraq qucaqlaşış öpüşürdülər. Təsvirəgəlməz murdarlıq! Hərçənd ki, qadınlar özlərini müqavimət göstərmiş kimi aparırdılar, kişilər onları qurşaga kimi soyundurdular, döşlərini açıqda qoydular və həmin o qəşənginin döşünün gilələri çəhrayı idi, birinin düz yanında xalı davardı, o qədər də iri deyildi, amma, hər halda, gözəğirən idi. Şərab süzəndə, onun bədənidən gələn qoxu ürəyimi bulandırdı. Ondan da səhərlər, hələ yataqdan qalxmış hersoginyadan gələn iy gəlirdi, amma hersoginyaya heç vaxt belə yaxınlaşmamışdım. Don Rikkardo onun döşlərinidən yapışanda, içimdə bu pozğun adama qarşı elə bir nifrət baş qaldırdı ki, onu boğmağa, ya da elə yerindəcə xəncərlə deşməyə hazır idim ki, şəhvət dolu qanı axıb qurtarsın və bir də heç bir qadına toxuna bilməsin. İyrənməkdən əsərək, bir kənarda durub fikirləşirdim: gör adamlar necə murdar məxluqdurlar. Qoy onların hamısı cəhənnəm odunda yansın!

İstər-istəməz qadınların qəşəngi ilə məşğul olan – qadın özü qəmiş olmuşdu ona, yaxasından əl çəkmirdi – don Rikkardonun ağlına axırdı növbəti sarsaq ideya gəldi, gözəlçənin taleyini qoy zərlər həll etsin: yəni kim udsa, o da yiylə-nəcək. Ideya hamının xoşuna gəldi, hersoqun da, qadınların da; barəsində söhbət gedən qadın isə yarıçılpaq vəziyyətdə oturacağa sərilişək qarşidakı yarışmanın kefini ucadan, cir səsli gülüşü ilə dadırdı. Ona baxmaqdan iyrənirdim, başa düşə bilmirdim ki, onda gözəl və cəzbədici nə vardı və bu murdarlıqda mükafata necə can atmaq olar. Sarışın saçlı, bəyaz dərili, iri, mavigözlü və qoltuqlarının altı dəhşətli dərəcədə

tüklü – məncə, bəs deyincə iyrənc idi. Heç vaxt başa düşməmişəm ki, insanların qoltuğunun altında tük nəyə lazımdır, hər dəfə belə şey görəndə dəhşət nifrət eləyirəm, xüsusişlə də qoltuqların altı tərli olanda. Biz cirdənlərdə hər şey tamam başqa cürdür və bu iyrəndirir bizi. Mənim başımdan başqa – başda tük, həqiqətən, lazımdır – haramdasa tük olsayıdı, xəcalətdən girməyə deşik axtarardım.

Mənə tapşırdılar ki, zərləri gətirim, hersoq birinci atdı, altı ilə bir düşdü. Danışığa əsasən, gözəlcə əlli xalı birinci kim yiğdisa, onunku idi. Onlar növbə ilə atrdılar, hər iki qadın isə diqqətlə izleyirdi, yaman maraqlanmışdılar, hərdən də bir-birinə nəsə şit söz deyir, ciyildəyib hirıldışdılar. Hersoq uddu və hamısı birdən yerindən sıçrayıb, gülüşərək çığırışdı.

Sonra hər ikisi qadınların üstünə atıldı, hərə özününükünün, paltarlarını çıxarıb elə murdar oyunlar açdılar başlarına ki, özümü unudub çadırdan gülə kimi bayıra çıxdım və o dəqiqə qusmağa başladım. Tamam soyuq tər bürüdü məni, dərim isə tükü yolunmuş qaz dərisinə oxşadı. Tir-tir əsərək, sürünen-sürünə özümü nökərlərin çadırına çatdırıldım və aşpazla dözlüməz dərəcədə kobud, daim at iyi verən, hər səhər atları təmizləmək üçün yerindən qalxanda məni təpiyi ilə vuran mehtərin arasındaki samanıma uzandım. Niyə vururdu məni, bilmirəm, amma özü deyirdi ki, məni təpikləməkdən xoşu gəlir.

İnsanlar arasındaki məhəbbət mənim üçün anlaşılmaz bir şeydir. Mən ondan yalnız iyrənirəm. Həmin gecə şahidi olduğum hər şey məndə ancaq nifrət oyatdı.

Ola bilər ki, mən tamam başqa cinsin, daha incə, daha həssas, daha nəcib bir cinsin nümayəndəsiyəm deyə, onların vecinə gəlməyən çox şeylərə kəskin reaksiyam olur. Bilmirəm. Onların məhəbbət dediyi şeyi heç vaxt sinamamışam, heç belə bir istəyim də yoxdur. Az da olsa. Bir dəfə mənə bir cirdən qadın təklif etdilər, mənim kimi qırışlı, zərif sıfətində xırda, diqqətli gözləri olan bir gözəl qadın idi – insanlardan xeyli gözəl. Amma o, məndə heç bir hissiyyat oyatmadı, hərçənd ki,



onun gözəlliyyində insanlarda olan kimi, xoşagəlməz bir şey yox idi, onun gözəlliyi tamam başqa gözəllik idi. Bəlkə də, səbəb bunda idi ki, onu mənə hersoginya təklif edirdi, o elə bilirdi ki, biz dünyaya onun çox arzuladığı bala cırdan gətirəcəyik. Bu, hələ Ancelika anadan olmamışdan idi, özünə oyuncaq istəyirdi. Deyirdi ki, körpə cırdanı olmaq maraqlıdır. Lakin mən ona bu xidməti göstərmək fikrində deyildim, abırsız təkliflə razılaşıb nəslimin adını batıra bilməzdim.

Yeri gəlmışkən, bizim ona cırdan bağışlayacağımızı düşünnəndə artıq səhv edirdi. Biz cırdanların uşağı olmur, biz təbiətən anadangəlmə sonsuzuq. Biz həyatın davamina xidmət etmirik və bunu heç arzulamırıq da. Nəsil artırmaq bizə lazımdır, axı cırdanları adı insanlar gətirir dünyaya. Biz narahat olmaya bilərik. Qoy bizi bu özündənrazi məxluqlar doğsunlar, elə insanı dünyaya gətirəndə çəkdikləri əziyyəti bizim üçün də çəksinlər. Bizim qədim nəslimiz onların səylərinə görə davam edir – biz dünyaya ancaq belə gəlməliyik. Sonsuzluğunuzda dərin məna var. Biz eyni mənşədənik, amma buna rəğmən tamam fərqliyik. Biz yer üzündə qonağıq. Qədim, sifəti qırış-qırış qonaq, minilliklərin qonağı, əbədi qonaq.

Deyəsən, hekayətimdən yaman yayındım. Beləliklə, davam edirəm.

Ertəsi gün səhər don Rikkardo, həqiqətən də, hersoqun bayrağını aparırdı. Bunun niyə və necə baş verdiyi haqqında nələr eşitmədim! Lakin mənim bu barədə şəxsi fikrim var, məsələnin əsl mahiyyətində şübhələnirəm. Danışıldalar ki, guya, hersoq bu qəribə əmrini verməklə, don Rikkardonun həyatını əlavə təhlükəyə atıb və o, guya, az qalıbmış ki, həlak olsun, yalnız möcüzə nəticəsində sağ qala bilib, çünki düşmən üzərinə özünün kiçik süvari dəstəsi ilə birinci hücum etməyə məcbur olaraq, çox təhlükəli vəziyyətə düşüb. Bir də deyirdilər ki, o, qeyri-adi cəsurluqla döyüşürmüş, bax, buna ömründə inanmaram. Onun yanında lap az süvari qalandı isə, guya, onların hamısı bir nəfər kimi bayraqı dövrəyə

alaraq qətiyyətlə döyüşürmüslər, baxmayaraq ki, düşmənlə müqayisədə dəryada bir damla qədər imişlər. Sonra hamı bayraqın əldən gedəcəyini düşünəndə döyüşün qızığın nöqtəsinə hersoq atılmışdı – ya bu qədər riskli oyunda iştirak etmək istəyindən, ya da tamam başqa səbəbdən, düzünü pərvərdigar bilir. Başındaki kiçik süvari dəstəsi ilə düşmən səflərinə soxularaq, sağdan-soldan qılınclamağa başlayıb, kömək üçün don Rikkardoya yaxınlaşmağa can atmışlar. Lakin həmin an hersoqun atı sinəsindən nizə zərbəsi alaraq, yerə yixilir, hersoq özü isə yəhərdən düz düşmənlərin içində düşür. Deyirlər ki, yaranmış vəziyyət don Rikkardonu elə qəzəbləndirir ki, o, öz adamları ilə düşmən halqasını yararaq, hersoqun dəstəsindən sağ qalan döyüşçülərin yardımını ilə, kömək gələnə kimi düşmənin ona yaxınlaşmasının qabağını alır. Danışırlar ki, don Rikkardo aldığı çoxsaylı yaralardan qanına qəltan imiş. Şahidlər eyham vururdular ki, anlamışdı hersoqun ona ölüm arzulamasını, lakin buna baxmayaraq, yenə də cəsurluq göstərib ağasının həyatını xilas edir.

Mən bu versiyaya inanmırıam. O, mənə çox qeyri-inandırıcı gəlir. Nəhayət, onu yalnız bu səbəbdən sizə çatdırıram ki, həmin səhər baş vermiş dramatik hadisələr barədə məhz bunları danışmışdilar mənə. Əgər mən bu hadisəyə tamam başqa baxış nöqtəsindən nəzər salıramsa, bu yalnız don Rikkardonun xasiyyətinə yaxşı bələd olduğunu dəndir. Mənim kimi onu heç kəs tanımır. O, bu cür adam deyil.

Bu versiyaya, mənə elə gəlir ki, don Rikkardo barədə hamida formalaşmış təsəvvürlərdən və onun özünün özü barədə düşüncələrindən ibarət romantik bir bəzək-düzək vurulub. Neticədə gözəl bir əfsanə yaranıb və artıq heç kim onun həqiqətə nə dərəcədə uyğun olmasının fərqində deyil. Belə düşünlərlər ki, bu insan elə cəsarətin özüdür və nə edir-sə, nəcibdir, gözəldir, əladır. Bunun səbəbi də yalnız onun özünü görə soxmaq, hər üsulla diqqəti cəlb etmək bacarığımızdadır. Onun döyüş meydanında davranışları da elə bütün



Inventas vitam
juvat excusisse
per artes

hərəkətləri, bütün gördüyü işlər kimi gülməli şöhrətpərəstliyindən qaynaqlanır. Hamını riqqətə gətirən, cəsarət dedikləri düşüncəsizliyi isə sarsaqlıqdan başqa bir şey deyil. Sar-saq düşüncəsizliyi igidlik kimi qələmə verirlər.

Əgər o, həqiqətən də, görünməmiş cəsarət sahibidirsə və özünün dediyi kimi, həyatını daim təhlükəyə atırsa, bəs niyə həlak olmur? Sual öz-özünə yaranır. Heç kəs təəssüflənməzdidi buna, ən azından mən qətiyyən məyus olmazdım.

Bu dəfə, guya, çoxlu yara alıbmış. Bunun həqiqət olub-olmamasını bilmirəm, amma icazə verin, şübhə edim. Yəqin, vəziyyəti təhlükəli deyil. Yüngül yaralardır aldığı. Hər halda, həmin gündən bəri onu görmək məcburiyyətindən azad olmuşam.

Əvəzində, mən inanıram ki, o, dəbilqəsində hersoginya-nın rənglərini əks etdirən lələklərlə döyüşmək həyasızlığını özündə tapıb, deyirlər ki, biz yürüşə çıxan günün axşamı bu lələkləri qadın özü bağışlayıbmış ona, deməli, lələklər həmin səhər artıq onun dəbilqəsində dalğalanırmış və deməli, o, hamının gözü qabağında, açıq-aşkar qəlbini məhrəm olan xanımının şərəfinə döyüşdүüniü nümayiş etdirilmiş. Hersoqun bayrağını o cür igidliklə qoruyarkən o həm də sevgilisinin uğrunda döyüşürmüş. Hətta hersoqun həyatını xilas edərkən də. Amma elə həmin ərəfədə başqa qadınla qol-boyun olmuşdu. Bəlkə də, elə döyüşə də o qadının yatağından qalxıb, dəbil-qəsini sevgilisinin verdiyi – böyük, alovlu məhəbbət rəmzi olan lələklərlə bəzəyib getmişdi. Onun həqiqi məhəbbəti cəngavər dəbilqəsinin açıq niqabının üstündə çıçəklənmişdi, məkrli viycudu isə hələ cinayətkar ehtirasın hərarətini özündə saxlayırdı. Həqiqətən də, insanlar arasındaki sevgi tapmacıdır. Qəribə deyil ki, mən bu məhəbbəti dərk edə bilmirəm.

Eyni qadına bağlı olan bu iki kişinin də münasibətləri elə tapmaca kimi bir şeydir. Görəsən, onların arasında gizli bir bağlılıq yoxdur ki? Hərdən mənə elə gəlir ki, var. Görəsən, don Rikkardo, danışdıqları kimi, həqiqətənmi hersoqun həyatını

xilas edib? Düşünmürəm. Amma mümkünür - yalnız şöhrət-pərəstliyindən qaynaqlanır onun bu hərəkəti, hersoqa onun ölümünü arzuladığı üçün öz tərzilə, cəngavərcəsinə cavab verirmiş, yəqin hamiya göstərmək istəyirmiş ki, görün mən necə müstəsna dərəcədə nəcib insanam. Bax bu, dəqiq onun ruhundadır. Həqiqətən, inandırmaq istədikləri kimi, hersoq don Rikkardonun həyatını xilas etmək üçün irəli atılaraq, onu ölüm təhlükəsindən qurtarıbmı - axı elə indicə həlak olmasını arzulayırdı? Bilmirəm. Mənə bunlar qətiyyən aydın deyil. Axı insan, eyni zamanda həm sevə, həm də nifrət eləyə bilərmi?

Onun həmin gecədəki qəribə, diqqətli baxışlarını xatırladım - bu baxışlar ölüm müjdəçisi idi. Lakin mən həm də don Rikkardo böyük, dərkədilməz, bizi öz alovu ilə yandıran, bütün vücudumuzu külə döndərən məhəbbət haqqında şeirlərini oxuyanda hersoqun xəyalpərəst, nəmlı gözlərini xatırlayıram. Bəlkə, məhəbbət elə müəyyən məzmunu olmayan, avazla oxunduğundan sadəcə qulağa xoş gələn qəşəng şeirlərdir? Bilmirəm. Amma istisna etmək olmaz. Adamlar da saxta pul kəsənlər kimidirlər.

Məni həmin o gecə fahişə qadınla münasibəti də mat qoyub. Həmişə fikirləşirdim ki, hersoq heç vaxt belə alçala bilməz. Əshi, mənə nə var e-e. Onun mənim təsəvvür etdiyim kimi olmamasına artıq öyrəşmişəm. Ertəsi gün bu hadisə barədə nökərlərdən birinə ehtiyatlı ifadələrlə danışaraq, hey-rətimi bildirdim. O isə qəti təəccübənmədi. Hersoqun həmişə saray xanımları, şəhərli qadınlar, bəzən də məşhur kur-tizanlar arasından sevgililəri olub, hal-hazırda onun istəklisi hersoginyanın bir damicellasıdır (saray xanımı) - Fyametta, Hersoq sevgililərini əlcək kimi dəyişir, - deyə gülərək mənim məlumatsızlığıma təəccüb etdi.

Qəribədir ki, bu boyda şey mənim fövqəladə diqqətli, sirayətedici gözlərimdən yayına bilib. Gör hersoqa qeyd-şərtsiz pərəstişim məni necə kor qoyub.



Inventas vitam
juvat excusisse
per artes

Onun hersoginyaya xəyanəti məni narahat etmir. Bu qadına nifrət bəsləyirəm və onun aldadılmasına hətta sevinirəm də. Özü də o, don Rikkardonu sevir axı. Sinəmdə gizləməyə məcbur olduğum, qaynar məhəbbət sözləriylə dolu məktubları da ona yox, don Rikkardoya yazır. Ürəkdən inanıram ki, onu nə vaxtsa vurub öldürəcəklər.

Yağış, Tanrıya şükürler olsun ki, kəsdi. Bu gün biz çadırlardan çıxanda günəş möhkəm parlayırdı, dağların silueti dəqiq görünürdü, hərçənd ki, bütün ətrafa hələ rütubət hopmuşdu, hər yerdə gölməçələr, qızılıyla axan sular vardi. Adamın əhvalını fövqəladə yüksəldən bir səhər idi. Göt üzü təmizlənmişdi, gözlərimiz qarşısında təpənin üstündə yüksələn quldur şəhəri Montansa açlırdı; biz artıq onun görkəmini də unutmuşduq, indi isə qala divarlarının arxasındaki hər ev, qədim qüllələrin hər mazğalı – bir sözlə, kilsələrin və zəng qüllələrinin başındakı qızıl suyunca çəkilmiş xaçlara qədər hər şey yağışdan sonra xüsusiətli aydın görünürdü. Bu lənətə gəlmış şəhərin alınacağı və nəhayət ki, yer üzündən silinəcəyi gün uzaqda deyil.

Çölə çıxıb təmiz havada bədənini açlığına hamı sevinirdi, yaxşı hava adamı oyadır, hərbi əhvali-ruhiyyəni qaldırır. Darıxmaq, biganəlik, elə bil, küləklə sovrulmuşdu. Hamı döyüşə can atırdı. Mən ordunun döyüş ruhuna yağışın öldürücü təsir göstərdiyini güman edəndə böyük səhvə yol vermişdim. Görünür, yağış döyüş ruhunu zamanı yetişənə qədər bir az kütləşdirirmiş.

Düşərgəmizdə həyat qaynayır. Əsgərlər danışib gülə-gülə silahlarını təmizləyirlər, nökərlər cəngavər zirehlərini par-par yanana kimi sürtürlər, atları zeytunlu təpələr arasından yağışdan sonra qızılı ilə addımباşı axan kiçik çaylarda çımdırməyə aparırlar, hamı və hər şey qarşısındaki döyüşə hazırlanır. Düşərgə əvvəlki görünüşünü qaytarıb, müharibə isə özünün rəngarəngliyini və bayramsayağılığını; bu sima

ona, heç şübhəsiz, daha çox yaraşır. Rəngbərəng əsgər mundırıcıları, dəbdəbəli gümüş yəhər-qayışlar günəş altında parla-yaraq bərq vurur.

Mən durub şəhəri –yürüşümüzün son mənzilini bir xeyli nəzərdən keçirdim.

Zahirən güclü istehkamlarla möhkəmləndirilmişə oxşayırıdı, onun divarları və qala qurğuları hətta alınmaz kimi görünürdü. Lakin onu alacağıq və bu işdə bizə messir Bernardonun böyük köməyi dəyəcək. Onun yeni taranlarını və daşatan maşınlarını, bic mühasirə qurğularını və dəhşətli, nəhəng bombardalarını görmüsəm. Dünyanın heç bir qalası onların qarşısında davam gətirə bilməz. Biz istənilən maneədən keçəcəyik, uçurub-dağıdacağıq, o da alınmayanda, həmin axşam özünün dediyi kimi, lağım atıb divarın bir parçasına mina qoyaraq, sadəcə, partladacağıq, bütün ağlabatan vəstələrlə döyüşəcəyik, bu dahinin bizim üçün ixtira etdiyi hər şeydən istifadə edəcəyik və ətrafımıza ölüm və daşıntılar səpərək şəhərə, onun küçələrinə soxulacağıq. Şəhər yandırılacaq, talanacaq, yer üzündən silinəcək. Daş üstə daş qalma-yacaq. Sonra onun əhalisi, bu qaçaq-quldur layiqli cəzalarını alaraq, ya məhv ediləcək, ya da əsir götürüləcək, Montansanın keçmiş əzəmətinə yalnız böyük, tüstülenən xarabazarlıq dəlalət edəcək. Mən inanıram ki, hersoq özünün sərt əliylə qan düşmənini məhv edəcək. O ki qaldı Bokkarossanın muzdlularına – onların azgınlığını təsəvvürə gətirmək belə dəhşətlidir. Bu, bizim son və qəti qələbəmiz olacaq.

Amma əvvəlcə yolumuzun üstündəki, şəhərlə bizim aramızda qərar tutan qoşunları süpürləməliyik. Onların sayının əhəmiyyətli dərəcədə artdığını görmək çətin deyil – bunu mən də təxmin edirdim. Bəziləri deyir ki, bu çox əzəmətli qoşun elə bizimki boydadır, sayı Bokkarossanın qüvvələri ilə bir yerdə bütün bizim qoşunların sayından az olmaz. Şişirtmədir. Düzdür, onlar əvvəlkindən xeyli böyük ərazini tutublar, amma ona əzəmətli demək düşmənin gücünə layiq olduğundan



Inventas vitam
juvat excusisse
per artes

artıq qiymət verməkdir. Hərsoq onları ilk dəfə görəndə əvvəlcə qasıları çatıldı, amma elə o dəqiqli də qarşidakı döyüş barədə fikirdən, nəhayət ki, insanı şövqə gətirən son və həllədici çarşılmaya girə bilmək imkanından ilhamlanaraq şad oldu. Bax buna deyərəm əsl döyüşü! O, bir dəqiqlik belə olsa, qələbəmizə şübhə etmir, mənə məlum olduğu qədər, heç sərkərdələrimiz arasında da buna şübhə ilə yanaşan yoxdur.

Şəhərə hücumun iştirakçısı olmaq, yəqin, əla şeydir. İndiyə kimi bu, mənə bir dəfə də qismət olmayıb.

Mən qəsrimizin sol qülləsindəki yataq otağında, adətən, yazı-pozu etdiyim guşədəyəm. Bu alçaq, mənim üçün çox rahat olan masanın arxasında iştirakçısı olduğum o əlamətdar və taleyüklü hadisələrin təsvirinə davam edirəm. Necə olub ki, mən yenə evimizə dönmüşəm? Bunun çox bəsit bir izahı var.

Biz döyüşdə qələbə çaldıq. Amma heç şübhəmiz yox idi ki, əhəmiyyətli itkilər bahasına belə olsa, mütləq qələbə çala-cağıq. Ölənlər həm o, həm də bu tərəfdən kifayət qədər idi, amma düşmən tərəfdən daha çox olardı. İndi, təbii ki, bizə nəsə bir ciddi müqavimət göstərmək çətin olacaq. Lakin təkrar edirəm ki, bu döyüş bizim üçün də qanlı-qadəh oldu. Xüsusilə də, döyüşün ikinci günü. Amma əsgərlər elə bunun üçündür də. Elə bir dəhşətli şey də olmayıb, adamlar boşbos danışırlar özləri üçün.

Biz indi ona görə evdəyik ki, hersoq müharibəni tam qələbə ilə başa çatdırmaq məqsədilə geri dönərək güc toplamaq məcburiyyətində qaldı. Sonra bundan başqa, eşitmışəm ki, bu məqsədə çatmaq üçün zəruri olan ehtiyat maliyyə vəsaitləri də olmalıdır. Belə bir kampaniyaya, təbii ki, böyük vəsaitlər tələb olunur. Deyirlər ki, hersoq Venesiya tacirlərilə danışıqlar aparır. Bu alverçilərdə bizə lazım olan mal zibil kimidir və bu məsələ, deyilənə görə, lap yaxınlarda həllini tapacaq. Bundan sonra isə ara vermədən yürüşə çıxacağıq.

Deyirlər ki, Bokkarossa və onun muzdluları paylarının artırılmasını tələb ediblər, bundan savayı, onlar elə hesab edirlər ki, əvvəlki razılaşmadan paylarına düşəsi məbləği də tam almayıblar. Bu səbəbdən də indi bizimkilər üçün xeyli problem yaradırlar. Mən etiraf edim ki, onların müharibənin bu tərəfinə belə əhəmiyyət vermələrini heç gözləməzdəm, axı heç kəs onlar kimi cəsur və qorxmaz vuruşmurdu. Elə fikirləşirdim ki, onlar müharibəni elə müharibə xatırınə sevirlər, məsələn, mənim kimi. Lakin belə qərəzsizliyi hamidən ummaq da olmaz yəqin. Onların pul istəməkləri tamamilə təbiidir. Odur ki, paylarına düşəni alacaqlar.

Bir də hersoqla kondotyer arasındaki fikir ayrılıqlarından söz açırlar – o qədər boş-boş şeylər eşidir ki adam. Qoşunlar itki verəndə və işlər rəvan getməyəndə adamlar, adətən, ruh düşkünlüyüünə düşcar olurlar. İşin nəticəsindən hamı nara zi qalır, hamı bir-birini ittiham edir, yorğunluqdan şikayetlənir, özünü və düşmənlərinin itkilərini saymağa başlayır və sairə və ilaxır. Bokkarossanın muzdluları isə əla, lap quduz kimi vuruşsalar da, çox mümkündür ki, bunu hersoqun gələcəyə yönələn planlarının gerçəkləşməsi naminə eləmir-lər, böyük ehtimalla, onların beynindəki tamam başqa şeylərdir. Amma bütün bunlar xırda məsələlərdir. Tam əhəmiyyətsiz və keçici.

Əşि, belə məsələlər mənim üçün qətiyyən maraqlı deyil, o ki qalmış müharibə kimi bir işdə bayağı pul məsələləri ola və ona görə də bu barədə geniş söhbət açmaq fikrim yoxdur.

Evdə oturmaq ay darıxdırıcıdır ha! Birbaşa döyüş meydanından gəlmış bir adam üçün buradakı həyat son dərəcə boş, yeknəsəqdır. Zaman dartıla-dartıla uzanıb gedir, bilmirsən ki, başını nə ilə qatasan, bütün həyat, sanki, iflic olur. Amma bu günlərdə hər şey öz həllini tapmalıdır. Tezliklə, yenə də yürüşə.

Buranın sakinlərinə adamin gülməyi gəlir baxanda, mən nökərləri və müharibədə iştirak etməyən başqalarını nəzərdə



tuturam. Onlar, sanki, tamam fərqli aləmdə yaşayırlar; elə bil, ölkənin müharibə vəziyyətində olmasından belə bixəbərdirlər. Mənim zirehli paltarımı baxanda, ağızları açıla qalır, guya, bilmirlər ki, döyüş meydanında həmişə belə geyinirlər – yoxsa, heç ağızını açmağa da macal tapmamış düşmənin qənimətinə çevrilərsən, özünü məhv edərsən. Onlar deyirlər ki, döyüşü anladıq, amma burada axı heç bir təhlükə yoxdur. Düzdür, amma müharibə də bitməyib hələ. Mən tezliklə yenə yürüşə çıxacağam. Hərsoqun yürüş əmrini hər dəqiqə gözləmək olar, bunun üçün də tam hərbi hazırlıq vəziyyətində olmaq gərəkdir. Mən buna görə zirehli paltarı çıxarmıram. Əshi, onları anlatmaq mümkündür məgər?

Özləri müharibədə olmadıqlarından bunu, təbii ki, heç cür təsəvvür edə bilməzlər. Yürüş həyatını, onun bütün təhlükələrilə bir yerdə, təxmini də olsa, təsvir etməyə çalışanda sənə sarsaq kimi inamsız nəzərlərlə baxırlar, amma eyni zamanda, həsədlərini də gizlədə bilmirlər. Bütün görkəmləri ilə demək istəyirlər ki, bu işlərin sənə ki bir dəxli yoxdur, sən ki bunları yaşamamışan, haqqında danışdırın döyüşlərin heç birində az və ya çox dərəcədə əməli fəaliyyətin qətiyyən olmayıb. Bu fikirlərin onların içindəki adı paxılılıq hissindən doğduğunu anlamaq çətin deyil. Yaşamamışam! Onlar bilmirlər ki, şpaqamın tiyəsində son qəddar döyüşün qanlı izi hələ durur. Mən onu göstərmirəm, çünkü, adətən, müharibə zamanı çiçəklənən, məsələn, elə don Rikkardonun özünə də aid olan əsgər gopçuluğu ilə heç aram yoxdur. Mən yalnız şpaqamın qəbzəsini bir az da bərk sixaraq, arxamı onlara çevirirəm.

Hadisə isə belə olmuşdu. Son ikigünlük döyüşümüz zamanı bizim qarşımızda sağ cinahla şəhər arasındaki yüksəkliyi tutmaq vəzifəsi dururdu və biz bunu həyata keçirdik. Amma bu əməliyyat ucuz başa gəlmədi. Əvəzində, vəziyyətimizi xeyli dərəcədə yaxşılaşdırıldı. Hərsoq o dəqiqə yüksəkliyin bizə verdiyi üstünlükleri qiymətləndirmək üçün ora yollandı. Mən də, təbii ki, onunla getdim. Yüksəkliyin lap

təpəsində Lodovikonun şəhərkənarı qəsri yerləşirdi. Qeyd etmək lazımdır ki, yerini yaxşı seçmişdilər, sərv və ərik ağacları ilə əhatə olunmuş qəsr çox gözəl görünürdü. Bir neçə əsgərlə mən getdik ki, görək qəsrə bizi xoşagelməz sürpriz düzəldib üstümüzə qəfil hücum edərək, hersoqun həyatı üçün təhlükə yarada biləcək düşmən gizlənməyib ki. Qəsr bomboş idi, bir neçə qocalıb, əldən düşmüş və görünür, elə bu səbəbdən geri çəkilərkən özləri ilə aparmadıqları nökərlərdən savayı, kimsə yox idi – hersoq onların işini bitirməyə icazə vermedi. Mən də vaxt var ikən zirzəmiyə endim, onu nəzərdən keçirmək heç kimin ağlına gəlməmişdi, hərçənd ki, bundan gözəl siğınacaq tapa bilməzdim. Orada gözlənləmədən bir cırdan gördüm – Lodoviko öz sarayında çoxlu cırdan saxlayırdı – yəqin, onu da geri çəkilərkən atmışdır, amma bilmədim niyə. O, dəhşətli dərəcədə qorxdu və yarıqaranlıq yan keçidə üz qoydu. Qişqirdim: “Dayan!” Amma o, qişqırma əhəmiyyət vermədi, bundan özüm üçün elə nəticə çıxardım ki, deməli, bu cırdanın vicdanı təmiz deyil. Onun silahlı olub-olmamasını bilmirdim və elə buna görə də dolasıq yeraltı keçidlərdə onu təqib etməyim həyəcanlı, riskli bir iş idi. Nəhayət ki, o, bayırə çıxışı olan bir otağa sıvişdi, yəqin, çıxıb qaçmaq istəyirdi, amma qapını açmağa macal tapmadı, özümü yetirdim. O, şikayətlə ciyildədi, ilişdiyini dərk edirdi. Onu siçovul kimi divarların dibini ilə qovaladım, bilirdim ki, əlimdən qurtarası deyil daha. Axırda birtəhər küncə sixışdım – artıq o, mənim idi! Şpaqamı onun qarnına itələdim, çox asan dəlib keçdi. Əynində döyüşçiyə aid zireh-zad da yox idi, gülməli mavi, məxmər kamzol geymişdi, yaxalığında krujeva-zad vardi, lap balaca uşaq kimi. Onu elə yixildiği yerdə qoyub, gündüz işığına və döyüşə qayıtdım.

Bu barədə ona görə danışmadım ki, həmin hərəkətimi qəhrəmanlıq saymıräm. Adı bir hadisədir, müharibə üçün adı. Bununla qürrələnmək istəmirəm. Mən öz əsgər borcumu yerinə yetirdim – vəssalam. Bu barədə heç kəs bilmir, nə



hersoq, nə də başqa birisi. Heç kəsin ağlına da gəlmir ki, mənim şpaqam düşmən qanından qıpqırımızdır və mən o qanlı izi silmirəm – yürüsdə iştirakımdan yadigar saxlayıram.

Bir az təəssüf edirəm ki, məhz cirtdanla rastlaşdım, daha yaxşı olardı ki, çox nifrət bəslədiyim adamlardan kiminləsə üzləşim. Həm də döyüşümüz daha maraqlı olardı. Amma mənim elə öz xalqımı da görən gözüm yoxdur, cirtdanlara da nifrət edirəm. Bu döyüşdə, ələlxüsus da ölümcül zərbəni endirəndə qəribə bir ekstaza düşdüm, sanki, bir dini ayin icra edirdim. Buna bənzər hissi İosofati boğanda keçirmişdim – özümə bənzərləri qırmaq yanğısı. Niyə, nə üçün? Bil-mirəm. Özüm özümü anlamıram. Yəni hətta özümə bənzə-yənlərin də məhvini arzulamağa məhkumam?

Onun da, bütün cirtdanlar kimi, ciriltli xədim səsi vardı, xədim səsi məni yaman özümdən çıxardı. Öz səsim bəmdir, möhkəm çıxır.

Nifrətəlayiq, miskin xalq.

Onlar niyə mənim kimi deyillər!

Bu gün səhər hersoginya mənimlə məhəbbətdən danışmağa cəhd elədi. Nəsə ağlaşma qurmaq əhvali-ruhiyyəsindəydi, bilmirəm niyə. Ümumiyyətlə, onun ağlamasına səbəb şəksiz ki, var, əgər bilsəydi ki, nə qədər səbəb var bunun üçün! Sonra birdən söhbətinin ahəngini bir anda dəyişdi – onun əhvalı ani dəyişən şeydir – və başladı zarafatla danışmağa. Kameristka¹ onun saçlarını düzəldənə kimi, güzgü qabağında oturub zarafatı ciddiyə qataraq çalışırdı ki, məni yersiz və xoşagəlməz saydığım bu söhbətə çəksin. Hər bir vəchlə boyun qaçırdı. Amma o da əl çəkmirdi. Yəni heç vaxt eşq macərası yaşamamışam? “Yox, elə bir şey olmayıb”, – deyə qaşqabağımı sallayıb cavab verirdim. O təəccübənir, inanmaq istəmirdi. Yenə yaxamdan əl çəkmədi. Nəhayət, bu söhbəti kəsmək üçün dedim ki, əgər nə vaxtsa sevsəm, kişi sevərəm.

¹ Kameristka – qulluqqu qadın

O, üzünü mənə tərəf çevirib abırsızcasına qəhqəhə çekdi, dalınca da kameristkası. “Kişi!” – istehzalı bir nida etdi, guya, bunda maraqlı nəsə vardı, – “Kişi? Konkret kimi? Bokkarossa deyil ki”? Sonra onların hər ikisi yenə gülüşdü. Mən qızardım, çünkü elə onu nəzərdə tuturdum. Mənim qızardığımı görən kimi lap şənləndilər.

Başa düşə bilmirdim ki, burada gülməli nə var. Onlara buz kimi, nifrət dolu nəzərlərlə baxırdım. Gülmək, məncə, eybəcər, biabırçı bir şeydir. Adamın ağzı birdən aralanıb qırmızı damağı görünəndə təsəvvürəgəlməz dərəcədə zəhləm gedir. Mən neyləyə bilerəm ki, Bokkarossa məndə ən səmi-mi qürur hissi oyadır, elə bir hiss ki, onda müəyyən yanğı rüşeymi də var. Mənim gözümdə o əsl kişidir.

Xüsusilə də o murdar qulluqçunun hırlıtı, özü də sahibəsinin gülüşündən xeyli abırsız hırlıtı məni özümdən çıxardı. Mən hələ hersoginyanın zarafatı ilə birtəhər barışaram, hərçənd ki, mənimlə bu mövzuda zarafat etmək həvəsini burundan gətirə bilərdim, onun sualına elə cavab verərdim ki, lap dəhşətə gələrdi, mən onun gözlərini bu “məhəbbətə” açardım. Yenə buna, bir də təkrar edirəm, birtəhər dözə bilərəm – necə olsa, mənim sahibəmdir, hersoq nəslindəndir. Lakin bu qız kimi yerindən qalxan hər murdar mənə gülsün! Yox, məni məzur tutun! O, özünü mənimlə münasibətdə həmişə dözülməz aparır, yekəbaşlıq, kinayə edir, məni lağa qoyurdu ki, saraydakı bəzi qıfları aça bilmirəm. Ona nə var axı! Sırtıq, yonulmamış kəndçi, beləsini ancaq şallaqlayanın.

Bokkarossa isə... Mənim ona heyranlığında qəribə nə var ki? Mənim də xasiyyətim döyüşçü xasiyyətidir.

Günlər əzici intizada keçir, bilmirsən başını nə ilə qatasan.

Dünən məni Santa-Kroçeyə yolladılar, maestro Bernardo ya tapşırıqları vardı. O, adətən, elə orada itib-batır, “Sırlı axşam” üzərində işini davam elətdirir. Mən özümə dəfələrlə



Inventas vitam
juvat excusisse
per artes

bu sualı vermişəm ki, niyə o, müharibədə olmadı və maşın-
larının fəaliyyətinə əməli iş şəraitində tamaşa etmədi – özünün
yaratdığı maşınlara? Yəni onları təkcə dünyaya gətirməyi
kifayət edir ona?

Mən elə biliirdim ki, onların işinə baxmaq istəyəcək. Or-
da ürəyi istəyən qədər meyitləri də öyrənə bilərdi, elmdə
böyük nailiyyətlər qazanardı.

Mən onu öz qiymətli əsərinin seyrinə qərq olmuş vəziy-
yətdə tapdım – hətta mənim içəri girməyimi də görmədi.
Nəhayət, başını qaldırıb mənə baxanda, gözləri harasa başqa
yerə baxırdı – harada dolaşırkı fikirləri? Mənim cəngavər
geyimimə heç diqqət eləmədi, hərçənd ki, ilk dəfə idı məni
bu qiyafədə görürdü. Yəqin, hər halda, gördü, amma nə təec-
cüb, nə də elə bir maraq göstərmədi. Üzümə dostyana baxıb
soruşdu: “Sənə nə lazımdır, balaca?” Məni belə adlandırma-
sından hırslınsəm də, tapşırıqları ona çatdırıdım və elə o dəqiqli
də çıxıb getdim, burada ləngiməyin mənası yox idi. Bircə
onun bu şedevrini gözəcə süzdüm, mənə elə gəldi ki, elə
keçən dəfəki kimi, işin axırına hələ çox qalıb. O heç vaxt bir
isi axıra çatdırırmır. Görəsən, bir belə müddəti nəyin üzərində
düşünür bu?

O, müharibədən heç bir şey soruşmadı, baxmayaraq ki,
mən elə birbaşa oradan gəlirdim. Məndə elə təsəvvür yaran-
dı ki, müharibə onu qətiyyən maraqlandırmır.

Sinyora bizə borc verməkdən boyun qaçırdı! Yolladıqları
nümayəndə dedi ki, daha onlardan heç bir maliyyə vəsaiti
gözləməyək. Ağlaşığmazdır! Heç aydın olmadı. Onların fik-
rincə, müharibəni pis aparmışdıq. Pis! Həyasızlığa bax! Pis!
Dalbadal qələbələr çalmağıza baxmayaraq! Biz düşmən
ölkənin lap içərilərinə girmişdik, düz onların quldur yuvası-
na çatmışdıq, indi də divarlarının dibində dayanmışdıq, şəhə-
ri almağa tam əzmli idik ki, böyük qələbələrimizin bəhrəsini
dərək. Belə bir zamanda bizə badalaq vurmaq! Şəhərin taleyi

artıq həll olunduğu, alınacağı, talan ediləcəyi, yandırılacağı, yer üzündən silinəcəyi bir zamanda. Bu, dözülməzdür! Adamin inanlığı gəlmir ki, rəzil alverçilər bizim qəti qələbəmizə mane olsunlar! Yalnız ona görə ki, bu zəhrimər qır-qızıllarından heç cür əl çəkmək istəmirlər! Yox! Ola bilməz belə bir şey! Bu, həyasızlığın son nöqtəsi olardı!

Hersoq çıxış yolu tapmağa sadəcə borcludur. Təbii ki, tapacaq da. Belə böyük, şərəflə bir mühəribənin qələbə ilə başa çatmasının müqəddəratını murdar bir şey olan pul müəyyənləşdirə bilərmi? Bu, tam istisna olunur.

Sarayda çaparların, yadelli səfirlərin, müşavirlərin və sərkərdələrin əlindən ayaq basmağa yer yoxdur. Çaparlar elə ora-bura çapmaqlarındadırlar.

Həyəcandan az qalıram dəli olam.

Bokkarossanın muzdluları daha vuruşmaqdan imtina eləyirlər! Onlar tələb edirlər ki, razılaşdıqları məbləğ tam olaraq indi ödənilsin, sonrakı mərhələdə isə iki dəfə çox alacaqlar. Yəni onlara düşəni tam şəkildə almasalar, barmaqlarını da tərpətməyəcəklər. Hersoq pul tapa bilmir və çalışır ki, onları başqa yolla şirnikləndirsin, deyir ki, şəhər alınanda, talan üçün büsbütün onların ixtiyarına veriləcək, oradakı qənimət isə görünməmiş bir sərvətdir. Onlar da cavab verirlər ki, şəhərin alınıb-alınmayıcağı hələ bəlli deyil, indiyədək bu şəhəri alan olmayıb. Özü də əvvəlcə Öküzin qoşununu darmadağın etmək, şəhəri uzun müddət mühasirədə saxlamaq lazımdır, onların isə mühasirə ilə heç arası yoxdur, dari-xırlar. Nə qədər ki mühasirə halqasını gözləyirsən, heç talan etmək də olmur. Onların, onsuz da, xeyli, güman etdiklərin-dən artıq itkiləri vardı. Lakin bütün bunlardan heç xoşlanmirdilar. Onlara xoş gələn öldürməkdir, özlərinin gəbərməyi deyil, elə belə də çatdırın, öləndə də, heç olmasa, babat pula görə ölüsən, qəpik-quruş üçün yox, bir sözlə, onların ifadələrində diplomatik incəlikdən əsər belə yox idi.

İndi nə olacaq? Bunların axırı necə olacaq?



Inventas vitam
juvat excusisse
per artes

Yəqin, hersoq nəsə bir çıxış yolu tapar. Kəlləsi saat kimi əla işləyir. O, maneələri sevir, qarşısına maneə çıxanda onun dühası da var gücü ilə təzahür eləyir. Bir də axı bizim məğlubedilməz ordumuz Montansa şəhərinin divarları öündə necə durmuşdusa, eləcə də dayanıb. Gəlin bunu unutmayaq.

Müharibə başa çatdı! Qoşunları geri, sərhədlərdən bu üzə çəkəcəklər, hər şey bitdi. Qurtardı!

Yuxuda deyiləm ki, görəsən! Bunlar mənim yuxularımda baş vermir ki! Yəqin, indi oyanıb başa düşəcəyəm ki, bu ancaq yuxu imiş, qorxulu, dəhşətli yuxu.

Lakin bu, yuxu deyildi! Bu, həqiqətdir. Dəhşətli həqiqət! Çixılmazlıq içində başından tutursan, bunları başa düşməkdən imtina edirsən.

Acgözlük, şərəfsizlik, satqınlıq – insanların bütün bu qüsurları birləşərək bizim qəhrəman orduya üstün gəldi, onun silahını əlindən aldı. Bizim düşmən qapısında dəhşətli bir qüvvə kimi dayanmış şanlı ordumuz bircə məğlubiyyət belə görmədən başını aşağı salıb geri çəkilməlidir, aldanmış, satılmış, hamı tərəfindən aldadılmış halda evə dönməlidir. Eve! Ya qələbə, ya ölüm yanğısıyla yaşadıqları halda! Bu, nə cinayət, nə faciədir!

Bizim əzəmətli, ölkə tarixində ən uğurlu müharibəmiz və bu cür sonluq!

Sanki, iflic vurub məni. Ömrüm boyu heç vaxt içimdə belə bir etiraz baş qaldırmamışdı. Mənim bütün vücudum qəzəblə etiraz edir, ancaq eyni zamanda, sanki, iflic olmuşam, tam gücsüzlüyümü hiss edirəm. Mən işlərin gedişinə necə müdaxilə edə bilərəm, onu necə dəyişə bilərəm axı? Bu ağrılı tamaşanı necə dayandırıa bilərəm? Mənim əlimdən heç nə gəlməz. Heç bir şey.

Bu, sondur. Hər şey bitdi. Son.

Bu barədə eşidəndə və eşitdiklərimin mahiyyətini anlayanda qəçib getdim, heç kəs görmədən gözdən itdim ki,

yuxarıda, öz otağında tək qalım. Qorxurdum ki, hissərim məndən güclü çıxa, qorxurdum ki, onların öhdəsindən kişi kimi gələ bilməyəm. Elə ki öz otağıma qədəm basdım, məni ağlamaq tutdu. Bunu gizlətmirəm. Daha özümə gücüm çatmadı. Dəli bir qəzəb içində yumruqlarımı gözlərimə sıxıb ağlayırdım. Hönkürtü çekirdim.

Hersoq öz otağından çıxmır və heç kəsi qəbul eləmir. Elə naharını da orada eləyir, təklikdə. Masa arxasında mən qulluq eləyirəm ona, məndən və yeməyi gətirən nökərdən başqa onu görən olmur. Zahirən tamamilə sakitdir. Lakin bu solğun maskanın arxasında nələrin gizləndiyini demək çox çətindir. Onun qara saqqalla çevrələnmiş sifəti tabaşır kimi ağarıb, gözləri isə donuq nəzərlərə baxır. Çətin ki, mənim burada olduğumu duya; nazik, qani qaçmış dodaqlarından bircə söz belə qopmur. Yaziq nökər ondan dəhşət qorxur. Qorxağın biridir.

Venesiyanın imtina etməsi barədə, bu zəhrimər alverçi respublikanın ona müharibəni davam etdirməkdə mane olmaq fikrinə düşdüyü barədə xəbər yetişəndə qəzəbindən partladı. Onu heç vaxt bu vəziyyətdə görməmişdim. Qəzəb içində kükrəyirdi, qorxudan baxmaq olmurdu ona. Özümü unudub xəncərimi qapdım, onu, az qala, qəbzəsinə kimi stola səndim. Əgər bu rəzil alverçilər onu həmin anlarda görсeydilər, əminəm ki, pullarını çıxarıb, masanın üstünə qoyardılar.

Deyirlər ki, o, messir Bernardonun dahiyənə ixtiralarından əməlli-başlı istifadə edə bilməməsindən daha çox narahatdır. Bu təchizat indi onun karına yaman gələrdi. O, arxayındır ki, bu mexanizmlərin köməyi ilə biz şəhəri mütləq alacaqdıq, qələbə, necə deyərlər, lap ovcumuzun içində idi. Bəs niyə olmadı?

Mən onun dəli olmasına məmnuniyyətlə tamaşa edirdim. Qəzəbi gözəl idi. Amma sonra fikirləşdim ki, bəlkə də, hersoq heç o dərəcədə güclü şəxsiyyət deyil. Niyə başqala-



rindan bu qədər asılıdır axı? Murdar pullardan asılıdır? Niyə öz qoşunumuza əmr verib şəhəri toza çevirmədi? Bəs qoşun nə üçündür?

Mən sadəcə soruşuram. Sərkərdə deyiləm, bəlkə də, hərb sənətindən qətiyyən başım çıxmır. Amma mənim də qəlbim yanır, əzab çəkir, başımıza gələnləri anlamağa çalışıram.

Döyüş paltarımı çıxardım, onu acı hisslərlə cirtdanların yataq otağında divardan asdım. Elə oradaca asılı qalıb – kəndirdən asılan kukla kimi yazılıq, gücsüz, abırdan düşmüş, şərəfi əlindən alınmış halda.

Sülh şəraitində yaşamağımızın bir ayı olacaq, az qalıb. Əhvali-ruhiyyə pisdir – qəsrədə də, şəhərdə də, ölkədə də. Qəribədir ki, qısa, ya da uzun sülh şəraiti ümumi narazlıq və sıxıntı vəziyyətini necə gücləndirir, bax indi də elə bu baş verir, atmosfer getdikcə daha boğucu olur, insanı darixdıran ölü sükunət hökm sürür fəzada. Evlərinə dönmüş əsgərlər hər şeydən narazıdırular, müharibədən gizlənənlər isə onlara kinayə edir, lağla qoyurlar, yəqin, ona görə ki, müharibə göz-lənilən nəticəni verməmişdi. Gündəlik həyat çoxdan müey-yənləşmiş bir məcra ilə ölgün, darixdırıcı tərzdə axıb gedirdi, nə bir sevinc vardi, nə də qarşıda bir məqsəd. Müharibənin gətirdiyi bütün ruh yüksəkliyi, bütün gümrahlıq izsiz yox olmuşdu.

Qəsr, sanki, ölmüşdü. Əsas qapılardan nə girən vardi, nə çıxan, təkcə özümüzük, biz də çox vaxt başqa qapılardan istifadə edirik. Nə məruzə etməli bir adam var, nə də qonaq eləməli. Rəsmi zallar bomboşdur, hətta saray əyanları da orada-burada gizlənir, burunlarının ucunu da göstərmirlər. Saray keçidlərində bir ins-cins görməzsən, pillələrdə isə yalnız öz addımlarının əks-sədası eşidilir. Adamin canına lap üzütmə düşür, sanki, xəyalat səltənətinə düşmüsən. İçəridə, uzaq yataq otaqlarında isə hersoq ya obaş-bubaşa gəzir, ya da üstündə xəncər zərbəsinin qaralan yarası olan stolun arxasında düşüncələrə qərq

olub oturur. Eyni nöqtəyə baxır, qaşlarını çataraq, qəzəblə baxır, nəsə fikirləşirdi, fikri nə idi – bəlli olmurdu.

Kədərli, darixdırıcı günlər. Gün uzanıb gedir, axşam düşənəcən bezirsən.

İndi boş vaxtım nə qədər desən var, ürəyim istəyən qədər həyatımı təsvir eləyə, düşüncələrimi bölüşə bilərəm, amma heç həvəsim yoxdur. Vaxtının çoxunu pəncərə qarşısında keçirir, qəsrin qabağından boğuş sarı kərtənkələ kimi qıvrıla-qıvrıla, tənbəl-tənbəl axaraq qala divarlarının yaşılmamını parça-parça qoparıb aparan çaya tamaşa edirəm.

Lodovikonun torpaqlarında bizim parlaq qələbəmizə şahidlik edən həmin bu çaya!

Yox, bu görünməmiş bir şeydir! Bu, son, dəhşətli günlər ərzində baş vermiş hadisələrin ən ağlaşımazıdır! Ayağımın altından torpaq qaçı – bundan sonra kimə və nəyə inanasan axı?!

Heç təsəvvürə gətirmək olardı ki, hersoq bizimlə Montansa arasında barışışı zəruri bilsin və bir də bir-biriylə mühabibə etməyəcəkləri barədə saziş imzalaması vacib saysın! Deyirmiş ki, bu bitmək bilməyən müharibələrə son qoymaq lazımdır, tərəflər təntənəli şəkildə öhdəlik götürməlidirlər ki, heç vaxt bir-birlərinə qarşı silah qaldırmayacaqlar! Sonuncu hücumdan qəzəblənən Öküz, guya, əvvəlcə razılaşmışmış. Lakin hersoq öz təklifində möhkəm israr edib. Yəni deyib ki, niyə bizim xalqlarımız bir-birini qırmalıdır, bu mənasız müharibələrin nə faydası var? Müharibə xırda fasılərlə artıq neçə yüz ildir davam edir, tərəflərdən heç biri həllədici qələbəyə nail ola bilmir, hər ikisi var-yoxdan çıxır. Nə qədər bəla gətirir bu müharibələr! Sülh və razlıq şəraitində yaşamaq nə qədər gözəl olardı, ölkələrimiz necə lazımdır çiçəklənər, öz rifahını daim yüksəldərdi! Deyəsən, Lodoviko da yavaş-yavaş hersoqun ona öz namələrində təlqin etdiklərinə qulaq asmağa, onun dəlillərini ağıllı saymağa başlamışdı.



Inventas vitam
juvat excusisse
per artes

İndi isə artıq öz cavabında hersoqun təklifinə razılıq verərək, “əbədi sülh” danışqlarına gəlmək, “təntənəli müqavilə” imzalamaq dəvətini qəbul edirdi.

Deyəsən, hamının ağılı çəşib! Əbədi sülh? Müharibəsiz həyat? Bu nə sayıqlama, bu nə uşaqlıqdır! Yəni onlar belə hesab edirlər ki, dünya düzənini dəyişmək iqtidarındadırlar? Özündən müştəbehliyə bir bax! Keçmişin böyük ənənələrinə xəyanətə bir bax! Nədir, belə çıxır ki, daha heç vaxt qan axmayıacaq, şərəf, ığidilik hörmətəlayiq sayılmayacaq? Heç vaxt şeypurlar səslənməyəcək, süvarilər əldə nizə hücuma yürüməyəcək, düşmənlər bir-birinə qarşı qalxaraq, döyüş meydانında qəhrəmancasına həlak olmayacaqlar? Bəşər övladının nəhayətsiz özündənrazılığını cilovlaya biləcek heç bir şey qalmayacaq? Deməli, belə çıxır ki, soyuqqanlı, amansız Bokkarossa da enli qılıncını yelləyərək forsundan cirilan insan kütləsinə onları idarə edənin kimliyini və nəliyini anlatmayaçaq? Sonra həyatın ən vacib təməli sökülcək?!

Barışqı! Bundan böyük biabırçılıq təsəvvür edilə bilərmi?! Qarı düşmənlə barışqı! Həyat, yaşam qanunlarının necə murdar təhrifidir bu! Bizim hamımız üçün necə alçaqlıq, necə böyük təhqirdir! Bizim döyüşçülər üçün, həyatını bu yolda qurban vermişlər üçün! Həlak olmuş qəhrəmanların xatırəsinə necə dəhşətli bir həqarət idi, belə çıxırdı ki, onlar özlərini nahaqdan qurban vermişdilər! Bu murdarlıqdan lap ürəyim bulanırdı.

Deməli, bu barədə düşünürmüş. Mən də heç başa düşmürdüm, anlaya bilmirdim. Bu imiş məsələ! Əhvali-ruhiyyəsi də gözlə sezikcək dərəcədə dəyişmişdi bundan sonra, yenə də insanlarla təmas saxlayırdı, gümrah, özündənrazi idi yenə. Görünür, elə bilirdi ki, qeyri-adi dərəcədə müdrik bir çıxış yolu tapmış, “əhəmiyyətli bir ideya” kəşf etmişdi.

Sonsuz nifrətimi təcəssüm etdirmək üçün söz yoxdur. Hersoqa, ağama inamım sarsıcı bir zərbəyə məruz qaldı və bu zərbədən bir də özünə gəlməz. O, bir hökmdarın enə

biləcəyi ən aşağı nöqtəyə düşdü. Əbədi sülh! Əbədi barışiq! Əbədi olaraq müharibəyə “yox” deyirik. Yalnız sülh və yenə də sülh!

Həqiqətən, belə bir ağanın cirtdanı olmaq asan deyil.

Qəsrdə bu sarsaq hadisəyə görə it yiyəsini tanımır. Addimbaşı süpürgəyə, vedrəyə ilişirsən, hər tərəfdə cir-cindir qalaqlanıb, onları pəncərələrdən çıxarıb çırpanda toz ərşə elə dirənir ki, adamin lap boğazı qovuşur. Çardaqlardan qədim qobelenləri gətirib hər tərəfdə salıblar yerə, indi isə üstündəki sarsaq məhəbbət səhnələrini tapdalayırlar ki, düzəlsin, sonra da onları biabırçı “sülh və həmrəylik” bayramını bəzəmək üçün divarlardan asacaqlar. İllər uzunu boş qalmış qonaq otaqlarını tələsik qaydaya salırlar, nökərlər fırfır kimi orabura o qədər fırlanırlar ki, ayaqları dolaşır. Hamı qəzəblidir, hamı bezib, ürəklərində hersoqun bu axmaq planına lənət yağıdırırlar. Palasso Ceraldini də yuyub təmizləyirlər, görünür, orada Lodovikonun eskortu yerləşəcək. Deyirlər ki, Bokkarossa və muzdluları özlərindən sonra orada əsl donuz tövləsinə bənzər bir mənzərə qoyublar. Anbarlar yeyəcəklərlə doldurulur – yüzlərlə öküz, dana, qoyun cəmdəyini eşikağasının tapşırığı ilə yoxsul camaat gətirir bura; nə qədər taxıl da gətiriblər, həm də qonaqların atlarını yemləmək üçün. Təbii ki, kəndlilər də qəzəblidirlər, bütün ölkədə narazılıq var. Fikirləşirəm ki, əgər gücləri çatsayıdı, hersoqun bu sərsəm “sülh bayramına” görə qiyama qalxardılar. Meşə təsərrüfatlarında maralları, qırqovulları və dovşanları ovlayır, dağlarda qaban vururlar. Saray ovçuları mətbəxə kəklik, leylək daşıyır, nökərlər göyərçin kəsir, quş damlarında axta xoruzların yağılışını axtarır, rəsmi ziyafət üçün tovuz quşları seçirlər. Dərzilər hersoq üçün, hersoginya üçün bahali Venesiya parçalarından pal-paltar tikirlər – buna kredit açıqdır, müharibə məsələsi deyil ki! – eləcə də şəhərin bütün zadəganları üçün elə hey ölçü çıxarı, geyindirib yoxlayırlar. Qəsrin önündə və sonra



Inventas vitam
juvat excusisse
per artes

da bütün küçə boyu zəfər tağları qurulur, Lodoviko özünün əsabələri ilə onların altından keçəcək. Hər tərəfdə bəzəkli talvarlar qurulur, qulluqcular xalıların, cürbəcür tikmələrin tozunu çırpırlar; onları pəncərələrdən asacaqlar. Musiqiçilər səhərdən axşama kimi məşq edirlər, adamin az qalır başı çatlaşın, saray şairləri isə komediantların taxt-tac zalında oynayacağı növbəti sarsaq tamaşanın sözlərini qoşurlar. Hamının işi-peşəsi bu axmaq bayrama hazırlıqdır! Bütün söhbətlər də bu baradədir, fikir-düşüncələr də. Bir qazan yağda qaynayıraq elə bil; sarayda bircə dənə xəlvət guşə belə tapılmaz – kiməsə toxunmadan, ya nəyəsə ilismədən, addım belə ata bilməzsən, hər yerdə qaçhaqaç, qovhaqovdur.

Hırsimdən lap partlamağım gəlir.

Düşmən onun şərəfinə misilsiz dərəcədə bəzənmiş pay-taxtimizə təntənə ilə girdi. Lap öndə at belində, əllərində təbərzin tutmuş yaşıl və qara paltarlı süvari cangüdənlərin əhatəsində otuz şeypurçu və fleytaçalan gəlirdi. Lodoviko Montansa küçələrdən öz oğlu, ağızından süd iyi gələn Covanni ilə bir yerdə çapılıb keçdi, onların arxasında isə əsil-nəcabətli cəngavərlər, senyorlar, lap axırda isə iki yüz arbaletçi ötdü. Lodoviko gümüş tikməli, tünd-yaşıl örtüklü qara at minmişdi, öz əynində isə gümüş zireh vardı və xalq onu “böyük ruh yüksəkliyi ilə” qarşılıdı – xalqla tapşan kimi ruhu yüksəlir, bunun səbəbinin isə heç əhəmiyyəti yoxdur; məsələn, indi onlar əbədi sülhə görə xoşbəxt sayırdılar özlərini. Hərsoq tərəfindən dəstənin pişvazına çıxmış üç carçı Lodenikonun gəldiyindən xəbər verdi, bu səfərin məqsədini şərh etdi və şəhərin bütün kilsələrində zənglər çalındı. Bizim bərabərliğimizin əla üvertürası. Hətta qəsr təpəsində yerləşən, göyə tuşlanmış bombardalardan yayım atəşini də açıldı – məncə, onlara bir az da bol barit qoyub təşrif gətirənlərin dəstəsinə tuşlasayıdlar, daha düzgün olardı. Montansanın oğlu minən at yayım atəşindən, ya nəsə başqa şeydən ürkdü, oğlan az

qaldı yəhərdən düşə, qıpçırmızı olmuşdu, lakin atı tez ram edib çaparaq getdi. O lap uşağı bənzəyirdi, yəqin, on yeddi yaşıancaq olardı. Düzdiür, hər şey salamatlıqla qurtardı, amma ətrafdakı camaat başladı fikirləşməyə ki, görəsən bu, bədəlamət sayılırmı? Onların peşəsi “təntənəli hadisələrdə” cürbəcür əlamət axtarmaqdır, lakin bu mərasimdə onların təxəyyülini canlandıracaq başqa bir fürsət olmadı.

Qəsrin darvazasına çatanda Lodoviko atdan endi və her-soq tərəfindən dəbdəbəli, bər-bəzəkli ifadələrlə salamlandı. O, möhkəm bədənli, qırmızı damarları görünən əqli yanaqlı və qısa, öküz boyunlu, bəstəboy bir kişi imiş. Saqqalı yalnız çənəsinin kənarlarında çıxırdı, özü də seyrək və belə saqqal, onsuza da, qəşəng olmayan sifətini heç gözəlləşdirmirdi. İtibaxıslı, xırda boz gözləri özünü səmimi göstərməyə çalışır-dı, amma onlara inanmaq olmazdı, axı hamı bilir ki, o, bicin biridir. O, tez qızışan adam təsiri bağışlayırdı və köklüyünü nəzərə alsaq, məncə, hər dəqiqə qan siza bilərdi beyninə.

Gün mərasimlərdə, qəbullarda, ziyafətlərdə və bizim iki dövlət arasındaki saziş ətrafında danışıqlarda keçdi. Axşam latin dilində dəhşətli dərəcədə darixdirici bir tamaşa göstərildi, mən bircə kəlməsini də anlamadım, elə bilirəm, başqları da mənim kimi. Əvəzində, onun dalınca adam dilində əttökən bir komediya göstərdilər, bu tamaşanı hamı daha yaxşı başa düşdü – ondakı kobud zarafatlardan, əttökən sözlərdən doyunca ləzzət aldılar.

Amma bu tamaşa da mənə iyriñc gəldi.

Bu günümüz, nəhayət ki, belə bitdi və mən indi öz otığında oturub tənhalığımı sevinirəm. Bundan ləzzətli nə ola bilər! Yaxşı ki, cırdanların otağında tavan alçaqdır, yoxsa, bura da qonaqları yerləşdirirdilər. Bu lap dəhşət olardı.

Bu hersoq oğlu insanların “şəkil kimi gözəl” dediklərin-dəndir, deməli, heç atasına çəkməyib. Mavi məxmər çullu atının belində, əynində elə həmin rəngdə paltar, atası ilə yanaşı çapanda, ətrafdakıların hamısı ona “gözəl” dedi. Ola



Inventas vitam
juvat excusisse
per artes

bilər. Amma şəxsən mənim zövqümə görə, onda kişiyyə xas cəhətlər çox azdır – onun maral gözləri, uzun, qara saçları və qız kimi incə dərisi... Bir şey olan kimi də elə qız kimi qızarır... Bəlkə də, mənim zövqüm pisdir, amma mən belə zahiri qəbul etmirəm. Məncə, kişi kişiyyə oxşamalıdır. Deyirlər ki, o – anasına, böyük mömin və son dərəcə gözəl qadın Beatriceyə oxşayır, deyirlər ki, bu qadın cəmi on il qabaq ölməsinə baxmayaraq, artıq məhsərdən cənnətə keçib.

Günortadan sonra mən oğlanın Ancelika ilə rozaridə necə gəzdiyini gördüm. Daha sonra isə çayın yanında gəzir, qu quşlarını çörək qırıntıları ilə yemləyirdilər. Hər iki dəfə fikir verdim ki, nə barədəsə danışırdılar. Başa düşmürəm ki, bu sarsaq uşaqla nə barədə danışa bilər o. Bəlkə də, qızın nə dərəcədə kifir olduğunu da görmürdü, əks-təqdirdə onunla yanaşı olmaqdan qaçırdı. Ola bilər ki, onun özü də elə sadə məxluqdur.

Don Rikkardo isə, təbii ki, harada aş – orada başdır, bütün mərasimlərdə iştirak edir, əlinə fürsət düşən kimi özünü qabağa dürtürdü. Yaraları artıq sağalmışdı. Mən nədən danışıram e? Hansı yaralar? Baxanda heç nə hiss olunmur, təkcə əlinin biri azacıq ləng tərpənir. Bu da onun bütün qəhrəmanlığı.

Artıq üçüncü gündür ki, düşmən şəhərimizdədir. Onların şəninə bayram tədbirləri bir-birinə calanıb və bir dəqiqə rahatlıq yoxdur. Dünən axşam yaman yorğun idim, heç bir şey yaza bilmədim, bu səhər də dünənki boşluğun yerini doldurmağa tələsirəm. Sizə dünənki günün necə keçdiyindən, özümüz bu barədə düşüncələrimdən söz açım.

Hər iki hersoq qəsrdən hava işıqlaşmamış çıxdı və bir neçə saatlarını şəhərin qərb tərəfindəki çəmənliklərdə şahin ovuna həsr etdi. Lodoviko şahin ovunun böyük azarkeşi idi, bizim hersoq isə əla şahinlər saxlayır, onların arasında Fransa kralından hədiyyə aldığı bir neçə nadir quş da var və təbii ki, indi quşlarını göstərib qürrələnməyə tələsirdi. Ovdan

qayıdanan sonra masa arxasına keçilər, yeyib-içmək başlandı, bitmək bilməyən ziyafət, sonra musiqiçilərin növbəsi çatdı, istədin-istəmədin, qulaq asmalı idin, hərçənd ki, mənim aləmimdə musiqidən axmaq şey yoxdur, bunun dalınca mah-nı və rəqslərdən ibarət sarsaq bir şey göstərdilər, sonra da jonqlıorlar çıxış etdilər, hamı ləzzət aldı və baxmağa dəyən yeganə çıxış elə bu idi. Çıxış bitən kimi yenidən masa arxasına keçilər, gecədən xeyli ötənədək yeyib-içmək davam elədi, yemək vaxtı isə abırsız bir pantomima göstərildi – kişi və qadın aktyorlar elə dar paltarlar geymişdilər ki, lap lüt təsəvvürü bağışlayırdılar. Tamaşaşa qədər əksəriyyət artıq donuz kimi sərxoş idi. Beləliklə, günün programı başa çatdı, mən, nəhayət ki, yatmağa gedə bildim və ölü kimi yatdım.

Hersoq bütün bu müddət ərzində çox canlı, mehriban və cazibədar idi, onu hələ belə görməmişdim. Görünüür, bilmirdi ki, öz qonaqlarına necə yarınsın – onların qarşısında elə oyunlar çıxarırdı ki, adamın ürəyi bulanırdı. Elə düşünmək olardı ki, guya, Öküzlə o, nə vaxtdan bəri çox mehriban dost idilər. Bizim hersoq bu rolü var gücüylə oynamaya çalışırıdı. Lodoviko isə əvvəlcə özünü bir az donuq, hətta ehtiyathı aparırdı, amma yavaş-yavaş düzəldi. Özü də bura cangiüdənləriylə, neçə yüz əsgərlə gəlmışdı – əbədi sülh imzalamaya gedəndə bu qədər əsgər nəyinə lazım idi, bilmirəm. Amma mövqeyi bunu tələb edirdi. Təbii ki, hersoq başqasının sarayına əsabələri olmadan gələ bilməz. Elə özüm də gözəl bili-rəm ki, adət-ənənə belədir. Lakin sakit baxa bilmirəm onla-ra, düşmənləri adam lap qılınclamaq istəyir, amma təəssüf ki, barmağını belə vura bilməzsən. Dəhşətli vəziyyətdir.

Ağamın davranışı – başdan-ayağa tapmaca idi; özünü qarşı düşmənimizlə bu cür necə apara bilərdi? Mən heç nə anlamırıam. Amma heç təzə xəbər deyildi bu. Mən onu nə vaxt başa düşə bilmisəm ki? Bu da nəsə bir qismətdir. Əshi, bu barədə bəsdir daha, istəyirəm bayaq söylədiyimi bir daha təkrar eləyim: ona nifrətim, həqiqətən, hədsizdir.



Inventas vitam
juvat excusisse
per artes

Covanni ilə Ancelikanı dünən yenə bir yerdə gördüm, özü də neçə dəfə. Görünür, darixirdilər yaman. Axşamtərəfi çay kənarında oturmuşdular, lakin bu dəfə qu quşlarını yemləmirdilər, heç söhbət də etmirdilər, sakitcə oturub suya baxırdılar. Yəqin, daha danışmağa mövzuları tükənmişdi.

Daha nədən yazım, vacib nə qaldı? Deyəsən, bir şey qalmadı. Bu gün “əbədi sülh sazişi” imzalanacaq və bundan sonra rəsmi ziyafət olacaqdı, özü də bütün tamaşaları-filanları bir yerdə. Yəqin, səhərə kimi çəkəcəkdir. Qanım it qanıdır, hər şeydən zəhləm gedir.

Hersoq mənə böyük etimad göstərdi! Lap başım gicəllənir! Mənə hansı tapşırığı verdiyini deyə bilmərəm. Heç bir kəlmə də. Bu bizim sırrımızdır. İndiyədək başa düşmürdüm ki, biz bir-birimizə nə dərəcədə yaxınıq.

Həddən artıq xoşbəxtəm. Bundan artıq heç bir şey deyə bilmərəm.

Bu gün axşam saat altıda böyük rəsmi ziyafət başlanacaq. Bu, bayram tədbirlərinin ən başlıcasıdır, ziyafət üçün o qədər gözəl şeylər düşünüblər ki, bu tədbir, heç şübhəsiz, əla keçəcək. Gözləməyə daha səbrim qalmayıb.

O, həqiqətən, böyük hökmdardır!

İndi sizə sonuncu günün necə keçməsindən – əsasən də, bizim hersoqla Montansa arasında sazişin imzalanması şərəfinə bayram tədbirlərini yekunlaşdırın ziyafətdən və onunla bağlı bəzi məsələlərdən söhbət açacağam.

Beləliklə, biz əvvəl taxt-tac zalında toplaşdıq, orada iki dövlət arasında pozulmaz sülh barədə sazişin mətni oxundu. Saziş çox gözəl və təntənəli ifadələrlə tərtib olunmuşdu və sənəddə başqa şeylərlə yanaşı, sərhəd qalalarının ləğv olunmasından, ölkələrimiz arasında sərbəst ticarətdən, bu ticarəti asanlaşdırmaq üçün görüləsi tədbirlərdən söz açılırdı. Sonra imzalama mərasimi oldu. Hər iki hersoq ən yaxın əsabələriylə

bir yerdə masaya yaxınlaşaraq, iki böyük kağızda imzalarını çizdi. Hər şey çox təntənəli idi. Elə həmin an şeypurlar dilləndi: altmış şeypurçu divarın dibinə üç addımdan bir düzülmüşdü. Sonra elə bu gün üçün bəstələnmiş təntənəli musiqinin sədaları altında bütün mərasim hofmeysterin rəhbərliyi altında ziyafət salonunda keçdi. Əzəmətli zal əlli gümüş qəndilin, qızıl tikməli nökərlərin tutduğu iki yüz məşəlin nuruna qərq olmuşdu, amma nökərlərdən savayı, küçədən tutduqları, cir-cindir içində, kirli ayaqları yalnız olan və yaxınlaşanda pis iy verən oğlanlar da gətirilmişdi. Bütün zal boyu beş böyük stol açılmışdı, stollar üstündəki gümüş və mayolika qab-qacaqdan, dağ kimi qalaqlanmış cürbəcür yemək və meyvələrdən, şirin xəmirdən bişirilən, mənə deyildiyinə görə, yunan mifologiyasından – bu nəsə tanımadığım büt pərəst inanclardan biri idi – səhnələr təsvir olunan figurların ağırlığından, az qala, qırılırdı. Əsas stolun ortasındaki hər şey qızıldan idi: qəndillər, meyvə vazaları, boşqablar, şərab dolçaları, qədəhlər – hər iki hersoq və onların soyadlarını daşıyan şəxslər, həmçinin ən yaxın adamları həmin stolun arxasında oturmuşdular. Hersoq düz Öküzlə üzbüüz əyləşmişdi, ondan sağ tərəfdə al-qırmızı, bəyaz, tikməli ipəkdən yarıqlı qolları olan, yaxası qızilla, daş-qasıla bəzəkli paltar geyinmiş hersoginya əyləşmişdi. Başındaki brilyantlı gümüş tor eybəcər şabalıdı saçlarını bir az bəzəyirdi və onun neçə saat ənlik-kırşanla məşğul olduğundan, indi bu həddindən ziyadə yumşaq və kök sıfətin bir zamanlar çox gözəl olduğu, şəksiz, nəzərə çarpırdı. O, özünün həmişəki gözəgörünməz təbəssümü ilə gülümsünürdü. Hersoqun əynində qara məxmərdən dar kostyum vardı, çox sadə kostyumin qolları yarıqlı idi, yarıqlardan isə şüx sarı ipək görünürdü. Onun şax qaməti lap yeniyetmə bədənini xatırladır, şpaqa tiyəsi kimi oynaq görünürdü. Azacıq sixılmış kimi gözə dəyirdi, amma əhvali-ruhiyyəsi yaxşı idi: ara-sıra mənə yaxşı tanış olan hərəkətilə qısa qara saçlarına siğal çəkirdi. Sonra mən birdən



hiss elədim ki, ona necə nəhayətsiz dərəcədə sadıqəm. Öküüzün əynində əla tünd-yaşıl parçadan, sincab dərisi ilə işlənmiş qısa, enli örtük vardı, onun altında isə sinəsindən ağır qızıl zəncirlər sallanan şüx qırmızı kamzol görünürdü. Bu paltarda bir az da enli və alçaqboy hiss olunurdu, sincab dərisinə bürünmüş öküz boynu isə daha kök və daha qısa təsiri bağışlayırdı. Onun sıfətində dostyana səmimiyyət ifadəsi oxunurdu, amma insanın sıfətindən çox, bədəni ifşa edir onu.

Don Rikkardonun da yeri, təbii ki, yaxınlıqda, ən hörmətli yerlərdən biri idi, hərçənd ki, xeyli uzaqda, tamam başqa stolun arxasında oturmalydı. Lakin o, daim özünü qabağa soxur, hersoq da, təbii ki, onsuz keçinə bilmir, hersogin-yadan isə heç danışmağa dəyməz. Don Rikkardo o dəqiqə qara qırırmıq saqqalını barmaqlarında özündən razı görkəmlə oynadaraq çərənləməyə başladı və bir azdan hamını bezdirdi. Mən ona buz kimi nəzərlərlə baxırdım və bu baxışların həqiqi mənası, təbii ki, heç kəsin ağlına gəlmirdi. Yaxşısı budur, hələlik susum.

Yerləri ümumi sıradə olsa da, Covanni ilə Ancelika birinin yanında oturmuşdular. Onlar təxminən eyni yaşda olduqları üçün yanaşı oturmaları təbii idi. Həm də onların hər ikisi hersoq nəslindən idi – ən azından oğlan barədə bunu dəqiq söyləmək olardı. Qız, çox ola bilər ki, bicdir. Onlar qonaqlar arasında ən gənc idilər və daha çox uşağa bənzəyirdilər. Adama elə gəlirdi ki, onların bu məclisə düşmələri səhvən olmuşdu. Yaziq Ancelikanın bu, böyük cəmiyyətə ilk çıxışı idi və ona qızıl tikməli qolları olan ağ ipək paltar geyindirmişdilər, başında isə sarı, az qala, rəngsiz görünən saçlarını azacıq örtən mirvari və qızıl tikməli kiçik papağı vardi. Təbii ki, görkəmi çox pis idi. Onu daim sadə, az qala, kasib paltarda görməyə adət edənlər üçünsə bugünkü görkəmi, yəqin, lap gülünc idi. Ağzı, həmişəki kimi, yarıcaçıq idi və uşağının xatırladan yanaqları utancaqlıqdan alışib-yanırdı. Onun iri, girdə, mavi gözləri heyranlıq içində parlayırdı,

sanki, nəsə görünməmiş bir şeyə baxırdı. Covanni də, görünürlər, bütün bu əsil-nəcabətli insanların arasında utanır, hərdən onlara ürkək nəzərlər salırı. Amma o, deyəsən, cəmiyyət içinə çıxmağa daha çox adətkərdə idi, ürkəklilik, çox gümanlığı, onun xarakterində idi. Əynində yaxalığı qızıl tikməli, mavi məxmər paltar vardi, boynundakı nazik qızıl zəncirdən girdə medalyon asılmışdı, deyirdilər ki, medalyonun içində, hamının fikrinə əsasən, indi cənnətdə rahatlıq tapmış – bunu hər dan bilirdilər axı, bəlkə, yaziq hələ indiyə kimi məhsərdə sakitcə əziyyətini çəkirdi – anasının portreti vardi. Qonaqlar onu, təbii ki, qənirsiz gözəl kimi qəbul edirdilər, onların piçlaşmalarını özüm eşidirdim, lakin bu “gözəl cütlük” barədə danışdıqlarına qulaq asanda anladım ki, onların gözəllik haqqında təsəvvürləri çox qəribədir. Qısası, o, mənim zövqümə uyğun deyil. Məncə, kişi kişi kimi olmalıdır. Hətta adamın inanmayı gəlmir ki, bu oğlan Montansa evindən hersoq oğludur. O, taxtda necə əyləşəcək, xalqı necə idarə edəcək? Lakin, mənim anlaşımıza görə, iş o yerə çəkməyəcək – o heç vaxt taxta çıxası deyil.

Bu uşaqlar ümumi söhbətdə heç iştirak etmirdilər və görünür, diqqət yetirməli hər şey onlara əziyyət verirdi. Onlar öz aralarında da heç o qədər danışmirdilər, amma mən fikir verdim ki, daim bir-birinə qəribə tərzdə nəzər salır, baxışları toqquşanda oğrun-oğrun gülümsünürdüllər. Bu qızın təbəssümünü görmək mənə qəribə gəlirdi – nəsə onun körpəlik dövründən sonra gülümsəməyini heç xatırlaya bilmirəm. Düzdür, indi də inamsız gülümsünür, sanki, özünü sınayırdı hələ. Yəqin, başa düşürdü ki, onun təbəssümü gözəl deyil. Amma, məncə, elə, ümumiyyətlə, insan təbəssümü kifir şeydir.

Onlara nə qədər çox göz qoysam, bir o qədər də çox təəcübənlənirdim: onlar niyə belə idilər? Yeməklərə, demək olar ki, toxunmur, vaxtin çoxunu gözlərini boşqablarına zilləyərək oturmuşdular. Fikir verdim ki, stolun altında da əl-ələ tutmuşdular. Onlar əl-ələ olanda, ətrafdakılardan kimsə qonşusuna



Inventas vitam
juvat excusisse
per artes

göz eləyib onların tamaşasına dururdusa, yaman utanırdılar, qıpqırmızı olub başlayırdılar yalandan qızığın söhbət eləməyə. Nəhayət ki, mən onların arasında tamam başqa münasibətin – məhəbbətin olduğunu anladım. Dəhşətli kəşf idi! Heç özüm də əməlli başa düşmürəm ki, kəşfim niyə məni bu dərəcədə hiddətləndirdi. Niyə bu qədər nifrət elədim.

İnsanlar arasındaki məhəbbət həmişə iyrəncdir. Lakin zahirən günahsız görünən bu uşaqlar arasında məhəbbət ikiqat murdar idi. O qədər qəzəbləndim, içimdə elə bir etiraz baş qaldırdı ki, hətta hərarətim yüksəldi, bu biabırçılığın şahidi olduğuma dözə bilmirdim.

Nə isə, onlar barədə kifayətdir artıq. Mən bu ziyafətdə əsas sima olmayan uşaq-muşağa onsuz da lazım olduğundan artıq diqqət yetirdim. Ziyaflı təsvirini davam etdirsem yaxşıdır.

Qonaqlar masaların üstündə həddindən ziyadə bol olan soyuq qəlyanaltılarının işini bitirəndən sonra açıq qapıda qırmızı yəhərli ağ atın belində hofmarşal göründü və uca səslə ilk on iki isti xörəyin adlarını elan etdi və elə həmin dəqiqliq saysız-hesabsız nökər və xörəkpaylayanlar həmin yeməkləri gətirdilər. Hofmarşalın atının yüyənini tutmuş iki şeypurçu isə şeypurlarına güc verdi. Buğlanan xörəklər ət, ədva, yağı qoxusu yayırdılar, mənim bütün yeməklərə nifrətimi anlasanız, bilərsiniz ki, ürəyim necə bulanırdı. Baş xörəkpaylayan həmişəki əhəmiyyətli və sarsaq görkəmi ilə boynunu xoruz kimi uzadıb hersoqun stoluna yaxınlaşdı və əti, ördək və xoruları doğramağa başladı, onun sol əlinin barmaqlarından yağı damır, sağ əlindəki bıçaqla özünün ölümçül məharətini nümayış etdirən qılıncoynadan kimi ustalıqla davranırdı. Qonaqlar yeməyə cumdular və mən hiss elədim ki, halim qarışır; çeynəyən adamları, xüsusilə də bunlar kimi yeməkdən doymayan insanları görəndə içimdə həmişə baş qaldıran iyrənməyə bənzər həmin o hiss güclənirdi. Onlar iri tikələri içəri ötmək üçün ağızlarını eybəcər şəkildə daha geniş açır, çənələri durmadan işləyir, ağızlarının dərinliyində isə dilləri tərpənirdi.

Hersoq stolunun arxasında oturanlar arasında Öküzə baxmaq ən xoşagəlməzi idi: o, çox kobud yeyirdi, tikəni tikənin dalınca dəhşətli bir acgözlüklə içəri ötürürdü. Dili də murdar idi – al-qırmızı, enli, əsl öküz dili. Hersoq isə, əksinə, ədəblə yeyirdi. Həmin axşam o, həmişəkindən də az yedi; içki, demək olar ki, içmədi. Bir dəfə diqqət yetirdim, qədəhi qaldırıb, onun yaşlılımtıl şüşəsinə baxaraq, fikrə getdi, sanki, dünyaya bu şüşənin arxasından tamaşa edirdi. Qalanları ağına-bozuna baxmadan hədsiz dərəcədə çox içirdilər.

Böyük mayolika buludlarda gözəl bişirildiyindən hamının bir xeyli heyranlığını bildirdiyi qızılı-qırmızı nərə balıqları, karp, durnabalığı gətirdilər, sonra şirə gəzdirilməmiş yeməklər başlandı, iri boşqablardada qəribə mum ornamentlə bəzədilmiz xörəklər gəldi, bəzəyi o qədər bol idi ki, yeməyin nədən bişirildiyi dadmamış bilinmirdi, onların dalınca maral, qaban kəlləsi şəklində düzəldilmiş paştetlər, bütöv qızardılmış qızılı çosqalar, şirin, ətirli ədviiyyatlı toyuqlar və bildirçin, qırqovul və leyləklərdən hazırlanmış cürbəcür qoxulu yeməklər gəldi. Nəhayət, ovçu paltarı geymiş pajlar qızılı rəngə çalan bütöv vəhşi qaban gətirdilər, onun ağızından alov dilimləri çıxırdı, nəsə axmaq iyi olan yanın bir şey qoymuşdular ağızına. Burada nimfa paltarı geymiş qızlar çıxdılar ortaya – paltarlıdan daha çox lütə oxşayırdılar – və başladılar döşəməyə qoxulu tozlar səpməyə, vəziyyət bir az da gərginləşdi: daha heç nəfəs almaq olmurdu. Mən, az qala, boğulurdum.

Öküz acgözlükə qaban qızartmasına cumdu, elə bil, bayaqdan heç nə yeməmişdi. Qalanları da özlərinə tünd-qırmızı, alaçiy ətdən iri tikələr götürdülər, bu da nadir yeməklərdən sayılırdı. Onların çənələrinin təzədən necə işə girişməsinə, dodaqlarını, saqqallarını yağı ət suyu ilə necə bulaşdırmasına nifrətlə baxırdım, içimdə elə bir hiss vardi ki, sanki, abırsız bir şeyin şahidinə çevrilmişdim – mən, ümumiyyətlə, hamı ilə bir yerdə yeməkdən həmişə qaçıram, yalnız ən vacib şeylərin dadına baxıram, getdikcə bu yeməkdən və



Inventas vitam
juvat excusisse
per artes

icməkdən şışmış qıpqırmızı, sanki, yalnız mədədən ibarət olan yekə adamlara tamaşa etməkdən daha çox iyrənirdim. Baş xörəkpəylayanın qabani yırtmasına, onun skeleti lüt qalana kimi, qanlı tikələri içindən sökməsinə baxmaq da dözlüməz idi.

Məxsusi onun üçün ət doğramaq məqsədilə təyin olunmuş nökərin köməyi ilə yalnız sol əlilə yeyən don Rikkardo tikələri dalbadal ağızına dürtür, üstündən xeyli şərab içirdi. Onun üzü indi yekə və sarsaq bir təbəssümdən ibarət idi və salamat əli ilə qədəhi dəqiqəbaşı ağızına yaxınlaşdırıldı. Əynində tünd-qırmızı məxmər kamzol vardi, görünür, bu rəng onun ehtirasını simvolizə etməli idi – axı o həmişə qəlbinə hakim kəsilmiş qadın üçün geyinirdi. Baxışları həmişəkindən artıq yanındı və oturduğu yerdə, əl-qol ata-ata, hersogin-yadan başqa, onu dirləmək istəyən istəkli adama üzünü tutub, sarsaq-sarsaq şeirlər oxumağa başlayırdı. Qadın məhəbbətin-dən bəhs edən təmtəraqlı sözlər onun ağızından, qarnına tökdüyü şərabla düz mütənasib həcmidə çölə axırdı. O, hərdən-bir hersoginyaya nəzər salanda qadının gözləri işarır, ona müəmmalı təbəssümünü bəxş edirdi, hərçənd ki, bütün qalan vaxtı, digər bayramlarda olduğu kimi, stolun arxasında elə otururdu, sanki, heç burada deyildi. Bundan başqa, heç kəsin görmədiyini düşünəndə, hərdən uzun-uzadı, oğrun-oğrun baxışlardır və hər ikisinin gözündə nəmlı, az qala, xəstə bir parıltı peyda olurdu. Mən axı hər şeyi gördüm. Onları bircə dəqiqəliyə belə gözümdən qaçırmırdım, hərçənd ki, ağıllarına belə gəlməzdi bu. Heç mənim qəlbimin dərinliklərində olanlar da qətiyyən ağıllarına gəlməzdi. Bunu kim bilər ki? Kim bilər ki, mən, cirtdan qəlbimin heç kəsin girə bilmədiyi mübhəm guşələrində nələr hazırlayıram? Lap dərinliklərində bu insanların taleyi həll olunan cirtdan qəlbi haqqında kim nə bilir axı? Mənim, əslində, necə olduğumu təsəvvür eləyə bilməzələr. Təsəvvür edə bilməməkləri onların xoşbəxtliyi-dir. Bilsəydilər, dəhşətə gelərdilər. Əgər xəbər tutsaydilar,

təbəssümləri dodaqlarındaca solardı, dodağın özü də əbədi quruyardı. Bütün yer üzünün şərabı belə onları bir də isladıb, öz rəngini qaytara bilməzdi.

Görək dünyada elə şərab tapılacaq ki, onlaran təravətinə və təbəssümünü qaytara bilsin!

Mən həm də hersoginyanın damicellası Fyamettoya baxırdım, o, hersoq stolunun arxasında oturmasa da, çox yaxşı, sarayda tutduğu mövqeyə görə oturmali olduğu yerdən də yaxşısında əyləşmişdi. Sarayda o, təzə peyda olmuşdu və indiyədək nəsə mənim diqqətimi cəlb etməmişdi. İndi mən bu diqqətsizliyimi artıq izaholunmaz sayırdım. Axı o, çox bariz bir gözəldir – ucaboy, şax qamətli, gənc və eyni zamannda yetkin, bu həyat üçün artıq tam yetişmiş. Onun düzgün cizgili, qarabuğdayı, çox qürurlu sərt sıfəti və lap dərinliyində tək bircə qığılçım işaran kömür kimi qara gözləri var. Mən fikir verdim ki, hersoq arabır ona tərəf narahat baxışlarla nəzər salır, sanki, bu sakit sıfətdən onun sahibinin fikirlərini, əhvali-ruhiyyəsini oxumaq istəyirdi. Xanım isə ona heç baxmırıdı.

Budur, zalda, demək olar ki, şamların hamisini söndürdürlər və naməlum bir yerdən iti musiqi səsləndi. Qaranlığın içində dişlərində yanan məşəllər tutmuş on iki mavritaniya rəqqasəsi atıldı və çılgın bir rəqsə başladı. Hamı nəfəsini dərmədən tamaşa edirdi. Qara başlarının ətrafında odlu halə olan rəqqasələr burulğan kimi hərlənir, məşəlləri gah bir-birinə, gah da yüksəklərə atır və qaranlıqda işaran vəhşi dışləriylə yenidən tuturdular. Onlar alovla lap təhlükəli düşmən kimi oynayırdılar və hamı bu əcaib-qəraib məxluqların dəhşətli rəqsinə tilsimlənibmiş kimi, qorxu içində baxırdı. Rəqqasələr, əsasən, hər iki hersoqun əyləşdiyi yerin yaxınlığında dövrə vururdular, məşəllərini tullayanda da qığılçımlar yağış kimi yağırıdı. Göydə uçan məşəlləri dişləri ilə tutmağa hazırlaşanda isə qara sıfətləri tükürpədici ifadədən elə əyildirdi ki, elə bil, cəhənnəmdən çıxaraq özləriylə zəbanə çəkən alov gətirmiş dəhşətli ruhlar idilər. Niyə də olmasınlar? Kim dəqiq



deyə bilər ki, onlar məşəllərini cəhənnəm tonqalında yandırımayıblar? Mən qədim cırtdan sıfətimi görünməz edən zülmətə bələnərək durmuşdum və bu qəribə ruhlara, onların, sanki, iblisin özündən öyrəndikləri qorxulu, əcaib rəqslərinə baxırdım.

Sonra, sanki, özlərinin iblisdən ilhamlanan mahiyyətlərini sübuta yetirmək üçün bütün dirilərin yolunu gözləyən ölülər səltənətinin rəmzi olaraq, rəqsin lap axırında məşəllərini üzüaşağı çevirib döşəmədə söndürdülər və tez də yoxa çıxdılar, elə bil, yerə girib, yox oldular.

Şamları yenidən yandırana kimi, mən qaranlıqda adamlardan yaxşı seçenek iti cırtdan gözümlə gördüm ki, qonaqların bəziləri xəncərlərinin qəbzələrini əsəbi halda necə sıxmışdlar, elə bil, hər dəqiqə bütün gözlənilməz hadisələrə hazır idilər.

Xeyir ola? Axi bunlar rəqqasədən savayı, başqa bir şey deyildilər, hersoq onları Venesiyanın, qonaqları əyləndirmək üçün gətirtmişdi.

Elə ki zal yenidən işıqlandırıldı, qapının ağızında qofmarşal özünüň ağ atı ilə yenə peyda olaraq, uca səslə bu axşamın “hadisəsi”, təəccübdoğurucu və çox incə bir təamın gətiriləcəyini söylədi və elə həmin dəqiqə hər tərəfdən əlli yaxın nökər stollara yaxınlaşdı, onlar başlarının üstündə bahalı daş-qışla bəzədilmiş gümüş sinilərdə taxtın üstündəki kimi oturmuş, göy qurşağının bütün rənglərinə çalan quyruqlarını sallamış qızılı tovuz quşlarını gətirirdilər. Onların görünməyi tamam dəli bir heyranlığa səbəb oldu. Bayaqkı qorxuda, ölümü xatırladan başıaşağı çəvrilmiş məşəllər də bir göz qırpımında buxarlanıb getdi, sanki, heç yox imiş. Adamlar da uşaq kimidir: təzə oyunun xətrinə köhnəsini o dəqiqə unudurlar. Yalnız mənim onlarla oynayacağım oyunu heç vaxt yaddan çıxara bilməyəcəklər.

Görmədikləri yeməyə də gözlərini bərəldərək baxırdılar, bayaqdan bəri hər təzə xörəyin üstünə necə cumurdulursa, elə həmin acgözlükə indi də buna soxuldular. Həmişə zəhləm getmiş insanları mənə xatırladan – bəlkə də, ona görə

ki, insanlar bu quşlara heyranlıqla baxır, onları təamların ən ləzizi sayırlar – bu özündənrazi quşların ucbatından hər şey təzədən başlandı. Tovuz quşlarının işi bitiriləndən sonra stola yenidən qırqovullar, xoruzlar, bildirçinlər, ördəklər, nərə balıqları, karplar və vəhşi heyvanların qızartmaları gəldi – təzədən dağ kimi qalaqlanan yeməklər – onları elə acgözlükə udurdular ki, nifrətdən az qalırdı qaytaram. Sonra da ortaya qonaqların, bütün axşamı ac oturubmuş kimi, dəhşətli sürətlə yox etdikləri şirin şeylər, konfetlər və cürbəcür müşk qoxuyan şirnilər gəldi. Lap sonda da, özlərinin dediyinə görə, böyük məharətlə hazırlanmış və dadlı bişirilmiş yunan mifologiyasının ilahi fiqurlarına cumdular, onları doğrayıb, ağızlarına dürtə-dürtə axırlarına çıxdılar; masa üzərində yalnız qırıntıları qaldı. Masalar, sanki, barbar hücumlarından qalan xarabaliq idi. Mən bu talana, bu qızmış və tərli adamlara böyük niflərlə tamaşa edirdim.

Bu yerdə hofmeyster irəli yeriyərək, sakitlik tələb etdi və elan elədi ki, indicə qonaqlara gözəl alleqorik bir səhnəcik təqdim ediləcək, bu səhnəciyin sözlərini hersoqun əmri ilə saray şairləri mötəbər qonaqları əyləndirmək üçün qələmə alıblar. Bayaqdan ən uzaq və ən kasib masanın arxasında əyləşmiş arıq, əldən düşmüş şairlər qulaqlarını şəklədilər – bu bəsət, özündənrazi məxlūqlar özlərinin dərin məzmunlu və geniş yozumlu əsərlərindən bayramın bəzəyinə çevriləcək nümunələrinin səslənməsini səbirsizliklə gözləyirdilər.

Divarın dibində qurulmuş səhnəyə əynindəki zirehli palṭarları bərq vuran Mars gəldi və elan etdi ki, iki əzəmətli döyüşçünü – Tselefonla Kaliksti şöhrəti bütün dünyaya yayılacaq və onların adlarını əbədiləşdirəcək bir döyüşdə qarşılaşdırmaq qərarına gəlib, əsas məqsədi isə insanları hərb ilahisinin əzəmətinə və nəhayətsiz imkanlarına inandırmaqdır: “Qoy hamı görsün ki, onun iradəsinə tabe olan iki nəcib cəngavər necə igidliliklə döyüşərək, öz qanlarını necə axıdır. Nə qədər ki yer üzündə cəsarət və cəngavərlik yaşayır, insan xarakte-



Inventas vitam
juvat excusisse
per artes

rindəki başqa gözəl cəhətlər də yalnız mənə qulluq edəcək, başqa heç kəsə". Mars bu sözləri deyərək, səhnədən çıxdı.

Bu yerdə səhnədə iki döyüşü göründü və gözləri bir-birinə sataşan kimi döyüşə atıldı. Kifayət qədər çəkən bu səhnədə elə qılinc çalmaq məharəti nümayiş etdirdilər ki, bundan gözəl başı çıxan, bu qarşılaşmanın layiqincə qiymətləndirə bilən bəzi qonaqlar öz valehliklərini gizlətmədilər. Etiraf etməliyəm ki, onlar əla döyüşürdülər və mən bu qarşılaşmadan böyük zövq aldım. Onlar özlərini elə göstərirdilər ki, guya, bir-birinə təhlükəli yaralar vurur, nəhayət, guya, axıdılmış qandan gücdən düşüb hər ikisi yerə yixiləraq canlarını tapşırır.

Bu yerdə yenə hərb ilahisi önə çıxıb təmtəraqlı ifadələrlə qəhrəmanların güzətsiz döyüşündən söz açır, bu çarpışmanın onlar üçün əsl igid ölümü hazırladığını söyləyir, özünün isə insanların ruhuna nəhayətsiz hakim kəsildiyini, Olimp ilahilərinin hamisindən güclü olduğunu bildirir.

Sonra da çıxıb gedir. Sakit, ehtiyatlı səslənən bir musiqi eşidilir və bir müddətdən sonra səhnəyə özünün "qrasiya" adlı üç rəfiqəsi ilə birlikdə Venera çıxır, əzəmətli bədənləri dağım-dağım olmuş, öz qanlarında çımən bu iki döyüşünü görür. Üç qrasiya onların üzərinə əyilərək ağlaşma qurur ki, belə gözəl, belə misilsiz kişilər heç bir səbəb olmadan öz qüdrətlərini əldən verərək həlak olublar, bu döyüşülərin acı taleyinə ağladıqları zaman onların sahibəsi izah edir ki, qəddar Mars onları qızışdıraraq mənasız bir döyüşə atılmağa məcbur eləyiib. Qrasiyalar bununla razılaşırlar və xatırladırlar ki, Mars onun aşiqidir, bütün ilahi gözəlliyyinə baxmayaraq, Venera onu daim öz ağuşuna alır, qucaqlayır. Venera isə cavab verir ki, bu, alçaqcasına şər atmaqdən başqa bir şey deyil. Məgər məhəbbət ilahəsi hamının, hətta atası Yupiterin belə görməyə gözü olmayan qana susamış bu barbar ilahini sevə bilərmi? O, bu sözlərlə yaxınlaşış, özünün sehrli ağacı ilə cəsədlərə toxunur və onlar sağ-salamat, heç nə olmayıbmiş

kimi, yerlərindən qalxaraq əbədi sülh və dostluq əlaməti olaraq bir-birinə əl uzadırlar, söz verirlər ki, onları bu qanlı, ölüm-cül döyüşə vadər eləyən qəddar Marsın sözlərinə bir daha uymayacaqlar.

Sonra isə ilahi uzun və riqqətə gətirən bir nitq söylədi, həmin nitq onun özünü vəsf edir, insanlar üzərində hakim olan qüvvələrin ən güclüsü və ən nəcibi, həyatın mənbəyi, bütün başlangıcıların başlangıcı olduğunu çatdırırırdı. O, məhəbbətin gözəl hökmranlığınından, onun istənilən gücə incəlik bəxş etmək bacarığından, dünyəvi varlıqları ilahi qanunlara tabe etməsindən, qarşısında bütün canlıları baş əydirən, insanlarda kobud, heyvani nə varsa islah edən, onları nəcibləşdirən, hökmdarların hərəkətlərini və xalqların adətlərini yönəldən bir nemət olduğundan uzun-uzadı danişir, deyir ki, bəşər məhəbbəti və bəşər mərhəməti artıq viran edilmiş, qanla murdarlanmış yer üzündə öz müzəffər yürüşünə başlayıb, nəciblik və cəngavərlik onun qulluğundadır, məhəbbət bəşər övladına döyüşü şərəfi, hərbi şöhrətdən daha uca anlayışlar bəxş edir. Və axırda da öz sehrli çubuğunu qaldıraraq, elan edir ki, nəhayətsiz gücə və nəhayətsiz hakimiyyətə malik bir ilahi olan o, günahkar dünyani fəth edəcək, oranı məhəbbətin və əbədi sülhün sığınacağına çevirəcək.

Əgər mənim gülümsəmək bacaran üzüm olsayıdı, bu sadəlövh sonluğu eşidəndə mütləq gülümsünərdim. Lakin ilahinin pafoslu çıxışı tamaşaçılarda möhkəm əks-səda doğurdu, çoxlarını həyəcanlandıraraq riqqətə gətirdi, sonluqda söylədiyi gözəl sözləri isə hamı nəfəs çəkmədən dinləyirdi. Bu əssəri dünyaya gətirən şairlər də, sifətlərindəki özünəməftun ifadədən sezildiyi kimi, tamaşanın bütün uğurunu öz adlarına çıxmaga meyilli idilər, hərçənd ki, onlar barədə fikirləşən qətiyyən yox idi. Mən əminəm ki, onlar özlərinin eyhamlarla, gəlisiğözəl sözlərlə dolu alleqoriyalarını bizim hersoq ailəsi ilə Montansa evi arasında əbədi sülh sazişinin imzalanması şərəfinə keçirilən bütün təntənələrin ən əhəmiyyətliyi sayırdılar.



Mən isə elə düşünürəm ki, ən əhəmiyyətli hadisə məhz bundan sonra baş verəcəkdi.

Mənim yerim, adəti üzrə, yüksək hökmdarımın arxasında idi, çünki onu kifayət qədər yaxşı tanıdığınımdan öz istəyini dilinə, yaxud ağlına belə gətirməmişdən tapır, yerinə yetirə bilirdim, sanki, onun bir parçası idim. O, məndən başqa kim-sənin sezmədiyi bir işarə elədi ki, Lodovikoya, onun oğluna, onun yaxınlarına ixtiyarımda olan, reseptini ancaq mənim bildiyim qiymətli şərabdan süzüm. Mən öz qızıl dolçamı götürüb əvvəlcə Öküz üçün süzdüm. O, içkinin təsirindən qızaraq xəzli örtüyünü çıxarıb atmışdı, əynində qırmızı kamzolu oturmuşdu, gödəkboy, ətli və başına vurmuş qandan tamam qıpçırmızı idi. Boynundakı qızıl zəncirlər elə dolasmışdı, sanki, zəncirləmişdilər onu. Bu içi yeməklə ağızına kimi dolu cəmdəyin ətrafindakı hava qazla, tər iyi ilə, şərab buxarı ilə zəhərlənmişdi və bu heyvanabənzər məxluqun yanında durmaq ürəkbulandıran dərəcədə murdar bir şey idi. Onun yanından çəkilərkən fikirləşdim ki, görəsən, yer üzündə insandan murdar məxluq varmı və başladım onun hersoq masasının arxasında oturmuş yaxınlarına növbə ilə şərab süzməyə. Sonra Covanninin badəsini doldurdum, fikir verdim ki, Ancelika mənə özünün girdə mavi gözlərindəki sadəlövh heyranlıq ifadəsi ilə baxır, hələ uşaq olanda, mənim daşa dönmüş sifətimdən onunla oynamamaq istəmədiyimi başa düşərkən baxığının eyni ifadəsi idi. Mən yaxınlaşanda, fikir verdim, oğlanın əlini buraxdım, qəflətən rəngi ağardı, yəqin, qorxdu ki, onların biabırçı sirlərindən duyuq düşərəm. O, heç də səhv etmirdi. Onların bir-birinə yaxınlaşmasını görmək nifrət doğururdu, özü də düşməncilik edən iki nəslin nümayəndələri olmaqla yanaşı, həm də uşaq idilər, amma məhəbbətin murdar bataqlığına girmişdilər artıq. Mən onların sifətindəki qırmızılığa, qanın utanc gətirən istəklərdən coşmasını göstərən rəngə göz qoyurdum, bu istəklər əyanılışəndə çox murdar bir mənzərə yaradırdı. Günahsızlıqla

şəhvətin bu qarışığını görmək ikrah doğururdu, bu qarışq xüsusilə ona görə murdar idi ki, onlar yaşda olan insanların arasındaki məhəbbəti tamam başqa, biabırçı bir şeyə çevirirdi. Məmənuniyyətlə onun yarımcıq camını tamam doldurardım, amma bunun bir əhəmiyyəti yox idi, şərabımın bir damcısı da bəs edərdi.

Sonra don Rikkardoya yaxınlaşış onun badəsini ağızına kimi doldurdum. Bu, mənə həvalə olunmuş vəzifəyə aid deyildi. Amma mənim şəxsən özümə aid vəzifələrim də vardi. Mən özüm də özümə tapşırıqlar verə bilirəm. Görəndə ki hersoq mənə baxır, onun baxışlarına sakitcə davam gətirdim. Qəribə baxış idi. İnsanlarda belə baxış olur. Cırtdanlarda isə heç vaxt. Sanki, pusquda durmuş, qəlbinin dərinliklərində gizlənən bir şey qəflətən üzə çıxmışdı və mənə qorxuqarışq məmənuniyyətlə göz qoyurdu. Gizlin bir istək bircə dəqiqliyə dərinliklərin zülmətindən çıxmışdı, sürüşkən bədəni qırılan, işıqdan qorxan su həyulası təki qəfil çıxmışdı. Mənim kimi qədim bir məxluqun bu cür baxışı heç vaxt ola bilməz. Onun gözlərinin içində dimdik baxırdım və ümidvaram ki, əlimin əsmədiyini hiss etdi.

Bilirəm o, nə istəyir. Mən həm də onun cəngavər olduğunu bilirəm. Mən cəngavər deyiləm. Mən yalnız cəngavərin cırtdanıyam. Onun arzularını söyləməmişdən, heç fikrinə belə gətirməmişdən tapıram və onun bir hissəsi olmaqla, eşidilməz əmrlərini belə yerinə yetirirəm. Adamin yanında öhdənə düşən işlərin bir hissəsini boynuna çəkəcək belə balaca bir muzdlu qatil olsa, yaxşıdır.

Don Rikkardoya şərab süzəndə onun badəsi, təbii ki, yenə boş idi, kreslosuna yayılıb elə bir qəhqəhə çəkdilə ki, saqqalı dimdik kimi qabağa uzandı, iki sıra bəyaz, enli dişləri olan ağızı isə lap geniş açılıb yekə bir deşik kimi qaraldı. Onun düz hülqumuna baxa bildim. Güllən adama baxmağın, məncə, nə qədər iyrənc olduğunu artıq söyləmişəm. Lakin “həyata aşiq olmuş” və onu sonsuz dərəcədə gözəl sayan bu



Inventas vitam
juvat excusisse
per artes

təlxəyin bayağı qəhqəhəsini görmək ikiqat iyrənc idi. Dodaqları, damağı lap yaş idi, parlaq, geniş açılmış bəbəklərinə xırda damarlar uzanan gözlərinin kənarlarında daim yaş gilələnirdi. Qısa, qara tüklərindən aşağı, boğazında hülqumu atılıb-düşürdü. Sol əlində hersoginyanın bağışladığı yaqtı qaşlı üzüyü gördüm, xəstələnəndə yollamışdı, bu üzüyü onun şəhvətli sevgi məktublarından birinə bükərək, sinəmdə gizlətmışdım.

Nəyə güldüyüünü bilmirəm, mənim üçün maraqlı deyildi, əminəm ki, bilsəm belə, mənə qətiyyən gülməli gəlməyəcəkdi. Hər halda, sonuncu dəfə gülürdü, bunu bilirdim.

Mən öz işimi gördüm. İndi isə bu əxlaqsız, nikbin təlxəyin yanında duraraq onun qoxusunu, əynindəki, ehtirasına işarə olan tünd-qrmızı kamzolunun məxmərinin qoxusunu sinəmə çəkərək, işimin nəticəsini gözləyirdim.

Nəhayət, budur, hersoq – mənim möhtərəm hökmdarım yaşla çalan badəsini qaldırdı və ən nəcib bir təbəssümlə özünün hörmətli qonaqlarına, Lodoviko Montansa ilə onun bütün əsabələrinə, ilk növbədə, üzbəüz əyləşdiyi Lodoviko-ya müraciət elədi. Onun insana nəcib və gözəl gələn sıfəti buradakı bütün qalan qırmızı və şışkin sıfətlərdən çox fərqlənirdi. Özünün xoşagələn, yumşaq və eyni zamanda bəm, güclü, əsl kişi səsilə iki dövlət, iki hersoq ailəsi, iki xalq arasında bu gündən etibarən, bərqərar olacaq əbədi sülhün şərəfinə sağlıq dedi. Bitmək bilməyən mənasız müharibələrə son qoyulub artıq, yeni dövr başlanıb və bu dövr bizim hamımıza xoşbəxtlik və sevinc gətirəcək. Nəhayət ki, müqəddəs kitabın dünyada əmin-amanlıq barədə yazdıqları həyata keçəcək. Bu sözləri deyərək, o, öz badəsini başına çəkdi və onunla eyni anda bütün ali qonaqlar da öz qızıl badələrini boşaltdılar.

Hökmdarım əyləşdi və əlində badəsi bir xeyli fikrə getdi, sanki, dünyani yenə şüşə arxasından sürürdü.

Bayram səs-küyü təzədən qızışdı, bunun nə qədər davam etdiyini söyləmək mənə çətindir: elə vəziyyətlər olur ki, zaman anlayışını bilmərrə itirirsən. Həm də daxilimdəki gərginlik çox güclü, az qala, dözülməz idi, öz qədəhinə əlini belə vurmamış Covanniyə qəzəbim isə dəlilik həddinə çatırdı. Qəzəb içində gördüm ki, Ancelika solğun bir təbəssümlə qədəhi özünə sarı çəkdi, elə bil, içmək istəyirdi. Umid edirdim ki, bir-birini sevən bu iki cavan mənim şərabımdan dadacaq, eyni bulağın gözündən içmək istəyəcəklər. Amma onların biri qədəhə heç toxunmadı da. Ya bu murdar qız nəsə duymuşdu, ya da onlar öz ehtiraslarından artıq elə məst idilər. Qəzəb içimdə qaynayırdı. Niyə yaşamalıdırular axı! Lənətə gəlsin onları!

Əvəzində, don Rikkardo, təbii ki, badəsini başına çəkdi. Yeri gəlmışkən, son badəsini də nəcib kavaler kimi qəlbinin hakimi hersoginyanın şərəfinə qaldırdı. Tabutunun başında da oyunbazlıq edirdi. Komik jestlə yararsız sağ əlinə işarə edərək, sol əlilə onu qonaq etdiyim əvəzsiz içkini yuxarı qaldırdı, özünüñ məşhur, amma son dərəcə sarsaq görünən təbəssümünü bütün ağızı ilə nümayiş etdirirdi. Qadın da onun üzünə gülümsünürdü, əvvəlcə yüngülvari, bic-bic, sonra isə baxışlarından məni iyrəndirən nəm, nisgilli parlıtı yağdıraraq gülümsünürdü. Başa düşmürəm ki, bu cür baxmaqdan necə utanmış qadın olan bəndə.

Birdən Öküz vəhşi bir nərə çəkdi və onun gözləri bir anda, sanki, şüşəyə döndü. Stolun həmin tərəfində oturmuş əsabələrindən bir necəsi yerindən sıçradı, amma ayaq üstə dayana bilmədi, masanın kənarından yapışıb, təzədən öz stullarına sərildilər, ağrıdan qivrılır, zəhər barədə nəsə mızıldanırdılar. Eşitmək olmurdu onları. Lakin hələ halı üstündə olanlardan biri ucadan, bütün zala çıçırdı: "Bizi zəhərləyib-lər!" Hami yerindən qalxdı, ara dəhsətli dərəcədə qarışdı. Lodovikonun adamları xəncərlərini, başqa silahlarını qaparaq, zəlin hər tərəfindən əsas stola sarı yürüüb, öz ağalarına yaxınlaşa



Inventas vitam
juvat excusisse
per artes

bilmək üçün bizimkilərə zərbələr endirməyə başladılar. Amma bizim adamlar da artıq qalxmışdilar, özlərini və hersoqu müdafiə etməyə çalışırdılar. İt yiyesini tanımirdi, ağlaşığmaz bir qarışılıq düşdü. Həm bizimkilərin, həm də onların arasında ölənlər, yaralananlarvardı, qan su yerinə axırdı. Elə indicə dinc, yanaşı oturmuş sərxoş, qırımızısfət döyüşçülər bir anın içində ölümcül davaya qalxmışdilar, dörd divar arasında, bərbəzəkli stolların arxasında müharibə meydanındaymış kimi vuruşurdular. Hər tərəfdən can verənlərin iniltisini, xırıltısını boğan qışqırıq, çıçırtı eşidilirdi. Dəhşətli lənətlər cəhənnəmin bütün ruhlarını bura, cinayətlərin ən məkrlişinin törəndiyi yerə çağırırdı. Mən stulun üstünə qalxdım ki, baş verənləri yaxşı görə bilim. Əməlimin nəticəsinə həyəcandan, coşqunluqdan özümü itirərk baxırdım, daha yaxşı aqibətə layiq olmayan bu murdar cinsin kökünü necə kəsdiyimə baxırdım. Baxırdım ki, mənim amansız və öldürücü, cəza verən və intiqamını alan qüdrət qılincım onların başları üstündə necə oynayır. Bu insanları əbədi əzab üçün cəhənnəmin körüyünə necə yolladığımı baxırdım. Qoy onların hamısı cəhənnəm alovunun zəbanəsində yansın! Ozlərini insan adlandıran və yalnız ikrah, nifrət doğuran bütün bu iyrənc məxluqlar! Niyə yaşasınlar axı! Niyə yeyib hırıldışınlar, sevişsinlər, doğub-törəsinlər yer üzündə! Xeyirxahlıqları bəd əməllərindən dəhşətli olan bu yalançı komediantlar, bu ikiüzülər, bu günahkar və abırsız məxluqlar nəyə lazımdır axı! Qoy onların hamısı cəhənnəmdə kül olsun! Mən özümü iblis sayırdım, zülmətin bütün ruhları məni əhatə edirdi, bu ruhları isə onların özləri çağırmışdilar cəhənnəmdən və indi həmin o ruhlar ətrafda qaynaşırdılar, üz-gözlərini eybəcər şəkəl salıb özlərilə ölürlər səltənətin hələ bədən iyi verən təzə ruhları dartıb aparırdılar. O vaxtadək yaşamadığım, huşumu itirəcək dərəcədə iti olan bir həzzlə yer üzündəki hakimiyyətimi duyurdum. Mən idim dünyani dəhşət və ölümlə dolduran, mən idim buraları parlaq bayramdan ölüm

və qorxu səltənətinə çevirən. Mən öz dərmanımı hazırlayıram – hersoq və hersoginyalar ölümqabağı can çəkişmələrində inildəyir və döşəmədə, öz qanlarında qırılırlar. Mən öz içkimə onları qonaq edirəm – bəzəkli, təmtəraqlı stolların arxa-sindəki möhtərəm qonaqların rəngi ağarır, daha heç kəs heç kəsə gülümsünmür, qadına məhəbbətdən, həyata məhəbbətdən dəm vurmur. Çünkü mənim şərbətim həyatın ecazkar və gözəl olduğunu unutdurur, ətrafdə hər şeyi qatı duman bürüyür, gözlər kor olur, baxışlara zulmət çökür. Mən onların məşəlini təpəsi üstə çevirərək söndürürəm, qaralıq hər yanı öz ağuşuna alır. Buranın sahibi mənəm, mən onları özümün Dəhşət Axşamıma toplayıram, daim qəlbimi qidalandıran, onlar üçünsə elə ölümün özi olan zəhərli qanımdan daddira-raq hamisini kor edirəm.

Öküz hərəkətsiz oturmuşdu, üzü göyərmiş, seyrək saqqallı alt çənəsi isə qəzəbli bir tərzdə sallanmışdı, sanki, öz çürük dişləriylə kimisə dişləməyə hazırlaşırdı. Gözləri hədə-qəsindən çıxmış, saralaraq qanla dolmuşdu, baxanda adamı dəhşət götürürdü. Birdən zəncirlənmiş boynunu iti bir hərəkətlə tərpətdi, sanki, sindürmaq istəyirdi və ağır kəlləsi yana sallandı. Onun qısa öküz bədəni qövs kimi əyildi, bıçaq sanctibmiş kimi titrədi, – o artıq ölmüşdü. Onun hersoq stolunun arxasında oturmuş yaxınları isə cəhənnəm əzablarında qovrulurdular, lakin tezliklə onlar da hərəkətsiz qaldılar, həyat nişanəsi daha görünmürdü sifətlərində. O ki qaldı don Rikkardoya, o, kreslosuna yayxanaraq gözlərini qapayıb ölürdü, sanki, mənim şərbətimdən ləzzət alırdı (gözəl şərab dadanda, onun sevimli pozası bu idi), sonra birdən bütün dünyani qucaqlamaq istəyirmiş kimi, əllərini yana açdı, arxası üstə yıxıldı, peysəri yerə dəyib taqqıldı – bu da son.

Qızğın döyüsdə və qarışılıqlıda isə onların hayına qalan yox idi, özləri ölesi idilər və hərə də öz bacardığı kimi ölürdü. Təkcə Öküzlə bir sıradə oturmuş və lənətə gəlmış qızın ucbatından



Inventas vitam
juvat excusisse
per artes

şərbətimə əl dəyməmiş Covanni atasının yanına atılıb cəsədi üstünə əyilmişdi, guya, əlindən nəsə gələ bilərdi. Lakin qoca əclafın canı ağızından çıxan kimi, yumruqları yaxşı dəmirçi yumruqlarına bənzəyən bir nəhəng Covanniyə yaxınlaşmağa müvəffəq oldu, onu qoltuğuna vurub çıxışa sarı üz qoydu. Bu qorxaq da, təbii ki, özünü aradan çıxarmalarına imkan verdi. Bax, beləcə qaçdı əlimizdən. İblis aparsın onu!

Stol aşdı, üstündə nə vardısa yerə töküldü, qəzəbdən özünü unudub, bir-birinin qanını tökməyə can atanların ayaqları altında sıyıqabənzər bir şeyə çevrildi. Qadınlar artıq çoxdan çığırta salib dağlışmışdilar, lakin davanın ən qızgrün dəmin-də hersoginyanı gördüm, daş heykəl kimi donaraq, ətrafindakı dağıntının içində durmuşdu, sifəti ölüünükü kimiydi, gözləri, elə bil, şüşə parçasına çevrilmişdi. Qırışlı, boşalmış dərisində yanaq qırmızısının qalıqları olan bu son dərəcə solğun maska komik təsir bağışlayırdı. Nəhayət ki, nökərlər onu bu dəhşət zalından apara bildilər, o da tamamilə iradəsiz halda onların dalınca getdi, sanki, harada olduğunu, hara getdiyini də anlamırdı.

Montansanın say etibarilə üstün qüvvələrimiz tərəfindən sixışdırılan adamları çıxış qapılara tərəf geri çəkilməyə başladılar, amma yenə də vəhşi kimi müdafiə olunurdular, hərçənd ki, silahları aşkar azlıq edirdi. Döyüş pilləkənlərdə də davam edirdi, onlar düz meydana kimi təqib olundular. Lakin burada hər tərəfdən sixışdırılan düşmənə Montansanın palasso Ceraldidən çağırılmış şəxsi mühafizə dəstəsi köməyə yetişdi və düşmən onların yardımını ilə şəhərdən qaça bildi. Yoxsa sonuncu nəfərədək qırılaqdılar.

Mən boşalmış zalin alatoranında durmuşdum, bütün qəndillər yerdə idi. Yalnız cir-cindir geymiş, ac küçə uşaqları əllərinəki məşəllərlə ölülərin arasında yemək qalıqları axtarır, tapdıqlarını dəhşətli bir acgözlükə udurdular və eyni zamanda, gümüş qab-qacağı da götürməyi unutmurdular, onları paltarlarının altında gizlədərək çırpışdırırlılar. Burada çox

ləngiməkdən qorxduqları üçün məşəlləri atdilar, qənimətlərini də götürərək sivişib küçəyə qaçdilar, mən isə zalda tamam tək qaldım. İndi ətrafıma sakitcə göz gəzdirib düşünə bilərdim.

Daş döşəmədə sönməkdə olan məşəllərin sayışan işığında, qan gölündə tapdalanmış, kirlənmiş süfrələrin, ziyafət xörəklərinin arasında yaman gündə olan meyitlər qalaq-qalaq idi – həm bizimkilərin, həm də onların meyitləri. Bayram palṭarları cirilmiş, kirlənmişdi, rəngi qaçmış sifətləri isə hələ qəzəbli ifadələrdən əyilmişdi, çünki onların hamısı qəddar döyüşdə, dəli qəzəbin ağuşunda ölmüşdü. Mən də dayanıb bütün bu mənzərəyə özümün qədim gözlərimlə baxırdım.

Bəşər sevgisi. Əbədi sülh.

Bu məxluqlar özlərindən, öz həyatlarından danışarkən pafoslu, gözəl sözlər olmadan keçinə bilmirlər də.

Ertəsi gün mən hersoginyanın yataq otağına gələndə o, yerinin içində hər şeyə biganə halda uzanmışdı – mənasız gözlər, qupquru dodaqlar. Adama elə gəlirdi ki, bu dodaqlar bir də heç bir səs çıxarmayacaqdır. Səliqəsiz, solğun saçları əzik çarpayı başlığında killə kimi qalmışdı. Əlləri heysiz halda yorğanın üstnə düşmüşdü. O, məncə, gəldiyimi heç görmürdü, hərçənd ki, düz otağın ortasında durmuşdum və onun üzünə baxırdım ki, tapşırığı varsa, söyləsin. Onu ürəyim istəyən qədər nəzərdən keçirə bilərdim. Yanağının qırmızısı hələ tam silinməmişdi – keçmiş sevincin yeganə sübutu, üzünün solmuş və qurumuş dərisi, köklüyüնə baxmayaraq, tamam qırış içində olan boynu. Həmişə ifadəli olan gözləri də indi donub qalmışdı. Onların bütün parlaqlığı itmişdi. Heç kəs inanmazdı ki, nə vaxtsa gözəl olub bu qadın, kimsə onu sevib, qucaqlayıb. Bu fikrin özü indi aqlasılmaz görüñürdü. Yataqda qoca, eybəcər bir qadın uzanmışdı.

Nəhayət ki.

Bizim sarayda matəmdir. Saray öz təlxeyini itirdi. Bütün saray camaatı, bütün cəngavərlər, şəhərin bütün adlı-sanlıları



Inventas vitam
juvat excusisse
per artes

və təbii ki, öz nökər-qulluqçuları yola salırdı onu. Mən əmini-nəm ki, onun nökərləri sidq-ürəkdən ağlayırdılar onun üçün – belə qayğısız, bədxərc xozevinə qulluq eləmək, yəqin, xoş idi. Dəfn mərasiminə tamaşa eləmək üçün qara camaat da küçə-lərə tökülmüşdü – deyirlər ki, bu məsuliyyətsiz insandan onların da xoşu gəlirmiş. Onlar, nə qədər qəribə olsa da, belələrini çox istəyirlər. Bir qarnı ac, bir qarnı tox yaşaya-yasaya, başqalarının qayğısız, israfçı həyat tərzindən gözəl hekayətlərə sevə-sevə qulaq asırlar. Deyirlər ki, qara camaat onun barəsində dillərdə dolaşan lətifələrin hamisini – onun “igidlikləri” və “oyunbazlığı” haqqında – əzbər bilir, bu ləti-fələri sarayın yanına sığınmış yoxsul daxmalarında danış-mağı xoşlayırlar. İndi isə o, camaati bir də sevindirirdi, özü-nün təmtəraqlı dəfəninə tamaşa etmək imkanı vermişdi onlara.

Mərasimin öündə başını lap aşağı salmış, qüssədən əzilmiş kimi görünən hersoq gedirdi. Aktyorluq etmək lazım gələndə onun əvəzi yox idi. Amma bunda təəccüblü bir şey də yoxdur. O axı təbiətən çoxsifətli idi.

Heç kəs piçıldışmağa cəsarət eləmirdi. Mərasimdən sonra, öz daxma və saraylarında nədən danışacaqdılar, bunun elə bir əhəmiyyəti yox idi. Baş vermiş hadisəni taleyüklü bir anlaşılmazlıq hesab etmişdilər. Don Rikkardo mötəbər qonaqlar üçün nəzərdə tutulmuş zəhərli şərabı səhvən içmişdi. Axı onun sonsuz iştahası hamiya bəlli idi, təəssüf ki, faciəvi ölü-mündə də bütün günah elə onun öz boynuna düşürdü. O ki qaldı Lodoviko ilə əsabələrini zəhərləməyimizə, buna yalnız sevinirdilər, – elə zəhərlənməli alçaq idi, – deyirdilər.

Dəfn mərasimində hersoginya yox idi. O elə uzana qal-mışdı, hərəkətsiz, hər şeyə biganə idi, yeməkdən də imtina etmişdi. Daha doğrusu, imtina etmirdi, çünkü, ümumiyyətlə, bir kəlmə də danışmirdi, amma qulluqçular bir tikə də sala bilmirdilər ağızına. Gözləri qıpqırmızı olmuş sarsaq kame-ristkası da çəşqin halda onun başına hərlənir, gözlərinin yaşı-nı ətli yanaqlarına yaxırdı.

Məndən heç kəs şübhələnmir. Çünkü mənim içimdəki-ləri bilən yoxdur.

Çox ola bilər ki, hersoq onun ölümünə möhkəm qüssələ-nir. Onun təbiətini nəzərə alsan, bunu da istisna etmək olmaz. Mənə belə gəlir ki, onun üçün kədərlənmək hersoqa xoş gəlir, ona elə gəlir ki, bu, gözəl və nəcib bir hərəkətdir. Cəngavərlərə xas qərəzsiz kədər – bu hiss insani ucaldan, böyü-dən bir hissdir. Həm də hersoq onun ölümünü arzulasa belə, yaman bağlanmışdı ona. İndi o, dünyasını dəyişəndən sonra isə ikiqat əziz olmuşdu. Əvvəllər onun öz dostuna bəslədiyi hissələri nələrsə məhdudlaşdırırdı. İndi onların heç biri artıq yoxdur. İndi, istədiyinə çatandan sonra hiss edirdi ki, get-dikcə daha çox sevir onu.

Həmi don Rikkardodan danışır, başqa mövzu yoxdur. Onun necə insan olmasından, necə yaşamasından, necə ölmə-sindən, filan-filan vaxtlarda nə deməsindən, filan-filan hallar-da necə ürəyigenişlik göstərməsindən, cəngavərliyindən, şən və igid bir kişi olmasından söhbət açırdılar. Sanki, o, yaşıdı-ğı günlərə nisbətən indi daha canlı idi. Amma insan təzə oləndə həmişə belə danışırlar. Bu tez keçir. Sənin mütləq unu-dulacağından labüd həqiqət mövcud deyil.

Onlar isə söyləyirlər ki, guya, o heç vaxt unudulmaya-caq. Sonra müstəsna adam olması, qeyri-adiliyi haqqında nağıl-lar uyduraraq onu ölməzliyə qovuşdurmaq isteyirlər. Qəribə-dir ki, bu insanlar ölümə nifrət edirlər, xüsusilə də əgər söhbət öz sevimlilərindən gedirsə. Beləliklə, əfsanə yaradılılığı özünün ən qızığın dövrünü yaşayır və bu əyyaş, boşboğaz və təlxək barədə bütün həqiqətləri bilənlərə isə yalnız əllərini yana açıb onların nağıllarına qulaq asmaq qalır. Danışdıqla-rının həqiqətə qətiyyən aidiyəti olmadığı belələrini heç narahat eləmir; deyirlər ki, o, sevincin, poeziyanın özüdür, daha nədir, daha nədir və dünya onsuz ləzzətini itirib, təəssüf ki, bir də heç vaxt onun sirayətedici gülüşünü eşitməyəcək,



zarafatlarının şahidi olmayacaqlar, onlar özlərini kədərin əlində əsir olan bir yetim kimi hiss edirlər. Onun xiffətini çəkməkdən indi hamının dəhşətli dərəcədə xoşu gəlir.

Hersoq bu melodramda özünəxas qəlbigenişliklə iştirak edir. O, təriflərlə dolu nitqlərə qüssə içində qulaq asır, arabir də hersoqun dilindən çıxdığına görə, daha gözəl görünən replikalarını tullayır.

Amma, ümumiyyətlə, küll halında götürəndə ümidvarıram ki, o, özünün kiçik rəğbətindən tam razı qalıb. Hərçənd ki, bunu heç bürüzə vermir. O, baş vermiş hadisə barədə mənə nə yaxşı, nə də ki pis bir söz demədi. Hersoq istəsə, öz nökərlərinin hərəkətlərini görməyə bilər, əgər ona belə rahatdırsa.

O, məndən qaçıır. Həmişə bu cür vəziyyətlərdə olduğu kimi.

Hersoginyanın kədəri heç bir şeydə görünmüür. Bilmirəm bunu necə yozum, – ola bilər ki, bu, onun çox qüssələnməsinə dəlalət edir. O, sadəcə, yataqdadır, gözlərini bir nöqtəyə zilləyərək uzanıb.

Onun qəm yeməsinin səbəbkərini təkcə mənəm, başqa bir kimsə deyil. Əgər o, çıxılmazlığa düçər olubsa, bu yalnız mənə görədir. Əgər o, tanınmaz dərəcədə dəyişibsə və bir də heç vaxt əvvəlki kimi olmayacaqsa, bunun da baiskarı mənəm. Və əgər o, yatağa düşübsə, uzana qalbsa və daha öz görkəmi barədə heç düşünmürsə, bütün bunlar mənə görədir.

Mənim heç ağlıma da gəlməzdi ki, onun üzərində nə dərəcədə təsirim varmış.

Qətl hersoqun populyarlığını lap artırdı. Hami bir ağızdan deyir ki, o, görkəmli hökmdardır. Hələ heç vaxt düşmən üzərində qələbə belə tam olmamışdı və hökmdarın şəxsiyyətinə təbəələrində bu dərəcədə sitayış doğurmamışdı. Onunla fəxr edirlər və belə düşünlər ki, bu hərəkəti ilə qeyri-adi uzaqgörənlik və qətiyyət nümayiş etdirib.

Bəziləri tərəddüd edirlər ki, bütün bunlar sonucda xeyrə calanacaqmı? Onlar indidən xoşagəlməz şeylər duyurlar. Əş, belələri həmişə olur da. Əksəriyyət isə ruh yüksəkliyi içindədir və elə ki hersoq göründü, onu alqışlarla, heyranlıqla qarşılıayırlar. Məqsədə aparan yolda heç bir maneə görməyən hökmдарın nüfuzu qarşısında kim davam gətirə bilər ki!

Xalq ümidi edir ki, nəhayət, sakit və xoşbəxt həyat sürəcək. Onlar razı qaliblər ki, qonşu xalq öz başçısını itirib: artıq xoşbəxtliyə çatmaq yolunda qonşuları heç bir maneə yarada bilməyəcək, onları narahat etməyəcəklər.

Onların dərdi-azarı təkcə xoşbəxtlikdir.

Maraqlıdır, görəsən, indi hansı uzaqqörən planlar qurur. Görəsən, onlara yenə hücum çəkib birbaşa şəhərə girmək, ölkəni tam istila etmək istəyirmi? Onların bütün başçılarını, az-çox əhəmiyyətli simalarının hamısını aradan götürəndən sonra bundan asan nə vardı ki. Covanni uşaqdır, onu saya almaq gərəkməz, o, bizim üçün heç bir narahatlıq yaradası deyil, bir şey olan kimi aradan çıxanlardandır. Yaxşı olardı ki, onu tutub əsl kişi davranışının necə olduğunu öyrədək.

Şübhə etmirəm ki, mənim ağam bu qətliamın meyvələrini dərmək niyyətindədir. Bu, ağlabatan hərəkət olardı. O, əlin-dəkilərlə qane olanlardan deyil. Əgər əkdinsə, mütləq biçmək də lazımdır.

Sarsaq şayiələr dolaşır, guya, Montansa xalqı silaha sarılaraq, öz hersoqlarının və onun yaxınlarının qanını alacağına and içir. Boş söhbətlərdir təbii ki. Çox ola bilər ki, onlar, həqiqətən, qəzəbləniliblər. Bizim istədiyimiz də elə bu idi də. Amma silaha sarılmaqları, belə bir hökmdara görə qisas almaq niyyətində olmalarına inanmağım gəlmir. Hətta deyilənlər həqiqət olsa belə, buna əhəmiyyət vermək lazım deyil. Hökmdarsız xalq, təkəsiz keçi sürüsü kimi bir şeydir.



Inventas vitam
juvat excusisse
per artes

Eşitmışəm ki, onlarda hakimiyyət başına gənc Covanninin əmisi, Lodovikonun qardaşı gəlib. İntiqam alacağına da, guya, o and içib. Bax bu, həqiqətə daha çox oxşayır. Xalq öz hökmədarına görə intiqam almır, niyə də alsın ki? Xalq bütün hökmədarların əyyamında eyni dərəcədə pis yaşıyır və həmişə özünə əzab verənlərin lap birindən də olsa, canını qurtaranda sevinir.

Deyirlər ki, o da elə mərhum Lodoviko kimi bir adamdır, amma indiyədək onu sixışdırır, əhəmiyyətli bir rol oynamasına imkan vermirdilər. Adı Erkole Montansadır və görünür, döyüşü olmasa belə, təhlükəli adamdır. Deyirlər ki, o indi sükanı öz əlinə alıb, özünün dediyinə görə, ölkəni ölüm təhlükəsindən xilas etmək və həm də səltənətin hersoqu olmaq, həddindən ziyadə zəif xarakterə malik gənc varisi kənarlaşdırmaq üçün; o, özünü Montansa nəslinin layiqli davamçısı kimi, hökmdarlıq vəzifəsinə daha uyğun sayırmış. Nə olar, tamamilə inandırıcıdır. Dünyada hər şey, adətən, belə baş verir.

Deyəsən, bu maral gözlü, sinəsində medalyonu olan oğlanın heç vaxt taxta çıxmayaçağı barədə dediklərim yavaş yavaş doğrulmağa başlayır axı.

Deyirlər ki, artıq qisas almaq üçün lazımı sayda qoşun toplanıb, guya, düşmən artıq ölkəmizə girib çay boyu irəliləyir. Qoşuna rəhbərliyi Bokkarossa edir; o, muzdluları ilə bir yerdə, bizim verdiyimizdən iki dəfə artıq məbləğə yeni Montansa uğrunda ölməyə razlıq verib. Onlar vəhşilik törədir, qarşılara çıxan nə varsa yandırır, məhv edirlər – görünür, heç ölməyə hazırlaşırlar, başqlarını öldürməyə gəliblər bura.

Bizim sərkərdələr tələsik qoşun yiğirlər ki, düşmənin irəliləməsini dayandıralar. Şəhərdə əsgər yenə çoxdur, onlar cəbhəyə yollanırlar ki, nəhayət, öz işləri ilə məşğul ola bilsinlər.

Hersoq isə, əslində, tam fəaliyyətsizdir.

Deyirlər, canlı qüvvə sarıdan bizim çətinliyimiz var, məlum məsələdir də, gör sonuncu müharibədə nə qədər adam ölmüşdü.

Lazımı qədər, heç olmasa, əlində qılınc tuta bilən kişi yiğmaq elə asan iş deyil. Amma çalışırlar, kim varsa yiğırlar ki, Montansanın ordusundan sayca az olmayıaq, axı onlar da son mühabibdə kifayət qədər gücdən düşmüş, möhkəm itkilərə məruz qalmışdır. Əvvəlki ruh yüksəkliyi gözə dəymir, amma hamı əmrə tabe olur, başa düşürlər ki, bu, qaçılmazdır. Hamı anlayır ki, hərə öz nəsibi ilə sözsüz barışmalıdır, həyatda yalnız xoşbəxtlik naminə yaşamaq olmaz.

İstilaçılar şəhərə can atırlar və onların qarşısını indi yalnız təsadüf ala bilər. Bizim qoşunlar mövqelərini uzun müdət saxlaya bilmir, hər dəfə geri çəkilməyə məcbur olurlar. Döyüş meydانlarından elə eyni zəhlətökən, kədərli məlumatlar yetişir – verilən itkilər və bizim qoşunların geri çəkilməsi barədə.

Düşmən, ayağı dəyən yerləri sonuna kimi talan eləyir. Kəndləri tutan kimi yandırır, əhalini o dəqiqə qətlə yetirir. Mal-qaranı tutub aparır, bir qismini kəsib elə düşərgə tonquallarının dibində yeyirlər, qalanını isə ehtiyat üçün aparrılar. Zəmilərdəki taxila od vururlar. Bokkarossanın muzdluları ürəkləri istəyəni edirlər. Onlar keçən yerdə bir ins-cins qalmır.

Şəhərə dəstə-dəstə qaçqın axışır, şəhər darvazalarından öz arabaları ilə arası kəsilmədən, elə hey keçirlər. Nələr yoxdur bu arabalarda: gil qazanlar, yorğanlar, cir-cindir, köhnə-kürüş, o qədər gərəksiz şeylər gətirirlər ki, hamını gülmək tutur. Kimsə keçinin, arıq inəyin buynuzundan yapışib çəkir, möhkəm qorxduqları isə görkəmlərindən bəllidir. Şəhərlilər deyinirlər: niyə gəliblər bunlar? Onların şəhərə doluşması hamiya narahatlıq yaradırdı. Qaçqınlar elə meydənlərdən binə salır, öz mal-heyvanlarının yanında yatırdılar və şəhər də getdikcə daha çox pintlər kəndə bənzəyirdi, onlar harada yerləşirdilərsə, oradan dəhşətli üfunət ucalırdı.



Inventas vitam
juvat excusisse
per artes

Bizim qoşunlar geri çəkilməkdən başqa heç bir iş görürmürlər. Şayiələr gəzir ki, düşmən artıq şəhərin yaxınlığındaır, amma dəqiq harada olmaları mənə bəlli deyil, aldığım məlumatlar bir-birinə tamamilə ziddir, odur ki, onlara inanmaq olmur. Cəbhədən gələn məlumatlar da elə eyni zəhlətökən, darixdirci xəbərlərdir, guya, müqavimət göstərib bizimkilər, amma axırda geri çəkilməyə məcbur olublar, indi isə yeni mövqedə möhkəmlənməyə çalışırlar, bir azdan da xəbər yetişir ki, bu mövqeni də buraxıb geri çəkildilər və sairə. Qaçqınlar sel kimi axır, onlar bütün şəhəri özlərinin mal davarı, cir-cindiriyəla ağızına kimi doldurublar.

Qəribə müharibədir.

Mənim üçün hersoqun biganəliyi, bütün işləri öz sərkərdələrinə tapşırması anlaşılındır. Onu müdafiə qətiyyən maraq-landırmır, cəlb etmir. O, mənim kimidir, hücum etməyi sevir. Hücum – bu, bizim ruhumuzun mayasındadır. Müdafiə olunmaqdan nə ləzzət almaq olar? Daim eyni şeydir, nə döyüşün parlaqlığı, nə ehtirası var onda. Nəyə lazımdır müdafiə? Tamam mənasız şeydir. Ondan kimin xoşu gələ bilər ki? Darixdirci müharibədir.

Montansanın və Bokkarossanın qoşunları artıq şəhər divarlarından görünür. İndi axşamdır, qüllənin təpəsində yerləşən otağının pəncərəsində düzənlikdə düşərgə tonqallarını işıqlı nöqtələr kimi görürəm. Qaranlıqda bu çox gözəl mənzərədir.

Mən indi tonqal kənarında oturmuş və bugünkü qəhrəmanlıqlarını qeyd edən muzdlu döyüşçülərin sıfətini aydın təsəvvür edirəm. Budur, tonqala zeytun ağacının budaqlarını aturlar və alovun oynasañ dilləri onların sıfətlərinin sərt, qətiyyətli cizgilərini işıqlandırır. Onlar əsl kişidlər, təsadüf ehtimali qarşısında qorxu yaşamır, öz talelərinə sahiblik edirlər. Onlar öz tonqallarını istənilən torpaqda çatırlar, hansı xalqın

çörəyini yedikləri barədə qətiyyən düşünmürlər. Onlar hansı ağaya qulluq etdiklərini də heç vaxt soruşmurlar: həmişə yalnız özlərinə qulluq edirlər. Usanmış halda birbaşa torpağın üstünə uzanır, sabahki qanlı qırğın ərəfəsində dincəlirlər. Onların öz vətəni yoxdur, amma bütün yer üzü də elə onlara məxsusdur.

Gözəl axşamdır. Payızın havası təmizdir, dağlardan küləyin gətirdiyi sərinlik duyulur havada, göydə də, yəqin, ulduzlar var. Mən pəncərənin qabağında uzun müddət oturub, saysız-hesabsız işıqlı nöqtələrə – tonqallara baxırdım. Amma vaxt idi artıq, gedib dincəlməliydim.

Bu qədər uzaqda olan tonqalları seçə bilməyim qəribə idi, göydəki ulduzları isə, ümumiyyətlə, görmürəm, heç vaxt görə bilməmişəm. Mənim gözlərim, elə bil, başqalarınkı kimi deyil, amma bu heç də o demək deyil ki, gözlərim xarabdır, çünki yer üzündə nə varsa, tamam aydın görünürəm.

Mən Bokkarossa barədə tez-tez düşünürəm. O, gözlərimin önündədir; özünün çopur sıfəti, yırtıcı çənəsi və dərində gizlənən gözləri, hündür, az qala, nəhəng boyu ilə. Sinəsində də şir sıfəti – qəzəblə qicanmış yırtıcı dişlər, bütün dünyaya göstərdiyi dil.

Qala divarlarının düz altında baş vermiş dramatik döyüşdən sonra bizim əsgərlər özləri də şəhərə qaçqınlarda bir yerdə gəldilər. Döyük qanlı olmuşdu və bizimkilər neçə yüz adam itirmişdilər, sürünen-sürünen şəhər darvazalarından keçən, ya da döyük meydanına ərlərini, oğullarını axtarmaq üçün çıxmış qadınların köməyi ilə gətirilən yaralılardan isə heç danışmağa dəyməzdi. Bizim əsgərlər müqaviməti dayandırıb şəhər divarlarından içəri çəkilərək, burada siğınacaq tapanda vəziyyət artıq aqlamlı idi. Onların ucbatından şəhərdə, həqiqətən, dəhşətli bir qarşıqliqvardı, adama elə gəlirdi ki, küçələrdəki əsgərlərin, yaralıların, kəndlərdən gəlmış qaçqınların



Inventas vitam
juvat excusisse
per artes

Əlindən şəhər indicə partlayacaq. Ara tamam qarışmışdı, təbii ki, əhvali-ruhiyyə də bundan daha pis ola bilməzdi. Adamlar elə küçədəcə yatırdılar, hərçənd ki, gecələr möhkəm soyuq olurdu, amma elə gündüz də əldən düşmüş, yorğunluqdan yatmış adamlara, yaralılara rast gəlirdin, onların bəzilərinin yaralarını eləcə birtəhər sarılmışdır, daha bir kimsə yox idi qayğılarını çəkə. Qısaçı, bir çıxılmazlıq, ümidsizlik vardı hamida və qarşidakı mühasirə barədə düşüncələr bu ümidsizliyi bir az da dərinləşdirirdi.

Heç Bokkarossa kimi birisinə müqavimətə cəhd etməyə dəyərdimi? Şəxsən mən bu müharibənin uğuruna heç vaxt inanmamışam.

Lakin deyirlər ki, şəhər son damla qanımızadək müdafiə olunacaq. Yəni onun müdafiə istehkamları, guya, çox möhkəmdir, uzun müddət davam gətirə bilər, bəlkə də, lap alınmazdır bizim qala. Bütün şəhərlər həmin o ana kimi alınmaz olur ki, kimsə onu almaq üçün əməlli hücumu keçir. Bu alınmaz qalalar barədə mənim öz düşüncəm var.

Hersoq birdən dirilib, deyəsən, şəhərin müdafiəsini öz üzərinə götürəcək. İndi ona çəp-çəp baxır, görəndə də heyran alqışlarla qarşılamırlar daha. Qətiyyən. Belə hesab edirlər ki, Montansanın bütün əsabələriylə bir yerdə qətli ağılsız bir hərəkət idи və belə hərəkət yeni müharibələr, yeni əzablardan savayı, heç nə gətirə bilməzdi.

Hersoginya yenə ayaq üstədir, başlayıb xırda-xırda yeməyə, amma özünə hələ də oxşamır. Çox arıqlayıb, bir zamanlar kök üzünü dərişi bozararaq tamam quruyub. Onu, elə bil, dəyişiblər. Paltarları əynindən töküür, elə bil, özgəninkidir. Daim qara geyinir. Hərdən dillənəndə də yavaş, az qala, piçılıtyla deyir sözünü. Ağzı elə əvvəlki kimi, qupqurudur, arıqlamağı sifətinin ifadəsini büsbütün dəyişib, gözləri çuxura düşüb, ətrafında qara halqalar var, baxışı qızdırımlı adamlarına benzəyir.

O, saatlarla, dizləri tamam uyuşana kimi xaćın öündə dua eləyir, sonra da böyük çətinliklə ayağa qalxır. Nə barədə dua etməsini, təbii ki, mən bilmirəm, lakin duaları çox güman ki, yerinə çatmır, çünkü hər gün təzədən başlayır İlahiyyə yalvarmağa.

O, öz yataq otağından heç çıxmır.

Mənim eşitdiyimə görə, maestro Bernardo hersoqa müdafiə istehkamlarının möhkəmləndirilməsi üçün kömək edir və mühasirəyə düşmüş şəhər üçün son dərəcə qiymətli, cürbəcür qurğular fikirləşir. Deyirlər ki, qızgın iş gedir bu sahədə, nə gündüz bitir, nə də gecə.

Mən maestro Bernardonun dahiliyinə zərrə qədər də şübhə etmirəm. Lakin Bokkarossanın qarşısında, elə bilirəm ki, o da acizdir. Qoca maestro ruhən, şəksiz ki, güclüdür, zəkası da çox şeyi, bəlkə də, lap hər şeyi ehtiva eləyir. Onun qulluğunda təbiətin güclü ünsürləri durub, bəlkə də, bunu həmin o ünsürlər heç öz iradələrilə etmir. Amma Bokkarossa özü bir təbiət ünsürtüdür və bütün qalan ünsürlər də ona məmənnuniyyətlə kömək edirlər. Mənə elə gəlir ki, təbiətə o daha yaxındır.

Bernardo – ana təbiətdən ayrılmış bir insandır və onun özündənrazi, aristokrat cizgiləri həmişə içimdə bir inamsızlıq oyadıb.

Mənə elə gəlir ki, döyüş qeyri-bərabər olacaq.

Kim onları yanaşı qoyub baxsa, – Bernardonun zəkali alnına və Bokkarossanın vəhşi, yırtıcı çənəsinə, – kimin daha güclü olması barədə qətiyyən tərəddüd etməzdi.

Şəhərdə ərzaq qılığrı yaranıb. Burada, sarayda biz, təbii ki, bunu hiss etmirik, amma deyirlər ki, xalq acliq çekir. Əhalinin bu qədər artdığını nəzərə alsaq, burada qəribə heç nə yoxdur. Qaçqınlara getdikcə daha artıq narazılıqla baxırlar, onları tamamilə əsaslı olaraq ərzaq qılığının baiskarı



Inventas vitam
juvat excusisse
per artes

sayırlar. Həqiqətən də, şəhər əhalisi üçün ağır yükdür onlar. Xüsusilə də burnunu hər yerə soxub, sədəqə dilənən, daim zariyan kirli-pashı uşaqlar adamın zəhləsini tökürlər. Deyirlər ki, fürsət tapanda onlar hətta oğurluq da edirlər. Çörəyi həftədə iki-üç dəfə paylayırlar, onu da çox az miqdarda, çünkü heç kəs mühasirəyə hazır deyildi, indi də ərzaq ehtiyatı azlıq edir. Yəqin, tezliklə ərzaq tamam tükənəcək. Özüylə keçi, inək gətirmiş qaçqınlar əvvəlcə südlə dolanırdılar, sonra isə acıdan arıqlayıb ölü heyvanlarını kəsməyə məcbur oldular, çünkü yem onsuz da yox idi və bir müddət həmin heyvanların ətini yeməklə, əti una, başqa şeylərə dəyişməklə dolandılar. İndi onların artıq heç nəyi yoxdur, şəhərlilərin onların ət gizləmələri, başqalarından daha yaxşı yaşamaları barədə söhbətlərinə mən elə də inannıram, çünkü həmin kəndlilərə baxanda vəziyyətlərini anlaysırsan. Onlar dəhşətli dərəcədə ariq və ac görünürülər. Mən bu insanlara xüsusi rəğbət bəslədiyimdən belə danışmiram. Şəhərlilərin narazılığına da tam şərikəm. Onlar bütün kəndlilər kimi kütdürlər, bütün günü barmaqlarını barmaqlarına vurmadan oturub ətrafa tamaşa edirlər. Heç kimlə ünsiyyətləri yoxdur, həmyerlilər dəstə-dəstə böülüşüb, az qala, bütün vaxtlarını siğınacaq tapdıqları yerdə, meydanın pis qoxulu, cir-cindırı, öz evləri kimi yerləşdikləri hissəsində keçirirlər. Gecələri isə, əgər odun tapmağa müvəffəq olublarsa, tonqalların ətrafında söhbətlərdə keçir, bizlərin bir söz belə anlamadığı bəsit ləhcələrdə danışırlar. Əshi, onların nədən danışdıqlarını anlamaq kimə gərəkdir ki...

Küçə və meydanlarda yerləşmiş bu adamların kiri-pası, qoxusu, sadəcə olaraq, dəhşətdir. Mənim zatən təmizkar və səliqəli olmayıımı, başqalarının davranışına bu baxımdan tələbkarlığımı nəzərə alanda onların pintiliyi lap dözülməzdır. Mənim xüsusi – bir coxlarının fikrinə görə sişirdilmiş – nifratimi insan ifrazatları, onların yaydığı iyılər doğurur. Bu sadə məxluqlar isə özlərini lap heyvan kimi aparır, zəruri

işlərini harada gəldi görürlər. Əsl donuzluq edirlər. Havadan, elə bil, vəba yağır, küçələr, meydanlar elə kökdədir ki, imkan dairəsində şəhərə çıxmamağa çalışıram. Həm də hersoginya dəyişəndən, don Rikkardo isə, məni xoşbəxt edərək, öləndən bəri daha tapşırıqlarım da az olur.

Bütün bu evsizlər elə küçədəcə gecələyirlər, indi isə artıq qışdır, sərt qış, görünür, əyinlərindəki pal-paltarda o qədər də isti olmaz onlara. Deyirlər ki, bəzilərini səhər don vurmuş halda tapırlar: baxırlar ki, cir-cindira bürünərək uzanıb, baş-qaları kimi yerindən qalxmir, tərpədəndə görürsən ki, həyat nişanəsi hiss olunmur. Amma əksəriyyət soyuqdan yox, acıdan ölürlər, bunların da çoxu, onsuz da, gücdən düşmüş, qanı heç qızmayan qocalar olur. Əşsi, qoy ölsünlər özləri üçün, başqalarının yükünü ağırlaşdırmaqdən savayı, nəyə yarayırlar ki, onsuz da, şəhərdə adam çoxdur.

Bokkarossanın muzdluları ehtiyac nə olduğunu bilmirlər. Bütün ölkə onların ixtiyarındadır, nə qədər istəyirsən tala, onlar da, təbii ki, talayırlar, getdikcə ölkənin içərilərinə nüfuz edir, özlərini lazımlı olan hər şeylə təmin eləyirlər. Talayandan sonra kəndləri yandırırlar, gecələr uzaq yanğınlarnın şəfəqini göy üzündə tez-tez görmək olur. Bu yaxın ətrafi isə artıq çoxdan var-yoxdan çıxarıblar.

Amma, nə qədər qəribə olsa da, hələlik şəhərin üzərinə hücumu keçmirlər. Məni təccübələndirir bu, axı müdafiəni indi yarmaq su içmək qədər asandır. Bəlkə də, onlar fikirləşirlər ki, əhalini acıdan tamam əldən salsalar, əziyyətləri az olar, özü də gözlədikləri bu müddət ərzində bikar durmurdu-lar, ölkəni ürəkləri istəyən qədər talayırdılar, ona görə də nə qədər desən, gözləməyə hazır idilər.

Ancelikanın da avaraçlılıqdan başqa əlindən heç nə gel-mir. Əvvəllər, heç olmasa, tikmə ilə məşğul olurdu. O, az qala, bütün vaxtını çay kənarında keçirir, orada oturub, ya qu quş-larını yemləyir, ya da eləcə yanından axan suya tamaşa edir.



Inventas vitam
juvat excusisse
per artes

Hərdən də bütün axşamı öz pəncərəsinin önündə əyləşir, düşmənin aşağıda, yandırılmış çölliün dərinliklərinə qədər uzanan gözətçi tonqallarına və çadırlarına baxır. Yəqin, daim öz şahzadəsi barədə düşünür.

Qəribədir, adamlar vurulanda, ələlxüsus da möhkəm vurulanda nə axmaq görkəm alırlar. Sifətlərində misilsiz dərəcədə küt bir ifadə olur və mən qətiyyən anlamıram ki, məhəbbətin insanı gözləlləşdirdiyini necə iddia eləmək olar. Onun gözləri əvvəlkindən də sarsaq, ifadəsiz görünür – əgər bu, ümumiyyətlə mümkünürsə; yanaqları da ki tamam solub, daha qonaqlıqdakı kimi deyil. Amma ağızı, elə bil, böyüyüb, dodaqları da şışib, daha aydın görünür ki, uşaq deyil.

Elə bilirom ki, mən onun cinayətkar sırrını bilən yeganə adamam.

Təəccüblüdür, lakin hersoginya bu gün məndən soruşdu ki, necə düşünürsən, Məsih mənə nifrət edirmi? Təbii ki, bunun mənə məlum olmadığını söylədim. O, qızdırımalıymış kimi, yanın gözləriylə baxdı mənə, deyəsən, nədənsə, bərk həyəcanlı idi. Əlbəttə, Məsih, yəqin ki, nifrət edirdi ona, yoxsa, heç olmasa, bir dəqiqəliyə rahat buraxardı. Bütün günahlarına görə ona nifrət etməliydi də, bəs necə. Mən dedim ki, onun vəziyyətini başa düşürəm. Guya, həmfikir olmağımdan təsəlli tapacaqdı? Hersoginya dərindən köksünü ötürüb stula çökdü. Mənim daha burada qalmağımın əhəmiyyəti yox idi, çünkü gözlədiyim kimi, mənə dair heç bir tapşırığı yox idi. Soruşanda ki gedə bilərəmmi, cavabı belə oldu ki, mənim ixtiyarım onun əlində deyil, amma bunu deyərkən elə iltimasla baxdı, sanki, məndən nəsə bir kömək istəyirdi. Lakin özümü çox narahat hiss edirdim onun yanında və getməyə üstünlük verdim, qapının ağızında bir də çönüb ona baxarkən gördüm ki, xaçın qabağında yenə diz çöküb duanın sözlərini bir çıxılmazlıq içində mızıldayır, barmaqları isə təsbehinin dənələrini lap əsə-əsə çevirir.

Bütün bunlar mənə çox qəribə təsir elədi.
Bu qoca sarsağa nə olmuşdu, görəsən?

Heç şübhə yox idi ki, Məsihin ona nifrət etdiyini tam ciddi düşündürdü. Bu gün yenə qayıtdı həmin söhbətə. Dedi ki, bütün duaları əbəsdir; o, məni onsuz da bağışlamır, sadəcə, eşitmır məni və məni bircə an belə rahat buraxmamasından savayı, mövcudluğumdan xəbərdar olmasını heç bir şeylə bürüzə vermir. Bu, dəhşətdir, dözə bilməyəcək. Mən də dedim ki, elə bilirom, öz ruhani atanıza müraciət etməlisiniz, o sizin ruhi ehtiyaclarınıza qarşı həmişə diqqətli olub. O, başını yellədi – artıq sinamışdı, amma bunun da bir köməyi olmamışdı. Heç başa da düşməmişdi hansı vəziyyət düşdüyüünü. Ruhani ata onu tamam günahsız sayırdı. Mən yaltaq rahibin bu sözlərinə kinayə ilə gülümsündüm. Onda hersoginya soruşdu ki, maraqlıdır, bəs sən nə fikirləşirsən bu barədə. Dedim ki, onu günahkar qadın sayıram və cəhənnəm odunda yanacağına inanıram. Bu yerdə o, önumdə diz çökdü və göyərənə qədər barmaqlarını bir-birinə sıxıb qışqırmağa, inildəməyə başladı; yalvarındı ki, onu xilas eləyim, bağışlayım. Mən isə onun ayaqlarına düşərək ikiqat olmasına sakitcə tamaşa edirdim. Əvvəla, ona kömək etmək üçün heç bir vasitəm yox idi, ikincisi isə, fikirləşirdim ki, o, haqlı olaraq, bu əzabları çəkir. O, əlimdən yapışib onu göz yaşalarına qərq elədi, hətta öpməyə cəhd göstərdi, lakin mən əlimi dartdım, buna imkan vermədim. Bu yerdə o daha ucadan qışqırmağa, yalvarmağa başladı, özünü əsl isterika vəziyyətinə çatdırıldı. “Günahlarına tövbə et!” – dedim və özüm də hiss elədim ki, bunu deyəndə üzümün ifadəsi necə ciddiləşdi. Sonra o, bütün cinayətlərini, pozğun həyat tərzi keçirdiyini, ağuşuna şeytanın itələdiyi kişilərlə nikahdankənar əlaqələrini, şeytanın torunda dolaşaraq bu əlaqələrdən ləzzət almاسını etiraf eləməyə başladı. Onu məcbur elədim ki, törətdiyi bu günahın özünü, yaşadığı qeyri-adi həzzi bütün təfərrüati



Inventas vitam
juvat excusisse
per artes

ilə təsvir eləsin, cinayət əlaqəsinə girdiyi kişilərin adlarını söyləsin. O, müticəsinə tabe olub tapşırıqlarının hamisini yerinə yetirdi və mənim gözlərim önündə bu qadının biabırçı həyatının dəhşətli mənzərələri canlandı. Lakin o, don Rikkardo barədə bircə söz belə demədi, mən də bunu ona xatırlatdım. Hersoginya mənə elə baxdı, sanki, ondan nə istədiyimi heç cür başa düşə bilmirdi. Axi bunun don Rikkardoya nə dəxli vardı? Məgər bu da günahdır? Ona izah elədim ki, bu bütün günahların ən böyüyüdür. Deyəsən, heç cür başa düşə bilmirdi və mənə təəccüblə, hətta şübhə ilə baxırdı, amma sonra dediklərim barədə fikrə getdi, yəqin ki, indiyə qədər ağlına gəlməyən şeyləri düşünürdü və görünür, öz fikirlərindən qorxdı. Soruştum ki, məgər onu hamidan çox sevmirdi? Piçılıt ilə “hə” deyə zorla eşidilən bir cavab verdi və yenə də ağlamağa başladı, amma bayaqkı kimi yox, adam kimi. Heç cür qurtara bilmirdi ağlamağını, axırda bezdim və dedim ki, vaxtdır, getməliyəm. O, mənə iltimas dolu nəzərlərlə, köməksiz qalmış kimi baxdı və soruşdu ki, onu bir şeylə ovundura bilmərəm ki. O nə etməlidir ki, Tanrıının ona rəhmi gəlsin? Cavab verdim ki, bu qədər günahın ola-ola Tanrıının mərhəmətini diləmək onun tərəfindən görünməmiş cəsarətdir və Rəhim Allahın dualarını eşitməməsi tamamilə təbiidir. Ona görə çarmixa çəkilməyib ki, bu cür qadınların günahlarını bağışlaşın. O, məni etiraz etmədən dinlədi və dedi ki, özü də eynilə bu cür düşünür. Nəinki bağışlanmağa, heç eşidilməyə də layiq deyil. O, Çarmixa çəkilənin təsviri önündə dizi üstə dua edərkən, bunu qəlbinin dərinliklərində duyurdu. Köksünü ötürüb bir az sakitləşmiş vəziyyətdə stula oturdu və başladı özü barədə dünyanın ən böyük günahkarı kimi, insanların ən alçaldılmış kimi danışmağa. Şikayətlənirdi ki, göylərin mərhəmətini dadmaq ona heç vaxt nəsib olmayıcaq. “Mən çox sevmişəm, – dedi. – Lakin Tanrıını, onun oğlunu sevməmişəm və buna görə də belə cəza landırılmağım ədalətlidir”.

Axırda mənə mərhəmətli olduğum üçün təşəkkür elədi. Günahlarının etirafından sonra bir az yüngülləşmişdi, hərçənd, özü də gözəl biliirdi ki, günahları heç vaxt bağışlanmayıcaq. Və bu gün o, ilk dəfə idi ki, ağlaya bilmişdi.

Mən getdim, o isə qaldı – gözləri qızarmış, kirkələnmiş saçları köhnə sağsağan yuvasına bənzəyən donqarbel qarı.

Hersoqla Famyetta birlikdə çox vaxt keçirirlər. Onlar tez-tez şam yeməyindən sonra ikilikdə qalırlar, onda mən də qalıram ki, qulluq edim. Hersoginya ilə də hərdən axşamlar ikilikdə oturardılar, amma bu, çox nadir hallarda baş verərdi. Famyetta tamam başqa tip qadındır, soyuq, sakit, əlçatmaz və əsl gözəl. Onun qarabuğdayı sıfəti indiyədək gördüyüüm qadın sıfətlərinin içində ən sərti idi və bu dərəcədə gözəl olmasaydı, onda cazibədən bircə əlamət də qalmazdı. Kömür kimi qara gözlərin, bəbəklərin lap dərinliyində oxunan bir tək qıgilcım baxışı adamı ram edir, öz sehrinə salır.

Mən belə düşüñürəm ki, o, məhəbbət oyunlarında da soyuqdur və verdiyindən çox alır və kimisə sevmək üçün kiçilirsə, həmin adamdan da tam itaət tələb eləyir. Hersoqunda, deyəsən, bundan – tabe olmaqdan xoşu gəlir. Bəlkə, məhəbbətdə soyuqluq heç də ehtirasdan az qiymətləndirilmir, mən haradan bilim.

Şəxsən mənim içimdə ona qarşı heç bir şey yoxdur. Əvəzində başqlarında var. Nökərlər, qulluqçular onun gözündə heç adam deyillər, onlar da, özlərinin dediyinə görə, belə davranışa öyrəncəli deyillər, özü də bu xanım onların sahibəsi də deyildi, hersoqun adı kənizi idi. Amma buna baxmayaraq, o, digər saray qadınlarını özünə tay bilmir – mən elə fikirləşirəm ki, görəsən, o, nə vaxtsa, ümumiyyətlə, kimisə özünə tay bilibmi? Amma xarakterinin bu cəhəti onda təşəxüs kimi görünmür, bu, çox güman ki, anadangəlmə qürürdür. Onlar da, təbii ki, yanıb tökürlər. Amma büruzə verməyə cəsarətləri çatmir, fikirləşirlər ki, birdən hersoginyanın



yerini tutar, əlbəttə, əgər o, bu mövqeyi təzədən özünə qaytarmasa.

Bütün saray danışır ki, o, elə təşəxxüsünə görə, mənəviyyatlıq edərək özünü “yoldan çıxarmağa” imkan verib, yoxsa baliq kimi soyuqqanlıdır. Mən bilmirəm, onlar nəyi nəzərdə tuturlar, axı belə əməllərə əl atanların hamisində fərqli olaraq, o qətiyyən mənəviyyatsız qadın təsiri bağışlamır.

Hersoq ona yüz faiz məftun olub və bir yerdə olanda xüsusilə diqqətli, cazibədar görünməyə çalışır. Amma ümumən götürəndə, onun əhvali-ruhiyyəsi yaxşı deyildi, tez əsəbiləşir və nökərlərinə tamamilə səbəbsiz qızaraq hücum da çəkə bilərdi, əvvəllər onda qətiyyən belə bir şey görməzdin, – özü də təkcə nökərlərə yox, onlardan yuxarıda dayanan şəxslərə də. Deyirlər ki, guya, xalqın ondan narazılığına görə, daha sevilmədiyinə görə əsəbidir. Xüsusilə də, təbii ki, achiq çəkənlər onun əhvalını korlayır, bura gəlib, düz pəncərələrin altında qara-qışqırıq salaraq çörək tələb edirlər.

Məncə, belə şeylərə fikir vermək hersoqa yaraşan hərəkət deyil, nə dəxli var ki, onu əhatə eləyən qara kütlə nə düşünür, ya nə çığırır. Onlara qalsa, çıçırmak üçün həmişə bəhanə taparlar. Əgər kütlənin qışqırlığı şeylər barədə fikirləssən, işin-peşən ona yarınmaq olacaq.

Deyirlər ki, o, hamidan gizlin saray münəccimi Nikodemusu və digər uzunsaqqallıları məhz nikbin öncəgörmələrinə görə şallaqladıb. Nə deyim, çox ola bilər. Axı onun atası da həmin hərəkəti eləmişdi, hərçənd ki, onda səbəb tamam başqa idi: astroloqlar ağalarının xoşuna gəlməyən proqnozlar vermişdilər.

Ulduzları oxumaq asan iş deyil. Həm də gərək elə oxuyaşan ki, başqaları da səndən razi qalsın.

Şəhərdə vəziyyət durmadan pisləşməkdədir. İndi artıq, demək olar ki, orada əsl achiq tügyan edir. Hər gün nə qədər adam acıdan ölürlər, bəlkə də, təkcə acıdan yox, həm də soyuqdan, demək çətindir. Küçə və meydanlarda ayağa qalxmaq iqtidarında olmayan, artıq hər şeyə biganə insanlar o qədər

yixılıb qalıb ki. Başqaları isə şəhəri lap canlı skelet kimi, bir tıkə dişə dəyən şey,aclığını cilovlayacaq nəsə tapmaq ümidiilə dolaşır. Pişikləri, itləri, siçovulları əməlli-başlı ovlayırlar, indi onlar ləziz təam sayılır. Qaçqın düşərgələri üçün əsl bəla olan, zibilliklər içində sürüylə dolaşan siçovullar indi, az qala, nadir ov heyvanına çevriliblər və getdikcə azalmağa, yoxa çıxmaga başlayıblar. Daha siçovul da tapmaq olmur. Bəlkə, nəsə xəstəliyə tutulublar, çünki addimbaşı meytılərin içində dolaşırdılar və belə çıxır ki, siçovullar adamların onlara ehtiyacı yarananda aradan çıxdılar.

Siçovulların insanlarla qonşuluğa davam gətirə bilməməsi məni qətiyyən təəccübləndirmir.

Görünməmiş bir şey baş verdi. Mən bunun barəsində sakit, təmkinlə danışmağa cəhd edəcəyəm, özü də hadisələrin cərəyan etdiyi ardıcılıqla. Bu çox asan deyil, çünki özüm də bu hadisələrin bilavasitə iştirakçısı olmuşam, əhəmiyyətli rolum olub onlarda və indiyə kimi də həyəcanımdan tir-tir əsirəm. İndi, hər şey artıq arxada qalandan və hər şey uğurla başa çatandan, nəticələrdən də, özümdən də tamamilə razı qalandan sonra, vaxtimın müəyyən hissəsini hadisələrin necə cərəyan etdiyinə ayırmak istəyirəm.

Dünən axşam öz pəncərəmin qabağında əyləşərək, adətim üzrə, Bokkarossanın tonqallarının işığına tamaşa edəndə çayın kənarındaki ağacların arasında qəsrin sağ cinahına tərəf gedən bir insan fiquru gördüm. Mənə qəribə gəldi ki, görəsən, kimdir gecənin bir aləmi buralarda işi olan, hətta fikirləşdim ki, yəqin, nökərlərdən biridir. Ay işıq saçırı, amma qatı duman olduğundan bu adamın siluetini zorla seçə bilirdim. O, deyəsən, gen plaşa bürünmüştü və fligelə sarı, az qala, qaça-qaça gəlirdi, elə yan qapıların birindən də içəri girdi. Belə fikirləşdim ki, girişin səmtini bilirsə, deməli, özümüzkünlərdən biridir. Amma bu şəxsin zahiri görkəmində məni nəsə ehtiyatlandırdı, elə onun davranışları da şübhəli idi. Ona görə də yoxlamaq qərarına gəldim ki, görün



nə məsələdir və tez aşağı enərək, elə həmin qapıdan keçib, onun dalına düşdüm. Pilləkən zülmət içində idi, amma məhz bu pilləkən mənə bütün başqalarından yaxşı tanışdı, axı qabaqlar məni daim bu pilləkənlə aşağı-yuxarı qovurdular, düz əldən düşənə kimi. Elə Ancelikanın yataq otağına da bu pilləkən aparırdı. İndi isə bütün qalan otaqlar boş olduğundan, pilləkən yalnız onun otağına qalxırdı.

Birtəhər yuxarı, onun qapısının ağzına çıxdım və qulaq asmağa başladım. Qismən bunu gözləsəm belə, yenə də mənim dəhşətli təəccübümə səbəb o oldu ki, qapının arxasından bir yox, iki səs eşitdim. Səslərdən biri Covannininki idi!

Onlar piçıldılarında, amma həssas qulağım deyilənlərin hamisini seçə bildi. Görünür, mən riqqətəgətirən, nəhayətsiz bir “xoşbəxtliyin” gözəğörünməz şahidinə çevrilmişdim.

“Sevgilim!” – səsin biri boğulurdu və “Sevgilim!” – deyə ikinci səs piçiltiyla ona cavab verirdi. “Sevgilim!” – və yenə də “Sevgilim!” – başqa heç nə demirdilər və onların başını bir belə qatan bu söhbət yad qulaqlar üçün elə böyük maraq kəsb etmirdi. Əgər baş verən hadisənin ciddiliyi, dəhşəti olmasaydı, eyni sözün bu cür təkrarı mənə də gülməli gələrdi. Amma mən gülmək vəziyyətində deyildim. Bumbuz olub onların sadə-lövhəliklə, tamamilə fərqinə varmadan təkrarladıqları bu sözü dinləyirdim, əgər bircə dəqiqə dərindən fikirləssəydiilər, onun hansı mənəni ehtiva etdiyindən, onların dilində necə səsləndiyindən dəhşət içində diksinərdilər. Sonra isə bu canılərin necə öpüşdüyüünü eşitdim, yenə də bir-birini sadəlövhəsinə öz sevilərinə inandırmağa çalışırdılar. Bu, dəhşət idi!

Mən geriyə döndüm. Hərsoqu harada axtaraydım? Bəlkə, şam otağında, bir saat qabaq onu Famyetta ilə orada qoymuşdum. Onlara qulluq edirdim, sonra da dedi ki, daha gərək deyiləm, gedə bilərəm.

Daha gərək deyiləm! Əcəb gərək olmadım, deyə qaranlıq pillələri tələsik düşə-düşə fikirləşirdim. Cırdan ağasına həmişə lazımdır.

Mən qəsrin içəri həyətindən köhnə və təzə tikilini bir-birindən ayıran əsas girişin taqlı keçidinə tərəf yüyürdüm. Oradakı pilləkən və keçidlər də, təbii ki, zülmətə qərq olmuşdu. Lakin mən yolu tapdim və nəhayət, nəfəsim kəsilə-kəsilə, özümü hündür ikilaylı qapının önünə çatdırdım. Qulaq verdim. Heç bir səs gəlmirdi. Amma çox mümkün idi ki, onlar içəridə olalar. Yaxşı olardı ki, yoxlayım. Amma, təəssüf ki, mən qapını aralaya bilməzdim: bu, həmin o qapılardan idi ki, mən boyumun ucbatından onları aça bilmirdim. Bir də diqqət kəsildim. Sakitlik idi. Hərçənd ki, içəridə olub-olmamaqlarını tam dəqiqliyi ilə bilmədim, amma çıxıb getməkdən başqa yolum qalmamışdı.

Mən hersoqun yataq otaqlarına yollandım. Onlar yemək otağından çox elə uzaq deyildi, amma bir mərtəbə yuxarıda yerləşirdi. Pillələri qalxıb qapıya yaxınlaşdım, qulaq asmağa başladım. Nə qədər qulaq assam da, bircə səs belə seçə bilmədim ki, onun içəridə olmasına dəlalət edə. Bəlkə, artıq yatıb, deyə düşündüm. Bu, çox mümkün idi. Fikirləşdim ki, bəlkə, riskə gedib oyatmağa dəyər onu? Yox, ola bilməz, bu, görünməmiş cəsarət olardı. Lakin baş vermiş hadisə də fövqəladə əhəmiyyətə malik idi, onu təcili görməliydim. Tamamilə müstəsna bir vəziyyət idi.

Bütün cəsarətimi toplayıb, qapını döydüm. Heç kəs cavab vermirdi. Qapını var gücümüzə yumruqladım. Cavab gəlmədi.

Deməli, burada yoxdur. Axi nə qədər ayıq yatdığını yaxşı bələd idim. Yaxşı, burada da deyilsə, bəs haradadır? Getdikcə daha artıq əsəbiləşirdim. Nə qədər vaxt itirirdim! Harada ola bilərdi, görəsən?

Bəlkə, Famyettanın yanında idi? Bəlkə, ora getmişdilər ki, özlərini daha sərbəst hiss edələr? Bu, mənim son ümidiydim idi.

Mən pillələrlə aşağı yüyürüb həyətə atıldım. Famyetta qəsrin tamam başqa hissəsində yaşayır, ola bilər ki, bunu özləri, bilə-bilə düzüb-qoşmuşdular ki, münasibətlərini bu yolla ört-basdır edə bilsinlər.



Inventas vitam
juvat excusisse
per artes

Lazımı girişi tapdım, lakin qəsrin bu hissəsi mənə çox az tanış olduğundan bir xeyli fəhmlə dolaşdım, pillələri səhv qalxır, sonra yenə enir, digəriylə qalxırdım, onun dalınca da saysız-hesabsız keçidlərdə dolaşdım, oralar da qaranlıq idi və mən də itirdiyim vaxta görə əsəbilşərək, irəli-geri vurnuxur, yolu tapa bilmirdim. Mən özümü yeraltı yolların labirinti ilə yürürək qarşısına çıxan hər şeyi həyəcanla qoxlayan köstəbək kimi hiss edirdim. Xoşbəxtlikdən, elə köstəbək kimi də qaranlıqda səmti yaxşı müəyyənləşdirə bilirəm. Həm də onun fasad tərəfdəki pəncərələrinin yerini dəqiq bilirdim, nəhayət, səmti düzgün tapıb, lazımı qapını aşkar etdim.

Qulaq asdım. Kimsə varmı, görəsən? Var!

İlk eşitdiyim – Famyettanın soyuq gülüşü oldu. Mən qabaqlar onun necə güldüyünü heç eşitməmişdim, amma o dəqiqə hiss etdim ki, bu, onun gülüşüdür. Elə bil, bir az qəddar gülüş idi, bir az qondarma, amma onda nəsə ehtiras doğuran notlar da vardi. Sonra hersoqun gülməyini eşitdim, qısa və həvəssiz. Yüngülləşib nəfəsimi dərdim.

Sonra da onların səslərini eşitdim, lakin dediklərini anlamaq olmurdu, haradasa otağın içərilərində idilər. Amma aydın idi ki, əməlli-başlı söhbət edirdilər, daha bayaqlılar kimi, eyni sözləri təkrarlayıb durmamışdilar. Məhəbbətdən danışıldarmı, bilmədim, amma inanmırıam, buna oxşamırıdi. Sonra birdən sakitlik çökdü. Qulağıma nə qədər güc versəm də, heç nə eşidə bilmədim. Amma bir azdan xoşagəlməz bir ah-uf eşitdim və başa düşdüm ki, nəsə biabırçı işlə məşğuldurlar. Ürəyim yüngülə bulandı. Düzdür, o qədər həyəcanlı idim ki, özümü pis hiss edə bilməzdim, amma ehtiyat üçün qapının ağızından aralandım, amma çox uzağa çəkilmədim, hersoqu heç qaçırmış istəmirdim, başladım gözləməyə. Fikirləşdim ki, hövsələmi basıb gözləyim ki, bu xoşagəlməz səsləri bir də eşitməyim. Mənə elə gəldi ki, düz bir ömür gözlədim orada.

Nəhayət ki, yenidən qapıya yaxınlaşanda onlar nə barədəsə soyuqqanlı söhbət eləyirdilər, amma söhbətləri nə barədə

idi, yenə bilmədim. Bu gözlənilməz dəyişiklik məni həm təəccübləndirdi, həm də sevindirdi və mən fikirləşdim ki, nəzərdə tutduğumu tezliklə həyata keçirəcəyəm. Lakin onlar tələsmirdilər, uzanıb səhbət eləyirdilər, çox güman ki, boşbos şeylərdən. Mən artıq özümdən çıxırdım, gör nə qədər qiymətli vaxt itirmişdim! Amma əlimdən gələn bir şey yox idi. Təbii ki, beləcə içəri girib onlara mane ola bilməzdim.

Nəhayət, hersoqun yerindən necə qalxdığını eşitdim, qalxdı və onunla nəyisə müzakirə eləyə-eləyə, geyinməyə başladı, deyəsən, nədəsə razılaşa bilmirdilər. Qapıdan yenə aralandım, qaranlıqda bir yer seçib, gözləməyə başladım.

Çıxanda özü də bilmədən birbaşa mənə tərəf yeridi. “Əlahərzət!” – deyə, hələ uzaqda ikən piçildadım. Məni burada görəndə yaman qəzəbləndi və dəhşətli söyüşlər, təhdidlər yağırdı: “Sən neynirsən burada? Casusluq edirsən? Murdar, eybəcər məxluq! Zəhərli ilan! Haradasan, çıx görünüm! Bu dəqiqə boğazını üzərəm!” Sonra o, əllərini açıb o tərəf-bu tərəfə atılmağa başladı, qaranlıqda məni tutmaq istəyirdi. Amma bu zülmətdə məni, təbii ki, tuta bilməzdi. “İcazə verin, söyleyim! İcazə verin, məsələnin nədən ibarət olduğunu deyim”, – sakit bir tərzdə təkrarlayırdım, hərçənd ki, bütün içim əsirdi qorxudan. Nəhayət ki, imkan verdi.

Onda birbaşa üzünə dedim ki, məhz elə bu dəqiqə Lodo-viko Montansanın oğlu onun qızını zorlayır – o, qəsrə gizlincə girib ki, qızın namusuna təcavüz edərək, onun bütün ailəsinin şərəfini silinməz bir ləkə ilə murdarlaşın, atasının qisasını alsın. “Bu, yalandır! – o qışkırdı. – Sən nə çərənləyirsən, ay dəli! Yalandır bu!” – “Yox, yalan deyil! – mən qətiyyətlə ona lap yaxınlaşaraq, etiraz etdim. – O, indi qızın otağındadır, cinayətkarın ora necə girdiyini öz gözlərimlə gördüm. Sən çox gec yetişəcəksən, cinayət artıq çox güman ki, sona çatıb, amma, bəlkə, oğlanı hələ orada tuta bilərsən”. Başa düşdüm ki, ancaq indi inandı mənə: ildirim vurmuş kimi yerində qalmışdı. “Ola bilməz! – dedi, amma iti addimlarla,



Inventas vitam
juvat excusisse
per artes

az qala, qaça-qaça çıxişa tərəf üz qoydu. – Ola bilməz! – deyə təkrar edirdi. – Şəhərə necə girə bilər axı? Elə qəsrin özünə də; bu, mümkün deyil – buralar tamam qorunur!” Mən var gücümən çalışırdım ki, ondan dala qalmayam, amma sözlərini də cavabsız qoymadım, dedim ki, mən də başa düşmürəm, amma əvvəlcə onu çayın kənarında gördüm, ola bilər bərə ilə, ya da başqa şeylə keçib, kim bilir, bu sarsaq, südəmər gədə nəyə qadirdir, oradan da birbaşa sarayın içəri həyətinə girib, yəqin. “Ola bilməz!” – tutduğunu buraxmırı. – “Şəhərə çay tərəfdən xəlvət girmək, həm o tayda, həm də bu tayda oxçuları, bombardırları olan, gecə-gündüz mühafizə edilən qüllələrin arasından görünmədən sıvışib keçmək mümkün deyil. Bu qətiyyən ağlaşıqmazdır!” – “Bəli, ağlaşıqmazdır, – deyə razılaşdım. – Bunu başa düşmək mümkün deyil, heç iblisin özü də baş çıxarmaz ki, bu oğlan necə girib qəsrə, amma buna baxmayaraq, o indi burdadır. Mən qəti əminəm ki, məhz onun səsini eşidirdim”.

Biz aşağı enib, qəsrin həyətinə düşdüük. Hərsoq cəld əsas girişə tərəf getdi ki, gözətçilərə diqqətli olmayı tapşırsın və oğlanın qaçmasına mane ola bilsin. Onun ehtiyatlı davranışlığı çox əsaslı idi – amma gədə artıq aradan çıxıbsa, nə olacaq? Bəlkə də, elə bir yerdə qaçıblar! Bu dəhşətli fikir məni həyəti yürürrək keçməyə, özümü Ancelikanın qapısı ağzına yetirməyə məcbur etdi.

Qulağımı qapiya dirədim. Səs gəlmirdi! Yəni, doğrudan, qaçıblar? Ürəyim həm yüyürməkdən, həm də onların aradan çıxması barədə fikirləşəndə bədənimi çulğayan həyəcandan möhkəm çırpınırdı, bu çırpıntı düz qulaqlarında səslənirdi. Düşündüm ki, bəlkə, elə buna görə heç nə eşitmirəm. Çalışdım ki, özümü ələ alıb, sakitləşim, nəfəsimi dərim; sonra yenə diqqət kəsildim. Yox, otaqdan bircə hənerti belə gəlmirdi. Özümü lap itirmişdim. Elə bilirdim, dəli olacağam. Nəhayət, qeyri-müəyyənliyə dözə bilməyib, ehtiyatla qapını araladım. Bunu elə elədim ki, heç ciriltisi da eşidilmədi. Qapının

arasından işığın yandığını gördüm, amma burada insan olmasına dəlalət edən heç bir səs-səmir yox idi. Sivisib, otağa keçdim. Və elə o dəqiqə də sakitləşdim. Söndürməyi unutduqları balaca çırağın işığında onların hər ikisini yataqda gördüm – yatmışdilar. Özlərinin heyvani şəhvətiylə ilk tanışlığından sonra yorğun uşaqlar kimi yatmışdilar.

Mən çırığı götürdüm, yaxınlaşış işığı üstlərinə saldım. Onlar üzlərini bir-birinə çevirib yatmışdilar, yarıcaq ağızları, pörtsüz rəngləri vardi, hələ də törətdikləri cinayətin istisi canlarındaydı, elə yatmışdilar, elə bil, özlərini unutmuşdular, dünyadan tam bixəbər idilər. Kirpikləri nəm idi, hər ikisinin üst dodaqlarında isə tər damcıları puçurlanmışdı. Mən öz sakitliyi ilə tam günahsız olan bu yuxuya tamaşa edirdim. Görəsən, insanların xoşbəxtlik dediyi elə budur?

Covanni qıraqda uzanmışdı, qara saçlarının qıvrımları alına tökülmüşdü, dodaqlarında isə məmnuniyyət dolu bir təbəssüm donmuşdu, sanki nəsə bir qəhrəmanlıq etmişdi. Boynundakı nazik qızıl zəncirdən indi cənnətdə olduğu deyilən anasının portreti asılmışdı.

Bu yerdə pillələrdən səs gəldiyini eşitdim – hersoq iki muzdlu gözətçi ilə bir yerdə içəri girdi, gözətçilərdən birinin əlində məşəl vardi. Otaq işığa qərq oldu, lakin möhkəm yatmış bu gəncləri heç nə oyada bilməzdi. Hersoq inamsız, az qala, ləngərləyən addimlarla yatağa yaxınlaşdı və bu biabırçılığı gözləri ilə gördü. Qəzəbdən ölü kimi ağararaq, gözətçinin qılıncını qapdı və bir zərbə ilə Covanninin başını bədənidən ayrdı. Ancelika yerindən dik atıldı və qan içində olan sevgilisinin cəsədini yataqdan necə çıxardıqlarını, pəncərədən bir-başa zibilləyə atmaqlarını öz gözləriylə gördü. Bu yerdə o da huşunu itirib yixildi və biz gedənə kimi özünə gəlmədi.

Öz işini yüksək səviyyədə görmüş hersoq həyecandan titrəyirdi və mən onun otaqdan çıxarkən yixilmamaq üçün qapıdan necə tutduğuna diqqət yetirdim. Onun dalınca çıxıb öz otağıma getdim. Mən tələsmədən gedirdim – daha tələsik



bir işim yox idi. Həyətdə, məndən xeyli irəlidə hersoqu müşayiət edən məşəli gördüm, sonra da həmin işq tağın altında yox oldu, elə bil, zülmətdə ərimişdi.

Ancelika qızdırımdan yanırı, saray həkimi də gücsüz idi, huşu özünə gəlmirdi. Onun halına azacıq da olsa, yanan yoxdur, çünki zorlananda kiçicik bir müqavimət belə göstərmədiyi aydın idi və onun ləyaqətinin alçaldılması hersoq ailəsi üçün, bütövlükdə hersoqluq üçün heç bir şeylə müqayisə olunmayacaq şərəfsizlik idi. Ona bir qoca qarı qulluq edir, saray əhlindən heç kəs qızə baş çəkmirdi.

Onun cinayətkar sevgilisinin cəsədini çaya atdırı, istəmədilər ki, qəsrin qabağında uzun müddət qalsın. Deyirdilər ki, meyiti burulğanlar da çəkməyib, axın onu dənizə çıxarıb.

Şəhərdə qəribə bir xəstəlik yayılmağa başlayıb. Eşitdiyi-mə görə, bu xəstəlik titrətmə və dəhşətli baş ağrılarından başlayır, sonra da gözlər tor görür, dil isə elə şişir ki, adam heç əməlli danışa da bilmir, bütün bədən qızarır və dəridən üfunətli irin sızır. Xəstələr daim qışqırıb su istəyirlər, çünki bütün içəriləri alışib-yanır. Həkimlər onlara heç bir kömək edə bilmirlər – onların əlindən, ümumiyyətlə, nəsə gəlir ki? Deyirlər ki, xəstəlik tutanların hamısı ölü; indiyədək cəmi nə qədər adam ölüb, mənə bəlli deyil.

Sarayda, təbii ki, heç kəs xəstələnməyib. Azar ən yoxsul, ən ac adamların arasında tügyan eləyir, xüsusilə də qaçqınların içində və görünür, bu da onların öz düşərgələrində, şəhərin hər tərəfində əmələ gətirdikləri misilsiz murdarçılıqlarla birbaşa əlaqədardır. Məni təccübəndirən onların dörd bir tərəfindəki kəsafətdən ölməməkləridir.

Ancelika, təbii ki, tamam başqa xəstəlikdən əziyyət çekir. Onun bu azarı bir dəfə uşaq vaxtı tutulduğu xəstəliklə tamam eynidir, amma onda hansı şəraitdə, nəyə görə azarladığı yadimdə deyil. O, həmişə elə şeylərdən xəstələnir ki, başqasının

qətiyyən vecinə olmazdı. Hə, indi düşdü yadıma, uşaq vaxtı, mən onun pişiyinin başını kəsəndən sonra yatağa düşmüşdü.

Epidemiya yaman tez yayılır. İndi artıq təkcə kasıblar deyil xəstələnən, lənətə gəlmış taun heç kəsə rəhm eləmir. Bəla hər evə, hər küçəyə, hər meydana baş çəkir, axı camaatın çoxu açıq havada yaşıyır. Deyirlər ki, orada addımbaşı xəstələrə tuş gəlirsən, əynində cir-cindir olan insanlar küçənin ortasında ağrıdan qırırlaraq qulaqbatırıcı səslə çıçıırlar. Görünür, ağrıları dözülməzdır, adamı lap dəlilik dərəcəsinə çatdırır. Şəhərdə yerimək, sadəcə, mümkün deyil, bu mənzərəni gözləriylə görənlərin danışdıqları ikrab doğuran, dəhşətli təfərrüatlarla doludur. Xəstələrin nəfəsi üfunətli olur, bədənlərini isə murdar, suluqlu yaralar basır, suluqlar partlayanda, nəsə eybəcər bir maye axır yaranan. Mən bu cür şeyləri eşidəndə az qalıram qaytaram.

Xəstəliyin səbəbkərinin qaçqınlar olduğuna çox az adam tərəddüdlə yanaşır və onlara həmişəkindən daha çox nifrət etməyə başlayıblar. Amma eşitmışəm ki, bəziləri hər şeyi tamam başqa cür izah edirlər. Onlar belə hesab edirlər ki, taun Tanrıının qamçısıdır, insanların böyük günahlarına görə verilən ilahi cəzadır. İndiki əzabları Tanrı yollayıb adamlara, günahlarını təmizləmək üçün yollayıb, odur ki pərvərdigarnın iradəsi ilə barışmaq gərəkdir.

Mən bunu cəza kimi qəbul etməyə razıyam. Amma Tanrıdırımı onları qamçlayan? Bilmirəm. Çox ola bilər ki, bunu tamam başqa, şər qüvvələr eləyir.

Hərdən balaca pəncərəmin önündə oturub şəhərə yuxarıdan baxıram.

Hersoginya qəribə bir həyat yaşayır. Heç vaxt tərk etmədiyi yataq otağında daim alaqqaranlıqdır: pəncərələrdən qalın pərdələr asılıb. O deyir ki, günəş işığından ləzzət almağa layiq deyil. Divarlar lüm-lütdür, otaqda nə stullar var, nə də



Inventas vitam
juvat excusisse
per artes

stol, təkcə dua etmək üçün skamya durur, bir də ki çarmixa çəkilənin şəkli. Əsl rahibə hücrəsidir. Çarpayısı həmişəki yerindədir, lakin orada yatmir, birbaşa döşəmənin üstündəki saman qalağına uzanır, onu da dəyişməyə izn vermir, saman isə getdikcə, iylənir, ətrafa pis qoxu yayır. Otağın havası heç vaxt təzələnmir, dəhşət bürküdür orada, bu üfunətlili havadan lap boğuluram. Otağa bayırdan girən kimi əvvəlcə heç nə görmürsən, amma tədricən gözlərin alaqqaranlığa öyrəşir, yalnız onda hersoginyanın siluetini seçə bilirsən. Necə gəldi geyindiyinin, başına daraq dəymədiyinin, özünün zahiri görünüşünə tam biganəliyinin şahidi olursan. Baxışları qızdırımlı adamların baxışıdır, yanaqları isə tamam əriyib, çünkü öz vücudunu öldürməklə məşğuldur, yeməkdən, demək olar ki, büsbütün imtina edib. Sarsaq qulluqçusu isə, elə hey deyinir ki, sahibəsi heç nə yemir. O da hərdən bir tikə yeyir ki, bu axmaq qız ağlamağını kəssin. Qulluqçunun özü yupyumru, enlisifətdir, əlinə düşəni içəri ötürür. Ucadan şikayətlənə-şikayətlənə, sahibəsinin imtina elədiyi bütün ləziz təamları içəri təpişdirir.

Tövbə edən günahkar qadın vaxtinin çoxunu çarmixa çəkilmiş Məsihin önündə keçirir, dizi üstə duraraq faydasız dualarını oxuyur. O bilir ki, dualarının xeyri yoxdur və hər dəfə də dua etməmişdən Məsihə xüsusi bir iltimasla müraciət edir, yalvarır ki, ona növbəti dəfə müraciət etdiyinə görə bağışlasın. Hərdən də lap həvəsdən düşərək, təsbehini bir kənara qoyur, alovlu nəzərlərini o böyük rəhmdilə dikib öz yaradıcılığının məhsulu olan dualarını mızıldamağa başlayır. Lakin o, yenə eşitmır və qadın dizləri üstündən elə duadan qabaq necə idisə, eləcə də ayağa qalxır. Çox vaxt qulluqçunun köməyi olmadan yerdən dura bilmir, deyirlər ki, hərdən halsızlıqdan yerə yixilib qalır, yalnız kameristkəsi gələndə onu çəkib samanın üstünə uzadır.

İndi o, bizim başımıza gələn bədbəxtliklərdə yalnız özünü günahlandırır. Başqasının yox, məhz onun günahlarıdır

şəhərdə baş verən dəhşətlərin, bütün əzabların baisi. Çətin ki, şəhərdəki vəziyyət barədə elə çox məlumatı ola. Lakin, hər halda, dumanlı şəkildə də olsa, yəqin təxmin eləyir nələr baş verdiyini. Bütün bunlara baxmayaraq, mənə elə gəlir ki, o, bu dünyaya biganədir və burada baş verənləri tam əhəmiyyətsiz sayır. İndi öz dünyasında yaşayır və öz qayğıları var onun.

İndi başa düşüb ki, don Rikkardoya məhəbbəti günahlarının ən böyüyüdür. Məhz onun ucbatından yaşamağı çox qiymətli nemət sayaraq, həyatdan möhkəm yapışırırdı. Deyir ki, hər şeydən çox onu sevirmiş, məhəbbəti bütün vücudunu çulğayaraq, böyük xoşbəxtlik gətirilmiş özünə. İnsani belə hədsiz sevmək yaramaz. Yalnız Tanrını belə sevmək olar.

Bilmirəm, özünə indiki əziyyətləri verməsi onun cinayətkar həyatına, cəhənnəmdə mütləq nəsibi olacaq əzablara gözlərini açmağımla nə dərəcədə əlaqədardır. Mən ona yaramazların çəkəcəyi əzablardan danışmışdım, o da izahlarımı müticəsinə dirləyirdi. Sonra da başladı özünə əzab verməyə.

Mən onun yanına gələndə həmişə çox minnətdar olur. Mənsə onun otağına tez-tez gəlməkdən çəkinirəm.

Ancelika xəstəlikdən qurtuldu, yenə ayaq üstədir. Lakin nə stol arxasında görünür, nə sarayda. Mən onu bir neçə dəfə rozarıdə, bir də çay kənarında görmüşəm. Gözləri əvvəlkin-dən də böyük olub – əgər ondan böyük göz, ümumiyyətlə, ola bilərsə – özü də bomboşdur bu gözlər. Adamda elə təəssürat yaranır ki, gözləri heç nə görmür.

Mən fikir verdim ki, boynunda Covanninin medalyonunu gəzdirir və o medalyon qana bulaşır. Görünür, yatağından təpib yadigar kimi götürmüştü. Barı üstündəki qanını yuyayıdı əvvəlcə.

Görün nə fikirləşirəm. Ana cənnətdədir, bu, bəlli, oğlu isə cəhənnəmdə əzab çəkir, çünki günahın qoynunda uyu-yarkən ölüb; nə etiraf edib, nə tövbə. Belə çıxır ki, onlar heç vaxt görüşə bilməyəcəklər. Ola bilər ki, Ancelika oğlanın



ruhunun nicatına dayaq ola biləcək bir məxluq kimi dua edir. Amma mənasız səylərdir.

Onun beynindəkiləri kim bilir ki? O həmin gecə oyanandan bəri, daha doğrusu, sevgilisinə son sözünü deyəndən bəri, ağızını açıb bir kəlmə də danışmayıb. Sonuncu sözü nə idi, onların söhbətlərinə qulaq asmış bir şəxs kimi, bu, mənə tamamilə aydınlaşdır.

O, indi öz ümidiñə qalib, hamı qaçır bu qızdan.

Taunun və başqa bəlaların Pərvərdigarın cəzası olduğunu və bütün bu azar-bezardan qorxmağın yersizliyinə inananlar, bütün bunlar üçün İlahiyə minnətdarlıq hissi bəsləmək lazım olduğunu söyləyənlər, indi küçələri dolaşaraq, öz inanclarını yaymaqla məşğuldurlar, onlar öz vücundlara əzab verirlər ki, Tanrıya onların ruhunu xilas etməkdə yardımçı olsunlar. Gözləri çuxura düşmüş canlı skeletlərdən ibarət bu dəstələrdəki insanlar o qədər zəifdirlər ki, əgər vəcdə gəlmələri olmasaydı, heç ayaq üstə də dayana bilməzdilər. Onların dalınca çoxları gedir və bir azdan vəcdə gəlməyi öyrənirlər. İnsanlar öz işlərini buraxır, evlərini, yaxınlarını, hətta ölen qohumlarını belə ataraq, onlara qoşulurlar. Qəflətən tükürpərdici, sevincək bir çığırtaq eşidilir, birisi küçənin ortasına atılır, özünü birtəhər dəstənin ortasına soxub, ucadan, rabitəsiz sözlər çığıraraq baş-gözünə döyməyə başlayır. Bu yerdə hamı Tanrıya alqış yağıdırır və küçənin hər iki tərəfində bu mənzərəyə diqqətlə baxan camaat dizi üstə düşür. Dəhşətlərini bəs deyincə seyr etdikləri dünyəvi həyat artıq onlar üçün öz dəyərini tam itirir. Onların qayğısı indi yalnız ruhlarının nicatıdır.

Deyilənlərə görə, ruhani atalar bu fanatiklərə çəp-çəp baxırlar, çünki onlar xalqı kilsələrdən, oradakı təntənəli mərasimlərdən yayındırır, – ikonali-zadlı, küçələrdəki bu üfunətin içində gözəl qoxu yayan buxurdanların yelləndiyi, dini mahnilar oxuyan oğlanları olan mərasimlərdən. Onlar deyirlər

ki, özünə qeyri-insani əzab verən bu insanlar əsl xəçpərəst deyillər və özlərinin vəhşi fanatizmi ilə həqiqi imanın bəxş etdiyi ilahi təsəllidən qaçırlar. Tanrı heç də onları təqdir edib, bu hərəkətlərinə sevinə bilməz. Amma mən düşünürəm ki, həqiqi mömin elə onlardır ki, öz inamlarını belə ciddi qəbul edirlər. Ruhani ataların isə onların moizələrini çox ciddi qəbul edənlərdən, bir qayda olaraq, heç xoşları gəlmir.

Amma elələri də var ki, ətrafindakı dəhşətlər onlara həyatı əvvəlkindən daha çox sevdirməyə başlayıb. Ölüm qorxusu onları məcbur edir ki, həyatdan nəycin bahasına olursa olsun, lap möhkəm yapışsınlar. Şayılər dolaşır ki, şəhərin bəzi saraylarında kef məcisləri gecə-gündüz bitib-tükənmək bilmir, deyirlər ki, oralarda lap rəzil əxlaqsızlıqlar çıçəklənir. Lakin elə yoxsulların, lap dilənci kökündə olanların arasında da özünü, imkan dairəsində, bu cür aparanlar az deyil, onlar indi imkanları çatan həmin o yeganə günahı gecə-gündüz törədirlər. Onlar öz miskin həyatlarından əl çəkmək istəmirlər və burada, qəsr darvazaları qarşısında nadir hallarda çörək paylananda bu murdarlar hər tikənin üstündə qəzəblə çarpışır, bir-birlərinin boğazını üzməyə hazır olurlar.

Amma digər tərəfdən, elə adamlar da var ki, yaxınlarının yolunda özlərini qurban verməyə hazırlırlar, nə qədər mənasız olsa belə, özlərinin yoluxmağına səbəb olsa belə, xəstələrə qulluq edirlər. Onlar ölümə və hər cür təhlükəyə tam biganə oldularını əməllərində nümayiş etdirirlər, sanki, həyatlarını riskə qoyduqlarını da dərk etmirlər. Onları da dini fanatiklər bərabər saymaq olar, lakin bu fanatizm tamam başqa cür təzahür eləyir.

Beləliklə, əgər mənə yetişən söhbətlərə inansaq, şəhərin əhalisi eynilə elə əvvəller yaşadığı kimi yaşayır, hər kəs öz meylinə uyğun, amma indi hər şeydə bir ifratçılıq da müşahidə olunur. Deməli, Tanrıının onlara yolladığı bu cəzanın nəticəsi tamamilə cüzi oldu. Ona görə mən yaman tərəddüd içindəyəm. Tanrıdırmı bu taunu, başqa imtahanları bizə gəndərən?



Inventas vitam
juvat excusisse
per artes

Famyetta bu gün mənim yanımdan keçdi. Təbii ki, mənə tərəf nəzər salmağı özünə layiq bilmədi. Amma bu sakitliyində necə müükəmməl, necə gözəldir! İndiki murdar qarışqlıq və tələskənliyin içində o, ruhu təzəleyən sərin meh kimidir. Bütün görkəmində – elçatmaz, vüqarlı mahiyyətində adama sakitlik bəxş edən bir sərinlik var. O, həyatın murdarlıqlarına özü üzərində qələbə çalmaq imkanı vermir, onlardan güclüdür. Hətta onlardan istifadə etməyi də bacarıır. O, diqqət cəlb etmədən, qürurunu qoruyaraq, heç nə olmayıbmış kimi, hersoginyanın yerini tutaraq, sarayın birinci xanımı rolunu oynamaya başlayır. Qalanları isə getdikcə daha aydın başa düşürlər ki, bu yerdə tabe olmaqdan savayı, əllərindən gələsi bir şey yoxdur. Ona heyran qalmaya bilmirsən.

Əgər başqa kimsə mənim yanımdan keçib üzümə nəzər salmağı özünə əskiklik bilsəydi, dəli olardım. Amma indi mən onun bu hərəkətini tamamilə təbii sayırdım.

Mən hersoqun onu niyə sevdiyini gözəl başa düşürəm. Özüm bunu bacarmazdım, amma bu, tamam başqa məsələdir. Mən, ümumiyyətlə, kimisə sevməyə qadirəmmi? Bilmirəm. Əgər sevə bilsəydim, yalnız hersoginyanı sevərdim. Amma bunun əvəzinə ona nifrət edirəm.

Hər halda, bunu aydın duyuram ki, o, sevə biləcəyim yeganə insandır. Bu, necə alınır, bilmirəm, mənim üçün bu tamam anlaşılmazdır.

Məhəbbət, həqiqətən, dərkədilməz bir şeydir.

Ancelika özünü çayda boğdu. Amma bunu heç kəs görməyib, çünki, görünür, ya dünən axşam eləyib, ya da ki gecə. Qoyduğu məktubdan tamamilə aydınındır ki, intiharın məhz bu üsulunu özü seçib. Bütün günü mühasirəyə düşmiş şəhərin sərhədləri içində çayboyu gəzərək, onun cəsədini axtardılar, amma bir nəticə hasıl olmadı. Görünür, su onun meyi-tini də Covannininki kimi dənizə aparmışdı.

Sarayda dəhşətli qarışqlıq var. Hamı heyrət içindədir, onun öldüyünə heç cür inana bilmirlər. Məncə, burada qaranlıq

bir şey yoxdur: sevgilisi ölmüşdü deyə, o da özünü öldürdü. Hamı bərk dilxordur, hərə özünü günahlandırır. Ən çox da qızın məktubu səbəb olub bu söz-söhbətə. Məktubun məzmununu bir-birlərinə, kim bilir, neçənci dəfə danışır, ucadan oxuyurlar. Deyirlər ki, hersoqu bu məktub sadəcə sarsıdıb; o, ümumiyyətlə, baş vermiş hadisələrdən sarsılıb. Saray xanımları kökslərini ötürüb burunlarını çekir, məktubun təsirli ifadələrinə göz yaşı tökürlər. Mənim üçün onların göz yaşlarının, qüssələrinin səbəbi qətiyyən aydın deyil. Heç cür başa düşmürəm ki, qeyri-adi nə var axı bu məktubda. Bu məktub nəyi dəyişir ki: elə indicə müzakirə elədikləri cinayət də cinayət olaraq qalıb. Məktubda təzə heç nə yoxdur.

Mən onu yüz dəfə eşitmışəm, daha ürəyim bulanır, lap əzbər bilirəm bu məktubu. Orada bunlar yazılıb:

“Mən artıq sizlərin içində qalmaq istəmirəm. Mənə qarşı çox mehriban olmusunuz, amma sizi başa düşə bilmirəm. Başa düşə bilmirəm ki, uzaq ölkədən mənə dünyada məhəbbətin olduğunu demək üçün galmiş sevgilimi mənim əlim-dən necə ala bildiniz.

Mən məhəbbət kimi bir hissin olduğunu heç bilmirdim. Amma Covannini görəndə başa düşdüm ki, məhəbbət dün-yada real olan yeganə şeydir, bütün qalan anlayışlar onun qarşısında bir heçdir. Onu ilk dəfə gördüğüm an anladım ki, niyə mənim üçün o vaxtadək yaşamaq çətin idi.

İndi də onsuz burada qalmaq istəmirəm, onun dalınca getmək istəyirəm. Mən Tanrıya dua elədim, O isə mənə söz verdi ki, Covanni ilə görüşəcəyik və daim bir yerdə olacağıq. Amma məni hara aparacağını demədi: Bunu mənə deyə bilməzdi. Mən, sadəcə olaraq, suya uzanmalı idim, özü apara-caq məni lazımlı olan yerə.

Odur ki mənim özümə qəsd etdiyimi düşünməyin, mən, sadəcə olaraq, deyildiyi kimi elədim, mən ölməmişəm, getmişəm ki, öz sevgilimə əbədilik qovuşum.



Inventas vitam
juvat excusisse
per artes

Medalyonu da özümlə aparıram, hərçənd ki, o, mənim deyil. Amma bunu da mənə demişdilər. Mən medalyonu açdım, içindəki portretə baxdım və bu dünyadan köçmək istədim.

Xahiş elədi, sizə çatdırıım ki, o, sizi bağışlayıb. Mən özüm də sizi ürəkdən bağışlayıram.

Ancelika”

Hersoginya beyninə yerləşdirib ki, Ancelikanın ölümündə də günahkar odur. Mənə elə gəlir ki, öz uşağına ilk dəfədir ki, belə maraq göstərir. Özünə əvvəlkindən də artıq əzab verir ki, günahını yusun; heç bir şey yemir, Çarmixa çəkiləndən bağışlanması diləyir.

Çarmixa çəkilən isə cavab vermir.

Bu gün nahardan qabaq hersoq məni maestro Bernardo üçün yazdığı məktubla Santa-Kroçeyə göndərib. O, çoxdan- dir ki, sarayda görünmürdü və bu müddət ərzində, demək olar ki, onun mövcudluğunu da unutmuşdum. Mən şəhərə çox həvəssiz çıxdım, taun başlayandan bəri ilk dəfə idi oralara ayaq basdığınım. Bu heç də mənim xəstələnməkdən qorx- duğuma dəlalət etmir, sadəcə olaraq, elə şeylər var, onlara baxa bilmirəm, hətta, demək olar ki, baxmaqdan qorxuram da. Nahaq deyilmiş getmək istəməməyim. Gördükərim, həqiqətən, dəhşət idi. Amma bununla yanaşı, gördükərim dərin təsir bağışladı mənə: bu mənzərələr özünün ibtidai çılpaqlığı ilə fərqlənirdi, dünyəvi məfhumların əbəsliyi və ötəriliyini duymağa imkan verirdi. Xəstələr və ölürlər bütün yol boyu ayaqlarımın altına sərilmüşdilər, artıq canıçixmışları başına göz üçün iki yarığı olan qara başlıqlı qəbirqazan-rahiblər yiğirdilar, dəhşətli görkəmləri vardı onlarım. Qorxulu siluetləri, sanki, yerin təkindən peydə olur, bütün mənzərəyə bir irreallıq verirdi. Onlar təhlükəli lunatik arxayınlığı ilə ayaqlarının altında qeyri-təbii qırırlaraq sərilmmiş, cir-cındırıa bürünmiş bədənlərə baxırdılar, – həyat əlamətinin görünüb-

görünmədiyini belə dəqiq demək mümkün olmayan bədənlərə. Bu xəstəlik qurbanlarının görüntülərindən daha miskin, daha murdar bir şeyi təsəvvür etmək belə çətindir. Tez-tez üzümü yan çevirirdim ki, ürəyim qalxmasın. Cır-cındırın arasından dəhşətli yaralar görünürdü, dərinin göyümtüllüyü – sonun yaxınlaşdığını dəlalət edən göyərmə nəzərə çarpırdı. Bəziləri tükürpərdici çıçırtılarla cisimlərinin hələ həyata mənsub olduğunu bildirir, digərləri isə huşsuz vəziyyətdə qalsalar belə, itaətdən çıxmış əzaları qıcolmadan mənasız hərəkətlər edirdi. Mən insanın bu dərəcədə alçalmasını ilk dəfə idi ki, gördüm. Elələri vardı ki, dibsiz baxışları divanəlik alovundan parlayırdı və onlar halsızlığa qələbə çalaraq, xəstələr üçün quyulardan su daşıyan adamların əlindəki qabları vəhşi kimi alır, qiymətli suyu yerə dağıdırırlar. Bəziləri də, heyvan kimi, dörd ayaq üstə sürüünüb, özlərini arzuladıqları quyuların başına, bütün bu zavallıların ən çox ehtiyacı olduğu suya, birtəhər də olsa, yetirildilər. Qiymətini tamamilə itirmiş həyatın hər bir işartisindən belə acgözlüklə yapışan bu miskin məxluqlar insan simasını artıq itirmiş, insan ləyaqətinin son qalıqlarından da məhrum olmuşdular. Onlardan yayılan üfunətdən danışmaq istəmirəm, bu barədə elə düşünmək bəs edir ki, ürəyim bulansın. Meydanlarda tonqallar çatılmışdı, qalaqqalaq cəsədlər yandırılırdı, havada boğucu bir qoxu dururdu. Zəif tüstü-dumanın ağuşunda olan şəhərin üzərində dəfn zəngləri səslənir, bütün kilsələrdən dünyasını dəyişənlərin xatırəsinə fəzaya yayılan zəng səsləri bir-birinə qarışırı.

Mən maestro Bernardonu "Sirli axşam" a dərin fikirlər içində baxdığı vəziyyətdə gördüm, elə keçən dəfələrdə olduğu kimi. Ağarmış başını azacıq yana əyərək oturmuşdu, mənə elə gəldi ki, sonuncu dəfə gördüyümdən bəri bir az da qocalıb. Stolun arxasında oturmuş Məsih çörək kəsib tələbələrinə paylayırdı. Başının üstündə elə həmin ilahi halə görünürdü. Şərab camı əldən-ələ ötürülür, masanın üstündə isə ağappaq bezdən süfrə vardı. Burada nə ac vardı, nə susuz. Amma



əlində palitra və firçası olan qoca, nədənsə, acı düşüncələrə qərq olmuşdu.

Mən ona deyəndə ki hersoqdan məktub gətirmişəm, heç bir cavab vermədi, yalnız əliylə hövsələsiz bir tərzdə işarə elədi: yəni qoy bir yana. İstəmirdi ki, onu öz aləmindən ayıralar. Hansı aləmdən?

Mən Santa-Kroçeni çəşqinliq içində tərk etdim.

Qayıdarkən kampanilanın yanından keçirdim – həmin kampanilanın ki, bütün qalanlarından hündür olmalıydı. Müharibə zamanı, təbii ki, orada heç bir iş getmirdi və hamı artıq unutmuşdu bu tikilini. Elə natamam da qalmışdı, bənnalar işi yarımcıq tullayıb getmişdilər. Daha çox xarabalığa bənzəyirdi, hərçənd ki, aşağı hissələrində Çarmixa çəkilənin həyatından səhnələri əks etdirən bütünc barelyeflər tam başa çatmışdı və çox uğurlu da alınmışdı.

Mən əvvəlcədən deyirdim ki, belə olacaq.

Bizim qəsr matəm içindədir. Divarlar, mebel qara örtüyə bürünüb, hamı piçilti ilə danışır, barmaqlarının ucunda yeriyir. Saray xanımları, hamı bir nəfər kimi, qara atlaz parçadan paltarlar geyiblər, kişilərin əynində isə qara məxmər kostyumları, əllərində qara əlcəklər var.

Hər şeyin səbəbkarı Ancelikanın ölümüdür. Sağlığında heç kəsə bu qədər əziyyət verməmişdi. Bizim sarayda yas saxlamaqdan ötrü ölürlər. Don Rikkardonun matəmi indi də qızın matəmi ilə əvəz olunub, əgər belədirsə, deməli, indi don Rikkardo artıq birdəfəlik öldü. Bu dəfə mərhumun sağlığında necə insan olmasını yada salmırlar, çünkü məxsusi, maraqlı bir cəhəti yox idi bu qızın – yerinə gəlmışkən, kim bilir ki, o, əslində, necə idi? Onun üçün, sadəcə, ağlayırlar. Hamı gənc hersoq qızının bədbəxt taleyinə ağlayır, hətta Covanninin də taleyinə acıydılar, hərçənd ki, o ən nifrətəlayiq bir düşmən nəslinə mənsub idi. Onların artıq heç kəsin şübhə ilə yanaşmadığı məhəbbəti və bu məhəbbət naminə ölümləri üçün

köks ötürürlər. Məhəbbət və ölüm – insanların sevimli mövzularıdır, çünkü məhəbbətə də, ölümə də ağlamaq adama həmişə ləzzət eləyir, xüsusilə də onlar birləşəndə.

Hersoq, görünür, sidq-ürəkdən əzab çəkir. Ən azı, mənə belə gəlir: o, tamam özünə qapanaraq dərdini heç kimlə bölüşmür. Hər halda, mənimlə bölüşmədiyi yəqindir, amma əvvəllər hərdən olurdu ki, mənə inam göstərib sevdirirdi. Amma onda tamam başqa şərait idi. İndi adamda elə təəssürat oyanır ki, sanki, qaçırməndən. Xidmətlərimdən də daha gec-gec istifadə eləyir. Bernardoya məktubunu da birbaşa özümə vermişdi, saray adamlarının birinin vasitəsi ilə ötürmüdü.

Mənə hərdən elə gəlir ki, o hətta məndən qorxmağa başlayıb.

Bu qırmızıyanaq kəndçi qızı – hersoginyanın kameristkası da xəstələnib. Nəhayət ki, onun da rəngi qaçıdı. Maraqlıdır, görəsən, nə olub ona?

Qəribə işdir, amma mən ətrafda dolaşan xəstəlikdən heç qorxmuram. Məndə elə hissyyat var ki, heç vaxt yoluxram. Niyə? Sadəcə hiss eləyirəm, vəssalam.

Xəstəlik insanlar üçün qorxuludur, məni əhatə eləyən bütün məxluqlar üçün qorxuludur – mənim üçün yox.

Hersoginya getdikcə daha çox düşür. Bu düşgünlüyü müşahidə eləmək ağırdır, bu düşgünlük həm onun öz içini dağdırır, həm də dörd tərəfində pintilik, cansıxıcı bir kir-pas yaradır. Onun əsil-nəcabətinə və əvvəlki xasiyyətinə işarə edən yeganə şey – onun qətiyyətidir, heç kəsə müdaxilə etmək imkanı vermədən seçdiyi yolla inamlı gedir.

Kameristka xəstələnəndən sonra daha onun otağına heç kəsin girməyə ixtiyarı yox idi və otağın zirzibili xırtdəyə çıxmışdı. Heç bir şey yemir və elə ariqlayıb ki, başa düşə bilmirəm, ayaq üstə necə durur.



Inventas vitam
juvat excusisse
per artes

Təkcə mənim icazəm var ona baş çəkməyə. O təmənna eləyir, yalvarır ki, gəlib bu zavallı günlərində ona kömək əli-mi uzadım, imkan verim ki, günahlarını mənə etiraf etsin.

Sakitləşə bilmirəm. Elə indicə onun yanından gəlirəm və hələ hakimiyyət duyğusunun xofu canımdan çıxmayıb, insanlar üzərində bəzən ələ keçirdiyim hakimiyyətin xofu. Onunla görüşümü təsvir eləyim.

Otağa birinci girdiyimdən həmişəki kimi heç bir şey görmədim. Əvvəlcə, qalın pərdələrə baxmayaraq, pəncərə bəlli oldu, sonra da onu seçdim, Çarmixa çəkilənin qarşısında həmişəki bitib-tükənmək bilməyən dualarını mızıldanırdı. Başı duasına o qədər qarışmışdı ki, qapını açıb içəri girməyimdən də xəbəri olmadı.

Otaqda elə bir havavardı ki, az qaldım boğulam. İyrəndim. Hər şeydən iyrənirdim. Üfunət, alaqaranlıq, beli bükülmüş siluet, ariq, abırsızcasına açıq qoyduğu çiyinlər, boynunun aydın seçilən vətərləri, köhnə sağsağan yuvasına bənzəyən səli-qəsiz saçları, nə vaxtlarsa sevilməyə layiq miskin cismi. İçimdə quduzluğa bənzər bir hiss duydum. İnsanlara nə qədər nifrat bəsləsəm də, belə alçalmaqlarına heç sakit baxa bilmirdim.

Birdən, o, məni hələ qaranlıqda görməmişdən içimdən ucalan quduz qışqırığımı eşitdim:

– Nə dua eləyirsən? Sənə deməmişəm ki, dua eləmə! Sənin duaların mənim zəhləmi töküb.

O çöndü, diksinməmişdi də, yalnız təpik dəymış qancıq kimi zingildədi və müti baxışlarını mənə zillədi. Belə davranış kişinin əsəbini səngidə bilər?! Mən insafsızcasına sözümə davam etdim:

– Sən elə bilirsən duaların lazımdır ona? Elə bilirsən ayaqlarının altına bax beləcə sərələnsən, yalvarıb burnunun suyunu töksən, günahlarını boynuna alıb tövbə eləsən bağışlayacaq səni? Pah, tövbə eləyir, çox böyük işdir! Elə bilirsən, aldada bilərsən onu? Elə bilirsən, sənin içini görmür o? Sən

don Rikkardonu sevirsən, onu yox! Elə bilirsən bilmirəm? Elə bilirsən əzilib-büzülməyinlə, pəhrizinlə, şəhvətli cisminə əziyyət verməyinlə məni aldada bilərsən? Sən aşnan üçün darıxırsan, Çarmixa çəkilən üçün yox! Sən onu sevirsən!

Mənə dəhşət içində baxırdı. Qanı qəçmiş dodaqları titrəyirdi. Qəfletən ayaqlarımı yixilib inildədi:

– Düzdür! Düzdür bu! Xilas et məni! Xilas et!

Onun etirafını eşidib lap özümdən çıxdım.

– Pozğun fahiş! – deyə çığirdim. – Xilaskarı sevən kimi göstərişsən özünü, o tərəfdən də cəhənnəmin arvadbazıyla pozğunluq eləyirsən! Cəhənnəmə atlığı birisinə görə öz Tanrıni aldadırsan! Murdar iblis, Çarmixa çəkilənə mütililiklə baxırsan, ona məhəbbətini etiraf eləyirsən, özün də fikrən başqasının ağıuşundasan, həzz alırsan! Axi niyə başa düşmürsən ki, Tanrı nifrət edir sənə? Başa düşmürsən?!

– Başa düşürəm! Anlayıram! Xilas et məni! Xilas et! – deyə inildəyir, ayaqlarımın altında tapdalanmış soxulcan kimi qvrılırdı. Onun necə süründüyüünü görmək nifrətimi oyadırdı, bu, məniancaq əsəbiləşdirirdi, nə qədər qəribə olsa da, düşdüyü bu vəziyyətdən qətiyyən ləzzət almirdim. Əllərini mənə sarı uzatdı: – Məni cəzalandır, sən cəzalandır, Tanrının qamçısı sənsən! – deyə inildədi. Və yerdəki qamçını qaldırıb, mənə uzatdı, özü isə it kimi büzüşdü. Mən içimdə tügyan edən, nifrətlə qəzəbin qarışığından yaranmış bir hissələ qamçını qapıb onun murdar bədənini qamçılamaga başladım, öz qış-qırığımı da eşidirdim:

– Bu, Çarmixa çəkiləndir! Həmin o Çarmixa çəkilən ki, sənin divarından asılıb, odur səni qamçılayan, od kimi alışan yalançı dodaqlarınla min dəfə öpdüyün, sevirəm dediyindir! Sən heç bilirsən ki, məhəbbət nədir?! Bilirsən ki, nə istəyir o, səndən?! “Mən sənin üçün əzab çəkmişəm, sən isə bu barədə düşünmədin” – deyir! – “İndi özün gör ki, əzab çəkmək nədir?”

Mən tamam özümdən çıxmışdım, nə etdiyimi, bəlkə də, anlamırdım. Anlamırdım? Necə yəni! Gözəl anlayırdım! Mən



öz qisasımı alırdım, hər şeyə görə alırdım! Mən ədalət məhkəməsi idim! Mən insanlar üzərində dəhşətli hakimiyyətimi gerçəkləşdirirdim! Amma bütün bunlara rəğmən, sevinə bilmirdim.

O bircə dəfə də inildəmədi. Əksinə, sakitləşdi, susdu. Hər şey bitəndən sonra, necə vardısa, eləcə də uzanıb qaldı, ona əziyyət verən bütün tərəddüdlərini çox qəribə bir tərzdə daşıtmışdım.

— Cəhənnəm zəbanəsində yanacaqsan! Qoy alov sənin murdar məhəbbət günahını dadmış bətnini daim yalasın!

Bu hökmü səsləndirərək, onu yarıhuşuz vəziyyətdə uzanılı qoyub getdim.

Öz otağıma qalxdım. Cırtdanların yataq otağına girib, qapını kiliidlədim, ürəyim lap ağızından çıxırdı.

İndi, bu yazını qələmə aldığım zaman həyecanım çəkildi, hal-hazırda içimdəancaq nəhayətsiz boşluq, ifrat doyma hissinə bənzər bir şey duyuram. Ürəyim də artıq çırpınmır, heç nə hiss etmirəm. Boşluğa baxıram, daşa dönmüş sifətim isə sərt və kədərlidir.

Bəlkə də, o, mənə Tanrıının qamçısı deyəndə səhv etmirdi.

İndi elə həmin günün axşamıdır, oturub ayaqlarımın altına sərilmüş şəhərə uzaqdən baxıram. Artıq şər qarışır, kilsə zəngləri dəfn sədalarını kəsib, şəhərin ilahi məbədləri də insan məskənləri kimi aramla qaranlığa qərq olur. Onların arasından meyitlər yandırılan tonqalların tüstüsünün burularaq necə qalxdığını seçirəm və üfunətli qoxu bura, mənim yanına dirmanır. Yer üzünə, elə bil, qara duvaq enir və tezliklə tamam zülmət düşəcək.

Həyat! Nəyə lazımdır o, nə xeyri var, nə məna daşıyır? Bu, çıxılmazlıqdırsa, boşluqdursa onun mahiyəti, bəs niyə davam edir?

Mən məşəli başıaşağı çevirib döşəmədə söndürürəm və gecə düşür.

Qulluqçu qız öldü. Onun qıpqırımızı yanaqları da mane olmadı ölmeyinə. Taun öz dəryazı ilə onu da biçdi, hərçənd ki, yoluxması uzun müddət heç kəsin ağlına belə gəlmirdi, çünki başqları kimi əzab çəkmirdi.

Famyetta da öldü. Dünən səhər xəstələndi, bir neçə saatdan sonra artıq yox idi. Mən onu kabus-rahiblər aparmağa gələndə gördüm. Ona baxmaq dəhşət idi. Sifəti şışılıq eybəcərləşmişdi, görünür, elə bütün bədəni də bu kökdə idi. Onda artıq heyran qalası heç nə yox idi. Murdar bir cəsəd idi, vəssalam. Rahiblər onun qorxulu sifətini örtüb apardılar.

Bizim sarayda xəstəlikdən dəhşətli dərəcədə qorxurlar və çalışırlar ki, meyitlərdən canlarını təcili qurtaralar. Amma onu bu axşam xüsusi təmtəraqla basdıracaqlar – hökmdarın iradəsi belədir. Əshi, öləndən sonra nə fərqi var ki.

Onun ölməsinə kədərlənən yoxdur.

Hersoq, ola bilər ki, kədərlənir. Bəlkə də, belədir. Ya da özündə bir yüngüllük hiss eləyir. Ola da bilər ki, bu iki hissi eyni zamanda yaşayır.

Heç kəs bilməz bunu, çünki heç kimlə söhbət eləmir. Onun sifəti ağarmış, əldən düşmüş görünür, heç özünə oxşamır. Qara kəkiliinin altından görünən alnı tamam qırışib, yeri-yəndə də qəddini bükür. Tutqun baxışlarında qəribə bir parıltı, həyəcan var.

Bu gün onu ötəri gördüm. Xeyli vaxtdır ki, nadir hallarda görürəm onu.

Daha ona yemək vaxtı qulluq eləmirəm.

O vaxtdan bəri hersoginyanın yanında olmamışam. Deyirlər ki, yarıhuşsuz vəziyyətdədir, uzanır. Hersoq tez-tez ona baş çekir, gecələri səhərə kimi yanında oturur – bir gəl oturmasın, Famyetta ölüb axı.

Bu insanlar qəribə məxlurdurlar. Onların bir-birinə məhəbbətini də heç vaxt başa düşə bilmədim.



Inventas vitam
juvat excusisse
per artes

Taun onların da içində azğınlığa başlayandan sonra düşmən mühəsirəni açıb şəhərdən uzaqlaşdı. Bokkarosanın muzdlularının bu düşmənlə döyüşməyə həvəsi yox idi.

Beləliklə, taun müharibəyə son qoydu. Təbii ki, başqa heç nəyin buna gücü çatmadı. Hər iki ölkə müflis olub, xüsusilə də bizimki. Görünür, hər iki xalq da bu iki müharibədə elə əldən düşüb ki, daha onları heç cür davam etdirə bilməz. Montansa da heç nəyə nail olmadı. Çox mümkündür ki, onun əsgərləri xəstəliyi buradan öz evlərinə aparacaqlar.

Sarayda ölünlərin sayı getdikcə artır. Ancelikanın şərəfinə qurulmuş matəm atributlarına dəymirlər, ümumi yas ovqatı ilə tam uyuşur.

Saraydakı xidmətimdən tamam uzaqlaşdırılmışam. Daha məni çağırın yoxdur, heç kəsə gərək deyiləm. Hamidan da az hersoqa lazısam. Onu daha heç görmürəm.

Sifətlərdən görürəm ki, burada nəsə bir məsələ var. Nə işdir, anlaya bilmirəm.

Görəsən, məndən ona nəsə deyiblər?

Öz otaqlarımda oluram, özüm üçün yaşayıram. Hətta yeməyə də düşmürəm, burada köhnə çörək qırıntıları qalıb, onları yeyirəm. Bəs eləyir, onsuz da yeməyə ehtiyacım həmişə az olub.

Alçaq tavanın altında tənha oturub düşüncələrimə qərq oluram.

Heç kəsin maneçilik törətmədiyi bu tənhaliq getdikcə daha çox xoşuma gəlir.

Mən artıq çoxdandır bir şey yazmırıam. Bu, həyatima qəflətən müdaxilə edən və qeydlərimi davam etdirməyə mane olan hadisələrlə əlaqədardır. Yazılırama əlim çatmadı. Onları yalnız indi veriblər özümə.

Sarayın zirzəmılərindən birində, divara zəncirlənərək oturmuşam. Bir az bundan əvvələ kimi əllərim də zəncirlənmişdi,

amma bilmirəm niyə, onsuz da buradan qaçan deyildim ki. Bunun məqsədi, yəqin, cəzəni ağırlaşdırmaq idi. İndi, nəhayət, qollarımı açıblar – bilmirəm niyə, bunu xahiş etməmişəm, mən onlardan, ümumiyyətlə, heç bir xahiş eləməmişəm. Qandalsız bir az rahat oldu, amma belə götürəndə, heç bir şey dəyişmədi. Bax, elə onda zindan gözətçisi Anselmonu razılaşdırıldım ki, cirt-danların yataq otağından yazı ləvazimatını gətirsin, hərdən başımı qatın. Yazlarını gətirməyə razılıq verəndə, çox mümkün ki, özünü müəyyən təhlükəyə məruz qoyurdu, çünkü əllərimi açsalar da, inanmiram, bu sevinci mənə verməyə razi olayıdilar, elə o özü də, ürəyi istəyən kimi, nəyəsə icazə vermək hüququna malik deyildi, özü dedi bunu. Amma sadə oğlan olduğundan, onu nəhayət ki, razi sala bildim.

Yazlarını əvvəldən axıradək oxudum – hər gün bir az – ləzzət elədi, sanki, öz həyatımı, bir çox başqalarının həyatını bir də yaşadım, boş vaxtlarında hər şey barədə fikirləşdim. İndi mən yazıları dayandırıǵım yerdən davam etdirmək istəyirəm ki, həqiqətən, yeknəsəq həyatıma, heç olmasa, bir az rəngarənglik gətirim.

Düzünü desəm, burada nə qədər qaldığımı bilmirəm. Zindan həyatım o qədər hadisəsiz keçir, günlər o qədər bir-birinə bənzəyir ki, ayın tarixini hesablamadaqdan vaz keçmişəm, vaxtin necə ötdüyünə heç fikir vermirəm. Lakin məni bu çalaya gətirmələrinə, divara qandallamalarına səbəb olmuş hadisələri bütün detallarıyla xatırlayıram.

Günlərin birində səhər özümün sakitcə otağında oturmuşdum, birdən qapıda cəlladın köməkçilərindən biri peyda oldu və mənə tapşırı ki, onun dalınca gəlim. Heç bir şey izah eləmədi, mən də soruştmadım, çünkü onunla birinci danışmaçı ləyaqətimdən aşağı sayırdım. Məni bir otağa gətirdi, nəhəng, qırmızısifət, qurşağa kimi çılpaq cəllad özü də artıq orada idi. Otaqda hakimin nümayəndəsi dəvardı, mənə işgəncə alətlərini göstərəndən sonra dəvət etdi ki, hersogının yanına gedərkən orada baş verənləri səmimi etiraf eləyim,



Inventas vitam
juvat excusisse
per artes

onun niyə bu vəziyyətə düşdüyü maraqlandırırdı onları. Mən, təbii ki, imtina elədim. O, iki dəfə dəvət elədi məni etirafa, xeyri olmadı. Onda cəllad yaxamdan tutub işgəncə dəzgahına bağlamağa başladı, təbii ki, işgəncə vermək fikrində idi. Bəlli oldu ki, dəzgah mənim bədənimin ölçülərinə yaramır, məcbur oldum düşüm, gərək cirtdanlara uyğun gəlməsi üçün ölçülərini kiçildəydilər. Məcbur oldum sarsaq, kobud zarafatlarını dirləyim, deyirdilər ki, səni elə dartacağıq hündürboy oğlan olacaqsan. Sonra məni yenidən ata dırmaşdırıldılar və başladılar qəddarcasına işgəncələr verməyə. Ağrıya baxmayaraq, cinqırımı da çıxarmadım, öz murdar peşələriylə məşğul olan bu adamlara istehza ilə baxırdım. Qanun adamı, başımın üstündə dayanıb mənə sarı əyilmişdi, etiraflarımı eşitmək istəyirdi, lakin dilimdən bircə kəlmə də çıxmadi. Mən onu satmadım. İstəmirdim ki, onun necə alçaldığını bilsinlər.

Niyə mən məhz belə hərəkət elədim? Bilmirəm. Amma heç ağlıma da gəlmədi ki, onu alçaldacaq nələrisə etiraf eləyim; bunun üçün hər şeyə dözməyə hazır idim. Dişlərimi bir-birinə sixib nifrat etdiyim bu qadına görə işgəncələrə dözürdüm. Niyə? Bəlkə də, onun yolunda əzab çəkməkdən xoşum gəldi.

Nəhayət, onlar əl çəkməli oldular, lənətlər yağıdura-yağıdura kəndirlərimi açdılar. Məni zirzəmiyə aparıb qandalladılar, həmin o qandalla ki, əzilən xalqımı ilahi sirlərə vaqif eləyəndən sonra mənim üçün düzəldirmişdilər, hersoq düz demişdi onda, bu qandallar da kara gəldi. O məhbəs indikindən xeyli qonaqpərvər idi. Bir neçə gündən sonra məni bir də apardılar və həmin əzablardan yenə keçəsi oldum. Amma bu dəfə də bütün səyləri boşça çıxdı. Yer üzündə elə bir qüvvə yoxdur ki, məni danışmağa məcbur eləsin. Onun sərrini, elə əvvəlki kimi, qəlbimdə qoruyuram.

Bir müddətdən sonra bir məhkəmə qabağında durası oldum, orada öyrəndim ki, yer üzünüñ ən qatı canisiyəm və digər məsələlərlə yanaşı, hersoginyanın ölümündə də müqəssirəm. Onun öldüyünü bilmirdim, amma əminəm ki,

bu xəbəri eşidəndə mənim sifətim içimdən hansı hissələr keçdiyini qətiyyən bildirmədi. O, huşu özünə qayıtmadan ölmüşdü.

Soruşdular ki, özümü müdafiə etmək üçün deməyə bir sözüm varmı. Onları bircə kəlməyə də layiq görmədim. Neçəneçə bədbəxtliyə səbəb olmuş bəd əməllərimə görə məni sarayın ən qaranlıq zirzəmisində ömürlük həbsə məhkum eləyirdilər, orada divara qandallanmalydim. Sən demə, mən zəhərli ilan, əlahəzrət hersoqun şər dühəsi imişəm və elə əlahəzrətin ali iradəsinə əsasən, həmişəlik təcrid olunmalydim.

Hökmü dinləyərkən tüküm də tərpənmədi və qədim cirt-dan sifətim onlara ünvanlanan kinayə və istehza nümayış etdirirdi, fikir verdim ki, onlar qorxu içində baxırdılar mənə. Məni apardılar və o vaxtdan bəri Anselmodan başqa, bu rəzil məxluqların heç birini görməmişəm; o isə bir insan kimi o qədər bəsitdir ki, nifrət etməyə də dəyməz.

Zəhərli ilan!

Bəli, mən zəhər verdim onlara, bəs kim buyurmuşdu bunu etməyi? Bəli, mən don Rikkardonu öldürmişəm, bəs onun ölümüնü kim idi arzulayan? Bəli, mən hersoginyani qamçılımışam, bəs kim yalvarırdı ki, mən bunu edim?

İnsanlar çox zəif, reallıqdan çox uzaq məxluqlardır, belələri talelərini özləri yaza bilməzlər.

Adama elə gəlirdi ki, sadalanan bütün bu dəhşətli cinayətlərə görə məni ölümə məhkum etməliyidilər. Lakin hökmün elə olmamasına ya çox sarsaq, ya da ki mənim hökmdarımı tanımayan birisi təəccübənə bilər. Mən hersoqu o dərəcədə tanıyıram ki, belə şeylərdən qorxmaya bilərəm. Mahiyətəcə mən heç onun hakimiyyəti altında da deyiləm.

Mənim üzərimdə hakimiyyət! Nə dəxli var ki, mən bu quyunun dibindəyəm indi! Zəncirləməyin nə əhəmiyyəti var! Mən onsuz da sarayın ayrılmaz parçasıyam. Bunu onların özləri də, məni saraya zəncirləməklə sübut etdilər. Yox, biz bir-birimizdən qurtula bilmərik – nə mən, nə mənim ağam.



Mən məhbəsdəyəm – hersoq da məhbəsdədir. Biz bir-birimizə zəncirlənmışık. Bir zəncirlə bağlıyıq.

Mən gözə görünməz, köstəbək həyatımla bu çalada yaşayıram, o isə indi öz dəbdəbəli zallarında gəzib-dolaşır. Lakin mənim həyatım həm də onun həyatıdır. Onun gözəl və çox möhtərəm həyatı isə mahiyyətcə elə mənim həyatımdır ki var.

Bütün bunları yazmaq üçün xeyli vaxt gərək oldu. Mən yalnız günəş şüası dar pəncərədən kağızın üzərinə düşəndə yaza bilirəm, elə ki işiq düşdü, tələsməliyəm. Şüa döşəməyə düşənədək bir saatdan az vaxt keçir, ora enməyə isə zəncirlərim imkan vermir. Hərəkətim çox məhduddur. Elə buna görə də köhnə yazılarımı oxumağa bu qədər vaxtım getdi, amma elə belə yaxşıdır, çünki başımı daha uzun müddətə qata bildim.

Günün bütün qalan vaxtını isə elə əyləşdiyim kimi də əyləşirəm, qandallandığımdan başımı qatmağa heç nə yoxdur. Saat üçdən etibarən hava qaralmağa başlayır və günün çox hissəsini tam zülmətdə keçirəsi oluram. Qaranlıq çökən kimi siçovullar peyda olur, ac gözlərini parıldada-parıldada, başlayırlar ətrafimdə şüüməyə. Onları elə o dəqiqə görürəm, çünki qaranlıqda heç də onlardan pis görmür gözüm, yavaş yavaş, deyəsən, elə siçovul kimi yeraltı məxluqa çevrilirəm mən də. Mənim bu eybəcər və murdar məxluqları görən gözüm yoxdur, onları ovlayıram, sakitcə oturub yaxınlaşmaqlarını gözləyirəm, sonra da başlayıram tapdalamağa. Bu, hələlik, imkanım çatan həyat təzahürlərindən biridir. Səhər isə Anselmoya əmr edirəm ki, aparıb tullasın onları. Heç bilmirəm ki, haradan peyda olur bu siçovullar. Görünür, qapının altında yarıq-zad var.

Divarlarda nəm puçurlanır, zirzəminin havası adamın iliyinə işləyən dərəcədə boğucudur; bu hava mənə hər şeydən çox əziyyət verir, çünki qoxulara qarşı həddindən ziadə həssasam. Döşəmə torpaqdır, məndən əvvəlki məhbuslar onu tapdalayaraq sərtləşdiriblər. Görünür, onların hamısı mənim

kimi divara zəncirlənməyibmişlər, çünkü döşəmə, həqiqətən, lap daşa dönüb. Gecə mən bir qucaq samanın üstündə yatıram – onun kimi. Amma mənim samanım onunku kimi kirli və üfunətli deyil, Anselmoya tapşırıram ki, hər həftə dəyişsin. Mən tövbə edən günahkar deyiləm. Mən azad insanam. Mən özümə əzab vermirəm.

Bu zindan çalasında bax, beləcə keçinirəm. Daşa dönmüş bir sıfətlə oturub, həyat və insanlar barədə düşüncələrim qərq oluram və elə əvvəlki kimi, elə həmişəki kimi, heç bir şeydə dəyişmirəm.

Əgər onlar məni sindirə biləcəklərini fikirləşirlərsə, çox səhv edirlər!

Kənar aləmlə müxtəsər bir əlaqəni mənim mehriban nəzərətçim vasitəsilə yaradıram. Mənə yemək gətirəndə sadəlövh bir tərzdə yuxarıda baş verənlərdən danışır, hadisələri öz bildiyi kimi yozur. Onu dünyada baş verənlər yaman maraqlandırır və hadisələr barədə zülmlə ağlına gələn fikirlərini bölüşməkdən yaman xoşlanır. O danışanda hər şey adama dəhşətli dərəcədə sadə görünür, onu ən çox narahat eləyən bütün bunlar barədə Tanrıının nə düşündüyüdür, amma, hər halda, işıqlı dünyyanın işlərinə indi dərindən bələd olmağıma görə, hadisələr haqqında təxmini bir təsəvvür yaranır məndə. Hersoginyanın ömrünün son günləri, onun ölümü və mən burası düşəndən bəri baş vermiş başqa hadisələr barədə də təsəvvürüm bu yolla formalaşıb. Hərsoq günlər uzunu sadıqlık nümayiş etdirərək, onun yatağının böyründən əl çəkmir, onun sıfətinin günbəgün daha da şəffaflaşmasını, saray diliylə desək, şövqlənməsini izləyirmiş. Anselmonun dediyinə görə, o lap Madonna kimi gözəlləşibmiş, oğlan elə danışındı, sanki, özü görmüşdü. Mən hersoginyanı öz gözləriylə görən bir adam kimi, onun həqiqətdə necə olduğunu bilirəm. Həm də ona inanıram ki, hərsoq özünü onu tərk etməkdə olan arvadına həsr edərək gecə-gündüz yanından əl çəkməyib. Bəlkə



Inventas vitam
juvat excusisse
per artes

də, gənclik məhəbbətini bir də yaşayırıdı, amma bu dəfə tək-başına, çünki sevgilisi artıq dünyəvi şeylərin hamisindən aralanmışdı. Yəqin ki, qadının tərki-dünyalığında, onun ilahi görkəmində çox riqqətləndirici məqamlar görürdü – onu mən yaxşı tanıyıram. Amma bununla yanaşı, ola bilər ki, qadının onun iştirakı olmadan baş vermiş bu mübhəm dəyişməsindən çəşqinləq keçirirdi, hərçənd ki, onu həyata qaytarmaq arzusu da səmimi idi. Qadın isə yavaş-yavaş, heç bir səbəb olmadan uzaqlaşırıdı və bu, onun məhəbbətini daha da gücləndirirdi – axı həmişə belə olur.

Məni də məhbəsə, işgəncələr özü elə bu əhvali-ruhiyyədə olarkən məruz qoymuşdu. Onu əlçatmazlığına görə sevirdi, elə məni də bu səbəbdən əzablara düçər etmişdi. Bu, məni təəccübəldirmir, məni təəccübəldirə bilən heç nə yoxdur.

Bernardo da, başqaları da ona baş çəkirdi. Qoca maestro deyirmiş ki, onun sıfəti tam qeyri-adidir və o, nəhayət, indi anlamağa başlamışdı bu qadını. Sonra, deyəsən, dərk etməyə başlayırdı ki, onun portreti niyə alınmamışdı. Amma hələ bəlli deyildi ki, onda, həqiqətənmi, portret yaxşı alınmamışdı, hərçənd ki, artıq özü heç həmin portretinə bənzəmirdi. Bu qoca həmişə düşünüb sonra danışsaydı, əla olardı.

Sonra səhnəyə müqəddəs atalar çıxmışdır. Mən təsəvvür eləyirəm ki, onlar irəli-geri nə təhər şütyürdülər oralarда. Ruhanilər bəyan ediblər ki, onun əbədi həyata qədəm basması gözəl, ruhu yüksəldən bir mənzərədir. Təbii ki, onun öz ruhani atası da gəlibmiş və təbii ki, hər yetənə onun necə günahsız, mömin bir qadın olduğundan dəm vururmuş. O can verəndə, arxiyepiskop öz əliylə ona müqəddəs yağ çekərək, dini ayini icra edib, otaqda coxsayılı prelat və bütün dini rütbə və çinlərdən olan xadimlər vardi. Lakin bütün bu camaata baxmayaraq, o, tənha ölürdü, yanında kimsənin varlığından bixəbər.

Ölümündən sonra onun kirli, əzik kağız parçasında yazdığı məktubunu tapmışdilar. Yazırkı ki, cəsədinin taun tutmuş xəstələrinki kimi yandırılmasını, külünün isə küçələrdə havaya sovrularaq tapdalanmasını arzulayır. Qərara aldılar ki, bu məktubu yazanda, ağlı və huşu artıq başında olmayıb və onun son iradəsinin yerinə yetirilməsinə heç kəs qoymadı, hərçənd ki, onun iradəsi, həqiqətən, belə idi. Bunun əvəzinə, ortaq məxrəcə gəldilər: meyiti mumiyaladılar, lakin bəzək-düzəksiz adı dəmir tabuta qoydular, bəzək-düzəksiz, sonra da küçələrdən keçirib kilsəyə, hersoq məqbərəsinə apardılar. Hersoq soyadının imkan verdiyi həddə sadə keçirilən dəfn mərasiminin ardına nəfəsini də dərməyən qara camaat – hələ ölməmiş, canlı skeletlər gedirdi və Anselmo taunlu şəhərdən keçən izdihamı təsvir edərkən söylədi ki, bu, ürəkparalayan bir mənzərə idi. Ola bilər ki, həqiqətən, belə imiş.

İndi, təbii ki, xalqa elə gəlirdi, mərhum barədə hər şeyi bilir: necə insan olduğunu, son zamanlar necə yaşadığını. Camaat da başlamışdı eşitdiklərini öz bildiyi kimi, belə mərasimlər vaxtı, adətən, necə danışarlarsa, elə də nəql etməyə. Onların fantaziyasını, təbii ki, mərmərlə bəzənmiş məqbərədə gümüş hersoq tabutları ilə yanaşı qoyulan bu kifir tabut coşdurmuşdu. Sadə tabut bu qadını qara camaata yaxınlaşdırır, onlardan biri edirdi. Kameristikanın macal taparaq hamiya danışdıqları: hersoginyanın tutduğu oruclar, özünə zülm verməsi, ali ailədən olmasına baxmayaraq, onu başqalarının dan artıq əziyyət çəkən seçilmiş bir şəxsə çevirmişdi – Tanrıının oğlu olduğundan, hamidan artıq əzab çəkən İsa kimi, hərçənd ki, çarmixa təkcə onu çəkməmişdilər, bəzilərini həttə təpəsi üstə asmışdilar və ondan da artıq işgəncələr vermişdilər. Bu qadın tədricən, az qala, müqəddəsləşmişdi, bu dünnyaya nifrət bəsləyən, onu rədd edərək cismini bilərkədən öldürən birisi kimi. Sonra qara camaat qətiyyən həqiqətin qeydinə qalmayaraq, öz fantaziyalarını ürəkləri istəyən şəklə



Inventas vitam
juvat excusisse
per artes

salana kimi, rahatlanmadı. Amma mərasim möcüzəsiz də ötüşmədi! Hər halda, Anselmo bu möcüzəyə əməlli-başlı inanmışdı. O israr edirdi ki, gecələr onun tabutunun ətrafında bir parıltı yaranırdı. Olsun, nə deyirəm. Kilsə günüün bu vaxtında bağlı olduğu üçün kimsə buna tam əminliklə nə “hə” deyə bilər, nə “yox”. Mömin adam isə həqiqətlə yalan arasında seçim etməli olanda həmişə ikincisini seçir. Yalan hissiyyata daha zəngin məfhumlar sıriyır, həqiqətdən daha qəribə görünür, elə bu səbəbdən mömin həmişə ona üstünlük verir.

Bu söhbətləri eşidəndə etiraf etməyə bilmirdim ki, özüm öz əllərimlə, amma qeyri-ixtiyari ona müqəddəslik haləsi düzəltmişdim, hər halda, bu halənin parlaqlığında mənim də xidmətlərim vardi. Bunu etdiyim üçün indi zindanda divara zəncirlənmişdim. Onlar, təbii ki, bu barədə heç bir şey bilmirdilər, əgər bilsəydilər belə, mənim əzabkeşliyim heç kəsin marağını cəlb etməyəcəkdi. Mən, onsuz da, əzabkeş kimi tanınmağa can atmırıam. Lakin məni əməlli-başlı təəccübəldirən, müqəddəslikdən bu qədər uzaq olmağıma baxmayaraq, belə bir məqsəd üçün alət seçilməyimdir.

Bir zamanlar – dəqiq vaxtını xatırlamıram, – Anselmo danışdı ki, Bernardo Müqəddəs Ananın hersoginyanı xatırladan portretini yaradır. Hersoq da, bütün saray əhli də onun işini diqqətlə izləyirdilər, hamisi bərk sevinirdi. Qoca maestro deyirmiş ki, qadının daxili mahiyyətini, bir zamanlar ancaq təxmin etdiyi, ölüm yatağında isə əyani gördüklerini təsvir etmək istəyir. Bilmirəm bu dəfə nə dərəcədə müvəffəq olub, amma Anselmo deyir ki, əsl şedevr yaratdığını hamı bir-ağızdan söyləyir, amma onsuz da onun elədiklərinin hamısına şedevr deyirlər də. Uzun müddət işləyib həmin portretin üstündə, amma, nəhayət ki, bitirə bilib. Onun çörək kəsən Məsihi təsvir etdiyi “Sirli axşam”ı isə hələ başa çatmayıb və çox güman ki, yarımcıq da qalacaq, amma bu əsərini bitirib. Yəqin, bunu çəkmək daha sadə imiş. Onu kilsədən asıblar, mehrabin üstündə sol tərəfdən, Anselmo da onu görən kimi

uşaq təki sevinirmiş. Portreti çox bəsit ifadələrlə təsvir edərək, deyirdi ki, hamının yekdil rəyinə görə, hələ heç kəs belə Müqəddəs Ana yaratmayıb – mərhəmətli və gözəl. Xüsusilə də hamı onun sırı, mübhəm təbəssümünə heyran qalıbmış. O, hamını riqqətə götürübmiş, deyirmişlər ki, görün bu portretdə nə qədər canlı, anlaşılmaz, ilahi görkəm var. Mən başa düşdüm ki, həmin bu təbəssümü rəssam elə əvvəlki portretdən köçürüb – onun fahisəyə oxşadığı portretdən.

Anselmo kimi bisavadın dilindən portret barədə təsəvvür yaratmaq asan deyildi, amma mənim anladığım qədər maestro mömin adamların qəlbini riqqətləndirə bilmüşdi. Özünün Müqəddəs Anaya inanmasına çox kiçik ehtimal olsa belə, yaratdığı obrazə əsl dini hissiyyat verməyə, onu həqiqi dini məzmunla çulğamağa müvəffəq olmuşdu. Tamaşaçılar bu portretin önündə həyəcan keçirərək, şaşırıldılar. Xalq yeni Müqəddəs Ananın önünə dəstə-dəstə gəlirdi, artıq tezliklə onu əllərində şam ziyarət edir, qabağında diz çökürdülər. Onun önündə diz çökənlərin sayı başqa mehrablardakından artıq olmuşdu, mərhum hersoginyanın portreti önündə o qədər şam yanır ki, kilsəyə girən kimi diqqəti cəlb edir. Xüsusilə də orada yoxsullar daha çox cəmləşir – dua etmək və dərdlərinə təsəlli tapmaq üçün. İndiki ağır zəmanədə artmış bədbəxt və istismar olunanların hamısı. O, yoxsulların Müqəddəs Anasına və hamisinə çevrilmişdi, onlara hövsələ ilə qulaq asır, şikayətlərini dinləyərək, təskinlik verir, sonra da ruhlarını dirçəldərək, yola salırı, hərçənd ki, sağlığında, mən biləni, kasiblərlə heç vaxt maraqlanmazdı. Belə çıxırdı ki, Bernardo ilə mən xalqın dərin və səmimi dini hissələrinin oyanmasına xidmət göstərmış olurduq.

Mən indiyə kimi bu hadisə barədə düşünürəm. Kim fikirləşərdi ki, bu qadın mərhəmətli, təsəlli verən Müqəddəs Ana qismində kilsədən asılıcaq, qara kütlənin sitayış və məhəbbət predmetinə çevriləcək? Kimin ağlına gələrdi ki, günahsız, ilahi bir obrazə girərək, günahsızlığı və ilahiliyinə görə ona



Inventas vitam
juvat excusisse
per artes

gətirilən nəzir pullarına alınmış saysız-hesabsız şamların parıltısında hamiya yuxarıdan aşağı baxacaq? Qəsrədə isə onun başqa bir portreti asılıb; hersoq tapşırmışdı ki, onu çərçivəyə alaraq divardan assınlar, baxmayaraq ki, maestro Bernardo özü bu portredən razi deyildi; söhbət həmin o fahişəyə oxşadığı şəkildən gedir. Bir-birinə bənzəmədiyinə baxmayaraq, hər iki portretin, görünür, öz həqiqəti vardı və hər iki portredə tamamilə eyni mübhəm bir təbəssüm görünürdü – kilsədəki dizibüküklər ona ilahi təbəssüm deyirdilər.

İnsanlar bulanıq güzgüyə baxmağı sevirlər də.

İndi, bütün bunları, yəni mən zindana düşəndən sonra baş verənləri təsvir edəndən sonra, belə baxıram ki, daha yazılışı bir şey qalmır. Düzdür, Anselmo şəhərdə, sarayda baş verən cürbəcür hadisələrdən danışındı mənə, lakin elə bir əhəmiyyətli şeylər baş vermirdi. Əhalinin xeyli hissəsini özüylə aparmış taun səngimişdi, elə başladığı kimi öz-özünə qurtarmışdı, adamlar getdikcə daha gec-gec xəstələnirdilər – sonra da taun birdən dayandı. Həyat tədricən həmişəki, adı məcrasına düşdü və şəhər bütün başına gələnlərə baxmayaraq, əvvəlki görkəminə qayıtdı. Kəndlilər yanmış təsərrüfatlarına dönüb evlərini yenidən qurdular, ölkə yavaş-yavaş özünə gəldi, gücünü topladı, hərçənd ki, hələ çox zəif idi. Mühabibədən nəhəng borclar qalmışdı, dövlət xəzinəsi boş idi, elə buna görə də Anselmonun mənə danışdıqlarına inansaq, əhali ağır vergilərlə yüklenmişdi. Amma nə deyirsən de, sülh gözəl şeydir. Anselmo düşünür ki, vəziyyətdən birtəhər çıxacaqlar, hər şey düzələcək. Xalq ruhdan düşmür. Bunları söyləyəndə onun bəsiti sifəti məmnuniyyətdən işıqlandı.

O, mənim başımı özünün bitib tükənməyən boşboğazlığıyla qatırdı, hərçənd ki, hərdən çərənçiliyindən yaman yorulurdum. Bu yaxınlarda gəlib elan elədi ki, Venesiyyaya olan borcumuzu artıq ödədik və ölkə, nəhayət ki, ağır yükdən qurtuldu. O deyirdi ki, indi müəyyən aydınlıq yaranıb və

zəmanə çox ağır sınaqlardan sonra yaxşıya doğru dəyişirdi. Hətta neçə illərdən bəri inşası dayandırılmış kampaniləni yenidən tikməyə başlamışdilar və ümid edirdilər ki, tezliklə başa çatdıracaqlar. Mən bunu da xatırladıram, amma hərçənd ki, heç bilmirəm bunu yazmağa dəyər, yoxsa yox.

İndi artıq maraqlı heç nə baş vermirdi.

Mən öz zirzəmimdə oturub günəş şüasının intizarında gözlərimin kökünü saralıdım, o görünəndə isə işiq saldığı kağıza etibar edəsi bir şey tapmayacağam. Qələmim bikar qalıb, mən isə əlimi tərpətməyə belə ərinirəm.

Yazılımım bezdirib məni, çünkü məhbəs həyatım hər cür hadisəni tam istisna edir.

Sabah kampanilanın təntənəli açılış mərasimi olacaq, onun zəngləri ilk dəfə səslənəcək. Onların müəyyən hissəsi xalqın könüllü ianələri hesabına gümüşdən düzəldilib. Əksəriyyətin fikri belədir ki, zənglərin səsi məhz buna görə daha gözəl çıxacaq.

Açılışda hersoq da, bütün saray əhli də iştirak edəcək.

Açılış mərasimi baş tutdu və Anselmo şahidlərdən eşitdiyi o qədər cürbəcür şeylər danışdı ki mənə. O deyir ki, bu mərasim qeyri-adi, unudulmaz idi, o qədər camaat toplaşmışdı ki, iynə atsan yerə düşməzdi, az qala bütün şəhər orada idi. Hersoq saray əyanlarının önündə küçələrdən piyada keçmişdi, onların dalınca isə dəstə-dəstə camaat gəlmiş, çünkü hamı hökmdara tamaşa etmək və belə bir təntənəli mərasimdə şəxsən iştirak etmək istəyirmiş. O, çox ciddi, yenə də, həmişəki kimi, şax qamətli görünürmüş, bu əlamətdar günün yetişməsinə sevindiyi açıq bəlli imiş. Özü də, bütün əsabələri də gözəl, dəbdəbəli paltarlar geyibmişlər. Kilsəyə yaxınlaşanda içəri keçib, ilk növbədə, hersoginyanın tabutu önünde, sonra onun təsviri asılmış mehrabın qarşı-



Inventas vitam
juvat excusisse
per artes

sında diz çökür və bütün camaat da onun kimi dizi üstə düşür. Dua edəndən sonra məbəd meydanına çıxırlar və bu an kampanilanın zəngləri səslənir. Səs o dərəcədə ecəzkar imiş, sanki, göydən gəlmiş və camaat da onu, az qala, yerində donaraq durub dinləyirmiş. Səs bütün şəhərə yayılmış, dinləyənlərin hamısı da özünü xoşbəxt sayırmış. Bütün sadə camaat meydanda imiş, hersoqun ətrafına toplaşmışlar və hamı deyirmiş ki, bu gün həyatlarının ən xoşbəxt günüdür. Bütün bunları Anselmo danışmışdı.

Çox təəssüflənirdi ki, özü həmin mərasimdə iştirak edə bilməmişdi, çünki həmin saatda məhbuslara yemək paylamalı imiş və o, meydandan yayılan zəng səslərinə yalnız uzaqdan qulaq asmaqla kifayətlənməli olmuşdu. İlk zəng səsi eşidiləndə yanımı gəlib dedi ki, mərasim başlandı. O qədər həyəcanlı idi ki, mənim qulaq asa bilməyim üçün hətta qapını da açdı. Mənə elə gəlir, bu mehriban adamin gözlərində yaş parlayırdı, o dedi ki, həqiqətən, ilahi səsi var zənglərin. Amma mənə elə gəldi ki, adı zəngdir də, görünməmiş bir şey yoxdur. Nəhayət, yaxamdan əl çəkib gedəndə buna əməlli-başlı sevindim.

Mən qol-qıcılmın qandallarıyla oturmuşdum özüm üçün, günlər isə axıb gedir, həyatımda heç vaxt, heç nə baş vermir-di. Həyatım boş və mənasızdır, amma şikayətlənmirəm. Mən başqa zəmanənin yetişməsini gözləyirəm, gözlədiyim zəmanə mütləq gələcək, məni əbədilik burada saxlaya bilməzlər axı. Mənim hələ öz salnaməmi, bir zamanlar olduğu kimi, gündüz işığında davam etdirmək imkanım olacaq və hələ ehtiyac hiss edəcəklər mənə. Əgər öz ağamı düzgün başa düşürəmsə, şəx-si cirtdanı olmadan uzun müddət keçinə bilməyəcək. Yox, mən ruhdan düşmürəm. Mən yanımı gələrək ayaqlarimdakı kündələri çıxaracaqları günü düşünürəm, mütləq gələcəklər, çünki mənim dalimca onları hersoq göndərəcək.

VARAVVA

(roman)

Onların xaçdan necə asılmaqları, xaçın yanına kimlərin toplaşması hamiya bəllidir – anası Mariya və Mariya Maqdalenə idi, Kireniyalı Simon idi, sonradan onu örtüyə bürüyən Arimafeyli İosif idi. Lakin təpənin ətəklərində, onlardan azaçıq aşağıda daha bir nəfər durmuşdu, xaçdan asilaraq can verənə baxır, onun ölümqabağı cançəkişmələrini əvvəldən axıra kimi izləyirdi. Adı Varavva idi. Bu kitab da elə onun barəsində yazılıb.

Yaşı otuza yaxın olardı, möhkəm bədənli, kürənsaqqal, qarasaç idi, üzü sariya çalırdı. Zil qara qaşlarıvardı, gözləri isə, elə bil, baxışlarını daha yaxşı gizlətmək üçün lap çökəyə düşmüştü. Gözünün altındaki dərin çapılı aşağıya uzanıb saqqalında itirdi. Əslində, onun görkəminin mətləbə elə bir dəxli də yoxdur.

O, camaatın dalınca düz pretoriyadan qarabaqara gəlirdi, amma bir az dalda, heydən düşmüş ravvin belindəki xaçla bir yerdə yixılanda və xaçı aparmağı Simona tapşıranda Varavva ayaq saxladı ki, onlarla bərabərləşməsin. Əgər Roma əsgərlərini saymasaq, dəstənin içində kişi xeylağı az idi; məhkümu daha çox qadınlar və bir dəstə oğlan uşağı müşayiət edirdi – onların küçəsiylə kimisə çarmixa çəkməyə aparanda bu dəcəllər o dəqiqə toplaşırdılar. Belə əyləncəni heç vaxt qərmazdılar. Lakin tezliklə uşaqlar yoruldular, ümumi dəstədən dalda gələn, üzü çapılı adama nəzər salıb həmişəki oyunlarına dönmək üçün getdilər.

Budur, o artıq təpələrdən birinin üstündəydi, baxır və ortadakı xaçdan asılmış şəxs dən gözlərini çekə bilmirdi. Yuxarı qalxmaq istəmirdi heç, başdan-ayağa kəsafət, xəstəlik idi



Inventas vitam
juvat excusisse
per artes

bura, camaat deyirdi ki, bu lənətə gəlmış bəd məkana ayaq basan öz ruhunun bir tikəsini burada qoyur, bu yerlərə yenə qayıdası olur və axırda da elə burada qalır. Təpənin dörd tərəfi insan kəllələri və artıq heç nəyə yaramayan çürümüş xaçlarla dolu idi, lakin onları yiğişdirən da yox idi, heç kəs əlini bulamaq istəmirdi. Niyə durmuşdu burada? O ki bu adamı heç tanımadırdı da, nə işi vardı onunla? Varavva Qolqofaya niyə gəlmişdi, axı onu buraxmışdılar ki, çıxıb getsin?

Çarmıxdakının başı artıq sallanmışdı, ağır-ağır nəfəs alındı. Deməli, az qalib daha. Ona cüssəli deməzdin. Ariq, sümüklü bədəni vardı, əlləri də nazik, elə bil, heç vaxt işlətməmişdi onları. Qəribə görkəmi vardı – seyrək saqqal, sinəsi də lap uşaq sinəsi kimi tüksüz. Varavvanın ondan xoşu gəlmədi.

Onu ilk dəfə hələ sarayın qabağında görəndə başa düşmüdü ki, başqa adamlara heç bənzəmir. Niyəsini deyə bilməzdi, sadəcə olaraq, hiss etmişdi bunu. Ona bənzəyən kimi-sə görməmişdi heç vaxt. Amma Varavvaya, bəlkə də, ona görə belə gəlmişdi ki, qaranlıq zindandan lap təzəcə buraxıldıqından gözləri işığa hələ tam öyrəşməmişdi. Odur ki ilk baxışda bir işıq haləsinin içində görmüşdü onu. Bu parıltı, təbii ki, elə o dəqiqə də söndü, gözlərinin həmişəki itiliyi özünə qayıtdı və Varavva yalnız sarayın önündə tənha dayanmış bu şəxsi deyil, ətrafdakı hər şeyi aydın görməyə başladı. Amma yenə qəribə idi, o heç kəsə oxşamırdı. Varavva heç cür başa düşə bilmirdi ki, belə bir adamı onunla bir məhbəsə necə atmaq olar, ölümə necə məhkum eləmək olar. Heç ağlına sığışmirdi bu. Bunun Varavvaya bir aidiyəti olmasa da, ağlına sığışmirdi ki, belə bir adamı axı necə edama məhkum etmək olar? Günahsız olduğu elə baxan kimi görünürdü.

Onu apardılar ki, çarmixa çəkələr, Varavvanın isə zəncirlərini çıxarıb azadlığa buraxdılar. Onluq bir şey yox idi. Qərarı özləri vermişdilər. Kimi istəsələr, onu da azad edəcəkdilər. Onlar da Varavvanı seçmişdilər. Hər ikisi ölümə məhkum edilmişdi, amma birini buraxmaliydılar. Lap heyran qalmışdı

bu işə. Onun zəncirlərini açanda əsgərlər o birisini tağın altından keçirirdilər, xaçı da kürəyinə şələlənmişdi.

Varavva hələ durub tağın altından uzanan bomboş yola bir xeyli baxdı da. Sonra gözətçi onu itələyib qışqırdı:

– Hə, nə var, nə ağızını ayırıb baxırsan? Səni buraxdilar, əl-ayağım dəyməmiş itil buradan!

Özünə gəldi, elə həmin tağın altından keçdi, kürəyində öz xaçını daşıyan o birisini görən kimi, onun dalınca getdi. Varavva heç özü də bilmirdi ki, niyə onun dalına düşüb. Anlamirdi ki, niyə neçə saat burada durub onun ölümqabığı əzablarına tamaşa eləyir; axı bu işlərin Varavvaya artıq heç bir dəxli yox idi.

Yaxşı, bəs onun başına toplaşanlar, yanına düşüb gedənlər niyə gəlmışdilər bura? Yəqin, özləri istəyirdilər. Bura, bu üfunətin içİNƏ gəlməyə onları məcbur eləyən yox idi. Yəqin, yaxın dostları, qohumları idi. Qəribədir, amma, deyəsən, heç xəstəlikdən-zaddan da qorxmurdular.

Bax, o qadın, yəqin, anasıdır. Amma çarmıxdakına heç oxşamırdı. Ona bənzəyən kimsə, ümumiyyətlə, mövcud idimi? Qadın sərt, kobud kəndçi sıfətindəydi, əliylə də burnunu, dodaqlarını silə-silə durmuşdu; burnu axırdı, amma göz yaşlarını saxlamışdı. Ağlamırdı. Onun qüssəsi də o birilərin-kinə bənzəmir, çarmıxdakına, elə bil, başqa cür baxırdı. Hə, yüz faiz anasıdır. Oğlunun halına daha çox acıyırdı və elə bil, həm də inciyirdi ondan, burda asıldıgına görə inciyirdi, əməlləri çarmıxa sonuclandığından inciyirdi. Görünür, bu təmiz, günahsız adam elə bir iş tutmuşdu ki, onu çarmixa çəkirdilər, anası da onu elə buna görə qınayırdı. Varavvanın isə anası yox idi. Heç atası da yox idi, onun haqqında heç vaxt, heç nə eşitməmişdi. Qohumları barədə də bir şey bilmirdi. Hərgəh çarmixa onu çəkəsi olsaydilar, yəqin, heç ağlayan da tapılmazdı. Amma bunun üçün yaman ağlayıb-sıtqayırdılar, elə bil, bundan böyük dərd görməmişdilər, hönkürtü çəkib, bərkdən ulaşırdılar.



Inventas vitam
juvat excusisse
per artes

Sağdakı xaça mismarlananın dabbaqda gönüünə bələd idi. Əgər o indi Varavvanı görseydi, elə biləcəkdii ki, bura məhz ona görə gəlib: gəlib ki, layiqli cəzasını necə allığına tamaşa eləsin. Varavva isə ona baxmaq üçün gəlməmişdi. Düzdür, onun əzablarına baxmaqdan da vaz keçməzdii. Əgər burada ölümə layiq olan vardisa, lap birincisi elə bu əclafin öziydi. Amma indi nəyə görə edam olunurdusa, ona görə yox, tamam başqa məsələyə görə.

Varavva nəyə görə ona baxmaliydi ki? Axi bura ona tamaşa etmək üçün yox, ortadakı xaçdan, onun yerinə – Varavvanın yerinə asılmış şəxs üçün gəlmışdi. O idi Varavvanı bura gəlməyə məcbur eləyən, buna yalnız onun təsiri, onun gücü yetərdi. Nə güc? Burada gücsüz birisi varsa, elə o zavallının öziidür. Xaçdan belə məzлum görkəmlə asılan hələ görünməmişdi, o biri iki nəfər daha yaxşı vəziyyətdə idi və sanki, əzabları da ona nisbətən az idi. Görünür, ondan döyümlü idilər. Bu isə heç başını da əməlli saxlaya bilmirdi, tamam yana sallanmışdı.

Bax, azacıq qaldırıdı başını, qurumuş dodaqlarını yaladı, nəfəsi ariq, tüksüz sinəsində, sanki, qəfil ilişdi və nəsə piçildədi, deyəsən: "Su". Əsgərlər enişdəki otluğa sərilərək, bu üç nəfərin canını nə vaxt tapşıracağının intizarında darixdıqlarından zər atırdılar və təbii ki, onun nə dediyini də eşitmədilər. Vəziyyəti belə görəndə qohumlarından hansısa onlara yaxınlaşdı. Əsgərlərdən biri könülsüz ayağa qalxdı, süngəri kuzədəki suya baturıb agacın ucuna sancdı və çarmixdakına uzatdı, o isə dodaqlarını bu bulanıq suya sürtərək, onu içməkdən vaz keçdi, həmin o əclaf əsgər də istehza ilə finxirib, yoldaşlarının yanına döndü və hamısı bərkdən hirildəşdi. Əclaflar!

Qohum idilər, ya nə idilərsə, çarmixa çəkilənə yaman iztirabla baxırdılar, o isə boğulur, boğulurdu, məlum idi ki, canını lap elə indicə tapşıracaq. Kaş tez ölüydi, Varavva fikirləşdi, canı qurtulaydı bu əzablardan. Bitəydi hər şey! Hər şey qurtaran kimi, buradan qaçıb getmək, bu hadisəni tamam unutmaq, bu barədə bir də heç vaxt düşünməmək lazımdır!

Lakin qəflətən təpəyə qaranlıq çökdü, sanki, günəş söndü birdən, zülmət qaranlıq və bu zülmətin içindən çarmixa çəkilənin uca qışqırığı qopdu:

– Ulu Tanrım! Ulu Tanrım! Niyə məni tək qoydun?

Dəhşətli bir qışqırıq. Nə demək istəyirdi? Niyə birdən qaranlıq çökdü? Günüün günorta çağrı? Bu nə zülmət idi, aydın deyildi. Qaranlıqda üç dənə xaç lap zorla sezilirdi. Adamın canına üzütmə düşündü. Sanki, indicə nəsə dəhşətli bir şey baş verəcəkdi. Əsgərlər yerlərində sıçrayıb silahdan yapışdilar, – bunlar da bir şey olan kimi silaha əl atmağı bilirlər. Əllərində nizələri tez xaçları mühasirəyə aldılar, yerlərində donmuşdular, nəsə piçıldılarında – Varavva səslərini eşidirdi. Hə, pis qorxmuşdular! İndi heç hırıldamaq ağıllarına da gəlmirdi! Yaman mövhumatçı idilər, deyəsən.

Varavva özü də qorxmuşdu. Və göy üzü yenidən işıqlaşmağa başlayanda, ətrafdakı hər şey öz adı vəziyyətinə dönəndə hətta sevindi də. Yavaş-yavaş işıqlaşırdı, lap sübh çağrı olduğu kimi. Günəşin şüaları yenə təpəyə, ətrafdakı zeytunluqlara axdı, indicə susmuş quşlar yenə civildəşməyə başladılar. Lap dan yeri söküldənə olduğu kimi.

Qohumları xaçın yanında idilər, heç qımidanmırıldılar. Artıq nə səsini başına atıb ağlayanvardı, nə inildəyən. Eləcə dayanıb çarmixdakına baxırdılar. Əsgərlər də baxırdı və ətrafda bir sükut vardi.

İndi rahatca çıxıb getmək də olardı. Hər şey bitmişdi axı. Varavvanın burada daha bir işi yox idi. Əgər o artıq canını tapşırıbsa, daha burada qalmağın nə mənəsi? Gedərkən onu xaçdan çıxardıqlarını gördü. Həmin o iki kişi də meyitini örtüyə bürdü – bunu da Varavva gedə-gedə görmüşdü. Bədəni ağappaq idi, çox ehmallı davranışlardılar, sanki, yaralamadandan, incitməkdən ehtiyatlanırdılar, qəribə işdir: axı onu çarmixa da çəkmişdilər, daha nədən ehtiyat edirdi bunlar? Ümumiyyətlə, yaman qəribə adamları idi. Anası oğlunun nəşinə qupquru gözləriylə baxırdı, tutqun siması içindəki kədəri tamlığıyla



nümayiş etdirə bilmirdi, üzündə sərgilədiyi yeganə ifadə isə bu baş verənləri heç cür dərk edə bilməməsi və bir də heç vaxt bağışlamayacağı idi. Varavva onu tam başa düşdü.

Kişilər cəsədi qaldırdılar, qadınlar da onların yanına düşdü, hüznü bir sırayla Varavvanın yanından ötəndə kişilərdən biri başını onun anasına sarı əyib qulağına nəsə piçildədi. Qadın da ayaq saxlayıb Varavvaya baxdı; onun gözlərində elə çarəsizlik, elə qınaq vardı ki, bu baxışları heç vaxt unuda bilməyəcəyini düşündü. Onlar Qolqofadan enən yolla düşdülər, təpənin ayağında isə sağa buruldular.

Onları izləyirdi, amma yenə bir az arxada gəlirdi ki, onu görə bilməsinlər. Qəbiristan lap yaxında idi, qayanın içində yonulmuş daş tabut da öz cəsədini orada gözləyirdi. Mərhumu həmin tabuta qoydular. Yanında durub dua eləyəndən sonra qapının ağızına bir yekə daş düşürtüldürlər və çıxıb getdilər.

Onda Varavva da tabuta yaxınlaşdı, bir az dayandı yanındadı. Amma dua eləmədi, o, qatil idi, şərə qulluq edənlərin duası isə onsuz da müstəcəb olmur, hələ, üstəlik, Varavvanın son günahı da yuyulmamış qalmışdı. Bir də ki həmin bu şəxsi axı heç tanımadı. Elə-belə durdu orada. Sonra da yolun ağına düşüb, Yeruşəlim istiqamətində yollandı.

Şəhərə Davud darvazasından girəndə küçədə Dovşandoğayı gördü. Qız divarın dibini ilə oğrun-oğrun gedir, özünü elə göstərmək istəyirdi ki, guya, onu heç görmür də, Varavva isə qızın onu gördüğünü artıq sezmişdi. Qız çəşqinliq içindəydi, rastlaşacaqları aqlına belə gəlməzdi, axı əmin idi ki, onu çarmixa çəkiblər.

Qızın dalına düşüb getdi və tezliklə yetişdi ona. Varavva gərək onun dalınca düşməyəydi heç, gərək onunla danışmayıydı da, danışmağına özü də təəccüb elədi. Deyəsən, qız da onu dilləndirməyinə yaman mat qalmışdı. Amma başqa əlacı yox idi, ürkək-ürkək ona baxmaqdan savayı, əlindən nə gələrdi ki?

Onlar hər ikisini narahat edən məssələlərdən heç danışmadılar, o yalnız qızın hara getdiyi ilə maraqlandı və bir də soruşdu ki, Qalqaldan bir xəbər varmı. Qız suallara qısaca cavab verir və həmişəki kimi, tün-tün danışındı, sözlərini zorla başa düşmək olurdu. Məlum oldu ki, heç yana getmək fikrində deyilmiş, indi harada yaşıdığını soruşanda cavab vermədi. Paltarının ətəkləri lap süzülmüşdü, piltə-piltə sallanırdı, iri, kirli ayaqları yalnız idi. Tezliklə söhbətləri bitdi, yolun qalanını sükut içində getdilər.

Evlərdən birinin açıq qapısından quyu dibindən çıxırılmış kimi, bərk səs-küy gəlirdi və elə həmin qapıdan düz qabaqlarına hay-harayla bir hündür, kök qadın çıxdı. Sərxoş idi. Varavvanı görən kimi gonbul qollarını havada sevincək oynadı-oynada onu içəri dəvət elədi. Tərəddüd eləyirdi, bir az da özü-nün qəribə yoldaşından utanırdı, amma qadın əl çəkmədi, onların hər ikisini zorla evə itəldi. İçəridə onu iki kişi və üç qadın səs-küylə salamladı, onları ancaq gözləri alaqqaranlığa öyrəşəndən sonra tanıya bildi. Onu elə həmin dəqiqə masanın arxasına əyləşdirib şərab süzdülər və hamısı birağızdan danışmağa başladı. Deyirdilər ki, nə yaxşı olub səni zindandan buraxmaqları, bəxtin yaman gətirib, sənin yerinə başqasını edam eləyiblər! Şərab onların başına vurmuşdu əməllicə, istəyirdilər onun bu sevincinə şərik olduqlarını birtəhər bürüzə verələr, əllərini Varavvaya toxundururdular ki, xoşbəxtliyindən onlara da pay düşsün, qadınların biri hətta əlini onun köynəyinin yaxasından içəri salıb, gonbul arvadin qəhəhələri altında tüklü sinəsini sığallayırdı.

Varavva hamı ilə birlikdə içir, amma lap az danışındı. Oturub, ətrafdakılardan gizlənmək istəyirmiş kimi, özünün çuxura düşmüş tünd-qəhvəyi gözlərilə məchul bir nöqtəyə baxırdı. Ondakı qəribəlik hamının diqqətini çekdi. Düzdür, hərdənbir qabaqlar da belə olurdu.

Qadınlar ona şərab süzürdülər. O, yenə içir, ortaçıqda gedən ümumi söhbətləri dinləyirdi, amma özü qətiyyən



Inventas vitam
juvat excusisse
per artes

dinmirdi. Nəhayət, hamısı birdən qır-saqqız oldu ona: nə baş verib, niyə beləsən deyə. Gonbul qadın isə onun boynunu qucaqlayıb dedi ki, Varavvanın başına hava gəlsə də, təecüblənəsi bir şey yoxdur, çünki zindanda o qədər qalıb ki, az qala, lap ölmüşdü, axı kimə ölüm cəzası kəsirlərsə, o, elə ölmüş hesabdır, sonra lap azadlığa buraxıb bağışlasalar belə, ölüdür ki var. Çünkü bağışlanana kimi artıq ölmüşdü də. Elə bil, öləndən sonra təzədən dirilmiş adamdı, başqları kimi adı həyatını yaşamır ki... Onun sözlərini şaqqanaqla qarşılayanda gonbul özündən çıxıb, hədələdi ki, bu dəqiqə hamını qovacaq çölə, təkcə Varavvadan, bir də ki heç tanımadığı dovsandodaq qızdan savayı; bu kasıb geyimli qızı tanımasa da, görkəmindən ciddi, mehriban adama oxşayır deyə, onu heç vaxt qovmaz. Kişilər onun bu sözlərinə də möhkəm gülüşdülər, amma sonra özlərini birtəhər ələ alıb sakitləşdilər və Varavvaya piçiltiyla danışdilar ki, qaranlıq düşən kimi yenə dağa qalxmalıdırlar, şəhərə enməklərinin səbəbi isə qurbanlıq çəpiş gətirməkləri imiş. Lakin qurbanları qəbul olunmamışdı deyə, çəpişi bazarda satmışdilar, onun yerinə də məbədə iki dənə qəşəng göyərçin vermişdilər. Qalan pula isə gonbulçanın evində əməlli-başlı kef eləmişdilər. Maraqlandılar ki, Varavvanın yenə onlara qoşulmaq fikri varmı və həm də yerlərini tanıtdılar ki, gəlmək istəsə, onları tapa bilsin. Varava isə ancaq başını tərpədir və susurdu.

Qadınlardan biri Varavvanın yerinə çarmixa çəkilən şəxs-dən söz saldı. Bir dəfə necə olmuşdusa, küçədə rastlaşmışdılar, onun barəsində danışındılar ki, yazı-pozu bilir, gələcəyi söyləyir və möcüzələr göstərir. Bunun nə ziyanı var ki, çoxları elə onun elədiklərilə məşğuldurlar da, yəqin, onu bu işlərinə görə çəkməyiblər çarmixa. Ariq, birtəhər adam idi... Yadında daha başqa bir şey qalmamışdı. İkinci qadın isə söylədi ki, onun özünü görməyib, amma camaatdan eşidib: guya, deyirmiş ki, məbəd dağılacaq, Yeruşəlim şəhəri zəlzələdən məhv olacaq və alov yeri də, göyü də yandıracaq. Axmaq-axmaq sözlərdir də,

di gəl buna görə adamı öldürmə görüm, necə öldürmürsən. Qadınların üçüncüsü dedi ki, yoxsullarla dostluq edirmiş, onlara vəd eləyibmiş ki, İlahinin dərgahına gedəcəklər, hətta fahişələrə də deyirmiş; bu yerdə qadınların üçü də ürəkdən güllüsdü, yekdil rəyləri belə oldu ki, əgər fahişələrə də buları deyibsə, onda əladır ki.

Artıq Varavva onları bayaqkı biganəliklə dinləmirdi. Düzdür, bu söhbətlərdən, bircə dəfə də olsa, dodağı qaçmadı. Gonbul qadın onu bir də qucaqlayanda diksindi, qadın isə deyirdi ki, çarmixa çəkilən iki nəfərə heç tüpürmək də istəmir, ya vəlvələdən, ya zəlzələdən ölüülər, qurtardı getdi. Əsas məsələ budur ki, çarmixa onları çəkdilər, Varavvanı yox.

Dovşandodaq əvvəl-əvvəl büzüşüb oturmuşdu, söhbətə qətiyyən fikir vermirdi. Lakin çarmixdakindan söz düşəndə, sanki, birdən ayıldı. İndi isə lap birtəhər olmuşdu. Yerindən dik atıldı, əzab çekmiş ağ sıfətində müdhiş bir ifadə vardi, üzünü yol yoldaşına tutub qəribə, boğuş səslə qışqırdı:

– Varavva!

Burada nə var ki, adamdı da, yoldaşını adıyla çağırır, amma hamı ona maraqla baxırdı, heç cür anlaya bilmirdi ki, niyə çıçıır. Varavvanın özü də, elə bil, bir göz qırpmında qəribələşdi, göz bəbəkləri o yan-bu yana qaçırdı, o kiməsə baxmaq istəməyəndə həmişə belə olurdu. Heç kəs heç nə anlamadı, bir də nə əhəmiyyəti vardı axı, ən yaxşısı – fikir verməməkdir. Nə deyirsən de, amma Varavva onların özünükündür, düzdür, bir az halı üstündə deyil, kim bilir nə oyun çıxara bilər?

Qız yenə torpaq döşəməyə çöküb büzüsdü, amma alışışyanan gözlərini daha ondan çəkmirdi.

Gonbul, Varavvaya yemək gətirdi, fikirləşdi ki, yəqin, acmış olar, bu köpək uşağı, yəqin, zindanda adamı ac saxlayırlar. Qabağına duz, çörək və bir tıkə qızardılmış qoyun əti qoydu. O, azaçıq yedi, sonra da özünü doymuş kimi göstərərək, qalanını Dovşandodağa uzatdı. Qız isə yeməyin üstünə cumaraq, vəhşi kimi hamısını bir göz qırpmında uddu, sonra da qaçış getdi.



Bu yerdə həmsöhbətləri qət elədilər ki, Varavvadan yoldaşının kimliyi barədə soruşsunlar və təbii ki, heç bir cavab almadılar. Elə özü idi ki, vardi: öz işlərini həmişə hamidan sərr saxlayardı.

– Həmin o öncəgörən nə möcüzələr edirmiş? – Varavva qadınlardan soruşdu. – Gələcəkdən nələr deyirmiş?

Onlar cavab verdilər ki, xəstələri sağaldır, bəd ruhları qovub bədəndən çıxarımış, hətta ölüleri də dirildirmiş, amma bunların hamısı dillərdə dolaşanlardır, kim bilir, doğrudur, yoxsa yalan. Çox güman ki, yalandır. O ki qaldı gələcəyi demeyinə, bu barədə bir şey bilmirdilər. Ancaq bir qadın danışındı: guya, kimdənsə eşidib ki, haradasa bir varlı toyu imiş, nə isə böyük ziyafət təşkil eləyiblərmiş, qonaqlar da gəlib çıxmırlar; onda nökərlər yola çıxb, rast gəldikləri adamların hamısını içəri dəvət eləyirlər, tərs kimi gələnlərin də hamısı acıdan ölen, cir-cindir geymiş, ayıblarını örtə bilməyən yoxsul adamlar olur, varlı ev sahibi də möhkəm hirsənir buna görə, nəsə deyir... sonra da... kimsə yenə gəlir... Yox, unudub əhvalatın axırını. Varavva isə bütün deyilənlərə son dərəcə diqqətlə qulaq asırdı, sanki, nəsə çox mühüm bir şey söyləyirdilər ona. Qadınlardan biri deyəndə ki çarmixa çəkilən də başqaları kimi özünü peyğəmbər, Məsih sayırmış, Varavva şələ, kürən saqqalını ovunda sıxıb dərin fikrə getdi.

– Peyğəmbər? Yox bir... – deyə dodaqaltı mızıldandı.

– Əşı, ondan peyğəmbər olar, – kişilərdən biri dilləndi, – əgər peyğəmbər olsayıdı, heç onu çarmixa çəkə bilərdilər? O alçaqların hamısı elə yerində qalardı ki. Deyəsən, sən heç bilmirsən ki, peyğəmbər nədir!

– Yox bir, xaçdan düşüb, hamısının atasını yandıracaqdı, hə?..

– Peyğəmbəri çarmixa çəkmək olar?! Heç belə bir şey eşitmisiniz?

Varavva isə saqqalını ovuclayıb gözlərini torpaq döşəmə-yə zilləyərək oturmuşdu.

– Yox, o, peyğəmbər deyildi...

– Nə müzildiyırsan orada, Varavva, yaxşısı budur, vur getsin! – dostlardan biri dillənib Varavvanı qabırğasından dümsüklədi, buna necə ürək elədi, bilinmir, amma əməlli-başlı dümsüklədi.

Varavva isə üzüyola adam kimi, masanın üstündəki gil parçdan bir qurtum şərab alıb, fikirli-fikirli yerinə qoydu. Qadınlar o dəqiqə təzədən şərab süzdülər və məcbur elədilər ki, yenə içsin. Şərab, yəqin ki, öz təsirini göstərirdi, amma Varavvanın xəyalı yenə haradasa uzaqlarda dolaşmağındaydı. Dostu dirsəyilə bir də onu dümsüklədi:

– Vur, Varavva, vur, özünə gəl! Yoxsa xaçdan asılıb iyılənmək əvəzinə, xudmani məclisdə oturmağına heç sevinmirsən? Bu daha yaxşı deyil məgər? Nədir, bizimlə pis keçir səninçün? Sən bir düşün, Varavva! Canını ilan ağızından qurtarmışan, sağsan! Sağsan! Eşidirsən, Varavva?

– Hə-hə, – deyə cavab verirdi. – Əlbəttə, düz deyirsən...

Beləliklə, tədricən buna nail oldular ki, artıq Varavva gözlərini döşəməyə zilləmirdi, adama oxşamağa başlamışdı. Onlar yeyib-içir, oradan-buradan söhbətləşirdilər, Varavva da artıq bayaqqı kimi qeyri-adi görünmürdü.

Amma qəflətən yoldaşlarına qəribə bir sual verdi. Soruşdu ki, bu gün günəş birdən-birə yoxa çıxanda, düşən qaranlıq barədə nə fikirləşirler.

– Qaranlıq? Nə qaranlıq? – Onlar mat-məəttəl dostlarına baxırdılar. – Qaranlıq idi məgər? Nə vaxt?

– Altiya işləyərdi...

– Əshi, qurtar görək! Ağ elədin ha! Belə bir şey olsayıdı, başqaları da fikir verərdilər də!

O, çəşqinliq içindəydi, nəzərləri gah birinin, gah da digərinin üzündə dolaşırdı. Onu inandırırdılar ki, heç bir qaranlıq görməyiblər, nəinki onlar, hətta başqaları da, bütün Yeruşəlim əhalisi də görməyib. Onun gözlərinə, doğrudan, qaranlıq görünüb? Günün günorta çağrı? Bu, nə nağıldır, danışır biza?



Inventas vitam
juvat excusisse
per artes

Əgər ona, həqiqətən də, elə gəlibəsə, deməli, zindanda çox qalmasından gözləri nəsə xarab olub. Bütün problem onun gözlərindədir, vəssalam. Gonbulça da dedi ki, hə, məsələ gözdədir, gözləri işıqdan yadırğayıb, günəş şüaları da onu bir anlıq kor eləyib. Burada təəccüblü nə var ki?!

O, tərəddüdlə bütün həmsöhbətlərini nəzərdən keçirdi – deyəsən, bir az yüngülləşdi. Qəddini dikəldib əlini şərab parçına uzatdı, bir qurtum da aldı. Amma parçι bayaqkı kimi yerinə qoymadı, uzatdı ki, bir az da şərab süzsünlər. Gözləmək lazımlımadı, o dəqiqə süzdülər və yenə də başladılar vurmağa, elə Varavva da onlara qoşuldu, deyəsən, axır-axırda şərabın dadını duymaşa başlamışdı. O, elə qabaqlar olduğu kimi, parçι birdəfəlik başına çəkirdi, yavaş-yavaş sərخoşluğunu bilinməyə başlayırdı. Demək olmazdı ki, dili tamam açılmışdı, yox, amma, hər halda, onlara zindandakı həyatından bir az danışdı. Başı ay bələlər çekmişdi ha. Adam qəribə olar da. İşə bax ey, buraxdılар, hə? Onlar ki caynaqlarına keçirməyə adam gəzirlər! Bəxti lap ayaq üstəymiş! Əvvəla, onun növbəsi Pasxa bayramına düşmüştü, Pasxada isə canilərdən birini mütləq azad eləyirdilər! İlkincisi də, buraxılmaq məhz onun qismətinə düşmüştü! Xoşbəxtliyə bax ha! Varavva onlara razı idi və dostları onun kürəyini şappildadanda, üstünə yixilib qaynar nəfəslərini düz sıfətinə verəndə o gülür, bir-bir hamısıyla içirdi. Şərab artıq beyninə vururdu, getdikcə bədəni boşalır, bir az da şənlənirdi, artıq isti oldu, köynəyinin yaxasını açıb, o biriləri kimi yerə dirsəklənərək lap rahatlandı. Görünürdü ki, vəziyyəti yaxşıdır. O hətta yanındakı qadını sığallayıb, özünə tərəf çəkmişdi. Qadın da gülərək onun boynunu qucaqladı. Gonbul isə bu yerdə Varavvani özünə sarı dartaraq dilləndi ki, nəhayət, öz sevgilisini tanıya bilir, nəhayət, onun sağ-salamat olduğunu, zindan dəhşətindən özünə gəldiyini görür. Onu bir də qara basmayacaq, beyninə sarsaq-sarsaq fikirlər gəlməyəcək, ay nə bilim, zülmət düşdü, nə oldu... qurtardı hamısı – qadın onun yaxasından yapışib sinəsinə çəkdi, üzünün hər yerini

marçamarç öpdü, koppuş barmaqlarıyla boynundan yapışdı, kürən saqqalını qarışdırıldı. Onun vəziyyətinin düzəlməsi hamini sevindirirdi; o dəyişdi, qabaqlar kefikök olanda necə idisə, elə də oldu. Hamının kefi tamam durulmuşdu. Yeyib-içir, qışqırışındılar, amma sözləri bir-birinin boğazından keçirdi, bir yerdə özlərini o qədər gözəl hiss eləyirdilər ki, sevinc-lərinin həddi-hüdudu görünmürdü, şərab da onları getdikcə daha çox qızışdırırırdı. Kişilərin dilinə aylarla şərab dəymir, qadın üzü görmürdülər, indi də fövtə verdikləri fürsəti, sanki, birdəfəlik yaxalamaq isteyirdilər – Yeruşəlimə gəlməklərini, Varavvanın buraxılmasını bayram eləməliyidilər, yoxsa yox?! Vaxt isə az idi, tezliklə yenə dağa qalxmaliydlər!

Onlar tünd-turş şərabdan doymaq bilmir və Gonbulçadan savayı, bütün qadınlarla əylənirdilər, bir-bir pərdə dalına keçir və oradan pörtmüs halda, təngnəfəs çıxıb yenidən vurmağa, qışqırışmağa davam eləyirdilər. Onlar hər bir işlərini əsaslı şəkildə görürdülər, adətləri beləydi. Düz hava qaralana kimi şənləndilər. Sonra ikisi də birdən ayağa qalxıb elan elədi ki, vaxtdır, getməlidirlər, sağollaşıb keçi dərilərini ciyinlərinə ataraq silahlarını onun altında gizlətdilər və ehmallıca sivişib artıq qaranlıqlaşan küçəyə çıxdılar. Qadınların üçü də pərdənin arxasına keçdi, sərxoş, əldən düşmüş halda idilər və elə o dəqiqə də daş kimi yuxuya getdilər. Varavva Gonbulçayla ikisi qalandada qadın soruşdu ki, bəlkə, onlar da bir-birlərini sevindirsinlər, maraqlandı ki, başı bələlər çəkəndən sonra meyli varmı sevişməyə, özünün içi lap alışib-yanırdı zindanda bələlər görən və az qala, çarmixa çəkiləcək sevgilisi üçün. Sonra da Varavvani damın üstünə çıxardı, orada isti günlər üçün palma budaqlarından bir talvar kimi düzəltmişdi. Uzandılar və qadın ona nəvazışlarını göstərməyə başladı, tezliklə o da ehtirasa gələrək onun iri, piyli bədəninə elə bərk soxuldu, sanki, bir ömür qopmayaçaqdı. Gecənin yarısı necə ötdü, bilmədilər.

Nəhayət ki, ikisi də əldən düşdü. Qadın böyrü üstə uzandı və elə o dəqiqə də yuxuladı. O isə qadının tərli bədəni ilə



Inventas vitam
juvat excusisse
per artes

yanaşı uzanıb, yuxusuz gözlərini başının üstündəki palma şaxlarına zilləmişdi. Orta xaçdan asılmış həmin o adam barədə, Keçəldağda bu gün baş verənlər haqqında düşüniürdü. Qəfil çökmüş qaranlığı xatırladı, görəsən, həqiqətən, olmuşdu belə bir şey, yoxsa yox? Yəni, doğrudan, gözünə görünmüştü bütün bunlar? Bəlkə, ancaq orada, Qolqofada qaranlıq çökmüşdü, şəhərin özündə isə heç kəs duymamışdı bunu? Orada yüz faiz qaranlıq idi, əsgərlər də necə lazımdı, qorxmuşdular... bəlkə, bu da onun gözüünə görünmüştü? Bəlkə, hər şey ancaq onun gözləri öündə beləydi? Yox, heç nə alınmir, heç nəyi başa düşə bilmir...

Yenə də xaçın üstündəki adam haqqında fikirləşməyə başladı. Gözlərini geniş açıb uzanmışdı, yuxuya gedə bilmirdi, yanında da qadının işşman bədəni. Talvarın quru şaxları arasından göy görüñürdü – yəqin ki, göy idi gördüyü, hərçənd bircə ulduz da yox idi göy üzündə. Heç yerdə heç nə yox idi, yalnız zülmətdən savayı.

Hə, indi Qolqofada da, bütün başqa yerlərdə də qaranlıq idi.

Ertəsi gün Varavva şəhəri gəzib dolaşırı, çoxlu tanışla rastlaşdı – dostlar və düşmənlər – hamısı da onu görəndə, təəccübənlənirdilər, hətta kabus görübmüş kimi, diksinənlər də olurdu. Varavva özünü lap itirmişdi. Belə çıxırdı ki, azadlığa buraxılmasından onların xəbəri yox idi? Nə vaxt qanacaqlar ki, çarmixa çəkilən o deyil, başqasıdır!

Günəş bərk şaxiyirdi, qəribəydi ki, parlaq işığa baxanda gözləri yaman əziyyət çəkirdi. Bəlkə, həqiqətən, zindanda ona nəsə olmuşdu? Varavva gün işığından kölgədə qorunmaq qərarına gəldi. Portikin altından məbədə sarı keçərək içəri girdi və gözlərinə dinclik vermək üçün yarıqaranlıqda bir yer seçib oturdu. Vəziyyəti o dəqiqə düzəldi.

Məbəddə artıq bir neçə nəfər divarın dibində büzüşüb oturmuşdu. Sakitcə söhbət eləyirdilər və görünür, gəlişindən heç məmənun deyildilər, ona tərəf çəpəki nəzər salıb səslərini

bir az da içlerinə saldılar. O yalnız ayrı-ayrı sözləri eşidir, söhbətin ümumi məzmununu tuta bilmirdi və buna heç səy də göstərmirdi, onların sırrı qətiyyən maraqlı deyildi onun üçün. Söhbətləşənlərdən biri Varavva ilə, təxminən, yaşıd idi, onun da kürən saqqalı vardi, elə kürən, uzun, pirtlaşış saçları da saqqalına qarışmışdı. Gözləri mavi idi və elə bu səbəbdən qəribə baxışları vardi, uşaq kimi baxırdı, sıfəti isə iri, ətli idi. Bu adamin hər şeyi iri idi. Hündürboy, cantaraq birisi. Əllərinə, paltarlarına fikir verəndə, sənətkara oxşayırdı. Əslində Varavva üçün onun necə görünməsinin elə bir əhəmiyyəti yox idi, amma belə birisinə diqqət yetirməmək mümkün deyil, ümumiyyətlə götürəndə, isə onda qeyri-adi bir şey yox idi. Təbii ki, gözlərindən savayı.

Hündürboyu nəsə kədərləndirirdi, elə, deyəsən, qalanlarını da. Deyəsən, hansısa bir ölmüş şəxs barədə danışıldır, çox güman ki, elə idi. Hamısı kişi olsa da, tez-tez dərindən ah çəkirdilər. Əgər Varavva hər şeyi düzgün anlamışdısa, onlar, həqiqətən, kiminsə itkisinə görə dərd çəkirdilərsə, bu ahufları qadınlara, ağıçılara buraxa bilməzdilər məgər?

Varavvanın qulağı birdən çaldı ki, onların dünyasını dəyişən yaxınları çarmıxa çəkilibmiş. Özü də dünən. Dünən?..

O lap diqqət kəsildi, lakin divarın dibində oturanlar səslərini bir az da alçaltdılar və Varavva daha heç nə eşidə bilmədi.

Görəsən, kimin barəsində danışıldır?

Bu yerdə küçədən keçənlərin səs-küyü imkan vermədi ki, nəsə eşidə. Amma yenidən sükut çökəndə yenə bəzi sözlərini eşidə bildi və başa düşdü ki, düz anlayıb, elə onun barəsində danışıldır. Həmin o adamin...

Qəribədir... Varavva da indicə elə onun barəsində fikirləşirdi. Sarayın karşısındaki tağın altından keçəndə elə o düşmüştü yadına. Onun yixılaraq xaçı əllərindən saldığı yerdən ötəndə də, təbii ki, bir də xatırlamışdı.

İndi də bunlar oturub onu xatırlayırlar... Qəribədir! Həmin o adamin bunlarla nə əlaqəsi vardi axı? Niyə daim piçiltıyla



Inventas vitam
juvat excusisse
per artes

danışırılar, görəsən? Yalnız həmin o hündürboy və kürən hər-dənbir ucadan nəsə deyirdi, sözlərini eşitmək olurdu, görünür, piçilti üçün həddindən artıq iri idi.

Görəsən, onlar... qaranlıqdan danışmıldır ki? O öləndə qəfil düşən qaranlıqdan!..

Qulaqlarını lap şəklədi, elə diqqət kəsildi ki, deyəsən, onların da diqqətini qeyri-ixtiyari özünə cəlb elədi. Söhbətlə-rini qəfil kəsdilər, daha bir kəlmə də danışmadılar, elə oturub çəp-çəp ona baxırdılar. Sonra yenə də nə barədəsə piçıldı-dılar, o heç bir şey eşidə bilmədi. Axırda həmin o hündürü ilə sağollaşıb getdilər. Onlar dörd nəfər idi, heç biri Varavvanın ürəyinə yatmadı.

Varavva hündürboyla tək qaldı. Könlündən keçirdi ki, onunla bir söhbət eləsin, amma bilmirdi necə yaxınlaşın. O isə oturmuşdu, arabir iri başı silkələnir, ağızı əyilirdi. Bütün sadə adamlar kimi, o da kədərini gizləmək barədə düşümürdü. Axırda Varavva ondan birbaşa kədərinin səbəbi barədə soruşdu. O təəccübləndi. Varavvaya girdə, mavi gözləriylə baxıb dinmədi. Təxminən bir dəqiqə ərzində ona tanış olma-yan bu şəxsi sadəlövh nəzərlərile süzdü, sonra isə Varavva-dan soruştu ki, əslən Yerusəlimdəndir, yoxsa yox. Yox, o, buralı deyildi. Amma ləhcələri yaman oxşayırıda axı. Varavva cavab verdi ki, onun da vətəni yaxınlıqdadır, şərqdəki dağlarda. Hündürboy, deyəsən, sakitləşdi. Bu yerusəlimlilərə heç inanmırıdı, elə Varavvaya da kəsəsini dedi, dedi ki, onların, demək olar ki, hamısı ya quldurdur, ya da başkəsən. Varavva gülümsündü və ürəyində onunla razılaşdı. Bəs özü haradan idi. O? Onun vətəni bu yerlərdən çox-çox uzaqlarda idi. Uşaqının kını andıran gözlərili söhbətin necə uzaq ellərdən getdi-yini anlatmağa çalışdı. Varavvaya sadəlövhcəsinə dedi ki, indi necə istərdi Yerusəlimdə yox, öz doğma el-obasında olsun, dünyanın heç bir guşəsində olmayı bir belə arzulamırıdı. Amma doğma yerlərini görmək, qabaqlar düşündüyü kimi, orada yaşayıb ölmək, çətin ki, ona nəsib olsun. Varavva

tæccübləndi. Niyə axı? Nədir ona mane olan? Hər kəs öz həyatının ağasıdır.

— Yoox, səhvin var, — hündürboy cavab verdi, sonra isə bir anlıq dərin fikrə gedib əlavə elədi: — Yox, elə deyil, yox.

— Bəs onda niyə buradadır? — Varavva daha bir sual verməkdən özünü saxlaya bilmədi. Hündürboy o dəqiqə cavab vermədi, amma sonra, sanki, istəmədən dilləndi ki, burada olmasının səbəbkarı Müəllimdir.

— Müəllim?

— Yəni sən Müəllim barədə bir şey eşitməmişən?

— Yox.

— Yox? Dünən Qolqofada çarmixa çəkilən adam barədə?

— Çarmixa çəkilən? Yox, bir şey eşitməmişəm. Onu niyə çəkdilər ki çarmixa?

— Çünkü taleyi belə yazılmışdı.

— Yazılmışdı ki, çarmixa çəksinlər onu?

— Hə. Müqəddəs yazılıarda belə yazılıb. Müəllim özü də bunu qabaqcadan demişdi.

— Özü? Müqəddəs yazılıarda da var? — Varavvanın yazi-pozu ilə işi yox idi deyə, bu barədə də bir şey bilmirdi.

— Mən də bilmirdim. Amma orada vardi.

Varavva həvəslə inandı. Yaxşı, bəs Müəllimi niyə çəkdi-lər çarmixa? Əcəb qəribə işdir.

— Hə... Məncə də qəribədir. Heç cür anlamırıam ki, niyə gərək ölüydi o. Özü də belə əzablı bir ölümələ. Amma yazılımışdı, bunu özü də deyirdi. Nə baş verməliydisə, elə o da baş verdi. Axı dəfələrlə özü də söyləmişdi ki, bizim hamımızın əvəzinə — bu yerdə hündürboy iri gözünü yerə dikdi, — əzab çəkərək ölməlidir.

Varavva ona baxdı:

— Bizim yerimizə ölməlidir?

— Hə, bizim yerimizə! Günahsız olaraq işgəncə görməli və bizim əvəzimizə ölməliydi. Axı tamam aydınlaşdır ki, günahkar biz idik, o yox.



Varavva oturub küçəyə baxırdı və daha sual vermirdi.

– İndi onun zaman-zaman bizə dediklərini daha yaxşı anlamaq olar, – hündürboy, öz-özünə müraciət edirmiş kimi dilləndi.

– Sən onu yaxşı tanıyırdın? – Varavva soruşdu.

– Əlbəttə. Əlbəttə, yaxşı tanıyırdım. Mən lap əvvəldən onunla idim, hələ bizim tərəflərdə təzə başlayan vaxtlarından.

– Deməli, o da siz tərəflərdəndir?

– Sonra da hər yerdə onunla birlikdə olmuşam, hara getsə, ayrılmamışıq.

– Niyə?

– Niyə? Hələ bir soruştursan da? O dəqiqə bəlli olur ki, sən Müəllimi tanımirsan.

– Haradan bəlli olur ki?

– Başa düş, onun gücü vardı. Ağlaşımaz bir güci. Bircə kəlmə deyərdi: gəl dalımcı! Sən də düşürdün onun dalınca. Başqa cür ola da bilməzdii. Bax, belə bir qüvvə sahibi idi. Sən də tanışaydın onu, heç soruşmazdın da. Sən də onun dalınca gedərdin.

Varavva susdu. Sonra dedi:

– Hə, əgər sən deyənlərin hamısı həqiqətdirsə, görünür, gözəl insan imiş. Amma onu çarmixa çəkiblərsə, belə çıxır ki, gücü o qədər də çox deyilmiş, düz demirəm məgər?

– Yo-ox, elə deyil. Mən özüm də əvvəlcə sənin kimi fikirləşdim – dəhşət də elə bundadır. Bircə dəqiqəlik də olsa, bu cür düşünməyim dəhşətdir! Amma indi, deyəsən, artıq anlamışam ki, bu biabırçı ölüm nəyə lazım imiş, çox fikirləşdim, müqəddəs yazıları məndən yaxşı bilənlərlə söhbət elədim. Başa düşürsən, o tam günahsız olaraq bizim kimilərin xətərinə bütün bunlara dözməli, hətta cəhənnəmi belə öz gözüylə görməliydi. Lakin o bir də geri dönəcək və öz gücünü isbat edəcək. O, ölürlər içindən diriləcək! Biz buna şübhə eləmirik!

– Diriləcək? Bu nə sayıqlamalardır?

– Sayıqlama deyil! Mütləq diriləcək. Bəziləri hətta düşünür ki, bu, sabah səhər baş verəcək, çünkü bu hadisənin üçüncü gün olacağı deyilir. Özü deyirmiş ki, cəhənnəmdə üç gün olacaq, mən özüm eşitməmişəm, danışırlar. Guya, belə deyib. Sabah, hava işıqlananda...

Varavva ciyinlərini çəkdi.

– İnanmırsan?

– Yox.

– İnanmırsan... haradan inanasan... Sən ki onu tanımadın. Amma bizimkilərdən çoxu inanır buna. Doğrudan da, əgər başqalarını dirildirdisə, niyə özü dirilməsin ki?

– Dirildirdi? Ola bilməz belə bir şey!

– Elə olar ki! Öz gözlərimlə görmüşəm.

– Yəni həqiqətdir bu?

– Əsl həqiqətdir. Dirildirdi. Qüvvəsi çatar dirilməyə, təki istəsin. Təki özü üçün də çalışmaq istəsin. İndiyədək onda belə bir istək görən olmayıb. Bu qədər gücü ola-ola niyə imkan verirdi ki, onu çarmıxa çəksinlər?.. Hə, bilirəm, bilirəm... Amma bunu dərk eləyə bilmirəm, asan deyil. Mən gördüğün kimi, sadə bir adamam və bunları, qardaşım, başa düşmək müşkül məsələdir.

– Belə çıxır ki, sən də onun diriləcəyinə inanmırsan?

– Yox, yox, mən inanıram. Əlbəttə ki, onlar düz deyirlər. Müəllim qayıdacaq və gücünü də, şöhrətini də bütün dünyaya əyan edəcək. Mənim buna heç bir şübhəm yoxdur – onlar həm də müqəddəs yazıları daha yaxşı bilirlər. Bax, həmin o əzəmətli an da onda yetişəcək. Hətta deyirlər: yeni əsr başlanacaq, xoşbəxtlik əsri, İnsan övladı öz səltənətində hökmranlıq edəcək.

– İnsan övladı?

– Hə. O özünü belə adlandırırdı.

– İnsan övladı?..

– Hə. Belə deyirdi. Amma bəziləri düşünür ki... Yox, heç cür dilimə gətirə bilmirəm...



Inventas vitam
juvat excolusse
per artes

Varavva ona bir az da yaxın oturdu.

– Nə düşüncürlər?

– Onlar... fikirləşirlər ki, o, Tanrıının oğludur!

– Tanrıının oğlu!

– Hə... Amma, bəlkə də, həqiqət deyil bu. Adəmi lap çəşqinliq tutur. Yaxşısı budur, elə getdiyi kimi də qayıtsın.

Varavva özündən çıxdı.

– Gör bir nə çərənləyirlər ha! – qışqırıldı. – Tanrıının oğlu!

Tanrıının oğlunu çarmixa çəkiblər! Özün də başa düşürsən ki, belə bir şey ola bilməz!

– Mən artıq sənə dedim axı, ola bilər ki, həqiqət deyil bu. İstəyirsən, bir də təkrar eləyim.

– Hansı sarsaq inanar buna? – Varavva sözünə davam edirdi və gözünün altındaki çapılı qıpqırmızı olmuşdu, həmisi onu nəsə özündən çıxaranda çapığı qızarırdı. – Tanrıının oğlu! Bu necə Tanrı oğludur! Yox bir, Tanrı oğlu yerə enəcəkdir! Sonra da sənin vətənində gəzib dolaşaraq moizə söyləyəcəkdir!

– Niyə... ki? Əslində, bu mümkünündür. Niyə bizim yerlər olmasın ki? Düzdür, əldən-ayaqdən uzaq, sakit yerlərdir, amma haradansa başlamaq onsuz da lazımdır idi axı. – Hündürboy ona elə sadəlövh nəzərlərlə baxdı ki, Varavva az qaldı gülə. Amma gülmək üçün həddindən ziyadə həyəcanlı idi. O, dəqiqbəsi dərtinib, ciyinə atdığı keçi dərisini düzəldirdi, amma dəri heç ciyindən sürüşənə bənzəmirdi. – Yaxşı, bəs onun ölümündən sonra baş verən möcüzələrə sözün nədir? – deyə hündürboy soruşdu. – Onlar barədə heç fikirleşmişən?..

– Möcüzələr?

– Sən bilmirsən ki o, canını tapşıranda hava birdən qaraldı?

Varavva üzünü bir kənara çevirib gözlərini möhkəmcə ovxaladı.

– Həm də yer titrədi və Qolqofa xaçın durduğu yerdən düz ətəyinə kimi çat verdi?

— Yalandır! Bunların hamısını özünüz uydurmusunuz!
Qolqofanın çatladığını haradan bilirsən? Sən məgər orada idin?

Qəflətən hündürboyun sıfətindəki ifadə dəyişdi. O, tərəddüdlə Varavvaya baxdı, elə o dəqiqə də başını aşağı saldı.

— Yox, yox. Mən heç bir şey bilmirəm. Heç nəyi sübut eləyə bilmərəm, — deyə mızıldandı. Sonra uzun müddət dalbadal, dərindən köksünü ötürərək tamam susdu.

Nəhayət, əlini Varavvanın ciyininə qoyub dilləndi:

— Bilirsən... Müəllim əzab çekərək canını tapşıranda mən onun yanında deyildim. Mən qaçmışdım. Onu atıb qaçmışdım. Həmin ərefədə isə hətta ondan imtina da elədim. Elə ən dəhşətli də budur. Mən ondan imtina elədim. Əgər o qayıtsa, necə bağışlaya bilər məni! Əgər məndən bu barədə soruşa, nə deyəcəyəm, nə cavab verəcəyəm! — Və iri, saqqallı sıfətinə ovuclarında sıxıb başını bulamağa başladı. — Axı mən belə bir hərəkətə necə yol verdim! İnsan belə bir işi necə tuta bilər! — O, yenidən Varavvaya baxanda mavi gözləri yaşıla dolu idi. — Bax, sən soruşurdun ki, nədən belə kədərliyəm? İndi artıq hər şeyi bilirsən. Necə adam olduğumu da bilirsən. Mənim müəllimim və sahibim isə hər şeyi səndən də yaxşı bilir. Mən bədbəxt və zavallı adamam. Necə bilirsən, Müəllim bağışlayar məni?

Varavva cavab verdi ki, yəqin, bağışlayar. Hündürboyun danışdıqları onu o qədər də maraqlandırmırıldı, amma yenə dedi də, söhbəti davam etdirmək üçün dedi, bir də ki, heç bir pis iş tutmamış, amma özünüñ cinayət törətmüş bir insan kimi hiss eləyən bu şəxs nədənsə onun xoşuna gəlmişdi. Əshi, o qədər adam bir-birini aldadır ki!

Hündürboy onun əlini bərk-bərk sıxdı.

— Doğrudan, belə düşünürsən? Doğrudan? — batmış səsiylə təkrarlayırdı.

Bu məqamda meydandan bir neçə nəfər keçirdi. Onlar hündürboy və kürən şəxsi görəndə, onun kiminlə söhbət elədiyinə diqqət yetirəndə, yerlərində donub qaldılar, sanki, gözlərinə



Inventas vitam
juvat excusisse
per artes

inanmaq istəmirdilər. İçəri, hündürboya tərəf tələsdilər, amma davranışlarında onun əyin-başı, görkəmi ilə qətiyyən uyuşmayan bir ehtiram sezildirdi. İçəri girən kimi də qışqırıldılar:

– Sən bu adamı tanıyırsan?

– Yox, – deyə hündürboy səmimiyyətlə cavab verdi, – mən onu tanımiram. Amma mərhəmətli bir ürək sahibidir və biz onunla əməllicə söhbətləşdik.

– Sən bilmirsən ki, Müəllimi onun yerinə çarmixa çəkiblər?

Hündürboy Varavvanın əlini buraxıb gah danışanın, gah da başqasının üzünə baxırdı, çəşqinqılığını heç cür gizlətmək iqtidarında deyildi. Qalanları isə Varavva barədə nə düşündüklərini aşkarca nümayiş etdirirdilər. Necə qəzəblə, ağır-ağır nəfəs aldıqları da eşidilirdi. Varavva ayağa qalxıb üzünü yana çevirdi.

– Rədd ol buradan, kafer! – deyə çıçırdılar.

Varavva isə keçi dərisinə bürünərək küçəyə çıxıb getdi, heç arxasına da baxmadı.

Dovşandodaq qız yatmadı. Uzanıb ulduzlara baxır və lap bu yaxınlarda baş verəcək hadisələr haqqında fikirləşirdi. Yox, ona yatmaq olmazdı, gərək bütün gecəni oyaq qalayıdı.

O, Peyin darvazaları yanındakı xəndəyə yığıdığı samanın üstündə uzanmışdı, ətrafdə isə xəstələr zariyr, ağrısını gəzişməklə toxtatmaq istəyən cüzamlının zinqirovu cingildəyirdi. Zibil təpələri bütün vadini üfunətlə doldurmuşdu, nəfəs almaq çətin idi, amma o artıq öyrəşdiyindən iyrənc qoxunu heç hiss eləmirdi. Burada üfunəti hiss eləyən kimsə yox idi. Sabah dan yeri söküldə... Sabah dan yeri söküldə...

Adama lap qəribə gəlir fikirləşəndə – tezliklə bütün şikəstlər şəfa tapacaq, bütün aclar doyacaq. Adamin sadəcə inanmağı gəlmir. Necə olacaq bu? Göylərin qapıları açılacaq, oradan mələklər enib hamının, – heç olmasa, bütün yoxsulların – qarnını doyuracaqlar. Varlılar qoy elə əvvəlki kimi öz evlərində yesinlər, amma, həqiqətən, ac olanların hamisini

elə burada, Peyin darvazalarının yanındaca doyuracaqlar, yerə təmiz ağdan süfrələr salınacaq, üstünə cürbəcür təamlar düzüləcək, kimin ürəyi istəsə, elə süfrənin yanındaca dirsəklə-nib yeməklərdən dada biləcək. Bunu təsəvvür eləmək o qədər də çətin deyil, bircə yadda saxlamaq lazımdır ki, heç nə indi-kinə bənzəməyəcək. Hər şey dəyişib, tamam başqa cür olacaq...

Kim bilir, bəlkə, elə onun da təzə paltarı olacaq? Bəlkə, lap bəyaz paltar olacaq əynində? Bəlkə, göy ətəkklik geyinəcək? Axi Tanrıının Oğlu ölülər arasından diriləndə, təzə əsr başlananda hər şey birdən dəyişəcək.

O uzanıb bunları fikirləşirdi, bunların necə baş verəcə-yini düşünürdü.

Sabah... Sabah dan yeri sökünləndə... Yaxşı ki, onu qabaq-cadan xəbərdar eləyiблər.

Cüzamlının zinqirovu lap yanında cingildədi. Qız onu tanıdı, gecələr həmişə buradan keçirdi, hərçənd ki, yasaq idi onlara, gərək öz yerlərində, dərənin dibində qalaydilar, amma bu, gecələr çıxıb gəzməyə ürək eləyirdi. Yəqin, insanlara yaxınlaşmaq istəyir bir az. Bunu bir dəfə elə onun özü dilinə gətirmişdi. Qız onun ulduzların işığında yatmış adamların arasından necə ehtiyatla keçməsini gördü.

Ölülər səltənəti... Ora necədir, görəsən?.. Deyirlər ki, indi o, ölülər səltənətində gəzib-dolaşır... Nəyə bənzəyir ora?... Yox, bunu heç cür təsəvvüründə canlandırma bilmirdi.

Kor qoca yuxuda zarıldı. Bir az o yanda isə tamam əldən düşmüş bir yeniyetmə uzanmışdı, o boğulurdu, hər gecə onun necə boğulduguunu eşidirdilər. Lap yaxınlıqda isə Qalileyadan olan bir qadın uzanmışdı, onun əli bir yerdə durmurdu, ara ver-mədən tərpənirdi, vücuduna yad ruh girmişdi, deyəsən. Buralar hamının birdən sağalacağına inanan saysız-hesabsız xəstələr, elə bu zibilxanada tapdıqlarını yeyən diləncilərlə dolu idi. Sabah isə artıq burada bir nəfər də qalmayacaq. Onlar yuxuda oyan-buyana çönürdülər, qızın isə artıq heç kimə yazığı gəlmirdi.



Inventis vitam
juvat excusisse
per artes

Yəqin, mələk suya üftürəcək, su isə o dəqiqə təmizlənəcək!
Camaat da ayağını bu suya basan kimi sağalacaq? Hətta cüzamlılar da sağalacaq yəni? Yəni onları da suyun içində buraxacaqlar?
Qovalamayacaqlar? Kim bilir... Heç kəs heç bir şey bilmir...

Bəlkə də, heç suya aid bir şey yoxdur, məsələ heç suda deyil. Bəlkə, elə bir dəstə mələk Gexinom vadisi üzərindən, bütün yer üzərindən uçanda öz qanadları ilə xəstəlikləri, bələları, qəm-qüssəni süpürüb aparacaq!

Aha, yəqin, elə olar!

Sonra o, Tanrıının Oğlu ilə necə görüşdüyüünü xatırlamağa başladı. Onunla necə mehriban idi. Heç kəs heç vaxt onunla belə mehriban davranışmamışdı. Ondan xahiş eləyə bilərdi ki, üzündəki eybəcərliyi düzəltsin, amma istəmirdi. Onun üçün bu, su içmək qədər asan bir iş idi, lakin xahiş eləmək istəmirdi. O, həqiqətən, köməyə ehtiyacı olanlara yardım göstərirdi, əzəmetli işlər görürdü. Belə kiçik bir şey üçün onun vaxtını almaq istəmirdi.

Amma qız tozlu yolda onu görüb diz çökəndə baxdı və yaxınlaşaraq çox qəribə sözlər dedi:

– Sən də məndən möcüzə gözləyirsən? – deyə soruşdu.

– Yox, İlahi, mən gözləmirəm. Mən sadəcə olaraq sənin yol getməyinə tamaşa eləyirdim.

Sonra ona elə nəvazışlı və elə qəmli baxdı ki... Əlini onun yanağına çəkdi, dodaqlarına toxundurdu, lakin dodaqları necə vardısa, eləcə də qaldı. Sonra isə dedi:

– Sən mənə şahidlik eləyəcəksən.

Qəribə sözlər idi. Nə deməkdir bu? “Mənə şahidlik eləyəcəksən”. Yəni o, şahidlik eləməlidir? Başa düşə bilmirdi. Necə şahidlik eləyəcək axı?

O gördüü ki, bu qız başqları kimi deyil; ona tamam başqa sözlər deyirdi. Təəccübü nə vardi burada, elə ona görə Tanrıının Oğlu idi ki, hər şeyi anlasın da.

Beynindən cürbəcür, saysız-hesabsız fikirlər keçirdi: onuna danışanda necə baxdığını, agzına toxunanda əllərindən gələn

qoxunu... Gözlərini geniş açmışdı, bəbəklərində ulduzlar yanır-
di, ulduzlara baxdıqca sayıları artırdı, lap heyran qalmışdı. Evlə-
rindən çıxdığı gündən bəri o qədər ulduz görmüşdü ki... Maraqlı-
dır, ulduzlar necədir, görəsən? Təbii ki, onları da Tanrı yaradıb,
amma necəliyini kimsə bilmir... Burada, səhrada ulduz-
ların sayı-hesabı yoxdur... Dağda da çox idi... Qalqal yaxın-
lığında dağlarda... Amma həmin o gecə görünmürdülər...

İki kedr ağacının arasında yerləşən evləri haqda düşünməyə başladı... O, ciyində lənət yükü dağdan enənə kimi,
anası qapının ağızında durub dalınca baxırdı... Bəli, onu evdən
qovmalı olmuşdular, bu gündən etibarən vəhşi heyvan kimi
mağaralarda, yuvalarda yaşamalı olacaqdı... O, baharda tar-
lanın necə yaşıllaşması barədə fikirləşirdi, anası isə həmin
o lənətləyənlər görməsin deyə, qapının içindəki qaranlıqda
yanpörtü durub baxırdı...

Artıq bunların heç bir əhəmiyyəti yoxdur. Artıq heç nəyin
əhəmiyyəti yoxdur.

Kor dikəlib oturdu, kənardan gələn səslərə qulaq verdi,
oyanan kimi cüzamlıının zinqirovunu eşitmişdi.

– Rədd ol buradan, görüüm! – qaranlıqda çığırıb yumru-
ğuya onu hədələdi. – İtil burdan! Buna bax, dadanıb lap!

Zinqirovun səsi zülmətdə dondu və qoca yenə yerinə
uzanaraq boş gözüqlarını əliylə örtdü.

Ölmüş uşaqlar necə, onlar da, görəsən, ölülər səltənətinə
düşürlər? Ana bətnində hələ doğulmağa macal tapmamış ölen-
lər, yəqin, ora düşməz, hə? Bu ola bilməz axı... Yəni onlar da
əzab çəkməlidirlər? Bəs onlar niyə? Yox, bunu dəqiq demək
olmaz... Heç nəyi dəqiqliklə demək olmaz.

“Bətnindəki körpəyə lənət olsun sənin”...

Məgər yeni əsr başlananda, bütün lənətlər öz-özünə güc-
dən düşəcək? Bəlkə də... Kim bilir bunu?

“Bətnindəki... körpəyə... lənət olsun”...

Əsdi, sanki, bədənindən bir üzütmə keçdi. Kaş səhər tez
açılaydı! Nə vaxt sökülcək e bu dan yeri! Gör nə vaxtdan



Inventas vitam
juvat excusisse
per artes

bəri uzanıb burada, gecə isə bitmək bilmir ki, bilmir! Hə, ulduzlar başqa cür işiq saçır artıq, təzə ay da çoxdan dağların dalında gizlənib. Gözətçilərin sonuncu dəstəsi də dəyişdi – şəhər divarlarının üstündə üçüncü dəfəydi ki, məşəllər görürdü. Hə, artıq gecə bitdi. Sonuncu gecə...

Budur, Zeytunlu dağın üstündən dan ulduzu qalxdı! O dəqiqə tanınırkı bu ulduz, iri, parlaq idi, başqalarından çox-çox parlaq. Bu ulduz hələ heç vaxt belə işiq saçmamışdı. Əllərini çökək sinəsinin üstündə cütləyib, uzanaraq ulduza alovlu gözləriylə baxırdı.

Sonra isə birdən qalxıb zülmətə qaçıdı.

O, tabutla üzbüüz, yolun qarşı tərəfindəki tamarisk kolu-nun arxasında büzüşüb uzanmışdı. Hava işıqlaşanda hər şeyi görəcək. Buradan yaxşı görünür. Günəş tez çıxayıdı bircə!

Əlbəttə, ölü dirilə bilməz, bunu onsuz da dəqiq bilirdi, amma yenə də öz gözləriylə görmək istəyirdi hər şeyi, inanmaq istəyirdi. Elə bu səbəbdən də səhərin açılmasına xeyli qalmış yerindən qalxıb bura gəlmışdı, kolluqların arxasında pusqu qurmuşdu. Amma özü özünə lap təccüb eləyirdi. Niyə burada idi? Məgər onun üçün baş verənlərin bir fərqi vardi? Bu məsələlərin ona nə dəxli var axı?

O, elə düşünürdü ki, bu böyük möcüzəyə baxmaq üçün lap çox, xeyli adam gələcək. Elə bu səbəbdən gizlənmişdi ki, onu görən olmasın. Amma görünür, bura ondan başqa heç gələn yox idi. Qəribədir.

Amma yox – kimsə dizi üstə çökmüşdü, lap yaxınlıqda, düz yolun üstündə. Kimdir bu, görəsən? Necə olub ki, onun addım səslərini heç eşitməyib? Deyəsən, qadındır. Onun boz silueti yolun boz tozuna qarışaraq, demək olar ki, görünməz olurdu.

Artıq işıqlaşırkı və tezliklə şəfəqin ilk şüası tabutun yonulduğu qayanın üstünə düşdü. Hər şey o qədər tez baş verdi

ki, o heç nə görə bilmədi, amma elə Varavvanın əsl diqqət kəsilmək, baxmaq məqamıydı! Tabut boş idi! Qabağındakı daşı kənara çəkmişdilər və qayadakı tabut bomboş idi!

Əvvəlcə lap mat-məettəl qaldı, yerində uzanıb, gözlərini tabutun qapağına zilləmişdi, çarmıxa çəkiləni bura gətirdiklərini axı özü görmüşdü, bir də daşa baxırdı – onu da gözü nün qabağında çəkmişdilər mağaranın ağızına. Amma sonra hər şeyi anladı. Qəribə bir şey baş verməmişdi. Daşı, Varavva bura gəlməmişdən kənara çəkmişdilər. Tabut da, artıq o gələndə boş idi. Daşı kimin yiğışdırığını, meyiti kimin aparlığını fərz eləmək heç çətin deyildi. Şagirdləri eləmişdilər bunu, gecə eləmişdilər. Gecənin qaranlığında onlar öz sevimli Müəllimlərini uğurlamışdilar ki, sonradan, özünün vəd etdiyi kimi, dirildiyini söyləyə bilsinlər. Bunu qanmaq üçün fövqəladə ağıl da lazımdır.

Elə buna görə də bu sübh çəği, hamının möcüzə gözlədiyi bir vaxtda, özləri heç bura gəlməyiylər. Haradasa gizləniblər!

Varavva sığınacağından çıxıb, tabuta yaxınlaşdı ki, hər şeyi lap yaxşı görə bilsin. Diz üstə çökmüş həmin o boz fiqurun yanından keçəndə qadına ötəri bir nəzər saldı və Dovşandodağı tanıyaraq heyrətləndi. Yerində donub qalmışdı, qızı baxırdı. Rəngi qaçmış, yorğun bir sıfət isə tabuta tərəf çönmüşdü, son dərəcə xoşbəxt gözləri başqa heç nəyi görmürdü. Dodaqları yarıcaçıq idi, demək olar ki, nəfəs almırı və üst dodağındaki eybəcər çapılıq tamam ağarmışdı. O, Varavvani görmürdü.

Qızın üzünə baxmaq Varavva üçün çətin idi, həm də, elə bil, xəcalət çəkirdi. Yadına nəsə düşdü – heç bir vəchlə xatırlamaq istəmədiyti nəsə; onda da qızın sıfəti belə idi. O isə elə onda da indiki kimi xəcalət çəkirdi... Çiyinlərini çəkib, sanki, həmin o xatirələrini tökürdü çiyinlərindən.

Nəhayət, qız da onu gördü. Gördü və burda gördüyüünə təəccübəldi. Məlumdur, elə o özü də öz hərəkətlərinə təəccübəlnirdi. Axı bütün bu məsələlərin ona nə dəxli vardi?



Inventas vitam
juvat excusisse
per artes

Varavva üçün ən yaxşısı özünü buradan təsadüfən yol keçən birisi kimi göstərmək olardı, guya, heç burada nə baş verdiyini də bilmirdi, tabutdan da xəbər-ətəri yox idi. Niyə özünü belə göstərməyəydi ki? Düzdür, buna inanmaq çətin idi və çox güman ki, heç qız da inanmayacaqdı, amma yenə də ehtiyat üçün soruşdu:

— Burada niyə uzanmışan?

Qız nə gözlərini qaldırdı, nə də yerindən qımäßigandı, elə bayaqqı kimi dizi üstə çöküb baxışlarını qayadakı tabutun qapısına zilləmişdi. O, qızın nə piçildadığını lap zorla eşidə bildi:

— Tanrıının Oğlu dirilib...

Qəribədir, amma bu piçilti ona yaman təsir elədi. Qeyri-ixtiyari nəsə duydı içində, amma heç özü də bilmədi ki, nə idi bu hissiyyat. Elə yerindəcə qalmışdı, bilmirdi nə desin, nə etsin. Sonra, elə əvvəldən niyyət elədiyi kimi, tabuta yaxınlaşış yaxından baxdı və əmin oldu ki, həqiqətən, boşdur — bunu əslində elə bayaqdan da bilirdi, bir də onun üçün fərqi nə idi ki, nə mənası vardi bütün bunların? Yenə də qızın dizi üstə çökdüyü yerə qayıtdı. Üzdəndə elə bir məmnuniyyət, elə bir dərin bəxtiyarlıq ifadəsi vardi ki, lap yazılığı gəldi ona. Axi hər şey başdan-ayağa ağ yalan idi. Əlbəttə ki, o, bu dirilmə məsələsinin necə baş verdiyini açıb danışa bilərdi qızə, amma dinnədi, çünkü onsuz da bir dəfə artıq incitmişdi onu... Çəkdiyi əzabları az idi məgər? Əsl həqiqəti açıb söyləməyə özünü heç cür məcbur eləyə bilmədi. Yalnız ehtiyatla soruşdu ki, bu dirilmə məsələsi necə baş verib, görəsən, bu barədə sən nə fikirləşirsən?

İllə anlırlarda o, Varavvanın üzünə dərin bir təəccüb ifadəsiylə baxırıldı. Yəni, doğrudan, bilmir? Amma sonra başladı özünün tin-tin danışığı ilə, heyran-heyran söyləməyə ki, bəs səmadan bir mələk endi, əlini nizə kimi irəli uzatmışdı, əynindəki cübbəsi də alovdan idi. Nizəsi daşla qayanın arasına sancılan kimi, onları yardı. Bu əsl möcüzə olsa da, danışanda

sadə bir şey kimi gəlir adama. Amma hər şey elə mən danışan kimi oldu. Məgər o, özü görmədi bunu?

Varavva baxışlarını yerə dikib cavab verdi ki, yox, o bir şey görə bilmədi, özü isə ürəyində sevindi: yaxşı ki, mən bunların heç birini görmədim. Deməli, onun gözləri yenə qaydasına düşürdü, yenə başqlarının gözləri kimi olmuşdu, nə olmayan bir şey görünmürdü, nə də ki qara basırdı onu, hər şeyi necə vardısa, eləcə də görürdü. Çarmıxdakının təsirindən qurtarmışdı artıq. Varavva heç bir dirilmə-zad da görməmişdi. Qız elə dizi üstə qalmışdı, gözləri isə gördüklörinin təxəyyülündən par-par yanındı.

Nəhayət ki, qız çıxıb getmək üçün ayağa qalxanda şəhərə sarı birlikdə yollandılar. Yol boyu az danışıldır, amma başa düşdü ki, ondan ayrıldığı dəmdən bəri qız Tanrıının Oğlu adlandırdığı, Varavvanın isə çarmıxdə ölü dediyi həmin o insana inanıb. Varavva soruşanda ki o, sizə nəyi öyrədirdi, qız cavab vermədi. Gözlərini qaçırib susdu. Beləliklə, yolayricına kimi birgə getdilər, sonra yolları ayrıldı – qız Gexinom vadisi lazım idi, o isə Davud darvazasına tərəf getməliydi və ayrılarkən birbaşa soruşdu ki, onun öyrətdikləri nədən ibarət idi, qız özü nəyə inanır, hərçənd, bunların ona – Varavvaya elə bir dəxli də yox idi. Qız bir müddət key-key oyan-buyana baxdı, sonra onun sıfətinə tərəddüdübir nəzər salıb həmişəki kimi zorla anlaşılan bir tərzdə dedi:

– Bir-birimizi sevməliyik.

Beləcə də ayrıldılar.

Varavva bir xeyli durub onun dalınca baxdı.

Varavva heç bir işi olmadığı bu Yerusalimdə nədən ilışılmasına təəccüb edirdi. Küçələri bütün günü mənasız, avarasərgərdən gəzib dolaşırıldı. Dağda isə, yəqin, çoxdan onu gözleyirdilər, bilmirdilər ki, başına nə iş gəlib. Bu vaxta kimi niyə şəhərdə qalıb? Bunu heç Varavvanın özü də bilmirdi.



Inventas vitam
juvat excusisse
per artes

Gonbulça əvvəl elə başa düşmüşdü ki, şəhərdə məhz onun xətrinə ləngiyir, amma tezliklə səhvini anlamışdı. Bir az yer eləyirdi ona, amma pərvərdigar onsuz da bu kişilərin hamisini qədirbilməz yaradıb, gərək çox üz verməyəsən, o isə hər gecə yatırıdı onunla, axı özünə də xoş idi. Qadının yanında əməlli-başlı, sevişməli bir kişi yatanda yaxşı olur. Varavvanın isə daha bir yaxşı cəhəti vardı: düzdür, ona qətiyyən əhəmiyyət vermirdi, amma heç başqaları da yüz faiz vecinə deyildi. Ona heç kəs lazım deyildi. Elə həmişə belə olub. Amma belə götürürəndə, onun xoşuna gəlirdi Varavvanın etinasızlığı. Lap sevişəndə də. Sonra, düzdür, yanib töküldü, hərdən lap ağladığı da olurdu. Amma heç bu da pis deyildi. Hələ dərindən fikirləşəndə, hətta bir şirinliyi, ləzzəti də vardi. Gonbulça eşqbazlıqda zəngin təcrübəyə malik idi və məhəbbət özünü istənilən formasında məqbul idi onun üçün.

Niyə indiyə kimi Yerüsəlimdə qalmışdı – bunu heç cür başa düşə bilmirdi. Bütün günü harada itib-batırdı, başı nəyə qarışmışdı? O axı küçələrdə məqsədsiz veyllənən avaralar-dan deyildi, çətin, təhlükəli bir həyata alışq idi. Veyillənmək heç xas deyildi ona.

Yox, az qala çarmixa çəkilcəyi həmin o gündən bəri heç özünə bənzəmirdi. Elə bil, onu götürüb qəflətən sərbəst buraxmaqlarına heç cür alışa bilmirdi, – şışman qadın isti havada əllərini piyli qarnının üstünə qoyub uzanaraq öz-özünə fikirləşəndə bu qənaətə gəldi və möhkəm gülmək tutdu onu.

Hərdənbir Varavva həmin o çarmixa çəkilən rəvvinin davamçıları ilə də rastlaşırıldı. Heç kəs deyə bilməzdi ki, Varavva onlarla görüşməyə məxsusi can atır, amma yarmarkada, küçədə təsadüfən görüşəndə söhbətləşmək üçün məmnu-niyyətlə ayaq saxlayırdı və onlardan çarmixa çəkilən həmin o şəxs barədə, onun qəribə, heç cür anlaya bilmədiyi moizələri haqqında soruşurdu. Bir – birimizi sevməliyik?..

Saray meydanına getmirdi, heç onun həndəvərindəki zənginlər yaşayın küçələrdə də görünməzdi, aşağı şəhərin

sənətkarlar işləyən, səyyar ticarətlə məşğul olanların öz mallarını təriflədiyi dar-dolanbac küçələrində gəzib dolaşırı. Bu sadə insanların arasında dindarlar daha çox idi və Varavva dəbdəbəli, sütunlu, tağlı binalarda yaşayanlara nisbətən, onlarla ünsiyətdən daha çox xoşlanırdı. Qəribə anlayışları barədə bəzi şeyləri artıq öyrənmişdi, amma inanclarından yenə heç cür baş çıxara bilmirdi. Bəlkə, ona görə ki, hər şeyi çox bəsit, sarsaq tərzdə izah eləyirdilər.

Məsələn, onlar sidq-ürəkdən inanırdılar ki, Müəllimləri dirilərək ölürlər səltənətindən qayıdır və tezliklə səma qoşunun başında duracaq, yer üzündə öz məmləkətini quracaq. Eyni şeyi təkrarlayırdılar, görünür, belə öyrətmüşdilər onlara. Lakin onun məhz Tanrı Oğlu olmasına heç də hamısı inanmirdi. Bəziləri belə fikirləşirdi ki, bu bir az qəribədir: axı onu öz gözlərilə görərək danışdıqlarına qulaq asmışdılər, hətta söhbət də eləmişdilər. Hələ biri onun ayağına bir cüt səndəl də tikmişdi, nə bilim, ayaqlarının ölçüsünü-zadını çıxarmışdı. Yox, nəsə adamın heç inanmağı gəlmirdi. Başqları isə deyirdilər ki, o, həqiqətən, Tanrıının Oğludur və gün gələcək buludların üstündə Atası ilə yanaşı oturacaq, amma əvvəlcə bu günah dünyası, bu yaramaz dünya məhv olacaqdı.

Nə qəribə adamlardır bunlar?!

Onlar fikir verirdilər ki, Varavva dediklərinin heç birinə inanmır, elə bu səbəbdən də onunla bir az ehtiyatlı davranışlardır. Bəziləri isə inamsızlıqlarını aşkar nümayiş etdirir, onu bu yolla anladırdılar ki, gəlişindən qətiyyən məmnun deyillər. Varavva isə bu münasibətə çoxdan öyrənmişdi, amma qəribə burasıdır ki, indi adamlardan gördüyü bu cür münasibətdən yaman inciyirdi, qabaqlar isə qətiyyən əhəmiyyət verməzdi. İnsanlar ona ehtiyac duymadıqlarını həmişə Varavvaya açıq nümayiş etdirir, ondan gen gəzməyə çalışırdılar. Bəlkə, onun görkəminə görə, gözünün altındaki biçaq yarasına görə idi bu, axı bu yaranın haradan peyda olduğunu da heç kəs bilmirdi, bəlkə, çox dərində yerləşən, heç kəsin aydın



Inventas vitam
juvat excusisse
per artes

görmədiyi gözlərinin ucbatından idi, bilmirdi. Varavva bunun hamısını yaxşı anlayırdı, lakin nə dəxli vardı ki, adamlar onun barəsində nə düşünürlər: O, özünə göstərilən münasibətə heç fikir verməməyə adət eləmişdi.

Lakin indiyədək bilməzdi ki, bu cür münasibətdən nə vaxtsa inciyə bilər.

Bu insanları isə bir-birilə hər yerdə, hər işdə ümumi inanc birləşdirirdi və bu inanclarına aidiyəti olmayanları yaxına buraxmaqdan həmişə qorxurdular. Onların arasında ümumi bir qardaşlıq telləri vardı, daim məhəbbət axşamları keçirir, birlikdə, böyük bir ailə kimi öz aralarında çörək kəsirdilər. Bütün bunların, yəqin ki, onların inancına, “bir-birimizi sevməliyik” deyiminə aidiyəti vardi. Amma hələ bəlli deyildi ki, onların sırasından olmayanları necə, sevirdilər, yoxsa yox.

Varavvanı onların məhəbbət axşamları qətiyyən cəlb eləmirdi, bircə bu çatmırıldı, adamin lap zəhləsi gedir. Bu dünyada kiməsə bel bağlamaq olar?! Varavva həmişə özünün ağası olub və qətiyyən dəyişmək fikrində də deyildi.

Lakin, nədənsə, onlarla görüşməyə yaman can atrdı.

Hətta bir müddət özünü elə göstərdi ki, guya, onların qardaşlığına qoşulmaq niyyətindədir, amma əvvəlcə gərək onların inancını əməlli-başlı anlasın ki, səhvə yol verməsin. Onlar da demişdilər ki, onun bu seçimini yalnız alqışlaya bilərlər və Müəllimdən öyrəndiklərinin hamısını ona anlatmağa çalışacaqlar, lakin həmin bu sözləri deyəndə belə, onların üzündə sevinc ifadəsi-filan qətiyyən görünmürdü. Çox qəribə idi. Amma, sanki, utanırdılar, onun təklifinə, özlərinə yeni məslək qardaşı tapacaqlarına heç sevinmədiklərindən utanırdılar – qabaqlar isə hər belə hadisə onlar üçün bayrama çevrilərdi. Səbəb nə idi? Varavva bunun səbəbini bilirdi, elə buna görə də qəflətən ayağa qalxıb oradan uzaqlaşdı, gözünün altındakı çapılı isə yenə möhkəm qızarmışdı.

İnanmaq! Çarmıxa çakildiyini öz gözləriylə gördüyü bir adama necə inana bilərdi axı! Bu çoxdan ölmüş və heç dirilməmiş

– bunun da şahidi özyiydi! – bir vücuda necə inanaydı! Bütün bunlar boş təxəyyüldən başqa bir şey deyil! Əvvəldən axıra kimi – uydurmadır! Ölülərin hələ heç biri indiyə kimi dirilməyib: nə onların qiymətli “Müəllimi”, nə də başqa biri! Qısaçı, vaxt kimi seçdiklərinə görə cavabdehliyi Varavva daşımır! Bu, onların öz işiydi! Kimi istədilər, onu da seçdilər, belə alındı da. Tanrıının Oğlu! Əşı, onun harası Tanrı Oğludur! Tütülüm, lap deyilənlər tam həqiqətdir, yenə də əgər özü istəməsəydi, kim onu çarmixa çəkə bilərdi ki? Belə çıxır ki, özü seçmişdi sonunu! Həm heyrətləndiricidir, həm də adam lap nifrət eləyir – deməli, özü əzab çəkmək istəyirmiş. Əgər o, doğrudan da, Tanrıının Oğlu olsayıdı, onun üçün canını qurtarmaq su içmək qədər asan idi. Amma o istəmədi. O, özü qərar verdi ki, əzab çəksin, canını dəhşətli bir ölümün ağuşunda tapşırsın, qurtulmaq istəmədi, elə istədiyi kimi də oldu, onu azad eləmədilər. O, elə elədi ki, Varavvanı buraxdilar. Əmr elədi: Varavvanı azad eləyin, məni isə çarmixa çəkin.

Əşı, o haradan Tanrı Oğlu oldu, hər şey gün kimi aydınlaşdır...

O, öz gücündən çox qəribə bir tərzdə istifadə elədi, çox qəribə, elə bil, heç istifadə eləmədi, imkan yaratdı ki, qərarı başqaları versin, necə istəyirlərsə, elə də eləsinlər, özü isə, guya, heç bir şeyə müdaxilə etmədi, amma ürəyində seçimi artıq hazır idi: onu çarmixa çəkəcəklər, Varavvanı isə buraxacaqlar.

Bunlar da ağızlarını qoyublar boş'a: ay nə bilim, bizim əvəzimizə, bizim yerimizə öldü. Nə demək olar! Ola da bilər. Amma dəqiq olanı bircə budur ki, o, Varavvanın yerinə ölmüşdü, bunu daha heç kim inkar eləyə bilməz! Belə çıxır ki, ona bu birilərdən də, bütün adamlardan da ən yaxını elə mənəm – Varavva! Bizi bir-birimizə tamam başqa tellər bağlayır, bunlar da hələ məni yaxına buraxmaq istəmirlər! Özü məni seçib, seçib ki, əzab çəkməyim, əzabdan xilas eləmək üçün seçib. Əsl seçilmiş elə o özüdür – Varavvadır ki, onu Tanrı Oğlunun yerinə buraxıblar – onun özü istəyib bunu, özü əmr eləyib. Sadəcə olaraq, bunların heç biri hələ bilmir bunu!



Inventas vitam
juvat excusisse
per artes

Onların “qardaşlığı” da, “məhəbbət gecələri” də, “bir-birimizi sevməliyik” də qətiyyən lazım deyil ona. Tanrıının Oğlu dedikləri, həmin o çarmixa çəkilənlə də münasibətlərində elə özü kimi qalacaq. O biriləri kimi quldur məgər?! Qoy duanı, ah-ufu da o birilər eləsin.

Əzab çəkməyi necə arzulaya bilərsən axı? Heç bir ehtiyac olmadan, heç kəs səni məcbur eləmədiyi bir halda? Adam heç təsəvvür də eləyə bilmir, ürəyi bulanır fikirləşəndə. Onun gözləri öünüə yenə ariq, rəngi qaçmış bədən, nazik, öz çəkisini saxlaya bilməyən qollar gəldi, qupquru, o dərəcədə quru dodaqlar ki, “su” kəlməsini də zorla deyə bildi. Yox, bu cür bəlalara özü can atan, çarmixa öz iradəsi ilə çəkilən birisindən heç xoşu gəlmirdi. Ondan xoşu gəlmirdi! Bunlar da onu sevməyirlər, əzablarını əllərində bayraq eləyiblər, yaziq, miskin ölümünü bayraq eləyiblər – yəqin, bu ölümün miskinliyi onlara heç çatmirdi da. Onlar ölümə aşiq idilər. Varavva isə iyrənirdi, heç fikirləşə də bilmirdi bu barədə, lap ürəyi qalxırdı. Nə onların inancı lazım idi Varavvaya, nə onların özləri, nə də ki inandıqları həmin o yaziq.

Yox, Varavva ölümü sevmirdi. O, ölümə nifrət eləyirdi, o, ümumiyyətlə, ölmək istəmirdi. Bəlkə, elə buna görə belə alınmışdı hər şey? Bəlkə, elə buna görə seçilmişdi – ölümdən qurtulması üçün? Əgər çarmixa çəkilən, həqiqətən, Tanrı Oğludursa, deməli, hər şeydən xəbərdardır və əgər xəbərdardırsa, deməli, gözəl bilirdi ki, Varavva ölmək istəmir – nə ölmək, nə də əzab çəkmək. Odur ki Varavvanın yerinə öldü! Varavvanın qismətinə isə onu Qolqofaya ötürmək, necə çarmixa çəkildiyinə tamaşa etmək düşdü. Ondan, başqa heç nə tələb olunmurdu, elə bu da bəsiydi, axı ölümdən, onunla bağlı nə varsa, hamisindən zəhləsi gedirdi.

Hə, uğrunda Tanrı Oğlunun can verdiyi insan elə o özüdür! Onu buraxın, məni çəkin çarmixa! – Bu sözlər Varavvanın barəsində deyilmişdi, bir başqası barədə yox!

Bütün bunları Varavva yaxınlaşmağa cəhd göstərdiyi həmin o adamlardan aralanandan sonra, yolda düşünürdü. Dulusçular döngəsindən, ondan xoşlanmadıqlarını aşkarca nümayiş etdirdikləri həmin o dükandan iri addımlarla uzaqlaşaraq yolboyu bunları fikirləşirdi.

Qərara aldı ki, bir də getməsin onların yanına.

Lakin ertəsi gün yenə ora qayidanda soruştular ki, inanclarında onun üçün aydın olmayan nədir, bu dəfə aşkar göstərildilər ki, dünənki soyuq münasibətə görə peşmançılıq hissi keçirirlər və əgər o bütün bunları öyrənməyə, həqiqətən, bu qədər israrlıdırsa, imkanları daxilində, hər cür köməyə, hidayətə hazırlırlar. Nəyi öyrənmək istəyirdi? Aydın olmayan nə idi ona?

Varavva əvvəl istədi ciyinlərini çəkib desin ki, ümumiyyətlə, heç bir şey anlamır və əslində, buna görə çox elə kədərlənmir də. Amma sonra dedi ki, məsələn, bu dirilmək məsələsi heç cür onun beyninə sığışmir. O inanmir ki, kimsə ölündən sonra bir də dirilə bilər.

Onlar gözlərini dəzgahlarından çəkib əvvəlcə Varavvaya, sonra isə bir-birinə baxdılar. Dalınca da azacıq piçıldıqları öz aralarında və ən yaşlısı soruşdu ki, Varavva Müəllimin diriltdiyi adamı öz gözləriylə görmək istəmir ki? Əgər istəyirsə, onlar Varavvanı həmin adamın yanına apara bilərlər, amma yalnız axşam, işdən sonra, çünkü həmin adam Yerüsəlimin özündə yaşamır.

Varavva qorxdu. O, belə bir şey eşidəcəyini əsla gözləmirdi. O, elə bilirdi ki, bəhs açacaqlar, öz anlayışlarını izah etməyə çalışacaqlar, daha ortaya belə kəsə, birbaşa, kobud bir sübut çıxarılağınca heç gümanı gəlməzdi. Təbii ki, o yaxşı bilirdi: bütün bunlar təxəyyüllərinin məhsulundan, xoşniyyətli yalanlardan başqa bir şey deyil və dirilmiş dedikləri həmin adam da, əslində, heç ölməyibmiş. Amma yenə də qorxdu. Varavva həmin adamı görmək istəmirdi. Lakin bunu dilinə də gətirə bilməzdi axı. Məcbur oldu desin ki, onların



Inventas vitam
juvat excusisse
per artes

Tanrısının və Müəllimlərinin qüdrətinə şahidlik etmək fürsəti tapdıgi üçün çox məmənun və minnətdardır.

Axşamın düşməsini gözləyənə kimi o, küçələrdə dolaşır və getdikcə daha artıq həyəcanlanırı. Günün sonunda yenə dulusçuların yanına qayıtdı və bir yeniyetmə oğlan onu şəhər divarlarından çölə çıxararaq, Zeytunlu dağa tərəf apardı.

Yanına getdikləri həmin adam dağın döşündə, o qədər də böyük olmayan kəndin lap kənarında yaşıyirdi. Cavan dulusçu qapıdan asılmış saman örtüyü əlilə kənara çəkəndə gördülər ki, ev sahibi masanın arxasında, qapiya nisbətdə yanpörtü oturub, əllərini masanın üstünə qoyaraq, düz qabağına baxırdı. Oğlan cingiltili bir səslə salam verənə kimi, deyəsən, onları görmədi də. Kişi üzünü aram-aram qapiya sarı çevirdi, qəribə, eşidilməz bir səslə salamlarını aldı. Oğlan isə ona Dulusçular döngəsindəki qardaşlardan salam yetirib bura nə üçün gəldiklərini anlatdı, kişi onların hər ikisini oturmağa dəvət elədi. Varavva onunla üzbezüz oturub qocanın sıfətini nəzərdən keçirməyə başladı. Sarımtıl rəngdə idi, zahirən bərk, lap sümüük kimi görünürdü. Dərisi tamam qurumuşdu. Varavva heç vaxt güman eləməzdi ki, insanda belə bir sıfət olar və həmin sıfətdən bu dərəcədə boşluq, tənhalıq sezilər. Kişinin üzü, elə bil, səhra idi.

Oğlanın sualına ev sahibi cavab verirdi ki, bəli, o ölmüşdü, sonra isə onu Qalileyadan olan bir ravvi – onların Müəllimi həyata qaytardı. Dörd gecə, dörd gündüz tabutda qalmışdı, indi isə elə həmin bədəni, həmin ruhu idi, heç bir şey dəyişməmişdi. Müəllim öz gücünü, öz şöhrətini göstərdi və isbat elədi ki, həqiqətən, Tanrıının Oğludur.

Aramla danışındı, səsində heç bir ahəng yox idi və bütün bu müddət ərzində Varavvaya özünün avazımış, sönmüş gözliyilə baxırdı.

Sonra bir az da Müəllimdən, onun gördiyyü əzəmətli işlər barədə danışdırılar. Varavva söhbətə müdaxilə eləmədi. Bir azdan oğlan elə bu kənddə yaşayan ata-anasına baş çəkməyə gedərək, onları baş-başa buraxdı.

Varavva bu adamla heç tək qalmaq istəmirdi. Amma elə beləcə, durub getmək olmazdı və getmək üçün heç səbəb də tapa bilmirdi. Kişi isə heç bir şey, o cümlədən də həmsöhbətinə maraq ifadə eləməyən, lakin qəribə bir cazibəsi olan sənük baxışlarını Varavvanın üzündən çəkmirdi. Varavva getmək istəyirdi, canını qurtarır qaçmaq istəyirdi buradan, amma qaça bilmirdi.

Əvvəlcə ev sahibi kirimişcə oturmuşdu, sonra isə birdən soruşdu ki, onların ravvisinə, onun Tanrıının Oğlu olmasına inanırmı. Varavva bir az tərəddüb elədi, lakin sonra dedi ki, yox, inanmir, çünkü qocanın bu mənasız baxışlarına, sənin yalan deyib-deməməyinin heç bir əhəmiyyəti olmayan baxışlara yalan söyləmək də mənasız idi. Ev sahibi incimədi, yalnız başını tərpədib dedi:

– Hə, çoxları inanmır. Elə dünən anası da gəlmışdı bura – heç o da inanmır. Amma məni diriltmişdi ki, onun barəsin-də şahidlik edim.

Varavva dedi ki, məlum məsələdir, sənin başına gələnlərdə inamsızlığa heç yer qalmır, indi gərək bu möcüzəyə görə əbədi minnətdar olasan ona.

O isə cavab verdi ki, onu həyata qaytardığı üçün, daha ölü'lər səltənətində olmadığı üçün hər gün ona minnətdarlığıını ifadə eləyir.

– Ölü'lər səltənəti? – Varavva dilləndi və özü də hiss elədi ki, bu sözləri deyərkən səsi necə titrədi. – Ölü'lər səltənəti?.. Necədir orə? Sən ki orada olmusan! Danış!

– Necədir? – deyə dilləndi və Varavvanın üzünə sual dolu bir nəzərlə baxdı. Sualın mahiyyətini anlamadığı baxışlarından sezilirdi.

– Hə! Nə vardı orada? Hansı hissələr keçirirdin?

– Heç nə duymadım, – o çox köniülsüz cavab verirdi, sanki, Varavvanın israrından narazı idi. – Mən ölmüşdüm. Ölüm isə heç nədir.

– Heç nə?



Inventas vitam
juvat excusisse
per artes

– Hə. Heç nədən başqa nə olmalıdır ki?

Varavva gözlərini çəkmədən onun üzünə baxırdı.

– Deməli, sən istəyirsən ki, mən sənə ölülər səltənətindən danışım? Mən onun barəsində heç bir şey danışa bilmərəm. Ölülər səltənəti bir heçdir. O var, amma eyni zamanda, bir heçdir.

Varavva yalnız gözünü çəkmədən baxırdı və kişinin boşluq, heçlik ifadə eləyən sıfəti qorxudurdu onu, lakin gözlərini də heç cür çəkə bilmirdi.

– Hə, – ifadəsiz, boş nəzərləri Varavvanın yanından ötdü, – ölülər səltənəti boşluqdur, heç nədir. Amma orada olmuş adam üçün elə qalan şeylər də heç nədir. Qəribədir ki, sən bununla maraqlanırsan, başqaları heç bu barədə soruşturmular.

Sonra o danışdı ki, Yerüsəlimdəki qardaşlar bura tez-tez adamlar göndərirlər, o da danışaraq imana gətirir onları, çıxları buradan gedəndə ona söz verirlər. O, Müəlliminə bu yolla xidmət göstərirdi və onu həyata qaytarması müqabilində heç vaxt qarşılığını vermək mümkün olmayan bir borcun altından belə çıxmaga çalışırdı. Həmin bu oğlan, ya da bir başqası, az qala, hər gün bura kimisə gətirirdi, o da dirilməsindən danışib şahidlilik edirdi. Amma ölülər səltənətindən heç danışmayışdı. Heç kim, heç vaxt ölülər səltənəti barədə soruşturmayışdı ondan.

Otağa qaranlıq dolmağa başladı. O, ayağa qalxıb, alçaq tavandan sallanan çıraqdakı yağı alışdırıldı. Sonra da çörəklə duz gətirdi, çörəkdən bir tikəni ikiyə bölüb yarısını Varavvaya uzatdı, özünüküñü isə duza baturaraq, ağızına qoydu. Varavva da həmin hərəkəti elədi, hərçənd ki, əli möhkəm əsirdi. Bax, beləcə, çıraqın sönükk işığında dinməzcə çörəklərini yedilər.

Bu adam Varavva ilə məhəbbət axşamı keçirməkdən iyənmədi! Dulusçular döngəsindəki qardaşların tayı deyildi! O, insanlar arasında heç bir fərq qoymurdu! Lakin qupquru,

sarı barmaqlar paralanmış çörəyi uzadanda və Varavva da
yeyəsi olanda, ona elə gəldi ki, ölmüş adamın ətini çeynəyir.

Niyə axı, niyə Varavvayla çörək kəsirdi o? Bu axşam öz
bətnində hansı sırları gizləyirdi?

Hər şey bitəndən sonra, ev sahibi Varavvanı qapiya kimi
ötürərək sağollaşdı. Varavva da cavabında nəsə mızıldandı
və cəld qaranlığa addımladı. O, şəhərə tərəf iri addımlarla,
enişaşağı gedirdi, yaxasından əl çəkməyən fikirləri isə bey-
nində yaman qarşıqlıq salırdı.

Gonbulça Varavvanın həmin axşam onu necə ehtirasla
basmarlamasına təccüb qaldı; həmin axşam o lap od-alov
idi. Qadın bunun səbəbini anlaya bilmirdi, amma bu gün ona,
həqiqətən, təsəlli vermək, ovundurmaq lazımdı. Ondan baş-
qa, Varavvanı kim ovunduracaqdı ki? Qadın xəyalə dalmışdı,
fikirlərində yenə cavan idi və kimsə bərk sevirdi onu.

Ertəsi gün çalışdı ki, aşağı şəhərdən, Dulusçular döngə-
sindən uzaq gəzsin, amma onlardan biri Varavvanı Solomon
sütunlarının altında gördü və elə o dəqiqli də axşamkı görüş-
lərinin necə keçdiyi ilə maraqlandı. Necə oldu, sənə yalan
söyləmirdik ki? Cavab verdi ki, bəli, həmin şəxs ölübmüş,
sonra təzədən dirilib, buna heç bir şübhə ola bilməz. O ki
qaldı şəxsən Varavvanın özünə, özü heç cür anlamır ki, onu
təzədən diriltmək Müəllimin nəyinə lazım idi. Dulusçu lap
yerində donub qaldı, Tanrılarına belə bir təhqirdən sonra
sifəti bomboz bozarmışdı, lakin Varavva artıq tamam başqa
səmtə baxırdı, ona isə yalnız çıxıb getmək qalırdı.

Görünür, bu söhbətin sorağı təkcə Dulusçular döngəsi-
nə deyil, həm də nehrəcilərə, dəriçilərə, toxuculara və bütün
başqa məhəllələrə də yayılmışdı, çünkü Varavva bir də həmin
yerlərə gələndə həmişə söhbətləşdiyi möminlərin indi ona
tamam başqa münasibətdə olduğunu aşkar görürdü. Dinmir-
dilər, amma ona çəpəki, şübhəli nəzərlərə baxırdılar. Düz-
dür, heç qabaqlar da elə yaxın yoldaşlıqları yox idi, amma
indi ona aşkar inamsızlıq nümayiş elətdirirdilər. Varavvanın



qətiyyən tanımadığı, qupquru taqqanağa dönmüş bir qoca isə onun üstünə yeriyib başladı sorğu-suala ki, bura niyə gəlirsən, nə lazımdır sənə, səni saray gözətçiləri göndərib, yoxsa baş kahinin, saddukeyanın cangüdənləri? Varavva heç bir cavab verə bilmədi ona, elcə bu keçəl qocaya baxa-baxa qaldı, onun keçəl başı isə hikkəsindən qıpqrırmızı olmuşdu. Varavva onu heç tanımadı da, kimliyindən də xəbəri yox idi, yalnız qulağındakı deşiklərə taxlığı göy, qırmızı saplardan bildi ki, boyaqçıdır.

Varavva başa düşdü ki, onlar bərk inciyiblər və ona münasibətləri tamam dəyişib. Bütün sıfətlərdə o artıq soyuqluq, düşməncilik sezirdi, bəziləri isə onu baxışlarıyla, az qala, desir, ifşa etmək istədiklərini aydın göstərirdilər. Varavva isə özünü elə göstərirdi ki, guya, heç nə başa düşmür.

Nəhayət ki, baş verdi. Bu xəbər möminlər yaşayış bütün döngələri meşə yanğını kimi öz ağıuşuna aldı və bircə nəfər də qalmadı ki, onu eşitməmiş ola: bu, odur! O! Müəllimin yerinə buraxılan! Xilaskarın, Tanrı Oğlunun yerinə! Bu, Varavvadır! Varavvadır buraxılan!

Onu hər yerdə acı baxışlar müşayiət edirdi, gözlər nifrət-dən alışib-yanırdı. Bu tufan heç onların yanından ayağını kəsəndən sonra da səngimədi.

– Varavva – buraxılan! Varavva – buraxılan!

Sonra o, özünə qapandı, daha heç kəslə görüşmürdü. Heç bir yana çıxırdı ki... Elə Gonbulçanın evində, ya pərdə arxasında, ya da ki evdə bərk səs-küy olanda yuxarıdakı talvarda uzanıb qalırdı. Bütün günləri eyni minvalla keçirdi, əlini ağdan-qaraya vurmadan. Hətta yemək yeməyi də unudurdu; əgər qabağına qoymasıyıllar, zorla məcbur eləməsəyidilər, elə ac qalardı. Ətrafindakı heç nəyi görmür, heç bir şeyə məhəl qoymurdu.

Gonbulça başını çatladırdı, nə olub görəsən ona, heç nə anlamırıldı. Soruşmağa da qorxurdu. Axırda ondan əl çəkdi,

qoy necə istəyir, elə də yaşasın özüyün. Bir söz deyəndə də, onsuз da, cavab vermirdi. Hər dəfə pərdənin dalına boylananda gördür ki, uzanıb tavana baxır. Gonbulça lap bey-nini çatladırdı. Yoxsa başına hava gəlib? Sərsəmləyib? Yox, qadın heç nə anlamırıdı.

Hər şey birdən çatdı ona. Camaatdan eşitdi ki, Varavva daim həmin o çarmixa çəkilən zavalliya inanan ağıldınkəmlərlə səhbət eləyirmiş! Bax, onda başa düşdü hər şeyi! Məlum məsələdir, ona görə bu günə düşüb də! Artıq hər şey aydınlaşdır! Başını xarab eləyiblər! Beynini cəfəngiyatla doldurublar! Bu ağıldınkəmlərlə oturub-duran dəli olar da! Onlar inanırdılar ki, həmin o çarmixa çəkilən ya xilaskar, ya da ona bənzər bir şeydir, guya, yardım edəcək onlara, nə istəsələr verəcək, sonra da Yerusəlimdə çar olacaq, bu saqqalsız əclafların da hamısını qovacaq buradan, onun barəsində daha nələr demirdilər ki, özü heç düz-əməlli bilmirdi, nəyə inandıqlarından, nə öyrətdik-lərindən xəbərdar deyildi heç, əslində, bilmək də istəmirdi, amma onların sərsəm olmaqları hamiya bəlli idi. İlahi pərvədigara, axı onun nə işi vardi bunların yanında? Nəyinə lazımdı? Hə də! İndi daha hər şey aydınlaşdır! Onun özünü çarmixa çəkmək isteyirdilər, sonra da fikirlərini dəyişdilər, əvəzində onların xilaskarını çəkdilər çarmixa, o da yaziq, yəqin, başlayıb onlara izah eləməyə ki, bəs məsələ belə olub, bu işdə onun heç bir günahı yoxdur, onlar da başlayıblar öz bildiklərini danışmağa ki, həmin o çarmixa çəkilən necə gözəl insan imiş qətiyyən də, heç bir günahı-zadı yox imiş, həm də, guya, çox böyük adam imiş, az qala, çar imiş və onunla, onların Tanrısı ilə belə rəftar eləmək heç cür olmazmış, nə bilim, belə-belə sözlərdən deyib, Varavva yazığın beynini doldurublar da, onun da başı havalanıb ki, bəs niyə onda ölmədim, niyə mən ölmədim. Məlumdur, məlum məsələdir necə baş verib bu! Hə də, onu çarmixa çəkmədiklərinə görədir hər şey! Lap axmaq imiş ki bu! Ay Varavva, adamin gülməyi tutur! Qarnın cirilar! Hər şey məlumdur, hər şey buna görə baş verib!



Inventas vitam
juvat excusisse
per artes

Yaxşı, daha bəs deyil məgər? Bir ağlını işlətsin də. Bir əməlli-başlı söhbət eləyə bilsəydi onunla... Nə olub axı? Nə hadisə baş verib?

Lakin qadın onunla söhbət eləyə bilmədi. İstəyirdi, amma alınmadı. Varavva heç özü barədə danışar ki? Yox, belə bir söhbətlə ona yaxınlaşa bilməzsən. Odur ki hər şey necə vardı, eləcə də qaldı, qadın da onun başına fırlanıb fərziyyələrini yürüdürdü özü üçün. Bəlkə, xəstələnmişdi? Həqiqətən, bəlkə, elə xəstə idi? Yaman arıqlamışdı, onun avazımış, ariq sıfətinə bircə Eliaxunun bığçağından yadigar qalan çapıq çəhrayı çalar verirdi. Yaziq heç özünə oxşamırkı. Elə, həqiqətən də, heç nəyi daha özünə oxşamırkı. İşsiz-gücsüz avaraçılıq eləmək, uzanıb tavana baxmaq! Bu, Varavvadır yəni? Varavva kimi bir kişi! Bəlkə, onu dəyişiblər? Bəlkə, bu heç onun özü deyil, kiminsə ruhu girib bədəninə? Yəqin, elədir ki, var! O birisinin ruhudur? Həmin o çarmixa çəkilənin? Təbii ki, o, Varavvanın yaxşılığını istəməz. Bəlkə, elə həmin o “xilaskarın” ruhu ağızından çıxanda Varavvanın nəfəsinə üfürülüb ki, ölməsin, ona verilən əzabların qisasını çıxa bilsin, azadlığa buraxılan-dan intiqamını alsın? Belə də ola bilər axı! Əgər dərindən fikirləssən, görərsən ki, Varavva elə həmin gündən qəribələşib, hər şeyi yaxşı yadında saxlamışdı, buraxılan kimi yanına hansı vəziyyətdə gəlməsini gözəl xatırlayırdı. Hə, görünür, hər şey elə məhz bu cür baş vermişdi. Amma bir məsələni anla-maq çətin idi, həmin bu ravvi öz ruhunu Varavvanın vücu-duna necə üfürə bilməşdi, axı o, Qolqofada canını tapşırırdı, Varavva isə heç orada deyildi. Amma camaatın danışdıqları kimi güclüydüsə, onun üçün nə vardı gözə görünməz olub istədiyi yerə getməyə. Özünün qeyri-adi gücü ilə, yəqin, nəyə desən, qadir idi.

Maraqlıdır, görəsən, Varavva özü bilir başına gələnləri? Bilir ki bədəninə başqasının ruhu girib? Xəbəri var ki, əslində, özü ölüb, vücudunda həmin o çarmixa çəkilən yaşayır? Bilir, yoxsa yox?

Bəlkə də, özünün heç ağlına gəlmir, amma nə dəxli var, vəziyyətinə kənardan baxanda hər şey aydın görünür. Məlum məsələdir: yad ruh elə yad ruhdur da, Varavvanın yaxşılığını istəməyəcək ki...

Qadının ona yazığı gəlirdi, halına o dərəcədə acıydı ki, heç üzünə də baxa bilmirdi. Heç Varavva da onun səmtinə baxmırıdı, amma ona görə ki, sadəcə, baxmaq istəmirdi. Daha lazıim deyildi ona, heç lazıim deyildi, odur ki baxmırıdı da. Heç gecələr də istəmirdi onu – hər şeydən pisi də elə bu idi. O isə sarsaq kimi yapışmışdı bu zavalliya, qopmaq bilmirdi. Qadın gecələr yerinin içində uzanıb ağlayırdı, daha ləzzət alası, şirin bir şey qalmamışdı aralarında. Qəribədir... Heç ağlına gəlməzdi ki, başına nə vaxtsa belə bir oyun gələr.

Necə cəlb eləsin onu təzədən? Çarmixa çəkiləni necə qovsun onun canından, Varavvani necə qaytarsın əvvəlki vəziyyətinə? Yad ruhları necə qovmaq lazıim olduğu haqda təsəvvürü yox idi. Bu barədə heç bir şey bilmirdi, üstəlik, bu ruh da təhlükəli, güclü idi, o dəqiqə hiss olunurdu gücü, özünü ağciyər saya bilməzdi, amma yenə qorxurdu. Həmin ruhun gücü elə Varavvaya baxan kimi görünürdü, bir az əvvəl sağ-salamat olan onun kimi cavan, qüvvətli bir oğlanı sıxıb yumağa döndərmişdi ruh. Gücə bax e! Beləsindən qorxarsan da. Məlumdur, adı adamın yox, çarmixa çəkilənin ruhudur axı, gücü də qeyri-adı olacaq.

Əlbəttə, demək olmazdı ki, qadın ondan lap çox çəkinirdi. Amma nəyinə lazıim idi çarmixda ölen birisiylə çəkişmək? Çox sağlam olun, amma ona gərək deyil, istəmir. Şikayətlənmək günahdır: onun iri, dolu bədəni vardi və Varavva ona çox uyğun gəlirdi. Amma əsl Varavva. “Gərək çarmixa məni çəkəydilər” – fikri beyninə girənəcən necəydisə, bax, qadına həmin Varavva uyğun gəlirdi. Amma qadın sevgilisinin çarmixdan canını qurtarmağına, azadlığa buraxılmağına uşaq kimi sevinmişdi.

Gonbulça öz tənhalığının ağuşunda belə düşünürdü. Amma sonra birdən fikirləşdi ki, Varavvani, əslində, heç



Inventas vitam
juvat excusisse
per artes

tanımir. Bilmir ki, onun başına nələr gəlib, çarmixa çəkilənin ruhu vücuduna girib, yoxsa yox... Heç nədən xəbəri yoxdur. Bircə onu bilir ki, artıq ona gərək deyil, özü isə, tərs kimi, vurulmuşdu ona. Bu barədə fikirləşən kimi qəhərləndi və anladı ki, lap bədbəxtlərin bədbəxtidir.

Varavva qadının yanında yaşadığı müddətdə şəhərə cəmi bir neçə dəfə baş çəkmişdi. Bir dəfə isə başına görün nə gəlmışdi.

Gedib bir evə çıxmışdı – alçaq tavanlı, işığıancaq damdan düşən, kəskin dəri, turşu iyi gələn bir ev idi, görünür, dəri aşilanırılmış burada, hərçənd ki, Dəriçilər küçəsində də deyildi, təpənin ətəyində, məbəddən Kedron vadisinə enən küçədə idi. Burada, yəqin, əvvəller məbəddə qurban kəsilən heyvanların dərisini aşılıyırıldılar, indi isə, görünür, daha işləmirdi, divarların dibindəki təknələr, çənlər boş idi, amma iyi-qoxusu hələ də dururdu. Döşəmənin üstü çır-çırkı, zirzibillə dolu idi.

Varavva sivişib içəri keçdi və düz giriş qapısı yanındaki küncdə yerləşdi. Elə oradaca çömbəlib ibadətə gələnlərin doluşduğu otağa göz gəzdirdi. Onların çoxunu görə bilmirdi, yalnız damdan üzünə işiq şüaları düşənləri seçmək olurdu; amma, yəqin ki, otağın hər yerində ibadətlə məşğul idilər, lap qaranlıq künclərdə də dua oxuyanlarvardı – eşidirdi. Hərdən otağın müxtəlif yerlərindən səslər ucalır, ucalırırdı, sonra da yavaşıyıb ümumi uğultunun içində əriyirdi. Hərdən də hamısı bir yerdə səslərini ucaldaraq vəcdə gəlirdi və kim-sə dizi üstündən qalxıb başlayırdı dirilmiş Xilaskardan danışaraq şahidlik etməyə. Qalanları isə elə o dəqiqə susaraq üzlərini danışana çevirirdilər, sanki, ondan güc almaq isteyirdilər. Nitq bitən kimi də əvvəlkindən də böyük səylə dualarına davam edirdilər. Şahidlərin üzlərini Varavva görə bilmirdi və yalnız bir dəfə, yanındaki adam ayağa duranda Varavva gördü ki, onun üzünü lap tər basıb. Adama elə gəlirdi ki, o, dünyada hər şeyi unutmuşdu, batiq yanaqlarından tər damcıları

yuvarlanırdı. Xeyli yaşı olardı. O danışdı, danışdı, sonra da birdən torpaq doşəmədə təzim elədi, alnı lap yerə dəyənə kimi, dua edən bütün adamların həmişə elədiyi bir hərəkət. Elə bil, lap indicə yadına düşmüşdü ki, bayaqdan haqqında danışılan adamdan başqa, bir Tanrıları da var axı...

Bunun ardınca otağın uzaq küçündən Varavvaya tanış gələn bir səs ucaldı. Həmin səmtə baxanda damdan düşən işığın şüaları altında Qalileyadan olan həmin o kürənsaqqla nəhəngi gördü. O, hər bir yeruşəlimliyə gülməli gələn Qalileya ləhcəsində, bayaqkiların hamisindən sakit danışındı. Amma buna baxmayaraq, onu qalanlarından daha diqqətlə dinləyir, hər sözünü udurdular, elə bil – hərçənd ki, qeyri-adi bir söz də demirdi. Əvvəlcə, bir az özünün “qiymətli” Müəllimin dəm vurdu, elə beləcə də adlandırırdı onu – “qiymətli”. Sonra Müəllimin “mənə inananların hamısını bircə adıma görə hər yerdən qovacaq, qinayacaqlar” dediyini xatırlatdı. Hamımız əzablarımıza dözməliyik və yaddan çıxarmamalıyıq ki, Müəllimiz nələrə dözürdü. Əlbəttə, buradakiların hamısı adı, zəif, yaziq adamlar idi, ona tay deyildi, lakin çalışmalıdır ki, qarşidakı sinaqlardan üzüağ çıxsın, ondan üz çevirməsin, inanclarından imtina etməsin. Bundan başqa bir söz demədi. Sanki özünə danışındı, camaata yox. O, sözünü bitirəndə, otaqdakilar, elə bil, bir az narahat oldular. Yəqin, bunu hiss elədi və dedi ki, indi onlar üçün Müəllimin özündən öyrəndiyi bir duanı oxuyacaq. Eləcə də elədi, duasını oxuduğu müd-dətdə dinləyənlər yaman məmnun görünürdülər, bəziləri lap hissiyyata qapılmışdı. Hamısı bir qəribə heyranlıq içində idi. Budur, o, duasını bitirdi və Varavvanın yaxınlığında dayananlar üzlərini ona tərəf elə bir ifadə ilə çevirdilər ki, elə bil, indicə basib öpəcəkdilər və bu yerdə onları da tanıdı – ona “Rədd ol burdan, kafər!” çığıraraq qovanlar idi.

Sonra daha iki nəfər də şahidlik elədi, elə duygulandılar ki, vəcdə galib, özlərini tamam itirərək, oyan-buyana yellənmə-yə başladılar. Varavva küncdən iti gözləriylə izleyirdi onları.



Inventas vitam
juvat excusisse
per artes

Birdən diksindi. Tavandan düşən şüalardan birinin altında Dovşandodaq sataşdı gözünü, əllərini arıq sinəsinə sixib bənizi ağarmış üzünü işığa sarı çevirərək durmuşdu. Tabutun yanında ayrıldıqdan sonra onu görməmişdi, bir az arıqlamışdı, yazıq görkəmi vardi, achiqdən yanaqları batmışdı, əynindəki cırçındır isə bədənini zorla örtürdü. Onu hamı təəccübə nəzərdən keçirirdi, hiss olunurdu ki, burada onu bir kimsə tanımır. Bu qız onlara qəribə gəlirdi, hərçənd ki, səbəbi bəlli deyildi – bəlkə, elə əynindəki cındırlara görəydi – və onlar təəccüb içində durub onun nə deyəcəyini gözləyirdilər.

O, niyə şahidliyə burnunu soxurdu? Neyləmək istəyirdi? Varavvanın heyrətdən nəfəsi içində donmuşdu. Yəni başa düşmür ki, bu iş əsla onluq deyil? Bu məsələlərin şəxsən özünə heç bir dəxli olmasa da, qızə yaman hirslənmişdi Varava. Nəyinə lazım idi bu şahidlik?

Görünürdü ki, göstərdiyi cürətdən heç özü də şad deyildi: gözlərini yummuşdu, sanki, ətrafdakı adamların heç birini görmək istəmirdi və yeganə arzusu bütün bunların tez başa çatması idi. Yaxşı, onda bəs nəyinə lazım idi? Onu ki məcbur eləyən yox idi!

Və budur, başladı. Tanrıya və Xilaskara inamından dəm vurdu – tin-tin danişa-danişa, amma, deyəsən, dedikləri heç kəsi duyğulandırmadı. Əksinə. Həmişəkindən də anlaşılmaz idi nitqi, çünkü bu qədər adamın eyni zamanda onu dinləməsinə adət eləməmişdi və təbii ki, sixılırdı. Dinləyicilər isə emosiyalarını aşkar nümayiş etdirir, bilmirdilər ki, xəcalətdən gözlərini necə gizlətsinlər, bəziləri isə sadəcə, üzünü yana çevirirdi ondan. Nəhayət ki, “İlahi, sənin barəndə şahidlik elədim, necə ki özün əmr etmişdin” deyə mızıldanıb susdu və yenə büzüşüb yerində oturdu – çalışırı özünə diqqəti cəlb eləməsin.

Camaat xəcalət içində bir-birinə baxırdı. Sanki, qız lağa qoymuşdu onları. Bəlkə, elə həqiqət budur! Bəlkə, elə düzü belədir! Elə bil, hamı istəyirdi ki, tezliklə dağılışib getsin. Əsas simalardan – ona “Rədd ol, kafər!” deyənlərdən biri

ayağa qalxıb elan etdi ki, ayrılməq vaxtıdır. Sonra da əlavə elədi ki, nədən şəhərdə deyil, burada toplaşdıqları hamiya aydın olmalıdır, gələn dəfə isə tamam başqa yerdə yiğisacaqlar və harada yiğisacaqları hələ məlum deyil. Amma Tanrıları, yəqin ki, dünyanın şərindən uzaq bir sığınacaq tapacaq onlar üçün və öz sürusunu başlı-başına qoymayacaq, axı mehriban çobanıdır onların və...

Varavva daha ardına qulaq asmadı. O, bayırə başqalarının dan əvvəl çıxaraq, bu adamlardan tez uzaqlaşmağa çalışdı.

İyrənc idi.

Təqiblər başlayanda kor qoca həmişə boğulan həmin oğlanın əlindən yapışib sinedrionda bu işə baxanların yanına gedərək dedi:

— Peyin darvazalarının yanında bir qız xilaskardan dəm vurur, deyir ki, guya, yer üzünə enib bütün dünyani dəyişəcək. Guya, indi nə varsa hamısı məhv olacaq, yeni, daha yaxşı həyat başlanacaq və bu həyatda, guya, ancaq onun iradəsi yerinə yetiriləcək. Bu qızı da daşqalaq etmək lazımdır mı?

Öz işlərində ehtiyatlı olan təqibçi kordan xahiş elədi ki, eşitdiklərini bir az müfəssəl danışın. Onun ittihamı konkret nəyə əsaslanır? Hər şeydən öncə də bu xilaskarın kimliyi barədə bildiklərini söyləsin. Kor cavab verdi ki, söhbət inancına görə adamlarını daşqalaq elədikləri həmin o xilaskardan gedir. Ədalət naminə bu qızı da daşqalaq eləmək gərəkdir. Qızın dediklərini öz qulaqlarıyla eşidib, deyirdi ki, onun Tanrısı hamiya nicat verəcək, hətta cüzamlıllara da. Yəni sağaldacaq onları, onlar da başqaları kimi olacaqlar. Görün nə alınır: cüzamlılar da ürəkləri istəyən yerdə, yəqin ki, zinqirovsuz gəzib dolaşacaqlar, gəl seç görüm kim xəstədir, kim yox, ələlxüsus da əgər korsansa. Heç camaat arasında da belə söhbətlər yaymaq olar?

Kor şura üzvünün saqqalını necə qaşıdığını, sonra da sualını eşitdi ki, bəs oralarda qadının bu vədlərinə heç inanın varmı?



Inventas vitam
juvat excusisse
per artes

– Əlbəttə, olur, – cavab verdi, – Peyin darvazalarındaki sürü nəyə desən, inanar. O ki qaldı cüzamlılara, onlar hamidən çox sevinirlər. O qız cüzamlılarla yaxınlıq eləyir, deyirlər ki, bu abırsız dəfələrlə onların yanına, çəpər dalına keçib, bilmirəm nə edirmiş orada. Bəlkə, elə sevişir onlarla, kim bilir? Mən özüm dəqiq bilmirəm. Amma eşitmışəm ki, heç bakırə də deyil. Deyirlər, körpəsini də öldürüb. Dəqiqini bilmirəm. Ancaq adamlar nə danışırsa, ondan xəbərim olur. Mənim gözlərim yoxdur, koram, qulaqlarım ki, yerindədir. Kor olmaq böyük bəladır, cənab. Mənim kimi kor olmaq dəhşətdir.

Şura üzvü soruşdu ki, o qız həmin o “xilaskar” dediyinə – əslində, ona “çarmixa çəkilən” desək, daha düzgün olar – çoxmu davamçı toplayıb?

– Hə, çoxdurlar. Hami nicat tapmaq istəyir, guya, o da gəlib hamını sağaldasıdır: şikətləri də, dəliləri də, korları da. Guya ki, yer üzündə dərd qalmayasıdı, nə Peyin darvazalarının yanında, nə bir başqa yerdə. Lakin artıq başlayıblar ondan inciməyə, gözləyirlər, gəlib çıxməq bilmir. Gələcəyini çoxdan vəd eləmişdi, amma yoxdur ki, yoxdur, gözləməkdən beziblər, qızı ələ salırlar, söyürlər onu, belə də olmalıydı da, gecələr ah-uf eləyib camaatin yuxusunu pozanda yaxşı idi? Cüzamlıların bəziləri hələ də ümidiidirlər, gör nə qədər vədlər verib onlara, üz çevirmək asandır məgər? Deyib ki, guya, onları məbədə də buraxacaqlar, Tanrıının evinə də girəcəklər.

– Cüzamlılar?!

– Hə.

– Belə sayıqlamaları necə dilinə gətirə bilir?

– Özü demir ki, bunları, bu vədləri onun Tanrıısı verir, o isə güclüdür, nə desən, vəd eləyə bilər, nəyi istəsə, dəyişər. Hər şeyin hökmdarı odur, çünkü Tanrı Oğludur.

– Tanrı oğlu?

– Hə.

– Tanrı oğlu? Elə beləcə də deyir?

– Hə, bəyəm kafırlıq deyil bu? Axı hamı bilir: onu çarmixa çəkiblər, vəssalam. Onu mühakimə eləyib cəzalandırılanların məgər ağılı yoxdur, nə elədiklərini bilmirlər?

– Mən də onu mühakimə eləyənlər arasında idim.

– Deməli, kimin kim olduğunu özün məndən də yaxşı bilərsən.

Bir müddət ortaya sükut çökdü və kor yalnız zülmət içinde olan bu adamın öz saqqalını necə qaşımاسını eşidirdi. Sonra isə səs dedi ki, bu qadını məhkəməyə cəlb etmək lazımdır, qoy gəlib öz inancına görə cavab versin, əgər bacarsa, lap müdafiə eləsin özünü. Qoca da ona təşəkkürünü bildirdi, müti bir tərzdə təzim eləyə-eləyə dal-dalı gedərək, əllərini divarlara sürtüb bayaq girdiyi qapını tapmağa cəhd göstərdi. Şura üzvü ona kömək etmək üçün nökəri səslədi, o gəlib çıxana kimi isə qayda-qanun naminə qocadan soruşdu ki, həmin o qadına qarşı ürəyində bir kini yoxdur ki?

– Ona qarşı kin? Nəyə görə? Mən, ümumiyyətlə, insanlara qarşı qətiyyən kinli deyiləm. Niyə kinli olum ki? Mən heç onları görməmişəm də. Heç birisini görməmişəm.

Nökər onu küçəyə çıxardı, qapının ağızında isə həmin o həmişə nəfəsi çatmayan yeniyetmə gözləyirdi, kor onun əlindən möhkəm yapışdı və yola düzəldilər.

Dovşandodağı ittiham edib, məhkumların daşqalaq olunduğu çalanın kənarına gətirdilər. Çala şəhərdən cənubda yerləşirdi. Onların dalınca qara-qışqırıq salan kütlə və saray gözətçilərinin rəislərindən biri öz başının dəstəsi ilə gəlirdi; gözətçilər qurşağa kimi lüt idilər, saqqalları, saçları hörülmüşdü, əllərində isə camış dərisindən dəmir ucluqlu qamçılar vardı – onlar asayışə nəzarət eləyirdilər. Mənzilbəşinə çatanda qızışmış kütlə çalanın ətrafına toplaşdı, gözətçilərdən biri isə qızı aşağı apardı. Çalanın içi daşla dolu idi, lap dibində isə köhnə qan ləkələrindən qapqara olanları da vardi.

Gözətçilərin rəisi əmr elədi ki, hamı sussun və baş kahinin carçası hökmü, onu doğuran səbəbləri elan etdi, əlavə



olaraq dedi ki, ilk daşı bu qadını ittiham etmiş şəxsin özü atma-lıdır. Sonra koru çalanın kənarına gətirib nə etmək lazım olduğunu başa saldılar. O isə heç qulaq asmaq belə istəmirdi.

– Mən niyə daş atmalıyam ona? Mənim nə işim var onuna? Mən heç onun üzünü də görməmişəm!

Amma, nəhayət, ona anladanda ki bəs qayda-qanun belədir və bundan heç bir vəchlə yaxasını kənara çəkə bilmə-yəcək, o qəşqabağını töküb dedi:

– Yaxşı, qoy olsun.

Əlinə bir daş verdilər və o, daşı zülmətə atdı. Sonra bir də cəhd elədi – yenə bir şey çıxmadı, axı heç təsəvvürü də yox idi ki, hədəf haradadır, daşları sadəcə zülmətə tolazlayırdı, zülmət isə elə hər tərəfdə eyni idi. Yaxınlığında dayanmış Varavva bayaqdan çalanın dibindəki qızdan gözünü çəkmirdi, indi də bir nəfərin qocanın köməyinə gəldiyini gördü. Bu adamın çox sərt, yaşı üzü vardı, alnından isə gün kisəcik-lərin içində müqəddəs vəsiyyətlər asılmışdı. Yəqin, kitab əhli idi. O, korun əlini hədəfə doğru yönəltdi ki, edam prosesi davam etsin. Amma bu dəfə də alınmadı. Daşlar yan keçirdi. Cəzaya məhkum edilən aşağıda, gözlərini geniş açıb durmuşdu, nə baş verəcəyini gözləyirdi.

Mömin kişi axırda lap hövsələdən çıxdı, əyilib yerdən yekə, iti bir daş götürdü, sinninin ona verdiyi imkan çərçivəsində var gücüylə qızı tərəf atdı. Və çox dəqiq atdı, qız arıq qollarını çarəsiz bir tərzdə havada oynadıb səntirlədi. Kütlə vəcdə gələrək hayqırıldı, mömin qoca isə qabağa əyilib özündən razı bir görkəmlə əməlinin nəticəsini süzürdü. Varavva ona tərəf kiçicik bir addım atıb əynindəki əbəni azca qaldıraraq bacarıqla, adətkar-cəsinə əliylə bıçağını dəstəsinə kimi qocanın bədəninə sapladı. Hər şey o qədər ani baş verdi ki, heç kəs bir şey duya bilmədi. Hamının başı qarışq idи: kütlə nişan alıb, daş atırdı.

Varavva sıvışılıb oradan aralandı, Dovşandodağın aşağıda səntirləyə-səntirləyə bir az qabağa yeridiyini və əllərini irəli uzadıb ucadan qışqırdığını gördü:

– O geldi! Geldi!.. Görürəm! Onu görürəm! – Sonra qız dizləri üstə çökdü, sanki, kiminsə ətəklərindən bərk-bərk tutmuşdu və dedi: – Pərvərdigara, mən axı necə şahidlik edim sənə? Bağışla məni, İlahi. Bağışla və günahlarımdan keç...

Dedi və qanlı daşların üstünə yixilib, canını tapşırdı.

Hər şey qurtarandan sonra, yaxınlıqda dayananlar gördülər ki, ortada bir nəfərin meyiti qalıb, başqa birisi isə üzüm-lülərin içi ilə qaçaraq Kedron vadisinə kimi uzanan zeytuluqda gözdən itdi. Gözətçilər onun dalınca yüyürdülər, axtardılar, amma tapa bilmədilər. Elə bil, yer udmuşdu onu.

Gecə düşəndə Varavva çalanın yanına qayıtdı, içində endi. Qaranlıqda heç nə görmürdü, fəhmlə irəliləyirdi. Çalanın lap dibində qızın parça-parça olmuş bədənini tapdı, az qala, tamam daşların altında idi; axı ölündən sonra da onu hələ xeyli müd-dət daşlamışdır. Elə balaca, elə yüngül idi ki, onu çaladan çıxarıb zülmətə aparanda qollarına qətiyyən ağırlıq eləmirdi.

Neçə saat idi ki, Varavva qucağında aparırdı onu. Hər-dən zülmətin ağuşunda nəfəsini dərmək üçün dayananda cəsədi yanında uzadırdı. Bir azdan səmanı sarmış buludlar dağıldı, göylər ulduzlandı, dalınca ay da çıxdı, hər tərəf görünməyə başladı. O oturub qızın üzünə baxırdı, qəribə idi, onun sıfətinə, demək olar ki, zədə dəyməmişdi. Heç rəngi də sağlığında olandan artıq solğun deyildi, daha ondan çox ağar-mayacaqdı ki. Lap şəffaf idi, sanki. Ust dodağındakı çapıq tamam solub görünməz olmuşdu, heç olub-olmadığı bəlli deyildi. Amma daha bunun nə əhəmiyyəti vardı ki...

Qızı, guya, onu sevdiyini deməsi yadına düşdü. Bir də ki onunla olması... – yox, bu barədə heç fikirləşməsə yaxşıdır... Bu “sevirəm” sözünü ona görə demişdi ki, heç kəsə xəberlə-məsin, sözünə baxsın; amma bu sözləri eşidəndə qızın sıfəti birdən-birə necə də işıqlanmışdı!..

O heç vaxt bu cür sözlər eşitməmişdi... O zaman, az qala, xoşbəxt eləmişdi qızı, amma dediklərinin yalan olması da, yəqin ki, ağlına gəlməmiş deyildi. Kim bilir, bəlkə də, heç



Inventas vitam
juvat excusisse
per artes

gəlməmişdi? Hər halda, onda öz istədiyinə çatmışdı – qız hər gün həvəslə onun yanına qaçırm, yemək gətirirdi – gətirdikləri ölməmək üçün bəsiydi, – özü də onun böyründə uzanırdı. O isə qızla hətta ehtiyac duyduğundan da tez-tez olurdu, çünki böyür-başında başqa bir qadın yox idi və qızın tin-tin danişığından zinhara gələrək ürəyi bulansa da, onunla olmağa məcburdu; ayrı əlac yox idi. Sadəcə, bərk-bərk tapşırırdı ki, az danişsin. Təbii ki, ayağı sağalan kimi oradan çıxıb getmişdi. Getməyə bilməzdı – başqa necə olmalıydı ki?!

O, qarşısında göz işlədikcə uzanan, boş, tərk edilmiş səhraya – ayın ölü işığı altındakı ölü səhraya baxdı. Hansı səmtə üz tutsaydın, bu səhra elə beləydi; bunu yaxşı bilirdi. O, səhrəni yaxşı tanıyırkı, heç baxmadan da onu bir tam şəklində görürdü.

“Bir-birinizi sevin”...

Qızın üzünə bir də diqqətlə nəzər saldı və sonra onun cəsədini qaldırıb yenə üzü dağlıra apardı.

O, İudeya səhrasını dəvə, qoyun ciğiriyla Moavit torpaqları istiqamətində keçirdi. Ciğir, demək olar ki, tamamilə görünməz idi, lakin istiqamətini heyvan peyinləri, çapqalların gəmirib ağartdıqları sür-sümük nişan verirdi. Gecənin tən yarısına kimi beləcə irəlilədi, budur, ciğir üzünenişə idi və o bilirdi ki, artıq mənzilbaşına lap yaxınlaşır. Dar sildirimlardan ötüb, daha boş, daha kimsəsiz görünən, sanki, tamam başqa bir səhraya qədəm basdı. Ciğir burada da davam eləyirdi, amma Varavva dincəlmək üçün oturdu, enişəsağı getmək yaman yormuşdu onu. Özü də, demək olar ki, artıq mənzilbaşına çatmışdı.

Görəsən, tapa biləcəkdi, yoxsa yenə qocadan xahiş eləyəsi olacaqdı? Varavva qocanın yanına getmək istəmirdi, ən yaxşısı, bu işi onun köməyi olmadan başa çatdırmaq idi. Qoca, yəqin, yenə də başa düşməyəcəkdi ki, meyiti niyə bura gətirib. Guya Varavvanın özünə aydın idi bu? Nə xeyri vardi? Fikirləşdi ki, yaxşı, tutalım onun evi burada olub, əgər bu

zavallının evi, üümumiyyətlə, vardısa, burada idi... Onu Qal-qalda əsla basdırılmazdalar, elə Yerusəlimdə də cəsədini itlərə atacaqdalar. Bu heç yaxşı olmazdı. Amma əslində, nə fərqi vardı ki? Yaxşı, gətirdi onu bura – sağlığında yaşadığı, qovulduğu yerə və onu da götürüb, uzatdilar körpəsinin yatdığı tabuta. Bunun nə faydası vardı ona? Sadəcə olaraq, Varavvanın ürəyi istəmişdi ki, qızın xətrinə, heç olmasa, bunu eləsin, qoy xətri xoş olsun. Ölünü sevindirmək az iş deyil ki...

Yerusəlimdə axı nə işi vardı bu qızın? Niyə başında böyük Məsihin mütləq zühur edəcəyi, hamının Tanrı şəhərinə can atacağı barədə fikirdən savayı, başqa bir şey olmayan o ağıldankəm çöllülərə qoşuldu? Qocanın sözünə baxsaydı, başına heç vaxt belə işlər gəlməzdi. O qoca yerində tərpənmək fikrində deyildi, deyirdi ki, onun bəsidiir, neçə dəfə ürəyində ümid qıçılcımları alışib, həmişə də puça çıxıb, özünü yalandan Məsih kimi qələmə verən o qədər adamlar olub ki... Niyə bu sonucusu mütləq həqiqi Məsih olmalıydı ki? Qız isə tutduğunu buraxmırkı, o sərsəmlərə qulaq asırdı.

İndi də, budur, uzanıb, bədəni parça-parçadır. Onun ucbatındandır da. Nədir, həqiqi Məsih belə olar?

Həqiqidir, hə? Dünyanın nicatı? Bəşəriyyətin xilaskarı? Bəs niyə ona kömək eləmədi? Niyə icazə verdi ki, onun yolunda daşqalaq eləsinlər qızı? Əgər xilaskar idisə, xilas eləyeydi də onu, niyə eləmədi?

Bunu eləmək istəsəydi, nə vardı ki onun üçün? Yox, niyə eləsin ki, ona əzab lazımdır, özü də əzab çəksin, başqları da. Hələ o da lazımdı ki, şahidlilik də eləsinlər onun üçün. “Budur, mən də əmr etdiyin kimi, şahidlilik edirəm sənin qürətinə”... “Dirilərək, ölürlər səltənətindən gəlmışəm ki, sənə şahidlilik eləyim”...

Yox, Varavvanın ürəyincə deyildi bu çarmixa çəkilən. Varavva ona nifrət eləyirdi. O öldürdü qızı. Qurban getməsini də özü tələb eləmişdi, sonra da göz qoyurdu ki, canını qurta-ra bilməsin. Özü də orada idi axı, çalada, qız göründü ona



yaxınlaşdığını, əllərini uzadırdı, yalvarırdı ki, xilas eləsin, cübbəsindən tutmuşdu, o isə kömək eləmək üçün heç barmağını da tərpətmədi. Bu da Tanrı Oğlu! Tanrının sevən Oğlu! Dünyanın nicat!

Varavva, heç olmasa, ona ilk daşı atan adamın canını aldı. Heç olmasa, bunu elədi ki. Heç bir faydası olmasa da, elədi. Daş artıq atılmışdı, hədəfinə də dəymışdı. Artıq heç bir faydası yox idi. Amma, hər halda... Hər halda, Varavva gəbərtdi onu.

O əyilmiş ağızını ovcunun içiyə silih, istehza ilə gülüm-sündü. Sonra çiyinlərini qabağa atıb, ayağa durdu. Əsəbi bir tərzdə yükünü qaldırdı, sanki, onun əlindən yorulmuşdu daha və yoluna davam elədi.

Qocanın hücrəsinin yanından keçdi, hücrəni o saat tanıdı, ilk dəfə, təsadüfən bura gəlib çıxandan bəri yerini yaxşı yadında saxlamışdı. Sonra başladı qocanın onu körpənin tabutunun yanına necə apardığını xatırlamağa. Cüzamlıların mağarası onların solunda qalırdı, divanə çöllülərinki isə irəlidə olmayıdı, onda ora kimi gedib çıxmamışdır. Hə, yadına düşdü, hərçənd ki, indi, ay işığında hər şey tamam başqa cür görünürdü. Bax, buradan onlar yamacla üzüaşağı getmişdilər, onda hələ qoca da danışındı ki, körpə elə anasının bətnində lənətləndiyi üçün ölü doğulmuşdu, o da elə həmin dəqiqə dəfn eləmişdi onu, ölü doğulan hər şey murdar sayılır axı. “Bətnindəki körpəyə lənətlər olsun”... Onda anası gələ bilməmişdi, əvəzində sonra tabutun yanında bir xeyli oturmuşdu... Qoca elə hey danışır, danışındı...

Buradırmı, görəsən? Deyəsən, buradır... Aha, həmin daş da yerindədir...

Daşı bir kənara çəkib, qızı körpənin qurumuş cəsədi ilə yanaşı uzatdı. Parça-parça olmuş cəsədi elə ehtiyatla uzatdı ki, elə bil, istəyirdi, yeri rahat olsun və axırda da onun üzünə, dodağının üstündəki çapığa bir daha nəzər saldı; artıq heç bir şeyin əhəmiyyəti yox idi. Sonra daşı yenidən öz yerinə çəkdi, oturdu və səhranı gözdən keçirdi.

Səhra elə ölülər səltənətinə oxşayırıdı, fikirləşdi ki, qız artıq oradadır, özü gətirmişdi onu. Nə dəxli var ki, adamı ölen-dən sonra hara uzadırlar, o isə məhz öz körpəsinin qurumuş cəsədinin yanına uzanmışdı, başqa bir yerə yox. Onun üçün əlindən nə gəlirdisə, elədi – Varavva düşündü və kürən saq-qalını qaşıya-qaşıya dodaqlarını əyib acı-acı bir də qımışdı.

“Bir-birinizi sevin”...

Özünükülərin yanına qayıdanda elə dəyişmişdi ki, Varavvanı heç kim taniya bilmədi. Düzdür, Yeruşəlimdə olan həmin o iki nəfər onun qəribəliklərini yoldaşlarına danışmışdı, amma burada görünməmiş bir şey də yox idi: onu uzun müddət zindanda saxlamışdilar və az qalmışdı, çarmixa da çəkələr. Yəqin, tezliklə bu vəziyyəti keçib gedəcəkdi. Amma yox, keçib getməmişdi, hərçənd ki, xeyli ötmüşdü üstündən. Səbəbi bəlli deyildi, amma heç özünə oxşamırdı.

Əslində, onda elə həmişə bir qəribəlik vardi, heç vaxt başa düşməzdin ki, nə fikirləşir, nə qurğu qurur, amma indi tamam başqa məsələ idi, indi onlara yadlaşmışdı, elə baxırdı, elə bil, birinci dəfəydi ki, görüsürdülər. Görmək istədikləri işdən danışanda da heç qulaq asmrı, söhbətə bircə kəlmə də müdaxilə eləmirdi. Elə bil, onun üçün heç nəyin fərqı yox idi. Təbii ki, İordan vadisindəki karvan yollarına basqınlarda o da iştirak eləyirdi, amma bu işə artıq heç bir maraq göstərmirdi və elə bir xeyri də dəymirdi. Bir təhlükə ilə üz-üzə gələndə isə, demək olmazdı ki, qaçıb canını qurtarır, amma elə buna bənzər bir şey eləyirdi. Bəlkə, bu da onun biganəliyindən idi, kim bilir. Elə bil, heç nə istəmirdi. Yalnız bircə dəfə, İyerixon sakinlərindən baş kahin üçün toplanmış vergini aparan arabaya basqın edəndə qəzəbindən elə coşmuşdu ki, yükü mühafizə eləyən saray gözətçilərinin ikisini də doğramışdı. Niyəsi də aydın deyildi, yazıqların heç muqavimət göstərmək fikri də yox idi, sayca az olduqlarını görən kimi təslim olmuşdular. Hələ sonra onların cəsədlərini biabırçı şəklə də salmışdı. Heç bir ehtiyac



Inventas vitam
juvat excusisse
per artes

olmadığı halda. Saray gözətçilərinə, baş kahinin dəstəsinə hamısının nifrəti vardı, lakin ölülər məbədə məxsus idilər, məbəd isə İləhininki idi. Yoldaşları onun meyitlərlə bu cür rəftarından, az qala, qorxmuşdular.

Amma, ümumiyyətlə, heç bir iş görməyə, onların hər birinin öhdəsinə düşən vəzifələri icra etməyə həvəs göstərmirdi, sanki, ümumi işin ona qətiyyən aidiyəti yox idi. Hətta İordan-dakı keçiddə Roma əsgərlərinə hücum eləyəndə də canfəşanlıq göstərmədi, baxmayaraq ki onu çarmixa çəkmək istəyən elə romalılar idi, yoldaşları isə onda əməlli-başlı coşmuşdular, son nəfərinə kimi hamısının boğazını kəsib cəsədlərini çaya atmışdilar. Əlbəttə, heç kəsin şübhəsi yox idi ki, Varavvanın Tanrı xalqını əzənlərə nifrəti onlارından az deyil, lakin əgər yoldaşları da özlərini onun kimi soyuqqanlı aparsayırlar, həmin gecə bələdan heç cür can qurtara bilməyəcəkdilər.

Onda çox qəribə təbəddülət var idi. Çünkü aralarında əsl cəsur birisi vardısa, o, elə Varavvanın özü idi. Qabaqlar elə riskli basqınlar planlaşdırardı ki, lap məəttəl qalardın, özü isə həmişə birinci gedərdi. Onun üçün namümkün bir şey yox idi, hər işin öhdəsindən bacarıqla gəlirdi. Cəsarətinə, iti ağlına görə yoldaşları daim ona bel bağlayırdılar, bilirdilər ki, Varavvanın planları həmişə uğur gətirir. Onların arasında, az qala, başçı kimi bir şeyə çevrilmişdi, hərçənd ki, quldurlar nə başçı sayırdılar, nə də Varavvadan xoşları gəlirdi. Amma, bəlkə də, elə bu səbəbdən başçıya çevrilmişdi – heç kəsə oxşamayan xasiyyətinə görə. Axıra kimi də başları çıxmadı ondan, elə yad olaraq qaldı. Hamısı özləri, yoldaşları barədə hər şeyi bilirdi, Varavva haqqında isə, demək olar ki, heç nə məlum deyildi və qəribəsi də bu idi ki, məhz elə bu səbəbdən ona ümidi ləri daha çox idi. Hətta ondan çəkinirdilər, çəkindikcə də ürəklərində onun bacarığına ümidləri bir az da artırıldı. Amma yox, hər şeyin səbəbi elə onun cəsarətində, ağlında və planlaşdırıldığı bütün işlərin uğurla nəticələnməsində idi.

Bəs indi, qətiyyən rəhbərlik etmək istəməyən, ümumiyyətlə, heç nə istəməyən başçı kimin nəyinə gərəkdir? Onun istədiyi bircə mağaranın ağızında oturub İordan vadisinə, ondan da uzağa – Ölü adlandırılın dənizə tamaşa etməkdən savayı, başqa bir şey deyildi. Adama elə anlaşılmaz nəzərlərlə baxırdı ki, çəşib qalırdın. Daim susurdu, ağızını açıb bir söz deyəndə də qəribəliyini o saat bürüzə verirdi. Sanki, fikirləri hardasa çox uzaqlarda dolaşırdı. Adamın ürəyi bulanırdı lap. Bəlkə, Yeruşəlimdə çox qaldığına, onu çarmixa çəkmək istədiklərinə görə belə idi? Sanki, onu, doğrudan da, əvvəlcə çarmixa çəkmişdilər, ölmüşdü və sonra təzədən qayıtmışdı yoldaşlarının yanına.

Onunla adamın zəhləsi töküldü. Qayıtmasına, onlarla bir yerdə olmasına qətiyyən sevinmirdilər. Onun yeri bura deyildi. Başçılıq qətiyyən yaramırdı Varavva – başqa nəyə yarayırdı ki? Belə çıxır ki, heç bir işə yararlı deyildi. Hə, qəribə işdir, amma, həqiqətən, belə çıxırdı!

Lakin yaxşı xatırlasan, görərsən ki, Varavva heç də həmişə aparıcı, həllədici, cəsur və qorxu-hürküsüz, heç bir şeyi – nə təhlükəni, nə də ölümü vecinə almayan adam olmayıb. Eliaxu gözünün altına çapıq qoyana kimi, belə ürəkli deyildi. Həmin günə qədər heç cəsarətli saymazdın onu, bəlkə də, hələ lap əksinə idi. Bunu hamı yaxşı xatırlayırdı. Amma sonra birdən əsl kişiyə çevrildi. O vaxt, Eliaxu qəflətən onun üstünə hücum çəkərək, çox güman ki, öldürmək istəyəndə və onlar ölümdirim döyüşündə kəllə-kəlləyə gələndə Varavva əzəmətli, güclü, amma artıq yaşılaşmış, ağırlaşmış Eliaxunu mağaranın ağızından uçuruma atmışdı. O, cavan, daha zirək, cəld idi və qoca döyüşü nə qədər güclü olsa belə, onu üstələyə bilməzdı, nahaq girişmişdi bu işə. Niyə öldürmək istəyirdi onu? Niyə Varavvaya həmişə nifrət bəsləyirdi? Bunu heç kəs axıra kimi də bilmədi. Lakin daxilən ona həmişə nifrət etdiyi hamiya bəlli idi.

Varavva dəstənin başçısına elə onda çevrildi. O vaxta qədər isə əhəmiyyətli adam saymirdilar onu. O, çapığını qazanandan sonra kişi olmuşdu.



Inventas vitam
juvat excusisse
per artes

Belə danışırdılar, daha doğrusu, piçıldı şırdılar.

Amma onlar bilmirdilər, ümumiyyətlə, heç kəs bilmirdi ki, yaxşı xatırladıqları Eliaxu, əslində, Varavvanın atası idi. Bunu heç kim bilmirdi, heç kim də bilə bilməzdi. Onun anası moava qızı idi, İerixona gedən yoluñ üstündə karvanı talayanda onu da əsir götürmüştülər və quldurların hamısı əməlli-başlı kefinə baxandan sonra qızı Yerusəlimə, fahışəxanaya satmışdılar. Orada da görəndə ki tezliklə doğasıdır, saxlamaq istəməmişdilər, küçədə doğmalı olmuşdu və meyitini elə küçədən tapmışdılar. Uşağın kimdən olduğunu heç kəs bilmirdi, heç özü də deməzdi, bircə onu deyərdi ki, körpəni hələ bətnində olarkən lənətləmişdi və göyə də, yerə də, bu günü-yeri Yaradanın özünə də nifrət yağıdıraraq, öz bətnindən rədd eləmişdi.

Yox, bu barədə heç kim heç nə bilmirdi. Nə mağarada piçıldı şanlar, nə də oturub uçuruma boyunan və Moavanın günəş altında yanmış dağlarına, Ölü adlandırılın nəhayətsiz dənizə tamaşa eləyən Varavvanın özü.

Varavva Eliaxu haqqında fikirləşmirdi, baxmayaraq ki, düz onu uçuruma tulladığı yerdə oturmuşdu. Kim bilir nədən, daha doğrusu, yəqin ki, tamamilə səbəbsiz, çarmixa çəkilmiş Xilaskarın anasını xatırladı, onun dünyaya gətirdiyi, indi isə xaça mismarlanmış oğluna necə baxdığını yadına saldı. Varavva qadının göz yaşlarından əsər-əlamət olmayan gözlərini, kədərini ifadə edə bilməyən, bəlkə də, yadların gözü qarşısında bu kədəri göstərmək istəməyən kobud kəndçi sıfətini xatırladı. Bir də yanından ötəndə Varavvaya necə qınaqla baxdığı düşdü yadına. Niyə ona belə baxırdı? Guya, orada başqası yox idi qınamağa!

O, tez-tez Qolqofa barədə, orada baş verənlər barədə fikirləşirdi. Bir də o birisinin anası barədə...

O, Ölü dənizin o üzündəki dağlara baxır, baxırdı; onların üstünə, Moava torpaqlarının üzərinə qaranlıq çökürdü.

Canlarını ondan necə qurtarsınlar – yoldaşları bunun üstündə baş çatladırdılar. Hər cür sevinci boğan, adamı tamam

darıxdıran bu qaraqabaq sıfətdən, bu lüzumsuz, mənasız maneədən çan qurtarmaq arzusundaydılar. Amma necə yaxınlaşaydılar? Birdən-birə gəlib deyəydilər ki artıq onlara gərək deyil, lazımsız adamdır burada və çıxıb getsə yaxşıdır? Bunu axı kim söyləyə bilərdi ona? Heç kim məxsusi can atmırıdı. Düzünü etiraf eləsək, heç kəsin cürəti çatmazdı. Qəlblərinin dərinliyində yuva salmış həmin o hiss sarsaq, yersiz qorxu idi, nə idi, bilmirəm, amma o imkan verməzdi.

Onlar piçıldışmalarına davam eləyir və deyirdilər ki, zəhlələrini töküb, heç kəs istəmir onu, heç vaxt da istəməyib-lər, yəqin, elə onun ucbatından son zamanlar bəxtləri gətirmir, lap bu axır vaxtlarda daha iki nəfəri itirdilər, ölümə məhkum edilmiş adam vardı yanlarında, hansı bəxtdən danışmaq olar ki... Küt, qatı bir qəzəb mağaranı ağızına kimi doldurdu, kahanın içindəki yarıqaranlıqdan uçurum kənarında tənha oturmuş, bədtaleli bu insana nifrat dolu baxışlar sancılırdı. Canlarını necə qurtarsınlar ondan?..

Günlərin birində, dan yeri sökünləndə gördülər ki, özü yoxa çıxıb. Heç yerdə yox idi. Əvvəlcə fikirləşdilər ki, başına hava gəlib və özünü uçuruma atıb, ya da ki, vücuduna girmiş bir bəd ruh onu qayadan aşağı itələyib. Bəlkə, Eliaxunun ruhu idi onunla haqq-hesab çürüdən? Uçurumun dibini, nə zamansa Eliaxunun parçalanmış meyitini çıxardıqları yeri axtardılar, amma Varavvanı orada tapmadılar. Heç onun izini-tozunu da görmədilər. O, sadəcə, yoxa çıxmışdı.

O dəqiqliyüngülləşdilər və sildirrim qayanın başındakı, artıq günəşin möhkəm qızdırıldığı yuvalarına qayıtdılar.

Varavvanın sonraki taleyi, onun hara getməsi, necə yaşaması barədə dəqiq bir şey bilən yox idi. Bəziləri elə düşünür-dülər ki, yoxa çıxandan sonra səhraya üz tutmuş, ya İudey səhrasına, ya da Sinaya getmiş və orada da bütün ömrünü Tanrıının və insanların dünyası barədə tənha düşüncələrinə qərq olaraq keçirmişdir. Başqları isə, əksinə, söyləyirdilər



Inventas vitam
juvat excusisse
per artes

ki, Yeruşəlim məbədini, ruhaniləri, müqəddəs kitabları oxuyan adamları görməyə gözü olmayan samaralıların yanına getmiş və guya, onu müqəddəs dağdakı Pasxa bayramında, qurbanlıq quzu kəsilərkən görmüşlər; dizi üstə çöküb Qarizom dağı üzərində şəfəqin doğulmasını gözləyirmiş.

Digərləri isə dəqiqliyi ilə təsdiq edirdilər ki, guya, o, ömrünün çox hissəsini yenə də quldurluq edirmiş, Livan dağlarının Suriyaya yaxın hissələrində quldur dəstəsinin başçısı kimi əlinə keçən həm yəhudilərlə, həm də xəçpərəstlərlə qəddarcasına davranırmış.

Bayaq dediyimiz kimi, heç kəs dəqiqlik bilmir ki, bu danışlanların hansı yalandır, hansı düz. Əvəzində, dəqiqlik bəllidir ki, ömrünün altıncı onilliyində, Pafosdakı Roma canişininə məxsus mədənlərdə bir neçə il işləyəndən sonra elə onun evində şəxsi qulu olmuşdu. Onu nəyə görə tutub mədənlərdə işləməyə – o vaxt bundan dəhşətli cəza ola bilməzdi – məhkum eləmişdilər, burası bilinmir. Lakin qəribə olanı onun bu mədənlərə düşməsi deyildi, qəribə burası idi ki, həmin o cəhənnəmə düşəndən sonra belə, lap qul kimi olsa da, yenidən həyata qayıda bilmışdı. Amma burada tamam başqa şəraitin təsiri vardı.

O artıq başını ağartmışdı, dərisi qırış-qırış idi, lakin nəsi-binə düşən hadisələrə baxanda gördüñ ki, təəccüb doğuracaq dərəcədə yaxşı qalıb. Özünə çox tez gəlmışdı, demək olar ki, yenə keçmiş illərdəki kimi güclü idi. Mədənlərdən çıxanda daha çox ölüyə bənzəyirdi: bədəni qupquru, mənasız baxışlı gözləri isə suyu tükənmiş bir cüt quyu kimi idi. Bu gözlər yenidən işiqli dünyaya baxmağa başlayanda ifadəsi əvvəlkindən də narahat, həyəcanlı idi – eynən kuncə sıxlılmış itinkı kimi. Amma anasının onu doğarkən yağırdığı nifrinlərə bənzər bir nifrət zaman-zaman parlayırdı gözlərində. Və gözünün altındakı, demək olar ki, artıq nəzərə çarpmayan çapığı yenidən allanaraq, ağ saqqalına doğru uzanırdı.

Xəmiri sərt yoğrulmasaydı, heç cür sağ qurtara bilməzdi. Buna görə Eliaxuya və moava qızına minnətdar olmalıydı, ona həyat bəxş eləyən onlar idi. Amma heç biri sevmirdi onu, hər ikisi nifrət eləyirdi. Heç bir-birilərini də sevmirdilər. Görün sevginin qiyməti necə azdır. Lakin Varavvanın özü bir-birinə nifrət edərək qucaqlaşan həmin bu iki nəfərə nəyə görə borclu olduğunu bilmirdi.

O, çoxlu qul olan böyük bir evə düşdü. Qulların arasında hündür, nataraz, ariq erməni vardı, adı da Saak. Boyu həddindən ziyadə uzun olduğundan daim qəddini bükürdü. Azacıq bərəlmış, iri, zıl qara gözləri elə odlu idi ki, deyərdin elə özü də alışib-yanırıldı. Ağ, qısa saçlarına və yanmış sifətinə görə adam-a elə gəlirdi ki, qocadır, əslində isə, qırxi təzə haqlamışdı. O da mədənlərdə olmuşdu, bütün müddəti də Varavva ilə birlikdə işləyib, elə onunla bir yerdə də canını mədəndən qurtara bilmışdı. Amma o, axıra kimi özünə gələ bilmədi. Əldən düşmüş, Ay kimi ağ saçları olan bu adam, sanki, katorqanın məxsusi, əbədi möhürünnü öz üzündə gəzdirirdi; üzü külliyyü andırırdı. O, sanki, heç Varavvanın da bilmədiyi nəsə qeyri-adı hissələr yaşayırırdı; düzünə qalanda, bu elə belə də vardı.

Qalan qullar mədəndə olmuş və sağ çıxmış bu iki nəfərlə çox maraqlanırdılar, onların söhbətlərini eşitmək isteyirdilər, axı, adətən, oradan sağ çıxan olmurdu. Bunlar isə öz keçmişləri barədə ancaq susurdular. Ümumiyyətlə, hamidan gen gəzirdilər və heç öz aralarında da, demək olar ki, danışmındılar; qətiyyən aydın deyildi ki, onları bir-birinə bağlayan nədir. Ayrılmaz idilər. Qəribəydi. Amma yemək yeyəndə də, dincələndə də yanaşı otururdular, gecələr samanın üstündə də yanaşı yatırdılar, çünkü mədənlərdə onların ikisini də bir zəncircə kündələyirmişlər.

Onların hər ikisini elə adaya ayaq basan kimi kündələmişdilər. Qulları lap əvvəldən iki-iki zəncirləyirdilər, elə o vaxtdan bəri onların ikisi bir yerdə işləməyə məhkum idi. Daha ayrıla bilməzdilər və bu əkiz qullar bir-birini lap əzbərləmişdi,



Inventas vitam
juvat excusisse
per artes

tez-tez aralarında dəli bir nifrət baş qaldırırdı. Hərdən, heç bir səbəb olmadan vəhşi kimi bir-birinin üstünə atılırdılar, yalnız ona görə ki, bu cəhənnəmdə onları bir-birinə zəncirləmişdilər.

Lakin bu iki nəfər bir-biriylə dil tapır, hətta çətinliyə düşəndə bir-birinə kömək də eləyirdi. Hərdən dərdləşir, katorqa əzab-larının ağırlığını bu yolla yüngülləşdirməyə çalışırdılar. Varavvanın, məlum məsələdir, danişmaqla arası yox idi, lakin o, yol-daşına diqqətlə qulaq asırdı. Əvvəl-əvvəl özləri barədə danışmirdilər, hərə öz taleyi barədə susurdu, hər birinin böltüşmək istəmədiyi xeyli sırrı vardı və onlar bir-biri haqqında nəsə öyrə-nənə kimi çox çəkdi. Bir dəfə, çox güman ki, təsadüfən aydınlaşıdı ki, Varavva Yeruşəlim yəhudisidir. Saak çox maraqlandı, sorğu-sualı keçdi. Sanki, bu şəhəri çox yaxşı tanıyırkı, hər-cənd ki, heç o həndəvərdə olmamışdı. Nəhayət, Varavvadan soruşdu ki, orada yaşayıb-yaratmış ravvini, çoxlarının inandığı böyük peyğəmbəri tanıyırdımı? Varavva söhbətin kimdən getdiyini başa düşdü və cavab verdi ki, həmin adam barədə eşidib. Saakin sualları bitmirdi, lakin Varavva elə cavab verirdi ki, sanki, dəqiqliyi ilə heç nədən xəbəri yoxdur. Öz gözlə-rilə görübü onu? Hə... görməyinə görüb. Varavvanın onu şəxsən görməsi, deyəsən, Saaki əməlli-başlı sarsıtdı. Odur ki, özünə gələndə yenə də soruşdu ki, bayaq ona dedikləri həqiqətdirmi. Varavva da zorla, istəməyə-istəməyə cavab verdi ki, hə, görüb onu.

Saak əlindəki külüngü yerə saldı. Yerində donaraq fikrə getmişdi, qismətinə düşən bu hadisədən heyrət içində idi. Onun üçün hər şey birdən dəyişmişdi, bu yeniliyi zorla həzm eləyə bilirdi. Şaxta da, mədənlər də dəyişmişdi, sanki. Bir anın içində hər şey tamam başqa cür olmuşdu. Axı o, Tanrıni görmüş adamlı bir zəncirlə bağlanmışdı.

Bu yerdə nəzarətçinin qırımcı onun kürəyini odladı. Saak zərbənin altında elə əyildi, sanki, onun gücünü azaltmaq istəyirdi və cəld külüngünü işə saldı. Nəzarətçi, nəhayət

ki, çıxıb getdi. Saakin isə qanı axırdı, uzun bədəni tir-tir əsirdi. Nitqi kəsilmüşdi, özünə tezliklə gələ bilmədi. Amma dili açılan kimi Varavvadan soruşdu ki, ravvi ilə harada, hansı şəraitdə rastlaşış? Yəqin, ya məbəddə, ya da müqəddəs yerlərdən hansıdasa, elədirmi? Onu görəndə gələcək çarlığından danışmırdı ki? Ya tamam başqa vaxt görmüşdü onu? Varavva əvvəl susurdu. Sonra özü də istəmədən dedi ki, onu Qolqofada görüb.

– Qolqofa? O haradadır elə?

Varavva dedi ki, ora cinayətkarların çarmixa çəkildiyi yerdir.

Saak susdu. Gözlərini yerə zillədi. Sonra çox yavaşdan dedi:

– Hə, deməli, orada görmüsən...

Beləliklə, onların arasında çarmixa çəkilən ravvi barədə ilk söhbət belə baş verdi, amma sonralar ondan tez-tez danışıldalar.

Saak istəyirdi çox danışınlar, onun dediyi müqəddəs sözləri bilsin, böyük möcüzələrindən eşitsin. Özü də bilirdi ki, onu çarmixa çəkiblər, necə bilməyəydi? Yaxşı olardı ki, Varavva ona nəsə başqa bir şey danışayıdı.

Qolqofa... Qolqofa... Qəribə, yad bir ad idi, gör nə vaxtdan bilirdi bu adı, Xilaskarın çarmixda necə öldüyündən və həmin vaxt necə qəribə möcüzələr baş verdiyindən neçə dəfə danışmışdilar. Varavvadan soruşdu ki, məbəddə ikiyə bölünmüş örtüyü də görmüşdümü. Dağ özü də yarılmışdı, oraday-disa, bunu mütləq görmüş olar.

Varavva cavab verdi ki, bəlkə də, bunlar həqiqətən olub, amma o, şəxsən görməyib, buna görə də bir söz deyə bilməz.

– Axı ölürlər də tabutlarından çıxmışdır! Ölürlər səltənətindən gəlmışdılər ki, onun barəsində şahidlilik eləsinlər, gücündən, şöhrətindən danışınlar!

– Hə... – Varavva dedi.

– Onun ruhu bədənindən çıxanda yer üzünə qaranlıq çökmüşdü?

Bax, bunu Varavva özü görmüşdü. Həmin o zülməti görmüşdü.



Bu cavabı Saakı, deyəsən xoşbəxt elədi, hərçənd ki, dəhşətli edam yeri barədə düşüncələri əzab verirdi ona; yarılmış dağ, dağın başındakı xaç, xaçın üstündə qurban gedən Tanrı Oğlu gözlərinin önündən heç çəkilmirdi. Hə, əlbəttə. Xilaskar əzab çəkib ölməli idi, bunu etməliydi ki, bizlərə nicat verə bilsin. Elədir ki var, amma heç cür dərk eləmək olmur bunu. Saaka xoş gələn, onu öz çarlığında, hər bir şeyin buradakından tamamilə fərqli olduğu müqəddəs məkanda, şan-şöhrət içində təsəvvür etmək idi. Yaxşı olardı ki, onunla bir zəncirə bağlanmış Varavva Xilaskarı yalnız Qolqofada deyil, başqa yerdə də görümiş olaydı. Niyə onu məhz Qolqofada görmüşdü?

— Qəribədir ki, sən onu məhz orada görmüsən. Sən axı haradan gedib çıxmışdin ora?

Bu suala Varavva daha cavab vermədi.

Növbəti dəfə Saak soruşdu ki, həmin ana kimi Varavvanın heç Xlaskarı görməməsi həqiqətdirmi? Varavva bu sualının cavabını o dəqiqə vermədi. Lakin sonra dedi ki, o, ravinin ittiham olunduğu pretoriyanın həyətində də olub və bunun ardınca da o vaxt hər şey necə baş vermişdisə, hamisini danışdı. Ravvinin ətrafında qəribə nur haləsi gördüyüni də söylədi. Saak bu barədə eşidəndə yaman sevindi. Daha Varavva izah etmək istəmədi ki, bütün bunlar onun gözünə zindanda çox qaldığından, bayira çıxanda isə parlaq günəşin onu kor etdiyindən görünmüdü. Niyə? Saaka bunun nə xeyri vardi? Kimə xeyri vardi ki bunun? Odur ki heç bir izahat verməyərək, Saaki xoşbəxt elədi. Saak onun bu möcüzədən bir də danışmasını xahiş elədi. Onu dinlədikcə Saakin üzü işıqlanırdı, bəxtiyarlığı Varavvaya da sirayət edirdi, sanki, xoşbəxtliyi bölüşürdülər. Hər dəfə Saak ondan xahiş eləyəndə Varavva həmin o qəribə görüntülərdən danışır və elə bil, hər dəfə də o qəribə işığı təzədən göründü.

Bir müddət keçdi və o, Saaka dedi ki, Müəllimin dirilməsinin də şahidi olub. Yox, onun necə dirildiyini özü şəxsən görməyiib. Bunu, ümumiyyətlə, görən olmayıb, amma əlini

nizə kimi tutmuş, əynində alovdan cübbəsi olan bir mələyin göydən enməsini o görüb; nizə tabutun qabağındakı daşa dəyən kimi daş bir kənara düşmüşdü, nizənin özü isə düz daşla qayanın arasına sancılmışdı, qaya da yarılmışdı. Və Varavva baxıb görmüşdü ki, tabut boşdur...

Saad nəfəsini çəkmədən iri, inamlı gözlərini Varavvaya zilləyib dinləyirdi. Yəni, həqiqətən, belə olub? Yəni bədbəxt, kirli bir qul bunu görə bilərdi? Yəni bu möcüzə, bu möcüzələr möcüzəsi onun gözləri qabağında baş vermişdi? Kimdir axı bu? Bəs Saaka bu xoşbəxtlik niyə nəsib oldu: axı Tanrıya bu dərəcədə yaxın, belə möcüzələrin şahidi olmuş bir insanla eyni zəncirlə bağlanıb?

Bu xəbərdən lap özünü itirdi və başa düşdü ki, artıq o da öz sərrini açmalıdır – daha gizlətmək olmaz. Və Saak ehtiyyatla ətrafına göz gəzdirib yaxınlıqda bir kimsənin olmadığını arxayınlışandan sonra Varavvaya piçilti ilə dedi ki, ona bir şey göstərəcək. Sonra onu divarın çıxıntısındaki çıraqın yanına çəkib titrəyən şölənin işığında boynundan asdığı kiçik lövhəni göstərdi. Büttün qulların belə lövhələri, üzərində də sahiblərinin işarəsi vardi. Bu mədənlərdə isə bütün qulların daşıdığı lövhələrdə Romanın möhürü olurdu, onlar dövlətin mülkiyyəti sayılırlardı. Saakin lövhəsinin arxa tərəfindəki qəribə işarələri isə onlar zəif işıqda zorla seçə bildilər, bu işarələri heç biri anlaya bilməzdii. Saak izah elədi ki, bu, çarmixa çekilənin, Xilaskarın, Tanrı Oğlunun adıdır. Varavva cadunu-zadı xatrladan bu qəribə işarələrə maraqla baxırdı, Saak isə piçildi ki, bəs burada bir şey yazılıb: "Saak Tanrı Oğluna məxsusdur, onun quludur". Varavvaya icazə verdi ki, lövhəyə toxunsun, o da yoldaşının lövhəsini uzun müddət əlində saxladı.

Birdən elə bildilər ki, nəzarətçi gəlir. Yox, yanılmışdılar, onlar yenidən bu qəribə yazılarə tərəf əyildilər. Saak Varavvaya danişdi ki, lövhəni ona bir yunan verib. O qul da xəçpərəst imiş, həm də qul idi, Saaka Xilaskar barədə, onun tezliklə başlayacaq çarlığı barədə danişir, inancını bölüşür, iman



Inventas vitam
juvat excusisse
per artes

götirmek öyrədirmiş. Saak onunla mis əridilən sobaların yanında tanış olmuşdu.

Orada heç kəs bir ildən artıq davam götirmirdi. Yunanınkı heç bir il də çəkmədi və canı çıxanda Saak sobanın istisi içində piçiltisini eşidib: "Məni tərk etmə, İlahi". Sonra isə yunanın ayaqlarını kəsiblər, kündələri çıxarmaq üçün bundan asan üsul yox idi və cəsədini alovun içində atıblar – orada hamı ilə eyni cür davranırdılar. Saak düşünürmüş ki, yəqin, özünün də taleyi bu cür olacaq, başqa bir taleyin ümidində deyildi. Amma tezliklə qulların bir hissəsini, o cümlədən elə Saakin özünü də bura götirdilər, burada çoxlu qul lazım olmuşdu.

Hə, belə, indi Varavva artıq bilir ki, o da xəçpərəstdir, Tanrıının quludur, – Saak sözlərini beləcə bitirib, Varavvanın üzünə inamlı baxdı.

Varavva bu söhbətlərdən sonra bir neçə gün sakit və fikirli dəyirdi gözə. Sonra isə qəribə bir tərzdə titrəyən səsilə Saakdan soruşdu ki, onun da lövhəsinə həmin yazışdan ciza bilərmi?

Saak məmnuniyyətlə kömək edəcəyinə söz verdi. Düzdür, bu sırlı işarələri heç özü də anlamırıldı, lakin öz lövhəsinə baxa-baxa ciza bilərdi...

Onlar bir az səbir elədilər ki, nəzarətçi keçib getsin, o keçən kimi də Saak itiulu bir daşla çırığın zəif işığında başladı həmin işarələri səylə cızmağa. Onun əlləri üçün tanımadığı işarələri cızmaq heç də asan deyildi, amma yaman çalışırdı ki, yazı dəqiq öz lövhəsindəki kimi çıxsın. Tez-tez işindən ayrırlırdı: gah kimsə yaxınlaşırırdı, gah da onlara elə gəlirdi ki, yaxınlaşan var, – nəhayət ki, yazını bitirdi və baxanda bu qənaətə gəldilər ki, çox yaxşı alınıb. Hər ikisi sükut içində öz lövhəsinə, onun üzərindəki anlaşılmaz, sırlı işarələrə tamasha edirdi. Amma onlar bilirdilər ki, bu işarələr çarmixa çəkilənin adını, bir də ki onun qulu olduqlarını eks etdirir. Sonra ikisi də birdən dizüstə çöküb, öz Tanrısına, bütün bədbəxtlərin Xilaskarına alovlu dua eləməyə başladı.

Nəzarətçi onları uzaqdan gördü, düz çırığın yanında oturmuşdular və gözləri dünyada heç bir şeyi görmürdü, dua elə-yerkən özlərini də unutmuşdular. Üstlərinə cumub, az qala, ölen-nəcən döydü. Sonra, nəhayət ki, yaxalarından əl çəkdi və Saak yerə yixildi. Amma yixılanda nəzarətçi təzədən qayıdır onu döyməyə başladı ki, ayağa qalxsın. Qullar səntirləyə-səntirləyə, bir-birinin üstünə yixila-yixila, yenidən işləməyə başladılar.

Varavva çarmixa çəkilənə görə, solğun bənizli, tüksüz sinəli, onun yerinə çarmixa çəkilmış ravviyə görə ilk cəzasını belə aldı.

Günlər bir-birini əvəz eləyir, illər ötürdü. Onlar günün keçidiyi bu qaranlıqda heç cür ayırd eləyə bilməzdilər, lakin hər axşam işləməkdən əldən düşmiş yüzlərlə digər qul kimi, onları da yatmağa qovurdular və yalnız onda xəbər tuturdular ki, artıq gecədir. Onları əsla sərbəst qoymurdu. Qani qaçmış, kölgəyə bənzəyən bu insanlar yarıqaranlıqda, aşağıda, ətrafi yalnız zəif çırqların və bir də ki tək-tük sobaların işıqlandırdığı ölü'lər səltənətində illər uzunu yaşıyirdilar. Şaxtanın girişindən zəif bir işıq düşürdü və orada, yuxarıda nəsə görüñürdü, bəlkə də, səma idı görünən. Lakin əvvəllər mənsub olduqları yer üzünün torpaqlarını heç vaxt görə bilmirdilər. Yeməklərini də elə burada, girişin ağızindəca yuxarıdan sallayırdılar – zənbillərdə və kirli təknələrdə sallayırdılar ki, heyvan kimi tixsinlər.

Saakin dərdi vardi. Varavva daha onunla dua eləmirdi. Xilaskarın adını öz lövhəsində çizmiş xahiş eləyəndən sonra bir-neçə dəfə dua elədi, sonra isə dayandı. O, əvvəlkindən də qaradınməz, qəribə və anlaşılmaz oldu. Saak heç nə anlamırdı. Adamın başı çatlayardı fikirdən. Özü isə elə həmişəki kimi duasını eləyirdi, Varavva da yalnız üzünü yana çevirirdi, sanki, heç baxmaq da istəmirdi. Düzdür, elə dayanırdı ki, Saaki onun arxasında görən olmasın, ibadətini heç kəs mane olmadan, rahat eləyə bilsin. Belə çıxırdı ki, ona kömək eləmək istəyirdi, lakin özü heç vaxt dua eləmirdi.

Niyə? Nədən ötrü? Saak anlaya bilmirdi. Tapmaca idi lap. Varavva onun üçün, ümumiyyətlə, çətin bir tapmacaya



Inventas vitam
juvat excusisse
per artes

çevrilmişdi. O isə elə bilirdi ki, burada, yerin altında, bu cəhənnəmdə rastlaşandan, xüsusilə də neçə dəfə birlikdə dua eləyəndən sonra lap yaxşı tanıyor yoldasını. Birdən anlamışdı ki, Varavvanı heç tanımır, onun barəində heç bir şey bilmir, hərçənd ki, ayrılmaz idilər. Hərdən isə böyründəki bu qəribə adam ona lap yad gəlirdi.

O, əslində, kimdir görəsən?

Onlar qabaqkı kimi söhbət eləyirdilər, amma daha o cür yox və Varavva onunla danışanda üzünü mütləq yana çevirirdi. Saak daha onun gözlərini görə bilmirdi. Ümumiyyətlə, heç onun gözlərini bircə dəfə də olsun görmüşdümü? Deyəsən, görmüşdü, bəlkə də, yox...

Saak kiminlə bir zəncirdə idi?

Varavva daha öz köhnə xatırələrindən danışmirdi. Bu isə Saak üçün böyük bir itki idi, təsəvvür edilməyəcək dərəcədə böyük. Dəfələrlə cəhd elədi ki, hər şeyi gözləri önündə canlandırsın, onun danışdıqlarını birtəhər yadına salsın. Asan idi məgər? Yox, tamam başqa cür alınırdı, elə yox... Axı Saak özü heç vaxt onunla yanaşı dayanmamışdı, ətrafindakı nur haləsində gözləri qamaşmamışdı. O, Tanrıni görməmişdi.

Və məcbur oldu ki, Varavvanın öz gözlərilə gördüyü gözəlliyyin yaddaşında qorunan bir parçası ilə qane olsun.

Onun ən çox xoşuna gələn həmin pasxa səhərinin görünütüleri, Tanrıni ölülər səltənətindən xilas etmək üçün səmadan ildirim kimi enən alovlu məlek idi. Bunu aydın təsəvvür eləyəndə dəqiq inanırsan ki, o dirilib, sağdır, tezliklə qayıdaraq, özünün neçə dəfələrlə vəd etdiyi kimi, yer üzündə səltənətini quracaq. Saakin buna heç bir şübhəsi yox idi, tam inanırdı belə olacağına. Onda hamını, şaxtalarda əzab çəkənlərin hamısını azadlığa səsləyəcəklər. Tanrıının özü qapının ağızında duraraq, qulları qarşılıyacaq, zəncirlərini açacaq və onlar birlikdə müqəddəs səltənətə qədəm basacaqlar.

Saak necə arzulayırıdı bunu! Hər dəfə onları yeməyə səsləyəndə şaxtanın quyusundan yuxarı baxırdı ki, bəlkə, möcüzə

baş verib artıq. Lakin məgər buradan dünyanı görə bilərsən? Orada nələr baş verdiyi də məlum deyil. Orada nə desən baş verər, sən isə burada heç xəbər də tutmazsan. Lakin əgər belə bir şey həqiqətən olsaydı, Xilaskar zühur eləsəydi, təbii ki, onları da çağırardı. Onları unutmazdı, özünükülləri yad dan çıxarmazdı, ölülər səltənətindən mütləq azad edərdi.

Bir dəfə Saak qayanın çıxıntısında dizi üstə oturaraq dua eləyəndə, çox qəribə bir şey baş verdi.

Şaxtada köhnə qaniçəni əvəz eləmiş yeni nəzarətçi arxadan Saaka elə yaxınlaşdı ki, onu nə görmək mümkün oldu, nə də ki addım səslərini eşitmək. Lakin ibadət eləyənin yanında dayanaraq özü dua eləməyən Varavva onun siluetini yarı-qaranlıqda duyub Saaka piçildədi ki, bəs gələn var. Saak o dəqi-qə ibadətini yarımcıq kəsib yerindən atıldı və külüngündən yapışdı. Döyülcəyini yəqin etdiyindən belini bükiüb qırmanc zərbələrini qarşılamğa hazırlaşdı. Amma hər ikisinin təec-cübünə rəğmən bu dəfə cəza almadı. Nəzarətçi, təbii ki, ayaq saxladı, amma səmimi bir tərzdə Saakdan soruşdu ki, niyə elə oturmuşdu, bunun mənası nədir? Saak zorla dilinə gətirə bildi ki, öz Tanrıma ibadət eləyirdim.

– Hansı Tanrıya? – nəzarətçi soruşdu.

Saak söhbətin hansı Tanrıdan getdiyini söylədi və o da din-məzcə başını tərpətdi, sanki, demək istəyirdi ki, mən də elə başa düşmüştüm. Başladı Saaki çarmixa çəkilmiş “Xilaskar” barədə sorğu-sual eləməyə. Onun barəsində çox qəribə əhvalatlar eşitmişdi. Yəni düz deyirlər ki, çarmixa çəkilməyi, murdar qullara xas bir ölümələ dünyadan köçməyi onun öz iradəsi ilə baş verib? Bundan sonra ona yenə Tanrı deyib sitayış eləyirlər? Qəribə işdir, çox qəribə... Bəs niyə onu Xilaskar adlandıırlar? Tanrı üçün maraqlı addır... Nə deməkdir bu? O, bizi xilas edəcək? Bizim ruhumuzu?.. Bu nə qəribəlikdir?.. Nəyə lazımdır ki?

Saak çalışdı ki, hər şeyi izah eləsin ona. O isə diqqətlə qulaq asındı, hərcənd ki, bisavad qulun anlaşılmaz sözlərindən çox az şey dərk eləmək mümkün idi. Nəzarətçi hərdənbir başını



tərpədirdi. Amma bütün bu müddət ərzində tam diqqətlə qulaq asındı, sanki, bu bəsit söhbətin onun üçün çox böyük əhəmiyyəti vardı. Nəhayət, dedi ki, bu qədər Tanrıının olması bədbəxtlikdir, onlardan can qurtarmaq da mümkün deyil və adam gərək özünün sakitliyinə görə onların hamısına qurban desin...

Saak cavab verirdi ki, çarmixa çəkilən qurban tələb eləmir. Onun tələbi yalnız odur ki, özünü qurban verəsən.

– Özünü? Necə yəni? Bu, nə deməkdir?

– Özünü onun əzəmətli körüyündə qurban verməlisən.

– Onun körüyündə?..

Nəzarətçi başını buladı.

– Sən bisavad qulsan, – deyə dilləndi, – öz ağlın kəsəni deyirsən. Bu nə sayıqlamalardır? Bunları haradan öyrənmisən?

– Mən bu sözləri bir yunan quldan eşitmışəm, – Saak cavab verdi. – O, həmişə danışındı bunu. Amma özüm dəqiqliyi ilə bilmirəm ki, bu nə deməkdir.

– Görürsən? Heç kəs bilmir. Özünü qurban vermək... onun körüyündə... onun körüyündə...

Və yenə nəsə mızıldandı, amma onlar daha başa düşmədilər və tək-tük çıraqların arasındaki alaqqaranlıqda yoxa çıxdı, elə bil, yerin təkinə getdi.

Saakla Varavva bu qeyri-adi hadisə barədə çox fikirləşdi-lər. Hər şey o qədər qəribə idi ki, qətiyyən anlamaq olmurdu. Belə bir adam bura necə gəlib çıxbı? Yəni o, adı nəzarətçıdır? Özü də çarmixa çəkilən barədə, xilaskar barədə soruşurdu? Yox, heç inanmaq olmur buna. Amma, təbii ki, baş verən bu hadisəyə hər ikisi sevinirdi.

O vaxtdan bəri həmin nəzarətçi tez-tez ayaq saxlayıb Saakla söhbət edirdi. Varavva ilə kəlmə də kəsməmişdi. Saakdan isə öz Tanrisindən, onun həyatından, möcüzələrindən və çox qəribə görünən “bir-birimizi sevməliyik” inancından danışmasını istəyirdi. Bir dəfə dedi:

– Mən çoxdan fikirləşirəm ki, bəlkə, elə eyni zamanda bu Tanrıya da inanım? Amma necə inanım ona? Bu qəribə

şeylərə necə inana bilərəm? Mən, qulların nəzarətçisi, çarmixa çəkilən bir qula necə ibadət eləyə bilərəm?

Saab cavab verdi ki, elədir. Tanrı öz dünyasını qul ölümü ilə dəyişib, lakin, əslində, elə həqiqi Tanrıdır. Yeganə Tanrı! Əgər ona inansan, daha başqasına inanmayacaqsan.

– Yeganə Tanrı! Özünü də qul kimi çarmixa çəkiblər! Necə ola bilər axı! Vahid, yeganə Tanrı – onu da çarmixa çəkiblər!

– Hə, – Saak dedi. – Elədir ki var.

Nəzarətçi ona anlamaz bir nəzər saldı, heç nə demədi. Sonra adəti üzrə, başını bulayaraq, şaxtanın qaranlığında görünməz oldu.

Onlar dayanıb nəzarətçinin dalınca baxırdılar. Budur, o, yaxınlıqdakı məşəlin yanında göründü və sonra zülmətdə tamam yox oldu.

Nəzarətçi isə gedə-gedə həmin bu naməlum Tanrı barədə düşünürdü və qəribə burası idi ki, nə qədər çox düşünürdüsə, bir o qədər də artıq çəşirdi. Birdən o, həqiqətən, yeganə Tanrı olar ha? Bəlkə, yalnız ona, təkcə ona ibadət eləmək lazımdır? Bəlkə, yer üzündə elə bir Tanrı var – bütün yerin və göyün sahibi, öz qanunlarını hər yana, hətta yerin təkinə də yayan yeganə Tanrı? Elə qəribə qanunları var ki, heç cür anlamaq olmur... “Bir-birinizi sevin”... Yox, bunu dərk eləmək mümkün deyil.

O, iki çrağın arasındaki qaranlıqda ayaq saxladı ki, yaxşıca fikirləşə bilsin. Və burada nə etmək lazım olduğu birdən ağlına gəldi. Bu naməlum Tanrıya inanan qulu hamının tələf olduğu mədənlərdən çıxarmaq, yuxarıda, günəşin altında bir işə qoymaq lazımdır. O nə həmin Tanrıni, nə onun inancını dərk eləyir, bunu dərk eləmək heç mümkün də deyil, amma qulu mütləq xilas edəcək. Sanki, Tanrıının özü əmr eləyirdi ona.

Yuxarı qalxan kimi birbaşa nəzarətçinin yanına getdi; mədənlərə aid torpaqlarda işləyən qullar onun sərəncamında idi. Sağlam kəndçi sıfəti, nəm dodaqları olan birisi idi, sözlərini



dinləyəndən sonra anlatdı ki, şaxtada işləmiş qul ona gərək deyil. Lakin, əslində, həmin vaxt onun qullara böyük ehtiyacı yaranmışdı, şum vaxtı idi, öküzləri isə çatmırıldı. Amma yox, aşağıdan kimisə götürmək niyyətində deyildi. Onlar heç bir işə yaramırlar, xeyirsiz məxluqdurlar, heç o biri qullarla da dolanmazlar – burada, yerin üstündə nə işi var onların? O, yenə şaxtaya qayıtdı.

Ertəsi gün Saakla onun Tanrısı barədə həmişəkindən də çox söhbət elədi. Sonra da planlarını bölüşdü. Gedib şaxtanın girəcəyindəki gözətçiye adını deməlidir, ayağındakı kündəni çıxarıb yoldaşından ayıracalar. Sonra da qaldıracaqlar yuxarı, aparacaqlar bundan sonra tabeliyində işləyəcək şəxsin yanına.

Saab onun üzünə baxır, qulaqlarına inana bilmirdi. Amma sonra birtəhər dilləndi ki, yoldaşından ayrıla bilməz, çünkü Tanrıları da eynidir, inancları da.

Nəzarətçi çox təəccüblənib Varavvaya baxdı.

– Eynidir inancınız? Bununla? Axı o heç vaxt dizi üstə durub ibadət eləmir!

– Hə, – Saak cavab verdi. – Elə olmasına elədir. Lakin o, Tanrıımıza məndən də yaxındır. Xilaskar əzablar içində öləndə yanında durub – xaçın yanında; onun ətrafında parlaq işıq görüb, sonra da görüb ki, alovlu bir mələk gəldi və Tanrıının ölülər səltənətindən çıxmazı üçün tabutun ağızındaki daşı necə götürdü. Tanrıının şöhrətindən o danışib mənə.

Nəzarətçi yalnız başını bulayaraq, yanağı çapılıq Varavvaya çəp-çəp nəzər saldı, heç vaxt adamın birbaşa üzünə baxmayan, – bax elə indi də üzünü yana çevirdi – Varavvaya. Yəni beləsi də Saakin Tanrısına inana bilər? Mümkündürmü bu? Yox, Varavvadan heç xoş gəlmirdi. Və heç istəmirdi onu mədəndən çıxarsın. Lakin Saak bir də təkrar elədi:

– Mən ondan ayrıla bilmərəm.

Nəzarətçi dodaqaltı nəsə donquldanaraq, yenə Varavvaya bir xeyli çəpəki baxdı. Sonra isə, ürəyindən olmasa belə,

razılaşdı, hər şey Saak istəyən kimi olacaq, yəni onlar ayrılmayacaqlar. Özü isə onlardan aralanıb tənhalığa çəkildi.

Budur, təyin olunmuş vaxtda Saakla Varavva şaxtanın girişindəki gözətçinin yanına gəldilər, onların zəncirlərini çıxarıb şaxtadan qaldırdılar. Ayaqları yuxarı dəyəndə mərsin və lavanda rayihəsi yayan dağların üzərində parlayan günəşi, vadinin yaşıllığını və uzaqlardakı dənizi görəndə Saak dizi üstə yerə düşüb sevincindən özünü itirək qışkırdı:

– O artıq buradadır! Buradadır o! Bax, budur onun səltənəti!

Dallarınca gələn nəzarətçi təəccübə ona baxdı, sonra da ayağının ucuya yüngüləcə dümsüklədi ki, ayağa qalxsın və dedi:

– Yeri görüüm, yeri.

Onlar kotana yaxşı qoşulurdular, çünkü elə əvvəlcədən də cüt öküz kimi bir zəncirlə bağlanaraq öyrəşmişdilər bir-birinə. Arıq, çox miskin idilər, yarıqırılmış saçları da qalan qulların gülüş hədəfinə çevrilmişdi. Haradan gəldikləri o dəqiqli görünürdü. Lakin onlardan biri özünə tezliklə gəldi, çünkü təbiətən sağlam adam idi və artıq işin öhdəsindən də əməllicə gəlməyə başladılar. Nəzarətçinin onlardan şikayəti yox idi: yerin altından qalxmış adamlardan bundan artıq nə tələb eləmək olardı ki?

Onların özləri isə başlarına gələnlərə görə minnətdarlıq duyğuları içində idilər. Hərçənd ki, səhərdən axşama kimi heyvan təki işləyəsi olurdular, amma hər şey daha dəyişmişdi. İslıqlı dünyani görmək, sinə dolusu nəfəs almaq özü artıq xoşbəxtlik idi. Sonradan arıq bədənlərindən tərləri sel kimi axsa da, günəşə baxmaqdan qətiyyən doymurdular, onlarla elə əvvəlki kimi – heyvan kimi davransalar belə, bəxtiyar idilər. Başlarının üstündə qırmanc lap elə mədəndəki kimi vijildayırdı, xüsusilə də gücü Varavvadan az olan Saakin payına



Inventas vitam
juvat excusisse
per artes

əməlli-başlı düşürdü. Amma, hər halda, həyata qayıtmışdilar artıq, bütün məxluqlar kimi torpağın üstündə yaşayırdılar, yerin təkində, əbədi zülmətdə yox. Səhər açılırdı, axşam düşürdü, gündüz də vardı, gecə də, hamısını görür və gördükcə də sevinirdilər.

Lakin Tanrı səltənətinin hələ yetişmədiyini də bilirdilər.

Digər qullar da tədricən onlara alışdı; indi bu iki qula vəhşi heyvana baxan kimi baxmirdılar. Üstəlik saçları da uzandığından onlar daha diqqət çəkmiş, elə başqalarına bənzəyirdilər. Ümumiyyətlə, bu məsələdə ən qəribəsi onların cəhənnəmə düşmələri yox, oradan çıxa bilmələri idi – başqalarında elə əvvəldən də maraq və təəccüb, özləri etiraf etməsələr də, hətta qeyri-iradi heyranlıq doğuran məhz işin burasıydı. Amma bütün bunların necə baş verdiyini öyrənmək cəhdləri əbəsdi – həmişə qaradınməz olan bu iki qul özlərinə də möcüzə kimi görünən bu məsələ barədə danışmaqdan qəti imtina eleyirdilər. Onlar qəribə idilər, hamidan gen gəzir və həmişə bir yerdə olurdular.

Halbuki indi buna ehtiyac yox idi, onları bir zəncirlə bağlamamışdilar; kiminlə ürəkləri istəsə, dostlaşa bilərdilər, yanaşı yatmaqlarına, birlikdə yemək yemələrinə də heç ehtiyac yox idi. Onlar isə elə əvvəlki kimi, birlikdə gəzib-dolaşdırlar, sanki, bitişik idilər.

Ən qəribəsi də odur ki, indi artıq bir-birindən bezirdilər, söhbətləri daha əvvəlki kimi tutmurdu. Buna baxmayaraq, özlərini vahid bir vücud kimi aparırdılar, hərçənd ki, onları ayıran cəhətlər daha çox idi.

Düzdür, kotana qoşulanda bir yerdə olmaliydlar. Lakin iş başa çatandan sonra başqaları ilə qaynayıb-qarışa bilərdilər. Amma özlərini qalan qulların içində necə yad saydıqlarını nəzərə alsaq, aralı gəzib-dolanmaları adama o qədər də qəribə görünməz... Onlar bir-birinə, artıq ayaqlarını bağlamayan zəncirlərinə öyrəşmişdilər. Gecənin bir aləmində yuxudan qəfil oyanıb zənciri görməyəndə canlarını qorxu alırdı, ta

ki yoldaşının da yanında olduğunu görənə kimi. Görəndən sonra sakinləşirdilər.

Bir düşünün, görün Varavva nə günə düşmüştü! Onun başına belə bir şey gələydi! Çox qəribə və ağlaşımaz idi. Kiməsə bu cür bağlanmaq Varavvaya qətiyyən gərək deyildi. Amma onu bağlamışdilar, soruşmadan, dəmir zəncirlərlə bağlamışdilar. Bu zəncirlər indi daha olmasa da, var kimiydi, sanki, yenə vardi. O görünməz zəncirlərini dərtib qoparmaq, qaçıb canını qurtarmaq istəyirdi...

Saak isə ondan qətiyyən uzaqlaşmaq niyyətində deyildi. Əksinə, əvvəlki kimi yaxın olmadıqlarını özünə dərd eləmişdi. Niyə yaxın deyildilər? Nə baş vermişdi axı?

Özlərinin mədənlərdən, ölülər səltənətindən ecəzkar bir tərzdə nicat tapmalarından heç vaxt bəhs eləmirdilər. İlk günlər bir az danışış susdular. Saak deyirdi ki, onları yer üzünə Xilaskar, Tanrı Oğlu çıxarıb. Elə idı də... Məlum məsələdir... amma, əslində, belə çıxırı ki, Saaki, həqiqətən də, Xilaskar və Tanrı Oğlu çıxarmışdı oradan, Varavvanı isə Saak xilas eləmişdi. Düz deyil? Belə çıxmırdı?

Yaxşısı bu barədə heç düşünməməkdir.

Varavva, təbii ki, nicat tapmasına görə Saaka minnətdar idи. Bəs Tanrıya? Yəni elə ona da minnətdar idи? Dəqiq demək olmaz bunu. Varavvadır da, kim ondan baş çıxarar...

Saak kədərlənirdi ki, türəkdən bağlılığı Varavvanı heç tanımır. Ona acıyırdı ki, mədəndə, ölülər səltənətində olduğu kimi, birlikdə ibadət eləyə bilmirlər. Necə arzulayırdı bunu Saak! Lakin o, Varavvanı qınamırdı. Sadəcə, anlaya bilmirdi.

Varavvanın anlaşılmaz cəhətləri çox idi. Əvəzində o, Xilaskarın necə ölməsini, necə dirilməsini şəxsən görmüşdü. Ətrafindakı nuru – bu aləmə xas olmayan həmin nuru da görmüşdü. Hərçənd ki, sonralar bu barədə heç söhbət etməmişdilər.

Saakin sıfəti mis sobasının qığılçımlarından xal-xal, arıq bədəni nəzarətçilərin qırmanclarından zol-zol idi. Amma bunun əzabını çəkmirdi, əksinə, özünü xoşbəxt adam sayırdı. Xüsusilə



Inventas vitam
juvat excusisse
per artes

də Tanrının möcüzə göstərərək, onu yer üzünə, günəşin altına, elə özünün ilhamla təsvir etdiyi həmin o laləli çöllərə çıxarandan sonra.

O elə Varavvaya da eyni möcüzəni göstərmişdi. Varavva isə yenidən gördüyü işıqlı dünyani narahat nəzərlərlə süzürdü və heç kəs bilmirdi ki, beynində nələr dolaşır.

Yuxarıda ilk zamanlar belə yaşayırdılar.

Yaz şumu başa çatandan sonra onları su çarxının yanında qoydular işləməyə. İstilər düşən kimi çarxi işə salmaq lazımlı idi ki, toxumlar qurumasın. Bu da ağır iş idi. Daha sonra, məhsul yiğimi başa çatanda isə onları Roma canişininin evinin yaxınlığında yerləşən dəyirmana yolladılar, dəyirman digər tikililərlə bir sırada idi və yerlilərin yaşadığı kiçik kəndlə birlikdə körfəz sahilində, sanki, balaca bir şəhərcik yaratmışdı. Onlar dənizin kənarına bu minvalla gəlib çıxdılar.

Elə orada, dəyirmando da təkgöz, balacaboy birisilə tanış oldular.

O, dolu bədənli, alçaqboy, saçları dibindən qırılmış, boz sıfətli və qupquru dodaqları olan bir qul idi. Bir gözü oğrun-oğrun baxırdı adama, ikincisini isə bir az un oğurladığına görə çıxarmışdılar. Bu günahına görə də boynunda iri taxta lövhə gəzdirirdi. İki ondan ibarət idi ki, kisələri unla doldurub anbara aparırdı. Nə son dərəcə bəsit olan bu işində, nə siçan bozuna çalan sıfətində, nə də törə boyunda gözəgəlimli bir şey vardi. Amma buna baxmayaraq, o, başqalarından çox dəyirdi gözə, bilinmirdi nədən, bəlkə, səbəb bu idi ki, yanında olanda, hamı özünü pis hiss eləyirdi. Həmişə, heç baxmadan da demək olardı ki, həmin adam buradadır, yoxsa yox. Onun təkgöz baxışını lap kürəyinlə də hiss eləyirdin. Amma bu baxışı tutmaq çox az adama nəsib olurdu.

O, təzə gələn iki nəfərə qətiyyən fikir vermədi, sanki, onları heç görmürdü. Varavvagili ən ağır dəyirman daşının yanına qoyanda da, istehzali, kinayəli bir təbəssümlə baxmasını kimsə görmədi. Bəlkə də, boz, qurmuş dodaqlardakı

bu əyrinin kinayəli təbəssüm olduğunu, sadəcə olaraq, heç kəs anlamırıdı. Çarx dörd dənə idi və hər birində iki nəfər işləyirdi. Adamlar burada eşşəkləri əvəz eləyirdi, çünki eşşək az, adam isə nə qədər desən vardı və onları saxlamaq da heyvan saxlamaqdan ucuz başa gəlirdi. Saakla Varavva isə, qabaq-kına baxanda, buradakı yeməyi, az qala, lap bol sayırdılar və ümumiyyətlə də, işin özü çox ağır olsa belə, güzəranlarından razi idilər. Şişman, az hərəkət eləyən nəzarətçiləri onlarla pis davranırdı, vaxtının çoxunu qırmancını kürəyinə ataraq gəzişməkdə keçirirdi, qırmancdan nadir hallarda istifadə edirdi. Onun dadını yalnız bir kor qoca görürdü, o da bəzən.

Dəyirmanın içi undan ağappaq idi, uzun müddət ərzində un hər tərəfinə çökmüşdü: döşəmə, divarlar, tavandakı hörümçək torları. Fəzası da bir un və bir də dörd dəyirman daşı eyni anda işləyəndə yaranan ağır gurultudan ibarət idi. Hami paltarsız işləyirdi, təkcə taygöz belinə bir kisə bağlayıb dəyirmanın içində siçovul kimi oyan-buyana şütiyürdü. Boynundakı taxta lövhədən oğurluq üstündə tutulması bəlli idi, amma necə olmuşdusa, canını daha pis yerlərə atılmaqdan qurtara bilmışdı. Deyirdilər ki, guya, anbarda tək olanda, indi də kisələrdəki undan yeyir, amma boynundakı taxta mütləq mane olmaliydi ona. Bir də deyirdilər ki,unu ac qaldığına görə yemir, tərsliyindən belə eləyir, çünki bir dəfə də ələ keçsəydi, ikinci gözünü də çıxaracaq və ondan sonra həmin kor qoca kimi dəyirman daşının yanında işlədəcəkdirler, bu isə qətiyyən onun gücü çatan iş deyildi və bir də oğurluq üstə tutulardısa, atılacağı zindan əbədi zülmətdən də qorxulu idi. Amma bu deyilənlərin düz olub-olmadığını kim biliirdi ki...

Yox, bu təzə gələnlər onun üçün qətiyyən maraqlı deyildilər. Onlara da hamı kimi, həmişəki kimi xəlvəti göz qoyurdı və gözləyirdi görsün ki, nə baş verəcək, amma birbaşa onlara qarşı nə elə bir qərəzi, nə də xüsusi bir münasibəti yox idi. Eşitmışdı ki, yerin altından gəliblər, amma özünün



oradan gələnlərlə heç vaxt təması olmamışdı. Şaxtadan gələnlərə qarşı tam biganə idi. Ümumiyyətlə, heç kəsə qarşı xüsusi münasibət görməzdin onda.

Onlar mədənlərə düşmüşdülərsə – deməli, nəsə ağır bir cinayət törətmışdilər, hərçənd ki, ikisindən birincisi caniyə heç bənzəmirdi. Əvəzində ikincisi əməlli-başlı oxşayırdı və deyəsən, bunun kənardan da hiss olunmasından yaman çəkinir, bədbəxt, yazılı görkəm alırı. Həmin o birincisi isə lap sar-sağə bənzəyirdi, yaxşı, bəs bunlar şaxtadan necə azad olmuşdular? O cəhənnəmdən necə qurtulmuşdular? Kim kömək eləmişdi onlara? Bax, məsələ bunda idi.

Amma bu sualın cavabını tapmaq elə də asan deyildi. Eybi yox, təkcə gözləmək lazımdır, hər şey aydınlaşacaq. Hər şeyin bu və ya başqa şəkildə mütləq bir izahı var. Bu məsələ də, necə deyərlər, öz-özünə aydınlaşacaq. Belə işdə gərək gözdən iti olasan. Onun isə iti gözü vardı.

Elə ona görə günlərin birində gözünə dəydi ki, uzun və arıq, gözləri inək gözünə oxşayan qul axşamlar, qaranlıq düşəndən sonra dizi üstə çöküb dua eləyir. Niyə dizi üstə? Təbii ki, ilahiyə ibadət eləyirdi, amma hansına? Hansı ilahidir ki, ona bu cür ibadət eləmək lazımdır?

Təkgöz cürbəcür, xeyli ilahi tanıydı, hərçənd ki, onların hansınasa ibadət eləmək ağlına da gəlmirdi. Əgər beyninə belə bir şey girsəydi, məbəddə bütlərin qarşısında adam kimi ibadət eləyordi. Bu sarsaq isə elə bilir ki, onun ilahisi düz qabağında, qaranlıqda dayanıb. Elə danışır onunla, sanki, canlı bir şəxsdir, onu görən və çox yaxşı tanıyan birisidir. Möcüzədir lap. Qaranlıqda elə hey piçıldayır, piçıldayırdı, sidq-ürəkdən dua eləyirdi, hərçənd ki, burada heç bir ilahının olmadığı hamiya bəlli idi. Bu, sadəcə olaraq, boş təxəyyüldür, vəssalam.

Olmayan bir şey adama maraqlı da gəlməz, lakin Saakin necə ibadət elədiyini görən gündən təkgöz onu qeyri-adi Tanrısı barədə sorğu-sualı çəkməyə başladı. Saak hər

şeyi bacardığı kimi izah elədi ona. Dedi ki, onun Tanrısı hər yerdədir, lap elə qaranlığın özündə də. Nə vaxt istəsən, onu çağırı bilərsən və o dəqiqə hiss eləyəcəksən ki, bax, budur, sənin yanındadır. Hərdən lap adamda elə hissiyyat olur ki, elə bil, burada, düz sinənin içindədir və bundan gözəl hiss yoxdur. Təkgöz isə etiraf etdi ki, əgər belədirse, deməli, onun Tanrısı, həqiqətən, qeyri-adidir.

– Düzdür, – deyə Saak təsdiq elədi.

Görünür, təkgöz Saakin gözə görünməz, lakin güclü Tanrısı barədə dediklərini beynində götür-qoy eləyirdi, çünki susmuşdu. Amma sonra qəfildən dilləndi ki, sizi mədənlərdən xilas eləyən də, yəqin, öz Tanrıınız olub.

– Bəli, elədir ki var, – Saak dilləndi. – Bizi o xilas etdi.

Bir də əlavə elədi ki, onun Tanrısı bütün əzilənlərin, qulların Tanrisıdır və hamını zəncirlərdən qurtaracaq. Saak ona öz inancını təlqin eləmək istəyirdi, çünki bu dəqiqə danışdıqlarına heyrət içində, ağzıçıq qulaq asan bir kimsə vardi qarşısında.

– Hə, beləymış, demək... – təkgöz dedi.

Saak, getdikcə daha artıq inanırdı ki, heç kəsə gərək olmayan, bir gözü çıxarılmış bu törəboy qula ən gərəklisi necə nicat tapacağını eşitməkdir, Saak isə onun gözlərini açmağa borcludur – bu elə Tanrıının iradəsi idi. O, Tanrısı haqqında aravermədən danışındı, hərcənd ki, Varavva, deyəsən, bunu qətiyyən təqdir eləmir, onlara çəp-çəp baxırdı. Və bir dəfə də Saak, nəhayət ki, taygözə öz sərrini açdı, lövhəsinin üstündəki yazını göstərdi. Əslində, təkgöz ondan xahiş elədi ki, mümkünənsə, Tanrısının adını desin, Saak da cavab verdi və Tanrısının gücünü, əzəmətini sübuta yetirmək üçün bu müqəddəs adı əks etdirən işarələri ona göstərdi. Təkgöz lövhəni böyük maraqla gözdən keçirir və Saakin lövhəyə bu yazını çizmiş, bu işaretlərin hər birini gözəl bilən yunan qul barədə danışdıqlarına nəfəs çəkmədən qulaq asırdı. Sən bir işə bax ha, Tanrıının işarələrini bilirmiş!



Saak yazıya bir də nəzər salıb, lövhəni çevirdi və onu mütləq bir bəxtiyarlıq hissi içərisində sinəsinə sıxaraq dedi ki, "mən Tanrıının quluyam, mən Tanrıya məxsusam."

– Bəs belə... – təkgöz dilləndi.

Sonra da ondan şaxtada bir yerdə olduğu dostu haqqında soruşdu. Onun da lövhəsində bu cür yazısı vardımı?

– Əlbəttə, – Saak cavab verdi.

Təkgöz də başını tərpətdi, yəni "mən də elə bilirdim." Lakin, əslində, bir məsələ yaman maraqlı idi: hər ikisinin Tanrışı da, inancı da eyni idi, amma çapıqlı quldursifət heç vaxt ibadət eləmirdi. Onlar yenə də bu qəribə Tanrıdan danışdır, sonra yenə də, yenə də... və Saaka elə gəlirdi ki, aralarında gözəl anlaşılma yaranıb. Düşünürdü ki, yaxşı oldu sərrini açdı ona, düşünürdü ki, bu yolu Tanrıının özü nişan verib.

Gözəl səhərlərin birində nəzarətçi gəlib elan eləyəndə ki Saakla Varavvanı günorta, təyin olunmuş vaxtda şəxsən prokuratorun özü gözləyəcək, dəyirmandanda hamı çəşib qaldı. Belə bir şey heç görünməmişdi axı, ən azı, bu nəzarətçi qullarla işləyəndən bəri. Odur ki, onun özü də başqalarından heç də az çəşməmişdi və heç bir şey anlaya bilmirdi. İki bəd-bəxt qulu Roma imperiyasının canişini gözləyəcəkdir! Nəzarətçi isə tapşırılmışdı ki, onları prokuratorun yanına ötürüsün, yaxşı özü də qorxmuşdu: indiyədək hələ bu boyda rütbə sahibini yaxından gördüyü heç olmamışdı. Əslində, bu işin ona elə bir aidiyəti yox idi, onun vəzifəsi yalnız qulları deyi-lən yerə çatdırmaqdandır ibarət idi, vəssalam.

Bəlli vaxt yetişəndə yola düşdülər, dəyirmandakıların hamısı onların dalınca baxırdı, hətta siçovula bənzəyən, quruyub nazik-ləşmiş dodaqlarının ucbatından heç gülümsünə də bilməyən həmin o törəboy da tək gözüylə tamaşa edirdi onların getmeyinə.

Təbii ki, Saakla Varavva bələdçisiz bu dar küçələrdə dolaş-dolaşa qalacaqdılar, şəhəri heç biri tanımadı axı. Onlar nəzarətçinin dalınca, elə həmişəki kimi, bir-birinə, az qala, bitişik addımlayırdılar. Sanki, yenə bir zəncirə kündələnmişdilər.

Malikanənin oyma sidr qapısına ayağından zəncirlənmiş hündürboy, cantaraq qul onları içəri buraxdı. Və elə qapının ağızındaki sütunlu dəhlizdə gözətçiyyə təhvil verdi, o isə gələnləri günəş şüaları altında bərq vuran kiçik həyətdən keçirərək, bir salona gətirdi, salonun qapısı birbaşa elə həyətə açılırdı. Orada da qəflətən romalını gördülər.

Hər üçü dizi üstə düşüb, alınlarını döşəməyə toxundurdu – Saakla Varavvani nəzarətçi belə öyrətmışdı, hərçənd onlar özləri belə hesab edirdilər ki, insan qarşısında bu cür alçalmacıq yaramaz. Yalnız icazə veriləndən sonra ayağa durmağa cəsarət elədilər. Salonun uzaq küncündə kreslosuna yayxanmış romalı əlinin hərəkəti ilə onları yaxına çağırıldı, həyəcan içində yaxınlaşdırıldılar, gələ-gələ ehtiyatla, əməlli-başlı süzdülər onu. Möhkəm bədəni vardi, yaşı altmışa yaxın olardı, dolu, lakin sərt üzü, ağır çənəsi, əmr verməyə öyrənmiş – o dəqiqli görünürdü – ağızı vardi. Baxışları nüfuzedici, diqqətli idi, lakin birbaşa təhlükə sezilmirdi onlardan. Qəribə idi ki, onun görkəmində qorxuducu bir şey hiss olunmurdu.

Əvvəlcə nəzarətçidən bu iki nəfərin özlərini necə aparmaşı, onlardan razı qalıb-qalmadığı barədə soruşdu. O, kəkələyə-kəkələyə cavab verdi ki, onlardan razıdır, sonra da ehtiyat üçün “mən qulları boş buraxmırıam” deyə əlavə elədi. Bəlli olmadı ki, onun bu səyini ali hökmədar qiymətləndirdi, ya yox, yalnız şışman bədəninə ötəri bir nəzər salıb əlinin yüngül hərəkəti ilə onu azad elədi. Nəzarətçi də tələsik çıxdı. Canını yüngül qurtarmağına elə sevindi ki, tələsik gedəndə çəşəraq öz ağasına hətta arxasını da çevirdi. Prokurator isə Saak və Varavva ilə məşğul olmağa başladı, haradan olduqları, hansı günahlarına görə cəzalandırıldıqları ilə maraqlandı, mədənlərdən necə, kimin tapşırığı ilə çıxdıqlarını soruşdu. Bütün söhbət ərzində də çox səmimi, dostyana bir ahəngi vardi. Sonra ayağa qalxıb, salonda gəzişdi, qəribədir ki, boyu da çox hündür imiş. Saaka yaxınlaşıb, boynundan asılmış lövhəni əlinə götürdü, baxdı və soruşdu ki, onun üstündə



nə yazılıdığını bilirmi. Saak cavab verdi ki, bu, Roma dövlətinin möhürüdür.

Prokurator razılıq əlaməti olaraq başını tərpətdi və dedi ki, düzdur, deməli, Saak da Roma dövlətinə məxsusdur. Sonra isə lövhəni çevirib, aşkar maraqla, lakin qətiyyən təecübənlənmədən arxasındaki sırlı işarələrə baxmağa başladı.

— İsa Məsih... — deyə oxudu, Saakla Varavva isə Tanrıının müqəddəs adı yazılmış işarələrdən prokuratorun baş çıxarmasına yaman təəccübləndilər.

— Bu kimdir belə? — deyə soruşdu.

— Mənim Tanrıım, — Saak cavab verdi və səsi azacıq titrədi.

— Belə. Mən onun adını eşitməmişəm, deyəsən. Amma ilahi çoxdur, hamısını yadda saxlaya bilməzsən. O, sizin vilyətlərin Tanrisıdır?

— Yox, — Saak cavab verdi. — O, bütün insanların Tanrisıdır.

— Bütün insanların? Bəs beləymiş! Pis deyil. Məsələn, mən onun barəsində heç eşitməmişəm. Deyəsən, sizin Tanrı öz şöhrətini əməlli-başlı məxfi saxlayır.

— Bəli, — Saak cavab verdi.

— Bütün insanların Tanrisı... Deməli, onun qüdrəti də böyükdür. Nədədir onun gücü?

— Məhəbbətdə.

— Məhəbbətdə?.. Ola bilər, çox ola bilər... niyə olmasın ki?.. Yaxşı, mən qarışmiram, nə qədər istəyirsən, inan özün üçün. Bircə buna cavab ver, niyə lövhənin üstündə onun adını gəzdirirsən?

— Çünkü mən ona məxsusam, — Saak cavab verdi və səsi yenidən azacıq titrədi.

— Belə de! Ona məxsussan? Bu, necə olur? Məgər sən dövlətin qulu deyilsən?

Saak heç bir cavab vermədi. Elə dinməz durub, gözlərini döşəməyə zilləmişdi.

Nəhayət, romalı yenə də səsində heç bir qəzəb əlaməti olmadan dilləndi:

– Sən cavab verməlisən. Biz aydınlaşdırılmalıdır ki, sən vəziyyəti dərk eləyirsən, yoxsa yox. Beləliklə, mənə cavab ver, sən dövlətə məxsussan? De.

– Mən ulu Tanrıma məxsusam, – deyə Saak baxışlarını qaldırmadan cavab verdi.

Prokurator isə ayaq üstə durub, ondan gözlərini çəkmirdi. Sonra onun çənəsindən yapışdı, qaldıraraq, soba qabağında yanmış sıfətinə baxdı. İstədiyini tapdı deyə, daha bir söz demədi, Saakin çənəsini buraxdı.

Sonra Varavvaya yaxınlaşdı, indi də onun boynundakı lövhəni çevirərək, soruşdu:

– Bəs sən? Sən də inanırsan hamını sevən o Tanrıya?

Varavva cavab vermədi.

– Hə! İnanırsan, yoxsa yox?

Varavva başını yellədi.

– Yox? Bəs onda niyə lövhənin üstündə onun adını gəzdirirsən?

Varavva yenə də dinmədi.

– Bu sənin Tanrındır, yoxsa yox? Bu yazının mənası nədir?

– Mənim Tanrim yoxdur, – nəhayət ki, Varavva da cavab verdi, özü də lap yavaş, zorla eşidiləcək bir tərzdə. Lakin romalı da, Saak da onun cavabını eşitdilər.

Bu ağlaşğızman sözlərdən sonra Saak onun üzünə elə çıxılmazlıq, ağrı və anlamaz bir ifadə ilə baxdı ki, baxışı Varavvanın lap üçünə yeridi, deşik-deşik elədi onu, hərçənd ki, Varavva özü heç Saaka sarı baxmirdı da.

Romalı da heyrətləndi.

– Mən başa düşmürəm, – dedi. – Bəs onda lövhənin üstündəki “İsa Məsih” sözləri niyə yazılib?

– Çünkü mən də inanmaq istəyirəm, – deyə Varavva gözlərini döşəmədən çəkməyərək, cavab verdi.

Romalı onun bomboş sıfətinə, gözünün altındaki çapığa, əvvəlki gücünü hələ də saxlamış kobud, sərt ağızına baxdı. Üzündə heç bir ifadə yox idi və çox güman ki, heç çənəsindən



yapışsaydın belə, bir şey çıxası deyildi. Amma bu qul ilə belə davranmaq onun heç ağlına da gəlməzdi. Niyə? Niyəni özü də bilmirdi.

O, yenə Saaka tərəf çöndü:

– İndi dediyin sözlərin fərqindəsənmi? Sən axı İmperatora qarşı üşyan edirsən? Başa düşürsən ki o da ilahidir, sən onunkusan və boynundan məhz onun lövhəsi asılıb? Sən isə burada elan eləyirsən ki, guya, başqa, tanımadığımız bir Tanrıya məxsussan, hələ bir onun adını da lövhəndə cizmişsan ki, Sezara yox, ona məxsus olduğunu elan eləyəsən. Nədir, yoxsa düz demirəm?

– Elədir, – Saak inamsız bir səslə cavab verdi, amma səsi daha bayaqkı kimi titrəmirdi.

– Sən israr edirsən?

– Bəli.

– Anlayırsan ki, buna görə səni nə gözləyir?

– Bəli. Anlayıram.

Romali susdu. O, qulların Tanrısı haqqında düşünürdü, düzünə qalsa, onun barəsində artıq eşitmışdı, son zamanlar yaman çox danışındılar ondan – Yeruşəlimli divanə, biabırçı qul ölümünü qəbul etmiş divanə. "...Bütün zəncirləri qırmaq"... "... Tanrıının quluna elə öz Tanrısı da nicat verəcək"... Əgər dərindən düşünsən, bu cür sözlər heç də təhlükəsiz deyildi... Bu sir-sifətdə adam çətin ki, bir quldarın xoşuna gələ...

– Öz inancından imtina eləsən, sağ qalacaqsan, – dedi.

– Aydındır?

– Yox, mən bacarmaram, – deyə Saak cavab verdi.

– Niyə axı?

– Mən öz Tanrımdan imtina edə bilmərəm.

– Qəribə adamsan... Ümidvaram ki, məni hansı hökmü çıxarmağa vadar etdiyini aydın başa düşürsən? Yəni sən o qədər cəsursan ki, inancına görə ölümü qəbul etməyə hazırlısan?

– Bunu mən həll eləmirəm, – Saakin sakit cavabı belə oldu.

– O qədər də ürəkli səslənmədi bu sözlərin. Yəni sənin həyatına heç heyfin gəlmir?

– Gəlir, – Saak cavab verdi.

– Əgər sən öz Tanrından imtina etməsən, səni heç nə xilas edə bilməyəcək və həyata əlvida deməli olacaqsan.

– Mən öz Tanrımdan ayrıla bilmərəm.

Prokurator çiyinlərini çəkdi.

– Mən də sənin üçün daha heç bir şey eləyə bilmərəm, – deyərək, bayaq arxasında oturduğu masaya yaxınlaşdı. Fil sümüyündən olan çəkiclə masanın mərmər üstlüyünü taqqildatdı. – Sən də elə Tanrıñ kimi divanəsən, – deyə əlavə elədi, amma bu sözləri daha Saaka demirdi.

Gözətçi gələnə kimi prokurator Varavvaya yaxınlaşıb, boynundakı lövhəni çevirdi, xəncərini çıxarıb, ucu ilə İsa Məsihin adının üstündən çarpez xətt çəkdi.

– Əgər ona inanmırınsa, deməli, bu da lazıim deyil sənə, – dedi.

Saak isə Varavvaya elə baxırdı ki, lap alov kimi yandırırdı və bu baxışları Varavva heç vaxt unuda bilməyəcəkdi.

Budur, Saaki apardılar, Varavva isə qaldı. Prokurator ağıllı hərəkətinə görə onu təriflədi, dedi ki, bu hərəkəti müka-fata layiqdir. Sonra da tapşırıdı ki, onbaşının yanına getsin, onu daha yüngül bir işə təyin eləsinlər.

Varavva prokuratora iti bir nəzər saldı və romalı gördü ki, sən demə, bu sıfətdə ifadə də varmış, baxış da, amma bu baxışdan bir təhlükə gəlmirdi. Nifrət onun içində heç vaxt yayından qopmayacaq bir oxun ucu kimi titrəyirdi.

Varavva onun tapşırığını yerinə yetirmək üçün tələsdi.

Saaki çarmixa çəkəndə, Varavva bir az aralıdakı kollu-ğun dalında durmuşdu ki, dostu xaçın üstündən baxanda onu görməsin. Lakin Saaka əvvəlcədən o qədər işgəncə vermişdilər ki, onsuz da Varavvanı görəsi halda deyildi. Onu da hamı kimi incitmişdilər, onlara elə gəlmişdi ki, hökmdar bu



Inventas vitam
juvat excusisse
per artes

barədə əmr verməyi unudub. Əslində isə prokurator heç bir işgəncə nəzərdə tutmamışdı, sadəcə olaraq, bu barədə xəbər-darlıq etməyi unutmuşdu. Odur ki ehtiyat üçün, gözətçilər həmişə necə davranırdılarسا, bu dəfə də elə eləmişdilər. Bu qul niyə çarmixa çəkilirdi – bunu bilmirdilər, çox elə ehtiyac-ları da yox idi öyrənməyə. Onlar öz işlərinə artıq çoxdan öyrəncəli idilər.

Yenə onun başının yarısını qırxdılar, ağ saçları tamam qan içində idi. Üzündə heç bir ifadə yox idi, amma Varavva onu çox yaxşı tanıdıqından, bilirdi ki, əgər gücü çatsaydı, indi üzündə hansı ifadə olardı. Varavva onun sıfətinə od kimi yanın nəzərlərlə baxır, baxırıldı; əgər Varavvanın gözlərinə yanmaq kəlməsi, ümumiyyətlə, uyğundursa. Amma indi bu gözlərə odlu demək olardı. Dostunun əldən düşmüş bədəninə də gözünü çəkmədən baxırıldı, heç istəsəydi də çəkə bilməzdi, amma heç istəmirdi də. Bu bədən o dərəcədə ariq və gücsüz idi ki, içində heç bir şər sigişmazdı. Bütün qabırğaları sayılan sinəsində dövlət möhürüünü damğalamışdilar, bu o demək idi ki, dövlətə xəyanətdə ittiham edilirdi. Öz lövhəsini isə çıxarmışdilar artıq, metalı kara gələrdi, onsuz da onun özünə bir də lazımlı olmayıacaqdı.

Onu şəhərdən kənardı, üstündə təkəm-seyrək kolluqlar olan kiçik bir təpədə edam edirdilər, belə kolların birinin də dalında Buraxılan Varavva durmuşdu. Ondan və çarmixa çəkənlərin özlərindən başqa, heç kəs yox idi, Saakin ölümü kimi maraqlandırırdı ki... Adətən, bura camaat toplaşırdı, xüsusilə də təhlükəli bir canini edam eləyəndə. Saak isə heç kəsi öldürməmişdi, qarət eləməmişdi və nə törətdiyini heç kəs bilmirdi.

Yenə yaz fəsli idi, lap Saakla birgə yerin altından qalxanda və o dizi üstə düşüb: "O artıq buradadır! O, buradadır!" – deyə çıçırandı olduğu kimi – yazdır.

Dörd bir tərəfdə zəmilər yaşıllaşırı və hətta Saakı edam elədikləri təpə də tamam gül-ciçək içində idi. Günəş dağlarının,

yaxınlıqdakı göy dənizin üstündə parlayırdı. Lakin günorta idi, isti adamı əzirdi və bu murdar təpəyə kimsə ayağını basan kimi milçəklər yerdən bulud kimi qalxırdı. Onlar Saakın bütün bədəninə qonmuşdular, qımlıdanıb qova da bilmirdi. Yox, bu cür ölümü nə gözəl adlandırıa bilərsən, nə ibrətamız.

Elə buna görə də aydın deyil ki, bu edam Varavvaya niyə belə təsir edirdi. Təsiri isə göz qabağında idi. Varavvanın bəbəkləri gördüyü hər şeyi, sanki, əbədi saxlamaq üçün içi-nə hopdururdu: alnından, dərin, ariq qoltuqlarından yuvarlanan tər damcıları, üzərində yandırılmış Roma damgası durmadan irəli-geri oynayan sinə, heç kəsin qovmadığı milçəklər... Başı sallanmışdı, inildəyərək can verirdi, Varavva kolun dalından hər şeyi aydın eşidirdi. O elə özü də ağır-agır, qeyrimüntəzəm nəfəs alırdı, ağızı da xaçdakı dostununku kimi açıq idi. Hətta özü də su istəyirdi, təbii ki, indi elə Saak istəyən kimi. Hə, bu, ağlaşımazdır. Amma gör nə qədər bir zəncirlə bağlanmışdır. Birdən Varavvaya elə gəldi ki, çərxifələk geri fırlanır və onu çarmixdakı insanla yenə eyni zəncirlə kündələyiblər.

Budur, Saak nəsə demək istəyir, yəqin ki, su istəyir, amma heç kəs heç bir şey anlamır. Heç Varavva da diqqətini nə qədər cəmləsə belə, onun dediyini eşidə bilmədi. Düzdür, nisbətən uzaqda idi, amma təpənin başına çıxıb, xaça tərəf yürüyərək, dostundan soruşa bilərdi ki, nə istəyir və o, Varavva ona nə kömək edə bilər – həm də getmişkən milçəklərini qovardı. Amma bunların heç birini eləmədi Varavva. Elə kolluğunda gizlənmişdi. O heç bir şey eləmədi. Bütün bu müd-dət ərzində Saaka ancaq od saçan gözləriylə baxırdı, çarmixdakının əzablarından ağızı da açıla qalmışdı.

Tezliklə bəlli oldu ki, çox gözləmək lazıim gəlməyəcək. Nəfəsini lap üzdən alırdı; daha sinəsi körük kimi qalxıb-enmir-di, artıq Varavva da onun necə nəfəs almasını eşidə bilmirdi. Bir azdan da bu ariq sinə tamam dondu və deməli, Saak da



Inventas vitam
juvat excusisse
per artes

oldü. Günün günortağı heç bir zülmət-filan düşmədən, möcüzəsiz-zadsız, sakitcə, sezilmədən canını tapşırıdı. Heç ona göz qoymağə gələnlərin də xəbəri olmadı, təpədə uzanıb zər atırdılar, eynilə onda, lap çoxdan olduğu kimi. Bu dəfə xaçdakı öləndə onlar yerlərindən sıçramadılar, qorxmadılar. Onlar sadəcə olaraq, heç nə görmədilər. Təkcə Varavva gör-dü hər şeyi, nə baş verdiyini anlayanda nəfəsi çatmadı, dizi üstə düşdü, sanki, ibadət eləyirdi.

Qəribə işdir, amma dostu bu səhnəni görə bilsəydi, yəqin, sevinərdi. Saak isə artıq ölmüşdü.

Varavva dizləri üstə düşsə də, dua eləyə bilmirdi. Üzünü tutub, dua eləyəsi bir kimsəsi yox idi. Elə bir az durdu dizləri üstə. Sonra isə əziyyət çəkmiş ağ saqqallı sifətini oyuclarına dirədi və yəqin ki, ağladı.

Qəflətən əsgərlərdən biri çarmıxdakının artıq öldüyünü görüb, söyüdü, əvvəlcə onu xaçdan çıxarmaq lazım idi, sonra itib-getmək olardı. Onlar da əvvəlcə çıxardılar, sonra isə itib-getdilər.

Saak çarmixa belə çəkildi, buraxılmış Varavva isə durub, bütün bunlara tamaşa edirdi.

Prokurator tutduğu vəzifəsindən çıxıb, ömrünün qalan hissəsini sakit yaşamaq üçün Romaya qayıdanda onun sərvəti adanın bütün qalan hakimlərininkindən çox idi, onun zamanında mədənlər və elə bütün əyalət dövlətin xəzinəsinə görünməmiş gəlir verirdi. Saysız-hesabsız nəzarətçilər öz səyləri, ciddilikləri və qəddarlıqları ilə prokuratora kömək eləyirdilər ki, təbiətin nəyi vardısa, əhalinin, qulların imkanları nəyə çatırdısa, sümürüb çıxarsın. Prokuratorun özü qətiyyən qəddar deyildi. Onun hakimiyyəti sərt idi, özü yox. Əgər onu qəddarlıqla günahlandırıldılarsa, yalnız bilməməzlilikdən edirdilər bunu, onu, sadəcə olaraq, tanımadılar. Onu heç tanımadılar deyə, haqqında şayiələr, dedi-qodu dolaşındı. Mədənlərin dərinliyində, günəşin qupquru qurutduğu

zəmılərdəki kotanların arxasında minlərlə adam onun gedəcəyindən xəbər tutan kimi, taleyinə alqışlar yağırdı, onlar öz sarsaqlıqları ucbatından ümid eləyirdilər ki, yerinə gələcək təzə hökmər daha yaxşı olacaq. Prokurator isə bu gözəl adanı kədər və təəssüf hissi ilə tərk edirdi. O, burada pis yaşamamışdı.

İşdən də uzaqlaşmaq ürəyindən deyildi, çünki hələ bəs deyincə qüvvəsi vardı. Lakin onun həm də incə zövqlü bir təbiəti vardı və Romadakı dəbdəbənin, özünə bab yüksək zövqlü cəmiyyətin ona bəxş edəcəyi ləzzəti məmnuniyyətlə gözləyirdi. Köləgəli göyərtədəki rahat kreslosunda dincələrək, elə bu barədə xəyallara dalmışdı.

O özü ilə şəxsi ehtiyaclarını ödəmək üçün qullar aparırdı, onların arasında Varavva da vardı. Düzdür, Varavvanı siyahıya daha çox mərhəmətindən salmışdı, bu yaşda quldan nə fayda olacaqdı ki? Lakin prokurator ağıllı tərpənərək, Tanrısının adını silməyə imkan vermiş bu üzüyəla qulu yaxşı xatrlayırdı deyə, qərara almışdı ki, onu da özü ilə aparsın. Kim güman edə bilərdi ki, Varavvanın belə yaddaşlı, qayğıkeş bir hamisi peyda olacaq?

Gəmi həmişəkindən yavaş gedirdi, uzun müddət səmt küləyi əsmədi və qan içində olan avarçılar neçə həftə araver-mədən avar çəkərək, onu, nəhayət ki, Ostiyaya yetirdilər, ertəsi gün isə prokurator artıq Romada idi. Tezliklə bütün sərvəti, nökərləri, qulluqçuları, qulları da ora gəlib çıxdı.

Aldığı saray şəhərin lap ürəyində, onun ən varlı məhəllə-sində idi. Bir-neçə mərtəbəsi vardı, rəngbərəng mərmərlə işlənmiş, görünməmiş bir dəbdəbə ilə bəzədilmişdi. Başqa qullarla bir yerdə zirzəmidə yaşayan Varavva, bütün evdən elə bircə bu zirzəmini görürdü, amma başa düşürdü ki, sahibinin evi çox təmtəraqlı, gözəldir. Bu, onun qəti vecinə deyildi. İki yüngül idi, müxtəlif kiçik tapşırıqlar yerinə yetirirdi, hər səhər də başqa iki qulla birlilikdə, keçmişdə qul olmuş, amma sonra sərbəst buraxılan, vacib bir şəxsi müşayiət elə-



Inventas vitam
juvat excusisse
per artes

yirdi, o, mətbəx məsələləri ilə məşğul idi və alış-veriş üçün şəhərdən kənara çıxırıdı. Odur ki Romanı Varavva bəs deyincə gördü. Şəhər Varavvanın gözlərində eləcə sayrışırdı. Dar küçələrlə, qışqırıq salan bazarla adamların arasından sıvişib keçərkən Varavva hər şeyi, elə bil, qatı duman içində görürdü. Dünyanın əzəmətli, səs-küylü paytaxtı onun üçün, sanki, həqiqi deyildi və o, şəhərin küçələriylə gedərkən öz düşüncələrinə qərq olaraq, ətrafında heç bir şeyi görmürdü, elə bil, özü deyildi gedən, kabusu idi. Burada müxtəlif irqlərdən, müxtəlif ölkələrdən olan kişi və qadınlar vardi, bu qarışqa yuvası, Varavvadan başqa, kimi desən heyrətləndirə bilərdi, sərvət və dəbdəbə, əzəmətli binalar və saysız-hesabsız ilahilərin şəninə ucalan saysız-hesabsız məbədlər; bu məbədlərə qızılı tutulmuş kəcəvələrdə məşhur ağaları gətirirdilər ki, tacirlərin Via Sakradakı bahalı dükanlarında, zəngin hamamlarda təklif olunan nemətlərdən başları ayılanda hərə öz ilahisinə ibadət eləyə bilsin. Kimin desən, bu dəbdəbəni görən gözləri çəpləşərdi, lakin Varavvanın gözləri heç nə görmürdü, bəlkə də, ondan idi ki, çox dərində qərar tutmuşdu və baxdığı şeylərdən lazımsız, yad olanları göz yuvalarından yan keçir, bəbəklərinə yetişmirdi. Yox, bütün bunlar Varavaya qətiyyən gərək deyildi. Heç olmasaydı da, fərq eləməzdi. Bunlara biganə idi. Ən azı, özü belə düşünürdü.

Lakin demək olmazdı ki, Varavva bütün dünyaya tam biganə idi. Yalnız ona görə ki, Varavva bu dünyaya nifrət eləyirdi.

Şəhərin küçələriylə hərəkət eləyən mərasim dəstələri: kahinlər, möminlər, müqəddəs rəmzlər onun gözündə, sanki, həqiqi deyildi. Ona, Tanrısi olmayan birisi kimi, qəribə gəlirdi ki, yolda belə dəstələrə addımباşı tuş gəlirsən və hər dəfə də çəkilib yol vermək lazımdır. O, hər dəfə divara sıxılıb, dallarınca çəpəki, oğrun-oğrun baxırdı. Amma bir dəfə onların dalınca gedib, qabaqlar görmədiyi, qəribə bir məbədə çatdı, içəri girdi və qucağında körpəsi olan bir ana şəklinin qabağında camaatla durdu, soruşanda ki bu, kimin şəklidir,

cavab verdilər: İzida və körpəsi Qorun şəklidir. Lakin sonra başladılar ona şübhəli baxmağa, yəni bu kimdir ki, Müqəddəs Ananın adını bilmir və məbədin gözətçisi də gəlib, onu darvazadan çölə itələdi, sonra da döymə mis qapıların qabağında əliylə sehrlı bir işarə elədi ki, məbədi də, özünü də Varavvadan qorusun. Sanki, onun yer və göydəki bütün məxluqlara, yerlə göyü Yaradana nifrət içində doğulması ürəyinə dammışdı!

Varavvanın gözünün altındaki çapiq qızarır, nifrət vəhşi, oğrun baxışında uçmağa hazır ox kimi titrəyirdi, Varavva küçələrlə, döngələrlə qaçırdı. “Rədd ol buradan, kafər! O, yolu çasdırdı, azdı və nəhayət, evə gəlib çıxanda, az qalmışdı, gecikdiyinə görə cəzalandıralar, amma dəymədilər, sahibinin ona yaxşı münasibətindən xəbərdar idilər. Varavvanın yad şəhərdə yol azması, küçələri gəzməsi barədə dolaşq söz-lərinə də inanmalı oldular. O, zirzəminin uzaq küncündəki qaranlıqda uzandı. Sinəsi körtük kimi qalxıb-enir və üstü çizilmiş “İsa Məsihin” adı onu alov kimi yandırırdı.

Həmin o gecə yuxuda gördü ki, başqa bir qulla eyni zəncirdədir və o qul Varavvanın yanında oturub ibadət eləyir, Varavva isə onu görmür.

— Sən kimin üçün dua eləyirsən? — Varavva ondan sorusur. — Niyə dua eləyirsən?

— Mən sənin üçün dua eləyirəm, — qaranlıqdan həmin qulun səsi gəlir, bu səs isə ona tanışdır.

Lap sakit uzanmışdı ki, onun dualarına mane olmasın və Varavvanın qoca gözləri yaşıla dolu idi. Lakin oyanıb, əllərini döşəməyə sürtərək, zəncirini axtaranda, nə zənciri tapa bildi yanında, nə də yoldaşını. Varavvanı heç kimlə bağlamamış-dilar, bütün yer üzündə bağlılığı kimsə yox idi.

Bir dəfə, sarayın tağlı zirzəmisində tək qalanda divarın gizlin bir guşəsində kobud əllərlə çizilmiş bir balıq şəkli gördü. Şəkli əlindən gəlməyən birisi çizmişdi, lakin nəyi təsvir edirdi, mənası nə idi, bu tamam aydın sezilirdi. Varavva dayanıb



fikirləşirdi ki, görəsən, bu qulların hansı xaçpərəstdir? Bu barədə sonra da xeyli fikirləşdi, qulların hər birinə göz qoydu, tapmacanı açmağa çalışırıdı. Lakin heç kəsdən heç bir şey soruşmadı. Karına gələ biləcək məlumat da toplamırıldı. Əgər istəsəydi, çətin iş deyildi. Amma heç kəsdən soruşmadı.

O, başqa qullarla ünsiyyət saxlamırıldı, daha doğrusu, yalnız ehtiyac olanda danışındı. Heç kəslə danışmadığına görə də heç birini tanımadı və heç biri onun üçün maraqlı deyildi.

Romada xaçpərəst çox idi, bu, Varavaya bəlliyydi. Məlum idi ki, onlar şəhərin müxtəlif yerlərindəki ibadət evlərində dəstə-dəstə toplaşırdılar. Amma o, belə yerlərə getmirdi. Bir-neçə dəfə fikirləşmişdi ki, getsin, lakin getməmişdi. Onların Tanrısinın adını boynundakı lövhədə gəzdirirdi, amma bu ad artıq çizilmişdi.

Son vaxtlar, təbii ki, xaçpərəstlər də gizlənməyə başlamışdilar, məxfi yığışırdılar, başqa-başqa yerlərdə; təqiblərdən çəkinirdilər. Bu barədə qul bazarında eşitmişdi, orada bir nəfər Müqəddəs Ana məbədinin gözətçisi Varavvadan qorunmaq istəyəndə əlini açdığı kimi, beş barmağını açıb, xaçpərəstlərdən qorunmağa çalışırdı: Onlar təhlükəli və murdardırlar, cadu ilə məşğul olurlar – əllərindən nə gəlmir ki! Tanrıları da dəhşətli cinayətkardır, onu lap çıxdan asıblar. Onlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır...

Bir axşam o, təsadüfən eşitdi ki, iki qul zirzəminin qarənlığında piçıldışır, onu görmür və elə bilir ki, yaxınlıqda kimsə yoxdur. Varavva da onları görmürdü, amma səslerindən tanımışdı. Bu evə təzəlikcə gəlmİŞdilər, onları bazardan bir-iki həftə qabaq almışdilar.

Söhbət Appi yolunun üstündə, Mark Lüsi başında xaçpərəst qardaşlığının sabah axşam baş tutacaq yığıncağından gedirdi. Tezliklə Varavva başa düşdü ki, onlar bağın özündə yox, oradan başlanan yəhudü katakombalarında yığışacaqlar.

Görüş üçün çox qəribə yer idi... Ölülərin arasında... Görnələr gəlir ağillarına...

Ertəsi gün axşam Varavva, hələ zirzəminin qapıları bağlanmamışdan, canını təhlükəyə atıb, gizlincə sarayın həyətindən çıxa bildi.

O, Via Apiaya çatanda şər qarışındı və yolda, demək olar ki, heç kəslə rastlaşmadı. Bağ'a necə keçmək lazımlı olduğunu qoyun sürüsünü evlərinə qovan bir çobandan soruşdu.

Yerin altına girəndə əllərini divarlara sürtərək, üzüaşığı aparan dar keçidlə irəliləməyə başladı. Bayırdağı işıq hələ yuxarıdan düşürdü bura və bir-birinin yanında zülmətə gedən qəbirlərin ilk cərgəsi görünürdü. Varavva əlini soyuq, yaş divarlara sürtə-sürtə gedirdi. Onlar birinci, böyük qalereyada toplaşacaqdılar, bunu da həmin qullardan eşitmışdı. Varavva elə hey gedir, gedirdi.

Budur, deyəsən, nəsə səs eşidir. O, yerində donub, qulaqlarını şəklədi – yox, heç bir səs gəlmirdi. Yenidən getməyə başladı. Addımlarını ehtiyatla atırdı, qabağına tez-tez pillələr çıxırdı, gah bir, gah da ki, bir neçəsi birdən və bu pillələr onu getdikcə daha dərinliyə aparırdı.

Qalereya isə görünmürdü, yalnız qəbirlərin arası ilə irəliyə aparan dar yol vardı. Sonra isə bu yol haçalandı və Varavva artıq bilmirdi ki, hansı səmtə getməlidir. O, çəşqin halda yerində mixlandı. Lakin qəflətən çox uzaqda bir işıq parladı. Hə, işıq id! Varavva özünü həmin istiqamətə atdı. Hə, deyəsən, elə ordadırlar!

Birdən həmin işıq yox oldu. Tamam itdi. Bəlkə, o bilmədən, başqa keçidlə getmişdi? Tez geriyə döndü ki, işığı bir də görsün. Lakin artıq görünmürdü, heç yanda yox id!

Varavva bir şey başa düşmürdü. Harda idilər? Necə tapşın onları? Axi burda olmalıdırlar!

Görəsən, hara gəlib çıxıb? Eybi yox, necə gəldiyini yaxşı xatırlayıb, çıxışın yolunu bilir, nə vaxt istəsə, qayıda bilər. Varavva qərara aldı ki, geri dönsün.

Bütün girinti-çixıntılarını yaxşı yadda saxladığı həmin o keçidlə qayıdanda, o işığı bir də gördü. Güclü, parlaq işıq



idi – yan keçiddə – yəqin, bayaq görməmişdi onu və işıq indi əks səmtə gedirdi. Yəqin, elə həmin işıq idi və Varavva işığa tərəf cumdu. İşıq isə getdikcə güclənir, güclənirdi... Birdən də söndü. Yenə tamam yox oldu.

Varavva başından tutdu. Əllərini sürtüb, gözlərini yoxladı. Bu nə işıq idi? Ümumiyyətlə, burada işıq vardımı? Bəlkə, onun gözünə görünüb? Bəlkə, yenə gözlərinə nəsə olub?.. bir zamanlar, lap çoxdan olduğu kimi... O, gözlərini ovuşdurub, çəşqin halda ətrafına göz gəzdirirdi...

Heç bir işıq yoxdur burada! Heç yanda! Ətraf yalnız qatı bir zülmətdir və o, bu zülmətin ağuşunda tək qalıb, heç kim yoxdur burada, heç kim, yalnız ölülərdir!..

Ölülər! Dörd bir yanında ölülər! Hər yerdə, hər yanda, hər tərəfdə, bütün keçidlərdə. Hara getsin? O bilmirdi, hara getmək lazımdır ki, çıxa biləsən, buradan çıxasan, ölülər səltənətindən çıxasan...

Ölülər səltənəti!.. O, Ölülər səltənətinə gəlmişdi! O, Ölülər səltənətinin əsiridir!

Onu dəhşət bürüdü. Ürəkbulandırıcı bir dəhşət. Birdən çıxıb getdi, hara gəldi getdi, keçidlərlə yüyürür, görünməz pillələrdə səndələyir, gah o tərəfə, gah da ki bu tərəfə cumurdu, çıxmaq istəyirdi buradan, bayira çıxmaq... O, dəli kimi çapalayıb, boğulmaq dərəcəsində nəfəsi kəsilirdi... Ləngərləyə-ləngərləyə, ölülər hörülmüş divarlara dəyə-dəyə, buradan can qurtarmaq ümidi də itirdi...

Birdən bir iliq meh toxundu üzünə, haradansa yuxarıdan gəlirdi, başqa dünyanın mehi... Artıq ağlı tamam başından çıxmaqda olan Varavva üzüyuxarı getdi və bir də gördü üzümlüyün içindədir. Orada torpağın üstünə uzanıb boş, qaralmış səmaya baxırdı.

Hər tərəf qaranlıq idi. Həm yer, həm də göylər. Hər yan.

Varavva gecənin Via Appiası ilə şəhərə qayıdanda özünü tamam tənha hiss edirdi. Ona görə yox ki tək idi, heç kəslə

üz-üzə gəlmir, heç kəslə yanaşı addımlamırıldı, ona görə ki, bütün yer üzünü sarmış bu nəhayətsiz gecədə, həm yerdə, həm göydə, həm ölülər, həm də dirilər arasında kimsəsiz qalmışdı. O, həmişə tək olub, amma bunu yalnız indi anlamışdı. Zülmət içində addımlayırdı, sanki, zülmətdə basdırılmışdı, qoca, tənha üzünü isə atasının vurduğu yaranın çapığı bölürdü. Qırış-qırış, qoca sinəsindəki çal tüklərin arasında da Tanrıının adı pozulmuş lövhə gizlənmişdi. Bəli, o, tək idi, nə yerdə, nə göydə bir kimsəsi yox idi...

O, öz içində, özünün ölülər səltənətində qifillanmışdı. Necə çıxayırdı oradan?

O, başqa bir insana bircə dəfə bağlanmışdı. Onda da dəmir zəncirlə. Yalnız dəmir zəncir bağlayırdı onları və başqa heç nə.

O, daş döşənmiş yolda addımlarının əks-sədاسını dinleyirdi. Yoxsa mütləq siikut bərqərar idi, sanki, bütün yer üzündə tək-tənha qalmışdı. Hər tərəfdən zülmət qucaqlayırdı onu. Bircə işıq da görünmürdü. Heç yanda görünmürdü. Göylərdə ulduz da yox idi, sanki, hər yer tərk edilmiş, bomboş idi.

O, qızdırmalı kimi ağır-agır nəfəs alırdı, hava boğucu, isti idi. Bəlkə, elə Varavvanın qızdırmasıvardı, bəlkə, xəstələnmişdi, bəlkə, orada, aşağıda ölüm dolmuşdu vücuduna? Ölüm! O, ölümü daim içində gəzdirirdi, ölüm elə anadan olan-dan onun özündə idi. Ölüm onu qaranlıq keçidlərə qovurdu – şüurunun qaranlıq köstəbək keçidlərinə, içində dəhşət doldurdu. O isə sevinərdi ölümə... Əməlli-başlı sevinərdi... Yox, yox, bircə ölüm yox! Öləməsin!..

Onlar isə ölülər səltənətində, öz Tanrılarına ibadət üçün toplaşırlar, birləşirlər. Onlar ölümdən qorxmurlar, onlar ölü-mə qalib gəliblər. Qardaşlıq məclislərinə toplaşırlar, özlərinin məhəbbət axşamlarına... “Bir-birinizi sevin”... “Bir-birinizi sevin”...

Budur, yanlarına gəlmişdi, amma tapa bilmədi, yox idilər, heç kim yox idi. Və yenə zülmətdə, öz köstəbək keçidlərinin zülmətində dolaşası oldu...



Hara yox olmuşdular? Bir-birini, guya, sevən bu insanlar
hara itmişdilər?

Hara itiblər, axı gecədir, boğucu gecə (burada, şəhərin
içində artıq bürkü onu bayaqkı kimi əzmirdi), – bütün yer
üzünü sarıb bu gecə, qızdırmaли gecə, nəfəs almaq imkanı
verməyən gecə və bu gecə Varavvani əzir, boğurdu...

O, tini buruldu və burnuna qəflətən tüstü qoxusu vurdu.
Tüstü yaxınlıqdakı evin zirzəmisindən, onun birinci qatından
gəlirdi, pəncərələrdən ara-sıra alov dilimləri də görünürdü...
Varavva irəli atıldı!

Qaça-qaca digər qaçan adamların da səslərini eşidirdi:
– Yanğıн! Yanğıн!

Tinin ucuna çatanda gördü ki, o biri küçədə də yanğıн
var, özü də daha güclüsü. Heç nə anlaya bilmirdi... Birdən
haradansa səs gəldi:

– Xaçpərəstlərdir! Xaçpərəstlər!

Varavva əvvəlcə yerində donub qaldı, başa düşmürdü,
nə demək istədiklərini anlamırı, dərk edə bilmirdi. Xaçpə-
rəstlər?.. Və birdən hər şey çatdı ona.

Hə də! Xaçpərəstlərdir! Romanı onlar yandırıb! Onlar
bütün dünyani yandırırlar!

İndi aydın oldu ki, niyə katakombalarda tapa bilməmişdi
onları! Şəhərdə qalmışdilar ki, murdar Romanı yandırsınlar,
bütün bu murdar dünyani odlasınlar! Onların vaxtı yetişdi!
Onların Xilaskarı gəldi!

Çarmıxa çəkilən həmin o Qolqofadakı qayitdi. İnsanları
xilas etmək üçün, bu dünyani dağıtməq üçün. Vəd vermişdi
axı! Dağidacaqdı, odlar içində məhv edəcəkdi. Söz vermişdi.
Nəhayət ki, öz gücünü əyan elədi. İndi Varavva da ona kömək
etməlidir! Yaziq Varavva, Xilaskarın Qolqofadakı yazıq qar-
daşı onu bir daha peşman etməz! Bir də aldatmaz!

O artıq yaxınlıqdakı yanana evə çatırdı, yerdən alışmış
taxtanı götürüb qonşu evin pəncərəsindən içəri tulladı.
Kösövləri bir-bir götürüb atırdı, zirzəmilərə, evlərə atırdı!

Varavvaya arxayın ola bilərlər! O, hədəfi dəqiq vurur! Necə alov qalxırdı! Atəş bir evdən o birisinə keçir, divarları yala-yırdı, hər şey alov içindəydi! Varavva isə hələ qaçırdı, qaçırdı ki, yanğın bir az da böyüşün, o qaçırdı, nəfəsi çatmasa da, qaçırdı və sinəsinin üstündəki Tanrıının adı ürəyinin düz başında döyüñürdü. Onları peşman eləmədi! Zaman yetişəndə, ona, həqiqətən, ehtiyac olanda, vaxtı çatanda, həmin əzəmətli an yetişəndə, hər şeyin məhv olmaq vaxtı çatanda o öz Tanrısını peşman eləmədi! Alov güc yiğir, yiğirdi! Nəhəng, qarışışalınmaz bir od dənizinə dönmüşdü ətraf. Bütün dünya od içindəydi!

Budur o! Bax, onun çarlığı budur!

Kapitolinin altındaki zindana yanğınlardan törətməkdə ittiham edilən bütün xəçpərəstləri toplamışdilar, onların arasında Varavva da vardi. Onu cinayət başında yaxalayaraq dindirmiş və bura gətirmişdilər, onların yanına. Artıq bir yerdə idilər.

Məhbəs elə qayanın içində yonulmuşdu, divarlarından da su damcayıyıldı. Alaqqaranlıqda üzləri görmək mümkün deyildi və Varavva buna sevinirdi. O, üzünü hamidan çevirib çürümüş samanın üstündə, bir kənarda oturmuşdu.

Hamısı yanğından danışındı, onları nə gözlədiyindən danışındı. Təbii ki, yanğında ittiham eləməkləri yalnız onları tutmaq üçün bir bəhanə idi. Hakim özü də gözəl bilirdi ki, heç nəyi yandırmamışdilar. Axı onların heç biri yanğın baş verən yerdə deyildi, hamı evində idi, eşidəndə ki katakombalardakı görüş barədə kimsə xəbərləyiib və bu gün onları tutacaqlar, heç biri evindən çölə çıxmamışdı. Onlar günahkar deyildilər. Amma nə fərqi vardi ki? Hamiya lazımlı idi ki, günahkar onlar çıxsın. Satqın, pulla alınmış tör-töküntülərin qışqırıqlarına hamı inanmalı idi: "Bu, xəçpərəstlərdir! Xəçpərəstlərdir!.."

– Onları kim satın almışdı, görəsən? – qaranlıqdan bir səs gəldi. Amma suala fikir verən olmadı.



Inventas vitam
juvat excusisse
per artes

...Onlar, Müəllimin davamçıları necə yanğın törədə bilərdilər, Romanı necə yandırı bilərdilər axı? Buna inanmaq mümkün idimi? İnsan ruhlarının Müəllimi insanların şəhərinə od vurmur. O, bizim Tanımızdır, yerin və göyün Tanısı, canı deyil.

Başladılar ondan danışmağa, İşıq və Məhəbbət olan Tanrılarından, onun vəd etdiyi və bu insanların gözlədiyi çarlığından. Sonra başladılar himn oxumağa, gözəl, qəribə sözləri olan, Varavvanın qabaqlar heç vaxt eşitmədiyi bir himn. O oturub başını aşağı dikərək dinləyirdi.

Bu yerdə qapının dəmir cəftəsini bayırdan çəkdilər, cirildayıb açıldı və içəri nəzarətçi girdi. Qapını açıq qoydu ki, məhbuslara yemək paylayana kimi işıq düşsün. Özü isə, görünür, lap təzəcə yemişdi, əməlli-başlı vurmuşdu, çünkü sıfəti qırmızı idi, həm də çox danışındı. Kobud söyüslər söyəsöyə, yeyiləsi halı olmayan xörəyi dustaqların qabağına atırdı. Düzdür, öz söyüsləri ilə kimsəni təhqir eləmək niyyəti yox idi, sadəcə olaraq, bu işlə məşğul olanların dilində danışındı, bütün həbsxana nəzarətçiləri bütün zəmanələrdə elə belə danışırlar. Amma, ümumiyyətlə, məhbuslara münasiibətinə pis deməzzdin. Birdən o Varavvanı gördü, yarıcaq qapıdan işıq düz onun üstünə düşmüşdü, görən kimi də qəhqəhə çəkdi.

– Bu sarsaq da buradadır ki! – qışqirdı. – Yaman əlamdaydı; otərəf-butərəf cumub Romanı yandırırdı! Əbləhə bax! Siz də yalandan deyirsiniz ki, guya, xəbəriniz yoxdur! Onu əlində yanar kösöv yanacaq anbarına sarı qaçanda tutular – Kay Servinin anbarına!

Varavva gözlərini qaldırmırdı. Üzü donuq idi və heç nə ifadə eləmirdi, yalnız gözünün altındaki çapiq qızarırdı.

Digər məhbuslar onu heyrət içində süzürdülər. Burada onu tanıyan yox idi. Onlar elə bilirdilər ki, adı cinayətkardır, bu işə heç aidiyyəti yoxdur, onu ayrı dindirmişdilər axı.

– Ola bilməz, – məhbuslar piçıldasdılar.

– Nə ola bilməz? – nəzarətçi təəccübləndi.

– O xaçpərəst ola bilməz, – cavab verdilər. – Əgər onun barəsində dediklərinin hamısı həqiqətdirsə, belə bir adam heç vaxt xaçpərəst ola bilməz.

– Ola bilməz deyirsiniz? Hə? Özü etiraf eləyib bunu. Onu yaxalayanlardan eşitmışəm. Elə dindirəndə də hər şeyi boy-nuna alıb.

– Axı biz onu tanımiriq, – çəşqin tərzdə mızıldandılar.

– Bizimkilərdən olsayıdı, tanıydıq. Amma onu ilk dəfədir görürük.

– Yaxşı, bəsdir oyun oynadınız! Dayanın, indi göstərərəm!

– Və o Varavvaya yaxınlaşıb boynundakı lövhəni çevirdi.

– Buyurun! Baxın! Bu nədir – sizin ilahinin adı deyil, hə? Mən bu işarələrdən baş çıxarmıram, baxın da, görün nə yazılıb, düz deyil? Özünüüz oxuyun!

Onlar Varavvanı dövrəyə alıb lövhənin arxasındaki yazıya sarsıntı içində baxırdılar. Əksəriyyəti bir şey anlamadı, amma bəziləri həyəcanla piçildiyirdi:

– İsa Məsih... İsa Məsih...

Nəzarətçi lövhəni çevirib, qalib görkəmlə ətrafdakıların sıfətlərini süzdü.

– İndi nə deyəcəksiniz, hə? Sizcə, o, xaçpərəst deyil? Bunu hakimə özü deyib və bir də əlavə eləyib ki, o, Sezarn qulu deyil, həmin bu Tanrıının quludur, sizin ibadət elədiyiniz həmin o Tanrıni isə çoxdan asıblar. İndi onun özünü də asacaqlar, nədən deyirsiniz, mərc gələ bilərəm. Elə sizin də hamınızı, yeri gəlmışkən, asacaqlar! Nə qədər zirək olsanız da, bəxtiniz gətirmədi, bu sarsaq peyda oldu sizin aranızda, ələ keçəndə də özü etiraf elədi ki, xaçpərəstdir!

Sonra onların çəşqin sıfətlərinə istehzali nəzər salıb qapını arxasında bağlayaraq getdi.

Onlar isə Varavvanı dövrəyə aldılar, sual yağıdırmağa başladılar. Kimdir o? Yəni, həqiqətən, xaçpərəstdir? Hansı qardaşlıqdandır? Yəni, doğrudan, o yandırıb?



Varavva isə onlara heç bir cavab vermirdi. Üzü tamam bozarmışdı və qoca gözləri baxışlarını lap dərində gizlədirdi.

– Xaçpərəst deyil! Nədir, özünüz görmədiniz məgər? Yazının üstündən cızıq çəkilib!

– Cızıq çəkilib? Tanrıının adının üstündən cızıq çəkilib?!

– Hə də! Özünüz gördünüz ki!

Kimsə buna fikir vermişdi, amma başa düşməmişdi ki, bu cızığın mənası nə ola bilər. Nə idi mənası, görəsən?

Budur, indi də onlardan biri lövhəni özünə tərəf dartıb baxmağa başladı, içəridə işıq lap zəif olsa da, adın üstündən kiminsə qüvvətli əli ilə, bıçaqla çalın-çarpaz iki xətt çizildiğini seçə bildilər.

– Tanrıının adının üstündən niyə cızıq çəkiblər? – soruşurdular. – Niyə? Bu nə deməkdir? Səninləyik – eşitmirsən? Nə deməkdir bu?

Varavva isə bir kəlmə də cavab vermirdi. O oturub başını aşağı salmışdı, imkan verirdi ki, lövhəsinə ürəkləri istəyən qədər baxsınlar, lakin bircə kəlmə də danışmirdi. Bu insan onları getdikcə daha çox heyrət və qəzəbə düşər edirdi. Özünü xaçpərəst kimi qələmə verir, amma belə birisi xaçpərəst ola bilməz! Belə iş olar?! Nəhayət, onlardan hansısa zindanın uzaq küncündə oturmuş və bu səhbətlərdə iştirak etməyən qocaya yaxınlaşdı. Onunla nəsə danışdı və az sonra qoca ayağa qalxıb, Varavvaya yaxınlaşdı.

Beli azacıq bükülsə də, bədəni möhkəm idi, boyu da hündür idi! Saçları uzun, amma seyrək, elə sinəsinə tökülmüş saqqalı kimi ağappaq idi. Bütün görkəmi insanda bir hörmət hissi doğururdu, çox sakit təbiəti vardi və gömgöy gözləri uşaqlıq kimi baxırdı, hərçənd ki, ixtiyar müdrikliyi yağırdı bu gözlərdən.

Əvvəlcə o, bir xeyli müddət Varavvanın qoca, bomboz sıfətinə diqqətlə baxdı. Sonra, elə bil, nəyissə xatırlayaraq başını buladı.

— Gör nə qədər keçib üstündən, — deyə, sanki özünə haqq qazandıraraq, dilləndi və onun yanındaca samanın üstünə oturdu.

Ətrafda durub bu mənzərəni süzənlər isə heyrət içindəy-dilər. Yəni onların müqəddəs atası bu şəxsi tanıydı?

O isə, heç şübhəsiz ki, tanıydı onu, elə ağzını açıb danışan kimi məsələ aydın oldu. O, Varavvadan həyatının necə keçdiyini soruşdu. Varavva da qismətinə düşənlərdən danışdı. Təbii ki, hər şeyi yox, hər şeyi necə danışa bilərdi, lakin elə danışdı ki, həmsöhbəti çox şeyi anladı və çox şeyi təsəvvür elədi. O, Varavvanın dilinə gətirmədiyi mətləbləri anlayandaancaq fikirli-fikirli başını tərpədirdi. Onlar yaxşıca söhbətləşdilər, hərçənd ki, Varavvanın kimsəyə bel bağlamaq adəti yox idi, elə indi də bu qocaya qismən etibar edirdi. O, qocanın suallarına sakit, yorğun səslə cavab verir və hərdən onun uşağınını xatırladan ağıllı gözlərinə və qoca, qırış basmış sifatınə baxırdı, illər ondan da yan keçməmişdi, amma üzündəki qocalıq Varavvanın üzündə olandan deyildi. Qırışlar dərinə işləmişdi, amma sıfət tamam başqa idi, o, sanki sakitlikdən nurlanırdı. Dərisi, demək olar ki, ağappaq idi, yanaqları batmışdı, bəlkə də ağızındaki dişlərin azalmasından idi. Ümumiyyətlə isə, heç dəyişməmişdi, bir zamanlar olduğu kimi sadə, eyhamsız danışındı.

Hörmətli qoca yavaş-yavaş öyrəndi ki, Tanrıının adının pozulmasına səbəb nədir və Varavva nədən Romanın yandırılmasına kömək eləyirmiş — o, onlara yardım etmək, bu dünyani bünövrəsinə kimi yandırmaq üçün Xilaskara kömək göstərmək istəyirmiş. Qoca bunu eşidəndə başını təəccübə buladı və Varavvadan soruşdu ki, şəhəri onların — xaçpərəst-lərin odlamasına necə inandı ax? Bunu Sezarın özü əmr etmişdi, Varavva isə bu işdə ona kömək eləyirdi.

— Sən bu dünyanın hökmədarına yardım edirdin, — dedi.
— Boynundakı lövhənin üstündə adı sənin sahibin kimi yazılmış birisinə, adı pozulmuş Tanrıya yox. Özünün də xəbərin olmadan, qanuni sahibinə xidmət göstərirdin. Bizim



Tanrıımız Məhbəbətdir, – deyə, o, sakitcə əlavə etdi. Varavvanın tüklü sinəsindən asılmış lövhəni əlinə alaraq öz Tanrısının və Müəlliminin pozulmuş adına acı-acı baxdı.

Sonra onu buraxıb dərindən köks ötürdü. O anladı ki, Varavvanın qismətindəki lövhə elə budur və onu ömrünün sonuna kimi daşımalıdır, başqa heç bir şey eləmək olmaz. O, bir də bunu anladı ki, Varavva özü də artıq hər şeyi anlayıb: bunu onun nigaran, kimsəsiz gözlərindən oxuyurdu.

– Kimdir bu? Kimdir? – hamı qocanın ayağa qalxdığını görəndə yerindən qışqırışdı. O cavab vermək istəmirdi, bu heç ürəyindən deyildi. Lakin onlar elə yapmışdılar ki, əl çəkənə oxşamırdılar və qoca da güzəştə getməyə məcbur oldu:

– Bu, Varavvadır, Müəllimin yerinə azadlığa çıxan adam, – dedi.

Onlar bu yad adamı tam anlaşılmaz, çəşqin nəzərlərlə süzürdülər. Onları heç nə bundan artıq təəccübəldirə, qəzəbləndirə bilməzdii.

– Varavva, – deyə piçildaşdılar. – Buraxilan Varavva!

Ağıllarına sığmırıldı heç cür. Qaranlıqda gözləri nifrət işığı saçırı.

Qoca isə onlara təsəlli verdi:

– O, bədbəxt adamdır, bizim haqqımız çatmaz onu ittiham eləyək. Özümüzün o qədər çatışmayan, qüsurlu cəhətlərimiz var ki! Əgər Tanrı bizi bağışlasa belə, bu da öz xidmətimiz olmayıacaq. Bizim ixtiyarımız yoxdur ki, kimisə Tanrısı olmadığına görə ittiham eləyək.

Onlar keyiyib durdular və sanki, bu sözlərdən sonra, bu dəhşətli sözlərdən sonra Varavvanın üzünə baxmağa belə cürətləri çatmirdi. Ondan dinnəzçə aralanaraq, bayaq oturduları yerlərinə keçdilər. Qoca da köks ötürüb onların dalınca getdi.

Varavva yenə tək qaldı.

Məhbəsdəki bütün günlərini bax beləcə tək, qalanlarından ayrı, bir kənarda keçirdi. Onların nəğmələr oxuyaraq

Tanrıını necə vəsf etdiklərini, bir-birinə qarşıda onları gözləyən ölüm və əbədi həyat barədə düşüncələrini necə etibar elədiklərini eşidirdi. Hətta hökm elan ediləndən sonra bu söhbətlər daha tez-tez davam edirdi. Onlar inanırdılar və heç bir şübhələri yox idi buna.

Varavva bütün bunları eşidərək dərin fikrə getmişdi. O da qarşıda nələr görəcəyi barədə düşünürdü. Zeytunlu dağda onunla duz-çörəyini bölən, artıq çoxdan bir də ölmüş və ağaran kəlləsiylə çoxdan əbədi zülmətə gülümsünən qocanı da xatırladı.

Əbədi həyat...

Varavvanın yaşadığı bu həyatın bir mənəsi vardımı? Yəqin, yox idi. Axı o bunların heç birini bilmirdi və qərar vermək də onun işi deyildi.

Ağ saqqallı qoca aralıda, özünüküllerin içində oturmuşdu. Onlarla bənzərsiz Qalileya şivəsində danışır, dediklərini dinləyirdi. Hərdən də tamam susur, əlləri ilə iri başına söykək verib dayanırdı. Bəlkə də, öləndən sonra uyumaq istədiyi doğma Genisaret sahillərini xatırlayırdı. Lakin bu, öz ixtiyarında deyildi. Onun yolunun üstünə Müəllimi çıxmış və demişdi: "Ardımcı gəl". Onun da gəlməkdən başqa, ayrı bir yolu yox idi. Uşaq gözləri ilə düz qarşısına baxırdı qoca və qırış-qırış sıfəti ətrafa əzəmətli bir sakitliyin nurunu səpirdi.

Sonra onları çarmixa apardılar. İki-iki zəncirlədilər, Varavvayla bir zəncirlə bağlanmağa adam qalmadı və o lap axırda, təkbaşına gedəsi oldu. Təsadüfən belə alınmışdı. Təsadüfən bir də elə alındı ki, onu ən uzaq xaçda çəkdilər çarmixa.

Xeyli adamvardı və hər şey bitənədək çox çəkdi. Bütün bu müddət ərzində çarmıxdakilar bir-birinə təsəlli verirdilər. Varavvaya isə təsəlli verəcək bir kimsə yox idi.

Qaranlıq düşürdü və tamaşa gələnlər ayaq üstə durmaqdan yorularaq dağılışdılar. Artıq xaçdakilar da canlarını tapşırılmışdılar.



Inventas vitam
juvat excolusse
per artes

Bircə Varavva sağ idi. Onu daim qorxudan ölümün yetişdiyini hiss edəndə, üzünü zülmətə çevirdi və ona müraciət edirmiş kimi piçildadı:

- Ruhumu sənə tapşırıram.
- Sonra ruhunu azadlığa buraxdı.

SİVILLA

Ətəyində Delfa şəhərinin yerləşdiyi dağın yamacındakı tənha daxmada qoca bir qarı özünün ağıldıankəm oğlu ilə birlikdə yaşayırırdı. Daxmaları çox balaca idi, onun arxa divarı dağın daim nəm verən yamacından ibarət idi. Bu, bir zamanlar çobanların tikdiyi kasıb daxma idi. O, şəhərdən, məbədin müqəddəs torpaqlarından xeyli yüksəkdə, lüm-lüt dağa yetim kimi sığınmışdı. Qarı bu daxmanı nadir hallarda tərk edərdi, oğlu isə – heç vaxt. O, bütün ömrü boyu oturub, gülümsündüyü kimi, indi də yarıqaranlıqda əyləşmişdi, fikirlərinə gülümüşdürdü. Artıq çoxdan cavan deyildi, pərişan saçları ağarmağa başlamışdı. Sifəti isə toxunulmamış, həmişə necə idisə, eləcə də qalmışdı – saqqalsız, narın tüklü, özünün dəqiq cizgiləri olmayan, qəribə donuq təbəssümlü ilkin körpə toxunulmazlığında. Qarının sifəti sərt və qırışlı idi, alov qarsmış təki qaralmışdı, baxışlarından Tanrıni görmək nəsibi olan insana bənzəyirdi.

Tamam tənha yaşayırdılar, onlara baş çekən, heç o həndəvərə yaxın düşən belə yox idi. Bir neçə keçiləri vardi, qarı dağlarda bitki kökləri, ot-ələf yiğirdi – elə bununla da dolanırdılar. Başqa adamlardan kömək gözləmirdilər, çünkü onlarla ünsiyyət eləyən kiməy yox idi.

Daxmanın üzü vadiyə tərəf idi və qarı tez-tez oturub kandarın alatoranından aşağı, lap çoxdan tərk etdiyi dünyaya baxırdı. Hər şey ovçunun içi kimi görünürdü: evlərin arasında otərəf-butərəf gedən, öz qayğıları ilə məşğul insanlar, ziyanətçilərin məbəd meydanına təntənə ilə addımladığı müqəddəs yol, ilahinin evi qarşısında qurbanlar kəsilən mehrab. Hər şey ona yaxşı tanış idi. Bəzən isə səhərlər, sübh çağı bu yolda elə hadisə baş verirdi ki, ona yaxından, hər şeydən artıq



Inventas vitam
juvat excusisse
per artes

bələd idi. Məbəd meydanında hələ kimsə yoxdur, təkcə xidmətçi oğlan oraları süpürür, qapının ağızını ilahinin müqəddəs meşəsindən gətirilmiş təzə dəfnə budaqları ilə bəzəyir. Günəş şərqdəki dağların zirvəsindən indicə boy göstərib, bütün vadi yeni, aydın nura qərq olub. İki kahin tərəfindən müşayiət olunan gənc qadın müqəddəs yolla tələsmədən üzüyamaca gedir, o, dağdakı qayadan çəgləyan bulaqda yuyunub. Üzdən bir heyranlıq var, nəzərləri isə yaxınlaşmaqdır olduğu müqəddəs məkana dikilib. Gəlin paltarındadır, ilahinin gəlini. Xidmətçi oğlan məbədin girəcəyində onun qarşısına çıxır, əlindəki camdan üstünə müqəddəs su səpir və qadın paklaşaraq, ilahinin evinə qədəm basır ki, onun yenilməz ruhunu qarşılaşın.

Bineyi-qədimdən belə olub, indi də belədir. O, daxmasının qarşısında əyləşib hər şeyə özünün ixtiyar gözləriylə baxırdı. Arxasındaki alaqqaranlıqda isə üzünü narın tük örtmüş, uşaq sıfətli, çalsaç oğlu oturub gülümsünürdü.

Bir dəfə, lap qıruba yaxın şəhərdən gələn dağ cığırında bir nəfər göründü. Burada qəribə bir şey yox idi, bəzən adamlar mal-davarları otlayan dağ çəmənliliklərinə də qalxırdılar. Cığır daxmadan xeyli aşağı keçirdi. Amma bu dəfə onu çox təəccübəndirən bir şey baş verdi. Həmin şəxs qəflətən cığırдан çıxaraq dik, yolsuz-rızsız yamaca dirmanmağa başladı. Belə bir hadisə heç vaxt olmamışdı, heç vaxt kimsə cığırda çıxıb onun daxmasına tərəf qalxmamışdı. Gələsi kim vardi ki bura. Yamac daşlı, çinqılı idi və hərdən lap çətin qalxırdı onu. Bəlkə, buralara nabələd idi. Qarı özünün dağ yuvasından gözlərini çəkmədən dikdirə qalxan həmin bu adamı izləyirdi. Yaxınlaşdıqca sıfətini seçə biliirdi. Onu tanımadı. Kimi tanıydı ki. İndi yaşayanlardan heç kimi. Kifayət qədər hündürboy idi, buraların dəbinə uyğun vurulmamış qara, sıx, uzun saqqalı vardi. Yanaqları solğun, tamam qansız idi, amma bu yoxusu qalxmaq da ona asan başa gəlmirdi. Ömrünün çiçəklənən çağında bir kişiydi, yəqin, orta yaşlarına yenicə qədəm qoyardı.

Yaxınlaşanda qarını salamladı, amma bu yerlərin camaati kimi yox.

Daxmanın qabağındakı daş skamyaya çöküb aramla, sözləri çətinliklə seçə-seçə danışmağa başlayanda, qarı tam əmin oldu ki, gələn yadellidir, bəlkə də, çox uzaqlardan gəlmüşdi bura. Ağır baxışlarında, cavanlığına baxmayaraq, qoca gözlərindəki ifadədə nəsə yad şeylər sezdi. Əlbəttə, bu ifadə onun bütün həmyerililərinə deyil, şəxsən özünə də aid ola bilərdi.

Qariya danışdı ki, Delfaya orakullardan özi üçün çox əhemmiliyətli olan bir sualla gəlibmiş. Lakin heç orakulla görüşməyə imkan verməyiylər, məbədin içərisində, sualları olan adamların toplaşlığı zala belə buraxmadan yola salıblar.

Sənin sualının cavabı yoxdur – ona belə izah ediblər. Dünyada heç bir orakul bu suala cavab verə bilməz.

O, çəşqin halda məbəd meydanını tərk edərək, bütün günü şəhərdə məqsədsiz dolaşıb, hərdən fikirləşib ki, daha gözləmeli bir şey yoxdur, Delfani tərk etmək, hara gəldi çıxıb getmək istəyib. Lakin şəhərin ən yoxsul hissəsindəki çirkli döngələrin birində qoca, əldən düşmüş bir dilənçi ilə səhbətləşib; o, tində oturub titrəyən əllərini sədəqə almaq ümidi lə yoldan keçənlərə açıbmış.

Qoca dilənçini belə bir yerdə görmək qəribə idi, çünki buralarda, yəqin, elə hamı eyni dərəcədə yoxsul olardı, lakin o danışdı ki, əvvəller məbəd meydanında, ya da müqəddəs yolun üstündə dilənərmış, indi isə artıq ora getməyə gücü qalmayıb. Səhbətimiz belə başlandı, mən də ona öz qayğımdan, Delfaya uzun sürən mənasız səfərimdən danışdım, bir də onu söylədim ki, orakulun mənə cavab verə bilməyəcəyini eşidəndə necə kədərləndim. O, məni təəssübkeşliklə dinləyirdi, hərçənd ki Delfa orakulunun nəyəsə cavab verə bilməməsindən təəccüblənmişdi. “Yəqin, sualların yaman qəlizdir”, – dedi. Lakin sonra, bir az fikirləşib əlavə etdi ki, mənə kömək edə biləcək bir nəfər, hər halda, var. Həmin o şəxs hətta ən çətin suallara belə cavab verə bilər. O danışdı



Inventas vitam
juvat excusisse
per artes

ki, dağların zirvəsində Delfa orakulunun qabaqkı kahini, qoca pifiya yaşıyır. O qadın ilahi qarşısındaki borcundan vaz keçdiyinə görə hamı tərəfindən lənətlənib, xalqın nifrətini qazanıb. O, məbəd qarşısında da, ilahi qarşısında da, bütün müqəddəs şeylər qarşısında da borcunu tapdalayıb, lakin o, fövqəladə vergi verilmiş, böyük sivilə idi, Delfa orakulunun heç bir kahini onunla müqayisə oluna bilməz, onların heç biri onun qədər ilahi sevimliyi, ilahi vurğunu olmamışdı. O qadın geniş açılmış dodaqlarıyla öncəgörmələrini söyləyirmiş və ilahiyə bağlılı anlarında onun görkəminə tab gətirə bilən kimsə yox imiş. Qüdrətli nəfəsi ağızından püskürürmüş və deyirlərmiş ki, nitqi kükrəyən alov kimi qarşışılınmaz imiş, – ilahi onu o dərəcədə sevirmiş. İlahi başqalarını rədd edərək, yalnız onun vasitəsilə danışmış.

Lakin sonralar ağır günah işlətmışdı, həm ilahi, həm də insanlar qarşısında və özü özünü məhv eləmişdi, paya ilə, daş ilə silahlanmış qəzəbli kütlə də onu şəhərdən qovmuşdu və bütün adamlar da, xəyanət elədiyi ilahinin özü də onu lənətləmişdi. “Bu hadisə hələ mən balaca uşaq olanda baş vermişdi, – qoca dedi, – lakin həmin o sivilə barədə danışan olmasa da, adını çəkməsələr də, deyirlər ki, o, hələ də qovulduğu dağlarda yaşıyır və mən şübhə etmirəm ki, bu, həqiqətən, belədir. Çünkü ilahiyə bu dərəcədə yaxın olan birisinin, mənçə, ölməsi də asan bir şey deyil, yəqin, həmin o fövqəladə güc bu günə kimi də onun vücudunda qalır. İlahi öz ruhunu kimin vücudunda yerləşdiribsə, onu bir daha tərk etməz, mütləq lənətləməli olsa belə, orada yaşıyar.

Get onu axtar tap, sualının cavabını, yəqin ki, eşidəcəksən, hərçənd ki, həmin cavab səni dəhşətə də gətirə bilər.

Sonra o titrəyən əliylə yuxarı, bu dağın səmtinə işaretə elədi, mənə düzgün istiqamət verdi, hərçənd ki, tamam kor idi.

Qərib adamin öz nitqini ünvanladığı şəxs isə bütün söhbət ərzində olduğu kimi, hərəkətsiz oturmuşdu. Üzünün bir-cə cizgisi belə tərpənib qəlbinin içindəkiləri bürüzə vermədi.

Qonaq qara, qırışlı sifətə təəccüb dolu diqqətlə baxır, sanki, bu qədim, aydın işarələrinə baxmayaraq, çətin oxunan kitabı anlamağa çalışırdı. Bu kitab indi daha heç kəsin bilmədiyi çox əski bir dildə yazılmışdı.

Qarı uzun müddət dinmədi, öz içində qapılaraq, tərki-dünya nəzəri ilə baxırdı.

— Sən orakullardan nə barədə soruşmaq istəyirdin? — deyə, nəhayət, dilləndi, sanki, fikirlərindən ayrılmışdı.

— Öz taleyim haqqında soruşmaq istəyirdim, — o cavab verdi.

— Öz taleyin haqqında?

— Bəli, öz taleyim haqqında. Gələcək həyatım barədə. Məni qarşıda gözləyən hadisələr barədə.

— Amma bu haqda, demək olar ki, bütün insanlar soruşur, onları maraqlandıran yeganə şey elə budur. Bəs sənin taleyinin diqqətəlayiq cəhətləri nədir? Bəlkə, onda nəsə bir məxsusi cəhətlər var?

— Bəli. Var.

Və o, başına gəlmış, yaddaşına möhkəm həkk olunmuş, orada başqa heç bir şeyə yer qoymayan, onu qətiyyən rahat buraxmayan və Delfaya yollayan, indi isə suallarına cavab taparaq, ruhi müvazinət qazanmaq ümidi lə bura, onun yanına gətirən qeyri-adi hadisədən danışdı.

— Mən cavan arvadım və balaca oğlumla bir yerdə xoşbəxt yaşayırdım özüm üçün, — deyə söhbətinə başladı, — ana-dan olduğum şəhərdə də ömrümün sonuna kimi yaşamaq niyyətində idim. Əlimdə gəlir gətirən işim, atamdan miras qalmış evim vardi. Varlı deyildim, amma ehtiyac nə olduğunu da heç bilmirdim, gələcəyim haqqında narahatlılıq keçirmədən, sakitcə yaşayırdım, — zahirən hər şey yaxşı idi.

Bir dəfə evimizin darvazası ağızında durarkən çıynində xaç daşıyan, tanımadığım bir şəxs gördüm. Bunda təəccüb-lü, qeyri-adi bir şey yox idi, tez-tez olurdu ki, əsgərlər çarmıxa çəkilməyə məhkum olunan insanları mənim evimin qabağından aparırdılar, edam yerinə gedən yol buradan keçirdi.



Inventas vitam
juvat excusisse
per artes

Elə həmin şəxsin özündə də mənim diqqətimi çəkən, məxsusi bir şey yox idi. Rəngi avazımışdı, zahirən çox zəif, əldən düşmiş kimi görünürdü, çünki bir anlıq ayaq saxlayıb, məndən bir neçə addım o tərəfdə evimin divarına söykəndi. Bu, mənim xoşuma gəlmədi, – ölümə məhkum, bədbəxt bir adam idi, bir də gördün evimizə bəla gətirdi. Ona dedim, yolunu get, mən istəmirəm burada dayanasan.

O, mənə tərəf çöndü, üzünü görəndə başa düşdüm ki, adı adam deyil, onda, həqiqətən, qeyri-adı nəsə vardır. Amma niyə mənə belə gəldi, bunu izah eləyə bilməzdim. Sifətinin cizgilərində kin yox idi, məncə, adı halında bu cizgilər sakitlik, mütilik ifadə edərdi, lakin həmin an tamam başqa ifadə vardi üzündə – bu ifadə o qədər hökm-fərma və qorxuducu idi ki, onu heç vaxt unuda bilmərəm. “Başımı sənin evinə söykəməyə imkan vermədiyin üçün sənin bədbəxt ruhun dünya durduqca rahatlıq tapmayacaq”, – dedi.

Onun sözləri məni sarsıtdı və qəlbimə ox kimi sancıldı, halim dəyişdi. Əsgərlər isə ancaq güllüşdülər, onu qışnamışdilar, ayaq saxlamasından narazı idilər və tez qovdular ki, yoluna davam eləsin. Lakin öz xacını da götürüb gedənə kimi, yenə üzünü mənə tutub, sərt bir tərzdə dedi: “Mənə imtina etdiyin üçün, səni məndən də ağır cəza gözləyir: Sən heç vaxt ölməyəcəksən. Dünya durduqca bu dünyani dolaşacaq, sakitlik tapa bilməyəcəksən”.

Sonra o, xacını çıynınə aşırıb küçə ilə ayaqlarını sürüyə-sürüyə uzaqda, şəhər darvazalarının o üzündə gözdən itənə qədər getdi.

Mən isə qəlbimdə qəribə bir hissiyyat, baxa-baxa qaldım. Elə bil, nəsə gəlməşdi başıma, elə bir şey ki, hələ onu dərk etmək iqtidarında deyildim. Mən bunu nə özümə, nə başqasına izah edə bilməzdim, amma bu, belə idi. Bu adamın sözlərini eşitmış qonşularım görəndə ki mən baxa-baxa qalmışam, özümə gələ bilmirəm, dedilər ki, heç pis olmağa, çarmixa çəkiləsi bir cinayətkarın sözlərinə əhəmiyyət verməyə

dəyərmi, bu cür insanlar təhdid və qarğış yağdırmağı xoşayırlar, çünkü həyatlarını itirəcəklərinə görə hamiya, hər şeyə nifrət bəsləyirlər, belələri ağızlarına gələni söyləyə bilərlər, onların sözünə fikir verməyə qətiyyən dəyməz.

Mən, əlbəttə, anlayırdım ki, düz deyirlər bunu. Odur ki qonşuların bu məsələyə göstərdikləri münasibətdən, məni qınamalarından, çiyinlərini çəkməklərindən sakitləşdim. Kefim düzəldi, onlarla bir az söhbətləşib öz işimə döndüm və çalışdım ki, bu barədə daha fikirləşməyim.

Lakin bu hadisəni unuda bilmirdim. Onu özümdən nə qədər uzaqlaşdırsam da, zaman-zaman, bir də gördürün, yenə düşürdü yadımı. Saatlar ötürdü, mən öz işlərimlə məşğul idim, həyat adı axarında gedirdi; azindan, mənim özümə belə gəlirdi, lakin həmin adamın dediyi sözlər ürəyimə batmışdı, içimdən səslənirdi, kimsə o sözləri mənə elə hey təkrar-təkrar deyirdi – kim? Mən özüm? Bilmirəm, ancaq eşidirdim onları, aydın, səlis eşidirdim. Anlaya bilmirdim ki, niyə yadımı salıram bu sözləri, axı bilirdim ki, onların heç bir mənəsi yoxdur, qətiyyən yoxdur, bu sözlər başını evimin divarına söykəməsinə icazə vermədiyim tanımadığım bir qatilin dilindən çıxmışdı. Vəssalam, buna görə də əhəmiyyət vermək sarsaqlıq idi. Bəs niyə onları unuda bilmirdim?

Mən qəti inanırdım ki, sabaha kimi vəziyyətim düzələcək. Lakin səhər yuxudan duranda içimdə belə bir hissiyyat vardi ki, başıma nəsə gəlib, mən hələ yarıyuxulu vəziyyətdə yerimin içində uzananda daxilimdəki səs yenə həmin sözləri deməyə başladı, lap astaca, piçilti ilə birbaşa üzümə deyilmiş həmin hökmü təkrarlayırdı – kimin idi bu səs?

Yataqdən qalxıb, yenə özümə döndüm və işimin qulpundan yapışdım. Lakin daha həmişəki həvəslə yox – amma mən, adətən, sevinə-sevinə, səylə görərdim işimi. Yerimdə sakit otura bilmirdim, başladım evimizi avara-avara dolaşmağa, əlim heç nəyə yatmadı, heç nəyə həvəsim yox idi. Qətiyyən özümə bənzəmirdim, əvvəllər tamam başqa cür idim.



Inventas vitam
juvat excusisse
per artes

Günlər uzunu bax beləcə davam edirdi, mən yaman dəyişmişdim, heç özümü taniya bilmirdim. Bilmirəm nə qədər çəkdi, amma bir gün ağızdan-ağıza dolaşan bu qəribə xəbər mənə də çatdı, guya, bizim kütçə ilə çarmıxa çekilməyə aparılan Tanrıının oğlu imiş. Bu barədə açıq danışan yox idi, lakin şəhər camaati piçıldışır, xəbəri gizlincə bir-birinə ötürürdülər. Bunu dəqiq bilməli olanlar, ona inananlar isə, görünürlər, gizlənlər, xalqın qarşısında şahidlik etməkdən çəkinirdilər, onda hələ çəkinirdilər. Onlar azlıq təşkil edirdilər, şəhərlilərin çoxu isə, təbii ki, bu sözlərə inanmir, onu bəsit bir uydurma sayırdılar, həmin adamı edam edənlərsə bu fikri küfr sayaraq damğaladılar.

Tanrıının oğlu... haradan oldu? Tanrıının oğlu... Bu, sayıqlamadan başqa bir şey deyil. Lap gülməlidir ki. Uydurmaya bax. Tanrı oğlu?.. Mən başladım bu söz-söhbətin mənbəyini araşdırmağa, harada yaranıb və kim yayır onu – bəlli məsələdir ki, bunu eləyən ona inananlar, həmin o gizlənənlər idi. Onlar deyirdilər ki, möcüzə baş verib, hətta bir yox, neçəneçə möcüzə və bu möcüzələr ona dəlalət edir ki, bunların hamısı həqiqətdir. Deyirdilər ki, bizim ona inanmağımız, Tanrı oğlu olduğuna əminliyimiz, bunu qəlbimizlə duymağımız özü məgər möcüzə deyil? Onlar üçün, təbii ki, ən böyük, ən vacib möcüzə elə bu idi. Bu insanlar inandırıcı görünmüdürlər, onların sözlərinə əhəmiyyət verməyə dəyməzdı.

Mən bu barədə öz qonşularımla söhbət salırdım, soruşurdum ki, bu şayiələr haqqında, əgər xatırlayırlarsa, küçəmizdən öz xaçı ilə keçən qatilin Tanrı oğlu olması barədə nə fikirləşirlər? Onlar da bu söz-söhbəti eşitmışdilər, lakin əmin idilər ki, bütün bunlar boş danışaq, sarsaq uydurmadan başqa bir şey deyil.

– Lakin, elə bil, bu söhbətlərə çoxları inanırlar, – deyirdim.

Onlar da cavabında çıyılernini çəkirdilər, yəni dünyada dəli az deyil ki.

– Sən də indiyə kimi onun sözlərini götür-qoy eləyirsən?

– deyə qonşularımdan biri gülərək soruşdu.

— Yox bir, — deyə cavab verib, mən də güldüm. — Sənin ağlin başındadır, işim-güçüm yoxdur məgər?

Lakin düzünü deyirdimmi ona? Mən, doğrudan, bu barədə düşünmürdüm? Deməyə nə var ki, nə istəsən, deyərsən, bəs niyə mən bu qədər dəyişmişdim, ruhdan düşmüşdüm, sevinməyi yadırğamışdım, niyə hər şey mənə mənasız gəlirdi? Niyə belə olmuşdum? Niyə ətrafımda, öz içimdə bir sixici boşluq duyurdum — axı əvvəller özümü belə hiss etdiyim heç olmamışdı. Dəyişən nədir məndə? Niyə belə olmuşam?

Yadımdadır, bir dəfə gəzməyə çıxanda gördüm, mənə yaxşı tanış olan, arasında adda-budda zeytun və əncir ağacları bitən üzümlükləri, taxıl zəmiləri ilə bol gözəl yerlərə gəlmışəm. Qabaqlar gözlərimi oxşayan bu mənzərənin mənə nə dərəcədə boz, darixdirci gəlməsindən bərk heyrətləndim. İşıqlı, aydın bir gün idi, amma mənə elə gəlirdi ki, günəş batmaq üzrədir və bu boz, bomboş yerlərə baxanda ürəyimi anlaşılmaz bir sixıntı əzdi. Bu, nə deməkdir axı? Mənə nə olub?

Yəni mənim dünyam, bu gündən etibarən yaşamalı olduğum dünya, artıq belədir?

Şəhərə, evimizə dönəndə ayaqlarımızdakı ağırlığı indiyə kimi xatırlayıram.

Onda hələ arvadıma öz vəziyyətim barədə bir söz söyləmədim, demək istəmirdim. Amma elə bilirom ki, o, mənim özümədə olmadığımı görürdü. Necə görməyəydi axı?

Nəhayət, elə bir gün yetişdi ki, sirrимlə baş-başa qalmağa artıq qüvvəm qalmamışdı, daha dözə bilmirdim. Hər şeyi olduğu kimi ona danışmaq üçün günün bu vaxtlarında, adətən, hansı otaqda olurdusa, ora getdim.

İçəri girəndə həsinin üstündə uzanıb uşaqla oynayırırdı, oyunlarına mane oldum. Başına nəsə qəribə şeylərin gəldiyini bacardığım kimi izah etdim ona, dedim ki, yəqin, məni lənətləyiblər.

O, sözlərimin cavabında gülərək, arxası üstə uzanıb oğlumla oynamağına davam edirdi, uşağı əllərinin üstündə hündürə qaldırıb cingiltili səslə şaqqanaq çekdi.



– Deyəsən, elə dediyin kimidir, – deyə dilləndi, – sən daha məni heç vaxt öpmürsən.

Gülümsəməyə çalışdım, dayanıb onlara baxırdım və bilirdim ki, gördüyüüm bu mənzərə ən sevdiyim mənzərədir, lakin onların da üstünə, elə ətrafımda bütün gördüklərim kimi, indi, elə bil, bomboz kül səpilmüşdi.

Birdən özümü onların hər ikisinə yad olan bir adam kimi hiss elədim, mən onların həyatına mane olmamalıydim.

Elə aralanın kimi, yenidən oyunlarına davam etdiklərini eşitdim.

Mən özüm də az əvvəl onlar kimi idim. Yaşadığımı, varlığıma sevinirdim, pərvərdigarın hər verən günü sevinirdim. Bu həyat mənim üçün çox qiymətli idi. Hər verən günü? Qəribədir, axı o demişdi ki, mən həmişə yaşayacağam, heç vaxt ölməyəcəyəm. Qəribə deyildi məgər?.. Bəs onda nədən nəzəriyam? Məgər ən böyük arzum elə bu deyildi – ölməli olmayım, heç vaxt ölməyim? Bəs niyə sevinmirəm? Niyə özümü xoşbəxt sanmırıam?

“Dünya durduqca... Və heç vaxt da rahatlıq tapmaya-
caqsan...”

Əvvəllər bu barədə tam ciddiliyi ilə düşünməmişdim, indi isə əbədiyyətin nə olduğunu anlamağa başlayırdım. Anlamağa başlamışdım ki, əbədiyyət mənim öz həyatımı əlimdən alacaq. Başa düşdüm ki, bu əbədiyyət elə yoxluğun, lənətin özüdür, ruhumun sakitliyini də o alacaq əlimdən. “Əbədiyyət... onunla həyat arasında ümumi nə vardı”, – deyə fikirləşirdim, axı bu hər cür yaşama dabən-dabana zidd olan, nəhayətsiz, vüsətinin sərhədləri olmayan bir ölüm səltənətidir, çətin ki, canlı bir məxluq ona dəhşətlənmədən nəzər sala bilə və mən də əbədiyyətdə yaşamağa məhkumam? Niyə məhz mənim nəsibimdir bu? “Dünya durduqca...” Mənim ölüm cəzam budur, ağla gətirilməsi mümkün olan ən qəddar cəza. “Bu Tanrı mənim əlimdən həyatın bütün sevincini alacaq”, – deyə öz-özümə piçildiyirdim.

Onda ilk dəfə idi ki, gələcəkdə məni gözləyən mövcudluğunu aydın təsəvvür edirdim, ilk dəfəydi ki, onun mənasızlığını qavrayırdım və ilk dəfə idi ki, dəhşətli lənətin mənə hakim kəsilməsinə, bu şübhəli Tanrıının öz istəyinə nail olacağına və mənim ruhumun o deyənlərin hamisini yaşayacağına inandım. İnandım ki, hər şey onun öncədən gördüyü kimi baş verəcək.

Hər şey elə də oldu. Məndəki mənfi dəyişikliklər getdikcə daha gözəgirən olurdu və onlara müqavimət göstərməkdə artıq gücsüz idim. Nə etməliydim, nə gələrdi əlimdən? Başında gələnlərə necə müdaxilə edə, mane ola bilərdim? Bu, mənim imkanım daxilində deyildi, mən tamam gücsüz idim. Əger bədbəxt, kömək diləyən ruhum elə öz ruhum idisə, məni nəhayətsiz çıxılmazlığa yuvarlayan üzüçü xislət elə mənim özümdeydisə, daha əlimdən nə gələrdi ki?..

Bir dəfə, tam sarsılıraq, elə bir iş... elə bir hərəkət etdim ki, mənim dərdimi, bədbəxtliyimi bir az da dərinləşdirdi. Günün günortağı idi, lakin mən bikar adam kimi yatağında uzanıraq bir yana çıxara bilmədiyim fikirlərimin, ruhumdakı – mənim ruhum mənə məxsus deyildi artıq – nisgilin məngənəsində çırpinirdim. Qəflətən öz taleyimə və bu qismətimin günahkarı olan həmin o şər ilahiyə qarşı quduş bir qəzəb oyandı məndə. Niyə bununla barışıram?! Bu sərsəmliliklə niyə barışıram?! Mənə iyıələnmiş bu gücə qarşı niyə üsyan etmirəm, niyə hayqırıram ki, “mən yaşamaq, başqalarının yaşıdığı kimi yaşamaq, həmişə olduğum kimi olmaq istəyirəm! Mən başqaları kimi olmaq istəyirəm! Yaşamaq istəyirəm!”

Bunu dilimə gətirəndə – bu kəlmələri ucadan dedim, hərçənd ki, özüm-özümlə danişirdim, – elə bil, lənət yükü, ağır bir paltar kimi ciyinlərimdən düşdü və elə bir yüngüllük, elə sərbəstlik duydum ki, son zamanlar heç şahidi olmamışdım. Vəziyyəti belə görəndə yatağımdan qalxıb, arvadımla oğlum olan otağa getdim. Bir dəqiqə dayanıb onların necə qığlaşmasına, necə oynamasına tamaşa etdim, sonra isə yavaşça yaxınlaşdım, uşağı ehmallıca kənar eləyib arvadımı öpdüm.



Inventas vitam
juvat excusisse
per artes

O, isti, çilpaq qollarıyla boynumu qucdu və mənim otağıma keçdi, soyunandan sonra, bir neçə dəqiqə əvvəl əzablar içində qovrulduğum yatağıma girdi və mənim ona yaxınlaşmağımı gözləyərək tanış bir təbəssümlə baxdı. Hər şey qabaqkı kimi, bir-birimizi sevəndə olduğu kimi idi və mənə elə gəldi ki, artıq qələbəmi çalmışam, yenə də xoşbəxtəm.

Amma heç nə bacarmadım. O, mənimlə incə idi, həmişə kindən də incə, mən bunu duyurdum, axı gör nə vaxtdan bəri bir yerdə olmamışdım, lakin içimdə ehtiras oyanmırıldı. O, hərərətini verirdi mənə, amma təkcə o idi hərarətli, məni isə ancaq soyuq tər basmışdı, heç bir şey çıxmırıldı. Üzümdə onun tövşüyən, məni arzuladığından tövşüyən nəfəsini duyurdum. Özüm isə heç nəyə yarayan deyildim. Nəhayət ki, hönkürtü çəkdir. Mən uzanaraq onun gözəl, isti bədənini qucaraq hönkürüb ağlayırdım.

Sağclarımı, yanaqlarımı sığalladı. Sonra ikiəlli başımdan tutub diqqətlə, sinayıcı nəzərlərlə üzümə baxdı, çoxdan idi ki, mənə belə baxmamışdım.

– Sənin gözlərin necə qocalıb, – dedi.

Həmin gündən bədbəxtliyim dibsiz quyu kimi nəhayətsiz oldu, elə bir quyu ki, içində atıldım, amma dibinə çatmadım ki, ömrümün nöqtəsi qoyula. Bunda təəccüblü nə vardı ki? Zövqün zirvəsi, həyatın bəxtiyarlığı sonda ölmək imkanı deyilmə? Məhz bunu əlimdən almışdilar deyə, xoşbəxtliyini əbədi itirmiş birisi kimi bir daha onu dadmayacağım heyrətamız deyildi. Mən əbədi bədbəxtliyə məhkum idim.

Elə bilişəm ki, bundan sonra hamı məndəki dəyişiklikləri hiss etməyə başladı, özümə elə gəlirdi. Məndən qaçırm, gen gəzirdilər, kəlmə kəsməyə, göz-gözə gəlməyə məcbur olan isə mənə qəribə nəzərlərlə tamaşa edirdi. Qonşularım qaradınməz olmuşdu, deyəsən, nəhayət, başa düşmüşdülər ki, başıma bəla gəlib və anlayırdılar; bu, evimin divarına söykənməyə icazə vermədiyim həmin o çarmixa çəkməyə aparılan adamin ucbatındandır. Onlar bu barədə heç vaxt söhbət

salmırdılar, dediyim kimi, məndən qaçırdılar, lakin dəyişdiyimi aydın gördükleri də, davranışımıza gizlincə göz qoyduqları da, piçıldاشmaqları da və dərdimə şərik olaraq arvadım kimi gözlərimin çox qocaldığını deməkləri də yəqin idi.

Getdikcə arvadım məndən daha artıq çəkinməyə başlayırdı, elə bil, içimdə nəsə onu qorxudan bir şey vardi. Bəlkə də, lənətlənməyim barədə dediyim sözləri də yaxşı xatırlayırdı. Bilmirəm, onunla nə bu barədə, nə də aramızda baş verən həmin o hadisə barədə kəlmə də kəsməmişdik.

Öz-özümə deyirdim ki, görünür, o daha mənim gözlərimin içində baxmaq istəmir.

Yəqin ki, o, məndəki dəyişiklikdən heç də özümdən az əzab çəkmirdi. Bilmirəm, axı biz fikirlərimizi bir-birimizlə böülüşmürdük, bir-birimizin nə düşündüyüünü bilmirdik. Baxışlarımız isə danışdığım həmin o hadisədən sonra bir daha toqquşmurdu.

Onun nə düşündüyü, yeri gəlmışkən deyim ki, məni heç vaxt maraqlandırmayıb, uşaq kimi idi və onunla söhbətin heç bir faydası ola bilməzdi, amma əvvəllər mən bu barədə qətiyyən fikirləşmirdim, onun uşaq söhbətlərinə qulaq asaraq sadəcə ləzzət alırdım. İndi isə artıq ona heç müraciət etmirdim, çünki başa düşürdüm ki, onunla nəyisə müzakirə etmək mənasız bir işdir. Və artıq arvadımın varlığı mənim üçün bir əzaba çevrilmişdi, onun haradasa yaxında olmasından, hətta evimdə səsini, gülüşünü eşitməkdən əzab çəkirdim. Lakin o daha tez-tez gülmürdü. Vaxtinin çox hissəsini uşaqla keçirirdi, görünür, yenə də oynayırdılar, amma əvvəlkindən xeyli səssiz – demək olar, heç səsləri çıxmırıldı. Evinizdə, ümumiyyətlə, hər şey dəyişmişdi.

Özümdən asılı olmayaraq, həmin o kəsərsiz günümüdən sonra arvadıma qarşı içimdə bir kin baş qaldırmışdı, ondan intiqam almaq istəyirdim və indi də artıq bu intiqamıma başlamışdım. Ona tərəf qətiyyən baxmirdim, nə onu, nə də uşağı görmürdüm, özümü elə aparırdım ki, elə bil, onlar heç



Inventas vitam
juvat excusisse
per artes

yoxdurlar. Oğluma qalanda, ona heç vaxt dərin bağlılığım olmayıb – ya, bəlkə, var id? Hər halda, mənə elə gəlirdi ki, arvadım onun nazi ilə həddindən ziyan oynayır, çünkü özü də uşaq kimi idi və ona qarşı içimdə baş qaldırmış təhtəşür narazılıq indi, ondan həmişəlik ayrılandan sonra xüsusi bir vüsətlə alovlanmışdı.

Mənə belə gəlir ki, aramızdakı məhz bu narazılıqdan sonra əziyyət çəkməsi onun üçün daha böyük dərd olmuşdu və mən tez-tez aqladığını görkəmindən duyurdum.

Ona baxmaqdan çəkinsəm də, bunu həmişə hiss edirdim.

Dərd insanı daha mərhəmətli eləmir. Əgər mən əzab çəki-rəmsə, niyə başqası çəkməməlidir!

Amma, əslində, ona kobud, pis bir söz demirdim, bunda məni qınaya bilməzdi. Demək olar ki, ümumiyyətlə, danışmır-dım onunla və içimdə yiğilan qəddarlığı bürüzə verməməyə, gizləməyə çalışırdım. Amma elə bilirəm ki, o, içimdə baş verənləri hiss edirdi, bunu hiss etməyə bilməzdi. Kin də məhəbbət kimidir, sözsüz də başa düşülür.

Evimiz, elə bil, ölü idi, o dərəcədə sakit, üzüci olmuşdu ki, arvadım ruhdan duşmuş, qüssəli görünürdü, oğlum isə mən yaxınlaşanda gözdən itməyə can atırdı.

Təbiidir ki, elə bu cür şeylər də məni sıxırdı. Qəlbim özünü daha narahat, daha bədbəxt hiss edirdi. Uzun-uzadı pəncərə önündə oturub mənasız, boş nəzərlərlə qarşımıdkı mənzərəyə baxır, heç nə görmür, öz içində dustaq olan əsir kimi, harada olduğumu belə dərk etmirdim. Hərdən də özümə yer tapa bilməyərək şəhər darvazaları arxasındaki boz, cansızıcı, ağacların və zəmilərin küllə örtülüyü yerlərdə gəzib dolanırdım. Heç bilmirəm mənim belə həyatım nə qədər çəkdi.

Günlərin birində arvadım yoxa çıxdı. Oğlumla bir yerdə. Özüm də təəccüb qaldım, başladım evi bir-birinə vurub onları axtarmağa, kim bilir, neçənci dəfə, adətən, oynadıqları, gülüşləri eşidilən – düzdür, son zamanlar heç gülmürdülər – otağa qaça-qaça girəndə, nəhayət, anladım ki, onlar burada

yoxdurlar və çox güiman, bir daha olmayacaqlar; iniltilərlə yerə sərildim. Sanki, sinəmi xəncərlə yarmışdilar, qanım axa-axa, bir zamanlar arvadım kürəyi üstə uzanıb oğlumu çılpaq qolları üstündə yuxarı qaldıraraq güldüyü həmin o həsirin üstündə uzanıb qalmışdım. Heç bilmirəm nə qədər beləcə uzanılı qaldım. Lakin qəflətən içimdə bir səs duydum, o getdikcə daha aydın eşidilirdi, qəribə bir səs idi. Qeyri-ixtiyari qalxdım. Gözlərimi naməlum bir nöqtəyə zilləyib oturdum. Səs yenə, daha ucadan, ləp ucadan gəlir, içimdə yayılırdı, mən üzümə elan olunmuş həmin hökmün dəhşətli sözlərini eşidirdim. Səs bütün içimi doldurdu, içim də hamının tərk etdiyi evim kimi boş idi və gələcəyimi, taleyimi müəyyənləşdirən bu qorxulu sözlər lüt divarlar arasında guruldayırdı. Onun lənəti ruhumun gizlinlərində qulaqbatırıcı bir eks-səda verirdi.

Elə həmin axşam, heç kəs görmədən doğma şəhərimi tərk edərək zülmətə yollandım ki, zamanlardan adlayan səyahətimə başlayam. Nəsibim olan əbədi lənət yoluna gecənin tənhalığında qədəm basdım.

Elə həmin vaxtdan bəri yer üzünü dolaşıram, alnima necə yazılıbsa, nə dinclik bilirəm, nə istirahət, elə onun özü kimi, başımı söykəməyə bir yer belə tapmadan dolaşıram. Üstünə kül səpilmiş bu dünyada – mənim kül rəngli dünyamda gəzirəm. Bu dünyada insan dərdlərinin, əzablarının hamısını görmüşəm. Dərk etmişəm ki, dünya da mənim kimi qəzəbli, daşürəklidir, məhəbbət ona yaddır və o da mənim kimi əbədi olaraq belə yaşamağa məhkumdur. Anladım ki, bu dünya mənim – ilahinin lənətinə gəlmiş, qərarsız, bədbəxt ruhu bir daha sakitlik tapmayacaq insanın dünyasıdır.

Zaman-zaman elələrinə rast gəlirəm ki, məni bu həyata məhkum edən həmin o şəxsə etiqadları var. Getdikcə onlarla daha tez-tez rastlaşıram, görünür, bu inancın tərəfdarları gündən-günə artır. Bu insanlar olduqca xoşbəxt təsir bağışlayırlar, bunun səbəbi onların sadəlövhiliyündədirmi, yoxsa başqa bir şeydə, məsələn, elə bu inanclarının özündədirmi,



Inventas vitam
juvat excusisse
per artes

bilmirəm, lakin onlar deyirlər ki, inanclarındandır bəxtiyarlıqları. Bəlkə də, həqiqətdir bu. Görünür, mənə dəhşətli lənət yağıdırən şəxs onlara xeyir-dua verib. İsrar edirlər ki, Tanrıları mərhəmətli, məhəbbətlidir, bütün inananlar və həyatını ona həsr edənlər üçün məhəbbətin özüdür. Nə deyim, ola bilər. Amma bundan mənə nə var? Mənim üçün caynaqlarını bədənimə keçirmiş, yaxamdan bir də əl çəkməyəcək, rahatlıq tapmağıma imkan verməyəcək şər qüvvədir o.

Bu insanlar onun həqiqi Tanrı olmasına, bizim evimizin yanından çarmixa çəkmək üçün aparılanın həqiqətən Tanrı oğlu olmasına bir an da şübhə etmirlər. Deyirlər ki, bunun çoxlu əlaməti görüñüb: Onun dirilməsi, buludun üstündə göylərə qalxması – neçə-neçə başqa nişanə də görüñübmüş. Amma bütün bunlardan mənə nə var? Onların inancının, imanının, əlamətləri və möcüzələrinin mənə qəti aidiyyəti yoxdur.

Mənim üçün əsas problem ruhumun əbədi narahatlığıdır.

Əlbəttə, çox naşaq yerə ona imkan vermədim ki, başını evimin divarına söykəsin. Lakin mənim üçün o, Tanrı deyildi, adı cinayətkar idi, evimin yanından öterək, ciyində öz xacını daşıyan, camaatin çəkindiyi neçə-neçə adamdan biriydi. Dərdinə şərīk olaydım? İnsansevərlik göstərəydim? Bu da ola bilərdi, çox mümkün idi. Lakin mən elə mərhəmətli insan deyildim və özümü heç vaxt bu cür qələmə də verməmişdim. Mən adı, lap adı adamam, belələri yer üzündə hamidan çox olur. Bu hadisə baş verən zamanlar mən xoşbəxt, qayğısız idim, daş-qəlbli idim; həyatın əzabını görməyən birisi üçün bu, təbiidir. Bəlkə də, pis adam idim, amma başqalarından heç də pis deyildim. Onun mayası məhəbbətdən yoğrulmuş inancından çox şey anlamadım, dərk etdiyim bircə bu oldu ki, mənə uyğun deyil. Yeri gəlmışkən, onun özü necə, yəni çox mərhəmətli və məhəbbətlidir? Ona etiqad bəsləyənlərə dincilik, sakitlik bağışlayır – onlar belə deyirlər, – səmaya, öz yanına aparır, inanmayanları isə – bunu da onlar deyir, – əbədi əzablara dütçər eləyir. Əgər bu həqiqətdirsə, deməli, o da eynən bizim kimi

mərhəmətli, bizim kimi qəzəblidir. Xoşumuz gələnlərə mərhəmətliyik, qalanlarına isə uğursuzluq arzulayıraq. Əgər bizim də onun qədər gücümüz olsaydı, xoşumuz gəlməyənlərin hamisini, yəqin, əbədi lənətə məhkum edərdik – amma bu bir az şübhəlidir. Buna ancaq Tanrıının kini bəs edər.

Zaman-zaman mən bu insanlarla dünyanın müxtəlif guşələrində rastlaşardım, lakin yaxın tanışlığa can atmırdım. Mən heç vaxt adamlara yaxınlıq göstərmirəm, onlar məndən çəkincilər, görünür, məndəki qəribəliyi, qeyri-adiliyi, onları qorxudan nəyisə hiss edirlər. Elə bilirəm ki, mənim gözlərimdir onları qorxudan. Fikir vermişəm ki, baxışlarımı duyan kimi, nəzərlərini qaçırlılar. Görünür, gözüüm içinə baxmaqdan, bu qupquru, dibsiz, içində heç bir şey olmayan quyuya nəzər salmaqdan qorxurlar. Bundan kim qorxmaz ki? Bəllidir ki, qorxurlar məndən.

Elə onun kimi.

Arvadım kimi... Yəqin indi gözləri cavan görünən kişiləri var onun, tənha səyahətim ərzində dəfələrlə bu barədə fikirləşmişəm. Ürəyim sixılırdı, əllərimlə gözlərimi örtürdüm, sanki, onları gizləmək istəyirdim, amma gözlərimin içində baxası, onları gizləməli bir kəs yox idi yanında.

Niyə özünə kişi tapmayaydı ki! Belə də olmalıdır. Gözlərim cavan olanda məni də sevirdi.

Əşı, bəlkə, heç onda da sevmirdi?

Bunları özümlə təkbətək qalanda fikirləşirdim. Amma bir dəfə, vətəndən uzaqlarda həmşəhərlimlə rastlaşdım, danışdı ki, arvadım dünyasını anasının evində, rəngi solmuş, bədbəxt bir vəziyyətdə dəyişib, keçmiş gözəlliyyindən əsər-əlamət qalmayıbmış, oğlum isə ondan xeyli əvvəl taundan ölübmüş.

Birlikdə həmişə şənlənib gülən bu iki nəfər həyatını belə başa vurmuşdular.

Həmin zamandan nə qədər vaxt keçirdi? Bilmirəm, axı mən zaman nə olduğunu bilmirəm, mənim üçün o yoxdur. Niyə hesabını aparıb ki? Amma, deyəsən, lap çıxdan olmuşdu bunlar.



Inventas vitam
juvat excusisse
per artes

Bəli, onların hamısı öləcək. Nəsillər bir-birinin dalınca yox olacaqlar, özlərinin əzabları, qəddarlıqları ilə, əzabkeşlikləri və bir-birini didmələrinə şərait yaranan bütün cəhətləri ilə birlikdə yer üzündən silinəcəklər. Mən isə heç vaxt ölməyəcəyəm. Nə qədər ki kinini yaşatmağa daha çox önəm verən bu məxluqlar var, mən də olacağam, elə onlar kimi kinli; onların taleyi – mənim taleyimdir. Elə buna görə də öz taleyimi öyrənmək istəyirəm, tir-tir əssəm də, dəhşətə gəlsəm də, ona nəzər salmaq istəyirəm. Pərdəni götür onun üstündən, imkan ver, nəzər salım, nə qədər dəhşətli olsa da, öz taleyimi bilim!

O susdu.

Qaranlıq artıq düşürdü. Sözlərini ünvanladığı şəxs isə heç bir cavab vermirdi, elə bil, bayaqdan tək idi.

– Mən də sənin kimi Tanrıni görmüşəm, – deyə qonaq bir müddət susandan sonra əlavə elədi. – Onunla yol üstündə rastlaşmışam və bu görüş qəlbimi dəhşətlə doldurub.

Qarı ondan qatı zülmət pərdəsinin arxasında gizlənərək oturmuşdu. Lakin qonaq onun astaca, az qala, səssiz dediyi bu kəlmələri eşitdi:

– Tanrı ilə görüş insana sevinc vəd eləmir.

Sonra o ayağa qalxıb üzüyürmiş kimi, paltarına büründü. Həqiqətən də, gün batandan sonra hava soyuq idi, onun da canına üzütmə düşmüdü. Qarı onu daxmaya dəvət elədi, o da başını əyib heç bir şeylə örtülməyən girəcəkdən içəri keçdi. İnsan yaşayan belə kiçik yer hələ görməmişdi. Hər dəqiqə başını əyəsi olurdu, əli isə daxmanın istənilən divarına çatırdı – daxma dağ yamacına söykəndiyindən, divarlarından biri su verirdi.

Qarı döşəmənin üstündə qalaqlanmış odundan bir az çırçıp götürüb alışdırıldı. Ocaq əvəzinə yerdən çıxan bir daşdan istifadə edirdi, tüstü isə daxmanın damının dağa söykəndiyi yerdən, birbaşa tavanda açılmış deşikdən çıxırdı.

Ocaq alışsında bu qeyri-adı yaşayış məskəninə onun işığında göz gəzdirdi. Təəccübünə səbəb o oldu ki, içəridə tək deyildilər. Yarıqaranlıq künclə ağbaş bir kişi belini donqarladıb

oturmuşdu... kişi idimi, yoxsa uşaq – heç cür başa düşə bilmirdi və bu qeyri-müəyyənlik onun qəlbində nəsə bir təhlükəli sırr hissiyyatı oydırdı, səbəbinə isə özü də bilmirdi, amma yaman təsirlənmişdi. Sifəti uşağınkı kimi idi, donuq bir təbəssümü vardi, alatoranda mübhəm görünürdü – bəlkə, təbəssümü üçün indi bir əsas olmadığından belə təsir bağışlayırdı. Bu təbəssüm nə mehriban, nə qərəzli idi və özünün daimiliyində baş verənlərə qarşı tam biganəlik əks etdirirdi – bəlkə, elə bu səbəbdən də sırli görünürdü – lakin bir az uzun boyunlu, çalsاق başı onlara sarı çönmüşdü və gözləriylə bütün hərəkətlərini ara vermədən izləyirdi. Büttün bunlar qeyri-adi idi, təccüb doğururdu. Beynində qəflətən dumanlı bir xatırə oyandı – nə idi bu? Təbəssümün oyatdığı xatırə? Yox, o bilmirdi, heç nəyi yadına sala bilmirdi. Lakin belini bükbük alaqqaranlıqda oturmuş, üzündə dəyişməz təbəssümü olan bu ağbaş uşaqda son dərəcə qəribə, hətta ürküdücü nəsə vardi. Gözünü ondan çəkə bilmirdi. Bu nə məxluqdur belə, insanın yaşaması üçün az yarayan bu daxma özündə daha hansı sırları gizləyirdi?

– Bu, mənim oğlumdur, – qarşı dilləndi. – Onun yanında çəkinmədən danışa bilərsən, heç nə anlamır.

Qonaq isə bir söz deməyə cəsarət etmirdi, heç indicə bütün şürunu işgal eləmiş məsələ barədə də soruştmadı: qarının bir küncdə oturub onların söhbətinə qulaq asaraq heç nə başa düşməyən, yalnız özünün qəribə təbəssümü ilə gülümsünən oğlu haqqında da soruştmadı...

Bu sükütu, nəhayət ki, qarşı pozdu:

– Sən qəribə Tanrı ilə rastlaşmışsan. Nə oldu, onu çarmixa çəkdilər?

– Bəli.

– Qəribədir. Əgər o, həqiqətən də Tanrıının oğlundursa, çox qəribədir... Bəs onu niyə çarmixa çəkdilər?

– Mən heç özüm də başa düşmürəm ki, buna nə ehtiyac vardi. Adamlar deyirlər ki, əzab çəkməsi üçün. Bunu özüm eşitmışəm. Guya, atası istəyirmiş ki, o əzab çəksin. Təmiz



divanəlikdir bu, yox, mən sənə heç bir şey anlada bilmərəm, çünki heç nə başa düşmüürəm.

– Nə qəddar Tanrıdır.

– Qəddardır, əlbəttə, buna söz ola bilməz. Əgər onların danışdıqlarına inansaq. Əzab çəkmək üçün! Buna nə ehtiyac var axı?

– Bu Tanrını, deyəsən, mən tanyıram, – qarı öz-özünə mızıldandı. Və azacıq duruxub bir qədər qətiyyətsizliklə sözünü davam elədi: – Bəs Tanrı üçün həmin oğulu doğmuş qadın barədə necə, bir şey bilirsən?

– Yox, onun barəsində heç vaxt eşitməmişəm. Mənə elə gəlir ki, ən adı qadın olub.

– Hə, yəqin, elədir. Deməli, onun haqqında heç nə bilmirsən?

– Yox, danışdıqları bircə bu idi ki, həmin qadın uşağı doğandan sonra, Tanrı anası olmuşdu – bu da məlum məsələdir. Yox, onun barəsində heç nə bilmirəm, niyə soruştursan ki?

– Sadəcə olaraq, öyrənmək istəyirdim ki, necə adam imiş, həyatını necə yaşayıb? Tanrı onu sevəndə necə olub, sonralar, bəlkə də, artıq sevməyəndə necə olub? Qısaçı, bilmək istəyirəm ki, Tanrıya oğul doğduğuna görə sevinibmi, xoşbəxt olubmu. Bəlkə, Tanrı elə onun özünü də çarmixa yollayıb?

– Yox, yox, onu yollamayıb! Təbii ki, yox. Həm də axı o qadın idi!

– Hə, doğrudan ee, axı o qadın idi.

Qarı bir az susdu. Sonra isə soruşdu:

– O deyirmiş ki, məhəbbət Tanrisiyam?

– Elə də qiymətləndirmək olar. O, insana məhəbbət, insanlar arasında məhəbbət yayılmış, istəyirmiş ki, bütün adamlar bir-birini sevsinlər. Deyəsən, əsas məsələ elə bu imiş, əgər mən düzgün başa düşmüşəmsə.

– Nə qəribə təlimdir... Görünür, qeyri-adi Tanrı imiş.

– Nə deyim, ola bilər.

– Belə bir Tanrı barədə hələ eşitməmişəm. Amma o qədər müxtəlif ilahilər barədə eşitmışəm ki, elə bilirdim hamısını tanıyram. Yəqin, xoşbəxt idi o qadın... Heyif ki, onu dünyaya gətirən, bu vəzifə üçün seçilmiş qadın barədə heç nə bilmirsən.

– Mənə qalsa, kaş o heç anadan olmayıyadı. Onda bütün ömrümü xoşbəxtlik içində yaşayardım, onunla görüşənə kimi necə yaşayırdımsa, eləcə.

– Hə, hə. Tanrı ilə görüş öz daxilində təhlükə gizləyir, bu hamımıza bəllidir. Bəs sən niyə icazə vermədin ki, o, başını sənin evinin divarına söykəsin? Niyə qoymadın? Bu cür daşürəkli, qəddar hərəkətinə görə, yəqin ki, onun qarşısında böyük günaha yol vermisən.

– Qəddar, daşürəkli! Mən elə olduğum kimiyəm. Heç vaxt özümü başqa cür qələmə verməmişəm. Mən bütün başqa insanlar kimiyəm, burada pis nə var ki? Sən nə düşüñürsən, məgər Tanrı sənin gözlərində məhəbbətlə dolu bir vücuddur? Yəni sən onun barəsində bu fikirdəsən? Bəlkə, səninlə davranışında məhəbbət görmüsən? Bəs onda səni niyə lənətləyib?..

Qarı eli ilə kəskin bir hərəkət elədi və o da səsini kəsdi. Bir ucu yanmış çubuqla ocağı elə eşələdi ki, qığılçımlar lap tavana qədər qalxdı.

Qonaq bir az susub sonra yenə dilləndi:

– Axi sən də ilahi qarşısında günah işlətmışdin, eynən elə mənim kimi də lənətlənmişdin. Bəs səni niyə lənətləmişdi? Sənə qarşı da ədalətli olub? Yəni haqq həmişə onun tərəfində olur? Məgər haqq heç vaxt bizim tərəfimizdə olmur?

O, qarının qoca, qırışlı sıfətinə ümidiłə baxır, gözləyirdi ki, əzab çekmiş qəlbini ona açsin, başına gələn bəlalardan danışsın və bu minvalla da ona öz taleyini anlamaqda kömək göstərsin.

O isə dinmədən yalnız alovə baxırdı, nə düşündüyüünü bilmək olmurdu.

– Delfadakı kor dilənçi mənə sənin barəndə danışıb, amma o dərəcədə yox ki, sənin başına nələr gəldiyini anlaya



Inventas vitam
juvat excusisse
per artes

biləm. Necə oldu ki, sən orakulun kahininə çevrildin? – Bir dəqiqlik sükutdan sonra cavab almadığını görəndə, bəlkə, indi danişdi deyə fikirləşib, ona daha bir sual verdi.

– Mənim valideynlərim möminlikləri ilə tanınırdılar, – nəhayət ki, qarşı dilləndi, – bəlkə də, elə buna görə kahin oldum. Bir də ki çox yoxsul yaşayırırdıq.

– Yoxsul yaşayırdınız? Bəlkə, elə yoxsulluqdan orakulun kahini olmusan?

– Ola bilər. Heç xoşuma gəlmir bunları yada salmaq.

– Burada, Delfada yaşayırdınız?

– Yox, vadinin içərilərində yaşayırırdıq, şəhərli deyil, kəndli ailəsi idik.

– Belə de.

– Gündüz olsayırdı, indi bizim yerləri görərdin, o qədər də uzaq deyil. Hərçənd ki, gözlərim qabaqkı deyil, amma mən buradan öz evimizi, onun yanındakı qoca zeytun ağacını götürürəm. Amma indi orada kim yaşayır, xəbərim yoxdur.

– Bəs qohumların necə, qalmayıb?

– Qohumlarım? Yəqin ki, yox. Amma haradan bilim? Mən tanıdıqlarıram, yəqin, çoxdan ölüblər...

– Sən axı heç kəsin adını çəkmədin.

– Doğrudan ha... demədim onlar barədə...

– Amma, yəqin, kimlərisə xatırladın, hə?

– Hə... Valideynlərim, ata-anam düşdü yadına. Yaman çoxdan olub bütün bunlar... gör yaddaş uzaq keçmişə necə qoruyur...

Atam çalışqan adam idi, amma əkinə yararlı torpağı azlıq edirdi, bir də ki nə qədər özünü öldürsə belə – hər işi öz əlləri ilə görürdü axı, olan torpağın da məhsulu kasad idi. Torpaq, təbii ki, özümüzünkü deyildi, yığdığımız məhsulun böyük hissəsini məbədə verirdik: buradakı bütün torpaqlar məbədə məxsusdur. Ya da belə demək olar: bu torpaqlar ilahininki idi, biz ilahidən və məbəddən asılı vəziyyətdə yaşayırırdıq. Töycünü verəndən sonra özümüzə, demək olar ki, heç nə qalmırdı.

Lakin aza qane olurduq, kasıbçılığa öyrəncəli idik. O vaxtkı həyatımız indi, başım bu qədər çəkəndən sonra mənə heç yoxsul gəlmir. Yadımdadır, bizim zeytunlar iri olardı, xüsusişlə də evimizin yanındakı qədim ağacın meyvələri, ağac hələ onda artıq qoca idi, köhnə ağacların isə çox vaxt meyvəsi əla olur. Bu tamda zeytunu o vaxtdan bəri dadmamışam... Sonuncu dəfə zeytunu nə vaxt yeməyimi də heç xatırlamıram... Lap çoxdan olub.

– Deməli, həmin o evdə böyümişən, hə?

– Elədir. Onların iki uşağı öldü, bircə mən sağ qaldım. Odur ki, uşaq vaxtı mənə düşən sevgi payı heç kasad olmayıb. Amma buna baxmayaraq, özümü tənha sanırdım – qəribəliyə bax. Uşaqlar hərdən lap məhəbbət içində böyüselər də, özlərini tənha sanırlar, böyükler isə bunu hiss etmirlər. Yəqin, mən qəribə uşaq olmuşam, hərcənd ki, əvvəl-əvvəl kənardan o qədər də hiss olunmurdu. Vaxtimi tək keçirir, yaşıdlarımla, demək olar ki, oynamırdım. Həm də bir az aralıda yaşayırıq, o biri evlərdən çox uzaq deyildi, amma, hər halda, aralı idik. Ən çox anama meyilliyydim. Görünür, onunla bir-birimizə çox şeydə uyğun gəlirdik, hər ikimiz təmkinli, səbirli, ciddi idik, söhbət eləyəndə deyərdin, eyni yaşdayıq, eyni həyat təcrübəsinə malikik. Amma, əslində, həyatın nə olduğunu o qədər də bilmirdik, nə o bilirdi, nə də mən. Başqalarının yaxşı tanımışı ilə qürrələndiyi, həyat adlanırlan rəzillik, pislik və mənasız çarpışmadan ibarət nəsnənin mənim anama qəti dəxli yox idi. O yalnız ən sadə şeyləri bilirdi: dünyaya uşaq gətirməyi, sonra da onları itirməyi, bir zamanlar cavan və güclü olan, indi isə elə onun özü kimi ağır zəhmətdən yorulub əldən düşən bir insanı – ərini sevməyi. Bildiyi təkcə bunlar idi, məgər bəs deyildi? Qəlbə ağac kimi sadə, təmiz idi. Boydan ucaydı, həqiqətən, qamətli ağacı xatırladırdı, ətrafına da elə ağac kimi sakitlik, əmin-amanlıq yayırırdı. Eynilə vadinin içərilərində, tarlaların arasında bitmiş həmin o tənha, böyük ağac kimi. Həmin ağac müqəddəs idi,



Inventas vitam
juvat excusisse
per artes

atam ona sitayış edirdi. Hər gün səhər işə başlamamışdan həmin ağacın yanına gedirdi. Anamlı mən isə hər gün dərəyə enərdik, orada da bizim sitayış elədiyimiz bulaq qaynayırdı – şəffaf suyu olan, heç vaxt saralmayan yaşlılıqlarla əhatə olunmuş, həqiqətən, müqəddəs bir bulaq. Ona bircə nəzər salmaq bəs idi ki, ilahi mənşeyini duyasan. Suyun dibindəki hər qum dənəciyi aydın görünürdü, bir yerdə isə bu dənəciklər ilahinin görünməz barmağıyla hərəkətə gəlib dövrə vururdu.

Valideynlərim ilahiyə iman gətirib onu uca tutardılar, lakin onlar üçün ilahi olan bulaqlar, ağaclar, müqəddəs meşə idi, məbəddəki deyildi. Məbəddəki ilahi onlara çox əzəmətli və uzaq gəlirdi, onunla hər il becərdikləri torpağa görə zorla hesablaşa bilirdilər. Onlar nadir hallarda Delfaya gələndə, adətən, torpaq ilahisi Geyanın sadə məbədinə, elə öz evimizə bənzəyən taxta daxmasına baş çəkirdilər. Onlar ilahinin misilsiz əzəməti, nəhayətsiz dərinliyi, insan ruhuna dəhşətli dərəcədə hakim kəsilməsi barədə heç bir şey bilmirdilər. Onun məbədi və ətrafindakı biabırçılıqlar haqqında da məlumatı yox idi.

Onlar öz ilahiləri ilə vasitəçi olmadan ünsiyyət saxlayırdılar və evimizdən azacıq aralıda yerləşən meşədə atamın çəmən otlarından düzəltdiyi mehrabımız vardi, orada əkinçilərə himayədarlıq edən ilahinin şərəfinə hər il keçirilən bayramlar vaxtı qurban mərasimi icra edərdi. Lakin atam adı günlərdə də ora tez-tez baş çəkirdi, axşamçağı işdən dönərkən mehrabının önünə ya tarladan götürdüyü bir neçə sünbül, ya da meyvəzad qoyardı, ilin fəslinə baxırdı. Bir də yeməkdən qabaq, yeməkdən sonra ocağa qurban verərdi, lakin mənim çox yaxşı yadimdadır ki, başqalarının düşünmədən elədikləri, heç bir məna vermədikləri, mahiyətinə varmadıqları bu mərasimi necə həyəcanla icra edərdi. Atam özünə qapalı, qaradın-məz adam idi; ən çox gözləri yaddaşima həkk olub, fağır, həmişə bir az kədərli və bir də yekə, kobud əlləri xatirimdədir. Ovuclarının dərisi piniya ağacının qabığı kimi sərt idi – bu əllər məni qucaqlayanda özümü sakit, qayğısız hiss edirdim.

Onunla bir yerdə harasa gedəndə mənim balaca əlim atamın enli ovcunda itəndə də bəxtiyar olurdum. Amma söhbət elə-məklə arası heç yox idi. Yaşlaşdıqca daha sərt, daha qaradınməz olurdu, xüsusilə də anam öləndən sonra. Elə mənim başıma gələnlər də onun dərdini artırırırdı. O qədər uzun ömür yaşadı ki, bu zərbə də ondan yan keçmədi. Tez-tez düşünürəm ki, yəni o da məni lənətlədi görəsən?

O, tənha öldü, atamı bayaq dediyim o müqəddəs ağacın altında tapmışdır, lakin tapanlar ağacın müqəddəs olduğunu bilmirdilər və ona görə də başa düşməmişdilər ki, niyə ölmək üçün ağacın altını seçib. İndi onun məzarı üstə dünyasını dəyişənlərin ruhuna qurban verilmir, amma mən ümid eləyirəm ki, buna görə atamın mənə acığını tutmaz və onun ruhu rahatlıq içində uyuyar.

Böyüyürdüm, getdikcə mənimlə yaşıd olan başqa qızlara nədəsə bənzəmədiyim daha çox nəzərə çarpırdı. Xeyallar görür, səslər eşidirdim, bu, ilk dəfə yetkinlik yaşına çatmağımın birinci əlamətləri bəlli olanda əmələ gəldi, sonra da yox oldu. Amma məndə bir tərkidünyalıq yarandı, sanki, ruhum hardasa çox uzaqlarda pərvaz edirdi, təkliyə can atr, artıq öz hissərimi heç anamla da bölüşmürdüm. Getdikcə öz tənhalığımı, başqlarına bənzəmədiyimi daha aydın hiss edirdim, onlardan fərqim nə idi – bunu izah edə bilməzdim, amma məhz bu səbəbdən möhkəm əzab çəkir və dərin nigarçılıq içində yaşayırdım, daha heç vaxt özümü sakit və inamlı hiss etmirdim, hərcənd ki, bunun üçün nə lazımdırsa, vardı. Məni ətrafimdakı sakit, inamlı həyatın özü narahat etməyə, əziyyət verməyə başlamışdı. Çox qəribə idi: çevrəmin sakitliyi mənə xoş təsir bağışlayırdı, onsuz keçinə bilməzdim, amma eyni zamanda da əziyyət çəkirdim bu sakitlikdən. Ata-anamın diqqətini cəlb etmədən onların dünyasına getdikcə daha çox yadlaşırdım, baxmayaraq ki, elə özüm də ömrümü bu dünyadan içində süründüm, buradan savayı heç yerdə yaşaya da bilməzdim. Mənim öz dünyam haradan ola



Inventas vitam
juvat excusisse
per artes

bilərdi axı? Heç haradan. Valideynlərim mənim üçün mövcud olan yeganə insanlar idı, onları nəhayətsiz sevirdim. Lakin öz evimizdə yad kimiydim, narahatlıq keçirirdim, onlar isə bunu heç ağillarına belə gətirmirdilər, gətirsəydi belə, onsuz da anlamayacaqdılar. Onlar yenə də ətraflarında nə vardisa, ona və dörd bir tərəfdə olan cürbəcür şeylərin özündə yaşayın Tanrılarına sadəlövh bir inam içində ömür sürürdülər.

Tanrılarına? Bəs özümün necə, əvvəlki kimi Tanrıım vardımı? Yəqin, vardı, amma harada idı? Tanrıım məni haradasa çox-çox uzaqlarda atmışdı. Ya mən atmışdım onu, bəlkə? Bəlkə, doğrudan, elə mən atmışdım onu? Yoxsa nədən belə həyəcan içindəydim, bütün rahatlığını itirmişdim? Məgər Tanrı – hüzurun özü, dinclik və sakitlik deyil? İtirdiyim bütün şeylər Tanrı deyil?

Uzun müddət dünyada hər şeyə tam biganəlik içində yaşaya bilirdim və eyni zamanda da ruhum nələrinsə xiffətini yanaraq çəkirdi – mən bilmirdim nələrin. Hərdən məni qəf-lətən qaynar dalğa vururdu, elə bil. Xoşbəxtlik, sevinc dalğası... Bu dalğa qəlbimi həzzlə doldururdu, lakin sonra elə güclü, elə yandırıcı olurdu ki, məni qorxudur, dəhşətə gətirir, içimə elə bir həyəcan salırdu ki, qeyri-ixtiyari olaraq əllərimlə gözlərimi bər-bərk qapayırdım, bərk-bərk, bu hərarətin azalıb itəcəyini, özümə dönəcəyimi gözləyirdim. Özümə dönəcəyi-mi? Bu nə deməkdir?

Mən özüm kiməm axı?

O vaxtlar sağlam, güclü bədənim vardı, valideynlərim kimi hündür idim. Gör qəribəlik nədə idı. Məndə mükəmməl sağlamlıqla – məxsusi bir xəstəhallıq, adı kəndli qızı ilə bu çevrəyə yad olan həssas bir məxluq birləşirdi. Elə buna görə də mənim, əslində, necəliyimi asanlıqla anlamaq mümkün deyildi.

Amma zaman keçdikcə, təbii ki, qəribəliklərim də bəlli olmağa başladı. Yeri gəlmışkən, onsuz da bunu bütün ailəmiz barədə deyirdilər. Yəqin ki, məbəd qulluqçuları da elə buna görə yeni pifiyaya ehtiyac yarananda, məni salmışdılар

yadlarına. İndi dəqiq xatırlaya bilmirəm, amma, gərək ki, bu baş verəndə iyirmi yaşım vardi. Oranın rəhbərliyi, yəqin, fikirləşmişdi ki, hamının sadəlövh, bəsit adam kimi tanıldığı, valideynləri məbəddən asılı olan, qəribəliklərə malik kasib kəndliləşmişdi ki, hamının sadəlövh, bəsit adam kimi tanıldığı, valideynləri məbəddən asılı olan, qəribəliklərə malik kasib kəndliliyi onlara tam uyğun gələr. Onlara uyğun gələn həm də o idi ki, mən Tanrıya möhkəm və səmimi inancı olan bir ailədə təbiyə almışdım, yəqin, camaati sorğu-suala çəkib öyrənmişdilər.

Atamla anam bu təklifi eşidəndə tamam özlərini itirdilər. Ömründə belə bir şey ağıllarına gəlməzdi. Onlar anlayırdılar ki, bu, böyük şərəfdır, əlbəttə, onlar da bilirdilər ki, bu, Tanrı əzəmətli, qüdrətlidir, onun məbədi də misilsiz dəbdəbəyə malikdir, – onlar elə özləri də nadir hallarda ora baş çəkir, bütün bu sərvətin içində, tanış olmayan çoxlu adaman arasında utanır, sixılırlar. Həm də məgər Delfanın ən yüksək mövqeli şəxsiyyətlərinin xahişinə rədd cavabı vermək mümkün idи? Əgər onlar nəyisə təklif edirlərsə, deməli, elə də olmalıdır. Bu işlər valideynlərim üçün o qədər anlaşılmaz idi ki, hansı cavabı verməyin düzgün olduğunu araşdırmaq imkanında deyildilər. Amma, görünür, razılıq vermək lazımdı. Tanrıya bel bağlamaq lazımdı, onun istəyinin belə olduğunu düşünmək lazımdı. Hərçənd ki məni naməlum, anlaşılmaz bir şeyin tam ixtiyarına vermək də qorxulu idi onlar üçün.

Bəs mən? Mən özüm?

Bu barədə eşidəndə məni həyəcan, nigarançılıq çulgadı. Tanrıının seçdiyi? Mən seçilmişəm? Məbədə çağrılan mənəm? Tanrıının yanına?

Onun alətinə çevrilmək üçün, onun sözlərini, təlqin etdiyi vəhyləri çatdırmaq üçün? Onun ruhuna bürünüb ilahi bir sevinc içində öncəgörmələr söyləmək?

Mən? Mən bunun üçün seçilmişəm?

Bu, bütün ruhumu sarsıldı, qorxudurdu, dəhşətə salırdı, əzirdi və nəhayətsiz bir xoşbəxtlik gətirirdi mənə.

Mümkündürmü belə bir şey? Tanrıya gərək olmağım mümkün idimi? Onlar demişdilər ki, belə fikirləşirlər. Tanrıya



Inventas vitam
juvat excusisse
per artes

– məni atan Tanrıya, mənim atlığım Tanrıya – gərək idimmi? Belə bir şey ola bilərmi? Yəni mən özü tərəfindən seçilmişəm ki, onun qulluğunda durum, iradəsini çatdırırm, yəni o, dodaqlarımla danışmaq istəyir? Bu, ağlaşığan deyildi, bu, möcüzə idi. Mənim gözlədiyim möcüzə?

Yox, Tanrı məni unutmamışdı, atmamışdı. Mən də onu atmamışam, əlbəttə ki yox. O, məni çağırır, mən də gedəcəyəm hüzuruna, bütün qəlbimlə gedəcəyəm, tək onunla dolu qəlbimlə!

Tanrı məni səsləyir!

İlk həyəcan səngiyəndən sonra sakit bir sevinc qaldı, məni gözləyən ecazkarlıq haqqında aravermədən fikirləşirdim. Bax, onda rahatlıq tapacağam, yenidən sakitlik tapacağam – onun yanında tapacağam.

Qərara aldiq ki, Delfaya, məbədə anamlı ikimiz gedəcəyik. Bir səhər elə də etdik və gelişimizin məqsədini söyləyəndən sonra bizi məbəd meydanındakı tikililərin birinə, o vaxt ən ali kahin vəzifəsini tutan bir şəxsin qəbuluna ötürdülər. Bu, Delfada tanınmış bir nəslin nümayəndəsi olan yaşılı bir nəfər idi, qabaqlar bu cür adamlarla heç görüşməmişdik. Gülərz qarşıladı bizi, onunla danışmaq heç çətin olmadı. Biz ona bir az öz həyatımızdan söz açdıq və sonra da o, mənimlə qısaca söhbət elədi, uşaqlığımızdan, digər şeylərdən soruşdu; bəlli deyildi ki, bunlarla niyə maraqlanırırdı, görünür, sadəlövh cavablarımdan da razi qaldı. Axırda dedi ki, bu məbədin Tanrışı işiq ilahisidir, o – bütün ilahilərin ən böyükü, onun orakulu isə dünyyanın bütün orakullarının ən yaxşısidir. Bu məbədin ilahinin özü tərəfindən çağrılan və xeyir-dua verilən kahini olmaq həm böyük səadət, həm də onun qarşısında böyük məsuliyyətdir. Mən həyəcandan, xoşbəxtlikdən gözlərimi yerə zilləyib durmuşdum.

Sonra o, nökəri çağırıldı, o da bizi meydandan məbədə keçirdi və kahinlərdən birinin himayəsinə verdi.

Mən əvvəller məbəddə heç olmamışdım. Anam əsl kənd qadınına xas çəşqin bir narahatlıq içində durmuşdu, heç

ətrafına da baxmırıldı, mən isə heyranlıqla gördüklərimə tamaşa edir, ilahi məbədinin zənginliyinə, dəbdəbəsinə mat qalırdım. Mən hələ belə bir şeyi nə görmüşdüm, nə də mümkünlüyünü ağlıma gətirə bilərdim. Tanrıya yaxınlığımı dərk etdiyimdən məni heyranlıq, sevinc hissi bütünlüyümdü. Səhər günəşini par-par yanır, öz şüalarını bütün məbədə yayırı. Həqiqətən də, bu, işıq ilahisinin məbədi idi, Tanrıının olduğu yer, onun yaşadığı ev idi.

Kahin, görünür, mənim heyranlığımdan razı qalmışdı, hətta nə qədər qəribə olsa da, məbədə ilk dəfə qədəm basmağım da onu qane edirdi. O, səbirlə gözləyir, mənim ətrafa təəccübələ göz gəzdirməyimə mane olmurdu. Lakin sonra bizi məbədin içərilərinə, lap dərinliyinə apardı. Orada balaca bir qapı vardi, anama burada dayanıb bizi gözləməsini tapşırdı. Biz isə orta böyüklükdə olan bir zala keçdik, mənə izah elədi ki, müxtəlif suallarla orakula müraciət eləyən zəvvarlar burada toplaşırlar, sonra isə dar pilləkənlə aşağı, demək olar ki, tamamilə qaranlıq, cəmi iki yağ lampası ilə işıqlandırılan bir otağa düşdü. Oranın pis, ağır, hətta boğucu bir havası vardı və mənə elə gəldi ki, indicə bogulacağam. Ayaqlarımızın altındaki döşəmə saf, hamar deyildi, elə bil, selikli, sürüşkən idi, başa düşdüm ki, biz, sadəcə olaraq, nəm bir qayanın üstündəyik. Qayadakı yarğanın üzərinə hündür üçayaq qoyulmuşdu, onun hər iki tərəfində isə – iki hündür cam vardi, gözümə elə göründü, aydın seçə bilmirdim, gözlərimin öündə nə vardısa, bir-birinə qarışındı. Divarları da görmədim, sanki, yerin içindəki bir mağarada idik. Qəribə qoxular gəldi buradan: müxtəlif ətirlərlə, yəqin ki, bu yargandan qalxan ağır qoxular bir-birinə qarışmışdı və məni ən çox təəccübələndirən zəif, amma kifayət qədər hiss olunan keçi iyi oldu.

Qaranlığa baxmayaraq, məni diqqətlə izləyən kahinə fikir verirdim. İzah etdi ki, bura – məbədin lap ürəyi idir, Tanrı huşsuz vəziyyətdə olan pifiyaya nə deyəcəyini burada təlqin edir və mən də Tanrıya bu otaqda qulluq göstərəcəyəm,



Inventas vitam
juvat excusisse
per artes

ruhumu ona tabe edərək. Mənim nəfəsim kəsilirdi, ona görə də heç bir şey deyə bilmədim. Görünür, kahin məndən də, müqəddəs mağaranın həssas ruhiyyəmə göstərdiyi təsirdən də razı qaldı. Burada gördükərimi və sonralar da görəcəklərimi məxfi saxlamağım barədə tapşırıq verərək, məni geriyə qaytardı. Əllərimlə gözlərimi bərk-bərk qapayaraq möhkəm həyəcanlananda həmişə belə edirdim, onun dalına düşüb, dar pilləkənlə qalxdım.

Anam bizi yuxarıda gözləyirdi, mənə elə gəldi ki, müəyyən nigarançılıq keçirmişdi, mən qayıdan kimi, qayğılı nəzərlərlə gözlərimin içində baxdı. Hələ də təngnəfəs idim, lakin ümid edirdim ki, bunu sezməyəcək. Günəşin şüalarına qərq olmuş əzəmətli, işıqlı məbədi donuq baxışlarla süzdüm. Burada hər şey elə bayaqkı kimi idi. Amma mən daha sevinc hissi duymurdum və bir anlıq parlaq işıqdan gözlərimi yumdum, sanki, içimi doldurmuş nəsə məni büsbütün uddu. Elə bil, ilahinin gizli mahiyyəti ilk dəfə açıldı mənə.

Məbədin öündə kahin mənə növbəti dəfə nə vaxt bura gəlməli olduğumu deyərək, bizdən ayrıldı. Biz ikimiz də əl-ələ verib sükut içində evə yollandıq. Anam kahinin məni hara apardığını soruşdu, mən də qeyri-müəyyən bir cavab verdim və bundan sonra daha bir kəlmə də kəsmədən evə kimi gəldik.

Yenə də əvvəlki kimi tək qaldım – yeni düşüncələrimlə baş-başa. Tanrının anlaşılmaz, dərkedilməz olması, yerin altındaki mağarada yaşaması, məni qorxutması barədə fikirlərimlə baş-başa! Buna baxmayaraq, darixirdim onun üçün. Həqiqətən, darixirdim, onun üçün darixirdim. Baxmayaraq ki mənim təsəvvür etdiyim kimi deyildi və ondan ümid etdiyim köməyi gözləməyin heç bir mənası yox imiş. O, məni yalnız qulluq etmək üçün çağırırdı.

Bəs niyə məhz məni? Niyə məni seçmişdi?

Onun yuxarıda da məbədi vardi, gündüz işığına qərq olmuş məbədi, bu, belə idi. Gözəl, dəbdəbəli bir məbəd. Lakin ruhunu vermək üçün orada gözləmirdi məni. Oradakı Tanrı

fərqli idi, mənə ehtiyacı yox idi. Çünkü mənim ruhumu öz işgi ilə doldurmaq deyildi niyyəti. Yox, aşağıda, məbədin altındakı zirzəmidə öz vəhylərini təlqin edəcəkdi mənə, mən onun ruhu ilə yerin təkində birləşəcəkdir.

Amma yenə də, yenə də məni çekirdi oralar! Görəcəklərimdən vücudumu çulğamış qorxuya, dəhşətə baxmayaraq, məni ora çekən qarşısalınmaz bir istək idi! Mən yalnız bu barədə düşünürdüm – başqa heç nə haqqında fikirləşə bilmirdim – yalnız ağır, başgicəlləndirici qoxularla dolu boğucu zirzəmidə əsir olmaq və onun ruhu ilə birləşərək, geniş açılmış dodaqlarımla, köpük qaynayan ağızımla vəhşi, anlaşılmaz sözlər çıçırmak – Tanrıma təslim olmaq, ona qulluq etmək!

Bax, belə bir nigarançılıq içində başıma nələr gələcəyini gözləyirdim. Lakin yavaş-yavaş həyəcanım səngidi və huşsuzluq üçünmaya bənzər bir hissə əvəzləndi, nigarançılığım özünü bürüzə verməsə də, şüuraltında yaşamağında idi. Bilmirəm, bunu indi məni himayə edənlər görürdürəmi, vəziyyətimdən xəbərdar idilərmi? Delfada tez-tez olurdum, pifiya olacağım təntənələr yaxınlaşmaqdır idi və məbədin işçiləri məni qulluğa hazırlamalıydılar, onlar istəyirdilər ki, gözlərinin qabağında, valideynlərimdən uzaq olum. Bu hazırlıq işlərindən az şey anlayırdım, bəzən isə qətiyyən heç nə başa düşmürdüm, yadimdadır, başıma açıqları murdar əməliyyatın mənasını neçə illər keçəndən sonra anlamışdım; mənim bakırə olduğunu müəyyən etmək üçün imiş bu əməliyyat. Onlardan fərqli bir dünyada yaşayırdım və bəlkə də, Tanrı özü məni o vaxtkı huşsuzluğuma qərq etmişdi ki, müdafiə olunum, onlarınkında yox, onun dünyasında yaşayım. Bəlkə də, belə idi, amma dəqiqini haradan bilerəm ki?

Yaz ayının yeddinci günü – ilahinin şərəfinə keçirilən bayram günü, mənim ilk dəfə orakulun yanında qulluğa başlayacağım gün yaxınlaşırırdı. Onların bütün ümidi ləri mənə idi, əvvəlki pifiya bir müddət əvvəl qəflətən, açıqlamaq istəmədikləri bir şəraitdə ölmüşdü. Neçə gün dalbadal davam



edəcək bu təntənələrə çoxlu ziyanətçi gözləyirdilər və nigaran idilər ki, bu işdə gücünü heç vaxt sinamamış bir qız bunun öhdəsindən necə gələcək, Tanrı mənim dodaqlarımla danışmaq istəyəcəkmi və gündəlik yorucu mərasimlərə dözə biləcəyəmmi? Onlar daim mənim qayğıma qalır, mənim üçün narahat olurdular. Lakin mənim xətrimə yox, mən bunu hələ lap uşaq olsam belə, müxtəlif insanları tanımasam belə, onların xisətinə bələd olmasam belə, başa düşürdüm. Onu da anlayırdım ki, onlar Tanrı üçün yox, onun məbədi üçün yaşayırlılar və Tanrıni deyil, məbədi, onun nüfuzunu, dünyəvi şöhrətini sevirdilər.

Şübhə yox idi ki, zəvvvarlar, həmişəki kimi, ilahinin şərəfinə keçirilən bu əsas bayrama dəstə-dəstə axışacaqlar, deməli, məbəd də çoxlu nəzir-niyaz, hədiyyə alacaq, öz sərvətini, qürətini daha da artıracaqdı. Belə ümid etmək olardı ki, bütün qonaq evləri dolacaq, şəhərdəki bütün əhali bu və ya başqa şəkildə mənfəət əldə edəcəkdi. Dünyanın hər yerindən qonaqların gəldiyi bu mərasimin yerli əhali üçün böyük əhəmiyyəti vardı, əslində onların hamısı elə bunun hesabına dolanırdı. Ona görə də şəhər zəvvvarlarının qəbuluna cidd-cəhdə hazırlaşırıdı.

Onda hələ çox məsələləri anlamırdım, az şeydən xəbərim vardı, əvəzində, sonralar bütün bunlarla tanış oldum, hətta, demək olar ki, lazıim olduğunu da artıq bildim. Tanrıni və onun məbədini əhatə eləyənlərlə tanış olmaq, məbədin ətrafindakı dağda bir-birinə söykənmiş, qarışqa qaynaşan yuvalara bənzər evlərindəki insanlar üçün orakul şöhrətinin hansı anlam daşıdığını öyrəndim. İlahiyə aidliyindən bütün dünyəvi qaygilardan azad olmuş bu adamlar inanırdılar ki, cəmiyyətdə xüsusi mövqə tuturlar və onların gözəl şəhərinə gəlməyə can atan yadellilərin hamısına yuxarıdan-aşağı baxırdılar. Onlar qürur hissi keçirir, bütün əhalisinin Tanrı ilə yaşadığı və dolandığı Delfani müqəddəs şəhər sayırdılar.

Amma bütün bunlar mənim üçün hələ gizli mətləblər idi, təbii ki, ümumi qarışılığı görməyə bilməzdim, lakin bu

barədə heç düşünmürdüm, bəlkə də, Tanrıının özünün iradəsi ilə uşunmaya qərq olaraq ətrafimdakı heç nəyi görmür, eşitmirdim, sanki, bunların mənə qəti aidiyyəti yox idi.

Nəhayət, həmin gün yetişdi – İşıq Tanrıısının günü; onun şərəfinə bayram silsiləsini açan gün; həmin günün səhərini indiyədək aydın xatrlayıram. Səhər günü şəhərinə hələ heç vaxt dağların arxasından ogunkü kimi gözəl doğmamışdı – mənin üçün doğmamışdı. Üç gün idi ki, oruc tuturdum və quş kimi yün-gül, az qala, çəkisiz idim. Kastal bulağında yuyunma mərasimi keçirdim, suyu o qədər təravətli idi ki, özümü tamamilə pak, ilahi səhərinə aid olmayan hər şeydən azad hiss edirdim. Məni gəlin kimi bəzətilər, onun gəlini kimi və müqəddəs yolla ahəstə-ahəstə məbəd meydanına tərəf irəlilədim. Yəqin ki, yolun hər iki tərəfində, elə meydanın özündə də saysız-hesabsız insan kütləsi durmuşdu, amma mən onları görmürdüm, heç kimi və heç nəyi görmürdüm. Bütün viycudum, bütün fikirlərim Tanrıya yönəlmüşdi. Məbədin pillələriylə yuxarı qalxdım, xidmətçi-lərdən biri üstümə müqəddəs su çı�ədi və mən işıqlanan məbədə, ilahinin məni gözlədiyi, ona qulluq etməli olduğum işıqlı evinə qədəm basdım. Mən onun evindən keçirdim, qapanmış göz qapaqlarım yaşdan alışırı, çünki yummuşdum onları, bu dəbdəbəni görmək, məni qulluq üçün seçmiş Tanrıma xəyanət etmək istəmirdim, fikrimi onun qulluğunda durmaqdən yayındırı bilən təmtərağın şahidi olmaqdən çəkinirdim. İki kahinin müşayiəti ilə ilahinin sönməz alovunun sölələndiyi mehrabın yanından keçib zəvvarlar zalına daxil oldum, oradan isə dar, alaqqaranlıq pillələrlə aşağı, orakulun zirzəmisinə düşdüm.

Orada işıq elə əvvəlki kimi zəif idi, ətrafında nəsə görənə qədər xeyli çəkdi. Lakin qayadakı yargandan qalxan ağır buxarlanmanı o dəqiqə duymuşdum, bu qoxular indi mənə daha boğucu, daha başgicəlləndirən gəlirdi. Keçi iyini də elə o dəqiqə hiss etmişdim, o da mənə ötən dəfəkindən güclü gəlirdi. Anlaya bilmirdim ki, burada belə qoxu hardandır. Bir də tüstü iyi gəlirdi oradan, elə bil, nəsə yandırırdılar. Azacıq sonra



Inventas vitam
juvat excusisse
per artes

gözlərim qaranlıqda bir manqal seçdi, içində nəsə közərirdi, manqalın yanında isə balaca, ariq bir adam oturmuşdu, əlin-dəki quş qanadı ilə – deyəsən, çalağan qanadı idi – közü yel-ləyirdi. Sarı-bozumtul bir ilan onun düz ayağının yanından sürü-nərək zülmətdə itdi. Canımı qorxu aldı, axı eşitmışdım mən-dən qabaqkı pifiya, guya, ilan sancmasından ölmüşdü, amma fikirləşirdim ki, yəqin, yalandır, çünkü ötən dəfə burada ilan-zad görməmişdim. Sonralar bildim ki, bu, həqiqət imiş, ilan-lar daim burada yaşayırlılar və orakulun ilahi şüura malik müqəddəs heyvanları sayılırlılar. Sonralar bunu da öyrəndim ki, manqalda yandırıqları dəfnə ağacımış, ilahinin müqəddəs ağaçı, onun tüstüsünü kahin qadın ciyərlərinə çəkməli idi ki, ilahinin ruhu ilə qovuşa bilsin.

Budur, balaca adam manqalını da, quş qanadını da qoya-raq, mənə elə xeyirxah nəzərlərlə baxdı ki, vücudumu çulgə-mış qorxu yaxamdan əl çəkdi. Onun qupquru, qırışmış sıfəti mehriban, mərhəmətli idi, hətta üzümə gülümsünürdü. Onda hələ bilmirdim ki, məbəddə yalnız o, mənim dostuma çevrilə-cək, bütün sonraki illər ərzində yeganə dayağım, təsəllim ola-caqdır, xüsusilə də taleyim öz sıldırım qayasından şığıyan qar-tal kimi mənə qəfil zərbə endirəndə. O vaxtkı huşsuz vəziyyə-timdə çox fikir vermirdim ona, amma yenə də mərhəmətli adam olduğunu, orakulun yanında öz işini yerinə yetirən də, mənə xeyirxahlıq etmək istəyini başa düşmüştüm. O, içində ilahinin müqəddəs meşəsindən yeni dərilmiş dəfnə yarpaq-ları olan camı mənə uzatdı ki, manqalın tüstüsü ilə yanaşı, onlardan da dadım. Bu, Tanrı ruhunun mənə ötürülməsini təmin edəcəkdi. Orakulun qoca xidmətçisi də elə onda gülüm-sündü ki, çox qorxmayım və bütün bu dəhşətlər içində məni sakitləşdirən, təskinlik verən yalnız onun təbəssümü oldu.

Mənə verdikləri qarışığın murdar dadı vardı, ya onun təsirindən idi, ya da oruc tutandan sonra o dərəcədə əldən düşmüştüm ki, özümü çox pis hiss edir, ayaq üstə zorla dayanırdım. Orakulun mənə göz qırpmadan nəzarət edən iki

kahini hündür üçayağa dırmanmağıma kömək elədilər, özüm çıxa bilməzdim onun üstünə, sonra da közərmış man-qalı hündür ayaqların üstünə, mənim başımın bərabərinə qaldırdılar, hər nəfəs çəkməyimlə başgicalləndirən tüstünü sinəmə alırdım. Tüstu boğazımı qovuşdurur, başımı gicəlləndirir, şüurumu kütləşdirirdi. Amma mənə hər şeydən artıq yargandan qalxan buxar təsir edirdi, – indi düz həmin yarganın üstündə əyləşəndə, zəhərli, ürəkbulandıran buxar məni, sadəcə olaraq, boğurdu. Halim qarışdı, ağlımdan bir fikir keçdi: axı mən kimdənsə eşitmışəm ki, bu yargan yerin təki-nə kimi gedərək, düz ölülər səltənətinə çatır və orakul da öz gücünü oradan alır, çünkü hər şeyi bilən yalnız ölümün özüdür. Dəhşət məni bürüdü, ayaqlarımın altında olan, əgər huşmu itirib, yerə yixılsam, məni udacaq ölüm məmləkətindən doğan dəhşət, ölüm dəhşəti... Hiss edirdim ki, yixılıram... Bəs Tanrı haradadır, haradadır o?! Yoxdur, o, mənim yanımı gəlmədi! O vəd etdiyi kimi, ruhunu mənə vermədi! Budur, yixılıram, mən yixılıram...

Dumanlı şüurumla, yarıhuşsuz vəziyyətdə birtəhər seçdim ki, orakulun kahinlərindən biri zirzəminin zülmətindən qeyri-adi böyüklükdə buynuzları olan bir qara keçi çıxarıb onun başına su tökməyə başladı, gözlərimə belə göründü və bundan sonra daha heç bir şey görmədim, eşitmədim...

Lakin birdən hər şey dəyişdi. Mən içimdə bir qəribə yün-güllük, sərbəstlik hiss etdim, daha ölüm duyğusu yox idi, həyat vardi, həyat, təsviredilməz sevinc hissi vardi, qaynar, əzəmətli... Bu o idi! O! O idi, bilirəm, vücuduma girmişdi! O, mənim vücuduma girib içimdəkiləri bir heç etmişdi və batınımi ağızına kimi özü ilə doldurmuşdu, öz xoşbəxtliyi, öz heyranlığı, öz sevinci ilə. Onun ruhundan, ilhamından duyğulandığını hiss etmək, büsbütün onunku olmaq, onu düşünmək gözəl idi. Onun heyranlığını, xoşbəxtliyini, nəhayətsiz sevincini yaşamaq gözəl idi. Tanrı ilə həyat eşqini bölüşmək – bundan gözəl nə ola bilər!



Inventas vitam
juvat excusisse
per artes

İçimdəki bu qeyri-adi hissiyyat çoxalır, artırdı. Yenə də bayaqkı kimi sevincli, heyrətamız idi, lakin həddindən artıq coşqulu idi, həddindən ziyanə nəhəngləşmişdi; o, bütün sərhədləri dağıdır, məni içimdən söküb incidirdi, o, vəhşi, divanə bir hissə çevrilmişdi və mən bədənimin ağrıdan necə qıvrıldığını, boğazımın necə sıxıldığını, elə indicə boğulacağımı hiss etdim, lakin boğulmadım, bunun yerinə boğazım-dan fışılı ilə mənə tamamilə yad, dəhşətli, ağrıdıcı səslərin çıxdığını eşitdim, dodaqlarım qeyri-ixtiyari tərpənir, bu səslər mənim heç bir iştirakım olmadan yaranırdı və məndən qışqırtılar, bərk qışqırtılar çıxırdı, onları anlamırdım, onları anlamaq mümkün deyildi, amma onlar mənim ağızımdan, geniş açılmış ağızımdan qopurdu, lakin mənimki deyildi bu səslər, mən artıq özüm deyildim, özümkü deyildim, ona məxsus idim, yalnız ona və bu dəhşət idi, çox böyük dəhşət!

Bunun nə qədər davam etdiyini bilmirəm, bu hala düşəndə vaxt hissiyyatını tamam itirmişdim. Yerin altından necə çıxdığımı, ondan sonra baş verənləri, mənə kimin kömək etdiyini, qayğımı kimin çəkdiyini yadına sala bilmirəm. Məbədin yaxınlığında yerləşən, bütün bu müddət ərzində yaşıadığım evdə özümə gələndə öyrəndim ki, o qədər əldən düşmüş vəziyyətdə olmuşam ki, gələn kimi dərin yuxuya getmişəm. Bir də onu öyrəndim ki, kahinlər məndən çox razı qalıblar, mən orakulun kahini kimi onların ümidişlərini artıqlaması ilə doğrultmuşam. Bütün bunları mənə evində yaşıdagım qarı dedi və sonra da məni qoyub getdi ki, yaxşıca dincəlib güc yiğə bilim.

Yataqda əynimdəki gəlin paltarı ilə uzanmışdım – Tanrıının gəlini. Bu, mənim ömrüm boyu geydiyim yeganə gəlinlik paltarı oldu. Yadımdadır ki, paltarın adət etmədiyim bahalı parçasını siğallayırdım və özümü son dərəcə tənha hiss edirdim.

Tanrı? Kimdir bu Tanrı? İndi haradadır? Niyə burada deyil? Mənimlə deyil. Haradadır mənim istəkləm? Niyə məni qoyub gedib?

Onu başa düşmürdüm. Amma darixirdim onun üçün. Yox, onu heç anlamırdım, kim idi o, bu barədə indi, özümü ona təslim edəndən sonra onun ruhuyla, həzziylə, ilhamıyla qovuşandan sonra, məni ağrıdan qışqırdandan sonra, daha az bilirdim. Bəli, o, mənim varlığımı ağrıldı. Amma yenə də darixirdim onun üçün. Yalnız onun üçün. Axı onsuz heç nə yox idi, təkcə boşluq vardi.

Ah, kaş öz məbədindən bura, mənim yanına gələydi. Həmin məbəddən ki, kahinləri, Tanrıni orada sevən müxtəlif adamlar, onu zənginliyinə, təmtərağına görə sevənlər indi şərinə alqışlar yağdırırdılar, yəqin. Kaş o gəlib məni qucaydı, sadəcə qucaydı; hər şey bitəndən sonra sevgililərin bir-birini qucaqladığı kimi. Gərək o, məni burada, galinlik bəzəyi əynimdə, sevgilisi daha ona lazım olmadığından atıbmış kimi, tamam tənha qoymaydı; öhdəmə düşən vəzifəni yerinə yetirəndən, onu razı salacaq qədər yaxşı yerinə yetirəndən sonra gərək tək qoymaydı məni. Od təki isti də, huşsuzluq da, divanəlik də başa çatandan sonra gərək qoymaydı tənha qalam. Niyə məni orada sevirdi?! Niyə yalnız orada mənimlə idi?!

Ah, necə istərdim onun qolları arasında dincələm. Vəcdə gəlmədən, əsla həyəcan keçirmədən. Sadəcə dincəlmək istəyirdim, sakit və xoşbəxt olmaq istəyirdim. Başqa heç nə, yalnız onun ağuşunda sakitlik və səadət arzulayırdım.

Bəlkə, bu deyildi istədiyim? Bəlkə, heç bunun xiffətini çəkmirdim?

Əlbəttə, bunun xiffətini çəkirəm. Bunu nə vaxtsa sına-maq mənə nəsib deyil? Mənim vəzifəm bu deyilmi, bunun üçün gərək deyiləmmi ona?

Rahatlıq. Dinclik. Buna necə ümid edə bilərdim! Necə ümid edə bilərdim ki, onun ağuşunda məhz bunu tapacağam! Mən ilahidən rahatlığı necə istəyə bilərdim!

Yox, ilahi, görünür, mənim təsəvvür etdiyim kimi, mənim sidq-ürəkdən görmək istədiyim kimi deyildi. O, yəqin, heç mən istəyən kimi ola da bilməz. Mən elə bilirdim ki, ilahi



Inventas vitam
juvat excusisse
per artes

– qayğısızlıq, sakitlik, dincilikdir. Yox, ilahi – aramsızlıq, həyəcan, çəşqinliq idi. İlahi bu demək idi.

Uzanıb, otaqda qaranlığın necə düşməsinə tamaşa edirdim. O, məni elə uzun yuxuya qərq etdi ki, artıq axşam idi, gün başa çatmışdı.

Səhər tezdən, günəş dağlarının arxasından boylanan kimi istəklim gələcək yanımı; gələcək ki, məni öz ruhuyla, isti nəfəsilə, həzzilə çulğasın, mən yenə də ona məxsus olacağam!

Bax, beləcə, onun kahini oldum, onun qulluğunda keçən uzun zaman kəsiyi belə başlandı..

Gah atamlı anamın yanında yaşayırdım, gah da məbədin nəzdindəki həmin o evdə, məni müşayiət edən qarı ilə. O, həmişə tez-tez düşən və acı bağırsaq kimi uzanan bayramlar vaxtı pifiyalara qulluq edirdi, axı orakulun yanında olmaq o qədər yorucu idi ki, pifivanın əməlli-başlı dincəlməsi üçün qulluğa, gecə isə sakit yataraq, qüvvə toplamağa ehtiyacı olurdu. Qarı da ömrünün əsas hissəsini kahinlərin tapşırığı ilə bu işə sərf etmişdi. Uzun qulluq illərində yanında olan bütün pifiyalar barədə hər şeyi biliirdi və onlardan danişmağı xoşlayırdı. Uzunuzadı danişa bilərdi. Kahinlər barədə də hər şeydən təfərrütü ilə xəbərdar idi: necə adam idilər, onlardan kimlər hansı ilahiyə, həqiqətən, sitayış edirlər, hansılar isə özünü yalandan mömin kimi göstərirdilər. Məni ilk dəfə yerin təkinə aparan da özünü mömin göstərənlərdən idi, bunu mənə o dəqiqə dedi, lakin həmin kahinin böyük nüfuzuvardı, çünkü xəzinədar olduğundan məbəd üçün çox iş görmüşdü. Onun müddətinə artıq az qalmışdı: bu vəzifəni yalnız müəyyən müddətə tuturdular. Kahinlərin hamısı Delfanın ən yaxşı nəsillərindən idi, ən yüksək vəzifə tutanları isə ən tanınmış ailələrdən çıxmışdılar; bu barədə o, tez-tez və bütün xirdalıqları ilə danişirdi. Görünür, məhz bu, məbədi onun gözündə ümumi hörmətə və şöhrətə mindirirdi. Bu şöhrətin qeydinə qısqanlıqla qalırdı, məbəd və onunla bağlı hər şey onun qəlbinə yaxın idi və o, heç şübhəsiz, məbədə qulluq etdiyindən qürur duyurdu.

Mənimlə söhbətlərində ilahinin özündən heç vaxt söhbət salmırırdı.

Yüksək rütbəli şəxslərə, onların əsil-nəcabətinə bəslədiyi böyük hörmətə baxmayaraq, hətta onlar barədə də heç vaxt yaxşı danışmırırdı. O, ümumiyyətlə, heç kəs barədə təqdirlə, təriflə danışmazdı, əksinə, bütün insani çatışmazlıqları çox sərt bir şəkildə qeyd edərdi. O zamanlar, gənc və təcrübəsiz bir adam kimi, dünya barədə onun söhbətləri əsasında formalasın təsəvvürüm tam təhrif olunmuş, yanlış idi, mən bunu hiss edirdim, lakin gördüm ki, onun sözlərində həqiqət də az deyil və bu, məni lap dolaşdırır, çasdırırdı. Mən dəfələrlə düşünmüşəm ki, sonralar dərin nifrət hissi bəslədiyim bu qadın, görünür, insanlar barədə mülahizələrimə başqalarından daha çox təsir edərək, onlara xeyli acılı, ədalətsiz məqamlar gətirmişdi. Bu qadına nifrətimə, onun yalan dediyinə dərin inamıma baxmayaraq, sözlerimin təsiri, heç şübhəsiz ki, özünü göstərirdi. Axırda isə öz alçaqlığını mənə tam olaraq göstərərkən, onun insan xisəlti haqqında yalan anlayışlarının həqiqət olduğu qənaətini məndə bir az da möhkəmləndirdi. Bax, həqiqət sandığımız bilgilərimizi, əslində, ən az inandığımız adamlardan beləcə qazanırıq və real həyatda, özümüz də dərk etmədən, ömür yollarında ən çox nifrət etdiyimiz nə varsa, onları rəhbər tuturuq.

Mən axı özüm də bu qaridian eşitdiyim şeylərdən əlavə, insanların bir xeyli şər əməlləriylə rastlaşası oldum. Lakin tənhalıq içində keçmiş bütün bu illəri xatırlayarkən, başıma gələnlərə baxmayaraq, tez-tez özümə bir sualla müraciət edirdim: insanlar, həqiqətənmi, bu dərəcədə pisdirirlər? Bəlkə, məni öz acı taleyim çasdırmışdı, bəlkə, onlara çıxardığım hökmü də elə bu idi müəyyənləşdirən? Bilmirəm, axı daha adamlarla temasım da olmurdu. Amma öz tənhalığında bu fikirlər məni daim incidirdi.

Lakin onun təsiri altına düşməyimin əsas səbəbi danışdıqlarında həqiqət payının çox olması idi. Müqəddəs şəhərdə



Inventas vitam
juvat excusisse
per artes

baş verən bütün abırsızlıqlar haqqında, Delfaya dünyyanın hər yerindən bu qədər kişinin gəldiyi böyük bayramlar zamanı baş verən mənəvi pozğunluqlar barədə həqiqəti deyirdi – bu kişilər təsadüfi qadınlar axtarırdılar və yoxsul ailələrin, başqalarının qızları karvansaralarda onların karına gəlirdi; qarşı deyirdi ki, bütün şəhərdə bakırə qız, yəqin ki, tapılmazdı, yəqin, elə buna görə məni pifiya seçmişdilər, bunu qəflətən, heç bir keçid etmədən söyləyərək, əməlli-başlı utandırdı, qızartdı məni. Bayram günləri gedən qızğın alverin buraya çəkib gətirdiyi bu avaralar, firildaqçılar, demək olar ki, lap məbədin tavani altında hansı qaranlıq, vicdansız əməllər törətmirdilər ki! Hətta kahinlər arasında da əsl firildaqçılar tapılırdı, onlar bəlli bir məbləğ xatirinə orakullara sualla müraciət edənlərə onlara lazım olan cavabları verirdilər, pifiyanın sözlərini onların arzu etdiyi bir tərzdə yozurdular – hərçənd ki, belə hadisələrin çox nadir hallarda baş verdiyini də etiraf edirdi qarşı – ya da qurban mərasimində verilən nəzirləri mənimseməyir, qurbanlıq heyvanlarının dərilərini satmaqla və bu qəbildən olan digər əməllərlə pul qazanırdılar, imkanlı vəzifə tutanlar məbədi aldatmaq üçün daha hansı üsullar düşünmürdülər və mənə bəlli olanı o idi ki, çoxları, bəlkə də, hamısı bu üsullardan qazanc üçün istifadə edirdi.

Demək lazımdır ki, onun dözülməz qeybətcilliyi və barəsində danışlığı, təəssüf ki, özümün də dəfələrlə şahidi olduğum yalançıqlar, alçaqlıqlar mənim ruhumda Tanrı və Tanrı məhəbbəti barədə yüksək düşüncələr doğururdu. Belə murdarlıqlarla əhatə olunduğundan, belə bir bataqlıqdan qalxdığından o daha artıq məhəbbətə layiq idi. Və mənə də daha vacib idi, onu sevməyə bilməzdim. Axi bu çıxın dünyada onu sevməsən, sevməli nə qalar? Mənim kimi bu murdar bəşər dünyasına atılmış bir insan nə qədər müdafiəsiz, köməksizdir.

Onun acı qeybətlərindən, ətrafdə baş verənlərdən mən Tanrıda sığınacaq tapır, onun – mənim Tanrıımın xıffətini çəkirdim və onun barəsində heç danışmadığını görə qarıya minnətdar

idim. Tanrıya yaxın olmağı arzulayırdım, məni ağuşuna alacağı, ilahi ləzzət, sonsuz ləzzət, ruh bəxş edəcəyi cansıxıcı zırzəmisinin xiffətini çəkirdim.

Ruh? Onun ruhu nədir axı? Yalnız ucalıq və əzəmətdirmi? Yüksəklikdirmi? Yalnız budurmu?

Əgər yalnız budursa, əgər hər şey belə sadədirse, bəs niyə ona mənsub olmaq belə əzablıdır, niyə əziyyət çəkirəm, niyə ağrıdan qışqırıram? Bəs niyə onun məhəbbəti mənim sidqürəkdən arzuladığım mehribanlıq, sükunət deyil? Nədən daim ürəyimdə yalvararaq iltimas etdiyim sakitlik, arzulanan rahatlıq bağışlamır mənə? Niyə o yalnız gözəl, ilhamverici deyil, həm də qorxulu, qəzəbli, dəhşətlidir, niyə onda hər şey eyni zamanda mövcuddur, niyə mənim boğazından yapışaraq, boğur və eyni anda bütün vücudumu bir həzzlə doldurur?

Akı kimdir o? Kim?

Mən onun ağuşuna atılırdım, elə onun özü kimi çosqun bir dəlisovluqla atılırdım və huşumu əlimdən almaya, dəhşətli ipə-sapa yatmazlığıyla vücudumu boşaltmayana kimi qışqırırdım: Tanrı, sən kimsən, kimsən sən?! Lakin o heç vaxt mənə cavab vermirdi.

O, içimi özyülə doldurur, özyülə boşaldırdı, – amma kimliyini mənə açmırıdı.

Heç vaxt da açmadı. Elə indi də tənhalığımı qapılaraq onun kimliyi barədə fikirləşirəm. Elə hey soruşur, soruşuram. O isə cavab vermir.

Bəli, mən onu sevirdim. Bütün qəlbimlə sevirdim. Lakin bu məhəbbət mənə xoşbəxtlik gətirmədi. Bu, xoşbəxt məhəbbət deyildi.

Hə, mən qaridan danışırdım axı. Mənə qarşı həmişə diq-qətli, gülərz idim, daim hədsiz təriflər yağdırırdı. Deyirdi ki, kahinlər xatırladıqları ən yaxşı pifiya olduğumu söyleyirmişlər, özü də indiyədək evində yaşayınların içində mənimlə müqayisəyə gələsi olmadığından dəm vururdu. O, məndən əvvəl pifyalıq edənlər haqqında nifrətlə danışırırdı, yaxınlıq və həmdərdilik



duyduğum bu qadınlar barədə hansı ifadələrlə danışdığını qulaq asmaq mənim üçün çox Ağrılı, çox çətin idi. Onların bəzilərini hərdən şəhərin küçələrində gördüm, xüsusilə də birini – arıq, qəribə görkəmli bu qadın ətrafına qorxa-qorxa nəzər salaraq, evlərin arasında oğrun-oğrun gəzir, həmişə də öz-özünə dodaqaltı nəsə danışırı. Qarı onu ürəkdən ələ salırdı, gülərək deyirdi ki, o zavallı bir zamanlar ağıllı olubsa da, indi artıq ağlının olan-qalanını da itirib, mən isə onun sözlərindən diksinirdim, ələ o dəqiqə düşünürdüm ki, bəlkə, mənim də axırım ələ belə olacaq.

Bu qadılara məhz orakulun kahini olduqlarına görə nifrət elədiyini anlayana kimi az müddət keçmədi. Təbii ki, onlara başqa cəhətlərinə görə də nifrəti vardı, lakin bunun səbəbi, ilk növbədə, pifiya olmaqlarında idi, onun nəzərində ancaq ələ bunun özü hansı nifrətə desən layiq idi.

Mən sarsılmışdım. Ola bilərmi ki, o, həqiqətən, belə düşün-sün? Hə, buna heç bir şübhə yox idi. Düzdür, heç nəyi açıq söyləmirdi, amma dediklərindən belə çıxırı. Pifiyalara münasibətini biləndə nə dərəcədə sarsıldıǵımı söyləyə bilmərəm.

Gözlərim, nəhayət, açılanda, mən başqa şeylər də gördüm: belə düşünən yalnız bu qadın deyildi. Ətrafimdakı adamlara, onların mənə necə münasibət bəslədiklərinə, mənimlə necə davrandıqlarına göz qoymağə başladım və getdikcə anlayırdım ki, qarının sözlərindən qəlbimə səpilən şübhə toxumları əsassız deyil – mən insanlar içində nifrətəlayiq yer tuturdum. Məndən çəkinirdilər, bunu çoxdan duymuşdum və anlayırdım ki, bunun səbəbi ilahi ilə bu dərəcədə yaxın olan, müqəddəs, yeraltı zırzəmidəki qışqırıqlarını bəzən yuxarıda, məbədin içində eşitmək mümkün olan bir insanın qarşısında keçirdikləri qorxu hissidir. Məndən çəkinirdilər və buna heç təec-cübəlnirmirdim, amma anlamışdım ki, bununla yanaşı, mənə yuxarıdan-aşağı, insanlar tərəfindən tərk edilmiş kimi baxırdılar, çalışırdılar mənimlə üz-üzə gələndə özlərini görməzliyə vursunlar! Mən həmişə tək olurdum, uşaq vaxtlarımdan

öyrəndiyim təkliyi axtarırdım, amma indi, ətrafıma göz gəzdirəndə anladım ki, sən demə, heç kəs mənimlə, ümumiyyətlə, münasibət saxlamaq istəmir və mən zorən tənhayam. Həqiqətən, tənhayam.

Qəribədir ki, bu kəşfimdən nə qədər sarsılmış, nə qədər kədərlənmişdim. Baxmayaraq ki özüm də tanışlığa can atmirdim, elə bil, yalnız tənhalıq üçün yaranmışdım – amma yenə də bu vəziyyət məni çəşqinliğə qərq edirdi. Oğlanlar məni küçədə görüb bir-biriylə piçıldışanda ürəyim ağrıdan sıxlırdı – hərçənd ki ürəyimin niyə sıxlımlı olduğunu da dərk etmirdim.

Nədir, yəni onlar da nifrət edirlər mənə? İnanmıram ki, onlar bu barədə düşünələr, sadəcə, başa düşürdülər ki, mən hamı kimi deyiləm.

Amma bu, həqiqət idi. Mən onlar kimi deyildim. Heç onlar kimi gənc də deyildim.

Gənc deyildim? Amma, əslində, onlardan çox böyük də deyildim. Gənc idimmi? Mən gəncəm?

Onlar məni heç vaxt dindirmirdilər. Heç kəs dindirmirdi. Yalnız başqa imkan qalmayanda danışardılar mənimlə.

Hətta məni tərifləməkdən doymayan kahinlər – onlar məni həm üzümə, həm də dalda tərifləyirdilər, – mənim orakul üçün vacibliyimi dərk edirdilər; amma heç onlar da mənimlə işimdən, dini ayınların icrası ilə bağlı məsələlərdən başqa heç nə barədə danışmadılar. Onlara ancaq pifiya, məbəd qulluqçusu kimi lazım idim, qalan şeylərdə, sanki, yox idim və onlar mənə heç vaxt xoşagelməz bir söz demir, mənimlə daim mehriban davranır və bununla da, vadinin harasındasə, kasib ailədə doğulmuş bir qızla öz aralarındaki uçurumun dərinliyini anlatmaq istəyirdilər, sanki. Məni qiymətləndirildilər, bu şübhəsizdir, Tanrınnın qısa bir zamanda öz ruhu ilə qovuşdurduğu, onun dili ilə aşkar məmnunluqda danışdıığı, yaxşı pifiya tapdıqlarından xoşbəxt idilər, lakin gördüyüm böyük işlərin onlara faydalı olmasına, Tanrı tərəfindən



Inventas vitam
juvat excusisse
per artes

seçilməyimə baxmayaraq, mənə yerin altındakı müqəddəs məkanda istifadə etdikləri bir alət kimi baxırdılar. Tanrıının bürkü zırzəmisdəki üçayağın üstündə oturmuş, huşsuzluğa, sayıqlamalara düşər olan bədbəxt qadın onlarda yalnız nifrət qarışığı bir acıma hissi doğururdu. O, ilahinin iradəsini dilinə gətirirdi, buna şübhə edən yox idi, lakin onun dediklərini kahinlər yozurdu, bixəbər adamlar üçün anlaşılmaz, qarışığı sözlərə yalnız onlar mənə verə bilirdilər. Onların orakulun cavablarına qatdıqları dərin fikirlər, dünyanın zəka zirvəsi – o cavablar ki orakul məhz onların sayəsində əzəmət və ümumdünya şöhrəti qazanmışdı – əslində, bu savadsız qadının vəhşi qışqırıqlarıyla, demək olar ki, heç bağlı deyildi. Onu ilahinin vəcdə gətirməsi həqiqət idi, amma təkcə onlar bilirdilər ki, ilahi onun sözlərinə hansı mənəni verir, bu sözlərlə nə demək istəyir, təkcə onlar ilahinin mübhəm mahiyyətinə vararaq onu aça bilirdilər.

Həqiqətə nə deyəsən. İlahi iradənin müdrik yozumlarına mənim heç bir aidiyyətim yox idi, bu, mənim üçün əlçatmaz, gücüm yetməyən bir şey idi. Huşsuz vəziyyətdə nə çığırlığımı da bilmirdim və deməli, məndən necə istifadə etmələrinin, ağızmanдан çıxan kəlmələrin necə yozulmasının da dəxli yox idi mənə. Yalnız özümü ilahiyə təslim edirdim.

Bilmirdim ki, mənə nələri təlqin edir, onun müdrikliyindən bixəbər idim, əslində, onun barəsində heç bir anlayışım yox idi, heç onun kimliyindən belə xəbərdar deyildim. Ancaq özümü onun ixtiyarına verirdim. Ancaq onu içimdə duyurdum. Mən ona məxsus idim. Başqa heç nə yox idi içimdə.

Yalnız buna görə məni nifrətə layiq görsünlər? Özümü ilahiyə təslim etməyimə, onun ruhuna tabe olduğuma görə? Bunun onlarda necə dərin nifrət oyatdığı aqlasığmaz idi. Mən heç nə anlamırdım. Mənim ilahi mərhəmət saydığım – axı Tanrı məni nə qədər qızın arasından seçərək, öz hüzuruna çağırmışdı, mənə üstünlük vermişdi, öz kahininə çevirmişdi, çatdırmaq istədiklərini mənim dilimlə səsləndirirdi, – bütün

bunlar isə başqalarının gözündə nədənsə əskiklik sayılırdı. Tanrıının seçimi olmaq əskiklik idi!

Deyirdilər ki, orakul bütün dünyada məşhurdur, lakin ilahinin istəklərini səsləndirən, onun ruhunu qəbul edən birisi, əslində, həm də ünsiyət saxlamaq ayib sayılan, heç kəsin kəlmə kəsmək istəmədiyi rədd edilmiş bir insandır.

Bu, beynimə heç cür siğışmırıldı.

Yanında yaşadığım və mənimlə özünəməxsus bir tərzdə səmimi olan qarı bir dəfə necə oldusa dilinə gətirdi ki, mənim pifiya olmağa razılıq verməyim onlar üçün böyük uğur idi, çünki son zamanlar pifiya olmağa razılıq verən qız tapmaq müşkünlər işə çevrilibmiş, hətta ən kasib ailələrin qızları belə buna razılaşmışmışlar. Qarı mənə anlatdı ki, yalnız mənim valideynlərim kimi, guşənişin olaraq, haradasa vadidə yaşayan və görüñür, müəyyən qəribəlikləri olan sadəlövh bədbəxtləri buna razılaşdırmaq olardı.

Dəhşətli bir çəşqinliga düçar olmuşdum. Beynimdə doğulan qorxulu, tükürpərdici düşüncələrdən necə həyəcana gəldiyimi, necə əzildiyimi anlamaq heç də çətin deyildi.

İlahinin seçilmiş? Bəlkə, heç seçilmiş deyildim? Bəlkə, məni ilahi deyil, kahinlər, Tanrıya inanmayan adamlar seçmişdilər? Qarının dedikləri düzgün dərsə və onlar məni sadəlövh valideynlərimin əlindən, başqa heç bir imkanları olmadığından, bicliklə alıblarsa, onda necə? Əgər seçilməyimin, çağırılmağımın heç Tanrıya dəxli yoxdursa?

Mən isə buna inanmışdım axı, onun ruhuyla içimin necə dolduğunu aydın hiss edirdim – mənə elə gəlirdi. Amma belə idimi, həqiqətən? Doğrudan, dəqiq belə idi? Haradan biləydim bunu? Həqiqətən, onunla vahid bir tamda birləşdiyimi duyurdum, öz içimdə onun heyranedici alılıyini yaşayırdım, lakin hər şey bitəndən sonra tənha qalırdım, o artıq mənimlə deyildi. Çox vaxt o, mənimlə olmurdu, məni atıb gedirdi və içimdə yalnız nəhayətsiz boşluq hiss edirdim. Onun xiffətini çəkirdim, onun isə heç vecinə də deyildi; mən



onu çağırırdım, o isə səsimə hay vermirdi. Soruşuram: sən kimsən? Amma o cavab vermir. Hamidian artıq sevdiyim bir varlıq, kimsən axı? O isə mənə cavab vermir. O, mənə heç vaxt cavab verməyib.

Həmişə belə olub, o vaxta qədər ki, öz misilsiz alovunu, heyranlıq və həzzini mənim üstümə yenidən yağıdırmaq üçün yanına gələrdi. Həmin qısa anlarda, hər şeyin aydınlaşlığı, hər şeyin ahəngdar olduğu anlarda mən xoşbəxt idim, dünyada hamidian xoşbəxt. Sonra isə yenidən dibsiz bir boşluğa yuvarlanırdım. Heç kəsin duymadığı bir boşluğa, heç kəsin mənim qədər duymadığı bir boşluğa düşürdüm, – son damlasına kimi ona məxsus olan, onunla həyatın fərəhli zövqünü bölüşən mən.

Başında bax bunlar gəlirdi. Mənim ilahiyə məhəbbətim bax belə idi. Kimliyini sona kimi bilmədiyim birisinə.

Bu məhəbbət mənə hüzur vermir, içimdəki inamı artırırdı. Mən onun ağuşunda heç vaxt sakit dincələ bilmirdim. Qaynar həzzi dada bilirdim, amma sakitlik nəsibim olmurdu. Ona yalvarırdım ki, mənə sakitlik versin, amma o vermir.

Əgər məni Tanrıının özü seçmişdisə, məgər o, belə edərdi?

Həmişəki kimi, bu barədə təklikdə düşüñürdüm. Axı öz fikirlərimi kiminlə bölüşə bilərdim, həyəcanlarını kimə etibar edə bilərdim? Bu vəziyyətimdə mənə kömək edə biləcək, suallarımın cavabını verə biləcək varlıq isə məndən həmişə olduğundan daha uzaq idi, o heç vaxt mənə bu dərəcədə uzaq gəlməmişdi. Mən onun xiffətini çəkirdim, ancaq bir şey arzulayırdım – vücudumu öz Tanrıma təslim etmək və bununla yanaşı, bu təmasdan qorxurdum da, ilk dəfə idi, gəlini kimi bəzənərək mağarasına, yeraltı məbədinə, görünə aparılmaqdan qorxurdum.

Bu görüşə hələ xeyli vardi, hələlik bayramlar yox idi. Amma sonra bayramlar arasında orakulun öncəgörmələri üçün bir gün təyin etdilər, haradansa çoxlu zəvvərin gələcəyini biləndə belə edirdilər. Həmin gün yetişdi, mən həmişəki

kimi Kastal bulağının şəffaf suyunda yuyundum, gəlin palta-rımı geydim, müqəddəs yolla üzüyoxuşa yollandım, məbəd-dən keçib, qaranlıq pillələrlə aşağı endim. Zirzəmidə hər şey elə öz adı məcrasında davam edirdi və mən oranın ağır havasını, közərən dəfnə odunlarının tüstüsünü, acı keçi iyini, üçayağın altındakı yarğandan yüksələn ürəkbulandırıcı buxarı acgözlükə sinəmə çəkirdim – beynimi dumanlandırma biləcək, cəzb olaraq onun ağuşuna ata biləcək nə varsa hamısını. Onun hicranından alovlanaraq, gözlərimi qapayıb oturmuşdum, ağızında onun müqəddəs ağacının yarpaqlarının dadını hiss edir və bütün vücudumu çulğayacaq anı, içimi öz canlı ruhu ilə, ağırdıcı xoşbəxtliyi və həzzi ilə doldurmasını, qəlbimdəki qorxu və tərəddüdü qovaraq içimi büsbütün boşaltmasını, ora bir məmnuniyyət yerləşdirməsini gözləyirdim.

Lakin o yox idi. Gəlib çıxmama bilmirdi. Nəfəsimi dərindən alaraq fəzadakı buxarı içimə çəkirdim və hiss edirdim ki, onların təsiri artıq başlayır; nəfəsim təngiyirdi, huşumu itirəcəyimə az qalırdı. Amma başqa heç bir şey duymurdum. Tanrıının ruhu gəlmirdi içimə, onunla yaxınlığımı heç hiss etmirdim.

Onlar keçini, ilahinin müqəddəs heyvanını çıxardılar və başına su tökdülər – ilahi ilham mənim vücudumu məhz indi, bu an çulgamalıydı. Lakin keçi ancaq heysiz halda başını salladı və qəribə bir səs çıxarıb yavaşça öz yerinə qayıtdı. Vəziyyəti belə görən orakul kahini məndən bir şey çıxacağına ümidiini üzərək mərasimi dayandırmaq fikrinə düşdü.

Gözləri hədəqəsindən çıxmış və içimdə bu dəfə heç cür doğula bilməyən qışqırıq üçün yarıçıq qalmış, titrəyən dodaqlarımıla oturub qalmışdım. İçimdə boşluq vardi, başqa heç nə – elə dəhşətli bir boşluq ki, onu hələ heç vaxt belə aydın duymamışdım, hərçənd ki bu hiss mənə gözəl tanış idi. Ətrafimdə da bir boşluq hakim idi, sanki, həqiqətən, heç bir şey yox idi: əllərimi qabağa uzadanda, sanki, nəhayətsiz, mütləq bir boşluğa, heçliyə girirdi. Ətrafimdə yalnız öltülər səltənətindən qalxan tüstü vardi, bətnimi dondurucu nəfəsiylə doldururdu.



Inventas vitam
juvat excusisse
per artes

Mənə üçayaqdan düşməyə yardım etdilər, amma qolumu buraxanda səndirlədim, az qaldım yixılam. Buna fikir verən yeganə adam xidmətçi qoca oldu, irəli atilaraq, mənə dayaq durmağa macal tapdı. Mən qapının üst tirindən yapışib əbəs yerə mənə əziyyət verən başgicəllənməndən özümə gələnə kimi dayandım.

Orakulun məni ilk dəfə zirzəmiyə endirmiş kahini yaman narazı idi, salona toplaşan zəvvarlar əliboş getməli olmuşdu-lar. Düzdür, bu dəfə orakuldan məsləhət almağa gələnlərin əksəriyyəti adı məşət qayğılarından əziyyət çəkən kəndlilər idi, amma kahin əsl məbəd qulluqçusu kimi, mənim öz bor-cumu yerinə yetirə bilməməyimdən, ilahinin təsirinə uyma-mağımdan çox dilxor olmuşdu. Mənə sərt bir söz demədi, amma elə sözsüz də hər şeyi anlayırdım. O özü Tanrıya inan-mırdı, amma yenə də mənim ilahi ruhla qovuşmamağımdan möhkəm narazı idi.

Amma onun narazılığı mənim düçar olduğum çıxılmazlıq, yuvarlandığım dibsiz quyu ilə müqayisədə nədir ki! İndi artıq mən bilirdim ki, ilahi məni tərk edib. Atıb məni. İndi artıq mən, sadəcə, tərəddüd etmirdim, narahat olmurdu, mən artıq bunu dəqiq bilirdim. Mən ona gərək deyildim, o, məni rədd edirdi. Ümumiyyətlə, nə vaxtsa heç lazım olmuşam mı ona? Məni, inandığım kimi seçmişdim, – onun çağırışına inanan məni!

Görəsən, nə vaxtsa məni öz istəklisi, öz kahini etmək arzusunda olubmu?

Bunu kahinlər istəyirdi, bu, belə idi. Onlara fağır, sadə-lövh bir qadın lazım idi ki, Tanrıının qulluğunda durmağa məcbur edə bilələr. İlahinin özü isə bunu qətiyyən arzulamırdı. Kahinlər, nəhayət, onu Tanrıya sıryında isə ilahi qızı zorladı və sonra da gərəksiz bilib çölə tulladı. Ona sıridıqları yazıq kəndli qızına nifrətini göstərdi, kahinlər isə elə fikirləşirdilər ki, Tanrı bu qızı qəbul edəcək, özünün müqəddəs ruhunu ona etibar edəcək, qızın məhəbbətinə eyni hissə cavab verəcək...

Zorladı və rədd elədi, vəssalam. Bax onu elə bunun üçün seçmişdilər.

İlahinin çağırışı! O, məni heç vaxt çağrırmayıb, axı bu, haradan girmişdi beynimə! Çağiran mənim özüm idim, tənhalıq, çıxılmazlıq içində səsləyirdim onu.

Beləliklə, mən çıxılmazlığa düçar olaraq acı, ümidsiz suallar içində özümü didirdim. Əgər qoca xidmətçi olmasayıdı, bu sualların ağırlığından əzilərdim, yəqin. O, mənə təsəlli verir, başıma ağıl qoyurdu, baş verənlərə, məndən fərqli olaraq, daha açıq gözlə baxırdı. Belə hadisələr bəzən baş verirdi, bu qaçılmaz idi, çünki orakulun zirzəmisində çoxillik xidməti dövründə qazandığı təcrübə bunu deməyə imkan verirdi. Bu, bütün pifiyaların başına dəfələrlə gəlib. Mənim də başıma bəzən gələ bilərdi. Bu qətiyyən o demək deyildi ki, Tanrı öz seçdiyi qadını rədd edirdi, qətiyyən yox. Kahin isə belə hadisə baş verəndə həmişə əsəbiləşir, çünki, ilk növbədə, orakulun şöhrəti düşündürür onu, buna nə demək olar ki, bundan başqa, belə bir hadisənin məhz onun növbəsində baş verdiyi də kahini ikiqat narahat edirdi. Tanrıının özü isə mənə əsəbiləşmirdi, yox, uğursuzluğun səbəbi bu deyildi. Əsl həqiqətin nədən ibarət olduğunu hələlik heç kəs izah edə bilmir, bu həqiqəti heç kəs tapmaq iqtidarında deyil. Bu, zirzəminin sırrıdır və orakul onu aça bilməz.

Həmin gün lap səhərdən bəri onun içində elə bir hiss vardı, sanki, hər şey həmişəki məcrada, lazım olduğu kimi cərəyan etmir. Bunun səbəbini özü də izah edə bilməzdii, amma o qədər görmüşdü ki, belə şeyləri və həmişə hissiyyatı ona nə baş verəcəyini qabaqcadan söyləyirdi. O, məndən əvvəl zirzəmiyə enəndə hiss eləmişdi ki, burada nəsə var. Sanki, hansısa duyğusu qabaqcadan xəbər vermişdi ona. Heç sarımtılboz ilanlar da gizli yuvalarından çıxaraq gözə dəymirdilər, bu, bəd əlamət idi, çoxdan sinanmış bir əlamət. Elə onun qulluq edib bəslədiyi, Tanrıının müqəddəs heyvanı olan keçi də səhər onu tövlədən götürəndə özünü qəribə aparırdı: müqavimət



göstərir, zirzəmiyə enmək istəmirdi, sanki. Bax beləcə, bütün əlamətlər ona dəlalət edirdi ki, bu gün yaxşı bir şey gözləməyə dəyməz, orakul, çox güman ki, dillənməyəcək.

Yəqin ki, günah məndə deyildi. Mənim heç bir günahım yox idi. Əla pifiya idim, heç şübhəsiz, Tanrı da məni çox sevirdi. Dodaqlarımla məmnuniyyətlə danışdıığı o dəqiqliqə görünürdü, çünki tez girir vücuduma və mən də ona təlqin üçün gərək olan huşsuz vəziyyətə belə asan düşürəm. Cəzb olanda isə üzümdən bəlli olur ki, Tanrı vücuduma girib. Bu, orakula filan qədər qulluq eləmiş bir adamın gözündən yayına bilməz.

Məni bu yolla razılığa gətirmək istəyirdi və tədricən bütün baş verənlərə açıq gözlə, sakit baxmağa başladım. Onun sözləri və sakit görkəmi, çoxlu qırışları olan quru sıfəti – bütün bunlar mənə sakitləşdirici, müsbət təsirini göstərirdi. Təbii ki, bir az da sakitləşərdim, əgər gələn bayramda işlərimin həmişəki kimi yaxşı gedəcəyini qabaqcadan bilsəydim.

Özüm isə zaman keçidikcə fikirləşməyə başladım ki, hər şeyin səbəbi, çox güman ki, utancaqlığım, inamsızlığım, Tanrı ilə görüşüm ərəfəsində tərəddüdlərim iddi. Ondan çekinməyim iddi. Buna isə, təbii ki, yol vermək olmazdı. Ürəkdə həyəcan, şübhə, tərəddüd olmamalıdır. Əks təqdirdə Tanrı öz qoyunu açmaz.

Amma necə qorxmayasan? Necə tərəddüd etməyəsən Tanrıya yaxınlaşanda?

Bu fikirlərimi dostumla bölüşmürdüm. Onunla, ümumiyyətlə, heç vaxt sona kimi səmimi olmamışam. Bu, onu yalnız kədərləndirirdi, mən belə fikirdə iddim.

Orakulun yanında qulluq etdiyimiz müddətdə yaxından dostlaşdıq və sona kimi dost olaraq qaldıq.

Demək lazımdır ki, bir-birimizə tən gelirdik, axı ona da nifrət eləyirdilər. Amma bunu özünə heç dərd eləmirdi, hətta bu barədə heç bilmirdi də, lakin mənim içimdə bir üsyan vardı buna görə. Görəsən, mənə niyə belə münasibətdə idilər?

Məbəd qulluqçularından heç biri onun kimi kiçik mövqe tutmurdu, lakin o, tamamilə razi idi işindən, ondan razi adam tapa bilməzdi. Məbədin döşəmələrini, pillələri süpürürdü, sonra da su səpirdi və adamların gətirdiyi bütün zirzibili süpürüb tullayırdı. O, buraları ilahi üçün təmizləyirdi, vəssalam və öz işini böyük səylə görür, hər yeri tərtəmiz, qəşəng eləyirdi. Təmizlik onun başlıca vəzifəsi idi, amma bundan savayı da bir xeyli işi olurdu. O, Tanrıının müqəddəs meşəsində dəfnə ağaclarına qulluq edir, məbədin girəcəyindəki camları müqəddəs su ilə doldurur, orakulun müqəddəs ilanlarını quş yumurtalarıyla, sıçanla yemləyirdi, məbədin içərisindəki mehrabda əbədi atəşi heç vaxt sönməyə qoymurdu, hərçənd ki ondan bu işi heç tələb eləyən də yox idi, özü eləyirdi bunu. Elə yeraltı məbədi də təmiz saxlayırdı, orakul qeybdən xəbər verəndə isə, bayaq dediyim kimi, kahinlərə qulluq və kömək edirdi. Onu hamı buyururdu. Amma nadir hallarda təşəkkür kəlmələri eşidərdi. Kahinlər özlərini onunla çox təşəxxüslü aparır və tez-tez üstünə bağırırlar – hamısı, bircə ona heç vaxt müraciət eləməyən ali rütbəli kahinlərdən başqa. Onunla heç bir dəyəri olmayan, heç nəyə yaramayan bir şəxs kimi davranışlardır, əslində isə hər işini vicdanla, bacarıqla yerinə yetirirdi və şübhə etmirəm ki, Tanrı ondan çox razi idi. Məbədi sevir və sitayış edirdi, heç kim onun qədər sevmirdi məbədi, onu ən qiymətli sərvət kimi qoruyurdu, Tanrıni da sevirdi – amma səs-küysüz, heç bir mədhiyyə söyləmədən sevirdi, vacibliyini çox gözəl anladığı öz sadə işlərini, öz vəzifəsini, özünün süpürgəçi peşəsini sevdiliyi kimi. O, Tanrıının iqamətgahına qulluq edir, ilahi üçün gah bu, gah da başqa iş görürdü, daim qulluğunda idi, amma onların arasında heç bir anlaşılmazlıq, müşkül məsələ olmazdı – yalnız qarşılıqlı inam, səmimiyyət vardı və onları çox elə böyük məsaflə də ayırmırıldı: sadə xidmətçi idi, amma Tanrı qarşısında qorxu, inamsızlıq hissi keçirmirdi, özünü ilahi-nin dostu, məhrəmi kimi hiss edirdi. Tanrıya çox sadə yanışındı, onların arasında hər şey sadə, təbii idi.



Inventas vitam
juvat excusisse
per artes

Bunu görmək, onun ətrafına səpdiyi və bir hissəciyinin də mənə yetişdiyi bu sakitliyi duymaq o qədər xoş gəlirdi ki. O, bəlkə də, mənim indiyədək gördüyüüm insanların ən xoşbəxti idi. Bilirdi ki, bütün işlərində xeyir, məna var, odur ki ilahi ilə də dostluğunu saxlayırdı.

Elə buna görə də təəccübü bir şey yox idi ki, müvəqqəti məxluq olan adamların fikrinə, ona münasibətinə – hərçənd ki bu münasibətdə heç pis bir şey də görmürdü – qəti əhəmiyyət vermirdi. O qədər sadəlövh, şübhələrdən o qədər azad, insanların göstərdiyi münasibətə o qədər diqqətsiz idi ki, məni lap riqqətə getirirdi, hərdən isə ona fikir verəndə gül-məkdən özümü zorla saxlayırdım. Həmişə hamı ilə eyni dərəcədə səmimi, gülərz idim, hətta ona dost münasibəti bəsləmə-yənlərlə də. Sadə, gözə görünməz qayğıları ilə özünün də dərk etmədiyi sakit və adı mütilik içində yaşayırdı. Onda elə bir mütilik vardı ki, heç özü də onun mövcudluğundan xəbərdar deyildi.

Üstündən neçə illər keçsə də, onu çox yaxşı xatırlayıram. Dabanlarının kömür kimi qara rəngini, axı məbədin kandarından yalnız ayaqyalın keçmək olardı. O isə burada, demək olar ki, daimi olurdu və bu qaralıq, görünür, dərisinin altına işləmişdi və yəqin, daha təmizlənmirdi. Həmişə zirək ayaqlarının üstündə ora-bura şüttüməsinə göz qoyanda pəncə-dabanlarının qarasını mütləq görürdün.

Məbəddə tək adam idi ki, onu sevinclə xatırlayıram, bax elə indi də oturub onun barəsində fikirləşən kimi qəlbimə bir sakitlik çökdü. İndi, yəqin, coxdan ölmüş olar mənim dostum.

Tezliklə başlayan təntənələr vaxtı, bayaq dediyim kimi, lap ilk gündən işlərim əla gedirdi, buna görə də, ilk növbədə, ona minnatdar olmalyiam. Həmin ərəfənin axşamı mənimlə bir xeyli söhbət elədi, sakitləşdirir, ovqatımı yüksəltmək istəyirdi, vaxt yetişəndə və məni, təbii olaraq, təzədən qorxu basanda, özünü elə apardı ki, qorxumu bilmərrə unutdum. İçində çeynəməli olduğum yarpaqlar dolu camı mənə uzadanda

sakitcə piçıldadı ki, orakulun ilanları artıq öz yuvalarından çıxıblar və bunu deyəndə sifətinin bütün qırışları üzündə özündən razı bir təbəssüm əmələ gətirdi, sonra isə, elə bil, məni bihuşluğa apardı, çoxdan bəri xiffətini çəkdiyim heyranlığa qərq oldum. O zamandan etibarən mənə ilahi ilham çox nadir hallarda gəlməzdi, amma onda, elə ilk dəfəymış kimi, çox dəhşətli ruh düşkünlüyünə düçər olurdum.

Getdikcə kahinlər məndən daha çox razı qalırdılar, illər keçdikcə şöhrətim də geniş yayılırdı – sən özün də bunu kor dilənçidən eşitmisən, – guya, mən o zamanadək bu məbəddə olan pifiyaların ən yaxşısiyam, əlbəttə, bu, həqiqət ola bilməzdi, amma bir də onu deyirdilər ki, guya, ilahi məndən başqa heç kəsin dili ilə danışmaq istəmir. Bu söhbətlər mənə bir az istirahət verib, uzun bayramlar ərzində yükümü azaltmaq üçün başqa bir qadını məbədə dəvət eləyəndən sonra yayılmağa başladı. Onların bu cəhdli uğursuzluqla nəticələnmişdi və mən yenə də öz vəzifələrimin icrasına davam etməli olmuşdum, yükümü özüm çəkəsiydim.

Mənim məşhurluğum orakulun pifiyası kimi bu qədər uzun müddət məbəddə fəaliyyət göstərməyimin, başqları kimi bir neçə ildən sonra məbədi tərk etməməyimin səbəbi idi, bir çoxları dözə bilmədiklərindən bu işi, həqiqətən, atıb gedəsi olurdular. Mənim barəmdə isə, yəqin, fikirləşirdilər ki, belə şöhrəti pifiyaya malik olmaları əladır, məni itirməkdən qorxurdular. Amma mən özüm də heç məbədi, bu işimi tərk etmək istəmirdim.

Orakulun zırzəmisi və onunla bağlı olan nə varsa, qəlbimə hakim kəsilmişdi, orada baş verən mərasim, mənim özümdən fərqli bir varlığa çevriləməyim, təbdən çıxməğim, ağlımı itirməyim, bütün bəlli sərhədləri aşmağım – artıq bütün bunlar olmadan keçinə bilməzdim. Mən bunlarsız yaşaya bilməzdim.

Deyəsən, pifiya kimi şöhrət tapandan, orakula və təbii ki, bütün şəhərə verdiyim xeyir bəlli olandan, camaat arasında mənim Tanrıının sevimlisi olmağım haqqında dolaşan söz-



Inventas vitam
juvat excusisse
per artes

söhbətdən sonra hamidan daha artıq ehtiram görürdüm. Lakin elə bu söhbətlərin özü şərait yaradırdı ki, insanlar məndən çəkinələr; məndən, az qala, qorxurdular. Get-gedə məndən daha gen gəzməyə səy göstərirdilər, beləliklə, tamam tək qaldım, elə bil, heç cəmiyyət içində deyildim. Hamiya bəlli idi ki, mən Tanrı ilə necə təhlükəli bir bağlılığa girirəm və o, mənim içimə daxil olanda sifətim necə dəhşətli bir şəklə düşür. Bu, məni müqəddəs şəhərdə yaşayan insanların ən tənhasına çevirirdi.

Məni yalnız orakulun kahini qismində görürdülər – başqa heç cür, bəs özüm necə, məgər özümə yalnız bu gözlə baxmirdim? Mən orakuldan ayrılmaz idim, şəxsi həyatım yox idi, özümü başqa həyatda təsəvvür etmirdim, onunla, yalnız onunla. Mən, həqiqətən, yalnız pifiya idim, sanki, sözün adı mənasında, insan deyildim daha.

Demək olar ki, daim Delfada yaşayirdim, məni məbədin hesabına təmin edirdilər. Öz valideynlərimin yanında, öz evimizdə getdikcə daha nadir hallarda olurdum. Ata-anama tamam yadlaşmışdım və hiss edirdim ki, onlar da məndən elə özgələr kimi çəkinirlər. Evimizə gələndə söhbətə ki başlayırdıq, sanki, bilmirdilər nədən danışsınlar. Ən yaxşısı mənim Delfadakı həyatımdan danışmamaq idi. Bütün bunnarı qətiyyən başa düşmürdülər və bir söz eşidəndə əbəs yerə narahat olurdular, öz həyatlarından isə, ümumiyyətlə, danışları bir şey yox idi, yaşamları həmişəki minvalla axırdı, heç nə dəyişmirdi, mən elə özüm də bu həyatı eninə-uzununa əzbər bilirdim. Amma, həqiqətən, bilirdimmi? Bəlkə, artıq bilmirdim?

Onların dünyası mənə həddən artıq yad idi, ləp çoxdan ayrılmışdım o həyatdan. Görürdüm ki, o, elə əvvəlki kimi qalıb; bu həyata elə qabaqkı kimi yaxşı bələd idim, lakin buna baxmayaraq özümü orada yad hiss edirdim. İnsana həmişəlik tərk etdiyi uşaqlıq dünyası qədər yad gələn başqa şey olmur.

Onların hər ikisi artıq qoca idi və bu o dəqiqə nəzərə çarpırdı. İndi artıq hərəkətləri də ehmallı idi, anam isə çox arıqlamışdı. O lap qoca toyuq kimi başını otərəf-butərəfə çevirərək ətrafına baxırdı, gözləri çuxura düşmüştü. Dincalmak üçün tez-tez oturmağa məcbur olurdu, oturub dinmirdi. Onunla danışmağa, demək olar ki, söz tapmirdim.

Mən özüm də gənc deyildim, neçə yaşım vardı anam oləndə? Elə bilirəm otuzu çoxdan haqlamışdım.

Məbədə xəbər çatdı ki, anam can üstədir, amma mənə o dəqiqə deməmişdilər, mən onda zirzəmiyə enməyə hazırlaşdım və bundan xəbər tutsaydım, təbii ki, öz vəzifəmi yerinə yetirə bilməz, Tanrıının səsini eşitməzdim. Mən, təbii ki, hər şeydən öncə məbəd və Tanrı qarşısında vəzifəmi yerinə yetirməliydim. Həmin gün isə çoxlu zəvvar toplaşmışdı – böyük yaz bayramının son günü idи və orakulun mərasimi qeyri-adı dərəcədə uzun çəkirdi. Xidmətçi qoca özümə gəldiyimi görən kimi bu xəbəri mənə piçiltıyla çatdırıldı, amma hələ yarıhus-suz vəziyyətdəydim, məstliyim hələ keçməmişdi və əvvəlcə heç nə başa düşə bilmirdim, mənə elə gəlirdi ki, o, nəsə çox uzaq, qətiyyən dəxli olmayan şeydən danışır. Hər halda, sonra onun sözlərinin mənası mənə çatdı və həyəcan içinde evimizə yollandı.

Qıpqrımızı pörtnüş və ağır nəfəs ala-ala özümü ora yetirəndə hələ də tam ayılmamışdım, bir az hallı idim, təsəvvürəgəlməz bir sükut içində olan evə qədəm basdım. Burada həmişə sakitlik hökm süründü, amma indi həmişəkindən də qatı sükut hakim idi fəzaya. Və mən hiss etdim ki, öz gəlisimlə buradakı görünməmiş hüzuru, sükunəti pozдум.

Əynimdə gəlinliyim vardı – Tanrıının nişanlısı kimi orakulun zirzəmisində geydiyim paltar. Fikir verdim ki, atam paltarımı təəccübə baxdı, amma bir söz demədi.

Anamın ağ, lap ağappaq sıfəti vardı; uzandırmışdilar, gözləri də qapalı idi – elə bildim ki, artıq ölüb. Lakin yanında oturub ağlamağa başlayanda gözlərini açıb heç vaxt unuda



bilməyəcəyim baxışlarını mənə zillədi. Bu baxışlar elə uzaqlardan gəlirdi ki, mənə necə yetişdiyini təsəvvür eləmək də çətin idi – baxışlar yad bir varlığa zillənmişdi sanki, bəlli deyildi bu varlıq niyə onun yanında idi. Elə bil, çarpayısında əyləşmiş tanış olmayan bir qadın görürdü. Qəribə geyimli bir qadın – geyimim, deyəsən, tanış gəlirdi ona, amma heç cür yadına sala bilmirdi ki, belə paltarları niyə geyirlər.

Sonra, deyəsən, kim olduğumu gözləri seçdi, tanıdı və başa düşdü ki, nəhayət, gəlib çıxmışam, axı o özü atamdan xahiş eləmişdi ki, mənə xəbər yollasın, ölməmişdən görüşək. Mən də gör nə geyinmişəm. Nə qədər yersiz görüñürdü bu paltar.

Ariq əlini ahəstə-ahəstə mənə uzatdı və paltarımı toxundu, parçasını yoxladı, heç nə anlamadan. Yəqin, ona elə gəlirdi ki, görünüşündən maskarada gələnə oxşayıram. Amma, əslində, elə bu cür idi. Ona da məhz belə gəlməli idi, çünkü özü, həqiqətən, bir zamanlar gəlin olmuşdu və əri üçün övladlar doğmuş, onu da, balalarını da sevmişdi. Əynimdəki bahalı paltarı əlləməkdən doymurdu, amma heç nə anlaya bilmirdi.. Sonra isə yorğunluq və əzab hissi ilə gözlərini qapadı və ariq əli halsız düşüb qaldı.

Onun yatağından qalxdım və atam mənim yerimdə əyləşdi. Anamın əli onun əlinin içində sakitləşdi.

Dəhşət burası idi ki, o ölkəkən belə mən hələ də tam ayılmadığımı dərk edirdim.

Atam iri, kobud əlini onun cavan olanda həmişə sığallağdı üzünə çəkdi və görünür, mənim heç vaxt yaşamadığım və yaşamayağım nələrisə xatırladı, heç vaxt anlamayağım nələrisə.

O, mənim necə çıxdığını görmədi. Gəlinlik bəzəyimi əynimdən çıxarıb, hardansa tapdığım, gəncliyimdən burada qalmış köhnə paltarımı geyindim.

Mən qayıdanda atam elə bayaqqı kimi onun üzünə baxırdı, məni isə indi də görmədi. Yalnız onun diri ikən sevdiyi əzab dolu sifətini görürdü və bu sifəti indi də sevirdi – elə ruhu

kimi təmiz və sadə sifətini. İndi artıq ruhu uçmuşdu, amma üzü hələ xatırlayırkıru ruhunu.

Mən də yaxınlaşıb, onun üzünə baxmağa başladım – gözəl, işıqlı üzünə. Amma görəndə ki, simasında necə hüzur, necə sakinlik var, hönkürtü bogdu məni.

Axı bir zamanlar biz bir-birimizə çox oxşayırdıq.

Onun əllərini sinəsinin üstündə çarpzadı, bu əllər qəribəlik həddində bəyaz və incə, az qala, şəffaf idi, uzun ömürləri boyu bu qədər iş görmüş əllər. İndi isə onlar o qədər ağ görüñürdü, sanki, bütün dünyəvi şeylər artıq silinib yox olurdu.

Biz bir-birimizə kömək eləyə-eləyə cansız cəsədini yuduq, yaşıldıq. Sonra isə atamın düzəltdiyi dəfn xərəyinə – qədim ənənəyə uyğun olaraq, kəklikotu və zeytun budaqları döşənmış xərəyə uzatdıq ki, bədəninə yeni həyat verək. Və atam mənim köməyimdən imtina edərək özü təkbaşına, daşa dönmüş barmaqlar ilə mərsin çələngi hörüb, zəruri ayınlərin icra olunduğuna dəlalət kimi başına qoydu. O, mərasimin dəqiq icrasına qısqanlıqla diqqət edirdi və biz heç bir şeyi unutmadiq.

Lap axırda çökmiş sinəsi üstünə bir neçə sünbüл qoydu və yalnız bundan sonra üzünü örtdü ki, sükünet içində qalmasına heç nə mane olmasın.

Ertəsi gün atam yaxınlıqdakı meşədə, hər gün nəsə bir nəzir qoyduğu mehrabın yanında qəbir qazdı. Mənim üçün əməlli-başlı ağır olan – anam ucaboy qadın idi – xərəyi bir yerdə ora apardıq və torpağa endirdik.

Anam orada, təzə yarpaqlardan düzəlmış döşeyin üstündə uzanmış halda, torpağa tapşırıldı, doğma ana qucağına qayıdırkı. Biz onun sakit sifətinə sonuncu dəfə baxdıq və sonra atam üstünü torpaqladı, lap axırda isə, adətə uyğun olaraq, məzara buğda səpdi. Zira o, ölümə deyil, həyata məxsus idi.

O vaxt mən bir müddət atamın yanında qaldım ki, ilk dövrlərdə ona yardım edim, o vaxt buna imkanvardı: böyük bayram artıq arxada qalmışdı. Atam adət etmişdi ki, evdə təsərrüfat işlərini görən bir qadın olsun. Elə mən özüm də



Inventas vitam
juvat excusisse
per artes

istəyirdim bir az burada qalam, sakitlik və hüzur içində bir müddət yaşayam, buna yaman ehtiyacım vardı. Çünkü bütün baş verənlərdən əməlli-başlı sarsılmışdım – həm də anamın mənim bahalı paltarımı əlləməsindən və bu paltarda qızını zorla tanımاسından narahat idim. Bir də ondan ki, anam kimi ola bilmədiyim üçün ondan üzr istəməyə vaxtim çatmadı, son anda yetişib sakitliyini pozdum və heç nə verə bilmədim ona – əli mənim dizimin üstündən boş düşdü... Bütün burlardan möhkəm sarsılmışdım...

Maraqlıdır, amma insanın sıfətindəki sakitlik də adama qınaq kimi görünərmiş; mənə, həqiqətən, məhz bu cür təsir etmişdi anamın sakitliyi. Bu sakitliyi tapa bilmədiyimdən qırayırdım özümü, ruhumda bir tənasüb duymadığımdan qırayırdım. Bütün başıma gələnlərdən dolayı, ruhumdakı, həyatımdakı dəyişikliklərdən dolayı qırayırdım. Niyə mən onun kimi deyiləm? Niyə mənim həyatım onunku kimi deyil? Niyə bütün həyat, bütün dünya onun kimi deyil? Niyə heç bir şey mənim uşaqlıq çağlarımdakı kimi deyil? Niyə biz onunla yargandakı müqəddəs bulağa, şəffaf sulu, ətrafında daim təzə-tər yaşıllıq olan, qum dənəciklərinin Tanrıının əliylə suyun içində ahəstə dövrə vurduğu bulağa getdiyim zamanlarda olduğu kimi deyil hər şey? Niyə bir vaxtlar olduğu təki əl-ələ tutub, ora gedə bilmirik? Onunla o qədər şeydən danışardım ki...

O, yatağında uzanıb gözləyirdi, mən də gəlmək bilmirdim, sonra gəldim, lakin artıq gec idi. Başım böyük bayrama həddindən ziyanə qarışmışdı, onun barəsində düşünə bilmirdim, bura, onların yanına gəlib xəstəliyindən, tezliklə oləcəyindən xəbər tutmurdum. Onun anlamadığı, izah edilməsi, beyninə siğışması mümkün olmayan şeylərlə başım həddən artıq qarışiq idi. Lakin mənim ruhuma hakim kəsilən bu şeylər olmadan mən yaşaya bilmərəm.

Yaşaya bilmərəm? Bəs onun yaşadıqlarıyla necə, onlarsız yaşaya bilərəm məgər? Doğrudan, bilərəm?

Məni əsir eləmiş, ayrıla bilmədiyim böyük bayram, divanəlik, heyranlıq, sərməstlik – bütün bunlar onun üzündəki, onun ruhundakı sakitliklə müqayisədə nədir ki!

Bəs mənim nəyim var? Və nələri itirmişəm? Mənim həyatım onunkunun müqabilində nədir ki? Anamı atıb gedəndə itirdiyim həyat.

Onun yanında, bu sükunətin içində oturmaliydim və əlini əllərim içində saxlamaliydim. Mənim yerim burada idi.

Yalnız indi başa düşdüm ki, böyük bayram buradaydı – anam uzanıb öləndə baş verirdi.

Istədim ki, bir müddət burada qalıb sakit, etibarlı həyat yaşayım. Onun həyatını. Heç olmasa, azacıq.

Mən tez-tez elə anamın oturduğu həmin yerdə, ocağın yanındakı həmin o yerdə otururdum və fikir verirdim ki, köhnə evimizin qoxusunu duymaq mənə xoş gəlir – bu, təəccübüllü idi, axı qabaqlar, onlara baş çəkməyə gələndə belə deyildi. O vaxtlar bu qoxu mənə nədənsə xoş gəlmirdi, görünür, o səbəbdən bu qoxunu çox yaxşı xatırlayırdım. Sakitlik və hüzur isə məni yalnız sıxırdı. İndi isə bu sükunətə dalmışdım və onun bütün vücudumu çulgamasını, məni nəvazişlə qucmasını hiss edirdim. Nə qədər sevindirici idi bunu duymaq.

Beləliklə, mən uşaqlıq çağlarının evini özüm üçün təzədən kəş edirdim. Tarlaları, ətrafdakı torpaqları, evin yanındaki qoca zeytun ağacını, indi anamın uyuduğu mehrablı meşəni, bulaqlı yargana aparan dolanbac cığırı. Bütün bu tanış və əlamətdar şeylər mənim üçün yenə əziz oldu, yenə məni sədəqətlə dövrəyə aldı, sanki, onlardan heç ayrılmamışdım. Bütün bunların, həqiqətən də, baş verdiyinə hələ inana bilmirdim və hərdən tamam başqa düşüncələr narahat edirdi məni, lakin elə bil, yavaş-yavaş özümün adı, həqiqi həyatuma dönürdüm.

Atam elə həmişəki kimi tarlada işləyirdi, mən də əlimdən gələn qədər ev işlərinə baxırdım. Bu işlərdən çıxdan aralanmışdım, çox şey artıq unudulmuşdu, amma tez adət elədim. Bizi bir yerdə yaşamaq xoş idi.



Inventas vitam
juvat excusisse
per artes

Nə qədər qəribə olsa da, biz anam barədə nadir hallarda danışirdıq, hərçənd ki hər ikimiz onun barəsində daim düşünürdük. Atam onun məzarı üstündə bir daş qoymuşdu və tez-tez orada qurban mərasimi eləyirdi. Adı, sadə, ikimizin də adət etdiyi qurbanlar idi. Mən onun bir neçə dəqiqəlik orada dayanmasını gördüm, sonra evə qayıdanda isə fikir verirdim ki, gözləri yol çəkir, sanki, hələ də lap uzaqlardaydı fikri. Bu həlim, kədərli baxış onun qüdrətli bədəninə qətiyyən yaraşmırıdı. Gözləri uşaq gözü kimi aydın idi, lakin onlardakı ifadə uşaq ifadəsi deyildi heç. Getdikcə o daha çox qapılırdı özünə,ancaq qaraqabaqlığının özündə də bir mərhəmət vardi.

Mənimlə keçirdiyi bu son ayları gözəl xatırlayıram. Axşamlar evə asta addımlarla girir, yeməyini yeyib qurtaranda isə iri, qoca əlləri elə masanın üstündə qalırdı, kələkötür, bikarçılığa adət eləməmiş əlləri. Onlara baxanda uşaq vaxtı əllərimi öz əllərinin içində alıb saxlayarkən keçirdiyim gözəl hissələri xatırlamaya bilmirdim. Amma indi onun əlləri tamam dəyişmişdi, qırış-qırış idi.

Hər səhər, hər şeydən qabaq sitaş etdiyi həmin o tənha ağacın yanına gedirdi, yalnız sonra özünü adı işlərinə başlayırdı. Evdən səhər şəfəqləriylə, gün qalxmamışdan çıxırdı – axı burada, dağların arasında hava günəş görünməmişdən ağarır.

Az sonra mən ciğırla yargandakı bulağa yollanırdım, həmin o müqəddəs bulağa. Axar suya tamaşa eləyirdim – ruh üçün necə rahatlıq, necə istirahət idi bu, vücudumu bir süknət, bir dinclik sarırdı və evə sakitləşmiş, ruh yüksəkliyi içinde, özünəməxsus tərzdə bəxtəvər dönürdüm.

Həyatımız beləcə axıb gedirdi. Bahar artıq öz gücünü göstərməyə başlamışdı, ətraf ecazkar gözəllikdə idi, həm bizim yerlərdə, həm də bütün məhsuldar vadidə.

Bir səhər adətim üzrə bulağa enərkən gördüm ki, bir nəfər suyun gözünə sarı əyilib, ovcuya içir. Yadımdadır ki, onun suyu nədənsə sol əliylə içməsi diqqətimi o dəqiqə çəkmışdı.

Onu arxadan görmeyimə rəğmən, tanımadığım bir kəs olduğunu anladım, addımlarımı yavaşıldıb bir az gözləməyə qərar verdim. Amma o artıq addım səslərimi eşitmışdı deyə, mənə tərəf çöndü. Lap cavan idi, məndən, bəlkə də, bir on yaş kiçikdi, aydın, açıq, günəşdə yanmış sifəti vardı. Diqqət yetirəndə nəsə tanış cizgilər gördüm üzündə. O da mənə tanırılmış kimi baxırdı. Ayağa qalxdı və yaxınlaşanda gördüm ki, həqiqətən, tanışdır, buralıdır, elə vadidə yaşayır, lap çoxdan, o, hələ uşaq olanda hərdən rastlaşırdıq. İndi o, iyirmi beş otuz yaşlarında bir kişi idi, boydan hündür olmasa da, möhkəm bədənli, sağlamdı. Lakin bir qolu yox idi.

Üstündən xeyli müddət keçsə belə, mən də düşdüm onun yadına. Bizim evlərimiz bir-birindən o qədər də uzaqda deyildi. Onun da valideynlərinin məbədin yaxınlığında balaca torpağı vardı, yoxsul idilər, hətta bizdən də yoxsul: ailələri çoxuşaqlı idi.

Söhbətimiz qızışdı. Danışdı ki, neçə illərdir evlərində olmayıb, ailələri böyük idi deyə, az qala, lap uşaq ikən evlərini tərk edərək əsgərliyə gedib. Sonra da müharibədə qolunu itirib, elə buna görə də qayıdası olub. Daha müharibə üçün yararlı deyildi, kinayəylə gülümsündü, amma özünə dərd eləməli bir şey yox idi. Onsuz da müharibədən xoşu gəlmirdi, amma qarnını birtəhər doyurmalo idı də, nə edəydi. Ən yaxşısı torpağı əkib-becərməkdir, təbii ki, əgər torpağın varsa. Düzdür, bunun üçün də, iki qolun olsa, daha yaxşıdır.

Sonra o, həyatımla maraqlandı, ona anamın ölməsi barədə söylədim və dedim ki, indi atamın yanında yaşayıram, təsərrüfatla məşğulam.

– Nədir, məgər ərdə deyilsən? – soruşdu.

– Yox, ərdə deyiləm, – bir az duruxaraq cavab verdim.

Sonra bulaq barədə danışdım. Mən dedim ki, hər səhər buraya gəlirəm, anam öyrədib, bu bulaq müqəddəsdir. Bunu o da bilirdi, dedi ki, bulağın suyu da çox gözəldir. Heç Kastaliyada da belə gözəl su yoxdur, baxmayaraq ki orada adam əlin-dən tərpənmək olmur, yaxın düşə bilməzsən. Qürbətdə olanda



Inventas vitam
juvat excusisse
per artes

bizim bu bulağın həsrətini həmişə çəkirmiş, qürbətdə olanda. Dünən axşam evlərinə dönüb, bu gün səhər ertə isə bura gəlib ki, suyundan tez dadsın.

O, bir də əyilib sudan ovuc-ovuc içməyə başladı, içdikcə içirdi.

– Bəs sən içməyəcəksən? – soruşdu.

Tərəddüd içində duruxdum, amma sonra onunla yanaşı, dizi üstə yerə çökdüm və ikimiz də buz kimi, təmiz suyu ovuclayıb, içməyə başladıq. Bunda, təbii ki, qəribə bir şey yox idi, amma nədənsə mənə elə gəlirdi ki, indi bizim hər ikimiz nəsə qəribə bir ayin icra edir. Su içməyimiz bitəndən sonra sıfətlərimiz indi sakit axan bulağın ayna kimi üzündə aydın göründü. Bilmirəm suyun dibində astaca dövrə vuran qum dənəciklərinə fikir vermişdimi o. Bəlkə də, bunu heç görmürdü, lakin dedi:

– Belə gözəl suyu bütün yer üzündə tapa bilməzsən. Həqiqətən, müqəddəs bulaqdır.

Biz ayağa qalxıb sağollaşdıq. İstəyirdi bir az gəzib-dolaşın, doğma yerlərə tamaşa eləsin, istəyirdi görsün ki, hər şeyi xatırlayırımı, bunu özü dedi və günəşdən yanmış üzündə yüngül bir təbəssüm çıxıb getdi.

Mən də ciğırla tələsmədən evimizə sarı yollandım, asta-asta və arxasında boylanmadan, hərçənd ki onun hansı səmtə getdiyini bilmək istəyirdim.

O, mənim pisiya olduğunu bilmir? Belə çıxırdı ki, bilmir?

Ertəsi gün səhər elə həmişəki kimi bulağa endim və bir xeyli qaldım orada, həmişəkindən bir az artıq. Nəhayət, o da gəlib çıxdı və mən hiss etdim ki, gəlişinə əməlli-başlı sevin-dim. Bu qəribə hissi yaşamaq qeyri-adı idi.

Yenə söhbətə başladıq. Söylədi ki, dünən uçurumun dibinə enib, düz çayın yanına, oraları yenidən görməkdən xoş-hal olub. Eşidəndə ki orada heç vaxt olmamışam, çox təc-cübəldəndi. Dedi ki, gərək mütləq gedəsən, o qədər də uzaq deyil, yolu tanıırsansa, elə sərt enişi də yoxdur. Dedi ki, vaxt

tapıb, ora birlikdə də gedə bilərdik gəzməyə, sanki, son dərəcə adı, təbii bir şeydən danışırı.

Bulağın suyundan içib doyandan sonra bir kənarda əyləşdik və o, özünün yad, qürbət yerlərdəki əsgərlik həyatından danışmağa başladı. Doğma yerlərə dönməkdən çox məmənun idi, amma Delfadan heç xoşu gəlmirdi. Bu, şəhər deyil, firldaqçıların oylağıdır, oradakı qadınlar isə lap pozğundurlar.

— Amma gözəl məbədi var şəhərin, — dedim.

— Hə, orası elədir, — cavab verdi.

Daha heç nə əlavə eləmədi. Mən anlamadım ki, pifiya olduğumu bilir, ya yox. Bir də nə əhəmiyyəti vardı ki, niyə bunu özümə dərd eləmişdim?

Bilmirə də, tezliklə mütləq biləcək, nə fərqi var.

Biz onunla oturub söhbətləşirdik, köhnə dostlar kimi, elə bil, bir əsr idi tanışdıq. Amma hərdənbir bir-birimizə baxıb söz tapmirdiq deməyə, indicə toxunduğumuz mətləbləri də unudurduq.

Biz ayrılanla və mən evə dönəndə günəş artıq dağın üstündə əməlli qalxmışdım.

Üçüncü səhər – yaxşı xatırlayıram, ona görə ki, özüm də bilmədən günlərin hesabını aparırdım – atam tarlaya gedən kimi mən cəld hazırlasdım və yadımdadır ki, hazırlaşarkən ürəyim necə çırpındırdı. Yarğana enəndə onun artıq aşağıda, elə həmin yerdə oturub gözlədiyini, demək olar ki, o dəqiqə gördüm və sübh işığının sayrısan, hələ tam gücünü yığmadı, amma hər an parlamağa, öz işığını dörd tərəfə səpməyə, bütün vadini aydınlatmağa hazır olan nurunda qəflətən özüümü misilsiz dərəcədə xoşbəxt hiss elədim. Addımlarımın səsi ni hələ uzaqdan eşitdi, mənə tərəf çöndü və sonra da oturub gülümsəyərək mənim yetişməyimi gözlədi. Mən əyilib bulaqdan içməyə başlayanda isə o artıq doyduguşa baxmayaraq, dizi üstə yanında dayanıb günəşin altında qəhvəyi rəngə düşmüş, enli, six tüklü əliylə suyu yenə də ovuclamağa başladı. İçib doyandan sonra biz dizlərimizin üstündən qalxmayaraq



Inventis vitam
juvat excusisse
per artes

bir-birimizə baxdıq və o, qəflətən mənim başımdan yapışdı, özünə sarı çəkib öpdü. Dodaqlarımız soyuq sudan buz kimi idi, amma yavaş-yavaş qızışmağa başladı, bir azdan, artıq istidən od kimi olmuşdu. Mən öz peysərimdə onun enli, nəmli əlini duyurdum və nəfəsimin təngiməsini, ürəyimin çırpmamasını hiss edirdim. Nəhayət, onun dodaqları mənimkindən qopanda sakit səsini eşitedim, amma, elə bil, bu səs uzaqlardan, çox uzaqlardan gəlirdi :

– Sən niyə gözlərini yumursan?

Düzü, heç bilmirdim ki, gözlərimi yumuram. Gözümü açıb onun günəşdən yanmış üzünü düz qənşərimdə gördüm, yenə mənə yaxınlaşmağa başladı, sonra isə artıq görmürdüm onu, bircə hiss elədim ki, güclü dodaqları mənim intizardan yarıcaq qalmış dodaqlarına sıxıldı.

Bundan sonra biz artıq bir-birimizə heç nə demədik, yalnız əl-ələ tutmuşduq dinməzcə. Mən onda ilk dəfə idi onun tək əlini öz əlimin içində saxlayırdım. Onun əziz, sevimli, yaxşı xatırladığım əlini.

Yerdən qalxaraq yanaşı duranda isə hər ikimiz tez-tez, qırıq-qırıq nəfəs alırdıq.

– Bəlkə, bir yerdə çaya gedək? – o gülümsəmədən təklif elədi. – Sən axı orada heç vaxt olmamışan.

Cavabında baxışlarımı ona zilləyib bir söz deməyərək əlini sıxdı. Mənə artıq qətiyyən qəribə gəlmirdi ki, o, mənə bu təklifi eləyir və biz ora birlikdə gedəcəyik.

Tələsik dağdan enməyə başladıq, eniş lap dikləşəndə isə o elə yerlər tapmaq istəyirdi ki, mən də asan keçə bilim, hərçənd adət etmədiyimdən və sürətlə yeridiyimizdən mənə onsuz da çətin idi. Lakin o ən çətin yerlərdə mənə kömək eləyirdi, aşağıda durub məni tutur, dayaq verirdi, ta ki hər tərəfindən piniya ağacının kökləri çıxan bu sildirilmiş qayalıqda ayağımı basmağa etibarlı bir nöqtə tapım. Getdikcə eniş daha sərt, daha keçilməz olurdu, çayın aşağıdan gələn səsi elə hey gücənirdi, o, möhkəm çağlayırdı, ilan kimi qıvrıllaraq daha artıq

guruldayırdı. Getdikcə uçurum da daralırdı, dərə də, axırda isə lap alaqqaranlıq oldu, çayın gurultusuyla dolu alaqqaranlıq. Hələ çayın özü piniya ağaclarının arxasından görünmürdü, amma, yəqin ki, indicə görəcəkdir.

Lakin biz ağır enişdən nəfəsimiz kəsile-kəsilə uçurumun dibinə çatdıq, heç baxmağa gəldiyimiz çay düşmədi yadımıza, ona tərəf heç nəzər də salmadıq, özümüzdən savayı dünyada hər şeyi unudaraq bizi heç kimin görə bilməyəcəyi, bütün baş verənlərin sərr olaraq qalacağı bu alaqqaranlıqda bir-birimizin ağuşuna atılmağa tələsdik. Biz yerə yixildiq, gözlərimi yum-dum və hiss etdim ki, əynimdəki paltarları çıxardı, onun mənə necə yiyləndiyini ilk dəfə yaşadım.

Ömründə ilk dəfə mən məhəbbətin, başqa bir şəxsin bədəninin mənimki ilə bir can kimi qovuşmasının, tənhalıqdan qurtulmaq möcüzəsinin nə demək olduğunu anladım. Bir-birimizi qucaqlayıb ilan kimi sarılında, yandırıcı, sərsəm bir ləzzət mənim bunu çoxdan istəyən güclü bədənim sarmışdı.

Bu hissəleri yaşadığım bütün müddət ərzində mən çayın gurultusunu eşidir və altımdakı piniya budaqlarından olan yumşaq yatağımın xoş rayihəsini duyurdum, kim bilir bu qoca, mehriban ağaclar bu yatacağı neçə illər idi mənim üçün düzəldirdi. Onların rayihəsi və çayın gurultusu şüurumda məhəbbətlə bir-birinə sarılıraq yaddaşma əbədilik yazıldı.

Mən gözlərimi açmirdim, istəmirdim, bu, mənə gərək deyildi, onsuz da bilirdim ki, sevimlim burada, yanıldadır, bilirdim ki, xoşbəxt bədənim həzz içindədir, onun ağuşuna yayılıb özümü son dərəcə rahat hiss elədiyim, dincəldiyim güclü, möhkəm qolunun üstündə uzanmışsam. Hiss edirdim ki, onun barmaqları, sol əlinin barmaqları üzümü sığallayır, heç adət etməmişdim bu nəvazış, eyni zamanda da sevinc içində idim, əvvəllər, əslində elə sonra da, heç kəsin əlləri məni belə sığallamamışdı.



Inventas vitam
juvat excusisse
per artes

Bu, insan xoşbəxtliyi idı – xoşbəxtlik bu imiş, bəs beləymis xoşbəxt olmaq. Mən də bütün bu varlıqlar kimi xoşbəxt idim. Mən də onlardan biri idim.

Bir-birimizdən doyunca ləzzət alandan sonra yenə də yuxarı qalxdıq – gündüz işığına, günəş işığına, bütün vadini ağuşuna almış parlaq nura. Heç bir şey baş verməyibmiş kimi, sakit çağlayan bulağın yanında bir-birimizdən ayrıldıq və mən evə xoşbəxtlik içində yollandım.

Qapımıza çatanda hələ də od çıxan əlimlə üst tirdən yapışib ayaq saxladım, xoşbəxtlik içimdə qaynayırdı.

Yemək hazırlayaraq atamın qayıtmasını gözləyəndə çay baradə fikirləşməyə başladım, yəqin, biz yaxşı iş görməmişdik onu unutmaqdə, heç bir nəzər də salmamışdım. Bəlkə də, o, bizim əlimizdən qəzəbləndi buna görə, qəzəbləndi ki, onun sahilində məhəbbət oyunlarımıza başlamamışdan nə dua etdik, nə də vücudumuzu təmizlədik. Yalnız özümüz həqqında düşünməyimizdən qəzəbləndi, yəqin. Bəlkə də, bu elə bir hərəkət idi ki, ona görə bizi cəza gözləyirdi. Elə bir çay yoxdur ki, onun sularında bir ilahi gizlənməmiş olsun, elə onun qulaqbatriçi gurultusu da ilahinin varlığına, onun qəzəbini oyatmağımıza bir sübutdur. Mənə elə gəlirdi ki, bu dəhşətli gurultunu hələ də eşidirəm və indi artıq tək qalandan bu səs canıma üşütmə salıb qorxudurdu məni.

Çay kinlidir, bunu hamı bilir. Elə Tanrı da...

Tanrı? Bəs Tanrı?.. Elədiklərimə görə, o necə, bağışlayacaqmı məni?

Axi mən ona məxsusam, onun nişanlısiyam.

Əlbəttə, elədir. Amma mən eyni zamanda həm də insanam axı. Mən insanam, qadınam, bütün başqa qadınlar kimi. Axi bunu özüm də hiss etdim, elə indicə yaşadıdım bunu, misilsiz ləzzət içində yaşadıdım. Elə bir sevinc, elə bir bəxtiyarlıq yaşadıdım ki, heç təsəvvürüm də gətirə bilməzdəm. Bunları almışdilar məndən, bütün bu ləzzəti. Almışdilar? Kim almışdı?

Mən Tanrıının seçilmişiyəm, o seçib məni. Lakin məni həyat da seçib, adı insan hayatı, seçib ki, qismətimdəkini

yaşayım. Məni məhəbbət seçib, məni sevdiyim insan seçib, mənə iyələnmək istəyən, mənim iyələnmək istədiyim bir insan. Mən onun nişanlışıyam. Mən həm onun, həm də Tanrıının nişanlışıyam.

Yaxşısı budur, heç bu barədə fikirləşməyim. Yaxşısı necə xoşbəxt olduğum haqqında düşünməkdir. Ancaq bu barədə. Başqa heç nə.

Lakin bu həyəcanlı fikirləri Tanrıının özü təlqin edirdi mənə, nə qədər qovub özündən uzaqlaşdırmaq istəsəm də. Sonralar da dəfələrlə məni qaytarırdı bu fikirlərin girdabına, məni rahat qoymurdu. Onda hələ bunu anlamirdim. Heç ağlıma da gəlmirdi ki, özüm üçün, sevgilim üçün necə narahat olmalıyam, bizi nələrin gözlədiyi, necə təhlükələrə məruz qaldığımız heç ağlıma da gəlmirdi.

Biz bu uçuruma yollananda, səsli-küylü çayın sahilinə enəndə hələ nə iş tutduğumuzu bilmirdik.

Çalışırdım başımı ev işləriylə tamam qatım, onlardan savayı heç bir şey barədə düşünməyim. Lakin fikirlərimi yalnız onlara yönəltmək qeyri-mümkün idi, əllərim öhdəmə düşən işləri beynimə heç bir ehtiyac olmadan görürdü. Lap bu yaxınlarda onu əzizləyirdi bu əllərim...

Əllərimlə başını qucaqlayaraq əzizləyirdim – necə gözəl anlar idi... Sevgilinin başını ağuşuna almaq, onu qoynunda qızdırmaq, dodaqlarını öpüşlərinlə yandırmaq və baxışlarının sənin gözlərində necə qərq olmasına görmək...

Görəsən, baxışlarım necə idi həmin anlarda... yəqin, dərin sulara qərq olan adamın baxışları kimi...

Bəs bundan xəbər tutsalar, nə olacaq? Bizim hər ikimizi hansı dəhşətlər gözləyir? Lakin hamidan gizlində baş vermişdi bunlar, kimsənin xəbəri yox idi. Necə yəni gizlində, çay ki bilir. Elə Tanrı da. Tanrıının da xəbəri var!

Özü də bununla bitmədi ki, hələ yenə olacaq belə görüşlər. Yenə, dəfələrlə olacaq, bədənim tələb edir bunu və onun səsini heç bir şey batıra bilməz, mən bu barədə lap ucadan



Inventas vitam
juvat excusisse
per artes

qışqırmağa belə hazırlam, qoy səsimi bütün dağlar eşitsin... Qoy nə olur-olsun! Mən heç nədən qorxmuram! Məhəbbət heç bir şeydən qorxmur! Yeganə qorxduğum – sevgilimin... mənim sevgilimin...

Bilirmi, görəsən, bu barədə? Bilirmi ki, mən pifiyayam, Tanrıının nişanlısı və kahini? Bu barədə bilsə, necə olacaq, yəni o da hamı kimi... yəni bilsə...

Yox, yaxşısı budur, heç bu barədə fikirləşməyim – yalnız necə xoşbəxt olduğum haqqında düşünüm. İndi necə xoşbəxtəmsə, o barədə. İndi. Bu gün. Mehriban ağacların yaşıl çatırı altında onunla yanaşı necə uzanmışdım, xoş, rayihəli yarpaq döşəyin, onun güclü, möhkəm qolunun üstündə, rahatlığımı, dincliyimi tapdıǵım qolunun... Bəli, mən onun yanında rahatlıq tapmışdım, nəhayət ki, tapmışdım... Bircə Tanrı bu rahatlığı məndən almayıaydı, imkan verəydi saxlayım... Onun yanında belə rahat ola bilmirdim, barı indi, bu rahatlığıma dəyməyəydi... Onun yanında rahatlıq ola bilməz axı, bu təbiidir, dərk edirəm... Amma insanın, yalnız insan olan zəif bir məxlüqün alnına, yəqin, sakitliyin dadını bilmək qisməti yazılıb ki, bir-birini sevən iki nəfər qucaqlaşanda rahatlıq tapır... Yəqin, mənə də olar sevgilimin qucağında rahatlıq tapmaq, nə vaxtdan bəri bu rahatlığı axtaran mənə...

Tanrıya yalvardığım vaxtları xatırlayıram, yalvarırdım ki, xoşbəxtliyi dadmağıma, sakitliyi, məhəbbəti dadmağıma imkan versin, bunu mənə çox görməsin – indi içimi ağzına kimi doldurmuş adı, insani məhəbbəti.

Bilmirdim, sadəlövhüyümdən anlamırdım ki, ondan heç vaxt mənə verə bilməyəcəyi şeyləri istəyirəm, bunun üçün dua etmək aqlasızlaşdır. İndi mən yalvarırdım ki, yaxamdan əl çəksin.

Xoşbəxt olmayıızımız üçün onda belə yaxşı idi, hələ anlamırdım ki, yalvarışlarım nə qədər mənasız, ilahidən bu istədiklərimi gözləmək nə qədər yersizdir. Biz öz məhəbbətimizi yaşayırıq, özümüzü son damlasınadək məhəbbətə təslim

edirdik, heç nədən narahat olmur, heç nəyin dərdini çəkmirdik – bəzən təsadüfən nigarançılıq keçirən də yalnız mən olurdum, təkcə mən, sevgilim isə – heç vaxt. Bu hiss ona tamam yad idi. Büsbütün bu həyata, insan həyatına, əsl həyata məxsus idi və onun hüdudlarından kənardə olan heç bir şeydən qorxmurdu. O heç qorxmalı olduğu şeylərin varlığından da xəbərdar deyildi və ola da bilməzdi.

Bəli, bilməməyimiz yaxşı idi bütün bunları.

Biz bir-birimizi sevir, yaxınlıq axtarırdıq, mümkün olan kimi, imkan tapan kimi. Gizlicə – başqa cür mümkün də deyildi və bu, bizim hissslərimizi bir az da qızışdırırıdı. Bir-birimizi harda gəldi sevirdik, amma həmişə açıq havada olurdu bu, bütün heyvanlar, bütün canlılar kimi, təbiətin özü kimi. Biz buna məcbur idik, amma elə özümüz də istəyirdik, bu, bizim məhəbbətimizə daha uyğun gəlirdi, siğınacaqsız və xoşbəxt məhəbbətimizə. Bütün insanlar kimi, dam altında yox, – küləyin, yağışın, günəşin altında. İstək bizi saranda, yadımdadır, biz bir-birimizin ağuşuna lap arpa zəmisinin ortasında da girə bilərdik, orada hamidan gizlənib uzanırdıq, bir biz, bir də ki məhəbbətimiz. Yalnız səmada süzən qartallar görürdü bizi. Yadımdadır, bir dəfə yayın qızmar çağında, taxıl tel-tel olanda, çiçək tozcuqları havaya sovrulanda günəşin parlaq şüaları altında bir-birimizə sarılmışdıq, arpanın qoxusu da yadımdadır, havanın istidən qaynaması da.

Amma çayın kənarına bir də düşməyə heç cür razılıq vermirdim. O, hərdən çağrırdı məni, “oralar etibarlıdır, heç kəs görməz” deyirdi. Soruşurdu ki, niyə getmək istəmirəm. Lakin mən heç vaxt demədim səbəbini.

Çayın o uğultusu, məhəbbətimlə çulğuşmış o uzaq, lakin qorxulu uğultu mənə bəs eləyirdi. Həmişə sevişəndə, həmin o uğultu qulaqlarımızda olurdu. Günün günortağı, hətta taxıl zəmisinin ortasında yaşadığım ən xoşbəxt anlarımda belə, mənə elə gəlirdi ki, çayın həmin o boğuq gurultusunu eşidirəm. Bəlkə, içimdəydi bu səs?



Inventas vitam
juvat excusisse
per artes

Bu narahat fikirlərimi qəlbimdə saxlayırdım, o, bunları bilmirdi. Bu fikirlər ən çox tək qalanda əziyyət verirdi mənə, ev işlərini görəndə; evdə bu düşüncələrin girdabında qərq olmağa fişsətim daha çox olurdu. Belə anlarda məni mübhəm bir nigarənciliq götürürdü, gələcəkdən nigarənciliq. Necə olacaq? Gələcək mənə nə gətirəcək? Öz bətnində nələri gizlədib o?.. Bir dəfə təsadüfən gəlinlik paltarına rast gəlməyim yadımdadır, nəsə tamam başqa bir şey axtarırdım evdə. Tez də gizlətdim. Boş evdə, çəşqinliq içində bir xeyli var-gəl elədim, həyəcanlı fikirlər isə yaxamdan əl çəkmək bilmirdi.

Əgər onunla, öz sevgilimlə məni əzən düşüncələrimdən danışa bilsəydim. Nə qədər yüngülləşərdim. Kaş onunla bölüşə biləydim. Neçə dəfə hazırlaşmışdım buna, sevgilimə ürəyimi açmağa. İstəyirdim ondan soruşam ki, mənim... kim olduğunu bilirmi? Amma yenə cəsarət eləmirdim. Xoşbəxtliyim mənim üçün həddən ziyadə qiymətli idi, onu itirmək istəmirdim. Axı mən xoşbəxt idim indi, amma sevgilimə ürəyimi açsaydım, onu itirə bilərdim. O qədər belə şeylər olur ki, həyatda. Ona təkcə kimliyimi desəydim, bəs edərdi...

Lakin o, çox güman ki, bilirdi bunu, ola bilməzdi ki, xəbəri olmasın. Bəs onda niyə mən özüm etiraf etməyim bunu...

Nəhayət, bütün cəsarətimi topladım.

Bəlli oldu ki, orakulun kahini olduğumu hələ uşaqlıqdan bilmiş, hətta sonralar, atası evindən çıxıb gedəndə də, bundan xəbəri varmış, sadəcə, düşünürmüş ki, bir neçə il pifiyalıq eləyəndən sonra məbəddən getmişəm, bu işlə artıq çoxdan məşğul deyiləm. Eşidəndə ki mən hələ də orakula qulluq edirəm, hələ də pifiyayam, yaman təəccübəndi. Qurbanı döndən sonra mənim barəmdə bir kimsə ilə danışmamışdı ki, münasibətlərimizdən duyuq düşən olmasın, ona görə xəbərdar deyildi. Özüm nə demişdimsə, ancaq onları bilirdi: atamın yanında yaşadığımı, təsərrüfatla məşğul olduğumu. Sözlərindən belə başa düşdüm ki, heç orakulun kahini olmağın da nə anlam daşıdığını çox elə aydın təsəvvür eləmir.

Axı uzun müddət Delfadan kənarda yaşamışdı, bir də ki orada baş verənlərlə heç vaxt maraqlanmayıb, deyirdi ki, bu cür işlər mənim üçün deyil. Amma mənim hələ də pifiya olduğumu, ilahiylə əlaqəyə girdiyimi eşidəndə heyrətini heç gizləyə bilmədi. Bu barədə özümə bir söz demədi, lakin mən görürdüm ki, əməlli-başlı narahatdır.

Başına gələnləri sakit qarşılımasından xeyli yüngülləşdim. Yox, mən onu itirməyəcəkdir, bunu artıq başa düşmüşdüm, itirməyəcəkdir sevgilimi. Onun üçün mənim pifiya olub-olmamağımın elə bir əhəmiyyəti yox idi, rast gəldiyim ilk adam idi ki, buna görə mənə qeyri-adi bir məxluq kimi baxmırıd, məndən çəkinmirdi. Həmişə xəbərdar olub bundan. Düzdür, indinin özündə də pifiyalıq etdiyim ağlina gəlmirdi. İndi isə artıq bunu da bilirdi və yenə sevirdi məni! Bu məsələnin onun üçün qətiyyən əhəmiyyəti olmadığına bundan gözəl sübut varmı!

İçimə bir minnətdarlıq, bir xoşbəxtlik dolmuşdu. Mən ona hər şeyi danışdım və o da mənim nigarançılığımın səbəbini dərk etdi. Hərçənd ki ən çox nədən nigaran olduğum barədə hələ ona bir söz deməmişdim, yəni açıq deməmişdim. Bir də ki daha nigaran qalan deyildim onsuz da. O, hər şeyi başa düşmüştü, sevən adam necə başa düşərsə, eləcə.

Oturub onun əlini sığallayırdım, mənə əziz olan, sevimli əlini, sonra da, yadımdadır ki, öpdüm onu. Həmişəki kimi öpüşərək, təbəssümlə ayrıldıq.

Bu söhbətdən sonrakı ilk görüşümüzdə də hər şey əvvəlkı kimi idi. İlk yaxınlığımızdan bəri heç vaxt mən ona belə ehtirasla nəvaziş göstərməmişdim, məhəbbətim daha alovlu olmuşdu, daha böyük minnətdarlıqvardı içimdə və bunu göstərmək istəyirdim ona, məhəbbətimi bağışlamaq istəyirdim, özümü bağışlamaq istəyirdim, sevən qadın istəklisinə nə verməyə qadirdirsə, hamısını vermək istəyirdim: öz hərərətimi, öz nəvazışımı, öz şəhvətimi. O da verdiklərimi qəbul elədi, ozü də ehtirasa qapıldı. Amma, elə bil, çılgınlığımdan



Inventas vitam
juvat excusisse
per artes

bir az heyrətlənmişdi. Yadımdadır, boşalandan sonra məni yavaşça sığallayırdı, elə bil, sakitləşdirmək istəyirdi.

Bu dəfə o söhbətə qayitmadiq, hər ikimiz yayınIRDİQ bündan. Ümumiyyətləsə, bu barədə, demək olar, heç vaxt danışmirdiq. Fikir vermişdim ki, o mövzuya toxunanda çəkinirdi, elə bil, özüm də indi bu barədə heç danışmaq istəmirdim, artıq açmışdım ona ürəyimi, hər şey yaxşı idi.

Bəli, münasibətlərimiz əvvəlki kimiydi. Yalnız məhəbbətim, sanki, daha da alovlanmışdı və mənim üçün indi, elə bil, daha əhəmiyyətli, daha böyük idi. Bu sevgimin nəhayətsiz dəyərini, mənim üçün nə qədər vacib olduğunu, bu istəkdən necə möhkəm yapışdığını heç cür gizləyə bilmirdim. Mənə hava kimi, su kimi gərək idi bu sevgi. Bəlkə, elə kənardan baxanda da aydın görünürdü bu.

Onun hissləri isə daha təmkinli, daha sakit idi, elə özü kimi – bu cəhəti lap ürəyimdən idi. Məni də özünəməxsus tərzdə sevirdi – sakit, güclü, heç vaxt xəyanət etməyəcək bir adamın məhəbbəti ilə. Lakin alovlu şəhvətim, görünür, onun ehtirasını, istəyini qətiyyən artırırmırdı. Hərdən hərəkətlərim onu çəşqinliga düçar eləyir, çəkindirirdi məndən – yəqin, pifiya olduğum, Tanrıının istəklisi seçilməyim, Tanrıya məxsusluğum barədə dediklərim də qorxudurdu onu. Az qala, məndən gen gəzməyə başlamışdı və bunu daha açıq duyduqca, bir az da bərk ehtiyacım olurdu ona. Ondan daha bərk yapışır, qoynuna daha ehtirasla sixılırdım, imkan tapsaydım, bəlkə, ümumiyyətlə, qopmazdım ondan! Hərçənd ki artıq sevgilimi itirəcəyimdən də qorxmurdum, heç qorxmurdum, amma elə yapışırdım ona, sanki, əlimdən çıxacağından ehtiyaflanırdım, elə bil, təhlükə vardı buna; əslində isə qorxmalı heç nə yox idi, amma yenə də qorxurdum; heç bir ehtiyac olmadığı halda, üzümə yağı çəkirdim ki, dərisini yumşaldaraq qırışlarını açım, cavan görünmək istəyirdim, hərçənd ki mənim təravətli sifətimdə nə qırış-zad vardı, nə də öz yaşımı verəndlər mənə, görkəmimizdən biz eyni yaşlı insanlara

bənzəyirdik, amma, bütün bunlarla belə, tutduğumdan əl çəkmirdim və bir səhər onu bulaq başında görməyəndə özümü lap itirirdim, az qalırdı, ağlim başından çıxa. Ondan sonra həya nə olduğunu unudaraq, ehtirasının bütün gücünü, şəhvani aqlığının dərinliyini ona göstərməyə çalışırdım və bilirdim ki, baxışlarım boğulan adaminkına bənzəyir, amma bundan heç xəcalət də çəkmirdim, gözlərimi gizləmirdim ondan, mən heç nəyi gizləmirdim! Gizləmək istəmirdim!

Ehtirasım onu udmağa hazır olan dibsiz uçurum idи və gördüm ki, bu ehtiras onu qorxudur.

Bəli, mənim məhəbbətim dəhşətli həddinə yetişmişdi. Həddindən ziyadə məhəbbət də kimə yönəlibsə, ona ağırlıq edir, mən bunu dərk etmirdim, heç nə bilmirdim bu barədə. Bilsəydim də, köməyi yox idi. Axı məhəbbətə kim sərhəd qoya bilər!

Bu ipə-sapa yatmaz hissələr sevgilimi qorxutmaya bilməzdi, bu vəhşi yanğın onun özünə də, yaşadığı sakit, sabit həyata da yad idi. Mən axı bu sakitliyi, bu hüzuru sevirdim – deməli, o dərəcədə sevirdim ki, itirdim. İtirməyə bilməzdəm. İtirdim ona görə ki, hədsiz sevirdim. Yox, mənim məhəbbətim bu həyat üçün yaramadı, bu həyata sığmadı. Görünür, mən bu həyata uyğunlaşa bilmirdim, sadə, insani həyat üçün yaranmamışdım, yəqin.

Sevgilimin ağuşu mənim üçün rahatlığın özü idi, arzuulanın, şirin rahathığın. Lakin bu rahatlıq, bu sakitlik üçün yaranmamışdım, mən sakitliyə yad idim, çünkü həddindən ziyadə sevirdim onu, sakit sevmirdim.

Sevgilim məni rədd etmədi. Mənimlə elə əvvəlki kimi mehriban idi, biz uzun müddət əl-ələ tutub otura, söhbətləşə bilərdik. Ona siğinanda həsrətində olduğunu anlayırdı, amma gördüm ki, özünün buna meyli yoxdur, mən onda ehtiras doğurmurdum, lakin istəyimə tez-tez güzəştə gedir, çılgınlığıma, şəhvətimə dözməli olurdu; özü bənzər hissələr yaşamasa belə. Mənə mərhəmətindən güzəşt eləməsi lap ağıridırı ürə-



Inventas vitam
juvat excusisse
per artes

yimi və qəlbimin dərinliklərində özümdən asılı olmayaraq dərk edirdim ki, mərhəmətlə məhəbbət nə qədər fərqli məfhumlardır.

Bəli o çox mehriban idi, lakin ehtiraslı, güclü olan əliylə indi məni necə sakit sığalladığını gördükcə, içindəki məhəbbətin necə ölməsini də duyurdum.

Bax onunla münasibətlərimiz həmin o məşum günə kimi beləcə davam elədi. O gün isə məbəddən dalımcə adam yollayıb dedilər ki, qayıtmalıyam. Orakul yenə öz mərasimlərinə başlayırdı və məni neçə günlük bayramlar, böyük zəvvarlar ordusu gözləyirdi.

Sonuncu axşam çıxılmazlıq içindəydim və bunu qətiyyən gizlədə bilmirdim. O isə elə hey soruşturdu ki, niyə beləyəm, mən də demək istəmirdim, özümü məcbur eləyə bilmirdim ki, düzünü söyləyəm. Ondan gözüyaşlı ayrıldım, ruhi sarsıntı içində.

Ertəsi gün səhər isə gəlinliyimi çıxardım, atama da bir söz demədən evdən çıxıb düz Delfaya yollandım. Hələ qaranlıq idi, ıldızların soyuq ışığından üşüyürdüm. İndi Tanrıni sevmirdim daha. Başqasını sevirdim, sevdiyimə də gərək deyildim. Mən tənha idim.

Yeraltı məbədə enəndə hiss elədim ki, artıq buradadır həmin o xəyanət elədiyim. Nəfəsi üzümə dəyirdi, güclü, məstədici və elə bil, o dəqiqə yapışdı məndən. O, bütün zirzəmini doldurmuşdu özüylə, ruhuyla; ağır, boğucu hava vardi içəridə. Orakulun zəhərli ilanları artıq yuvalarından çıxmışdır və haça dillərini çıxarıb mənə sarı sürüñürdülər, ölüler səltənətinə aparan həmin o dibsiz yargandan isə üstümə zəhərli buxarlar duman kimi yeriyirdi və hələ üçayağa qalxmamışdan məst idim. Hələ heç vaxt onun iradəsinə belə tez tabe olmamışdım, içim bomboş idi, özüm də bu heçliyin bir parçasına çevrilmişdim və içim onunla dolmağa başladı, sanki, o da həmin bu anı nə vaxtdan gözləyirmiş ki, bütün gücünü üstümə yağıdırsın. Boğazımdan elə bərk tutmuşdu ki, elə bil,

boğmaq istəyirdi, xırtdəyimdən dəhşətli xırıltı çıxmağa başladı. Yalnız dəhşət və qorxu hiss edirdim – heç bir yüngüllük, heç bir sevinc yox idi, heç bir qətrə belə. Hələ heç vaxt belə əzab çəkməmişdim, hələ heç vaxt mənimlə belə qəzəbli, belə kobud davranışmamışdım və heç vaxt da sonda məni bu dəfəki dəli ekstaza gətirməmişdi. Mənə sonra danışıldır ki, bədənimi, elə bil, azğın bir qüvvə oyan-buyana çırpılmış və dəhşətli bağırtılarım hətta yuxarıda, məbədin özündə belə eşidilmiş. Bu, dəhşət idi. Lakin məni ən çox qorxudan, ən çox sarsıdan o idi ki, bu dəhşətin ən qızgrün çağında, haradansa, çox uzaqlardan gurultu ilə axan çayın səsi yetirdi qulaqlarımı. Yəni belə bir şey ola bilərdi? Yəni mən həqiqətən də çayın səsini eşidirdim? Nədən bu səs məni bir belə qorxuduru?

Sonradan mənə qulluq eləyən qarının evində özümə gələndə, dəhşətli yorgunluqdan yavaş-yavaş ayılanda, həmin o qoca xidmətçi gəldi baş çəkməyə və bir az çarpayımın yanında oturdu. Məndən nigaran qalmışdı, istəyirdi görsün, özümə gəlmışəmmi. Dedi ki, hələ heç vaxt sıfətimi bu dərəcədə dəhşətli, qorxulu görməmişdi. Bunu kahinlər də duymuşdular, onlar da öz aralarında bu barədə danışıldalar. Onlar məndən, ilahi mübtəlalığımdan çox razı idilər. Lakin qoca öz tərəfindən ehtiyatla əlavə elədi ki, bəlkə, Tanrıya bu qədər fədakarlıqla tabe olmaq lazım deyil, axı Tanrı özü də heç bunu tələb eləmir. Yəqin, mən gözlərimi əlimlə örtüb onun sözlərini dinləyəndə yorğun sıfətimdə zəif bir kinayə peydə oldu, hərcənd ki qoca bunu heç duymadı da.

O, Tanrıdan danışındı. Öz Tanrısından. Mən bəs nəyə kinayə edirdim?

Sonra o, zəvvarlar otağının pillələriylə üzüasağı qaçıb, müqəddəs zırzəmiyə girərək mənə dəhşət dolu gözləriylə baxan, heç kəsin tanımadığı, naməlum bir adamdan da söz açdı. Həmin şəxs, təbii ki, buralı deyildi, Delfada belə bir sərsəmliyə cürəti çatan tapılmazdı, hamı bilirdi bunun qada-



Inventas vitam
juvat excusisse
per artes

ğan olunduğunu. Orakulun kahinləri özlərindən yaman çıxmışdilar və təbii ki, məbəd qarovalu asayışı pozan bu şəxsin qolundan tutub o dəqiqə aparmışdı və indi heç bilən də yox idi ki, bu zavalliya nə cəza veriləcək.

Hadisə kifayət qədər qeyri-adi olsa da, mən onun söhbətinə o qədər də diqqət vermirdim, amma birdən qoca dedi ki, həmin şəxsin tək qolu vardı.

Sıçrayıb yerimin içində oturdum və yəqin ki, görkəmim də həmin anlarda son dərəcə qəribə idi. Qoca xidmətçi mənə heyranlıqla baxırdı, təəccübənlənmişdi. Təbii ki, halımın nədən belə dəyişdiyini anlamırıdı. Amma bu hərəkətimdən, yəqin, fikirləşdi ki, daha dincəlmək istəmirəm, deməli, artıq hər şey yaxşıdır. Sonra məmnun qalaraq, üzündə geniş bir təbəssüm çıxıb getdi.

Tək qalandan sonra bir xeyli daş kimi hərəkətsiz durdu, beynimdə təzadlı fikirlər dolaşındı. Niyə gəlmışdı məbədə? Bunu necə başa düşülmüş? Nə vadər eləmişdi onu? Bəlkə, bunun mənası o idi ki, mənə qarşı ... hələ də tam biganə deyildi?

Zəif bir ümidi bənzəyən nəsə qəlbimin içini qızdırıcı bir az, hərçənd buna elə bir səbəb yox idi.

Əynimdəki gəlinliyi asta-asta çıxardım, sadə bir paltar geydim və vadiyə yollandım.

Evimizdə kimsə yox idi, tarlalara göz gəzdirə-gəzdirə, ya bəxt dolaşmağa başladım. Onu uzaqdan gördüm – atasının əkdiyi zəmidə işləyirdi – görən kimi də ona sarı getdim. Məni görəndə azacıq diksində, elə bil, üzündəki ürkək, bir qədər çəkingən ifadə diqqətimdən yayınmadı, adətən, baxışları çox açıq, geniş olardı. Yaxınlaşanda da gözlərini qaldırmadı. İlkimiz də durub susmuşdu.

Hər şeyi anladım. Məni görmüşdü, Tanrı ruhuma girəndə dəhşətli sıfətimi görmüşdü, elə bir şey görmüşdü ki, ona heç kəs dözə bilməzdı və bir dəfə görən bir də unutmazdı bunu. İndi mən onun üçün də pisiya idim artıq – onun üçün

də, bütün başqaları kimi. İndi artıq o da başqalarına bənzəyirdi. Artıq hər şey bitmişdi.

Mən soruştum və o gizlətmədən cavab verdi ki, hər şeyi görüb və ömrünün sonuna kimi özünə gələ bilməyəcək gördükərindən. Mən də başa düşdüm ki, nədən danışır: heç bir kişi o vəziyyətdə gördüyü bir qadını, içintə Tanrı ruhu girmiş bir qadını sevə bilməz.

Sonra danışdı ki, həmin günün səhəri bulağın yanına gəlib, yolumu gözləyib. Mən də gəlib çıxmamışam, o isə mənim axşamkı vəziyyətimi gördüyündən nigaran qalıb, fikirləşib ki, bəlkə, başıma bir iş gəlib. Evimizdə də heç kimi tapmayanda lap narahat olub. Sonra tarlada atamı görüb, ondan da soruşub məni. Bir şey bilmədiyini və mənim evdə olmadığımdan onun da təəccübləndiyini görəndə lap dəli olub. Bu sözləri onun ağızından, az qala, kəlbətinlə çıxarmaq lazımlı gəlirdi, heç danışmaq istəmirdi. Fikirləşib ki, kim bilir, nə baş verib, sonra da üz tutub Delfaya, orakulun məbədinə. Hələ məbədin girəcəyində, mənim dəhşətli bağırıntılarımı eşidib, elə bılıb ki, kimsə işgəncə verir mənə və zəvvarlar salonundan səs gələn səmtə yürüürüb, sonra da pillərlə üzüñaşğı...

Bura çatanda söhbətini xırıp kəsdi.

Mən onun əlini əlimə aldım:

– Mənim üçün yəni belə bərk qorxdun?

– Hə.

– Daha mənə görə heç vaxt qorxmalı olmayıacaqsan.

Səni o qədər sevirəm ki, nə desən, eləyə bilərəm.

O anladı ki, bu sözlərimi nə mənada dedim – yəni onun yolunda ən çətin, ən ağır, sevən bir qadının qadir olduğu ən böyük fədakarlığı eləyə bilərəm: onu özümdən qurtararam və bir də üzümü görməz. Bu gündən etibarən biz ayrılacaqıq, o, əvvəlki kimi, öz dünyasında yaşayacaq, mən də özümünkündə – əvvəldən də gərək belə olaydı.

Biz gözlərimizi yerə dikib xeyli dayandıq, baxışlarımızı görüşdürməkdən çəkinirdik, sanki. Mən onun əlini sixirdim,



amma o dərəcədə möhkəm sıxmırdım ki, onu necə bərk sevdiyimi xatırlasın, indi necə ağır anlar yaşadığımı anlasın. Sonra həmişəlik ayrıldıq.

Evlərimizin yaxınlığına baxmayaraq, daha bir də görüş mədik, məndən qaçıdıqı bəlli idi, fikirləşirdi ki, hər ikimiz üçün belə yaxşıdır. Mən elə özüm də belə düşüñürdüm və ona minnətdar idim buna görə.

Delfada olmağımı ehtiyac yaranmayanda, elə əvvəlki kimi, öz evimzdə yaşayırdım, atamlı; məndən ayrılmış sevgilimin yaşadığı elə həmin təbiətin qoynunda, elə həmin vadidə. Yayın sonu idi, ətrafdakı bütün yaşıllıq susuzluqdan yanmışdı, bütün əzəmətli vadimizi, elə bil, odlamışdılar: meşələri də, çölləri də. Təkcə bulaq dəyişməmişdi, elə əvvəlki kimi saf, şəffaf, bol sulu idi, çünkü o, müqəddəsdir. Qum dənəcikləri də, qabaqkı kimi, astaca dövrə vururdu özləriyçün, sanki, onları kiminsə görünməz əli tərpədirdi. Mən, əvvəller olduğu kimi, yenə də hər səhər bulaq başına gedir, bir az otururdum orada, öz fikirlərimlə baş-başa qalırdım. Amma daha heç vaxt baxmırdım suya. Mən öz sıfətimi suyun üzündə görə bilmirdim, görmək istəmirdim. Sadəcə, oturub boşluğa baxırdım, gündən-günə bozararaq payız rəngi alan boşluğa. Sonra da gözlərimi yumub sudan bir neçə ovuc içirdim və evə dönürdüm.

Təbii ki, o da hər gün gəlirdi bulağa, axı bu təmiz suyu məndən az sevmirdi, onsuz keçinə bilməzdi. Lakin ora başqa vaxt gəlirdi, mən olmayıanda. O, mənə etibar edirdi, bilirdi ki, rastlaşmayaçağıq.

Amma bir dəfə onu uzaqdan gördüm, atasının zəmisi ilə yanaşı kiçik meşədə zeytun yiğarkən. Ona görə tanıdım ki, tək qolla həm budağı saxlayır, həm də meyvələri dərirdi, çətinliklə. Bir xeyli dayanıb ona tamaşa elədim, məni görə bilməzdi, onun tək qolla necə dartinmasına, qoca ağacın meyvələrini necə yiğemasına baxırdım. Üzünü görmürdüm, amma bilirdim ki, bu, odur. Özümü saxlaya bilməyib yerə çökdüm və bir xeyli ağladım.

Evə dönəndən sonra oturdum, üzümü tutub elə hey onun barəsində fikirləşdim. Hələ tək idim, atam qayıtmamışdı.

Əgər ona kömək etmək imkanım olsaydı, budaqları tutardım, o da yiğardi. Onunla burada, bu vadidə uzun və xoşbəxt bir insan ömrü yaşaya bilsəydim... Anamın yaşadığı ömrü kimi, çox, lap çox adamin yaşadığı kimi. Niyə mənə olmaz? Niyə mən başqaları kimi ola bilmərəm?

Bu, sonuncu dəfə idi ki, onu gördürüm. Amma onda hələ bunu bilmirdim.

Həmin görüşdən az sonra başıma iş gəldi, orakulun zirzəmisindən huşsuz vəziyyətdə çıxdım – Tanrı zorlamışdı məni. Bu barədə, təbii ki, heç kəs bilmirdi, hamının bildiyi yalnız o idi ki, həmişəkindən fərqli olaraq, mən artıq onun dəlisinə əvvəlirdim, ekstazim, divanəliyim elə dəhşətli həddə çatmışdı ki, sonuncu dəfə üçayaqdan, az qala, yixilacaqdım, yaxşı ki, qoca xidmətçi vaxtında sıçrayıb əlimdən tutmuşdu.

Məsələ burasında idi ki, elə həmin an mən, həqiqətən, huşumu itirirdim, birdən boğucu keçi qoxusu duydum və Tanrı qara keçi cildində gördüm, orakulun sevimli heyvanı qəzəblə, acgözlükə üstümə atıldı... Ağrı və ikrəhələ hiss edirdim ki, kimsə mənə yiyələnir, məni öz iradəsinə tabe eləyir – hansısa qeyzli, qəzəbli qüvvə, məni qeyri-insani ölçüləriylə dəhşətə gətirən qüvvə. Anlaşılmaz tərzdə orakulun zirzəmisindəki keçi cildinə girmiş, onun qoxusunu almış, hansısa bənzərsiz güc. Bütün bunlar baş verəndə mən həmişəkindən də aydın şəkildə çayın get-gedə güclənən gurultusunu eşidirdim, o artıq şimşək səsini andırırdı və bu səs bircə anda – mənim şəhvani ləzzət animda bütün vücudumu heç nəylə müqayisə oluna bilməyən əzab və ağrıyla doldurdu.

Sonra, elə bil, harasa yuvarlandım və daha nə baş verdiyini bilmədim, ta ki ətrafında otərəf-butərəf gedərək məni tikanlı, çoxbilmış baxışlarıyla burğulayan həmin bu qarının evində özümə gələnə kimi. Ondan xahiş elədim ki, məni tək buraxsın və nəhayət, o, üzümə şübhə ilə baxaraq istər-istəməz



tabe oldu və mən indi tək qalıb öz fikirlərimlə maneəsiz didişə bilərdim. Uzanıb qalmışdım, qalxa bilmirdim, evimizə yalnız axşamtərəfi getdim.

Bu, nə vaxt baş vermişdi? Həmin andamı? Bunu heç kəs, heç vaxt bilməyəcək. Onun yaralı cəsədini ertəsi gün çayda tapdilar, amma faciə, yəqin, bir gün öncə gəlmışdı onun başına, səhər evlərindən çıxıb gedəndə. Getmişdi və bir də dönməmişdi – mənim başıma bayaq danişdığını hadisələr gələn gün. Bu, necə olmuşdu və o, niyə getmişdi uçurum kənarına – bunu heç kəs anlamadı: axı bu dəhşətli uçurumda heç bir işi yox idi onun. Onlar haradan biləyilər ki, məsələ tamam başqa cürdür. Qeybdən bir çağırış eşitmışdı, onu çağırıldalar ki, öz ölümü ilə görüsüsün. Heç şübhə yoxdur ki, onu uçurumun başına çağırın qarşısızınmaz bir güc idi, onun ölümünü arzulayan, onu udmaq istəyən güc. Suda boğulmuşdu, ya qayadan yixilib ölmüşdü? Bəlkə, yixilmiş, Ağrıdan huşunu itirək suda boğulmuşdu, hərçənd ki indi suyun bol axan vaxtı da deyil. Bunu kim bilər! O, dümdüz, kürəyi üstə sax uzanıbmış tapılanda, su azca örtübmüş üstünü və onu məhz buralarda axtarmaq fikrinə düşən adamlar elə gələn kimi görmüşdülər cəsədini.

Onun uçurumdan yixılmağı hamiya çox təbii gəlirdi, çünkü onun tək əlində bir ağac budağı sıxılmışdı, belə fikirləşirdilər ki, yixılanda ağacın budağından yapışmaq istəyib ki, özünü saxlasın. Heyrətamız cəhət bu idi ki, əlində qalmış budaq dəfnə ağacının imiş və Tanrıının bu müqəddəs ağacı o dar dərədə bitmirdi. Bu, qəribə gəlmışdı camaata, amma sonra daha bu barədə düşünmək kimsənin ağlına gəlmədi, axı heç kəs bilmirdi ki, onun başına, əslində, nə iş gəlib və bütün bunların arxasında nələr gizlənib. Heç kəs bilmirdi ki, bu, Tanrıının insandan xoşbəxt olduğuna görə aldığı intiqamdır, seçdiyi qadının ona xəyanət etdiyinə görə, yalnız onun üçün yaşamaq istəmədiyinə görə aldığı intiqam.

Onu tapan adamlar deyirdilər ki, elə bil, yatmışdı, lakin üzünün rəngi itmişdi. Bədəni tamam yara içində imiş, amma qan görünmürmüş. Qanının hamısını su aparmışdı. Çay aparmışdı onun qanını. Hamısını aparmışdı.

Mən özüm onun cəsədinə baxmadım, necə ürəyim gələrdi axı! Amma çoxları görmüşdən onu – bu qəribə ölüm yaman səs-küy yaratmış – belə qəribə əcəl aparmasayı onu, insanların yadına da düşməzdi. Mən isə bacarmadım. Məhəbbətim mane olurdu ki, gedib, ona baxım, baxsaydım, mütləq bürüzə verərdim özümü, hamı başa düşərdi. Onu evlərinə apardılar, mən gedə bilmədim, getsəydim, valideynləri təecübənlənərdi, bəlkə də, lap şübhələnərdilər, axı, demək olar ki, heç tanış deyildik onlarla. Heç bir şey eləyə bilmirdim. Heç bir şey, yalnız təkcə qalib ağlamaq gəlirdi əlimdən, o da ancaq atamın gözlərindən uzaq düşəndə. Bütün bu müddət ərzində ağlamağımı bircə dəfə də görmədi. Amma bunları ondan eșitdim – sevgilimin öldüyünü, onu harada tapdıqlarını, bir sözlə, bizim vadidə hamının bildiklərini, hamının danışdıqlarını atam söyledi mənə.

Sonra isə hər şey unuduldu. Axı onu doğma el-obasında tək-tük adam tanıyordu: neçə illər evlərində olmamışdı. Baş-qaları kimi torpaqla məşğul deyildi, camaatla doğmalaşmağa macalı olmamışdan öldü. Elə kədərlənirdim ki, ürəyim paralanırdı. Bütün ömrü boyu bir parça torpağa yiylənin, onu özünün tək qoluyla əkib-becərmək nəsib olmadı zavalliya, amma bunu yaman arzulayırdı.

Mən isə onu unutmadım. Onun xiffətini elə çəkirdim ki, ürəyim parça-parça olurdu, sanki, ölümü həyatımı tamam almışdı əlimdən, hərcənd ki dünyasını dəyişəndə, artıq heç mənimki də deyildi, axı onu daha qabaq itirmişdim, elə öz həyatımı itirəndə, onun mənə məhəbbəti ölündə. İndi isə artıq itirəsi bir şeyim qalmamışdı. Onun barəsində fikirləşməyə bilərdimmi – mənə hər şey vermiş və sonra da hamısını almış, mənə həyatın dadını öz nəhayətsiz mərhəmətiylə tanıdan bir şəxs!



Inventas vitam
juvat excusisse
per artes

Mən heç vaxt unutmurdum onu. Unutmayacağam da, baxmayaraq ki, o hadisənin üstündən uzun-uzun illər ötüb, hər şey məndən bu qədər uzaqlaşsa da, əslində, həmin günləri mən yalnız qatı duman içində görməliyəm. Amma o, yenə də mənim gözlərim önündədir, sağ-salamatdır, sanki heç ölməyib.

Onu beləcə görüb-xatırlamaq, həmin o həqiqi həyatla yaşadığım dəmləri xatırlamaq nə qədər qəribədir.

Mənim üçün ağır dövr başlanırdı. Öz kədərimi rastlaşdığım insanlardan gizləmək yaman çətin idi. Axı gərək heç kəs bilməyəydi ki, başına gələn bələdan necə çəşqinliq içindəyəm. Lakin uşaqlıq çağlarimdən özümü gizləməyə, özümə qapanmağa adət etdiyimdən, deyəsən, bu çətin işin öhdəsin-dən gələ bilirdim, heç kəs bir şey duymadı. Delfadakı qaridan savayı, heç kəs. Dəqiqini bilməzdəm, amma belə hiss olunurdu ki, o, nədənsə şübhələnib. Onun insanlardan yaxşı başı çıxırdı, axı onların bütün çatışmazlıqlarını aşkarlamaqdan xoşlanırdı, bundan isə baxışları daha iti olurdu, gözündən heç nə qaça bilməzdi.

Payızın axırında, nədənsə, aybaşı olmadım və elə o vaxtdan içimi bir fikir gəmirməyə başladı: bəlkə, hamiləyəm. Bu, ürəyimi qorxu ilə doldururdu və bir də qəribə, cizgiləri tam aydınlaşmamış bir sevinc hissi yaşayırdım. Bu, mənim həyatımı tam dəyişərdi, əgər sağ qalsaydım. Çox şey qaranlıq idı mənim üçün, çox şeyi təsəvvürümə gətirə bilmirdim.

Amma bütün bu tərəddüdlərə baxmayaraq, içimdə, lap dərində, bir sevinc yuva qurmuşdu. Batinimdə bir xoşbəxtlik pusqudaydı, elə sakit ki, onu heç kəsin qulaqları çıalmazdı, içimdə olmayan heç kim eşidə bilməzdi onun səsini, amma mənim özümə o, nəsə qeyri-adi şeylərdən piçıldayırdı, səssiz, lakin israrla, durmadan piçıldayırdı, görünməmiş şeylər deyirdi – ölüm üzərində çalınan qələbədən. Həm məhəbbətin ölümü üzərində, həm də, ümumiyyətlə, ölüm üzərində qələbədən.

Qımlıdanmadan, lap yaxşısı, gözlərimi yumub oturmamışdım ki, eşidim, bətnimin sakit sevincini eşidim – qələbə sevincini. Onu eşidirdim, bax beləcə, sakit oturanda aydın eşidirdim! Sevgilim ölməyib, o, yenə sağdır, mənim bətnimdə yaşayır! O, məni tərk etməyib, o heç vaxt məni tərk etməyəcək, daha heç vaxt atmayacaq.

Mənim məhəbbətim, nəhayət, qələbə təntənəsi gördü və mən onu özümə qaytardım.

Bu, xoşbəxtlik idi, elə böyük xoşbəxtlik ki, ətrafimdakı insanların ondan xəbər tutmamaları mənə qəribə gəlirdi, bu boyda hadisə necə sərr olaraq qala bilərdi axı. Lakin bu, məndən başqa heç kəsin bilmədiyi, yad gözlərdən içimdə gizlənmiş bir sərr olduğundan, xoşbəxtliyim daha böyük, daha qəribə olur, başıma gələn möcüzə daha ağlaşıgmaz görünürdü.

Təbii ki, narahat idim. Təbii ki, gələcəyim barədə həyəcanla, qorxu içində düşüñürdüm. Axı bilmirdim başıma nə gələcək, bütün bunları çox pis təsəvvür eləyirdim, məni gözləyən hadisələr çox mübhəm idi, axı gələcəyim alınmışdı əlimdən, gələcəksiz qaldığımızdan artıq tamam azad, tamam qorxu-ürküsüz idim. Bəs indi necə, bu vəziyyətimdə nədənsə qorxurdummu? Özümün yeni, mübhəm vəziyyətimdə. İçimdəki sakit təntənə hər şeyi üstələyirdi: bütün nigarançılıqları, bütün həyəcanları, bütün qorxuları – başımın üstünü kəsdirmiş təhlükəni harasa – reallığın sərhədlərin-dən çox-çox uzaqlara qovurdu. Yalnız içimdə daşıdığım varlığın reallığını yaşayırdım. İndi mənim üçün yalnız o mövcud idi.

Qiş yetişdi, hamıləliyim isə qışın oğlan çağında çıçəklənirdi, lap yay ərəfəsində olan bahar kimi, təbiətin cansızlığından, dünyada heç nədən qətiyyən narahatlıq keçirməyən bahar kimi. Heç kəs heç nə duymurdu, görkəmimdən hələ bir şey bəlli deyildi. Baxmayaraq ki, böyük möcüzə baş vermişdi, amma heç kəs mənim keçirdiklərimdən xəbər tuta



Inventas vitam
juvat excusisse
per artes

bilməzdi. Lakin iş qariya qalanda, burada şübhələrim mənə rahatlıq vermir, heç cür beynimdən çəkilmir, getdikcə güclənirdi. Düzdür, mənimlə, həmişəki kimi, gülərüz davranışındı – o, ümumiyyətlə, kiminlə danişirdisa, mütləq gülümşünürdü. Lakin hərdən mənə çox qəribə nəzərlərlə baxır, göz qoyurdu, yalnız qadınlar bir-birinə bu cür göz qoya bilərlər. Bu heç xoşagələn deyildi və məni narahat etməyə bilməzdi. Lakin elə əvvəller də həmişə mənə baxanda xoşum gəlmirdi, amma özümüz sakitləşdirirdim. Baxır, göz qoyur, heç bir şey də demirdi, nədənsə xəbər tutmasına, şübhələndiyinə dəlalət eləyən heç bir eyham vurmurdu. Kaş onun bu cür baxışları olmayıyadı...

Baxışlarının nədən məndə belə hissələr doğurduğunu biləcəyim vaxta artıq çox qalmamışdı. Nəhayət, mən anladım ki, o, mənə daim göz qoyurmuş və bu, əslində, onun vəzifəsi imiş, hərçənd ki bu vəzifə onun boynuna düşməsə belə güdükcülüyüni həvəslə yerinə yetirən birisi idi. Öyrəndim ki, pifiyaların bütün məsuliyyəti onun boynunda imiş, o, qadınlara göz qoymalı, Tanrıının seçdiyi, ilahiylə yaxınlığından məbəd üçün, bütün şəhər üçün əhəmiyyətlə bir fiqur olan kahin qadınları güdməli imiş – onların hər addımına göz qoymalı, davranışına fikir verməli, ən kiçicik şeyləri belə kahinlərə çatdırmaq onun birbaşa vəzifəsi imiş və o, bütün bunları böyük məmənuniyyətlə eləyirdi.

Pifiyalar barədə nəsə bir mühüm xəbər çatdırmaq çox nadir hallarda ona nəsib olurdu, dedikləri, adətən, elementar qeybətdən savayı bir şey olmurdu, bu məlumatlar isə onun özündən başqa bir kimsəyə maraqlı deyildi, indi isə əlinə elə bir məlumat keçmişdi ki, onda olan məlumatata görə, indiyədək bu cür hadisə barədə kimsə, ümumiyyətlə, eşitməmişdi, odur ki bu xəbərinə, nəhayət, diqqət yetirəcəkdilər, özü də dəhşət, heyrət içində. Hələ üstəlik də, bu xəbər mənim barəmdə idi, qarı isə hələ məndən o vaxta kimi bircə kəlmə də qopara bilməmişdi.

Nəhayət, hamiləliyimə tam arxayın olandan sonra, görüñür, başını bir xeyli çatlaşası olmuşdu ki, bütün tənhalığımı baxmayaraq, başıma bu iş necə gəlib, axı mən heç kəslə – nə kişilər, nə qadınlarla əlaqə saxlamırdım, ancaq qoca atamın yanına gedirdim. Görəsən, bizim məhəbbətimizin sırrını, vadidəki bütün baxışlardan mübhəm qalmış, yalnız ikimizə aid, başqalarının natəmiz fikirləri və sözlərinin yetişə bilmə-yəcəyi sırrı necə aça bilmişdi. Amma necə olsa da, günlərin birində həm kahinlər, həm də bütün şəhər əhalisi Tanrı əleyhinə görünməmiş cinayətim haqqında eşitdilər. Eşitdilər ki, hamiləyəm, uşağın atası isə bir dəfə müqəddəs zırzəmiyə soxulub onu murdarlamaq istəyən, bəlkə də, Tanrıının qiyaməli sevgilisini qaçırmış niyyətində olan həmin o təkqollu oğlandır.

Həmin o adamı, təbii ki, Tanrı artıq cəzalandırmışdı. Mən isə hələ qalmışdım. Mən – ən böyük cinayətkar – qalmışdım. Çünkü həmin o oğlan adı adam idi, mən isə ilahinin seçilmiş idim, məni Tanrı seçmişdi ki, ona, onun məqsədlərinə qulluq edim, sədaqətlə, düzgün və fədakarcasına qulluq edim. Mənim, həqiqətən də, məhz bu cür qulluq etməyim, lap cavan yaşlarından başlayaraq məbəd və Tanrı üçün yaşamağım, camaatin gözündə orakulla, az qala, bir səviyyədə durmağım, onların öz diliylə desək, Tanrıya mənim dilimlə danışmasına razılıq verəcəyi dərəcədə əziz olmağım, bu məshurluğumun məbədə və təbii ki, bütün şəhərə mənfəət gətməsi – indi bütün bunlar ünvanıma irad kimi səslənirdi, bütün bunlar hərəkətimə daha dəhşətli don geyindirir, mənə qarşı qəflətən baş qaldırmış nifrəti isə daha qəzəbli edirdi. Məhz Tanrıni təhqir etməyim və aldatmağım, ona xain çıxmağım, onu adı bir oğlana satmağım misilsiz cinayət, heç bir şeylə müqayisəyə gəlməyən biabırçılıq idi.

Ali kahinlər şurasının qarşısında dayandım və soruşdular ki, qarının söylədikləri həqiqətə uyğun ola bilərmi? Bu, onlara aqlasığmaz gəlirdi, mənim barəmdə eşitdikləri,



Inventas vitam
juvat excusisse
per artes

orakulun kahini kimi məbədə çoxillik qulluğum ərzində yaratdım xoş təessüratla qətiyyən uyuşmurdu. Onlar, təbii ki, çox istərdilər, bütün bu söylənənlər yalan olsun. Amma mən hər şeyi tərəddüsüz etiraf elədim, hələ bu azmiş kimi, bütün görkəmimdən də özümü hamiləliyimdən dolayı nə qədər bəxtiyar saydığını açıq bəlli olurdu və məsələnin bu cəhəti onları daha çox heyrətləndirdi, qəzəbləndirdi. Onlar bir-birinin sözlərini kəsə-kəsə öz aralarında danışmağa başladılar ki, bəs bütün bu baş verənlər görünməmiş, ağlaşıgmaz şeylərdir və məbəd üçün biabırçılıqdır, orakulun böyük şöhrətinə nə boyda zərbədir və ədalət naminə, məni məbədi murdarlayan bir şəxs kimi uçurumdan atmaq lazımdır. Mən isə yaxşı anlayırdım ki, onlar bu cəzani verəsi deyillər. Bir xeyli danışandan sonra isə üzərlərini bir də mənə tutdular və Tanrıdan, onun qarşısında necə böyük günah işlətməyim-dən, məbədi, orakulu, bütün şəhəri biabır etməyim-dən danışdilar. Axırda isə söylədilər ki, Tanrı bu cinayətlərə görə ən sərt cəza istəyir və bu cəza gün ərzində onlar tərəfindən müəyyən ediləcək.

Lakin məhkəməmdə qərar vermək onların işi deyildi: hökmün çıxarılmasını təxirə salaraq, taleyimi müəyyənləşdirmək imkanını başqalarına verdilər.

Bütün danışlananların həqiqət olduğu, hər şeyi etiraf etdiyim barədə xəbər şəhəri ildirim sürəti ilə dolaşdı və qəzəbli insan kütləsi, oturub hökmümü gözlədiyim evə – qarının evinə sarı axdı. Onlar nizərlərə, daşlarla silahlansılmışdır və ucadan bağıraraq ölümümü tələb edirdilər. Onları kiçik pəncərədən gördüm, gördüm ki, bu insanlar bir an da tərəddüd etmədən öz təhdidlərini həyata keçirməyə qadirdilər. Onların dəli nifrətdən əyilmiş, elə bu səbəbdən də bir-birinə bənzəyən sıfətləri ikrah doğururdu. Evin içində isə boz siçovulu andıran sıfətindəki vəhşi sevincini pis gizlədən qoca qarğı səssizcə var-gəldə idi, özünü elə göstərirdi, guya, mənimcün narahatdır və eyni zamanda da elə heyirdi ki,

mən artıq sənə cavabdeh deyiləm, yaxşısı budur, bu evi tərk edib gedəsən, başqa sözlərlə desək, məni bu azgrün kütlənin ixtiyarına verməyə məmnuniyyətlə hazır idi. Təbii ki, məni satdığını büruzə vermirdi, mənim də heç həvəsim yox idi, bu barədə məlumatlı olduğumu ona göstərim, odur ki çox güman, elə bilirdi, heç nədən xəbərim yoxdur. Bu, ona əl verirdi, başıma gələn bu bəlada, mənə endirilən sarsıcı zərbədə o, özü-nü tam günahsız saya bilərdi, axı həmişə təkcə ədalətli deyil, həm də mərhəmətli, fağır, ömründə heç kəsə bir pislik eləməmiş, heç kəsin barəsində bəd danışmamış birisi sayırdı özü-nü, hərçənd ki onun nəzərində ətrafindakılar başdan-ayağa alçaq, yalancı, əclaf adamlar idi.

Bağırtılar və təhdidlər getdikcə daha qəzəblə səslənirdi, kahinlər də heç bir hərəkət eləmirdilər, görünür, mənə hökm çıxarmaq haqqını bu qara kütləyə verməyə məmnuniyyətlə hazır idilər ki, özlərini işin birindən azad eləsinlər. Ətrafında qəzəbli, qana susamış kütlə, içərisində isə arxamca sürünen boz gürzəsi olan bu evdə vəziyyətim dəhşətli idi və artıq buradan sağ çıxacağımı bütün ümidişim olmuşdu.

Bax elə yeganə dostum, orakulun xidmətçisi olan qoca da həmin anlarda yanımda peydə oldu. O, səndəllərini bərk taqqıldada-taqqıldada, qaçaraq içəri girdi və nəfəsini zorla dərib söylədi ki, nicatım yalnız məbəddədir, ancaq orada xilas ola bilərəm, çünkü məbədin divarları müqəddəsdir və kimsə sənə orada toxuna bilməz, sən orada Tanrıya əmanət olacaqsan. Qoca qarğı bu gözənlənməz müdaxilədən, məbədin bu məqsədlə istifadə olunacağından, ilahinin mənim kimi onu aldatmış, ona xəyanət etmiş bir pozğun qadını qoruyacağın-dan lap dəli oldu. Təbii ki, burada qəribə heç nə yox idi, qarı, ilk növbədə, ona əziz olan orakulun, məbədin dərdinə qalırı - qorумalı olduğu sərvətinin, hərçənd ki ayaqları oralara, demək olar ki, heç dəymirdi. Məbəddən bu məqsədlə istifadə olunmasına yol vermək olardımı? Fikirləşirdi ki, birdən bu addım pozğun qadını layiqli cəzadan qurtarar! Qabaqlar



onun sıfətində heç vaxt nifrət görmək olmazdı – boz, ölü sıfətində, sonuncu dəfə baxdığını sıfətində – amma indi daha özünü gizləyə bilmirdi.

Qoca xidmətçi isə heç bir şey görmür, həyatımı xilas etmək üçün məni arxasınca çəkib aparırdı. Qarının evi düz məbədin yanında olduğundan ümid vardi ki, camaat mənim qəçməğimdan duyuq düşənə kimi özümüzü məbədə yetirək. Kütlə qapının ağızına toplaşmışdı, yan tərəfdə isə heç kəsin bilmədiyi bir qapı da vardi. Amma biz məbədin pilləleriylə üzüyuxarı, giriş qapılarına sarı qaçanda, təbii ki, gördülər və dəhşətli bağırkı arxadan bizi təqib etməyə başladı. Kütlə dalımıza düşmüdü və bir göz qırpmında bütün pilləkəni doldurdu. Biz isə artıq sütunların altından keçməyə macal tapmışdıq, məbəddəydi və indiki kimi yadımdadır: təhlükə və həyəcana baxmayaraq, dostumun məbədə girəndə etdiyi ilk şey səndəllərini çıxarmaq oldu və təbii ki, bu an həyatda hər şeyi unutmuş mənim də ayaqqabılarımı çıxarmağima nəzarət etdi. Bu, ona xas idi, həm mənim, həm də Tanrıının dostuna – hər şeydən öncə bu barədə, müqəddəs məkana daxil olduğumuz barədə fikirləşmək. Elə onun bu müqəddəsliyinə görə biz indi təhlükədən nicat tapmışdıq, əgər, həqiqətən, artıq təhlükə sovuşmuşdusa. Kütlədə isə bu müqəddəs divarlara nəsə bir hörmət hiss olunmurdu – camaat qışqırıqlarla içəri soxuldular və mən məbədin dərinliklərində zorla gizlənə bildim. Onlar dəli kimi bağırıldalar ki, Tanrıını bu pozğundan, ilahini və bütün şəhəri biabır edən fahişə kahindən indicə xilas edəcəklər.

Amma bu yerdə faşır xidmətçi qoca birdən elə dəyişdi ki, gözlərimə inanmadım. Ondan heç vaxt eşitmədiyim uca və qətiyyətli səslə bəyan elədi ki, bura Tanrıının müqəddəs məkanıdır və zor işlətmək üçün məbədə soxulan hər bir kəs ölümünü ilahinin öz əlindən qəbul edəcək. Məbədə sıqınan hər kəsi qüdrətli Tanrı özü qanadları altına alır.

– Yoxsa siz bunu bilmirsiniz? – o, bərk qəzəblə soruşdu.

Qara camaatdan ibarət, sıfətləri həyəcandan ikrahdoğurucu həddə qızarmış kütlə eşitdiyi, həqiqətinə şübhə ilə yanaşmadığı – axı onsuz da bilirdilər bu həqiqəti – bu sözlərin təsirindən geri axdı. Onlar dala, sütunların yanına qayıtdılar, lakin qocaya elə gəldi ki, bəziləri geri çəkilməyə tələsmirlər və o lap əsəbləşdi, həmişə girəcəkdə qoysuğu süpürgəsini qapıb, onları zibil kimi süpürərək məbəddən çıxardı. Məbədi təmiz saxlamağa cavabdeh bir şəxs kimi.

Hamını bu üsulla çölə çıxarıb, özü isə sütunların altında qaldı ki, yenidən içəri soxulmaq istəyən olsa, qarşılарını kəsə bilsin. Görünür, öhdəsindən gələ bilmişdi, çünki məbəddə daha kimsə görünmədi, kütlə hətta hiss ediləcək dərəcədə sakitləşmişdi də, mən yalnız bir uğultu eşidirdim və hərdən də ayrı-ayrı adamların qışqırtısını.

Məbəddə tək idim. Tanrıının mühafizəsi altında, tək. O, məni rədd etmədi, ona məxsus olduğumu hələ tam unutmamışdı. Mənə qoynunu açdı. Mənə qoynunu açdı və gündüz işığı ilə aydınlanan məbədində qəbul elədi. Özünün misilsiz şəninə ucaldılmış məbəddə, ona sonadək qulluq etmək mənə qismət olmayan məbəddə. Nəhayət ki, məni burada qəbul elədi.

Qəribədir. Məbəddən kənarda mənə divan tutmaq üçün, bəlkə də, lap öldürmək üçün qara camaatın toplaşlığı bu ağır anlarda qəflətən təntənəli bir hüzur tapdım – o, nəhayət, mənə öz hüzurundan pay verdi, ilahidən neçə dəfələrlə iltimas etmişdim bunu, amma heç vaxt verməmişdi. Nəhayət ki, nə vaxtdan bəri ondan yalvarıb istədiyim sakitliyi, rahatlığı duydum, nəhayət ki, o, mənə öz ağuşunda dinclik verdi. Başa düşürdüm ki, bu, vur-tut bir anlıqdır, çox yox, axı mənim taleyim artıq həll olunmuşdu. Yenə də çox xoşbəxt idim.

Ətrafimdakı hər şeyi, anamla birlikdə ilk dəfə bura gələndə Tanrıya burada qulluq edəcəyimi biləndə olduğu kimi riqqətlə, sevinclə nəzərdən keçirirdim. Bu arzuya çin olmaq



Inventas vitam
juvat excusisse
per artes

nəsib deyilmiş. İndi isə o, məni burada, özünün əsl məbədində qəbul edirdi və elə burada da mənə sığınacaq, sakitlik bağışladı – indi, ölüm təhlükəsini aşkar gördüyüüm bir anda. Mən onun yaxınlığını hiss edirdim, bəlkə də, həmişəkindən daha çox, lakin indi o, mənim üçün yandırıcı alov deyildi, işiq idi. Mən onun nurunun üzümdə necə dolaşdığını duyurdum və bəxtiyarlıqdan qapadığım gözlərim göz yaşlarından yanındı.

Bu qəddar, anlaşılmaz Tanrı indi mənim üstümə özünün bütün nurunu, bütün rahatlığını səpirdi. İndi, elə bir vaxtda ki, artıq hər şey bitib və mən məbədi əbədilik tərk etməliyəm. İndi o, öz sakitliyini mənə bir anlıq vermişdi, yalnız bir anlıq, divarın o üzündəki boğuq səslər isə məbədin ona məssus sükünetindən, dincliyindən ötüb məni çağırır, məni tələb edirdi.

Həmin dəqiqləri heç vaxt unutmaram. Bu hissələri yaşamaq imkanı verdiyinə görə keçirdiyim minnətdarlığı unutmaram. Həm də heç vaxt anlamaram ki, o, indi mənə qarşı niyə belə olmuşdu, niyə belə olmalıdır.

Bəlkə də, mənə elə bu kömək elədi ki, bütün gücümüzü toplayıb məbədi tərk edim, baxmayaraq ki, kütłə hələ də bayaqkı kimi dayanıb sığınacağımdan çıxmağımı gözləyirdi. Bilmirəm, bu addımı atmağa məni nə vadər elədi – bəlkə, bu, elə Tanrının təlqini idi, bəlkə də, əksinə, içimdə gizlənmiş itaətsizlik, ona qarşı qiyam, özünütəsdiq istəyi; bu, sirli, qəlbidaş ilahiyə meydan oxumaq idi. Ya, sadəcə, qürur hissiydi, ölümə nifrət idi, məni öldürməyə toplaşmış kütləyə nifrət idi bu. Hər necə olsa da, mən etibarlı sığınacağımı tərk edib, öz taleyimə, həyatıma, ölümümə tərəf getdim. Axi məbəddə də ömürlük qalmamaq olmazdı, gec-tez, mütləq çıxmalydım oradan. Orakulun xidmətçisi olan qoca görəndə ki, səndəllərimi geyinirəm, niyətimi başa düşdü və yaman qorxdu. Məni piçiltıyla bu dəliyikdən daşınmağa çağırıldı. Mən isə artıq qərarımı vermişdim, onun yalvarışlarına baxmayaraq, fikrimi dəyişmədim.

Əvvəlcə sütunların altına çıxdım, sonra da pillələrlə enməyə başladım, hamı heyranlıqdan donmuşdu. Onlar elə çəşmişdilər ki, özlərinə gələ bilmirdilər, heç söyüb-təhqir də etmədilər məni, yalnız dinməzcə aralanaraq yol verdilər. Görünür, indi onların qarşısına çıxandan, məni yaxından görəndən sonra qorxu düşmüşdü canlarına, məndən pifiya olduğum bütün illər ərzində qorxduqları kimi qorxurdular, – axı onda Tanrıya daha yaxın idim, onun ruhunu qəbul edir, onun əsiri olurdum. Yəqin, insanlar fikirləşirdilər ki, ilahi məni lənətləsə də, içimdə hələ də Tanrıının gücü yaşamalıdır, qoy lap dəhşətli lənət şəklində olsun. Bu, onları qorxudur, mənə yaxın gəlmələrinə imkan vermir. Həm də, yəqin, bu hərəkətimin özündən də qorxmuşdular, məbəddən çıxmaga, onların arasında görünməyə özümdə cürət tapdıǵımdan, bunu heç bir ehtiyac olmadan etdiyimdən qorxmuşdular. Bu anlaşılmaz idi, adı adam belə iş tutmadı və mənim bu addımında qeyri-insani nələrinsə izini gördülər.

Onlar məni didib-parçalamağa hazır idilər, fikir-zikirləri yalnız bu idi, lakin gözləri nifrətdən alışib-yansa da, ehtiyatı əldən verməyərək, xeyli aralı durmuşdular.

Pillələrdən endiyim, müqəddəs yola çıxməq üçün məbəd meydanından keçdiyim müddət ərzində qabağımdan çekilib yol verirdilər – sərsəmləmiş, əlində nizə, dəyənək, daş olan, amma mənə əl vurmağa cəsarət eləməyən iki cərgə insannın arasından keçirdim. Lakin bir az aralıda duranlar yavaş-yavaş səs-kuy salmağa başlamışdilar, çığırışıldalar və tezliklə hər tərəfdən mənim üzərimə təhqirlər, söyüslər yağımağa başladı, qadına demək mümkün olan ən kobud sözləri eşitdim, hamiləlik üçün çox yaraşmayan yaşım barədə də kinalyələr yağırdı. Onlar öz qanuni narazılıqlarını, şəhəri, məbədi, Tanrıını – bu insanlar gözlərini açandan nəylə yaşayırdılar-sa, hamısını – biabır etmiş, Delfa və orakullara başısağlıq gətirmiş, həm zəvvarların sayını, həm də onların gəlirlərini azalda biləcək bir addım atmış qadına nifrətlərini bildirmək



Inventas vitam
juvat excusisse
per artes

üçün heç nədən qızırqanmirdilar. Onların sifətləri qeyri-təbii həyəcandan qıpqrırmızı olmuşdu və mən də bu adamların bir çoxunu tanıyır, içimdə dərin nifrət hissi yaşayırdım, axı onların hamısı yerli idi, ilin bu vaxtı Delfada yad axtarmaq əbəsdir. Qadınlar və kişilər müxtəlif rütbəli, bütün təbəqələrdən olan tör-töküntü dəstəsində bir-birinə qarışmışdılar, özü də qadınların sayı kişilərdən çox idi, amma mənə elə gəlirdi ki, məhəbbətim naminə elədiklərimi qadınlardan – bacılarım-dan yaxşı kimsə anlaya, bağışlaya bilməzdi. Törətdiyim cina-yətin adı onların dilində məhəbbət deyilsə, bəs nədir!

Bu murdar sifətlər məndə insanlara qarşı – bu adı daşıyan murdar məxluqa qarşı əbədi nifrət oyada bilərdi, əgər sağlam şürurum nələrisə piçildamasaydı, həqiqətin bundan ibarət olmadığını söyləməsəydi. Lakin onda həqiqət – təhlükəli, qəzəbli həqiqət elə mənim gözlə gördüklərim idi, başqa heç nə.

Onlar addımbaaddım dalımcə gəlirdilər, yaxınlaşır, ara vermədən çığırib söyüş söyürdülər. Amma əl vurmağa cəsarətləri çatmırıldı: qorxurdular. Bəlkə, səbəb həm də onda idi ki, mən müqəddəs yolla irəliləyirdim. Axı bu yol da məbəd kimidir – burada da sakitliyi pozmaq, zor işlətmək olmaz. Yəqin, qorxuları da hələ tam çəkilməmişdi, qoca xidmətçinin sözlərindən yaranmış xof.

Yol burulanda arxaya çöndüm ki, dostumu, mənə yaxşılıq arzulayan yeganə adamı sonuncu dəfə görüm – o, hələ də məbədin pillələrində durmuşdu, əlində də süpürgəsi, dalımcə baxır, ağlayırdı. Mənim də ürəyim pis oldu və göz yaşlarını zorla uda bildim. Bir an sonra artıq o görünmürdü və o dəqiqə özümü nəhayətsiz dərəcədə tənha, lap yetim hiss elədim.

Bu müqəddəs yolla mən indi bu cür gedirdim. Bir zamanlar, mənim yeniyetmə çağlarimdə, ilahinin nuruyla işıqlanmış sabahların birində bu yolla heyranlıq içində, gəlin kimi bəzənərək, ürəyimdə Tanrı məhəbbəti məbədə doğru

irəliləyirdim. İndi isə sonuncu dəfəydi ki, bu yola ayaq basırdım və başlanğıcdakından indi nə qədər fərqli idi bu yol! Hədələr, təhqirlər başına yağırdı və mən bilmirdim ki, daha hansı dəhşətlərə məruz qalacağam, amma nə qədər qəribə olsa da, tamam sakit idim. Elə məbəddəki kimi sakit. Lakin indi bu sakitlik özümün qazandığım, öz əziyyətimlə nail olduğum sakitlik idi. Ya elə deyil?

Mənim indiki vəziyyətimdə belə sakit qalmağım onlara qeyri-təbii gəlirdi və bir az da elə bunun özündən qorxurdular, mənə – öz pifiyalarına əl qaldırmağa, payadan, dəyənəkdən istifadə eləməyə cürətləri çatmındı. Bir də ona görə ki, mənə, içində hələ də əzəmətli bir güc uyuyan birisinə toxunmaq qorxulu idi onlar üçün. Lakin müqəddəs yol bitəndə mən üzüyoxuşa, dağa dırmanmağa başladım, bax onda dəhşətli bağırıtlar ucaldı, arxamca daş-kəsək yağıdı. Onların bəziləri çatrıldı mənə, lakin zərbələr öldürütücü deyildi, heç, deyəsən, təqib eləyənlərin də məni öldürmək fikri yox idi, qətlə yetirməyə qətiyyətləri çatmazdı, yalnız şəhərdən qovmaq istəyirdilər. Lakin daşların biri düz peysərimdən dəydi və zərbənin gücündən yerə yixildim, bir müddət qalxa bilmədim. Bir az keçəndən sonra durdum və dağa aparan cığırla dırmanmağımı davam etdim. Onlar isə dalımcə gəlmədilər, aşağıda durub, lənətlərini yağıdırır, qışqırışıldır, hədələyirdilər ki, ayağım bir də Delfaya dəysə, özümdən küsüm.

Onlardan aralanan kimi, məni daha görə bilməyəcəkləri yerə çatan kimi əyləşdim ki, bir az nəfəsimi dərim. Mən xilas olmuşdum. Bir neçə yerimdən qan axırdı, ən çox da peysərimdəki yaradan: əlimlə onu sixanda ovcum qanla dolurdu, bədənim də qançır idi başdan-ayağa. Amma sağ-salamat idim, həyatımın hansı təhlükələrə məruz qaldığını baxanda gözlənilməz dərəcədə yaxşı qurtarmışdım canımı.

Ən çox, bilirsiniz, nədən qorxurdum – qorxurdum, məni elə şikəst edələr ki, bətnimdəki körpəni dünyaya salamat



götirə bilməyim, elə zədələr alam ki, hamilə qadın üçün böyük təhlükəyə çevrilə. Bu baxımdan daha narahat olmaya bilərdim, mənə heç nə olmamışdı. Qüvvətli bədənim çoxlarını sindirə bilən bu qəddar sınaqdan da üzüağ çıxmışdı, ruhum isə öz sakitliyini möhkəm qoruyurdu. Əgər Tanrıının məndəki bu sakitliyə bir dəxli var idisə, əgər bu müvazinət yalnız mənim öz iradəm bahasına deyildisə, ona minnətdaram. Görünür, o da mənim nicatım üçün, deməli, həm də körpəmin nicatı üçün az iş görməmişdi. Amma Tanrıının məni və körpəmi xilas etməsi məgər mümkün idi?

Təbii ki, xilaskarım, ilk növbədə, həmin o qoca idi – orakulun xidmətçisi. O olmasaydı, bu dəhşətli günü yaşayıb başa çıxa bilməzdim, həmin axşam mən bu barədə fikirləşərək, ətrafıma göz gəzdirir, ilk gecəməni açıq havada başa vurmağa hazırlaşırdım. Dağın sərt yamacındakı çökəklikdə, heç bir insan məskəninin görünmədiyi, yalnız yamacların və ulduzların göründüyü yerdə, elə torpağın, yiğdiğim yarpaqların üstünə uzanıb yatmağa hazırlanışında da onun barəsində düşüñürdüm. Bu tənha dəqiqlərimdə onun barəsində, yeganə dostum haqqında fikirləşirdim və bu fikirlərimdən ovqatım yüksəlirdi.

Görəsən, o, necə baxır mənim cinayətimə, bütün elədik-lərimə? Mən axı bu barədə heç nə bilmirdim. O, mənə kömək elədi, məni xilas elədi, sona kimi mənim tərəfimdə durdu. Lakin bütün şəhəri ayağa qaldırmış bu hadisə barədə, mənim günahlarım barədə qənaətlərini, nə fikirləşdiyini heç bilmədim. Biz bu barədə kəlmə də kəsmədik, əslində, heç fürsət də olmadı buna.

Çox güman ki, mənim nəsə bir cinayət törətməyim heç onun beyninə siğışmamışdı. İnsanda pis bir cəhət görməyə qadir olmadığından, o heç vaxt heç kəsi ittiham eləmirdi. Kimisə qınamaq, əslində, ona tamam yad idi.

Bəs indi onun insan mərhəmətinə inamı necə olacaq, bu gün şahidinə çevrildiyi, etirazının partlayışına səbəb olan

hadisələr bu qocanın inamına – Tanrıya, insanlara inamına necə təsir edəcək? Onun dünya haqqında təsəvvürlərini alt-üst etməyəcək ki, görəsən?

Yox, ümid edirdim ki, həyatını qarışdırın bu hadisəni tez bir zamanda unudacaq və yenə də əvvəlki adam olacaq, yenə də insanlarda yalnız yaxşı cəhətlər görəcək, elə öz təbiətinə xas cəhətlər. O məhz belə olmalıdır – Tanrının və bütün insanların dostu, mən də yaddaşimdə onu məhz bu cür saxlamaq istərdim.

Ürəyimdə bax bu ümidlə sakitcə yuxuya getdim.

Gecə bir neçə dəfə soyuqdan oyandım və günəş çıxanda sevindim, yalnız günəş çıxandan sonra canım bir az qızdı. Qışın ortası idi, gecələr yaman soyuq olurdu.

Amma, ümmumiyyətlə, həmin qış kifayət qədər yumşaq keçdi. Bu, yaxşı idi, yoxsa dözə bilməzdim. Yaşamaq çətin idi, acıdan ölməmək, gecənin soyuğuna dözmək. Mən mağaralarda sığınacaq axtarırdım, bəzən də çobanların tərk etdiyi daxmalarda qalırdım və ilk vaxtlar ancaq dağdan tapdığım köhnə, qurumuş, yarıçürüük giləmeyvələrlə, piniya qozalarının toxumlarıyla – bir sözlə, nə tapırdımsa, onunla da qidalanırdım, təki mənə güc verəydi, özümü tox hiss edəydim. Heç adlarını da bilmədiyim bu giləmeyvələri tapmaq üçün nə qədər gəzirdim. Amma zaman keçdikcə artıq bir az cəsarətlə, çevik olmuşdum, acliq, bətnimdəki körpənin taleyi məni buna vadar edirdi, istəyirdim o sağ qalsın, mənim daimi acliğim-dan xətər görməsin. Başladım rastıma çıxan keçiləri sağmağa, dağda keçi görən kimi tovlayıb sağırdım. Südünü də çoban daxmasından tapdığım cama yiğirdim, sonra da acgözlük'lə içirdim. Getdikcə başqalarının keçiləriylə daha usta davranışlığı öyrənmişdim, axı mənim özüm üçün, balam üçün süddən gözəl qida ola bilməzdi. Hətta çobanlardan pendir, çörək oğurlamağa belə cəsarət edirdim: yaxınlıqdakı kolların, ya da daşın dalında gizlənir, gözləyirdim ki, çıxıb getsinlər, sonra da içəri girib işimi görürdüm. Elə keçi dərisini də beləcə



Inventas vitam
juvat excusisse
per artes

ələ keçirmişdim, gecələr bürünüb, qızışirdim. Mən əlimə keçəni oğurlayırdım, heç bir vicdan əzabı çəkmədən uşağının yolunda nəyə desən gedərdim, balamızın yolunda, ikimizin balasının – axı bu, məhəbbətimizin bəhrəsi idi, onun məhəbbətinin ölmədiyinə, mənim bətnimdə yaşıdığını, sevgilimin hələ də sağ olduğuna – mənim içimdə yaşıdığını sübut idi.

Mən vəhşi bir məxluq kimi yaşayırdım, dağ heyvanı kimi dağların qoynunda – insanlar tərəfindən qovulmuş, həyatdan qovulmuş kimi – yaşayırdım, buna məcbur idim və əldən düşmüş, balasının dünyaya gəlişini gözləyən heyvan kimi özümün və bətnimdəki balamın sağlığını təmin eləmək üçün heç bir imkandan vaz keçmirdim. Mən insan yaşıyan yerlərdən cidd-cəhdli uzaq dururdum, onlarla görüşməkdən qaçırdım. Onsuz da yaxşı heç nə gözləmirdim adamlardan və daim qorxurdum, çalışırdım ki, çobanlar məni görməsin-lər. Yəqin, onlar da mənə bir pislik etməkdən daşınmazdalar, axı onlar da adam idilər.

Amma hər şeyə rəğmən, mən onda xoşbəxt idim. Azadlığımla xoşbəxt idim, belə bir həyata dözən bədənimdəki sağlamlıqlımla xoşbəxt idim. Bədənim, sanki, məhrumiyyət və əzablardan bir az da güclənir, bir qədər də dözümlü olurdu, artıq hər şeyə tablaşmağa qadir idi. Bir də ona görə xoşbəxt idim ki, dünyaya gətirəcəyim, ürəyimin altında gəzdirdiyim körpə, sevgilimdən yadigar idi mənə. Onun bətnimdə yaşımasını, necə tərpənməsini daim hiss edirdim və bu, içimi misilsiz bir xoşbəxtliklə doldururdu. Tənha və hamı tərəfindən rədd edilmiş olsam da, bələlər, həyəcan, acliq və soyuq görsəm də, ana olmağın misilsiz xoşbəxtliyini tam mənasında dadmışam.

Nəhayət, bahar yetişəndə, hər şey xeyli asanlaşdı, hər halda, ürəyim rahatlandı bir az. Daha üzümürdüm və tezliklə bütün başqa heyvanlar kimi, mənim üçün də yem yetirəcəkdir təbiət. Artıq təzə, sulu otlar tapirdim, heç şübhəsiz, sağlamlıq üçün faydalı idi onlar, hərçənd ki qarnımı yalnız otla

doyurmaq çətin idi, keçilərin südü isə artıq gözgörəsi qəlizləşmişdi. Onları tovlamaq çətin deyildi, çox vaxt elə özləri yaxınlaşırıdalar ki, sağlam, bəlkə də, artıq tanıyırdılar məni, ya da onları qadın əli sağanda xoşlanırdılar. Hərdən lap dalıma düşürdülər, addim-addim izləyirdilər məni. Onda heyvanları ürküdüb qovası olurdum, çünkü qorxurdum ki, çobanlar məni görərlər. Heç əvvəllər rastlaşmadığım keçilər də bəzən dalıma düşürdülər.

Onda mən ilk dəfə hiss elədim ki, heyvanları nəsə cəlb eləyir məndə, hərçənd əvvəl-əvvəl bu, mənə heç qəribə gelmirdi, əksinə, təbii sayırdım.

Dağlar cürbəcür çicəklərlə rəngləndi və gecələr uzanıb məstedici rayihələrini sinəmə çəkəndə ürəyim onun xiffətin-dən sixılırdı, axı bir zamanlar baharın möcüzəsini onunla dadmışdım. Cismimin yeganə baharının.

İndi sağ olsayıdı, görəsən, harada olardı? Daha pifiya deyildim, onun balasını gəzdirirdim bətnimdə, görəsən, qayıdardı yanına? Bu həyatı birlikdə yaşayıb xoşbəxt ola bilərdik?

Mənasız fikirlərdir! O ölüb. Artıq yoxdur həyatda və bir də olmayıacaq. Onu çayda bənizi solmuş, bir qətrə qanı qalmamış, həyatın bütün çalarlarını itirmiş, tək əlində Tanrıının müqəddəs budağını sıxmış halda tapmışdır. Vəssalam. Bu, həmişəlik belədir.

İnsanın yalnız bir taleyi olur. Onun sonuna yetdinsə, daha heç nə qalmır.

Yalnız ilahilərin çoxlu taleləri olur və ölümün nə olduğunu da bilmirlər. Onlar hər şeyi qabaqcadan görür, hər şeyi sınayırlar. Hər şeyi – insan xoşbəxtliyindən savayı hər şeyi. Təkcə onu yaşamaq nəsibləri deyil, elə buna görə insanların da əlindən almaq istəyirlər bunu. Heç nə xoşbəxt olmağa cəsarəti çatan, adı insani xoşbəxtlik naminə Tanrısını unudan adam qədər qəzəb, kin oyatmir onlarda. İntiqamlarını onda alırlar. O da öz müqəddəs ağacının budağını qurbanının tək ovcuna qoydu.



Inventas vitam
juvat excusisse
per artes

Hərdən, lap sakit gecələrdə mənə elə gəlirdi ki, dərədə axan çayın səsini burada – dağlarda da eşidirəm. Dəhşətli gurultusu ilə bizim məhəbbətimizi qarabaqara izləyən və sonra da öldürücü zərbəsini vuran, qəddar qisasını alan çay. Yenə bahardır, vəhşi uçurumun dibindəki su, yəqin, xeyli artıb və səsinin hətta bura yetişməsində qeyri-adi heç nə yoxdur.

Axi ola bilməzdi ki, bu səsi öz içimdə eşidim.

Yox, mən bu səsin məhz uçurumun dibindən gəldiyini aydın seçirdim. Çiçəklərin arasında tək-tənha uzanmışdım və o çayı eşidirdim – sevgilimin qanını sümürüb aparan qəddar çayı.

Hə, o bahar mənim üçün daha sevincli və eyni zamanda, bütün tənha sevənlər üçün olduğu qədər ağır idi. Tənha? Mən ki heç tənha deyildim, necə dilim gəldi bunu deməyə! Axi mənim içimdə, mənim bətnimdə sevgilim yaşayır, məhəbbətim yaşayır, ölümə də, öz sonuna da qələbə çalmış məhəbbətim. Tanrıya qələbə çalmış məhəbbətim! Bu qənaət nə qədər ötkəm olsa da, həqiqət idi. Nahaq yerə ilahi sevgilimin həyatını əlindən aldı, nahaq yerə qanını çayda apardı. O, yenə də mənim içimdə yaşayırırdı, mən ona təzə qan vermişdim, ürəyimin isti qanını, mənim məhəbbətimi oyadan qanımı, insan məhəbbətinin qanını, ilahilər üçün müəmmə olaraq qalan qanı.

Bax belə alındı. Bizimlə Tanrı arasındaki mübarizə belə bitdi.

Sonra yay gəldi – mehriban, sakit, gül-çiçək əyyamı, məhsul şirəyə dolan, yerin bətni sevinən dəm. Əzəmətli dağların arasındaki bütün vadisi şirəyə dolan həyatla doluydu və burada, yuxarıda bitməyə qadir olan nə vardısa, qol-budaq atırdı. Ətrafda hər şey nurlu, sevindirici idi, sakitlik və ümidvardı hər şeydə. Mən də sakit və işıqlı arzuların ağışundaydım, baxmayaraq ki, nigarançılıq çəkməliydim – doğuş necə keçəcəkdi, bacaracaqdımmı bunu, özümü və balamı doyura biləcəkdımmi... Gələcəkdən nigaran qalası bir adam vardısa,

o da mən idim, amma nigaran qalmırdım. Özümə bir az da bu suallarla əzab verməyin heç yeri deyildi! Mən yaxşıya ümidi idim və heç nədən nigaran deyildim, bətnində uşaq gəzdirən qadın bəs necə olmalıdır? Mənim cantaraq bədənim yönəmindən çıxmışdı, amma buna baxmayaraq, elə əvvəlki kimi, cəld idim, axı bütün ömrümü hərəkətdə keçirmişdim. Fikirləşirdim ki, doğmağa hazırlaşan dişi heyvan əgər qarnını doyurmağın qeydinə özü qalırsa, çox asan balaşır. Və inanırdım ki, məndə də belə olacaq. Bu barədə haradan biləydim axı?!

Getdikcə hava lap isinirdi, yayın oğlan çağrı idi və mənə elə gəlirdi ki, lap bu yaxın günlərdə doğmağımın vaxtıdır. Amma vaxt yetişmək bilmirdi. Elə hey gözləyirdim, gözləyirdim, doğuş isə başlamaq bilmirdi ki, bilmirdi. Mən şübhələr içində itirdim, bu, necə ola bilər axı? Belə çıxırdı ki, vaxtumdan ötüb. Amma nə qədər ötdüyünü dəqiq bilmirdim. Təbii ki, mən sonuncu, lap sonuncu dəfə bir yerdə olduğumuz günü xatırlayırdım... Yox, yaxşısı budur, bu barədə heç düşünməyim, dözə bilmirəm... Yaxşısı budur, balamızın tezliklə dün-yaya gələcəyi barədə düşünüm, məhəbbətimizin meyvəsi barədə fikirləşim. Ömrün ən gözəl çağlarının xatırəliyiyle yaşamaq yaxşıdır, bir-birimizi hərarətlə sevdiyimiz çağların xatırəliyiylə. Bu sevgi hər şeyə qələbə çaldı. İndi isə mən balamızı dünyaya gətirəcəyəm, məhəbbətimizin meyvəsini, ölmüş, qurban getmiş sevgilimin balasını – bizim qələbəmizi, ölüm üzərində qələbəni. Tanrı üzərində qələbəmizi.

Amma doğuş vaxtum yetişmirdi ki yetişmirdi. Mən elə hey gözləyir, gözləyirdim – amma doğmaq bilmirdim.

Yay da davam edirdi, istilər də, hava getdikcə lap dəhsətli, əzici, dözülməz olurdu, yalnız gecələr hərdən sərin meh əsirdi, sərinlik başı daim qarlı dağlardan aşağı enəndə.

Həmin ildəki kimi isti yayı ömrüm boyu görməmişdim və təbii ki, mənim vəziyyətimdə isti adama lap əziyyət verirdi, böyük, ağırlaşmış qarnım yorurdu məni, amma əvvəl belə



deyildim, indi yorulurdum. Bir az da şişmişdim, adama elə gəlirdi ki, bundan artıq şışmək olmaz daha, yəqin, doğuşa lap az qalırdı. Amma doğuş yetişmək bilmirdi. Sanki, bu uşağı heç vaxt doğa bilmeyəcəkdir.

Axi doğuş bu qədər necə gecikə bilər? Heç nə anlamırdım. Yəni vaxtından bir belə ötmüş ola bilərdi?

Lakin bir dəfə istidən əldən düşüb uzananda, nəhayət, hiss etdim ki, tutmalarım başlanır. Əvvəlcə lap zəif, amma az sonra çox güclü tutmalar tezləşir, getdikcə daha ağrılı olurdu. Günəş insafsızcasına yandırırdı, közərmış şüaları bədənimi dəlib keçirdi, elə bir bürkü vardı ki, nəfəs almaq olmurdu, amma, bəlkə də, bu, mənə belə gəlirdi. Qəflətən rəngli buludlar səmanın cənub guşəsində göründü və sürətlə yaxınlaşmağa başladı. Bütün yay ərzində ilk dəfə idi ki, deyəsən, şimşək çaxacaqdı. Vadinin rəngi boğuldu, buludların dəhşətli kölgələri yerlə sürünməyə başladı və onun ön xətti sürətlə mənim olduğum yerə yaxınlaşındı. Birdən şimşək səmanın bağrını yardı, günəşin parlaq işığına baxmayaraq, şimşək görünürdü və bir an sonra da boğuq gurultular eşidildi.

Mən buna hazır deyildim, bunu heç gözləmirdim. Fikirləşirdim ki, açıq havada doğacağam, harada gəldi, amma heç güman eləməzdim ki, qapalı yer gərəyim ola. Nə edim görəsən? İndicə başlanacaq leysanın altında doğmaq olmaz axı, şimşək də çaxır, dağlarda isə ildirim o qədər tez-tez vurur ki adamı...

Ayağa qalxıb, ətrafıma göz gəzdirdim. Amma daldalanmalı bir yer görmədim, yaxınlıqda bircə dənə ağac da yox idi. Ətrafa baxa-baxa enişəşəyi getməyə başladım. Tutmalarım lap güclənmişdi, ağrı məni bururdu, qarnımdan möhkəm yapışib ikiqat olmuşdum, elə beləcə də gedirdim. Bunun axırı nə olacaq – fikirləşirdim. Hara gedim, balamı harada doğum?

Elə həmin an keçilər peydə oldu. Qabaqlar görmədiyim-dən məni tanımayan keçilər. Mənə elə gəldi ki, onlar vəhşi

keçilər idi. Lakin, elə bil, anlayırdılar dərdimi və mən inildə-yəndə yazılıq-yazıq mələyib şikayət dolu səslər çıxarırdılar – qəribə, qeyri-adi, az qala, insan səsi. Keçilərdən bir neçəsi sürətlə üzüyoxuşa qaçmağa başladılar, eyni istiqamətdə, sonra isə yenidən yanına qayıtdılar, sanki, məni dallarınca getməyə çağırırdılar. Üzüyuxarı dırmanmaq lazımdı, onların dalına düşmək mənə asan deyildi, amma getdim, inamsız addımlarla və azacıq səntirləyərək; elə bil, məni kimsə məcbur eləyirdi buna. Hərdən bircə dəqiqəlik dayanmalı olurdum, tutmalarım çox ağrıdanda; heyvanlar da, sanki, anlayırdılar məni, ayaq saxlayır, özümə gəlib yoluma davam eləyənə kimi gözləyirdilər. Yamac lap dikəlmış, az qala, sıldırırm olmuşdu, fikirləşdim ki, bu yoxusu daha qalxa bilmərəm. Lakin mənim tərəddüdlərimi görən kimi, heyvanlar elə şikayətlə bəyirşdilər ki, cəsarət eləmədim xətirlərinə dəymə və bütün halsızlığıma rəğmən, ucurumun kənarıyla onların dalınca dırmanmağa başladım. Bu hərəkətimə aşkar sevindilər, səs-səsə verib ucadan bəyirməyə başladılar, sevinclərini belə ifadə edirdilər deyəsən.

Arxada şimşəyin necə dəhşətlə çaxmasını eşidirdim, dəhşətli leysan vadidən qalxaraq getdikcə daha da yaxınlaşır, göy gurultusu bütün ətraf dağları titrəirdi və kol-kosdan tuta-tuta, birtəhər dırmaşırdım qayaya, ətrafımda isə dalbadal çaxan şimşəklərin işığını gördüm.

Nəhayət, tamam əldən düşmüş halda, keçilərlə bir yerdə qayanın çıxıntısına dırmandım, kiçik, amma kifayət qədər düz meydança idi və elə yağış məni haqlayanda düz qarşında dağın içində gedən bir mağara gördüm. Keçilər cəld sıvişirdilər içəri və mən də, sanki, duman içində ləngərləyərək onların dalınca getdim.

İçəridə, demək olar ki, tamam qaranlıq idi, hər halda, gözlərim öyrəşənə kimi, amma elə sonra da mağaranın nə boyda olduğunu görə bilmədim, həqiqətən, qaranlıq idi. Mənə elə gəldi ki, o, çox böyükdür, uzaq küncü haradasa



Inventas vitam
juvat excusisse
per artes

zülmətdə itirdi. Qatı keçi iyi burnuma vurdu – sonra daha heç nə eşitmədim, heç bir şey görmədim, gücsüz halda nə vaxtdan bəri mağaranın yerində yiğilmiş qupquru keçi qığının üstünə yixildim. Onların üstündə uzanmaq pis deyildi, yumşaqdı və yerim mənə çox rahat gəldi.

Görünür, mən bir müddət huşumu itirmişdim. Özümə gələndə, keçilər məni six dövrəyə alıb gözləyirdilər, qorxa-qorxa, halıma yanırmiş kimi baxırdılar. Özümə gəldiyimi görəndə yaziq-yaziq bəyirdilər. Elə həmin dəqiqə də dəhşətli tutmalardan, əvvəlkilərə qətiyyən bənzəməyən tutmalardan qırvılaraq heyvani səslə bağıranda susdular, qorxub dal-dala çəkildilər, amma sonra yenə qayıtdılar yanımı və başladılar şikayətlə inildəməyə, qəribə, uzun, üzücü səslər çıxarmağa, mənim bağırıntıları kimi, ucadan olmasa da, kədərli, həzin, dilsiz-ağızsız heyvanın şikayətini bildirən qəribə səslər və mən elə bu səslərə görə bir belə ağrının, əzabin içində özümü tək hiss etmədim. Onlar mənim ağrımı bölüştürdülər, hərçənd ki, bunu başqa cür, insan kimi göstərə bilmirdilər, heç mənim özüm də artıq dözülməz ağrından adam kimi zarımdırm, odur ki biz indi eyni dildə danışır və bir-birimizi gözəl başa düşürdük.

Tutmalar artıq o qədər tezleşmişdi ki, onların arasında, elə bil, heç fasilə yox idi, nəfəsimi dərməyə zorla macal tapırdım, ağrılarım isə o dərəcədə dözülməz idi, az qalırdı qışkıraqdan mağaranın divarları əsə. Mən qışkırmadan özümü saxlaya bilmirdim və deyəsən, qışkırandan bir az yüngülləşirdim də. Mən çığıranda keçilərin bəziləri mağarada narahat-narahat yürüyüşürdü, digərləri isə yanımdan əl çəkmir, elə bayaqkı kimi dayanıb şikayət dolu səslər çıxarırdılar, amma onların səsi mənim qışkırlarımın içində itib-batır, heç eşidilmirdi. Lakin mən onların qorxmuş sıfətlərindəki bəyirən ağızlarını, üst dodaqlarının daim əsməsini, dodaq qalxanda görünən nəm, sarımtıl dişlərini gördürdüm.

Bu heyvanların davranışında, onların mənə həddindən ziyanadə diqqətində nəsə qəribəliklərin olduğu barədə heç

düşünmürdüm, mən onda, ümumiyyətlə, heç bir şey haqqında fikirləşmirdim. Mən, sadəcə, minnətdar idim ki, onlar məni bu ağır saatimdə tək qoymamışdilar, Tanrıının və bütün insanların lənətlərinə rəğmən, mənim öz balamı əzablar içində doğmağıma yalnız bu varlıqlar mərhəmət, şəfqət göstərirdilər.

Bayırda isə tufan elə bayaqkı kimi tügyan edirdi, indi artıq düz başımızın üstündə. Göylər ara vermədən guruldayırdı və hərdən şimşek parıltısından işıqlanan mağaranın qabağında leysan sel kimi tökürdü. Səma, sanki, yanğından qızarmışdı və titrək, alovlu dilləri bizə sarı uzanırdı.

Tutmaların gücündən başa düşdüm ki, indicə doğacağam və baxmayaraq ki ağrıdan, az qala, ağlımı itirmişdim, uşağın artıq çıxmaq üçün hərəkətə başladığını anladım. Beynimdə dumanlı bir fikir peyda oldu: deyəsən, ən çətinini körpənin başının çıxmazı idi, amma başqa heç nə barədə fikirləşmirdim, elə vəziyyətdə deyildim. Mən var gücümənən doğuşa kömək eləməyə çalışırdım, daha doğrusu, bədənim edirdi bu köməyi: arzularına rəğmən, mənə tabe olmayıaraq, elə cidd-cəhdən çalışırdı ki, lap məəttəl qalırdım. Məndə elə təəssürat vardı, sanki, indicə ortadan cirilacaqdım, ağrı mənim ağlımı başımdan alırdı, hərdən də lap huşuz düşürdüm – öz qışqırıqlarımı da, sanki, kənardan eşidirdim. Bu nə qədər davam elədi, bilmirəm, bütün bu müddət ərzində vaxt anlayışım tamam itmişdi.

Nəhayət, qəribə bir yüngüllük, azadlıq duyдум. Təbii ki, hələ də ağrıyırdım, amma daha bayaqkı kimi yox, tamam başqa cür, nəfəs almağım qaydasına düşürdü, artıq çıxırma-yə bilirdim, indi yalnız iniltilərim eşidilirdi, bədənim də daha gücə salmaya bilərdim, boşalmışdım, hər yerim boşalmışdı və bu, o qədər gözəl idi ki, elə bil, həyata yenicə gəlirdim.

Gözlərimi açıb – onları yəqin ən dəhşətli ağrılarım başlayanda qapamışdım – gördüm ki, ayaqlarımın arasında bir qanlı ət parçası var, keçilər isə onu uzun, cəhrayı dilləri ilə cidd-cəhdən yalayırdılar. Onlar elə məni də səylə yalayır, qanı



dilləri çatan qədər təmizləməyə çalışırdılar və görünürdü ki, bunu mənim üçün, mənə yaxşı olsun deyə eləmirdilər, qanın özü cəlb edirdi onları, qan bu heyvanlarda hərislik oyatmışdı, elə bil, içində onlar üçün çox qiymətli nəsə vardı. Mən keçiləri qovmağa məcbur oldum, təbii ki, gücüm çatan qədər – hələ çox zəif idim – nəm burunlarından vururdum ki, aralansınlar.

Bir az özümə gəlib, uşağı qaldırdım, oğlan idi. Göbəyini qırmağa çalışdım, amma bacarmadım, onda dişlərimlə birtə-hər üzdüm onu və uşağı qollarımın üstünə aldım ki, keçilər daha yalamasınlar onu. Artıq tər-təmiz idi, qəşəng görünürdü, lakin heyvanlar heç cür əl çəkmək istəmirdilər ondan, mən də məcbur olurdum ki, elə hey qovum onları.

Bu heyvanların hərəkətlərinin mənası mənim üçün aydın deyildi, çıyrıncı onlardan. Hərəkətləri qəribə olduğu qədər də ikrah doğuran idi. Nəhayət, içimdə elə bir nifrət baş qaldırdı ki, mən ləngər vura-vura ayağa qalxdım, artıq getmək istəyirdim. Bəlkə də, bu hərəkətim onlara qarşı nankorluq idi, amma özimlə bacarmırdım: keçi iyi verən, qan qoxusu duylan bu mağara mənim ürəyimi bulandırırdı, hiss elədim ki, elə indicə buradan çıxmasam, boğulacağam. Şimşək isə artıq sakitləşmişdi, daha mağarada qalmağıma ehtiyac yox idi, gücüm çatsa, bayıra çıxməq istəyirdim. Yenicə dünyaya gətirdiyim çağanı sinəmə sixib, səntirləyə-səntirləyə mağaranın çıxışına doğru getdim, çölə çıxdım. Hava yağışdan sonra sərinləmişdi, hiss edirdim ki, indicə huşumu itirərək yixılacağam. Yalnız üzümə vuran sərin meh məni bu bələdan xilas elədi.

Mənim doğuşum bax beləcə keçdi, bu qədər intizarını çəkdiyim, arzuladığım doğuş. Mən beləcə azad oldum.

Bu yerdə qarı öz hekayətini kəndi. Çiyinlərini dikəldi, sonra irəli əyləb bayaqdan bəri çır-çırrı ataraq sönməyə qoymadığı ocağı iti hərəkətlə eşdi.

– Bəs doğduğum kim idi! – o, həyəcan içində sözünə davam elədi. – Budur, küncdə oturub! Mənim alovlu məhəbətimin meyvəsi belə çıxdı. Ali insan səadətinin bəhrəsi.

Müqəddəs bulağın yanında başlanan qaynar sevgimizin yadigarı – budur onun sonluğu, bu sevgi belə bitdi! Sünbüllənən zəmilərdə qaynar eşq macərası, qartalların şahid olduğu məhəbbət. Bizim balamız budur.

Anlaya bilmirdim bunu. Bu, ağlaşıgmaz idi. Uşaq böyüdükcə, necəliyi yavaş-yavaş tamam aydın olurdu mənə və bu ağlaşıgmaz, dərkedilməz tapmaca üzərində başımı əbəs yerə sindirirdim – bizim məhəbbət belə bəhər vermişdi yəni? Bəllidir ki, sevgimizin soyuyan çağlarında hamilə qalmışdım, o vaxt daha əvvəlki kimi xoşbəxt deyildik. Heç o da, görünür, artıq məni sevmirdi. Bəlkə, bizə verilən cəzanın səbəbi elə bu idi? Qəddar cəzanın.

Lakin əvvəller dəli-divanə idi axı mənimcün, bəs niyə uşağa onda qalmadım? Əgər övladımızın olmayı alnimizə yazılmışdısa, niyə bəs sevgimizin qaynar çağında baş vermədi bu? Niyə lap axırda, sevgilim artıq mənə əvvəlki hiss-lərlə yanaşmayanda baş verdi bu, məni ehtirassız sıggalla-yanda, onun həyat şirəsi əsl gücünü itirəndə? Niyə belə oldu? Niyə bədbəxt bətnim onun toxumunu yalnız onda qəbul elədi? Məgər o vaxta kimi hamilə qalmamağım təəccüblü deyil?

Bəlkə də, bu lap sonuncu dəfə, bizim münasibətlərimizin üzüci anlarında, sevginin nə ona, nə mənə ləzzət vermədiyi anlarda baş verib?

Sonuncu dəfə... Əlbəttə, bu yalnız onda baş verə bilərdi, yoxsa doğuş indiyə qalmazdı. Çox qəribə, uzun hamiləlik idi...

Yox, yaxşısı budur, heç bu barədə düşünməyəsən! Nə barədə fikirləşirsən fikirləş, bircə bu barədə yox!

Axi qadın hamiləliyinin vaxtından artıq çəkməsi də olur, doğuşun gecikməsi də. Burada nə var ki? Bir də axı kim bilir müddəti necə saymaq lazımdır, bu barədə o qədər eşitmışəm ki. Yox, heç nə araşdırmaq mümkün deyil, baş çatlatmağa dəyməz. Yaxşısı bu barədə heç fikirləşməməkdir. Heç düşünməmək. Onsuz da xeyri yoxdur. Atmaq lazımdır bunları başdan... Beynimi başqa şeylərlə məşğul



Inventas vitam
juvat excusisse
per artes

etmək lazımdı, nəylə gəldi. Təki bu mənasız, gərəksiz hesablamalar olmasın...

Öz-özümə belə deyib, sakitləşməyə çalışırdım...

Başımdan qovmaq istədiyim fikirlərdən isə belə nəticə hasil olurdu ki, başqa qadınların saylığı kimi saysaydım, düz sevgilimin çayda həlak olduğu gün, Tanrıının məni zorladığı gün alındı. Bu hadisələrdən az sonra kəsilmüşdi aybaşım. Sevgilim isə həmin o ərəfədə artıq xeyli müddət idi ki, mənim üzümü də görmürdü.

Yox, bu nə sayıqlamlardır! Sərsəmlilikdir bu! Ağlaşığmazdır, lap ağlaşığmaz...

İlahidən uşağa qalmaq? Tanrıının oğlu... İnsan deməyə dilin də gəlməyən ağıldankəm və Tanrı oğlu! Yaşasa, yalnız bədbəxt, heç nəyi, hətta öz mövcudluğunu da dərk eləməyən divanəyə çevriləcək, üzündə mənasız istehzalı təbəssüm olan, yenicə doğulmuş çaganın ruhunu daşıyan divanəyə.

Bu nə fikirlərdir! Mənim ağlıma gələnlərə bax bir!

Orakulun zirzəmisindəki o murdar, qəddar varlıq – o vəhşi, qeyri-insani, adamın qanını donduran sıfət uşaq doğursun? Məni ana eləmək üçün? Məhəbbət – mənim canlı, insani məhəbbətim yox – dərin nifrət hissi keçirmədən xatırlaya bilmədiyim bir murdarlıq məni ana eləsin?

Yox bir, bu, həqiqətən, ağlaşığmazdır. Xəstə təxəyyülün uydurmasıdır, cəfəng fərziiyyədir. Belə fikirlərin adamın ağlına gəlməsi də qəribədir...

Onsuz da əziz sevgilimə sonuncu dəfə məxsus olduğum günlərdən o qədər də çox ötməmişdi. Uşağın atası o da ola bilərdi. Bu uşağıın. Əlbəttə, ola bilərdi. Əgər mən belə çox istəyirəmsə...

İstəyirəmmi? İstəyirəm ki...

Yox, bu barədə fikirləşmək mənə çətindir. Bu, məni tam çıxılmazlığa salırdı – həyatdan əlim üzüldü, məhəbbətdən, Tanrıdan, hər şeydən.

Tanrı mərhəmətdən uzaqdır. Ona mərhəmətli deyənlər, sadəcə olaraq, bilmirlər ki, Tanrıdan rəhmsiz heç nə yoxdur.

O, qəzəbli və məkrlidir, şimşək kimi. Lap bətnində ildirim gəzdirdiyini güman etmədiyin buluddan çaxan şimşək kimi. Qəfil vurur – insanın başına zərbəsini qəflətən endirir və bütün qəddarlığını bir anda göstərir. Ya da məhəbbətini. Ya da öz qəddar məhəbbətini. Ondan nə desən, gözləmək olar. O, özünü nə vaxt desən və nədə desən göstərə bilər. Məni mağaraya qovmuş ildirim, mənə göz qoymaq üçün göndərilmiş keçilər, son həddinə kimi qızmış isti, günəşli yay, göyün yerə ildirimlər yolladığı bir vaxtda keçi mağarasında doğuş, heyvanların qəribə davranışları, onların doğuşa, körpəyə diqqəti, bu mağarada murdar, ikrəhdögürucu, qeyri-insani nəsnələrin acı dadi – bütün bunların arxasında gizlənən nə idi? Tanrıının özbaşinalığı gizlənmirmi onların dalında? Qəddar, hid-dətli Tanrı özbaşinalığı! Bunun arxasında ilahi qüdrəti gizlənməmişdim?

İlahi şeylərdə insani nələrsə axtarmaq əbəsdir, o, mahiyətcə tamam başqa şeydir. Əbəs yerə onda bizim arzuladığımız nəcib, uca, vəcdə gətirən nələrisə axtarırıq. İlahi nəsnələr bizə mahiyətcə yad, ciyrindirən, bəzən də sərsəmlik çaları daşıyır. Kinli, təhlükəli, dəhşətli. Mənim qarşısında o məhz bu cür açıldı. Onun boğucu keçi qoxusu mənə yaxşı tanışdır, məndən yaxşı kim tanıyar onu! Mağaralarına girən kimi onu tanıdım. Bəlkə də, Tanrıının oğlunu doğduğum mağaraya. Bəlkə də, onun atası Tanrıının özü idi, yeraltı zirzəmidə keçi Tanrıdan qalmışdım usağı, onun şəninə işiq, günəş ilahisi kimi ucaldılan gözəl məbədin altındakı zirzəmidə, o məbədin ki, mənə orada Tanrıma qulluq etmək nəsib olmadı. Əvəzində onun ağıldankəm oğlunu dünyaya gətirmək qismət oldu, onu nədənsə dünyaya gətirmək zəruriyyəti yarananda doğдум, sıfətində daimi kinayə olan sərsəmi, boynumdan ömrümün sonuna kimi daş təki asılacaq dəlini doğдум...

Yox, yox, bu nədir mən danışıram... Axı heç nə bilmirəm, heç bir şey... Uşağıın atasının kimliyini də dəqiq bil-



mirəm. Nə onda bilirdim, nə də indi bilişəm. Axı, o, Tanrı-nın oğlu ola bilməz, heç mənim sevgiliminki də, ona da qətiyyən oxşamır, heç özümə də bənzəmir, ikimizdən heç birimizə, ümumiyyətlə, heç insana da oxşamır. Tanrıya necə, axı heç Tanrıya da oxşarı yoxdur bunun. Yox, mən heç nə bilmirəm.

Lakin mənimlə necə davrandığını xatırlayanda yumruqlarım sixılır. Bəs kim idi başıma o oyunu gətirən, məni incidən, zirzəmidə, özünün orakul zirzəmisində qulluğa məcbur eləyən, kim idi məndən sözəbaxan bir alət düzəldən, mənim ruhumu və cismimi zorlayan, içimə dəhşətli ehtirasını yeridən, huşumu itirməyə məcbur eləyən kim idi, nələrisə təlqin edən, bətnimi qaynar nəfəsiylə, görünməmiş alovuya dolduran, məni ağıldankəm, insana istehza olan, insana və onun şühruna, onu dünyaya gətirən anaya, yəni mənə acı kinayə olan bir oğul doğmağa vadər eləyən kim idi? Kim idi məni yalnız qurbana çevirmək üçün, onun ruhunu qəbul etmək üçün, ağılinı alıb, ağızını köpükləndirmək üçün və dünyaya dəli gətirmək üçün seçən? Kim bütün ömrüm boyu əzib məni! Məni əsl xoşbəxtlikdən kim məhrum edib, əsl insanı xoşbəxtlikdən, başqa adamlara sevinc gətirərək, sakitlik, dinclik verən xoşbəxtlikdən? Əlimdən məhəbbətimi, sevgilimi, hər şeyimi alan və əvəzində heç nə, özündən başqa heç nə verməyən kim idi? Yalnız özündən başqa... İşə bir bax, o, hələ də mənim içimdə yaşayır, varlığıyla bətnimi doldurur, çılgınlığıyla doldurur, mənə rahatlıq vermir, çünki heç özü də rahat deyil və heç vaxt əl çəkməyəcək məndən! O, məndən heç vaxt əl çəkməyəcək!

Onun barəsində düşünəndə yumruqlarım sixılır! Gücsüz yumruqlarım!

Qarı əsim-əsim əsirdi, adama elə gəlirdi ki, bütün vücu-du etirazdadır. Yenə də ocağı qarışdırıcı və görəndə ki artıq sönüb, əlindəki bir ucu yanmış çubuğu da tüstülənən ocağa atdı.

Lakin yavaş-yavaş sakitləşdi, özünü ələ aldı. Və səsi də əvvəlki ahənginə qayıtdı, təbii vəziyyətinə düşdü, bir az susub sözünə davam elədi:

— Bilmirəm, bunları sənə niyə danışıram. Sənə, tamam yad bir adama. Amma bu evdə heç yad olmayan varmı? Sən nəsə soruştun məndən — mən də xatırlamaq istəyəndə bütün həyatım, bütün taleyim gəlib gözlərimin önündə durdu, yaddaşında dirilib məni ağuşuna aldı. Bir də kim bılır sonuncu dəfə insanla nə vaxt danışmışam? Nə vaxt olub bu? Üstündən o qədər çox ötüb ki, heç yadına da düşmür. Mən burada tənha qalıb öz taleyim barədə düşünürdüm. Bunun üçün vaxtim çox idi, lap çox. Amma bircə kəlmə kəsməyə belə bir kim-səm olmayıb.

Hə, insanların dünyasını tərk elədiyim gündən bəri, — həmin o dünyani ki, əslində heç vaxt ona aidiyyətim olmayıb, həyatım daim təklikdə keçib. Bu uşaqla da tək keçirirdim vaxtımi — oğlumla, indi artıq başı ağarmış, hələ də özü barədə əsas şeyləri bilmədiyim oğlumla. Dağlarda da tək yaşayır-dıq, bax, bu daxmada da təkik, buranı heç bilmirəm neçə illər qabaq düzəlddim ki, yaşamağa yerimiz olsun. Bizim yeganə yoldaşlarımız, harada yaşasaq da, hara getsək də, həmişə yanımızda olan vəhşi keçilərdir, dolanmağa da onlar kömək eləyir bizə. Bu onun tanıldığı yeganə canlılardır, onu maraqlandıran, diqqətini çəkən canlılar. Adamları, ümumiyyətlə, tanımır və heç onlarla maraqlanmır da. Keçilərə isə həmişə marağı olub, elə onlar da yanından əl çəkmirlər, hara getsə, qarabaqara dalına düşürlər, bir-birindən ayırməq olmur onları.

Onun kimliyini dərk etmək istəyəndə ağılima bunlar da gəlir. Bir də onun üzündə insanların yaşam adlandırdıqları nə varsa, heç birinin iz qoymadığını fikirləşirəm, sifətinin ifadəsi südəmər çağalarınkı kimi qalıb. İndi artıq ağısaçı bir körpəninkinə oxşayır özünün uşaqlıq, körpə təbəssümü ilə. Mənə daim əzab verən, məni didib-dağıdan mənasız təbəssüm.



Bilirəm ki, bir sərsəmlə yaşayıram, üzündəki ifadə, bu sarsaq təbəssüm imkan vermir unudam. Lakin hərdən özümə sual verirəm ki, mənim böyrümdə oturmuş, üzündən təbəssümü əskik olmayan bu uşaq aşağıya – öz məbədinə, öz Delfasına, insanların dünyasına baxaraq kinayə ilə gülümsünən Tanrı-nın özü deyilmə?

Bilmirəm. Heç nə bilmirəm. Lakin bəzən fikirləşəndə belə şeylər də gəlir ağlıma.

O sözünü kəsdi və bir dəqiqə dinməzcə əyləşdi. Sonra qalxıb çıxışa tərəf getdi, gecə hələ zorla işarirdi.

Birdən ayaq saxlayıb qışqırdı:

– Yoxdur o! O burada yoxdur!

Həqiqətən də. Artıq burada yox idi o. Yoxa çıxmışdı.

Görünür, uzun söhbətin hansı anında çöle çıxaraq gecənin zülmətində yox olmuşdu. İçəridəki qaranlığı və daxmanın qapısız girişini nəzərə alsaq, bu, asan bir iş idi.

Qarı ağlığını tamam itirmişdi. Üzünü seçmək olmurdu, amma səsindən bəlli idi ki, indi onun qoca sıfətində necə təlaş var.

– Haradadır o görəsən, haradadır?! – qışqırırdı – Hara yox oldu?!

Niyə gecənin qaranlığında evdən çıxıb, axı o lap köməksizdir, ölü bilər! Uçurumdan yixılar!.. Niyə belə elədi? Niyə? Niyə məni qoyub getdi? Bəlkə... onun barəsində danışdığım dəhşətli sözləri... başa düşüb! Yox, bu ola bilməz... Axı, o, insan nitqini heç anlamır, bir kəlmə də danişa bilmir. Bəlkə... bəlkə, başa düşdüyüni göstərmirdi, göstərmək istəmirdi? İnsanlarla ünsiyyət saxlamaqdan qaçırdı? Axı hərdən mənə elə gəlirdi ki... hərdən şübhələnirdim, deyirdim, görəsən, hərdən əsəbiləşib acığımı onun üstünə tökəndə, doğrudan, heç nə anlamır... bədbəxt balam... mənim balam... Cox olub, lap çox... mən ona qarşı ədalətsizlik etmişəm, ədalətsizlik... Necə edirdim bunu... o sözləri necə dilimə gətirirdim axı... onu incitməyi necə rəva bilirdim... O qədər incidi ki, məni atıb gedəsi oldu! Qoyub getdi!

O, öz-özüylə danişirdi, qonaqla yox, hərçənd ki, həyə-canla dediyi sözlər qonağa ünvanlanırdı.

– Əlbəttə, o anladı, elə buna görə də getdi... Mən nə etdim, nə etdim!..

– Onu axtarmaq lazımdır! – deyə qarı qəflətən tam çıxılmazlıq içində dilləndi, əyilib addımını daxmanın ağızında pil-ləni əvəz eləyən qayanın üstünə atdı və görünməz oldu. Qonaq da onun dalınca çıxdı.

Ay-ulduzlu gecə idi, lakin dağları ağuşuna almış soyuq zülmət uzağı görməyə imkan vermirdi.

Qarı əvvəlcə tələsik evin ətrafına göz gəzdirdi, görsün oğlu buralarda deyil ki. Sonra da çox düşünmədən harasa getməyə başladı, görünür, orada ciğir vardı, hərçənd ki uzaqdan görmək mümkün deyildi. Bu ciğir, yəqin, yuxarı, dağların qoynuna aparırdı. Elə sürətlə gedirdi ki, dağ-dasda yeriməyə adət etməmiş kişi onun dalınca yetirə bilmirdi. Çətin inanardın ki, onun yanında belə iti yerimək mümkün ola. Lakin qarı ömrünün çox hissəsini bu dağlarda yaşamışdı, sanki, dağların bir hissəsiydi artıq. Köhnə keçi dərisi sarı-dığı qoca ayaqları ilə yamacı heç bir əziyyətsiz qalxırdı, sanki, özü də elə bu təbiətin bir parçası idi – ayın bulanıq işığında, demək olar ki, görünməyən boz bir heyvan kimi. Vəhşi heyvanlar adət etdikləri təbiətin qoynunda necə hərəkət elə-yırlarsə, eləcə davranışındı.

Qonaq qarının özü barədə, indi dağların qoynunda nagü-man axtardıqları oğlu barədə danişdıqlarından dəhşətə gələ-rək, onun dalınca gedirdi...

Tanrıının oğlu?..

Bəllidir ki, bu, heyvan ciğiridir, burada insan yeriməz. Onların ciğiri haradasa aşağıda olmalıdır, lakin qaranlıqda bu ciğiri qətiyyən seçmək olmurdu. Niyə qarı məhz bu yolu seçib? Yəqin, bunun da bir səbəbi var, yəqin, ürəyinə dam-mışdı oğlunun elə bu ciğirlə getməsi. Arxayındır ki, aşağıya – Delfaya enməyib, bu, tamam aydın idi, oğlan orada heç



olmamışdı. Bəlkə, onun ayaq izlərini görüb? Buna da ehtimal var, yoxsa məhz o səmtə belə inamlı getməzdı.

Yoxuş əvvəl-əvvəl kifayət qədər rahat idi, amma bir azdan lap sərtləşdi. Onlar artıq dağların arasında xeyli yüksəyə qalxmışdır və onun heç cür görə bilmədiyi ciğir getdikcə daha sərt yoxuşa yönəldi. Lakin bir azdan onlar düzənlik bir yerə çatdırılar – dağların arasında yayla kimi bir yer idi – qarı isə daha bir neçə addım gedib dayandı. Yəqin ki, həmin o gözə görünməz ciğir burada haçalanırdı, ya da ki izini itirmişdi oğlunun, – qarı bir yerdə dayanıb ətrafdakı çılpaq dağları tərəddüd içində nəzərdən keçirirdi. Soyuq duman pərdəsindən keçən ay işığı hər şeyə qəribə və sırlı bir görüntü verirdi və o fikirləşdi ki, burada, bu yarımxəyalı aləmdə hər şeydən şübhələnmək olar. Amma tezliklə, tələsik yoluna davam elədi, deyəsən, səmti müəyyən etməkdə daha çətinliyi yox idi. Kişiyə qeyri-ixtiyari elə gəldi ki, qarı adam olsa da, indi ya öz instinktlərinə arxalanaraq yol gedir – lap heyvan kimi, ya da adı adamlara xas olmayan hansısa hissiyyatına arxalanır. Onlar getdikcə real dünyadan bu xəyalı, qeyri-real içərilərinə girildilər. Düzənlik də bitdi və yol yenə yoxuşa dırəndi.

Qəflətən duman lap bir göz qırpmında əridi və ayın parlaq işığı altında, düz bizim qarşımızda əbədi qarlarla örtülü əzəmətli bir dağ açıldı, ağappaq qaranlığı, parlayan ulduzların altında çox sırlı görünüşü olan bir dağ. Maili yoxuş düz qarlarla aparırdı, qırırlaraq uzanan dar heyvan ciğiri isə indi lap aydın görünürdü; düz qarlarla çatanda yox olurdu. Qarı niyə ora gedirdi, bəlli deyildi, ciğir qarların başlanması ilə bitirdi, yox olurdu, vəssalam. Bu, qeyri-adi, qəribə mənzərə idi, əbədi qarların altında itən ciğir. Qarı isə yoluna davam edirdi, düz üzüyuxarı.

Bir az da gedəndən sonra əyilib yerdən nəsə qaldırdı. Bu, keçi dərisindən kobud kəmər idi. Onu acgözlükə nəzərdən keçirdi, sonra isə uçunurmmuş kimi, dərindən nəfəs alaraq əlini halsız vəziyyətdə yanına salladı, amma yenə yoluna

davam elədi. Az keçmiş ciğirin düz yanına atılmış paltar da tapdı, o da keçi dərisindən idi. Qaldırıb heç bir söz demədən qolunun üstünə atdı. Bir qədər də qalxandan sonra səndəlinin bir tayı, ondan bir az o tərəfdə isə ikincisini tapdı, sadə səndəllər idi, dəri parçalarından düzəltmişdi. Səndəlin ikinci tayı, demək olar ki, düz qarlar başlanan yerdə idi. Burada onlar dayandılar və baxışlarını sırlı dağa dikdilər. Gecə təzə qar yağmışdı, üstündə yalın ayaqların izi aydın görünürdü. Onlar yollarına davam elədilər və az sonra başqa izlər də görüdülər. İz əbədi qarların qoynuna aparırdı. Çox kiçik, gözəl bir ayağın yüngül, amma aydın izləri idi. Getdikcə izlər, elə bil, daha da yüngülləşirdi və tezliklə artıq onların insan ayağının ləpirləri olduğunu zorla təxmin etmək mümkün idi. Az sonra isə bu izlər də tamam itdi. Heç dağdan dönən izlərə də rast gəlmədilər.

Qarı kirimişcə durub bu qeyb olmuş əlamətlərə baxırdı, torpağa toxunmayan ayaqların nişanələrinə, çəkisini itirib göylərə qalxmış varlığın izlərinə. Tanrı dağının üstündəki yüksəklik o qədər aydın görünürdü ki, adama elə gəlirdi, ulduzlar toxuna da bilər.

– O, qayıdır, – qarı özüylə danışmış kimi, sakitcə dedi.
– Mən elə də bilirdim. Hər dəfə daxmamızdan çıxanda bura üz qoyurdu, – deyə bir az keçmiş əlavə elədi, – buralar yaman çəkirdi onu. İndi artıq onu yad gözlərdən gizlədən qıلافını, dünyəvi, yerdəki qıلافını atıb və əslində, kimdirə, ona da چevrilib. Atası onu öz yanına apardı.

O, kirimiş durmuşdu, içindəkiləri, mübhəm fikir və hissiyyatını heç bir şeylə bürüzə vermirdi; qolunun üstündə oğlunun soyunub azad olduğu paltarları saxlamışdı; qarının öz əlləriylə düzəldiyi paltarları, – bəlkə də, onun ürəyi sancırdı indi, ona görə sancırdı ki, onun əziyyətlə düzəldiklərini bax beləcə tullamışdı. Əgər ürəyində sancı vardısa belə, bunu kənar-dan duymazdin. Onun qoca, qırışlı sıfətində heç nə oxunmurdu və bayaqkı ruhi sarsıntılarından indi əsər-əlamət qalmamışdı,



Inventas vitam
juvat excusisse
per artes

axı o artıq nə baş verdiyini bilirdi. Artıq hər şey bəlli idi ona. Amma, çox güman ki, həmin dəqiqələrdə uzun həyatının bir çox səhnələri onun gözləri öündən keçdi, o anlarda ki, artıq hər şey aydınlaşmış, bitmiş kimi görünürdü, bu qaranlıq tapmacanın bütün məqamları əbədi qarların üstündəki izlərlə açılmışdı. O, bir anlıq gözlərini yumdu və qonaq onun söhbətindən bir parçanı xatrladı – ruhu nələrləsə ağızına kimi dolanda qarı belə eləyirdi. Sonra gözlərini yenidən açdı, özünün qoca gözlərini, hər şey görmüş gözlərini. Və onun qoyduğu nişanələrə bir də baxdı – anasını tərk edib getməsinin nişanələrinə, pəncənin yüngül izlərinə, o yaşda kişi üçün qəribə olan kiçik, qəşəng ayaqların izlərinə.

– Onun elə gözəl ayaqları vardı, – sakitcə dilləndi qarı, elə bil, bu haqda əvvəllər heç düşünmədiyinə görə qıñayırdı özünü. – Əlləri, ayaqları gözəl idi.

Sonra bir az da dayandı, qarın üstü ilə asta-asta aşağı, dağın boz ətəyinə, yenidən torpağa qayıtmağa başladı. Öz evinə aparan yola çıxdı.

Onun yolu indi enişəsağı olsa da, yavaş gedirdi: artıq tələsəsi yeri yox idi. Bəlkə də, düşüncələrinə qapılmışdı deyə, həmişəkindən yavaş gedirdi. Əgər belə idisə, yəqin, oğlu haqqında fikirləşərdi, ondan qalan nə vardısa, qoltuğuna vurub indi öz daxmasına, öz tənhalığına qaytarırdı. Və bir də onun qüdrətli, bir zamanlar bətninə uşaq salan atası barədə.

Onun dalınca bir qədər arxada addimlayan qonaq gedə gedə Tanrıının oğlunu düşünürdü, əynindəki keçi dərilərini – Tanrı oğlu olduğunu gizlədən qılaşı çıxararaq bu sırlı dağdan göylərə ucalan oğlunu. O Tanrı həm də keçilərin Tanrısiydi, lakin təkcə keçilərin yox, o, keçi Tanrısı olmaqdan qat-qat uca idi. Görəsən, sonuncu addımını qarlara basaraq ulduzlara uçanda, elə ağıbas qalmışdı, yoxsa həmin an gənciliyi də dönmüşdü geri? Çox güman ki, indi artıq həmişəcavan idi. Və təbii ki, sifəti də dəyişmişdi, Tanrıya daha çox bənzəməyə başlamışdı.

Sonra o fikirləşdi ki, Tanrıının digər oğlu – onun dəhşətli taleyinə görə məsuliyyət daşıyan, üzərinə lənətlər yağıdızan oğlu da – axı elə dağın başından göylərə qalxmışdı, əgər ona sitayış edənlərin, onu sevənlərin danışdıqlarına inansaq, həmin dağa Tanrı atası onu buludun üstündə qaldırmışdı. Amma əvvəlcə onu çarmixa çekmişdilər və bu, insanların gözündə adilikdən çıxarmışdı Tanrı oğlunu, onun həyatını isə hamı və bütün zəmanələr üçün dərin məna daşıycisina çevirmişdi. Lakin Tanrıının bu oğlu, deyəsən,ancaq ona görə yaranmışdı ki, uçuq-sökük çoban daxmasının kandarında oturub dünyaya, insanların qaynaşmasına, onların bic-bic işlərinə, öz dəbdəbəli məbədinə yuxarıdan tamaşa etsin və bütün bunlara bir də gülsün.

Qəflətən onun ağlına bir şey gəldi, anladı ki, həmin bu əbədi təbəssüm ona nəyi xatırladır. Əlbəttə, Tanrıının dünən Delfa məbədində gördüyü təsvirlərindən birini, təzə, qəşəng ilahilərə yer vermiş kimi, lap uzaq küncdə qoyulmuş qədim bir figur. Onun da eynən belə bir təbəssümvardı üzündə, izaholunmaz, mübhəm, mənasız və anlaşılmaz bir ifadə ilə dolu təbəssüm. Nə mehriban, nə qəzəbli və elə bununla da insanı dəhşətə gətirən təbəssüm. Həmin figur da, yəqin ki, bütün qalan təsvirlər kimi qarının şəninə məbəd ucaldılan Tanrıısının idi, lakin onlardan çox-çox qədimdi, elə daş təbəssümünün sırrı kimi qədim.

Bəli, Tanrı ağlaşımaz, qəddar, zəhmlidir. Qarı da bunu öz canında sınayıb, Sivilla onu hamidan yaxşı tanır, ruhunu qəbul edirdi, sevimliyi və lənətlərinin ünvani idi, bütün ömrünü onun üçün yaşamışdı, hələ, üstəlik, oğul da doğmuşdu ona. Elə bir oğul ki, onu dünyaya gətirməkdə məqsədi tam mənasızlığın özündə də bir ilahilik olduğunu göstərmək idi. Bəlkə də, təkqollunu sevdiyinə görə, onun ağuşunda, onun tek qolunun üstündə aldığı qısa həzzə görə ondan intiqam almaq üçün gəlmişdi o. Yalnız ona görə ki, bu qadın Tanrıdan başqa nələrisə tanımağa cəsarət göstərmişdi? Tanrıya məhəbbətdən savayı, başqa məhəbbət də görmüşdü?



Inventas vitam
juvat excusisse
per artes

Bəli, Tanrı qəzəblidir, bunu qarşı düz deyirdi. Ürəksiz və qəzəbli. Tanrı kinlidir və ondan başqa kimisə sevənlərə nicat yolu qoymur. O kəslərə ki, evinin divarına başını söykəməsinə icazə verməmək cəsarətini özündə tapır. O, qəddar və mərhəmətdən uzaqdır. İnsanlar barədə yox, ancaq özü haqqda düşünür. Heç vaxt heç kimi bağışlamır, heç vaxt heç nəyi unutmur. Lakin elə özümü də kimsə maraqlandırmır, özündən savayı! Mən ona nifrət edirəm, elə onun mənə nifrət etdiyi kimi. O, məni lənətləyib – nə etməli, mən də onu lənətləyirəm! Onun qarşısında baş əymirəm və mən də, elə onun kimi ölümsüzəm! Özü məni ölümsüz edib – düzdür, ona görə yox ki, sevindirsin, qəzəbindən eləyib. Bu onun lənətinin tərkib hissəsidir və bu onda olan ən qəddar cəhətdir. Lakin artıq ölümsüzəm! Hərçənd ki, ölümsüzlüyüüm onunkundan deyil.

O, taxta çıxıb, göylərdədir, cəmi bir neçə saat xaçdan asılmaqla səmaya qalxıb, indi də özünün həmişəcavanlığından ləzzət alır, mən isə yer üzündə əbədilik əzab çəkməyə məhkumam. Dünyanı dolaşıram, narahatlıq, nigarancılıq qovur məni, içimə o doldurub bunları və bədbəxt ruhum sakitliyin nə olduğunu heç vaxt bilməyəcək. Bu dünyada əbədi yaşayacağam, onun çoxdan tərk etdiyi dünyada və mənə bundan başqa dünya görmək nəsib olmayıacaq. Günlər uzunu, illər uzunu, əsrlər, minilliklər boyu bu dünyaya qoca gözlərimlə baxmağa məhkumam, o gözlərimlə ki, hər şeyi görür, hər şeyin miskinliyinə, əhəmiyyətsizliyinə baxır. Başına kül olmuş bu dünyaya baxmaq. Məni ancaq buna görə seçib, məni buna məhkum edib. Amma qarşısında baş əymirəm! Nifrətim də onunku kimi ölümsüzdür!

Qonaq qarının dalınca gedərək, onun boz fiqurunu izləyə-izləyə öz taleyi haqqında bunları düşünür və içindəki hər şey bu taleyə etiraz edirdi.

Axırda qarşı yalnız ulduzların işığında yeriyəsi oldu, ay batmışdı artıq, amma ciğirin bu yeri ona xiüssüsilə yaxşı tanış

idi. Duman tamam dağılmışdı. Onlar, nəhayət, mənzil başına çatanda artıq yeni günün səhəri yetişirdi, içəri girmədən daxmanın qabağındakı kobud daş skamyanın üstündə oturdular. Göz önündə açılan fəzada hələlik günəş işığı yox idi, lakin azca ağaran səma onun tezliklə çıxacağını vəd edirdi.

İçindəki etiraz hələ sakitləşməmişdi və o, qəflətən elə çığınlıqla sözə başladı, sanki, qarı ilə bayaqdan gedən qaynar mübahisəni davam etdirirdi:

— Axı sən də bütün başına gətirilənlərə görə, səninlə bu cür davranışlığına görə nifrət etməlisən Tanrıya! Hər hüceyrəsi belə mənasız qəzəblə dolu Tanrıya!

Qarı cavabı bir az ləngitdi, görünür, fikirləşirdi. Sonra dilləndi:

— Mən bilmirəm Tanrı kimdir. Necə nifrət edim ona? Ya necə sevim? Yox, mən nə ona nifrət etdiyimi deyə bilərəm, nə də sevdiyimi.

Əgər düşünsək, onun barəsində danışanda bu cür sözlər mənə mənasız gəlir. O, bizim kimi deyil və biz onu heç vaxt dərk etməyəcəyik. O dərkədilməz, əlçatmazdır. O, Tanrıdır.

Başa düşdüyüm qədər, o qəzəbli olmaqla yanaşı, həm də mərhəmətlidir, o həm işiqdır, həm zülmət, həm mütləq mənasızlıqdır, həm dərin məna, elə bir məna ki, onun dərinliyinə vara bilmirik, amma axtarmaqdan da qalmırıq. Bu, tapmaca tapmaq üçün deyil, bu, tapmaca olmaq üçündür. Bizim üçün daimi olmalıdır bu tapmaca. Həmişə narahat etməlidir bizi.

Ən anlaşılmazı isə odur ki, Tanrı həm oltuqda, bir neçə sünbül qoyaraq mənəvi rahatlıq tapdığın kiçik mehrabda çevrilə bilər, həm də öz əksimizi gördüyüümüz, qəribə suyunu ovuclayıb içdiyimiz bulağa. Bunların hamısı odur, mən bili-rəm, o, belə də olur. Hərçənd ki, mənim üçün o bu cür deyildi, yəqin, bu cür ola bilməzdi mənim üçün.

Mənim üçün dibsiz uçurum idi, özümü də, mənə əziz olan nə varsa, onları da udan uçurum. Mənim üçün yandı-



Inventas vitam
juvat excusisse
per artes

ricı nəfəs idi, sakitlik bəxş etməsə də, hər halda, bir ağuş idi, xıffətini çəkirdim bu ağuşun. Tükənməz və mənə yad olan güc idi, məni öz iradəsində saxlayan güc.

O, məni bədbəxt elədi. Amma mənə xoşbəxtlikdən dadmaq imkanı da verdi, elə böyük xoşbəxtlikdən ki, onu şüürunla dərk edə bilməzsən. Bəli, məhz belə idi, bunu da unutmamalyam.

Onsuz mənim həyatım nə olardı? Əgər onun ruhunu içimə heç vaxt qəbul etməsəydim? Həmin o həzzi, onun özündən doğan həzzi, o əzabı, əziyyəti dadmaq nəsibim olmasayı... Yandırıcı ağuşunda, yalnız ona məxsus olaraq özümün bir heçə əvvələnməyimi yaşamasaydım. Heyranlığını, nəhayətsiz həzzini duymaq, Tanrı ilə birlikdən doğan xoşbəxtliyin zövqünü yaşamaq.

Bütün bunlarsız nə olardım! Əgər öziimdən başqa heç bir şeyi tanımaq qismətim olmasayıdı. Lakin mənə verdiyi dəhşətli əzabları, bütün pis şeyləri də unutmayacağam. Bütün həyatıma yiyələndiyini, az qala, bütün insani həzzlərdən məhrum etdiyini də yaddan çıxarmaram. Bir də qəzəbinin dibsiz dərinliklərini mənim qarşısında necə açdığını. Bunu unutmaram və bağışlamaram! Lakin burada, bu yamacda ömrümün qürub çağrı, tənhalıq içində oturaraq yaşadığım həyata boylananda yenə də fikirlərim sənə yönəlib, mənim Tanrıım! Çünkü həyatım sən idin, sən, kükrəyən alov kimi, yolunun üstündəki hər şeyi dağıdırıb külə döndərən sən. Keçdiyin yerlərdə özündən sonra heç nə qoymayan sən. Mənim həyatım – səndə yaşanmış həyatdır. Qəddar, acı, zəngin həyat və bu həyatı mənə sən vermişən. Lənət olsun sənə və eşq olsun sənə!

O, qariya sükut içində baxırdı. Sanki, həqiqətən, odda yanmış qara sifətinə, onun qoca, dibsiz, anlaşılmaz gözlərinə – Tanrıını görən gözlərinə.

Onun da gözləri Tanrıını görmüşdü. Lakin bu gözlərdəki məna itmişdi, gözlər boşalmışdı bundan sonra. Lap qurumuş

quyu kimi, lap içinde heç nə olmayan dərinlik kimi. Onun gözləri qarınınkı kimi deyil. Niyə belədir? Niyə o, bu qədər yoxsul, bu qadın isə bu qədər zəngindir?

– Bəs mənim taleyim, onun barəsində nə deyə bilərsən?
– deyə, həyəcanla sordu. – İzah tapmaq ümidi ilə, qəlbimdəki məni əzən narahatlığı, başımın üstünü almış lənəti çözmək ümidi ilə bura gəlmiş bir adama. Məni necə sakitləşdirərsən?
Axi səni sakitləşdirən, sənin üçün məna daşıyan şeylər mənə heç nə söyləmir.

Qarı ona nəzər saldı, baxışları toqquşdu. Onun baxışı, həqiqətən də, yoxsul idi, bəlkə də, ilk dəfəydi insanda bu yoxsulluqda baxış görürdü. O gələn dəqiqədən, qarı heyran qalmışdı buna – əynindəki sadə plaş onun baxışı ilə müqayisədə lap kral mantiyası idi.

Lakin onu da görmüşdü ki, qonağın öz gözləri barədə dedikləri – guya, onlar dibində heç nə olmayan qurumuş quyudurlar – həqiqətə uyğun deyildi. Bu gözlər boş deyildi. Onlar ağızına kimi çıxılmazlıqla dolu idi. Əgər boynuna düşən lənət onu yoxsul və zavallı etmiş, nəyi vardısa əlindən almışdısa, çıxılmazlıq hissini də bunların əvəzində vermişdi. Yəqin, qarı bütün bunları sezərək, belə dedi:

– Mən görüürəm ki, sən Tanrıının lənətinə gəlmisən, hər şey elə özün deyən kimidir. Baxanda görünür ki, sən azad deyilsən, sən ona buxovlanmışan və o da səni buraxmaq barədə fikirləşmir. Sən Tanrıının lənəti ilə ona bağlanmışan, eynən əgər sənə xeyir-dua versəydi, necə bağlanardınsa, bax, eləcə. O, sənin taleyindir. Ruhun Tanrı ilə doludur, həyatın isə lənətləndiyindən, ondan ayrılmazdır. Ona nifrət edirsən, onu lağa qoyur, söyürsən. Lakin bütün bu narazı çıxışların yalnız onu göstərir ki, dünyada heç nəyin sənin üçün əhəmiyyəti yoxdur, bircə ondan savayı; sən ağızına kimi onunla dolusən; ona bəslədiyin nifrət adlandırdığın nəsnə ilə dolusən. Lakin bu yandırıcı nifrət, çox mümkün ki, sənin Tanrıını duymağındır.



Inventas vitam
juvat excusisse
per artes

Bəlkə də, gün gələcək, o, sənə lənət yerinə xeyir-dua göndərəcək. Mən haradan bilim bunu! Bəlkə, elə bir gün gələcək, sən ona icazə verəcəksən ki, divarına başını söykəsin. O da mümkündür ki, bu heç vaxt olmasın. Bunu bilmək olmaz. Amma başına nə gəlsə, taleyin Tanrıdan ayrılmaya-qaq, ruhun isə daim onunla dolacaq.

Sən istəyirsən ki, mən gələcəyə nəzər salım. Bunu bacarıram. Lakin mən insanların həyatına nə qədər bələdəmsə, onların keçdiyi yolları da bir o qədər təxmin edə bilərəm və deyirəm ki, Tanrıının ya lənəti, ya da xeyir-duası olmadan heç kəs, heç vaxt yaşaya bilməyəcək. Onlar nəyə inansalar belə, nə düşünsələr, nə etsələr belə, taleləri Tanrıdan ayrı olmayacaq.

O, sözünü bitirib, üzünü çevirdi. Oturub harasa baxırdı, hara baxdığını isə qonaq bilmirdi. Bəlkə də, artıq üzərinə gün düşən – burada hələ qalın kölgəlik idi – uzaq dağlara baxırdı, ya da həmin an, yer üzünün bütün səhnələri onun gözləri öündə açılmış mübhəm bir mənzərəylə örtülmüşdü. Hər halda, adama elə gəlirdi ki, o haradasa çox-çox uzaqlardadır – sanki, qonağı tamam unutmuşdu, burada olduğunu heç görmürdü.

O isə oturub qarıya baxırdı və qulaqlarında onun sözləri cingildəyirdi. Ona elə gəlirdi ki, bu sözlər öz taleyini tamam başqa cür qiymətləndirməyə, ona dərindən baxmağa vadar edir. Bu sözlər ona taleyindəki elə şeyləri görməyə kömək edir ki, əvvəllər heç onlar haqqında düşünməmişdi və mümkün idı ki, indi öz yükünü yer üzündə daha asan çəkə bilsin. Bəlkə də, onun taleyi, əvvəller düşündüyü kimi mənasız və sonsuz deyildi və hətta göründüyü qədər mütləq və dəyişməz də deyildi. Lakin bütün bunların cavabını yalnız sonu bəlli olmayan səyahətlər, öünüə sərilmış sonsuz yollar verə bilər. Çünkü həqiqəti qarı demişdi: bu barədə heç nə bilmək olmaz.

Onlar uzun müddət dinməz oturdular.

Nəhayət, o, skamyadan qalxdı – gərək səyahətinə davam edəydi, gərək yenə yola çıxayıdı. O sağollaşanda qarı yüngülçə

başını tərpətdi, heç nə demədi. Sükut içində, sözsüz ayrıldılar. O, enişəsağı, Delfaya sarı getdi, qarı isə elə oturduğu yerdən davam edərək, qonağın dalınca – qədim vadiyə, şəhərə, məbədə, özünə yaxşı tanış olan hər şeyə baxırdı. Günəş artıq ora da yetişmişdi və insanlar öz həyət-bacasında gündəlik işlərinə başlamış, küçələrə çıxmışdır. Məbəd meydani hələ boş idi, amma cavan xidmətçi artıq məbədin önünü süpürür və qapının girəcəyini Tanrı meşəsindən olan dəfnə budaqlarıyla bəzəyirdi. Müqəddəs yolla isə gəlinlik paltarı geymiş cavan bir qadın riqqətə gəlmış adamların və çox da təsirlənməyən biganələrin müşayiətilə, tələsmədən irəliləyir. Baxışları düz qarşısında açılan əzəməthi məbədə yönəlib və təbi ki, üzündə hələ indidən heyranlıq görünür, bir də ola bilər, qorxu – qarşida görəcəklərinin qorxusu. Tanrı ilə görüş ərəfəsində həyəcan və onun yaşanan xiffəti. Sübh günəşi öz işığını məbədə gedən insan kütləsinin, bütün vadinin, yaxın-uzaq ətrafin – yuxarıdan açılan bütün mənzərənin üzərinə səpir.

Qarı oturmuşdu və hər şeyi öz qoca gözləri ilə götürdü.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

ƏBƏDİYYƏTİN TƏBƏSSÜMÜ

Günlərin birində ölülər, kim bilir, harada oturub əbədiyyətə aparan uzun yollarını qısaltmaq üçün söhbət eləyirdilər.

— Yox, — deyə onlardan biri, kim bilir, nə vaxtdan bəri gedən söhbəti davam etdirərək dilləndi, — bu dirilər özlərinə yaman arxayındırlar. Elə davranışları, sanki, dünya elə onların üzərində qurulub. Orada, aşağıda daim qarışqa kimi qaynaşırlar, elə bilirlər yaşamaq budur. Hər gün evdən çıxanda səhərin sərin mehinə, yeni günün özünə sevinib, bir-birinə müvhəm-müvhəm baxırlar — yəni biz sağlıq ha, biz yaşayırıq. Sonra da cumurlar işlərinin dalınca, fərqi yoxdur, istər xeyir iş olsun, istər şər, mindirirlər bir-birinin belinə, o qədər yiğirlər ki, axırdı hamısı təpəsi üstə töküür, dağlır, elə ki dağıldı, başlayırlar bir də təzədən qalaqlamağa. Özündənbəy, lovğa miskinlərdir də — onlara daha nə ad verəsən.

O oturub, qayğılı nəzərlərlə düz qənşərinə baxırdı. İri sümüklü, öd kimi acı, əldən düşmüş birisi idi.

— Hal-hazırda həyatda bir neçə milyard ölü var, — deyə o davam edirdi. — Əslində isə, diri elə bizlərik. Onların, həmin o aşağıdakılardın həyatında yaşayırıq. Sakitcə yaşayırıq özümüzçün. Addımlarımızı eşidən yoxdur, yalnız ayağı kim eşidəcək ki. Biz nə səs-küy salırıq, nə ara qarışdırırıq, təvazökar, qaradınməzik. Nə parovozların fitini basan bizik, nə də qatarları yola salan, telefonla oyan-buyana zəng də çalmırıq. Amma elə, əslində, yaşayan da bizik. Onlar kimi bu gün tikib, sabah sökən deyilik. Biz nə səhərin yetişməsini, nə axşamın düşməsini hiss etmirik. Amma məhz bizik yaşayan. — O, ağır-ağır nəfəsini dərdi. — Məhz biz yer üzündə hər şeyin fikrini çekmək, hər şeyi xatırlamaq, heç nəyi unutmamaq iqtidarındayıq.



Günbəgün, ilbəil, minilliklər uzunu mənəvi aclıqdan əzab çəkən də bizik.

Bütün sükut anları bizə məxsusdur. Nə vaxt, kim ağlayırsa, onun göz yaşları da bizimkidir. Kim xoşbəxtdirsə, onun xoşbəxtliyi də bizimdir. Qisası, az-çox əhəmiyyətli nə baş verirsə, hamısı bizə məxsusdur. Zira kainatda, həqiqətən, canlı yalnız ölülər ola bilər.

O, öz monoloqunu kəsdi və öskürərək tüpürdü. Ağzını silə-silə yenə nəsə dedi, amma nə dedisə – daha eşidən olmadı.

– Düzü, bilmirəm ki, dedikləriniz həqiqətdir, yoxsa yox, – deyə həmsöhbətlərindən biri fikirli-fikirli dilləndi. – Bir Tanrı bilir ki, həqiqətən, biz böyük əhəmiyyət daşıyıraq, ya yox. – Mən dirilərin tam əhəmiyyətsiz olmasına heç əmin deyiləm. Məsələnin kökünə baxsaq, elə bilirəm, onların kiçik də olsa, əhəmiyyətini görə bilərik. Düzdür, onlar bizi həyasızcasına özlərinin alver predmetinə çeviriblər, elədiklərimizdən bəhrələnərək, özlərini həddindən ziyanə öyürlər. Lakin axı onlar da həyata öz paylarını verirlər, lap az da olsa və həmin bu pay hər konkret an üçün böyük əhəmiyyət daşıyır, baxmayaraq ki, sonralar yavaş-yavaş qiymətini itirir. Yox, mən heç cür razılaşa bilmərəm ki, onların dünyada heç bir əhəmiyyəti yoxdur. Hələ bundan da savayı, mən hətta özümdə cəsarət taparaq israr edirəm ki, biz ölülərdən fərqli olaraq, həqiqətən, yaşayan elə onlardır.

Ölülər uzun müddət susub oturdular, hərəsi öz fikirlərinə qərq olmuşdu.

Nəhayət, arıqlığından sümükləri çıxmış həmin ölü yenidən dilləndi. Qupquru əlini başına söykək edib, nəzərlərini zülmətə (biz buna zülmət deyərdik) dikərək deyirdi:

– Bu lap çoxdan olub, amma yadimdadır ki, onda dəniz kənarında yaşayırdım. Məncə, elə orada doğulmuşam, bütün ömrüm də orada keçib. Amma mümkünür ki, məni o yerlərə nə vaxtsa bir təsadüf gətirmişdi, sonra da çıxb getmişdim. İndi

artıq yaxşı xatırlamıram, amma məsələ bunda da deyil. Hər necə olsa, dəniz sahilində yaşıdığım yaxşı yadımdadır.

Ləpədöyənin şəffaf suyunda çıraqların xışltısını xatırlayıram. Hər şeydən artıq da firtınanı, bütün səsləri boğan, inildəyən firtınanı, bir də ki suyun üzərində üst-üstə qonan buludları yadda saxlamışam. Və bir də sükut, donmuş sükut, ətrafimdakı mütləq sükut xatirimdədir.

Dəniz – aşağıda, yer üzündə olan şeylərdən, həqiqətən, yeganə əzəmətli elə onun özüdür. Bu, onların əbədiyyətidir. Mən dəniz sahilində yaşıyırdım. Evin lap dəniz kənarındaydı, gözümün önündə onun ənginlikləri açılırdı. Pəncərələrimdən birinin qabağında balaca, yarıqurumuş bir dibçək çiçəyi vardı, daim unudurdum onu sulamağı. Bilmirəm, o, niyə belə yadداşma yazılıb, mənim həyatımda bu çiçəyin heç bir rolu olmayıb, əslində, axı dəniz kənarında yaşıyırdım. Amma, hər halda, həmin o çiçəyi tamamilə dəqiq xatırlayıram. Yadımda o da qalıb ki, artıq lap ölməli olanda çiçək hələ də əvvəlkı yerindəydi, hələ ona baxıb fikirləşdim də: əgər indicə ölesi olmasaydım, ayağa qalxıb su verərdim ona. Bir də yadımda dır uzanıb ona baxanda düşünürdüm ki, bu çiçək məndən çox yaşayacaq. Yaziq. Amma, əslində, elə bir rolu yox idi mənim həyatımda, axı dəniz kənarında yaşıyırdım.

Mən kifayət qədər əhəmiyyətli adam idim. Məncə, yaşıdığım dövrdə elə bir adam yox idi ki, mənimlə müqayisəyə gələ bilsin, adımız yanaşı çəkilsin. Hər halda, özümə bənzər birini görmək heç vaxt nəsibim olmamışdı. Bir də ki, camaatla nə işim vardı axı. Tənha yaşıyırdım da; özümlə baş-başa. Firtınanı, sükütu dinləyirdim, hələ sağ olanda kifayət qədər canlı, mütəfəkkir bir insan idim. Bütün həqiqətləri içimə siğışdırılmışdım. Kimsə mənə tay deyildi, həqiqi sözümdür, düzü bu idi: yadımda qalan qədər o dövrdə mənim miqyasında kimsə, doğrudan, bütün yer üzündə tapılmazdı.

Mən, sanki, ölmək üçün xəlq edilmişdim. Başqları haqqında bunu deyə bilməzsən axı. Mən isə həqiqi çəkiyə, həqiqi



Inventas vitam
juvat excusisse
per artes

qiymətə malik idim. Mən, həqiqətən, canlıydım. Odur ki rahat-
ca ölə bilərdim. Sadəcə ölürdim, vəssalam.

O susdu. Nəfəsinı fışılıyla çölə buraxdı. Lakin yenə dil-
ləndi, elə həmin ciddi ahəngiyələ:

– Mənə elə gəlir ki, ölüyə çevrilmək üçün, daha doğrusu,
əbədiyyətə qovuşmaq üçün, həqiqətən, gərək yaşayanda
dərin məna, məzmun daşıyanan. Gərək adı həyatdan kənar-
da, ondan ucada durasan, ona tabe olmayasan. Mən, məsə-
lən, eləydim, əhəmiyyətli bir insan sayılırdım.

Söhbətə yenə ikinci həmsöhbət qoşuldu. O dedi:

– Mən burada deyilənlərlə qətiyyən razı deyiləm, diqqə-
tinizə yetirmək istəyirəm ki, elə mən də həyatda olanda çox
gözəgəlimli bir şəxsiyyət idim. Hərçənd ki, özüm barədə belə
danışmaqdan heç vaxt xoşum gəlməyib. Mən – öz gözümdə
də olmasa, başqlarının gözündə nə zamansa yer üzündə
yaşamış insanların ən qeyri-adisi idim. Qismətimə sərvət və
şöhrət içində yaşamaq düşmüdü, dalbadal dahiyənə əsərlər
yaradır, elə igidliklər göstərirdim ki, yəqin, insanların yadda-
şında əbədi yaşayacaq. İndi artıq özüm unutmuşam nələr
etdiyimi. Bəlkə də, elə belə yaxşıdır: bütün bunları burada
xatırlamaq özü bir əzabdır. Axı indi özümü heç qeyri-adı şəx-
siyyət saymırıam. Mən indi özümü çox adı, çox əhəmiyyətsiz
bilirəm. Amma mən, sanki, yaşamaq üçün xəlq olunmuşdum.
Bax burada, beləcə olmuş vəziyyətdə oturub qalmaq – mən-
cə, bu hamının əlindən gələr, buna nə var ki. Lakin yaşamaq,
sözün əsl mənasında yaşamaq və həyata sevinmək – bu yal-
nız qeyri-adı şəxsiyyətlərə aid olan bir şeydir. Mən də belə-
lərindən idim. Özüm də, bir çox başqa adamlar da nə vaxtsa
öləcəyimi ağlaşığmaz bir şey hesab edirdilər. Öləməyim də
elə çox sarsaq bir iş oldu – bədbəxt hadisə. – O da köksünü
ötürüb susdu və bir xeyli müddət öz düşüncələrinə qərq ola-
raq, dinməz oturdu, amma sonra əlavə elədi: – Bayaq dedi-
yim kimi, mən çox qəribə şəxsiyyət idim. İndi isə diqqətəlayiq
heç nəyim yoxdur. Belə hesab edirəm ki, həyat çox əzəmətli

və zəngin bir şeydir. Mənə elə gəlir ki, ölüm bir heçdir. Mən dünyada canlı nə varsa hamısını sevirəm və indiki əhəmiyyətsizliyimə nifrət bəsləyirəm. Nə qədər qəribə olsa da, məncə, həqiqətən, yaşamış insan yer üzündə az olar. Özüm barədə danışmaqdan heç xoşum gəlməsə də, elə bilişəm, yaşamaq istedadında mənə tay ola biləcək kimsənin mövcudluğununu təkzib etməliyəm. İndi isə ölmüşəm. – O susdu. Sanki, söhbət artıq tamam bitmişdi.

Amma bu yerdə üçüncüün səsi çıxdı. O, alçaqboy tösbərək kişiydi, xirdaca gözləri və sallaq qarnı vardi, tomppuş əllərini daim qarnının üstünə qoyurdu. Dükançıya bənzəyirdi, zahiri görünüşündən müsbət adama oxşayırırdı, amma yaman boz-bulaniq idi. Qısa ayaqlarını həmin o zülmətə bənzəyən şeyin içində yellədirdi. Bəlli idi ki, əgər stulda otursayıdı, ayaqları yerə çatası deyildi. O dedi:

– Hörmətli cənablar, sizin söhbətlərinizdən bir şey anلامasam da, səmimi-qəlbdən hər ikinizlə razıyam. Yaşamaq yaman gözəl idi. Necə şirin, necə zəngin idi həyat. Piştaxtamın arxasında dayananda ətrafım malla dolu olurdu, qəhvə, pendir qoxusu, sabun, marqarin iyi dəyirdi burnuma – həyat qiyamət idi.

Şəhərdə ən böyük dükan mənimki idi. İnanın mənə, ikinci belə dükan tapa bilməzdin. Dükənim əsas küçədə yerləşirdi, bütün müştərilər mənim yanımı gəlirdilər. Mən də onlara o qədər həssas münasibət göstərirdim ki, gəl görəsən. Qısaşı, bizim şəhərdə bundan gözəl dükan yox idi, inanın mənə, mən bunu ona görə demirəm ki, indi sizin qarşınızda qürrələnmək istəyirəm, adı adamam da – baqqal Petterson, vəssalam. Amma rəbbimə şükür eləyirəm ki, dünyada yaşamışam.

Ölmək vaxtım çatanda – ah, nə qədər ağır idi mənə – üzümü divara çevirdim və öz-özüümə dedim ki, tamamdır, Petterson, hər şeyin axırı çatdı. İnanırdım ki, orada hələ nəsə var, elə bilirdim, həqiqətən, hər şeyin sonudur. Başım həmişə işlərimə elə qarışiq olurdu ki, yüksək materiya barədə düşünməyə



Inventas vitam
juvat excusisse
per artes

vaxtım qalmırıldı, o qədər qayğımvardı ki. Bir də kim idim axı mən! Sadəcə, baqqal Petterson, mənim kimisi minlərlədir və ölərkən bütün həyatımı xatırladım, xatırladım ki, illər uzunu tərəzi dalında nəsə çekmişəm, balıq-zad bükmüşəm kağıza, fikirləşdim ki, bunlara görə mənim də qismətimə əbədiyyətin düşməsi çox qəribə olardı. Öz-özümə dedim ki, ölümündən sonra həyatın olub-olmamasının dəqiqini şeytan bilir, yəqin, amma mənim nəsə buna heç inanmağım gəlmirdi. Sonra isə oldum.

Bəlli oldu ki, var imiş bu! İndi də oturmuşam sizin yanınızda. Elə bil, heç nə olmayıb. Sanki, əvvəlki kimi piştaxta arxasında ərzaq çəkirəm, balıq bükürəm. Elə əvvəlki kimi baqqal Pettersonam ki, varam. O riqqətə gələrək susdu. Sonra da əlavə etdi: – Bu həyatdan bir şey anlamsam da, hər şey üçün minnətdaram. Mən yaşayırdım. Sonra da oldum. Amma indi yenə yaşayıram. Bütün bunlar üçün minnətdaram.

Daha bir söz demədi, dərin fikrə gedib oturmuşdu.

Ortaya süküt çökdü.

Söhbət isə zülmətdə səyahətinə başladı, ölülərin bir qrupundan o birisinə, daha uzaqda yerləşənlərə keçə-keçə, daha yuxarılara qalxa-qalxa gəzdi və dövrə vuraraq, yenə də üzülaşğı yönəldi. Əgər yer üzündəki vaxtla ölçsək, təxminən yüz ildən sonra o, yenə bayaqkı dəstəyə yetişdi, amma bu dəfə tamam başqa tərəfdən. Bu dəfə onların deyəsi bir sözü də yox idi. Acıdıl dedi:

– Xatırlatdığını kimi, mən çox əhəmiyyətli bir şəxsiyyət idim. Mən həm də belə düşünürəm ki, ölü olmaq üçün, daha doğrusu, əbədiyyətə qovuşmaq üçün, gərək həqiqətən, bir dəyərin olsun. Gərək həyatdan kənardə, bir az yuxarıda dayanasan, onun tabeliyində, ondan asılı olmayasan. Mən elə idim.

İkinci həmsöhbət dedi:

– Mən elə bilirəm ki, həyat hər seydir. Düşünürəm ki, o, aqlasığın mədənində nəhəng və zəngindir; onun miqyasını yalnız özü nəhəng olanlar anlayarlar. Mənim nəsibimə bu düşmüştü. Amma indi adı ölüyəm.

Onlardan bir qədər aralıda, sanki, tamam ayrı oturmuş düikançı isə yalnız bunu əlavə etdi:

– Mən isə elə qabaqkı kimi baqqal Pettersonam.

İndi onların hər üçü dinməz oturmuşdu, öz fikirlərinin içindəydi, amma ətrafında başqa söhbətlər cərəyan edirdi, hər kəs yalnız öz həyatından danışırdu, kimsənin dediyi maraqlanmırdu onu. Biri deyirdi:

– Mən özüm barədə, həyatım haqqında danışım. Mənim səhərdən axşama kimi çalışdığım şəxsi emalatxanam böyük bir şəhərin qırığında yerləşirdi, qifil ustasıydım və bu mənim yeganə işim idi, sizə də elə bu barədə danışmaq istəyirəm. Daim tənha olurdum. Yanımda kimsənin varlığına dözə bilmirdim. Balaca dəmirçixana köhnə bağçanın lap dərinliyində idi, orada çoxlu ağaç bitirdi; meyvə ağacları, gülər, onları çox-çox qabaqlar kimsə əkmişdi burada, heç bilmirdim kim. Lakin bağçanı kol-kos yaman basmışdı, axı mənim başım öz dəmirçixanama qarışmışdı, başqa şeylə nə işim vardi ki. Səhərdən axşama kimi alaqqaranlıq otaqda şəhərimizdəki evlər üçün cürbəcür kilidlər düzəldirdim. Adı kilidlər deyildi, bir-birinə qətiyyən oxşamazdı, hər yeni kilid özündən əvvəlkilərdən tamam fərqliydi və onların asıldıği qapılardan yalnız açarı əlində olan, onu açmağın yoluna bələd adam keçə bilərdi, məsələn, əvvəl, gərək açarı bir tərəfə buraydin, sonra bir az da dərinə salib, tamam başqa tərəfə; ya da görürdü ki, fərqli, tamam yeni bir fənd fikirləşirdim, onun da sırrını yalnız kilid sahibinə açırdım, insanları görməyə gözüm yox idi, öz kilidlərimlə ayırdım onları bir-birindən, hərəsini öz otağında bağlayırdım. Mənim kilidlərim geniş şöhrət tapmışdı, onları xüsusi dükanda satırdılar, amma özüm bilmirdim ki, həmin dükən haradadır, mən heç şəhəri də tanımadım, evdən heç vaxt çıxmazdım, başım həmişə öz işimə qarışq idi. Hamı öz evinə mənim kilidlərimdən almaq istəyirdi ki, qapılarını kimsə aça bilməsin, mən də səhərdən axşama kimi işimi gördüm, illər uzunu eyni işi, özü də tək-tənha, pulum da



Inventas vitam
juvat excusisse
per artes

elə hey artır, üst-üstə gəlirdi, kilidlər bahalıydı, amma yenə də alırdılar, mən də varlanırdım yavaş-yavaş, artıq çox varlıydım, amma sərvətimin qədərindən də xəbərim yox idi deyə, hələ ki, kasıb idim. Qocaldım, saçlarım ağardı, işləyəndə əllərim artıq əsirdi; amma bunu kimsə görmürdü, çünkü tamam tək idim: günlərin birində başladım öz həyatım üzərində fikirləşməyə, əvvəl necə idim, nə iş görürdüm, lakin indi də davam etdirirdim öz işimi, titrəyən barmaqlarımla kilidlərimi düzəldirdim. Mən öz həyatımdan danışırıam. Bir dəfə səhər-çağı, işdən ayrılib, başımı qaldıranda, emalatxanamın toz içində olan pəncərəsindən bağçadakı ağacların arasıyla gedən bir gənc qız gördüm. Onun on yeddi-on səkkiz yaşı ancaq olardı, başıaçıqdı, saçları da açıq rəngdəydi, günəşin altında par-par yanındı, o isə üzündə xoşbəxt bir təbəssüm, ətrafına göz gəzdirə-gəzdirə gedirdi. Cəmi bircə an göründü gözüümə, sonra ağacların arxasında yox oldu.

Mən başdan-ayağa qəribə bir hissə qərq olaraq, yerimdə donmuşdum. İşim yadımdan çıxdı, dayanıb pəncərəyə baxırdım, amma qız artıq orada deyildi. Təkcə obrazı qalmışdı: açıq rəngli saçları, xoşbəxt, cavan, hamar sıfəti. Bütün bular mənə o qədər doğma gəlirdi ki. Onu qabaqlar heç görməmişdim, ümumiyyətlə, adam görmürdüm. Amma nədənsə içimdə elə bir hissiyyatvardı ki, həmin o sarışın mənim qızımızdır, amma bilmirəm niyə belə düşünürdüm. Mən axı heç vaxt, heç bir qadınla bir yerdə yaşamamışam. İndi isə bədbəxt, belibükük, əlləri əsən bir qocaydım, amma qəflətən özümü bu qızın atası hiss etmişdim. Saçları o qədər gözəl idi ki, günəş onu siğallayanda heç ayrılmaq istəmirdi. Bu qızın kimliyini də bilmirdim. Təkcə bunu biliirdim ki, sevirəm onu. Mən dayanıb pəncərəyə baxırdım, o isə artıq yox idi.

Özümü məcbur edərək, yenə işin qulpundan yapışdım. Əllərim həmişəkindən də artıq əsirdi. Bunu kimsə görmürdü, ancaq özüm şahidiydim. Kiçik detalları əldə saxlamaq mənim üçün artıq çətin idi, elə tullanıb qaçmaq isteyirdilər, amma

mən çox çalışırdım ki, hər şey əvvəlki kimi olsun. Əlimi əsəbi vəziyyətdə dodaqlarına bərk-bərk sürtdüm ki, əsməsini dayandırırm. Öz-özümə dedim ki, bu məhəbbət haradan çıxdı, görəsən! Həyatda məhəbbətə layiq heç nə yoxdur, heç nə. Sonra hər şey öz yerinə qayıtdı, onu beynimdən çıxardım, öz işimlə məşğul olmağa başladım. Amma son zamanlar gözlərim də zəifləmişdi, pəncərəyə yaxınlaşışib tozunu sildim ki, rahat işləyə bilim. Birdən fikirləşdim ki, görəsən, qayıdanda bu yolla keçməyəcək ki.

Bütün gün arxada qaldı. Mən səylə çalışırdım, həmin gün həmişəkindən də çox iş gördüm. Və yalnız axşam, artıq qaranlıqlaşanda qız yenidən göründü.

Mən onu gördüm. Gülməsəyərək gedirdi, günəşin olan-qalan şüalarının hamısı saçlarında yanındı. Pəncərənin qabağında donaraq tamaşasına durmuşdım.

O, gözdən itəndə oğrun-oğrun bayıra çıxdım. Bağçadan keçirdim, yay idi, hər tərəfdən gül qoxusu gəlirdi, mən isə ağacların arasıyla gedirdim. Yola çıxdım, burada hər şey o qədər yad idi ki, amma yenə oğrun-oğrun dalına düşdüm. Şəhərə girdim, onu uzaqdan izləyirdim, küçələr bir-birini əvəz edirdi, mən isə yalnız onu görürdüm. Qız evlərdən biri-nə girdi. Küçədə gözləməyə başladım, bir az aralıda. Uşaqlar mənə gülürdülər, demə, önlüyümü çıxarmağı unutmuşdum. Asta-asta evimə döndüm.

Daha onun haqqında fikirləşmirdim. Elə qabaqkı kimi işimi görürdüm. Qısa bir zamanda lap qocaldım, bu yay bitəndə, payız başlananda oldu. Bağçada yarpaqlar tökülməyə başladı. Bir dəfə axşam, adətim üzrə, belimi büküb işimi görəndə, ürəyimin yerində bir soyuq, bir boşluq duydum, canımdan üşütmə keçdi, ayaqlarım, əllərim buz kimi oldu. İşimi buraxıb nəfəsimi dərdim, əsim-əsim əsirdim. Ayaq üstə zorla durmuşdım, mənə elə gəlirdi ki, indicə oləcəyəm. Elə bir qorxu girdi canıma ki, alaqraranlıqda, cəmi bir kirli lampanın səriyən işığıyla aydınlanan otaqda bənd-bərəsi bağlanmış vəhşi



Inventas vitam
juvat excusisse
per artes

kimi ətrafıma döyükdüm, pəncərədən o üzdə külək viyildəyir, yağış tökürdü, qoca bağçanın qol-budaq atmış ağacları lüt budaqlarını pəncərənin şüşəsinə çırkırdı, yox, mən burada tənha ölmək istəmirdim, ölmək istəmirdim, kaş tək olmayıydım, kaş bu tənha otaqda ölməyəydim. Səntirləyə-səntirləyə artırmaya çıxdım, bayırə açılan qapını itələdim. Külək az qaldı məni ayaqdan sala, yağış düz üzümə çırkırdı. Sonuncu gücümü topladım, yola düzəldim, özümü şəhərə çatdırdım. Belə havada küçələrdə bir ins-cins gözə dəymir, mən tək-tənha idim. Birtəhər irəliləyirdim. Yağışın altında, zülmətdə ayaqlarımı zorla ata-ata, birtəhər gedirdim. Mən onun evinə sarı gedirdim, mən onun yanında ölmək istəyirdim, onun yanında, balamın yanında. Evi tapa bilmirdim, çox gəzdim, çox dolaşdım, nəhayət ki, tapdım. Qapısını döydüm, hay verən olmadı. Titrəyen barmaqlarımıla kilidi tapdım. Mən balamın yanında ölmək istəyirdim, sevimli balamın. Qapını açan olmadı.

Yenidən geriyə, evə tələsdim. Körüyü qızışdırıldım, əritdim, döydüm, yondum. Mən açar düzəldirdim, bütün yadımda qalan açacları, onlar isə minlərləydi, artıq gecə də düşmüsdü. Yeyəni əlimdən buraxmirdim, bütün ömrüm boyu düzəltdiyim açacları – minlərlə açar düzəltdim. Onları bir ipə düzdüm; ağırlıqları altında belim bükülürdü, amma yenə bayırə çıxdım. Bu yerdə fikirləşdim ki, o, mənim nəyimi sevməlidir ki, dünya ilə haqq-hesabı təkcə ölümündə qalmış bir qocanı. Qayıdıb pullarımı da götürdüm, nə qədər vardisa hamısını götürdüm. Mən güman etdiyimdən xeyli artıq oldu, əgər bunların hamısını, nəyim vardisa, hamısını ona versəydim, bəlkə də, yanında ölməyimə razılaşardı. İkiqat yükün altında əyilərək, evdən çıxdım. Külək məni alıb, irəli apardı. Tamam gücdən düşmüş halda, onun evinə yetişdim. Yenə barmaqlarımıla qapının kilidini tapdım, açacları yoxlamağa başladım. Bir-bir yoxladım, düşəni yox idi. Heç biri düşmürdü. Yəqin ki, zehindəki xırda bir yanlışlıq imkan vermirdi qapının

açılmasına, mən axı bilirdim ki, lap xırda diqqətsizlik, qeyri-dəqiqlik belə bəs eləyər, lap xırda da. Ürəyim yerində donurdu. Yağışın altında, küləkdə titrəyirdim, yerə uzanmaq istəyirdim. Həyatım başa çatmışdı, yalnız uzanmaq və bir daha qalxmamaq keçirdi ürəyimdən. Lakin yenə şəhərin küçələrinə düşdüm, sanki, dumanda gəzirdim. Küçələrdə kimsə yox idi, mən yenə tək-tənha idim. Açırlarımı hər evin qapısında sınayırdım, mən artıq çox şey istəmirdim, mən artıq öz sevgili balamın yanında ölməkdən də vaz keçmişdim. Mən yalnız bir insan istəyirdim, kim olursa-olsun, elə bir insan ki, indi, ölümqabağı mənə sıxınacaq versin. Elə hey yoxlayır, yoxlaysırdım açarları, biri də açmadı. Yad bir evin qarşısında dizlərim üstə düşdüm və ürəyim öz mübarizəsinə dayandırıldı. Məni səhər elə orada tapdilar, bütün açarlarımı qucub ölmüşdüm. Sərvətim də heç oldu. Onu kimsəyə bağışlaya bilmədim, sadəcə əlimdən aldilar. Amma açarlar qaldı, onlara tamah salan olmamışdı.

O, öz söhbətini bitirib, sükuta qərq oldu.

Başqası deyirdi:

— Dağın döşündə bir qədim kənd var, orada daim günəş olur. Küçələr orada uzuyoxuşa qalxır, evlərin divarları aqappaqdır, par-par yanır. Mən də öz qardaşlarımla elə orada yaşayırdım. Onlar xoşbəxt və mehriban idilər, mən isə kinliydim, rahatlıq nə olduğunu bilmirdim, daim nəsə çatmırıdı, elə bil. Qardaşlarım tarlada işləyir və evə yalnız axşamlar qayıdırıdalar. Mənim başım ağrıdan az qalırdı çatlaya və ruhum rahatlıq tapmırıdı. Mən öz küncümdə sakitcə oturub susmuşdım. Onlar isə masa arxasına əyləşərək, yemək yeyirdilər, mən də hirslenirdim onlara, heç özüm də bilmirəm ki, niyə; sonra onlar həyətə çıxıb, söhbətləşir, mahnı oxuyurdular. Biri sitra çalırdı, elə qəşəng çalırdı ki. Mən isə uzanmışdım, ağlayırdım. Yox, bu, adam səsi deyildi, sitranın özüydü belə gözəl, belə qəribə oxuyan. Onlar mənimlə heç danışmırıdalar, zəhlələri gedirdi məndən — niyə, görəsən?



Inventas vitam
juvat excusisse
per artes

Mən gündən-günə solurdum. Əriyib çöpə dönmüşdüm.
Mənim həyatimdə heç nə yox idi, taleyim məni kor qoymuşdu.
Və bir dəfə onların yeməyinə gizlicə nəsə tökdüm, hamısı öldü.
Bu mənim əlimdən gələn yeganə şey idi, daha nə edə bilərdim ki.
Amma bu da heç nəyi dəyişmədi. Evlər elə qabaqkı kimi, günəş
şüaları altında par-par yanırı, insanlar isə gülümsünürdülər,
onlar xoşbəxt idilər. Mən isə günbəgün solurdum. Sönürdüm,
sanki. Bütün bunları ona görə danışram ki, soruşum – niyə?

Bu yerdə birisi də dilləndi:

– Mən həyat sevincinin dalınca qaçırdım. Onu başqlar-
rından oğurlayıb mənimseyirdim, isteyirdim bütün xoşbəxt-
lərdən də xoşbəxt olum. Gözüm də heç doymaq bilmirdi;
bəxtim həmişə gətirirdi, sağdan da qapırdım, soldan da, həya-
tin gözəl nemətlərinə yaman acgöz idim, onlardan nə qədər
dadırdımsa, yenə azlıq edirdi, o qədər kef görmüşdüm ki, elə
bil, daha heç nə qalmamışdı, amma ölkəmiz hələ yekə idi.

Qocalandan sonra fikirləşdim ki, görəsən, indiyə kimi
elədiklərim düz idimi və əlimdə bu qədər nemət ola-ola özü-
mü, həqiqətən, xoşbəxt saya bilərəmmi? Tərəddüd keçirə-
rək, özümü həyatda törətdiyim çox şeylərə görə ittiham etmə-
yə başladım. Bir dəfə birisi ilə rastlaşdım, ondan da oğurluq
etmişdim, ayaqlarını zorla çekirdi, görkəmi xəstəhal, miskin
idi. Burada inandım ki, hər şeyi düz eləyibmişəm. Yoxsa
onun kimi olardım. Mən öz xoşbəxtliyimi dərk etdim. Mən
varlı idim. Onun isə heç nəyi yox idi.

Bu görüşdən bir neçə gün sonra o öldü. Yaşadığımız
ölkədə mənim geniş malikanəmvardı, orada payız ovuna
çixirdim. Bir dəfə səhər-səhər mən ova tək getdim, bax-
mayaraq ki, artıq səksən yaşımvardı. Yağış yağırdı, payız
meşəsinin iyi gəlirdi. Ayağım büdrədi, tüfəng açıldı. Yadımda
qalan sonuncu şey – ağzımı gödəkcəmin qoluyla silməyim
oldu, qolum yaş idi, o yağışın iyini hələ də xatırlayıram və
bu sonuncu xatırəmdir, indiyə kimi yadımdadır və mən yaşa-
dığima görə, həqiqətən, xoşbəxtəm.

Beləcə oturub, özlərindən danışırdılar.

Amma bircə dəfə belə ağızlarını açmayanlar da çox idi, elə bil, heç burada deyildilər. Onların arasında bəstəboy, diqqət cəlb eləməyən bir qoca da vardi, o yalnız sakitcə oturaraq başqalarını dinləyirdi. Onun çox həssas qəlbi vardi və yoldaşlarının əhvalatlarına böyük maraq göstərirdi. Özü öz həyatı barədə fikirləşəndə yaşadıqları ona elə boz-bulaniq, elə gülməli gəlirdi ki, xatirələrindən danışmağa utanırı. Əvəzində, başqalarının özündən danışdıqlarına diqqətlə qulaq asırdı və sanki, başqa həyatlar yaşayırı, elə bil, öz həyatı heç olmamışdı. Hərçənd ki, həyatı boyu heç olmasa nəsə görmüş olmayıdı axı, elə bir şey ki, yalnız özünə məxsus ola, başqa heç kəsə. Tez-tez özünə bu fikri təlqin edirdi ki, onun şəxsi, özü-nəməxsus və təkrarolunmaz cəhəti elə başqalarının həyatı ilə yaşamaq istedadında, özü bir şey olmasa da hamını alaməq bacarığındadır. Amma hərdən özünəməxsusluğunu, təkrar olunmazlığı özünü tamam başqa şəkildə bürüzə verilirdi və qəbinin dərinliklərində onun nə qədər gözəl, nə qədər bənzərsiz olduğunu duyurdu, lakin kimsəylə bölüşə bilmirdi. Amma istəyərdi. Başqalarını xoşbəxt etmək istəyərdi. O da istəyərdi ki, beləcə oturub, başqaları kimi özünün sadə həyatından danışın, necə yaşadığından, nələr düşündiyündən, yaşayarkən nələr duydugundan danışmaq keçirdi ürəyindən. Lakin hər dəfə bütün bunlar onun dilindən qopmağa hazır olanda qorxurdu, axı yoldaşlarına onun həyatı o qədər mənəsiz görünərdi ki, onlar, yəqin, bütün bu başına gələnlərin bir qara quruş qiyməti olmadığını düşünərdilər və ona gülməyə başlayardılar, onu dolayardılar: o isə bunu heç istəmirdi, cünki onun üçün həyat nə mənasız idi, nə gülməli, hətta öz həyatı belə. Odur ki yalnız başqalarına qulaq asırdı, özü isə susmağa üstünlük verirdi. Başqalarının söhbətlərində həyat onun yaşadıqlarından daha çox-çox əhəmiyyətli görünürdü və o başa düşürdü ki, özünün əhəmiyyətsiz olaylarını ortaya çıxarmağın mənası heç yoxdur: danışmayanda hər şey gözəl,



həyat daha maraqlı, daha çoxşaxəli gəlirdi ona, amma elə həqiqətdə də beləydi. Başqalarının nəsə güclü, zəngin hiss-həyəcanları olmuşdu, onların hamisinin nəyişə çıçəklənir, bəhrə verirdi. Bəlkə də, onların özləri danışdıqlarını heç də həmişə əhəmiyyətli bir şey saymırıldılar; amma o duyurdu bunu, bilirdi ki, məhz belədir. Elə ona görə də başqalarına qulaq asır, onların yerinə xoşbəxt olurdu. Həyat haqqında dəyərsiz bir şey kimi söz açanlara qətiyyən inanmırı. Lakin o qədər ehtiraslı idilər, dərdlərinin dərinliyi o qədər nəhayətsiz idi ki, onları yaxşı başa düşürdü. O, uzaqdan axan selin səsinə qulaq verirdi, sanki. Zira ki, özü əhəmiyyətli bir hadisə, fövqəladə, güclü hisslər yaşamamışdı, o sadəcə olaraq sakitcə sevinərək, həyatını sürmüşdü.

O, yerin altındaki ictimai tualetin pəncərəsi önünde oturub, camaatdan pul yiğirdi. Bir ereyə bir parça tualet kağızı verirdi – vəssalam. Bax buna görə öz həyatından danışmaq istəmirdi, axı başqalarına bu həyat çox mənasız, hətta gülməli də gələ bilərdi. Bax beləcə, həyatının düz sonuna kimi həmin o pəncərənin qabağında oturdu. Bu işə düzələndə cavan idi, fikirləşirdi ki, işdir də, yoxdan ki yaxşıdır, orada çox ləngiməz, hələlik işləyəcəkdir, həqiqi meylinin hansı sənətə olduğunu aydınlaşdırana kimi işləyəcəkdir. Amma zaman keçdikcə anlayırdı ki, elə buna da həvəsi var, elə bu iş üçün yaranıb. Burada pis nə var ki? O elə bir yerdə çalışırdı ki, orada mütləq kimsə işləməli idi; əgər o da olmasayıdı, kimsə mütləq olacaqdı. Elədirsə, qoy elə özü olsun. Kiçik vəzifə idi, amma o özü də heç böyük deyildi. Adı, sırávi bir adam, lakin bu iş elə adı, sırávi adam üçün idi. Belə düşünərək həyatını xoşbəxt yaşadı.

Ömrünü orada, torpağın altında səhərdən axşama kimi keçirsə də, gündüz işığını nadir hallarda görsə də, o, həyatı dərk edir, onu hər şeydən çox sevirdi. O anlamışdı ki, həyatda eybəcər heç nə yoxdur, əksinə, hər şey yaxşı, gözəldir. Bəzi şeylərin əhəmiyyəti bir qədər az, bəzisininki çoxdur,

amma hər şey elə öz yerində bəlli əhəmiyyət daşıyır: həyatda artıq, dəyərsiz, diqqətdən kənar qalası heç nə yoxdur. Hər şey əzəmətli ola bilməz, nəsə kiçik, balaca qalmalıdır, hətta lap cılız – heç olmasa onun xətrinə ki, başqa şeylər onun yanında daha yaxşı görünsün, daha çox ucalsın: zira həyat, əlbəttə ki, zəngindir, amma heç də nəhayətsiz deyil.

O, beləcə, yerin altında oturub, çox şeyi illər ötəndən sonra anlamışdı.

İnsanları yalnız ictimai tualetdən istifadə edənlər qismin-də müşahidə edirdi. Lakin onları başa düşməyi, sevməyi öyrənə bilmışdı. Onlar bura, yerin altına dünyada insanın varlığının məqsədini əsaslandıran nəsə bir qeyri-adi igidlilik etmək üçün deyil, bütün canlılara xas olan sadə həyatı ehtiyyaclarını ödəmək üçün gəlirdilər. Lakin bu aktın özündə onlara nəsə bir alçaqlıq, rəzalət gətirən heç bir şey yox idi: insan onsuz da əzəmətli və nəcib bir məxluqdur və, o insanları sevirdi. Xüsusilə də, onların müəyyən qismini – həmin o tanıldığı güclü, hövsələli, səbirli insanları, bilirdi ki, taleləri neçə dəfə onların boğazından yapışaraq, bu adamlardan öz məqsədləri üçün istifadə etməyə çalışıb. Onların simasında o qədər sarsılmaz bir sakitlik vardı ki, hətta bu məkan kimi bir yerdə də o qədər təbii ləyaqət nümayiş etdirirdilər ki, onun özü də inam və sakitlik tapirdi. Tualet kabinetlərindəki insanların öz təbii ehtiyaclarını necə ödədiklərini eşidə bilərdi; amma içəridən çıxanda ki, onlara baxırdın, kabinet haqqında fikirləşməyi bilmərrə unudurdun, o qədər ləyaqət vardi görkəmlərində. Bu insanlar ehtirasın, yeganə ali məqsəd naminə mübarizənin təcəssümü idilər. Hərdən belələriylə görüşəndən sonra o hələ bir xeyli oturub, onlar haqqında düşüñür, onların varlığına sevinirdi, onların sıfətlərini yadına salır, yuxarı, gün işığına necə çıxdıqlarını, nurlu bir inamla böyük işlər gördüklerini təsəvvürünə gətirirdi. İnsanlar isə ona o qədər də fikir vermildilər, hətta heç görmürdülər onu. Əlindən tualet kağızını alırdılar, vəssalam, bundan sonra onlar üçün



Inventas vitam
juvat excusisse
per artes

daha mövcud deyildi. Elələri də vardi ki, onları lap üzdən də tanıyordu, lap çoxdan bəri xatirindəydir, onlar bu müəssisənin xidmətindən illər uzunu istifadə edirdilər, belləri bükülür, saçları ağarırdı, onlarla bir yerdə o da qocalırdı. Lakin bu adamlar onu tanımadılar.

İndi, əbədiyyətin qoynunda isə, elə qabaqkı kimi, yalnız başqalarının danışdıqlarına qulaq asır, onlara inanırdı. Onlar heç onun mövcudluğundan da xəbərdar deyildilər, elə bil, yox kimiydi. Lakin o, orada, onların arasındaydı və xoşbəxt idi. İndi, həyatı boyu dəfələrlə olduğu kimi, hərdən qəlbini yaman açmaq istəyirdi, oraya topladığı sərvəti kiməsə bağışlamaq arzusundaydı, lakin hiss edirdi ki, malik olduğu hər nə varsa, onunku deyil, onun bildikləri başqalarının başına gələn hadisələrdən çox, həyatın özünə məxsus idi və elə buna görə də dirləməyə və hər şeyi yadda saxlayaraq, çıñadanına yiğmağa üstünlük verirdi, sanki, gec-tez bunların hamısının başqa birisinə, sevdiyi bir kimsəyə ötürülcəyini bilirdi.

Çoxları öz xoşbəxtliklərini ondan az duyurdular. Çoxları oturub tənhalıqlarının əzabını çekirdilər, başqalarına bənzəmədiklərinin ağrısı incidirdi onları, özləri kimisini tanımadıqlarından bilirdilər ki, onların qəlbindəkiləri kimsə anlaya bilməyəcək. Məsələn, burada iki adam vardi, onlar bir qədər kənarda otururdular, başqalarını heç başa düşmürdülər, necə ki başqaları da onları dərk etmirdi. Onlar heç bir-birilərini də anlamadılar, amma əvəzində, danişa bilirdilər öz aralarında, hərəsi özü barədə. Birinin sağ əlində baş barmağı yox idi, belə anadan olmuşdu və elə bu səbəbdən bütün ömrü boyu tək qalmışdı. O, həmişə nəsə başqa cür, qalanları kimi olmadığını hiss edirdi, elə indi də həmin hiss vardi içində. Özünü heç vaxt cəmiyyətdən təcrid olunmuş, uğursuz, taleyində incik olan saymırıldı, o adamlar arasında yaşayır, çoxlarıyla görüşür, dostlaşırı və bütün bunlara baxmayaraq, öz içində həmişə nəsə elə bir şey hiss edirdi ki, onu adamlardan ayırdı, heç kəsin nə içindən keçə, nə də dağıdırıb tökə

bilmədiyi bir divar kimi. Adamlar onunla bütün başqları kimi danişa bilirdilər, elə hesab edirdilər ki, onun qəlbinə giriblər; amma heç ağıllarına da gəlmirdi ki, o, əslində, necə idi, zira onların hamisindən fərqliydi.

Burada, əbədiyyətin zülmətində gördü ki, həmişə özünün fərqliliyini hiss edəndə nə qədər haqlı imiş, şəxsiyyətindəki özünəməxsusluğın çox dərin mahiyyətdən doğduğunu aydın başa düşdü: sağ əlinin baş barmağı isə elə əvvəlki kimi yox idi. Və bir də özünü tənhalığını daha bariz duyurdu. O oturub başqlarının söhbətlərinə qulaq asırdı, amma bütün söhbətlər, sanki, onun şüurundan yan ötürdü, elə bil, tamam başqa dildə danışdırlar. Onları başa düşmürdü və onlar da onu anlamırdılar, çünki onların ondan fərqi yalnız sağ əllərinin baş barmaqlarının yerində olmasydı. Elə buna görə də o, tənhalığından qüssəyə düşər olaraq, hər şeydən imtina etmişdi.

Ikincisinin bütün barmaqları vardı, amma əvəzində, orta barmağının dırnağında qara ləkə görüñürdü. Bu ləkə hələ uşaq ikən əmələ gəlmış, sonra da qalmışdı. Bütün ömrünü dırnağındaki ləkə ilə yaşamışdı, elə onunla bir yerdə qocalmış, onunla ölmüşdü. Nə qədər qəribə olsa da çoxlarının ağılinə da gəlmirdi ki, o da tənhadır, ona fikir vermir, elə düşüñürdülər ki, elə özləri kimidir. Hərdən bu barədə fikirləşəndə gülümseməkdən özünü saxlaya bilmirdi: o, bütün bəşəriyyətdən fərqli idi, bəşəriyyətin isə bundan heç xəbəri belə yox idi. Amma onun özü üçün bu ağır bir yük idi. İnsanları bir-birinin ardınca dişinə vururdu, amma özü kimi bircəsi də rast gəlmirdi. Ümid edirdi ki, onu bu həyata yadlaşdırın qara ləkə, nə vaxtsa öz-özünə yox olacaq, ləkə də itmək bilmirdi. Onun tənhalığı isə elə dərinləşməyindəydi, bütün ömrünü səhrada səyyah kimi dolaşındı. O şikayətlənmirdi, əzablarından xəbərdar olan yox idi, heç kəs bilmirdi ki, bütün dünyada özü kimi birisini axtarır, axtarırdı. Həyatdan da elə beləcə, dərk olunmadan köcdü, onun əzablarından kimsə şübhələnmədi də.



Inventas vitam
juvat excusisse
per artes

Burada, zülmətdə dırnağındakı qara ləkə onun gözünə görünmürdü. Lakin özü bilirdi ki, yerindədir, taleyinin qeyri-adiliyini də həmişəkindən daha iti duyurdü. Ətrafında bir boşluq vardı – qatı zülmətin özü kimi nəhayətsiz boşluq.

Onlar bir-birini tapanda sakitcə sevinirdilər, heç olmasa söhbət eləməyə kimsə vardi. Lakin bir-birini başa düşmək imkanları yox idi. Tənha olduqlarını hər ikisi anlayırdı, lakin heç biri o birisinin təkliyini dərk edə bilməzdi. Onların hər biri öz əzabını tək yaşadığından başqasının əzabını, təbii ki, hiss edə bilməzdi, yalnız dumanlı şəkildə ehtimal edərdi – qaranlıqda zorla sezilən uzaq bir işığın saygıması kimi. Digərinin isə sağ əlinin baş barmağı anadangəlmə olmasa da, dırnağında heç bir qara ləkəsi yox idi. Onların əbədiyyəti bu minvalla axıb gedirdi.

Onlardan bir qədər aralıda isə bir kişiylə qadın piçıldışırlar. Bu məsafədən sözlərini anlamamaq olmurdu, təkcə ehtiraslı piçiltləriydi eşidilən. Onlar bütün ömürləri boyu bir-birini sevirdilər. Amma hələ də cəlb edirdilər bir-birini. Kişi deyirdi:

– Mən səni sevəndə, sanki, doğulmadığım, yad, nəhəng, uzaq bir ölkədə qərib kimi yaşayram. Qarşısında ağaclar, dağlar ucalır, buludlar, quşlar süzür – əzəmətli, ecəzkar bir ölkə. İşıqlı meşələrdə küləyin necə viyıldamasını, dərin dərələrdəki çayların qıjılıtmasını eşidirəm. Qulaq asıram, amma doymaq bilmirəm. Lakin bu mənim ölkəm, mənim doğulduğum yer deyil. Sevdiyim bu ölkədə yaşaya-yasaya, sanki, doğulduğum, buralardan çox-çox uzaqlardakı ölkəmin xiffətini çəkirəm.

Qadın isə cavab verdi:

– Səninlə olanda mən həmişə xoşbəxtəm.

Amma kişi belə deyirdi:

– Sən məni heç vaxt başa düşməmisən, mən sənin qəlbini nə yol tapa bilmədim, sən də mənimkinə.

Qadın dedi:

– Mən həmişə səni sevmişəm.

Amma kişi cavab verdi:

– Sən mənim niyə yaşadığımı dərk edə bilmədin. Mən mübarizə aparırdım, əzab çəkirdim, qurur, uçururdum. Mən daim axtarır, daim tərəddüd keçirirdim. Bəs sən nə edirdin?

Qadın dedi:

– Mən inanırdım.

Kişi dinməz oturdu, fikrinin gözləri bütün həyatında gəzdi, hər nə olmuşdusa, hamısını birər-birər gördü. Sonra dedi:

– Mən həyatla mübarizə aparırdım.

Qadın dedi:

– Mən yaşayırdım.

Onlar bir müddət tənhalıqlarını bölüşmədən, susub qaldılar. Sonra kişi dedi:

– İndi isə hər ikimiz ölmüşük. Amma sən məni hələ də cəlb edirsən.

Qadın dedi:

– Mən elə həmişəki kimi səninləyəm, sevgilim.

Amma bu yerdə qalan ölülərin arasında bayaqdan gözə dəyməyən sadə bir fəhlə dilləndi; sakit, amma dərin bir hissiyyatla dedi:

– Mən evimizi istəyirəm. Şəhər ətrafinın kasib məhəllələrində bizim balaca bir evimiz vardı, amma o qədər də yoxsus deyildik, iki otağımız, mətbəximiz vardı, otaqlardan biri gündoğana baxırdı. Evimiz çox rahat, səliqəli, təmiz idi. Küncdəki stolların üstündə ağ süfrələr olurdu, qonaq otağızdakı böyük masanın üstünə isə sarı süfrə salınmışdı, arvadım özü toxumuşdu onu. Biz xoşbəxt idik və başqa heç nə arzulamırdıq. Axşamlar mən fabrikdən evə qayıdanda – mənim işim ağır, yorucu idi, – hisdən qapqara olurdum, heç nəyə toxunmaq mümkün deyildi və körpəmi qucağıma almamışdan mütləq yuyunmağa, sonra da paltarımı dəyişməyə gedirdim, o isə mən qapının ağzında görünəndən qucağıma atılmaq istəyirdi.

Əvvəllər, hələ bu evi almamışdan mən daim elə kir-pas içində gəzir, yatmaq üçün yerimə də elə belə girirdim, mənim üçün heç nəyin fərqi yox idi, vecimə də deyildi. İndi isə hər



Inventas vitam
juvat excusisse
per artes

şeyə diqqət yetirirdim, hər şey əhəmiyyətli olmuşdu mənim üçün. Ətrafdakılar mənim necə xoşbəxt olduğumdan danışırıldılar. Biz şam edir, sonra işığı yandırmadan oturub dincəlirdik. Balacam da yüyürüb, dizimin üstünə dırmanırdı. Onun belə bir oyunu vardı: guya, mən atam, o da belimə minib çox-çox uzaqlara, qaranlıq meşəyə çapır, amma axırda at özü evin yolunu tapıb qayıdır. O, mənim qollarımın üstündə yuxulayındı: sinəmə sıxlığı yanağı isti, qıpqrımızı olurdu. Mən evimizi buna görə istəyirəm.

Biz oturub uşağımızdan danışırdıq, amma, elə bil, söhbət özümüzdən gedirdi. Arvadımın səsi musiqi kimi idi, bu səsi heç vaxt unutmaram. Sonra qaranlıq düşməyə başlayırdı. Mən boşqabların naxışını, divardakı tablonu xatırlayıram, çəkməcəli komod və köhnə, qəhvəyi divan yadimdadır, bir də körpənin döşəmənin üstündəki oyuncaq parovozu. Ona görə evimizi istəyirəm.

O, öz keçmişinin xəyallarına dalıb susdu. O biri tərəfdə isə kimsə öz həyatından danışırdı, söhbətini maraqlı sayanlar üçün danışırdı. Uzun yaşamamışdı, nə mənası vardı ki, uzun yaşamağın. Sonra tam aydınlaşdı ki, həqiqətən, mənası yox imiş. O danışarkən hər şeyi təfərrüatiyla söyləyir, elə bu səbəbdən də söhbəti kifayət qədər inandırıcı görünürdü, hiss olunurdu ki, həmin hadisələri beynində dəfələrlə araşdırıb. Aramla, tələsmədən danışırdı:

– Bir dəfə meşədəki köhnə dəyirməninin yanına gəldim. Hələ gec deyildi, hava o qədər saf idi ki, sanki, bütün təbiət yuxudan indicə qalxmışdı. Günəşin çəpəki şüaları yarpaqları dəlib keçirdi, quşlar hələ cəh-cəhlərindəydi, adama elə gəlirdi ki, bu, axşamçağı deyil, səhər idi. Otlar sehdən islanmışdı, su içindəydi, atının durnaqları da yaşı olmuşdu, yaz isə özünün lap oğlan çağındaydı. Torpaq və ot iyi gəlirdi hər tərəfdən.

Mənim at belində getdiyim yol, deyəsən, dəyirmənçinin torpaqlarından keçirdi. Odur ki, darvazadan keçərkən dayanmaq fikrim yox idi, ləngimədən yolumu davam etdirmək

fikrindəydim. Darvazadan çöldə isə hər şey o qədər gözəl və qeyri-adi idi ki, istər-istəməz yüyəni çəkib ətrafına göz gəzdiriş olurdun. Həyəti dörd tərəfdən ağappaq tikililər üzük qaşı kimi dövrəyə alırdı – onlar ağappaq idi, sanki, dəyirman daşlarının və arabalara yüklenmək üçün hazır kisələrin üzərini bulud kimi alan un tozuyla kimsə kirşanlamışdı onları. Həyətin özü də başdan-ayağa un tozunun içindədir, at bundan həyəcanlanır, finxıraraq dırnağıyla torpağı eşir, yerdən hər dəfə qapqara kəsəklər qoparır. Mənə isə bütün bunlar ecazkar gəlir. Gözəl mənzərədir. Bu məxsus, bütün qalan dünyadan etibarla təcrid olunmuş kiçik bir dünya idi, sakit kənd mühiti, lakin bu dünya özündə həm də əzəmətli bir bolluq ehtiva edən bir dünyaydı, istər-istəməz adamın içində bir hörmət doğurdu. Düz dəyirmanın qabağında köhnə bir araba durub, qabaq təkərlərinin çənbəri yoxdur, milləri tamam çürüyüb və adama elə gəlir ki, araba diz çöküb. Dəyirmanın özü isə möhkəm qurğudur, geniş, əsaslı tikilib, onun girişi yerdən xeyli hündürdədir, lap bunker girişinə bənzəyir. At belində oturub, ətrafına göz gəzdirəndə, bunkerin qapısı açıldı, qaranlıqdan dəyirmançının özü, sonra da arvadı göründü. Mən o dəqiqə başa düşdüm ki, bu, dəyirmançı ilə onun arvadıdır. Dəyirmançı cantaraq, qarasaç kişidir, əynində undan ağappaq paltarı var, əlləri isə mexanik əlləri kimi qapqara, yağılıdır, elə bil, maşın-zad təmir eləyir. Əvəzində zahirində qırx-əlli yaş verilməli olan arvadı dolu bədənli, gülərz qadındır – iri, yaxşı bəslənmiş, amma dadlı tikədən heç vaxt imtina eləməyən ev heyvanına bənzəyirdi. Döşləri əməllicə köpmüş iki çörək kömbəsi kimiydi, birbaş mənə sari baxırdı, döşlərilə qarnının arasında piyli, koppuş əlləri görünürdü. O, mənim üzümə gipgirdə, qaşsız gözləriylə mehriban-mehriban baxır, piyli boynunun qırışlarında batmış başını tərpədərək salamlamağa çalışırdı, mən də özümü bütün günü meşə yollarında atını dördnala çapmış igid süvarı kimi göstərərək, onun işarəsinə həvəslə cavab verirəm. Bu qonaq-



Inventas vitam
juvat excusisse
per artes

pərvər malikanənin təkcə görkəmi mənim əhvali-ruhiyyəmi artıq qaldırmışdı. Onlara deyirəm ki, meşənin dərinliyində belə gözəl, xəlvət bir guşə tapdığımdan çox məmnun qalmışam. Dəyirmançı başının üstündən harasa baxaraq susur. Əvəzində arvadı şirin-şirin gülümsünərək, başını razılıqla tərpədir, yəni hə, hə, burlalar, həqiqətən, çox gözəldir. Mən isə bu sakit guşəni tərifləyərək, az qala, bülbü'l kimi cəh-cəh vururam ki, burlalar necə gözəl, necə səliqəlidir, pəncərələrdəki pərdələr nə qədər təmiz, bu un tozu səpilmüş həyət necə ürəyəyatandır, burada atılıb qalmış köhnə araba da adamı öz görünüşüylə çox riqqətə gətirir. Dəyirmançı arvadı da gözlərini mənim ağızmanдан heç çəkmir. Düz girişdə, ayaqlarını bir az aralı qoyaraq durub, özündən məmnun təbəssümü dodaqlarından çıxılmır. Dəyirmançı isə, sanki, farağat komandasında durmuşdur.

Nəhayət, qadın soruşdu ki, dəyirmana baxmaq istəyirəmmi. “Əlbəttə, istəyirəm, böyük məmnuniyyətlə”, – deyə cavab verib, atdan düşürəm və divarda mixça gəzirəm ki, atımı bağlayım. Amma bir şey dəymir gözümə, onda atı elə həmin köhnə arabaya bağlayıram – nə fərqı var ki, bundan sonra isə yuxarı, dəyirmançı ilə arvadının yanına dırmaşıram. Ora çıxmaq asan deyil, çünki giriş qapısı yerdən xeyli yüksəkdədir, pilləkən-zad da yoxdur, adamin ayaqları unlu divarlardan sürüsür. Amma birtəhər çıxıram. Dəyirmançının arvadı qəmiş kimi yapışib, qayğıkeşlik edib, üstümün tozunu çırır, dişsiz ağızının dərinliklərində ağaran iki dənə böyük köpək dişini göstərərək, gülümsünə-gülümsünə çırır. Dəyirmançı isə lal kimi dinməzdır. Budur, biz dəyirmana baxmağa gedirik. Dəyirman daşları hərəkətə gəlir. Daşların böyük, ağır olmasına baxmayaraq, onlar, boğuq, tox bir uğultu ilə hərlənir, nə bir gurultusu var, nə də ciriltisi. Ahəstə-ahəstə fırlanır, adama sakitləşdirici təsir göstərir. Hiss olunur ki, onların taxilları boldur və bu çox gözəl bir hissdir. Un bütün döşəmənin üstündə qalın bir təbəqə yaradıb, adam ayağını

basanda ləpiri dərin qalır. Dəyirmançı durub baxır. Məncə, onun yaman sarsaq görkəmi var. Əvəzində arvadı türəyiymüşaq qadındı, təbəssümü üzündən əskilmirdi. O, əhəmiyyətli bir görkəmlə öz təsərrüfatını mənə nümayiş etdirir, ağzını yummadan danışındı və indi adamın gözünə bir az da kök görünürdü. Onun enli yançaqlarının ortasında aydın görünən çökək diqqətimi çəkir, görünür, əynində paltardan başqa heç nə yox idi. Amma bu mənə qətiyyən xoş təsir bağışlamır, hətta bir az iyrənirəm də. Amma bununla yanaşı, bu barədə düşünməyə bilmirəm. Mən gözlərimi çəkmədən bu ləngərlənən yançaqları süzürəm, onun utanmazlığına təəccüb-lənirəm.

Dəyirmançı isə qaranlıq otağın dərinliyindəki kiçik qapını açır – şəlalənin gurultusu bir göz qırpmında içəri dolur, güclü yel mənimlə dəyirmançı arvadının ətrafında havaya un buludu qaldırır. Mən səbirsizəm, yuxarıdan tökülen suyun dəyirmanın çarxını necə hərlədiyinə baxmaq istəyirəm. Amma dəyirmançının arvadı narazıdır, ərinin üstünə hirslə çığırır ki, qoyma, hara gedir bu. Lakin o, bu gurultu və iniltinin içində arvadının səsini eşitmır; mən də arxamı qadına çevirib, dəyirmançının dalınca ensiz, yaşı, sürüşkən səkiyə çıxıram, müvazinətimi zorla saxlayıram və ehtiyatla daha bir neçə addim atıram.

Heyranlığımdan nəfəsim kəsilir. Burada, həqiqətən, görməli şey çoxdur. Dəyirmanın çarxi özünün köhnə, əpriyərək seliklənmiş pərləriylə altında kükrəyən qapqara sudan, həqiqətən, iblisvari bir musiqi çıxarırdı. Gurultu və ulartı qulaqlarımı batırır və əlimi qeyri-ixtiyari yaşı, soyuq bir tırə atıram. Ayaqlarının altında ulayan qapqara selin üstündə dayanmaq heç də xoşagələn bir şey deyil, lakin bununla bərabər, dəhşətli dərəcədə nəhəng, əzəmətli və qeyri-adi mənzərə vardı burada, adamın lap nəfəsi kəsilirdi. Mən xoşbəxt idim və dərindən, lap dərindən, köksdolusu nəfəs alır, çayın sərinini və təravətinini sinəmə çəkərək, aşağıya, sildirim sahillərin



Inventas vitam
juvat excusisse
per artes

yaratdığı dar boğazda kükrəyən çaya baxıram. İndi xatırlayıram ki, meşədən keçəndə bəndi aşan suyun səsini uzaqdan eşidirdim və hələ təəccüblənirdim ki, niyə çayın özünü gör müərəm. Budur, indi, nəhayət, o, mənim gözlərim öündədir, özünün bütün əzəmətiylə buradadır: dəli kimi sahillərə çir-pılır, burularaq inləyir, amma köpüklənmir, suları daim tut-qun, daim qaradır.

Nəhayət, ətrafıma göz gəzdirərək, dəyirmançını axtarıram. O, səkinin lap axırında çömbələrək oturub, dəyirmanın çarxını yağıyır. Qəribə mənzərədir. Gərilərək, irəli uzanmış boynun üstündə, alına tökülmüş qara kəkilli, sallaq biglı başı özünün son dərəcə ciddi ifadəsiylə yaman gülməli idi. Bu zırpi uşaq daim öz-özüylə danışındı, mən heç nə eşitmirdim, yalnız dodaqlarının necə tərpəndiyini gördüm. Bütün qalan mənzərənin fonunda o, kifayət qədər komik bir personaj idi. Üzü-mü çevirib, yenə də aşağı baxıram, ayaqlarımın altında sürətlə axan suya. Hava bir az da qaralır. Axırda su da qapqara olur.

Nəhayət, sürüşkən səkidə müvazinətimi birtəhər saxlayıb, geri dönürəm və düşünürəm: görəsən, dəyirmançının arvadı necədir? Elə belə də bildirmə: o, bayaqkı kimi elə dəyir-man daşlarının yanındaydı, gəzişirdi, şışman və girdə. Məni görərkən mehriban-mehriban gülümsünür. Amma görürəm ki, nədənsə narazıdır. O, bayaqdan bəri bayırda nə etdiyimizlə maraqlanır. Mən də cavab verirəm ki, oralar o qədər gözəldir, adam özünü qayıtmağa məcbur eləyə bilmir və soruşu-ram ki, niyə bizimlə getmədi. O isə: – Taxtalar çox sürüş-kəndir və bir də o dar qapıdan keçmək mənimçün lap zülüm-dür, – deyə cavab verir. Bu yerdə də ona baxıb, qəhqəhə çəki-rəm, özümü heç cür elə ala bilmirəm. Amma o, qətiyyən pərt olub-eləmir, sakit hərəkətlə piyli baldırlarına sığal çəkirdi və mənə elə bir baxış atdı ki, lap çəşib qaldım, bu baxışın məna-sını anlaya bilmirdim. Sonra isə maraqlandı ki, bəs əri niyə gəlmir, nə edir orada? Çarxı yağıyır, – deyə saymazyana cavab verdim, sanki, yer üzünün ən adı işiydi bu. Onda səbirsiz

bir tərzdə başını yelləyib, qapıya tərəf gedir. Başını bayırca çıxararaq, onu çağırır. Lakin o, görünür, eşitmirdi. Qadın bir də səsləyir, o, yenə görünmür. Onda mən gedirəm köməyinə. Onun başının üstündən baxıb görürəm ki, dəyirmançı, elə bayaqkı kimi, dizi üstə oturaraq, çarxi yağlayır. Onun iməkləmə vəziyyətində görkəmi o qədər axmaq idi ki, gülüşümü saxlaya bilmədim. Biz artıq ikimiz də səs-səsə verib çığırsındıq. O isə, sanki, kar, kor olmuşdu. Dəyirmanın çarxi qaranlıqda elə guruldayırdı ki, adam lap birtəhər olurdu. Biz yenidən birlikdə çağırırıq onu. O isə yerindən tərpənmir. Belə olanda, qadın qapını elə qəzəblə çırçır ki, bütün bina lərzəyə gəlir və cəftəsini də çekir. Amma elə həmin dəqiqə də yenidən mehribanlaşır – sanki, heç nə baş verməmişdi. Amma bizim aramızda, həqiqətən, elə bir şey baş verməmişdi. O yalnız ərinin əlindən hirsliydi. Biz onunla oradan-buradan söhbət eləməyə başladıq, bu gün havanın necə gözəl olmasına – bir sözlə, belə şəraitdə, adamin danışmağa sözü olmayanda, adətən, nə danışırlarsa, həmin o cürbəcür, mənasız şeylərdən. Amma üzündə elə ifadə vardi, sanki, bu söhbət onu çox maraqlandırırdı. Nəhayət, mən deyirəm ki, vidalaşmaq lazımdır, daha vaxt itirə bilmərəm, yoluma davam etməliyəm. O, mənə təccübələ baxaraq, soruşur ki, bunu necə təsəvvür edirəm, yoluma davam etməliyəm nə deməkdir? Cavab verirəm ki, yəni getməliyəm, hava tam qaralana kimi hələ xeyli yol qət etməliyəm. “Yol getməlisiniz? – soruşur. – Burda yol qurtarır axı”. Necə yəni?! – tamamilə çəşəraq səslənirəm. O tərəfə yol yoxdur? Qadın təsdiq əlaməti olaraq, başını tərpədir. Əllərini qarnının üstündə çarpezlayır və bütün sıfəti səmimi bir təbəssüməndən yayılır. “Hə də, buradan o üzə yol yoxdur, – deyə təkrar eləyir, – yoluń axırı elə buradır, yol buraya dirənir”.

Xoşagelməz bir çəşqinliq içindəyəm. Elə bilirdim ki, istiqaməti düz götürmüşəm! “Yox, yox, – deyir və çox geniş təbəssümündə iki dənə dişini yenə göstərir. – Əslində, siz bura çatmamışdan əlli mil əvvəl, meşənin içində, yol ayrı-



Inventas vitam
juvat excusisse
per artes

landa sola burulmaliydiniz. Sonra isə sağa və bir də sola, yenə də sağa, dalınca sola. – Mənim hövsələm tükənir: Aman, İlahi! O isə əlavə edir: – Bax doğru yol dediyim, həmin o yoldur, amma nabələd adam onu tapa bilər məgər?".

Mən isə, bir də təkrar edirəm, yaman çəşmişdim. O, ərk-yana, bir dost kimi sakitləşdirirdi məni. Bura gör necə yaxşıdır, ziyan yoxdur, heç nə olmaz. Yəni mən bu gecəni onlarda da qala bilərəm, səhər tezdən isə qayıdır, həmin o yolu tapmağa cəhd edərəm. Dedi ki, onlar çalışacaqlar, burada rahatlıq tapım, bunun üçün istənilən şərait yaratmağa hazırlırlar. Mansardada bir otaqları da vardı, ora sakitlikdi, əla yatmaq olur, istəsəm lap sabah günortaya kimi yata bilərəm.

Onun qonaqpərvərliyindən qeyri-ixtiyari riqqətləndim, baxmayaraq ki, bir belə vaxtının itməyinə yaman dilxor olmuşdum. Amma, ümumiyyətlə, meşənin içində yerləşən, hər şeyin qeyri-adi, təəccüblü olduğu bu köhnə dəyirmanda gecələmək özü maraqlıydı, – kiçik, amma xoşagələn macəra idi, sonra yada salmağa bir şey olardı. Elə indi bircə tikə nəsə yeyib, rahat yatağa yixilmaq, yatmaq da pis olmazdı. Nə isə, hər şey yaxşı idi.

O, məni binanın yaşayış olan qismindəki qaranlıq dəhlizlə aparır və qapını açır, geniş, əməlli-başlı gözəl otaq görürəm. İçəri giririk və qadın qalın, sarı şamları yandırır və adama elə gəlir ki, bu şamlar yanmaqla qurtarası deyil, əbədi işiqlanacaq: onların nurunda ətrafda nə varsa, o qədər isti, o qədər rahat olur ki. O, məni otaqda tək qoyub deyir ki, gərək gedib şam yeməyi hazırlanın. Bütün pəncərələrdə təzə yuyulmuş pərdələr, taxtasının sarısı üzə çıxana kimi qəşinmiş təmiz döşəmə, nəhəng masanın üstündə bəyazlığı ilə göz qamaşdırın süfrə. Burada hər şey düzənlər bir həyata dəlalət edirdi. Mən oturub, yerimi rahatlayıram ki, qəlbimi sarmış razılıqdan ləzzət ala bilim. Özümü çox əla, rahat hiss edirəm. Bir də etiraf edim ki, yaman acmışdım, indi necə iştaha ilə şam edəcəyimi düşünürdüm.

O, yemək gətirir. Əvvəlcə bir qazança sıyıq və ayağı ilə düşürləyib otağa saldığı pivə çelləyi görünür. Sıyıqı əla idi, bol-bol şəkerləmiş, darcın vurmuşdu, ortasında da babat bir tikə kərə yağı vardı, əriyirdi özü üçün. Üzbəüz oturub, yırtılana kimi yedik, pivədən də elə hey vururduq. Qazança boşaldı. Nəfəsimi zorla alırdım. O isə məmnun bir görkəmlə dodaqlarını silirdi.

Sıyığın dalınca iri bir bulud ilanbalığı qızartması gətirdi, tikələr öz yağında az qala üzürdü və balıq o qədər yağlı idi ki, tikələr çəngəlin altından sürüşüb qaçırdı, odur ki əllərimizlə yeyəsi olduq. Xörəyin yağı çənəmizdən süzülür, köynəyimin qoynuna dolurdu. Çox ləzzətli idi! O, balığı da yaman çox yedi. Mən də iştahla yeyirdim. Bir belə yeməyimə özüm təccüb qalmışdım. Adətən, heç çox yeməzdim. Burada isə, elə bil, ömrümdə ilk dəfəydi ki, əməlli-başlı yeyirdim. Buna baxanda, məgər əvvəllər yediyimə yemək deyə bilərdin? Pivədən isə o qədər içirəm ki, necə partlamıram, ona özüm də təccüb qalmışam. Nəhayət, ilanbalığından bircə tikə də qalmadı, o isə növbəti yeməyi gətirdi. Dana qızartması. Dağ boyda qalaqlanmışdı tikələr, onların arxasından ev sahibəsini görə bilmirdim, yox, hiss edirdim ki, daha yeyə bilmirəm. Dana eti isə elə gözəl qızarmışdı, o qədər iştahlı görüñürdü ki, dadına baxmamaq mümkün deyildi. O, boşqabıma ən iri tikələri doldurur. Özünə isə qabağıma qoyduğundan iki dəfə artıq yiğir. Yenə yeyirik.

Sükut içində yeyirik. Bircə kəlmə də danışmadan. Təkcə onun iki dişiyələ ət tikələrini necə çeynədiyi eşidilir. Və mən onun qaşsız, girdə gözlərini görürəm, baxışları aydın və sadədir, mənim gözlərim isə indi, yəqin, bayquş gözünə bənzəyir. Hiss edirdim ki, yeməkdən və pivədən getdikcə daha artıq məst oluram. Əsasən də, yeməkdən, mədəmin içində ağır bir yük kimi qalmışdı, sözün əsl mənasında, tərpənmək iqtidarında deyiləm. Artıq başım da pis işləyir. Beynimin içi dumandır, sanki. Amma buna baxmayaraq, tikələrdən yenə



Inventas vitam
juvat excusisse
per artes

də boşqabıma qoyuram. Onun necə yediyinə baxanda, nədən-sə özümü saxlaya bilmirəm. Canım çıxa-çıxa yeyirəm, iri-iri ət tikələrini bir-birinin dalınca, az qala, zorla boğazımın yolu-na itələyirəm. Nəhayət, dana qızartması da bitir. Xörəyin artıq-urtuşunu öz qabağına çekir.

Dana qızartmasının da işini bitirib, ayağa qalxır və qayğıkeş ana təbəssümüylə yenidən mətbəxə yollanır. Artıq qarnimda bir qurğuşun ağırlığı var. Əllərimi masaya dirəyə-rək, küt-küt ətrafıma baxıram. Zorla yerimdən qalxıb, içimdə yiğilmiş qazları çölə buraxıram. Artıq sərxoşam. Amma hər şey gözəldir. Mən əməlli-başlı bir xoşbəxtlik içindəyəm. Hər şey, sən demə, çox sadə və aydın imiş qətiyyən əvvəllər mənə necə galirdisə elə deyilmiş. Hər şey gözəldir, könlümdən nə keçirsə, o da alınır. Bu da ki qiyamətdir və bu sadə həqiqətin dərkindən əhvalım düzəlir, büsbütün sakitləşirəm. Tamamilə aydın duyuram ki, hər şey indi necədirəsə, elə düzü də budur. Mən xoşbəxtəm.

O, əlində yeni xörək içəri girir. Donuz ətidir, yağdan işim-işim işıldayan soyutma bud, sininin içində zorla sığışır. Bu təzə xörəyə artıq tamamilə sakit baxıram. Yenə də yemək lazımlı olduğu mənə qəribə gəlmir. Hər şeyin mənası mənə indi açılıb. Biz otururuq. Artıq heç qabaqkı kimi yemirəm. Tələsmədən, əməlli-başlı yeyirəm. Ləzzət almaq üçün yeyirəm. Yeməyə sevinirəm, bu prosesin bilavasitə özünə sevinirəm. Lap ayığam.

Biz bir kəlmə də danışmırıq. Birdən mənə elə gəlir ki, o, çox suyuşırındır. Əsl kənd arvadı, necə olmalıdırsa, elə də görünür. Həm də əla ev xanımıdır. Biz yenə yeyirik. Donuz əti axıra çatanda mən fürsətdən istifadə edib, xörəyin qalanını öz qabağıma çəkirəm, necə deyərlər, iştaha diş altındadır. Boşqabdakı yağı da çörəklə siyirəm.

Desert kimi isə o, badam tortu gətirdi, məncə, orta böyüklükdə idi. İlkimiz də hərəyə bir tikə götürüb, dinməz-cə yeyirik. Cürbəcür şeylər haqqında düşünürəm: içində

şirin badam olan bu tort, məncə, əla dadır. Özü də doyumluqdur.

Tortun işini bitirəndən sonra, masanın arxasından qalxıram, stulumu yerinə çəkib, ev sahibəsinə yüngül bir təzim edirəm, minnətdarlığımı belə bildirirəm. Qısaca, amma son dərəcə nəzakətlə. Və səndirləyən addımlarla rahat otaqda gəzisirəm, tox və razi halda əlimi əlimə sürtərək, əlavə edirəm ki, indi yatmaq heç pis olmazdı. “Əlbəttə, – deyə o, mənə tez dəstək verir. – Çox yaxşı olardı”. Yenə də ana qayğıkeşliyi yağıdırən həmin o baxışını hədiyyə eləyir.

Budur, o, şamı götürüb mənə tapşırır ki, dalınca gəlim. Dar dəhlizdən keçirib, vintli pilləkənlə yuxarı aparır. Mən aralanmadan onun dalınca gedirəm, bircə addım aramız var. Pillələri qalxarkən gözlərimin önündə yekə yançaqları ləngər vurur, arasındaki çökək indi lap aydın sezilir. Sadəcə, baxırdım, elə bir fikir keçmirdi içimdən. Mənim otağıma qalxırıq. Ürəkaçan, rahat, işiqli divarları və çaya baxan üç pəncərəsi olan otaqdır, orada, aşağıda çayın gurultusu eşidilir. Divarın dibində təzəcə ütülənmiş, tərtəmiz mələfələri olan enli çarpayı durur. Ev sahibəsi şamı çarpayının yanındakı stulun üstünə qoyur, onun titrək söləsi döşəmədə oynayır. Bu otaqda mənə elə rahat, elə yaxşıdır ki, gəl görəsən. Burada doyunca yatıb, yuxumu alacağam. Mənim necə razi qaldığımı görün ev sahibəsinin üzündə yenə iki dənə köpək dişlərini göstərən qonaqpərvər bir təbəssüm peyda olur, damaqları lüm-lütdür, çənələri isə – hər an şaqqlıtiyla bağlanmağa hazır olan tülükü tələsinə bənzəyir. Yox, o lap qiyamətdir! O, yatağımı düzəldib, mələfəni yüngülcə siğallayıb, sonra əllərini sinəsinin altında elə çarpezlayır ki, döşləri təknədə babat acılmış xəmir kimi dikəlir və soruşur ki, yenə nəsə lazımdır. “Yox”, – deyə, bir az çəşqin halda cavab verirəm. O isə çevrilib, qapıya sarı gedir. Düz qapının ağızında bir də könür və bu dəfə daha israrla soruşur ki, bir şey istəmirsiniz, dəqiq? “Yox, yox, çox sağ olun”, – deyə təkrar edirəm, amma



artıq, elə bil, sakitləşmişəm. O, mənə “gecəniz xeyrə qalsın” deyərək gedir.

Arxasında qapını örtəndən sonra mən tələsmədən, əynim-dəki paltarları çıxarmağa başlayıram. Hərəkət eləmək çətin-dir, elə bil, kökəlmışəm. İndicə yerimi rahatlayaraq uzanıb necə ləzzətlə yatacağımı fikirləşərək, tələsmirəm. Yerə sərilmiş, tərtəmiz, enli kilimlərin üstündə şamın şölələri oynayır. Budur, yorğanın altına girirəm.

Mələfələr iliqdir, adama ləzzət verir. Elə ətrafimdakı hər şey də, sanki, canımı qızdırır. Ayaqlarımı uzadıram və dizlərimlə təmiz kətanın xərif sərtliyimi duyuram. Burada hər şey təzəcə ağardılıb, gözəldir. Divarlar da, tavan da. Şam otağı özünün iliq işığına qərq edib. Pəncərələrdə təmiz, bəyaz pərdələr var. Onların o üzündə isə çay kükrəyir, səs-küy qoparır, çox gözəl, çox rahatdır bura.

Mən uzanıb həyat haqqında düşünürəm; hər halda, yaşamaq olduqca gözeldir. Getdikcə mürgü məni daha dərinlərə aparır və indi hər şey aydınlaşır, gün kimi aydınlaşır mənə. Dəyirmançının arvadı barədə fikirləşirəm. Gözlərimin qabağındadır, əqli-qanlı, sağlam, sadə və bəzək-düzəksiz – o, sanki, cismani bolluğun və saqlamlığın, sadəlik və sadəlövhələyün təcəssümüdür. Bütün insanlar onun kimi olsayıdı, yəqin, hamısını sevmək olardı. Mədəmdəki yemək xoş bir ağırlıq gətirmişdi mənə, tərpənməyə tənbəllik edirəm. Bədənim həzz içindədir. Zaman yox olur və indi heç bir şeyin nə başlangıcı var, nə sonu. Beynimdə, elə bil, nəsə çönüb. Hiss edirəm ki, yaşadığım bütün bu hissələrdən, bu ləzzətdən, elə bil, azacıq sərsəmləmiş kimiyəm. Yavaş-yavaş yuxuya qərq oluram. Uyuyuram. Yatıram.

Çox sonra, mənə elə gəlir ki, neçə illərdən sonra qəflətən içimdə elə hiss yaranır, sanki, yatdığını otağa kimsə girdi. Gözlərimi açaraq qiyıram, əlbəttə, bu, odur, dəyirmançının arvadı. Əynində artıq heç nə yoxdur. Yatağıma sarı gələndə yağlı budları bir-birinə sürtülür. Amma çox ciddidir, elə bil, heç bayaqkı adam deyil. “İşığı söndürmək lazımdır”, – deyə

qətiyyətlə dillənir, şamın üstünə oturur, şam çizildiyir. “Hə, – deyirəm, – əlbəttə, lazımdır”. Sonra isə o, yanına girir.

Məncə, həyatda hər şey necədirse, elə düzü də budur. Əsası budur ki, mən xoşbəxtəm.

Onun boynunu qucaqlayıram. Bədəni o dəqiqliqə boşalır. Biz həyatdan danışırıq. Biz hər şey barədə eyni cür düşünürük. O, yeməkdən çox danışır, elə mən də. Mən ona deyirəm ki, sənin iri döşlərinə elə ilk baxışdan valeh olmuşdum. O isə hər iki kömbəsini yorğanın altından çıxarıb qarşıma sərir. Bundan sonra çox illər keçir.

Daim yuxum gəlir və tamamilə xoşbəxtəm. Yadıma atım düşür: görəsən, o necə oldu? “O özü özünü yedi, lap çoxdan”, – deyə dəyirmançının arvadı cavab verir. Hə, deyirəm, işə bax e. Həyat haqqında çox düşünürəm. Onun nə qədər səxavətli və gözəl olduğu barədə. Öz qadınımı da çox sevirəm və mənim üçün zaman yoxdur, yəni heç nəyin nə əvvəli var, nə axırı. Bəs dəyirmançı? Soruşuram. O cavab verir ki, çarxı yağılayır. “Hə, belə de”, – deyə dillənirəm. Sonra yenə neçə illər keçir.

Nəhayət ki, ayılırəm. Uzaqda nəyinsə kar gurultusu eşidilir. Qaranlıqda yerimin içində oturub, gözlərimi ovxalayıram. Heç nə görmürəm, amma nəyinsə yeknəsəq, ağır-agır guruldaması qulaqlarımı yetişir. Bu, çaydır. Yenə də uzanıram. Bu, çaydır. Dəyirmançının arvadı xoruldayır. Bütün səsləri seçirəm. Beynim təmiz, ayıqdır. O, kürəyiylə mənə siğınaraq uzanıb, xoş bir istilik duyuram. Pəncərələrin altında isə gurultu öz işindədir, getdikcə daha bərk, daha ucadan gəlir səsi. Bu dəhşətli gurultudan mənim gözlərim qaralır, bu, dözülməzdır, daha tabim yoxdur.

Yerimdən sıçrayıb qalxıram. Pəncərənin qarşısına atılıram, onu taybatay açıram. Gurultu qəzəblə, quduzmuş kimi üstümə atılır, nəfəs ala bilmirəm, özümü aşağı atıram.

Su məni göydə tutur, soyuq, lap buz kimidir. İti axan su məni də aparır. Gurultu isə kəsilmək bilmir. Məni dəyirmanın



çarxına, onun nəhəng, poladla üzlənmiş pərlərinə sarı aparır. Tikə-tikə eləyir bədənimi, qanım sel kimi köpüklənərək axır. Qaranlıqda, ulduzların işığında isə qollarını havada oynadan dəyirmançını görürəm, ağızı vəhşi bir sevinc nərəsi üçün açılıb. Bu, qiyamətdir, mən canımı ekstaz içində tapşırıram və bir heçə çevrilirəm.

İndi, ölümdən sonra, heç nə bilmirəm. Bilmirəm ki, həyatımın mənası nə idi, onun özü, ümumiyyətlə, nədən ibarət idi. Mən, sadəcə olaraq, hər şeyi danışıram, necə olubsa, eləcə, yadimdə qalan kimi danışıram.

O susdu.

Dinləyənlər yekdilliklə belə fikirləşirdilər ki, bu əhvalat, həqiqətən, çox qəribədir. Onlar söhbət əsnasında eşitdiklərini elə də çevirdilər, belə də. Sonra isə yenə də susdular, hərəsi öz üçinə qapıldı. Onlardan isə çox uzaqda, tamam başqa diyarda lap çoxdan ölmüş bir yeniyetmə qırmızıdanmayaraq oturmuşdu, yaman fikrə getmişdi. Sifəti çox incə, bütün zahiri, həqiqətən, çox cavan idi, baxmayaraq ki, cizgiləri, sanki, sürtülərək, solmuşdu artıq. O, hər axşam öz-özüylə danışaraq, belə deyirdi:

– O, aşağıda, gül-çiçəyin arasında dolaşır. O, meşədəki nəhəng ağacların kölgəsində gəzərək, məni düşünür. O, atasının evi qarşısında oturub, məni xatırlayır. İndi axşamdır, o, gizlincə qaçaraq, sıx meşədəki xəlvət, səssiz ciğırla gedir və qaranlıq çökməyə başlayır. Çayın kənarında, şanagüllə rayihəsi duyulan yerlərdə oturur. Axşamın alatoranında məni orada gözləyir. O, bəyaz qayığımı gözləyir, qayığın ətrafında isə su sakitcə qıjıldayaraq, zümrümə edir: O, xirdaca dalğaların kiçik nəğmələrini gözləyir və dodaqları axşamın alatoranında gülümsünür. Bilir ki, mən gələcəyəm, elə buna görə də əlləri indi ürəyinin şiddətli çırpıntısından lap qaynar olur. Bax elə indicə, elə bu alatoranda.

Sevgilim, bu axşam mən sənin yanına gəlməyəcəyəm. Bu axşam mən gələ bilmərəm. Lakin sabah mütləq səninləyəm.

Sabah, hava qaralanda, mənim qayığım çayın axınına əks istiqamətdə, sakit qıjıldayan suyun üzüylə sürüşəcək. Sabah mən səninlə olacağam.

O susdu. Xiffətli baxışlarını zülmətin harasınasa zillədi.

Ona cavabı, elə hər axşam olduğu kimi, yenə də yanında oturmuş uzun ağısaçlı qoca verdi:

– Sənin sevgilin öldü. O öləndə mən yanında oturub onun qoca əlini əlimin içində almışdım: o mənim anam idi. Mənim əziz, sevimli, mehriban anam.

O heç vaxt səndən danışmayıb. Amma dünyasını dəyişəndən sonra sənin şəklini tapdim, köhnəlikdən solmuş şəklini. Yanında olmaq üçün bura gələndə də səni elə həmin şəklə görə tanıdım. Anam xoşbəxt idi. Atam da çox mehriban adam idi. Lap cavan yaşlarında evlənmışdilər, sənin öldüyüünü bildiyindən, ürəyini ona vermişdi. Anam onu bütün uzun və xoşbəxt həyatı boyu sevirdi. İndi artıq çoxdan ölüb. İndi biz hamımız ölmüşük.

Onda yeniyetmə sakit bir alovla nurlanan nəzərlərini ona dikib dedi:

– Sən deyirsən ki, sevgilim ölüb. Mənim sevgilim ölməyib. Axşam düşəndə o, çayın kənarında oturur, şanagüllə çiçəklərinin qoxusu duyulan yerdə. Məni orada gözləyir, hava da qaralır. O, ləpələrin piçiltisini gözləyir və alatoranda dodaqları gülümşünür. O bilir ki, gələcəyəm, bilir ki, lap yaxındayam. Sən nə bilirsən məhəbbət nədir!

Qoca cavab verdi:

– Mən ahil adamam. Sənin kimi cavan ölməmişəm, çox yaşamışam. Bilirəm ki, məhəbbət heç də hər şey deyil, həyat isə hər şeydir. Hə, həyat hər şeydir. İndi isə biz hamımız ölüyük.

Yeniyetmə dedi:

– Mənim bütün həyatım məhəbbət idi. Yeganə işim sevmək olub. Başqa heç nəyin qayğısını çəkməmişəm və əgər mənə ikinci həyat bəxş etsəydilər, yenə də yalnız



məhəbbətlə yaşayardım, həmişə və indi sevdiyim insana məhəbbətimlə.

Mən onu çay kənarında axtarardım. Mən onu alaqaranlıqda məni gözlədiyi yerdə arardım.

Sən məhəbbət haqqında nə bilirsən axı!

Qoca cavab verdi:

– Mən saçlarımı ağırdana kimi yaşamışam və öləndə onun balaca, qırışmış əlini əlimin içində saxlamışam, anamın əlini. Əgər artıq ölüyüksə, bizim üçün məhəbbətin, həyatın nə dəyəri.

Bu vaxt yeniyetmə üzünü ondan çevirdi, lakin səsini içi-nə salıb zülmətin harasınasa müraciətlə dedi:

– Sevgilim, bu axşam sənin yanına gəlməyəcəyəm, bu axşam gələ bilmirəm. Sabah isə yanında olacağam. Sabah, hava qaralanda, qayığım çay yuxarı sürüşəcək, məni gözlədiyin yerə, şanagüllə çiçəklərinin rayihəsi duyulan yerə gələcək. Sevgilim, sabah mən səninlə olacağam.

Zülmətə bunları piçıldıyırı.

Artıq ona cavab verən yox idi, qoca öz düşüncələrinə qərq olub oturmuşdu. Ətraf boş və səmirsiz idi. Lakin bardansa uzaqlardan, zülmətin ən dərinliklərindən sürəkli, şikayətli, hədsiz dərəcədə şikayətli mələrtiyə bənzər səs gəldirdi – heyvanın xətrinə dəyəndə, adətən, belə səs çıxarır. Onlar ilk dəfə deyildi ki, bu səsi eşidirdilər, amma nə olduğunu bilmirdilər, bu, elə bil, tamam başqa dünyadan gələn bir səs idi. Çox-çox qədimlərdə, tarixin özünün belə unutduğu keçmişlərdə yaşmış bir adamın səsiydi bu. O, dizləri üstə düşmüşdü, bütün bədəni tüklə örtülüydü, burnu yasti, iri ağızı yarıcaq idi. Onun kimliyindən xəbərdar olan yox idi. Kimliyini heç özü də bilmirdi, bir zamanlar həyatda yaşadığını belə xatırlamırıdı. O yalnız qoxuları xatırlayırdı, böyük meşənin, qatranın və nəm mamırın qoxusunu, bir də elə onun özü kimi isti, ümumiyyətlə, elə onun özünə bənzəyən başqa bir insanın qoxusunu. Onun heç yadında

deyildi ki, o başqası da adam idi. Yalnız qoxusu yadındaydı. Və indi də burun pərələrini ətrafındaki zülmətə geniş açıb, iy çəkirdi və səlbə yemiş heyvan təki şikayətli səslər çıxarırdı. Bunu dinləmək heç xoş deyildi. Bu səslərdə elə ürək-parçalayan bir xiffətvardı ki, artıq neçənci dəfəydi diksinir-di onlar. Lakin o, digərlərinin dünyasından deyildi, tamam başqa dünyadan idi. Digərləri yer üzündə öz qanunlarına əsasən yaşayırdılar, onlar axtarır, əziyyət çəkir, mübarizə aparırdılar, inanır və tərəddüd edirdilər: şikayətlənmir, zingildəmirdilər.

Həm uzun müddətə susdu. Dörd bir tərəf soyuq, boş idi. Adama elə gəlirdi ki, zülmət bir gecədir. Amma yorulmaq bilmədən danışan iki uşaq – on iki yaşılı oğlan və onun rəfiqəsi üçün çoxdan səhər idi. Onlar üçün həmişə səhər idi. Bir-birlərinə deməli o qədər sözləri vardı ki, başqa heç kəsi eşitmır, görmürdülər və onlara hər şey təzə gəlirdi, tərəddüdün nə olduğunu bilmirdilər. Xüsusilə də oğlanın söz-söhbəti çox idi danışmağa, o tələsir, bir mövzudan o birisinə atıldı, bölüşməyə o qədər sözü vardı ki. Qız əməlli-başlı heyran idi ona. Gör nə qədər şey bilirdi, nə qədər əməllərdən şəxsən özü çıxmışdı, nə qədər maraqlı işlər qurmuşdu! Onun həyatı ağızına kimi dolu və son dərəcə maraqlıydı. Yayda gölə gedib, qamış basmış bir körfəzdə torla durnabaklısı ovlayırdı, gün yandırır, qamışın yarpaqları biçaq kimi itiydi, ətrafda isə elə sakitlik olurdu ki, nəfəs almaqdan da çəkinirdin, yalnız palçıqda fırıldayan ayaqlarının səsi gəlirdi, çünkü gölün dibini yaman lilli idi. O qədər balıq tuturdu ki, evlərinə zorla apara bilirdi, sonra da onları qızardırıcı, həm özü üçün, həm də kim yemək istəyirdisə, onun üçün, hərdən lap bütün binaya bəs eləyirdi. Onun hələ bir yığın başqa işləri də vardı: amma hamisindən maraqlısı gölə, balığa getmək idi. Bir dəfə qışda, bazar günüydü, hələ yaxşı donmamış buz sindiğindən suya düşən bir oğlanı çıxarası olmuşdu, ən əsası o idi ki, qiyamət oğlan idi suya düşən, yaxşı ki, vaxtında çatıb xilas eləyə



bilmişdi onu, çünkü ən səmimi dostu idi, yəqin, böyükəndə nəsə çıxacaqdı ondan.

Hə, bu oğlan dünyada nə var-nə yox, hamısıyla maraqlanandan sonra, axırda dənizçi olmaq qərarına gəlmişdi, istəyirdi dünyani gəzsin, hər şeyi öz gözləri ilə görsün. Bir dəfə yazın əvvəlində özünə bir yelkənli qayıq da düzəldti – bir parça taxtadan və atasından çırpışdırduğu bez köynəkdən, onunku daha böyük idi, yelkən kimi istifadə etmək olardı. İstəyirdi başqa ölkəyə üzüb getsin. Külək də səmtinə əsirdi, dalğalar eləydi ki, baxanda adamın nəfəsi tincixirdi. Lakin ortaya çatanda, külək qəflətən dəyişdi, oğlan heç gözləmirdi bunu. Onun qayığı çevrildi, bir də gördü ki, sudadır. Amma çox maraqlı idi, səyahətinin baş tutmamasının günahı da ancaq özündəydi. Uzun sözün qısası, daha nə gəlməmişdi ki, başına!

Qız onu gözləri alışib yana-yana dinləyirdi, göstərdiyi igidliklərlə onun özündən az qürrələnmirdi və düşdüyü hər çətinliyə çox həyecanlanırdı. Oğlanı özünün təəccüb dolu nidalarıyla, bitib-tükənmək bilməyən suallarıyla həvəsləndirir, əhvalatları təkrar-təkrar danışmasını xahiş edirdi. O da tükənməz ehtiyatlarından yeni-yeni olaylar çıxarırdı. Bax, məsələn, onun özünün dovşanları, kartof yetişdirdiyi şəxsi bostanı vardi. Bir də ki o, qatara minmişdi, düz üç mil təkbaşına getmişdi. Bir də yağış buludlarını yalnız baxmaq üçün yarayan adı buludlardan fərqləndirə bilirdi. Səhər günəşin neçədə çıxdığını bilirdi. Bir də ki tüfəngi vardı, qarğı vururdu. Bu yerdə qız öz fikrini bildirdi ki, bu, hər halda, qəddarlıqdır. Amma oğlan dedi ki, qətiyyən elə deyil, çünkü qarğalar yaman doğub-törəyirlər, son zamanlar xeyli artıblar, qız da bununla razılışdı. O, bütün heyvanların, quşların adlarını bilirdi, onları təqlid edirdi və ümumiyyətlə, yer üzündəki bütün səsləri əla yamsılayırdı. Daha nə bilmir, nə bacarmırdı ki!

Qızın özü isə, təbii ki, ona nisbətən az şey bilir, az iş bacarırdı. O ancaq oyun oynayır, gül-ciçək yiğirdi, əlindən

daha heç nə gəlmirdi. Amma nə olsun ki, indi gör necə dostu vardı, onsuz da, bütün maraqlı, gülməli şeyləri ondan öyrənirdi də.

Bir sözlə, onlar xoşbəxt idilər. Hər şey əla, lazım olduğu kimi idi və onlara lazım olan hər şey o qədər bol idi ki, nə vaxtsa bitəcəyinin qəti qorxusu yox idi. Dəqiq bilirdilər ki, bəsləridir. Onların ətrafındaki zülmət təxəyyüllərindəkiylə rənglənmişdi. Onlar xoşbəxt idilər.

Amma budur, böyüklərdən biri də dilləndi:

— Bir səhər lap ertəydi, günəş təzəcə çıxmışdı, mal-qaranı örüşə çıxarmaq vaxtıydı deyə meşəyə gedib hazırlıq görməliydim. Hələ uşaq ikən oynadığım ağcaqayın meşəsinə. Gözəl idi, havadan təzə yarpaq, ciyələk qoxusu gəlirdi. Yol boyu hər şey və eyni zamanda, heç nə barədə fikirləşmirdim. Ağaclar, onların arasında günəşdən par-par yanana talalar göz oxşayırdı. Onların hamısı mənə tanış idi. Mən gedirdim, gedə-gedə də indi evimizdə olan, məni və dünyaya tezliklə gətirəcəyi ilk balamızı gözləyən sevgilim barədə düşünür-düm. Ətrafda quşlar cəh-cəh vurur, dağdakı şam meşəsində hüt-hüt dillənirdi. Fikirləşirdim ki, arvadım üçün, balamız üçün bir az ciyələk yiğim, şamdan sonra yesinlər. Beləcə gedirdim ki, birdən su şırıltısı eşitdim. Çay idi, mənim köhnə tanışım. Uşaq vaxtı burada bir oyunaq dəyirman düzəltmişdim, könlümdən keçdi ki, ona bir də baxım, görüm durur-mu? Bir az sahillə getdim. Çay axarının əks səmti istiqamətində bir zamanlar dəyirmanımı qurduğum yekə daşları gördüm; daşlar yerindəydi, amma dəyirman yox, yəqin, su aparmışdı onu. Bu il su bol idi. Şükür ki, arpa da yaxşı gətirmişdi. Balaca olanda bu daşların üstüylə o qədər sürünmüşəm ki. Hər yaz, kim bilir, nə qədər vaxt keçirirdim burada. Qəflətən aşağı tərəfdən uşaq səsləri eşitdim. Evdən erkən çıxmışdım, hələ vaxtim çox idi deyə, səs gələn tərəfə getdim. Uşaqlar bir dəyirman çarxiyla əlləşirdilər, pərləri tamam qapqara mürəkkəb içindəydi, deyəsən, yaman tələsirdilər onu quraş-



Inventas vitam
juvat excusisse
per artes

dırmağa, elə səylə çalışırdılar ki, fisiltları uzaqdan eşidilirdi. Mən dedim: qabaqlar bir az o tərəfdə axın daha güclü idi, orada qurun. Onlar isə belə cavab verdilər: indi bura daha yaxşıdır. Bir az durub baxdım. Sonra kiçik bataqlıqdan ötərək yenə cığırına çıxdım.

Günəş artıq əməlli-başlı qızdırırdı. Bir az ağcaqayın qabığı soyub qutu düzəldim, içini ciyələklə doldurdum, lap ağzına kimi, yerini yaxşı bilirdim. Özüm artıq ciyələyi o qədər də xoşlamırdım, uşaq vaxtı yaman yeyərdim, indi isə evdəkilər üçün yiğirdim. Bir azdan örüş yerimizə çatdım.

Ciyələyi otun içində qoydum. Çəpər üçün payaları çıxardım; onları keçən həftə gətirmişdim bura, çəpəri bağlamağa ağcaqayın çubuqları da vardi: bizim otlaqda nə qədər istəsən, tapa bilərdin; təzəcə çırtlamlış yarpaqlardan gözəl iy gəlirdi. Mən günəş lap qalxana kimi işlədim.

Həmin o səhəri yaşadığımı indi elə sevinirəm ki...

O dinməmişdən belə deyildi, amma danışanda bütün sifəti işıqlanırdı.

Biri də öz düşüncələrinə qərq olub oturmuşdu. O, qatıl idi. Bir nəfəri öldürmişdü, həmin qətlə yetişənə kimi isə düz əlli il yol gəlmışdı: bu acı həqiqətə alışmaq lazım idi, fikirlərini cəmləməyə əməlli-başlı ehtiyacı vardı. Əvvəlcə uzun bir gün olmuşdu, parlaqlığından göz qamaşan, bitib-tükənmək bilməyən bir gün. O, günün altında işləyirdi, bənna idi; bünövrə ustası – sənəti bu idi də. Adama elə gəlirdi ki, bu par-par yanan günəş heç vaxt batmayacaq. O, bir qadını sevirdi, qadın isə onu. Onların çoxlu uşağı da olmuşdu. Uşaqlarıyla meşəyə gedir, onlara ağaclarдан, dənizdən, buludlardan, daşlardan söhbət edirdi. Uşaqlar da yavaş-yavaş böyüyürdülər. Oğlanları lap yekəlmışdılər, artıq elə onun özü kimi düşünürdülər. Qızları isə anaları kimi. Balaları getdikcə daha artıq bənzəyirdilər onlara. O, günlərin birində saqqal saxladı; oğulları da saqqallı oldular, elə onun özü kimi bəm səsləri də vardi. Qızları ərə getdilər, oğul-uşaq sahibi oldular. Oğulları

da ailə qurdular. Günəş isə elə hey parlayır, parlayırdı, heç cür batmaq bilmirdi. Yer üzündə birisi vardı ki, onu mütləq öldürmək isteyirdi, amma bunun üçün yaman işıqlı idi hər tərəf. O, elə hey işləyir, işləyirdi, özünü də daim bəxtiyar sayırdı. Parlaq günəşin isə bir solan çağrı görünümdür. Yavaş-yavaş başı keçəlləşdi, üzüməsin deyə özünə xəz papaq aldı. Amma dünyada bir nəfər vardı ki, onu öldürmək isteyirdi. Və nəhayət, axşam yetişdi.

O, ətrafına oğrun-oğrun nəzər salaraq, yola çıxdı. Götübü buludlar sarmışdı. Tarlaların arasıyla gedirdi. Həmin o adam isə həmişə ondan qabaqda olurdu. O, ayaq saxlayıb ətrafa qulaq verdi, arxin üstündən tullanaraq, meşəyə tərəf yüyürdü, quru budaqlar ayaqlarının altında şaqqlıdayıb sınırı. Sonra kimsə duyuq düşməsin deyə barmaqlarının ucunda gedirdi. Əyilə-əyilə. Nəfəs belə almadan. Həmin o öldürmək istədiyi lap yaxında idi.

Eniş başlandı. Yol daralıb yarganın içində endi. Külək ağacları səsləndirirdi. Keçilməz bir zülmət vardı bütün ətrafda. O isə qaranlığa sevinirdi, köynəyinin yaxasını açdı. Yol isə daha sərt enişlə uzanırdı. Sürüşkən daşlar və yaş xəzəllər. O, indi artıq uzanmışdı, sürünməyə başladı. İstəyirdi ki, kim-sə eşitməsin. O birisi isə lap yanında idi. O da süründü. Necə ağır-ağır nəfəs almasını duyurdu. Özü isə heç nəfəs almadan süründü. Budur, yerində sıçrayıb irəli atıldı, bütün ağırlığını onun üstünə salıb, altına basmarladı. Sonra da bıçağı sinəsinə sapladı...

İndi isə burada oturub fikirləşirdi. Alnını ovcunun içində söykəmişdi, sonra ahəstə-ahəstə başını qaldırdı və çəşqin nəzərlərlə ətrafına baxdı. Həmin o tüklü isə zülmətin dərinliyindən hələ də şikayətli-şikayətli zingildəməyindəydi.

– Mən təccübəli bir diyarda yaşayırdım, – deyə içində alov yanmış bir başqası dilləndi. – Biz yer üzündə yaşayırdıq, xoşbəxt idik. Əkib-biçirdik, elə öz valideynlərimiz, bütün əedadlarımız kimi. Geniş vadilərdə üzüm, bugda yetişdirir,



Inventas vitam
juvat excusisse
per artes

dağ yamaclarında zeytun əkirdik. Həyatın mənəsi bizim üçün aydın idi. İndi isə mənim söhbətimə qulaq asın, görün nə danışacağam.

Dağın lap ətəyindəki balaca evdə Cuditta yaşayırıdı. Mənim danışmaq istədiklərim, əsasən, elə onun barəsində olacaq. Deməzdin ki, o, bizim kəndin başqa qızlarından çox fərqliydi, sadəcə olaraq, Cuditta hamidən gözəl idi. Başında səbəti cığırda düşüb gedəndə ətrafdə nə varsa sevincdən çıçəklənir, qaranquşlar düz günəşə sarı millənirdilər. Günəş isə daim başımızın üstündə parlayırıdı, nə qədər ki şəhərimiz vardi, həmişə. Bizim hər hər şeyimiz torpaqdan idi, nəyimiz vardisa, yer üzündəydi; göylər ucalarda, bızdən çox uzaq idi.

Cuditta da torpaqdan idi, yerin bəzəyiidi; bunda ona tuş gələ bilən olmazdı. Kəndin içində ayaqyalın düşüb iri ləpirlər qoya-qoya gedir, yolboyu hamidən gözəl oxuyurdu. Lakin axşam qonşu qızlar ucadan deyə-gülə quyunun yanında toplaşanda o, başını rəfiqəsinin dizləri üstə qoyub söhbətlərinə dinməzcə qulaq asındı, döşləri bərk, ağır idi; lap yetkin qadınınkı kimi, təbəssümü də gözəl idi, qəribə gülümsünürdü – amma yox, xoşbəxtlik hələlik onun yanına gəlməmişdi.

O, məni sevdi. Bir-birimizi uşaq kimi sevirdik, əsl məhəbbət hələ tanış deyildi bizə. Bir yerdə oxuyur, oynayırdıq, axşamlar sıldırırmış qayalarla kimsəsiz dağlara dırmanırdıq. O qədər yüksəklərə qalxırdıq ki, orada insan izi tapa bilməzdim və bir dəfə necə oldusa, azdıq. Hava da qaraldı. Bir də baxdıq ki, qayanın yarığından zəif bir işıq gəlir, sən demə, orada qətiyyən bizim evlərə bənzəməyən, daş və gildən düzəlmüş kiçik bir daxma vardi. Ora getdik, qapısı o qədər alçaq idi ki, içəri keçəndə əyiləsi olduq. Darısqal bir otaqdı, tavan isə elə alçaq idi ki, tərpənməyə imkan yoxdu. Torpaq döşəmədə ocağı vardi, közərərək tüstünlənirdi. İçəri girəndə əvvəlcə heç nə görmürdük, bir azdan insan figurunu seçə bildik – bu, beli lap bükülmüş, çox yaşılı, hisdən qapqara və dəhşətli dərəcədə arıq qarı idi – bir dəriydi, bir sümük. Dizləri üstə oturub ocağı

eşirdi. Tək bircə gözü vardı. Biz azmişiq, dedik ona. Hə, deyə dilləndi; sanki, artıq başımıza gələnlərdən xəbərdar idi. Baxan kimi bilinirdi ki, bizim tayfadan deyildi bu qadın. Evi isə o qədər darısqal və qeyri-adi idi ki, mən buradan tez çıxıb öz vadimizə, günəşin, ağacların yanına, evlərin, insanların yanına getmək istəyirdim, amma bilirdim ki, özümə qalsa, yolu yalnız səhər tapa bilərəm.

Cuditta isə qarı kimi dizi üstə oturdu, ocağa tamaşa edirdi. Qaridan kimliyini soruşdu. Qarı da cavab verdi ki, heç kiməm. Deməli, sən adam deyilsən? Yox, deyə qarı cavab verdi, mən adamları qoruyuram. Cuditta dedi: sənin axı bircə gözün var, necə qoruya bilərsən onları?! Hə, deyə qarı cavab verdi, gözüm bircə dənədi, amma yalnız həqiqi olan şeyləri görürəm, qalan şeylər barədə bir şey bilmirəm. Məgər təkcə həqiqi şeyləri görmək bəs deyil? – Cuditta soruşdu. Burada, yer üzündə bəsdir, qarı cavab verdi. Cuditta dedi: Bilmirəm, baxır kimin üçün necədir, amma mənə qalsa, bəsdir, falima bax, nə olar, – sonra da əlini ona uzatdı. Qız lap odun yanında oturmuşdu, yalın ayaqları qıpçırmızı idi, iri, ağır döşləri paltarının altından özünü bəlli edirdi. Hiss edirdim ki, bərk sevirəm onu, onu buradan qoparıb aparmaq istəyirdim, zülmətdə üzüsağı qaçırmاق istəyirdim, vadiyə, evlərin, insanların yanına, günəşin, ağacların yanına, bilirdim ki, kəndimizin yolunu hətta indi, gecə belə tapardım; o isə məni nə eşidir, nə göründü. Qarı onun əlini tutub xeyli baxdı. Sonra isə dedi: sən doğanda öləcəksən.

Cuditta diksinərək, əlini qarının əlindən qoparmaq istədi bir anlıq, amma yavaş-yavaş çekdi. Hiss edirdim ki, rəngim ağarır, tir-tır əsirəm. Cuditta isə öz səsinə heç bənzəməyən, ölü bir səslə soruşdu: mən niyə ölməliyəm? Qarı dedi: həyat sənin içindən daşib artıq.

Biz oradan getməyə hazır idik, bir-birimizə heç baxmırıldıq. Soruşduq ki, evimizə necə yetişə bilərik. Qarı izah elədi, bəlli oldu ki, yolu tapmaq heç də çətin deyilmiş. Biz zülmətdə çıxdıq.



Inventas vitam
juvat excusisse
per artes

Dinməzcə yanaşı gedirdik, amma həmişəki kimi əl-ələ tutmamışdım. Mən əvvəllər həyat barədə heç düşünmürdüm, sadəcə yaşayırdım, vəssalam, heç məhəbbətin nə olduğunu da bilmirdim. İndi isə... İndi isə Cudittanın qaranlıqda addım səslərini acgözlükə dinleyirdim.

Yol sərt enişə gedirdi. Onun ayağı daşa ilişdi, mən əlimi uzatdım ki, qolundan yapışib kömək edim və əlinə toxundum. Elə istəyirdim ki, Cudittanı hər bələdan qoruyam, onu necə sevdiyimi indi hiss edirdim.

Biz getdikcə daha aşağı enirdik, sərt yamac bitəndə biz yaxşı tanıdığımız yola çıxdıq. Artıq səhər idi. Gözlərimiz qarşısında vadı özünün bütün əzəməti və bolluğu ilə açılırdı, günəş onu ağzına kimi doldurmuşdu, adama elə gəlirdi ki, bu gözəllik nəhayətsizliyədək uzanır. Və mənim, elə bil, ürəyimdən bir daş götürüldü. Dayandım, bütün içimi xoşbəxtlik sarmışdı. Ata evimi gördüm, başqalarının evlərinə baxırdım, ağacları, quşları, bütün həyatı gördüm. Və onda mənə elə gəldi ki, yaşamın mənasını anlamışam, həyatda hər şeyin necə nəhayətsiz, necə işıqlı və gözəl olduğunu dərk etmişəm.

Cuditta yanında durmuşdu, o da vadiyə baxırdı. Lakin dağınıq, dumanlı nəzərlərlə. Birdən mənə siğındı, boynumu qucaqlayıb bütün ağırlığıyla asılaraq dodaqlarımdan ehtirasla öpməyə başladı. Mən, sanki, o dəqiqə məst oldum, axı ilk dəfəydi ki, öpürdü məni. Lakin üzünə nəzər salanda qorxdum və onu özümdən uzaqlaşdırıldım. Mən onu necə sevdiyimi hiss edirdim və onu indi qorumaq istəyirdim, özümdən qorumaq istəyirdim, onunla bir yerdə ölonə kimi yaşamaq istəyirdim. Lakin o, yenə də israrla mənə sixıldı, iti bir hərəkətlə dolu döşlərini açdı, onlardan süd iyi gəlirdi, mən boğulurdum, o, məni dalınca çəkib yerə uzanmağa məcbur elədi, qılçalarını araladı, yox, mən o dəm bu barədə düşünmürdüm, yalnız həyat üçün yalvarırdım göylərə, bütün ömrümüzü birlikdə yaşamaq üçün yalvarırdım. O uzanmışdı, gülümsünürdü. Sonra birdən baxışları ağırlaşdı, tutqunlaşdı,

həyatla ölüm ikisi də birdən doldu onlara – bu görməz baxışlara.

Sonra biz sükut içində qalxaraq evə sarı getdik. Bütün yol boyu bir-birimizlə bircə kəlmə də danışmadıq.

Atamın evi böyük, işqli idi. Mən özüm üçün başqa ev tikdim. Cuditta mənim yanımı köcdü. Biz onunla xoşbəxt yaşamağa başladıq. Həmin il mənim şərabım həmişəkindən çox oldu, elə taxlım, zeytunum da. Üzümlərimi əsashı şəkil-də budadım ki, gələn il daha yaxşı məhsul versin, torpağımızı da səylə şumlaşdırı; Cuditta artıq boylu idi, çöldə-bayırda ehtiyatla dolaşındı.

Yenə yaz gəldi və onun doğmağına az qalmışdı. Bu isti bir gündə, düz günortaçağı baş verdi. O qışqırmır, ağrıya qalib gəlmək istəyirdi. Uşaqqı dünyaya gələndə anası artıq ölmüşdü. Onun qanı çox qatı, çox qaynar idi, bu qan onun ölümünü tələb edirdi.

Uşağı əlimə götürdüm. Bir tıkə idi. Onu bərk-bərk sinəmə sıxıb çıxılmazlıq içində döyükdüm. Bütün evdə boşluq, sakitlik idi, məndən başqa kimsə yoxdu. Qüssə yükünün altında əzilərək durmuşdım.

Burda uzaqdan gələn xor səsi eşitdim. Kimsə oxuyurdu – ağır, ləngərli və yeknəsəq bir nəgməydi, amma səslərində sevinc çalarları vardi. Bu nəgməni elə o dəqiqə tanıdım, qədim dua idi oxuduqları. Dayanıb qulaq asırdım. Başımı aşağı dikib uşağı bağrımın başına bərk-bərk sıxaraq evimin kandarına çıxdım.

Mərasim vadisi ilə ağır-agır irəliləyirdi. Qabaqda əlində uzun paya olan birisi gedirdi, payanın başında kişi orqanının rəmzi təsviri vardi, onu aparan adam əlindəkini lap yuxarı, günəşə qaldıraraq daşıyırdı, onun dalınca da oxuyanlar gedirdi. Bu bizim ata-babaların qədim adəti idi, əcdadlarımız yazın hər gəlisiini, məhsuldarlıq çağını belə qeyd edirdilər. Uşağımı sinəmə bərk-bərk sıxıb dayanmışdım, o qədər balaca idi ki... Bitmək bilməyən insan dəstəsinə



Inventas vitam
juvat excusisse
per artes

baxırdım, belə bir gündə bayram mərasimi görmək mənə qəribə gəlirdi.

Günəş par-par yanırkı, hamı eyni yeknəsəq nəğməni oxuyurdu – xoşbəxtlik nəğməsini, bir ağızdan oxuyurdu. Mən onların qabağına yeridim.

Vadinin ortasında dayandılar. Mən də bir az aralıda ayaq saxladım, özümü onlara tamam yad hiss edirdim. Dəstənin arasında atamı, anamı, bir çox başqa tanışdıqlarımı gördürdüm. Baxdıqca, sanki, bütün ağacları, kəndimizin bütün evlərini, bütün həyatı gördürdüm.

Mənə elə gəldi ki, mövcudiyyətin mənasını bircə anda dərk etdim. Anladım ki, həyat üçün mühüm olanı elə onun özüdür. Əlbəttə, ona ağaclar da lazımdır, adamlar da, bütün yer üzünü rayihəsinə qərq edən güllər də lazımdır, amma, ümumiyyətlə, lazımdır – ayrı-ayrılıqda onların heç biri həyat üçün əziz deyil.

Həyat şəxsən səni sevmir, ey ağaç, heç səni də sevmir, ey insan, səni də, ey küləkdə əsən çiçək, o, səni yalnız öz təzahürü, özünü bürüzə verməyin vasitəsi kimi sevir, elə belə sevir.

Özünü bürüzə verdimi, artıq sevməz, sakitcə məhv edə bilər.

Günəş par-par yanırkı. Günəşi heç belə parlaq, isti gör-məmişdim. Beynimin içi, sanki, qurmuşundan idi: heç nə anlamayaraq uşağım əlimdə durub baxırdım, körpə isə hələ yaş idi, onun bədənidə ana həyatının dirilik suyu vardı. Sərməstedici bir duman içindəydim, sanki, durmuşdum və bu yeknəsəq xoşbəxtlik nəğməsini hamı ilə bir yerdə oxuyurdum – atamla anam kimi, bütün yer üzündəki insanlar kimi. Birdən ayaqlarımızın altındakı torpaq laxladı. Dağlar yarıldı, arasından yanar torpaq çıxdı, sel kimi üzüaşığı, bizim üstümüzə, vadiyə axdı, qarşısına çıxan hər şeyi bir heçə çevirə-rək axdı və göylər dəhşətli gurultudan sarsıldı.

Qorxu içindəydim, uşağımı sinəmə bir az da bərk sıxdım. Lakin yerimdən tərpənmədim. Dayanıb gözləyirdim və

ətrafıma göz gəzdirəndə gördüm ki, hamı hərəkətsiz durub. İnsanlar sadəcə durub gözləyirdilər. Sanki, oləcəklərini artıq bilirdilər və özlərinin yeknəsəq xoşbəxtlik nəgmələrini oxuyurdular, onlara qalan yeganə şey bu idi. Od tutub alışan torpaq bizi uddu.

İndi orada yanmış bir səhra var. Külək dağları aşındırır, torpaq külə çevrilir, qum burulğanları közərmış günəşin üzünü tutur.

O susdu. Sonra sakitcə dedi:

— Mən inanmiram ki, həyat üçün ağaclar və insanlar, gül-lər və çiçəklər qiymətlidir — bütün bunlar ona yalnız onun üçün lazımdır ki, özünü bürüzə verə bilsin. Amma belədə — bunlar heç olmasa da, mümkündür. Yanmış səhra. Boşluqda qum tufanları.

O susdu.

Hamı danışlığı əhvalatın dəhşətli sonluğundan sarsılmışdı. Çoxlarına onun yekun sözləri xoş gəlmədi və onu qəti qəbul etmək istəmirdilər. Amma kimsə deməyə bir söz tapmadı.

Bu yerdə onların arasında oturmuş birisinin səsi çıxdı, amma onlarla danışmırıldı, harasa fəzaya müraciət edirdi. O çömbələrək dizlərini qucub oturmuşdu, hərəkətsizdi, əlində isə seyyahların əsasına bənzər əl ağacı vardı. O deyirdi:

— Mən evimizi isteyirəm, doğma diyarımı. Mən evimizə, həmişə tək olduğum əzəmətli səhrani isteyirəm. Mən evimizi, kimsənin ayaq basmadığı, yolların insan tapdağı görmədiyi ölkəmi isteyirəm. Mən öz evimizi, sərhədsiz və nəhayətsiz diarımızı, kölgə nə olduğunu bilməyən yandırıcı günüşi isteyirəm. Boş və çilpaq, közərmış qumlardan da ölü səmami isteyirəm.

Mən əldən düşərək öldüyüm doğma diyarımızı, öz evimizi isteyirəm. Mən həmişə tənha olduğum böyük səhrani isteyirəm.

Onu təəccüb içində dinləyirdilər. Özlərindən sorurdular: o da bizimkilərdəndir, görəsən? Bu suallarına isə cavab da



tapa bilmirdilər. Onlar bilmirdilər ki, bu adam haradan peyda olmuşdu aralarında.

Bütün eşitdiklərindən can qurtarmaq istədikləri vaxtda, aralarında oturmuş daha birisi dilləndi, nitqində tələskənlik yoxdu, səsi isə aydın, son dərəcə yumşaq idi:

— Mən insanların xilaskarı idim, əzab çəkib ölmək üçün yaşadım. Mən yaşadım ki, insanlara həyatın ləzzətindən qurtaran əzab-əziyyət və ölüm haqqında xəbər verim.

Mən yer üzündə qonaq idim. Dünyəvi nə varsa, mənə çox yad, məndən çox uzaq idi. Ağaclar mənə yaxınlaşmaz, dağlar haradasa lap uezqlarda qalardı. İstər lap dənizin sahilində dayanım – onun qoxusu da xirdaca bir çiçəyin rayihəsindən artıq deyildi mənim üçün, torpağın üstüylə yerisəm də, addımlarımı duymazdım. Külək toxunmazdı mənə, paltarımı oynatmazdım.

Hər şey zahirdədir, görüntündür yalnız, hər şey həqiqi mahiyyətin gözləntisidir. Sadəcə, həqiqi mahiyyətin xiffətidir çəkirik, həyatın bitməz əzabıdır hər şey.

Mən Tanrıni “ata” deyə çağırırdım, bilirdim: o, mənim atamdır və göylər də evimizdir, məni gözlədiyi evimiz. Mən əzaba “qardaş” deyirdim, zira o, mənim canımı həyatdan qurtarırdı, zahiri şeylərdən, həqiqi mahiyyətə aid olmayan şeylərdən qurtarırdı məni. Ölüm ən yaxşı dostum idi, zira əbədi həyatının bir neçə ili boyunca məni insanlar içində yaşamağa göndərən “atamla” həmişəlik qovuşduracaqdı məni. Mən də bütün canlıların qüssəsini öz ciyinlərimə götürdüm. İnsanlar da məni çarmixa qaldırdılar, əzab çəkərək ölməliydim çarmixin üstündə. Onda “atamı” səslədim. Müti inamımı, məhəbbətimi ona ünvanladım, insan əzablarından, bütün canlıların həyat qorxusundan, onların həqiqi mahiyyətə qovuşmaq istəyindən söz açdım. O, məni zülmətdə gizlətdi, bütün yer üzünü zülmətə qərq etdi ki, məni yad gözlərdən gizlətsin.

İnsanlar da mənim xəcimin önündə diz çökdülər sonra, yer üzünün bütün insanları diz çökdülər və məni xilaskar

elan etdilər, onları həyatdan, həqiqətən, canlı olmayan şeylərdən azad etmiş bir xilaskar.

O susdu. Onlar isə nitqindən həyəcanlanaraq gözləyirdilər. Sakitcə dedi:

— Mən burası gələndə isə “ata”mı görmədim, o yox idi. Mən də elə sizin kimi adı insan idim. Həyatın kədəri də, sən demə, heç mənim kədərimə bənzəmirmiş. Həyatın əzabı şirin əzabdır, mənim öz çıyinlərimə götürdüyüm əzaba heç bənzəmir.

Lakin o, sözünü bitirməyə macal tapmamış, tamam başqa bir səs ucaldı:

— Mən insanların xilaskarı idim. Bütün həyatım başdan-ayağa sevincdən ibarət idi, torpaqdan da, günəşdən də ləzzət alırdım. İnsanları xilas etmək üçün gəlməmişdim bu dünyaya, amma gəlməyimlə onları xilas etmiş oldum. Özüm yaşadığım üçün onlara həyatın gözəlliklərindən müjdə verdim.

Mən yer üzündə hökmədarlıq etmək üçün doğulmuşdum. Bir dəfə, hələ çox cavan ikən öz torpaqlarımla at çapırdım. Yay vaxtı, par-par yanmış, aydın bir gün idi. Hər şey mənə çox yaxın idi — bütün insanlar, bütün ağaclar və çiçəklər, yer üzündə nə varsa hamısı yaxın idi. Onda mən anladım ki, həyat hər şeydir, ondan başqa heç nə yoxdur. Bir qadın aldım yanına və o, mənə oğul bağışladı, oğlum da mənə oxşayırıdı, o da yaşamaq üçün yaranmışdı. Öz xalqımı ətrafıma topladım, onu başqalarına qarşı mübarizəyə qaldırdım, ona yaşamağı, ölməyi öyrətdim. Hamımız — həm qələbə çalanlar, həm məğlub olanlar parlaq günəşin altında döyüşürdük. Biz hamımız həyatın şirinliyini duyurduq, amma hamımız gördük ki, bu şirinliyin həm başlanğıcı var, həm də sonu. Qəhrəmanlar qanına qəltən olurdular, ölülər dirilərin nami-nə unudulurdu.

Həmin o səhər yetişdi; döyüş şeypurları səs-səsə verdi. Mən at belinə qalxıb, irəli çapıldım, artıq qoşunu xeyli qabaqlayırdım, əynimdə zirehim-zadım da yox idi, amma özüm silah-



Inventas vitam
juvat excusisse
per artes

lydim. Kimsə qılincını düz sinəmə sancdı, mən onu çəkib çıxardım və anladım ki, mənim də ölmək vaxtım yetişib. Qanıma qoltan olaraq döyüşməkdə davam edirdim ki, bu axır dəqiqlərimdə də həyatdan sona kimi kamımı alım. İndi həmişəkindən də səylə döyüşürdüm bu parlaq günəşin şüaları altda. Bir yeniyetmə düz mənim üstümə çapırkı atını, elə mənim kimi cəsarətliydi, qılincımı çaldım və o, yəhərdən düşdü. Torpağın üstündə uzana-uzana və mənim kimi ölərkən başını çevirərək ardımcı bir xeyli baxdı, qəribə bir baxışla baxdı. Yox, bu baxışda nifrət yox idi – paxılıqlı vardi, atını gözəl həyatın pişvazına çapan birisinə paxılıqlı, o özü isə bütün bunları qoyub gedirdi artıq. Mən sinəmi açıb öz yaramı göstərdim ona. O da hər şeyi anladı, dodaqlarında təbəssüm son nəfəsini verdi.

Lakin hiss edəndə ki, ölüm artıq lap yaxındadır, döyüş meydanından uzaqlara çapdım. Qanım axa-axa atımı gözəl torpaqlarla çapirdım. Çiçəkləri, ağacıları gördüm, dağları, yolları gördüm, günəş altında parlayan kəndləri, onların üzərində pərvazlanan quşları gördüm. Hər şey mənə çox yaxın idi, hər şey mənimləydi və onda hiss etdim ki, həyat hər şeydir, ondan başqa heç nə yoxdur. Yəhərdə qəddimi dikəldərək ətrafıma göz gəzdirə-gəzdirə oldum.

O susdu. Sonra dedi:

– Amma bəlli oldu ki, bu, hələ son deyil və həyatın sevinci mənim yaşadığım sevincə qətiyyən bənzəməz. Həyatın sevinci sırlıdır, aqlasığmadır, mənim sevincim kimi deyil. Mən də hamı kimi insan idim, insandan artıq bir şey deyildim.

Onun bu sözlərindən sonra qulağa xoş gələn bir yeniyetmə səsi eşidildi, uşaq səsi kimi bir az utancaq, çəkingən bir səs:

– Mən insanların xilaskarı idim. Mahiyyətin əsl mənasını açacaq şeyləri onlara söyləmək üçün doğulmuşdum. Həyatın sirri həmişə mənimləydi, başqlarıyla onların inamı,

yaxud inamsızlığı olan kimi. Ətrafımda baş verənlər haqqında düşünərkən yalnız gördükərimi dərk etmirdim, həm də görmədiklərimi anlayırdım, mən bütün görünən və görünməzlərin toplandığı, həmişə aydın və sakit olan açıq fəzaya daxil olurdum. Bir müddət orada qalırdım, ona görə yox ki, nəyisə dərk etməyə çalışırdım, sadəcə olaraq, onun üçün ki, ora aydınlıq idi, axı mən hələ uşaq idim.

Mən nəyə sahib idimsə onlar haqqında düşünmürdüm, onlar həmişə mənimlə idi. Lakin mən hiss edirdim ki, içimdəki mübhəm sırr böyükür və hər səhər yuxudan oyananda duyurdum ki, o da mənimlədir. Gəzməyə çıxanda günəş par-par yanırda, ağacların altındakı otlar şəhdən nur saçırda və mən hər şeyin, bütün canlıların, həm xoşbəxtlərin, həm də bədbəxtlərin məni hansı intizarla gözlədiyini duyurdum. Hər şey mənim içimdəkiləri bölüşəcəyim günüün intizarındaydı. Mən isə daha aydın bir fəzaya girirdim, bütün görünən və görünməzlərin cəmləşdiyi fəzaya və orada getdikcə daha artıq qalırdım, axı hələ uşaq idim və orada – içəridəydi mənim həqiqi evim.

Öləndə cəmi on dörd yaşımvardı. Mən içimdə həyatın sırrını daşıyırdım, onun üçün ölməliydim.

Hamı bu uşaq səsinə sıxlaraq qulaq asırdı. Çarəsizlik sükütu zülmətə hakim kəsilmişdi. Amma birdən onlardan kimsə dedi:

– Mən isə çox məşhur, müştərisi bol və böyük restoranların birinci metrdoteli idim. Bu çətin və son dərəcə məsuliyyətli bir peşə idi. Ən müxtəlif insanların istəyini bilməliydim, elə etməliydim ki, onları razi salasan. Mən də gözəl bilirdim ki, müştərinin razi salmaq üçün nə etmək lazımdır.

Gərək insanların nə arzuladığını anlayasan və hamının işinə yarayasan. Mən adamlarla davranışın qaydasını biliydim və hamı belə hesab edirdi ki, mən bu işə çox yarayıram.

Axi müştərini razi salmaq üçün hər şeyi necə etmək lazımdı olduğunu gözəl bilirdim. Burada nə vardi ki, çox xırda şeylər lazımdı, ən əsası da – fantaziya. Vazda bir dəstə gül,



Inventas vitam
juvat excusisse
per artes

bir az zövq – bəzən hər şeyi elə bu həll edir. Bir də masanın üstü mütləq qüsursuz düzəldilməlidir – bu, bəlkə də, ən vacibidir. Yox, bu göründüyü qədər də sadə iş deyildi. Bu əsl elm idi – insanların içini görmək, onlara yarınmaq. Mən bunu bacarırdım, mənə bel bağlamaq olardı. Həmişə gedərkən məni əmin edirdilər ki, xidmətimdən çox razıdırlar.

Mən, sadəcə olaraq, əvəzedilməz idim. Amma mən də öz işimə əlvida deyəsi oldum, çünkü hamımız ölüsyidik. Onlar, təbii ki, özlərinə yeni metrdotel tapası oldular; bunsuz işləri aşmazdı. İnanmaq istərdim ki, o, müştərilərlə necə davranışmaq lazımlığını bilir və gələnlər elə əvvəlki kimi razi gedirlər.

Onu dinləyənlər lap çasdılar. Artıq bilmirdilər ki, nə düşünələr, başlarında əməlli-başlı qarışqlıqvardı və onda zülmətin arasından kimsə qalxdı.

Burada, əbədiyyət zülmətində kiminsə qalxdığı, oturuşunu dəyişdiyi, ümumiyyətlə, nəyinsə başqa vəziyyətə düşdüyüünü hələ görən olmamışdı. Hami heyrətlə ona baxırdı. Onun üzü, sanki, ehtirasdan yanmışdı, gözləri zülmətdə alışındı. Və danışığın da başqalarının kimi deyildi, nitqi qaynar, alovluydı. O, belə deyirdi:

– Həqiqət nədir? Söyləyin bizə: nədir həqiqət? Bizim yer üzündə yaşadığımız həyat başdan-ayağa xaosdur, nəhayətsiz, sərhədsiz rəngarənglik xaosu! Həddindən ziyadədir hər şey! Hə, həddindən ziyadədir və ondan sadəcə olaraq, baş çıxara bilməzsən. Biz yalnız özümüzə aid olanı görə bilirik, amma bu, o qədər xırda, əhəmiyyətsizdir ki... Həyatın qalan hissəsi isə – olduqca nəhəngdir! Biz hər birimiz təklikdə mübarizə aparırıq, daim nəsə axtarırıq, amma hər kəs yalnız özünü tapır. Biz nəhayətsiz ənginlikdə tənhayiq, tənhalığımız zülmətdə hay salır. Nicat yoxdur bizə – biz həddindən ziyadəyik və olmazın dərəcədə müxtəliflik. Ortaq yol tapa bilmərik.

Onda, bəlkə, həyat həmişə elə məndən, səndən, ondan ibarətdir? Ayrı-ayrılıqda. Bizim bir yerdə olmağımız heç vaxt

həyat deyil? Heç vaxt – kifayət qədər sadə və qəti ifadədir, biz başlarımızı ona söykəyib rahatlıq tapa bilərdik. Başımızı ona söykəyərdik – hər gün öz uşaqlarına eyni sözləri deyən, məhəbbətinin günbəgün gücləndiyini hiss edən qoca ana kimi ona sığınardıq və bəlkə də, xoşbəxt olardıq; öz doğma evinin tavanı altına yiğmiş bir ailə kimi xoşbəxt. Bəlkə, o, yəni həyat o qədər əzəmətlidir ki, onu dərk etmək heç vaxt nəsibimiz olmayacaq? Heç vaxt – zamanın lap sonuna kimi! Onda bizə daim eyni şeyləri danışmaq qalacaq, hərə özününkündən dəm vuracaq və görəcəyik ki, bütün qalan şeyləri bizim üçün keçilməz olan zülmət necə udur.

Həyatın bu qədər nəhəng olması mənim üçün dözielməzdır! Mənim üçün dözielməzdir ki, o, sərhəd tanımır! Bu sonu görünməyən fəzada tənhalığım mənim üçün dözielməzdir!

Mən Tanrınu tapmaq istəyirəm! Bizim üçün onu tapmaq çox vacibdir, onun axtarışına bir yerdə çıxmalyıq ki, nəhayət, hər şeyi aydınlaşdırıraq.

Ona gərgin bir diqqətlə qulaq asırdılar. Hamı onun nitqinin təsirinə düşmüşdülər. Batinlərindəki dərinlikdə gizlənmiş nəyəsə toxunmuşdu, əl vursan qövr edəcək hansısa yaralarına dəymişdi bu adam. Onlar həyatın acılığını qabaqlar heç vaxt bu dərəcədə aydınlığı ilə duymamışdalar, onların bəziləri buna bənzər hissələri, ümumiyyətlə, yaşamadıqlarından, heç xatırlaya bilmirdilər. İndi isə, nəhayət ki, öz vəziyyətlərini bütün ciddiyətiylə dərk etmişdilər. İnsan həyatının necə qatmaqlaşışq olduğunu, onun vüsətini və müşkullüyünü indi hamı anlamışdı. Artıq bilirdilər ki, həyatda insana dincilik, rahatlıq ola bilməz, çünki ayaq basmalı bircə möhkəm bünövrə, bircə qarış yer də yoxdur burada, həqiqət yoxdur. Onlar indi başa düşmüşdülər ki, heç nəyi dərk etmədən, həqiqi bir inanca sahib olmadan onların əvvəl yaşadıqları kimi ömür sürmək necə alçaqlıq, necə rəzalət imiş. Onlar indi dərk etdilər ki, keçilməz zülmətin içində necə nəhayətsiz bir tənhalığa məhkumdurular. Və onlar başa düşdülər ki, buna mütləq son



Inventas vitam
juvat excusisse
per artes

qoymaq lazımdır, nəsə başqa bir şey, hamiya yarayan bir şey tapılmalı, birlikdə aydınlığa, həqiqətə çıxmalıdırlar.

Lakin bəziləri düşündü, ümumiyyətlə, Tanrı varmı? Onlardan biri dilləndi ki, bəs Tanrı necə, ümumiyyətlə, görəsən, varmı? Şəxsən mənim üçün, deyəsən, Tanrı yoxdur. Başqa birisi dedi ki, elə mənim üçün də, deyəsən, Tanrı yoxdur. Lakin digəri – həmin o ehtirasla danışan cavab verdi ki, ayrı-ayrı adamlar Tanrıya ehtiyac duymaya bilər, amma bizim hamımız üçün, milyonlarla insan üçün Tanrı zəruridir. Və dirləyənlər də onun bu sözlərinə inandılar, yerlərindən qalxdılar ki, gedib bu ağlaşımaz həyata görə Tanrıdan cavab tələb etsinlər.

Yerlərindən qalxmaları asan başa gəlmədi onlara. Çətinliklə durdular. Hər biri bir zamanlar özü üçün necə rahat idisə, elə də oturmuşdu, əbədilik və heç bilməzdilər ki, nə vaxtsa vəziyyətlərini dəyişəsi olacaqdılar. Odur ki, yaman çətinliklə qalxırdılar və onların zülmətdə atdıqları ilk addımlar inam-sız idi, ləngər vurur, səndirləyirdilər. Lakin, nəhayət ki, onları irəli aparacaq adamın ətrafına yiğışanda artıq ayaq üstə möhkəm dayanır, ümumi ideyanın müqəddəs alovunda six birləşmiş bir dəstə təşkil edirdilər. Onlar hiss edirdilər ki, bütün bu qarışılıq və düzənsizlikdə, nəhayət, onları birləşdirən nəsnə tapıldı və bu nəsnə ümumi dərd və nəhayətsiz çıxılmazlıqdan ibarət idi. Artıq onları birləşdirən çarəsizliyin bütün dərinliyini duyur və ondan zövq alırdılar. Onlar bu birliyi mübariz ruhun doğurduğu nəhayətsiz insan gücü kimi duyur və ondan təsəlli tapırdılar. İndi özünü xoşbəxt sayanlar bilmirdilər ki, bu xoşbəxtliyə necə nail olmuşdular. Bədbəxtlər isə daha bədbəxt ola bilmədiklərindən təəssüflənirdilər.

Həmin o ehtirasının rəhbərliyi altında yola düzəldilər ki, Tanrıdan cavab istəyələr.

Əgər əbədiyyətin meyarlarıyla ölçsək, əvvəlcə onlar bir o qədər də çox deyildilər. Lakin yolboyu onlara yeni-yeni insanlar, dörd bir tərəfin zülmətində oturanlar qoşulurdular;

saysız-hesabsız. Onlar elə həmin o qorxu və o həyat barədə qızğın söhbətlər gedən kiçik qruplarla rastlaşır, elə dəstələr də görürdülər ki, tam sükut içində oturmuşdular, onları yalnız lap yaxına gələndə görmək olurdu. Hamidən ayrı, tam tənha qaldıqlarını da görür, onları da özləriylə götürürdülər. Onlar xoşbəxtləri və bədbəxtləri, varlıları və yoxsulları, inananları və xəyal qırıqlığı yaşayanları, güclüləri və zəifləri, təslim olmuşları və mübarizə aparanları – bir sözlə, yer üzündə bir zamanlar yaşayanların hamisini özləriylə aparıldalar. Onlar da dəstəyə qoşuldular. Aydın olanda ki, bu əzəmətli yürüş həyatın dəhşətli dolaşıqlığından can qurtarmaq üçün, insanın ətrafinı sarmış, sonu görünməz tənhalıqdan qurtulması üçün düşünülüb, dinməzcə qalxaraq yürüşə qoşulurdular. Gözlərindən yandırıcı əzab oxunan çoxları həyəcandan alışaraq ekstaz içində olanlara qoşulurdular. Elələri də vardı ki, tələsmədən, sanki, yarıkönü'l qalxırdılar, onların sıfətində hələ gizli bir xoşbəxtliyin nuru bəlliyydi və onlar qayğılı-qayğılı harasa baxaraq gedirdilər. Lakin, istisnasız olaraq, hamı yerindən qalxıb bu yürüşə qoşuldu.

Dəstənin başında həmin o ehtiraslı gedirdi, amma daha heç nə danışmirdi, o da indi dəstədəkilərin biriydi, ancaq qabaqda gedirdi. Lakin başını hamidən dik tutmuşdu və baş-qalarından ucaboy görünürdü; içindəki alovdan sıfətinin cıgiləri nurlanmışdı. Yaşayanda çəkməçi idi və çəkilib bir kündə oturaraq işini gördü; indi isə yer üzündə yaşayanların hamisini ətrafına toplayıb Tanrıının yanına aparırdı. Yaşayanda qatran və dəri qoxuyan boğucu havası olan xırdaca emalatxanasında öz həyatına hövsələylə dözürdü, indi isə hamının məsuliyyətini almışdı ciyinlərinə. Hamı onun dalınca gedirdi, zira o, indi dalınca yürüyənlərin gözündə çoxəsrlik məhrumiyyətin təzahürünə çevrilmişdi. Onun simasında özlərini gördü bu adamlar, özlərinin əzab çəkərək haldan düşmüş, qəfəsə salınmış və indi, azadlığa çıxdıqdan sonra, bu bomboş, soyuq dünyadan qorxaraq yenidən evinə dönmək



Inventas vitam
juvat excusisse
per artes

istəyən, lakin buz kimi məhbəsini tərk etməsiylə artıq evi olmadığını anlayan, əbədilik evsiz qalacağının dərk edən ruhlarını görürdülər. Və zülmətdən yeni-yeni dəstələrin qoşulduğu, bu bitmək bilməyən səyahətləri nə qədər çox çekirdisə, bir o qədər də tez-tez həyatın necə dəhşətli, necə müdhiş dərəcədə, təsəvvürdə canlandırma bilindiyindən də nəhəng olduğu barədə düşünürdü və ciyinlərinə bu boyda yüksəlmiş, indi isə onlara dəqiq bilgi və sakitlik bəxş etməklə nicat verməli olan Tanrı haqqında fikirləşirdilər. Hakimi-mütləqin gücü və daim nəsə istəyən ruhu barədə fikirləşirdilər, o ruh barədə ki, zənginliyinə baxmayaraq, daim nəsə arzulayır və içində mütləq bir alov işarmalıdır ki, uzaq səyahətini daha heç bir yol olmayan səhrada başa çatdırılmış səyyah əllərini öz istisində necə qızdırırsa, onun da sevincsiz mövcudiyyətini eləcə bəzəsin. Tanrı bu sıfətini onlara da verməliydi.

İnsanlar isə elə hey gəlir, gəlirdilər. Ağlaşımaz böyük-lükə dəstələr yarandı. Artıq təxəyyül belə onları öz içində yerləşdirməkdən imtina edirdi. Onlar sahilsiz okean kimi dalğalanırdılar və nəhayət, bu həyəcanlandırıcı insan okeanı, sanki, hərəkətdə dondu və indi yalnız bütün tənha və mübariz, çəşqin və atılmış, bütün axtaran və axtarışında var olan fəndlərdən ibarət yeni-yeni insan sellərinin ona sarı axmasını, ona qovuşmasını duyurdu. İnsanlar isə yalnız ona sevinirdilər ki, artıq bir yerə toplaşmaqdadırlar və hər an yeni-yeni adamlar yanaşacaq, düz sonuncu fərdə kimi, hamı bir yerdə olana kimi. Bu, əgər yerdəki zamanla ölçsək, yüzilliklər, minilliklər boyu davam etdi, zira çox əzəmətli, möhtəşəm bir hərəkat idi.

İndi irili-xirdalı bütün selləri, bütün çayları öz qoynuna yiğmiş bu insan okeanı gur-gur guruldayırdı – insan dalğaları bu okeanın səthində oynayır, ağır-agır qalxıb-enir, bir-biriylə toqquşurdular; şahə qalxaraq bir-birinə keçir, sonra hamarlanıb xirdaca ləpələrə çevrilir və tamam başqa yerdən bir də qalxıb-enirdi. Sonra hər şey yenidən sakitləşməyə

başladı, okeanın sərhədləri, sanki, sıxılıraq sərtləşdi və daha dəyişmədi; dəmir çəpər kimi hər şeyi öz içində qapayaraq daha bayırdan heç nə buraxmadı. Lakin buraxası bir şey də qalmamışdı artıq; bayırda yalnız boşluq vardı.

İndi, nəhayət ki, hamı toplaşandan sonra, insanların, tufanlı dənizdə dalğaların qaynaşaraq qarışlığı kimi, bir-birinə qarışmasından sonra sakitləşən adamların içində tama-mılə heyrətamız bir şey baş verdi – belə bir şeyin olacağı kimsənin ağlına belə gəlməzdi. Hər şey birdəfəlik sakitləşəndən sonra onların içində qəribə bir hissiyyat oyandı, sanki, onlar artıq çoxluq deyildilər, tək, vahid idilər. Sanki, hamısı bir yerdə bir bütövlüyü çəvrilmişdi: hər şey bir-birinə uyuşur, yarasıldı. Onlar, həqiqətən, vahidləşmişdilər və bu vahid o qədər sadə idi ki, gözlərinə inanmayaraq ətrafa döyükə-döyükə baxırdılar. O, indi nə mürəkkəb idi, nə dolaşıq. O, indi, sadəcə, çox nəhəng idi. Yox, nəhəng deyildi, sadəcə, çox idi.

Hami və hər kəs burada özünüküni tapırdı. Burada çətin bir şey yox idi, hər şey öz-özünə alınırıldı, sanki. Hər kəs azacıq axtarandan sonra özünə bənzəyənlərin yanında tapır-di yerini və tezliklə bir düzən yaranırdı. Belə çıxırdı ki, onları həyatları özünün rəngarəngliyilə o qədər də fərqlənmirdi bir-birindən, hər növ öz-özlüyündə çoxsaylı olsa belə, növlərin sayı az idi və müxtəlif növlər bir-birindən ayrılaraq özü-nə yer tapandan sonra, bəlli cinslər formalaşdı – özünəməxsus cəhətləri olan cinslər. Çoxluqdan birləş məhz belə yaranırdı. Son dərəcə bədbəxt olanlar burada son dərəcə bədbəxtləri tapırdılar, ümumiyyətlə, xoşbəxtlər başqa xoşbəxtləri, möminlər möminləri, tərəddüd edənlər tərəddüd edənləri tapdılar, qiyamçılar axtarış elə daim qiyama qalxanların yanında qərar tutdular, xəyalpərəstlər həmişə xəyalala dalaraq xiffət edənləri, sevgililər sevənləri, şəbədəbazlar özünün acı ironiya və nifrətində qapananları, tərk edilənləri, mərhəmətlilər mərhəmətliləri tapdılar və çəkməçilər çəkməçilərin, süpürgə hörənlər süpürgə hörənlərin, qəbir-



Inventas vitam
juvat excusisse
per artes

qazanlar qəbirqazanların, quldurlar quldurların, əzabkeşlər əzabkeşlərin, qəhrəmanlar qəhrəmanların, təlxəklər təlxəklərin, heç nə olmayanlar da heç nə olmayanların yanında durdular.

Əvvəlcə, nə qədər ki hərə öz yerini axtarır, özünəbənzərləri tapırı, bütün bu çoxmilyardlıq dəstələr daimi hərəkətdə idilər və bu dalğalanan insan okeannın üstündə bir uğultu dururdu. Lakin budur, haradasa eyni görkəmli yüzminlik dəstələr formallaşandan sonra onlardan kimliklərini soranda bir səslə cavab verirdilər ki, biz dükançı Pettersonlarıq. Burada isə daha böyük kütlə durmuşdu, onları səslədilər ki, bəs siz kimsiniz? Onlar isə qüssə içində bir ağızdan cavab verdilər: biz dirnağında qara ləkəsi olanlarıq.

Lakin yerlərini tam tapandan sonra bütün dəstələr birləşdi, heç bir cəhatiylə fərqlənməyən bir vahid təşkil etdi və tədricən tam sakitlik çökdü araya, hər tərəfdə qəribə bir hüzur bərqərar oldu və həyat artıq qətiyyən qəribə, anlaşılmaz bir şeyi xatırlatmırıldı, hər şey tam aydın, hər şey necə lazımdırsa, elə idi. Bütün bunların mənası, görünür, bu idi ki, ayrı-ayrılıqlıda hər kəsin yaşamaq haqqı vardi, lakin onlar birləşəndə tam, bütöv bir nəsnə təşkil etməliyidilər. Məntiq o qədər sadə idi ki, buna daha heç nə əlavə edə bilməzdi. Qətiyyən heç bir şey.

Heç bir qarışılıq da yox idi. Hər şey nizamlı və çox etibarlı, necə olmalıdır, elə idi. Və heç bir tənhalıq da mövcud deyildi, zira onların arasında elə birisi yox idi ki, eynən özü kimi bir neçə milyard adam tapılmasın. Nə çıxılmazlığa, nə nigarançılığa, nə köməksizliyə yer yox idi burada. Hər şey düzənli, hər şey necə olmalıdır, elə idi. Hamı, sözün əsl mənasında, sarsılmışdı. Vücudlarını böyük sevinc, dərin min-nətdarlıq hissi doldurmuşdu. Öz ətraflarına sakit baxışlarla göz gəzdirirdilər, hər yana dinclik və mərhəmət, bütövlük hakim kəsilmişdi. Onlar necə qorxduqlarını, axtarışlarda çəkdikləri əziyyətləri, daim əzab içində qovrulmalarını, qorxu

və tərəddüd keçirmələrini, öz batinlərini daim qazımalarına rəğmən, lap dibə çata bilmədiklərini, zülmətdə əllərini irəli açıb özünə qardaş ola biləcək bir kimsəni yana-yana aradıqlarını xatırlayırdılar, lakin məgər idraka tabe olmayan nəhayətsiz boşluqda kimisə tapmaq mümkün idi? İndi isə onların içini dərin sevinc və məmnunluq hissi doldururdu. Lakin bütün gecəni firtinayla mübarizədə olan birisi səhər açılında birdən görür ki, tufan artıq başa çatıb, dəniz sakitləşib, heç meh də əsmir və nəhayətsiz ənginlik bir sükünet nuruna qərq olub, o, əvvəlcə nicat tapdığına, hər şeyin aydın və işıqlı olduğuna nəhayətsiz dərəcədə sevinir, fəqət sonra dinc üfüqlərə diqqət yetirək, qəflətən içində bir çəşqinliq, boşluq duyur və beləliklə, ətrafinı çıxdan arzulanan hüzur sarmış belələri də birdən öz batinlərində bir boşluğun acısını yaşayası oldular. Hər şey çox sadə, bəsit idi. Hər şey tam aydın və anlaşılan idi. Hər şey məhz onlar bir zamanlar istəyən kimiydi, bütün həyatları boyu, həmişə bunu arzulayırdılar. İndi artıq mübarizə aparası, sənə əzab verəsi bir şey də yox idi.

Onlar, sanki, əzilirdilərindi. Çəşib durmuşdular, bilmirdilər özləriylə nə etsinlər, canlarını hara daşınırlar. Onlar qəfələtən mövcudiyətlərinin mənasını təşkil edən bütün nəsnələrdən bir anda məhrum olmuşdular. İçlərini heç bir qorxu doldurmurdur. Heç bir həyəcan onları irəli aparmırdı. Hər şey öz-özünə bitmişdi, hər şey necə olmalıdırsa, elə idi. Tanrıını axtarmağın da artıq bir mənası qalmamışdı. Hər şey elə onsuz da anlaşılan idi və əslində, anlamalı bir şey də qalmamışdı. Hər şey necədirsa, eləydi.

Hər tərəfə dərin bir sükut çökdü, bir cansızıcı boşluq hakim kəsildi.

Bu vaxt irəli çıxan bir adam xırıltılı, lakin təsirli səslə danışmağa başladı; o, boyca alçaq, səliqəsiz, pintlə görünürdü, lakin qəddini dikəldən kimi boyu da ucaldı və ilhamlı, əsəbi sıfətində ruhunun bütün çalarları çox bariz şəkildə oxunurdu. O deyirdi:



Inventas vitam
juvat excusisse
per artes

– Yaxşı, bu axı nədir belə?! Nədir bu?! Bizim mübarizə və əzablarla yaşadığımız, başımızın üstündə zülmət pərdəsi kimi asılan, ürkək fikirlərimizin dələrək keçməyə can atlığı, yaşama başlayandan daim yalnız irəli getməyə can atlığımız, hamı və hər kəs üçün həqiqəti tapmağa çalışdığımız bu həyatın içində, belə çıxır ki, bizim aradıqlarımızın heç biri yoxdur, o yalnız özü-özünü təkrarlamaqla məşğuldur? Hər dəfə, yenidən elə həmin şeylər, eyni bəsit, primitiv məna, miskin məzmun, elə həmin heçlik, elə həmin boşluq. Biz yorulmaq bilmədən mübarizə aparırıq, amma belə çıxır ki, heç mübarizə aparası bir şey də yoxdur! Biz sinəmizi yırtıraq orada, içəridə isə yalnız ürək, taleyinə özündən qabaq və sonra döyü-nərək ölmək yazılmış min-min ürəkdən bir ürək döyüür. Biz öz sinəmizdə hər şeyi kamına çəkən müqəddəs bir alov duyuruq, sən demə, bu yalnız ürəyimizin döyünməsi və yaşaması üçün zəruri olan yanacaq imiş; donaraq canımızın çıxmaması üçün yataqlarımızı qızdırıyan yanacaq.

Beləliklə, bütün bunlar yalnız onu görə mövcudmuş ki, biz çəzməyək! İslimiz bitəndə, canımız çıxanda da yaxşı yem-lənmiş, öz payını günəşli yer üzündə bəs deyincə gövşəmiş ətlik mal-qara kimi qulağıımızdan tutub hərəmizi öz pəyəsinə aturlar və özümüzdən sonra qoyduğumuz yeganə şey gələnilki ot üçün peyin olur. Buna da həyat deyirlər! Başdan-ayağa yalan, içimdə ən müqəddəs saydığım ilkin mahiyyətin dəh-sətli təhqiridir bu! Rəzalət və miskinlikdir! Bundan sonra yaşamağın özü də alçaqlıqdır!

Nə səhvlər var, nə kədər. Nə bədbəxtlik, nə qövr edən yaralar, nə də sakitlik nə olduğunu bilmədən çırpinan ürək var. Heç nə yoxdur. Heç bir şey. Həyatın bütün zənginliyi və acılığı, içimizi qorxu və qarşısızlanmaz bir həyəcanla, nəhayətsiz qüssə ilə dolduran nə varsa – belə çıxır ki, bir heç imiş! Məna və məzmun, əhəmiyyət daşıyan həmin o tək nəsnə isə hər birimizin mənliyindən kənardə qərar tutubmuş.

Mən tənha bir yolcu idim, evsiz-eşiksiz, daim axtaran və dincilik nə olduğunu bilməyən yolcu. Bəs indi nəyəm?! Heç nə. Bir boşluq. Tənhalıq yasaqlanıb artıq və mən bir heç dönmüşəm. Təklik indi hamiya qadağandır, kimsə özünə kimini heç kəsin qədəm basmadığı, özündən sonra isə silinib itəsi ciğirlə getməyəcək. Kimsə çırpıntısı eşidiləsi olmayıacaq, zülmətdə donan qanlı ürəyi ilə təkbətək qalmayacaq.

Tənhalığım yasaqdır mənim və həmişə yasaq olaraq qalacaq.

Bu necə boşluq, bu necə mənasızlıq!

Bu düzülməzdir və mən içimdəki nifrəti köməyə səsləyib, qiyama qalxıram! Mən içimdə ən müqəddəs nə varsa hamisini təhqir edənə nifretimdən alışaraq, qiyama qalxıram. Mən Tanrıni axtarıram, mən Tanrıni tapmaq istəyirəm! Bizə onu tapmaq lazımdır ki, həyatın mənasızlığına görə cavab verməsini tələb edək. Biz Tanrıni tapmalyıq ki, həyatın birmənali olmasına, ondakı vahid həqiqətin isə bəsitliyinə, insan üçün təhqir anlamı daşmasına görə ittihamımızı şəxsən onun özünə təqdim edək. Bizə Tanrıni tapmaq lazımdır ki, ondan səhvlərimizi, tərəddüdlərimizi, ruhumuzun sərhədsiz laübəliliğini, qorxumuzun hədsizliyini, indi sərhəd qoyulmuş sonsuzluğun əbədi ənginliklərini tələb edək!

Onlar natiqə getdikcə artan həyəcanla qulaq asırdılar. Onun nifrəti hamiya yoluxdu, hər kəs içindəki nifrətin necə doğulduğunu, qalxaraq böyüdüyüünü və artıq daşış bütün bu insan okeanını ağızına almasını aydın duyurdu. Onun ilhamlı, əsəbi sıfətinə baxırdılar və bu onların öz sıfəti idi – əzab yalvarışlarının və titrək həyəcanın təcəssümü, ruhun tənhalıq arzusu idi, elə tənhalıq ki ondan nicat tapmaq mümkün deyildi və onlar həyatın kobud qəddarlığını dərk etmişdilər: necə qəddar bir sevinclə alırdı əllərindəki hər şeyi! Qışqırıqlar eşidildi ki, “biz Tanrıni taparıq!” Artıq hər tərəfdən, uzaqlardan belə nidalar eşidilirdi. “Biz Tanrıni tapıb cavab verməyə məcbur edərik! Biz onu həyatın aydınlığına görə məsuliyyətə cəlb



Inventis vitam
juvat excusisse
per artes

edərik! Biz ondan bütün qorxuları, bütün zülməti, dibsiz dərinlikləri, bütün dərkedilməzlikləri özümüzə qaytarmasını tələb edərik!” İnsan kütləsi üzərində təlatümə gəlmış okeanın gurultusu təki çıçırtılar, qışqırıqlar gəzirdi: “Biz Tanrıni axtarıb taparıq, onu məsuliyyətə cəlb edərik!”

Onlar həmin o ilhamının başçılığı altında təntənə ilə yola düzəldilər.

Bu qəribə səyahət idi. Nəhayətsiz insan okeani ağır-ağır, lakin durmaq bilmədən dalğalanırdı. Suların hərəkətində elə bir əzəmət vardı ki, hamının içində məmnunluq oyadırdı və bu əzəmətin ruhu onların düşüncələrinin misilsiz əzəmətinə mistik bir inamla, qaynar əminliklə doldu. Onlar gedir, gedirdilər, lakin mənzilbaşına heç cür yetişə bilmirdilər. Onlar əsrlər, minilliklər boyu elə hey gedirdilər və heç cür çata bilmirdilər və onda fikrə getməyə başladılar: həddindən artıq görünməmiş, ağlaşıgmaz bir işə girişmişdilər, deyəsən, könüllərindən öz miskinliklərini o boyda əzəmətin qarşısına çıxarmaq keçirdi, axı o, qəddar, özünün xəlq etdiyi qarışqa yuvası kimi qaynaşan həyata öz dərkolunmaz mahiyyətinin xirdaca parçasını, bir balaca sevinc və dincliyi, azacıq bilik və günəş hərarətini bir parça çörək kimi ataraq, sərvətinin üstündə möhkəm oturub özüyün və insanlar bədniyyətlilik-lə çulğuşmış qorxu içində dərk edirdilər ki, bir azdan onunla üz-üzə dayanası olacaqlar. Amma mənzilbaşına heç cür çata bilmirdilər. Tanrıının yolu həddindən ziyanə uzun imiş.

Həmin o ilhamlı camaati mənzilbaşına çatdırıa bilmədi. Məcbur oldu aralarındaki ağsaqqallara müraciət etsin ki, onların hamısı qabağa çıxıb qüvvələrini toplayaraq, yolu tapmağa cəhd göstərsin. Ağsaqqallar müdrük, sarsılmaz insanlar idi, amma indi onlar da həyəcana qərq olmuşdular. Dodaqlarını möhkəm sixaraq irəli çıxdılar, tərəddüdlərini heç nə ilə bürüzə vermədilər, lakin üzlərindən necə gərgin daxili həyəcan içinde olduqları bəlli idi. Beləliklə, yürüşə onlar başçılıq etdirilər. Ağsaqqallar gedir və gedə-gedə ətraflarına diqqətlə

nəzər salırdılar. Onların ardınca isə qalanları səbirli bir mütiilik içində irəliləyirdilər. Hərdən kimsə camaatin başı üstündən qabağa baxmağa cəhd göstərirdi, amma əksəriyyət, sadəcə olaraq, rəhbərlərinin dalınca gedirdi, hövsələli bir intizar içində elə hey irəliləyir, irəliləyirdi. Ətraf bomboş, sükut için-dəydi. Onlar gedir, gedir, amma çata bilmirdilər.

Nəhayət, uzaqda zəif bir işıq göründü. Sakit işıqdı, sayrışmırıldı, lakin o qədər zəif idi ki, ətrafdakı zülmətin içində zorla seçə bilirdilər onu. Onlar fikirləşirdilər ki, yəqin, orada bir dəniz nur var, sadəcə olaraq, indi çox uzaqdadır deyə, belə kiçik görünür. Nəhayət, üstündən çox illər keçəndən sonra, ora yaxınlaşa bildilər. Sən demə, şüşəsini toz basmış kiçik bir lampa imiş yanın, ətrafinı solğun, sakit nura qərq edirdi. Bir qoca onun işığında odun yarındı. Onlar başa düşdülər ki, Tanrı elə bu kişidir.

Bəstəboy idi, belində azacıq donqarlığı vardı, amma bədəndən möhkəm görünürdü. Əlləri kobud idi – belə əllər bütün həyatı boyu ağır və yeknəsəq bir işlə məşğul insanlarda olur. Qırışlı sıfətində yorğunluğun əsəri duyulurdu, lakin üzünün ifadəsi müti və ciddi idi. Onları görmürdü.

İrəlidə gedənlər arxadan gələnlərin təzyiqini zorla dayandırıa bildilər. Onun qarşısında heyrət içində durdular. Ona baxır, baxırdılar və heç nə anlamırdılar. Arxada dayananlar barmaqlarının ucunda qalxaraq, maraqla boyunlarını uzadırdılar, sıraların arasıyla kor bir uğultu keçib haradasa lap uzaqlarda dondu. İrəlidə onların ən qocaman və müdrik ağsaqqalları durmuşdular, ruhlarının yorulmadan çalışması onlara bir nəcabət bəxş etmişdi, indi gözləri nəcib bir etiraz içində parlayırdı.

– Sən Tanrısan? – deyə, nəhayət ki, qocaya müraciət elədilər, səsləri titrəyirdi. – Deməli, Tanrı sənsən?

Qoca çəşqin nəzərlərlə baxdı onlara. Amma cavab vermədi, yalnız razılıq əlaməti olaraq başını tərpətdi.

– Və sən burada odun yarrsan! – onlar dedilər.



O, yenə susdu. Əlinin arxasıyla ağzını silib ətrafına utancaq nəzərlərlə baxdı və başını yenə aşağı saldı.

– Biz bir zamanlar yer üzündə yaşayınlarıq, – dedilər.
– Biz sənin xəlq etdiyin həmin o həyatıq. Biz həmin o daim mübarizə aparan, daim əzab çəkən, tərəddüd edən və inanan, zülmətdə, yolun, izin olmadığı yerlərdə qədəm-qədəm irəlilə-yən, daim nəsə axtaran, nəsə tapmaq istəyən, nəyəsə ümid bağlayıb, nəyinsə təşnəsi olanlarıq, biz öz varlığımızdan kənarlara çıxməq istəyənlərik, ürəklərimizi sinəmizdən qoparıb qarşımızdakı sərhədlərdən o üzə ataraq, onları əzablı tənhalıqda qanı axa-axa qalmağa məhkum edənlərik. Bu – bizik! Sən bizi hansı məqsədlər naminə yaratdırın?

Qoca sixılır, əzilirdi. Ona məsələnin nə yerdə olduğu və bu adamların kimliyi, sanki, indicə çatmışdı. O, başını qaldırıb, ayaqları altında təlatümlənən insan okeanına tərki-dünyalara məxsus çəşqin nəzərlərlə baxdı. Ucu-bucağı görünmürdü. Hansı səmtə baxsa, insan dənizi bitmək bilmirdi. Başlardan ibarət, milyardlarla milyard başdan ibarət dəniz – nə ucu bəlliyydi, nə bucağı.

O artıq baxmadı. O, torpağa göz qoyurdu, yəqin, indi nə etməli olduğunu bilmirdi. Baltasını bayaqdan qoymuşdu bir kənara. Əynindəki paltarı köhnə, nimdaş idi – indi bu lap gözə girirdi. O, əlini ağappaq, seyrək saçlarına çəkdi və əli çarəsiz halda yanına düşdü. İndi, əlləri işdən azad olanda, sanki, onları nə edəcəyini bilmirdi.

– Mən axı sadə zəhmətkeşəm, – nəhayət, sakitcə dil-ləndi.

– Bunu elə biz özümüz də görürük, – deyə əsil-nəsillilər cavab verdilər. – Əlbəttə, bir gəl hələ görməyək də, – deyə hamı, hətta lap arxada olanlar belə təsdiq etdilər.

Qoca özünü bir az da itirdi. Onların qabağında sözlərdən əzilərək, müti bir görkəmlə durmuşdu:

– Mən həyati yaradanda məxsusi bir şey düşünməmişdim,
– deyə həmin o bayaqkı etiraf ahəngiyılə sözünə davam edirdi.

Onun bu sözlərindən əsil-nəsillilər sarsıldılar:

– Siz bir buna baxın! – Gözləri alışib-yanırdı. – Məxsusi bir şey düşünməyibmiş! Biabırçılıqdır bu! Lap biabırçılıqdır!

– Düşünməyibmiş! – Bu nida əks-səda kimi sıraların üstündə gəzdi. – Siz bir buna baxın! Biabırçılıqdır bu! Biabırçılıqdır!

Onların qəzəbi qocanı lap birtəhər elədi. O bilmirdi ki, əllərini nə etsin. Ağsaçlı başını aşağı dikmişdi. Görkəmindən necə əzab çəkdiyi bəlliyydi. Nəhayət, elə bil, özünü ələ aldı:

– Mən bacardığım kimi elədim, – deyə sakitcə dilləndi.

Bu sadəlövh cavabda, onlara müqavimət göstərmək bacarıqsızlığında riqqətləndirici nəsə vardı və əsil-nəsillilər bunu duyduilar, lakin sözlərinə elə bayaqkı ahənglə, quru və sərt davam etdilər:

– Sən bizi ora, kədər yuvasına atmışan, əzab və əziyyətə məhkum etmişən, adı da bilinməyən dibsizliyə tullamışan. Sən bizi əbədi əzaba məhkum etmişən, tikanlı yollardan ötərkən çınimizdə bədbəxtlik yükümüzü daşımaga vadar eləmişən. Sən bizi inandırmışan ki, həyatımız yalnız çəkdiyimiz əzablarla əzəmət və dəyər qazanır, əbədiyyət və Tanrıının gözündə qiymətə minir. Sən bizi əldən düşməyə, çıxılmazlığa düçər olmağa, ölməyə məcbur etmişən. Niyə axı, niyə?

Qoca sakitcə cavab verirdi:

– Mən bacardığım kimi etmişəm.

Onlar davam edirdilər:

– Sən bizə günəş və sevinc bağışladın, həyatın gözəlliyindən, ayaqlarımızı sərinlədən şəhli səhərin hər şeyin – ağacları, güllərin və dağların xoş rayihə saçılığı səhərin – bütün gözəlliliklərindən ləzzət almağımiza icazə verdin. Sən torpağın bəxş etdiyi bəxtiyarlığı tanımağımıza imkan yaratdın, torpağı öz evimiz, öz çiçəklənən evimiz saymağa məcbur etdin; sən məcbur etdin ümidiimizi ona bağlayaqlı ki, həyat yalnız sevinc, parlaq işiq, bitməz sabahdır. Niyə axı, niyə?!

Qoca sakitcə cavab verirdi:



Inventas vitam
juvat excusisse
per artes

– Mən bacardığım kimi eləmişəm.

Onlar davam edirdilər:

– Sən nə ona inanırdın, nə buna. Sən sadəcə olaraq bax-dın ki, belə eləsən işin daha yaxşı gedəcək. İstəyirdin ki, həyat öz-özünə getsin, ona bir sonluq düşünmək lazım olmasın. Sən yalnız yer üzündə həyatın olmasını istəyirdin, vəssalam. Niyə, niyə axı?

Qoca yavaşca cavab verirdi:

– Mən necə bacarırdımsa, elə də elədim.

Bu hər dəfə təkrar olunan cavab onları çəşdirirdi və onun bu sözləri o qədər müti, riqqətləndirici idi ki, axırda qeyri-iradi susdular. Lakin içlərində qaynayan ehtiras çölə çıxmağa can atırdı və onlar tutduqlarını buraxmırıldılar:

– Yaxşı, bütün bunları nəyə görə etdin axı? Hər halda, nəsə bir məqsədin olub da! Bu həyat adlı iblis maşınını niyə işə saldın? Axı belə çıxır ki, biz tam sadəliyə və eyni zamanda da, çətinliyə can atmağa məhkumuq? Biz daimi sevinc istəyirik, özümüziñ işiq və bəxtiyarlıq hüququmuza əmin olmaq istəyirik və eyni zamanda, içimizdə bir inkarçılıq yanğısı kükrəyir və istəyirik ki, ümumiyyətlə, heç bir sevinc olmasın. Biz nəhayət-siz qorxu diləməyə, heç kəsin anlaya bilməyəcəyi, bizi ya öldürəcək, ya da tam əldən salacaq əzablar arzulamağa məhkumuq və bununla yanaşı, əmin olmaq istəyirik ki, qorxu üçün heç bir əsas yoxdur. Biz hər şeydə bir ahəngdarlıq, düşüncələrimizə, əldən düşmüş qəlbimizə bir sakitlik arzulayıraq və bununla yanaşı, içimizdə bir inkarçılıq yanğısı var, istəyirik ki, ümumiyyətlə, heç bir düzən, heç bir dinclik və sakitlik olmasın. Belə çıxır ki, biz hər şeyi eyni anda istəməyə məhkumuq.

Qoca artıq onları daha sakit dinləyirdi. Görkəmindən elə bayaqki kimiydi, amma, hər halda, indiki vəziyyəti bayaqkın-dan xeyli fərqlənirdi, baxmayaraq ki, mütiliyi heç də əskil-məmişdi.

– Mən sadə zəhmətkeşəm, – deyə onlara nəzər salaraq dedi. – Mən yorulmaq bilmədən çalışırdım. Günlər uzunu

öz işimi görürdüm, həmişə, özümü nə qədər xatırlayıramsa, elə bununla məşgul olmuşam. Ümumiyyətlə, heç nəyə can atmamışam. Nə sevincə, nə kədərə, nə inama, nə tərəddüdə – heç bir şeyə. Mən sadəcə istəyirdim ki, yer üzündə nəsə olsun, heçliklə, boşluqla kifayətlənməli olmayasınız.

Onun bu sözlərindən irəlidə dayanan əsil-nəsillilərin, sanki, ürəyi sancdı. Onun sakit baxışlarıyla rastlaşdırıldılar – gözlərindəki ifadə onları, içini yandıran səbirsizliyə heç bənzəmirdi. Qocaya baxırdılar və o, sanki, göz önündə böyüyürdü, qəflətən o dərəcədə böyüdü ki, bəlkə də, artıq dərk edə bilməzdilər onu, böyüməyiylə də elə əvvəlki kimi yaxın qalmışdı bu insanlara. Onlar susurdular, sinələrində nəsə iliq bir şey oyanırdı, yeni, hələ tanımadıqları bir nəsnə, onların gözləri nəmləndi, dilləri artıq özlərinə tabe olmaqdan imtina edirdi. Lakin arxada duran milyardlar üçün, qocanın səsini eşidə bilməyənlər üçün batılınrindəki nigarənciliq sakitləşmək bilmir, əksinə bir az da artırdı. Onlara elə gəlirdi ki, qoca sadəcə tərslik edir və həqiqəti onlara açmaq istəmirdi, odur ki, daxillərində toplanmış qəddarlıq bayırə çıxmaga can atırdı. Onlar bu tərs qocanı ağzını açmağa məcbur edərlər. Amma bircə şey qəribə gəlirdi onlara, əsil-nəsillilər, nədənsə, hamısı birdən susmuşdu. Geri çəkilirdilər, yəqin, onlara xəyanət edirdilər. Onların nə vecinə ki, kimsə nicat diləyir, kimsə acı taleyinin əlində əsirdir. Eybi yox, nə olar, özləri girərlər bu döyüşə, baxmayaraq ki, qanı daman ürəklərindən savayı, başqa bir silahları da yoxdur.

Bu milyardların içində saysız-hesabsız balaca uşaqlar da vardi, bütün uzun yolboyu onlar bacardıqları kimi oynayıb-əylənirdilər, hara və niyə aparıldıqları barədə heç anlayışları da yox idi, amma indi seçim onların üzərinə düşdü, öz anlaşılmazlığı ilə dəhşətli olan həyatın adından danışmağı onlara etibar etdilər. Uşaqları Tanrıının yanına gətirərək, batılınrindəki nəhəng qəddarlıqla düz gözlərinin içində baxıb çıçırdılar:



Inventas vitam
juvat excusisse
per artes

– Bəs bunları niyə xəlq etmişən?! Bu günahsız körpələri yaradanda nə düşünürdü?!

Uşaqlar əvvəlcə utandılar, yalnız arxaya boylanaraq, böyüklərin üzlərinə baxırdılar; bilmirdilər ki, nə etməlidirlər, onlardan tələb olunan nədir. Onlar dayanıb inamsız nəzərlərlə bir-birinə baxırdılar. Sonra qocaya yaxınlaşıb onu six dövrəyə aldılar. İki ən kiçiyi xirdaca əllərini ona uzatdı, qoca da dizlərini qatlayıb oturdu və balacalar onun dizlərinə dirmandılar. Qocanın iri, qabarlı əllərinə baxır, saqqalını qarışdırır, barmaqlarını ağızına toxundururdular, görünürdü ki, bu mehriban qoca çox xoşlarına gəlir, uşaqlar ona sığındılar, o isə bir əliylə onları tutub qucaqladı.

Qoca gözünü qırpanda bir damla yaş yanağından süzüldü. Körpələrin başını ehtiyatlı bir yönəmsizliklə, mehriban-mehriban sığallayırdı, sığallayanda barmaqları əsirdi.

– Mən onda heç nə barədə düşünmürdüm, – deyə çox astaca dedi, amma sözlərini hamı eşitdi. – Mən, sadəcə, sevinirdim onlara baxanda, sevinirdim, vəssalam.

Hamı durub uşaqlarla əhatə olunmuş Tanrıya baxırdı və hamının qəlbində, sanki, nəsə əriyir, genişlənirdi. Kişilər riq-qətə gəlmələrini gizləməyə çalışırdılar, qadınlar isə astaca burunlarını çəkirdilər: hər birinə elə gəlirdi ki, Tanrıının dizləri üstə oturan məhz onun balasıdır, Tanrı onun başını sığallayırdı və xoşbəxt göz yaşları axırdılar. Ortaya çökmuş sükutda yalnız yüngül hicqırtılar eşidilməkdəydi. İndi hamı Tanrıyla öz arasında mübhəm bir daxili bağlılıq duyurdu. Hamı birdən anlamışdı ki, elə Tanrı da onlar kimidir, amma daha dərin və daha böyükdür. Daha doğrusu, anlamamışdılardır, sadəcə, ürəklərinə dammışdı. Bu, möcüzə idi – onun ilahi mahiyətini birdən dərk etmişdilər: əsil-nəsillilər onun düşüncə tərzindən, qəlbinin hökmü ilə yaşayan, yüksək materiyaların fərqində olmayan sadə insanlar isə uşaqlarla olan həmin bu səhnədən.

Daha bir kəlmə də deyilmədi. Onlar nəsə demək iqtida-rında deyildilər, lakin qətiyyən utancaqlıqdan deyildi bu,

ürəklərinin ağızbaağız doluluğundan idi. Onlar susurdular ki, burada dərk etdikləri, qəlblərində təzəcə yuva salmış nəsnələrin sakitləşərək yer-yataq olmasını gözləsinlər, onlara daha dərindən nüfuz etməyə çalışınlardı. Onlar batılınlərdəki mənlərindən imtina etmişdilər ki, yeni əzx etdikləri biliklərə baş vursunlar.

Yavaş-yavaş hıçkırtılar kəsdi. Şirin bir sükut, yay yağışından sonrakı, nəm, yenicə çimmiş, iliq və bizə bu dərəcədə yaxın olan torpağın günəşə gülümsündüyü bir hüzur bütün vücuqlarını çulğadı. Və onlar anladılar ki, böyük yürüşləri uğurla yekunlaşdı.

Bütün burada baş verənlərdən sonra Tanrıni tərk eləmək çox çətin idi onlara. Lakin, nəhayət, aralığa hakim kəsilmiş sükütu pozmadan geri döñərək yola çıxdılar. Qocaya baxmaq üçün sonuncu dəfə boylandılar, o isə elə oturduğu yerdə qalmışdı: sonra da başlarını qaldıraraq addımlarını qarşılında açılan zülmətə atıldılar.

Uşaqlar isə Tanrıdan heç cür ayrılməq istəmir, onunla qalmağı arzulayırdılar. Lakin o, hər birinin yanağını sığalayıb dedi ki, böyüklərlə getmək lazımdır, ata-anaya qulaq asmaq lazımdır, uşaqlar da tabe oldular və o tək qaldı, durub onların ardınca baxırdı, ciddi və xoşbəxt. Nəhayət, budur, artıq o gözdən itdi. Zəif işığı zülmət uddu.

Onlar isə yenə zülmət içində gedir, gedirdilər. Lakin indi bu insan okeani artıq təlatümlü deyildi, Tanrıya sarı gedəndə qopardıqları səs-küy eşidilmirdi – indi okean bir hüzur içindəydi. Bu yorulmaz yolcular qatı zülmətdə tələsmədən addımlayaraq yol gedirdilər. Başlarını uca tutmuş, gözlərini geniş açmışdılar. Onlar böyük ruh yüksəkliyi içində irəliləyərək, qarşılında yeni açılmış nəsnələr haqqında dərindən düşüñürdülər. Tanrı ilə görüş zamanı yaşadıqları, aydın və anlaşılı duyguların batılınlərdəki tapmaca və mübhəmlərlə qarışaraq yaratdığı hissələr haqqında düşünürdülər, hər şey yavaş-yavaş bəlli cizgilər taparaq, qafalarına yerləşir, qəlb-



Inventas vitam
juvat excusisse
per artes

lərinə çökürdü – sirli şeylər dərinlərdə, aydın və sadələr üzdə qərar tuturdu. Hər kəs öz içindəkiliyi düşünürdü, hər biri özüylə təkbətək qalmışdı. Lakin yalnız özünə aid olan şeylər haqqında fikirləşərkən hamı ilə yaxınlığını duyur və öz-özüylə qalsa belə, eyni zamanda, yaxınlarının içində hiss edirdi özünü.

Yavaş-yavaş, irəlilədikcə bu fərqli qablar eyni məzmunla dolurdu. Kimsə içini qürurla, kimsə mütililiklə doldurmuş nəsnəni dağıtmadan daşimağa çalışırı - nəcib quruluşlu, onu daşıyanların özünə də bir nəcabət verən qablarda, ya da ki tamam sadə, kəndli qadınların yay vaxtı vadidəki quyu quruyanda su daşimaq üçün dağdakı bulağ'a apardıqları adı gil dolçalara bənzəyən qablarda; onlar var-dövlətlərini aparırdılar geri və hamısının yükü eyni idi. Yavaş-yavaş onların içini eyni ruhi sabitlik, ümidi və işiq doldurdu.

Onda da insanlar dilləndilər, hər biri özünükü barədə, amma hamiya müraciətlə dilləndi – eşidilmək, anlaşılmaq istəyirdilər. Onlar bir-biriylə qardaş kimi danışıldılardı; sadə və sakit, hissələrini, düşüncələrini bölüşürdülər. Onlar fikirlərini bir-biriylə elə əvvəlki kimi, amma qat-qat daha sakit bölüşürdülər. Və artıq çox sözlü deyildilər, təmtəraqlı ibarəldən də qaçırdılar: onlar batıllarındəkiliyi çölə tökmür, yalnız inamlarını bölüşürdülər – hamiya eyni dərəcədə məxsus olan inamlarını.

Onların arasında biri gedirdi, sifətindən bəlliyydi ki, artıq çox qocadır, amma başını uca tutur, qarşısına, qətiyyətlə baxırı, irəlidə nə qədər yol varsa, hamısını qət etmək əzmindəydi. O dedi:

– Mən səni qəbul edirəm, sevimli həyat, necə varsansa, elə də qəbul edirəm, çünkü səni başqa cür, onsuz da, heç təsəvvürə gətirmək mümkün deyil.

Və o, yoluna davam edirdi – hamı ilə birlikdə, dinməz, başqlarını dinləyərək gedirdi və yer üzündə yüzilliliklər yüzilliliklərlə, minilliliklər minilliliklərlə, nəsillər nəsillərlə əvəz

olunurdu. Onlar isə bu barədə heç nə bilmirdilər, xəbərləri yox idi bundan. Onlar gedir, gedirdilər, yan-yana, ciyin-ciyinə. Qabaqda gedəndən xeyli arxada addımlayan birisi dilləndi:

— Mən həyata içindəki bütün yaxşı və pis şeylərlə birlikdə inanıram, mən ona hər şeyə görə minnətdaram. Mən ona zülmət və işığına, tərəddüd və inamına, gündüz və gecəsinə görə minnətdaram. Məndə bir şey varsa, bütün qalanları da qardaşlarımdadır.

Həmişə özünə qapanıb yaşayan, indi isə azad olaraq bütün başqlarıyla birlikdə, onlardan biri kimi addımlayan birisi ona güc və inam vermiş yeni inancını ifadə edərək dedi:

— İnsan üçün həqiqi tale, əslində, bir qəfəsdir, çünkü adama yalnız bir variant təklif edir, çünkü onun sərhədləri möhkəm və dəqikdir. Bu sərhədlər nə qədər möhkəmdir, ondan o üzdəki nəhayətsizliyi daha iti duymaq imkanı verir və indi, nəhayət ki, mənəvi sakitlik tapandan sonra, mən bilirəm: insan ruhu məhz məhbəsdə pərvazlanır.

Başqası dedi:

— Mənə sakitlik bəxş edən bütün nigarançılıqlarımı görə həyata borcluyam. Mənə qorxunun içimdə olduğu, xislətimə xas olduğu, vücudumdan ayrılmaz olduğu barədə həqiqətləri açan bütün qorxularımı borcluyam.

— Sənə, həqiqətən, xas olan şeyləri təcrübəsiz də bilirsən: dəniz sakit vəziyyətdə, tufansız olanda belə, özünün qaranlıq dərinliklərindən xəbərdardır.

Onlar bir-biri ilə beləcə danışındılar.

Amma biri də belə dedi:

— Çoban dağlarda öz sürüsünü otarırdı ki, birdən haradasa yerin təkindən bütün dağidici gücünü çölə çıxarmağa hazır olan lava qaynamağa başladı. Onun baş verənlərdən xəbəri yox idi, elə buna görə də narahat deyildi. O, günün altında öz sürüsünü otarır, dincələndə öz çomağını torpağa dirəyib, ona söykənərək, ətrafinə təbəssümlə baxırdı.



Inventas vitam
juvat excusisse
per artes

Sonra, facıə baş verəndə isə ona elə bütün başqə şeylər kimi təsir etdi. O, əllərini göylərə açıb ucadan nərə çəkdi. Deməli, bu nərə də haradasa onun içindəymiş həmişə. Sonralar tamam başqə sürürləri, tamam başqə, tanımadığı dağlarda otaranda o, yenə də dincələrkən sakitcə öz çomagına söykənib təbəssümlə günəşli vadiyə baxırdı və qətiyyən vulkan gözləmirdi.

Eşitdikləri səfərlərin arasında min dəfələrlə əks-səda verdi – axı indi onların hər şeyi ümumi idı.

Yer üzündə isə zaman amansızcasına axıb gedir, yüzilliklər, minilliklər ötüb keçirdi. Amma onların bundan xəbərləri yox idi. Onlar öz yollarıyla sakit, yetkinləşmiş, gözüuaçıq irəliyirdilər.

Budur, uzun sükutdan sonra daha bir səs eşidildi və bu səsdə nəsə bir mübhəm cazibə də vardi, müti və eyni zamanda, qətiyyətli bir səs idi:

– Biz yalnız özümüz barədə bilirik, qalan şeyləri isə ancaq təsəvvür etmək imkanımız var, bizim nəsibimiz həyatdır, başqə şey yox.

Digəri isə dedi:

– Əgər bizim mövcudiyyətimizin hətta heç bir əsası olmasaydı belə, onun altındakı bünövrəni özümüz qurmalyıdıq. Sarsaqlar və axmaqlar deyərdilər ki, guya, biz boşluqda tikirik bünövrəmizi. Lakin insanlar tikməli və inanmalıdır və bizim bünövrəmiz, harada tikdiyimizdən asılı olmayıaraq, möhkəm durardı. Çünkü boşluq, əslində, mövcud deyil.

Onlar bir-biriləriylə belə söhbətlər edir və Tanrı haqqında fikirləşir, özünün kiçik lampasının sönməz işığında necə oturduğunu təsəvvürlərinə gətirir, özlərini sakitlik, hüzur içində hiss edirdilər. Onlar elə hey gedir, gedirdilər. Dallarınca isə uşaqlardan ibarət dəstə gəlirdi, onlar səs-küy salır, güldürülər, qaçdı-tutdu oynayırdılar. Özlərinə təzə oyunlar uydururdular ki, dəri xmasınlar və böyükəklər bir-biri ilə öz fikirlərini bölüşdükəri vaxt uşaqlar da öz oyunlarını oynayırdılar.

Kimsə dedi:

– Həyatın zənginliyinin həddi yoxdur. Heç bir təxəyyül onu öz içindən siğışdırı bilməz. Əgər belədirsin, onda daha nə arzulamalıyım ki? Lakin əgər biz daha nəsə istəyiriksə, anla-madıqlarımızın, tanımadıqlarımızın da hamısı bizim ixtiyarı-mızdadır. Bircə əlimizi irəli uzadıb orada nəsə var, deyə düşün-məliyik, bir də görəcəksən hazırlırdır, gözlərinin önündədir artıq. Bundan artıq nə arzulamalıyım ki?

Kimsə yenə danışdı:

– Bizim şəhərdə çox qəribə bir adam yaşayırırdı. O, bəşəriyyətin xoşbəxtliyi uğrunda mübariz idi, işiq və həqiqət naminə döyüşür, bizləri çox sevirdi. O, həmişə bizdən öndə gedir, zülmətin içində yol göstərirdi. Biz isə onu tutub ton-qalda yandırıdıq, amma qarşımızda baş əymədi. Min il keçdi, biz onu yandırğıımız meydanda bir daş qoyduq. Daşın üzərində isə onun ölməz adını və altında bu yazımı cizdiq: “O, insan-lara yol göstərirdi. Biz onu burada tonqala atdıq”. Başqa cür hərəkət edə bilməzdik.

Bu əhvalat onların qəlbini qalib bir inamla, təntənə ilə dol-durdu. Onlar uzun müddət dinməz getdilər, özləri ilə sərvətlə-rini aparırdılar. Onlar qaranlıqda irəliləyir, irəliləyirdilər, güclü və azad. Nəhayət, onlardan biri sakit tərzdə, astaca dilləndi:

– Xoşbəxt olmaq insanın vəzifəsidir.

Onun bu sözləri, sanki, öz içində onların bütün inamını ehtiva edirdi. Bu sözlər, bu sadə sözlər onların düz ürəyinə işləmişdi. Onların hamısı süküt içində, düşünərək irəliləyir, irəliləyirdi və batinlərinin işığı indi üzlərindən oxunurdu. Amma daha biri dedi:

– Biz dilənəçilərin və məhrumların arzuladığı xoşbəxtliklə xoşbəxt deyilik. Biz xoşbəxtlik yarandığından xoşbəxt olan insan necə ola bilərsə, elə xoşbəxtik.

Bir başqası dilləndi:

– Sevincə nail olmaq asan deyil, bunun üçün xeyli səy göstərmək lazımdır. Qoy insan öz qüssəsini basdırırsın, onu



bütöv bir nur dənizində boğsun və onda hər kəs görəcək ki, bu tənha, xırda ağrı cansıxıcı qayalardan çıxarılan bahalı almaz kimi necə parlayır.

Ciddi insanlar xoşbəxtlik barədə belə mülahizə yürüdürdülər. Amma başqası, səsi qat-qat cingiltili olan birisi bunları danışdı:

— Büyük bir kədəri olan və artıq sonuna yaxınlaşsa da, taleyi lə amansız mübarizə aparan bir nəfər yoluñ yanındakı bir evin böyründən keçərkən bir qum təpəciyinin üstündə küçüklə oynayan iki yaşılı oğlan uşağı görür. Küçük lap körpə idi, qalın ayaqları bir-birinə dolaşa-dolaşa, gülməli yeri yirdi. Nəm burnuyla uşağın kürəyini daim dümsükləyirdi, uşaq isə hər dəfə sevincək şaqqanaq çəkərək əl çalırdı. Gözləri heyranlıqdan par-par yanındı. Onlara bir cavan qadın tamaşa edirdi və onun da üzündən xoşbəxtlik yağırdı. O heç də həmin anlarda uşaqdan az sevinmirdi. Həmin adam da qeyri-ixtiyari ayaq saxlayaraq, bu mənzərəyə gülümsünür — çox maraqlı idi onlara baxmaq. Lakin o həm də ona görə gülümsünürdü ki, bəxtiyarlıqlarından necə ləzzət aldığını onlara göstərsin.

Bax beləcə bir müddət gülümsünərək, durdu orada. Bu səhnə tamam başqa, onun öz həyatından uzaq olan xoşbəxt bir həyatdan idi, aralanan kimi bunu da unutdu. Amma, görünür, bu səhnə beyninin harasında ilisib qalmışdı deyə, yenə də öz dərdinə qərq olaraq qərar qəbul etmək üçün dərin fikrə gedəndə qeyri-iradi gülümsünürdü.

Bunun dalınca daha biri dilləndi:

— Bəs siz heç bilirsiniz ki, dünyada hər dəqiqədə bir qozbel doğulur? Belə çıxır ki, insan nəslinin qozbellərə də ehtiyacı var. Mənim yer üzündə hələ yaşadığım əyyamlarda elələri tapıldı ki, bu barədə eşidərkən belə bir nəticəyə gəldilər: həyat mahiyyətcə çox qəddar bir şeydir və bu qənaətlərdən çıxılmazlığa düşər olaraq həmin bu çıxılmazlığın özünü yeganə böyük həqiqət, yeganə nicat yolu, onları ucaltmağa

və onlara insanın mütilikdə tapıldığı acı təskinlik verməyə qadir yeganə ideya elan etdilər. Lakin öz ideyalarını nə qədər alovlu təbliğ etsələr də, yer üzünə qozbellər bundan çox gəlmirdi. Qabaqkı kimi, dəqiqlikdə bircə nəfər doğulurdu. Və indi də məhz bu səbəbdən çıxılmazlığa düçər olaraq, axırda təbliğatlarını dayandırası oldular və elə ona qane oldular ki, yenidən xoşbəxtlirlər.

Onlar bir-biriləri ilə beləcə söhbət edirdilər. Hər biri özündə elə şeylər tapıb çıxarırdı ki, başqlarıyla bölüşə bilərdi, nəsə işiqli, gözəl şeylər tapır və onları bütün arzulayanlara təklif edirdi. Onlar bir-birini dinləyir, birgə səylərilə yeni inancın binasını ucaldırdılar.

Milyonlarla adam qaranlıqda addımlayırdılar. Öz sularını zülmətdə səssiz axıdan nəhəng sel, lakin onlar üçün artıq zülmət yox idi. Nəhayət, budur, onlar bir zamanlar toplaşdıqları həmin o yerə çatdılar, indi burada yenidən ayrılmalıydılar. Təntənəli vida ani yetişdi.

Hamının susduğu dəm həmin o kifayət qədər qoca kişi ağsaçlı başını qaldıraraq, qarşısındaki istənilən yolu qət etmək qətiyyətiylə irəli baxdı:

– Mən səni qəbul edirəm, əziz həyat, necə varsansa, eləcə də qəbul edirəm, zira səni başqa cür təsəvvür etmək, onsuz da, mümkün deyil.

Daha heç kəs heç nə demədi. Bütün vacib şeylər artıq deyilmişdi; onlar belə hesab edirdilər. Onların əlində qalan sərvətin dəyərini təyin etmək isə, onsuz da, mümkün süzdü, bu, qəlbərinin dərinliyində gizlədikləri sırlarıydi onların.

Bir-birlərindən dinməzcə ayrıldılar, indi onların hər biri yollarını gözləyən gələcəkdə öz yerini tapmalıydı.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

MARIAMNA

Böyük çar İrodun bu dünyadaki həyatı zamanı bütün yer üzündə qüdrətdə ona tay olan başqa birisi yox idi. O özü belə düşünürdü. Bəlkə də, səhv etmirdi. Lakin o, adicə adam idi – yer üzünü məskunlaşdırın, nəslini silinərək özü barədə heç bir yaddaş qoymadan yox olacaq adamlardan biri. Amma gəlin bu düşüncələrimizdən diqqəti yayındırıq və onun tale-yindən söz açaq.

İrod İudeya çarı idi və xalq onu sevmirdi. Qəddarlığına görə sevmirdi, bir də ona görə ki, o, idumey olduğundan sün-nətinə qayda-qanuna uyğun etməmişdilər: idumeylərin adət-lərinə əsasən, oğlan uşaqlarının artıq dərisininancaq kiçik bir hissəsi kəsilib atılırdı. Saysız-hesabsız qəddarlıqları xalqın nifrətini durmadan artırırdı və nə qədər ki sağ idi, hamı onun ölümünü arzulayırdı. Lakin o, ilahinin şəninə dəbdəbəsi ilə Solomon məbədini də geridə qoyan bir məbəd ucaldı. Xalq təəccüb qalmışdı, tikilinin bənzərsiz gözəlliyini heç kəs dana bilməsə də, çara bəslədikləri nifrət azalmırıldı. Onu insanlar arasında ilahiyə hamidan zidd gedən, ən müdhiş bir şəxs, bəşər övladının düşməni sayırdılar və o, ürəkləri nifrət, qorxu, çıxılmazlıq hissələriylə doldururdu. Onun barəsində əfkari-ümumun hökmü belə idi. Ədalətli və həqiqi hökm idi.

O isə Mariamnanı sevirdi.

Yeruşəlimdə anadan olsa da, əsl vətəni səhra idi – əcdad-larının torpağı; onların hamisinin ruhunda səhra möhürü vardı. Səhra onun da içində yaşayirdı və o, tez-tez səhranın çağırışlarını, dəhşətli boşluğununu duyurdu. Amma içində həm



Inventas vitam
juvat excusisse
per artes

də əcdadlarından miras qalmış vəhşi, şən və acgöz həyat sevgisi, öldürmək həvəsi və öldürülmək qorxusu yaşayırıd.

Qəddarlıq, qan, mühəribə görəndə, düşmən cəsədlərini tapdayan tərdən köpüklənmiş at görəndə, qaçanlar və yaralılar, onun əsgərlərinin əlinə keçmiş əsir qızlar – bir sözlə, mühəribədə çalınan qəlebənin gətirdiyi bütün şeyləri görəndə ürəyi dağa dönür, zəfərə, qızla, hakimiyyətə sevinirdi. Amma məğlubiyyətə də – onun məğlub vaxtları da olurdu – sevinirdi, çünki sinəsində kükrəyən, hamidan gizlətməyə çalışdığı düşmən nifrəti qanlı bir qisasda, yeni döyüşdə çəglamaq üçün məqam gözləyirdi. Əvvəzdə, qadınlar sarıdan uğursuzluq onun cilovlanmaz yaşam eşqini söndürürdü və hər belə hadisədən sonra daxilində sümürücü bir boşluq hiss edirdi, bayaq söylədiyimiz, səhra oğlunun tənha ruhunun dəhşətli boşluğununu.

O, boyca uca, cantaraq idi, kobud cizgiləri vardı və yəqin, heç kəs onu qəşəng adlandırmazdı, amma bircə dəfə görən bir də unuda bilmirdi. Ən azı, baxışını yaddan çıxarmazdilar, hərçənd ki, onun baxışlarına gözlərini yayındırımadan davam gətirən kimsə nadir hallarda tapılardı. Baxışı təhlükəli-sınaçı idi; o, insanları mühakimə edirdi, özü də çox qəzəblə. Gözləri tünd rəngdəydi, ağımtıl damarlar keçirdi içindən, bəzən şir gözüylə müqayisə edirdilər, amma şirin gözləri heç elə deyildi, rəngi xeyli açıq idi. Üzünün dərisi sarı idi, hətta dodaqlarında da bu sarılıq sezilirdi, sarı rəng isə qeyri-sağlam rəngdir, lakin qalan nə vardısa, hər şey onun sağlamlığına, gücünə dəlalət edirdi. Bəziləri elə fikirləşirdilər ki, içini dağıdan gizli bir xəstəlikdən saralıb və tezliklə ölücək. Lakin səhv edirdilər.

Yerişində aşkar qüsürü yox idi, amma sağ ayağını həmişə soldan ağır basırdı. Özü, bəlkə də, fikir verməmişdi buna, lakin ətrafindakılar gördülər bunu və onun bədəni elə bu səbəbdən daha dəhşətli, daha ağır təsir bağışlayırdı, xüsusilə də söhbətinə yarımcıq kəsərək çıxıb gedəndə ona arxadan

baxırdınsa. Bəlkə də, məsələ heç yerিষdə deyildi, axı o, söhbətini, adətən, əsəbiləşəndə yarımcıq kəsirdi və onun qəfil gedisi heç kəsə yaxşı bir şey vəd eləmirdi.

Onunla hər görüş məşum ola bilərdi. Və xoşbəxt o adam idi ki, İrod onu öz yanına çağırırmı və onunla yolda belə rastlaşmaqdan qaça bilirdi.

Solomonla Davidin müqəddəs taxtna onu qanlı bir yol gətirmişdi və hakimiyyətə yiylənən kimi, onun qarşısını nə vaxtsa kəsmək istəyənlərdən intiqamını almağa başladı. O unutmamışdı ki, bir zamanlar onun qəddarlığı Ali Məhkəmə qarşısında, Sinedrion qarşısında cavab verməsinə səbəb olmuşdu və onu ittiham edənlər kimlər idi. Onların heç biri salamat baş aparmadı, hərçənd ki, hamısı ruhanilər, İudeyanın ağsaqqalları idi. Ruhanilərə aşkar nifrəti vardı, onların özünə də, qədim, köhnəlmış və elə köhnə olduğu üçün, təməli qoyulandan bəri nə tikilinin özündə, nə də orada icra edilən dini ayinlərdə heç bir şey dəyişmədiyindən xüsusilə müqəddəs sayılan məbəddə sitayış etdikləri ilahiyə də nümayışkaranə güldürdü və onun əleyhinə atacağı addımlar haqqında düşünən və şübhəli saydığını kim var-disa hamısı, hakimiyyəti ələ keçirən kimi İrodun saldığı qurğının qurbanına çevrildi. Daha bir neçə il ötəndən sonra isə romalıların köməyi ilə Yeruşəlimi, özünün əyilməz paytaxtını mühasirəyə saldı və şəhər təslim olanda murdar büt pərəstlərə şərait yaratdı ki, qarətlər törətsinlər, camaati qırınlar; onda küçələr meyitlərlə doldu və hətta məbədin özündə belə ölenlər, yaralanınlar vardi. Odur ki xalqın nifrəti və onu insan cildində bir həyula sayması heç də təəccüblü deyildi.

Bəs necə olmuşdu ki, belə bir adam, üstündən az illər ötəndən sonra, inanmadığı Tanrıya məbəd ucaltmaq fikrinə düşmüşdü? Misli-bərabəri olmayan, dəbdəbəli bir məbəd.

Necə olmuşdu bu? Səbəb nə idi?

Məbədin tədricən ucalmasını görənlər də, İrodun taleyi və həyatı üzərində indiyədək düşünənlər də belə hesab edirdilər



Inventas vitam
juvat excusisse
per artes

ki, o, bunu müştəbehliyindən – taxtına ədalətsizliklə iyə-ləndiyi Solomonu öz şöhrəti ilə geridə qoymaq, hətta Romanın məşhur məbədlərini üstələmək, adını şöhrətləndirmək üçün edirdi, məbədi özünə ucaldırdı ki, adı əsrərlər boyu yaşasın, ölməzlik qazansın.

Başqa səbəb yox idi. Onun misilsiz şöhrətpərəstliyi sərhəd tanımırı və təbii ki, məbəd tikdirmək fikrinə elə bu şöhrətpərəstliyi ucbatından düşməşdü. Özündən soruşsaydilar, heç nəyi danmazdı, hətta suala təccüb də edərdi.

O, tikintiyə diqqətlə göz qoyur, hər bir xırdalığa fikir verir və yaratdığını, öz əməyinin bəhrəsini tələbkarcasına, uzun-uzadı seyr edirdi və tez-tez, yuxusu gəlməyəndə sarayı tərk edərək, tikintiyə gedərdi. O saatlarda orada kimsə olmazdı və İrod tənha durardı. Öz məbədində tək-tənha gecənin zülmətində məbədi ağır addımlarıyla gəzərdi.

Məbədi tərk edəndən sonra saraya aparan yolun üstündə tez-tez dayanıb ulduzlu səmaya baxaraq, bomboş ruhunu haqqında heç nə bilmədiyi parlaq kəhkəşana açardı. Çünkü o, fəaliyyət adamı idi – bayıra, zahirə, xaricə meyilli adam.

O heç vaxt özünü araştırmaq fikrinə düşməmişdi. O, sadəcə olaraq, dünyaya necə göz açmışdısa, eləcə də vardi.

Yəhudilər bu qədər naşaqlı qanın səbəbkarına, həqiqi yəhudili olmayan və adətə tam uyğun şəkildə sünnət edilməmiş böyük günahkarın ucaltdığı məbədə tam inamsızlıqla baxırdılar. Onları hiddətləndirən onun Tanrı evi tikmək üçün özündə cəsarət tapması idi. Axi ilahi buna necə yol verirdi?

Əlbəttə, məbəd gözəl, dəbdəbəli olacaqdı, divarları mərmərdən, uzaq, yad ölkədən gətirilən daşdan idi, onu qızilla da, gümüşlə də, mislə də, bahalı korinf bürüncü ilə də bəzəyəcəkdilər. Lakin Tanrı belə bir evdə yaşamaq istəyəcəkdirimi? Ona belə ev lazımlı idimi? Bütün bu dəbdəbə ona rəzalət təsiri bağışlamazdım?

Məbəd üçün daşları onun doğma şəhərinin ətrafindakı dağlardan tədarük etsəydi lər, Tanrı üçün daha xoş olmazdı-mı? İlahi bunu daha çox xoşlamazdım?

Onun iradəsini öyrənmək asan iş deyil. Lakin dərindən düşünəndə görürsən ki, bu, onun üçün daha yaxşı olardı.

Məbədin nə içindəki, nə də çölündəki dəbdəbə, bütün bu bər-bəzək ona qətiyyən gərək deyil, ona köhnə məbəd kimi özünə uyğun bir ev lazımdır.

Bunu heç kəs dəqiq bilmirdi. Tanrıının arzularını heç kəs, heç vaxt dəqiq bilmir. Lakin ona hamidan yaxın olan baş kahin belə hesab edirdi ki, binanın görünməmiş dəbdəbəsinə və gözəlliyinə baxmayaraq, Tanrı da elə öz qulları kimi, hər şeyin necə idisə, eləcə də qalmasını arzulayır.

Amma ilahi yeni məbədin divarlarını yerlə yeksan etmə-di, İrodun qurduğunu heç bəyənməsəydi, mütləq dağıdardı məbədi. Bəlkə də, bunun izahı onda idi ki, köhnə məbədi birdən uçurmamışdır, onu yenisi ilə ehtiyatla, hissə-hissə əvəz edirdilər, bu elə içəridəki bəzək işlərinə də aid idi, odur ki, məbəddə ibadət qətiyyən kəsilmirdi, düzdür, tikintinin səs-küyü mane olurdu, amma həm xalqın, həm də ruhanilərin qorxuduğu şey yalnız ibadətin kəsilməsi idi, axı Tanrıya gündəlik ibadətdən vacib heç bir şey ola bilməzdi.

Və etiraf etmək lazımdır ki, bunun qayğısına İrod özü qalmışdı, o özü əmr etmişdi ki, tikinti bu minvalla aparılsın. Belə yaramaz, mürtəd bir adam üçün qəribə hərəkət deyildi-mi? Lakin onun barəsində xalqın rəyi dəyişməz qalırdı, onun dəyişməsi üçün elə bir səbəb yox idi. Çünkü o, elə Yeruşəlimdə də əvvəlki İrod idi, muzdlularının dəhşətə gətirdikləri ətraf kəndlərdə də. Muzdluların əksəriyyəti gəlmələr idi, yeri-li camaati, Tanrıının qoruduğu xalqı adam yerinə qoymurdular. İrod hakimiyyəti və taxt-tacı onların hesabına qoruyurdu. Hörmət bəsləyirdilər ona, çünkü qarətlərə, qəllərə, düşmənlərlə, qanunsuz əməllərdə şübhəli sayılanlarla haqq-hesab çürütməyə geniş imkanlar yaratmışdı, onlar başqalarının



malikanələrinə yiylənirdilər. Muzdlular elə öz sahibinə bənzəyirdilər və ona it kimi sədaqətli idilər.

Bunu hamı bilirdi və onun adı qanlı dumana bürünmişdü, İrodun zəhmi görkəmini çox nadir hallarda görsələr belə, o, öz sarayında olanda da, məməkətin ən ucqar guşəsinə səfər edəndə də hamı, hər yerdə yalnız bəla gözləyirdi.

Onun sarayına nadir adamları buraxırdılar və çoxları heç bilmirdi ki, orada nələr baş verir. Lakin dillərdə dolaşan şayiələr sarayda pozğun həyat yaşandığından, orgiyalar təşkil olunduğundan, yad ellərdən gətirilən büt pərəst qadınlarla cürbəcür əxlaqsız əməllər törədildiyindən xəbər verirdi və çarın özü saraydakıların ən pozğununu idi.

Burada təəccüblü bir şey yox idi – Yeruşəlimin əhalisi bu barədə yalnız piçıldılarında, çünki çar hər yerə öz casuslarını yollayırdı, – heç bunda da təəccüb ediləsi bir şey tapmazdın, axı onun əcdadlarının yaşadığı torpaqlar – günahın vətəni, Tanrıının səhraya döndərdiyi Sodom və Qomorranın yerləşdiyi məkanlar idi.

Amma bütün danışılanlar daha çox fərziyyə sayılmalıydı. Həqiqət olanı İrodun yalnız məhəbbətdə qəddarlığı idi. O, qadınlara nifrət edirdi və nifrəti nəvazişlə dolu idi, yaxınları ona daim yeni-yeni kənizlər gətirirdilər ki, çar onlardan bezəndə, özlərinə götürə bilsinlər. Çox gözləyəsi olmurdular. Məhəbbət əyləncələri bitən kimi, çarın qəlbində bir nifrət baş qaldırırdı. Lakin hərdən eyni qadını bir müddət yanında saxladığı da olurdu. Onda yaxınları təəccüb edirdilər və sarayda hər şey birdən dəyişirdi. Amma o, heç kəsi sevmirdi və heç kim də onu sevmirdi.

Günah dolu həyat. Bəlkə də, xalq öz hökmündə tam ədalətli deyildi. Bəlkə də, günahın böyüyü o idi ki, həyatı bu dərəcədə cansızıcı keçirdi. Əgər məhəbbətin özü belə, qəlbə sevinc gətirə bilmirsə, onda gör yaşam nə qədər mənasızlaşar.

Düzdür, qəddarlıqdan da zövq almaq olar.

Məbədin inşası da davam edirdi, saraydakı həyat – camaatda qatma-qarışq şayiələr doğuran günah dolu həyat öz axarında idi. Çarın öz şəxsi məbədinə tənha gecə gəzintiləri də elə əvvəlki kimi davamlıydı.

Onun məmələkətinə çevrilmiş müqəddəs torpaqlar üzərində isə elə həmişəki ulduzlu gecələr dururdu. Amma İrod paytaxtdan uzun müddətə ayrıılır, öz adamları ilə qanlı qarətlərə baş vururdu, düşmənlərini və yaxud özünə düşmən saydığı, onun hakimiyyətini devirmək niyyətində olduqlarını güman etdiyi insanları əzirdi. Yəhər üstə keçən köçəri həyat ona daha uyğun idi. Ata-babaları cənub səhralarında elə bu cür həyat tərzi keçirir, İudeyaya hücumlar edərək, tacirlərin karvanlarını talayırdılar. Amansız, sərt yaşayırdılar və İrod öz damarlarında onların vəhşi qanını, qəlbində isə həyatın vəhşi sevincini duyurdu. Əsl həyatın – atalarının sürdüyü və onun ovqatını müəəyyənləşdirən həyatın.

Təbəələri isə deyirdilər:

– O, səhra oğludur. Elə buna görə bir belə dözməli oluruq.

Sonra o, Mariamna ilə rastlaştı.

O, Dəməşq yolunun üstündə durmuşdu, şəhər darvazaları arxasında, qız isə düz yanından keçdi. Heç nə baş vermədi, bu an həyatın bütün axarını dəyişən bir ana heç bənzəmirdi, amma hər şey dəyişdi onun gözündə: günəş, çöl, çöldəki alçaq otlar, onun gül-çiçəyi, alçaq otların arasındaki gülçiçek. Bu nə çiçəklər idi belə, birinci dəfə gördüdü. Otlqları qoyun sürürləri yemişdi artıq, amma çiçəklərə dəyməmişdilər. Bu çiçəklər elə həmişə burada bitirdi, amma qız yanından ötməsəydi, İrod onları heç vaxt görməyəcəkdi.

Qızı bircə an gördü, amma bütün həyatında belə bir an olmamışdı. O, nə baş verdiyini heç anlamadı da, bircə onu bilsədi ki, baş verən görünməmiş, qəribə, izah edilməsi mümkününsüz bir şeydir. Qız isə çıxıb getmişdi, artıq yox idi. O, gözlərini



Inventam vitam
juvat excusisse
per artes

tutdu ki, gördüğünü unutmasın, başqa heç bir şeyə baxmasın. Bu hərəkətin özü də onun üçün təzə idi. Beləcə, ovuclarıyla gözlərini qapayaraq durmuşdu yolun kənarında, baxanlar isə, yəqin, anlamırdılar, elə bilirdilər ki, günəşdən qorunur. Amma o, günəşdən qorunmurdı. Qətiyyən.

Yeri gəlmışkən, İrodun nə gördüyündən, qəlbini oynadan, onu əsirə çevirən şeyin nə olduğundan söhbət açmaq lazımdır.

Yanından ötən cavan qız uşağı idi, Yeruşəlim qadınları üçün nadir olan sarışın saçları vardı. Zadəgan adətiylə, yunanlar sayaq geyinmişdi, başına, sarışın saçlarının üstünə isə ağ örtük salmışdı. Qəribədir, amma onun gözəlliyyi diqqətini, demək olar, heç çəkməmişdi, hərçənd ki, başqalarına baxanda, mütləq əvvəlcə gözəlliyyinə qiymət verərdi. Sanki, onun gözəlliyyinin İrod üçün elə bir əhəmiyyəti də yox idi. Sonralar anladı bunu və özü üçün aydınlaşdırıldı. Onun gözəlliyyi aşkar və əhəmiyyətsiz idi, çünki bu qızın qalan hər şəyi gözəlliyyindən üstün idi. Topuqlarında gümüş bilərziklə bağlanan yüngül səndəlli ayaqları onu quş kimi aparırdı. Sanki, havada süzürdü.

Gördüyü yalnız bu idi. Lakin heç nəyi təfərrüati ilə görə bilməmişdi: gördüyündən oyanan hissiyyat onu yaman çulğamışdı. Özünün necəliyini xatırlayaq, gördüyüünün ona nə dərəcədə bənzəmədiyini təsəvvür edək və yadımıza salaq ki, özündən başqa nə haqdasa düşünmək adəti heç yox idi İrodun. Onun başına niyə belə bir hadisə gəlmişdi? Niyə həmin dəqiqliklərdə, məhz qız buradan keçən anlarda, İrod da orda idi? Sadəcə, təsadüf idi bu. Onu Dəməşq darvazalarına təsadüf gətirmişdi. Özü də bilmirdi ki, bura niyə gəlib, xüsusi bir işi yox idi. Lakin vacib olmayan bir yerə getmək adəti də qətiyyən yox idi onda. Bəs niyə baş vermişdi bu? Başına gələn nə idi?

Anlaya bilmirdi.

Əllərini gözlərindən üsulluca çəkdi və yanından ötən, darvazalardan girib-çıxan adamları gördü – yad, tamamilə yad adamları.

Çaşqınlıq içində o da darvazalara yaxınlaşış, şəhərə girdi.

Qızın kim olduğunu öyrənməyə cəhd elədi. Amma bu asan deyildi. Çünkü özünü faş eləmək istəmirdi, istəmirdi deyə ki, bu məlumat nəyinə gərəkdir. Qızı təsvir etmək fikrindən də vaz keçdi, çünkü yaddasına həkk olunmuş simanı ətrafindakı casuslar, xəbərçilər dəstəsinə etibar etmək ona həyasızlıq kimi gəldi. Onlar Yerusəlimdə, yoxsullardan savayı, demək olar ki, hamını tanıydılar, lakin həmin qızın kasıblara bir aidiyyəti də yox idi. Onlara etibar etmək, qızı onlara tay tutmaq fikrinin özü ürəyindən deyildi. Bir də ki gördüyüünü dəqiq çatdırmaq, onu olduğu kimi təsvir etmək məgər asan iş idi?

Elə buna görə də vaxt keçirdi, amma o, rastlaşığının kimliyindən hələ də bixəbər idi.

Neçə dəfə elə eyni saatda Dəməşq qapılarına gedib gözləyirdi ki, bəlkə, qız yenə oradan keçdi. O isə görünmürdü. İrod artıq düşünürdü ki, qızı bir də heç vaxt görməyəcək.

Lakin qəribə bir təsadüf nəticəsində qızın kimliyini öyrənə bildi. Öyrəndi ki, Yerusəlimə təzə gəlib, yaxın qohumlarının yanında yaşayır və onu çox az adam tanırı.

Qız Makkaveylər nəslindən idi, o, çoxdan bəri həmin nəslin ən yaxşı oğullarını qlıncdan keçirərək, dizlərini qatlamaq isteyirdi. Qız isə ən tanınmış Makkaveylərdən idi.

Onun qohumlarından biri, cəmi on iki-on üç yaşı olan bir oğlan uşağı, nəslinə göstərilən münasibətə görə saray gözətçisini öldürməyə cəhd etmişdi. Onu tutub zindana atmışdilar ki, baş aylında bəlli üsullarla qiymətli məlumat öyrənsinlər. Elə bu səbəbdən də ertəsi gün son dərəcə təəccüb-lənmiş İrod öz qarşısında süzə-süzə yeriyən həmin o qızı, özü də elə həmin paltarda gördü.

O, taxtın qoltuqlarından yapışib, elə sixdı ki, lap əli ağrıdı, amma özünü ələ ala bildi.



Qız gəlmışdi ki, həmin oğlanın xahişini eləsin: qohum idilər, çox gənc, hələ lap uşaq idi və təbii ki, nə etdiyini anlamırdı.

Onun kimi birisindən mərhəmət diləmək həddindən ziyadə cəsarət istəmirdimi? Qız onun qarşısında dayanmışdı – balaca, kövrək bir məxluq – və elə buna görə də göstərdiyi cəsarət adama lap qəribə gəlirdi. Elə bu sözləri qız da dedi. O isə heç anlamadı da. Burada qəribə nə vardı ki, axı o ən vacib bir xahişlə əlaqədar gəlmışdı, daha cəsarət nəyinə lazım idi? Nədən qorxmalydı ki?

Qızın son sözləri ona qəribə təsir göstərdi. O heç vaxt belə şey eşitməmişdi. Nəhayət ki, onu görəndə dəhşət hissi keçirməyən bir nəfər tapılmışdı...

Qızı baxırdı. Ağ, lap ağ, başqlarınıninkindən da ağ, nazik dərili açıq sıfət. Lakin gözləri, kirpikləri tünd rəngdəydi, baxışlarından isə qəribə incəlik duyulurdu. İndi artıq o görürdü ki, qız necə gözəldir, yalnız indi görmüşdü bunu.

Dodaqları dolu, bir az ətli idi, saray qadınları, şəhərin əsil-nəcabətli xanımları kimi boyda vurmamışdı dodaqlarına.

Qızın kim olduğunu da elə bu dodaqlardan, onun öz dilindən eşitdi. Qətiyyən heç nəyi gizlətmək fikri yox idi, danışdı ki, elə həmin oğlan kimi o özü də Makkaveylər nəslindəndir və bununla fəxr edir, axı onlar da bir zamanlar çarlıq etmişdilər.

O, yenə fikirləşdi ki, qızda bu cəsarət, görəsən, haradan-dır. Kövrəkliyi deyilmə ona cəsarət və güc verən? O, qızın göz-lərinə baxırdı, baxışından utanaraq baxırdı, çünkü onlara dözməyin nə qədər çətin olduğunu yaxşı bilirdi. Qız isə gözlərini yayındırmırıldı. Ona şax və adı nəzərlərlə, qorxu və ya utan-caqlıq çaları olmayan gözlərlə baxırdı.

– Oğlanı gətirin, – deyə o əmr verdi.

Gözətçi onu gətirdi. O, arıq, yaşına uyğun olmayan dərəcədə balaca, çəlimsiz idi, qarğı qanadı kimi qara saçları və içində nifrət yanan qara, vəhşi gözləri vardı. İrodu görəndə,

elə bil, lap üstünə atılmaq isteyirdi. Qıza isə təəccüblə ötəri bir nəzər saldı və bir də ona tərəf baxmadı.

İrod oğlanı bic bir təbəssümə seyr edirdi, amma bu təbəssüm adamanın canına yüngül üzütmə salırıldı.

— Belə bir sarsaqlıq haradan gəldi ağlına? — deyərək, oğlanın qara saçlarını qarışdırıldı.

Sonra isə əzələlərinə toxundu.

— Oho, yaman güclüsən, ha! — deyib güldü. — Burax onu, qoy qaçıb getsin, — gözətçiyyə sarı çöndü. — Bir də belə iş tutmaz.

Oğlan ona nifrət dolu daha bir nəzər salıb sakitcə, tələsmədən zalın çıxışına tərəf getdi. Çilpaq idi, əynində yalnız bel sarğısı vardı. Arxadan ariq, çəlimsiz görünürdü, kürəkləri də möhkəm çıxırıldı.

İrod qıza tərəf çöndü.

— Sizi bir dəfə də görmüşdüm, — dedi.

— Bu ola bilməz, — qız cavab verdi.

— Yox, görmüşəm. Dəməşq darvazalarının yanında. Orada qəribə güllər bitir, çox gözəl güllərdir, amma adlarını bilmirəm. Siz yanimdandan ötənə kimi o güllərə fikir verməmişdim.

O dillənmədi və əliylə özünü müdafiə edirmiş kimi bir hərəkət etdi. Deyirlər ki, qadınlar bütün dövrlərdə bu qeyri-iradi hərəkəti edirlər. Elə qız da bunu qeyri-iradi etmişdi.

— Sonra da neçə dəfələrlə getdim ora, ümid edirdim ki, bir də keçərsiniz yanimdandan. Amma siz daha keçmədiniz. İndi isə bura gəlmisiniz, mənim yanımı. Mən də sevinirəm, kefim kökəlib. Əgər sizə bir xidmət göstərə bildimsə, ürəkdən şadam. Nə arzunuz olsa, həmişə mənə müraciət edin, mən sizin üçün imkanım daxilində olan hər şeyi edərəm. Elə bilişəm ki, hər şeyi... Sizi bir də görəcəyimə ümid edə bilərəmmi?

— Bəli, — deyə qız utancaqlıqla dilləndi. İlk dəfə idi ki, inamı onu tərk edirdi.



O da bunu gördü və onlar ayrıldılar, qız asta addımlarla zaldan çıxıb beləcə düz evlərinə kimi getdi.

Ən yaxşısı, heç onun gözlərinə görünməmək olardı.

Şəhərə tıranın görünməmiş mərhəməti barədə, oğlanı xilas etmiş qız haqqında söz-söhbət yayıldı. Bu ağlaşıgmaz idi, amma əzilənlərin ürəyində bir ümidi cürcədi. Axi çoxlarının əri, oğlanları və əzizləri, əgər işgəncələrdən və acliqdan, yaxud cəlladın əlində ölməmişdilərsə, zindanda hələ də əsir idilər, onların taleyi barədə heç kim bir şey bilmirdi. Qadınlar bir-birinin dalınca qızın yanına gələrək, yalvarırdılar ki, çarın ürəyini yumşaltmağa bir də cəhd etsin.

Onların xahişi qızı qorxudurdu. Onu qorxudan bir də əvvəller heç görmədiyi, əzabkeş və çıxılmazlıq içində olduğu duyulan sifətlər idi. Təbii ki, onlara kömək etmək istəyirdi. Hamısına. Lakin necə edəydi? Qadınlar yalvarişları ilə onu əldən salırdılar, amma heç bilmirdilər ki, qız üçün onların xahişlərini yerinə yetirmək nə deməkdir. Necə izah edəydi onlara?

Hamısının xahişini birdəfəyə eləmək olmazdı. Belə xahiş həm onun qəzəbini oyadardı, həm də heç kəsi əfv etməzdı. Bircə nəfərin xahişini eləyə bilərdi. O, qadınlara bunu söylədi, vəziyyəti izah etdi. Lakin hər qadın istəyirdi ki, həmin o bir nəfər məhz onun əri, onun oğlu olsun. Çünkü insan xisləti belədir. Bu ağlamaqdən şışmış, yorğun sifətlərə baxaraq, birini seçmək onun üçün çox çətin idi.

Seçimini edəndən sonra kimi seçdiyini heç bir şeylə bürüzə vermədi və gələnlərdən hər biri elə bildi ki, məhz onun xahişini yerinə yetiriləcək, məhz o nə vaxtdan bəri yolunu gözlediyi əzizini görəcək.

Mariamna da, qəlbində dərin nigarançılıq yenidən sarayı çətin yoluna qədəm basdı.

Onu görəndə İrod ayağa qalxaraq, pişvazına yeridi, hər bir hərəkəti ilə göstərirdi ki, gəlişinə necə şaddır. Ona

dinməzcə baxırdı, nəzərləri sinayıcı idi, amma onlarda nə ağırqliq, nə təhlükə duyulmurdu. Çar barəsində dillərdə dolaşan şayiələrə rəğmən, onun baxışında şəhvət də yox idi. O, sadəcə olaraq, diqqətlə, istəksiz, lakin son dərəcə ciddi və bir az da nəvazişlə süzürdü qızı. Görkəmi nə dəhşət, nə də həyəcan oyatmırıldı.

Hər şey qız düşündüyündən xeyli asan imiş və o, öz xahişini qorxu-ürküsüz dilinə gətirdi.

- O da sizin qohumunuzdur? – deyə çar soruşdu.
- Yox, qohumum deyil.

Çar diqqətlə onun üzünə baxırdı, sonra isə zindan gözətçilərinin rəisini çağırdı və bəlli oldu ki, məhbus ölümə məhkum edilmiş bir yeniyetmə imiş.

Gözətçilərin rəisi onun işarəsiylə çıxb gedəndən sonra çar üzünü qızə tutdu:

- Bu oğlan kimdir? Onu tanıyırsınız?
- Yox.
- Bəs niyə onun taleyi sizi narahat edir?
- Çünkü onun xahişini məndən anası eləyib.
- Belə de. Anası. – Qızı tərəddüdlə baxırdı. – Həqiqətən, tanımırsınız onu?
- Hardan tanımalıyam ki. Axi Yerusalemə təzə gəlmışəm.
- Hə, – sakitləşərək, dedi. – Elədir.

Qız İrod üçün dəhşətli bir xəstəliyə çevrilmiş şübhəsini ilk dəfə onda gördü.

Çar isə bircə anda dəyişdi, söz verdi ki, oğlunu azad edəcək və bir də onun barəsində danışmadı. Sonra isə qızı sarayı göstərdi, onu bütün zallardan keçirdi və qız sarayın boşluğununa, dərixdırıcılığına heyrətlə baxdı. Adamların azlığına da təəccübənlərində, tək-tük nökər dəyirdi gözə. Qadınları isə heç görmədi – eşitməşdi ki, burada çoxlu qadın var. Adama elə gəlirdi ki, o, bu nəhənglikdə sarayda tənha yaşayır. Təbii ki, zirzəmilərdəki məhbusları və onların keşiyini çəkənləri hesaba almasaq.



Inventas vitam
juvat excusisse
per artes

Onu bayaq qəbul etdiyi zala dönəndə çar dedi:

— Yəqin, anlayırsınız ki, cinayətkarları yalnız siz görmək üçün azad edirəm, başqa heç bir səbəb yoxdur. Əslində, gərək mən belə etməyəm. Bilişəm.

Və beləcə ayrıldılar.

Saray isə ona görə boş idi ki, oradan bütün qadınları, bu ənlik-kırşanlı fahişələri və bir də onu əhatə eləyən bütün adamları, bu tör-töküntülərin hamısını qovmuşdu. Öz evini onlardan təmizləmişdi.

Qızı görən gündən bir qadına yaxınlaşmırıldı.

Beləliklə, qız onun yanına dəfələrlə gedəsi oldu, çünkü bədbəxtlərin qohumları yalvarırdılar və elə özünün də məhbəsdə can çürüdənlərə yazıçı gəlirdi. O isə bəzən qızə sərt, kobud tərzdə yox deyirdi, qız da başa düşürdü ki, xahişini etdiyi adam artıq sağ deyil. Amma daha tez-tez hamını qorxudan bu dəhşətli insanın daha kimisə əfv etməsinə nail olurdu və düşünürdü ki, bu fədakarlığı ilə xeyirli bir iş görür. Çünkü özünü, həqiqətən də, qurban verirdi.

Qohumları isə nəsillərinin bu qədər nümayəndəsini məhv etmiş, nifrat bəslədikləri idumeyin yanına getdiyindən ona çəp-çəp baxırdılar. Qız da onlarda yaşayır, onların çörəyini yeyirdi və onların qınayıcı sözlərini dinləmək yaman çətin idi. Yəni o bilmirdi ki, əmilərindən ikisi taxt-tacı romalıların köməyi ilə ələ keçirən, əslində, dünyaya iudey kimi gəlməmiş bu qanlı tiranın qurbanına çevrilmişdilər? Və onun atası da, əgər bu hadisədən azacıq qabaq öz əcəli ilə ölməsəydi, onların acı qismətinə mütləq şərīk çıxardı?

Lakin onunla hamidan pis davranışın əvvəllər qızə həmişə sadıq qalan, onu gözdən qoymayaraq daim müşayiət eləyən həmin oğlan idi. Ona olan nifratini dinnəz göstərəndə də, söyüb biabır edəndə də ariq sıfəti tamam dəyişirdi. Qız isə oğlana lal-dinnəz baxır, bir az sakitləşdirmək üçün başını sığallayırdı.

Oğlanın davranışına təəccüblənmirdi: axı onun atasını İrod özü qətlə yetirmişdi, öz əlləriylə, öz qılınçı ilə, o qılıncla ki həmişə, hətta sarayda olanda belə yanında gəzdirərdi.

Amma başqaları – onun kömək etdiyi və köməyinə ümid edən insanlar adını xeyir-dualarla çəkirdilər. Onu görəndə üzləri minnətdarlıq duyğularından nurlanırdı, qadınlar isə dizi üstə çökərək plasının ətəklərini öpürdülər. Onların minnətdarlığı qızı sevinc gətirirdi və o, yenə də, yenə də dəhşətli hökmдарın ürəyini yumşaltmağa cəhdər edirdi. Hərçənd ki, bu ürəyi yumşaltmaq, demək olar ki, imkansız idi. Axı özü demişdi ki, məhbusları ancaq ona görə buraxır ki, onların xahişlərini qız eləyir, cinayətkarları onu bir də görmək ümidi dilə azad edirdi.

Yaxşısı budur, çarın bu sözləri barədə heç düşünməsin. O, təhlükəli bir yola qədəm basmışdı və onu bu yolda nə gözləyirdi, görəsən?

Qohumları isə ondan getdikcə daha çox uzaqlaşırıldı. Hamidan artıq uzaqlaşan da tərs oğlan idi, onu ilk dəfə görəndə boynuna sarılmış həmin o tərs oğlan.

Saraya həmişə ürəyində bir ağırlıq yaxınlaşırıldı. Bütün girişlərdə gözətçilərin sayı ikiqat idi, əsas girişdə isə daha çox idilər, sarayı qılınclarla, digər silahlarla silahlansmış qoşunlar dövrəyə almışdı. Bomboş zallarla dolaşan, camaatın dediyinə görə, həyatı üçün hər an qorxduğundan qılincını əlin-dən buraxmayan tənha bir insanı qoruyurdular.

Bu dəfə necə, görəsən, özü dustaq kimi sehrli qalada qıfillanmış birisinin mərhəmətinə nail ola biləcəkmi?

Bir dəfə İrod ondan xahiş etdi ki, arvadı olsun. Onu sevdiyini demədi, yəqin, çoxdan bilirdi bunu və bir də heç vaxt dilindən çıxmamış bu sözləri tələffüz etmək çətin idi onun üçün. O, bu sözləri heç vaxt deməmişdi, qorxurdu onlardan. Hiss edirdi ki, belə sözlər ona yaraşmir.



Inventis vitam
juvat excusisse
per artes

Qız cavab vermədi. O heç cavab da istəmirdi. Bir az da çəkingənliliklə, bir də xahiş etdi ki, bu barədə düşünsün.

Həmin gün qız sarayı tərk edəndə nəfəsi çatmırıldı, dodaqlarının rəngi avazımızdı. Yüngül addımlarını sürətləndirməməyi, sarayın zallarıyla, şəhərin küçələriylə yüyürməməyi necə bacarmışdı? Qaçmaq? Hara? Bütün yer üzündə sığınacağı yox idi.

O, aramlı gedirdi. Getdikcə daha yavaş, məqsədsiz. Özünü ələ almağa çalışırdı. Fikirləşməyə çalışırdı. Necə hərəkət edəcəyini fikirləşməyə. Ona kömək edə biləcək kimsə yox idi. Hər şeyə tek özü qərar verməliyidi. Artıq adət etmişdi buna. Lakin özünü heç vaxt belə tənha duymamışdı.

Axıra kimi qurban gedərək, onun taleyini bölüşsün? Dəhşətli taleyini? Əgər seçimindən yalnız öz həyatı asılı olsaydı, heç vaxt ürək eləməzdi. Bəs başqaları? Bu hərəkətiylə onlara bir xeyir verə bilərdim? Özünü ona təslim etməklə. Ona etibar eləyən, ümid bağlayan bədbəxtlərə bir xeyri dəyərdim? Onun əzab verdiyi insanlara.

Özünü ona təslim etməklə kiməsə xeyri dəyərdi? Özündən soruşturdu, bir dəfə yox, dəfələrlə soruşturdu. Onun ruhunu yumşalda, qəzəbini azalda biləcəkdirmi? Bacaracaqdımı bunu? Onu dəyişmək gücünə malik idimi? Qız ona başqaları kimi yox, bir az fərqli baxırdı. İnkar edə bilməzdi ki, yavaş yavaş onun qəlbində hamının nifrət etdiyi və haqlı olaraq nifrət etdiyi tıran üçün yer də vardı. Ona acıydı. Bu acimanın arxasında nələr dururdu, bunu araşdırıa bilmirdi və öz hissələrini araşdırmağı heç istəmirdi də. O, hamının halına acıydı, odur ki, ona da acidi. Bəs əgər bu yalnız yazıçı gəlmək deyildi, onda necə?

Onu heç vaxt sevə bilməzdi, bilirdi bunu, həddindən ziadə nifrəti vardı. Amma yazıçı gəlirdi. Və bu hissə həmişə ondan qurban tələb edirdi. Deməli, onun üçün də özümü qurban verməliyəm?

O, sevgi barədə heç nə bilmirdi və elə fikirləşirdi ki, özünü yalnız qurban verir.

İndi hardayam, görəsən? Hansı küçədə? Deyəsən, tanırıydı bu küçəni. Dəməşq darvazalarına aparmır ki bu yol? Elədir, bu da darvazalar.

Keçsin?

O, darvazalardan ötdü, bir az da gedib ayaq saxladı. Yolun kənarındaki çöllükdə çiçək yox idi. Artıq yox idi. Adda-budda, qurumuş saplaqlar gözə dəyirdi, amma çiçəklər yox idi və o, evə sarı döndü.

Tezliklə saraya gəlib çara dedi ki, əgər istəyirsə, onun arvadı ola bilər. Bu sözləri ilə onu xoşbəxt elədi. Necə xoşbəxt olduğu aydın görünürdü, hərcənd ki, bu xoşbəxtlik hissinin özü onun üçün təzə idi və onu ifadə etməyə, göstərməyə alışmamışdı.

Qız ona əlini uzatdı və əli onun pəncəsində o qədər kiçik göründü ki, bu anın bütün ciddiliyinə baxmayaraq, ikisi də təbəssümünü saxlaya bilmirdi. Beləcə, üzbüüz durmuşdular, bir-birinə heç bənzəməyən iki nəfər: kövrək, incə, neçə nəsil-dən bəri miras qalmış qədim gözəlliyyət malik qız, bir də o – ağır, kifir və kobud kişi.

Onu qucaqlayıb özünə sarı çəkmədi, özünü cilovlayır, ehtiramla aparırdı və qız da bu davranışına görə ona minnətdar idi. Sonra, ayrılandan sonra isə özünü bu minnətdarlıq hissinə görə də qınayırdı.

O, özünü daim qınayanlardan idi.

Zifaf gecəsi onun cilovlanmaz ehtirasından qorxdu. Məhəbbəti tanımirdi, heç belə olduğunu bilməzdi. Onun hərəkətlərini təqlid etməyə cəhd göstərdi, lakin həyatında heç bir kişi olmadığından və sevgi nəvazişlərindən bixəbərliyi ucbatından nə onun çılgın məhəbbətinə cavab verə bildi, nə də ehtirasını yüngülləşdirdi. Çəşqinliq içində olan sıfətini qaranlıq gizləmişdi və o heç nə hiss etmədi.



Inventas vitam
juvat excusisse
per artes

Zifaf gecəsi onun üçün əzaba çevrildi. Amma sonralar bəzən onun ehtirasını bölüşürdü. Getdikcə ona daha artıq öyrəşirdi, o isə daha incə, daha ehtiyath olurdu. Və bir-birinə qətiyyən bənzəmədiklərinə baxmayaraq, amma, bəlkə də, elə bu səbəbdən, onun nəvazışları hərdən qızı dolğun sevinc bəxş edirdi. Hərçənd ki, özü ona dəhşət təlqin edirdi.

Onların birgə həyatı, ümidi etməyə özündə cəsarət tapdığın-dan da yaxşı alınırdı. Amma onu büsbütün elə almağı heç vaxt bacarmadı. Çalışırkı ki, o, bunu hiss etməsin, özünü gizləməyə can atırdı. Amma belə bir şeyi gizləmək çox çətindir. Onun şübhələrinə bələd idi. Çalışırkı ki, onda nifrət etdiyi nə idisə, onların üzərində diqqətini cəmləməsin. Və bunun öhdəsindən getdikcə daha yaxşı gəlirdi. Amma bilirdi ki, onu sevmir.

Qız sarayın səliqəsini öz zövqünə uyğun qurdururdu və bu binanın ən aži bir qismi evə oxşamağa başlamışdı. O, cansıxılığı qovub çıxartdı və seçdiyi zallar artıq rahat, ürəyəyatlı olmuşdu. Onlar qız üçün əsl evə çevriləmədi, amma görkəmləri tam dəyişdi. Qalan zallar isə elə əvvəlki kimi boş və qorxulu olaraq qalmışdı, amma bunun elə bir əhəmiyyəti yox idi, onsuz da oralara yolu düşmürdü.

Bir məsələyə heç dözə bilmirdi: zırzəmidə dustaqlara işgəncə verilməsinə. Oradan bir səs gəlmirdi və saraya qədəm basan heç kəs heç nə duya bilməzdi, lakin qız bilirdi ki, orada məhbuslar əzab çekirlər. Və çara da elə bu barədə söylədi. Dedi ki, bu fikrə heç dözə bilmir və ona yalvarır ki, o zavalıları azadlığa buraxsın. Bilirdi ki, dustaqlara onun yazığı gələn deyil. Xahiş edirdi ki, ona yazığı gəlsin. Onun arvadı olmuşdu, bir tavanın altında, onun evində yaşayırdı. Məhbəsdə yaşamağa isə razı deyildi.

Bütün bunları ona izah elədi, o da güzəştə getdi. Xüsusi silə, ağır cinayətlərə görə müqəssir olan və edamını tezliklə gözləyənlərdən başqa bütün məhbusları buraxdı.

– Qalanları onsuz da tezliklə tam azad olacaqlar, – deyə ciddi bir tərzdə, heç bir kinayəli eyhama yol vermədən dilləndi.

Qeyri-adi xəbər şəhərə meşə yanğını sürətiylə yayıldı. Şüb-hə edirdilər, inanmirdilar, amma öz gözleriyle gördülər. Yaxınlarını bir də qucaqlamağa müvəffəq olanlar Mariamnaya alqış edirdilər, çarın daş qəlbini yumşaldan, ondan görünməmiş mərhəmətə nail olan mehriban çariça Mariamnaya.

İlahi, ona xeyir-dua ver, Pərvərdigara, onu hifz elə.

Lakin qohumları ona taxt-taca yalanla yiyələnmiş alçaq, rəzil bir tiranın arvadı olduğuna görə hədsiz nifrət bəsləyirdilər. Gör onların nəсли üçün, həqiqətən, çar nəсли üçün necə böyük bir həqarət idi bu! Necə böyük günah və utanc yeri! Bunu bağışlamaq olmazdı və qızı tanımaq belə istəmirdilər. Həmin zamandan etibarən, ona bu şərəfsizliyə son qoyacaq bir ucuz ölüm arzulayırdılar.

Qız isə bu barədə heç nə bilmirdi və əgər danışsaydılar belə, inanmazdı.

Xalq isə, xüsusilə, məhbuslara bağışlanan azadlıqdan sonra tiran üzərində müsbət təsirinə görə hörmət bəsləyirdi ona. Bütün xoş dəyişikliklər məhz onun mərhəməti sayəsində baş verirdi. Xalq da ona hər şeydə etibar etməyə başlamışdı.

Lakin onu yalnız etdiyi xeyirxahlıqlara görə sevmirdilər. Həm də ona görə sevirdilər ki, başqalarına heç bənzəmirdi. O sərt, kobud zəmanədə Mariamna nəcib, sakit idi və yolu-nun üstündə rastlaşlığı bütün insanlara qayğılı təbəssümünü bağışlayırdı. O, şəhərin küçələrinə çıxanda üzərinə hər tərəf-dən insan məhəbbəti axırdı. Hamı onu o dəqiqli tanıyordu. Və həm də ona görə ki, az qala, həmişə eyni geyimində olurdu. Çariça olandan sonra da, sadə və qeyri-adi geyimindəki heç bir şeyi dəyişməmişdi. Baş örtüyündə gümüş tikmələr vardi, plاشının ətəyi də gümüş köbəli idi, bir də gümüş kəmər tax-mağrı xoşlayırdı. Səndəlləri də həmişə gümüş bilərzikli olurdu.

Gümüşün boğuş parıltısı ona yaraşır, gözəlliyyinə uyuşur, ona bənzəyirdi. Sırğaları da həmişə gümüş olardı, qızıl



Inventas vitam
juvat excusisse
per artes

yox. Ələlxüsus, ilk vaxtlar çar əbəs yerə ona Şərqiñ ən bahalı, misilsiz daş-qaşı ilə bəzənmiş, tələbkar qadın zövqünə uyğun, ustalıqla süslənən bahalı sinəbəndlər hədiyyə eləməyə çalışırdı. Onun hədiyyələrini rədd edirdi. Çariça olan-dan sonra da, heç nəyi dəyişmək istəmədi və əvvəlki kimi qalaraq, bir dəfə, çox düşünmədən seçdiyi elə həmin paltarları geyirdi.

Onu insanlar elə bu cür sevirdilər. Şəhərin küçələrində görəndə sifətləri sevincdən parlayırdı. Ayaqlarına düşərək plaşının ətəklərini öpüşlərə qərq edən qadınlar onu başqa cür təsəvvür də etmirdilər. Onu necə vardısa, eləcə də sevirdilər və ona “gümüş çariça Mariamna” deyirdilər.

Bir dəfə, axşamdan xeyli keçmiş, ona baş çəkməyə gelən qohumlarının bir qoca qulluqçusundan öyrəndi ki, bəs həmin o tərs oğlan dağlara, Makkaveylərin düşərgəsinə qaçıb.

Özünə sual etdi: görəsən, oğlanın qaçışı onun nifrətəla-yiq bir şəxsə arvad olması ilə bağlı deyildi ki. Belə olmaması üçün nəyindən desən, keçərdi. Lakin hər axşam yerinə girəndə balaca qaçqın barədə düşünür, gözləri önündə onun əzab-keş, arıq sifətini görürdü.

Onun hökmdara təsiri, həqiqətən, müsbət idi. O, həqiqətən də, yaxşıya doğru dəyişirdi, hakimiyyəti yumşalmış, qəd-darlığı azalmışdı, daha qabaqkı kimi gözə girmirdi. Bunu inkar etmək, görməmək mümkün deyildi. Hami bilirdi ki, bütün bunlara görə yalnız Mariamnaya minnətdar olmaq lazımdır, başqa heç kəsə. Bunu hətta dəhşətli idumeylə nikahına görə ona nifrət edənlər belə boyunlarına alırdılar.

Yalnız qohumları öz qəddar nifrətlərində sabit idilər.

Bir dəfə İrod onu özü ilə məbədə tərəf apardı. Yaratdığını göstərmək isteyirdi. Onlar tikilinin ətrafında bir xeyli dolas-dilar və o, məbədin necə düşünüldüyünü izah edib, özünün

gözəlliyi və şöhrəti ilə Solomon məbədini necə üstələyəcəyindən danışdı.

Qız dinləyir, baxırı, amma diqqəti orada deyildi. Bütün bunlar ona əhəmiyyətsiz gəlirdi. Bəlkə də, bu məbəd heç ona gərək deyildi.

Özü haqqında o qədər az düşüniürdü ki. Bu müqəddəs ocağı öz şəninə ucaldan insan isə ondan tamamilə fərqli idi. Özünə qapanaraq, ruhunun dərin həyatını yaşayırırdı. Tamam fərqli, ondan tamam fərqli. Bəlkə, heç mömin də deyildi? Ya da inandığını özü də dərk etmirdi? Eynilə mərhəmətli olub öz mərhəmətini dərk etmədiyi, onun qayğısına qalmadığı kimi?

Bəlkə, ona məbəd gərək deyildi?

Gecələr tikintiyə gedəndə onu özü ilə aparmırdı, elə əvvəller olduğu kimi, tək gedir və zülmətdə tək dolaşırırdı.

Niyə? Heç özü də bilmirdi. Elə belə. Amma yenə gedirdi. Qaranlıqda uzun müddət gəzib-dolaşırırdı. Sonra da parlayan gecə səmasının altında durub gözlərini göylərə zilləyirdi.

İlahi ilə heç bir bağlılığı yox idi. Qəlbi səhra kimi idi və ulduzların soyuq nizələri onu deşirdi.

Çox şeyi ondan gizlədirdi və qızın təkcə tənha gecə gəzin tilərindən deyil, çox şeydən xəbəri yoxdu. Çünkü kiməsə etibar etmək kimi adəti yox idi və qız da hər şeydə etibar eləmirdi. Onların arasında qarşılıqlı inam yox idi, heç biri buna ehtiyac duymurdu.

Qadın öz vaxtını ürəyi istəyən kimi keçirməyə adət etmişdi, o da bu imkanı yaradırdı. Hər ikisi öz qayğıları ilə baş-başa idi, birinin işinə o birisi qarışmırırdı. Lakin o, qadının nə ilə məşğul olduğunu bilirdi, qadının isə onun işlərindən xəbəri yox idi. Onun şübhə qarşıq gərgin həssashlığı vardı. Həm də casusları öz işlərini yaxşı görürdülər.

Beləliklə, Makkaveylər evinin qoca qulluqçusunun gəlisindən o dəqiqə xəbər tutdu. Mariamna bunu bilsəydi, yaman narahat olardı.



Inventas vitam
juvat excusisse
per artes

Azadlığa buraxdığı oğlanın daqlara, Makkaveylərin yanına qaçması haqqında ona məlumat çatdıranda qəzəbindən alışdı. Onu buraxmaq sarsaq hərəkət idi qətiyyən lazım deyildi.

Bu xəbər onu uzun müddətə özündən çıxarmışdı. Amma Mariamnaya bir söz demədi.

Qadına ehtirası səngimək bilmirdi. Onun qarşısialınınmaz iştahasını doyurmaq qız üçün çətin idi. Adama elə gəlirdi ki, onun gücü tükənməzdır, qadının isə nəvazişə ehtiyacı ödənilməmiş qalırdı. Düzdür, daha yumşaq, daha ehtiyatlı olmuşdu, ona qarşı diqqətlə idi, amma həmişə yox. O, elə həmişəki kimi, ancaq özünü düşünürdü və sevgisində də, bütün başqa şeylərdə olduğu kimi, qəddar idi. Qadın hərdən qorxurdu ki, onun nəvazişlərindən boğulacaq.

O isə heç vaxt ona bənzər bir qadın görməmişdi və bundan daha çox vəcdə gəlirdi. Bu qadın onun üçün yeni, özünə tam əks bir adam idi və heç cür dərk edə bilmirdi onu, başqa, ciddi və sərin duyğuların dünyasına qədəm basmaq iqtidarından deyildi.

Qabaqlar heç vaxt məhəbbəti tanıtmamışdı, onun nə olduğundan da xəbərsizdi. Məhəbbət də onun mahiyyətinə yad idi. O, Mariamnanı sevdiyini anlamışdı, amma bu sevginin özyürlə daha nələr gətirəcəyindən xəbərsiz idi. Ehtiras onun ruhunu dəyişə bilməmişdi.

Lakin o, qızın meylinin gücünü yaxşı başa düşmüşdü və fikirləşirdi ki, məhəbbət elə budur.

Qız tez-tez gündəlik qayğılarından yorulurdu, lakin gecələr ərinin qulluğunda durmağa çalışırdı, çünkü heç bir şeydə onun iradəsinə zidd gedə bilmirdi, amma təkcə bu səbəbdən də deyildi. Qadın istəyirdi ki, əri onun ağuşunda hər şeyi unutsun: vəhşi istəklərini, nəhayətsiz şəhvətini – dünyada hər şeyi.

Sonra İrod onun başını siğallayanda kişi sakitləşirdi, ona isə elə gəlirdi ki, nəhəng, vəhşi bir heyvanı ram edib. Belə

anlardan xoşlanırdı. Axı bağlanmışdı ona. Yazıçı gəlirdi və bir az da bağlanmışdı.

Onun qəzəbi necə, səngimişdim? Mahiyyətcə daha yaxşı olmuşdum?

İrod ona qarşı həmişə mərhəmətli idi.

Lakin qadın istəyirdi ki, hamiya qarşı mərhəmətli olsun.

Onların həyatı beləcə axıb gedirdi və nəhayət, qadının acı məhəbbət səylərinə diqqət yetirdi; bu, onun öz hissiyyatından tamam fərqli bir şey idi. Əvvəllər, başqa qadınlarla olanda, yalnız öz istəyi haqqında fikirləşirdi, qalan hər şeyə tam biganə idi. Onun yanında isə hər şey dəyişmişdi. Əzabalarını bürüzə verməyib içində gizlətsə də, əzab çekirdi. Özünü heç bir vəchlə, heç bir şeylə bürüzə vermək fikrində deyildi. Bu xisətinə rəğmən alçalmaq çətin idi onun üçün, amma özünü bürüzə vermək daha ağır idi.

Açı əzabı isə əyan idi. Özünə getdikcə daha artıq qapılır, baxışları qadını tez-tez qorxudurdu və qadın da onun gözlərinin içində baxmaqdan çəkinirdi. O özü də gözlərini arvadının baxışlarından qaçırırdı. Qadın hər şeyi anlayır, lakin bu barədə danışmağa ürək eləmirdi. Bir də necə deyəydi axı ona? Bir yastiğa baş qoyan iki nəfərin bu cür şeylərdən danışması asan deyildi. Bir-birinə etibar etməyən onlar üçün isə bu, tamamilə mümkünsüz bir məsələ idi. Odur ki, qadın ona daha artıq yarınmağa çalışır, göstərmək istəyirdi ki, ərinin fikirləşdiyi kimi, yalnız onun deyil, elə özünün də ehtiyacı vardı ərinə. Lakin bundan onun şübhələri, həssaslığı daha da dərinləşir, qadını daha düzgün dərk etməyə başlayır və hər ikisinin həyatı elə bu səbəbdən daha ağır olurdu.

İndi artıq onların hər ikisi, demək olar ki, daim susurdu, arvadına necə ehtiyacı olduğunu o əsla bürüzə verməməyə çalışır, özünü düzümlü olmağa öyrədiridi və nəhayət, ona yaxınlaşmaqdan tamam əl çəkdi, içindəki ehtirası artıq bogmuşdu.



Inventas vitam
juvat excusisse
per artes

Öz məhəbbətini o, indi belə göstərirdi.

Dağlarda isə döyüş təzədən başlandı. Yerusəlimdə bunu bilən çox az adam vardı, lakin Makkaveylərin dəstələri ilə əlaqədə olanların hamısı bundan xəbərdar idilər. Ölkənin hər tərəfindən çaparları qəbul edən İrod isə, təbii ki, döyüşün harada və nə vaxt başlanmasından lap tez xəbər tutdu. Döyüşə birinci onun qoşunları girişməmişdi, bu dəfə Makkaveylər hücum etmişdilər. Onun qoşunları Makkaveylərdən sayca az idi deyə, düşmənləri hücum qərarını vermişdilər.

Çaparlar sarayı əhatə etmişdilər və hamı başa düşdü ki, nəsə çox mühüm hadisələr baş verir. Bunu Mariamna da anladı. İrod bir müddətlik şəhəri tərk etməli, başqa bir nahiyyəyə getməli olduğunu söyləyəndə təəccüblənmədi, amma əri hara getdiyini dəqiq demədi. Onlar vidalaşdırılar. Qadın ərinin əlini ovcuna alıb bir müddət buraxmadı.

Yerusəlimi, sarayı qoyub gedəndə, həmişəki kimi, bir yüngüllük hiss etdi özündə. Bu dəfə azadlığına lap əvvəllerdəki kimi sevinirdi.

Başının dəstələri ilə dağlara yaxınlaşanda azad küləyi sinədolusu içində çəkirdi və batının də ocdadlarının qədim qanı qaynadı, içini dağıdan qara ehtirasına baxmayaraq, yenə sevinirdi, yenə özünə dönmüşdü.

At belində piyada cangüdənlərini xeyli qabaqladı və tamamilə tənha qaldı. Onun adamları bu xasiyyətinə adətkərdə idilər, heç vaxt nə əsgərləri, nə sərkərdələri özünə yaxın qoymurdu. Amma dediyimiz kimi, onlar öz hökmdarını sevirdilər. Qismən də ona görə ki, çılgınlıqlarını cilovlamır, öldürməyə, qarətə şərait yaradırdı. Həm də onlardan uzaq gəzməyi, heç kəsi yaxınına buraxmamağı xoşlarına gəlirdi, çünkü onlara əsl rəhbər, sərkərdə lazımdı. Qeyri-adi, onlara tay olmayan birisi.

Çoxdan bəri onlarla yürüşə çıxmırıldı, o səbəbdən də hökmdarını görəndə sevinirdilər. Amma o da diqqətlərindən yayınmadı ki, bu dəfə İrod xüsusilə qaraqabaq və sərtdir.

Dağlarda özünüküller tez tapdilar, bəxtləri gətirmişdi, onların aşırımda qurduğu posta rast düşmüsdüllər. Hərbi hissələrin yerini öyrəndilər. Onlar sağda, aşırımin o üzündə düşərgə quraraq, tonqal kənarında qızınırıldılar, buralar yüksəklik olduğundan soyuq idi. Rəis gözləmədiyi qonaqlara təccübəldi, hərçənd ki, köməyi özü istəmişdi, amma İrodun özünü görəcəyini güman eləmirdi. Nə baş verdiyini bir-bəbir anlatdı və İrod da onu sükut içində dinlədi. Sonra bir çox məsələlərə görə onu danladı və qoşun rəisi döyüşçülərin azlığını səbəb gətirəndə etiraz etdi ki, qüvvələrindən daha səmərəli istifadə eləyə bilərdi. Narazlığını heç gizlətmirdi. Cavanlıq çağlarını çoxdan yaşamış və çarın xarakterini yaxşı öyrənməyə macal tapmış rəis başa düşdü ki, bu narazlığın kökündə nəsə gizlənib. İrod dağ döyüşlərinə həddindən ziyanə gözel bələd idi deyə, belə ədalətsiz fikirlər yürüdə bilməzdi.

Elə onların söhbəti əsnasında kəşfiyyatçı var güciylə yürüürək, uzaqdan çıqırdı ki, düşmən şərqdə sildirimlərin arasındakı dar keçidlə irəliləyir. Bu, vadiyə çıxan yeganə yol idi.

İrod özü qoşuna başçılıq edərək, tələsik əmrlər verirdi. O, düşməni keçiddəcə qıfillamaq istəyirdi, amma artıq gec idi. Makkaveylər vadiyə səpələnmişdilər. İrodun əsgərləri də onları elə vadidə yaxaladılar, amansız döyüş başlandı və dağlar döyüş hayqırtılardan dilə gəldi. Makkaveylər köməyin gəlməsindən bixəbər idilər deyə, çəşqinliq içindəyidilər. Lakin elə eyni nifrətlə, özlərinə həmişə xas olan eyni dəlisov cəsarətlə çarpışırıldılar. İrod yeni dəstələrlə özünü yetirməsəydi, Makkaveylər vadidəki qoşunun hamısını qlıncdan keçirəcəkdilər. İndi isə onları döyüşün tamam başqa nəticəsi gözləyirdi. Makkaveylərin üzərinə saysız-hesabsız düşmən dəstələri hücuma keçmişdi. Hər iki tərəfin itkiləri çox, Makkaveylər üçünsə müəyyənləşdirici idi, çünkü düşmən sayca onlardan müqayisə olunmaz dərəcədə çox idi.

İrod, həmişəki kimi, döyüşün ən qızığın yerində qılinc çalırdı. Lakin həmişəki zövqü alması hiss olunmurdur. Onun



kimi döyüsdən sərməst olan birisi yox idi. Amma indi yox. Elə bil, içində nəsə sönmüşdü. O, adı əsgər kimi, özünə xas dəli çılğınlığı olmadan vuruşurdu.

Döyüş isə, elə nəzərdə tutulduğu kimi, davam edirdi. Makkaveylər itkilər verir, təslim olmağa tələsməsələr də, ümidi ləri getdikcə öləziyirdi.

Döyüşün lap sonunda yaşı Makkaveylərin arasında həmin o arıq oğlan göründü, əlindəki qılınc başqalarınınından kiçik olsa belə, onun çəlimsiz bədəni üçün ağır idi. Qəribə mənzərəydi.

Lakin İrodun həmin oğlanı görən kimi, üstünə atilaraq, qılıncı onun sol çıynindən düz üzəyinə kimi çapması daha qəribə idi.

Bunu görənlərin hamısı çarın layiqli rəqibin yox, balaca bir oğlan uşağının üstünə necə qəddarcasına şığıdığına təccübəndi. Lakin bu balaca oğlan da döyüşçü idi, hər bir döyüşçü kimi döyüsdə ölü də bilərdi. Başdan-ayağa qan içində olan kiçik bədəni və tamamilə ağarmış arıq sıfəti çox yazıq görünürdü. Qəribədir, niyə özləriylə döyüşə uşaq gətirmişdilər, qabaqlar heç belə iş tutmazdılardı.

İrod hələ uzun müddət nəfəsini çətinliklə dərirdi. Oğlanın cəsədinə ötəri nəzər saldı, daha bir də o tərəfə baxmadı.

Döyüş isə artıq, demək olar ki, qurtarmışdı, Makkaveylər keçidə çəkilirdilər. Onların çox kiçik bir hissəsi döyüş meydanında qalmışdı ki, geri çəkilən qüvvələrin sağ çıxmasına şərait yaratsın. Sonra onlar da qaçdırılar.

Cəsədlər döyüş meydanında – məğlubiyyət meydanında qaldı; oğlanının da qalan meyitlərlə bir yerdə.

İrodun əsgərləri öz yaralılarını apardılar, düşmən meyitlərini isə yiğanmadı; adət belə idi. Sonra da tonqalların yanına, qızınmağa getdilər.

Gün axşama doğru idi. Əsgərlər silahlarını təmizləyirdilər. İrod da qılıncını təmizlədi.

Şər qovuşurdu.

Mariamna tezliklə hər şeydən xəbər tutdu, çünkü həmin döyüşün şahidi olmuş Makkaveylərdən biri dağlardan enərək, gizlicə Yerusəlimə gəlmışdı ki, yaralarını müalicə etsin. Xəbəri isə Mariamnaya qohumlarının evindən olan qoca qulluqcu çatdırdı. İki gün ara vermədən ağladı.

İrod Yerusəlimə uzun müddət dönmədi. Ora qayıtmaq istəmirdi. Mariamna isə zamanın necə ötməsindən xəbərsiz idi, belə faciəvi bir şəkildə həlak olmuş oğlana görə dərd çəkirdi. O, qəlbən dərk edə bilmirdi ki, belə bir hadisə axı necə baş verib. Günlər uzunu oturub gözlərini məchul bir nöqtəyə zilləyərək, nə baş verdiyini anlamağa çalışırdı. Hadisə necə olmuşdu? Və gözləri önündən ilk dəfə qohumlarigilə gələndə onun boynuna sarılan tərs oğlanın arıq sıfəti çəkilirdi.

Bu sıfət ağıppaqdı, qanı qaçmışdı, qınayıcı nəzərlərlə baxırdı.

Onun ölümündə günahı vardımı? Dağlara qaçmağında vardi, deməli, elə ölümündə də. Məgər oğlan onun nifrat etdiyi İroda arvad olduğuna görə qaçmamışdım? Etiraz etdiyindən qaçmışdı.

Bu fikirlərdən canını qurtara bilmirdi.

Bəs oğlanı İrod niyə öldürdü? Özü də bu cür qəddarlıqla. Heç vaxt, heç kəsi – nə böyükü, nə kiçiyi – bağışlamadığım-dan öldürmüştü onu? Hə, onun xısləti belə idi, bunu qadın gözəl bilirdi, bunu elə özü də hərdən etiraf edirdi. Bəlkə, öz yumşaqlığına görə peşman idi və onu düşmənlərin arasında gördüyündən coşmuşdu?

Nə olsun ki, bu onun günahını azaltmırıdı. Hər şeydə qadın özü, özü müqəssir idi.

Bəlkə... bəlkə... Yox, bu ola bilməz...

Görəsən, ərini sevmədiyinə görə İrod ondan intiqam almır-dı ki? Onu sevmədiyinə görə, ürəkdən sevmədiyinə görə?

Yəni bu mümkünür? Lap əgər olsa belə, məgər güna-hımlı yüngülləşir? Yox, Mariamna heç bir şey anlaya bilmirdi. Amma özünü həmişə qınayanlardan idi.



Inventas vitam
juvat excusisse
per artes

Yerusəlimə dönən kimi İrod başa düşdü ki, Mariamnanın hər şeydən xəbəri var. Onun sıfəti kədərdən dəyişmişdi, amma elə dəyişmişdi ki, əvvəlkindən də gözəl olmuşdu. Üzü daha solğun və şəffaf olmuşdu, qüssədən işıqlanırdı, ruhu da daha aydın duyulurdu.

Gözlərində yaş qalmamışdı daha, bütün göz yaşlarını ağılayıb qurtarmışdı artıq, indi gözlərində yalnız kədər vardi. Onlar, sanki, tökdüyü göz yaşlarının nəmliyini qoruyurdu özündə. Qəribədir, baxışları daha zərif və iliq olmuşdu, amma, əslində, əzab-əziyyət baxışları da sərtləşdirir, üzün cizgilərini də. Onun cizgilərində isə kədər yalnız zərifliyi artırılmışdı.

İrod ondakı dəyişikliyi görəndə arvadına elədiklərini, onun ucbatından yaşıdlılarını başa düşdü, alnında buz kimi tər damlaları puçurlandı və iniltiyələ ayaqlarına yixilaraq əllərini ona uzatdı, toxunmağa ürək eləmirdi və yalnız qan çəkmiş gözlərindəki yalvarışları oxunurdu. Ona sözsüz yalvarıldı, yalvarındı ki, qəzəbini bağışlasın, belə olmasını bağışlasın. O rəhmdildir. Və qadın sərin əlini onun alnına çəkib bu dəhşətli alındakı soyuq təri sildi, onun tərdən islanmış tündürkən saçlarını sığalladı – o vaxtacan ki, İrodun dodaqlarının əsməsi dayandı, baxışları yumşalıb sakitləşdi.

Onun sinəsinin üstündə ağılayırdı, sonra da sakitləşdirmək üçün ağuşunu açdı ona. Nə qədər çətin başa gəlsə də, qadın yenə qabaqkı kimi olmağa çalışır, ona əvvəlki təsirini qaytarmağa ümid bəsləyirdi və bildirdi ki, bunun üçün ehtirasını doyurmalıdır. Amma bir məsələ də vardi, təəccüblənsə də, özünə etiraf etmək istəməsə də: o lazım idi ona. Oyatlığı bədən onun xiffətini çəkirdi, hərçənd ki, özləri də, hissiyyatları da bu dərəcədə fərqli idi.

Mariamna mat qalmışdı ki, bütün baş verənlərdən sonra da onun nəvazişlərindən xoşlanırdı. Amma belə idi. Və özünü buna görə də qınayırdı. Hər şey üçün və həmişə özünü qına'yırdı. Qaranlıqda isə bənizi qaçmış, əzabkeş gözləri olan

oğlanın sıfəti heç çəkilmirdi gözlərinin önündən, oğlanın gözləri ölümündən sonra, sanki, bir az da yekəlmışdı.

İrod, həqiqətən də, bir müddətlik sakitləşdi və dəhşətli şayiələr də səngidi, ən azından Yeruşəlim özü sakit idi. Mariamnanın bildiyi qədərincə, sakitlik bərpa olmuşdu. Lakin onun ətrafla əlaqələri zəif idi, bildiklərinin hamisini qohumlarının qoca qulluqçusundan eşidirdi. Qarı onun yanına sahibəsindən icazəsiz gəlirdi; əgər xəbər tutsaydilar, başı bəlalar çəkərdi. Amma buna baxmayaraq, yenə də gəlirdi. Çünkü bu barədə hər ikisi sussa da, bir dam altında yaşıdları aylar ərzində Mariamnaya möhkəm bağlanmışdı, elə Mariamna da onu çox istəyirdi. Qarının qırışlarla qazılmış sərt üzü vardi, amma sərt olan yalnız görkəmi idi. Heç vaxt gülümsəməzdidi. Niyə? Kim bilir ki, heç kim bilmir. Bəzən elə olur ki, adam heç gülümşünmüür, xüsusilə də qoca adam, ciyinlərində bir ömrün yükünü daşıyan adam.

O, Mariamnaya qohumlarının evində, Yeruşəlimdə, dünəyada baş verənlərdən danışındı. Artıq bir söz işlətməzdidi, hərdən danışmağa söz qalmayanda belə, axşamtərəfi mütləq Mariamnaya baş çəkirdi.

Mariamna da sevinir, ona minnətdarlıq edirdi. Sevinirdi ki, onu görür, sevinirdi ki, dünya ilə əlaqəsi var, qəlbən bağlılığı qohumları haqqında soruşa bilər. Deyirdilər ki, ona nifrət bəsləyirlər. İnanmırıldı.

O, elə əvvəllər olduğu kimi, tez-tez şəhərdə gəzir, kənara çıxırırdı. Çox nadir qadınlar burada belə sərbəst gəzib-dolaşa bilərdilər, lakin Mariamna tənha gəzintilərə öyrəmişdi. Axi o, Yeruşəlimdə anadan olmamışdı, ailələrinə məxsus kiçik şəhərcikdə gəlmüşdi dünyaya, indi o şəhərciyin izi-tozu belə yox idi. Sonuncu dəfə görəndə, tüstülenən xarabalıqlardan savayı, başqa bir şey yox idi orada.

Gəzintiləri zamanı çox adamlar görürdü, heç biri də tanışı deyildi və elə buna görə heç kəslə danışmırıldı. Hərdən tanıydılar onu, gülümsünürdülər göstərdiyi köməyə görə. Çünkü



Inventas vitam
juvat excusisse
per artes

bütün xoş dəyişiklikləri və zülmün azalmasını adamlar yalnız onun ayağına yazırdılar. Buna görə də onu tanıyan kimi gülümsünürdülər, bəziləri isə hətta əyilib Mariamnanın plاشının ətəklərini öpürdülər.

Mariamnanın, gümüş çariçanın.

Onun necə dəyişdiyinə heyran qalırdılar. Niyə, görəsən?
Bir də onların üzünə əvvəlki təki gülümsəmədiyinə.

Təbəələrinin güzəranının yaxşılaşması və saraydakı sakitlik əbədi davam edə bilməzdi.

İrod getdikcə daha artıq nigarançılığa düçar olur, yenə özünə dönürdü. Onun gözündən yayınaraq, özünün şübhə və inamsızlıq dünyasına qayıdırı və Mariamna görürdü ki, ona təsirini yavaş-yavaş yenə itirir.

Səbəbini bilirdi. Bu dəfə özü hər şeyi demişdi.

Yenə də dağlardakı müharibəyə, daim ürəyindən olan səfər həyatına görə Yeruşəlimi tərk etdi.

Mariamna o qədər də kədərlənmədi, çünkü onun yanında olmasından getdikcə daha çox narahatlıq yaşayırı. Onu sevmədiyinə görə açıq-aşkar qınayırdı, bu söhbətləri də bitmək bilmirdi. Əvvəllər çalışıb, özünün dediyi kimi, bu əskikliyi gizləməyə, içində boğmağa səy göstərirdi. İndi isə artıq deyirdi, düz üzünə deyirdi qadının. Bir dəfə dedi ki, bəs məni sevmədiyini bilirəm, hər dəfə səninlə olanda bunu müşahidə edirəm, özün də gözəl bilirsən və hər dəfə özünü heç vaxt yaşamadığın ehtirasın əsiri kimi göstərməyə çalışanda daha artıq faş edirəsən özünü, axı ehtiras sənin sərin, qansız, kövrək bədənin üçün deyil; nə əllərin, nə bətnin, nə qəlbin ehtiras üçün yaranmayıb, sənin hər nəyin varsa, hamısı soyuqdur.

Qadın onun qan çekmiş gözlərinə özünün qüssəli nəzərləri ilə dik baxırdı. Və o, bu baxışlara davam gətirməyib uzaqlaşdı, qonşu zaldakı skamyaya sərildi, ürəyi ağızından çıxacaqmiş kimi çirpinirdi.

Beləcə ayrıldılar. O, dağlara üz qoydu.

Mariamna üçün tənha, sakit bir dövr başlandı. Artıq özü üçün yaşayırdı, buna çoxdan hazırlaşırdı. Heç vaxt özü barədə düşünməyən qadın hər şeydən çəkilib daxilinə qapandı. O, torpağa ayaq basır, yer üzündə yaşayırdı və nəsə mübhəm bir şey kövrək, sərin vücudundan keçirdi, külək yarpaqlar-dan keçən kimi.

Özü isə, az qala, özünü tanımirdi – belə qeyri-adi, belə bənzərsiz idi, amma özü barədə çox az bilirdi. Qəribəliyi onda idi ki, onun nəzərlərində bunun heç əhəmiyyəti yox idi. Daha doğrusu, əgər bu haqda düşünsəydi, əhəmiyyət ver-məzdi. Lakin o, özünü nə qədər az tanıdığı barədə heç fikir-ləşmirdi.

Bəli, bu belədir: o, bir ağac kimi ömür sürürdü. Axı ağac da özü barədə heç nə bilmir. Hər ağacın sırrı var, böyük sırrı. Amma ağac heç bir şey bilmir. Bu barədə heç düşünmür də. Yəqin, elə buna görə də məbəd gərək deyildi ona.

Axı ağacların, çiçəklərin, dəniz sahilindəki qəşəng daşla-rın məbəd nəyinə gərəkdir? Bir də ki kim tikərdi onlar üçün məbədi? Onun da məbədə ehtiyacı yox idi. O, ağaclar kimi idi. Budaqlarında gəzişən külək – bütün məbəd ibadəti bun-dan ibarət idi, külək oxuyur, onlarsa dinləyirdilər. Hərdən-bir. Onlar özlərini dinləyir, onlar duaları dinləyirlər. Ağaclar belə yaranıb. Mariamna da ömrünün o tənhaliq dövründə elə ağaclar kimiyydi.

O, sarayın zalları ilə dolaşır, onlara yaşam ruhu vermə-yə çalışırdı. Buralar ona ev ola bilməmişdi. Lakin onun heç yerdə əsl evi yox idi. Bir zamanlar evi kiçicik bir şəhərdə idi, indi həmin şəhərcik çoxdan xarabazara çevrilib. İslıqli, sevimli evlərini xatırlayanda hələ də ürəyində bir hərarət duyur.

O, atasını, anasını, qardaşlarını xatırladı, heç biri sağ deyildi. Yalnız o. Düzdür, bir də Yeruşəlimdəki qohumları vardı. Onların da, deyəsən, ancaq nifrəti qalmışdı. Eybi yox, hər halda, qohumlarıdır. Deməli, tək deyil.



Inventas vitam
juvat excusisse
per artes

Hərdən yanına qoca qulluqçu gəlirdi və onlar haqqında danışırı. Onların nifrətindən danışmazdı Mariamnaya. İrod barədə də heç vaxt pis bir söz demirdi, hərçənd ki, çox şeylərdən xəbəri vardı. O heç kəs haqqında bir pis söz demirdi. İndi, İrod sarayda olmadığından daha tez-tez baş çəkirdi bura.

Bir dəfə şəhəri dolaşarkən Mariamna qadınların su götürdüyü quyunun yanına gəlib çıxdı. Quyu kiçik bir meydanda idi və qadınlar binəyi-qədimdən buradan su aparardılar. Meydan da, quyu da qədim idi, Yeruşəlimdəki hər şey kimi.

Quyunun yanından keçəndə qadınların arasında əmisi qızını tanıdı. Onunla yaşıd idilər. Qollarını açıb üstünə yüyürdü, dodaqlarından salam kəlməsi qopmağa hazır idi. Lakin gənc qadın üzünü çevirərək, dolu səhəngini başına qoydu və bir zamanlar Mariamnanın da yaşadığı evə aparan dar küçə ilə arxasına belə baxmadan, sürətlə evlərinə sarı yürüdü.

Mariamna onun dalınca baxırdı.

Yeruşəlimə qayıdan İrodon qanı həmişəkindən daha qara idi. Ondan qaçırdı, sorğu-sualına isə belə cavab verirdi ki, dağda hər şey gözəl idi və onun vüqarlı nəslinin bir çox ötkəm nümayəndəsi orada başından keçəsi oldu. Daha nə lazımdır ona?

Daha sonra, heç bir səbəb olmadan danışdı ki, bəs dağda olanda qoşunun dalınca gedənlərin içində, əsirlərin arasında başqa qadınları da olub, amma ona tay deyildilər, hərçənd ki, onlar da Makkavey soyundan idilər. Mariamna heç bir cavab vermədi. Onun susması İroda çox bərk dəydi. Yəni tam biganə idi ona? Lakin hissini bürüzə vermədi. Qadının bu davranışsı ona yalnız toxunmadı, həm də onu təəccübləndirdi. Tamam başqa bir şey gözləyirdi, gözləyirdi ki, sözləri onu bərk incidəcək. Bütün qadınların onda yalnız nifrət oyadığından isə heç danışmadı. Bunu heç özünə belə etiraf etmək istəmirdi. Lakin qadınlar onda təkcə nifrət doğurmurdular.

Bu nifrət onun şəhvətini qəribə bir tərzdə oyadırdı. O, Mariamna ilə – sevdiyi qadınla tamam başqa cür idi, fərqli idi. Sevdiyi qadınla. Məhz aralarındaki fərqdən, onun paklığından zövq alırdı. Amma paklıq da hərdən bezdirir.

Yalnız onu, təkcə onu sevirdi.

Mariamna dinmədi, hərçənd ki, onun etirafından təhqir olunmuş, kədərlənmişdi, lakin o, başqa bir şey də gözləmirdi. Bəs onda niyə qınasın ki? O da qınamırırdı.

Daha bir də Mariamnaya yaxınlaşmadı, onun məhəbbətini axtarmadı. Bütün bunlara rəğmən, qadın onun xiffətini çəkirdi, hərçənd ki, ərinin hər şeyi onda nifrət və dəhşət oyadırdı.

Mariamna bir də ondan çəkinirdi ki, əri yalnız qadın məsələsində deyil, bütün qalan şeylərdə də əvvəlki əməllərinə qayıdır. Onun üzərindəki hakimiyyətini artıq tam itirmişdi, bu aydın idi, bəs onda necə olacaq?

Azacıq zaman ötdü və onun ən pis ehtimalları doğrulmağa başladı.

Camaat arasında söz-söhbət dolaşdı ki, yenə qara günlər yetişib. İnsanları evlərinin içində həbs edib ailələrindən ayıraq harasa aparır, sonra da onlar yoxa çıxırdılar. Yeruşəlim küçələrində yenə dəhşət kabusu sürünməyə başlamışdı.

Sarayın zirzəmiləri yenə dustaqlarla doldu və onlara verilən işgəncələri yalnız təsəvvür etmək olardı. Mariamna həyəcan və nigarançılıq içində yaşayır və heç cür anlaya bilmirdi ki, ürəyi niyə partlamır. Qorxurdu ki, İrodun adamları qohumlarının da evinə soxulmuş ola. Amma onların evinə toxunmadıqlarını aydınlaşdırıbildi. Əlbəttə, əgər orada kişilər olsayıdı, çətin ki, sağ qurtaraydılar, lakin evdə kişi qalmamışdı, yalnız qadınlar idi. İrod yenə də cürbəcür qadınlara, ənlik-kirşanlı fahişələrə öyrəşdi, yaxınları da ona qabaqlar olduğu kimi təzə qadınlar gətirirdilər. Bu qadınlar ona yalnız şəhvət alovunu söndürmək üçün gərək deyildi, bu qadınlarla sevdiyi və onu sevməyən qadını alçaltmaq, təhqir etmək, yaralamaq istəyirdi. Çünkü qəlbi elə məhəbbətdə də kinli idi.



Lakin Mariamnanı alçaltmaq asan deyildi. Ruhundaki, suratindəki nəsə onu sınmaz edirdi. O, böyük günahların məskən saldığı evində dolaşır, gözləri isə bütün bunları heç görmürdü. Əlbəttə, hər şeyi görürdü, lakin alçalmış hiss etmirdi özünü. Bu hiss ona heç tanış deyildi.

Bir dəfə İrod onu acı qınaq obyektinə çevirmişdi; belə bir həyata dözdüyünə, ətrafında nə baş verdiyini görmədiyinə, onu əxlaqsızlığına görə qınamadığını görə. Dəhşətə gəlirdi ki, necə imkan verir buna!.. Necə göz yumur!.. Lakin İrod bütün bunları deyəndə birdən, elə bil, duruxdu, susdu və qan çəkmiş gözlərini yana qaçırdı. Mariamna da onun suallarına cavab verəsi olmadı.

Əri getdi və o hadisədən sonra xeyli müddət görüşmədilər. Daha doğrusu, bu onların son görüşü oldu, çünkü İrod onu bir də Mariamna ölürkən, onun yanına gecikəndə gördü.

Həmin günə hələ xeyli qalmışdı. Lakin onlar bir-birindən qaçırdılar.

Onun qadınları ilə Mariamna arasında heç bir narazılıq baş vermirdi. Onların heç bir təqsiri yox idi, niyə günahlandırsın ki bu qadınları? Odur ki, günahlandırmırıldı. Qadınlar isə çalışırdılar ki, onun xətrinə dəyməsinlər. Bəlkə də, onun görkəmindən heyrətlənmişdilər. Bəlkə də, yazıqları gəlirdi. Fikirləşirdilər ki, Mariamna onlardan da yaziqdır.

Həm də çox az görüşürdülər. Mariamna sarayın ev görkəmi verdiyi otaqlarında qalırdı. Heç kim həmin otaqlarda narahatlıq yaratmırıldı ona.

Lakin bir nəfər, Makkaveylərdən əsir götürülmüş və vəhşi, kobud gözəlliyi ucbatından saraya zorla gətirilmiş qız Mariamna ilə qarşılaşanda özünün nəhayətsiz nifrətini ona yağırdırdı.

— Məni əsir alıblar, məni alçaq tirana, rəzil idumeyə zorla veriblər. Sən isə öz istəyinlə ona təslim olmusan, çariçasan və elə bilirsən ki, nəcibsən! Mən çariça deyiləm! Mən alçaldılmış

düşmən qızıyam və bununla fəxr edirəm! Bəs sən nəyinlə fəxr edirsən! De də, de! Tfu!

Başqa qadınlar onun Mariamna ilə necə davrandığını İroda çatdırıldılar. Çar özü döyüd həmin qadını, yorulmadan, acımadan döyüd. Qadın isə cincirini da çıxarmadı. Amma hamı onun bu qadını qovacağının fikirləssə də, qovmadı, kamını almaq üçün özünə saxladı. Çünkü bilirdi: bu qadın heç vaxt öz taleyi ilə barışmayacaq və hər dəfə ona zorla yiyələnəsi olacaq.

O, Mariamnanın xətrinə dəyməyə heç kimə imkan vermirdi.

Qoca qulluqçu çoxdan saraya baş çəkmirdi və Mariamna da bunun səbəbi barədə düşünürdü. Bəlkə, heç nə olmayışdı, axı qabaqlar da bəzən gec-gec görünürdü, yəqin hələ gələcək. Əlbəttə, hələ gələcək.

Qarı isə gəlmək bilmirdi. Həftələr, aylar keçdi. Mariamna əməlli-başlı nigaran qaldı. Nə baş vermişdi? Bütün yer üzündə soruşası bircə nəfəri belə yox idi.

Bəlkə, ev sahibləri onların gizli görüşləri barədə çarın kənizindən xəbər tutaraq, qadağan eləmişdilər ona buralara gəlməyi? Ya başqa bir bəlavardı? Necə öyrənəydi?

Sonra isə qadınların birindən öyrəndi ki, qarı daha yoxdur və Mariamna sarayda gəzib-dolaşanda nahaq yerə onun intizarını çəkir. Mariamna maraqlandı ki, bu xəbərlər qadında haradandır. Dedi ki, eşitmışəm, camaatdan eşitmışəm, vəssalam.

Nədir, ölüb məgər? Bu barədə dəqiq bir şey bilən yoxdur, amma daha heç yerdə görünmür, yəqin, ölüb.

Daha sonralar bu xəbər öz təsdiqini tapdı. Mariamna dəqiq öyrəndi ki, qarı artıq ölüb, onu İrod götürmişdə aradan, şübhələnirdi ki, Mariamnaya Makkaveylərlə əlaqə yaratmağa kömək eləyir. Mariamnanın özünü isə düşmənləri ilə məxfi əlaqədə şübhəli bilirdi. Mariamnanın öyrəndiyi bunlar oldu.

Yalana bax. Belə bir şey heç onun beyninə sıçılmışındı. Axı o, buna qətiyyən inana bilməzdı.



Mariamna inanmirdi ki, qoca qulluqçu artiq yoxdur. Onun halına ürəkdən acıydı, ona yaman bağlanmışdı, hərçənd ki, özünə bu barədə heç vaxt bir söz deməmişdi. Yəni o, bir də saraya gəlməyəcək? Ona yaxın olan sonuncu ruh da Mariamnanı tərk etdi və o lap tənha qaldı.

Bütün günü qarını xatırlayırdı. Onun qırış-qırış və zahirən sərt görünən sıfəti vardı, amma özü əsla sərt deyildi. Qətiyyən. Sadəcə, heç gülümsünməzdidi. Görəsən, niyə? Kim bilir ki, heç kim bilmir bunu.

Artıq o yoxdur.

İrod isə, həqiqətən də, arvadının Makkaveylərlə əlaqə saxladığından şübhələnmişdi. Ona görə şübhələnmişdi ki, qoca qulluqçu saraya, onun yanına tez-tez baş çəkirdi və əmr etdi ki, qadını yiğişdirsinlar.

Lakin bununla sakitləşmədi.

Ehtiraslı qəzəb hissili yaşayın bir çox insanlar kimi, onu da ölüm qorxusu təqib edirdi. Minlərlə həyata son qoymuşdu, amma özü ölümdən qorxurdu. O, döyüşdə ölməkdən qorxmurdı, döyüşün məstliyində heç nədən qorxmurdı. Lakin içini yeyən xəstəlikdən ölmək, tanımadığı, görmədiyi düşmənin əlində ölmək qorxudurdu onu. Qorxurdu ki, onu satqınlıq nəticəsində, kürəyinə – sol kürəyinə xəncər saplayıb öldürərlər. Bilirdi ki, bu baş verəcək, bundan qurtarmaq olmaz, bundan qaça bilməzsən və əgər ona sui-qəsd təşkil olunarsa, qəsdcilər üçün ən yaxşısı çarın yanında, şübhəli görünməyən, onun evinin içində olan inandığı bir adam tapmaq deyil? Bundan yaxşı nə ola bilər?

İnanirdimi buna? Əlbəttə, yox. Şübhələri dəhşətli idi, amma o dərəcədə yox ki, Mariamnanı qəsddə şübhəli saysın. O, düşmənlərin tərəfindədir? Mümkündürmü bu? Lakin az sonra özünü inandıra bildi.

Ona getdikcə daha artıq əziyyət verən fikirlərin qaynaqlanlığı nəsnələri özündən də gizlədirdi. Qəlbinin dərinliklərində

gizlənən qaranlıq niyyətini özünə də etiraf etmirdi. Qəlbinin bulanıq dərinliklərində gizlənən hissləri.

Mariamnanı isə xalq elə əvvəlki kimi sevirdi, xalqın əksər hissəsi. O, saraydan çıxanda – artıq tez-tez çıxmırkı bayır – insanlar öz məhəbbətlərini ona əvvəlki kimi göstərirdilər. Hərçənd ki, indi artıq onlara heç bir köməyi dəymirdi, onlar üçün bir iş görə bilmirdi. Xalq isə yenə də sevirdi onu. Baxmayaraq ki, daha onların üzünə gülümsəmirdi, heç vaxt gülümsəmirdi. Bilirdilər nə vəziyyətdədir və niyə həmişə qüssəlidir, hamısı bilirdi. Onlar bilirdilər ki, niyə belə dəyişib, tamam başqa adam olub. Amma yenə də sevirdilər onu. O isə daha gülüm-sünmürdü, heç vaxt gülümsünmürdü. Onu da sevirdilər.

Mariamnanı, gümüşü çariçanı.

O, özünü hazırlayırdı. Özünü sınayırdı. Sınayırdı, görün, onun bu dünyada yaşamاسına nə qədər dözə biləcək? Çətindir, qərar vermək çətindir, amma, nəhayət, qaçılmazlığın gözünün içində dik baxmaq lazımdır.

Artıq çoxdan görmürdü onu. Qadın artıq ona yad kimi gəlirdi. Yad qadın onun yanında, onun evindəydi. Bu, nədir belə? Onunla heç görüşmürdü, lakin bir dam altında yaşayırlılar və o, bunu unutmurdu. Onunla bir dam altında və bəlkə də, düşmənləri ilə gizli əlaqədə. O, qərar vermək istəyirdi. Daha ləngitmək olmazdı. Bəsdir. Bir gün də gecikmək olmaz.

Onu çoxdan bəri görmədiyindən, qərar vermək daha asan oldu.

Budur, onu öldürmək üçün muzdlu qatil tutdu. Tapşırıqlarını verən kimi içində bir yüngüllük duydu.

Püşk atılmışdı və o sakitləşdi.

O, belə işlər üçün əvvəller də muzdlu qatildən istifadə edirdi. Belə? Belə işlər?



Inventas vitam
juvat excusisse
per artes

Qatıl ucaboy, şaqqallı idi, çarın özü kimi, elə sifətdən də oxşayırdılar. Niyə onu çağırmışdı?

Niyə məhz onu seçmişdi? Özünün bənzərini? O qədər qatıl vardı ki. Niyə onları seçmədi? Niyə məhz bu? Özünə oxşayan.

Onun xidmətindən istifadə etmişdi, özü də bir dəfə yox. Amma gör nə qədər başqası var. Bəs niyə mütləq bu, ona bənzəyən?

Atını yəhərləyib, yola düşdü, Yerusəlimdən qırğığa. At tələsmədən addımlayır, çarı hara gəldi aparırdı. Erkən payızın müləyim havalı günlərindən biri, səma da aydın və buludsuz idi. Günəşin duruşu ilə çar vaxtı təyin edirdi. Odur ki, arabir başını qaldırıb, göyə baxırdı.

Birdən heç bir zahiri səbəb olmadan, atının üzünü təzədən Yerusəlimə çevirdi. Və tezliklə – o dəqiqliy yox, amma tezliklə – atın yüyənini buraxıb mahmızladı. Əvvəlcə yavaş çapırkı, lakin şəhər darvazalarına yaxınlaşanda atı dördnala qovdu.

Saraya çatanda darvazaların qabağında yüyəni buraxıb, yerə sıçradı və pillələrlə yuxarı yüyürdü.

Otağına girəndə onu yerdə gördü, qan gölməçəsinin içində, iki biçaq zərbəsi almışdı – boynundan və sinəsindən. Hələ sağ idi, amma nəfəsini lap üzdən alırıldı. Gözləri yumulu idi, amma gəlişini hiss edib, gözünü açdı və ona baxdı.

– Sevgilim, sevgilim, – deyə piçildəyaraq, ona sarı əyildi.
– Sevgilim, sevgilim...

Eşitdimi?

Bunu bilmək onun nəsibi deyildi.

Danişa bilmirdi, yalnız əlini yüngülcə tərpətdi. Və öz nazik əlini onun ovçuna qoydu.

Deməli, hələ bilmir? Bilmir?..

Bəlkə, bilir – bilə-bilə?..

Bilə-bilə?..

Onunla yanaşı dizləri üstə düşdü, o bilmirdi ki, öziylə nə etsin qətiyyən başa düşmürdü ki, neyləsin.

Yalnız bir sözü təkrarlayırdı:

– Sevgilim.

O isə yenə gözlərini açdı. Açıdı və dərindən köks ötürüb bir də yumdu. Və İrod onun öldüyünü başa düşdü.

Üzərinə əyildi.

– Sevgilim, sevgilim, – təkrar-təkrar deyirdi.

Lakin o eşitmirdi.

Həmin gün yox, amma tezliklə qatili yaxaladı. Onun üzərinə quduz bir qəzəblə atılaraq, cantaraq bədəninə saysız-hesabsız qılınc çaldı.

O, boydan hündür və elə çarın özü kimi əzəmətli bədənə sahib olsa da, heç bir müqavimət göstərmədən özünü onun zərbələrinə tabe edirdi.

İrodun Mariamnanın ölümündən sonrakı həyatı haqqında bircə onu danışmaq qalır ki, eynilə qabaqkı kimi, kin və günah içində yaşıdı və onun həyatında heç nə dəyişmədi. Necə ki məhəbbət dəyişə bilməmişdi onu, heç Mariamnanın ölümü də dəyişmədi. Xasiyyətini yalnız qısa müddətə yumşaltdı və təbəələri bir az yüngülləşərək, gümüşü çarıçanın son köməyinə sevinib dərindən nəfəs aldılar. Lakin sonra hər şey əvvəlki məcrasına döndü. O, yenə də özünə çevrildi.

Bəli, özünə inamı və yer üzündə ona tay-bərabər bir kim-sənin olmadığına arxayınlığı da elə onun qüsurları, günahları kimi ilbəil artırdı.

Onun hakimiyyəti hələ bir az da möhkəmləndi: Makka-veylərin müqavimətini qırıb, dağlarda onları darmadağın elədi, özü üçün təhlükəli saydığı adamların hamısını qılından keçirtdi. Onun dəhşətli mütləqiyət idarəciliyi yixilmiş, tap-danmış xalqa əzab verirdi.



Inventas vitam
juvat excusisse
per artes

Zoru, ədalətsizliyi və qanunsuzluğu xeyli davam etsə də, səngimək bilməyən əxlaqsız həyat tərzindən sağlamlığı, nəhayət ki, sarsıldı. Lakin ondan üz çevirən yalnız cisminin gücü idi, xasiyyəti isə onun qəzəbinə, yaxud adı narazılığına düşürən adamlar üçün ipə-sapa yatmaz, dəhşətli olaraq qalırdı. Hələ gücü vardı. Xalqın da ona nifrəti hələ öz qüvvəsindəydi.

Qocalıq getdikcə daha aşkar yan alırı ona. Demək olar ki, vaxtına lap az qalandı da, sakitləşmək bilməyən, qəddar həyat sürür, əvvəlki ehtiraslarına və günahlarına davam edirdi.

Amma o, Mariamnanı unutmadı.

Bir dəfə artıq bütün gözəlliyi və dəbdəbəsi ilə ucalan məbədə baxmağa gələndə yadına Mariamna ilə bura gəlmələri düşdü. Onda tikintiyə necə az maraq göstərmişdi, necə biganə qalmışdı məbədə. Təəccüb doğuracaq dərəcədə biganə. Sanki, ona heç məbəd gərək deyildi. Çar buna yenə təəccübləndi.

Öz adını şöhrətləndirmək, şöhrətinin əsrlər boyu solmasına imkan verməmək, ölümsüzlük qazanmaq üçün ucaldığı müqəddəs ocağı, məbədi bir də gəzdi. Gözəl məbəd idi, bəlkə də, yer üzünün bütün məbədlərindən gözəl idi. Çar yenə də qızıl, mis, bürünc və gümüş bəzəklərə, uzaq ölkələrdən gətirilmiş, çox qiymətli par-par yanan mərmərə ləzzətlə baxdı. O, məbədi illərin yükündən bir az da ağırlaşmış qəribə yerişi ilə dolaşdı. Üzündə qocalıq və xəstəliyin möhürü vardi, lakin bu mühüm deyildi, bunu kimsə görmürdü, kimsə yox idi yanında və məbədi aramla dolaşaraq, gözəlliyyənə bir də əmin olub, öz sarayına, öz yataq otaqlarına – Mariamnanın evə çevirmək istədiyi otaqlara qayıdırı. Tək olanda mütləq həmin otaqlara gedərdi. Artıq çox vaxt tek olurdu, çünki onu əhatə edən adamların hamisə içində bir nifrət oyanmışdı.

Mariamnaya, həqiqətən də, məbəd gərək deyildi. İbadət onun batınində idi və o, ürəyi istəyən vaxt dinləyə bilirdi onu. O, sanki, bir ağac idi, küləyin piçildadığı sirlərlə daim dolu

bir ağaç, piçildaşan yarpaqlardan paltar geymiş sırılı ağaç kimi idi Mariamna və onun mehraba ehtiyacı yox idi.

İroda isə məbəd lazım idi. Çünkü o, səhranın oğlu idi. Məbədi də səhrada ucaldı ki, özünə şöhrət qazandırsın.

Ancaq özünəmi? Dəqiq?

Kim bilir bunu? Mən bilmirəm.

Xəstəliyin gücsüzlüyü onu tamam əldən salanda və bədənini dözülməz ağrılar didməyə başlayanda atalarının diyanına, ölkəsinin Ölü dənizdən cənubdakı sərhədlərinə yollandı ki, sakitliyini və sağlamlığını, bəlkə, o yerlərdə tapa bilsin. Eşitmışdı ki, orada insana gəncliyini qaytaran, güc bəxş edən qaynar bulaqlar çağlıyır.

Əvvəllər burada olmamışdı və ona ruhunu bağışlamış bu diyarı təccübə süzürdü – boş düzənliliklər və qan rəngli dağlar çarlığını. Bütün bunlar dəhşət doğurur və eyni zamanda, ürəyi heyranlıqla doldurur. İrod isə o qədər qoca və xəstə idi ki, əcdadlarının yurdunu görərkən, demək olar ki, heç bir şey duymurdu.

Xəstə bədəni burada da sağlamlıq tapmadı, qaynar bulaqların kükürtlü sarı suyu onun əzablarını azaltmadı, əksinə bir az da gücləndirərək, alov kimi qarsıdı bədənini. Bura ölüm ölkəsi idi, həyat yox.

Bir az da gücdən düşdü.

Tamam əldən düşmüş halda Yeruşəlimə döndü. Şişmiş bədəni həm özü, həm də ətrafindakılar üçün dözülməz olan üfunət qoxuyurdu. Xasiyyəti bir az da dəhşətli olmuşdu, öz qəzəbini hamiya ünvanlayırdı, odur ki, hamı onun nəzərlərindən yayınmağa can atırdı. Hətta qoca, sınanmış nökərləri belə ona ehtiyatla yaxınlaşdırıldı.

Dözülməz ağrılar didirdi bədənini. Ən çox qorxduğu şey baş verirdi: gözəgörünməz, tanımadığı düşmən onun həyatını əlindən alırdı.



Inventis vitam
juvat excusisse
per artes

Və yalnız ölümün son qoya biləcəyi ağrılarına baxmaya-raq, gecə-gündüz elə ölümdən qorxurdu. Xüsusilə də, gecələr ona əsl işgəncə idi. Hər axşam şər qarışmasını dəhşətlə göz-ləyirdi. Amma xəstəlik və ölüm qorxusu ona özündən, öz əzə-məti və şöhrətindən ləzzət almağına mane olmurdu və hid-dətlənirdi ki, onun kimi bir adam adı, insani ölümə, murdar və təhqiramız ölümə məhkumdur. O, ilahilər kimi ölmək istəyirdi. Amma qisməti deyilmiş.

Ona əziyyət verən xəstəlik bəlli deyildi. Deyirdilər ki, qurdlar onu diri-diri yeyirmiş – böyük günahlarına görə göndərilmiş qurdlar. Nə qurdlar idi, bilmirik, amma xalq məm-nuniyyətlə inanmışdı buna.

O artıq öz sarayında, demək olar ki, tənha yaşayırırdı, çünki insan görəndə qəlbində nifrət çağlayırdı, elə onu görənlərin qəlbində çağlayan nifrətə bənzər. Onunla tək-tük nökərləri qalmışdı. Sarayın qarşısında isə qabaqkı kimi İrodun həyatını qoruyan silahlı döyüşçülər dururdu. İrodun həyatını mühafizə edir, qoruyurdular, hərçənd ki, hamı ancaq onun sonunu gözləyirdi.

Elə həmin vaxtda şərqdə bir ulduz doğdu və nuru bütün qalan ulduzların nurunu soldurdu və uzaq, boş torpaqlardan olan üç müdrik bu ulduzu dərhal tanıdı, onun dalına düşdü və o İudeya üzərində dayandı. Yeruşəlimə gələn həmin o üç nəfər saraya girərək, qapıcıya dedilər:

– Çarın övladı olub və bu uşaq bütün yer üzünün hökm-darı olacaq. Əgər çarın sarayı buradadırsa, deməli, uşaq da burada doğulub.

Qapıcı narahat olaraq, onlardan xahiş etdi ki, gözləsinlər, özü isə çara məlumat verməyə getdi. Qorxudan əsə-əssə, bu qəribə sözləri İroda çatdırıldı, çünki onun nəyə qəzəblənəcəyini qabaqcadan bilən adam yer üzündə yox idi.

Lakin İrod qəzəblənmədi. Nökər heyrətlə duydu ki, deyəsən, bu sözlər çarı qorxutdu. Öz ağasının bu cür sifətini

heç vaxt görməmişdi. İrodun işaretisi ilə həmin o üç müdrikin yanına qayıtdı və onlar çarın qarşısında durdular.

İrod, həqiqətən də, əvvəlcə qorxmuşdu. Lakin həmin o üç nəfəri görən kimi sakitləşdi. Əyinlərindəki dilənci paltarlarına baxıb başa düşdü ki, onların sözünə də əhəmiyyət vermək lazımdı və başladı sorğu-sualı ki, kimsiniz, haradan və nə üçün gəlmisiniz. Onlar isə elə nökərə dediklərini söylədilər çara ki, bəs uşaq anadan olub və bu uşaq İudeyada və bütün yer üzündə çarlıq edəcək.

İrod soruşdu ki, bunu haradan bilirlər.

Onlar cavab verdilər ki, şərqdə parlayan bir ulduz görüblər, çarın doğulmasından xəbər verən parlaq bir ulduz. Həmin ulduzun dalınca gediblər. Ulduz da Yerusəlim üzərində dayanıb, deməli, çar da burada doğulub.

İrod ürəyində onlardakı nitqin bəsitiyiñə güldü, sonra isə dedi ki, sarayda heç kəs doğulmayıb, burada təzə anadan olmuş çar-zad da yoxdur.

Üç yadelli təəccübələ bir-birinə baxırdı, bilmirdi nə desin.

İrod isə həmin ulduzu görmək istədiyini söylədi, onlar da axşam, ulduz çıxan ərəfədə qayıdaçıqlarına söz verdilər.

Axşam sarayın damına çıxdılar ki, ulduzu və bütün göy qübbəsini daha yaxşı seyr edə bilsinlər və İroda həmin ulduzu nişan verdilər.

Qoca qırış-qırış üzünü gecənin səmasına tutub ulduza baxırdı. Hə, parlaq idi. Amma onun üstünə, sarayın üstünə, İudeyanın və bütün yer üzünü üstünə sərilmiş, gecəsini yaşayan səma ona müqayisə olunmaz dərəcədə diqqətəlayiq gəldi. Ulduz dərkədilməz vahid ənginliyin yalnız bir hissəsidir. Yanıb, yanıb, sönəcək. Ulduzlu səma isə öz tənhalığında heç vaxt sönməz.

Çar belə mülahizə edirdi.

Müdriliklər isə gördülər ki, ulduz titrəyərək, yoluna davam etdi, sən demə, onların fikirləşdiyi kimi, heç də burada dayanmayıbmış. Sonra ulduzun dalınca zülmətə tələsdirilər.



İrod isə səmaya baxır, baxırdı – indi ruhunu ulduzlara açmışdı.

Müdriklər İudeya gecəsində çox dolaşdilar və nəhayət, kiçik bir şəhərə yetişdilər, adını bilmədikləri balaca bir şəhərə. Ulduz da elə bu şəhərin üzərində, hansısa mağaranın üstündə durmuşdu. Həmin mağaraya çobanlar həmişə öz sürülərini qovardılar, amma indi bu mağarada ər, arvad və körpələri yaşayırıdı və elə bu körpənin başının üstündə durmuşdu ulduz. Elə həmin an da nuruöləziyərək, yavaş-yavaş söndü, çünki artıq səhər açılırdı.

Müdriklər də anladılar ki, bu körpə məhz axtardıqları, ulduzun işarə etdiyi gələcək çarın özüdür.

Onlar mağaraya ehtiramla qədəm basıldılar və kandarda dizlərini qatlayıb sakitcə durdular, sanki, dua edirdilər; günəşdən rəngi solmuş nimdaş paltarlarında donub qaldılar, səs-lərini çıxarmadan dualarını edirdilər, uşağı isə günəş şüaları elə indicə oyatmışdı və apaydın gözləriylə müdriklərə baxırdı. Onlar da gətirdikləri hədiyyələri körpənin qabağına qoydular. Onlar yoxsul idilər, səhralardan çıxmışdilar, ona görə hədiyyələri də sadə idi, amma onları səmimi-qəlbdən gətirmişdilər və ruhi mütililiklə təqdim edirdilər.

Birincisi uşağa daş gətirmişdi, gözəl bir daş, bomboş doğma sahillərində dənizin yonub hamarladığı bir daş.

İkincisi uzaq vətəninin qumsallıqlarında bitmiş, görkəmindən hökmədar əsasına bənzəyən ayıpəncəsi gətirmişdi.

Üçüncüsü isə oğlan üçün öz doğma diyarında qaynayan bulağın bir bardaq suyunu gətirmişdi və bu bulaq ecazkar idi, çünki birbaşa qumdan qaynayırdı.

Bax belə hədiyyələr gətirmişdilər körpəyə.

Sadə adamlar olan, bahalı hədiyyələrə öyrənməmiş valideynləri onlara ürəkdən minnətdarlıq etdilər.

Uşağa, onun ata-anasına bir də baş əyərək, həmin o üç nəfər mağaradan çıxıb, öz uzaq ölkəsinə qayıtdılar.

İrod xəbər tutanda ki, şərqdən gələn üç müdrikin dediyi uşaq həmin balaca şəhərdə doğulub, əmr etdi, ehtiyat üçün oradakı bütün körpə oğlan uşaqlarını öldürsünlər ki, gələcək çar dəqiq sağ qalmasın.

Xəstə, ölüm ayağında olan bir qoca idi – amma şər əmələrindən də qalmırıldı. Onun üçün nə fərqi vardı ki, ölümündən sonra çar kim olacaq? Yox, İrod üçün fərqi vardi. Yalnız özü olmaliydi çar! Bütün dünyada ona tay olmamalıydı və o, əmlərinin ən dəhşətlisini verdi!

Bu onun sonuncu şər əməli idi. Çünkü ölüm artıq özünü ona yetirirdi.

Amma həmin o balaca şəhərdə çarın dəhşətli istəyi yenə yetiriləndə körpə, onun atası və anası artıq uzaqlarda idilər.

İrod sarayda tənha qalmışdı. Bütün nökərləri tərk etmişdi onu. Onlar biliirdilər ki, çar tezliklə öləcək və daha qorxmurdular ondan; onu ataraq, hərəsi bir tərəfə dağılmışdı.

Tənha günlərində Mariamna haqqında düşünməyə başlamışdı. Onun barəsində yaman tez-tez fikirləşirdi. Onu – yeganə sevgilisini unutmamışdı. Qəribədir, görəsən, öz sevgisini bütün murdar həyatından keçirərək, bu gününə necə salamat çatdırıa bilmişdi və bu sevgi onun kin-küdürütinin qucağında necə sağ qala bilmişdi? Amma hələ sağ idi.

Hərçənd ki, ona təsiri yox idi, onu dəyişə bilmirdi.

Mariamnanın ölümü də onu dəyişmədi və o başa düşmədi ki, özü öldürüb onu və bu qətli öz əlləriylə törətməmək üçün başqa birisini – özünə bənzəyəni pulla tutsa da, Mariamnanı özü öldürüb.

Onu heç nə dəyişmirdi. Heç nə heç vaxt onu dəyişə bilməzdi. Çünkü o, səhraların oğlu idi. Orada, səhrada isə saf sulu, gözəl bulaqlar qaynamırdı və heç nə yox idi ki, kuzəni doldurub yaxalanaraq dəyişsən, yeniləşsən.

Orada ecazkar su yoxdur.



Və o, Mariamnaya bənzəmirdi. Məbədsiz yaşaya bilən Mariamnaya. Ağac kimi küləyin sırrını dinləyən Mariamnaya. O, başqa cür idi. O İrod idi. O çar idi. Həşəmətli çar İrod və budur, indi ölümə məhkum idi.

Tənha, hamı tərəfindən tərk edilmiş halda ölürdü, biz də elə ölcəcəyik. Çünkü ölümlə üz-üzə hamımız tənhayiq, hamımız tərk edilmişik. O da ölürdü, bizim ölcəcəyimiz kimi ölürdü.

Gecə – onun ən çox qorxduğu zaman düşdü.

Xəstəlik onu elə didib-tökmüşdü ki, ayaq üstə dura bilmirdi. Lakin o, ölümünü yataqda, uzanıqlı qarşılamaq istəmirdi. Yox, o belə ölməməliydi. İrod belə ölməməliydi.

Ölüm dəminin yaxınlığını duyanda və anlayanda ki, qaçılmaz bir şeydən qaçmaq olmaz, ayağa qalxıb, divarlardan tutu-tuta getdi. Ölərkən sarayın yataq otaqlarını, boş və cansızıcı zallarını ağır-ağır dolaşdı.

Sonuncu fikri yalnız onun barəsində idi, yalnız onun, yeganə sevgilisinin. Ölüm saatında da darıxırdı onun üçün.

– Mariamna! Mariamna! – deyə ucadan qışqırırdı.

Boş zallar isə onun qışqırtısına güclü əks-səda verirdi. Səndirləyərək, divardan tutub qışqırır, qışqırırdı:

– Mariamna! Mariamna!

Əks-səda boğuşq və boş səslə onun ölmüş sevgilisinin adını təkrarlayırdı.

Dəhsətli həyatının son addımlarını çətinliklə, zülmətdə atırdı.

O yixıldı. Qalxmaq istədi, bacarmadı. Əllərini qaranlığa açıb, sevimli adı bir də, sonuncu dəfə ucadan söylədi:

– Mariamna! Mariamna!

Sonra əlləri heysiz halda yanına düşdü və o öldü.

Belə yaşadı yer üzündə çar İrod öz həyatını, ona ayrılmış ömrü. Yer üzünü məskunlaşdırın, nəslə izsiz itmiş, özü haqqında xatirə də qoymamış insanlardan biri kimi yaşadı. Öz həyatını belə yaşadı.

Mariamna, Mariamna.

CƏLLAD

Cəllad yarıqaranlıq traktirdə oturub içirdi. Traktir sahibinin qoyduğu yeganə piy şamın titrək, hisli işığında onun qan rəngli paltarda olan əzəmətli bədəni stolun üstünə sərilmişdi, alnındaki cəllad damgasını əliylə örtürdü. Stolun o biri başındaki içki məclisindən bu həndəvərdə yaşayın bir neçə sərxoş sənətkar və şagirdinin səsi ucalırkı, arxasında onun əyləşdiyi stolun yarısı isə tamam boş idi. Daş döşəmənin üzəriylə səssizcə yeriyən qulluqçu onun parçını dolduranda əlləri əsirdi. Qaranlıqda sıvişib traktirə keçərək, bir qıraqda sakitcə oturmuş usta şagirdi də onu par-par yanan gözlərilə heyirdi.

– Qiyamət pivədir, hə, cəllad? – şagirdlərdən biri çığırdı.
– Eşidirsən, bizim sahibə dar ağacının yanına getmişdi, səndən bir dənə oğru barmağı çırçıqlırmışdı, indi də odur e, düz çəlləyin üstündə ipdən asıb. Dəridən-qabıqdan çıxır ki, pivəsi hamınlıkindan yaxşı olsun, müştəriləri bəyənsin. Pivəyə isə, bilirsən də, dar ağacından asılan adamin barmağı qədər dad verən heç nə ola bilməz!

– Hə, doğrudan qəribədir, – ağızıyri çəkməçi qoca çal saqqalından süzülən pivəni silib fikirli-fikirli dilləndi. – O cür işlərə dəxli olan hər şeydə mütləq bir ecazkar qüvvə olur.

– Düz deyirsən, Oto, özü də qüvvə deyirəm ha, sənə! Yadımdadır, bizim tərəflərdə bir kişini asmışdilar, icazəsiz ov etdiyinə görə, amma özü deyirdi ki, günahı yoxdur. Cəllad ayağının altındakı kətili ki vurdur, boğazının halqası tarım çəkildi, çəkilən kimi də necə əldən qoydusa, bütün ətrafi iy basdı, çıçəklər başını yerə qoydu, dar ağacının şərqindəki çəmənlik isə tamam soldu, elə bil, heç su üzü görməmişdi,



hə, külək də qərbədən əsirdi axı, bunu demədim sizə. Həmin il yayda məhsul yaman qıt oldu bizdə.

Hamısı stolun üstünə sərilərək güllüdü.

– Mənim atam isə danışındı ki, hələ cavan olanda, onlarda bir dabbaq varmış, baldızının işinə baxırmış, dünyadan köçmək vaxtı yetişəndə, onun da başına eyni hadisə gəlmışdi, bir göz qırpmında cismindən qopmali olanda nə desən baş verər, burada qəribə bir şey yoxdur. Camaat bu iydən az qaldı qaça, bir də baxdilar ki, göyə qara bulud qalxır, dəhşətli bir bulud, üstündə isə şeytanın özü oturub, əlində də yabası, kişinin günahkar ruhunu özüylə aparırdı, hələ qəhqəhə də çəkirmiş bu iyin ləzzətindən.

– Bəsdir sarsaq-sarsaq danışdın, – cəllada sarı çəp-çəp baxan qoca yenə müdaxilə etdi söhbətə. – Mən zarafat eləmirəm, həqiqətdir dediyim, nəsə böyük qüvvə var bu işdə. Lap elə Kristenə götür – Annanın uşağını – ağızında köpük yerdə çapalayırdı, çünkü cin girmişdi canına! Mən özüm neçə dəfə onu tutmuşam, ağızını açmağa kömək eləmişəm – bilirsən, necə dəhşət silkələnirdi, heç mən elə silkələnən adam görməmişəm. Amma elə ki anası onu özüylə aparıb dəmirçi Erker edam olunanda məcbur elədi ki, onun qanından bir az içsin, uşağın xəstəliyi bilmərrə yoxa çıxdı. O vaxtdan bəri bircə dəfə də tutması olmayıb.

– Hə-ə...

– Mən axı onların qonşusuyam, yaxşı bilirəm, elə siz də məndən az xəbərdar deyilsiz.

– Kim mübahisə eləyir ki.

– Əlbəttə, bilirik, bunu hamı bilir.

– Amma bircə şey vacibdir, içdiyin qan mütləq bir qatil qanı olmalıdır, bir də, gərək hələ isti-isti içəsən, yoxsa xeyri olmaz.

– Məlum məsələdir.

– Hə, lap möcüzədir, nə deyim daha...

– Bax azar-bezarlı, zəif uşaqlar da cəllad qılincindən süzülən qanı içən kimi sapsağlam olurlar, bu, hələ uşaqlıqdan

yadımdadır, – qoca sözünə davam edirdi. – Bizim tərəflərdə bunu hamı bilirdi, mamaça qarı qanı cəlladin evindən daşıyıb gətirirdi. Yoxsa düz demirəm, ay cəllad?

Cəllad ona tərəf baxmadı. Heç qırmızıdanmadı da. Alnının damgasını əliylə örtdüyü ağır, ifadəsiz üzü zəif, titrək işiqda zorla sezilirdi.

– Hə. Şərin özündə də adama şəfa gətirən bir güc gizlənib, bu lap dəqiqdır, – qoca sözünü yekunlaşdırıldı.

– Nahaq yerə deyil ki, şər işlərə dəxli olan nə varsa, insanlar acgözlükklə qapırlar. Gecə dar ağacının yanından keçib ev gedəndə görürsən ki, əlləşirlər, qaynaşırlar altında – qorxudan adamın ürəyi üzülür lap. Bəs dərman düzəldənlər, türkəçarəcilər, Tanrıının xoşuna gəlməyən başqa cadugərlər dərmanlarını buradan götürürlər də, sonra da yaziq kasıb, biçarə azarlı, alın təriylə qazandığını verir onlara. Deyirlər ki, bəzən meyiti lap sümüyünə kimi soyurlar, heç adama bənzəri qalmır. Mən sizdən yaxşı bilişəm ki, bunda nəsə bir qüvvə var, ehtiyac olanda, onsuz keçinə bilməzsən, özüm sinamışam, hələ desən, lap arvadım da istifadə eləyib, amma sizə deyim ha, tfu, yaman murdar şeydir! Odur ki meyit yeyən ancaq donuzlarla quşlar deyil, elə bizlər də lazımlı olanda yeyirik!

– Sən Tanrı, səsini kəs! Sənin bu sözlərindən adamın içi qarışır. Deyirsən, özün də dadmışan, nə idi sənə uddurduqları?

– Nə udduğumu deməmişəm, heç demərəm də. Mən bir şey deyirəm: tfu, şeytan əməlidir bu! Çünkü əsl mayeyi-fəsad odur, inanın!

– Əh, boş söhbətdir. Bütün axşamı boşboğazlıq edirsiniz. Sizin sayıqlamalarınıza daha qulaq asmaq istəmirəm.

– Sən niyə pivə içmirəsən?

– İçirəm, niyə içmirəm ki? Sən özün də iç, ay əyyaş.

– Amma yenə də yaman qəribədir ki, şər həm kömək eləyir, həm də gör nə boyda gücü var.

– Hə, məsələ də elə bundadır da.



– Hə, onun gücü həm belə çonə bilər, həm də elə. Bununla zarafat eləmək olmaz.

Onlar susdular, pivə parçlarını qabaqlarından itlədilər. Bəziləri üzünü yana çevirdilər, yəqin, xaç çəkirdilər.

– Deyirlər ki, cəllada nə biçaq batur, nə qılınc, – deyə qoca masanın o biri başındaki qaradınməz adamın qorxulu fiqu-runa çəpəki nəzər salıb dilləndi. – Bu həqiqətdirmi, bilmirəm.

– Boş söhbətdir, əş!

– Yox, elə demə, hərdən elələri olur ki, sanki, daşdandır bədənləri, heç nə kar eləmir. Cavan olanda bir dənə beləsi barədə eşitmışdım. Onu qatı cinayətlərinə görə gətiribmişlər edama, baxırlar ki, qılınc kəsmir. Əl atırlar baltaya – balta əllərindən nə təhər çıxırsa, canlarına lap qorxu dolur, məcbur olub buraxırlar, sonradan başa düşürlər ki, onun içində şər qüvvələr yuva salmış.

– Gəpdür, əş!

– Tanrı haqqı dübbədüzdür, yalan deyirəmsə, oturduğum yerdə onun qəzəbinə gəlim!

– Eh, boş-boş danışırsan da! Kim bilmir ki, cəlladları da elə başqları kimi qılıncla, baltayla edam edirlər. Götür cəllad Ensi, onun başını təbərzinlə üzəmdilərmi?

– Əş, Ensinki başqa məsələdir, o, həmin şər qüvvələrlə dilbir deyildi. Durduğu yerdə bəlaya düşmüştü, tamam günahsız bir bədbəxt idi, arvad-uşaqlarından ayrıla bilmirdi deyə, sağ qalmaq üçün yalvarırdı. Bu tamam başqa məsələdir, qardaşım. Bu sənət onun ürəyindən deyildi, kötüyün yanına çıxanda, cinayətkardan pis əsirdi. O, şər qüvvələr-dən qorxurdu, bildinmi. Elə ölümünün də səbəbi öz qorxusu ilə bacarmamağı oldu, işinin öhdəsindən gəlmirdi – mən elə bilirəm, axırda da ən yaxın dostu Staffiann işini bitirdi. Sənə bir şey deyim, balta Ensən güclü idi, elə bil, özünə sarı çəkirdi onu, o da müqavimət göstərə bilmirdi, axırda özü düşdü baltanın altına, çünkü həmişə bilirdi ki, axırı belə olacaq, həmişə gözləyirdi. Yox, onun içində şər qüvvələr

yox idi. Amma kimin içində onlar varsa, ona heç nə kar eləməz.

– Bəlli məsələdir ki, cəlladin vücudunda heç kəsdə olmayan bir qüvvə gizlənir, yoxsa havayı yerə şər qüvvələrin yanındadır həmişə? O ki qaldı onun baltasına, ya başqa alətlərinə, onlarda da ecazkar bir güc olur, bu da həqiqətdir. Elə buna görə də kimsə ürək eləməz ki, onlara əl vura; nə onlara, nə də cəlladin əli dəyən başqa şeylərə.

– Düz sözə nə deyəsən.

– Şərdə güc var, qardaşım, bizim heç yuxuda da görmədiyimiz bir güc. Əlinə düşdünmü, işin bitdi, caynağından buraxmaz.

– Sən bunu haradan bilirsən? – deyə bayaqdan bəri dinməz oturmuş adam dilləndi. – Bunun mahiyyətinə varmaq o qədər də asan deyil, lakin şərin necəliyini yaxından görsən, hərdən heyrətə də gələrsən. Mən demirəm ki, şərə dərindən bələdəm, yox, amma bir müddət onun təsiri altında olmuşam, demək olar ki, düz gözünə baxmışam, sirlərini oxumuşam. Bunu ömründə unutmazsan. Qəribə də burasıdır ki, ondan sonra, elə bil, qorxun olmur şərdən.

– Ola bilməz!

– Yəni heç olmur? İnanmağım gəlmir nəsə!

– Düz sözümdür, heç nədən qorxmuram. Həvəsin varsa, qulaq as, gör mənim qorxum niyə yox oldu. Bayaqdan danışıldınız, mənim də yadıma bəzi şeylər düşdü. Bu hadisə baş verəndə hələ uşaq idim, elə bilirom, beş-altı yaşım ancaq olardı. Atamın malikanəsində yaşayırıdış, təsərrüfatı pis apar-mirdiq, ehtiyac nə olduğunu bilməzdik. Mən də ata-anamın bircəsi idim deyə, həddindən artıq istəyirdilər məni, ailədə uşaq tək olanda belə olur da. Xoşbəxt yaşayırıdım, valideynlərim də elə mehriban idilər ki, heç beləsi ələ düşməz, indi hər ikisi dünyasını dəyişib, yatdıığı yerlərində inciməsinlər, ruhları hüzur içində olsun. Malikanəmiz kəndin lap qırığında, bir az aralıda idi deyə, vaxtımlı tək keçirməyə öyrəncəli



Inventas vitam
juvat excusisse
per artes

idim, hərdən də ya atamın, ya anamın dalınca yüyürürdüm həyətdə. İndiyə kimi yadımdadır ki, həyətimizdə nə harada idi: həyətdəki tikililər də, zəmilər də, evin cənub tərəfindəki bostanımız da. Hərçənd ki, bunların hamısı artıq əlimdən çıxb və yəqin, bir də heç vaxt görə bilməyəcəm onları, amma bütün bunlar elə mənim içimdə indi də yaşayır.

Bir dəfə, biçinin lap qızığın çağı anam atam üçün icma otlaqlarına yemək apardı. Yol uzaq olduğundan mənimlə gedə bilməzdi deyə, evdə tək qaldım. Gün yaman qızdırırdı, möhkəm isti idi, milçəklər kandardakı daşın üstünə yiğmişdilar, mal-qara həyətdə, səhərlər süd süziülən yerin üstündə də bulud kimi idilər. Mən həyətdə gəzib-dolaşır, ətrafa baxırdım, sonra bağ'a keçdim, odun anbarının yanına getdim, pətək-lərdən tənbəl-tənbəl çıxan, istidən hallanmış tox arılara baş çəkdirim. Sonra da bilmədim niyə, bəlkə də, darixmişdim deyə, çəpərdən aşib ciğirlə meşəyə tərəf üz qoydum. Heç vaxt bu ciğirlə uzağa getməmişdim, onun ancaq əvvəlinə bələd idim. Amma onda nəsə tanımadiğim yerlər qəflətən çəkdi məni. Ciğir yamacla uzanırdı, meşə isə yaman sıx idi, böyük ağacları vardi, mən onların gövdələrinin, üstünü mamır basmış iri-iri daşların arasından ətrafa tamaşa edirdim. Aşağıdakı dərədə bizim kəndin içindən keçən çay səs-küylə axırdı. Özüm üçün gəzə-gəzə sevinirdim: xoş hava da başımı qatırdı, qalan şeylər də. Günəş yarpaqların arasında uyuyur, ağacdənlənlər taqqataraq salır, qatran qoxuyan hava adamın bədənini öz istisi ilə qızdırır, quşların səsindən cingildəyirdi.

Bu minvalla nə qədər getdiyimi bilmirəm, amma birdən sıqqılıt eşitdim və irəlidə, sıx kolların arasında nəsə tərpənib yerdən qalxdı. Addımlarımı yeyinlətdim ki, görün oradakı nədir.

Döngəyə çatanda baxdım ki, nə idisə qaçaraq uzaqlaşırdı, mən də onun dalına düşdüm. Ciğir düzənliyə çıxmışdı, burada meşə seyrək idi və mən talaya çıxanda gördüm ki, iki nəfərdir. Yəqin, yaşıd olardıq, amma paltarlarımız fərqli idi.

Talanın o biri üzündə ayaq saxladılar, çönüb arxaya baxdılar. Sonra yenə götürüldülər. Mən də düşdüm dallarına. Qaça bilməzsiniz, – deyə fikirləşdim, – onsuz da tutacağam! Amma onlar arabir ciğirdən çıxıb sıx kolluqlarda gözdən itirdilər. Əvvəlcə fikirləşdim ki, mənimlə gizlənqəç oynamaq isteyirlər, sonra gördüm yox, buna oxşamır.

Amma mən onlarla tanış olmaq, oynamaq isteyirdim deyə, sürətimi azaltmır, yavaş-yavaş haqlayırdım. Axırda hərəsi bir səmtə qaçıdı, biri yerə aşmiş şam ağacının altına sürüünüb orada gizləndi. Onun dalınca cumdum, budaqları aralayıb baxdım: yumaq kimi büzüşüb uzanmışdı. Tamam tərləmişdim, qəhqəhəylə üstünə yixilib torpağa sıxdım. Başladı mənim əlimdən çıxməq üçün çırpınmağa, başını qaldırdı, qorxmuş, vəhşi gözləri vardı, dodaqları qəzəbdən əyilmişdi. Kürən, qısa vurulmuş saçları vardi, üzü isə xırda, kirli cillərlə dolu idi. Əynində paltardan yalnız köhnə, süzülmüş alt köynəyiyydi, demək olar ki, tamam lüt idi, əlimin altında balaca vəhşi heyvan kimi tir-tir əsirdi.

Məncə, onun görkəmi bir az qəribə idi, amma əl çəkmirdim, çünkü ondan pis heç nə gözləmirdim. Birdən istədi ayağa sıçrasın, dizimlə sıxdım onu yerə, gülə-gülə dedim ki, əlimdən heç yana qaça bilməzsən. O sakitləşdi, mənə dinməzcə baxır, dillənmirdi. Artıq gördüm ki, deyəsən, dostlaşırıq yavaş-yavaş və məndən daha qaçmayacaq. Bunu hiss edəndə buraxdım, hər ikimiz yerdən qalxdıq, yanaşı addımlamağa başladıq, lakin fikir verdim ki, arabir ehtiyatla baxır mənə. Bacısı da onunla idi, artıq o da göründü, gizləndiyi yerdə çıxmışdı. O, məndən aralanıb bacısının qulağına nəsə piçildədi, qız isə solğun sıfətindəki qorxmuş ifadə ilə gözlərini geniş açıb qulaq asındı. Lakin mən onlara yaxınlaşanda, daha qaçmadılar.

Beləliklə, başladıq oynamaga, onlar həvəslə oynayır, yəqin ki, qabaqcadan tanıdlıqları müxtəlif yerlərdə gizlənirdilər, elə ki onları tapirdim, dinməzcə başqa yerə qaçırdılar. Oralar, demək olar ki, tamam açıq tala idi, bəzi yerlərdə iri daşlar,



Inventas vitam
juvat excusisse
per artes

yıxılmış ağaclar vardı, onlar da, görünür, burada hər şeyi əzbər bilirdilər, mən isə hərdən onları tapmaqda yaman çatınlik çəkirdim, çünkü səsləri qəti çıxmırıldı. Uşaqların belə səssiz oynamasını ömrüm boyu görməmişdim. Onlar əməlli-başlı həvəslənmışdilər, dələ kimi oyan-buyana tullanır, amma səslərini qətiyyən çıxarmırdılar. Heç mənimlə də bir kəlmə kəsmədilər. Amma elə belə də yaxşı idi bizim üçün, mən tamam razı qalmışdım. Hərdən lap oyunun qızğın yerində ayaq saxlayıb, dinməzcə mənə baxırdılar.

Görünür, xeyli vaxt idi, oynayırdıq, çünkü meşədən kim-sə səsləndi və uşaqlar bir-birinə cəld nəzər salıb götürüldü-lər. Mən onların dalınca qışqırdım ki, sabah mütləq görüşərik, amma onlar heç çöñüb baxmadılar da, qulaqlarına dəyən təkcə ciğirdə tappıldayan yalın ayaqlarının səsi idi.

Mən evə qayıdanda hələ heç kəs yox idi. Tezliklə anam gəldi, amma ona danışmadım ki, hara getmişdim, nə görmüş-düm. Nə bilim, sərr saxlayırdım özüm üçün.

Ertəsi gün o, yenə biçinçilərə yemək apardı, elə ki tək qaldım, o dəqiqə yollandım dünənki yerə və dostlarımı tapdım. Onlar yenə də vəhşi kimi ürkək idilər, xüsusilə də əvvəl-əvvəl heç cür başa düşmək olmurdu ki, mənim gəlİŞİMƏ sevinirdilər, yoxsa yox. Amma burada mənimlə eyni vaxtda peydə olmuşdular, elə bil, məni gözləyirdilər. Yenə qızışdıq, səs-siz oyunumuzdan əməlli-başlı tərlədik: mən də qışqırmırdım, heç cinqırıım da çıxmırıldı, amma onlar olmasaydı, yəqin, sakit qalmazdım. Mənə elə gəlirdi ki, onlarla çoxdan tanışam. Bu dəfə lap böyük talaya kimi qaçdıq, orda kiçik bir ev gördüm, arxasında ucalan qayaya söykənmişdi. Nəsə cansı-xıcı bir evə oxşayırıdı, çox elə yaxınlaşmadıq ona.

Evə dönəndə anam artıq məni gözləyirdi, içəri girən kimi məndən hara getdiyimi soruşdu. Ona dedim ki, meşədə gəzirdim.

Ora hər gün getməyə adət elədim. Evdəkilərin ot çalmağa başları elə qarışmışdı ki, mən yadlarına düşmürdüm, evdə

olmadığımı da fikir verən yox idi. Uşaqlar məni yoluñ yarı-sında qarşılıyırdılar, deyəsən, daha çəkinmirdilər məndən.

Çox könlümdən keçirdi ki, necə yaşadıqlarına tamaşa edim, amma onlar, elə bil, həmişə mane olurdular buna. Məni həmişə oynadığımız yerlərə çəkirdilər. Amma bir dəfə necə oldusa, cəsarətlənib lap evlərinə yaxınlaşdım – onlar da mənim dalımcı gəldilər, amma bir az dalda. Adı ev idi, lakin ətrafin-da nə şum vardi, nə də ki lək-filan, eləcə xam torpaq idi, san-ki, heç kəs yaşamırı burda. Qapı açıldı, onları gözlədim və birlikdə içəri girdik. Alaqqaranlıq idi, boğuq havası vardi evin. Qabağımıza bir qadın çıxdı, salamlaşmadı, heç nə demədi bizə. Gözləri sərt idi, elə bil, dəlib keçirdi məni – bilmirəm, amma nəsə bəd şeylər hiss edirdim. Saçları əlçim-əlçim yanaq-larına töküldü, ağızı işə iri, dodaqları qansız idi, nəsə acıqlı bir istehza vardi onlarda. Amma onda bu qadının görkəmi haqqında çox elə düşünmürdüm də. Yalnız fikirləşdim ki, yəqin, analarıdır, sonra da başladım ətrafa göz gəzdirməyə.

– Bura necə gəlib çıxıb? – deyə uşaqlardan xəbər aldı.

– O, meşəyə, bizimlə oynamaya gəlir, – deyə onlar qorxa-qorxa cavab verdilər.

O, məni maraqla nəzərdən keçirirdi və elə bil, bir az yumşalmışdı, ya da, bəlkə, mən artıq adət elədim ona. Hətta onunla qızın arasında bir bənzəyiş də tapdım, ağacların dalından gözlərini geniş açıb çıxanda hansı sıfətdə idisə, qadın da indi ona oxşayırıdı.

Yavaş-yavaş alaqqaranlığa öyrəndim. Heç özüm də səbəbini bilmirəm, amma oralar qəribə gəlmışdı mənə. Evləri zahirən bizimkindən o qədər də fərqlənmirdi, amma nəsə başqa cür idi, ürəyimə heç yatmırıdı. Bir də ki, hər evin öz qoxusu olur, bunun-ku rütubət və bürkü kimi idi, havası həm ağır, eyni zamanda, elə bil, soyuq idi, bəlkə də, qayaya söykənirdi deyə, belə idi.

Mən hər şeyə göz qoyur, tamaşa edirdim.

Otağın uzaq küncündə nəhəng qılinc asılmışdı, enli və düz, hər iki tərəfi iti, üstündə müqəddəs ana ilə körpə İsanın



Inventas vitam
juvat excusisse
per artes

şəkli, çoxlu dolaşlıq işarə, yazı vardı. Yaxınlaşdım ki, hər şeyi daha yaxşı görünüm – o vaxta kimi belə bir şey görməmişdim, – özümü saxlaya bilməyib əlimi vurdum qılınca. Birdən, elə bil, kimsə köksünü ötürdü, burnunu çəkdi... Ətrafıma baxıb dostlarımın yanına qayıtdım.

– Kim idi ağlayan? – soruştum.

– Ağlayan? Heç kəs ağlamır! – anaları cavab verdi. Gözlərini mənə zillədi, baxışları yenə dəyişmişdi. Bunu deyən kimi də əlimdən yapışdı, çəkə-çəkə qılincın önünə apardı və tapşırkı ki, ona bir də toxunum.

Və əlim toxunan kimi yenə kimsə dərindən köksünü ötürib, burnunu çəkdi, aydınca eşidilirdi.

– Qılincdır! – ucadan deyərək, məni geri dartdı. – Qılincdan gəlir bu səs!

Sonra əlimi buraxıb üzünü başqa səmtə çevirdi. Sobaya tərəf yeriyib odun üstünə qoyduğu qazanı qarışdırmağa başladı.

– Sən kimlərdənsən? – deyə, bir az susandan sonra soruşdu və soruşanda ağızı xoşagelməz bir tərzdə əyildi, həqiqətən, mənə elə gəlmışdı ki, ağızını əyir.

Mən cavab verdim ki, volalı Kristofferin oğluyam, atamın adı belə idi.

– Belə de.

Uşaqlar yerlərində donub dəhşət dolu vəhşi gözlərilə düz qənşərlərinə baxırdılar.

O, sobanın yanında xeyli əlləşdi. İşini qurtaranda skamyaya oturub, məni də dizlərinin üstünə əyləşdirdi. Başımı sığalladı.

– Hə, belə-belə işlər... – deyib diqqətlə bir xeyli üzümə baxdı, sonra əlavə elədi: – Gərək sizinkilərin yanına səninlə gedim, belə daha yaxşı olar.

O yığışdı, başqa ətəklilik geydi, başına da qəribə bir şey qoydu, mən bunu heç bir qadında hələ görməmişdim. Və biz yola düzəldik.

– Buralarda oynayırsınız? – deyə meşəyə girəndə məndən soruşdu. Yolboyu mənimlə bir neçə dəfə də danışdı. Nədənsə qorxduğumu hiss eləyən kimi əlimdən tutdu.

Mən heç nə anlamırdım, amma nəsə soruşturmağa da cürət etmirdim.

Bizim evə tərəf qalxanda anam qapının ağızına atıldı, sıfəti ağappaq idi, onu hələ bu vəziyyətdə görməmişdim.

– Mənim oğlumdan nə istəyirsən? Uşağı burax, eşidirsən! Elə bu dəqiqə burax, alçaq məxluq!

O ləngimədən əlimi buraxdı, üzü tamam əyildi, qovulub əldən salınmış vəhşi heyvan kimi baxırdı.

– Mənim oğluma nə etmişən?

– O bizdə idi...

– Sən onu murdar evinə dartıb aparmışan! – deyə anam qışkırdı.

– Mən heç yana aparmamışam onu. Özü gəlmışdı, əgər bilmək istəyirsən. Qılınca yaxınlaşış təsadüfən əlini vuran kimi də ah-uf başlandı.

Anam qızarmış gözlərindəki çəşqin və ürkək baxışlarla düz mənim üzümə baxdı.

– Bunun nə demək olduğunu, gərək ki, özün də yaxşı bilirsən.

– Yox... Mən bilmirəm.

– Onun ölümü cəllad qılincından olacaq.

Anamın sinəsindən boğuq bir qışkıriq çıxdı və ölü rəngi-nə düşmüş dodaqları əsən sıfətini, çarəsiz baxışlı gözlərini mənə zillədi, lakin bir cavab vermədi.

– Mən də fikirləşirdim ki, özüm gəlsəm yaxşı olar, amma görürəm “sağ ol” demək əvəzinə, hirslənirsən. Götür zibilini, indi ki, belə istədin, vaxtı çatanadək bizim barəmizdə heç nə eşitməyəcəksən!

Bunu deyərək əsəbi halda çönüb getdi.

Tir-tir əsən anam məndən yapışıp özünə sarı çəkdi, öpmə-yə başladı, amma baxışları donuq, yad idi. Məni evə apardı,



Inventas vitam
juvat excusisse
per artes

özü isə həyətə atıldı və gördüm ki, zəmidən ötüb nəsə qışqıra-qışqıraya yüyürür.

Atamlı bir yerdə geri döndülər, qanları qara idi, danışmır-dilar. İndiki kimi yadımdadır, mən pəncərənin qabağında dur-muşdum, atamlı anamın evə tərəf necə gəldiklərinə baxırdım.

Heç biri mənə bir kəlmə də söz demədi. Anam sobanın yanında əlləşməyə başladı. Atam isə, adəti üzrə, oturmurdu, evin içində obaş-bubaşa var-gəl edirdi. Onun arıq sıfəti don-muş, lap ağaca dönmişdü, sanki, canlı deyildi. Anam su gətir-mək üçün bir dəqiqəlik çölə çıxanda, o, məni düz qabağına qoyub inamsızlıqla, yoxlayırmış kimi, gözlərimin içində bax-mağşa başlıdı, sonra isə üzünü yana çevirdi. Onlar öz aralarında da danışmır-dilar. Bir az sonra atam çıxdı, başlıdı həyətdə gəzişməyə, hərdən də durub uzaqlara baxır, gözləri yol çəkirdi.

Mənim üçün ağır, acılı günlər başlandı. Tamam tənha idim, heç kəsə gərkək deyildim. Ətrafda da hər şey dəyişdi, hətta əmənliklər də əvvəlki təki deyildi, baxmayaraq ki, havalar elə qabaqkı kimi gözəl, günəşli keçirdi. Oynamağa çalışırdım, amma bir şey çıxmırdı. Onlar yaxınlıqda olanda da heç bir şey demədən yan keçirdilər. Elə bil, tamam yad idik. Axşamlar, anam məni yatağa salanda sinəsinə elə sıxırdı ki, az qalrırdı nəfəsim kəsilsin.

Mən anlaya bilmirdim ki, nə dəyişib, niyə hər şey məni belə boğur. Hərdən şənlənirdik də, amma bu şənlik daha əvvəlkilərdən deyildi. Bütün evimiz, elə bil, ölüxana idi, indi burada daha heç kəs bir-biri ilə danışmırdı. Amma hərdən, mənim yaxında olduğumu görməyəndə onlar piçıldاشırdılar. Mən başa düşə bilmirdim ki, nə etmişəm, amma nəsə çox pis bir iş gördüyümü düşünürdüm, belə olmasayı, heç olmasa, mənim üzümə baxardılar. Mən də çalışırdım ki, özüm öz başımı qatım, onların gözüñə görünüb bezdirməyim, fikir verirdim ki, belə daha yaxşıdır onlar üçün.

Anamın yanaqları sallanmışdı, heç nə yemirdi. Hər səhər gözlərindən görünürdü ki, gecə aqlayıb. Yadımdadır, mal-qara

həyətinin arxasında bir yer tapıb xırda daşlardan özümə ayrıca ev tikməyə başladım.

Nəhayət, bir dəfə anam məni yanına çağırıldı. Atam da onunla idi. Mən yaxınlaşanda, əlimdən tutub, meşəyə tərəf apardı, atam isə durub dalımızca baxırdı. Məni o dəfə getdiyim həmin o cığırla apardığını görəndə ilk dəfə möhkəm qorxdum. Amma həyatım o qədər cansızıcı idi ki, fikirləşdim onsuz da bundan pis olası deyil. Anama sıxlıb daşların, kötüklərin üstündən ehtiyatla keçərək sakitcə gedirdim ki, ona əlavə problem yaratmayım. Sifətdən o qədər arıqlamışdı ki, tanınası hali yox idi.

Mənzilbaşına çatanda, həmin evi görəndə tir-tir əsdi. Var gücümə əlini sıxdım, istəyirdim kefini qaldıram.

Uşaqlardan və onların anasından başqa evdə bir nəfər də vardi. İri sümüklü, nəhəng qamətli bir kişi, qalın, sanki, çevrilmiş dodaqları köndələninə qırışlarla kəsik-kəsikdi, sıfəti iri çopurlarla dolu idi, üzündə isə nəsə kobud, vəhşi bir ifadə vardi, baxışları ağır, gözləri qan çekmiş – sarımtıl-qırmızı idi. Gözümüzü dünyaya açandan bəri heç bir bəşər övladı məni belə qorxuya salmamışdı.

Heç kəs salam vermədi. Qadın ocağın qabağında durub maşa ilə közü elə qarışdırırdı ki, qığılçım yayılırdı hər tərəfə. Kişi əvvəlcə bizə çəpəki bir nəzər saldı, sonra o da üzünü yan çevirdi.

Anam qapının ağızında ayaq saxladı, başladı nəsə yalvarmağa – bircə onu başa düşdüm ki, söhbət məndən gedirdi, amma əməlli anlaya bilmirdim ki, onlardan istəyi nə idi. Elə hey deyirdi ki, axı bunun çarəsi var, istəsəniz, kömək edə bilərsiniz.

Ona cavab verən yox idi.

Anam o qədər bədbəxt, o qədər yazılıq görünürdü ki, xahişini rədd etməzdilər. Onlar isə heç üzlərini də bizə tərəf əvvəlmirdilər. Sanki, heç yox idik.

Anam isə elə hey danışır, danışırkı, səsi getdikcə daha yalvarışlı, daha boğuq olurdu, bir çarəsizlik vardı səsində.



Inventis vitam
juvat excusisse
per artes

Mənim ona dəhşətli dərəcədə yazığım gəlirdi, o deyirdi ki, bircə uşağım var, yazığınız gəlsin, gözləri də yaşa dolmuşdu. Lap axırda isə eləcə durub ağlayırdı – görünür, bütün yalvarışları əbəs idi deyə.

Məni isə birdən elə darixmaq tutdu ki, bilmirdim nə edim, qəçdim lap künçə sıxılmış uşaqların yanına. Biz qorxa-qorxa bir-birimizə baxırdıq. Sonra isə divarın dibindəki skamyaya oturduq, daha ayaq üstə durmağa halımız yox idi.

Bu dəhşətli sükutun içində lap çox oturduq. Birdən kobud kişi səsi eşidib möhkəm diksindim. O durub bizim tərəfə baxırdı.

– Gedək mənimlə!

Mən tir-tir əsə-əsə ona yaxınlaşdım, o, harasa gedəndə isə, sakitcə düşdüm dalına. Anam da bizim dalımızca çıxdı. Ocağın yanındaki qadın üzünü çevirdi. “Tfu!” – deyə onun dalınca tübürdü.

Sonra biz bir yerdə evin yaxınlığındakı ağaçqayın meşəliyinə aparan tapdanmış cığırla getməyə başladıq. Onunla yanaşı özümü pis hiss edirdim deyə, bir az aralı addımlamağa çalışırdım. Amma, hər halda, yanaşı getməyimizlə, elə bil, tanış olurduq bir-birimizlə. Six ağacların arasında bir bulaq vardi, yəqin, onlar suyu buradan götürürdülər, çünkü yanında parç da qoyulmuşdu. O, çökəkdə göllənmiş nohurun lap yanında diz çökdü, şəffaf suyu ovucladı.

– İç! – deyə, mənə müraciətlə dilləndi.

Görünürdü ki, pis bir niyyəti yoxdur, mən də onun tapşırıldığı kimi elədim, heç qorxmurdum. Adama elə gəlirdi ki, ona yaxından baxsan, lap qorxulu görünər, amma əksinə alındı, onda bayaqkı qəzəbli vəhşilikdən əsər-əlamət qalmamışdı, daha çox adı adamlara bənzəyirdi. O, dizləri üstə durmuşdu, qan çökmiş gözlərinin ağır baxışlarını gördüm və yadimdadır ki, fikirləşdim: görünür, o da xoşbəxt deyil. Mənə üç dəfə su verdi.

– Hə, indi düzələcəksən, – dedi. – Mənim əlimdən su içmisi, daha qorxmaya bilərsən, – və o, başımı yüngülcə siğalladı.

Elə bil, möcüzə baş vermişdi!

O qalxdı, biz geri döndük. Günəş par-par yanır, quşlar ağaçqayın ağaclarının budaqlarında cikkildəşirdilər, yarpaq, ağaç qabığının iyi gəlirdi havadan, evin yanında isə anam gözləyirdi bizi və bizim əl-ələ tutub gəldiyimizi görəndə onun gözləri sevincdən par-par yandı. Məni qucaqlayıb öpdü.

— Tanrı sizə yar olsun, — deyə cəllada müraciətlə dedi, lakin o, üzünü yana çevirdi.

Biz xoşbəxtlik içində evimizə tərəf yollandıq.

— Hə, işə bax ee, — o, söhbətini bitirəndə kimsə təəccübələ dilləndi.

— Gör nələr olur dünyada.

— Doğrudan, şər qüvvələr çox qəribə olur, buna şübhə yoxdur.

— Elə bil, şərin içində mütləq bir xeyir də olur.

— Hə...

— Sən bir gücə bax! Belə çıxır ki, o, səni həm öldürə bilər, həm də ölümdən qurtara bilər.

— Hə, dəqiq deyirsən.

— Qəribə işlərdir.

— Belə şeylər eşidəndə adam ağıllanar da, yüz faiz ağıllanar.

— Mənə elə gəlir sənin anan cəlladın arvadından söyüşlərinə görə üzr istəsəydi, bəd olmazdı, yəqin.

— Mən də elə düşünürəm, amma o üzr istəmədi.

— İşə bax bir.

Onlar fikrə dalıb kirimişcə oturmuşdular. Qurtum-qurtum içib dodaqlarını silirdilər.

— Məlum məsələdir, cəllad da mərhəmətli ola bilər. Xəstələrə, biçarələrə, son həddinə çatmış adamlara əlləri həkimdən üzüləndən sonra hərdən cəlladların nicat verdiyini hamı eşidib.

— Hə. Axı onlar əzabin nə olduğunu bilirlər, bu, həqiqətdir. Məlum məsələdir ki, həyatını əlindən almamışdan əvvəl cəllad məhkumdan həmişə üzr diləyir.



Inventas vitam
juvat excusisse
per artes

– Düzdür. Axi öldürməli olduğu adama qarşı içində heç bir qərəzi olmur onun. Lap yaxşı dost kimi də ola bilərlər, özüm görmüşəm.

– Hə, düz deyir, lap dost kimi! Mən də bir dəfə görmüsəm, kötüyün yanına qucaqlaşış gedirdilər!

– Yaxşı, görək!

– İkiisi də möhkəm dəm idi, ayaq üstə zorla dururdu: onlara nə vermişdilərsə, hamısını son qurtumuna kimi vurmüşdular, ayaqları dolaşırıdı. İkiisi də lül-atəş idi, amma cəllad lap aşırıdı. Məhkumun başını üzəndə “O-o-ho!” – deyə bir qəribə səs də çıxardı.

Hami gülüşdü, təzədən pivəyə cumdular.

– Deməli, səni cəllad kötüyü gözləyirdi hə? Heç birimiz bilmirik başımıza nə gələcək.

– Düzdür, düz deyirsən.

– Yox ey, sən ondakı gücə bir bax, düz demirəm? Sənin danışdırığın əsl möcüzədir də. Kömək etməsəydi sənə, kəllənə çoxdan əlvida demişdin.

– Hə, qardaş, görəydin onun möcüzələrini! Müqəddəslərin elədiyi nədir onun yanında!

– Yox, bununla razılaşa bilmərəm, möcüzələrin ən böyüyü nübü müqəddəs möminlərlə Pak Qız göstərir!

– Bir də ki günahlarımı yuyan Məsih!

– Onlar öz yerində, ay kütbein, indi onlardan danışmırıq. Söhbət cəlladlardan gedir!

– Cəlladin, həqiqətən, əcaib gücü olur. Şərin böyük hökmü var, bu hamiya bəllidir.

– Güc olur, sözüm yoxdur, amma haradan gəlir bu güc? Mən deyirəm ki, iiblisdən gəlir, yəqin! İnsanlar ona görə hər şeydən artıq şərə meyillidirlər, hətta Tanrı kəlamından, ilahi sirlərdən də artıq şərə uyurlar.

– Amma bax buna kömək eləyib ki...

– Hə, nə deyirsən de, amma bu kişiyyə kömək eləyib də!

– Bəlkə də, nə deyim...

- Amma keşişin gücü çatmadı buna.
- Əşİ, nə keşiş, burada şər qüvvələrin əməli vardı, elə o da şərin qoynunda idi, keşiş nə edə bilərdi ki!
- Tfı, iblisin işləridir bunlar!
- Necə yəni?..
- Bəs eşitmədiniz, anası “Tanrı sənə yar olsun” deyəndə, cəllad üzünü çevirmeyib?..
- Hə-ə...
- Əşşİ, cəhənnəmə ki, vuraq e-e! Nədir e, oturub elə iblisin əməllərini yada salırıq!
- Düz deyir, ey, pivə verin bizə! Pivə, yenə pivə gətir! Fərlisini ver!
- Ən yaxşı çəlləkdən olsun! Amma oğru barmağı asılan dan olmasın ha... Bura bax, düzdür ki, sizin çəlləklərin hansınsa içində oğru barmağı var?
- Xidmətçi qızın rəngi ağardı, başını yelləyib nəsə mızıldandı.
- Ay qız, inad eləmə, bütün şəhər bundan danışır! Əşİ, ver gəlsin e, lap həmin çəlləkdəkindən ver! Eyni zibildir, təki babat tutumu olsun!.. O cəllad necə deyirmiş – “O-o-ho!”
- Sən çox höküldəmə! Bir də gördün, kəllən əlindən getdi, içmək istəyəcəksən – amma pivəni tökməyə yer tapmayacaqsan!
- Hə, nə qədər imkan var, istifadə eləmək lazımdır!
- Bu pivəni şeytanın özü bişirib, dadından bəllidir!
- Bura iblis yuvasıdır da, nə bilmışdin bəs, amma, əvəzində, bundan gözəl pivə heç yerdə görməzsən!
- İçdilər. Dirsəklərini geniş aralayıb stolun üstünə çökdülər.
- Deyirəm, yəqin, sabah tezdən edam olacaq, hə? – qoca çəkməçi soruşdu.
- Onu kim bilir ki...
- Elə də ola bilər...
- Deyirəm, yəni cəllad dincəlir də. Özü də qırmızı geyimindədir, tamam hazır vəziyyətdə.



Inventas vitam
juvat excusisse
per artes

- Hə... Oxşayır...
- Amma nəsə heç eşitməmişik ki, kimisə edam etməyə hazırlaşırlar, hə?
- Elədir...
- Nə olar. Yəqin, təbillər çalınanda eşidərik.
- Ay baba, yaxşısı budur, vur getsin! Boş-boşuna gurul-dama.

Onlar bir də vurdular.

İçəri bir oğlanla iki qadın girdi.

- Ora bax, fahişələr də təşrif gətirdilər!
- Əşि, cəllad haradadırsa, başının dəstəsi də oradadır.
- Ay oğlan, şəmi üfür, alovlanınsın, bir sənin gözəlçələrinə baxaq.
- Hə, babat şeylərdir, fahişəxanadandırlar, görəsən?
- Özün görmürsən məgər?
- Yaxşı, cəlladın yanında niyə oturmursunuz? Nədir, ürək eləmir siz?
- Hə-ə... Siz, deyəsən, onunla yaxından tanış olmağa macal tapmışınız.
- Ehey! Bakırə qızlar, dar ağacının yanına getmişdiniz? Orada birini asıblar, dünən gecə lüm-lüt soyundurublar əynindəkiləri, lüt-madərzad sallanıb indi, Tanrıının yaratdığı bütün möcüzələri də sallana qalıb. Yoxsa daha maraqlı deyil sizin üçün? Özünüz bilin, amma arvadlar səhər tezdən gəlirlər, elə bil, ibadətə tələsirlər, Tanrıının yaratlığına baxmaq üçün. Bilirsiz niyə, ona görə ki, asılanların şey-şüyü yaman cəlbədici olur. Ağız-burnunuza nə büzürsüz? Bura baxın ha, usta dərsinizi verər!
- O, sizi hələ qamçılamayıb lənət sütununun yanında?
- Əşि, görməmiş deyillər, onlar falaqqaya öyrəncəlidilər, onlar üçün adı əlcəkdir də.
- Eybi yox, bir balaca hövsələ eləyin, onun qamçılarından başınızı götürüb şəhərdən qaçacaqsınız, yoxsa dalınızı dağıdacaq, gözəlliiniz itəcək lap.

Qadınlardan biri onlara sarı çöndü:

– Qəssab Yokum, sən dilini saxlasan, yaxşıdır! Yaxşısı budur, get evə, arvadının yanına, yoxsa o da elə bizim kimi fahişəlik eləyir, axşam qaşa-qaşa gəlmışdı yanımıza, deyirdi ki, məni də qəbul eləyin, yoxsa evdə könlümü xoş eləyə bilmirlər!

– Siz qeybət eləməyin. Məni özümdən çıxarmaq istəyirsinizsə, bunun xeyri yoxdur, sizdən yaxşı bilirəm onun fahişəliyini! Axırda dincələcək, dərisini soyanda!

– Elə bilirsən köməyi olar?

– Köməyi olmaz, öldürərəm!

– Hə, bax, onda ağ günə çıxar, istəsə lap iblisin özüylə sevişər!

O, qadının cavabında yenə nəsə donquldandı, qalanları da gülüşdülər.

– Arvadların çarəsini heç yerdə tapan yoxdur, nə o dünyada, nə bu dünyada.

– Yox, elə demə, onları da bizim kimi odda yandırır, suda boğur, edam edirlər.

– Düzdür, cəllad onlara da rəhm eləmir.

– Hə.

– Mən fikir vermişəm, o qədər cəllad var ki, qadınları edam eləməyə həvəslidir.

– Bir gəl olmasın, aydın məsələdir!

– Əlbəttə, kişilərin işinə baxmaqdan daha xoşagələndir.

– Hə, elədir, yəqin.

– Yox, həvəslidirlər demək düzgün olmaz. Həmişə belə olmur. Mən özüm bir dəfə görmüşəm, birisi arvadı öldürə bilmirdi.

– Ola bilməz...

– Gerçek sözümdür, heç cür icra eləyə bilmirdi hökmü, çünki vurulmuşdu ona, elə kötüyün yanındaca vurulmuşdu.

– Yaxşı görək...

– İşə bax e!



Inventas vitam
juvat excusisse
per artes

– Hamı başa düşdü ki, vurulub bədbəxt. Dayanıb baxır-dı, baltanı qaldırmağa əli gəlmirdi, heç qaldırmadı da!

O, həqiqətən, gözəl qadın idi, indiki kimi yadimdادر, uzun, qara saçları vardı, gözləri isə – gözləri lap dəhşət gözəl idi, yazıq yazıq baxırdı, möhkəm də qorxmuşdu, lap heyvan gözü kimi nəmli idi, üzü isə indiyə kimi gözlərimin qabağındadır, o dərəcədə qeyri-adi gözəllik vardi onda. Onu heç kəs tanımirdi, gəlmə idi, bizim yerlərdə təzəcə yuva qurmuşdu, cəllad da ilk dəfə idi ki, onu görürdü. Qadına vurulmasında qəribə bir şey yox idi. Ağappaq olmuşdu, əlləri əsirdi yazığın. “Özümlə bacarmıram” – deyirdi. Yaxında dayananların hamısı eşitdi bunu.

– Yox əşı... İşə bax ha!

– Hə, maraqlı idi onlara tamaşa etmək, Tanrı haqqı, yaman maraqlı idi. Camaat isə onun gözlərindəki məhəbbəti gördü, lap yumşaldılar, başladılar piçıldışmağa, öz aralarında danışmağa – hiss olunurdu ki, qadına yazıqları gəlir.

– Məlum məsələdir də...

– Hə. Bir az duruxdu, sonra baltanı bir kənara qoyub əlini uzatdı ona. Onun da gözlərindən başladı yaş axmağa, belə çıxırdı ki, qadın da məhəbbətin cazibəsinə düşmüştü və burda qəribə bir şey də yox idi, gör cəllad necə bir addım atmışdı – özü də düz kötüyün yanında, özü də cəllad təyin olunduğu bir edam icra olunanda.

– Hə.

– Bəs axırı necə oldu?

– Deməli, belə oldu da, üzünü hakimə çevirib dedi ki, həmin bu qadını özünə arvad eləmək istəyir – özünüz bilirsınız də, bu cür vəziyyətlərdə onlar məhkumu əfv eləyə bilərlər, əgər meyilləri olsa. Bu yerdə camaat da başladı səs-kuyə ki, onu bağışlamaq lazımdır. Hamını təsirləndirmişdi bu mənzərə: həm camaati, həm hakimi, çünkü onlara cəllad kötüyünün yanında baş qaldırmış məhəbbətin ecəzkar gücü əyan olmuşdu, o qədər adamın gözlərindən yaş galirdi ki... Nə isə, elə də etdilər. Keşiş isə onların kəbinini kəsdi, oldular ər-arvad.

Bircə alnına damğa basdılar, qanun necə tələb edirsə, axı dar ağacından qurtulması öz izini qoymalı idi. Amma həyatını xilas edə bilmışdı.

– Hadisəyə bax ha.

– Hə, yer üzündə daha nələr olmur ki.

– Sonra necə oldu onların axırı? Yəni, həqiqətən, öz xoşbəxtliklərini tapmışdılar?

– Hə, cəlladın evində xoşbəxt yaşamağa başladılar, bütün qonşuları deyirdi bunu. Deyirdilər ki, cəlladı heç vaxt belə görməyiylər, məhəbbət onu tamam başqa adama döndəmişdi, əvvəllər heç belə deyilmiş, onların evində indi həyat dəyişmişdi, qabaqlar cürbəcür yaramazlar gələrmiş bu evə. Onlarla tez-tez rastlaşirdim, onda qadın hələ hamilə idi, zahidən də bir-birini sevən adamlara oxşayırdılar, başındakı həmin o cəllad papağına baxmayaraq, gözəl idi bu qadın, siz axı bilirsiniz, cəllad arvadları da elə papaq qoymalıdılar, bir də, təbii ki, alnındaki damğası qorxulu idi, qalan şeyləri lap adı adamlarının kimi idi.

Onun doğmaq zamanı yetişəndə hamı kimi mamaça çağırmaq isteyirmişlər, bütün adamlar kimi, uşaqlarının olacağına yaman sevinirmişlər, camaat belə danışındı. Amma görün nələr oldu, bizim evlə üzbüüz yaşayan bir qarı vardi, gəldilər onun yanına, isteyirdilər ki, doğuş vaxtı o kömək eləsin, qorxurdular bədbəxt hadisə ola, qarı da onlara rədd cavabı verdi, heç başqları da razılaşmadılar, çünki necə olsa, şər qüvvələrlə oturub-dururdular.

– Nə deyirsən de, belə bir işdə yardımından imtina eləmək xaçpərəstə yaraşan hərəkət deyil.

– Axı o, edama məhkum adam idi, bir də gördün, mamaça ondan sonra bir təmiz qadının doğuşunu qəbul edəsi oldu!

– Əlbəttə, ola bilər.

– Hə də. Odur ki, o doğanda təkcə qalası oldu, heç əri də çata bilməmişdi, vaxtından qabaq başlamışdı doğuş, özü də elə yaxşı keçməmişdi, heç kəs bilmir ki, hadisə lap dəqiqliyi



ilə necə olmuşdu, amma qadın məhkəmədə etiraf eləmişdi ki, uşağını özü boğub.

– Sən nə danışırsan?.. Boğub?

– Necə olub axı bu?

– Qadın, guya, demişdi ki, uşağı doğandan sonra özünə gəlib götürmüştü onu əlinə, üzünün qanını silmək isteyirmiş, qəflətən alnında bir xal görüb – lap dar ağacına oxşayan bir xal. Axı qadının alnına damğanı boynuna uşaq düşəndə basmışdilar, qadın da bunu görən kimi, ürəyi sancır. İstəmirmiş ki, uşağı bu dünyada yaşasın, axı onun alnına qabaqcadan dar ağacı yazılmışdı, qadın isə onu yaman sevirmiş, guya. O, çox şey danışırmiş, amma deyirlər ki, sözləri inandırıcı deyilmiş, görünür, elə onun da alnına dünyada şər işlər görəcəyi qabaqcadan yazılıbmış.

– Yaman yazığım gəldi ona.

– Hə, necə olsa, yazıqdır.

– Hökm də belə çıxarıldı ki, onu diri-dirı basdırınlar: axı gör nə boyda günah eləmişdi, indi də öz günahlarını torpaqla örtməliydi. Mən onda da getdim baxmağa, asan deyildi onun əri üçün, axı, həqiqətən, sevirdi, çox sevirdi onu, düzdür, axır-axırda öz alçaq hərəkəti ilə yaman qırılmışdı ərinin qəlbini. O, kürəklə qadının gözəl bədəninə torpaq tökə-tökə, onun gözdən necə itməsinə baxırdı, üzünə çatanda isə nə qədər bacardısa, ləngitdi. Qadın isə bütün bu müddət ərzində bir kəlmə də dinmədi, mənə elə gəlir qabaqcadan vidalaşmışdilar, eləcə uzanıb sevgi dolu gözləri ilə ərinə baxırdı. Axırda, təbii ki, üzünə də torpaq tökməli oldu, amma bunu eləyəndə, üzünü yana çevirmişdi, baxa bilmirdi. Hə, yaman çətin idi ona. Amma nə edə bilərdi ki, hökm çıxarılmışdı.

Deyirdilər, guya, gecə gəlibmiş ki, qazib çıxarsın qadını, fikirləşirmiş ki, bəlkə, sağ qalib, amma, boş söhbətlər idi, axı yaxşı bilirdi ki, bu, qeyri-mümkün bir şeydir.

Yeri gəlmışkən, o, tezliklə bizim yerləri tərk elədi, heç kəs bilmir ki, sonralar başına nə gəldi onun.

- İşə bax ha. Hə, adamın hər ikisinə yazıçı gelir.
 - Amma onlar axı özləri, gərək başa düşəydlər ki, yaxşı bir şey alınmayacaq, onların şər işləri uşaqlarına da keçəcək.
 - Əlbəttə, eşitmədin, alnında dar ağacı işarəsi varmış!
 - Hə, görünür, belə şeylər adamdan asanlıqla əl çəkmir.
 - Hə də.
 - Lap dəridən-qabıqdan çıxsan belə, əl çəkməz. Dəqiq belədir.
 - Deməli, axırda ona cəlladlığı özü eləyəsi oldu.
 - Hə, elədir, məcbur oldu.
 - Deməli, alın yazısı imiş də.
- Qapının dalından qışqırıqlar eşidildi, traktirə hay-küylə birisi təpildi, qaranlıqda dalısınca gələn kiməsə qışqırıb, bilək-dən yox qoluyla hədələdi:
- Yalan deyirsən, kəndçisifət! Xalları özün sayırdın, düz çıxmadi?
 - Qurğuşun vardi sənin zərlərində, firildaqqçı!
 - Şeytan oturmuşdu zərin içində! Qurğuşun vardi? Yuka, dillən də!
 - Yox, belə bir şey ola bilməz, – deyə əlsizin dalınca daban-basma gələn oğlan cavab verdi.
 - Bu şeytan balası da firildaqcılığa öyrənib, odur ki, sənin tərəfini vermir, sən özün kart da tuta bilmirsən, şikəst iblis! Kartların da nişanəli idi, yoxsa məni belə lütləyə bilməzdiniz, məlum işdir!
 - Əshi, kəs səsini, avara! – O oturub, çəp-çəp ətrafına göz gəzdirdi. Cəlladı görəndə sıfəti əsdi. Arıq, batıq yanaqlı sıfəti vardi, gözləri isə par-par yanındı. Oğlan skamyada ona lap yaxın əyləşdi.
 - O, deyəsən, Asılmış Lasse təşrif gətirib bize!
 - Lasse, sən də cəlladla yanaşı oturmaqdən qorxdun?
 - Əshi, boş-boş çərənləmə!
- O, ləngərli yerislə keçib hamidan o tərəfdə, stolun axırında oturdu. Oğlan da onun dalınca.



– Bax sənin yerin oradır, firildaqcı! – deyə kəndlili onun dalınca qışqırdı. – Dayan bir, keçərsən onun əlinə!

– Hə, qardaşım Lasse, indi növbədə dar ağacıdır. Səndə daha kəsiləsi bir şey qalmayıb.

– Sarsaq-sarsaq danişırsan da, amma kəllən boşdur. Mənə dar ağacı kar eləməz, aydırındır?!

– Əşı, dar ağacı nədir ki...

– Yəni o da bacarmaz səninlə?..

Çiyinlərini çəkib, stola yaxınlaşdı.

– Pivə! – deyə qulluqçuya qışqırdı, o isə cəld pivə süzdü.

Oğlan parçı onun ağızına yaxınlaşdırıldı, o isə karlı bir qurtum aldı. Sonra nəfəsini dərdi, oğlan da bir az gözləyib parçı bir də yaxınlaşdırıldı. – Deyirən, firildaq edirəm?.. – deyərək, üzünü yavaş-yavaş qapının lap ağızında oturmuş kəndliliyə çevirdi.

– Deyirəm. Yoxsa firildaq eləmirsən?!

– Sənin qəpik-quruşunu ələ keçirmək üçün firildaq eləmək çox elə lazımidir! Onlar özü mənim cibimə axır, sənin kirli şalvarının iyindən qaçıր pulların!

– Yum murdar ağızını!

Bundan kəsərlər söyüş tapa bilməyən kəndliliyə hamı güldü.

– Onun nişanəli kart, qurmuşunlu zər nəyinə gərəkdir, Lasse istəsə, onlarsız da işini aşırar.

– Bundan da təsirlili bicliklər bilir, sən hara, o hara, kəndlili babasan!

– Əşı, bütün firildaqcıların bildiyini bilir də. Heç başa düşə bilmirəm səni, Lasse, bu qədər oyun gəlib başına, yenə azlıq edir.

– Əşı, boş şeydir, ya qismət! Lasse itib-batan deyil!

– Hə, deyəsən elədir...

– Yadimdadır, onlar mənim barmaqlarımı kəsdilər – onda bunun boyda idim, – deyərək, oğlana işarə elədi – sonra barmaqlarımı kötüyə mismarladılar. Sonra getmişdim baxmağa – adamı gülmək tuturdu! Onlar mənə deyirdilər: bax odur

sənin oğru barmaqların. Mən isə ancaq hırıldayırdım, deyirdim ki, belə şeylər mənim üçün milçək viziltisidir! Lasse itibatmaz! Elə dediyim kimi də oldu!

O, bir neçə dəfə göz vurdu, üzü səyridi. Yukanı kəsik qoluya dümşükləyib yenə pivə istədi. O da tez parçı uzatdı. Oğlanın diribaş sıfəti vardı, gözləri isə otərəf-butərəfi eşməyində idi. Ətrafında baş verən heç nə gözlərindən yayılmırdı.

— Amma onlar əllərinə də girişdilər, bu, yəqin, barmaq kimi asan başa gəlməz!

— Əşı, boş şeylərdir hamısı...

Qolu ilə ağızını sildi.

Stolun o biri başında oturmuş qoca çəkməçi irəli əyildi.

— Onda mandraqora kökü var, eşitmisiniz? — deyə həyəcandan fisildayaq piçildədi.

— Yox, məni qorxuda bilməzlər, — Lasse ucadan dedi. — Heç nə vecimə deyil, başa düşdün? Bu de, bu balaca da yanım dadır. Başı saat kimi işləyir.

— Hə, görünür!

Tərifdən xoşal olmuş oğlan gözlərini döydü.

— Oğlun deyil ki, Lasse?

— Nə bilim, əşı! Elə ona oxşayır e-e, mənə çəkib, deyəsən.

— Hə, belə de, sən özün də bilmirsən heç.

— Yox. Gəzəyən Hannanın oğludur, evdən qaçıb, yaman döyürmüş uşağı, deyir, yemək də vermiş, odur ki, yapışib məndən, müəyyən şeylər öyrənəcək, sonra karına gələr həyatda. Amma ay diribaşdır ha, beləsini çıraqla axtarasan, gərək. Hə, Yuka, mən sənin atanam, yoxsa yox?

— Mənim üçün nə fərqi var, — deyə Yuka qımışdı.

— Hə, düzü budur. Əşı, nə fərqi var axı! Mənim yanımda günü xoş keçir, vəssalam. Düzdür, Yuka?

— Hə! — deyə oğlan dişlərini ağartdı.

— Amma sən yalnız bu burnufırtılı ilə heç cür keçinə bilməzsən. Ömründə inanmaram.

— Doğrudan, deyirsən?..



Inventas vitam
juvat excusisse
per artes

- Hə, əlbəttə!
- Yox, qardaşım, sən hərdən bəzi qüvvələri köməyə çağırırsan, məlum məsələdir.
- Hansı qüvvələri, bir dillən görüm?
- Mən nə bilim hansıları!
- Hə, bilmirsən! Bəs onda niyə boşboğazlıq edirsən? Bir anlıq hamı susdu. Parçlarını oynadırdılar əllərində.
- Deməli, səndə ecazkar bir kök olması yalandır?
- Boş sözdür...
- Düz deyirsən. Sən bu vəziyyətdə kökü necə çəkib çıxarsan axı?!
- Parıldayan gözləri alaqqaranlıqda işildadı, arıq sıfəti isə elə bil, bir az da büzüşdü.
 - Görünməmiş bir şeydir məgər, Lasse nəyin desən öhdəsindən gələr, ehtiyac yaransa!
 - Hə də.
 - Yox, dar ağacının altından bu kökü çıxarmaq asan iş deyil. Bunun heç əli də yoxdur axı.
 - Hə. Bir də ki bu dəqiq məlumdur: qışqırıq eşitdinsə – bitdi, deməli, son saatın yetişib.
 - Onlar çəp-çəp Lasseyə baxdılar. O, iti hərəkətlə başını qaldırıb əsdi, elə bil.
 - Sizə bir söz deyim, onda bu kök də var, hələ başqa şeylər də! Mən belə hesab edirəm ki, sən çoxdan iblisə satılmışan, hə, Lasse?
 - Məlum məsələdir, necə olmalıdır ki!
 - Görürsünüz, mən də elə bunu deyirəm də!
 - Aha, eşitdiniz?
 - Bəs şər ruhlar necə, gecələr sənə baş çəkir?
 - Yo-ox... İblisin özüylə dostluq edənə şər qüvvələr dəyməz. O, körpə kimi şirin yuxuda olar, rahat yatar.
 - Bunu gopladin da, Lasse!
 - Hə, qardaşım! Bu lap gop oldu! Əgər belə olmasaydı, sıkəst olub ömrün boyu əziyyət çəkməzdin ki!

– Usta əməllicə işləyib üstündə, səni öz ovu sayıb, iblisin-ki yox!

Onlar öz zarafatlarına qəhqəhə çəkərək gülürdülər. Onla-
ra tərəf baxan gözlərdə isə dərin kin parlayırdı.

– Mənim bunlar qətiyyən vecimə deyil, heç tüpürmək
də istəmirəm onlara, anladınız?!

– Pah, tüpürmək istəmirmiş!

– Onlar səninlə adı cəllad qəniməti kimi davranıblar, Tanrı
haqqı!

– Nə olsun ki! Onsuz da Asılmış Lasseni sindırı bilməz-
lər! – O, gözlərini qəzəblə parıldadıb qışqıra-qışqıra deyirdi
bu sözləri. – Bunlara bax bir, gör könüllərindən nə keçir!
Asan işdir məgər?!

– Asan deyil ki?! Başlamağına başlayıblar artıq!

– Mənim daha heç nəyimi əlimdən ala bilməzlər, ixtiyar-
ları çatmaz! – deyə yerindən sıçrayaraq çıçırdı. – Başa düş-
dün? Çatmaz – vəssalam! Mənə güc gəlmək insanın qüvvəsi
xaricindədir, dedim axı!

– Sən nə danışırsan! Bədbəxtliyə bax!

– Onların mənə heç vaxt gücü çatmaz! Məndə olanı dün-
yada heç bir qüvvə əlimdən ala bilməz! Məndən də bu oğlana
keçəcək, o, mənim varisimdir!

– Pah! Sənin mirasın da var ötürməyə, hə, Lasse? İşə bax
ha, eşitdiniz?

– Bəs sən nə bilirdin! Var, özü də sizinkindən çox olar! Ona
məndən həmin o kök də, bütün cəhənnəm də miras qalacaq!

– Deməli, o kök səndədir hə?

– Hə! Ruhunu iblisə girov qoya bilərsən ki, var! Nədir,
göstərim sənə!

– Yox, yox!..

– Bax buradadir, sinəmin üstündə! Baxanda lap adama
oxşayır, istəyirsən onunla oğurluq elə, ya da başqa bir şey, hər
nə var düz ovcunun içində özü gəlir, hətta əlin yoxdursa belə!

Onların ağızı açıq qalmışdı. Qorxu içində baxırdılar.



Inventas vitam
juvat excusisse
per artes

– Bəs onu necə keçirmisən öz əlinə, ay biçarə? Yəni kötüyüñ yanından çırpışdırımsan?

– Bəs hardan olacaq! Düz dar ağacının altından, meyitləri basdırıldıqları yerdən, özləri basdırın kimi aradan çıxırlar!

– Sən də ürək elədin ora gedəsən! Özü də gecə!

– Məsələ də elə burasındadır ki, ürək elədim! Bu, sənin üçün evdə yatağa uzanıb yuxudan qabaq dua eləmək deyil! Səndə o ürək haradaydı!

– Yox, yox, mən eləyə bilməzdim!..

– Elə inildəyir, elə köks ötürürdüllər – dəhşət...

– Kim inildəyirdi?

– Məlum məsələdir, ölürlər! Ay cumurdular ha üstümə, mən kökü axtaranda! Ay soxulurdular ha! Yaman çirpdim onları, ağlayıb ulayırdılar, dəliləri döyəndə necə ağlayırlar, bax elə! Elə ulayırdılar, elə bil, cəhənnəmin özü idi lap, elə bildim başım xarab olacaq, yaxamdan heç cür qopmurdular! “Rədd olun, lənətə gəlmışlər! – deyə qışqırırdım. – Yaxamdan əl çəkin, kabuslar! Mən ölməmişəm ki, sağam hələ, mənim karıma gələr bu kök!” Axırda birtəhər qovdum onları. Elə o dəqiqə də gördüm: düz dar ağacının altında bitirdi, onda Qəssab Petter idi, başqaları idı, qaynaşıldılar orada. Kəsik qollarımla torpağı eşdim, sonra da uzandım e-e, dişlərimlə yapışib dartmağa başladım!

– Yox bir! Dişlərinlə?

– Hə! Dişlərimlə! Buna ürək eləməyənlər itləri məcbur eləyir torpağı eşməyə!

Baxışları qeyri-adi alovla yanırdı.

– Bir də gördüm başladı ulamağa! Elə uladı! U-u-u! Adamın qanı donurdu damarlarında! Amma mən başqaları kimi qulaqlarımı tutmaq fikrində deyildim! Arvadam məgər! Dözürdüüm! Elə hey dartırdım, dartırdım kökü! Meyit iyi gəlirdi, qan, çürüntü! Və ulayırdı, yeraltı səltənətdən səslər gəlirdi! Amma mən qulaqlarımı tutmurdum! Elə hey dartırdım, dartırdım! Çünkü istəyirdim mənimki olsun!

O, dəli kimi qızışmışdı. Hamı bir az geri çekildi.

– Elə ki qopardım onu, bir gurultu qalxdı ki, dörd bir tərəf tir-tir titrədi, əsim-əsim əsdi! Dibsiz bir uçurum açıldı, meyitlər, qan çıxdı üzə! Zülmətin bağırı yarıldı, alov çıxdı yer üzünə! Dəhşət, göz yaşları! Hər şey alovlar içində idi! Elə bil, cəhənnəm yer üzünə qalxmışdı! Mən isə qışqırırdım: “O artıq mənimdir! Mənimdir!”

Ayaq üstə durub kəsilmiş qollarını başının üstündə oynadırdı, dəhşətli, yaralı kabus idi, sanki, dəli baxışları bir də parladı, səsi isə bütün insanı ahəngini itirmişdi.

– Mənim mirasım var, var! Mirasım var mənim! Ruhunuzu iblisə girov verin ki, var!

Cəllad daş kimi hərkətsiz oturmuşdu, onun ağır, zamanlardan keçən baxışları qaranlığa zillənmişdi.

Camaat arımışdı, səs-küy qalxmışdı, darısqallıq idi, alaqrانlıqda səslər, güllüs, pivə parçlarının taqqıltısı eşidilirdi, tavanın altındaki şüşə şar aramla firlanaraq tutqun, göy-bənövşəyi və yaşıl işıqlar səpirdi ətrafa, rəqs edən cütlər salonun ortalarında döşəmədə sürüsür və musiqinin zəif sədasi eşidilirdi.

Rəqs masaların arasındaki keçidlərə də axmışdı, açıq rəngli palтарlar geymiş qadınlar gözləri yarıyumulu kişilərdən salsaşmışdilar, musiqi caz ritmləri vururdu.

Dolu bədənli bir gözəlcə yanındakı kavalerinin ciyininin üstündən geriyə boylanaraq süzüb keçdi.

– Bax cəllad da buradadır, – o dedi. – Ay, nə maraqlıdır!

İşıqlar səs-küylü qarışığılığın üzərində sürüsür, masalar solğun-yaşılımtıl, ölgün işıq verirdi, tərləmiş ofisiantlar insan səslərinin içində vurnuxur, şampan şərablarının mantar tixacları yaylım atəşləri açırdı.

Qarnının yekəliyindən irəli çıxan yaxalıq taxmış gonbul bir cənab yaxınlaşaraq, saygı ilə baş əydi.

– Cəlladi aramızda görmək bizim üçün böyük şərəfdır, – deyə qulluğa hazır adam kimi əllərini əllərinə sürtərək dil-ləndi və arxasında tikənlə gözləri işaran eynəyini düzəltdi.



Rəqs başa çatdı və cütlükler salona yayılıb təbəssümələ masalarının arxasına döndülər.

- Xəbəriniz var ki, cəllad buradadır?
- Yox bir!
- Hə, odur e, əyləşib.
- Qiyamətdir ki!

Oğlan sıfətli bir cavan ona yaxınlaşdı, dabanlarını şaqqlıtı ilə bir-birinə vurub sağ əlini yuxarı atdı.

– Hay! – çığıraraq, bir anlıq yerində dondu. Sonra geriyə dönüb bir də dabanlarını taqqıldatdı və öz yerinə qayıtdı.

Hamı ucadan danışır, gülürdü, cindirindən cin ürkən birisi zala girib, masadan masaya yanaşır, nəsə piçıldayaraq ariq əlini açırdı, nəhayət, onu çölə atdırılar.

Küçə avaraları oturub badələrindəkini içirdilər.

- Əladır, gör necə şıq görünür qırmızı kostyumdakı!
- Hə, qiyamətdir!
- Görkəmi də vəhşi kimidir – kişi belə olar!
- Görkəmindən, məncə, əsl pişikdir.
- Sən nə danışırsan, başın xarab olub, deyəsən! Gör necə kişidir.

– Bəs niyə əlini alnından çəkmir?

– Mən nə bilim.

– Amma şıq görünür, ha.

– Hə!

– Adam cəlladla ola, necədir, görəsən?

– Oh, ləzzətdən barmaqlarını yalayarsan, heç nigaran qalma.

Musiqi yenidən səsləndi, amma bu dəfə nisgilli – başqa orkestr çalırdı. Cütlər zalda gəzisən göy işığın içinde süzürdülər, nazik qollar ciyinlərdən asılır, yarıyuxulu gözlər çəpləşirdi.

– Məgər sabah nəsə gözlənilir?

– Bilmirəm, amma, ümumiyyətlə, onların öldürmək üçün nəzərdə tutduqları nə qədər adamları var. Mənə qalsa, qoy buyursunlar.

– Hə, heç ziyan gətirməz bu. Yer üzündə kifayət qədər adam var, özü də əsl, mükəmməl adam. Hər halda, bir qayda olaraq, yaşamağa yaxşilar qalır, buna xüsusi diqqət eləyirlər.

– Əlbəttə.

Hərbçi duruşlu yaşılı cənab dodaqlarını çeynəyə-çeynəyə inamlı, sərt addımlarla cəlladin masasının yanından keçdi.

– Əladır ki, qayda-qanun bərqərar olacaq, cənab cəllad! Xalq kələfin ucunu itirib, ona yerini göstərmək vaxtıdır artıq!

– Yox, bu nədir belə! Biz sizə turş çaxır sıfariş etmişdik, siz isə kəmşirin gətirirsiniz! Biabırçılıqdır!

– O, bağışlayın, xahiş edirəm...

– Hə də, daha nə deyəsiniz ki. Belə xidmət olar! Gör nə vaxtdan gözləyirik.

– Şüşəni də açıb artıq!

– Yox, dəyişməli olacaqsınız. Biz turş şərabdan başqa heç nə içmirik.

Dolu əndamlı şəhərli qadın ləngər vura-vura tualetdən gəlirdi; cəlladı görən kimi əllərini yana açdı:

– Yox, siz bir baxın! Cəllad da buradadır! Mən mütləq Herbertə bu barədə deməliyəm!

Yaxınlaşış əlini ərkələ cəlladin çıyninə qoydu.

– Mənim oğlum, yəqin ki, sizinlə tanış olanda dəhşət sevinəcək. Çox gözəl oğlandır, qan-qadadan ötrü lap ürəyi gedir.

O, başını qaldırıb özünüküləri tapmaq üçün ana təbəssümü ilə boylandı.

Musiqi nisgilli səslənir, döşəmə üstündə sözən oynaq qadın bədənlərinə siğal çəkirdi, üz-gözü qapqara balaca bir oğlan sıvişərək zala keçdi, yaxasını açdı, altdan əynində heç nə olmadığını müştərilərə göstərməyə başladı, ta ki ofisiantlar onu tutub çölə atana kimi.

– Əksinə, mənim əzizim! Zor bəşəriyyətin yalnız fiziki deyil, həm də mənəvi gücünün təzahürüdür! Bu bizim sayəmizdə sübuta yetirilmiş bir faktdır. Başqa cür düşünənləri isə məhz zor tətbiq etməklə fikrindən daşındıracağıq, belə



Inventas vitam
juvat excusisse
per artes

etsək, şəksiz ki, onlar da bizə inanacaqlar, bəlkə, siz fərqli düşünürsünüz?

– Siz nə danışırsınız, əlbəttə.

– Bəli! Biz də elə buna ümid edirik.

– Beləliklə, biz qəti bir tələb irəli sürəcəyik: başqa cür düşünənlər axtalanmaya məruz qalmalıdır! Biz əgər öz ideyalarımızın qələbəsini möhkəmləndirmək istəyiriksə, bu adı ehtiyacın diktəsidir! Siz, yəqin ki, bu yoluxucu azarın gələcək nəsillərə ötürülməsinə şərait yaratmağıımızı bizdən tələb etməzsiniz. Yox, cənab! Biz öz məsuliyyətimizi dərk edirik!

– Bəli, əlbəttə.

– Əzizim, deyəsən, siz hələ də keçmişin adətkərdə olduğunuz anlayışlarınızın əsirisiniz, gülməlidir lap! Başa düşün, bizim dünyagörüşümüzdən savayı, başqa heç bir dünyagörüşü bir daha mövcud olmayıacaq! Buna son qoyulub, başa düşürsünüz, həmişəlik son qoyulub!

– Bəs belə imiş! İndi anladım sizi. Əlbəttə! Təbii!

– Düz deyilmə, elə ki, adət etdiyiniz təfəkkür tərzindən imtina edirsəniz, bizim bütün problemlərə yeni baxışımızı dərk etmək mümkün olur. Yalnız əvvəl bir az çətin olur. Amma mahiyyətcə burda çətin bir şey yoxdur.

– Əlbəttə, elədir.

– Siz bizim tətbiq etdiyimiz üsulun – tabe olmaq istəməyənlərin döyülməsində iştirak etməmisiniz? Bax bütün mümkün mənzərələrin ən ilhamvericisi, həqiqətən, budur, sizi inandırıram. Adamda elə təəssürat yaranır ki, sanki, bəşəriyyətin yeni, daha yüksək həyat üçün tərbiyəsində, onun təkmilləşdirilməsində iştirak edirsən.

– Ah, həqiqətən, böyük məmnuniyyətlə tamaşa edərdim buna!

– Hərdən elə olub ki, biz vaxtimızı əsirgəməyəndə səksən yaşında kişiləri belə yolundan döndərə bilmmişik.

– İnanılmazdır. Xüsusilə də yada salanda ki, əsl ideyalar insanlar arasında, ümumiyyətlə, necə çətinliklə yayılır.

– Bəli! Sizi inandırıram ki, biz, həqiqətən, müstəsna uğurlar qazanırıq.

– Elədir.

– Lakin biz həm də gələcək nəsillər qarşısında məsuliyyətimizi dərk edirik, başa düşürsünüz? Biz bilirik ki, bir dəqiqəmizi belə itirə bilmərik! İndi insanlar düzgün düşünməyə başlasalar, deməli, sonralar da səhv düşünməyəcəklər. Biz unutmamalıyıq ki, əzəmətlə bir dövrdə yaşayırıq! Elə bir zəmanədir ki, bəşəriyyət üçün, yer üzündə həyatın gələcək inkişafı üçün həllədici əhəmiyyət kəsb edir.

– Əlbəttə, elədir.

– Və biz bilirik ki, gələcəyimiz üçün cavabdehlik daşıyırıq.

– Elədir.

– Siniflər! Daha cəmiyyətdə heç bir sinif yoxdur! Baş verənlərin əzəməti və əhəmiyyəti də məhz bundadır! Yalnız bizim kimi düşünən insanlar və bəlli sayda başqları var ki, onlara da bizim kimi düşünməyi öyrətmək üçün həbsxanada saxlayırlar. Onların arasında sağ qalanlar, şəksiz ki, bunu öyrənəcəklər.

– Bəli.

– Siz özünüz görürsünüz, məsələn, elə burada şampan, ya da əksəriyyət kimi sadəcə pivə içirlər, bürgerlər də, fəhlələr də, daha varlı insanlar da – hamı bir-birinə qarışır, hamı eynidir, bərabərdir. Hamı da eyni cür düşünür – bizim kimi! İçəriyə salınmayanların hamısı bizim kimi düşünür!

– Aha, elədir.

– Nəhayət ki, sizin gözləriniz önündə vahid, yekdil xalqın görünməmiş mənzərəsi canlanır! Yeri gəlmışkən, çox tezliklə yolunu azanlar da bu mənzərəyə qoşulacaqlar, buna heç bir şübhə ola bilməz. Müqavimət göstərənləri yerində oturuda bilişcəyik! Öz həbsxanalarının ətrafında səf çəkən, oradan daha bir islah olunmuşun çağrışını eşitmək ümidiylə gözləyən xalq!

– Heyranedicidir bu! Ruh yüksəkliyinin miqyasına bax!

– Hə, dünya hələ belə bir şey görməyib! Bu, ümumi dua mərasimidir, sanki, bir çoxları “farağat” komandasında duraraq,



dönənlərin iniltisini gözləyirlər, onlar baxışlarından gizlənən həqiqətlərə, öz irqlərinin üzərində baş verən mübhəm sirlərə ehtiram bəsləyirlər. Bu, həqiqətən, patetik bir mənzərədir. Bunu ancaq bizdə təsəvvür etmək olar. Biz yer üzündə heç bir başqa xalqa bənzəmirik! Bir zərrə də oxşamırıq heç kəsə!

— Düzdür.

— Bəli, bizim öz Tanrıımız olmalıdır, özü də lap təcili. Başqa Tanrıya, natamam irqlərin sitayış etdiyi Tanrıya iman gətməsini bizim xalqdan tələb etmək olmaz. Xalqımız çox mömindir, lakin o, öz Tanrısunın olmasını arzulayır! Ümumi Tanrı barədə təsəvvürlər bizim dünyagörüşü sisteminə açıq saymazlıqdan savayı başqa bir şey deyildir və bütün qalan cinyətlər üçün nəzərdə tutulan tədbirlərlə cəzalandırılmalıdır.

Zalın alaqqaranlığında bir şübhəli subyekt dolaşır, üzündəki sırtlı ifadə ilə sədəqə istəyir, heç bir şey verməyəndə, stolları kobud şəkildə itələyərək badələrdəki içkiləri masanın üstünə dağıdır.

Uzaq küncdəki masa arxasında bir kampaniya oturub.

— Bu nə deməkdir! Biz pivə ilə sosiska sıfariş etmişik, siz isə şampan gətirirsiniz. Biabırçılıqdır, lənət şeytana! Elə bilirsiniz, biz də bu piyli donuzlar kimi milyonçuyuq?

— Üzr istəyirəm, mən elə bildim, yüksək təbəqədən olan cənablar, yəqin...

— Tfu, ağzını yaxala! Gələn dəfə gözlərini açıb yaxşı baxarsan, yoxsa qulağının dibindən elə qoyerlər, daha ayaq üstə yuxulamazsan!

İçəri ayaq üstə dura bilməyən bir əsgər təpildi, cəlladin yanında oturub, düdülməyə başladı:

— Nə sarsaq görkəmin var!.. Sən niyə yürüş geyimində deyilsən, hə? Buna baxın bir!..

— Ss-s... — yaxınlıqdan kimsə piçildədi. — Sən görmürsən ki, bu cəlladdır.

— Görürəm, əsi, niyə görmürəm! Amma baxanda adamın gülməyi tutur buna! Belə cəllad olar? Kimə lazımdır belə

cəllad! Pulemyot lazımdır, bildin! Bir də qumbara!.. Onlar olsa, bu tamam başqa məsələ, aydındır? Deyəsən, sən bu peşəyə yaramırsan, o dəqiqə görünür!

— Sarsaqlama! Yarayır, səndən də yaxşı yarayır. Oğlan, sən gəl boşgəzliq eləmə. Siz axı bir-birinizə qohum kimi-siniz, özün başa düş də.

— Mən də elə ona görə deyirəm ki, qoy pulemyotdan istifadə eləsin!.. Əla şeydir, müasir silahdır, aydındır!.. Bir göz qırpmında, bir-iki – hazırlıdır!.. Sənə yürüş paltarı lazımdır, başa düşdün, dostum?

— Sən qızışma, oğlan! Müharibə barədə mənim başma-ğımdan az bilirsən, barıt iyi dəyməyib burnuna, danışığından görürəm!

— Görməmişəm, görərəm, başa düşdün?! Ruhunu iblisə girov qoya bilərsən ki, görəcəyəm! Bax onda bilərsiniz, lənət şeytana!

— Bir gəl olmasın, sənin kimisi girişsə, qiyamət olacaq!..

— Hə, mən də, elə o biri uşaqlar da! Narahat olmayın, biz öz işimizi bilirik! Ağciyərlərdən deyilik!

— Afərin, oğlan, düz deyirsən!

— Kişi balasıdır, hərcənd ki, bu gün içdiyi pivə hələ möhkəmlənməmiş beyninə artıqlıq eləyir. Ölkəmizdə belə cavanların olması əladır! Belələrini görəndə ahil bir şəxs necə duyğulanması...

— Əshi, qocalar heç... heç nə dərk eləmirsiz daha... Sənin sağlığına, cəllad! Səni alqışlayıram! İkimiz birləssək bu dünyada bir qayda-qanun yaradarıq!.. Sən niyə içmirsən? Buna bax e, içmir şeytan balası! Nədir, nədən qüssələnmisən?

Masaların birinin arxasında elə gülüşürdülər ki, qonaqlar da, ofisiantlar da həmin səmtə boyandılar, cavan bir qadın az qalırdı gülməkdən cirila.

— Bizə müharibə gərək olduğu aydın məsələdir! Müharibə sağlamlıqə bərabər bir şeydir bizim üçün! Müharibə istəməyən xalq xəstə xalqdır!



Inventas vitam
juvat excusisse
per artes

– Düzdür, sülh südəmər çağalar, bir də xəstələr üçün yaxşıdır, bax sülh onlara lazımdır! Yetkinlik yaşına çatmış normal adama qətiyyən lazım deyil!

– Səngərlər – abırlı kişinin özünü yaxşı hiss etdiyi yeganə yer buradır. Dinçlik dövründə də səngərlərdə yaşamaq lazımdır, evdə yox, ev adamı incəldir.

– Hə, müharibənin qurğusun duşu əvəzolunmaz bir nemətdir! Normal xalq onsuz on ildən artıq keçinə bilməz. Əks təqdirdə o, məhv olmağa başlayır – əlbəttə, əgər, həqiqətən, normaldırsa.

– Elədir. Müharibəni dayandıran da satqındır!

– Düz deyirsən!

– Rədd olsun satqınlar! Rədd olsun satqınlar!

– Satqınlara ölüm!

– Hətta qələbə qazanan da satqındır. Çünkü qələbə qazanmaqla öz xalqını vicdansızcasına dinc yanaşı yaşayışın mütləq qeyri-müəyyənliyinə məhkum edir. Müharibənin nə olduğu həm bəlli, həm də anlaşılındır, xalq sülh içində yaşayan-da isə, o, hər tərəfdən naməlum təhlükələrə məruz qalır.

– Çox dəqiq buyurursan.

– Bəsdir, iflas gətirən qəlbiyumşaqlığının daşını birdəfəlik atmaq lazımdır! Uşaqlarımızı müharibə üçün tərbiyə etməliyik. Onlar yerimək öyrənəndə belə, bunu müharibənin ehtiyacları üçün etməlidirlər, anaları üçün yox!

– Tezliklə bu məsələlər öz həllini tapacaq. Uşaqlarla özümüz məşğul olacaqıq, onları məsuliyyətsiz valideynlərin ümidiñə buraxmaq olmaz.

– Məlum məsələdir.

– Bununla da, gələcəyimizi təmin etmiş olacağıq.

– Dostlar, baxıram ki, siz müharibədən danışırsınız, – deyə, az qala, bütün sifətini gullə aparmış bir şəxs dilləndi, onun üzünün ancaq aşağı hissəsi qalmışdı, ondan üstdə isə qırımızi, kələ-kötür nəsə görə dəyirdi. O, inamsız tərzdə ayağa qalxdı.

– Bu, məni sevindirir! Ümidvaram ki, xalqımızın keçmiş döyüş meydanlarına yenə də qürurla çıxacağı günədək yaşamaq xoşbəxtliyi mənə nəsib olacaq və ümid edirəm ki, müasir elm həmin zamana kimi elə nailiyyətlərə imza atacaq ki, həmin müharibədə mən də iştirak edə biləcəyəm! Bu yaxınlarda mənə bir şey oxudular: alımlər belə hesab edirlər ki, bilavasitə ruhun köməyilə görmək mümkündür, deməli, nişan almaq da olacaq. Əgər belə olsa, məni ilk sıralarda görəcəksiniz və gözüm də iti olacaq, çünki ruhum tam sağlamdır!

– Bravo, bravo!

– Bu qiyamətdir!

– Belə insanlar yalnız əzəmətli dövrlərdə doğulurlar!

– Hə, nahaq yerə demirlər ki, müharibə insannın alına bir nəciblik damgası vurur! Bunu çox gözəl görürük!

– Möhtəşəm!

– Xalqımız! Sən, həqiqətən, məğlubedilməzsən!

– Bəli, tamamilə aydınlaşdır ki, biz öz ideyalarımızı bütün dünyaya yaymalyıq! Biz bunu başqaları ilə bönüşməsək, düzgün olmaz. Lakin hansısa bir xalq bizim ideyaları qəbul etmək istəməsə, onu yer üzündən silmək lazımdır.

– Təbii. Elə onun öz rifahi xatırınə. İstənilən xalq üçün yox olmaq belə bir təlimə etiqad etməməkdən yaxşıdır!

– Hə, elədir!

– Dünya bizim nəyə can atdığımızı anlayanda minnətdar olacaq.

– Bəli, bəşəriyyətin müəyyən zaman kəsiyindən sonra bütün yaratdıqlarını məhv etməsi zəruridir! Əks təqdirdə dərkətmənin uşaqsayağı təmizliyi itib gedir. Dağıtmaq bəsit adət-dən doğan primitiv quruculuqdan daha əhəmiyyətlidir. Böyük, möhtəşəm günlər yetişib! Dünyanı qurmaq üçün çalışqan, işlək qarışqalar həmişə tapılarsın, bunun üçün narahat olmağa heç dəyməz. Lakin əlinin bir hərəkəti ilə oyuncaq insan dünyasını yenidən qurmaq üçün dağıtmağa qadir cəsarətli zəkalar



Inventas vitam
juvat excusisse
per artes

nadir hallarda zühur edirlər, yalnız biz buna layiq olanda yaranırlar.

— Bəli, biz tamamilə sağlam xalqıq! Elə buna görə də açıq bəyan etməyə cəsarətimiz çatır: biz başqalarının istismar dediyi nə varsa, onu sevirik. Yalnız zəif, degenerasiyaya məruz qalmış irqlər ondan qaçır. Hər bir güclü xalq isə onun başı üzərində oynayan qamçıya sevinir və özünü, eyni zamanda, gözəl hiss edir!

— Bəli, bu, həqiqət deyilmə? Bizi ən çox qanadlandıran öz sıralarımızda gəncləri görməyimizdir. Gənclər bizim dayağımızdır! Mərd, qeyri-sentimental, müasir gənclik! Hər yerdə bizim tərəfimizə keçir onlar, güclülərin tərəfinə! Gənc qəhrəmanlar!

— Ürəyə bax ha!

— Deyəsən, kimsə nəsə dedi axı?.. Hə, deməli, qara basıb məni, yəqin.

Giriş qapısının ağızında nəsə bir həyəcan yarandı, adamlar piçıldıqları, yerlərindən sıçrayaraq qalxmağa, əllərini atıb salamlamağa başladılar, bütün baxışlar eyni səmtə yönəldi. Zala bir səs-küy doldu.

— Yaşasın qatillər! Yaşasın qatillər!

Kifayət qədər yaxşı geyinmiş, suyuşırın, adı görkəmli iki cavan yuxarı millənmiş iki sıra əlin arasından keçərək, mehriban təbəssümlə başlarını sağa-sola yelləyirdi. Bütün zal ayağa durmuşdu, rəqs musiqisi susdu və daha abırı orkestr hamının ayaq üstə dinlədiyi himni çalmağa başladı. Üç ofisiant səssizcə yeni gələnlərə yaxınlaşdı, tələsən metrdotel isə pivə parçları və qırmızı şərabla dolu qrafini hansısa qadınların üstünə aşındı, onlar da sakitcə və səmimi tərzdə bəyan etdilər ki, heç bir narazılıqları yoxdur, metrdotel də yalnız bundan sonra yürürək yoluna davam etdi. Zal ağızına kimi dolu idi, kimsə durub evinə gedəsi oldu, cavan oğlanlar isə boşalmış masanın arxasında oturdular.

— Lənət sənə, kor şeytan, indi hara ayaq bassan, o dəqiqli taniyırlar.

– Hə, elədir, lənət şeytana, – deyə ikincisi cavab verərək, ağızından siqaret tüstüsünü buraxdı, ayaqlarını masanın altında uzadıb sifarişi gözləməyə başladı. – Bu, deyəsən, artıq mənim zəhləmi tökməyə başlayır.

– Hə, demə daha, bilsəydik ki, qatil olmaq bu qədər çətin-dir, o balacanı, yəqin, vurmazlıq heç. Yeri gəlmışkən, o heç pis oğlan da deyildi axı.

– Hə, amma görkəmindən bəlli idi ki, bizimkilərdən deyil.

– Elədir, əlbəttə. Nə bilim nəyə oxşayırdı...

Zəncilərdən ibarət orkestr fokstrota girişmişdi, arıq bir qadın qucağında baş yaylığına bürünmüş uşağı zalda dolaşındı, ona heç restoranın işçiləri də əhəmiyyət vermədilər deyə, az sonra çıxıb getdi.

– Bu gecə meyitləri daşımağa gələcəksən?

– Meyitləri daşımağa?

– Hə də, bəzi satqınları, yeni dünyagörüşünün düşmənlərini qəbiristandan bataqlığa daşımaq lazımdır, onların yeri bataqlıqdır.

– Hə-ə..

– Hə-ə? İstəmirsən?

– Bilmirəm. Nəsə ideya aydın deyil mənə.

– İdeya? Bizim hərəkatın ideyasıdır, dostum!

– Elədir, amma... Onlar axı biz başlayana kimi ölüblər.

– Hə, nə olsun ki?

– Məncə, bu artıq işdir.

– Nə dedin? Sən istəmirsən? Rədd edirsən?

– Rədd edirəm? Mən yalnız deyirəm ki, məncə, artıq işdir bu.

– Artıq işdir! Bəlkə, sarsaq iş sayırsan bunu?

– Yox, sarsaq yox, amma...

– Qulaq as, sən nə demək istəyirsən? Tez ol, kəsəsini söylə!

– Nə demək istəyirəm?.. Nə yapışmışan yaxamdan?

– Əmrə tabe olmaqdan boyun qaçırsırsan?! Mülahizə yürüdürsən, hə?!

– Burax yaxamı, sənə deyirəm!



- Gör ürəyindən nə keçir, bu dəqiqə buraxdıq səni, gözlə!
- Buraxın məni, ay iblis balaları!
- Eştdiniz bizə nə dedi?!
- Əclaf! İmtina edirsən!.. Satqın!
- Mən imtina etməmişəm!
- Yox, etmisən!
- Nə söz güləşdirirsiniz bu satqınla! Söhbəti qurtar!
- Atəş açıldı, cansız cəsəd tappılıtı ilə masanın üstünə yixildi.
- Yiğışdırın bu leşi burdan!
- Əşı, qoyun qalsın, kimə mane olur ki.
- Caz guruldamağına davam edirdi, cavan bir qız nazik boynunu həmin səmtə çevirdi.
 - Orada nə olub, görəsən? – deyə soruşdu.
 - Deyəsən, kimisə vurdular.
 - Hə-ə.
- Kiçik bir kampaniya uzaq stolun arxasında yerləşmişdi.
- Bunların hamısı sabah nə baş verəcəyindən dəm vurur, bilirsiniz sabah nə olacaq, məncə?
- Nə?
- Bu burnufirtiqlilərin gözlədiyi qətiyyən olası deyil.
- Bəs nə olacaq?
- Hə-ə... – tənbəkisini kağıza bükdü, eşməsini qonşusundan alışdırıcı, ağızndakı tütin qırıntılarını tübürdü. – Axi biz də yeri gələndə tətiyi çəkə bilirik. Bir də ki Tanrı bilir onu, bəlkə, elə bəzi fəndləri bizdən öyrənib onlar – əgər bunu öyrənmək, ümumiyyətlə, lazımdırsa.
 - İnanıram, bu cür işlərə indiki zəmanədə təbii meyil var.
 - Əlbəttə.
 - Amma bəşəriyyəti azacıq təmizləmək heç pis olmazdı.
- Onun aşkar ehtiyacı var buna.
 - Hə, mən gücüm çatan qədər iştiraka etmirəm.
 - Gənc qadın yaxınlaşıb, sakitcə cəlladın yanında əyləşdi. O, dilənciyə oxşayırırdı, lakin başındakı yaylığı açandan sonra sıfəti qəribə, bol bir işiq saçdı. O, əlini ehtiyatla onun əlinin

üstünə qoydu, o da üzünü qadına sarı çevirdi – deyəsən, bu qadın ilk şəxs idi ki, bütün bu axşam ərzində onun üzünə baxırdı. Onun barəsində söhbətimiz hələ qarşadır.

Musiqi dəyişdi, zalın o biri başındakı orkestr klassik üslubda həzin bir tanqo çalmağa başladı. Sakit, hüzur dolu bir mühit vardi, amma bir cənaba tərs kimi tualetə çıxmaq lazımlı oldu. Qayıdanda gördü ki, estradanın arxasındaki stol ətrafında oturmuş zəncilər öz buterbrodlarını tələsik udurlar. Onlara yaxınlaşdı, hirsindən qıpqrımızı olub dedi:

– Donuz uşağı, siz nə cəsarət edirsiniz! Ağ adamlarla bir yerdə oturub yemək yeyirsiniz!

Onlar heyrətlə çöndülər. Ən yaxında əyləşəni stulundan qalxdı:

– Nə? Cənabınız nə demək istəyir?

– Nə demək istəyirəm! Nə cəsarətlə burada oturub yemək yeyirsin, murdar meymun?

Qaradərili yay kimi yerindən atıldı, gözləri parıldadı, amma başqa hərkətə ürək eləmədi.

– Hello, centlmenlər! Hello! – qəzəblənmiş cənab üzünü camaata tutub çıçırdı, neçə adam da irəli yürüüb, onları dövrəyə aldı. – Siz belə bir şey görmüsünüz? Belə iş olar! Bu meymunlar bizimlə bir yerdə oturub yemək yeyirlər!

Dəhşətli qarışqlıq düşdü.

– Həyasızlığa bax! Görünməmiş bir şeydir! Nədir, elə bilirsiniz bura meymunxanadır?! Sizcə, elədir?!

– Bütün canlılar kimi biz də yeməliyik! – zəncilərdən biri dilləndi.

– Amma adamlarla bir yerdə yox, küçük!

– Yemək yeyir bu! Siz bura çalmağa gəlmisiniz! Yeməyə yox!

– Siz bizim üçün çalmaq şərəfinə nail olmusunuz, çünkü biz sizin musiqinizdən zövq almaq istəyirik! Lakin özünüüzü ədəbli aparın, yoxsa sizi linç edərik! Aydındır?!

– Tez dırmasın yerinizə!

– Tez! Tərpənin!



Qaradərililər əmri yerinə yetirmək fikrində deyildilər.

– Bu ki əsl passiv müqavimətdir, cənablar! – nəcib görkəmli bir cənab dedi.

– Hə! Çox gözləməliyik?!

– Tez olun! Tez dırmaşın estradaya!

– Biz acıq! Yemək yeməliyik ki, çala bilək!

– Acdırular! Eşitdiniz bunların cavabını?!

– Hə, yemək lazımdır! Bizim hüququmuzdur bu, – zirpi birisi qəzəblə gözlərini parıldadıb dedi.

– İşə bir bax! Sənin hansısa hüquqların da var? Həyasız!

– Bəli, var! – zənci yaxınlaşaraq dedi.

– Nə? Ağ adama belə cavab verirsən, əclaf! – qaradərili-nin düz sifətinə zərbə endirdi.

Zənci yumaq kimi büzüsdü, heyvan təki əsdi, sonra bir göz qırpmında irəli sıçrayıb yumruğunu ona elə ilişdirdi ki, aqdərili cənab üzüstə düşdü.

Ağlasıgmaz bir qarışılıq başladı. Camaat irəli yüyürdü, bütün zal yaman qızmışdı. Qaradərililər dəstə halında sıx durmuşdular, əzələrini möhkəmlədib, tüklərini qabardaraq durmuşdular, qan çökmiş gözləri parıldayıb, qicanmış bəyaz dişləri ağarırdı, sanki, insan cəngəlliyyində əcaib vəhşi heyvanlar idilər. Atəş səsi guruldadı və bir nəfər dəstədən ayrılaraq nərilti ilə, qanı axa-axa ağların üstünə atıldı, kimi gəldi qəzəblə yumruqlamağa başladı. Qalanları da qışkırtı ilə onun dalınca atıldılar, lakin revolver atəşləri onları dayandırdı, ara vermədən atəş açılırdı, onlar da qan içində yixılaraq stolların arxasına sürüñürdülər.

– Hə, nədir, çalacaqsınız? – suyuşırın ağıbəniz bir cənab qışıraraq, öz brauningini onların gizləndiyi səmtə boşaldı.

– Yox! – qaradərililər nərildədilər.

– Bizim axı başqa orkestrimiz də var! – deyə hamını sakitləşdirmək istəyən kimsə çığırdı. – Biri də var!

– Rədd olsun sentimental zirzibil! Qoy bunlar çalsın! Qalxın görüm, qara meymunlar!

Onları sığınacaqlarından çıxardılar və ara yenə qarışdı, bayaqkindan da pis; hamı dəli olmuşdu, elə bil. Əşyalar göydə ölümsaçan mərmilər kimi uçur, küçə qadınları stulların üstünə dırmanıb ciyildəyirdilər. Zənciləri bütün zal boyu qovurdular.

– Bu nədir belə? Biz axı mədəni adamlarıq!..

– Nə?! Bu sözü bir də dilinə gətirən, təpənə bir gülə çaxacağam!

– Mədəniyyət!

Ucaboy qaradərili yumruğunu düyünləyib vəhşi heyvan kimi zalı dolaşır, qabağına çıxanı badalaqla aşırır, sağa-sola ölümcül apperkotlarını¹ yağıdırırı, lakin sərrast gülləyə tuş gəldi, sinəsindən yapışib yixildi, üzündə geniş, kinayəli bir təbəssüm donmuşdu. Qalanları dağılmış qüvvələrini bir yerə yiğib stullarla silahlandılar, qarşılara çıxanların kəllələrini dağıdırıldılar. Onlar kor bir nifrətlə vuruşur, gözlərinin ağı ilə dörd tərəfə kin-küdürət yağıdırıldılar – ta məglub olub yerə sərilənə kimi.

– Dişləyirsən, qorxaq köpək! – Hərbi geyimli bir nəhəng yerdə yarımcən uzanmış, dişlərini onun ayağına keçirmiş qaradəriliyə nərildədi, tapançanın lüləsini aşağı yönəldib atəş açdı. Qaralar ibtidai dövrün meşəsindəymişlər kimi, döyüşçü çağırışları qışdırır, ağlar isə özlərini qorxutmağa imkan verməyərək, mövqelərində silahın köməyi ilə möhkəm dururdular, revolver atəşləri pulemyot kimi şaqqıldayırdı. Bu qızığın, qəzəbli bir döyüş idi.

İki cavan qatil bu döyüşdə iştirak etmirdi, oturub baş verənlərə göz qoyaraq əylənirdi – onlar öz işlərini görmüşdülər artıq.

Nəhayət ki, sağ qalmış zəncilər künçə sıxışdırılıb mühasirəyə alındılar. Onların müqaviməti qırıldı, ümidi ləri qalıbların insafına qaldı.

– Hə, belə olar! – deyib, ağlar nəfəslərini dərdilər.

– Dırmaşın estradaya, tez!

¹ Apperkot – ilkin təsəvvürlərə və təcrübəyə əsaslanan qavrayış.



Inventas vitam
juvat excusisse
per artes

Qaradərililəri estradaya itələdilər, məcbur etdirilər ki, alətlərini götürsünlər.

Əyninə smokinq geymiş cüssəli bir cənab onlarla üzbeüz stula dırmanıb, revolverinin lüləsini üstlərinə yönəldti.

– Kim calmasa, gəbərdəcəyəm! – deyə elan etdi.

Zəncilər çaldılar. Dəli kimi, qanı axan üzlərindəki qan çökmiş gözlərini bərəldərək, qanlı əlləriylə quduz kimi ələrdilər. Bu, indiyədək eşidilməmiş sərsəm, gecəyarısında cəngəllik ulartısı kimi, dəhşətli bir musiqi idi, gün batandan sonra meşədə toplaşan vəhşi qəbilənin ölüm təbillərini xatırladırdı. Nəhəng qamətli bir zənci hamidan öndə duraraq, dişlərini sixib dəli kimi təbil ələrdi, başındaki yaradan qan boynundan keçib üzüaşağı axırdı, cirilmiş köynəyi al-qırımızı idi. O, qanlı yumruqlarını təbilə döşəyir, döşəyirdi və qalan alətlərin səsi təbilin şimşək gurultusuna qarışaraq anlaşılmaz bir səs yaradırdı.

– Əla! Əla!

Ağlar oynayır, musiqinin ritminə uyğun atılıb-düşürdürlər. Zalın hər tərəfində oynayırdılar, hər yan qaynayı, cadugər qazanındakı iksir kimi piqqıldayırdı. Sifətlər döyüsdən və zalın istisindən yanındı, ağır buxar boğucu dalğalarla ətrafa yayılır, can verənlər masaların arasında uzanıb xırıldayırlılar, rəqs edən cütlər yerdəki cəsədləri ayaqlarıyla itələyirdilər. Tavanın altındaki şar rəngdən-rəngə düşərək, pis qoxulu, boğucu havada hərlənirdi. Qadınlar şəhvət və gözəllikdən parıldayırlar, qanı axan zənciyə alovlu baxışlar yollayırlar, ayaqlarını kavalərlərinin ayaqları arasından irəli uzadırdılar, baxışlardan və kəmərdən sallanmış revolverin hərarətindən alovlanan kişilər isə qadınları özlərinə daha bərk sixurdılar. Görünməmiş bir ruh yüksəkliyi hakim idi zalda.

Ruh yüksəkliyindən qıpçırmızı pörtmüs, yaxalığı davada cirilmiş bir cənab cəlladin yaxınlığındakı stolun üstünə sıçrayıb, brauninqini havada silkələyirdi.

– Qələbə bizimdir, dostlar! Bizim əleyhimizə bütün qiymət cəhdləri əbəsdir! Qayda-qanun! İntizam! Biz onların

naminə qalib gəlirik! Biz dünyada hökmranlığınımı bu yolla quracağıq! – deyə o, əl-qol oynadaraq çığırırdı, ətrafında nit-qinə qulaq asmaq istəyən bir dəstə də toplanmışdı. – Və bu əlamətdar gündə, öz irqimizin bütün başqa irqlər üzərində hakimliyini təsdiq etdiyimiz bir gündə hər şeydən artıq qiymətləndirdiyimiz bir peşənin nümayəndəsini aramızda görməkdən xoşbəxtik! Cəllad bizim aramızdadır! Biz onun burada olması ilə fəxr edirik, çünkü onun burada olması əzəmətli bir zəmanədə yaşadığımız sübutudur, əgər kimsə buna inanmırda, qoy indi inansın! Şərəfsizlik və zəiflik əsri artıq geridə qalıb və bəşəriyyət yeni şəfəqin intizarındadır! Cəlladin qüdrətli fiquru bizə inam və dəyanət verir! Qoy bizi o aparsın irəli – arxasınca tərəddüdsüz irəliləyəcəyimiz yega-nə şəxs!

– Səni salamlayıraq, ey bizim rəhbərimiz, sənin müqəddəs rəmzlərinlə, həyatımızda ən dəyərli simvollarla bəşəriyyət tarixində yeni era açacağıq! Qan – budur insanın rəngi! Və biz bilirik ki, sizə layiq olacağıq! Arxayıңıq, sən bizə ürəklə etibar edə bilərsən, biz ucadan elan edirik: “Eşq olsun sənə! Eşq olsun!”

O, masanın üstündən yerə atıldı, nəfəsini birtəhər dərib, öz kumirinə sarı getdi. Cəllad başını qaldırmadan, qımıldanmadan ona nəzər saldı və heç bir cavab vermədi. Alovlu cənab bundan bir az çəşdi, bilmirdi ki, nə etsin.

– Eşq olsun! – deyə əlini yuxarı qaldıraraq bir də qışqırıdı və yenə də inamsız. Ətrafdakılar da həmin hərəkəti təkrar etdilər.

Cəllad bir kəlmə demədən onlara baxırdı.

– Siz... siz məgər cəllad deyilsiniz? – deyə bəlli bir inamsızlıqla soruştular.

Onların müraciət etdiyi şəxs əlini cəllad damğası vurulmuş alnından çəkdi – kütlədən heyranlıq dolu sədalar ucaldı.

– Bəli, mən cəlladam! – dedi və ayağa qalxdı, özünün qan rəngli paltarında əzəmətli, qorxunc görünürdü. Hamının



Inventas vitam
juvat excusisse
per artes

nəzərləri ona yönəldi və guruldayan, ulayan zala elə bir sakitlik çökdü ki, onun nəfəsinin səsi də eşidilirdi.

— Zamanın binəsindən öz işimlə məşğulam, sonu isə hələ görünmür. Minilliklər gözlərim öündə sayırış, xalqlar doğulur, xalqlar zülmətdə məhv olur, hamidan sonra təkcə mən qalıram, üstü qanlı və onların dalınca baxıram — yalnız mən qocalmırıam. İnsanlara sadıq qalaraq onların yoluyla gedirəm, onların tapdaladığı elə bir gizli yol yoxdur ki, orada tüstülü tonqalımı çatmamış olum, torpağı qanla suvarmayım. Əvvəldən sizin ardınızca gedirəm və dövrünüz başa çatana kimi sizinlə olacağam. İlk dəfə ilahi vəhydən nəzərlərinizi göylərə sarı çevirəndə mən sizin üçün qardaşınızı kəsdim, onu qurban etdim. Onun ürəyini çıxararaq alovun içində atanda küləkdən əyilən ağaclar və sizlərin üzündə oynayan tonqal işığı bu günə kimi yadımdadır. Həmin gündən etibarən, çoxlarını günahlı-günahsız Tanrıya və İblisə, göylərə və cəhənnəmə qurban etmişəm. Xalqları yer üzündən silirdim, imperiyaları dağıdıb xarabaliqlara çevirirdim. Sizin istədiyiniz hər şeyi edirdim. Qərinələri məzarlara gömərək qanlı qılincima söykənib bir anlıq dayanırdım, ta ki yeni nəsillər məni cavan, hövsələsiz səsləriylə çağırana kimi. İnsan dənizini qanlı köpüyü üzə çxana kimi çalxalayırdım və onun narahat səsini əbədilik kəsirdim. Peyğəmbərləri və xilaskarları dinsizlik üstə tonqallarda yandırırdım. İnsan ömrünü gecə və zülmət burulğanına gömürdüm. Hər şeyi sizin üçün edirdim.

İndiyə kimi də məni səsləyəndə, gedirəm. Mən ətrafımı seyr edirəm: yer üzü qızdırma içində, hərarətdən alışır, göylərin ucalığından isə quşların hüznlü çıçırtıları eşidilir. Şərin toxumlayan vaxtıdır! Cəlladin gələn vaxtıdır!

Günəş buludlar içində boğulur, onun nəm çəkmiş kürəsi laxtalanmış qan ləkəsi təki közərir. Qorxu və həyəcan gətirərək, çöllərdən keçib məhsulumu yiğirəm. Mənim alnimda cinayətin damğası var, mən əbədilik məhkum olunmuş, lənətlənmiş şərin öziyəm. Sizə görə. Mən sizə qulluq etməyə

məhkumam və öz qulluğumu dəqiq edirəm. Minilliklərin qanı mənim ciyinlərimi əzir. Mənim ruhum sizin qanınızla doludur! Gözlərimin önündə qanlı pərdə var, insanlar arasından ulartı gələndə heç nə görmürəm! Qəzəblə hər şeyi, hər yanı dağıdırıram, sizin bütün istədiklərinizi eləyirəm! Mən sizin qanınızdan koram! Batininizdəki əsir mənəm! Siz mənim zindanımsınız, bu zindandan qurtuluş yoxdur!

Axşamın sükütündə, öz evimin pəncərəsi önündə – çəmənliliklərin, bütün gül-çiçəyin dinclik içində uyuduğu və ağacların dərin, qəribə bir dinməzliyə qərq olduğu pəncərənin önündə duranda taleyim məni əzir, boğur. Mən halsız düşərdim, əgər yanında bu olmasaydı. O, dilənçiyyə bənzəyən qadına baxdı, baxışları toqquşdu. Üzümü çevirirəm, çünkü yer üzünün gözəlliyinə dözə bilmirəm. O isə elə hey dayanıb baxır bu mənzərəyə – ta zülmət çökənə kimi. O da mənim kimi bizim ümumi evimizdə əsirdir, lakin o, yer üzünün gözəlliyinə baxıb yaşaya bilir. Cəlladin evini o təmiz saxlayır və onu elə yiğisdirir ki, elə bil, insan evidir. Mənim nahar etdiyim masa-yə süfrə salır. Onun kimliyini bilmirəm, lakin o, mənimlə mehribandır. Həyətdə hava qaralanda o, əliylə mənim alnımı sığallayıb, deyir ki, orda daha cəllad damğası yoxdur. O, hamı kimi deyil, o məni sevə bilir. Mən insanlardan onun kimliyi barədə soruşmuşam, lakin onu tanıyan yoxdur.

Deyə bilərsinizmi, məni niyə sevir, niyə evimizə əl gəzdərir? Mənim evim cəllad evidir! Başqa heç bir şey ola bilməz! Vücudumu çulğamış çıxılmazlıq daha dəhşətli olardı onda!

Onun qucağında uyumasını gözləyirəm, sonra qalxbı isti olsun deyə, üstünü yaxşıca örtürəm və sakitcə yiğisirəm ki, onu oyatmayım. Evdən səssiz çıxıram ki, gedib gecənin işini görəm, yer kürəsinin üzərinə sərilmüş qorxulu göyləri görürəm. Yaxşı ki, o oyanmadı. Yaxşı ki, mən öz ağır yükümlə təkbətək qalmışam. Lakin biliyəm, o qayıtmağımı gözləyəcək, işimi görüb əldən düşmüş halda, qan içində gələndə məni qarşılıyacaq.



Inventas vitam
juvat excusisse
per artes

Niyə hər yükü öz ciyinlərimdə çəkməliyəm? Niyə hər şey mənim ciyinlərimə yixilməlidir? Bütün qorxu, bütün günahlar, bütün törətdikləriniz! Niyə axıtdığınız bütün qanlar içimdən səslənməlidir ki, ömrümüzdə dinclik tapa bilməyim! Qatillərin lənəti və günahsız qurbanların şikayəti – niyə bəd-bəxt ruhum hər şeyə görə əzab çəkməlidir?

Məhkumlar öz talelərini mənim ciyinimə yixırlar – onların ölümün intizarını çəkərkən danışdıqlarına qulaq asma-maga çalışıram, lakin onların sözləri mənim içimdə qalır. Uzaq minilliklərin sədasi içimdən səslənir, hamının unutduğу, həyatı əlindən alınmış, amma içimdə öz köhnə həyatlarını yaşayan səslər! Qanınızın qoxusu ürəyimi bulandırır, məni günahın unudulmazlığı ilə əzir!

Sizin taleyinizi öz ciyinimdə daşımalyam, sizin yolunuzla yorulmadan addımlamalyam, baxmayaraq ki, özünüz çoxdan bəri öz əməllərinizdən qəbirdə dinclik tapmışınız!

Kim elə dərin qəbir qaza bilər ki, məni orada basdırmaq mümkün ola! Məni unutdurmaq üçün! Kim mənim ciyinlərimdən lənət yükünü qaldıraraq, mənə ölüm sükütu bağışlaya bilər! Heç kəs! Çünkü heç kəs bu yükü ciyinimdən ala bilməz!

Hələ Tanrı olan zamanlar, bir dəfə onun yanına getdim ki, ehtiyacımı bəyan edim. Bəs cavab nə oldu onda? Yadimdadır, bunu ona görə elədim ki, xilaskar olduğunu söyləyən bir adamın qarovalunu çəkəsi olmuşdum. O, sizin yolunuzda əzab çəkib ölmək istəyirdi ki, sizə nicat verə. O, mənim də yükümü almaq istəyirdi ciyinlərimdən.

Mən onun sözlərində məna tapa bilmirdim, çünkü görür-düm ki, zəif, gücsüzdür, hətta adı kişi gücünə belə malik deyildi və ona yalnız gülürdüm. Özünü Məsih adlandırır, yer üzündə sülh üçün moizə edirdi – elə buna görə də məhkum olundu. Hələ uşaq olanda başa düşmüşdü ki, insanların yolunda əzab çəkerək ölməlidir. O, öz uşaqlığından çox danışındı – onlar həmişə uşaqlıqlarından danışırlar – Qalileya adlandırdığı çox qəşəng diyardan danışındı, deyirdi oralar

gözəl imiş – həmişə belə deyirlər. O yerlərdə ilin yaz aylarında dağlarda gül-çiçək bol olarmış, bir gün dayanıb çiçəklı çəmənlərə baxanda başa düşübmüş ki, Tanrıının oğludur. Bədbəxt bir divanə idi, onun söhbətlərinə qulaq asan kimi bunu anlamışdım. Çiçəklərə tamaşa edəndə ona əyan olur ki, insanlara təlqin edəcəyi təlim nədən ibarətdir, onlara nələr deməlidir, deyəcəkləri yer üzündə dinclik, sülh barədəydi. Mən ondan soruşdum ki, bu dünyada hüzur içində yaşaya biləcəyi halda, niyə ölməlidir, cavab verdi ki, belə olmalıdır, onun gizli razılığı var buna. Çünkü atası ona belə deyib, ata deyəndə Tanrıının özünü nəzərdə tuturdu. O, öz inancında saf uşaq kimi dönməz idi.

Lakin vaxt yaxınlaşanda elə başqları kimi qorxdu, titrədi və görünür, daha əvvəlki kimi inamı yox idi söylədiklərinə. Mən ona heç nə demirdim, içindəki qorxu ilə təkbətək qalmışdı və nəzərləri hərdən, elə bil, çox uzaqlara zillənirdi. Sankı, uşaqlıq çağının oylaqlarını, gül-çiçəkli çəmənləri bir də görmək isteyirdi.

Onun qorxusu get-gedə güclənir, güclənirdi. Dizi üstə düşüb piçiltiyla dua etməyə başladı: "Mənim qəlbim ölüm kədəri içindədir. Əziz atam, əgər mümkünə, bu nəsibi məndən yan keçir!" Vaxt yetişəndə məcbur oldum onu dalimca sürüyüm.

Xaçını daşimağa zorla gücü çatırdı, əldən düşüb ləngər-ləyirdi, baxdim, yazığım geldi və xaçı alıb, yolun bir qismini özüm apardım. Bunu ancaq mən elədim, başqları etmədi. İnsanların yolunda çiyinlərimə tökülen yükün ağırlığı ilə müqayisədə bu nə idi ki.

Onu xaçın üstünə qoyanda hələ mismarlarını çalmamışdan, adəti üzrə, üzr istədim ondan. Bilmirəm niyə, amma onu qətlə yetirmək mənim üçün çətin idi. Bax onda mənim üzümə mehriban, qorxmuş gözləriylə baxdı – canı gözüylə yox, adı, bədbəxt bir adamın gözləriylə. "Mən səni bağışlayıram, qardaşım", – deyə sakit səsiylə cavab verdi mənə. Yaxınlıqda



dayananlardan biri israr edirdi ki, o, bu sözləri deyəndə alınimdakı cəllad damgası yoxa çıxdı, hərçənd buna özüm inanmırıam.

Bilmirəm niyə məni qardaş çağırdı! Amma bu bircə kəlmə sözə görə mənə elə gəldi ki, öz doğma qardaşımı çarmixa çeki-rəm. O vaxtdan bəri əllərimdən keçən insanların heç birini öldürmək mənə bu dərəcədə çətin olmayıb. Vəzifəni icra edər-kən hərdən qeyri-ixtiyari öz qurbanına nəzər salmali olursan – yox, o, mənim əvvəlki qurbanlarımın heç birinə bənzəmirdi.

Həmin o sözləri deyəndə mənə baxan gözlərini heç vaxt unuda bilmərəm!

O qədər gözəl xatırlayıram ki! Bütün səsləri və tökülen bütün qanları – sizin çoxdan unutduğunuz hər şeyi içində saxlayan mən!

Mən niyə əzab çəkməliyəm? Mən niyə hər şeyi öz çiyin-lərimdə daşımaliyam – sizə görə! Niyə sizin günahlarınızı öz üstüm götürməliyəm?

Mən axı onu həyətdə qamçı ilə də döyməli oldum, guya, bunsuz ölməyəcəkdi – onun bədəni mənim əllərimin altında yaralandı, şışdı. Və hər şey məni o dərəcədə bezdirdi ki, onun xaçını zorla qaldıra bildim.

İnsanlar isə mən onu qaldıranda sevindilər. Onu, nəhayət ki, çarmixda görəndə qışqırır, atılıb-düşürdülər. Mən hələ edam təpəsində belə şadyanalıq görməmişdim! Ona kinayə edir, məsxərəyə qoyurdular, yazılı söyürdülər, özünü onların peygəmbəri, Məsihi – ya nə bilim nəyi saydığınə görə... Ona sarı tüpürür, əzablarına gülürdülər. O, gözlərini yummuşdu ki, nicat vermək istədiyi insanları görməsin. Bəlkə də, çalışırdı ki, hər halda, çar olduğu, Tanrı tərəfindən seçildiyi barədə düşünsün. Adamların hördüyü tikanhı çələng onun qanlı başında gülməli şəkildə yana əyilmişdi. Mən baxa bilmirdim, üzümü yana çevirdim.

Lakin canı çıxmamışdan əvvəl bütün yer üzünü zülmət basdı və mən onun gur səslə qışqirtısını eşitdim:

– Mənim Tanrım, mənim Tanrım, niyə məni tək qoymusan?

Bunu eşidəndə heç tabım qalmadı baxmağa. Az sonra öldü, çox şükür. Biz o dəqiqə cərmixdan çıxardıq onu, çünkü şənbə günü yetişirdi, cəsədi cərmixin üstündə asılı qoymaq olmazdı.

Həmi şənbəyə hazırlaşmaq üçün gedəndə və ətraf boşalanda, mən orada, edam təpəsində meyit iyi və üfunət içində oturmuşdım. Yadımdadır, gecədən xeyli keçənə kimi ulduzlu səmanın altında oturaraq qaldım. Elə onda da ağlıma gəldi ki, ayaqlarım məni Tanrıya sarı aparsın, onunla bir söhbət eləyim.

Yeri tərk eləyib göylərə yollandım, burada heç olmasa rahat nəfəs almaq mümkün idi. Elə hey gedirdim, gedirdim, nə qədər getdiyimi də bilmirdim. Tanrı dəhşətli dərəcədə uzaqlarda idı.

Nəhayət, onu gördüm öz qarşında: o, göylərin ənginliyindəki taxtında əzəmətlə oturmuşdu. Tələsik yaxınlaşdım, qanlı baltamı taxtın qabağına qoydum.

– Məni öz peşəm bezdirib! – ona dedim. – Bəs deyil bu peşə ilə məşğul olmağım?! Vaxtdır, məni azad et!

O isə boşluğa baxaraq oturmuşdu, tərpənmirdi, daşdan idi, elə bil.

– Eşidirsən?! Cəlladlığım bəs elədi mənə! Bundan artıq dözə bilmirəm! Qan, dəhşət, sənin razılığınla baş verən bəlaların içində daha yaşaya bilmirəm! Nədir axı bunun mənası, deyə bilərsən mənə?! Mən öz işimi dəqiq görürdüm, nəyə gücüm çatırdısa əsirgəmirdim, lakin daha qüvvəm qalmayıb! Daha dözə bilmirəm buna! Bəsdir! Eşidirsən?!

Lakin o, məni görmürdü. Gipgirdə, boş və cansız gözləri səhra kimi boş ənginliyə dikilmişdi. Qorxu girdi vücaduma, dözülməz bir çıxılmazlıq içindəydim.

– Bu gün sənin doğma oğlunu cərmixa çəkdir! – deyə vəhşi qəzəb içində çığirdim. Amma onun sərt, hissiyyatsız sıfətində bir cizgi də tərpənmədi. Sanki, daşdan yonulmuşdu bu sıfət.



Inventas vitam
juvat excusisse
per artes

Buz kimi sükutun içində durmuşdum və əbədiyyətin küləyi özünün soyuq nəfəsi ilə içimdən keçirdi. Nə edəydim? Kiminlə danışaydım? Heç nə yox idi! Baltamı götürüb, elə gəldiyim yolla qayıtmaq qalırdı mənə.

Başa düşdüm, çarmixdakı onun oğlu deyildi. O, bəşər nəslindən idi, özləriylə necə davranışırlarsa, onunla da elə davranışmışdlar, burda təəccübü lə nə vardi ki. Onlar özlərindən cəmi birisini çarmixa çəkmışdilər, adətləri üzrə. Mən içimdə etiraz, narazılıq soyuqdan dona-dana qayıdırıdım.

O da başqları kimi öldürdü, sakitlik tapdı. Bədbəxt, məhkum ruhum isə həmin yolla hələ də addımlayır və əsrlər durduqca addımlayacaq. Yer üzünə qayıdırıb həmin ağır yola bir də qədəm basmaliydim – başqa nəsibim yox idi. Mənə heç kəs nicat verə bilməz!

Yox. O, insanların xilaskarı deyildi. Onun təki birisinin buna gücü çatardı ki! Onun yeniyetmə kimi nazik qolları vardı, onlara mismar çalandı elə yazığım gəlirdi ki, əzab çekirdim, çalışırdım mismarlar nazik sümüklərinin arasından keçsin. İnanmirdim ki, xaçdan asılanda, bu qollar onu saxlaşın. Belə bir adam insanları xilas edə bilər?!

Xaçdan çıxarmaq vaxtını bilmək üçün onun böyrünü deşəndə artıq ölmüşdü, adətən, çarmixdakı adamlar nə vaxt ölürdüsə, onlardan xeyli tez tapşırılmışdı canını.

Bu bədbəxtin harası xilaskar idi?! O, sizə necə kömək edə bilərdi?! Mənim yüküm necə çəkə bilərdi?! O, haradan insanların Məsihi oldu?! Anladım ki, niyə sizə mən qulluq etməliyəm! Niyə siz həmişə məni çağırırsınız!

Mən sizin Məsihinizəm, alnında cəllad damgası olan Məsihiniz! Sizə yuxarıdan göndərilmiş xilaskar!

Yer üzündə düşməncilik və pis xislətlər naminə!

Siz Tanrıınızı daşa döndərmisiniz! O lap çoxdan ölüb. Mən isə – sizin Məsih – sağam! Mən onun əzəmətli zəkasının bəhrəsiyəm, məni onunla birlikdə yaratmısınız və mən o, hələ güclü olanda doğulmuşam – o, hələ yaşayanda, nə

istədiyini biləndə, bunun hansı mənə ehtiva etdiyini biləndə! İndi isə o, taxtında hərəkətsiz ucalıb, zaman onu xəstəlik kimi ehmallıca aşındırır, öldürücü külək isə tozunu göylərin nəhayətsizliyinə sovurur. Mən – sizin Məsih isə sağam! Sağam ki, siz sağ qala biləsiniz! Mən yer üzündə döyüş yolumu keçirəm və hər gün sizi qan içində xilas edirəm! Siz isə məni çarmixa çəkməzsiniz!

Mən qurban gedərək ölməyin xiffətini çəkirəm – bir zamanlar bədbəxt, köməksiz qardaşım kimi. Çarmixa mismarlanaraq ruhunu azadlığa buraxmaq, dərin, mərhəmətli zülmətdə ərimək! Amma biliyəm, mənim üçün belə bir an heç vaxt olmayıacaq. Nə qədər ki siz varsınız, mən də öz işimi görməliyəm. Xaçımı heç vaxt qaldıran olmayıacaq! Nəhayət, mən öz işimi başa çatdıracağam, yer üzündə mənlik iş qalmayıacaq, bax onda mənim narahat ruhum atamın ölüm yatağı olan Kainatın gecəsində yorulmadan uçacaq – sizin naminizə etdiklərimin peşmanlılığı və qorxusu içində!

Buna baxmayaraq, həmin günü arzulayıram. Sonun yetişməsini arzulayıram ki, ağır günahlarımı bir az da artırmayım.

Mən sizin yer üzündən silinəcəyiniz günü, başınızın üstündə qaldırdığım qlinch əlimin, nəhayət ki, aşağı enəcəyi günü arzulayıram. Sükut hökm sürür, məni çağırıran xırıltılı səslər artıq yoxdur, tək-tənha durub ətrafıma baxıram və biliyəm ki, hər şey bitdi artıq.

Qanlı baltamı bir zamanlar buralarda yaşamış insan nəslinin xatırəsi kimi bomboş torpağa tullayaraq əbədi zülmətə gedirəm!

O, sərt və alovlu nəzərlərini adamların başı üzərində dolandırıb sonra qarşısındaki masanı itəldi, qəzəbli addimlarla çıxışa tərəf getdi. Lakin qapının dəstəyindən yapışanda bayaq yanında oturmuş, dilənciyə bənzəyən, sıfəti mübhəm və əzablı xoşbəxtlikdən nur saçan qadın yerindən qalxaraq, sakit, aydın səslə onu dindirdi:



Inventas vitam
juvat excusisse
per artes

– Sən bilirsən ki, yolunu gözləyəcəyəm! Əldən düşmüş, qan içində gələndə ağcaqayınların arasında gözləyəcəm. Başını çıynımə söykəyəcəksən və mən də səni sevəcəyəm. Alişan alını öpərək, əlinin qanını siləcəyəm.

Sən bilirsən ki, yolunu gözləyəcəyəm!

Cəllad onun üzünə sakit, qüssəli bir təbəssümlə baxırdı. Küçədən boğuq təbil gurultusu gəlirdi, ayaq saxlayıb qulaq verdi. Sonra bir əliylə kəmərindən yapışıb şəfəqin alatoranına doğru addımladı.

DÜNYADA QONAQ

Başqaları kimi, bu İsveç şəhərciyindəki dəmir yol stansiyasının nəzdində də restoran vardı. Tikilinin özü reqlərlər o qədər yaxın idi ki, hər şey parovoz tüstüsünün hisinə bulaşmışdı, yoxsa bu bina ağappaq olardı, sanki, nağıllardakı saraylar, sehrlə qəsrlər kimi tikmişdilər onu. Diş-diş qüllələri, heç kəsin çıxmadığı eyvanları başdan-ayağa oymalardan, yapmalardan ibarət, gül dibçəkləri üçün nəzərdə tutulmuş taxçaları; damında isə lüt flaştoku vardı binanın. Bütün bunlara rəğmən, bu, sadəcə olaraq, töküüb-itən, köhnə, hisə bulaşmış bir tikili idi. Amma heç boş olmazdı, hətta nəsə bir bayramsayağlığı da vardı; stansiyadan keçənlər bura bir parça pivə içmək üçün, qatarları yola düşənədək toqqalarının altını bərkitmək üçün baş çəkirdilər, axşamlar isə restoranın bağçasında musiqi səsləndirdi. Hə, bu saraydan saray kimi istifadə etmirdilər, buradaki ziyafətlər bitib-tükənmirdi, onların əvvəli və axırı bilinmirdi deyə, bina da bu kökə düşmüşdü. Linoleum sürtülərək cirilmiş, məxmər divanların oturacağı yağılanaraq, yaprıxmış, üçüncü dərəcəli kafenin çopur döşəməsi qarın vermişdi; stilları laxlayır, oturacaqları deşik-deşik idi, amma heç kim buna fikir vermirdi, bu heç kəsin qarşısını kəsmirdi, müştərilər bura dəstə-dəstə gəlir və içəri girən kimi də yemək tələb edirdilər. Onları bu sarayda hansısa sonsuz ziyafətə çağırın yox idi, amma yenə gəldilər, qatarları yolunu dəyişənə kimi, perrondakı zəngin səsi onları yenidən yola düşməyə çağırana kimi yeyib-içirdilər. Burada sakitlik yox idi, daim tələsən sərnişinlər qaynaşıldılar. Diş-diş qüllələrlə, flaştoklarla, eyvanlarla, boş taxçalarla bəzənmiş qəsr isə yerində durmuşdu özü üçün – ətrafına uyuşmayan nağılvari bir əzəmətlə, hamını daimi ziyafətə səsləyərək durmuşdu.



Binanın üst mərtəbəsini mənzilə ayırmışdalar, orada çoxu-
şağılı ailə yerləşirdi. Görünür, üst mərtəbəni əvvəlcə vağzal
mehmanxanası etmək istəyirmişlər, uzun və qaranlıq dəhliz
boyu bir neçə nömrə yerləşərdi, amma bu istəkdən bir şey
çixmamışdı deyə, cəmi iki otaq və mətbəx düzəltməklə kifa-
yətlənmışdilər ki, onlarda da bir ailə lap bineyi-qədimdən
yaşayırırdı. Onlar bura təzə köçəndə cavan ailə üçün bu otaq-
ları hətta böyük də saya bilərdin, lakin sonra bir-birinin dalın-
ca uşaqlar doğuldu, ailə böyüdü və mənzil darlıq etməyə baş-
ladı. Amma bu barədə heç kəs düşünmürdü, bura yuva idi,
yuvanı isə atıb getmirlər. Dar otaqlara işıq pis düşürdü; hər
otağın üç pəncərəsi lap tavanın altında qərar tuturdu; onları
gözəllik üçün düzəltmişdilər, elə bil, qeyri-adi fasadın gözəl-
liyi üçün. O qədər də zərif əl işi olmayan köhnə mebeli isə,
görünür, ailə haradansa əldən-ayaqdan uzaq yerlərdən almışdı.

Zalda toxunma süfrəli böyük, dəyirmi stol dururdu; bazar
günüleri ailə onun ətrafında toplaşar, həftənin bütün qalan
günüleri isə yeməklərini mətbəxdə yeyərdilər.

Divarın birində Lüterin təsviri olan oleoqrafiya asılmışdı,
o biri divarda şüşəli çərcivənin içində, parça üzərində ilmə-
ilmə toxunmuş əlifba vardi. Komodun üstündən rəf asılmışdı,
içində də köhnə, cildi sürtülmüş incil, Arndtn moizələri və
qızlara kilsə icmasına qəbul olunanda bağışlanmış iki dənə
üz qabığı mumlu kağızla örtülmüş təzə İncil vardi. Vəssalam,
başqa bir şey yox idi. Alabəzək qurama xalçalar, demək olar
ki, bütün döşəməni örtərək addım səslərini boğurdu. Evdə,
darısqallığa baxmayaraq, demək olar ki, daim sakitlik idi.

Pəncərələrin altında divar səki kimi bir çıxıntı yaradırdı,
balacalar orada oturmağı xoşlayırdılar, körpə quş balaları
yuvasından boylanan kimi, oradan boylanardılar. Hərəsinin
öz oturacağı vardi, özünküñü deyəndə bir az böyük çıxır,
böyüklər daha istifadə etmədikləri oturacaqları uşaqlara ver-
mişdilər. Hər uşağın öz oturacağı olur axı. Amma burdakı
oturacaqlar pəncərədən bayırə baxmaq imkanı da verirdi.

Orda, pəncərənin altında isə qatarlar dalbadal gəlir, yollarını dəyişir, gedirdi; parovoz fit verə-verə vaqonları vağzala çəkirdi, vaqonlardan perrona isə əl-qol atan bələdçilər birinci tullanırdılar. Bu pəncərədən nələr görməzdin! Hərdən külek tüstünü içəri qovurdu, gərək tez pəncərəni bağlayaydın. Bağlayan kimi də evin sakitliyindən qulaq çəkilirdi və vağzalın gurultusu artıq çox uzaqlardan gəlirdi, sanki. Lakin pəncərədən həmişə elə eyni şeylər görünürdü: perronda durmuş qatar bir azdan tərpənir, sonuncu vaqonun arxasındaki nömrə lövhəsi parlayıb, yox olur, parovoz yolunu dəyişirdi – həmisəki mənzərə. Pəncərənin çərcivəsinə daim his hopurdu və əlinə cindir alan ana onu nə qədər təmizləsə də, hisin yağıqarası yenə peyda olurdu.

Belə sakitliyə nadir yerlərdə rast gələrsən. Ataları yemək üçün evə gəlirdi. O, dəmiryolcu idi, elə buna görə də burada yaşayırdılar. Əvəzində, ana həmişə evdə olurdu, daim iş görür, küçəyə nadir hallarda çıxırı. Ağbəniz idi, aydın, boz-göyümtül gözləri və düz taqla ayırdığı seyrəlmış saçları vardı. Yer üzündə ağbəniz adamlar nadir deyillər, lakin elələri də var ki, ağbənizlik onların yalnız zahirini deyil, həm də bütün davranışını, həyatını çulğayır və onlar bu işqli rəngdə özlərinə bir istinad nöqtəsi, bir kömək tapırlar. Belə adamlar, əksərən, kövrək, zəif görünürler, sanki, küləksovuracaq, öziylə aparacaq indicə. Lakin güclü, həddindən ziyadə sərt bir əl özünün ehtiyatsız hərəkəti ilə onları məhv edib, yer üzündən silsə, dünya şirin yuxusundan ayılaraq ətrafına baxanda yalnız acı, xoşagəlməz həqiqətlər görər. Həmin bu insanlar elə heyrətamız gücü malikdirlər ki, yer üzündə qətiyyən solğun kölgə kimi sürünmür, sakit və inamla addımlayırlar, sanki, onlara qələbə çalmağın qeyri-mümkünlüyünü özləri də gözəl bilir, daim belə qalaçaqlarına, heç bir şər qüvvənin təsirinə uymayacaqlarına əmindirlər. Onlar, sanki, zamanların sınağından çıxmış qədim, əbədi, ilkin bir irqə mənsubdurlar. Nə qədər ki həyat var, onlar da olacaqlar və dünya öz şirin yuxusundan heç vaxt oyanmayacaq.



Inventas vitam
juvat excusisse
per artes

Anaları da bu irqdən idi. Onda diqqəti cəlb edən qeyri-adi heç nə yox idi, bütün günü otaqlarda, mətbəxdə öz işini görür, uşaqları sakitləşdirir, qabları, paltarları yuyur, ütüləyirdi. Boş vaxt tapanda da yırtıq-yamaq edirdi. İşini görə-görə böyük övladlarının zarafatlarına məmənuniyyətlə qulaq asırdı, elə-belə oturub dincələndə isə əllərini dizlərinin üstü-nə qoyub, dərindən nəfəs ala-alə uşaqlarından, sanki, uzaqlaşır, aralanırdı. Axşamlar o ya “İncil” oxuyardı, ya da ki dua kitabçası. Piçılıyla, az qala, içində oxuyardı. Çırağın zəif işığında üzünün cizgiləri silinir, nazik dodaqları aramsız tərpənirdi. Amma onda, həqiqətən, qeyri-adi heç nə yox idi. Axi belələri dünyada nə qədər desən var.

Ataları axşamlar evə gələndə mundirini çıxarıb, əlindəki fənəri söndürür, əski ilə təmizləyib, dəhlizə qoyurdu, çünkü yanacağı balıq yağı olduğundan yaman his eləyirdi. Sonra da masa arxasında oturub, vaqonların nömrələrini qeyd edə-edə hansılarını boşaltmaq, hansılarını isə yükləmək lazım olduğunu götür-qoy edir, sabah nə iş görəcəyindən danışındı. Yeməkdən sonra isə o da “İncil”i götürüb oxuyurdu. Anaları da, ataları da “İncil” oxuyurdular deyə, kimsə cinqirini çıxara bilməzdi, bu sükütu pozmamaq uşaqlar üçün yaman çətin idi. Onlar susub durmağa məcbur idilər, sükutun ağırlığı isə onları sixır, əzirdi. Aşağıdan, üçüncü dərəcəli kafedən içki içənlərin səs-küyü, bağırtıları gəlirdi, amma bu, hesabdan deyildi, bu səslər qətiyyən diqqət yayındırmırıldı. Əgər qatar stansiyaya bivaxt yaxınlaşırdısa, ataları əlində “İncil” pəncərəyə yanaşır, bayır boylanırdı. Sonra yenə də masaya dönüb, mütaliəsini davam etdirirdi.

Yatmamışdan gəzməyə icazə veriliirdi uşaqlara, onlar da siçovul sürüsü kimi otağın qapısından sıvişib dar dəhlizə çıxır, pillələrlə endikcə səslərini də ucaldırdılar. Gözəl yaz axşamı işim-işim parıldayır, hər yan indicə kəsmiş yağışın qoxusunu verirdi. Həyətlərinin alaqapısı parka açılırdı. Oralar isə musiqi səltənəti idi, müxtəlif alətlər guruldayır,

ciyildəyir, ulayaraq oxuyurdu; fleyta viyltisi, şeypur nərələri ətrafi ağuşuna alırdı. Parkın içərilərində isə aydınlıq idi, gur işiq yanındı. Uşaqlar bütün cəsarətlərini toplayıb, ağacların gövdələri arasından keçərək, budaqlarını torpağa sallamış qoca küknarın altına gedirdilər. Ora lap qaranlıq idi, uşaqlar da ağacın qatranına bulaşmamağa çalışaraq, düz budaqların arasına girirdilər. Yaxınlıqdakı meydança isə nura qərq olub par-par yanındı, orada musiqiyə qulaq asan çoxlu adam olurdu, qadınların ən gözəlləri də ciyinlərinə mütləq qırmızı örtük salırdılar. Ofisiantlar masalara qəşəng şüşələrdə cürbəcür içkilər daşıyırdılar, orada-burda sayrısan ağ köynəklərin-dən göyərçini xatırladan bu adamları yalnız qurşağa kimi görmək mümkün idi. Yarımçıq, ortadan kəsilmiş evə bənzəyən pavilyonda isə hərbi orkestr dəridən-qabıqdan çıxırdı. Mundirlər, pavilyonun tavanındaki qızılı ulduzlar da parlayırdı. Bu parlıtı musiqi alətlərində də vardi, onların ecazkar səsləri əvvəlcə axşamın sükutuna sel təki axırdı, ifa olunan pyesin sonunda isə yalnız bəm şeypur eşidilir, onun da səsi artıq damla-damla süzülürdü.

Tərpənməyə özlərində cürət tapmayan uşaqlar hər şeyə nəfəs çəkmədən baxır, par-par yanın gözlərində bir heyranlıq işarırdı. Burada böyüsələr, bu mənzərəni, az qala, hər gün seyr etsələr belə, gördükələri hər dəfə onlara daha qəribə, daha ecazkar, daha gözəl gəlirdi.

Hava tam qaralanda isə evə yüyürib təxəyyüllərində can-landırdıqları qəribə şeylər haqqında düşünə-düşünə yuxuya gedirdilər.

Səhərlər isə mətbəxdə onları köhnə tənəkə vedrənin təzə südü qarşılıyırıdı. Onu 7.15 qatarı ilə, birbaşa parovozda, maşinistin yanında gətirirdilər. Süd hələ iliq olar, yelin qoxu-yardı, bəs deyincə içərdilər ondan. Vedrənin qapağının altında isə yol boyu silkələndiyindən süddə İslammış bir məktub olardı. Məktubda hərdən ya əkinin, ya da biçinin necə keçdiyindən, mal-qaradan, kənddə-kəsəkdə təzəlikcə baş verənlər-



Inventas vitam
juvat excusisse
per artes

dən yazılırdılar, lakin ən çox da bir yenilik olmadığından, pərvəndigarın kərəmindən, hamının salamat olmasından və salam göndərdiklərindən yazılırdılar.

Vedrə kənddən gəlirdi. Onların əsl evi orada idi.

* * *

Uşaqlar parkda səs-küylə qaçışırdılar. Park o qədər böyük idi ki, deyərdin, lap səliqəli meşədir. Düzdür, onun bir künçündə ağaclar necə gəldi qol-budaq atmışdı, oraları tamam ot basmışdı. Uşaqlar ən çox elə parkın bu tərəfində vaxt keçirməkdən xoşlanırdılar. Amma belədə, elə bir fərqi yox idi, harada gəldi yüyürişürdülər – vağzala yaxın təpədəki yemişanlıqda, içində konserv qabları, qırıq içki şüşələri dağ kimi qalaqlanmış köhnə köşkdə, yaxınlıqdakı qarışqa yuvasının otu dizə çıxan həndəvərində – elə bil, qarışqalar bu otu özləri böyütmüşdü ki, yuvalarını yad gözlərdən gizləsin və bir də parka çıxan, hər iki tərəfində yasəmən kolları bitən küçədə əylənirdilər. Onlar atılıb-düşür, qaçdı-tutdu oynayır, gəzir, hərdən də cincirlarını belə çıxarmadan quşların səsinə qulaq asırdılar. Gün həddindən ziyadə aydın, hava xoş idi. Ağap-paqq, adda-budda buludları göy üzündən qovan yox idi, günəş isə öz nəvazışını onlardan da əsirgəmirdi. Hər yan gözəl, sakit idi.

Günorta saatlarında park büsbütün uşaqların ixtiyarına keçirdi. Uzaqda, lap uzaqda, səsləri yetişməyəcək qədər uzaqda bir qoca parkın yollarını dirmiqlayırdı, ondan qorxmurdular, tanıydılar.

Bu gün nə etsinlər? Bəlkə, yasəmən kollarında “xoşbəxtlik” çıçayı axtarsınlar? Qızlardan biri onu həmişə tapırdı. Hər dəfə elə kola sarı əyilən kimi düz rastına çıxardı. Qızın adı Sıqne idi, onun barəsində söhbət hələ sonra gedəcək. Lap yekə “xoşbəxtlik” tapanda isə, hətta bir az xəcalət də çəkirdi ki, niyə axı həmişə onun bəxti gətirir. “Oy”, – deyib sevinirdi.

Sonra da əl əlib tez öz “xoşbəxtliyini” yeyirdi, çünki yeməsə arzuları çin olmazdı.

Sonra da əsl oyun başlanırdı. Böyük oğlanlar qızlardan birinin kürəyinə bir şapalaq vuraraq ağacların arasıyla yüyürdülər. Şabalıdların, çinarların altında, gəndalaş kollarının arasında qaçdı-tutdu oynayırdılar. Buraların torpağı heç vaxt bellənməzdi deyə, nə qədər istəsən tapdamaq olardı. Bütün parkı bir göz qırpmında əldən-ayaqdan salardılar; tərləyənə, nəfəsləri təngiyənə qədər qaçar, sonra qəflətən ağacların budağından tutub durar, bir an keçmiş yenə də götürülərdilər; qızlar daha tez yorulurdular deyə, çox vaxt dayanırdılar, amma nəfəslərini dərən kimi yenə də qaçmağa başlayırdılar.

Budur, gözlənilmədən bütün dəstə kafenin karşısındaki meydançaya təref yüyürdü. Və nəfəslərini dərmək üçün ayaq saxlayanda yerlərində donub qaldılar, oyun bilmərrə yaddan çıxdı. Qəribə idi, gündüz buralar necə fərqli görünündü. Boş, kirli masalar, günün altında qurulan pivənin, punşun kəsif qoxusu, stolların ətrafi kibrit çöpləri, əzik siqaret kötükləri ilə doludur, bir az o tərəfdə də kimsə qusmuşdu. Bir küncdə isə püpitrlərinin skeleti görünən tərk edilmiş estradanın bətni qaralırdı. Üstündəki ulduzlu, cırıq səma piltə-piltə sallanıb. İndi buralarda nə sevinc vardi, nə bayram. Yox, gündüz bura heç maraqlı deyildi.

Onlar yarımcıq qoyduqları oyunlarına döndülər, “qaçdı-tutdu” onları yüyürməyə məcbur edir, ürkmüş qoyun sürüsü kimi birbaş kolluqlara soxurdu; ağacların dalından qızların tükürpərdici qışqırıqları gəlirdi. Lap kiçikləri, Anders isə o biri uşaqların dalınca qaçmadı. O, hələ elə bərk qaça bilmirdi, kafenin indicə gördüyü boş mənzərəsindən gözlerini çəkə bilmir, durub baxırdı. Hər axşam gözəlliylə onları sehrinə salan bu məkan nə qədər kirli, nə qədər cansızıcı imiş. Heç nə anlamırdı, axı Anders burada hər şeyin həqiqət olduğunu çox əmin idi – parlaq ulduzlu səmanın da, mələklər



Inventas vitam
juvat excusisse
per artes

kimi anlaşılmaz müsiqicilərin də, qulaq asanda adamı dəhşət götürən gözəl müsiqinin də. Büttin bunlar hələ yaddaşındaydı. Niyə dünyada yaxşı nə varsa, tez puç olur, təkcə dərixdirici boşluq qalır?

O həm qorxdu, həm də kədərləndi, hətta nəfəsi belə təngimmişdi indi. Görəsən, niyə belə üzüdü birdən, axı günəş hələ də var gücüylə qızdırırdı?

Çaşqınlıq içində uzaqlaşdı. Qardaş və bacılarının qışçıriqları hər tərəfdən eşidilirdi, amma onların da yanına getmək istəmirdi. O, parkı tək dolaşır, nə edəcəyini bilmirdi. Parkı köndələninə kəsən enli yoluñ üstündə çömbəldi, bura bol çinqıl tökmüşdülər, o biri tərəflərə isə, görünür ki, çatmadı; oralarda çinqılların arasından torpağın qarası görünürdü. Anders bir ayağının üstünə qum tökdü, əlləriylə döyəcəyib möhkəmlətdi, ayağını qumun içindən çıxaranda isə yolda çala qaldı, böyük olsayıdı, içində kartof-zad, ya da uzun müddət saxlamaq istədiyin başqa şeylər yiğardın. Daha bir neçə çala düzəldti, əməlli-başlı çalışlığından işi sürətlə gedirdi. Sonra da yerini lap rahatlayaraq böyük xəndək qazmağa başladı. Barmaqlarıyla torpağı eşirdi, bir az da, bir az da dərinə, qum getdikcə narınlaşır, nəmlənirdi, xəndək isə, deyəsən, dar çıxmışdı, barmaqları artıq içində əməlli yerləşmirdi. Başı işə elə qarışmışdı ki, kafe sahibinin necə yaxınlaşdığını hiss etmədi, bir də onda ayıldı ki, kişinin qarnının gipgirdə kölgəsi çalaya düşüb. Kafe sahibi mehriban bir qoca idi, amma uşaqlar ondan yaman çəkinirdilər, elə bilirdilər ki, parkın bu tərəfi onunkudur; əslində isə, onunku olan elə çox deyildi, çünkü parkın bu hissəsini cəmi on illiyə icarəyə götürmüştü və bu müddət hələ ki, bitməmişdi. O, jiletinin cibindən düyməsinə geniş qövs çizən saat zəncirini başını bulaya-bulaya əlində oynadırdı.

– Belə eləmək olmaz, – dedi. Və bir az da yumşaq tərzdə əlavə elədi: – Balaca uşaqlar çala qazanda evlərində kimsə ölürlə.

Başqa uşaqlara o, sadə dillə, amma birbaşa qadağan edərdi yolu qazmağı, lakin bu balacaya mütləq nəsə izah etməliydi.

Anders dəhşətdən rəngi qaçmış halda ayağa qalxdı. Sifətində bir anda donmuş ifadəylə, gözlərini çekmədən çalaya baxdı, sonra da dizləri üstə düşüb onu sürətlə doldurmağa başladı.

Uşaqın hərəkətləri qocaya qəribə gəldi, cibindən kiçik torbadə konfet çıxardı, o, balacaları sevirdi və adətən, cibində həmişə şirni gəzdirərdi, konfet isə necə olsa, konfetdir də. Anders ona uzatdığı bir az yapışqanlı, yekə karameli titrəyen əliylə aldı. Lakin təşəkkür əlaməti olaraq başını tərpədən kimi, daha dayanmadı, otların üstüylə, kolluqlara dəyə-dəyə evlərinə sarı yüyürdü.

Kim ölücək, görəsən? Kim ölücək? Bəlkə, anası? Ya özü? Yox, özü hələ balacadır, hələ ölməz. Anasının rəngi isə yaman solub, tez-tez yorğunluqdan şikayətlənir. Ofisiantlardan heç biri ölməz, hamısı sağlamdır, güclüdür. Yox, yəqin, anasıdır. Oy, yəni anası ölücək?

Ayağı ilişdi, otun içinə yixildi, sıçrayıb qalxaraq, yenə yüyürdü.

Aha, atası! Atası ola bilər! O, qatarların yolunu dəyişir! Qalacaq altında! Əlbəttə, atası ölücək! İndi aydın oldu!

Uşaqların yanına qaçıdı. Daha tək qala bilməzdi burda. Amma nəsə onların səsi eşidilmirdi. Haradadırlar, görəsən? Hə, oradadırlar, yemişan kolluğunda. O, bənizi qaçmış, nəfəsi kəsilmiş halda təpənin başına dırmandı və düz Sıqnenin qucağına düşdü.

Qalan uşaqlar heç bir şey duymadılar, bircə onun var gücüylə qaçmasını görmüşdülər. Sıqne də o dəqiqə qardaşını qucağına aldı.

– Sənə nə olub? – soruşdu.

O isə heç bir kəlmə də danışa bilməzdi. Artıq başa düşmüşdü ki, dünyada elə şeylər var, onlardan danışmaq olmaz, onsuz da danışmaq nəyi düzəldəcəkdi ki, yaxşısı susmaq, dözmək idi. Və dinməzcə Sıqneyə sığındı.



Qalan uşaqlar isə ayaqlarını çəpərdən sallayıb stansiyaya baxırdılar. Orada dik yoxuş vardı, təpəni partlatmışdılar ki, yeni xətt çəkələr, çəpər də ondan üstdə idi.

– Oy, – Xelge, uşaqların böyüyü qışqırdı. – Odey, ata!

Uşaqlar da atalarını gördülər – parovozun pilləkənində durmuşdu, bir əliylə tutacaqdan möhkəm yapışib, o birisiylə onları salamlayırdı. Sıqne Andersi gücü çatan qədər yuxarı qaldırdı ki, o da görsün. Budur, atası qatarın tam dayanmasını gözləmədən pilləkəndən atıldı, buferin altına girdi. Anders nəfəsini içinə çəkdi. Atası artıq görünmürdü, hələ bir xeyli görünmədi. Andersin əlləri Sıqnenin boynundan elə bərk yapışdı ki, qızın canı ağrıdı. Nəhayət ki, ataları göründü, maşinistə işarə verdi və qatar ehtiyat yola girdi.

Bacısı Andersi yerə qoydu. O, tir-tir əsirdi.

– Hə, belə, – uşaqların ən böyüyü elə hasarın üstündən dilləndi, – Yuhansson taxtalarını yükləyənə kimi elə orada gözləyəcəklər... İndi hara gedək? – soruşub aşağı tullandı.

Hamısı başladı bir-birinin sözünü kəsə-kəsə hara gedəcəklərini qərarlaşdırmağa.

– Mən evə getməliyəm, anaya bir az kömək eləyim, – Sıqne dedi. Andersin əlindən tutdu ki, onu da öziylə aparsın.

İkisi bir yerdə qalan uşaqlardan ayrıldılar. Parovozun uğultusu gurultu kimi eşidilən çəmənliyin yanından ötdülər, otluqla gedirdilər. Birdən onlarla üzbüüz əyninə jilet geymiş nəfəsi təngiyən bir gonbul kişi çıxdı, əlində stəkan vardi.

– Uf, zəhrimar, yaman havadır, – dedi, – salam, uşaqlar.

Onlar dinməz gedirdilər. Sıqne onun əlinin necə əsməsini hiss edirdi, amma bilmirdi ki, niyə əsir. Beləcə, ağacların altından keçərək, alaqapılara çatdılar.

Burada bacısı ayaq saxladı.

– Anders, al sənə xoşbəxtlik verim, – dedi və önlüyünün cibindən çiçək çıxardı. Bir az əzilmişdi, lakin qız onu ovçunun içində tutub bərkdən üfürdü və çiçək qəddini dikəltdi.

– Olmaz, axı sənindir, – oğlan dedi.

— Eybi yox! Götür, götür görüm. Mən o qədər tapıram ki.
Oğlan çıçayı ağızına soxdu və sanki, bir az toxdadı. O, indi
Siqnenin “xoşbəxtliyini” cidd-cəhdələ çeynəyirdi.

* * *

Anasıyla Siqnenin bağlılığında nəsə bir qeyri-adilik vardi. Onların ev işlərini necə gördüklerinə baxan – ev işlərini isə onlar daim görürdülər – hər bir adam buna fikir verərdi. Onların ikisi də, sanki, eyni həyatı yaşayırırdı, başqalarının həyatına bənzəməyən, onlارından qat-qat yaxşı bir həyatı. Evdəkilərin hamisinin can atlığı mərkəzi də elə ikisi bir yerdə təşkil edirdi, hamı onlarla nəfəs alırdı, elə bil. İşləri çox olurdu, mətbəxdə, otaqlarda yorulmadan əlləşir, qabları yuyur, tozları alırlırlar, hərdən də bağçada noxudu qabığından ayırrırlırlar, şənbə günləri isə mütləq biçaqları təmizləyir, itiləyirdilərlər. Əslində, evləri yalnız onların qayğısı ilə yaşayır, onların qayğısıyla nəfəs alırdı. Ailədə hamını bir-birinə bir inam, bir məhrəmlək birləşdirirdi, məhz bu hisslər də onları dünyyanın qalan qismindən qoruyurdu, lakin ailənin digər üzvləri arasındakı münasibət ilə bu iki nəfərin bağlılığı heç müqayisəyə gəlməzdi. Onlar ayrılmaz bir vəhdət təşkil edirdilər və fərq-ləri yalnız onda idi ki, birinin yaşı o birisindən xeyli az idi. Onlar eyni zəncirin halqlarını idilər, bitməyən bir zəncirin, çünki biri solub analıq yükünün ağırlığından yorulanda o birisi yetkin həyata hələ təzə qədəm qoyurdu. İndi zəncirin hər iki halqası bir yerdə mövcud idi və buna sevinirdilər. Oynadıqları rolun müstəsna əhəmiyyətini özləri də duymurdular və nə vaxt baxırdınsa, heç nə olmayıbmiş kimi bəsit, mənasız şeylərdən danışırdılar.

Məsələn, bu gün paltar yuyurdular. Paltar yumaq çətin bir şey deyil, adı işdir. Hər ikisi sixilmiş paltarı səliqəylə üst-üstə qalaqlayır, təknənin suyunu boşaldır, təzədən su yığır, sabun dalınca yüyürür, corabları qurutmaq üçün elə pəncərədən



sərir, eyni zamanda da söhbətləşir, qaqqıldayıb şaqqanaq çəkir, sonra təzədən paltar taxtasının dalına keçir, yenə işə girişirdi. Sıqne dolu bədənli, yaşına uyğun gəlməyən dərəcədə ağıllı gözləri olan, şən və gülməli qızdır. İndi saçları nəmlənərək möhkəm qıvrılıb, gözləri parıldayır. Tamam tər içindədir. Paltarı elə sürtür ki, təknədən sabun köpükleri qalxır. Başını bir çiyninə əyərək işini elə səylə görməyə çalışır ki, yanaqları qızarılıb, saçının qıvrımlarında isə buxar damcılara dönüb.

– Oy, anacan, – qəddini düzəldib deyir, – buna bax. Rəngi çıxır ki!

– İşə bax e! – anası cavab verir. – Ömrümdə belə şey görməmişəm. Barı o biri paltarlara keçməyəydi.

– Nə danışırsan, ana! Görürsən, ağlar da rənglənib artıq. Ana, ana, bəs indi necə olacaq?

– Hə, işə düşdü! Bəlkə, nə qədər gec deyil, çıxaraq? Buna bax e! Neyləyək daha, qaynadarıq, bəlkə, ağardı!

– Oy, oy! Gör bir neylədik! Heç özüm də bilmirəm necə oldu!

Beləcə, bir müddət də danışdır. Bir an sonra isə yenə də başlarını təknələrə sarı əyib işlərindəyidilər.

Bütün ev sükut içindəydi, kimsə yoxdu. Artıq təzə bir şey baş verməyəcəyi gün kimi aydın olan günlərdən biri idi. Yalnız mətbəxdə iş qaynayırdı. Günəş qısa müddətə pəncərələrdən boylanır, elə o dəqiqə də gizlənirdi, çünki göy üzünü elə hey buludlar alırdı.

Uşaqlar ya məktəbdə idilər, ya da hərəsi öz işinin dalına düşmüştü.

– Bəs Anders haradadır? – birdən ana duyuq düşdü.

– Yəqin, pəncərənin qabağında oturub, ona görə səsi çıxmır, – Sıqne cavab verdi.

O, həqiqətən də, pəncərənin önündə idi. Yumağa dönüb, kirimişcə oturmuşdu, çərçivəyə qonmuş hisin üstündə şəkil çəkirdi. Çərçivənin bir tayını bitirib, o birisinə keçdi, hamisının üstündə nazik his pərdəsi vardi. Burdan vağzaldakı

qatarlar görünmürdü. Amma uğuldaya-uğuldaya, sürünen-sürünə necə getdiyini, yollarını necə dəyişdiyini əzbər bilirdi. O heç baxmadan da bunları görürdü. Yalnız evlərinə yaxın yoldakı parovoz yerindən tərpənəndə tamaşa etmək üçün boylandı. Bu parovoz hamısından kiçik və o qədər gülməli idi ki, Anders az qaldı qaqqıldaya. Fitini çalıb, o dəqiqə tərpəndi və bir göz qırpmında uzaqdakı ağcaqayınların dalında havaya tüstü burumları buraxaraq, gözdən itdi. Balaca parovoz ona lap doğma idi və Anders onun dalınca bir xeyli əl yellədi. Sonra yenə də yarımcıq şəkillərinə döndü.

İndi hər şey necə qəribə və boş görünürdü! Bütün dünya, sanki, harasa itmiş, hardasa gizlənmişdi, evdəki əşyalar da, sanki, başlı-başına qalmışdı, nə edəcəyini bilmirdi. Bu, vağzaldakı evin hər yerindən bəlli idi. Sanki, hər şey qırılıb bitmişdi, boğulub olmuşdu.

O isə oturub şəkil çəkirdi. Bəsdir çekdin! Tez ol, bağa çıx. Orada başını qatmağa nəsə taparsan. Hə, bağa, yaxşısı elə budur.

Otağa keçdi, dəhlizə çıxdı. Oradan mətbəxə qapı vardi, qulağını dayayıb dinlədi. Anası ilə Siqne söhbət edirdilər, lakin sözlərini başa düşmürdü, çünki paltar yuya-yuya danışındılar, təknədəki su da şappıldayıb səs salırdı. Yox, içəri girmək istəmirdi, eləcə dayanıb bir az qulaq asmaq fikrindəydi. Aha, anasının dediklərini indi eşidirdi:

– Siqne, bala, bəlkə, bir qəhvə içək? Deyəsən, haqqımız çatır axı, zəhmətimizlə qazanmışıq bu haqqı!

– Əlbəttə, anacan!

– Onda dur, qəhvədanı qoy ocağın üstünə, mən də məhrəbanı durulayım, gəlirəm.

– O-o-f, – Siqne dedi. – Adam qəddini dikəldəndə ləzzət eləyir!

Güldü. Sonra da ocağın üstündəki nəyisə gurultu ilə tərpətdi.



Inventas vitam
juvat excusisse
per artes

Anders isə sivişib dəhlizə çıxdı, qaranlıq pillərlə aşağı endi. Həyətin dörd tərəfi anbarlar idi. Günəş yaman qızdırıldı, amma Anders, demək olar ki, hiss etmirdi bunu. Çirkab suyunu axıdan qanovun ətrafi göllənmişdi, ağızndakı tora şərab tixacı, bir də limon qabığı ilişmişdi. Qanovun yanındakı, içində qəhvə çöküntüsü və kül olan vedrəyə solmuş çiçək dəstəsi də atmışdilar. Anders anbarların qabağı ilə getdi. Künkdə boş şüşələr qalaqlanmışdı, hələ içki iyi verirdi. Ortadakı, rənglənməmiş tikiliyə yaxınlaşmamağa çalışaraq, əks tərəfdəki anbarların qabağına keçdi. Səy göstərirdi ki, həmin tikiliyə heç baxmasın. Onun pəncərələri yox idi, təkcə bir divarında dəlik qaralırdı və əgər əlini həmin dəliyə soxsayıdın, tir-tir əsərdin. Çünkü içərisi buzla dolu idi bu tikilinin. Yox, yaxşısı budur, taxta anbarlara baxsın, görsün içində nə var. Hər üç anbarın qapısını taybatay qoymuşdular ki, içindəki odun qurusun, buradan ağcaqayın qoxusu gəlirdi, sanki, hər anbarın içində bütöv bir meşə sığmışdı. Üçüncü ağcaqayın meşəsində isə bir qoca odun doğrayırdı. Onun tənbəkidən saralmış böyük, çal saqqalı, qiyiq gözləri vardı. Anbarın alatoranında başqa bir şey seçmək olmurdu.

– Xoş gördük, balaca, – qoca dedi, – xeyir ola burada?
 – Elə-belə gəlmisəm, – deyə, Anders cavab verdi.
 – Hə, nə olar. Qoca Yunsson isə elə hey mişarlayır, hə?
 Bu işə səndən azacıq iri olanda başlamışam. Səhərdən axşama kimi, hər gün, bir də baxdım ki, qocalmışam, görürsən də. Bax necə qocalmışam. Hamısı da nəyə görə? Ona görə ki, adamlar soyuqdan qırılmasınlar. Elə bilirsən ki, qoca Yunsson bütün ömrü odun doğramasayıdı, buralarda çox adam sağ qalardı? Min-min adam ölürdi soyuqdan. Atan da, anan da, Sıqne də, ofisiantların hamısı da, lap kafenin sahibi də ölürdi – hamısı donub, daş kimi buzlayardı. Amma gör heç bu barədə fikirləşən var? Gör heç gəlib soyuqdan ölmədikləri üçün təşəkkür edərlər mənə? Hə? Heç kəs gəlməz. Onlar fikirləşirlər ki, buna görə “sağ ol” deməyə dəyməz. Amma dayanın, günlərin

birində Yunsson bezər, təngə gələr, yorular, ya da lap qocalar, daha onların qızınmağı üçün belini əyməz, hamısı soyuqdan qırılar. Necə bilirsən, əcəb olar onlara, hə?

Anders gözüünü qırpmadan qocaya baxırdı.

— Hə, onda ölümdən heç cür canlarını qurtara bilməyəcəklər. Çünkü qışda ocaq qalamasan, çox soyuq olur, bilirom...

— Hə, — yenə dilləndi. — Niyə burada durmusan, az qalır, ağlayasən ki? Tez ol, tərpən günün altına, balası, nə qədər ki yaydır, canını qızdır. Qıṣa isə çox var hələ, qışda baxarıq. — Və onun üzündə bir az kinayəli təbəssüm göründü.

Oğlan sözə baxdı, anbardan çıxıb ətrafına boylandı. Günəş, doğrudan da, par-par yanındı, yerə döşənmiş çay daşlarının arasından boy verən ot təzə bitibmiş kimi parıldayırdı, çirkab yığılan xəndəkdəki suyun üzündə isə incə zəncirotular üzürdü. Hər yan dinc, sakit idi, sanki, bazar günüyüdü bu gün. Bəs o, niyə kədərlidir? Ürəyində nəsə bir ağırlıq da var. Bəlkə, gedib mətbəxin qapısından bir az da qulaq assın? Yox, yaxşısı budur elə burada qalsın, hava əladır, gəzmək, sevinmək lazımdır. Bəs başını nəyə qatsın? Darvazanın qabağına keçib, çölə boylandı. Buradan günəşli çəmənlik görünürdü, ondan o üzdə yemişan kollarından canlı çəpər uzanıb gedirdi, səmada isə bəyaz buludlar hərkətsiz, sərili qalmışdı. Və daha heç yerdə heç nə yox idi, yalnız hava, bomboş hava, hərdən belə də olur. Anders darvazanın önündən çəkildi.

Bəlkə, buzzxanaya girsin? Bundan yaxşı nə ola bilər? Əlbəttə, ora da baş çəkmək lazımdır.

Pəncərənin kor koğuşundan üzüaşağı uzanan taxtanın üstü ilə yuxarı dırmandı, bərk-bərk yapışdı ki, yixilmasın. Yuxarıya, qara dəliyə baxmaqdan çəkinirdi, başını ciyinlərinə sixib taxtanın kənarlarından ikiəlli tutdu. İçəridən qalxan soyuğun dalğasını artıq duyurdu, dəliyə yetişmişdi. Yenə də, qətiyyən baxmadan içəri tullandı.

Zil qaranlıq idi. Soyuqdan bütün bədəni titrəyirdi, iməkləyə iməkləyə yaş taxta kəpəyinin üstüylə irəliləyirdi. Buz parçaları



Inventas vitam
juvat excusisse
per artes

səliqəylə yiğilmamışdı, bəzi yerdən xeyli götürərək, çalalar yaratmışdılar, başqa yerlərdə, əksinə, parçalar bir-birinin üstünə qalaqlanırdı. Kənarlarda isə kəpəyin arasından buz parçaları çıxırdı və əli o yerlərə toxunanda barmaqları keyiyir, onları hiss eləmirdi.

Anders buzxana ilə sürüñürdü, buralar zil qaranlıq, soyuq, qorxunc idi. Ürəyi ağızından çıxırdı – yox, hələ donmayıb, gicgahları elə guppuldayırdı ki, elə bil, möhkəm qızdırması vardi. Dəhşət! Sanki, basdırıblar səni, bilmirsən o dünyada-san, yoxsa bu dünyada. Anders tir-tir əsirdi...

Görəsən, kimdir həyətdə gəzən, deyəsən, atamdır... Deşiyin ağızına süründü, ehtiyatla bayır boylandı. Hə də, atamdır, evə gəlib. Onu çağırmaq istəyərdi, bir yerdə mətbəxə qalxardılar, pilləkəndə isə atasının əlindən tutardı, bura lap zəhləsini tökmüşdü, amma yox, yaxşısı elə burada qalmaqdır, atası artıq evə girmişdi, Andersin isə ağızlaçıq qalmışdı, lakin cinqırını belə çıxarmadan onun dalınca baxa-baxa qalmışdı.

Bura necə soyuq, iyrənc, qorxuludur. Zülmət və dəhşət soyuq... Pəncərədən içəri süründü, bir az da soyuq oldu. Ayaqları yaş kəpəkdə batırdı, divarlar, tavan İslənib piltə-piltə tökülmüşdü. Sakitləşdi, deyəsən, artıq tamam donmuşdu. Hətta barmaqlarını da tərpədə bilmirdi.

Oy, deyəsən, çıxdan buradadir. Nə qədər keçib, görəsən? Tamam donub? Yox, başı alışib-yanır, bütün bədəni yanır. Gərək özünü pəncərəyə yetirib təmiz hava alsın, günəşə baxsın. Təngnəfəs olmuşdu, boynunu cidd-cəhdə uzadaraq, qorxu içində həyətə baxırdı.

Budur, atası əlində zənbil evdən çıxdı.

– Ata! – Anders qışkırdı. Ona elə gəldi ki, var gücüylə qışkırir, atası eşitmədi.

– Ata! – bir də qışkırdı. Bu dəfə atası başını qaldırdı.

– Anders, orada neynirsən? Tez düş aşağı! Niyə çıxmışsan ora? Biz də səni axtarıraq. Nənəngilə getmək istəyirsən? Ata səni drezinada aparacaq. Hə, gedirsən?

– Nənəgil! – oğlan qışqıraraq əllərini yellədi. – Dayan bir dəqiqli, indi gəlirəm!

O dəqiqli də pəncərədən çıxaraq taxtanın üstüylə aşağı sürüşdü. Atasının üstünə atılıb qolundan sallandı.

– Hansı prezində gedirik? Rəisdən götürəcəyik, yoxsa Karlsson'dan? Getdik, tez gedək, bəs zənbildəki nədir, nənəyə aparırsan, tez gedəcəyik? – deyə birnəfəsə hüdülədi.

– Sənə nə olub? – atası ona diqqətlə nəzər salıb soruşdu.

– Buzxanada nə işin vardi?

– Heç, – gözünü yerə dikib dilləndi. – Elə bir az dayanıb baxdım. Nənəgilə istəyirəm. Elə indi gedirik də, hə, ata, indi?

– Yaxşı, getdik, – deyib atası onun əlindən tutdu.

Onlar darvazadan günəşli çəmənliyə çıxdılar. Oğlanın tənəffüsü getdikcə tənzimlənirdi. Ətrafına baxdı, mavi səma-yaya baxdı, sonra təzəcə dirmiqlanmış, indi isə günün altında qızaraq kef eləyən sarı qumlara, çiçəkləmiş yemişan kollarından çəpərə nəzər saldı. Bir az da gedəndən sonra başını qaldırıb, sınaycı nəzərlərlə yuxarı, atasının üzünə baxdı.

– Nə yaxşı oldu ki, gedirik, – və utancaq bir ifadə ilə astaca güldü.

– Əlbəttə, – atası cavab verdi.

Yalnız daha bir neçə addımdan sonra Anders, nəhayət ki, tullanaraq irəli yüyürdü, stansiyaya aparan alaqqapını açıb pillələrlə aşağı cumdu, sonra bir də yuxarı qayıtdı, atasını da dalınca dartıb, bir də gullə kimi dəmir yoluna sarı üz qoydu və relslərin üstüylə addımlamağa başladı, gah ora, gah bura, gah üzüqabağa, gah daldala...

– Görürəm ki, kefin kökdir, – atası dilləndi.

– Oy, gör nə gözəl havadır! Hə, ata? Bax mənə, qaça-qaça da gedə bilirəm!

– Ehtiyatlı ol, yixılarsan! – atası onun dalınca qışqırıldı. Amma o yixılmadı. Bir xeyli irəli qaçıdı, elə geri də qaça-qaça qayıtdı.

– Ata, bəs bizim prezina hanı?



Inventas vitam
juvat excusisse
per artes

– İndi görərsən, yük anbarının yanında durub.

Onlar birbaş anbara tərəf getdilər. Drezinəni divara söykəmişdilər – üçtəkərli böyük taxta lövhə və dəmirdən uzun dəstək – üçtəkərli drezinaydı, vəssalam. Əvvəlcə onun dalınca gedib bir xeyli itələməli oldular, təkcə zənbillərini mindirmişdilər üstünə.

– Bəs biz nə vaxt minəcəyik? – deyə atasından əl çəkmirdi.

– Gözlə, – atası cavab verirdi, – relsin üstünə endirək, sonra.

Anders qabağa qaçıb göz qoyurdu ki, drezina ləngərləməsin, yoxsa zənbil aşar, nənəsinin qəhvəsi, şəkəri, bir də ki mayası dağılılardı.

Stansiyanın yanından şəhər qəbiristanı uzanıb gedirdi. O, qəbirlərə baxmaq istəmirdi, üzünü yana çevirirdi. Nə boyda qəbiristan idi! Andersin indi başı qarışiq idi, nənəsinin zənbilini güdürdü, həm də baxmalı o qədər şey vardi ki ətrafda – lap elə yolun o üzündəki odun qalağı, bax da, nə qədər istəyirsən. Atasıyla da söhbət edə bilərdi, onda qəbiristan lap tez qurtarardı. Budur, artıq o qədər uzağa gediblər ki, burada daha qəbir-zad yoxdur, tərtəmiz, yaşıl çəmənlikdə ancaq cavan cökə qələmələri basdırıblar – tabut üçün, hələlik torpağın üstündə gəzənlərin yolunu gözləyir bu körpə pöhrələr. Atasına siğndı.

– Nə vaxt minəcəyik axı? – piçıldadı.

– Bir azca da döz.

Alaqqapının o üzünə keçən kimi yola düşdülər. Anders ayaqlarını kiçik təkərə sarı uzadıb oturmuşdu, zənbili bərk-bərk tutmuşdu. Atası taxtanın enli tərəfində, iki təkərin arasında dayanaraq dəstəyi çəkirdi.

Sürəti tez yiğdilar. Bir azdan şəhər də uzaqda qaldı. Dəstək çıñqlı dəqiq, nizamlı vururdu, təkərlər var gücüylə hələnir və relslərin qovşağında elə taqqıldayırdı, sanki, əsl qatar idi gedən. Çox sakit bir gün olsa da, elə bir külək qopdu ki, hər ikisi papağını qulaqlarının üstünə çəkəsi oldu.

– Bərk tutmusan? – sürəti azaltmaq üçün əyilmiş atası soruşdu.

– Hə! – deyə Anders onun cavabında qışqıraraq, bəxtəvərcəsinə güldü. Əvvəlcə onlar çəmənlik boyunca şütyürdülər. Çiçəklər rəngbərəng işıq nöqtələri kimi, arxaya uçurdu, hansı güllər idi, görünmürdü, relslərin üstünə qarışq bir rayihə yayılmışdı. Sonra meşə başladı. Möhkəm küknar iyi gəldi, amma ağcaqayın ağaclarının, qızılıağacın, şamın, ardıcın incə, yüngül qoxularını da sezmək olurdu. Sonra da zərif ciyəlek iyi dəydi burnuna, buralar əsl ciyəlek yerləriydi, dörd bir tərəf meyvədən qırmızıya boyanmışdı, adamin gözlərində qırmızı ləkələr ilişib qalırdı, amma onlar daha uzağa, uzağa, lap uzağa getməliyidilər. Yamaclarda hansı çiçəklər parlamırdı ki: yabani kətan da, qaymaqcıçayı də, çobanyastığı da, yonca da vardı, nə bitmirdi ki buralarda... Hamısı da qoxuyur, alışib-yanır və sayrışaraq gözdən itirdi, bir az o yanda isə küknarlar, ağcaqayınlar, ardıcolları bir-birini əvəz edirdi. Telefon dirəkləri arxaya qaçırdı, elə bil, evlərinə tələsirdi, sanki, yolları drezinanıñki ilə əks istiqamətdəydi.

Anders diqqətlə baxırdı, istəmirdi ki, gözündən nəsə yayına, yanaqları azacıq avazımışdı, ona isti idi, ürəyi sevinc içində çırpinırdı. Sevindiyindən içində sığmırıldı. Atası qabağadala əyilir, dəstəyin şppardara dəyməməsinə, sürüşməməsinə göz qoyurdu, amma elə-belə baxırdı, ehtiyat üçün, onlar getdikcə daha sürətlə, sürətlə, sürətlə şütyürdülər.

Budur, dəmir yolu xətti çayın döngəsindən keçmək üçün burulur. Bu tərəf tamam sudur – çaylar, arxlər, meşə gölləri. Ara-sıra körpülər də dəyir gözə. Burada atası elə sürət yiğmişdi ki, hər şey gurultu ilə yanlarından ötürdü.

– Gözlə, papağını itirərsən! – deyə oğluna qışkırdı.

– Qooorxma! – Anders çığırib həm papağından, həm də zənbildən bərk yapışındı. Elə uçurdular ki, qulaqlarında fit səslənirdi.



Inventas vitam
juvat excusisse
per artes

Budur, stansiya nəzarətçisinin evi görünür, uşaqlar yasəmən kollarının arxasından təəccübələ boylanır, heyrətdən önlüklərini dərtışdıraraq, atılıb-düşürlər. Drezina isə artıq çayın üstündən keçən böyük körpüdədir və dəstəyi yorulmadan çəkərək irəli uçurlar, aşağıda da sel kimi su qıjıldayı.

Bu da stansiya. Sürətlərini azacıq yavaşıtdılar, amma çox yox, çünki stansiya balaca idi, hər başında bircə oxu vardi. Rəis perronda gəzirdi. Onlara dəmiryolçu salamı verdi, belə kiçik stansiyalarda dayanmayan əsl qatarı salamladığı kimi salamladı onları.

Yenə də sürət yiğdilar. Dəmir yolu zəmilərin, cəmənliklərin arası ilə böyük, lakin tərk edilmiş bir təsərrüfatın yanından ötüb, sonra bir də meşəyə girirdi. Burada yolun hər iki tərəfi quş cəh-cəhi ilə dolu enliyarpaq ağaclarдан ibarət meşəydi. Xətdə səkkiz kişi işləyirdi, çürük şpalları dəyişirdilər. Drezina yanlarından ötənə kimi əl saxladılar. Tələsməklərinə baxmayaraq, onlarla salamlaşmasaydılar, yaxşı olmazdı, amma papaq çıxarmağın da yeri yox idi və Anders zənbili əlindən buraxmadan başını elə atası kimi tərpətdi.

Sonra yoxuş başlandı, amma elə sürət yiğmişdilar ki, heç hiss etmədilər. Bu yoxuşdan sonra xətt üzüaşağı aparır, buranı keçmək lap asandır, bircə qulaqlarındakı fit güclənəcək. Təpənin üstündə görünən isə yenə nəzarətçinin evidir. Nəzarətçi damda, bacasının yanında oturub gündöyündə damını qatranlayırdı.

– Bu nə qrafikdənkənar qatardır belə? – deyə, yuxarıdan qışqırdı.

– Bu, bizi! – atası cavab verdi. Drezina isə artıq üzüaşağı uçurdu.

Atası dəstəyi hazır saxlamışdı ki, ehtiyac yaransa sürəti yavaşıda bilsin. Qulaqlarında küy vardi. Andersin ayağının altındaki təkər elə sürətlə firlanırdı ki, milləri görünmürdü, sanki, sevindiyindən təkər də atılıb-düşürdü. Lap səhərlər tövlədən çölə buraxılan dayça kimi. Reislər səf çəkmişdi,

zəncirotu, qaymaqcıçayı, yonca da səf çəkmişdi, telefon naqilləri günün altında nazik xətt kimi bərq vurdu, sərçələr ürkərək qanad çalır, naqillərdən pırr eləyib qalxır, ağaç və kolların arasından uçaraq, hətta dələnin keçə bilməyəcəyi qədər sıx olan meşəyə tələsirdi.

Bir neçə dəqiqə ötdü, uzun yamacın enisi də qurtardı. Və göz öündə geniş vadi açıldı, çoxlu sulu çəmənliyi, bala-ca gölü, əkin, otlaq sahəsi, çəpəri, bataqlığı, meşəsi və yulafı, çovdar sahələrinin arasına səpələnmış həyəti olan bir vadi. Günün altında hər şey par-par yanındı, buradan lap uzağı da görmək mümkün idi deyə, babasının çinarlarının altındaki həyətini gördü. Artıq yavaş gedirdilər. Sahilində qamış, suzanbağı bitən enli çayı sakit keçdilər, kələ-kötür yola dirənəndə əyləci çəkib hər ikisi yerə tullandı. Çatmış-dilar.

— Əla gəldik! — oğlan əl çala-çala atasının başına dolanaraq gülürdü. Atası da məmnuniyyətlə gülümsündü və drezinanı yoldan çəkib otluğa uzatdı. Babasığılə hərəsi zənbilin bir qulpundan tutub getdilər.

Anders həyəcanlı idi, yüyürməkdən özünü zorla saxlayırdı. Atası həvəslə, yüngül addımlayırdı, elə bil, iyirmi yaşı vardi. Onu güldürmək üçün Anders zənbili hərdən bir özü-nə sarı çəkirdi və hər ikisi, beləcə, bir yerdə, yanaşı getməyi-nə güldürdü.

Atası bir az qəribə adamdı. Adama elə gəlirdi ki, o, təbiət-cə nikbindir. Amma bu, kənardan nadir hallarda sezilərdi, çox vaxt isə içindəki qəribə sıxıntını özündən uzaqlaşdırıbilmirdi, sanki, nəsə məhdudlaşdırırkı onu. Qayğısı çox idi, amma məsələ bunda da deyil. Bu cür adam idi: şadlığını elə gizlədir, qabağını elə alırkı ki, elə bil, nəsə utanmalı bir şey vardi onda, elə bil, içində boğmaq istəyirdi onu.

Amma indi ikisi də ürəkdən sevinirdi. Tanış zəmilər payız-qabağı görkəmlərinin bütün təntənəsiylə göz öündə canlanırdı, çovdar sünbülləmişdi, havanın istisi çəpərlərin üstündə



Inventas vitam
juvat excusisse
per artes

qaynayırdı. Yol artıq çaydan aralanmışdı, dəyirmanı keçdilər, üstü unlu dəyirmançı onlara əl elədi. Sonra bir dənə kiçik çaydan da ötdülər, sahilindəki yoxusu qalxan kimi həyəti də, evi də gördülər.

Hündür, uzun bir ev idi, divarlarının qırmızı rəngi tamam tökülmüşdü deyə, boz tirləri görünürdü. Çinarların kölgəsi evin damına düşürdü. Bir az o tərəfdə lap köhnədən tikilmiş, son zamanlar azacıq əl gəzdirilmiş mal tövləsi dururdu.

Addımlarını yeyinlətdilər, evin pəncərələrinə baxa-baxa, az qala, qaçırdılar – bəlkə, bir hərəkət göründü, amma pərdələr tərpənmirdi. Əvəzində buzov yüyürdü pişvazlarına, dartınır, bağlandığı payanı yerindən çıxarmaga çalışaraq, burnunu onların ovuclarına sürtüb, böyürdü. Sonra pərdə də tərpəndi. Onlar artıq bağçadan keçirdilər.

Nə qədər alma, armud ağacları, yasəmən kolları vardı burada, bir az o üzdə isə pion, georgin, parlaq rəngli gülüm-bahar, hündür malva, yay münasibətilə evdən çölə çıxarılmış ətirşah, rayihəsi uzaqdan duyulan levkoya, lavanda və rezedaların səltənəti başlanırdı. Ciğir boyu çubuqdan hörülülmüş alçaq çəpər uzanırdı, Anders barmaqlarının ucunda dikəlib qarağat kollarına baxdı. Evin kandarındaki çiçəklərin arasında isə artıq nənəsi durmuşdu.

– Gör kim gəlib bizə! Mənim balalarım!

Nənəsi artıq o qədər qoca idi ki, onun üçün hər ikisi bala sayılırdı. Gör nə qoca idi! Arıq üzü tam qırışmamışdı, addabudda şırımları vardı ancaq, möhkəm bədəni yaş ötdükə kiçilmiş, sanki, torpağa yaxınlaşmışdı, əynində də quru torpağı andıran boz ətəkliyi vardı. Bütün bunlara baxmayaraq, elə anasına bənzəyirdi. Elə həmin gözlər, çallaşsa da, elə həmin seyrək saçlar. Zahiri sərtliyinə baxmayaraq, o da Andersin anası kimi sanki, nur saçındı. Onların əlini sixır, qəhvə, şəkər, Andersin tələsik çıxardığı başqa hədiyyələr üçün təşəkkür edir. Sonra ikisini də otağa itələyir, özü isə elə ayağındakı corabla artırmaya çıxır.

Artırmadan qəribə köhnə taxta, torpaq və quru peyin qoxusu gəlirdi. Taxta başmaqların iyiydi. Otaqda isə saralmış kağızin üstünə düzdüyü soğanın qoxusu vardı.

Qapının pərdəsini qaldırıb otağa girdilər.

Bayırın işığından içəri girəndə otaq adama yaman qaranlıq gəlirdi. İki iri, üstünə dəri salınmış çarpayı və ortadakı masa – otağın, demək olar ki, bütün mebeli bunlardan ibarət idi, pəncərənin qabağında toxucu dəzgahı vardi, üstündə də yarımcıq mələfə parçası. Sobadaki mis qazanda donuzlar üçün kartof qaynayırdı. Babası isə oturub oda nəzarət edirdi. Babası da qoca idi, amma onun da möhkəm bədəni vardi. Enli, ciddi sıfəti, təmiz qırılxılmış üzü, sərt, dişsiz ağızı vardi. Burum-burum ağ saçları ciyinlərinə tökültürdü. Babası dəri şalvar və qalay düymələri olan dəri jilet geymişdi. Yerindən tərpənmədi; xəstə ayaqları sözünə baxmırıldı, onların yaxınlaşmasını gözləyirdi.

– Hə, baba, işlərin necədir? – atası dilləndi.

– İləhinin kərəminə şükür, – ucadan cavab verdi; qulaqdan zəif idi, – hər şey yaxşıdır. Bəs siz necəsiniz, şəhərdə nə var-nə yox?

– Çox sağ ol, hamı sağ-salamatdır, – atası da ucadan cavab verdi.

– Bəs sən necəsən, balaca? Gör atan səni nə uzaqlara gətirib...

Babası Andersi dizlərinin üstünə əyləşdirib damarlı əlləriylə başını sığallayırdı. Andersin dünyada ən çox sevdiyi şey elə babasının dizləri üstündə oturmaq idi, onun üzünə baxır, gördəkcəsini əlləşdirirdi... Babanın bədəni yaşına görə çox möhkəm, sərt idi.

Atası ilə babası xeyli söhbət elədilər; aramlı və ucadan, səsləri divarlardan əks-səda verirdi. Baba hər şeylə maraqlanırdı. Hər şey barədə tam ciddi danışırdılar. Hətta sevindirici, gülməli hadisələrdən də. Atası indi tamam başqa adama dönmüşdü. O, barmaqlarını çarplayaraq, azacıq əyilib oturmuşdu, lap axşamlar Müqəddəs kitabı oxuyanda göründüyü



Inventas vitam
juvat excusisse
per artes

kimi, yaşlı görünürdü. Qazandakı kartofun buxarı otağı doldurmuş, pəncərələri tərlətmışdı.

Nənə isə elə hey mətbəxlə otağın arasında gir-çıxdı. O heç vaxt dincəlmir, daim özünə bir iş tapırı. Lakin ayağında təkcə corab olduğundan addımlarının səsi heç eşidilmirdi. Yaxınlaşış kartofun vəziyyətinə baxdı, hələ hazır deyildi.

— Balası, sən gedib qarağat yeyəydin barı, — Andersə dedi.

O da, elə bil, ayıldı, doğrudan ha, qocaların yanında nə işi vardı ki, babasının dizlərindən sürüşüb düşdü, bayira çıxdı.

Bağçadakı rənglər, xüsusilə də od rəngli pionlar gözünü qamaşdırırdı. Çiçəklər öz ağuşlarını, güllərə azacıq toxunan kimi, sanki, elə qoxulamaqdan doyurmuş təki uçub gedən gözəl, bəzəkli kəpənəklərə, çalışqan arılarla etibarla açmışdı. Anders qarağat kollarının arasına girdi. Kolların altında iliq, zərif torpaq vardi, bəlkə, buranı toyuqlar eşmişdi, yumurtlamaq üçün? Hər yerdə lələklər vardi, onları yiğib bir kənara atdı, kiçik təpələrdən birinin üstündə yerini rahatlayıb əllərini kola salaraq, yeməyə başladı. Kollar başdan-ayağa salxım idi. Bəziləri kölgədə yetişdiyindən dənələri iri, amma turş, digərləri gündöyənə düşdüyündən xırda, lakin şirin idi, hansını istəyirsən, seç. O da diqqətlə, düşünərək seçilir, şirin daddan bezəndə turşlarına keçirdi. Özü isə nə görünür, nə də səsi çıxırdı. Kim görəcəkdi onu? Bağda da, yolda da kimsə yox idi. Hər tərəf sakit idi. Ancaq çay kənarındaki çəmənlikdə arabir inək böyürür, ya da kolluqların üstündə uçuşan milçəklər vizildaşırdı. Vəssalam. Heç yel də əsmirdi, çinarlar günün altında mürgüləyirdi, hətta həmişə əsən cökələr belə donub qalmışdı. O, hərdən kolları aralayıb, ya səmanın maviliyinə, ya da göy üzündə donub qalmış buluda baxırdı.

Qarağatdan qarnı partlayana qədər yemişdi ki, nənəsi də evdən çıxdı. Kartofu ocaqdan götürmüştü, donuzlara yem verməyə gedirdi. Ətrafına qulaq verdi, göz gəzdirdi, deyəsən, onu axtarırırdı, ay tapdı ha!

— Ay şuluq, hara itmisən, — qışqırdı, — mənimlə gedirsən donuzları yedirtməyə?

O isə kolların daliyla ehmallıca alaqapının yanına keçdi və orada da nənəsinə azacıq qorxutdu. Əgər qaranlıq olsaydı, əməlli-başlı qorxardı. Onlar tövləyə yollandılar.

Ana donuz süd əmən balalarının arasında uzanmışdı. Ayağa qalxanda bədənindən kəsafət töküldü, balaları da ora-bura qaçısdılar, amma bütün donuz ailəsi yeməyi görüb yaman sevincək olmuşdu. Yemin üstünə cumub, bir göz qırpmında uddu hamısını, balaları da vəlvələdə idilər, amma onlara bir şey çatmadı. Anderslə nənə işlərinə davam etdilər. Hələ xeyli işləri vardı. Buğaların, boğaz inəyin altını təmizləmək, peyini bir yerə toplamaq. Yayda peyin qıt olur, otlaqlarda əbəs yerə zay olub qalır. Mal-qara həyətində bir yerə yiğmişdilər peyini, gün qurudurdu. Boğaz inək axurun qabağından ağır-ağır onlara sarı çöndü, böyürərək Andersə baxdı. Yuxarıdakı taxçada oturmuş toyuq həyəcanla qaqıldı.

— Deyəsən, yumurtlayıb, — nənəsi dedi. — Anders, bir bax gör!

O da nərdivanla yuxarı dırmasına.

Yuxarının saman qoxuyan alaqaranlığında əvvəlcə bir az duruxdu. Samanı təzəcə gətirmiş və necə gəldi qalaqlamışdlar, odur ki, içəridəki hər şeydən təzə saman iyi gəlirdi. Bura qaranlıq olsa da qətiyyən qorxulu deyildi. Pəncərədən işiq düşürdü. Anders pəncərəyə yaxınlaşıp boylandı, sonra ayaqlarını çölə sallayıb yellədi. Yumurtanı o dəqiqə tapdı, hələ ikincisini də gördü.

— Anana apararsan, — nənəsi dedi.

Nənənin yanında gəzmək, ona kömək göstərmək, əl-ayaq etmək, söhbətləşmək yaxşıdır. Nənəsi ciddi adamdır, hər şeyi başa düşür, həm də çox mehribandır, bu elə baxan kimi görünür. Onunla gedəndə hər şeyi o qədər aydın Görürsən ki, daha heç nədən qorxmursan.

Tövlədəki işlərini qurtaranda artıq inəkləri sağmağın vaxtı idi. Axşam düşürdü, hərcənd ki, günəşin istisi hələ də



Inventas vitam
juvat excusisse
per artes

vardı. Çəmənlik o qədər yaş idi ki, nənəsi ayaqqabalarını çıxarası oldu, Anders isə onun taxta başmaqlardan qabarlamış iri ayaqlarının ləpirləriylə təpəcikdən təpəciyə tullana-tullana gedirdi. İnəklər sağılmaq üçün özləri çıxırdılar bayır, sağanda da sakit dururdular, Anders isə onların quyuqlarından yapışındı ki, heyvanlar milçəklərini qovanda nənəsini şapalaqlamasınlar.

Buralar gözəl idi, çay boyu əla mənzərə açılırdı. Torpaq dincəldirdi. Evlər çayın üstünə uzun kölgələr salmışdı. Bu tərəflərdə tikili az idi, otlaqların, meşəli təpələrin, tarlaların arasında adda-budda gözə dəyirdi. Bu çökəkliyin torpağı suyun məcrasından yüksək deyildi və otların arasında günəşin altın-da sevincək parlayan su görünürdü. Əsl yay günü idi, lap həşərat da ləzzət alırdı belə gündən.

Əllərində süd evə dönəndə şərq tərəfdə nəsə guruldadı və nəfəs almaq azacıq çətinləşdi. Təsərrüfatlarını idarə eləyən dayısı meşədən təzəcə gəlmüşdi, odun gətirmişdi və indi də buğaları tövləyə salırdı. Xoş bir görüş. Dayısı qoca deyildi, ağbəniz, mavigözlü, bəstəboy və möhkəm bədənli, çox işgüzar adam idi. Əllərinin dəriSİ ağaç qabığı kimi sərt idi, bir barmağı çatmırdı: nə vaxtsa təzə evlənənlərin şərəfinə toyda gül-lə atanda barmağını aparmışdı. Ona da kömək etdilər, mal-qarani içəri saldı. Dayısı bu gün, demək olar ki, heç danışmırıldı, yəqin, çox yorulmuşdu, oturub nəfəsini dərirdi – ancaq ağır, adamı əldən salan iş gündündən sonra belə nəfəs alırlar.

Sonra üçü bir yerdə bağdan keçdi. Göy bir də guruldadı və lap bürkü düdü. Belə gözəl bir gündə bu bürkü nə idi, görəsən... Atası ilə babası indi zalda oturmuşdular və hamı artıq şam yeməyini gözləyirdi.

Qoca sobanı qalayıb içində donuz əti olan tavanı üstünə qoydu. Sonra da boşqabları, çəngəl-bıçağı stolun üstünə düzdü. İndi də dayısıyla atası söhbət edirdilər. Cinarları qəflətən külək viyildatdı və elə o dəqiqə də otağa pəncərədən bir qaranlıq doldu. Nənə cızıldayan tavanı stolun üstünə qoyduğu

iki taxta parçasının üzərinə endirdi. Ət ləzzətli iy verirdi. Baba ayağa qalxıb, ucadan süfrə duası oxudu və hamı, sanki, çıyılınların birdən düşmüş sözlərin ağırlığından əyilib oturdu və sükut içində yeməyə başladı.

Yedikləri müddət ərzində heç kəs danışmırıldı. Nənə bir az uzaqda, stolun o biri başında oturmuşdu, hərdən durub səssizcə mətbəxə keçir və elə səssizcə də qayıdırıldı. Bax şimşək stolu işıqlandırıldı. Hamı diqqət kəsildi, amma göyün gurultusu o dəqiqə eşidilmədi.

— Heç işıq da lazımdır, — nənə dilləndi.

— Uzaqdadır, — dayı cavab verib özünə bir tikə də ət götürdü. Ağaclar yenə bir anlıq təlatümə gəldi və ortaya yenə sükut çökdü, indi hər yarpağın səsini eşidərdin. Külək əsən kimi malva çiçəkləri özlərini pəncərəyə çırpdı və otağın içi şimşəyin işığından bir də alışdı.

— Mən gedim, — atası dedi. — Bu gün növbətçiyməm.

— Belə havada hara gedirsınız? — nənə təəccübəndi.

— Birtəhər gedərəm. Amma Anders qoy gecəni sizinlə qalsın, — deyə qərarını verdi. — Səhər gəlib səni də apararıq.

Anders əvvəlcə başa düşmədi ki, niyə ayrılmalıdırılar bir-birindən. Yəni burada tək yatacaqdı? Niyə? O da evlərinə getmək istəyirdi.

Amma artıq qərar verilmişdi, daha ev barədə fikirləşməyin yeri deyildi.

Yeməklərini yedilər və atası sağollaşdı. Bir-bir hamısına yaxınlaşındı, Anders gözünü ondan çəkmirdi. Sonra atasını artırmaya qədər ötürüb, oradan dalınca baxırdı. Bağq qaranlıq çökürdü, bayaqkı sakitliyi yox idi artıq. Külək yarpaqlarını çevirdiyindən çinarlar da bozarmışdı. Budur, atası təpənin arxasında gözdən itir. Yox oldu, tamam itdi! Bəlkə, Anders onu bir də görməyəcək?

Qəflətən parlaq şimşək ətrafdakı hər şeyi işıqlandırıldı – otlaqları, üstü süpürgə kollarıyla dolu təpələri, meşə zolaqlarını – indi torpaq boz və boş görünürdü, səmanı isə, sanki, odlamışdilar.



Anders özünü içəri atdı, qapını külək əlindən alırdı, dəsteyindən bərk yapışib var gücüylə çekdi və dəhşətdən aqappaq olmuş halda içəri təpildi. Elə bu an bir də guruldadı, hər tərəf səsə gəldi, şüşələr cingildədi. Sobanın kənarında oturmuş babası başını qaldırıb ətrafinə nəzər saldı, pəncərədən çölə baxdı.

– Göt gurultusuna qulaq asmaqdan xoşum gəlir, – dedi.
– Tanrıının əli hiss olunur onda.

Sonra çətinliklə, ağır-ağır durub “İncil”inin dalınca getdi.

– Mənim firçam hanı, Stina? – deyə soruşdu. Nənə ona at tükündən özünün düzəltdiyi girdə firçanı verdi. Saçlarına sığal çekdi, indi onlar ciyinlərinə səliqə ilə töküldü. Sonra ağır “İncil”in kəmərlərini açdı və oxumağa başladı:

“Bilirəm, ilahi, insanın iradəsində deyil getdiyi yol, gedən təyin etmir ləpirlərinin səmtini. Məni cəzalandır, ilahi, amma ədalətinlə cəzalandır, qəzəbinlə yox”.

Oxuya-oxuya səsini də getdikcə ucaldırdı, müqəddəs kəlamın hər sözü onun ağızında xüsusi inamlı səslənirdi. Nənə isə iş görə-görə dinləyir, arabir sakitcə köksünü ötürürdü. Dayısı pəncərənin qabağında oturub bayıra baxındı. Bütün otaq yenə ani işıqlandı, bu dəfə pəncərənin arxasındaki hər yarpaq belə aydın göründü və elə o dəqiqli də gurultu qopdu. Qoca qımlıdanmadan oxuyurdu.

Nənəsi artıq qab-qacağı yiğişdirib oturmuşdu, dincəlirdi. Heç kəs yerindən qımlıdanmırıldı. Şimşek pəncərələri döyürdü və nəhayət, yağış da başlandı, göyt gurultusu isə kəsmək bilmirdi, ildirim əməlli-başlı meydan sulayırdı.

Anders özünə yer tapa bilmir, otaqda gəzişirdi, büzüşərək, əvvəlcə toxucu dəzgahının yanında oturdu, bir azdan stolun böyrünə keçdi, sonra otağın küncünə, çarpayının yəni, özünə arxayın bir yer tapa bilmirdi; axı ildirim hər yanı vura bilərdi. Evdəkilər isə oturub sakitcə qulaq asırdılar. Anders gözünü babasından çəkmirdi. Qırışlı üzü sakit idi, alnı demək olar ki, hamardı, amma yanaqlarında və ağızının kənarlarında

dərin şırımlar – uzun ömrün izləri vardi. Babası bir zamanlar, artıq yaşlaşandan sonra heç nəyin fərqiñə varmadan qaynar bir həyat yaşamışdı, lakin ailədə bu barədə danışmazdlar deyə, Anders də heç nə bilmirdi. Amma bir erkən gəncliyində, bir də ixtiyar çağlarında Tanrı qorxusu canına girmişdi, dini inancların ciddi təsiri altında yaşayırırdı.

Şimşək ötüb uzaqlara getmişdi. Babası isə hələ də oxuyurdu. Nənə barmaqlarını çarpezlayıb gözlərini çəkmədən dinləyirdi.

Yağış kəsirdi, amma ağaclar sakitləşməmişdi. Divardakı saat doqquz dəfə vurdur. Babası da kitabını şappilti ilə bağlayıb, gözlərini qaldırdı.

– Səmalardakı atamızın adı ilə, amin. Amin.

Anders stuldan qalxdı. Artıq yatağa girməyin vaxtı idi. Dayısı hamiya xeyirli gecə arzulayıb öz otağına, yuxarı qalxdı. Oğlan isə nənə-babası ilə, qocalarla qaldı. Onlarla birlikdə yatmaq oğlana qəribə gəldi. Onlar soyundular, Anders babasına şalvarını qatlanmayan ayaqlarından çıxarması üçün kömək etməli oldu. Qoca yatağının yanında dizi üstə düşüb ucadan axşam duasını oxudu, nənənin yardımını ilə yerdən qalxdı və yay olmasına baxmayaraq, hər ikisi üstlərini dəri ilə basdırıb uzandı.

Anders də tez soyundu, onun üçün hazırladıqları yatağa girdi. Nəhəng çarpayıda hələ çox yer vardi, qalın, ağır yorğan sinəsini sıxır, sıfətinə dırmaşırdı.

Oğlan geniş açılmış gözlərini zülmətə zilləyərək, özünü yuxuya verməyə çalışırdı. Hər yer qaranlıq idi: bağ da, çayın yanı da, zəmilər də, amma otağın içi hər yerdən qaranlıq idi, o da bu qaranlıqda qocaların yanında təkcə uzanıb. Diqqət yetirdi, səsləri gəlmirdi. Yəqin, yatmışdilar. Çinarlar da səsini kəsmişdi, yarpaqlarının bircə xışltısı da eşidilmirdi. Amma hər yerdən sakit bura idi. Təkcə ürəyinin guppultusunu eşidirdi.

O, babası, nənəsi barədə fikirləşirdi. Yaman qoca idilər. Qocalıqdan tamam qırışmışdilar. Artıq iyiləri də qoca iyi idi. Burada hər şeydən iy gəlir. Döşəyin samanından, balışüzündən.



Toxucu dəzgahının üstündə qalaqlanmış əlçim-əlçim qoyun yunundan. Döşəmənin enli, üstündə qara çopurları olan sürtülmüş taxtalarından. Açıq sobanın hisindən. Artırmadaki taxta başmaqlara yapışmış palçıqdan. Hər şeydən qoca iyi gəlirdi. Burda hər şey çox qoca, çox köhnə idi.

Yox, yuxuya gedə bilmirdi. Ürəyinin guppultusu da sakitləşmək bilmirdi. Yorğan sinəsini basır, rahat nəfəs almağa imkan vermirdi. Nə istidir burası...

Tss.. Yox, səs gəlmir.

Niyə səsləri heç gəlmir? Məgər nəfəs almırlar ki? Özüm gör necə fisildiyram...

Doğrudan ha, səsləri heç çıxmır. Tamam sakitlidir. Hənerti də yoxdur.

Bəlkə, nəfəs almırlar? Bəlkə, ölüblər? Gör necə qocadırlar, hansı dəqiqə desən, ölə bilərlər. Yəqin, yəqin, ölüblər artıq!

Durmaq lazımdır. Amma qaranlıqdır. Onlar ölüblər! O qalxır, özünü birtəhər onların çarpayısına çatdırır. Əlini uzadır... babasına toxunur... qırışlı boynuna... açıq ağızna...

Yox, ölməyiblər, sakitcə yatıblar, hər ikisi.

Astaca yerinə qayıdır. Və artıq yorğunluğu ona qalib gəlir, yuxulayır. Hərdən yatağında narahatlıqla oyan-buyana çönüür, dərindən köks ötürürdü. Yuxuda görürdü ki, hər yer zülmətdir: bağ da, zəmilər də, meşə də, stansiya da, atanasinın yanı da. Zülmət çönüb böyük qaranlıq bir qəbir olur; içinde isə həm ölülər, həm dirilər vardi. Yuxarıda, alışbayanın səmada isə şimşek gurultusunu andıran bir səs ölülər və dirilər haqqında anlaşılmaz şeylər oxuyur.

* * *

Bir dəfə payızda on iki yaşı Anders öz daşının yanına getdi. Bu daş meşədə idi. Külək əsir, yağış yağdı, payızsayağı

bir xəsisliklə, narın yağırıldı. Dəmir yolunun yanıyla gedirdi; meşənin ən qısa yolu yolu bu. Hava tutulmuşdu. Stansiyada atasını gördü, o, vaqondan vaqona keçir, nəsə yazırıldı, yağışın altında islandığından kürəyini donqarlatmışdı. Atası görməsin deyə, Anders vaqonların arxasından keçdi, yoxsa mütləq soruşacaqdı ki, bu havada hara belə gedirsən. Atasının addım səsləri düz onun tuşundan, amma vaqonların o biri tərəfindən eşidildi. Anders özü isə çalışırdı ki, lap səssiz yerisin.

Bu gün heç ora getmək fikri yox idi. Öz-özünə alınmışdı. Hava da bayaq yaxşı idi, hava yaxşı olanda daşın yanına getmirdi. Amma bir az keçdi, hava dəyişdi deyə, o da getmək qərarına gəldi.

Yağış yaman tökürdü, Anders isə addimlarına heç haram qatmırıdı. Ciddi, bir az da kədərli görkəmlə, əllərini əyninə artıq dar gələn, parıldayan mis düyməli gödəkçəsinin cibinə soxub gedirdi. Yolunu dəyişən parovoz Andersin üzünə ilq hava püflədi.

Hə, səhər-səhər, gün başlananda nəmişlik olsa da, hava aydın idi. Anders erkən, saat altıda durmuşdu, çünki matroslar gedən qatar gəlmüşdi, əlli dənə cavan oğlanı limana aparırdılar. Burada qəhvə içməliyidilər; restoranın yanında onlar üçün qoyma ayaqların üstündə məxsusi uzun stollar da düzəltmişdilər. Onlar ucadan danışib səs-küy salır, qoğallarını ağızlarına təpişdirir, qışqırışındılar və səhərin bütün sərinliyinə qəhvələrinin qoxusu hopmuşdu. Sonra isə yuxarıdakı pəncərədə oturmuş balaca oğlana əl elədilər, deyəsən, kefləri kök idi – bu dayanacaqlarından əməlli-başlı razı qalmışdılardı. Tənbəkilərini iyiləyib yenə vaqonlara doluşdular.

Axşamdan bilsəydi, heç yerinə girməzdi, hər şeyi əməlli-başlı görərdi. Matroslar yola düşəndən sonra yenə azacıq yatdı, duranda da məktəbə getdi. Büyük tənəffüsədə bir az dərslərinə baxdı, dükana qaçıb anası üçün kerosin aldı. Heç



Inventis vitam
juvat excusisse
per artes

daş yadına da düşmürdü. Anders daş barədə heç vaxt fikir-ləşmirdi, öz-özünə düşürdü yadına. Hava korlandı, yağış başlandı. Məktəbdən sonra Qustava kömək elədi ki, stulları parkdan kafeyə daşısın, onları birillik, yaya qədər yiğisdirirdilar, anbara qoyub qapısını da kilidləyirdilər. Sonra Anders evə getdi, mətbəxin qapısı ağızında yenə qulaqlarını şəklədi; anası ilə Siqne nə barədə sakitcə söhbət eləyirdilər, yəqin, onun barəsindəydi söhbətləri, ağır xəstə olduğundan, çox yaşamayacağından danışırdılar. Düzdür, onun heç bir yeri ağrımırdı, amma bu barədə keçən il də bir dəfə nəsə danışırdılar, gizlicə qulaq asmışdı onda. Sonra pəncərənin qabağında oturub qatarların yağışın altında yollarını dəyişməsinə tamaşa elədi. Elə onda başa düşdü ki, bu gün daşın yanına mütləq getməlidir. Bu gün ora getmək çətin idi, amma gərək gedəydi.

Budur, artıq vağzalın sonuna yetişib, düz deponun yanındadır. Parovoza kömür yükləyirdilər, o da yanından ötəndə Andersin üzünü odlu nəfəsi ilə qarsıdı. Sonra isə dəmiriyol xətti açıqlıqdan keçirdi, külək hərdən fit verib ulayaraq güclənirdi. Yağış da öz işindəydi, möhkəm çırpırdı. Anders başının çıyılınə sıxıb bürüşürdü, xüsusilə də külək güic gələndə. Havaya bax ha! Eybi yox! Belə daha yaxşıdır! Axi hər dəfə ora gedəndə qurban verir, qoy heç olmasa qurban olduğunu yoldan da duyulsun.

Bəlkə də, bayaq evdə heç onun barəsində piçıldışmirdilər? Artıq neçə dəfə yanılmışıdı: ona elə gələndə ki, söhbət onun barəsindədir, anası ilə bacısı yanaşı oturub heç danışmırlarmış, tamam susublarmış. Amma bu gün səslərini lap aydın eşitmİŞdi. Əgər onun tezliklə ölücəyindən danışmirdilər, onda niyə piçıldışırdılar? Elə ucadan danışayıdlar da.

Külək zəmilərin üstündə tügyan eləyirdi, göy üzü ağır-ağır tərpənib, sanki, yerə yaxınlaşırırdı. Meşədə, ağacların içində hava bir az sakit idi, amma yağış tökürdü. Damcılar ağacların qabığından süzülüb mamırların, qarağatın üstünə düşürdü,

küknarların islanaraq ağırlaşmış budaqları, az qala, yerə dəyirdi, heç cür dikələ bilmirdi. Anders dəmir yolunun çinqıl tökülmüş təpəsindən enəndə hər şeyi tam aydınlığı ilə görürdü. Telefon məftillərində də damcılar vardi, amma məftillər tamam başqa səmtə – üzü şəhərə qaçırdı. O, şpalların üstüylə addımladı. Qatranlı idi deyə, islanmırkı, su damlları onların üstündə elə damcı kimi durmuşdu, bərq vururdu.

Sonra yoldan çıxdı, təpədən enərək, meşənin içərilərinə doğru hərəkət elədi.

Hər dəfə kolları aralayanda üstünə damlalar töküldü. Hava hələ qaralmasa da, burlar artıq qaranlıq idi. İki təpəciyin arasında, otların içindən bir neçə düym boy göstərən yasti bir daş vardi. Bu daşda qəribə bir şey tapmadın. Qəribə olanı yalnız bu idi ki, daş burada, mamırın içində tək-tənha durmuşdu. Anders əvvəlcə ətrafına ehtiyatla göz gəzdirdi, yola tərəf baxdı, hərçənd ki, o tərəfdən kimsənin gəlməyəcəyi aydın idi. Sonra isə daşın yanında dizləri üstə çökdü və dua etməyə başladı.

İndi ətrafda ölü bir sükut vardi, yalnız budaqlardan düşən damlaların tappiltisi eşidilirdi. Bu sükutu Anders də pozmurdu; duasını lap səssizcə edirdi. Sifəti alışib-yanırdı. Bir az o üzdə isə tala vardi, onun tən ortasında, təxminən, adam boyda yaralı bir küknar ağacı bitirdi. Anders də elə həmin o küknarə gözünü çəkmədən baxırdı, hərçənd ki, duasının ağaca heç bir aidiyyəti yox idi. Təbii ki, duasını ağaca etmirdi. Yox, elə evlərindəki böyükələr kimi, onun da duası Tanrıya ünvanlanırırdı. Amma burada, bu yerdə Tanrı onun şəxsən özünün-künə çevrilirdi, Anders də onu hiss etməyə başlayırdı, qəribə hiss idi bu, amma səbəbini heç özü də izah edə bilməzdi. Məhz təbiətin qoynunda dua etmək kimi bir istəyi də yox idi. O, ümumiyyətlə, belə fikirlərdən uzaqdı. Amma yenə də evdə dua etmək istəyindən heç vaxt bir şey çıxmırkı, alınmırkı, mütləq eşidiləcəyinə inam yaradan həmin o gücü, həmin o əminliyi evdə qətiyyən duymurdu. Sənin eşidilməyin



Inventas vitam
juvat excusisse
per artes

üçün o qədər şərt var ki. Bu, Andersin öz mənətiqiydi. Elə həmin mənətiqə əsasən də hava xoş olanda gəzmək ləzzət eləyəndə buralara gəlməyin heç bir mənası yox idi və o da gəlmirdi. Qəribə, anlaşılmaz, dolaşlıq hisslər yaşayırırdı; niyə içində bura gəlmək istəyi qəflətən baş qaldırır və ona tabe olanadək adama əziziyət verir? Özü də hər dəfə gərək çətinliklə gələydi bura, başqa cür alınmırdı.

Onun öz qayğıları vardı. Öz anlayışlarının, öz təsəvvür-lərinin dar dünyası. Gündüzün günortaçağı, sanki, qaranlıq-daymış kimi, əlləriylə yoxlayıb yeriyir, yixilirdi. Nə edəsən? Belə idi, belə də olmaliydi.

Yanaqları getdikcə daha çox isinirdi. O, barmaqlarını bir-birinə iliştirmişdi, möhkəm, lap ağrıyanı kimi sixirdi. Duası isə tək bircə şey barədə idi: Kaş özü ölməyəydi, kaş evdəkilər-dən heç kəs ölməyəydi! Nə atası, nə anası, nə qardaşları, nə bacısı (hamisini adlarıyla bir-bir sadalayırdı), nə nənəsi ilə babası! Qoy hamısı sağ qalsın, hamısı! Qoy heç kəs ölməsin! Qoy hər şey elə olduğu kimi qalsın. Heç nə dəyişməsin!

Onun bütün həyat eşqi bu həyatın əbədiliyinə köklənmişdi. Dualarında başqa heç nə istəmirdi. Təkcə yaşamaq. Sonrası isə qoy hər nə olursa olsun, eybi yox.

O, həmin bu “eybi yox” kəlmələrini bilərkəndən tez-tez işlədirdi. Fikirləşirdi ki, belə desə, arzuladığı yeganə şey daha tez çin olar. O, duasını edərkən düşdüyü qəribə, yarı-yuxulu vəziyyətində arzusunun obrazını beynində canlandırmığa çalışır və onu, az qala, görürdü. Elə hey yalvarır, yalvarırkı ki, hər şey necə var, eləcə də qalsın, heç vaxt qurtarmasın, heç vaxt bitməsin. Qoy əvvəlcə qış olsun, sonra yay, sonra yenə də fəsillər dəyişsin, bircə özü burada qalsın, bircə o qalsın!

Özünü, az qala, cəzb olanadək qızışdırır, tir-tir əsir, istidən alışib-yanırdı, adı vəziyyətindən tam çıxırırdı. O anlarda qəlbində, sanki, həyat himni oxunurdu, qeyri-adi bir himn qətiyyən dəbdəbəsiz, sadəcə olaraq, hər şeyin, hər şeyin

yana-yana sadalanmasından ibarət ecazkar himn. Buna bax-mayaraq, Andersin himni əsl himn idi.

Yağış isə elə hey yağırıldı, mamırin üstünə düşür, gözlərini zillədiyi ağaca çırplırdı. Lakin onun dua etdiyi yerdə sakit və tutqun havavardı, adətən, axşamçağı olurdu bu cür hava. Havanın bu qaşqabaqlı sükutundan özünü elə gözəl hiss edirdi ki, heç yaxşı hava da gərəyi deyildi.

Oğlan indi tam hərəkətsiz durmuşdu. Yalnız sıfəti alışır və barmaqlarını var gücüylə bir-birinə sixirdi. Duasını bitirib cəld ayağa qalxdı. Ağır işin arxada qaldığına sevinmiş kimi, yaş dizlərini çırpdı.

Təpəciyin birindən o birisinə tullana-tullana yola düzəldi. Bu gün ay palçıq vardı, ha! Ancaq təpəciklərin üstüylə getmək olardı. Küknar ağacı yağışdan şışmışdı, damllalar onun iynə yarpaqlarında muncuq kimi işarirdi. Qızılıağac isə nazik, çılpaq budaqlarını əl kimi irəli uzatmışdı. Burada, bu xəlvət güşədə ağaçqayınların yarpaqları, tam olmasa da, qismən hələ dururdu; onlar ağacları böyük sarı tonqallara çevirmişdilər, bu tonqalların qığılçıcıları isə mamırin, süpürgəgülü kollarının üstündə közərirdi.

Yaşamağın özü necə böyük xoşbəxtlikdir, sadəcə yaşamaq, lap qısa müddət belə olsa. Əlbəttə, o, bu tezliklə ölməyəcək – nə bu gün, nə də sabah. Çünkü hər dəfə ürəkdən yalvarır, ürəkdən dua eləyirdi! Ağaçqayınlar, mərsin kolları, süpürgəgülü – hamısı ona başlarını tərpədirdi: salam, bala-ca, sağ ol, gəlmisən, sağ ol, yaşıyırsan.

O, sərçə kimi, bir təpəcikdən o birisinə tullanırdı. Başını qaldırıb baxdı, dinlədi. Dələ idi, deyəsən, gözüñə görünən? Küknar budağından yapışib, üstündəki yağış damllarını mərsin koluna səpdi, sonra da böyürtkənə; gərək bir dəfə də gəlib böyürtkən yiğsin. Yenə də dəmir yolunun çinqıl tökülmüş təpəsinə dırmasıdır.

Addımlarını yeyinlətdi. İndi naqillərdəki damcılarla onun yolu bir idi, onlar da evə qaçırdı. Yol boyu ağacların təpələrini,



Inventas vitam
juvat excusisse
per artes

göydəki buludları nəzərdən keçirirdi. Artıq hava da xeyli açılmışdı, meşədə göyərçinlər quruldaşır, başqa quşlar isə onların səsinə səs verirdilər.

Əlini uzatdı. Yağış tamam kəsmişdi. Göy üzündə parça-parça buludlar gəzirdi. Budaqlardakı sərçələr silkələnib lələklərindən yağış damlalarını tökürdülər.

Bircə anda hər şey necə dəyişir, heç xəbərin də olmur. Həyatda heç nəyin düzəni, qayda-qanunu yoxdur, necə gəldi, elə də gedir. Bəs onda nəsə istəməyin, nəyisə arzulamağın nə mənası var? Təkcə yaşayasan, var olasan – başqa heç nə lazımlı deyil.

O gedir, gedirdi. Artıq meşə də qurtardı, anbarlar görünür, barıt, dinamit anbarları, bunlar birdən partlasa ay gurultu qopar, ha! İndi dəmir yolu zəmilərin arası ilə uzanırdı, lakin bayaqkı külək artıq yox idi və buradan lap, lap uzaqlar görünürdü. Bu da depo, nəhayət ki, vağzala çatmışdı. Parovozlar yollarını dəyişir, fisildayıb tüstünlənirdi, iki dənə lap balacası axşam qatarının vaqonlarını çəkə-çəkə, quş balası kimi, şikayətlə fit verirdi, əsl parovoz isə göyün üzünə boz bulud üfürməyindəydi. Bələdçilər baqaj vaqonlarının pilləkənindən sallanıb əl eləyirdilər. Parovozlardan biri dalınca mərsinlə dolu beş vaqon çəkirdi, o birisi, nəfəsi təngiyən isə mal-qaranın böyürtüşdüyü saysız-hesabsız platformanı dartırdı. O, vaqonların arasından keçir, şpalların üstü ilə yeriyir, qazançılara, maşinistlərə, bələdçilərə, əlində fənər vaqonlara tələsən nəzarətçilərə salam verir, yer üzündə hər şey barədə eyni zamanda düşünür, hədsiz dərəcədə sevinirdi!

Bu ölmək məsələsi haradan girmişdi e, ağlına? Qətiyyən ölməyəcək! Niyə məhz o ölməlidir axı? Təbii ki, nə vaxtsa baş verəcək bu, amma indi yox... Nə vaxtsa elə hamı ölcək də. Əşti, çox var hələ, görək nə olur.

Bu dəfə lap yüngülləşdi, ürəyi rahatlanmışdı. Nəhayət ki, evdə idi.

Perronda çamadanlı adamlar gəzisirdi, qatara gecikmək-dən qorxan qadınlar yüyürüdülər. Ulson birinci zəngi çaldı,

Karlsson baqaj arabasını çıxardı, qışqırırdı ki, ona yol ver-sinlər, qazançı parovozun işıqlarını yandırdı – hamı qatarın yola düşməyinə hazırlaşındı.

Pillələrlə qalxdı; restoranın yanından – düz evə. Üçüncü dərəcəli kafedə qatara gecikmiş iki sərxos çığırışındı. Həyətdə, anbarların arasında isə sakitlik idi. Anders yuxarı qalxdı, qaranlıq dəhlizdən keçdi. Mətbəxin qapısında ayaq saxlayıb qulaq asdı – yox, piçıldısan yox idi. Tamam islanmış gödəkçəsini qaranlıq dəhlizdə asıb qapının arasından sıvişərək mətbəxə girdi.

Anası orada idi, şam yeməyi hazırlayırdı. Onlar bir az söhbət elədilər. Anası, yəqin, elə bilirdi ki, o, parkda gəzmiş. O isə möhkəm sevinir, səhərki matroslar barədə dil-boğaza qoymadan danışındı. Həmişəki kimi işiq haləsində görünən anası isə sakit, aram idi. Amma bu gün nəsə bir qədər ciddi gəlirdi ona.

Sonra atası işdən qayıtdı, o birilər gəldilər, stol arxasında oturub şam yeməklərini yedilər. Zaldakı böyük lampanı yandırıldılar və bacıları yataqları qaydaya salana kimi atası ilə anası stolun kənarında əyləşərək, güclə eşidiləcək bir səslə dua oxudular. O isə pəncərənin qabağında yumağ'a dönüb oturmuşdu. Yağış təzədən başlandı, damcılar qaranlıqda şüşələri döyəcləyirdi. Budur, sonuncu qatar da fit verərək, arxa fənərinin işığını parıldadıb, gözdən itdi.

Evdə isə tamam sakitlik idi. Ancaq hərdən anası köks ötürür, dodaqları titrəyirdi. Adam baxanda, onun üçün yaman qorxurdu, ona elə yazığı gəlirdi ki, lap kömək eləmək istəyirdi.

Yazlıq evdəkilər, yaman çətindir onlara.

* * *

Bir səhər süd özü gəlmədi. Qatardan vedrəni əlində tutmuş nənəsi çıxdı, özü də həmişəki paltarında deyildi, yarasıqlı yaylığı vardi. O, sağına-soluna baxaraq, yolu ehtiyatla



Inventas vitam
juvat excusisse
per artes

keçdi və pəncərələrindən qonaqlara tamaşa eləyən qızlar başlarını çıxarmış restorana tərəf getməyə başladı. Qarşısına çıxanların hamısına baş əyib salamlayırdı. Nənə burada – şəhərdə yaman balaca görünürdü. Paltarı qara idi, tikiş yerləri bir az bozarmışdı; amma geyilməkdən yox, köhnəliyindən. Qalın parçadan tikilmiş ətəkliyi uzun idi, lap topuğuna qədər, küləkdə yellənmirdi. İndi başına bağladığı, üstündə basma qırmızı gülləri olan qara ipək yaylığı nənəyə toyunda bağışlamışdır. Bu yaylıq nənənin üzünü, demək olar ki, tamam gizləyirdi, saçqları ciyinən töküldü, yaylığın düyüündən üstdə isə nənənin yalnız qoca çənəsi görünürdü. Palto əvəzinə ciyinən salaraq, arxadan bağladığı tünd rəngli şalı da vardi. Aydın, şaxtalı bir qış günü idı və yollar buz bağlamışdı. Nənə yaşına uyğun olmayan yüngüllüklə yeriyirdi, ona təkcə şalı bir az mane olurdu. Qüllələrə, diş-diş dama, qarlı taxçalarə və eyvanlara baxdı: yox, kimsə görünmürdü; üçüncü dərəcəli kafenin üstündəki pəncərələrdə heç kim yox idi. Onu gözləmirdilər. Darvazanın qabağında küləyin gecə sovurub topladığı qar təpəsi vardı. Nənə onun üstündən çatinliklə aşa bildi. Pivə iyi verən həyətdə qarı kürütən kafe sahibinə və Qustava baş əyib qapıya girdi və yuxarı, özünüküllerin yanına qalxdı. Onun qapını döyməsinə mətbəxdən uşaqlar çıxdılar. Onlar artıq məktəbə hazırlaşaraq, başlarını daramışdılar. Anaları isə sıyıq bisirirdi. Nənənin məhz bu gün gələcəyi heç kəsin ağlına da gəlməzdidi!

– Tanrı sizə yar olsun, mənim balalarım, – deyərək yorğun-yorğun kətilə əyləşdi. – Sizə süd gətirmişəm. Lap vaxtında çatmışam, deyəsən, sıyıq sobadadır.

Ana ona şalını açmağa kömək elədi və nənələri təkcə dar yun jaketində qalanda lap arıq göründü. Yaylığını da açdı, nazik ağ saçları da parıldayırdı, bütün qocalar kimi, çökəyə düşmüş mehriban gözləri də.

Bəlli oldu ki, kənddəkilərin hamısı onlara salam yollayır və İlahiyyə şükür ki, salamatlıqdır. Emil dayının başını odun yaman

qatib, yazılıq tamam əldən düşüb, hələ öküzlərlə də əlləşir; at yoxdur deyə, işi pis gedir. Baba da sağ-salamatdır. İnəklər yaxşı süd verir, yemlərini də hələ ki çatdırırlar, bəs eləyir. Bir sözlə, şikayətlənmək günahdır. Gələn həftə çoşqanı kəsməyə hazırlaşırlar; bu barədə srağagünkü südlə yazmışdilar, bilirdik.

Bəs nənə niyə şəhərə gələcəyindən xəbərdar etməmişdi onları?

Göndəriblər onu, az qala, zorla göndəriblər. Özü istəmirdi, nəyə lazımdır axı? Son zamanlar yaman əldən düşür, yəqin, boş şeydir, amma əl çəkmədilər, beyinlərinə sığışış ki, mütləq həkimə getmeliyəm. Hə, arıqlamağınə, yaman arıqlamışdı, gözləri lap çökəyə düşmüştü. Amma qocaların hamısı belə olur da, burada nə vardı ki?! Yox, o elə həmişəki kimidir.

Anaları isə əl çəkmirdi ondan, elə hey otərəf-butərəfinə keçir, sorğu-sual edir, harasının ağrıdığını öyrənmək istəyirdi. Elə bir ağrısı yox idi, sadəcə, nəsə gücdən düşmüştü, əli iş tutmurdu, görünür, yorulmuşdu artıq. Amma heç yeri ağrıyb-eləmirdi, boş şeydir, hərdən bir az sizildiyib toxlayırdı. Niyə göndəriblər onu, heç özü də bilmir. Amma, bəlkə, ona dərman-zad nəsə bir kömək eləyər.

O, əllərini daraqlayıb gülümsəyərək, uşaqlara baxırdı, deyəsən, təbəssümü də əvvəlki kimi deyildi. Ana dinməzcə onun yanında oturmuşdu və gözlərini çəkmirdi. Onlar iki bacı kimi idilər – o dərəcədə oxşayırdılar. Hər ikisi solğun, ağıbəniz, hər ikisinin saçları seyrək idi, sıfətlərinin çizgilərində də eyni zəriflik və sakitlik vardi. Boyları da bərabər idi; hər ikisi balacaboy və möhkəmbədənli. Ana nənənin əllərini ancaq yüngülçə tumarlayır, uşaqların yanında öz hissərinə sərbəstlik verməməyə çalışırdı.

– Nənə artıq qocalıb, – anası deyirdi, – bu yaxılarda səksən yaşı olacaq, məlum məsələdir, xeyli yaşıdır. Əlbəttə, mütləq həkimə də getmək lazımdır, görək nə vaxt qəbul edəcək. Yaxşı olar hər şey.



Inventas vitam
juvat excusisse
per artes

– Hər şey Tanrıının əlindədir, – bunu da nənə dedi.

Uşaqlar nəzərlərini gah birinin, gah o birinin üzünə dikirdilər. Anaları necə qüssəli idi... Ağappaq olmuş Anders bir künçə sıxılmışdı və oradan nənəsini gözləriylə yeyirdi, sanki, lap içinə baxmaq istəyirdi. Daha danışmıldılar, qızlar mətbəxdə işlərini gördüllər, sıyığı və kiçiklər üçün boşqabları stolun üstünə qoydular; onların isə gedən vaxtı idi. Anders stolun arxasına keçməyə məcbur oldu, amma xörək boğazından keçmirdi, ilişirdi. O, nənəsinə uzun bir nəzər saldı, “Salamat qalın” deyib qapıya tərəf yüyürdü.

Məktəb yolunda bacısı ilə bir yerdə qarda ağnadılar. Şaxta vardı, ətrafa ölü bir süküt hakim kəsilmişdi; şəhər, sanki, yatmışdı hələ, pillələrin qarşısında ayaq izləri də görünmürdü, elə bil, evlərdə heç yaşayın yox idi.

Zəng səsi gəldi. Anders büütüşdü – yəni kilsə zəngi idi? Amma cəmi bircə dəfə vurdu; bu, saatın zəngi idi.

Qonşu küçələrdən artıq səslər gəlirdi, oradan dəstə-dəstə uşaqlar qaçaraq itləşir, bir-birinə qartopu atırlar. Kilsə həyətinin yanında hərə özünə baş qatmaq üçün iş tapır, qaçaraq sürət yiğir, sürüsür, yixılır, bir də ayağa qalxır. Anderslə bacısı da sürüşdülər, amma sürət yiğmadan – bu gün o halda deyildilər. Böyük tənəffüs dən qabaq iki dərs vardi. Anders oxuya fikir verməyə, dərsi yadında saxlamağa, hamıyla bir yerdə olmağa çalışırdı. Amma alınmırıldı. O, var gücüylə qulaq asırdı, lakin fikri ancaq çox diqqətlə qulaq asmağının yanında qalmışdı, odur ki, heç nə alınmırıldı. Nədən danışındı onlar – indi sözlər divarlara dəyib qayıdır, onun üçün heç bir məna daşılmırıldı.

Hə, indi də Tanrıdan danışmağa başladılar – evdə az idi danışan, burada da başlandı, hər yerdə! Axi nəyə lazımdır bu? Sözdür də, boş söz! Nədir, məgər həyatda nəsə asanlaşır bu sözlərdən? Ona Tanrı-zad lazım deyil. Bəsdir. Onsuz da Tanrıdan danışanda heç vaxt başa düşməyib. Nəyinə lazımdır?

Bax indi qaçaydı meşəyə! Buraxsaydilar, var gücüylə qaçardı, lap uçardı, təki vaxtında çataydı ora və nəfəsi kəsilə-kəsilə, aşa-aşa olsa da, qaçıb birbaş daşın yanına gedərdi...

Buraxsaydilar onu, bəlkə, desin, desin ki, vacib lazımdır, mütləq getməlidir, tez, tez... Yox ey, olmaz, başa düşərlər məgər? Həm də necə deyəydi? "Mən meşəyə qaçmaliyam?" Bunu kim anlayar ki, dizi üstə düşüb, ürəkdən, var gücüylə mərhəmət istəməlidir daşdan... xahiş etməlidir hamı sağ qalsın, heç kəs ölməsin!

O artıq ətrafında nə baş verdiyini dərk eləmirdi. Tənəffüsün necə keçdiyindən də xəbəri olmadı, təzə dərsin başlanmasından da, tamam başqa müəllimin gəlib tamam başqa şeylərdən danışmasından da xəbəri olmadı...

Bunlar nə qədər danışır! Elə bil, bilə-bilə əsas məsələ haqqında fikirləşmək istəmirlər. O barədə ki, bütün adamlar əvvəl-axır ölçək, mütləq ölçək...

Budur, yenə zəng çalındı, uşaqlar çığırışa-çığırışa, bir-birini itələyə-itələyə dəhlizə yüyürdülər. Həyətdə bir-birini yeməkqabığı qartopuya basırdılar.

Anderslə bacısı isə yolu dinməz gedirdilər. Bilmirdilər ki, tələssinlər, yoxsa addımlarını bir az da yavaşitsınlar. Çatana yaxın, az qala, yüyürdülər. Amma nənə hələ həkimdən qayıtmamışdı. Hami nənə ilə ananı gözləyirdi. Anders pəncərənin qabağında büzüşmüdü, elə bil, iyinə üstündə oturmuşdu. Ürəyi çirpinir, göz qapaqları alışib-yanırdı – qızdırma yüksək olanda necə olarsa, bax elə.

Nəhayət, onlar darvazanın ağızında göründülər. Çox sakit, aramlı gəldilər. Uzaqdan elə ikisi də qoca qarı kimi görüñürdü – ikisi də yaylıqli, amma analarının əynində hələ paltosu da vardi. Vağzal növbətçisiylə, restoranın pəncərəsindən boyunan aşpaz qadınla salamlaşıb, qapıda gözdən itdilər.

Otağa girdilər, uşaqlar onlara tərəf atıldılar, onlar da oturub danışmağa başladılar. Nənəyə kömək eləmək artıq mümkün deyil. Gec xəbər tutublar. Doktor xeyli müayinə



etmişdi onu, çox mehriban, diqqətli adam idi. Amma heç nə etmək mümkün deyil artıq. Onda xərçəngdir, özü də böyüüb.

— Hə, hə, — nənə təsdiqləyirdi. — Hər şey Tanrıının əlindədir.

Daha çox anaları danişirdi, nənə hərdən bir-iki söz deyirdi.

Çox qəribədir, nənələri həkimi tərifləyir, deyirdi ki, necə yaxşı, diqqətli insandır. Camaat danişirmiş ki, guya, çox ciddi adamdır həkim, xəstələr yanına getməyə də çəkinirlər. Amma onunla lap balaca uşaq kimi danişib. Heç pul da götürməyib, deyib ki, imkanınız yoxdur. Gör necə mərhəmətli adamdır... Amma, adətən, yaman baha baxır xəstələrə, alimdir də, nə deyəsən... Hə, çox gözəl insan imiş.

Uşaqlar dəhşət içində bir-birinə sıxlılmışdılar. Lap arxada Anders təkcə durmuşdu, ölümün özü kimi ağappaq idi, yerində donub baxırdı, nənəsinə baxırdı. Anası ilə nənəsi şaxtanın naxış vurduğu pəncərənin qabağında oturmuşdu-lar, onlara baxanda heç deməzdin ki, nəsə bir dəhşətli hadisə baş verib. Analarının sıfəti bir az da nurlanmışdı, sanki, ruhu harasa, lap uzaqlara uçmuşdu. Ancaq nənənin əlini elə hey sığallayırdı, onun ləçəyini düzəldir, ətekliyinin qırışlarını səli-qəyə salırdı. Nəsə dəyişmişdi — nənələri indi qayğıkeş anasının qulluq elədiyi körpə uşağı dönmüşdü. Qarı başına gələnlərdən fikirli, çəşqin görünürdü, onu əsas məsələdən çox bəzi əhəmiyyətsiz, xırda şeylər düşündürürdü. O, toyunda bağışlanmış qırmızı basma güllü yaylığını dizinin üstündə hamarlayırdı. Sonra, görünür, fikirləşdi ki, yəqin, uşaqlar onun hələ nə qədər onlarla bir yerdə olacağı ilə maraqlanar-lar, dedi: həkimdən soruşdum, özüm bilmək istəyirdim, hazırlaşmaq lazımdır axı, soruşdum ki, vaxtim nə vədə tamamdır, həkim üzünü çevirdi, dedi, bu barədə bir şey bilmir. Mən də soruşturmağa yaman utandım. Sonra da həkimə dedim ki, bunu kim bilir ki, İlahidən başqa...

Pəncərələrin altından fit verən parovoz keçdi, günün elə vaxtı çatmışdı ki, neçə-neçə qatar yolunu birdən dəyişirdi.

Tüstü pəncərə şüşələrini yaladı, buz naxışları əritdi. Ana dedi ki, bir fincan qəhvə içmək vaxtidır.

– Hə, yaxşı olardı, – nənələri cavab verdi. Qızlar qəhvə hazırlamaq üçün yerlərindən sıçradılar.

Həm stolun kənarına keçib, qəhvə içməyə başladı. Az danışıldırılar. Uşaqlar gözlərini fincanlarına zilləyib köks ötüründülər, hərdən də gizlicə yaylıqlarını çıxarıb burunlarını silirdilər. Anders qəhvə istəmədi, rəngi ağappaq olmuşdu, otaqda gəzişirdi, pəncərədən stola, stoldan qapının ağızına. Gözləri qupquru idi. Nənə onun solmuş gözlərini gördü və yüngülcə gülümsünüüb başını tərpətdi. Onun isə sifeti qəti qırıldıdanmadı, amma baxışlarına daha davam gətirə bil-mirdi.

Qəhvəni içdirər və nənə ayağa qalxdı.

– Hə, mənim getmək vaxtimdır. Əzizlərim, siz də gəlin bizə.

Artıq uşaqlar özlərini saxlaya bilmirdilər. Analarının da gözlərində yaş damlları göründü, amma özünü birtəhər ələ aldı, ağlamadı.

– Hə, anacan, – dedi. – Biz indi tez-tez gələcəyik, lap tez-tez.

– Lap yaxşı, biz qocaları yaddan çıxarmasınız, yaxşıdır.

Ölüm ilk dəfəydi ki, onlara bu qədər yaxınlaşmış, evlərinin lap içində girmişdi. Onlar özlərini bir-birindən ayrılmaz sayırdılar və dərk edə bilmirdilər ki, əcəl kimisə əllərindən alıb həmişəlik apara bilərdi. Məhəbbətin bütün alovlu gücü indi zühur etmişdi və bu güc onlara bir olduqlarını daha artıq anladırdı. Bu isə bir yüngüllük gətirirdi. Yalnız Anders hamını çulğayan bu odlu məhəbbət selindən kənardə qərar tutmuşdu. O sıvişib qonşu otağa keçmişdi və qupquru gözləri ilə hamını oradan sürürdü. Uşaqlar nənələrinə toxunur, onu sığallayırdılar. Ondan başqa hamısı. Elə bil, onlardan az isteyirdi nənəsini!

– Mənim hələ şəhərdə bir aləm işim var, – deyə nənə şalını arxadan bağlayanda dilləndi.



Inventas vitam
juvat excusisse
per artes

Dəmirçi dükanından otdoğrayan üçün bir-iki detal tapmaliydi. Bir də Emil bir çətvrə tənbəki istəmişdi, gərək Lundqrendən alaydı, deyir ki, onun tənbəkisindən yaxşısı yoxdur. Sonra da yarım kilo qəhvə də almaliydi, gələn həftə çoşqanı kəsəcəkdilər axı.

Ana onun dilindən söz aldı ki, bu gündən belə özünü gözləyəcək, çoşqa kəsiləndə evdə qalacaq, zarafat deyil, çöldə yaman soyuq olur.

— Hə, əlbəttə, — nənə dedi. — Mənsiz də keçinərlər. Əlimdən nə gəlir ki. Heç bilmirəm, — artıq qapının ağızında dedi bunu, — mən gedəndən sonra işlərin öhdəsindən necə gələcəklər. Başqa adam götürsələr, yaman baha oturar.

Ləçəyini bağlayıb başında düzəltdi.

— Yaxşı, mən gedim daha. Sağ olun, mənim əzizlərim. — Və o, süd vedrəsini də götürüb çıxdı.

* * *

Nənələri bir il də yaşadı. Yayda bir az biçinə kömək elədi; çovdar biçəndə, sonra da yatağa düdü. Ona tez-tez baş çəkirdilər, lap qısa müddətlik də olsa, dəyib salamlashırdılar. Anders getmirdi. Hər dəfə bir bəhanə gətirirdi, onu da evdə qoyub gedirdilər. Amma hərdən o da gedirdi. Həyətə yaxınlaşanda rəngi qaçırdı. Nənəsinin yanına girəndə əlini zorla uzadırdı. Ona baxa bilmirdi, baxışlarını gizlədirdi. Qalanları isə özlərini lap həmişəki kimi aparırdılar; heç bir şey olmayıbmış kimi, amma ona qarşı bir az da diqqətli olmağa çalışırdılar. Andersin gözündə isə o artıq dəyişmişdi, ölmüş kimi idi. Hərdən nənəsi ona diqqətlə baxırdı. Yəqin, fikirləşirdi ki, sən demə, bu nəvəsi ona o qədər də bağlı deyilmiş.

Əlinə fürsət düşən kimi, sivişib qapıdan çıxdı. Başlayırdı bağın çıqlarını tapdamağa. Güllərin qoxusu yox idi, nənənin heç bir gülündən iy gəlmirdi. O, qarağat kollarının yanında dolaşır, günün istisində onların arasında necə gizləndiyini,

nənəsinin evin qabağına çıxıb onu axtarmasını xatırlayırdı. Talvara baş çəkirdi, orada nənəsi adətən noxud təmizləyərdi, – indi ora necə də qaranlıq, boş idi... Hər şey dəyişmişdi, hər şey başqlaşmışdı. Günəş həmişəki kimi nur saçırı. Amma burada hər şey başqa cür idi. Həqiqi deyildi.

O, yemişan kollarının üstündən keçib, ətrafına baxırdı. Bomboş idi hər yan. Hər tərəf tarlalar, çəpərlənmiş otlaklar idi. Amma hamısı da boş. Yamyəş çəmənlilikləri isə, sanki, əllə sivirmişdilər, heç nə qoymamışdilar qala. Hər şey qondarma idi, sanki, həqiqi deyildi.

Kimsə çıxıb çağırırdı onu. O isə çəpərin dalında gizlənirdi.

Sonra mal-qara həyətinə keçirdi, qapıdakı yarıqdan boş axurlara baxırdı; nənəsi inəkləri həmişə orada sağındı. Qışda çölün şaxtasından içəri girəndə südün iliq, şirin iyi gələrdi... Vedrəni inəyin yelininin altına qoyanda məmələrdən fişqıran südün səsindən nənəsi onun içəri necə girdiyini eşitməzdı...

Mal-qara həyətini dolaşın ətrafında quşarmudu və ardıc kolları əkilmiş otlağ'a çıxırdı. O, həyətin ətrafına dolasır, indi nənəsinin, ona baş çəkməyə gələnlərin olduğu otağın pəncərələrindən içəri boylanırdı.

Sonra da getmək vaxtı çatdı. O, içəri girib nənəsi ilə sağollaşırdı, hamı kimi. Qarı da ona diqqətlə baxırdı. Yəqin, fikirləşirdi ki, bu nəvəsi onu başqalarından az istəyir. Nənəsigilə getmək onun üçün hər dəfə dəhşətli bir əzaba çevrilirdi.

Xüsusilə də, bir gün yadında möhkəm qalıb. Yayda necə olmuşdusa, anası ilə bir yerdə getmişdi ora. Hələ yolla gedəndə uzaqdan görmüşdülər ki, bostanda kartof qazır. Azacıq,ancaq nahar üçün. Dizi üstə durmuşdu, ağrı imkan vermirdi ki, əyilsin. Əlindəki qazançanı doldurub qalxmaq istəyəndə bacarmadı, anası ilə o, köməyə yüyürdülər. Əvvəlcə ləngərləyə-ləngərləyə əyilirdi, az qaldı, yenə yixilsin, gözləri də şüşə kimi idi, elə bil, heç nə görmürdü. Anders özü də əsim-əsim əsdi, az qaldı yixila, onun üçün çətin idi nənəsini



Inventas vitam
juvat excusisse
per artes

saxlamaq. Anası isə arvadın paltarına yapışmış nəm torpağı çırılıb onu evə keçirdi.

Elə onda da qacıb getdi, evdən çıxdı və ağladı. Ağlayıb ürəyini boşaltmaq ancaq onda qismət olmuşdu Andersə.

Ölümün qarşısında yaşadığı dəhşətin özündə də bir qədədarlıq vardi. Bu dəhşət hər şeyi üstələyirdi. Onun hətta nənəsinə də yazıçı gəlmirdi. Hər gün, səhərdən düz axşama kimi onu gözləri qabağında görürdü. Lakin onun barəsində düşünmürdü; yalnız başına gələcək şeylər haqqında fikirləşirdi. Fikirləşirdi ki, gör necə dəhşətdir, adam hələ sağdır, amma yavaş-yavaş ölürlər, tezliklə tamam oləcək. Elə bil, bu fikirlərinin içində nənəsinin özü tamam yaddan çıxırı. Onu ancaq əvvəlki kimi, hələ diri, ölümə məhkum olmamışdan necə idisə, elə də xatırlayırdı. İndi isə o, elə bil, burada yox idi, haradasa uzaqlarda idi. Elə bil, onu ancaq xatırlamaq olardı.

Həyata bu dəli bağlılığında nəsə bir qəddarlıq vardi – qeyri-təbii, bu həyata aidiyəti olmayan qəddarlıq.

Qışda, artıq yatağa düşəndə isə nənə yavaş-yavaş əriməyə başladı. Artıq iüsulluca uzaqlaşırdı onlardan, gedirdi; gözləri pis görür, söhbət eləyəndə hər şeyi başa düşmürdü. Artıq bilmirdi ki, təsərrüfatda işlər necə gedir, hərdən də başlayırdı sorğu-sual eləməyə, cavab verəndə də, sanki, eşitmirdi. Bir axşam qəflətən soruşdu ki, məni hansı otağa uzandırmışınız? Cavab verdilər ki, kiçik, o isə təəccüb elədi, ona elə gəlmışdı ki, böyük otaqdadır.

Bütün bunlar haqqında südlə bir yerdə gələn məktublarda yazırıldı. Hər səhər xutordan bir neçə sətirlik kağız gəlirdi. Qış yaman soyuq keçirdi deyə, kağız da donub vedrənin qapığına yapışırı, anası onun donunu açmaq üçün nəfəsi ilə qızdırırı ki, məktubu oxuya bilsin.

Son vaxtlar anaları xutora daha tez-tez gedirdi, axırdı elə orda qaldı. Babalarıyla bir yerdə ölənə qulluq eləyirdilər. O, pəncərənin qabağında oturub “İncil” oxuyurdu. Anası isə xəstəni yedirdir, səssizcə otaqdan çıxır, sonra yenə içəri

girir, xəstəyə sarı əyilib piçiltisına qulaq asırdı. Baba artıq onun dediklərini eşitmirdi. O isə piçildiyirdi ki, kişinin “İncil” oxumasına qulaq asmaq istəyir. Kişi də o dəqiqə əlin-də “İncil”i, pəncərə öündə otururdu. Külək qarı sovurub pəncərələrin qabağında təpələmişdi, bəzi yerlərdə isə qış lümlüt idi; bu qış bağdakı bir çox ağacı da don vurdu.

Sonra uşaqların hamısı nənələriylə vidalaşmağa getdilər, amma onları tanımadı. Bir neçə gündən sonra anası süd ilə yolladığı məktubda yazdı ki, artıq hər şey bitib.

Anders, az qala, bir yüngüllük hiss etdi özündə. Qardaş-bacıları bütün günü nənələrindən danışındılar – necə adam idи, qabaqlar nə deyirdi, necə tezdən dururdu, necə güllər bəsləyirdi, necə pionları vardı, lap çoxdan, hələ qız olanda meşəd necə azmışdı – hər şeydən. Anders ac gözlükə dini-ləyir, özü də arabir danışındı. Onun da hər şey yadında idi, nələri yadda saxlamamışdı ki! O danışır, xatırlayırdı və nənə-sindən harada söhbət düşürsə düşsün – o hazır idi. Yanaqları alışır, gözləri parlıdayırdı...

Elə bil, təzədən dirilmişdi nənəsi!

Anaları evə qayıtdı ki, uşaqları dəfn mərasiminə hazırlamaq üçün nəsə tiksin; həm qızlara, həm də iki oğlana – orada xeyli iş vardı, hamiya bəs edərdi. Anders həmin il kilsə icmasına qəbul olunmalıydı deyə onun üçün qara paltarı əvvəlcədən tikmişdilər. Hələ ömründə qara geyməmişdi. Zarafat deyildi – hamı ona, papağındakı matəm lentinə baxrıdı. Bütün ailələri başdan-ayağa qara geyimdə anaları ilə bir yerdə bayırı çıxanda hamı onlara sarı çönüb məxsusı salamlaşındı. Anders özünü birtəhər hiss edirdi, elə bil, başqa cür idi, bütün adamlar kimi yox. Bazar günü erkən qalxdılar, dəfn mərasiminə yollandılar. Alaqapının qabağında qarın üstünə şam budaqları düzmişdü. Bağlar soyuqdan əsirdi, amma ev isti idi. Camaatın bəzisi artıq gəlmışdı, əsasən də, qocalar; əllərini açıq sobanın qabağında qızdırırdılar, sobada isə şam ağacının odunu çırtıçır yanaraq, döşəməyə qıgilcım



saçırdı. Döşəməni yumuşdular, hamı yerə salınmış palazların üstü ilə sakitcə gedir, piçilti ilə salamlasharaq, əllərindəki burun yaylıqlarını əzişdirirdi. Şəhərdən mərhumun yaxınları – ana, ata və uşaqları – gələndə otaqlara tamam sükut çökdü. Qocalar onların əllərini öz əllərində xeyli saxlayırdılar. Demək olar ki, səhbət etmirdilər. Otağın ortasında bir kürənsaqqal durmuşdu, buralarda təzəlikcə məskən salmışdı, ucadan danişan bircə o idi.

Adamlar elə hey gəlirdilər. Mal-qara həyətinə xizəklər gəlir, şala bürünmüş adamlar evə girirdilər. Elə bir ucdan gəlirdilər, əksəriyyəti qoca idi gələnlərin. Xizəyi olmayanlar taytiya-taytiya piyada gəlirdilər. Heç ev yiyələrinin də atı yox idi, dəfn münasibətilə əlborcu götürmüştülər. Hündürboy, ariq, dişsiz, naftalin iyi verən qara paltarlarda kəndli qadınlar, qonşuluqda yaşayan, əyinlərinə çox böyük olan qara kostyumlar geymiş kişilər elə gəlir, gəlirdilər. Ev ağızına kimi dolmuşdu, hətta çardağı da soğandan, almadan təmizləmişdilər, indi orada da camaat dayanmışdı, addımlarının səsləri aşağıda eşidilirdi.

Nəhayət, yan otağın qapısı açıldı və bütün evdə, sanki, buz kimi bir külək dolaşdı. Hamı otağa keçdi. Otaqdan təzə yuyulmuş döşəmə iyi gəlirdi, soyuqdan qurumurdu, döşəmənin üstünə atılmış şam budaqlarından üstündəki, hələ əriməmiş qarın rütubəti qoxusu gəlirdi. Hamı mərhuma son dəfə nəzər salıb vidalaşmaq istəyirdi – qocalıqdan başları əsən, ağılları kəsəndən onu tanıyan qarilar, mərhumu elə indi uzandığı kimi, ağsaç və bomboz görmüş cavan qadınlar, onunla qızılıq dövründə qol-qola rəqs eləmiş qocalar, Bolsqord və Yutaqordda işləyən, Emilin yanına bir fincan qəhvə, bir qədəh araq vurmaq üçün baş çəkən fəhlələr. Anders arxada durmuşdu. Özündən qabaqda duranların arxasından boylanır, kimsə çəkiləndə nənəsinin alnını və seyrək saçlarını görürdü, əyilmiş çənəsini və açıq ağızını görəndə isə lap birtəhər oldu, yad adamların dalında gizləndi və daha heç bir şeyə baxmaq istəmədi. Amma

böyük qardaşı Xelqe düz nənəsinin yanında durmuşdu. Onu uşaqların hamisindan çox istəyirdi, yanına daha tez-tez baş çəkirdi və indi nənəsinin cəsədi onu nə qorxudur, nə də ki ikrah doğururdu. O, hərdən ot biçməyə, heyvan otarmağa da kömək eləyirdi, turp çıxarır, noxud təmizləyir, çayda onun üçün balıq tutur, tezdən torları yoxlayıb, ilanbalığı gətirirdi səhər yeməyinə. O, az qala, şəhərlidən çox kəndçi idi və kənddəki qohumlarına onun kimi bənzəyən yox idi. Nənəsinin yanında durub sakitcə ağlayırdı, çünkü çox sevirdi onu.

Tabutu bağlamağa başlayanda Anders, az qaldı, nənəsi-nə sarı cuma. Bir az ləngidilər, baba mərhumun yanağını sığallayana kimi gözlədilər. Uzun çekdi, tabutu örtənə kimi yaman uzun çekdi. Nəhayət ki, örtəndə Anders özünü dəhşətli dərəcədə narahat hiss etdi ki, bu qədər adamın arasında nənəsi ilə vidalaşmayan bircə o oldu. Artıq gec idi, o sakitləşdi və nəhayət ki, hamı kimi ağlayıb yüngülləşə bildi.

Yakob – bəyaz saçları olan, qəddi əyilmiş hörmətli qoca psalom oxumağa başladı. Səsi azca ciriltli çıxırdı, amma əsmirdi, o, bineyi-qədimdən kilsə ağsaqqalıydı, neçə illərdi dəfn mərasimlərində oxuyurdu.

Sonra tabutu bayırı çıxardılar.

Atlar irəli atılır, xizəyi darturdular. Xəz papaqlı xizəkçilər isə heyvanların üstünə qışqırıb cilovlarını çəkirdilər. Tabutu qabaqdakı xizəyə qoydular, yutarqordlu bir işçi sürəcəkdi onu, at da onlarındakı idi. Tövlədə inəklər böyüürdürlər, toyuqlar düz dişlərinin altına soxulub arpa dənləyirdilər. Hər şey hazırdır, tərpənmək vaxtidır.

Baba alaqqapının qabağında durmuşdu, vəziyyəti heç yaxşı deyildi, camaatla gedə bilmədi. Elə hey təkrar eləyirdi:

– Eybi yox, mənim də vaxtımı bir şey qalmayıb.

O, gedənlərin arxasında əlini yelləyir, yelləyirdi, düz dəfn mərasimi gözdən itənə kimi.

Kilsənin yolu sahilləri donmuş çay boyunca id. Çəmənlər də donmuşdu. Lümlüt həyətlər adamın üzünə şiniyirdi, ancaq



Inventas vitam
juvat excusisse
per artes

qışda belə olur, yayda göz oxşayan yaşıllıqdan əsər-əlamət qalmayanda. Sanki, boşalmışdı bütün ətraf. Amma, sanki, yox, elə həqiqətən, boş idi həyətlər; hamı mərhumu basdırmağa gedirdi, uzun səf yaratmış xizəklərdə oturmuşdular, çox böyük, yöndəmsiz bir arabanı xatırladırı bu dəstə. Hərdən, lüt torpağa dəyəndə xizək gurultu salır, oturanları silkələyirdi, onlar da ətrafa boyanırdılar. Qabaqdakı xizəyin üstündə şəhərdən gətirilmiş, kasibbabı gül çələngi yırğalanırdı.

Dəstəni görəndə kilsənin zəngləri çalındı və zənglərin sədasi bütün ətrafi doldurdu – çölliyyün, qəsəbənin üstündən keçib lap uzağa, düz meşələrə kimi yetişdi. Zənglərin səsi harada eşidilirdisə, kişilər, adəti üzrə, papaqlarını çıxarırlar, qadınlar isə xaç çekirdilər. Kilsə icmasının dörd bir yana səpələnmiş kiçik kəndlərindən ən uzaqdakında açıq pəncərənin önündə yaylığa bürünmüş bir qarı oturmuşdu. O, buralarda hamidan yaşılı idi, artıq beli də büktülmüşdü, neçə illər idi ki, evinin kandarından bayira ayaq basmırıldı. Lakin saçları qatran kimi qara qalmışdı, qəhvəyi gözləri isə par-par yanırırdı. O da nənələri idi, atasının anası. Bəlkə də, onun damarlarında cənublu qanı axırdı, bəlkə də, yox, amma nəsə qarışığı mütləq vardi, çünkü bu yerlərin camaati belə qarabuğdayı olmur. Onu yerli qadılardan yenə nəsə fərqləndirirdi, bəlkə də, bu fərq qız vaxtı kilsə icmasına qəbul olunarkən mülkədar qızları ilə bir yerdə hazırlanmasına idi. İndi isə “İncil”i dizlərinin üstündə, açıq pəncərənin qabağında oturmuşdu ki, qoca Stina üçün kilsə zənglərinin necə calındığını eşitsin və birinci zəng ona çatan kimi əlini pəncərədən çıxarıb elə cidd-cəhdli yellədi ki, yanındakı tayada özlərinə yer düzəltmiş sərçələr ürkərək dörd bir tərəfə dağıldılar.

Kilsə bu yerlərin bütün təpələri kimi alçaq bir təpədə yerləşirdi. Xizəkləri dikdirdə saxlayıb tabutu əllərində apardılar. Zənglər düz başlarının üstündə çalınır, qəbirlərin arasında konfirmasiyaya hazırlaşan solğunbəñizli oğlan və qızlar əl-əl tutub tabuta baxırdılar.

Əsas mərasim kilsədə oldu. Anders bilirdi – indi ən qorxulu an olacaqdı. Orqanın səsi ətrafa yayıldı, indicə ən dəhşətli psalomu, ən qorxulu sözləri oxuyacaqdılar; bundan daha qorxulu sözlər ola bilməzdi. O, yay kimi gərilib gözlərini düz qabağına zillədi. Hamı bir ağızdan qəribə heyranlıqla oxumağa başladı, xordan uşaq səsləri də gəlirdi, hamı oxuyur, orqan isə kilsə tağlarının arasında guruldayırdı.

“Yer üzündəki bütün yollarım yalnız ölümə aparır...”

Sanki, dünyada heç həyat yoxdur və kimsəyə lazım da deyil! Oxuyanlar bütün hissərini yalnız bu sözlərə kökləyirdilər, elə bil, ən vacib, ən qaçılmaz sözər məhz bunlar idi.

Pastor isə davam edirdi: “Torpaqdan yarandın. Torpağa çevriləcəksən...”

Tez qurtaraydı bircə, tez! Ölümün şərəfinə bu uzunluqda bayram olar – dəhşətdir.

Budur, məzara sarı getdilər! Hamı – kilsədə olanların hamısı tabutun dalinca yollandı. Təzə qazılmış qəbir əzaqdan qaralırdı, yanında qapqara torpaq təpəsi ucalırdı, lınglə işləməyə məcbur olmuşdular, çünki torpağın üç futunu don vurmışdu. Qəbirin ətrafında dövrə vurub dayandılar, nənəni çalaya necə saldıqları eşidildi.

Bu mərasim onun düşündüyü qədər də dəhşətli deyilmiş. Açıq havada heç nə o qədər dəhşətli görünmür. Soyuq külək əsir, adamı dəlib keçirdi. Andersin qaloşuna qar dolurdu. Oyun yoldaşları gözlərini çəkmədən ona baxırdılar. Burada kilsənin içindəki kimi boğucu hava yox idi. Qəbrin üstü-nə çiçək atıb, yüngülləşərək hönkürdü.

Sonra da kilsəyə qayıdır mərasimi başa çatdırıldılar.

Evə də elə gəldikləri kimi döndülər. Qar yaman yağımışdı, xızəklər indi yüngül gedir, atlar həvəslə qaçırdılar; elə bil, qayıdanbaş yol qısalmışdı. Qapının ağızında onları baba qarşılayırdı. Yenə xızəyə nəzər saldı; indi həmin xızək boş idi və sıradı sonuncu durmuşdu. Anası ona dəfn mərasiminin necə keçdiyindən danışdı, əvvəldən axıra kimi hər şeyi danışdı.



Inventas vitam
juvat excusisse
per artes

Baba yol barədə soruşdu, anasının, deyəsən, yoldan danışmaq yadından çıxmışdı.

Nahar artıq onları gözləyirdi; iki stolun üstündə yeməli şeylərdən barmaq basmağa yer yox idi, mətbəxin qapısından isə otağa cürbəcür iştahaaçan qoxu dolurdu. Qadınlar masaların üstünü nəzərdən keçirir, soyuqdan gəlmış kişilər isə indicə içəcəklərini fikirləşərək, əllərini bir-birinə sürtüb qızışırdılar.

Stol arxasına keçdiilər və düz hava qaralana kimi oturdular. Sadə xörəklər gəlirdi, amma yaman bol idi. Hər yeməkdən dadmaq lazımlı idı, hərcənd ki, bişmişlərin bəziləri bir-birindən, demək olar ki, fərqlənmirdi. Kişiilər vururdular. Əvvəlcə məclisdə bir təntənə havası hakim idi. Amma tezliklə dillər açıldı, artıq stolun bu başından o birisinə söhbətləşir, ucadan qışqırır, stəkanlarını toqquşdurmaq üçün bir-birinə uzadırlılar. Qonşulardan gətirilmiş stulları yaxın düzmişdülər, qapının ağızına tərəf isə adı taxta qoyulmuşdu oturmağa, bir də həyətdəki köşkdən skamyani da gətirmişdilər. Kişiilərdən hansısa çölə çıxmaklı olanda, az qala, hamı ayağa dururdu, yerlərindən qalxmaqla heç arası olmayan qadınlar da, yüngülə deyinirdilər. Ümumi səs-küy getdikcə artır, həm otaq, həm də adamların qəlbini yavaş-yavaş isinirdi. Sobada odun çirtildiyir, üzlər tərləyirdi.

Kefləri durulmuşdu, aralıq şən idi indi. Söhbətləşirdilər. Dildən iti olanlar da artıq bir-biriylə söz güləşdirirdilər. Onları həvəslə dinləyirdilər, qadınlar diqqət kəsilib başlarını ciyinlərinə sarı əyərək qulaq asırdılar. Qalanları da boğaz inəklərindən, superfosfatdan, drenajdan danışırdılar. Özü də hər danışan dediklərini mütləq hamı eşitsin deyə, boğazını yırtırdı.

Massa-Yane – əslən buralı olan, əyalətdə hamını geyindirən bapbalaca dərzi də məclisdə idi. Ölçüləri götürəndə mütləq skamyanın üstünə çıxası olurdu deyə, qanı qaralır, dili zəhərə dönürdü. Dəfndə iştirak edən yeganə şışman adam – arxası bir oturacağa yerləşməyən dəyirmançı da burada idi. Anders onunla yanaşı oturub qulaqlarından çıxan unlu

tüklərinə tamaşa edirdi. Qapının ağızındaki skamyada isə torpaqsız kəndli Peter belini donqarladıb əyləşmişdi.

Bütün məclis ərzində o, bircə kəlmə də dinmədən oturub, kikəli başını boşqabına sallamışdı. Deyirdilər ki, o, qonaqlığa dəvət gözləyəndə neçə gün ağızına bir tikə də almir. Düzdür, hərdən uzun müddət qonaqlıq düşməyəndə evdə özi üçün nəsə hazırlamağa məcbur olurdu. Onlara gedəndə isə masanın üstü-nə mütləq quru çörəklə sobada bişmiş kartof qoyurdu. Ən düzü isə o idi ki, Peter çox yoxsul yaşayır, nadir hallarda qarnını doyura bilirdi. Amma bu barədə danışmağı xoşlamırdılar və söhbət bu məcraya düşəndə həmişə zarafata çevirməyə üstünlük verirdilər. O, otağın ən uzaq küçünə təpilmüşdi; əvvəla, öz statusuna görə, ikincisi də, ora qaranlıq olduğundan arabir boşqabını doldurması heç kəsin diqqətini cəlb etmirdi.

Təxminən, saat beş üçün, ət xörəkləri bitəndən sonra, masanın üstünə şirin şeylər gəlməyə başladı. Bir də ki qonaqların gətirdiyi cürbəcür pendirlər. Onlar bir-birindən az fərqlənirdi, amma pendirini yaxşı tanıyan hər qadın qonşularını da ona qonaq etməyi özünə borc bilirdi. Hamı toxluqdan və aldığı ləzzətdən niqqıldayırırdı, Peter də oturduğu yerdən məclisə baxa-baxa öz işində idi.

Andersə buranın isti və çox səs-küylü olması, hamının birdən danışması və heç özlərinə bənzəməməsi yaman xoş gəlirdi. Soba çırtıldayı, isti adama layla çalırdı. O, divarın dibində oturmuşdu. Arxasında his kimi qara pəncərələr vardı, otağın içi isə bəs deyincə işıqlı idi. Uzun stolun bir başında kerosin lampasının biri, o biri başında isə ikincisi yanırırdı, lap qapının ağızına da şam qoymuşdular. Pastorun yanındakı ən hörmətli yerdə anası oturmuşdu, bənizi ağappaq, özü sakit idi.

Mərasim başa çatırdı. Lap axırda şəhərdən gətirilmiş, qara və aq kremlı, ortasında böyük qara xaçı olan tort gəldi süfrəyə. Tort Andersin qabağına çatanda o diksindi və bir tikə də götürmədi, hərcənd ki, bir də belə ləzzətli şeydən



Inventas vitam
juvat excusisse
per artes

dadmayacağını güzel bilirdi. Dəyirmançı isə özünə zırkı tikə götürürək, qara xaçın köndələn tirini də iştah ilə aşırı.

Nəhayət, pastor dua oxudu və stolun arxasından qalxmaga başladılar.

Qapıları taybatay açdılar, camaat evə dağıldı. Artrımdan o qədər kürk, palto asılmışdı ki, elə bil, bütün icma burada idi və camaatin üst geyimlərindən mal-qara qoxusu, saman iyi gəldi. Yuxarıdakı otaqlar isə boş idi, aşağıının istisindən sonra adama bura çox sərin gəlirdi. Havasından soğanla alınan qoxusu hələ sezilirdi, güzgünen arxasında isə dəstələnib bağlanmış lavanda çubuqları dururdu, nənəsi kilsəyə gedəndə onlardan istifadə edərdi. Qəhvəni burada verdilər; qadınlara – peçenye ilə, kişilərə – konyakla, tezliklə bura da səsküylü, isti oldu.

Anders bilmirdi ki, nə etsin. Onun yaşıdı olan oğlan uşağı yox idi. Bikarçılıqdan otaqda gəzişir, divarlara söykənib dururdu. Adəti üzrə, mətbəxə də baş çəkdi, amma orada da yad adamlar vardi. Onlar qabları yuyub silir, dağ kimi üstüştə düzürdülər, elə qablar da yad idi, əlborcu götürmüştülər, hər boşqabın ortasında yekə qızılğıl vardı. Avaraçılıq idi, yenə yuxarı qalxdı və söhbətlərə qulaq asmağa başladı. Kişi-lərlə qadınlar artıq ayrılmışdılar, kişiler oturan otaq tüstü içindəydi, többi içir, hamısı birdən, bir-birinin sözünü kəsə-kəsə danışındı. Bura xoşuna gəldi. Amma bir azdan yenə aşağı düşdü. Artırmaya açılan qapının üstündə sadə bir şəkil asılmışdı – kilsəyə gedən yol, ətrafdə həyətlər, təpənin üstündə isə yanında xaçları olan məbəd, bir də ki ağcaqayın ağacları təsvir olunan bir şəkil. Bu gün şəklə baxmadı, bayira çıxdı.

Dəhşət zülmət idi. Soyuq və sakit havada meh deyilən şey yox idi. Bir neçə kişi qarağat kollarının dibinə at kimi fişhafışla işəyirdi. Kişi-lər qaranlıqda yaman yekə görünürdülər. Şərq tərəfdə ulduzlar görünürdü, amma göy üzünün qalan hissəsi buludlu idi. Kişi-lər evə qayıtdılar, Anders bu sakitliyin içində tək qaldı.

Deşikdən mal-qara axuruna baxdı, amma hörümçək torunun arasından zəif işıqdan savayı, başqa bir şey görmədi. Budur, bir əlində vedrə, o birisində fənər, kimsə çıxdı oradan. Qadın idi, cığırla gedirdi. Əlindəki fənərin işığı yerə və ayaqlarına dolaşan uzun ətəkliyinə düşürdü. İşıqlı, səs-küylü evə tərəf gedirdi, amma onun tinindən mətbəxin qapısına sarı buruldu. Anders yalnız burada seçdi ki, gördüyü qoca, tamamilə yad bir qadındır.

Çayda buz şaqqıldayırdı, Anders bunu birdən eşitdi və yadına düşdü ki, hava soyuqdur və əslində, o da kişilərin bayaq kollektiv şəkildə gördüklləri işin dalınca çıxmışdı bayira. O da düz qapının ağızındaki, köhnə, tanış alma ağacının dibini seçdi.

Evdən səs-küy gəlirdi. O qədər qonaqvardı ki, adama elə gəlirdi, ev indicə ortadan parçalanacaq. Yalnız danışmaq həvəskarı olan adamlar belə hay-küylə dağılışa bilərdilər. Arxası evə dayanmış Anders diqqət kəsildi. Ümumi səs-küyə tənha, yumşaq bir səs də qarışmışdı, sakit, heç kəsə müraciət etməyən və heç kəsdən cavab gözləməyən bir səs.

Anders qanrlıdı. Aşağıda, düz yanında bir pəncərə işarirdi, içəridə qəribə sükut vardi, elə bil, bu pəncərənin arxasında, otaqda heç kəs yox idi. Bu, həmin o yandakı kiçik yataq otağının pəncərəsi idi.

Anders işini qurtarıb, pəncərəyə boylandı. Balaca otaqda, nənəsinin öldüyü çarpayıda oturmuş babası “İncil”i qabağın-dakı qoyun dərisinin üstündə açaraq oxuyurdu. Əynində ağ, tikməli köynək vardi. Çarpayının mələfəsini indicə dəyişmişdilər, par-par yanırkı, səliqəyə salmışdilar; üstündə bir dənə qırışı da yoxdu. Yaxşıca daradığı ağ saçları babasının ciyin-lərinə səliqəylə töküldürdü. Təntənəli, bayramsayağı görkəmi vardi. Döşəmə küknar budaqlarıyla örtülmüş, künclərdə mərsin kolları qoyulmuşdu.

Anders nəfəsini şüşəyə verdi, şüşə tərlədi. Bir istədi çıxıb getsin, amma sonra əlinin içi ilə şüşəni silərək qaldı. Dırmandığı



Inventas vitam
juvat excusisse
per artes

qar təpəsinin buz qaysağı artıq onu saxlamırıldı, Anders yixıldı. Bir də baxdı ki, ayaqlarının altındaki çiçək ləklərini soyuqdan qoruyan budaqlardır.

Pəncərənin şüşəsini alt tərəfdən don vurmuşdu deyə içəri görünmürdü, bir az dartınası oldu.

Qoca qımıldanmadan oturmuşdu. Yuxarıda qışqırışib danışırdılar, o isə eşitmirdi, bəlkə də, fikir vermirdi. Həmişəki səsiylə, ucadan oxuyur, dişsiz ağızının dodaqları tərpənirdi. Anders hər kəlməni seçirdi.

Nəhayət, “İncil”i örtüb əlini üstünə qoydu.

– Amin. Ata, oğul və müqəddəs ruh xatırınə.

Kitabı yatacağın yanındakı stulun üstünə qoyaraq, ətrafi-na göz gəzdirib dilləndi:

– Tanrıımız səni qiyamət günü oyadacaq.

Sonra babası uzanıb şamı üfürdü və zülmət onu uddu.

* * *

Anders yeniyetməlik çağlarına qədəm qoyurdu. O, indi şəhərə, ətraf yerlərə tez-tez gəzməyə çıxırdı, həm dostlarıyla, həm də tək. Evdə yaman darıxdı. Yaxınlıqları, evlərindəki birlik onu sixır, əl-qolunu bağlayırdı. Burada hər şey bütöv, ayrılmaz, qırılmaz idi – köhnə mebel, otaqların ab-havası, onların ruhu, nənəsinin kənddə toxuduğu kilimlər, onların üstü ilə gəzənlər – hər şey. Elə qapını açıb salamlaşmaq kifayət idi – o, evə girirdi və hər dəfə burada da hər şeyin həmişəki kimi olduğunu görürdü. Lampa kənarında keçən axşamlar da həmində, şam yeməkləri də: lampanın zəif şöləsi, bacılarının əl-ayaq etməsi, pəncərədən gələn qatar səsi – hər şey eyni, hər şey hər axşam olduğu kimi. Atası ilə anası isə həmişə ciddi səslə, diqqətlə “İncil”i oxuyurlar. Bundan ürəyi sixılırdı. Lakin bütün bunlar bir zamanlar sakitlik, aramlıq, dinclik gətirirdi ona! Bəs indi niyə ürəyini sixirdi, görəsən?

Hər şeyləri ümumi, bənzər idi. Bütün dünyadan təcrid olunmuş rahat otaq. Bir dəfə qoyulmuş, dəyişməz qayda-qanun. Dəyişməz həyat!

Onlar bütöv bir nəsil, ailə idilər, o isə artıq qopmaq, ayrılməq, özü olmaq istəyirdi! Buna görə onlardan uzaqlaşmağa başladı Anders.

Bu gizlincə baş verirdi. Heç kəs heç nə görmürdü. Onların ailəsində nadir şeylər kənardan bəlli olar, bürüzə verilərdi, adətən, hər şey gizlində qalar, yalnız fəhmlə duyulardı. Anders də onlar kimi idi.

Amma indi baş verənlər elə doğuş kimi kobud idi. Elə doğuş zamanı olan qorxunu, əzabı, yeni zəif orqanizm üçün, köhnə orqanizm üçün keçirilən nigarançılığı yaşayırıdı. Bir də yükünü yerə qoymaq, nəyisə dəyişmək ağrısını... Niyə?

Heyvanlar doğuş tutmalarını hiss edəndə yuvalarında gizlənir, qaranlıq guşə tapıb orada, xəlvətdə inildəyirlər, yüksələrini yerə qoyanda isə balaların göbəyini dişləriylə kəsirlər. Dünyaya gələn kor balaları da analarının torpağına hopmuş qanının qoxusunu alır...

Hər kəs bir nəslə mənsubdur. Niyə?

O, içində baş verənlərdən əzab çəkirdi. Hər xırda dəyişikliyə fikir verirdi ki, heç bir şey diqqətindən yayınmasın. O əzab da çəkir və bu əzablardan zövq də alındı...

İlk dəfə idi ki, həyatın dağınılığını, pərakəndəliyini anlayırdı. Anlayırdı ki, insanlar natamam məxluqdurlar, uydurduqları yalanla yalandan yaşayırlar, amma bu, onların qəti vecinə deyil. Həyat özü onları buna vadər edir, əhval-ruhiyyələrini elə kökləyir ki, hələ bir yaşamlarından razı da qalırlar. Onların ayaqları altından torpaq qaçıır – veclərinə almırlar. Anders əvvəllər yalnız öz içinde yaşayırıdı.

İnsan həyatının ən dəhşətli çağrı – cavanlığı belə başlanır - di onun. Bu, onun da ən yarımcıq, ən etibarsız, ən kövrək çağrıları idi. Bunu anlamayan aldanacaq, özü-özünə xəyanət edəcək. Uşaqlığı, yetkinliyi, qocalığı düzgün, tam yaşamaq



asandır. Cavanlıq isə elə dövrdür ki, əsl insana çox asanlıqla yaraşmaya da bilər. Ondakı düzənsizlik, ehtiyatsızlıq, məsuliyyətsizlik, həqiqətən, insana yaraşmir. Bəlkə, elə bu səbəbdən boşboğaz adamlar cavanlıqlarından dəm vurmağı xoşlaysırlar? Onlar üçün ömrün ən gözəl çağları elə cavanlıqdır: insandan o qədər az tələb olunur, insana o qədər çox verilir ki, yada salanda xoşhal olursan. Lakin Andersin cavanlığı hələ yenice başlanırdı.

Onların Tanrısından gizlicə qaçıdı, nəzərə çarpmadan qaçıdı, heç kim də görmədi onu. Qaçandan sonra əvvəlcə böyük, boş bir otağa düşdü. Canına üzütmə düşmüştü. O, boşluğu və qaranlığı bütün vücuduyla hiss edirdi. Bəli, ətraf bomboşdur. Bunu çoxdan, lap özünü xatırlayandan bilirdi. Amma boşluğu içində duymaq, hiss etmək tamam başqa şeydir. O, qismətinin dərk olunmuş ağırlığından özündə qəribə yüngüllük duydu.

Təki heç kəs mane olmasın. Taleyindən şikayətçi deyildi, ona elə gəlirdi ki, öz yükünü çəkə bilər. Təki onu heç kəs narahat etməsin, ətrafindakı qaranlığı hürkütməsin. Lakin o ölücək, çox tezliklə ölücək. Bunu hamı bilir. Bilirlər ki, ağciyərləri xəstədir, tezliklə ölücək. Ondan uzaq gəzirlər ki, xəstəlik tutmasınlar. Hamı uzaq gəzir, hətta qardaşı, bacıları da, həm də qorxurlar ki, birdən özü də hiss edər bunu. Onların bu ehtiyatkarlığı qəlbinə necə dəyirdi! Nahaq çalışırlar axı! Hərdən, az qala, düz gözlərinin içində demək, hayqırmaq istəyir bunu.

Yəni görmür ki, necə can atırlar ondan aralı durmağa? Nədir, kordur məgər! Yəni onlar elə fikirləşirlər ki, bircə kəlmə söz də, həmin kəlmənin hansı ahənglə deyilməsi də, bircə baxış, bircə təbəssüm də onun gözlərindən yayına bilər? Yəni o, mətbəxdə, otaqda qapını örtüb piçıldışmalarından bixəbərdir – niyə qabaqlar bağlamırdılar qapıları! Yəni başa düşmür ki, onu diriykən ölü kimi ağlayırlar... Axı evdəki narahatlığı, ağırlığı ki ondan gizlədə bilmədilər – aralarında

ölümə məhkum birisinin mövcudluğu onlar üçün, həqiqətən, ağır idi. O, hər şeyi görür. Hər şeyi anlayır. Burada çətin nə var ki?!

Yalnız anası həmişə olduğu kimi idi, yaxın temasda idi onunla. Lakin anası xəstəlikdən də, ölümdən də uca idi. Onu hesaba almaq düzgün deyildi. O çox mehribandır. Qorxurdu ki, oğlu başa düşər, çalışırkı, hər şey həmişə necə idisə, elə də olsun; duyuq düşməsin, bircə onu hiss eləsin ki, onu çox istəyirlər, onun barəsində düşünürlər – anası daim onu fikirləşir, həmişə yanında olmağa çalışırkı, sanki, artıq ömrünün sonuna az qalmışdı... Hamidən da artıq elə o büruzə verirdi özünü!

Bahardan etibarən ona hər gün səhər yeməyinə yumurta verməyə başladılar, o biri uşaqlara yumurta düşmürdü. Hər səhər stolun dalında ona xatırladırdılar dərdini... Sanki, unuda bilərdi... Anası mütləq yanında otururdu – stolun ətrafinda neçə dənə boş stul ola-ola. Səhər yeməyini ikilikdə yeyirdilər, bəs niyə düz yanında otururdu! O, hər seydən danışırkı, təkcə hər ikisini düşündürən məsələdən başqa, onun başını qatmağa, fikrini dağıtmaga çalışır və elə mehriban danışırkı ki, onun lap üzəyi düşürdü. Nə bir qınaq, nə bir sərt söz eşitməzdi. O artıq yeməkdən qabaq dua da eləmirdi, anası isə bu günahından keçir, özünü görməzliyə vururdu – Anders isə onun mərhəmətinə heç dözə bilmirdi! Ah, kaş danlayaydı, nifrət edəydi!

Bu zərif məhəbbət atmosferi onun üçün dözielməz idi. Bu otaqlara bircə dənə kobud külək girə bilməzdi. Bütün dəlmə-deşikləri tutulmuş mənzilin isti rahathlığında oturmaq – bundan çətin nə var! Tonqala çevrilməyən öldürücü, boğucu hərarət kimi! Bu hərarət qəlbini göynədir! Valideynlərinin möminliyi də, onların ağır, qədim inancı da onu əzir, nəfəsini qıṣırdı. Bircə buradan tez qurtarayıdı canını!..

Tanrını inkar edən, ona bel bağlamağı mənasız sayan, həyatı tam, bütün bəzəksiz çılpaklılığı ilə, planauyğun mənəsizliyi ilə qəbul edən yeni təlim ona daha çox uyğun gələrdi.



Axi bu, həqiqi təlim olardı. Heç bir inanca bağlanmadan, həyatı necə varsa elə də qəbul etmək.

Onun üçün nə fərqi var ki, onsuz da, tezliklə ölücək! Amma yox, qopmalı, canını qurtarmalı, bu çevrədən çıxmalıdır! Elə bir yerə çıxmalıdır ki, havası daha seyrək, daha sərtdir, külək isə birbaşa üzünə vurur.

Bəli, fövqəlbəşər heç nəyin olmadığını, göylərin boşluğununu bilmək yaxşıdır. Boşluğa alışmaq olar, yavaş-yavaş sakitləşib dincələrsən, qaçılmaz olanlar qarşısında duyduğun dəhşəti rədd edərsən...

Amma yox, buna adət etmək olmaz! Yeni təlimin üzərinə acgözlüklə atılmışdı. Sanki, məhz onun üçün yaranmışdı bu təlim. Təlim ona kömək edir, qəlbinə bir sabitlik verirdi. Uşaqlıq çağlarını da anladırdı ona: niyə bütün aramlığına və etibarlı sakitliyinə baxmayaraq, evlərində sinədolusu nəfəs almaq belə çətin idi. O elə əvvəllər də bunun səbəbini təxmin edirdi. İndi isə tamam anlamışdı.

Amma öyrəndiklərində sakitlik və xoşbəxtliyini tapa bilmədi. Nə xoşbəxtlik! Hər şey qeyri-sabit, hər şey laxlaqdır, ayagının altındakı hər şey sürüsdüyündən elə onun özü də sürüsür. Etibarlı, dəqiq, daimi, inanılışı heç nə yoxdur. Yalnız boşluq əbədidir. Dəhşət onun yaxasını buraxmir, vücutunu çeynəyir, əzab verir ona, sanki, qəlbini burğu ilə deşirlər...

Yorgunluq anlarında fikirləşirdi ki, onsuz da tezliklə ölücək, təslim olmaq lazımdır, qurtulmaq, azadlığa çıxmaq üçün son gücünü sərf etməyə dəyməz; artıq gecdir. Evdə, anasının yanında əbədi hüzur tapmaq daha yaxşı olmazmı – onun əlindən tutaraq dualar oxuyardı, axı anası çox istəyir bunu...

Yox. Olmaz. Həqiqətin gözləri içində şax baxmaq gərəkdir. Qoylap bu yaxın zamanlarda ölesi olsun, lakin ona ayrılmış ömrü əməlli-başlı yaşamalıdır. Evdə isə boğular, nəfəs ala bilmir. Kaş azadlığa çıxayıd!

O özü üçün məhz bunun vacib olduğunu anladı...

Özünü əldən düşmüş, künçə sıxılmış hiss edirdi. Tez-tez bədəni alışırdı... Bəlkə, bütün bunlar xəstəliyin qızdırmasıdır... Ya, bəlkə, usaqlıq dövründə yatmış, indi isə qəfil oyanıb onu boğan mübhəm bir güc idi bu? Bunu bilmirdi. Heç kəs bilmirdi. Onu, elə bil, harasa çəkirdilər; amma hara çəkildiyini bilmirdi. İndi onun xarakterində bir kobudluq yaranmışdı, içində baş verənləri, özündən və başqalarından gizlətmək istədiklərini yalnız kobudluğu ilə pərdələyə bilirdi.

Lakin o tezliklə ölcək axı! Tezliklə ölcəkdisə, həyatın ona nə dəxli vardı ki? Sanki, okeana atmişdilar onu, sanki, özgə qapısının ağızında pusaraq, gizlincə dinləyirdi nəyisə...

Ona elə gəlirdi. Lakin həyat vüsətli olduğu qədər də mənasızdır.

O da qayğısız, xoşbəxt olurdu. Ona baxanda da heç kəs heç nə duymurdu.

Bir də görürdüñ, hər xırda şeydən qəlbi sevinclə çırpındı. Günəşin çıxmاسından. Bir neçə quraqlıq gündən sonra, nəhayət ki, yağan yağışdan. Ya da tamamilə səbəbsiz, hər şeyin aram və sakit olmasından, dəyişməməsindən. Elə ki öz zırzəmisindən çıxdı, gözləri qarşısında geniş, azad, aydın həyat mənzərəsi açılırdı və bu dünyadan bütün işıqlı şeyləri gözləri önündə daha aydın cilvelənirdi. Bəli, bircə başını öz yuvasından çölə çıxarmağına bənd idi...

İçindəki bu məhrəm hiss bir çox başqa təəssüratla qarışdı. Məsələn, qışda, az qala, səhərdən axşama kimi donmuş göllərdə konki sürərdilər. Göl çox idi, biri qurtaran kimi digəri başlanırdı, onlar da göllərin birindən digərinə adlayırlılar. Məktəbi təmizlik üçün bağlayanda, dərsləri olmayanda lap səhər tezdən – buz konkinin tiyəsi altında hələ cingildəyəndə qaçardılar sürüşməyə. Stansiyanın nəzarətçisi yaşayan evə kimi sürüşmək, viyilti ilə toyuqların üstünə şığıyb onları ürkütmək olurdu. Bura da, elə sürüşməli başqa yerlər kimi, təhlükəli idi, göldən mütləq bir kiçik çay da axındı, onun buzu çox nazikdi, gərək diqqətli olaydın, çünkü hər yerdə nişan



Inventas vitam
juvat excusisse
per artes

ağacları yox idi. Göllərdə xırda adalar da vardı, onlardan da yan keçməliyidin. Şimal tərəfdəki sahil isə cimmək yerləri idi, qışda buralar yaman qəribə görünürdü, ciməndə paltarlarını üstünə sərdikləri kolları isə heç tanımaq olmurdu.

Axşamlar hərdən qamış gətirib tonqal çatar, qoltuqlarına topa-topa yiğib elə sürüşə-sürüşə, dayanmadan atardılar tonqala. Alov lap göyə qalxır, ətrafa qığılçımlar səpirdi. Buz əriyir, istidən və uşaqların sıx durmasından ayaqlarının altında çırtıldayırdı. Buz tabe olur, qaranlıqda uca iniltilər çıxarırdı.

Soyuqdan qıpqırmızı, ac qayıdardılar evə, əyin-başlarını uzun-uzadı soba yanında qurudardılar. Onları vaxtı çoxdan ötmüş naharla, ya da şamdan qalmış, təzədən qızdırıldıqları boyat xörəklə doyurardılar.

Gözəl həyat idi. Səksiz. Bəs onun həyatı necəydi? Məgər o da başqalarıyla bir yerdə sürüşməyə getmirdi?

Hə, qəribədir, amma o, elə bil, ikiləşirdi. İki tamamilə müxtəlif həyatın, sanki, bir-biriylə qəti bağlılığı yox idi. O oynayanda özünü tamamilə unuda bilərdi, fikri dağılar, möhkəm şənlənə bilərdi... Və sonra da qəflətən özünə gələ bilərdi... Amma, hər halda, yaşamaq gözəl idi. Maraqlı idi. Xüsüsilə də vaxtin lap az qalandı.

Nə idi axı xəstəliyi? Onun barəsində düşünməyəndə qətiyyən əziyyət vermirdi. Yaxşı, qəm yemə, qoy nə olur-olsun...

Çoxlu dostu, yoldaşı olurdu. Birinin adı Yunas idi, kənddə yaşayırdılar. Qışda mühüm problemləri həll edir, yayda isə birlikdə durnabaklı tuturdular. Yunasın bir qolu taxtadan idi, uşaq vaxtı dəndöyən maşın aparmışdı sağ qolunu. Amma hamidan zirək idi, tək bir qolu ilə elə işlər görürdü ki, başqası heç iki əliylə də bacarmazdı. Ən çox da durnabaklı tutmaqda mahir idi, Anders isə yayda, onların şəhər yaxınlığında kəndlərinində yaşayanda kalan balıq tuturdu. Burallarda göl sarıdan bolluq idi, xüsüsilə də sahilləri qamışlıq olan göllər əla idi, burada durnabaklı günüñ altında canını

qızdırırdı, uşaqlar da onu elə bu vaxt pusurdular. Ayaqqabılarnı, gərək, sahildən uzaqda, hələ meşənin kənarında çıxaraydın və yavaş-yavaş yaxınlaşaydın, suya az qaldıqca daha çətin olurdu. Yunas həmişə birinci gedirdi və işin əsas hissəsi də onun öhdəsinə düşürdü. Budur, Andersin ayağının altında yaşı torpaq firçıldayı, Yunas yeganə yumruğu ilə onu hədələyir və Anders yerində donub qalırıdı. Yunas daha nə oyunlardan çıxmırdı! Az qala, sürünə-sürünə irəliləyir, çömbəlib durur, zanbaq yarpaqlarının altında mürgü döyən durnabalıqlarını lap uzaqdan görürdü. Balığın başını xüsusi tora ilişdirinmi, vəssalam, işi bitdi. Tezliklə vedrəsi dolurdu. Gözünün ucu ilə də nəzər salırdı görsün paxılığını çəkənlər sahil-dən ona göz qoyurmu, qamışlıqda qayıq-zad gizlənməyib ki? Yunas fərasətsiz yerli balıqçıları qorxu içində saxlayırdı.

Amma bu heç də o demək deyildi ki, onların evində daim doyunca balıq yeyilirdi. Balığın, demək olar ki, hamısını yolda paylayırdı. Hərdən evlərinə, ümumiyyətlə, heç gətirmirdi, onlar qapının ağızında ayaq saxlayanda anası deyinə-deyinə qəhvə ilə çörək gətirirdi bayıra, elə ayaq üstə yeyirdilər.

Onların yaşadığı kənd çox darıxdıcı yer idi, azından Andersə belə gəlirdi, bəlkə də, ona görə belə gəlirdi ki, buralı deyildi. Evlər rənglənməmiş, köhnə, pəncərələrin çoxu pərdəsiz idi. Elə evlərin ətrafi da, eksərən, başlı-başına buraxılmışdı, hər birinin yanında günlüksüz quyusu olardı, bağ-zad da yox idi, yalnız tənha bir alma ağacı göründün. Bəlkə də, elə buna görə bir-birinin yaxınlığında yerləşdirilmiş evlərin arasındaki sahələr kənardan lap boş, kimsəsiz görünürdü. Adama elə gəlirdi ki, burada bir-birinə qonaq gedən də yoxdur, camaat heç tanımır da qonşularını. Lakin Yunas hamını tanırı, gülər üzlə salamlaşırı – quyudan su çəkən qızlarla, küləş, ya da peyin daşıyan oğlanlarla. Onlar da, adətləri üzrə, onun əlini sixırdılar; təbii ki, sol əlini.

Kəndin ətrafında meşələr vardı. Yunas da ova gedirdi, bunda da birinci idi. Tüfəngini cəld çəkib, demək olar ki, nişan



Inventas vitam
juvat excusisse
per artes

almadan atəş açırdı. Ördək, dovşan, valdşnep, başqa cürbəcür heyvanlar vururdu. Payızda isə qaratoyuq, hərçənd ki, onları ovlamaq qadağan idi, amma bu yerlərdə qadağaya çox elə məhəl qoyan yox idi. Yunasın əlindən nə gəlmirdi ki!

Yayda onlar bir-biriylə əla dil tapirdilər. Qişda, şəhərdə isə tamam başqa cür idi. Geyim-kecimli, işıqlı küçələrlə gəzəndə həmənki azadlığı duymurdular, sixılırdilar, söhbətləri üzücü, darixdırıcı olurdu. Amma tez-tez özlərini unudub meşədəki kimi oyunbazlıq edirdilər. Qayğısız adam idi Yunas, heç nə vecinə deyildi. Tez-tez taxta qolunu yoxlayırdı, elə bil, arxayıñ olmaq istəyirdi ki, yerindədir. Üzü isə daim mehriban, amma istehzalı bir təbəssümədən işıqlanırdı.

Şəhərdə şöhrətpərəstlik ona güc gəlirdi. Taxta əlinə nazik dəri əlcək taxırdı, elə ki, azacıq sürtülüüb rəngi getdi, o dəqiqə təzəsini alırdı. Bir gözəl baharda, qızlara girişmək fikrinə düşəndə açıq boz rəngdə, ağlaşıgmaz əlcəklər almışdı özünə, fors eləyirdi.

Lakin qürurlu idi. Sirli, incə bir təbəssümlə gülümsünə bilirdi və əgər istəsəydi, ürəyindən keçəni edə bilərdi. Lakin o artıq dünyanın iç üzünü də görür, onun axmaq bir şey olduğunu bilirdi, odur ki, tezliklə doğma yerlərindəki sakit həyatına döndü.

Onun yerinə Murre adlı alçaqboy birisi peyda oldu – lap bircə qarış boyu vardı. Anders onu hələ xalq məktəbində oxuyandan tanıyordu, Murre məktəbi bitirəndən sonra velosiped təmir etməklə pul qazanmağa başlamışdı. Yalnız bazar günləri, Murre bikar olanda görüşürdülər. Əgər adı iş günləri təsadüfən küçədə rastlaşırılsarsa, Murre Anderslə salamlaşarkən onun əlini bulaşdırılmamaq üçün ancaq baş barmağını uzadırdı. Əvəzində, o, hər bazar son dəblə geyinir və onlar Murrenin hər ikisi üçün aldığı beş erelik siqardan çəkəçəkə gəzişirdilər.

Daha tez-tez dəmir yolunun kənarı ilə meşəyə gedirdilər, orada gəzir, uşaq kimi tullanıb-düşürdülər. Lakin uşaqlıq

çağlarından söz düşəndə həyatlarının çoxdan ötmüş dövrü kimi danışırdılar ondan, ürəyigenişliklə gülümsünüb iti yad-daşlarından razı qalırdılar. Daşın – həmin o daşın – yanından keçəndə isə Anders tamam başqa səmtə baxıb başlayırdı ağızına gələni danışmağa. Bu, onun sırrı idi və bu sırrını kim-səyə açmırıdı.

Başqa tanışları da vardı. Birisi ömrü boyu bircə kəlmə ağıllı söz deməmişdi, amma hamı onun çox ağıllı olduğunu düşünürdü. O birisi o qədər yüksək materiyadan danışındı ki, nə dediyini anlamaq mümkün deyildi. Bütün tanışlarıyla uzun-uzadı səhbətləri olurdu. Nədən desən, danışırdılar, amma əsas məsələni Anders həmişə gizlədirdi. Onu ən çox düşündürən, ona ağırlıq edən, əzab verən mətləbdən heç kəsə danışmırıdı.

Bazar günlərinin dostu ilə xudahafızlaşəndən sonra tez-tez daşın yanına qayıdırıdı. Bütün günü gəzib yorulsa və ümumiyyətlə, ora getmək istəməsə belə, qayıdırıdı.

Yolboyu dostu ilə oradan keçdiyini yadına salırdı. Heç nə dəyişməmişdi buralarda, heç hava da hələ qaralmamışdı. Fikirləri dağılır, daha nələr düşmürdü yadına, günbegün, ömrünün həm şad, həm də kədərli günlərini xatırlayırdı. Eh, necə bağlanmışdı bu xatırələrinə! Sadə şeylərin sevincinə Anders başqa oğlanlardan daha çox bağlı deyildimi? Birdən xatırladığı ən kiçik detalların sevinci qəlbini necə dağ boyda eləyirdi...

Məgər o, xoşbəxt deyil, məsələn, lap elə indinin özündə, dəmir yolunun kənarıyla gəzişəndə? Başqalarından daha az xoşbəxt idi məgər? Heç də az deyildi.

Özünün bütün əzablarını isə o, sadəcə olaraq, uydurmuşdu. Onlar boş şeylərdir. Məsələn, o, daşın yanına niyə gedirdi? Nə vardı orada? Qabaqlar, uşaq olanda onu bura daxili ehtiyacı çəkib gətirirdi, bu daşa dərin, özünü unutduran bir inamla müraciət edirdi. Sonralar bu inam zəiflədi və axırda adı mərasimə çevrildi. Amma indi heç o da qalmayıb. Hətta mərasim də gərəyi deyildi artıq. Amma yenə də hərdən gedirdi...



Inventas vitam
juvat excusisse
per artes

O, daşın yanında durdu. Həmişə durduğu yerdə, bax, otu da əzikdir hələ. Dizi üstə düşmədi – bunu artıq çoxdan eləmirdi. Lakin əllərini var gücü ilə sıxdı, elə sıxdı ki, daşa döndərdiyi əllərinin ağrısı bütün bədəninə yayıldı və özünü ətrafdan qəribə bir tərzdə təcrid etdi. Dua eləməyə başladı.

Bircə həyatını əlindən almayıydılar. Başqa heç nə yox idi bu duasında. Yaşamaq, yaşamaq. Elə qabaqkı kimi, həmişəki kimi. Qalan şeylər isə qoy necə olur-olsun. Bircə ölməsin.

Daha Tanrı barədə də fikirləşmirdi. Daha inamı yox idi. İçində heç duanın onu möhkəmlədəcəyi, ona güc verəcəyinə də inam yox idi və indi duanın özü də heç mühüm deyildi: həmişə eyni iltimas, eyni sözlər.

O inanmırı. Sadəcə, qəlbindəki gərginlik özünə bir çıxış nöqtəsi axtarındı. Yalnız bu idi.

Bəli, o azad olmuşdu. Canını qurtarmışdı.

* * *

Bir dəfə Anders şəhərdə gəzirdi. Şimal tərəfə, şəhər kənarına getməliydi. Gün axşama doğru əyilmişdi, hava tutulurdu. Bir az qabaq yağış da yağımışdı. Küçələr islanmış, nadir fənərlərin işığı gölməçələrdə parıldayırdı. Kimsə yox idi, təkcə bir polis nəfəri tində durmuşdu. Tindəki evdə işıq yanındı, amma pəncərəsindəki pərdənin dalında, orada fortepiano çalırdı kimsə. Bu evin yanından ötüb yaxalığını qaldıraraq yoluna davam elədi.

Şimal küçəsinə çatıb, darvazadan həyətə girdi. Qaranlıq idи, göz gözü görmürdü, həyətdə bir neçə maşın dayanmışdı, küncdə isə metal qırıntıları, paslı dəmir parçaları, köhnə təkər-zad qalaqlamışdılar. Bütün bunlardan o üzdə alçaq bir ev vardı, onun işığı yanındı, amma evin pəncərələri başqa səmtə baxırdı. Evdən oxumaq səsi gəlirdi, çox zəif, sanki, çox qalın divarların o üzündəydi bu musiqi. O qulaq asdı, səsə sarı gedib qapını tapdı. Açıb içəri girdi.

O, pis işıqlandırılmış, divarları malalı, tavanı tağlı olan bir otağa düşdü. Ortada sütun vardı deyə, otağın yalnız bir hissəsi görünürdü. Rənglənməmiş skamyalarda qarilar, papaqları dizlərinin üstündə olan bir neçə cavan sıxlıb oturmuşdu-lar, sütunun arxasında isə oğlanlar durmuşdu. Bir az o üzdə iki dənə kerosin lampasının işıqlandırıldığı estrada qurulmuşdu. Orada, işığın altında Xristian Qurtuluş Ordusunun bir neçə əsgəri əyləşmişdi, divarın dibində isə həmin ordunun iki zabit qadını gitaranın müşayiəti altında oxuyurdu. İçəri girib skamyada oturdu.

Burani qızdırırdılar, amma yenə soyuq idi. Heç kəs üst paltarını çıxarmamışdı. Əksəriyyət arxa, qaranlıq sıralarda oturmuşdu, işığın altında olan ön sıralar boş idi. Qapının lap ağızında qocalar evindən dəli Yuxan oturmuşdu və onun göz-ləri qaranlıqda par-par yanındı. Divarlar nəm çəkmişdi, mala-ları qopan yerlər hisdən qapqara idi. Əvvəllər burada dəmir-çixana yerləşirdi, onda tən ortada soba dururdu.

Cingiltili səslə oxuyurdular, ürəkdən, kişi səslərini qadın səsləri üstələyirdi. Gitaraların simləri dilə gəlir, mahni zirzə-midəki kimi dolğun səslənirdi. Xorun içindən iki zabit qadi-nin güclü səsi əməlli-başlı seçilirdi. Onlar düz işığın altında duraraq, başlarını uca tutmuşdular, gözləri parlayırdı və baş-qalarından fərqli olaraq, qarşılardakı kitablarına heç bax-mırdılar, mətni əzbər bilirdilər.

Hər ikisinin əynindəki plaş yuxarıya kimi düymələnmişdi. Biri qaraşın, qırmızıyanaq qız idi, parlaq gözlərində və isti, koppuş dodaqlarının cizgilərində hissiyyat oxunurdu. Balaca, kövrək ikincisi hələ lap gənc qız uşağı idi, cansız-çəlimsiz. Onda adamı rıqqətə gətirən nəsə vardı, köməksiz bir sadəlik duyulurdu simasında. Üzü solğun, cizgiləri bəsit, kəndçisayağı idi; ona nəcib deməzdin, amma gözəllikdən də uca bir zərifliyi vardı bu qızın. Gözləri parıldamırdı, lakin baxışları lap dərindən, sakitcə işıqlanırdı. Zabit papağının altından sarışın, nazik telləri görünür, yanaqlarına düşürdü.



Onda ecazkar bir solğunluqvardı, amma bununla yanaşı, tamam yanındı. Gücünü solğun mumdan alan şam kimi.

Anders ona gözlərini çəkmədən baxırdı. O, bu sifəti artıq haradasa görmüşdü...

Getdikcə daha ürəkdən oxuyur, qızışıldır. Əvvəlcə hələ özlərini idarə edirdilər, amma tezliklə tamam unutdular özlərini, artıq üz əzələləri nəzarətdən çıxır, ipə-sapa yatmadı. Biri vəcdə gəlib çığırır, o biriləri onun dalınca nəğmənin söz-lərini mızıldayırdılar. Alqış sənə, İsa! Alqış və eşq olsun sənə! Alliluyya! Alqış və eşq! Onlar kökslərini örürərək, üzlərini ovuclarında gizləyib dua edirdilər. Bir qadın, oturduğu yer-də, ağrıyırmış kimi, yellənirdi. Bu qışqırıqlar onu daha da qızışdırıldı, o tələsir, mahnının sözləri nəfəsini kəsirdi. Elə bil, sayıqlayırdı. Ümumi bir dalğa içəridəkilərin hamısını öz ağışuna almışdı, sonra da qaynayaraq tamam uddu. Kimsə inildəyir-di artıq. Düz qapının ağızindakı qaranlıq küncdən isə dəli Yuxan gözlərini bərəltmişdi.

Anders getdikcə daha pis hala düşürdü. Hiss edirdi ki, indicə qaytaracaq. Boğulur, havası çatmındı...

Onlar isə elə hey oxuyur, oxuyurdular. Barı Tanrıdan oxuyaydlar. Yoxsa, təkcə İsa və yalnız İsa, Andersin isə bu heç ürəyindən deyildi, onu qaçırmır, uzaqlaşdırırırdı, içində bir narazılıq, yadlıq baş qaldırırdı. Havanın özündə bir ağırlıq duyulur, sinəsi sıxlıır, Anders boğulurdu... Bütün bu qızdırma qaynarlığının, hissiyyat kükrəyişinin ona qətiyyən aidiy-yəti yox idi.

Budur, gərk ki, əvvəllər də haradasa gördüyü həmin o sol-ğunbənzili, gənc qızın danışmaq növbəsi çatdı. O, məhəc-cərə yaxınlaşıb, gözlərini qaldırmadan danışmağa başladı. Anders onun necə inamsız davrandığını hiss etdi, görünür, hələ zabit olduğuna adət eləməmişdi. Amma başdan-ayağa işıq saçırı. O inandığından, İsanın bir xilaskar kimi yanına gəldiyindən danışındı. Eşq və alqış! Xeyir-duanı əsirgəmə, Tanrim! Onun günahlarını necə təmizləməsindən, yeni həyat

bağıışlamasından söyləyirdi, özünün daha yaxşı olmasından deyirdi. İndi artıq o, müasir cavanların ömrünü puç edən qaygilardan azaddır. Onun bütün acılarını İsa öz çıyılınə almışdı. Bütün bunları elə sadə bir tərzdə dedi ki, elə bil, səhbət tamam adı, sadə şeylərdən gedirdi. Bunları deyəndə də gözləri par-par yanındı.

Anders yerində donaraq, gözlərini çəkmədən ona baxırdı. Məhəccərin qabağındaki oğlanlar piqqıldıasdılar. Anders diksindi, sanki, yuxudan qəfil ayılmışdı və elə o dəqiqə də fikrini yayındırmaga, oğlanları görməməyə, həmin qızdan savayı, kimsəni görməməyə çalışdı.

O artıq daha az sixılırdı, hərdən gözlərini qaldırıb zala nəzər salırdı. Duaların mızıltısı, bütün künclərdən ucalan köksötürmə və iniltilər onu çasdırmırdı, səsi daha dərinləşir, daha ilıqlaşırdı. Əynindəki göy şeviot plaşında necə təmiz, necə sadə görünürdü. Plaş köhnə idi, bəzi yerləri sürtülməkdən parıldayırdı, xüsusilə də “Çağırış” qəzetini satarkən qəzet dəstəsini sol qoltuğunun altında tuturdu, həmin o sol böyrü. Amma indi, zəif işiqda plası sürtülməkdən işildayaraq, daha gözəl görünürdü. Çox yaraşırkı ona. Ən azından, Anders belə fikirləşirdi. Gözlərini qızdan, onun sıfətindən çəkə bilmirdi, o danışanda üzü tamam dəyişib təzələndi. Rəngi qaçmış dodaqları, sanki, gülümsünürdü. Əslində, üzündə bir təbəssüm də yox idi, sadəcə olaraq, adam baxanda ağızının, xüsusilə, incə cizgiləri təbəssüm təessüratı yaradırdı.

O susanda dönməzlərin duası başlandı. Skamyaların üstündə dizi üstə durub dua edirdilər. Estradadakı “əsgərlər” arabır oxumağa başlayırdılar. Gitaralar cingildəyirdi. Zalda iniltilər gəzirdi. Alaqqaranlıqda demək olar ki, heç bir şey seçmək mümkün deyildi, amma Anders gördü ki, bəziləri, az qala, skamyaya uzanıblar. İnildəyən də elə onlar idi.

Dua mərasimi getdikcə daha da qızışırkı. Artıq hamı dua edirdi. Duanın sözlərini daha yanğılı mızıldayıır, kəlmələri udurdular: “Ah, İsa, bizim xilaskarımız! Üzünü günahkardan



yan çevirmə, öz yolunu öyrət ona! Xilas et onu, elə bu gün xilas et! Ah, xilas et, ilahi, günahkar ruhunu elə bu gün xilas et! Biz də sənə alqış yağdırıq! Ah, İsa!

Qoy bizim duamız yerdə qalmasın! Qoy günahkar ruhumuz səmaları elə bu gün ziyarət etsin!"

Sonra yenə də, yenə də... İsti oldu, bürkü, nəfəs almaq mümkün deyildi...

Andersin rəngi ağardı, dodaqları titrəyir, gözləri parıldayırdı... Boğulurdu... Birdən o da inildəməyə başlayar ha... Ya da ki qışqırar!

Skamyadan ikiəlli yapışdı...

Onun düz yanında Qurtuluş ordusundan cavan bir zabit qız bir fəhlə arvadı ilə qucaqlaşış dua edirdi. Bəs niyə o, sakit idi, həyəcanlanmırıldı, onun kimi qızışmırıldı?

Qız əllərini qoynunda çarpezlayıb yavaşça piçıldayırdı. Dua edirdi? Ya nəsə başqa bir şey mizildayırı? Eşitmədi. Hiss olunurdu ki, sadə, adı sözlər piçıldayıır. Onun hər şeyi sadə, sakit idi. Ətəkliyi azacıq yana sürüşmişdü, altından bir-cə çəkmələri görünürdü. Əvəzində, başındaki qırmızı sarğı alov kimi yanındı.

Dua, iltimas edirdilər. Oxuyur, oxuyurdular – eyni şeyləri. İnildəyir, kökslərini ötürür, yerlərində qıvrılırdılar. Bürkü, isti, darısqal idi bura... tavan əzir, divarlar üstünə yeriyir, ətrafında sixılırdılar, dözülməz oldu, çıxıb qaçmaq istəyirdi...

Nəhayət ki, qaranlıqdan bir yeniyetmə çıxdı, o ləngər vururdu, sanki, yuxuda idi, səhnəyə yaxınlaşdı, qışqırdı ki, artıq nicat tapıb, lakin bomboş sıfəti tam yorğunluqdan savayı, başqa heç nə ifadə etmirdi... və birdən mizildənmağa başladı, boğula-boğula mizildənmağa...

Həm necə coşdu birdən, necə oxumağa başladı! Gitara-ların səsi bir az da ucaldı!

– Eşq və alqış olsun sənə, ilahi! Təşəkkür sənə, İsa!

Nəzir yiğdilar. Yenidən oxudular. Alqış sənə, İsa! Xeyir-dua ver bizə, ilahi!

Budur, hər şey bitdi. Anders qapiya tərəf atıldı və həyat-dən keçərək, küçəyə birinci çıxdı.

Yaxalığını qaldırıb irəli-geri gəzişməyə başladı. Qızı göz-ləmək fikrindəydi.

O, içindəki nifrətdən əziyyət çəkirdi. Ağrılı, mükəmməl nifrətdən. Qəzəbi, ruhuna hər cür müdaxiləyə etirazı ürəyini buz kimi etmişdi... Budur, qarılar, eybəcər cavan qadınlar, qaqqıldayan oğlanlar və dəli Yuxan, özünü nicat tapmış elan edən yeniyetmə qapıdan çölə töküldüslər... Onların hamısı ikrah doğururdu. Küçəni keçməyə tələsdi ki, onu heç kəs görməsin.

Küçə boşalanda qız da çıxdı. Yenə formada idi! Deməli, həmişə belə geyinir!

Onlar şəhər kənarına, şərq istiqamətində uzanan əsas yola tərəf istiqamət götürdürlər. Hava düzəlmüşdi. Göy üzü təmiz idi, tezliklə Ay da çıxdı və ətraf elə işıqlandı ki, qızın üzünü artıq aydın görə bilirdi.

Ondan soruşdu ki, Qurtuluş ordusuna üzv yazılmış haradan ağlına gəlib. Qız danışdı. Evdə daha beş qardaş-bacısı vardı, hamısı da ondan balaca. Valideynləri ailəni dolandırı bilmirdilər, o da məcbur olur ki, qulluqçuluq etsin. Özü də bədəndən zəif idi; kiminsə evində işləmək üçün gərək gücün olsun. Hərdən yorğunluqdan ləp əldən düşüb yixılırdı. İndi isə hər şey arxada qalıb, artıq nicat tapıb, hər yükün altına girməyə gücü çatır... İnanır mı? Əlbəttə, inanır! İsa onu öz yanına aparacaq. Bəli, həmin o axşamı heç vaxt unutmaz. O, nicat tapıb, bunu qəti bilir. Bundan gözəl, bundan sevindirici də heç nə ola bilməz. Həm də onu təmin edirlər, bu da yaxşıdır. Ordu həm geyindirir, həm də yedirir. Adamın kön-lünə bir şey düşəndə də, yalnız məlumat vermək lazımdır, adətən, imtina etmirlər. İndi onun vəziyyəti xeyli yaxşılaşıb. İndi onun həyatı Tanrıının ixtiyarındadır. Amma, təbii ki, özünü dolandırı bilsəydi, evlərində, anası, bacı-qardaşlarıyla bir yerdə yaşamaqdan imtina eləməzdi.



Anders qulaq asırdı. Qız onunla yanaşı addımlayır, papağı onun üzünü görməsinə imkan vermirdi. Amma üzü kimi özü də büsbütün elə səsində idi.

Hər şeyi elə sakit, elə asan danışdı ki. Belə çətinliklərdən bu cür sadə necə danışa bilirdi, görəsən?

Gölün yanına çıxdılar. Sahil boyu uzanan dəmir yolunu keçdilər. Artıq qatarlar getmirdi, gec idı və yoluñ döngəsində reslər düz millənib, lap uzaqlara kimi görünürdü və bu görüntü gecənin bütün tənhalığını özündə ehtiva edirdi. Təkcə yol nəzarətçisi gözə dəyirdi; o da artıq evinə gedirdi, bir azdan meşənin qaranlıq qoynundan getdikcə daha çox uzaqlaşan drezinanın səsi də gəldi.

Suya yaxınlaşanda yol palçıq oldu, qaloşları yapışındı. Onlar otlu sahillə addımlayırdılar, bərk-bərk sıxılmışdılar bir-birinə. Onun istisini hiss edir, necə nəfəs aldığıni eşidirdi və ovcunda zəif əlini möhkəm sıxırdı. Bir xeyli susaraq getdilər... Bəlkə, sevir bu qızı?

Üzbəüz araba göründü, sonra biri də, biri də. Atlar yorğun-yorğun başlarını silkələyir, arabacılar mürgü döyürdülər. Sahildəki qəsəbədən siyənək balığı daşıyırdılar, on bir mil gedib, səhər bazara yetişəcəkdilər. Satıcılar yeməklərini, şərablarını yanlarına qoyub sakitcə yatmışdılar, balıq isə ay işığında parıldayırdı.

Gec idı artıq. Qayıtmaq vaxtı idi. Lakin onlar sahildə bir az da dayanıb sayrısan ləpələrə baxdılar. İndi tamam aydınlıq idı. Ay işığı düz qızın üzünə düşdü. Onun bütün sifəti parladi. Andersə yenə elə gəldi ki, kız başdan-ayağa işıq saçır, hətta pləşinən sürtülmüş parçası da parıldayırdı, lap orada, dua evində olan kimi. Hər yerdə, hər şeydə işıq vardi, o da işıqlanır və işığın qucağından boylanırdı.

Anders baxır, baxırdı və ona elə gəlirdi ki, bu qızı sevir. Lakin bu qız paklığın özü idi. Cizgiləri ilahi bir dəqiqliklə cilvələndi. Onun sifətində nə heyranlıq, nə ehtiras vardi. Yalnız hüzur, sükut.

Onun vücudunda bu dünyadan bir şey yox idi. Niyə, görəsən, niyə yox idi?

O, birdən qızın paklığından, ətrafindakı işıqdan sıxıldı. Hər şey tanış gəldi ona. Kimisə xatırlatdı bu qız...

Bəzi insanlarda nəsə qorxuducu bir şey var, səbəbi odur ki, belələri mükəmməl, sarsılmaz, zövqlü hüzuru həddindən ziyanla xatırladırlar. Belə insanlarla rastlaşanda dünyanın xoşagəlməzliyini daha Ağrılı duyursan. Onlar həyata məhrum olduğu ilqliyi bağışlayırlar, bundan isə yaşamaq yalnız çətinləşir.

Ay səni, görəsən, nə qədərdir burada dayandıqları? Evə getmək vaxtidır.

Onlar şəhərə tələsdilər. Artıq qaçmaq, qurtulmaq istəyirdi bu qızdan. Ya da gərək onun üçün müqəddəs, toxunulmaz olan şeyləri lağa qoyayıb, tapdayıb heç eləyəydi, özünü kafir kimi aparayıb. Lakin onlar sükut içində gedirdilər.

Şəhər boşalmışdı. Onu keçmiş dəmirçixanaya qədər gətirdi. Binanın arxasında isə balaca bir daxma vardi, qız orada yaşayırırdı. O, axşamlar arxasından həmin iniltilərin, çığırıtların ətrafa yayıldığı divarın dibində durmaqdan iyrənirdi. Onlar vidalaşdırılar və o, evə adı insan məskəni kimi qədəm basdı.

* * *

Gəncliyin ilk dönəmi belə bitdi: dağınıqlıq, çəşqinqılıq, qarışığılıq içində.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

HEKAYƏLƏR

TOY

Yunasla Fridanın nikahı saat dördə təyin olunub və artıq qonaqlar stansiya qəsəbəsinin kənarındakı, təntənə keçiriləcək evə gəlməyə başlayıblar. Fridanın uzaq qohumları yaşayış xutordan arabalar yetişdi, Yunasın isə qohumu-zadı yox idi. Qəsəbənin özündən də bəzi adamlar gəlmişdilər – cəmi on beş nəfər olardı.

Hava gözəl idi, kişilər həyətdə qalib bağçada gəzisir, bir-birinə yaxınlaşır səhbətləşirdilər. Evi dörd tərəfdən gözdən keçirirdilər, elə bil, tamaşasına durmuşdular. Tikilinin şərqə baxan tərəfindəki qapının üstündə balaca, solmuş bir lövhə vardı: "Frida Yuhanssonun əl işləri ticarəti". "Hm, belə. Deməli, bu gün Fridanı veririk ərə. Nə olar, lap yaxşı". Daha bu barədə heç nə demirdilər, amma, yəqin, nəsə fikirləşirdilər.

Düzünə qalandı, bu toy məsələsi çox qəribə iş idi, amma necə lazımdı, yemək-içmək olacaqdı, dəvət də almışdilar, niyə gəlməyəydilər ki. Yəqin, artıq vaxt idi, içəri keçmək olardı.

Bəy artrmanın qabağında durmuşdu. Bəstəboydu, gözə-gəlimli deyildi, açıq rəngli sallaq bigları və üzündən heç vaxt əskik olmayan bəxtəvər təbəssümü vardi. Təmiz və mehriban gözlərində daim nəsə bir minnətdarlıq oxunurdu, gözləri isə hərdən, lap bir anlığa da olsa, gizlənmək istəyirmiş kimi, tez-tez qırplırdı. Başını həmişə azacıq yana əyirdi, elə bil, daim nəyəsə qulaq asırdı. Görkəmindən yaxşı oğlana oxşayırıdı, buna söz ola bilməzdi. Onu buralarda Şlaqbaum Yunas çağırırlılar, hərçənd ki, əsl adı Yunas Samuelsson idi, bu ayama isə ona hələ lap yeniyetmə çağlarından, stansiyalarında vaqondan düşənlərin baqajına kömək etmək üçün dəmir yolunun keçidində saatlarla gözlədiyi vaxtlardan bəri yapış-



Inventas vitam
juvat excusisse
per artes

mışdı və o, əməlli bir iş tapanadək uzun müddət yalnız bununla məşğul olmuşdu. Lakin artıq çoxdan stansiya mehmanxanasında yükdaşıyan işləyirdi, odur ki, indi həmin o şlaqbau mun yanında durmaq elə onun vəzifə borcu sayılırdı. Bu, onun peşəsi idi. Amma bu gün Fridaya evlənirdi deyə, onun kimliyini, bundan sonra kim olacağını söyləmək artıq asan deyildi, bəlkə, elə dükanın işinə kömək edəcəkdir, ya da ki ancaq ehtiyac yarananda əl yetirəcəkdir, bəlkə də, heç işləməyəcəkdir, bunu hələ bilmək olmazdı. Fridadir da, nə bilmək olar, planı nədir, ya da ki, məsələn, nə qədər pulu var; bunu, özündən başqa, kimsə bilməzdi. Bəlkə də, lap çox idi pulu. Nədən Yunası elə köhnə yerində işləməyə qoymayayı ki, oğlanın boynuna biçilmişdi bu işi. Əldən çox iti olduğunu deməzdin.

Fridanın durduğu yerdə ərə getmək istəməsi qohumlarının o qədər də ürəyindən deyildi və burda təəccübü bir şey də yox idi. Onları maraqlandıran heç də Fridanın taleyinin necə olacağı deyildi, bunun qayığısını toydan sonra, onsuz da, qohumları çəkməyəcəkdir. Lakin bu yaşda ərə getməyə nə ehtiyac vardı ki? Onlar elə düşünürdülər ki, bu lap mənasız işdir. Axi filan qədər pulu da vardi, işləyib yiğmişdi. Düzdür, bu barədə dəqiq bir şey bilmirdilər, amma heç onun işlərinə qarışmaq niyyətləri də yox idi. Lakin əgər ona bu lazıim idisə, heç olmasa bir başqasını seçəydi, Yunası yox. Bəlli məsələdir ki, elə geniş bir seçim imkanı da yox idi. Bütün bunlar, bəlkə də, elədir, amma Frida onlarla qohum idi, yaxşı ailədən çıxmışdı axı. Elə yaxşı oldu ki, mehrini beləsinə saldı. Qoy olsun, onun öz işidir. Özü istəyib də, deməli, hər şey yaxşıdır. Belə baxanda mərhəmətli, səmimi adamdır, həm də sakit insandır. Bunu kim desən, təsdiq eləyər. Burada daha ikinci bir fikir ola bilməz.

Yunas artırmanın qabağında qonaqları qarşılıyor, qulluğa hazır bir görkəmlə ətrafına göz gəzdirir, sanki, kimə kömək lazıim olduğunu soruşturdu. Və kiminsə əlində yola götürdüyü gödəkcədən-zaddan nəsə görəndə əlindən alıb evə aparmaq

imkanı qazandığından özünü yaman xoşbəxt hiss edirdi. Nəyi də olmasa, bunu yaxşı bacarırdı; belə bir gündə isə insan əlindən gələn yaxşı nə varsa göstərmək istəyir. Təzə qonaqlar görünməyəndə vəziyyət daha pis olurdu: onunla kəlmə kəsən yox idi, əynində Fridanın məxsusi bu gün üçün tikdirdiyi təzə qara kostyum, eləcə əllərini yanına salıb, gülümsəyərək dururdu. Hələlik başını qatası bir işi yox idi, buna rəğmən, sifətində, həmişə olduğu kimi, bir razlıq ifadəsi vardı. Az sonra isə onun üçün yenə iş tapıldı, gələnlərə qəhvə verirdilər, o da gərək təbəssümlə hamını yerbəyer eləyeydi, camaati əyləşdirmək, başlarını qatmaq lazımdı ki, darrıxmasınlar, amma danışmaqla heç arası yox idi, dindirməsən dinməzdı. Bir fikirləşdi ki, qonaqlara təklif eləsin, ürəklə yesinlər, amma sonra düşündü ki, deməsə yaxşıdır, çünkü süfrənin üstündə nə vardısa Fridanıki idi, onunku yox. Qonaqlar isə onuzda yeyirdilər, artıq qəhvənin ikinci fincanını içərək, bir-biriylə səhbətləşirdilər, tamam uyğunlaşmışdılar. İndi Yunas xoşbəxtidir; sobanın çıxıntısına dirsəklənib hamı kimi qəhvə içir, bütün danışılanlara səmimi bir xeyirxahlıqla qulaq asır, dolu qəhvədanın dalınca mətbəxə yiyyürür, işə yaramağə çalışırı. Əlbəttə, bəyin qonaqlara bax beləcə qulluq göstərməsi adət-ənənəyə uyğun deyildi, lakin onun, bəlkə də, bundan heç xəbəri yox idi. Qonaqlar ona istehzalı təbəssümlə baxırdılar, o isə cavabında, elə özü kimi, mərhəmət və səmimiyyətlə gülümsünürdü. Bəlkə də, onlara elə gəlirdi ki, üzündəki bu təbəssüm onun görkəminə bir sarsaqlıq verir. Amma qətiyyən belə düşünmək olmazdı: təbəssümü ağıllı, saf idi. Qəribə bircə burası idi ki, daim, ara vermədən gülümsünürdü. Neynək, gülümsünürsə, deməli, səbəb var bunun üçün. Hər şeyin yaxşı getdiyinə sevinirdi. Həqiqətən, eləydi. Hər şey yüksək səviyyədəydi, istəsəydin də, qəmiş qoya bilməzdi.

Yuxarıda, çardaqdə isə Fridadan gəlin düzəldirdilər. Ən yaxın rəfiqəsi sayılan Anesa Karlsson onun seyrək saçlarını isti qayçı ilə elə bururdu ki, ütülmüş tük iyi bütün həyəti



Inventas vitam
juvat excusisse
per artes

başına götürmüştü. Ömründə ilk dəfə idi ki, saçlarını bururdular, bu gün onszız keçinə bilməzdi. Komodun üstündən götürdükləri güzgütə baxanda özünü zorla tanıydı. Xeyli yaşı olan Frida indi özünə o qədər də bənzəmirdi. Belə təntənəli gündə həmişəki görkəmdə ola bilməzdi axı.

İşə bax ha, nəhayət, həmin gün yetişmişdi!

Bu gün o və Yunas mehrabın qarşısında duracaqdılar, nikaha girəcəkdilər – Tanrı qarşısında əbədilik birləşəcəkdilər. Bir düşünün, həmin gün artıq yetişmişdi, bütün bunlar tezliklə, lap indicə baş verəcəkdi.

– Kaş gülləri mən deyən kimi qoymaq yaddan çıxmayıdı, tapşırılmışdım skamyaların yanına düzsünlər. Hə, Aqnesa? Düzərlər, görəsən?

– Əshi, narahat olma, düzərlər.

– Bir də tort. Görəsən, dəqiq gətiriblər, o üstündə venzeli olanını deyirəm.

– Gətirdilər, əlbəttə, özüm gördüm, Klas əlində yekə qutu gəldi, bəllidir ki, tortdur.

– Bəlkə, ehtiyat üçün düşüb, öyrənəsən?

– Nə danışırsan, vaxt var bəyəm, əvvəl qoy bir səninlə işimizi bitirək.

– Hə, hə, düz deyirsən, bu da vacibdir.

Belə bir gündə hər şey vacib olur. Hər şeyə diqqət verəsən gərək.

Kaş hər şey yaxşı keçəydi, kaş nə vaxtdan bəri gözlədiyi, arzuladığı kimi keçəydi bu təntənə. İstəyirdi elə bir təntənə olsun ki, bu günün əhəmiyyətini, ciddiliyini göstərə bilsin.

Bizim dünyəvi həyatımızda iki nəfərin qovuşmasından, Tanrı qarşısında görüşərək öz ittifaqlarını ilahinin taxt-tacı önündə bağlamasından əhəmiyyətli bir hadisə ola bilərdimi? Eh, çoxları, yəqin, bu təntənənin əsl mahiyyəti üzərində heç düşünmür, ona şənlik, ələbə-oynamaq, gülmək bayramı kimi baxırlar. Əlbəttə, bu da düzdür, indi elə o özü də sevinirdi, ürəyi atlanırdı. Yer üzündə ondan çox sevinən gəlin, yəqin,

tapmazdin və heç kəsin xoşbəxt olmağa səbəbi onunkundan artıq deyildi. Həqiqətən, belədir.

Amma, yenə də... Bütün bu sevincə baxmayaraq... Onların bu təntənəli günü öz üzərində hər şeydən çox bir əhəmiyyət, ciddilik möhürü daşıyır. Axi onunla Yunas nə vaxtsa başlarına gələ biləcək ən mühüm hadisə ərəfəsindəydir. Həyatları birləşəcək, özləri birləşəcəkdilər. Ruhları əbədilik bir olacaqdı. Daha tənha qalmayacaqdalar: nə Yunas, nə o. Necə qəribədir! Heç vaxt tənha olmayıacaqlar. Necə başa düşməyəydi bunu, axı hələ uşaqlıqdan, valideynləri öləndən bəri, həmişə tənha olub. Bütün ömrünü tənha yaşayıb, tənhalığını hər gün duyub. Hə, təklik insan üçün çətin şeydir.

İndi əgər o, bu ecazkar anda hər şeyin layiqli və gözəl olmasını arzulayırsa, burada pis nə var ki...

— Bir güzgüyə bax görüm xoşuna gəlirmi, — Aqnesa dilənir.

Sonra Frida əyilib əksinə baxır, barmağını alnında gəzdirərək saçının adət eləmədiyi qıvrımlarına toxunur.

Sifəti balaca, nazikdir, lap qan azlığından əziyyət çəkən qızə bənzəyir. Üzünün cizgiləri artıq solub, yanaqları da batıqdır. İllər ona öz möhürünü vurub, çoxlu qırış qoyub. Amma xırda, nazik qırışlardır. Sanki, xüsusi bir ehtiyatla çəkmisən onları. Hətta boynundakı çapılıq da balaca, nazik, incə görünür, elə Fridanın bütün qalan şeyləri kimi. Bircə gözləri iri və nəhayətsiz dərəcədə nəcibdir, sadəlövhədir. Ağzı isə qələmlə çəkilmiş kimi nazikdir, cizgilərindən elə düşünmək olar ki, çox qətiyyətli, uzaqqorən qadındır. Amma, əslində, ancaq ona görə belə görünür ki, dodaqları da bütün qalan yerləri kimi nazik və solğundur. Bircə təbəssümü bəs eləyir ki, görünüşü büsbütün dəyişsin, çox qəribədir. Bütün sifəti, elə bil, qəflətən nur saçmağa başlayır. Bir də bütün əyalətin ən gözəl qoyma dişləri də ondadır axı, buna elə bir əhəmiyyət verməsələr də, çoxları belə hesab edirdilər. Muncuq kimi düzüblər dişlərini.



Inventas vitam
juvat excusisse
per artes

Əlbəttə, gözəl deyil və heç vaxt da gözəl olmayıb, indi isə, təbii ki, heç yaş da o yaş deyil. Lakin onun görkəmində tikişçilərdə, paltar ütüləyənlərdə olan nəsə qeyri-adi bir təmizlik var. O elə özü də ticarətə başlamamışdan uzun müddət tikişçilik etmişdi. Dükənində da ancaq incə, zərif şeylərlə işləyirdi – əsl özünə uyğun bir işi vardı, elə işə həvəslə girişməyinin səbəbi də, əslində, bu idi. Əlləri ağappaq idi, heç vaxt kobud bir işlə məşğul olmamışdı. Amma çox işləmişdi əllərini, baxanda bilinirdi.

– Bəlkə, çələngi də taxıb yoxlayaq, – Aqnesa deyir, – görək saç düzümünə yaraşırımi. Deyirsən, çələng taxacaqsan axı.

– Hə, Aqnesa, əzizim, gəl baxaq.

Aqnesa Fridanın mərsin budaqlarından ustalıqla toxuduğu çələngi saç sancaqlarıyla təpəsinə bərkidir. Bu mərsin kolu ona anasından miras idи, bir zamanlar o da gəlin olanda həmin kolun çələngiyə bəzənmişdi. Ağac bu illər ərzində üç dəfə az qalmışdı ki, quruya, lakin Frida onun qələmələrini təzədən əkmışdı, odur ki, çələngi elə həmin koldan idи – anasının kolundan. Çələngin içinə tül parça da bərkitmişdi, əla duvaq çıxmışdı.

Frida ayağa qalxır ki, güzgüdə özünü əməlli-başlı nəzərdən keçirsin. Alt köynəyini və paltarını hələ geyinməmişdi ki, əzilməsin, əynində dükənində olan incə krujeva ilə işlənmiş ağappaq darbalaq vardi, hava kimi yüngül duvağı isə kürəklərindən düz dizlərinin bütküşünə kimi sallanırdı. Həmin bu özünüseyretmə anlarında o, gözəl görünürdü, qayğılı və xoşbəxt. Güzgüdəki əksinə xəyalpərəst nəzərlərlə baxır, nəhayət ki, özünü gəlin simasında görür.

– Oy, sənin darbalaqdan başqa əynində bir şey yoxdur ki! – Aqnesa ucadan deyərək, qaqqıldayıb gülür.

– Hə, doğrudan, – Frida da buna diqqət eləyir və üzündə nəcib, utancaq bir təbəssüm peyda olur. Əli ilə duvağı çəkib, ehtiyatla oturur.

Aqnesaya elə gəlir ki, çələng onun başında çox yasti görünür.

– Doğrudan? Mən heç fikirləşmədim bu barədə. Bəlkə, belə yaxşı deyil, başqa cür eləyək?

– Bəlkə, saçlarını bir az da burum, azacıq qalxsın, hə? Bilirsən, sənin saçlarına hündürlük vermək heç asan deyil.

– Hə, lap nazik, seyrəkdir saçlarım.

– Elədir. Yaxşı, görək nə eləyə bilərik.

Aqnesa o qədər mehribandır ki, dinmədən hər şeyi təzədən eləyir, saçlarını yanlardan çəkib, çətinliklə, birtəhər təpəsinə yiğir. İndi də istəyir, ortanı da bir az qaldırsın, çünki saçın harada olmasının elə bir əhəmiyyəti yoxdur, onsuz da duvaq örtəcək hər şeyi. Aqnesa yaxşı qadındır, gör necə səy göstərir.

Frida isə oturub, hərdən düşüncələrinə qərq olur. Bu da təbiidir...

O, Yunasla necə görüşdüyüünü, talelərinin necə qovuşduğunu, bu böyük, gözəl ana gətirən yola necə qədəm basdıqlarını xatırlayır. Onlar çıxdan bir-birinə zərif münasibət bəsləyirlər, artıq neçə illərdir. Bu, qəlblərinin gizli yaxınlıq arzusu idi, sakit, qeyri-iradi arzu. Əsl məhəbbətə sonralar çevrildi. Amma buna baxmayaraq, elə o hissin özü, sanki, onları bir-birinə yaxınlaşdırırırdı. Xatırlayır ki, bir axşam qatarla şəhərdən gələndə onun əlindəki zənbili necə aldı. Küçə ilə yanaşı addımlayırdılar. “Yeqin, gəzməyə yox, alış-verişə getmişdiniz”, – Yunas ona belə demişdi. “Hə, xırda-mırda almışam bir az”, – deyə cavab vermişdi. Amma cavab verəndə necə alınmışdısa, düz gözlərinin içİNə baxmışdı. Dörd il keçib, amma dünənki kimi xatırlayır. Elə həmin vaxtdan da aralarında ciddi münasibət yarandı.

İnsan taleyi necə qəribə şeydir, e. Bizi idarə eləyən nədir, görəsən? Onunla Yunası bu müqəddəs hissələ bir-birinə möhkəm, heç vaxt qırılmayacaq tellərlə bağlayan hansı qüvvədir? Ah, bu məhəbbət oyunları, iki sevənin gizlənqəç oynaması! Hər ikisi eyni hissələri keçirir, amma özlərini birinci bürüza vermək istəmirdilər.



Ruhları bir-birinə can atır, bir-biri üçün darıxır, xiffət edirdi, lap nəgməkar quşlar kimi, tövlədəki heyvanlar kimi bir-birini uzaqdan səsləyirdilər.

Və bütün bunlara rəğmən, içlərindəki daimi nigaran tərəddüd. Görəsən, məni sevirmi? Bəlkə, heç sevmir? Bəs mən özüm necə, onu əsl məhəbbətlə sevirəmmi? Bütün ürəyim-lə, lap dərindən və səmimi, əslində, necə sevməliyəmsə elə sevirəmmi? Necə sevmək lazımdırsa elə. Doğrudanmı, bizim ruhlarımızın bu dünyadakı həyatda görüşməsi Tanrıının istəyidir? Məhəbbətin işıqlı səltənətinə qədəm basmağız, yəni doğrudan, ilahinin məsləhətiylədir? Bəli, bu belədir, mən inanıram ki, belədir!

Hə, o inanır. O bilir. O oturub, düz qənsərinə baxır, dincəməz bir heyranlıq, bəxtiyar tərki-dünyalıq içinde baxır.

Yer üzündə hər hansı iki adamın görüşməsinin onunla Yunasın görüşündən gözəl, ondan uca olmasını təsəvvür etmək mümkün deyildi. Bu fikirdən onun gözləri nəmlənir, baxışları harasa çox uzaqlara, başqa, naməlum diyalara yönəlir.

Həqiqətən, düşündüyü kimidirmi? Bəli. Hər şey elə eynilə düşündüyü cürdür. Onların bir-birinə bəslədiyi hiss elə məhəbbətin özüdür. Bəyəndiyi üçün onu seçib. Yalnız məhəbbət naminə sevir onu. Bəs Yunas? O razılıq verdi, çünkü bu təklifi nəhayətsiz mərhəmətin, dərdinə şərik olmağın təzahürü sandı. Özü heç bu barədə fikirləşməmişdi. Lakin qadının icazə verdiyini duyanda, misilsiz bir sevgi baş qaldırdı içinde. O zamanadək heç vaxt bir kimsəni sevməmişdi, axı heç ondan bu barədə soruşan da olmamışdı, özünün isə qəti ağılna gəlmirdi belə şeylər. Amma buna icazə verildiyini görəndə, bütün aşıqlərin ən heyranına çevrildi. Onun qarşısında misilsiz dərəcədə mərhəmətli və gözəl, ali bir vücud kimi baş əyirdi. Onda bənzərsiz mükəmməllik görürdü. Bu qadın onun üçün elə taleyinin özü idi.

İmkanlı olması ilə qəti maraqlanmırıldı, bu cür işlərdən heç başı çıxmazdı. Axı onun özünə çox şey lazım deyildi

həyatda. Hamının dediyi kimi, imkanlıdırsa, lap yaxşı, nə olar. Özü isə bu izdivac haqqında fikirləşəndə heyranlığa bənzər bir hiss yaşayırıdı. Bu hissin təsirindən də hər şey daha qeyri-adi görünürdü ona.

Bircə imkan olaydı ki, qatar ayağına, heç olmasa, hərdənbir gedə bilsin. Yaman adət etmişdi, bir şeyə də adət elədinmi, ondan ayrılmaga yaman heyfin gəlir. Axi onun üçün bu işi elə sevdiyi peşə kimi bir şeydir. Amma Frida belə hesab etsə ki, bu daha ona yaraşmaz, bəlli məsələdir, tabe olacaqdı. Eybi yox, hər şey yaxşı olacaq. Ondan bu barədə fikrini bir-başa soruşmaq istəmirdi. Hara tələsir ki? Onu sevirdi, əsas məsələ budur və onun yolunda hər şeyə hazır idi. O, Fridanı elə necə varsa, eləcə də sevir. Bir də ona görə sevir ki, ona qarşı mərhəmətlidir, ona diqqət yetirmiş yeganə insandır.

Bax işlər belədir. Onların hər ikisinə məhəbbət, yalnız məhəbbət hakim kəsilib.

Hə, Yunas... Frida oturub, onun barəsində fikirləşir, necə adam olması barədə. Yox, ötən bahar meşədə onu özünə sarı çəkərək, dünyada çiçəklərin ən gözəli olduğunu söyləməsi haqqında. Necə gözəl sözlər deyə bilirdi, başqlarının heç aqlına gəlməyən sözlər. Çox ağıllıdır, əla başı var onun, burasını gözəl bilirdi.

Aqnesa saçını düzəldib qurtardı.

- Hə Frida, qurtardı, bundan güzel olmayıacaqsan, – deyir.
- Mənim əzizim, gözəldir, məncə, çox gözəl. Sağ ol!

Onlar yenə də sinayıcı nəzərlər yaxşı-yaxşı baxaraq, etiraf edirlər ki, saç düzümü indi daha güzel çıxıb və bundan yaxşı ola bilməz.

- Mənə belə gəlir ki, tələsmək lazımdır, gəl paltarı geyinək.
- Hə, yəqin, vaxtdır. Ah, Aqnesacan, sən bilmirsən ki, içimdə necə qəribə bir hiss var.
- Nə danışırsan!
- Bir düşün – gəlin paltarı geymək... Elə bil, yuxudayam. Heç inanmağım gəlmir ki, bu, həqiqətdir.



– Bilirsən, əgər mənim məsləhətimə qulaq asmaq istəsəy-din, qara bayram paltarını geyinərdin, o, sənə yaman yaraşır.

– Sən nə danışırsan, Aqnesa, əzizim. Necə ola bilər elə şey!..

– Frida ona görünməmiş təəccübə baxır, belə bir təklifi ona etdiyinə görə rəfiqəsinin əlindən, az qala, dildor olur. – Gəlin axı mütləq ağ paltarda olmalıdır, bu həyatda ən gözəl bayramdır.

– Bunu bilişəm ey, amma... mən nəsə belə fikirləşirəm. Özün bilərsən.

Onlar Frida bilən kimi edirlər. Başqa cür geyinsəydi, təəccübü olardı, axı elə bu günün səbəbinə özünə ağı paltar hazırlamışdı, neçə gecə oturub onu tikmişdi. Bu paltarı tikə-nəcən hansı xəyallardan dadmamışdı! Aqnesa ona paltarını geyməyə kömək edir. Gözəl, ütülüdür, gərək diqqətli olsun-lar ki, heç yeri qırışmasın, krujevaları əzilməsin. Alt köynəyi arxadan görünürdü, problem təkcə bunda idi. Nə etmək olar, onu da sancaqlamaq olardı.

Aqnesa aşağıdan gələn səslərə diqqət yetirir:

– Deyəsən, keşiş gəlib.

– Nə danışırsan, ola bilməz, – Frida astaca cavab verir və sifətindən qanın necə qaçıdığını duyur.

– Qulaq as da, gör necə səslərini kəsiblər.

– Onda tələsmək lazımdır, tez qurtaraq, – Frida zorla eşidiləcək bir səslə dillənir.

Yunas yarıçıq qapını ehtiyatla tiqqıldadır.

– Keşiş gəldi, – heyranlıq dolu piçiltiyla dillənir.

– Yunas, əzizim, sənsən? Yox, mənə baxma hələ, olmaz. Biz bu dəqiqə, lap bu dəqiqə gəlirik, bircə yerdən də bərkitsin, bitdi. Deyirsən, pastor buradadır artıq. Deməli, bizim də vaxtimız başlanır... Qəribədir, Aqnesa nəyə boylanır ey? Aqnesacan, bir az tələs, yaxşı?

– Sən bir tərpənmə görüm, yaxşı yiğə bilim də!

– Hə, hə, tərpənmirəm... Yunas, pastor nə dedi?

– Pastor nə dedi? Bir söz demədi.

– Sən necə, salamlasdın onunla?

- Yox, onu görən kimi tərpəndim.
- Tərpəndin?
- Hə də, sizin yanınıza qalxdım.
- Hə, hə, bizi xəbərdar etmək üçün, düz iş görmüsən. Bircə duvağı da qoyuruq – mən hazır. Yunas, əzizim, orada, aşağıda necə, hər şey qaydasındadır?
- Hə, Fridacan, deyəsən, qaydasındadır, çox gözəldir hər şey.
- Dibçəkdəki güllər də lazımlı olan yerə qoyulub?
- Deyəsən, elədir, hə.
- Bəs skamyaların üstündəki krujevalı salvetlər necə, Hulda unutmayıb onları?
- Yox, unutmayıb, oradadır.
- Hə, bəs tort necə? Tort, Yunas! Dəqiq gətiriblər tortu?
- Bunu deyə bilmərəm, bircə onu gördüm ki, Klas özüylə böyük bir qutu gətirdi, fikirləşirəm, yəqin, elə tort olar da.
- Hə, yəqin, tortdur içində. Kaş hər şey uğurlu alınaydı. Kaş hər şey necə olmalıdırsa, elə də olaydı. Həyatımızın böyük, təntənəli gündündə hər şey yaxşı olaydı. Onlar qəhvə içdilər, Yunas?
- Əlbəttə, içdilər, bəs necə.
- Sən dəvət eləyirdin onları?
- Heç ehtiyac yox idi, Fridacan.
- Hə, indi, demək olar ki, sən tamam hazırlısan, – Aqnesa deyir və sonuncu dəfə rəfiqəsini tələbkar nəzərlərlə süzür.
- Hazırıam! Çox sağ ol, Aqnesa, mənim əzizim. İndi içəri girə bilərsən, Yunas, gəl, gəl görüm, qapının dalında durma daha.
- Yunas da içəri girir. O, otağın ortasında parlayan gözəl, gözqamaşdırın dərəcədə bəyaz və misilsiz mənzərədən hey-rətə gəlib, yerində donur. Bu, Fridadir, onun sevimli Fridası, xoşbəxtlikdən hətta başı hərlənir. Qadına par-par yanan göz-ləriylə baxır, doya bilmir, inanmir, bunun həqiqət olduğuna inanmağa gücü çatmır.



Inventas vitam
juvat excusisse
per artes

– Hə, necədir, dostum, xoşuna gəlirəmmi?

– Hə, – onun boğazı qovuşur, batmış səsiylə cavab verir və baxışları öönüne göz yaşından pərdə çəkilir. Daha heç nə deyə bilmir, ancaq sevgilisinin əlini sıxır, razılığını bildirmiş kimi, elə hey sıxır, sıxırdı.

– Onda, hər şey yaxşıdır, deməli, – Frida piçildayıb bur-nunu çəkir. – Onda gedək aşağı, – gözlərini burun dəsmalı ilə silir ki, onu çulğamış həyəcanı bürüzə verməsin.

– Bəs toy buketi! – Aqnesanınnidası eşidilir, gül dəstəsinin dalınca vazaya tərəf gedir, güllərin saplağını dəsmalla qurulayır – ətrafına yaşıl bəzək otları düzülmüş qərənfillərdir.

– Çox sağ ol, Aqnesacan. Necə yadımdan çıxmışdı!.. Belə dəqiqələrdə nəyi desən, unudarsan.

Sonra onlar aşağı düşürlər. Yanaşı, bir-birinə sıxılaraq. Pillələri enə-enə, duvaq azacıq yana sürüşür, başqa hər şey normaldır. Par-par alışan gözləriylə toy salonuna qədəm basırlar – qalın pərdələrinin arasından günəş süzülən, o qədər də böyük olmayan otağa. Onlar qonaqların arasıyla addımlayırlar, evlənənlərə dörd gözlə baxan qadınların, öskürən kışılərin arasıyla. İrəlidə, krujevalı salfetlərlə örtülü skamyaların yanında onları möhtərəm və ciddi keşiş gözləyir. Onun qarşısında uşaq kimi sadəlövh görkəmlə, həyəcanlı intizar içində dururlar. Pastor onlara pensnesinin üstündən diqqətli bir nəzər salır, kitabını açıb, oxumağa başlayır.

– Ata, Oğul və Müqəddəs Ruhun adı ilə.

Onlar nəfəs belə çəkmədən dinləyirlər. Bu iki nəfərdən daha diqqətli dinləyicini təsəvvür etmək də olmaz, birca kəlməni belə qaçırmadan qorxurlar, bu anların bütün ciddiyəti vücudlarını çulğayıb. Yunas həmişəki kimi gülünsünür, lakin bu təbəssüm indi görünməmiş heyranlıqdan doğur. Başını azacıq yana əyib ki, hər şeyi lap yaxşı eşidə bilsin, əllərini sinəsinə qoyaraq, ona müraciətlə deyilən sözlərə səmimi bir ümidi dıqqət kəsilib. Frida da gül dəstəsini tutan əllərini bir-birinə möhkəm sıxıb, baxışları inam və müti bir minnətdarlıqla doludur.

İndi isə diz çökməlidirlər, bundan sevincli an ola bilməz. Günəş öz nurunu onların üstünə səpir: sanki, işıqdan toxunmuş duvağı çıyinlərindən sallanan bəyaz paltarlı Fridanın və geyilməmiş, təptəzə kostyumlu Yunasın. Onlar düz pəncərənin qabağında dizi üstə durublar, bundan da gözləri qeyritəbi bir parıltıyla alışır. Sağ-sollarında salxımlanan çiçəkləri olan dibçəklər qoyulub. İşıq və gözəllik dolu anlar.

Başqaları, indi, təbii ki, həmin hissələri yaşaya bilməzlər. Axı onlar bu mərasimdə adı qonaq kimi iştirak edirlər. Lakin pastor ilahi kəlamlar söyləyir, nə deyəsən, çox təntənəli bir mərasimdir. Qadınların gözü azacıq nəmənlənir, toyda elə belə olmalıdır da. İndi isə hamı bu iki nəfərin titrək səslə suallara cavab verməsinə qulaq asır. Evlənənlərin ikisini də yaxından tanıyanda belə mərasimlərdə iştirak etmək kifayət qədər maraqlı olur. Axı onlar, demək olar ki, Yunası da tanıyırlar.

Keşiş onların şərəfinə xüsusi bir nitq söyləmir, buna nə ehtiyac var ki. Əvvəzcində “Müqəddəs Ata” və “Xeyir-dua” duasını oxuyur. Bu iki duanın hələ heç vaxt belə gözəl səsləndiyi olmamışdı, sanki, tamamilə təzə, məxsusi onlar üçün yazılmış sözləri vardi. Sonra o, kitabını örtür – və təsirli mərasim başa çatır. Frida ilə Yunas artıq əbədilik nikaha girmişdilər.

Qonaqlara şərab paylayırlar. Hamı yaxınlaşıb bu iki nəfərlə içir: əvvəlcə onlara xoşbəxtlik diləyən pastor, sonra isə növbə ilə qalanları – növbə ya yaşa görədir, ya da qohumluq əlaqəsinə görə. Günəş qədəhlərdə yanır, qədəhlərin cingiltisi və parıltısı isə bütün otağı bayram sevincinə qərq eləyir. Tən ortada, qonaqların əhatəsində bəxtiyarlıqdan işıqlanan gəlin durub. Mehriban üzünün hər qırışı ilə gülümsünən Yunas isə onun yanındadır. Onun şərəfinə də içirlər, o da öz qədəhini nadir bir çiçək kimi barmaqlarının ucunda tutaraq, irəli uzadır. Dörd tərəfdən səmimi gözlə baxır, o da minnədarlıq əlaməti olaraq, elə hey baş əyir, baş əyir. Üzərinə elə bir hərarət və səmimiyyət seli axır ki, bunu ömrü boyu heç



arzulaya da bilməzdı. Sonra yavaş-yavaş hər şey sakitləşir, qonaqlar stolun arxasında, divanda otururlar və bir-biriylə səhbətləşməyə başlayırlar, onu isə rahat buraxırlar, tam rahat – otağın ortasında tək qalır.

Frida isə qadınların ixtiyarına keçir, əlini mehribanlıqla sığallayıb, adı təbrikdən əlavə bir neçə səmimi söz demək üçün.

– Hə, Fridacan, budur, bu arzun da yerinə yetdi. Nəhayət ki, xoşbəxtsən. Elədirmi?

– Bəli, əziz fru Lundgren, çox xoşbəxtəm! İnsan necə xoşbəxt ola bilərsə, elə xoşbəxtəm!

– Əlbəttə, Fridacan, təbiidir bu.

Qohumlar da yaxınlaşış bir-iki kəlmə kəsməlidirlər.

– Nəhayət, sən də ərə getdin, Fridacan.

– Hə, Emma.

– Görürsən, hamının axırı budur.

– Yox, axı kim bilərdi ki, axırı belə olacaq? Məgər alın yazısını qabaqcadan bilmək olur?

– Ah, – səhbətə tütin dükanında işləyən xanım Svensson qoşulur, – əlbəttə ki, Frida ərə getməli idi. Mən neçə dəfə demişəm ki, Frida Yuhanssonun ərə getməməsi çox qəribədir. O, ərə gedə bilər axı.

– Görürsən, mən də elə fikirləşirdim. Mənim ərim isə, qohumlardan söz düşən kimi, tutduğundan el çəkmirdi ki, bəs Frida ərə getməyəcək. Mən də deyirdim ki, bir dayan, buna hələ baxarıq, qabaqcadan nə bilirsən. Təbrik eləyirəm səni, Fridacan, sənin ərə getməyin çox gözəl oldu.

– Çox sağlam ol, əzizim Matilda.

Bax beləcə səhbət gedir. Frida da gülümsünür, o xoşbəxtdir, axı Yunası var. Onlar bir-birlərinə baxıb, mübhəm bir tərzdə başlarını tərpədirlər, gözləri isə dumانlıdır indi, hələ də müqəddəs kəlamin qələblərində səslənən sözlərinin təsiri altındadırlar. İndi onlar ayrı durublar, amma bunun elə bir əhəmiyyəti yoxdur, axı bu, qısamüddətli ayrılıqdır və hər

şey çox gözəl gedir – Frida görür ki, Yunası da eynən onun kimi düşünür. Ah, həqiqətən də, bu məclisdəkilerin hamısı gözəl insanlardır. Çoxları uzun yolu yalnız bu təntənəli gündə onlarla birlikdə olmaq üçün qət edib. İndi, bura bu qədər adamın yalnız onların xətrinə toplaşması məgər qəribə deyildi? Hamı eyni anda nədənsə danışır, sözlərini eşidə bilmirsən, bilmirsən kimə qulaq asasan. Amma bayaq, tək-tək yaxınlaşış onların sağlığına içəndə hər şey çox təntənəli idi.

Mətbəxdən yemək qoxusu gəlir və qadınlar başlayırlar fikirləşməyə ki, görəsən, qonaqlara nə verəcəklər yeməyə, yəqin ki, adəti üzrə, qovurmadan başlanacaq. Frida elə adamdır ki, istəməz süfrəsi kiminkindənsə pis olsun, imkanı da var axı. Kim bilir, bu dükan nə qədər gəlir verir. Hulda da, yəqin, yemək paylayacaq, ver görüm, nə verirsən. Önlüyü də krujevalıdır, bunun forsuna bax bir.

Keşiş irəli yeriyib, elan edir ki, onun getmək vaxtıdır... Belə toyda çox ləngiməyə dəyməz. Onu işləri gözləyir, necə deyərlər, təcili işləri. O, Fridanın necə adam olduğunu, qonaqlar üçün nə tədarük gördüyünü bilmir. Haradan bilsin ki.

Frida ümid eləyirdi ki, pastor da qalacaq, mütləq qala-caq, görərsiniz. Onunla məclis lap təntənəli olardı. Lakin o getməli oldu. Nə olar, işləri çoxdur da. Məlum məsələdir, ruhani atadır, həyatda ən əhəmiyyətli bir şey üçün, insan ruhu üçün cavabdehlik daşıyır. Gör onun başqalarının gözünə görünməyən nə qədər işi olmalıdır. Frida bu əlamətdar günə belə təntənə gətirdiyi üçün, dediyi bütün gözəl sözlər üçün ona təşəkkür edir. O, Yunasla bir yerdə keşişi qapıya kimi ötürür, Yunas paltosunu tutur, küçəyə çıxan qapını açır, pastor ağacların arxasında gözdən itənə kimi dayanıb arxa-sınca baş əyir.

İndicə ortaya yemək gələcək, hamı masa arxasına keçir. Ailə quranlar – fəxri yerdə, uzununa qoyulmuş masanın baş tərəfində, tən ortada əyləşirlər, qalan qonaqlar da öz yerlərini



Inventas vitam
juvat excusisse
per artes

tuturlar. Kişilər qəsəbənin lap yaxınlığında dənizə axıdilan çirkab sularından söhbət salmışdır, söhbət düşübsə, deməli, onu başa çatdırmaq lazım idi, yoxsa kəndlilər, belə məlum olurdu ki, bu məsələnin müzakirələri zamanı qalxan səsküydən heç xəbərdar deyildilər. Artıq soyuq qəlyanaltılar, dolu qədəhlər onları gözləyirdi – yeməyə başlamağın əsl məqamıydı. Nə qədər istəsən, yemək vardı, stolun üstündə barmaq basmağa yer tapmazdın. Elə araqla da əməllisindən-dir, bir qədəh vurmaq günah olmazdı. Yavaş-yavaş hamının kefi kökəlir, cana gəlirlər, sanki, toyda elə belə olmalıdır da. Əgər qarımış qız Fridaya ərə getmək lazım olubsa, qoy olsun, onlar da hər şeyin necə lazımdırsa, elə keçməsinin qayğısına qalacaq və doyunca yeyib-içəcəklər, şükür ki, yemək sarıdan bolluqdur.

– Ey, Yunas, bir boğazını yaşıla da. Əskiyyin çıxmaz ki!

– Nədir, o içmir məgər? – Emil, Fridanın Estraqorddakı əmioğlusunun xalası oğlu stolun o başından nərildədi. – Ona xeyirdir vurmaq! Bir qurtum al, bəlkə, heç olmasa, dilin açıldı.

Yunas isə üzündə elə həmin təbəssümü qonaqların isarına tabe olur, hərçənd ki, spirtli içkilərlə heç arası yoxdur. Nə edəsən, əgər onunla içmək istəyirlərsə, deməli, lazımdır.

– Birdən gözünü açıb qəflətən görəsən ki, öz toyundasan, qiyamətdir, hə?

– Bunun harası qəflətəndir, bundan da pisi olur. Bir də görürsən elə tələsirlər, fikirləşirsən: görəsən, nə var burada? Amma bizim tələsməklə nə işimiz!

– Düz sözə zaval yoxdur, Yunas, düz deyirsən. Sənin sağlığına! Səninki də elə zarafatdır da.

– Yox bir, getsinlər tullanmaqlarının dalınca, mənə öküzlərimi dəyişməyi təklif eləyirlər – qoy ən yaxşı mal-qaralarını gətirsinlər, üstündə də görək hələ nə verirlər. Onlara belə də dedim. Tanrı haqqı, anadan olandan builki kimi axmaq yar-marka görməmişdim.

– Yəni araqla da yox idi?

– Əşि yox e, dükan bağlıydı.
– Hə, onda bəlli məsələdir, alver getməz də.
– Ey, o başdakılar, Emil, bizə də ötürün! Bunlara bax e, hər şeyi süpürtürlər öz qabaqlarına!

Qovurma gətirdilər, necə içməyəsən? Yunas hərə ilə bir qurtum almağa məcbur olur, hərçənd ki, istəyərdi heç içməsin.

– Əşि, sən necə kişisən, əgər içki üçün əldən getmir-sənsə!

Həmi içirsə, deməli, o da içməlidir. Yunas da içir, amma çalışır ki, az içsin. O, nəyisə rədd etmək bacarığına malik olan adamlardan deyil. Həm də bu insanlar axı onun yaxşılığını istəyirlər, fikirləşirlər ki, qoy onun da payına bu məclisdən bir şey düşsün.

– Vur getsin, gücə gələrsən. Kim bilir, bəlkə də, bu gün səni gözləyən işin dadına hələ ömründə baxmamışan.

– Əgər istəyirsən Frida razı qalsın, onda, gərək səndən möhkəm araq iyi gəlsin.

– Eh, qardaşım Yunas, bundan belə kefin kök olacaq. Daha özünü bərkə salmaya bilərsən.

– Mehmanxananadan necə, çıxacaqsan? Hələ bilmirsən? Deməli, hələ bir söz deməyib sənə.

– Bir də gördün qoca vaxtı başladın tikmə satmağa. Pisdir məgər, iş deyil e, qaymaqdır, qaymaq. Gülcicəklə də başını qatarsan, gör Frida nə qədər çiçək əkib.

– Yaxşı, bəs onu öz dükanında işlədəcəksən, yoxsa başqa yerə düzəldirsən?

Frida cavab verməyə bilər, onsuz da hamı birdən danışır, səs-küydən qulaq tutulur. O, iri, həlim gözlərini naməlum bir nöqtəyə zilləyib, sakit bir ləyaqətlə dinməzcə əyləşmişdi, başında azacıq yana sürüşmiş duvağı, əynində isə ona çox yaraşan gəlinlik paltarı. Hərdən stolun altında Yunasın əlini sıxırdı, bu anlarda onun üzü xoşbəxt təbəssümdən işiqlanır və onlar xəlvəti bir sevinclə bir-birinə baxırdılar. Sonra yenə ciddiləşir, bir qədər kədərli görkəm alırı.



Hava qaralmağa başlayanda Hulda lampanı gətirir. Stolun üstünə şirnilər düzülür. Şirin şeylər əla çıxmışdı, amma Frida yeyə bilmir, yalnız dadına baxır ki, yaxşı çıxdığına əmin olsun. Bir gəl yaxşı çıxmasın, nə qədər əlləşmişdilər üstündə. Sonra da növbə torta çatır. Tort, doğrudan da, qiyamətdir. Ortasında çəhrayı mürəbbə ilə "Y" və "F" hərfləri yazılıb, amma bunu seçən olmur, hərflər o qədər qəlizdir ki, lap naxışa oxşayır. Lakin Yunasla Frida özləri həmin hərfləri o dəqiqə seçirlər və stolun altında əl-ələ tutub, bir-birlərinə incə, xoşbəxt nəzərlər lə baxırlar. Tortun yanında şərab verilir. Əgər pastor da qalsayıdı, indi, yəqin ki, onların şərəfinə bir nitq irad eləyərdi. Mütləq nəsə deyərdi. O, yeri gələndə, çox gözəl danışa bilir. Amma elə pastorsuz da hər şey əla gedir. Tortu son tikəsinə kimi yeyirlər.

Bununla da, ümumi ziyafət başa çatır, indi növbə qəhvənindir. Stoldan qopmuş camaat otaqlara dağılışır, azacıq ləngərləyən kişilər yenə söhbətə qızışır, səs-küy salırlar. Onları sıqara qonaq edir, qəhvə siiziürər.

– Sizdə konyak tapılmaz, Frida? – Emil maraqlanır.

Yox, bu heç ağlına gəlməyib. Yəqin, gözləmirdi ki, belə bir gündə bu qədər içki içiləcək.

– Belə təntənəli bir gündə konyakınız yoxdur, bu lap biabırçılhqdır ki, – Emil dillənir. – Toydursa, aydın məsəlodər ki, konyak da mütləq olmalıdır! Mənim arabamda bir şüşə var, yoluştü götürdüm özümlə. Eybi yox, gətirim içsinlər.

O, səs-küylə otaqdan çıxır və tezliklə də əlində konyak şüşəsi geri dönür.

– Hə, indi kefdəyik!

Həmi yenidən vurmağa başlayır. Kişiər danışmırlar, qışdırırlar, elə bil, qapalı otaqda yox, öz xutorlarındadırlar, bir həyətdən o birisinə danışırlar, çığırmasan – eşitməz, söyüşün də biri beş quruş – birini deyirlər – beşi ağızlarından töküür, sanki, indicə qıracaqlar bir-birlərini. Amma, əslində, topa-topa durub, dostyana, dil boğaza qoymadan söhbət

edirlər. Vaxt keçir, get-gedə onların sərxişləşməsi daha artıq bəlli olurdu, gah bir-birinə söykənib durur, gah da özlərini səs-küylə stillara yixırlar. Qəsəbədən olanlar, özlərini daha abırlı aparırlar, kəndçi deyillər ki, amma bu xutorlular, deyəsən, lap ağını çıxarırdılar. Tüstü tavana dırənir, nəfəslərdəki spirt buxarı otaqlara yayılaraq, onları öz hərarətiylə doldururdu.

Qadınlar da dərixmirdilər, bir künçə təpilib, aralarında olmayanların qeybətini eləyirdilər, əyalətdə baş verən müxtəlif hadisələrdən danişirdilər, əllərinə fürsət düşmüşdü, axı çoxdan bəri belə görüşmürdülər, son zamanlar qonaqlıq-filan eləyən yox idi, belə yiğişən nadir hallarda qismət olurdu. Söz-sözü çəkir, ürəklərində nə varsa çəkinmədən dillərinə gətirirlər, başlarını bulayır, dodaqlarını büzürərlər, bir-birinə nəsə piçildəyir, yenə qulaq asıb, təzədən danişirlər. Kim bilir, səhbət nədən gedir orada. Frida bir müddət onlarla oturur, sonra mətbəxə baş çəkir, gülləri yerinə qoyur; onları qaytarıb öz yerlərinə qoymamışdır, onun dalinca lampanı düzəldir, lap axırda isə barmaqlarını qarnının üstündə bir-birinə keçirərək otağın ortasında durub ətrafindakı səs-küyə qulaq verir.

— Bu gicəsulaya bax, ağa paltar geyib, — qəflətən arxasında bir səs eşidir.

Onda gedib Yunasın yanında oturur. Elə oturan kimi də göz yaşlarını saxlaya bilmir.

Amma bu əsl ağlamaq deyil, göz yaşları sadəcə onun gözlərindən süzülür, aramlı, sükut içində. Yunasdan başqa heç kəs heç nə görmür. O isə bərk bir nigarəncilik içində sevgilisinin əlini sigallayır, onu ovuclarının içində incə-incə sixaraq, elə hey soruşur ki, nə baş verib, niyə ağlayır. Onda Frida baxışlarını qaldıraraq, nəcib, mehriban təbəssümü ilə onun üzünə gülümsünür, həmişə bir-biriylə danişanda gülüm-sündüyü kimi.

— Heç bir şey olmayıb, Yunas, — deyir, — sevindiyimdəndi. O da sakitləşir, çünkü Fridanın həqiqət söylədiyini görür.



— Yunas, əzizim, — o deyir, — gedək yuxarı, öz otağımiza. Elə də edirlər. Hami ilə şən, səmimi, əsl xoşbəxt gəlin və bəy kimi vidalaşıb, yuxarı, öz otaqlarına qalxırlar.

Otaq gözəl bəzənib, yatacaq hazırlır, hər şey Fridanın istədiyi kimi düzəldilib. Çarpayıya krujeva tikməli mələfə salınıb — onun dükanındakı ən enli mələfə, stolun üstündə tər çiçəklər, zehli ağ süfrə, komodun üstündə də eyni örtük var. Pəncərə taybataydır, həyətdə isə ilk payızın iliq işıqlarını onların otağına salan parlaq ulduzlu bir axşam yaşanır.

Aşağıının hay-küyü, sanki, burası yetişmir — necə sakitlik, hüzur var burada. Heyranlıq içində bir-birinə sarılırlar. Beləcə uzun müddət dururlar, o qədər dururlar ki, zaman anlayışı içlərini dolduran xoşbəxtlikdə qətiyyən hiss olunmur. Aşağıda elə bayaqkı kimi səs-küydür, onlar isə bu səsləri qətiyyən eşitmirlər. Çox qəribədir, beləcə eşitməmək olarmış, heç nəyi eşitməmək.

Sonra onlar soyunub yatağa uzanırlar, nəvazış dolu piçtilərlə bir-birinə sarılırlar, əvvəllər heç vaxt dadmadıqları, misli-bərabəri olmayan, qəribə hissələr yaşayırlar.

Frida heç vaxt güman eləməzdi ki, məhəbbət bu nəhənglikdə ola bilər. Bu barədə o qədər düşünmüştü ki, amma yenə də bu əzəməti indiyədək bütün tamlığı ilə təsəvvür edə bilmirdi. Sanki, bütün həyatını tək bu an üçün yaşamışdı — Yunasa qovuşmaq anı üçün. O isə sevgilisini bərk-bərk qucaqlamışdı — özünün qüvvətli əli ilə qucaqlamışdı. Bu əllər gör nə qədər ağır yüksək görmüşdü bütün həyatı boyu; qüvvətli olmalyıdı da. Frida isə özünü sevgilisinə tam təslim edir, bu heç vaxt duymadığı həzzdir — nəyin varsa hamısını qızırqanmadan, ilahi bir heyranlıq içində vermək. O qədər vəcdə gəlir ki, hətta onu qoyma dişləriyle dişləyir də, Yunas isə bundan lap başını itirir. Frida bunu edəndə əvvəlcə özü də çəşir. Amma məhəbbət elə budur da, onun öz dili olur axı. Büyyük, ilahi məhəbbət, varlığı ilə hər şeyi işıqlandıran, şüura siğmadığından ona tabe olmayan bir möcüzə.

Sonra da yanaşı uzanırlar, şirin bir yorğunluq, hər şeyi sözsüz anladan sükut içində. Əl-ələ tutub uzanırlar, sanki, bu təmasda məhəbbət nəvazışlarından də zərif bir incəlik var. Elə bil, xoşbəxtliklərinin mükəmməl tamlığından uşunublar onlar.

Yunas uzun gündən sonra özünü yuxuda unudur. Qəşəng, istəkli sevgilisi yanında uzanıb, Frida onun saçlarını incə-incə sığallayıb, onları səliqəyə salır. O da özünü bir qədər yorğun hiss edir. Lakin alaqaranlıqda gözüaçıq uzanıb sakitcə qulaq asır.

Necə sakitlikdir. Heyrətamız dərəcədə sakitlikdir. Qonaqlar ordadırlar, görəsən, yoxsa, gediblər artıq?

Heç nə eşitmir. Ətrafında yalnız nəhəng, dərkedilməz bir gecədir – bir də sevgilisidir, yanında yatıb, sakitcə xorulda'yır. Başqa heç nə.

Ona bir az da yaxınlaşıb, əlini əlində bərk-bərk sıxaraq, yuxuya gedir. Bax beləcə gecənin qoynunda bir-birinə sarılaraq uzanıblar, yanaqları alovlanır, ağızları isə öpüş üçün yariaçıq qalıb. Açıq pəncərədən isə ulduzlar görünür və səf çəkib, yallı gedən bu ulduzların bitməz rəqsi onların yatağı üzərində göylərin əzəmətli təranəsi kimi, yeganə həqiqi dəyərə ünvanlanmış alqış kimi süzür, zülmət dərinləşdikcə, halay çəkən ulduzların sayı da durmadan artır, artırırdı.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

XİLASKAR YUHAN

Adım Yuhandır, amma hamı məni Xilaskar çağırır, çünki yer üzündəki insanları xilas edəcəyəm. Bu, mənim nəsibim, qismətimdir, Xilaskar adını da elə ona görə qoyublar. Başqaları kimi deyiləm və şəhərdə mənə bənzəyən bir şəxs belə yoxdur. Mənim qəlbimdə Tanrı alov yandırıb – heç vaxt sönüməyən bir alov; onun gecə-gündüz içimdə necə yanmasını hiss edirəm. Bilirəm ki, insanları xilas etməkdir vəzifəm, onların yolunda qurban getməliyəm. Mənim inancım – onlarla paylaşmaq istədiyim inanc insanlara nicat bəxş edəcək.

Bəli, bilirəm ki, necə möhkəm inanmaliyam, onların hamısının yerinə – tərəddüd edənlərin, acgözlük edənlərin, nəfsiylə bacarmayanların, gözü doymayanların yerinə də inanmaliyam. Onlara səbat verməliyəm. Çıxılmazlıqda, kədər anlarında məni çağırırlar, mən də mərhəmətli, mehriban bir əlin yüngül hərəkətiylə onları bütün bəlalardan azad etməliyəm – ondan sonra nə bir qayğı qalacaq, nə həyəcan.

Bəli, yer üzündəki insanlara nicat verəcəyəm. On dörd yaşım olanda dərk etdim ki, nəsibim budur. Elə o vaxtdan başqaları kimi deyiləm.

Mənim hətta geyimim də hamınınkı kimi deyil. Gödəkcəm iki sıra gümüş düyməli, kəmərimin qırraqı yaşıł, qollarımda isə qırmızı köbələr var. Boynumdakı qaytandan sıqar qutusunun qapağı asılıb, üstündə cavan, gözəl qadın şəkli də var – bunu haradan tapdığımı artıq xatırlamırıam. Bax geyimim belədir. Alnímda isə tənəkədən özüm kəsdiyim ulduz var, günəşin altında parlayaraq, lap uzaqdan görünür, elə yanır ki, hamı ona diqqət yetirir.



Inventas vitam
juvat excusisse
per artes

Mən küçə ilə gedəndə adamlar arxmaxca baxırlar. Onlar təəccüblənlər. "Baxın, Xilaskardır", – deyirlər. Onlar bilirlər ki, bu mənəm. Bilirlər ki, onları xilas etmək üçün gəlmışəm.

Amma məni başa düşmürələr. Onlar lazım olduğu qədər inanmırlar. Mənim kimi inanmırlar. Onların içində qəlbimdəki alovdan kükrəmir. Ona görə də danışmalıyam onlarla, inanmaq öyrətməliyəm, hələlik onların arasında olmalıyam.

Məncə, bu çox qəribədir: onlar öz Xilaskarını görürələr, eşidirlər, Xilaskar elə onların arasında yaşayır, lakin yenə də dərk etmirlər onu. Amma nə vaxtsa gözləri açılacaq, onu necə varsa elə görəcəklər.

Bu gün bazar günüdür. Mən meydanda idim və həmişəki kimi, moizə edirdim. Orada arabalı kəndlilər vardi. Hamısı mənim ətrafıma yiğişmişdi. Onlara içimdə daşıdığım bütün şeylərdən, dünyaya çatdırımlı olduğum Tanrı sözündən, yer üzünə onları xilas etmək üçün gəldiyimdən, hüzur tapmalarına kömək edəcəyimdən danışirdim. Onlar diqqətlə qulaq asırdılar və mənə elə gəlir ki, sözlərim onlar üçün bir təsəlli oldu.

Amma bilmirəm nəyə gülürdülər. Özüm heç vaxt gümürəm. Mənim üçün hər şey ciddidir. Dayanıb bütün bu adamlara baxanda düşünürdüm ki, hamısının ruhu var, bu ruhları xilas etmək gərəkdir, hiss edirdim ki, qarşında necə əzəmətli və ciddi bir vəzifə durur. Danışmaqdən, səni dinləyənlərin olduğunu görməkdən gözəl nə ola bilər! Hətta bir anlıq elə bildim ki, qarşında ucsuz-bucaqsız insan dənizi durub, onların arasında bu gün mənə qulaq asmağa gəlməyənlər də var (axı bazar kiçik olanda orada elə çox adam da olmur), mənə elə gəldi ki, qarşında yer üzünüň hüzur istəyən, sükutun acı olan bütün insanlarını görürəm və onlara nicat gətirirəm. Bu, bir məmnunluq anı idi və bu anı heç vaxt unutmaram.

Elə bilişem ki, bu gün xüsusi ilhamla danışirdim və onlar da məni anlayırdılar.

Sözümü bitirəndə onlardan biri irəli yeriyib, bütün toplasınlar adından mənə bir baş kələm təqdim elədi. Onu özümlə aparıb evdə çox dadlı şorba bişirib, doyunca yedim. Çoxdan isti xörək yemirdim. İlahi, o mərhəmətli insana xeyir-dua ver.

İnsanlara yaman yazığım gəlir! Hamısı bədbəxtdir, hamısı əzab çəkir, hamısı çıxılmazlıq içindədir.

Çörəkçi Yuhansson ona görə bədbəxtdir ki, böyründə başqa çörəkçi dükanı açılandan müştərilərini itirib. Amma çörəyi elə əvvəlki kimi dadlıdır, tez-tez mənə də bir tikə verir. Çörək gözəl nemətdir. Arabir söhbətləşdiyim polis nəfəri Ekstrem isə ona görə bədbəxtdir ki, arvadı yaxşı evdar deyil və son zamanlar onun qeydinə heç qalmır. Hətta şəhər hakimi də bədbəxtdir, çünki yeganə oğlunu itirib.

Xoşbəxt yalnız mənəm. Axi içimdə heç vaxt sönməyən, daim alışacaq, məni yandırana kimi alovlanacaq inam odu kükrəyir. Mən nə qayğı bilirəm, nə həyəcan; mən onlar kimi deyiləm. Onlar kimi ola bilmərəm.

Yox, mənə ümidsizlik yaramaz. Axi onların yerinə də inanmalıyam.

Onlar məni dövlət təminatına götürüb'lər ki, bütün gücümüz öz işimə sərf edim, heç bir şeyin qayğısını çəkməyim. Mənim üçün bura yaxşıdır, bizi gündə iki dəfə yedirdirlər. Buradakıların hamısı yoxsun və bədbəxt insanlardır, onlara çox yazığım gəlir. Mehriban, sakit adamlardır, elə bilişem, məni onlar qədər yaxşı anlayan heç olmayıb. Onlar da məni Xilaskar çağırır və çox hörmət edirlər.

Axşamlar onlara moizə söyləyirəm. Məni həyəcanla dinləyirlər, hər sözüm onların qəlbini işləyir. Görəydiniz mən danışanda onların gözleri necə parıldayırlar! Onlar məndən də, mənim sözlərimdən də yeganə ümidləri kimi bərk yapışırlar. Bəli, anlayırlar ki, mən onların xilası üçün gəlmışəm.



Şam yemeyindən sonra onları ətrafıma yiğib, hər şeyə qələbə calmağa qadir, yer üzünü ilahinin bizə bəxş etdiyi xoşbəxt siğmacağa çevirə bilən inamdan ilhamla söz açıram. Rəis deyir ki, olar, buna icazə var. O, məndən razıdır. Sonra da dincəlməyə gedirik. Otaqda dörd nəfərik. Mənim yatağımın üstündən ulduz asılıb, o, bütün gecəni başımın üstündə parlayır, yatanda sıfətimi işıqlandırır. Mən başqaları kimi deyiləm.

Ah, qəlbimdəki ümidsizlik! Ümidsizlik və çıxılmazlıq hamımızı boğur!

Ulduz yoxa çıxıb, bizə əsl yolu nişan verə bilən nicat ulduzu! Səhər mən oyananda onu asdıığım mismar artıq boş idi. Hara yoxa çıxdığını da heç kəs bilmir. Zülmət bizi uddu, mən işıq şüası axtarıram, lakin tapa bilmirəm, bu dəhşətli zülmətdən çıxaran yolu tapa bilmirəm. Hamı qüssə içindədir, bütün şəhər kədərə qərq olub. Səmanın bozarıb boğulmasını evimizin pəncərələrindən görürük, sanki, binalara, küçələrə kül səpilib, heç yerdə bircə işıq da görünmür.

Nə edək? Bizi sarmış çıxılmazlıqdan necə qurtulaq?

Hamı ümidił mənə baxır. Amma başımın üstündə ulduz parlamırsa, səma nuru yolumu nişan vermirə, mən kiməm ki? İndi bir heçəm, elə başqaları kimi yoxsulam.

Bəs onda dünyani kim xilas edəcək?

Hər şey qaydasına düşdü, hər şey yaxşıdır. Mən bütün günü pərvərdigara şükürlər etmişəm.

Onu qoca Enuk gizlətmışdı. Onun döşəyinin altından tapdıq. Artıq hamı xoşbəxt və sakittir. Mənim inamım bu sınaqdan sonra daha da möhkəmlənib.

Bu, bir zarafat idi, odur ki, hirsənmirəm.

Hərdən özümü yaman tənha hiss edirəm, ətrafımda bir boşluq duyuram. Onda mənə elə gəlir ki, insanlar nə üçün göndərildiyimi hələ anlamırlar. Onların ruhlarına hakim kəsil-məyimə şübhə edirəm. Azad edə biləcəmmi onları?

Moizə eləyəndə elə gözəl gülümşünlər ki... Məni görən kimi üzləri nurlanır. Amma, həqiqətən, inanırlarmı mənə?

Məncə, kimliyimi anlamamaları qəribədir, içimdəki kukrəyən alovu, ruhumu yandıran qeyri-bəşəri ilhamı duymular. Axi özüm bütün bunları lap aydın hiss edirəm.

Bəzən moizə söyləyərkən mənə elə gəlir, tamam tənham-yam, hərçənd ətrafıma məni dinləyən nə qədər adam toplasıb. Mən yüksəklərə, lap ucalara qalxan, qalxdıqca da təmizlənən, parlaqlaşan alov kimiyəm. Amma bu alovun istisinə qızınan yoxdur...

Ah, məni sindırmaq istəyən tərəddüd! Sənsən günahkar, bizim bu qədər bədbəxt, alçaldılmış olmağımızın günahı yalnız səndədir.

Bu gün quşların, çıçəklərin qonağı idim. Gelişimə sevinirdilər. Torağaylar oxuyur, bənövşələr, zəncirotular çəmənlik-dən başlarını qaldırırdılar. Mən öz moizəmi sükutla edirdim. Hər şey diqqət kəsilmişdi. Torağaylar başımın üstündən çəkilmirdilər ki, dinləyə bilsinlər. Təbiətdə bir ruhi sakitlik duyulurdu, məni burada hamı anlayırdı.

Əgər insanlar da gül-çiçək, ağac olsayırlar, onlar da məni dərk edərdilər. Adamlar torpaqdan köklü-köməcli qoparılmış bitki kimidirlər, günəş onları yandırır, torpaq isə onların yenidən torpağa çevrilməsinin intizarındadır. Heç bir şey onları xoşbəxt eləyə bilməz, yalnız gətirdiyim Tanrı sözündən savayı heç nə onlara nicat verə bilməz. Bax onda hər bir şey öz yerini tapacaq və torpaq zanbaq rayihəsi yayacaq, insanlar hüzur içinde olacaqlar.

Axşam evə dönəndə pivəxanaların yanında çoxlu adamvardı, hamı öz Xilaskarını çağırırdı, istəyirdi ki, onlara da moizə söyləyim. Mən isə cavab verirdim ki, Tanrımla bu gün artıq danışmışam və indi onun dedikləri barədə düşünmək üçün evə getməliyəm.



Inventas vitam
juvat excusisse
per artes

Bəlkə də, düz hərəkət deyildi, amma özümü onların arasında yad hiss edirdim və evə içimdəki kədərlə döndüm.

Ah, ürəyim, yaşamaq nə qədər çətindir mənə! Daşıdığım yük nə qədər ağırdır! Bu gün öz düşüncərimə qərq olub küçəylə gedəndə qəflətən məktəbdən çıxan bir dəstə uşağıın arasına düşdüm. Onlar məni dövrəyə aldılar. "Baxın, Xilaskar gəlir, – deyə çığırışdırılar, – Xilaskar gəlir!" Onlar çox idi, ayaq saxlamalı oldum və onda uşaqlardan biri əllərinin yana açıb qışqırıldı: "Çarmixa çəkilən! Çarmixa çəkilən!" Elə bilişəm ki, kimsə öyrətmüşdi onları, çünkü ətrafimdakı qalan balacalar da əllərini yana açaraq, özlərinin uşaq səsiylə qışqırışdırılar: "Çarmixa çəkilən! Çarmixa çəkilən!"

Sanki, ürəyimə biçaq soxdular. Ürəyimin dayandığındı duyдум, alnımda soyuq tər puçurlandı. Onların çığırılıarı altında birtəhər aralarından çıxa bildim. Dülgər Lundqrenin həyətinə girib oturdum və ağladım.

Mən uşaqları sevirəm. Onları mənim kimi sevən yoxdur. Uşaqların təmiz gözlərinə baxanda elə bir sevinc duyuram ki, yer üzündə başqa heç nə onu əvəz edə bilməz. İstərdim ki, onlar da gəlsinlər yanına. Dizimin üstündə oturdub başlarını sigallayardım və onlar da yanaqlarını yanağıma söykəyərdilər...

Çörəkçi Yuhanssonun balaca oğlu axşamlar öz qapılarının ağızında, atasının qucağında oturanda bunu necə elədiyi ni tez-tez görürəm: atasının yanağını sığallayıır, sonra da boyunu qucaqlayır və onlar beləcə, uzun-uzadı oturaraq dünyada heç nəyin fikrini çəkmirlər. Bir uşaq əlinin mənə də nəvazış göstərməsini elə tez-tez arzulayıram ki...

Lakin insanları xilas etmək üçün yer üzünə göndərilmiş bir adam tənhalıqdə dolaşır, adamlar arasında yad kimidir. Onun nə evi var, nə dünyəvi sevinci, nə də ki kədəri. O, hər şeydən məhrumdur, çünkü içində kükrəyən alov onsuz da

hər şeyi yandıracaq. Başqalarına bir belə bənzəməyən bu məxluq kimdir?

Çarmixa çəkilən! Çarmixa çəkilən!

Yalnız inanmaq və bir də inanmaq! Hamının əvəzinə inanmaq! Hər axşam elə yorğun qayıdırıam, sanki, minlərlə başqasının həyatını da yaşamışam. Heyvantək yumağa dönüb yuxuya gedirəm. Yorğun vücudumun, gicgahları gup-puldayan başımın üstündəki ulduz alışır ki, sabah səhər bir də oyananda daha möhkəm inanım.

Niyə bu məhz mənim nəsibim oldu? Pəncərənin qarşısında oturub yuxarıdan şəhərə baxanda mənə qəribə gəlir ki, bu qədər insanın hamisini mən xilas etməliyəm. Axı çox miskin, yazılıq, zəifəm, dünyada məndən güclü, məndən imkanlı o qədər adam var ki. Zəif ciyinlərimə düşən qismət yüküm mənim vücudum üçün çox ağırdır, qəddimi bükür, dizi üstə düşürəm. Belə dəqiqlərdə qəlbimi bir çıxılmazlıq, bir qorxu çulğayı...

Xilaskarın yixılmaq ixtiyarı var məgər? Məgər o qorxu hiss edə bilər?

Ah, niyə axı mən – insanların ən zəifi, onların da əvəzinə inanmalıyam!

Bu gün meydandan keçəndə hakimlə rastlaşdım. O, mənə baş endirdi.

– Salam, Yuhan, – dedi.

Mən hətta ayaq saxladım...

O, mənə Xilaskar demədi!

– “Salam, Yuhan” – dedi... Yalnız Yuhan, daha heç nə.

Lap uşaqlığımdan bəri məni belə səsləyən olmamışdı. İndi xatırladım ki, anam da məni belə çağırardı, dizlərinin üstündə əyləşdirib, başımı sığallayardı... Yalnız indi xatırladım, bir az fikirləşən kimi yadına düşdü...

“Salam, Yuhan...”



O çox mehriban idi. Axşamlar evə gəlib lampanı yandırar, şam yeməyi hazırlayardı, sonra da dizlərinin üstünə dırmaşardım. Saçları, elə bil, qızıldan idi, əlləri isə – gözəl, bəmbəyaz, çünki bütün günü döşəmə yuyurdu... İndi xatırladı... Onun boynunu qucaqlayırdım... Yadımdadır...

“Salam, Yuhan...”

Hakim bunu deyəndə özümü elə yaxşı hiss etdim ki! İsti, rahat. Qəlbim də, sanki, elə o dəqiqə sakitləşdi – nə həyəcan qaldı, nə narahathlıq.

Təkcə Yuhan, başqa heç nə.

Ah, kaş hamı kimi ola biləydim! Kaş qismət yükünü ciyinlərimdən ata biləydim, onlardan birinə çevriləydim, onlar kimi olaydım – sakit və əndişəsiz, hamı kimi bu dünyanın qayğılarıyla yaşaya biləydim bütün ömrümü, hər axşam isə gün ərzində gördüyüüm işlərdən yorularaq evə dönəydim. İşdən yorulaydım, amma inamdan, təkcə inamdan yorulmayıyaydım...

Bəlkə, dülgər Lundgrenə kömək edə bilərdim. Bunu bacarmasam, lap həyətini süpürərdim.

Onda mən də onlar kimi olardım. Alov da məni daha yandırmaz, içimdəki çıxılmazlıq ruhumu əzməzdi.

Yalnız Yuhan, daha heç nə... Onların hamısı bilərdi ki, mən kiməm, görərdi ki, hər gün öz işimlə məşğulam. Hə, dülgərin həyətini süpürən Yuhan?..

Axi niyə onların ən zəifi, ən yazıçı olan məni seçiblər ki, hamısını xilas edim! Sakitlik və hüzur istəyən məni, yer üzündə yaşamağıma icazə verildiyi üçün Tanrısına şükürlər eləyən məni. Zəngin masanın önünde dizi üstə çökən gəlməyə, zorla sezilən bir tumurcuğa bənzəyən məni...

Aman, ya rəbbim, atam mənim, əgər mümkünşə, qoy qismətim məndən yan ötsün!

Yox, yox. Mən tərəddüd edə bilmərəm. Onları atmaq olmaz.

Bəs qəlbim niyə rahatsızdır? Niyə onları uçuruma, zülmətə yuvarlamağa sövq edir məni, onları atmağa çağırır?

Bu, dəhşətdir! Yəni mən daha inanmırıam?

Yox, yox! İnanıram, qabaqlar inandığımdan da artıq! Mən onları xilas edəcəyəm. Mən, təkcə mən xilas etməliyəm onları!

Gecənin ağuşunda gedirəm, dayanmadan gedirəm. Küçələrlə, sonra da yolun ağına düşərək, düz meşəyə kimi, sonra da geriyə... Külək əsir, buludlar yükürür... Mən haradaya?.. Başım alışib-yanır... Elə yorulmuşam ki...

Yox, mən inanıram. İnanıram. Mən onları xilas edəcəyəm, onların yolunda qurban gedəcəyəm.

Tezliklə, lap tezliklə...

Bəs onda ruhumu çulğayan bu darixmaq nədir? Məgər Xilaskar belə darixaraq qərarsızlığa düçər ola bilər?

Yox, yox...

Deyəsən, yenə meşədəyəm. Ağacların səsini eşidirəm... Niyə tənha gəzib-dolaşıram burada? Niyə orada, insanların yanında deyiləm, mənim yolumu gözləyən insanların...

Onlar məni heç başa düşmürələr.

Axi necə başa düssünlər? Başdan-ayağa çarəsizlik, çıxlı-mazlıqdan ibarət olan birisini necə başa düşmək olar axı? Zülmətdə dolaşaraq, rahatlıq tapa bilməyən bir insana necə inansınlar axı?

Yox, xilas edə bilməyəcəyəm onları! Bacarmayacağam!

Bəli, onların Xilaskarı mübhəm bir qorxu içindədir. Başlarının üstündə uçaraqçığıran quş kimidir o. Onun yuxarıdan gələn çığartısını eşidirlər, amma bilmirlər ki, nə istəyir. Quş axı onlardın çox yüksəkdədir. Qanına qəltan olub cansız halda yerə düşməyənədək heç nə anlamayacaqlar. Yalnız bundan sonra anlayacaq və inanacaqlar.

Çarmixa çekilən! Çapmixa çekilən!

Hə, məni qurban verəcəklər.

Onlar azadlıqlarını mən yazığın qanı bahasına tapacaqlar...

Tezliklə, lap tezliklə baş verəcək bu...



Inventas vitam
juvat excusisse
per artes

Gecənin sakit ağuşunda rahat yatın, ey çiçəklər, çəmənlər, ağaclar, dincəlin, ey yer üzünün bütün insanları! Hüzur tap, ey sevimli dünya. Mən səni azad edəcəyəm; gecələr yatmiram, başının üstündəyəm. Axi sənin kədərin elə mənimkidi. Sən əzab çəkməyəcəksən, qoymaram dünyam əzab çəkə. Axi həyatımı sənin yolunda qurban edəcəm.

Meşə necə sakitdir... Xəzəlin üstüylə addımlayıram... Addımlarımın səsi eşidilmir... Payızda çoxlu gül solub ləçəklərini tökürlər, yarpaqlar çürüyür, ağacların altı ona görə yumşaqdır, lap səssiz gedirsən... havadan da çürüntü qoxusu gəlir...

Şəhərdə kilsənin zəngi çalınır... Bir... iki...

Ah, necə yorulmuşam, yaman yorulmuşam... Evə getməliyəm. Gedib uzanacağam, daha bacarmiram. Axi onlar məni gözləyirlər, təccüb qalıblar ki, hara yoxa çıxmışam.

Budur, deyəsən, yola çatıram artıq. Yaman palçıqdır; lap saqqız kimi... Yəqin, dünən yağış yağıb... Hələ küləyə bax!

Yox, zəng hələ də çalınır, durmaq bilmir. Hava titrəyir... Deyəsən, nəsə dəhşətli bir şey baş verib... Nə qədər zəng birdən çalınır, onlar lap Qiyamət gündündəki kimi inildəyir. Bu, nədir belə? Qaçmaq lazımdır.

Yangındır! Yangın! Alov kükrəyir, səma qan rənginə boyanıb. Şəhər yanır! Dünya yanır, hər şey məhv olur!

Aman, Tanrı, onları mən xilas etməliyəm axı. Mənim borcumdur bu. Onlar indi yolumu gözləyirlər, fikirləşirlər ki, görəsən, haradayam, niyə gəlib çıxmıram...

Gözləyin, qaçıram, qaça-qaça gəlirəm! Sizi xilas edəcəyəm! Palçıq imkan vermir, yoxsa lap bərk qaçaram!

Torpaq yanır, göy yanır – bütöv bir alov dənizi! Mən onları xilas etməliyəm, xilas etməliyəm!

Ey ürəyim, belə möhkəm çırpinma, lazım deyil, əziz ürəyim, lazım deyil! Axi qaça bilmirəm, onlar isə məni gözləyir, xilas etməliyəm onları! Axi sən özün də bilirsən, mütləq xilas etməliyəm!

Tükənməz bir alov dənizi. Və tufan guruldayır. Od tutmuş göylər indi birbaş yerə yağır, torpağı yandırır.

Adamlar görürəm – hamı elə o səmtə yüyürür.

– Dünya məhv olur! – qışqırıram.

– Əşı, – cavab verirlər, – təkcə əllillər evidir yanın.

Hə, ancaq əllillər evidir. İnanmağa gücləri çatmadığından daim nəsə diləyən, nəsə uman bədbəxtlərin hamısı od içindədir. Onlar məhv olurlar! Ancaq mən xilas edə bilərəm onları.

Ürəyim, belə döyünmə, incidir axı, az qalib, çatıram, bu dəqiqə, elə indicə...

Alovun dilləri çırpınır, tüstü küçəni ağuşuna alıb, istini hiss edirəm...

Budur, çatdım.

– Mən onları xilas edəcəyəm! Xilas edəcəyəm! – deyə çığırıram.

– Orada xilas olunası kimsə qalmayıb! – deyə mənim qabağımı kəsib qışqırırlar. Onlar bilmirlər, onlar heç nə anlamırlar. Mən alovun içində atılıram.

Tüstü məni boğur. Yox, yixılmaram, mən onların Xilaskarıyam, yox, Xilaskar yixila bilməz. Mütləq keçəcəyəm – bu da dəhliz... dəhliz... otaq...

Bura boşdur. Burada deyillər. Yuxarıdadırlar.

Pilləkəndə tüstü yenə boğur məni, alovun parlaqlığından gözlərim görmür... Yox, mən yixılmaram... Onları xilas edəcəyəm... Hamisini... Hamisini...

Haradadırlar?

Yuxudayam, elə bil, əllərimi divarlara sürtə-sürtə gedirəm. Qarşımı tüstü divarı kəsir. Alov dilimləri oynayır. Ayaq üstə qalmaq yaman çətindir.

Haradadır onlar?

Özü yeriyə bilməyən qoca Enuk... Bir də Anton – o da axsaqdır, bəs Kristina qarı – o isə lap körpə uşaq kimi, heç nə anlamır, Samuelson, Manfred...

Onları da görmürəm, yoxdurlar...



Döşəməylə sürüñürəm – alov da dalımcı sürüñür...
Ətrafda səs-küydür... inilti səsi... uçulur, deyəsən... Onlar
haradadır?.. Nə stollar var, nə çarpayılar – boşluqdur, bir də
ki soyuq... Elə bil, burada yaşayan yoxdur və heç olmayıb
da... Haradadırlar? Burada deyillər... Burada bircə mənəm...
yalnız mən...

Dörd tərəfim alışib! Binanın tirləri dağılır, alov tügyan
eləyir... Odun içində çırpınram... Haradadır onlar? Harada?
Zavallı insanlar... Mən onları tapa bilmədim, yoxdurlar – yal-
nız alov var burada, alov, bir də mən, təkcə mən...

Ah ürəyim, bu, sənsən yanan? Bəlkə, təkcə sən yanırsan?
Mənim bədənimi, sinəmi necə yandırmağını duyuram, tez-
liklə sənin özündən savayı, başqa heç nə qalmayacaq! Ey ürək,
özün yandır, hər şeyi yandır! Yalnız səndən ibarət olmaq istə-
yirəm, yalnız səndən – içində arzu-istəyi olan ürəkdən, məni
yandırıb-yaxan ürəkdən!

Başqa heç bir şey olmaq istəmirəm... heç nə... yalnız sən...
Yox, daha dözə bilmirəm... bacarmıram... bitdi hər şey...
Hə, mən yixılram... Yixılram... Bu da son...

İlahi, məni bağışla ki, xilas etməli olduğum insanları
tapa bilmədim! Mən onları tapa bilmədim... Yanan ürəyi
bağışla... özünü sənə qurban vermək arzusuyla alışib-yanan...
və ölü... ölü...

Bilirəm, məni bağışlayacaqsan... Sənin yolunda yanan
ürəyimi də bağışlayarsan... O, sənin adınlı yandı... Sən sevir-
sən belələrini... Hə, sən belələrini sevirsən... İmkan verəcək-
sən, qoyacaqsan yansın... Yansın... Qoyacaqsan sakitlik
tapsın... Hüzur tapsın...

Çarmixa çəkilən! Çarmixa çəkilən!

MORİS FLERİ

Bir yay günü səhər tezdən Moris Fleri bu yerlərdən uzaqlarda, ölkənin lap sərhədində gedən müharibədən evlərinə qayıdırı. Ömrünün yetkinlik çağlarını yaşayan bu insana təbiət həm zahiri, həm də batını gözəllik vermişdi, vücudundakı hər şey öz ahəngdarlığı ilə seçilir, onun mənəvi səbatı hissələrinin dərinliyilə bir uyğunluq təşkil edirdi. Düşüncələri adı məfhumların sərhədindən çox nadir halarda çıxsa, təhtəl-şüurun qaranlıqlarında yalnız hərdən bir dolaşsa belə, təxəyyülü qeyri-adi, cilovlanmaz gücə malik idi.

Bu bahar böyük döyüslərin birində ağır yaralanmışdı. Qumbaranın qəlpələri sıfətini dağdırıb tökmüşdü. Qəlpələr onun alt çənəsini parçalamış, üzünün dərisinə dəhşətli yaralar vurmuş, dodaqlarını, burnunu eybəcər hala salaraq sol gözünün nurunu həmişəlik söndürmüştü. Moris Flerini döyük meydanında gullə yağmuru altında tapanda onun başı, elə bil, ət maşınından çıxmışdı və yoldaşları fikirləşmişdilər ki, yəqin, ölüb. Lakin lazaretdə qanı saxlamaq mümkün olmuşdu və həkimlər onu xilas etməyin reallığına inanmışdılardı. Uzun müddət qayğı ilə müalicə etmişdilər onu, yavaş-yavaş yaraları qaysaqlamış, çənə sümükləri birtə-hər qaynayıb bitmişdi. Gün gəldi ki, sargını çıxarası oldular. O artıq ağrı hiss eləmirdi. Amma üzünü həmişəlik itirmişdi. Sifəti tanınmaz dərəcədə dəyişmişdi, səsi isə lap ciraltı, boğuq olmuşdu. Yalnız alını salamat qalmışdı və daxilini əks etdirən indi yeganə görən gözü idi. Ona icazə verdilər ki, bayır çıxıb günün altında canını qızdırırsın: günəş şüaları yaraların tez sağalmasına kömək edirdi. Üstündən bir az da



Inventas vitam
juvat excusisse
per artes

keçdi və onu evə buraxdilar. Tez-tez baş verən ürəkgetməyə görə onu ən azı yaxın gələcək üçün hərbi xidmətə yararsız saymışdilar.

Bələliklə də, bu səhər erkən yaxşı bələd olduğu yolla evlərinə sarı addımlayanda öz bədbəxtliyi haqqında deyil, qarşında onu gözləyən böyük sevinc barədə fikirləşirdi: tezliklə ailəsini yenidən görəcəkdi – arvadını və sevimli balalarını. Onunla ciyin-ciyinə müharibə meydانlarında uzun müddət döyüşən yoldaşlarının hamısının başına ağır fəlakətlər gəlmışdı, elə bu səbəbdən də öz faciəsini artıq bir elə dəhşətli saymırıldı. Əgər tamam kor olsayıdı, yəqin, şikayətlənərdi, indi isə şikayətlənmək fikrində deyildi. Axı gözü görürdü, deməli, həyatın ehtiva etdiyi nə varsa hamısından zövq ala bilərdi, – insana bundan artıq nə lazımdır ki!

Onun doğulub boy-a-başa çatdığını diyar sabahın zəif işığına qərq olmuşdu və işiq təbiətin bu çağının bütün güc və əzəmətini ona göstərirdi. Dörd tərəfi nəhayətsiz, məhsuldar çöl-lər idi, dik qalxmış taxıldan torpağın üzü görünməz olmuşdu. İndicə onun zəmiləri başlanacaqdı. Par-par yanmış divarın arxasında ev görünürdü. Bu evin sakınları onun belə qəfil, gözlənilməz gəlmişinə yaman sevinəcəkdilər! Axı yarananlardan bəri onun barəsində heç bir məlumatları yox idi, hə-ta, bəlkə də, ölüyünü düşüñürdülər.

Gözlərinin qabağında arvadının həyəcan içində ona sarı necə atılması, uşaqlarının dizləri üstünə dırmaşaraq xırda əlləriylə onu necə tumarlamaları, bu xoşbəxt ailəni nökərlərin necə dövrəyə alması, bağçanın alçaq çəpərindən o üzdəki zəmidə taxılın necə dalğalanması canlandı. Gördüyü qan-qadanı, eşim-eşim torpaqdan axan qan çaylarını, gurultunu, ərşə qalxaraq gecənin zülmətinə dirənən, ürək parçalayan iniltiləri tamam unudaraq ailəsinin içində sakitcə yaşamasını təsəvvüründə canlandırdı. Bəli, həyatın ilahi gözəlliyi və cəzi-bəsi içində – qızılı zəmilər və gülüşən uşaqların arasında beləcə oturacaq. Onun qəlbi sevinclə doldu.

Nəhayət, ağappaq, iri evi olan malikanəsinin girişinə yaxınlaşdı. O, doğma zəmilərin qoxusunu çoxdan almışdı. İndi bağın kölgəsinə qədəm basanda isə öz ağaclarının iyini, yuxularından yenicə ayılmış çiçəklərinin rayihəsini də tanıdı. O, bu qoxuları sinəsinə çəkərək, necə zəngin və xoşbəxt olduğu barədə fikirləşirdi. İtlər üstünə cumub onu qoxuladılar və dərhal da sevinc içində atılıb-düşməyə, əllərini yalamaga, sabah şəhindən islanmış pəncələrini onun sinəsinə dirəməyə başladılar. Adamlar isə gözə dəymirdilər. Evdəkilər hələ bərk yatmışdı, bircə mal-qara həyətindəki işçilərin səsləri ucalırdı. Moris Fleri ayaq saxladı, doğma evinin gözəlliyyinə bir də valeh oldu. Ona elə gəlirdi ki, heç vaxt bu divarlar belə bəyaz olmamış, pəncərələr isə sübh çağının şəfəqləri altında bu cür canlanmamışdı. Yalnız evin qara damı aydın səmaya məşum bir bulud təki soxulurdu. Moris Fleri evin ətrafına dövrə vurdu. Əzizlərini oyatmaq istəmir-di: elə yanlarında olmayı da bəs edirdi. Onları bir-birindən təkcə nazik bir divar ayıırıldı, elə buna görə də doğma evlərinə dönüşü ona lap inanılmaz gəlirdi. Yataq otağının pəncərələri öündə ləngidi. Onların içəridə necə yatdığını yaxşı təsəvvür edirdi. Bax burada arvadı yatır, onun çarpayısı çöl divarın qabağındadır, amma divara tam söykənməyib. Bu tərəfdə, qonşu çarpayılarda isə başı divara sarı onun uşaqları – qız və oğlan – yatırlar. Yəqin ki, ataları otağa girib onların yanında duranda da, elə beləcə yatmış olacaq hamisi. Artıq kövrək uşaq bədənidən üstünə axan hərarəti də duyurdu.

O, indi, sanki, yenidən tapıldığı evinin qabağında xoşbəxtliyindən əsə-əsə durmuşdu, sevimli arvadının, uşaqlarının nəfəslərinə qulaq verirdi ki, birdən son zamanlar, yaralanan-dan sonra ona əziyyət verən ürəkgetməsi tutdu onu. Evin bəyaz divarından yapışmağa çalışaraq səndirlədi, ətrafdakı hər şey bir anda aq, şəffaf pərdəyə bələndi, əliylə havadan yapışmaq istəyirmiş kimi, bir hərəkət edərək huşunu itirib



Inventas vitam
juvat excusisse
per artes

yerə yixildi. Xoşbəxtlikdən, başı bir zamanlar evin ətrafında düzəltdiyi gül ləkinə düşdüyündən əzilmədi.

Amma bu ağarmış bənizi, kobud, amansız dəmirin salamat yer qoymadığı, insani cizgilərdən tamamilə məhrum olmuş bu simanı öz dümdüz, nazik saplaqları üstə dik duran, qürurlu, gözəllikdən alışib-yanan başlarını günəşə sarı vüqarla dikəldən gözəl bağça gülləri arasında görmək çox qəribə idi.

Huşu qayıdanda gözlərini aramla açıb gördü ki, öz otağındaki divanda uzanıb. Arvadı, qızı və oğlu da yanında idi. Hər üçü həyəcanla ona tərəf əyilmişdi.

Həmin o həyəcanlı an artıq yetişmişdi.

Onlar hamısı elə qoyub getdiyi kimi idilər. Keçən yay, o, cəbhəyə gedəndə, uşaqlarının əynində hansı paltarlar vardısa elə onda idilər. Arvadının kədərli gözəlliyi də elə həmənki idi.

Lakin dikəlib oturanda heç qucağına atılaraq boynunu qucaqlayan, onu öpüşlərə və nəvazişə qərq edən olmadı.

Onu tanımadılar.

Uşaqlar ona təəccübələ, çəkinə-çəkinə, səksəkə içində baxırdılar. Arvadı ciyinlərindən yapışib ona kömək eləyə-eləyə soruşdu ki, o, kimdir və nə iş gəlib başına.

Onların üzünə dəhşət içində baxırdı. Həmin anlar hansı hissəleri yaşamadı; ağrı və naümidlik, qorxu və özünə, öz qismətinə nifrət ürəyini sardı! Bu hissələrin toplusu onun üstünə tökülb oxçehəthi gücüylə içini əzdi. Ətrafına çəşqinqılıq içində göz gəzdirdi. Qarşısındakılar onun doğmaca arvadı, uşaqları idilər. Polad qəlpələrdən yaralanmış dodaqları içindəki dəhşəti ağrıdan səyridi. Sanki, onun əzablara qatlaşmış ruhu həmin an yanında durmuş sevimli məxluqlara can atrı, insafsız dəmirin vurduğu kobud çapıqların altında tükənərək çırpinır, yaşıla dolduğundan yaxşı görməyən gözü isə gah onun, gah da bunun üzünə baxaraq acı-acı soruşurdu: yəni öz atanızı tanımadınız? Məgər qarşınızda məğlub uzanmış, tanımadıqla alçaltdığınız insan öz atanız deyil? Onların gözlerinə baxırdı – arvadının, sevimli uşaqlarının gözlerinə

– amma axtardığını onların heç birində tapmadı, gözlərin heç birindən eşitmək istədiyi yeganə kəlməni oxuya bilmədi. Balacaların gözündəancaq dəhşət və nifrət vardi, ürəyi əzabdan partlamaq dərəcəsinə çatmışdı, arvadının gözlərindən isəancaq bədbəxt və yad bir insanın dərdlərinə şərikdir olması oxunurdu, gördükərindən, elə bil, sinəsində soyuq boşluq yarandı.

O, yenə də divana sərildi. Lakin düşüncələri və hissiyyatı qəddarlaşdı, baxışı tikanlı idi və daha heç kimin gözlərini gəzmirdi. O, öz içində tügyan edir və öz yaxınlarına kİN bəsləyirdi; onu tanımadılar deyə. Əshi, onu bir zamanlar sevdiklərinə də indi şübhəylə yanaşırdı. Axı sevdiyin adamı minlərlə başqasının arasında tanıyarsan, hətta ən ağır yaralar belə onun sıfətindəki doğma cizgiləri gizlədə bilməz. Qoylap bədəni başdan-ayağa çapıqlar içində olsun – onun qüdrətli, gözəl ruhu yaşayır axı və məğər dəmir qəlpələr canlı insan ruhu qarşısında aciz deyil? Axı hər şey elə qabaqlar olduğu kimidir – onların qarşısında elə əvvəlki adam uzanıb! Həmişə necə idisə, elədir, onları indi də ürəkdən sevir, amma Ağrıdan təkcə qəlbidir paralanan. Onu tanıya bilmirdilər. Deməli, az istəyirmişlər, deməli, heç düz-əməlli tanıtmışlar onu və insanın əsl mahiyyətinin gizləndiyi hiss və mənəviyyat aləminin mübhəm guşələrinə nəzər salmayıblarmış – ona görə kim olduğunu anlamırdılar.

O, evlərinə onların yanında bircə dəfə də olsun geyinmədiyi hərbi mundirdə gəldiyini də fikirləşmirdi, onun başına gələn bələlərdən ailəsinin tam xəbərsiz olduğunu da büsbütün unutmuşdu. Bircə şey bilirdi: məğlub, bədbəxt halda özünükülərin arasında uzanıb, onlar isə atalarını tanımirələr. Yadına düşdü – gözü o dəqiqə yenidən yaşardı, – xatırladı ki, itlər onu görən kimi tanımadılar, ətrafında necə atılıb-düşür, ağır pəncələrini sinəsinə necə dirəyirdilər.

Uşaqları elə də möhkəm qınamırdı, düzdür, onları itələyib özündən uzaqlaşdırmaq istəyirdi, amma əli gəlmədi.



Inventas vitam
juvat excusisse
per artes

Balacaların gözlərindəki dəhşəti görəndə o yalnız yerində narahat-narahat qurcalanırdı. Əvəzində, bütün acısını arvadına qarşı yönəltmişdi. Necə sevirdi onu! Məhəbbətini necə qızırqanmadan bağışlayırdı ona! O isə tanımadı, deməli, heç vaxt əsl yaxınlıq olmayıb aralarında! Çəkdiyi əzablar onun üzünü eybəcər hala salmışdı. Arvadı da tanımadı onu. Əgər belədirse, onda heç mən də onu tanımaq istəmirəm.

Qadın bir də soruşanda ki:

– Nə gəlib başınıza? Siz kimsiniz? – o, gözünü qaldırma-dan cavab verdi:

– Mən müharibədən qayitmış bir insanam. Sizin qapını döyüb, çörək istəyəcəkdir, amma bu gözəl evin qarşısında huşumu itirərək yixildim – yəqin, divarlarının ağılığı gözüüm kor etdi, başım hələ də hərlənir.

Qadın dedi ki, indicə onun üçün yatacaq düzəldəcəklər, dincələ bilər. O isə cavabında söylədi ki, buna ehtiyac yoxdur, qoy bircə imkan versinlər ki, elə bu divanın üstündə azacıq uzansın, tezliklə özünə gələcək. Sonra onu tək qoyub getdilər.

Onlar çıxandan sonra hönkürtü çəkib ağladı. Lakin göz yaşları da ürəyini yumşalda bilmədi. Qismətinə düşənlərə ağlayırdı, onu öz evində yada çevirmiş bəxtinə. Lakin bircə an belə olsa, nəsibindən qaçmaq haqqında fikirləşmirdi: atalarını tanımadığına görə uşaqlarını bağışlaşın, ərini tanımadığına görə arvadını? O düşünürdü ki, indi başına gələnlər, əslində, elə bütün ömrü boyu tənha olmasını sübut edir. Nə olar, deməli, bundan sonra da elə bu cür yaşayacaq. Əgər indi kim olduğunu söyləsə, nə baş verəcək? Arvadı da, uşaqları da üstünə atılıb boynunu qucaqlayacaq, öpüb-əzizləyəcəklər. Amma qəlbi yenə boş qalacaq, yetim qalacaq, heç yuz il keçsə də, ruhunun musiqisini onlar eşidə bilməyəcəklər.

Bu evi zahirən çox sakit bir tərzdə, amma qəddarlaşmış ürəklə tərk edərək, bayırı çıxdı. Bağçada isə artıq səhər yeməyini masanın üstünə düzmişdülər, onu da yeməyə dəvət etdilər.

Günəş par-par yanır, otların, ağacların üstündəki şəh dam-lalarında parıldayırdı! Bütün təbiət sükut içindəydi, yetirdik-lərini işıq selində çıxımdırırdı. Üzü oğurlanmış adam günəşin altına çıxdı, arvadı da yanında idi. Onlar öz həyatlarında artıq neçənci dəfə yaşıllaşan qırırmış ağacların kölgəsinə birgə qədəm basdilar. Arxadan da uşaqlar gəlirdilər.

Masa dalında müharibədən, döyüşlərdən danışırdılar. O, gecənin zülmətində sürətlə uçan güllələrin, qəlpələrin öz qur-banlarını necə dəqiq tapdığınından, qaranlıqda gizlənməsinə, büzüşüb yumaq boyda olmasına baxmayaraq, adamları necə tapmasından, onlara necə ağır yaralar vurdugundan danışdı. Bir də, ev sahibəsinin xahişi ilə, bu cür gecələrdən birində özünün necə yaralanmasını söylədi. Onlar hücuma keçir-dilər. Partlayan mərmilərin işığı göy üzünü qızardırdı. Bir-dən onu, sənki, götürüb yerə çırpdılar, üzünü, elə bil, qay-nar tər yandırdı. Ağrıdan bütün bədəni titrədi, qanına qəltan olmuş ağızından inilti çıxdı. Onun iniltisi zülmətdə göylərə ucalan başqa iniltilərin xorunda əridi. Qan içində, hamı tərə-finən atılıraq uzanmışdı. Sonra da huşunu itirdi və ətrafinı saran zülmət pərdə kimi tam qapandı.

Qadın onun başına gəlmiş bu hadisənin hansı döyüşdə olması ilə maraqlandı və cavab alandan sonra isə dedi ki, onun əri, bu balacaların atası da müharibədədir, yəqin, qonağın danış-dığı döyüşlərdə o da iştirak edib, amma çoxdandır bir xəbər-ətər yoxdur ondan: bəlkə, elə həmin gecə o da qanına qəltan ola-raq döyüş meydanında düşüb qalıbmış və onun da iniltisi – dəh-hşət və ağrının hayqirtısı – başqa əsgərlərin iniltisinə qarışmış?

Qonaq ona cavab verdi:

– Hə, o, bəlkə də, elə mənim yanımıda uzanmışdı.

Bu sözlərdən onların yanında, günəşin altında oturmuş uşaqların bədəni üşüdü, analarının isə gözləri doldu. Qonaq soruşdu ki, ərinizin adı nə idi. Qadın cavab verdi:

– Moris Fleri. – Bu adı eşidən kimi, o, titrək baxışlarını qadına və uşaqlara zillədi. Qadın da ona qorxa-qorxa baxdı.



Inventis vitam
juvat excusisse
per artes

Sonra da həyəcan içində soruşdu: – Niyə bizə belə diqqətlə baxırsınız?

O cavab verdi:

– Çünkü Moris Fleri sağ deyil, o, mənim qucağımda keçindi.

Uşaqlar göz yaşları içində analarının qucağına atılıb tanımadıqları, onlara dəhşətli şeylər söyləyən bu qorxulu adamdan, sanki, qorunmaq üçün ona sıçındılar. Ana balalarını möhkəmcə sinəsinə sıxdı, üzü dəhşətdən tamam dəyişmişdi.

– Mənə indicə söylədikləriniz həqiqətdirmi? – deyə soruşdu.

O təkrar elədi:

– Moris Fleri sağ deyil, o, mənim əllərimin üstündə keçinib.

Onda qadın acı-acı ağladı, bəxtindən şikayətlənərək başını uşaqlarına sarı əydi.

Onların kədərini sakitcə seyr edirdi. Ona qəribə gəlirdi ki, yad bir adam üçün nədən belə yana-yana ağlayırlar, axı o, neçə illər bu evdə yalnız qonaq olmuşdu, indi isə birdən-birə adını xatırlamışdır. Onlar hönkürüb ağlaşırdılar. O isə mərhumla cəbhə həyatının bütün ağrısını və sevincini necə tən böldüklərindən, döyüşdə həmişə çiyin-çiyinə vuruşduqlarından, bir yerdə əldən düşüb ümidsizliyə necə qapıldıqlarından, elə bir yerdə də yavaş-yavaş dirçələrək güclərini necə bərpa etmələrindən danışmağa başlamışdı. Danışındı ki, cəbhə arxasındaki, yaralanaraq düşdüyü lazaretə az sonra Moris Flerini də gətirmişdilər. Zahirən onun həyatına bir təhlükə yox idi, süngü yarası almışdı, bu cür yaralar, adətən, tez sağalırdı. Yaxın dost olduqlarından onlara yanaşı çarpanıda yatmağa icazə vermişdilər. Lakin Moris Flerinin hali qəflətən pişləşdi, yarası irinlədi və güclü iltihab bütün bədəninə yayıldı. O, dözülməz əzablar çekirdi və gecənin qaranlığında dostuna öz dözülməz ağrılarından piçlıtlı ilə danışındı. Ürəyinin kökləri – gözəl, al-qan kimi qızaran şah damarları – bir-birinin dalınca iltihabın zəhərini sümürərək, öz içində

doldururdu. Bədənin ən kövrək, ən vacib camı zəhərlənirdi! Artıq onun hissiyyatı, fikirləri də, elə bil, zəhərlənmişdi. Yaralı əzablar içində qovrulur, gözləri hamidan aman diləyirdi. Son günlər baxışları da yalvarırdı – güllələmək istədikləri qoca, xəstə köpəyin – hətta güllə onun sinəsini deşəndən sonra belə: “mənim sədaqətimi, sizləri necə sevdiyimi xatırlayın, öldürməyin məni” deyirmiştək, yalvaran gözlərinə nəzər salmaq çox çətin idi. Bu gözlərə sakit baxmaq, bu əzaba biganə qalmaq mümkün deyildi. Zəhər isə yavaş-yavaş qüvvətlə bədənə üstün gəlirdi. Zəhər aman vermirdi. Lakin həyatının lap sonuna yaxın onun aydın təfəkkürü yenə özünü qayıdırdı. O dedi ki, həyatın onun üçün elə bir dəyəri yoxdur, onun bu dünyaya heç bir tel bağlılığı yoxdur, evsiz-eşiksiz, tənha, tərk edilmiş birisidir.

– O, belə deyə bilməzdi! – qadın səsini ucaldaraq, ağlamadan şişən üzünü yad adama çevirdi.

Yad adam cavab verdi:

– Amma elə beləcə də dedi. Lap ölündə isə soruşdum ki, onun son dəqiqləri barədə məlumat verməli olduğum kim-sə varmı, piçildədi: “Məni heç kəs tanımır”.

Qadın soruşdu:

– Onun adı dəqiq Moris Fleri idi?

Yad adam cavab verdi:

– Bəli, dəqiq bilirəm.

Yenə soruşdu:

– Onun üzünü xatırlayırsınız?

Yad adam cavab verdi:

– Bəli, çox yaxşı yadimdadır. Sifəti kişiyana, sərt, dərisi qarabuğdayı, təmiz idi. İri bozumtul-göy gözləri vardı. Səsi də təmiz bəm.

Artıq qadın heç şübhə eləmirdi ki, ölü elə onun əri imiş. Amma onun son sözləri nə demək idi? Yad adam dilləndi:

– Bəlkə, qızdırmasından idi, sayıqlaymış, yəqin.

Hər ikisi razılaşdı ki, yəqin, elə sayıqlama imiş.



Inventas vitam
juvat excusisse
per artes

Dərddən sarsılmış qadın bütün günü qüssə içindəydi. Hava isə həmin gün ılıq, xoşagələn idi, göyün təmiz üzü geniş açılmışdı. Qadın bağçada, rəngbərəng gül kollarının arasında varğəl edirdi. Yad adam isə onun dalınca gəzməyə məcbur idi, çünki qadın yenə də öz ərindən suallar verirdi, ömrünün son dəqiqlirləriylə maraqlanırdı. Onun əzablarını, bu əzablara necə dözdüyüünü öyrənmək istəyirdi. Yad adam məcbur oldu ki, mühabibədə günlərinin necə keçməsindən, ərinin döyüsdəki cəsarətindən, döyük bitəndən sonra qanla sulanmış torpaqda uzanıb dincələrkən söylədiklərindən, düşündüklərindən söhbət açsın.

Axşam düşdü və qadın xahiş etdi ki, yad adam bu gecə onlarda qalsın, çünki o getsə, dərd onu lap çarəsiz edəcək, yeganə təsəllisi əri barədə heç olmasa onun söhbətlərini dinləməkdir. O da qalacağına söz verdi.

Evə sarı yollandılar. Uzun kölgələri özlərindən irəlidə yerə sərilmışdı. Evin divarlarında isə başlarının kölgəsi iri, lap aydın göründü. Onlara baxaraq, fikirləşdi: "Kölgə – üzü uğurlanmış insandır. Mən də özüm özümün kölgəsiyəm". Sonra onlar evə girdilər.

Yad adam xutoru nə ertəsi gün, nə də ki o birisi gün tərk etmədi. Qadın hər dəfə onun qalmasını israrla xahiş edir, o da qalırırdı. Nəhayət ki, günlərin birində, axşamtərəfi özündən, öz qəribə taleyindən danışmaq qərarına gəldi. O, üzünü məhv etmiş yaraları alandan sonra evlərinə dönmüşdü. Onu tanıyan olmamışdı: nə anası, nə atası, nə də ki cəbhəyə gedərkən onu öpüşlərə qərq edən kiçik qardaş-bacıları. İtlərdən başqa heç kəs – itlər onun əllərini yalayırdılar. Onda o, öz doğma evlərindən elə gəldiyi kimi – tanınmadan çıxb gedir. Məgər ananın, atanın borcu deyil ki, öz övladını tanısın? Üzümü çıx, mən elə necə vardım, eləcə də qalmışam, budur, qarşınızdayam... Elə o vaxtdan bəri o, yad adamların arasında dolaşıb sədəqə hesabına yaşıyır.

Bu tarixçədən mütəəssir olan qadın onlarda elə öz evi kimi, ürəyi istəyən qədər yaşamasını təklif elədi. Məgər evinin

qapılarını ərinin sonuncu dostu olmuş bir əzabkeşin qarşısında açmaq xoşbəxtlik deyil?!

Qonaq onun təklifini minnətdarlıqla qəbul etdi.

O dəmdən etibarən, qadın da, uşaqlar da günbəgün ona daha çox alışaraq bir az da möhkəm bağlanırdılar. Uşaqlar daha onun görkəmindən qorxmurdular, dizlərinin üstünə dirmanıb hekayətlərinə – boğuq, xırıltılı səsiylə nə danışırırsa, hamısına yorulmadan qulaq asırdılar. Onların kövrək bədənlərinin ağırlığını hər dəfə dizlərində duyanda bədənlərinin yaxınlığını hiss edəndə o, nəhayətsiz tənhalıq keçirir, qüssəsi ələnirdi. Bəzən, yanlarında kimsə olmayıanda uşaqları yanına çağırıb sinəsinə sixirdi. Onlar da təəccübə baxaraq bir xeyli müddət susub otururdular. Ana onun uşaqlara məhəbbətini görür, qəlbində bir hərarət baş qaldırırdı. Tez-tez ikilikdə oturub uşaqlardan uzun-uzadı danışırırdılar. Bu söhbətlərdə, eləcə də müxtəlif şəraitlərdə onun zəkasının üstünlükləri, qəlbinin genişliyi tam açılırdı. Qadın getdikcə ona daha çox bağlanır, inamı artırırdı.

O isə fürsətdən istifadə etmək niyyətindəydi. Qadının düşüncələrinə getdikcə tam hakim kəsilirdi. Hərdən ikiüzlilik də etməli olurdu və bununla əylənirdi. Artıq qadın ovqatının müxtəlif cahətlərini müşahidə edib, onları dəyərincə qiymətləndirə bilirdi. Ona qarşı biganə idi, lakin içini didən maraqlan qadının mahiyətinə vardıqca varmaq, ürəyini ona açmasına nail olmaq istəyirdi. O hətta qabaqlar bilmədiklərini də öyrənmək ümidiндəydi və tezliklə qadının sırlarını etibar etdiyi bir insana çevrilə bildi.

Təkcə bir mətləbdən cidd-cəhdələ uzaq qaçmağa çalışırdı – Moris Fleri haqqında söhbətlərdən. Elə ki qadın mərhum barədə söz saldı, o, söhbətin məcrasını dərhal ustalıqla dəyişirdi. Yavaş-yavaş qadının şüurundan öz keçmiş obrazını silməyə müvəffəq olur və bundan həqiqi zövq alırırdı. Bəzən Moris Fleri barədə danışmaqdan can qurtarmaq mümkün olmayanда özündə cəsarət taparaq, eyhamla eşitdirirdi ki, mərhum



Inventas vitam
juvat excusisse
per artes

özünün sağlam bədəninə və güclü xarakterinə rəğmən bəzi qəribəliklərə də malik idi və onu kifayət qədər sevməyənlər bu qəribəliklərini çatışmazlıq da saya bilərdilər, qüsür da. Seçdiyi dostlarından isə Moris Fleri umurdu ki, qəlbinin ən dərinliklərindəki mübhəm guşələrə nüfuz etsinlər, o, özünün dərd yüksəknü, az qala, sərvət sayaraq, elə qoruyurdu ki, onlara hər şeydən artıq qiymət verməsi aşkar görünürdü. Qadın ərinin şəxsiyyətinə bir az kölgə salan bu eyhamlardan incimirdi, ona elə gəlirdi ki, kişi bunları qəsdən yox, fərqinə varmadığından, ötəri gətirir dilə. Odur ki münasibətləri günbəgün daha sıxlasdırı və bu da onun uzaq niyyətinə tam cavab verirdi.

Tez-tez öz-özünə deyirdi ki, bəzən insan sıfətsiz daha rahat olur, deyəsən. Həm sərbəstsən, həm də sakit. Ətraf dünya ilə birbaşa əlaqən kəsilib və daim ayıq-sayıq olmağa da lüzum yoxdur. Ayağını torpağın üstünə daha inamlı basırsan, hər şey barədə qərəzsiz düşünərək, fikir yürüdə bilirsən, kimsəni incitməkdən də qorxmursan. Adamın üzü olmayanda özü kimi qala bilir.

Sıfətsiz insana dönəndən sonra bu bəlasını öz xeyrinə çevirə bilmişdi. O, qadını inamlı öz arxasınca aparırdı, qadın isə yavaş-yavaş onun görmək istədiyi kimi olurdu. Və elə bir an yetişdi ki, heç qadının özü belə hiss etmədən, o, aralarındakı münasibətləri məhəbbət atəşinin yüngül kölgəsinə bənzər bir hissəyyata bütüyə bildi. Bu kölgə ona çox lazım idi. O, hələlik zorla sezilən həmin bu yüngül kölgəni günbəgün qalınlaşdırmaq, qəlizləşdirmək və tündləşdirməklə məşğul idi. Alatoran onun yaralarını gizlədirdi və qadın indi onun yaralarını heç görmürdü də. Öz əliylə yaratdığı bu qaranlıq başqa vəziyyətdə hamiya əyan olacaq digər şeyləri də gizlədə bilirdi. Yad adam səylərinin bəhrəsini məmənuniyyətlə seyr edərək, öz-özünə deyirdi: həqiqətən də, məhəbbət kordur, yaxşı ki, heç olmasa, mənim bir gözüm görür.

Hərdən fikirləşirdi: nə yaxşı ki, sıfətinin cizgiləri müdrik təbiətin ruhun gücündən ilhamlanaraq yaratdığı, illər uzunu

səbirlə cilaladığı ilkin cizgilər deyil, vəzifəsinin öhdəsindən bir anda gələn kobud dəmir parçalarının bağışladığı şirəm və çapıqlardan ibarət qəribə labirintdən yaranan cizgilərdir. Əgər sən qadına indiki donuq maskada sevimli cizgilər axtarma-maği öyrədə bilmisənsə, deməli, burada artıq daha rahat yerləşmək olar. Daha öz qəsdini, öz biganəliyini dəqiqlişəsi gizləməyə ehtiyac yoxdur, indi heç soyuq münasibət belə aramızın dəyməsindən səbəb olmaz.

O, həqiqətən də, yad adamla qadını arasındakı ötəri romanın şirinliyindən qəribə bir ləzzət alırdı. Vəziyyətin ikibaşlılığını tam dəyərləndirə bilmışdı: o, öz arvadı ilə yad kişinin incə məhəbbət səhnələrinin şahidinə çevrilmişdi. Hələ bu azmiş kimi, bu məhəbbətin incə ecazkarlığından doyunca dadırda da. Bu məhəbbətin özündə də, üzünü görmək nəsibi olmayan bir kişiyə vurulmuş qadının özü kimi, çox incə, özünəməxsus nəsnələr vardi. Qadın kişinin yalnız mübhəm gücünü və ruhunun gözəlliyini duyur, bütün vücudu ilə onlara can atırdı. Sevgilisinə qovuşmaq yolunda onun hissləri qeyri-adi mənəvi çalar, ilham kəsb etdi, qadın cazibədarlığı var qüvvəsiylə çıxəkləndi! Onlar əsl yaxınlığa nail olmadılar, amma macəranın ləzzətli, qıcıqlandırıcı gözəlliyi məğər elə bunda deyildi?

Adama elə gəlirdi ki, onları daim nazik bir pərdə ayırrı, qadın öz sevgilisinin obrazını zorla sezirdi, səbəbi isə o idi ki, üzünü bircə dəfə də görməmişdi. Gizli bir hiss onları bir-birinə sarı itəleyirdi, hətta şəxsi hissiyyatları da incələşmişdi – axı duygularının incə çalarlara köklənməsi qeyri-ixtiyari olaraq, hissiyyata da sirayət edirdi. Bir sözlə, hər ikisi xüsusi, bənzərsiz bir zövq alırdı.

Bir axşam, ilk payız yağışı yağında qonağın nə vaxtdan bəri səy göstərərək bicliklə nail olmaq istədiyi həmin o iş baş verdi. Onlar evin qərb fligelində tək idilər. Pəncərələrin nəm şüşəsindən otağa qaranlıq dolurdu. Bayırda tufan tüşyən edirdi. Belə axşamlarda evdə qalmaq yaxşıdır. Ona, az qala, zorla yiyləndi.



Inventam vitam
juvat excusisse
per artes

Lakin bu gecə əzdi onu, ürəyini qırdı, fikirlərini və hissələrini dolaşdırıldı. İndi lap yanında olan bu qadına əzəli ehtirası cidd-cəhdələ bürüdüyü zirehi qırdı. Özü isə bundan əməlli-başlı laxladı, sarsıldı, yixildi. Çəşqinləqdan özünü itirib, başını götürərək qaçı.

O, zülmətdə xeyli dolaşdı. Bir istinad nöqtəsi axtarır, lakin tapa bilmirdi. Qorxu içində özündən sorurdu: mən kiməm? Cavabını isə tufan verirdi:

— Sifətsiz adam — heç kəs, amma kim desən, ola bilərsən.

Yağış onun başına, kürəyinə döyürdü, o isə xutordan aparan ciğirlərlə dolaşır, dolaşırı.

Amma qayıtdı, o qadın üçün darixdığından qayıtdı. Öz nisgilinin bütün dərinliyini, bütün gücünü dərk edirdi artıq. Nəhayət ki, yanaqlarından isti göz yaşları axırdı.

Həmin dəqiqədən etibarən, tam dəyişdi. Özünə qapanmışdı və artıq saralmış yarpaqların havada fırlanaraq düşdüyü bağ ciğirlərində tənha dolaşırı. Uşaqlarla da, qadınla da qaradınməz, soyuq olmuşdu. Amma hərdən başını dinməzcə onlara tərəf əyərək, qabaqlar göstərmədiyi bir incəliklə öpürdü. Uşaqlar da analarına danışıldilar ki, hərdən ikilikdə oturub oynayanda qəflətən onlara yaxınlaşır, dizlərinin üstünə əyləşdirib odlu nəvazişlər göstərməyə başlayır, özünün isə gözü yaşıla dolur. Qadın bu söhbətlərə heyrətlə, ürək ağrısı ilə qulaq asındı.

Gecə düşəndən və hamı yatandan sonra tez-tez evdən gedir və yollarda, ciğirlarda tamamilə məqsədsiz dolaşırı. Payız gecələri idi, özünün leysanları, tufanlarıyla. Hər yerdə, həmişə tənha dolaşaraq, baş verənlər haqqında yorucu düşüncələrinə qərq olur, hamidan çox da özünü, qürurunu qınağırdı. Bu dəyişiklik daxili müqavimətsiz baş verməmişdi. Hərdən o inad göstərərək, günahı öz boynundan atır və elə əvvəlki kimi sərt, barışmaz olurdu. Amma hər dəfə də başını yenə aşağı dikərək bu ağır yükü ciyinlərinə çəkəsi olurdu. Nəhayət, bir gün bu yükü birdəfəlik boynuna götürdü,

həmin andan etibarən, daha, özündən savayı heç kimi günahlandırmadı. Beləliklə, həmin ana qədər özündə dözülməz saydıgı nə vardısa hamisindən imtina elədi. Budur, əzəmətli görkəmindən sərtlik yağan o, indi zülmətdə durmuşdu, ürəyi isə yalnız incə hissələrlə dolu idi.

Geriyə, evə sarı döndü. Cəbhədən qayıdarkən keçdiyi həmin yolla addımlayırdı. Qəlbini də elə ondakı kimi sevinirdi. Yer üzünü zülmət, yağış, tufan sarmışdı, lakin o hiss edirdi ki, hər addımı onu bəyaz evə necə yaxınlaşdırır.

Nəhayət, bağçadakı ağacların altına yetişdi. Onlar başının üstündə səs salırdı, o isə aramla evə tərəf addımlayırdı. Divarlar yumşaq aq işiq saçırkı və adama elə gəlirdi ki, torpaqdan yüngül duman qalxır. Evə sakitcə, az qala, nəfəsini içinə çəkib yaxınlaşırkı, elə bil, qorxurdu ki, ilgima bənzəyən bu görüntü gecənin zülmətində qəfil əriyər.

Arvadı ilə uşaqlarının yatdığı otağın pəncərəsinin önündə ayaq saxladı, lap keçən dəfəki kimi. Tufan idi, yağış onun çıyılınlarını döyəcləyirdi, lakin bu zülmətin içində, sanki, doğma vücuqların hərarətini duyurdu. O, uşaqlarına piçilti ilə dedi:

– Sabah səhər atanız müharibədən evə dönəcək. Onun yaraları dərin və dəhşətlidir. Lakin bəxtiyar o kəsdir ki, öz sifətindən imtina etməyi bacardı.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

QARDAŞ QARDAŞI AXTARIR

Bir şəhərdə iki qardaş yaşayırıdı: böyüyü Mikael və ondan bir neçə yaşı kiçik Stefan. Çox ciddi və sərt adam olan atalarından miras qalmış bir dəmirçixanaları vardi. Dəmirçixana şəhərciyin kənarında, kəndə aparan yolun düz üstündə yerləşirdi. Bir zamanlar ağardılmış divarlarını çıxdan his basmışdı, balaca pəncərələrində isə hörümçək toru vardi. Dəmirçixananın içərisi dar, qaranlıq idi. Tən ortada soba durmuşdu, ocaqda kömür qıpçırmızı közərir, dəmirçi köruyü hay-küylə dolub boşalırdı. Dəmirçixana köhnəydi, ətrafında rəngi hisdən qaralmış, tapdanmış torpağı da vardi. Qardaşlar yolun o biri üzündə, qədim bir evdə yaşayırdılar. Anaları da onlarla idı. O, oğulları üçün biş-düş eləyir, oralardan keçən, bazara soyulmuş heyvan cəmdəkləri aparan kəndlilərdən aldığı eti iri qazana töküb qaynadırdı. Onların yatağına ağappaq mələfə sərirdi, oğlanlar da gecələr rahatca yatıb dincəlirdilər.

Qardaşların alaqaranlıqda dəmirçixanada necə işlədiyini görən hər bir kəsə elə gəldi ki, burada iki müxtəlif geyimdə eyni adam çalışır, amma işığa çıxanda onların bir-birinə əslə bənzəmədiyi bəlli olurdu. Hər ikisi saqqal saxlayırdı, amma seyrək saqqalları da qardaşlar arasındaki gözgörəsi fərq qızılıyə bilmirdi. Böyüyünün sərt cizgiləri olan sıfəti, quru ağızı, ciddi, sirayətedici baxışları vardi. Kiçiyinin üzündə isə xəyal-pərvər bir zəriflik ifadəsi olurdu, ağızı da, üzünün cizgiləri də zərif və müləyim idi, tünd rəngli gözlərində mübhəm bir nisgil gizlənirdi.

Atalarının sağlığında qardaşların görkəm və xasiyyətlərindəki fərq o qədər də gözə çarpmırdı. O, bütün ailəni öz iradəsinə tabe etmişdi, hər sözü qanun idi. Ataları çox



Inventas vitam
juvat excusisse
per artes

qüvvətli, sağlam kişi idi. Amma zindanın yanında durduğu, pəncərələrdə ocağın qan rəngli işığı əks olunan axşamların birində qəflətən yerə sərıldı, heç zindana vurduğu sonuncu çəkicin cingiltisi də dəmirçixanaya yayılmağa macal tapmadı. Qardaşlar ömrünü keçirdiyi, alçaq tavanlı qaranlıq dəmirçixanadan onu çıxardılar və enli yolun o biri üzündəki evlərinə apardılar. Əynindəki iş paltarını çıxarıb meyitini yudular, hispasını təmizlədilər. Sonra da atalarını ağı kəfənə bürüyüb torpağı tapşırıdalar.

Qoca həyatdan köçəndən sonra qardaşlar arasındaki fərq özünü getdikcə daha artıq bürüzə verməyə başladı: Mikael köhnə dəmirçixanani uçurub yerində yeni, geniş bir emalatxana tikmək istəyirdi. Axı indi dəmirçidən yalnız at nallamaq, araba təkərinin partlamış çənbərini qaynaq eləmək tələb olunmurdu. Yeni emalatxanada iş də bol olardı, fürsətdən vaxtında istifadə etmək lazım idi, şəhər ilbəil böyüyəcəkdi; bir-iki əlavə işçi götürmək lazım idi və ümumiyyətlə, işin qulpundan daha möhkəm yapışmaq istəyirdi. Lakin Stefanla anası onun bu fikrini təqdir etmirdilər. Elə təkcə əsr-lərdən bəri əcdadlarının hər gün tər tökdüyü, atalarının həyatını büsbütün dəyişən dəmirçixananın sökülməsi fikri onları hiddətləndirdi: onlara elə gəlirdi ki, dəmirçixana ilə bir yerdə babalarının xatırəsi də yaddaşlardan silinəcək. Ahil qadının gözləri doldu, Stefan isə qardaşına belə dedi: “Əgər dəmirçixana onların babaları üçün yaxşı olubsa, indi onun çox dar və tavanının alçaq olmasından danışmaq günahdır”. Mikael etiraz elədi: “Əgər onlar evlənsələr, uşaqları olsa, dəmirçixana iki ailəni dolandırası olacaq”. “Eybi yox, yəqin, hamımız dolanarıq” – Stefanın cavabı belə olurdu. Mikael yenə israr edirdi: “Nuh əyyamından qalma bir şeyi nəsildən-nəslə, əl vurmadan ötürmək heç ağlabatan iş deyil, mütləq təzəsini tikmək lazımdır – daha böyüyüünü, genişini, işıqlısını”.

Stefan da heyvət içində susurdu. Mikaelin sevməli, sitaş etməli olduğu bir şey barədə bu cür danışması onun

xətrinə yaman dəymışdı. Bircə şeyi dəqiq başa düşmüşdü artıq – qardaşı ona tamam yad imiş, sən demə, onu heç tanımır mış. Sonra ondan uzaqlaşmağa başladı; günbəgün özünə daha artıq qapanırdı.

İndi o, səhərlər şəhdən islanmış yolu keçib doğma dəmirçixanalarına daxil olanda köhnə tikilinin necə gözəl olduğunu, onun qalın divarları arasında necə sakitlik tapdığını əvvəlkindən daha artıq duyurdu, əvvəlkindən daha artıq qiymətləndirirdi burada olan hər şeyi: içərinin alatoranında qədim, köhnəlmış zindan dəmirçi körüyünün boğuq səsi altında işildayındı. Hərdən axşamlar, hər tərəfə alaqqaranlıq çökəndə dəmirçixananın yanındakı tapdanmış qara torpaqlı sahədə durub at nallayırdı: əvvəlcə heyvanın dırnağını kəsib hamarlayır, sonra onun güclü, əsən ayağını bərk-bərk tutub nala mismar çalır, atın nəm burnu isə onun çıynının üstündən salanırdı. İşini görə-görə fikirləşirdi ki, həyatını bax beləcə, sakitlik içində başa vurmaq istərdi.

Mikaeli isə dəmirçixananın darlığı, işlərin yeknəsəqliyi getdikcə daha artıq sixirdi. Onun nəsə təzə iş qurmaq istəyi günbəgün daha da aydınlaşır və qətiləşirdi. Gərək mütləq yeni, müasir dəzgahlar alsın. Binanın özü isə daha geniş, işıqlı olmalıdır, dəmirçixanamı metal üzərində istənilən işi görməyə imkan verən müasir bir emalatxana kimi qurmaq lazımdı. Onun təxəyyüllündə artıq buranın gələcək görünüşü də canlanırdı – ağappaq, təzə və təmiz, geniş pəncərəli, damı tənəkə ilə örtülü, içində bol günəş işığı olan bir ev. O artıq özünü də başqa işçilərlə yanaşı, güclü bir tornaçı kimi, torna dəzgahlarının yanında görürdü. Lakin bu barədə söhbət salanda qardaşı da, anası da inciyib üz çevirirdilər ondan. O da əsbəbiləşir, onları bəs deyincə qınayırdı. Daha onların evində nə həmrəylik vardi, nə sakitlik.

İki il keçdi, qarşılıqlı narazılıq isə artmaqdə davam edirdi. Amma Mikael ailə qurdur, doğma evlərini tərk etdi və köhnə dəmirçixananın yaxınlığında öz gücü ilə yeni emalatxananın



Inventas vitam
juvat excusisse
per artes

inşasına girişdi. Al-qırmızı kərpicdən əla bir tikili ucaldı, sonra onu ağappaq suvadılar. İçerisində parıldayan polad hissələri olan nəhəng qara maşınlar quraşdırıldılar. İçəri girəndə, həqiqətən də, adamın çiçəyi çirtlayırdı – dəmirlə polad elə gözəl parıldırdı ki.

Yeni emalatxanaya elə o dəqiqə sıfarişlər gəlməyə başladı və tezliklə Mikael tikinti üçün götürdüyü borcu qaytarmağa başladı. Bir müddət sonra onu artıq varlı adam saymaq olardı.

Köhnə dəmirçixananın yolunu isə camaat, demək olar ki, artıq unutmuşdu və evlənib oğul-uşaq yiyesi olmuş Stefan indi günlərini kasıbçılıq, imkansızlıq içində keçirirdi. Beləliklə, onun qəlbində çörəyinə bais olmuş, ailəsini ac qoymuş qardaşına qarşı kin-küdürət baş qaldırdı, bütün olanlara görə qardaşını sərt ittiham elədi, hərçənd ki, təbiətən elə əvvəlki kimi üzüyola və mehriban olaraq qalırdı.

Lakin var-dövlətinə baxmayaraq, Mikaelin də yaxasından dərd, acı əl çəkmirdi. Qoca anası bircə dəfə də olsa, onun evinin kandarından içəri ayaq basmamış, nəvələrini dizləri üstündə oturdub kobud əlləriylə başlarına sigal çəkməmişdi. Bütün bunlar barədə fikirləşəndə Mikaelə elə gəlirdi ki, həyat öz mənasını itirib, nəсли artıq öz kökündən məhrum olub. Bax əzab yükünü qardaşlardan biri digərinin boynuna belə yinxmişdi. Qardaşlar bir-birindən qaçıր və kəlmə də kəsmirdilər.

Mühəribə başlananda xasiyyətcə fərqli olan bu qardaşların qırxa yaxın yaşı vardi. Günlərin birində onların hər ikisinin nəsibinə ağır ordu həyatı yaşamaq düşdü; onları cəbhəyə apardılar.

Bu elə bir əyyam idi ki, insanlar arasında bağlılıq çox asan yaranırdı. Nisgilli adamların yaralı qəbləri yaxınlıq axtarırdı.

Əsgərləri aparan qatar şəhəri səhər tezdən tərk etdi ki, onları bütün ölkədən keçirib mənzilbaşına çatdırırsın. Ölkə isə böyükdü, məhsuldar torpaqları vardi. Parovozun qısa bacasından çıxan his buludu zəmilərin, çəmənliliklərin üstünə

çökürdü. Əsgərlər ağızına kimi dolu qaranlıq vaqonlarda oturmuşdular. Altlarında polad təkərlər taqqıldayı, qalın relslər parlayırdı. Dizlərinin arasında isə dəmir və ağaçdan tüfənglərini sıxış saxlamışdilar, patrondaşlı kəmərləri onların belini qucur, yanlarından isə nazik süngü tiyəsi asılmışdı. Onların sıfətləri vaqonun alaqlarlılığında əriyirdi. Baxanda adama elə gəlirdi ki, eyni insanın çoxsaylı təkrarını görür.

Əsgərlər isə müxtəlif idilər – aralarında güclüləri də vardı, zəifləri də. Qardaşlar yanaşı oturmuşdular. Onlar, sanki, ocaqda yanmış kömürün atəşindən qızışış mənzilbaşına tələssən parovozun gurultusuna, səs-küyünə qulaq asa-asə gözlərini yumaraq sinəsiylə qatarlar şütiyyən doğma ölkələrinin nə qədər əzəmətli olduğunu düşünərək, vəcdə gəlirdilər; onların mənsub olduğu xalqı başqa xalqlardan ayıran sərhədlər haradansa çox-çox uzaqlardan keçirdi. Qardaşların hər ikisi hiss edirdi ki, onları bu uzaq mənzilə qurbanlıq kimi, ölümün ağuşuna atmaq üçün aparırdılar. Amma yenə bir-birinin böyründə susub oturmuşdular. Onlar hətta yanaşı düşdüklərinin də fərqində deyildilər.

İki gün sonra qatar onları cəbhəyə çatdırıldı. Vaqonlardan enən əsgərlər uzaqdan gələn top səslərini eşidirdilər. Ertəsi gün səhər isə qulaqbırıcı gurultu onları hər tərəfdən öz ağuşuna aldı.

Bu başqa, adət etmədikləri bir aləm idi. Başlarının üstündə mərmilər partlayır, dörd bir yana iri, parlaq ulduzlar səpi lirdi. Qəlpələr sürətlə üzüaşağı uçur, qurbanlarını taparaq onları parça-parça edirdi. Əsgərlər bir-birinin ardınca qanlarına qəltan olub yerə sərələnirdilər.

Qardaşlar nadir hallarda rastlaşır, görüşəndə də sıxlaraq, başlarını tərpətməkələ salamlaşırlar.

Müharibənin iyirminci günü yetişdi. Düşmən istehkamları üzərinə hücum həmin günə nəzərdə tutulmuşdu. Əsgərlər dəstə-dəstə boş çöllükdə hücumu atılır, lakin qabağındakı hər şeyi süpürüb aparan düşmən metalının qarşısında məhv



Inventas vitam
juvat excusisse
per artes

olurdular. Yeni-yeni dəstələr hələ qanı soyumamış yaralı bədənlərin üstündən keçərək can verən insanların iniltiləri altında ölümün pişvazına tələsirdilər. Əvvəllər taxıl qoxuyan geniş zəmilər indi alov rəngli qızılıgülü andıran insan cəsədləriylə dolu idi, adama elə gəlirdi ki, ağrıdan torpaq da əsir.

Nəhayət, bir-birinin ardınca iki güclü dəstə düşmən xəttini yara bildi. Birinci dəstə özünü qurban verməliydi ki, onu addimbaaddim izləyən ikincisi mənzilbaşına çataraq qələbə çala bilsin. Qələbə qazanacağı əvvəlcədən bəlli olan dəstənin arasında dayanmış Mikael qurban getmək üçün nəzərdə tutulan dəstənin içində qəflətən qardaşını da gördü.

Əsgərlər yaralıların qışkırtıları, güllə yağışı altında hücum atıldılar. Döyüşün ən qızığın çağında belə, Mikael qardasından gözünü çəkmirdi. Birdən onun səndələyərək necə yixildığını gördü.

Gözləri az qaldı hədəqəsindən çıxa. O, əllərini qabağa uzadaraq irəli atıldı; elə bil, onu havada tutmaq, kömək etmək istəyirdi. Birdən düz qabağında böyük bir mərmi partladı və hər tərəfi alov bütürdü. Gözlərində işıq söndü. İndi o, zülmət içində ləngər vura-vura gedirdi. Sonra yixildi.

Yarası ağır deyildi, sol ciynindəki tək yaradan əlinə qan axındı. Lakin ətrafında nə vardısa hamısını zülmət udmuşdu. Dəhşət içində kiçik bir işarti, kiçik bir işıq parçası axtarırdı ki, sübh şəfəqi kimi ona can atsin, ona tərəf sürünsün. Lakin nə qədər gəzsə də, ətrafında keçilməz zülmətdən savayı, başqa bir şey tapmadı. O, köməksiz, yalqız bir körpə kimi hönkürdü. Hönkürtü onun bütün bədənini sarsıdırdı. Çıxılmazlıq və kədər vücudunu çulgəmişdi.

Qorxunun ilk, hər şeyi içində udan dalğasının təsirindən bir az özünə gələndən sonra qanlı torpağın sinəsində sakitcə uzanmışdı, indi onun ruhuna bir zəiflik hakim kəsilmişdi. Bu yerdə də qardaşını xatırladı. Gözlərinin qabağında həmin o mənzərə canlandı: qardaşı səndələyərək yixildi; təəssüf! – bu, Mikaelin həyatda gördüyü sonuncu şey oldu. Birdən ona

elə gəldi ki, Stefan hardasa onun yaxınlığındadır, aldığı ağır yaradan qanı axa-axa böyründə uzanıb. Ətrafına qulaq verdi. Onu bürümüş zülmətin hər tərəfindən çıçırtı, inilti sədaları gəlirdi: yaxından – uca və tükürpərdici, uzaqdan – yavaş və boğuq. Onların arasında qardaşının səsini seçməyə cəhd göstərdi. Lakin çıçırtılar bir-birinə qarışıb bitmək bilməyən böyük bir iniltiyə dönürdü.

Diqqəti yenə öz dəhşətli vəziyyətinə qayitdı: budur, o, qanla suvarılan döyüş meydanında uzanıb, gözlərinin nuru isə əbədilik söñüb! Bir də heç vaxt aşiqi olduğu günüşi görməyəcək. Zəhmətinin bəhrəsinə fərəh hissi ilə baxaraq işləyə bilməyəcək. Daha yaxşı həyat naminə ucaldığı par-par yanın həmin o bəyaz evi bir də görməyəcək. Geniş pəncərələrdən nur seli axan emalatxanasına bir də qədəm basmayacaq, bütün həyatı boyu onun ömür yoldaşı ancaq qatı zülmət olacaq.

Evdə qoyub gəldiyi doğmaları barədə fikirləşirdi: arvadı və iki balaca balası haqqında. Bir də heç vaxt onları görməyəcəkdi, onları daim qaranlıqda əlləriylə axtarmağa məhkum idi. Və əgər dodaqlarını onların alına bir də toxundurmaq, uşaqlardan hansınınsa yanağını sığallamaq nəsibi olsa belə, heç vaxt əvvəlki yaxınlığından aldığı zövqü ala bilməyəcək. Bu gündən etibarən və ömrünüün son saatına kimi qoynunda dolaşacağı dəhşətli boşluq barədə fikirlərdən başı gicəldi.

Amma öz acı qismətindən duyduğu kədər tədricən öz yerini yaralı halda, yaxınlıqda yixılmış qardaşı sarıdan nigarlançılığa verdi. Onun ölü kimi bəyaz sıfətini, yerdə uzanıb inildəməsini gözləri qabağında canlandırdı. Onları bir zamanlar bir-birinə bağlayan hər şeyi xatırladı – uşaqlıq, yeniyet-məlik dövrünü, qoşa əkilmiş ağac kimi bir yerdə böyüyüb qol-budaq atmalarını yadına saldı. Oğullarını göz qırpmadan daim izləyən, boy-a-başa çatdırın, həyat küləyinin onların bədənini möhkəmlətməsinə şərait yaradan, eyni zamanda, viranedici tufandan qoruyan atasını, anasını xatırladı. Yadına saldı ki, qardaşıyla bir-birinin yanında necə yatardılar, səhər



duranda isə eyni işin qulpundan nə təhər yapışardılar. Köhnə dəmirçixananın alaqaranlığında ciyin-ciyinə çalışmaları düşdü yadına; bəli, onun atasının, babalarının dəmirçixanası indi bu sonsuz zülmətin ağuşunda gücsüz halda uzanıb hıçqırarkən artıq qaranlıq ona miskin gəlmirdi. Qardaşı ilə onu qəlblərindəki qarşılıqlı qəzəb, nifrət ayırmamışdan onları bir-birinə birləşdirən nə vardısa hamısını xatırladı. Fikirləşəndə ki, bir zamanlar onların ikisini də öz bətnində gəzdirdən, əzab çəkərək onlara həyat bəxş edən, indi isə artıq saçları ağarmış, qocalmış anası günlərini elə əvvəlki kimi köhnə evlərində başa vurur, yanaqlarından odlu göz yaşları süzülməyə başladı.

Ətrafdakı yaralıların səslərinə diqqət kəsildi. Bu səslər arasında qardaşının səsi yox idi ki?! Öz-özünə dedi: mən onu mütləq tapmalıyam.

Sürünə-sürünə cansızıcı zülmətə getdi. Əlləri, dizləri six otu nəmlətmiş qandan yapışqanlı olmuşdu. Döyüşün sədasi, topların gurultusu, mərmilərin titrəyən partlayışı qulaqlarına yetirdi, lakin bütün bunlar indi ona çox uzaq bir şey kimi gəlirdi. Döyük orada, günəş işığı altında qaynayırdı; o isə burada, keçilməz zülmətdə, can verənlərin, ölülərin arasında sürünməyə məhkum idi.

Qarşısına çıxan hər şeyi əlləriylə yoxlayıb irəliləyirdi. Budur, yerə uzanmış birisini tapdı. Amma bu çəlimsiz idi, özü də, görünür, lap uşaqdı. Mikael onu buraxıb sürünməyinə davam etdi.

Özündən soruşdu: bu zülmətdə qardaşımı necə tapım? Səsini eşitmirəm, heç ürəyim də xəbər vermir ki, onu harada axtarsam yaxşıdır. İndi də başqa birisini tapmışdı – o artıq ölümün ağuşunda idi. Başına tərəf süründü və əlini üzünə çəkdi: tanış deyildi. Və yenə də zülmətə tərəf süründü.

“Qardaşımı necə tapım axı?” – durmadan özünə sual verirdi və öz ürəyini qınayırdı ki, qanı axan qardaş ürəyinin indi harada olduğunu bilmir.

Bir az aralıda başqa bir əsgər uzanmışdı. Hələ sağ idi. Kiminsə əlini öz üstündə duyanda, kömək diləyərək inildədi. Lakin Mikael onun səsindən bildi ki, bu, onun qardaşı deyil. Təsəvvür elədi ki, bu yaralı insan əzab dolu, iltimas dolu gözləri ilə ona necə baxır. Mikael onu taleyin ümidiñə buraxaraq, quru səslə “Mən qardaşımı axtarıram” deyəndə yaralının vücudunu necə qorxu bürüdüyüünü hiss etdi.

Beləcə, bir yaralıdan o birisinin yanına sürüñə-sürüñə gedirdi.

Nəhayət, dizi üstə qalxaraq, seyrək saqqalı olan birisinə tərəf əyildi. Çağırıldı, zülmətdə qardaşının adını çağırıldı. Lakin yaralının dodaqlarından cavab olaraq bircə kəlmə də qopmadı. Onun sıfətini əlləri ilə yoxlamağa başladı, hər qırışını diqqətlə və ehtiyatla sığalladı. O, qardaşının zahiri əlamətlərini yaddaşında canlandırmağa çalışdı və başa düşəndə ki, onun obrazı artıq şüurundan silinmək üzrədir, qardaşının sıfətinə məhəbbətlə bircə dəfə belə nəzər salmadığı həmin o illəri xatırladı və göz yaşları yenə də yanaqlarından axmağa başladı. Özünün keçmiş qəddarlığından, Stefana nifrətindən acı peşmançılıq hissi keçirir, titrəyən barmaqları ilə qarşısındaki sıfətə toxunaraq qardaşının indi ona bu dərəcədə əziz olan cizgilərini tanımağa can atıldı.

Məhz qardaşının önünde durduğu barədə ümidiñə anbaan möhkəmlənirdi. Onun adını bir də ucadan çağırıldı. Bir şey çıxmadı. Amma qardaşının bədəni hələ isti idi və Mikael onun ürəyinin, zəif də olsa, necə döyündüyüni duyurdu. Yəqin, yarası o qədər dəhşətli deyildi, yəqin, onu hələ ki xilas etmək olardı, bircə kömək vaxtında yetişəydi.

Mikael ehtiyatla onun bədənini yerdən araladı. Həmin anda hardasa zülmətin içindən gələn piçiltinən zorla anlaşılan sözlərini seçdi: “Bu, sənsən, Mikael?” Bu zəif səsi, qaranlıqda eşidilən məhəbbət dolu sözləri sarsılıraq dinlədi. Sonra hönkürüb, yaralının sinəsinə sindi: “Mənəm, sənin qardaşın! Nəhayət ki, tapdim səni!” Qardaşının əllərini öz saçlarında



duydu. Sonra da zəif xırıltı eşitdi və hiss etdi ki, onun əli cansız halda yanına necə düşdü.

O, qardaşını bir də dindirdi. Lakin zülmətdən cavab gəlmədi. Bir də çağırıldı – yenə olmadı.

Onda qardaşının əzələli bədənini qolları arasına alıb ayağa durdu.

O özü də cüssəli, möhkəm bədəni güclü idi. Amma əzələrinə azacıq zor edən kimi, sol çıynindən qan fışqıraraq sinəsini, əllərini islatdı. Lakin qardaşını mütləq təhlükəsiz, ona kömək göstərə biləcəkləri bir yerə aparmalıydı. Öz hissələrinə yetişmək üçün günəşə sarı getməli olduğunu bildiyindən yavaş-yavaş çönməyə başladı, ətrafindakı zülmətin içinde günəşin, cüzi də olsa, işığını duymağa çalışırdı. Nəhayət, gözləri öündə nəsə parladı, sanki. Qardaşını əlindən buraxmayıb işığa tərəf getdi.

Meyitlər ayaqlarına dolaşır, yixılırdı. Lakin yenə də qalxırdı. Zülmətdən can verənlərin tükürpərdici qışqırıqları qulağına çatırdı. O, qorxu və əzab okeanından keçərək, günəşin parladığı yerə can atırdı.

O irəliləyir, durmadan addimlayaraq qabağa, bir az da qabağa gedir, bütün yol boyu qardaşına ən incə, ən mehriban sözlər deyir, amma heç bir cavab ala bilmirdi.

Birdən dəhşətdən sarsılıraq ayaq saxladı. Hiss etdi ki, qardaşının bədəni soyuyur, sinəsi də getdikcə buza dönür. Qəlbinin döyüntüsünü eşidə bilmirdi. Bəlkə, artıq türəyi dayanıb?

Yox, qardaşım ölməyib! O ölməməlidir! Mikael onu xilas edəcək, döyüş meydanından çıxaracaq. Ölməyib o! Onun qardaşı yaşamalıdır, evə, anasının, balaca balalarının yanına qayıtmalıdır! O, yenə köhnə dəmirçixanaya dönəcək, illər yavaş-yavaş onun qəddini əyəcək və günlərin birində atası kimi qəflətən cansız halda yerə yixılacaq.

Bu fikirlərindən özündə yeni güc tapan Mikael qardaşının sakit bədəni qucağında yenə irəli atıldı. Qanı axa-axa,

qolları üstündəki ağırlıqdan əldən düşərək, yaralı heyvan kimi günəşin şüaları altında irəli cumurdu.

Burada da metalın mərhəmətli qəlpəsi, nəhayət ki, qardaşların bir-birinə möhkəm sarılı bədənlərini parça-parça elədi. Onların sinələrini dəldi və cəsədləri yerə düşərək bir-birini möhkəm qucaqlamış halda, uzanılı qalandan qanları bir-birinə qarışdı, ürəkləri də, sanki, bitişik idi.

Ölüm yuxusunda onların sifəti ciddi, amma bir təskinlik içində idi. Nə qədər oxşayırmışlar bir-birinə. Sanki, yer üzündə iki cür görünən bir adam yaşıyırmış.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

AZAD OLUNMUŞ ADAM

Əlimdə girdə daş var. Mavi damarlı qırmızı daş. Amma diqqətlə baxsan, başqa rəngləri də seçə bilərsən. Yaşlı, bənövşəyi, bir də qızılı bənzəyən, qum kimi parlaq dənəciklər. Əgər onu əlində ehmallıca çevirsən, bütün rəng və çalarları görünür. Ona tamaşa eləmək, nəzərlərimi onun qəşəng, hamar və bütün hamar şeylər kimi, hətta bir az yumşaq görünən səthində gəzdirmək məni heç vaxt bezdirmir. Quş yumurtası boyda daşda bu qədər zəngin mənzərələrin qərar tutması maraqlıdır. Bu, bütöv bir dünyadır. Sənin təmasa girdiyin nəhayətsizlikdir, elə bir nəhayətsizlik ki, ovcunda yerləşir.

Mən onu həbsxananın həyətində tapdim və özümlə içəri keçirməyə nail oldum.

Həyətdə yarım saatlıq gəzinti zamanı yerə əyilib nəsə götürmək bizə yasaqdır. Gözətçi məni gördü və soruşdu ki, yerə niyə əyilmişdin. Cavab verdim ki, elə-belə, o da sakitləşdi, bircə onu dedi ki, onsuz da, burada götürəsi bir şey yoxdur. Xoşbəxtlikdən, mənim üstümü axtarmadı.

Daş artıq mənimkidir! Şəxsən özümün! Bütöv bir dünya, bu nəhəng, hələ kəşf edilməmiş dünya mənimkidir. Hamısı mənimdir! Mənim gizli dünyam! İçimi özünün nəhayətsizliyi ilə dolduran, həqiqi, canlı, naməlum dünya.

Mən onu əlçatmaz yerdə, taxtin altında, lap küncdə gizlədəcəyəm. Orada heç kim tapa bilməz onu. Bir də bu boş şeyi kim axtaracaq ki?

Mənə elə gəlir ki, hər şeyin başlanğıcı sevincdir. Sevincdən başqa bu yer üzünü, bu günəş sistemini, ulduzlu yolları



Inventas vitam
juvat excusisse
per artes

nə yarada bilərdi ki?! Bəs niyə indi hər şey dəyişib? Niyə hər şey yaranışın ilk gündündəki kimi deyil? Axi yer də, göy də həmənqidir, həyat isə daha zəngin, daha maraqlıdır, hətta əvvəllər olduğundan da zəngin.

Bəs Sevincimizi nə alıb əlimizdən?

Mavinin öz mənası var, qırımızının – öz. Bu daşda nə varsa, əminəm ki, məxsusi məna daşıyır. Bunu dərk edə bilmirəm, amma mənim üçün heç şübhə doğurmur ki, bütün bunlar dərin daxili məna, zəngin məzmun kəsb edir. Axi bu, bəlli həqiqətdir. Mənim üçün də tam aydınlaşdır ki, əzəli yaranış anı əzəmətli bir sevinc anı olub. Bəs indi? Hara yox olub, görəsən, bu sevinc? Axi hər şey elə qabaqkı kimidir, yerində durub, təkcə əyilib götürmək lazımdır. Sərvət hər yana səpələnib.

Həbsxana həyətinin hər yanına.

Göy də səninkidir, yer də səninki. Yer üzü gül-ciçək içindədir, bütün uledzərlər da par-par yanır. Lakin onların nuru kosmosun boşluğununa yönəlib, onlar sənin üçün parlamır. Ciçəklərin rayihəsi də, sanki, yalnız küləyindir.

Bəs güllərin qoxusunu sinəsinə çəkməli olan, Andromeda bürcünün salamını qəbul edəcək məxluq, görəsən, haradadır? Günəşin şüası ilk öncə kimə sarı uzanacaqdır? Çəmənliklərdə dolaşan, dünyada işıqlı, nurlu nə varsa hamisinin sevdiyi şəfəqin?

Sən haradasan, ey insan?

Həyatın sərvəti, sanki, atılıb, unudulub. Elə bil, ciyinlərimizə həyatın yalnız darixdriciliğini şələləmişik, bu yük bizi tamam işğal edib. İçində nifrət yaşıdan adam nifrətini, xəstə xəstəliyini daşıyan kimi, biz də onu daşıyıraq. Məhrumiyyətlərə düşər olan bizlər yoxsulluğun quru çörəyini gəvələyirik, yanımızda bizim kimi gəvələyənləri lənətləyə-lənətləyə.

Zənginliyin açıq süfrəsi isə əl vurulmamış, qonaqsız qalır.

Həmişə öz taleyim barədə əzablı düşüncələrə dalıram. Həm özümün, həm də qalanlarının taleyi barədə. Niyə məhbusuq burada? Həbsxana işçiləri də məhbusdurlar, onların da həyatı elə bizimki kimi keçir. Nə edəsən: biz əsiriksə, onlar da əsir olur, demək. Hara baxsan, ancaq əsir görərsən. Kameralardır, bir də əsirlər. Azad kimsə yoxdur!

Həbsxana işçilərinə, yəqin, bizdən çox-çox çətindir. Görünür, onların həyatı tamam boşdur. Elə təkcə üzlərinə baxmaq kifayətdir – həmişə eyni sərt, ifadəsiz, donuq sıfətlər görərsən. Məhbusların üzündə isə əzab, çıxılmazlıq, qəzəb olur, bir-birindən fərqlidirlər, öz ifadələri var bu canlı sıfətlərin. Məhbusları qorxu didib-dağıdır, onlar daim nəyinsə əzabını çəkir-lər, onların həyatı, bütün kasadlığa baxmayaraq, heç vaxt boş olmur.

Yalnız məhbus həbsxana həyətində nəsə tapa bilər.

Mənim daşım dənizin balasıdır. Bir toxun ona. Elə buna görə ideal dərcədə hamardır. Dəniz onu nə zamanlardan bəri cilalayıb, bəlkə də, minilliklərdir. Dəniz onu gah şahə qalxan, gah da enən dalğalarda yuyurdu, nəhayətsiz, rahatlıq bilmə-yən təbiət. Hamarlığından yumşaq kimi görünənədək yuyurdu. Düz canlanana kimi. Qadın kimi yumşaqdır mənim daşım. Çünkü onu dəniz yaradıb. Onun dibində uzanaraq, minilliklərin aram səsini, dərinliklərin nəfəsini, daşlar arasındaki qum dənəciklərinin xışltısını dinləyib.

Dəniz...

Yəqin, həyatı yaman sevirdim! Onu xatırlayıram, əbədiyyək ayrılmağa məcbur olduğum istəkli qadın kimi xatırlayıram həyatı. Onun saçlarının günəş haləsini görürsən, hərçənd ki, günəş işığının özi görünmür sənə, bir də heç cür xatrlaya bilmədiyin mənzərənin fonunda onun silueti canlanır gözlərin önündə. Bax bu cığırı tanıya bilmirəm, baxmayaraq ki, elə bil, tanışdır mənə. Ağacları da tanımiram, bax məhz



bu ağaclar mənə tanış deyil. Hərçənd ki, haradasa onların bənzərini görmüşəm. Çox şey unudulub, bəlkə də, sadəcə şəklini dəyişib tamam. Hər şey dəyişib, ondan savayı. O elə həminki kimidir. Yerişi nizamlı, sakitdir, başı isə azacıq yana əyilib, sanki, budaqlardan yayınır, ya da nəyəsə qulaq asır. Hə, bu, onun özüdür, mənim keçmiş məhəbbətim. Üzünü görə bilmirəm. Axi məndən uzaqlaşır. Yalnız siluetini seçirəm və o, mənə sarı heç dönmür.

Bəlkə, həyatın üzü mənim üçün daha yoxdur?

Dəniz...

O elə qabaqkı kimi qalxıb-enir, bu gün də elə dünənki kimi, əsrlərdən bəri olduğu kimi. Dalğalar şappıldayıb səslənir, gəlir. Mənə elə gəlir ki, onu eşidirəm, ovcumda daş, bura-da oturanda belə, eşidirəm, sakit nəfəsini duyuram.

Dəniz elə əvvəlkidir. Onu unutmaq olmur. O, unudulmaq üçün həddindən ziyadə sadə və böyükdür. Bütöv və dəyişilməzdir, sabit və əbədidir. Hər bir hərəkəti həm həmişəkidir, həm də bənzərsiz. Budur, dalğa sahilə yüyürür, indi isə, sanki, maneəylə rastlaşır, cəld çəkilir, naməlum məqsədə sarı qaçıır, indi isə gen sinəsi aramlı ləpələnir, nəfəs çekirmiş kimi qalxıb-enir. Hər şey həmişəki tək və daim cavandır.

Bəli, sevgilim məhəbbətə layiq idi.

Divarlar həyatdan ayıra bilməz məni, həyat düz içimdə səslənir. Onlar yalnız həyatın üzünü gizlədə bilər. Onun dərinliyi isə həmişə içimizdədir, sadəcə olaraq, indi heç bir şeyi özündə eks etdiyin bu dərinlik. Divarlar məhəbbətin qarşısını kəsə bilməz, onlarancaq bizi sevgilimizdən ayıra bilər. Hicran anlarındakı kimi, nə vaxt sevirsən ki!

Başlıca həyat arteriyalarımız vahid nəhayətsizliyə çataraq, bizi onunla birləşdirir. Haradasa hər şey bir məcraya axır, bir məcrada birləşir, əzəmətli dənizlə, əbədiyyətin nəfəsiylə qovuşaraq eyni alır nəfəsini hər şey. Haradasa hər şey bir

nəhayətsiz dərinlikdən ibarətdir, dəyişməz, əlçatmaz, gizli, zahiri qılfısız dərinlikdən. Güzgüdəki əksi Həqiqətin özüylə müqayisədə nədir ki? Həyatın görünən üzü Həyatın özüylə müqayisədə nədir ki?

Bəlkə, indi, bütün görünənləri əlimdən alandan sonra, əvvəllər mənim üçün əlçatmaz olan nəsnələrə də yaxınlaşa bilərəm, şeylərin mahiyyətini daha yaxşı anlayaram – axı insan gözlərini əlləriylə qapayanda, daha yaxşı düşünə bilir. Bəlkə, mübhəm bir bulaq məni saf suyuyla dolduracaq və mən gözlərimizdən gizli qalan həqiqət və mahiyyət dünyasını tanıyacağam.

Deyirlər ki, korlar öz qədərlərindən ötə bilirlər. Bəs mən niyə özümükündən ötə bilməyim ki?!

Dərinliyə nəzər salmaq ziilmətə baxmaq deyil ki? Bilmirəm. Bəlkə, əksinədir? Bəlkə, mənbələr işıqlıdır, bəlkə, dərinlik işıqlıdır? Hər şeyin kökündə, əsasında da, bəlkə, bir sevinc durur! Mümkündür ki, bu yolla yaranışın ilk günündəki geniş, işıqlı dünyaya nəzər salacağam.

Yox, yoxsul olmağa razı deyiləm! Mən inanmaq istəyirəm ki, həyat gözəl və həmişəcavandır. İnanmaq istəyirəm ki, onun dərinliyində işıq var və mənim bulaqlarım istənilən divarı dəlib çağlayar. İnanmaq istəyirəm ki, xeyir zəngin, güclüdür və şər onun qarşısında davam gətirə bilməyəcək. Əllərimlə gözümü tutaraq yalnız ora, dərinliyə, bizdən gizli qalan həqiqi mahiyyətin əbədicavan dünyasına baxacağam.

Qədərindən ötmək! Baxmağa mane olmaq istəyən divarların altından keçmək! Onlar elə düşünür ki, bizi zindana gömüb işığı əlimizdən ala bilərlər. İnsanı işıqdan məhrum etmək elə də asan deyil! Onu dünyadan təcrid et – sən yalnız onun dünyadakı əksini əlindən alacaqsan. Onun həyatını əlin-dən al – yalnız onun şəxsi həyatını əlindən alarsan, ona dəxli



Inventas vitam
juvat excusisse
per artes

olan əzəmətli, nəhəng, güclü həyatı yox, bu həyatdan onu kim-sə ayıra bilməz. Kimlərinsə ucaldığı divarlardan, bulaqlarının indi qatı zülmətdə çağlayaraq heç bir şey əks etdirmə-məsindən həmin o həyatın qətiyyən xəbəri də yoxdur. Həyat bulaqları məhbəs torpağından da çağlayır, məhbuslar isə susuzluqdan əzab çəkirlər. Həyat öz bulağının gözünü kora da açır, korluğunu bilmədiyindən, onun üçün narahat da olmur. O sakitdir, həyəcanın nə olduğunu xəbərsizdir, əlcətməzdür, ona heç nə toxuna, ziyan gətirə bilməz. O işıqlı, güclüdür, həmişə olduğu və həmişə olacağı kimi.

İnsanlar əzab çəkirlər. Lakin həyat əzab nə olduğunu bilmir.

Məhbəs torpağında gilənar bitirdi. Mişarladılar. Amma o yenə çıçəkləyir. Bir yiğin odun parçası kimi yerdə qalaqlanıb, çıçəkləyir. Budaqları budanıb, lakin yaşayır, bəziləri üstündəki çıçəklərdən lap bəmbəyazdır.

Həyat bilmir ki, gilənarı kəsiblər. Ona çıçəklərdən don geydirib, adəti üzrə, həmişə olduğu kimi.

Yox, məhbuslar susuzluqdan məhv olmayıacaqlar! Onlar bütün bələlərini adlayacaq, ölümün özündən keçəcəklər. Onlar həyata məxsusdurlar və onları qopara bilməzsən həyatdan. O, möhkəm tutub, buraxmaz. Zorla nəyəsə nail olmaq mümkünsüzdür, əzmək, məhv etmək faydasızdır. Onlarda çıxılmazlıq hissinə tabe olmayan, onun nə olduğunu bilməyən nəsə var.

Kəsilmiş ağac parçası çıçəklənir.

Bizi kəsilmiş ağaca çeviriblər. Lakin qələbə bizə zor tətbiq edənlərin, insanı şikəst hala salanların tərəfində deyil. İnsanın içindəki ölməz başlanğıc nəhayətdə dağidıcı qüvvələrə qələbə çalacaq. İnsana zor tətbiq ediləndə, ilkin mahiyyəti onun şikəst olmuş zahirində daha aydın görünür. Onun sirri aşkara

çixır, çünki batininin dərində yerləşən mahiyyətini örtən nə varsa, dağılıb yox olur. Obrazın valehedici sadəlik və əzəməti bitib-tükənməyən əzablar, itkilər hesabına formalaşır. Viranedici qüvvələr, özləri də bilmədən yaranışın ölməz mahiyyətinin azadlıqça çıxmamasına səbəb olur.

Axi niyə yer üzündə əzab mövcud olmalıdır? Yəni son qələbə naminə zəruridir onun olması və bu qələbəni əzab çəkmədən qazanmaq mümkünsüzdür? Yəni bizim üçün qələbənin simvolu mütləq kəsilmiş ağac olmalıdır? Bizim nəsibimiz budur? Yəni mahiyyətimizi açmaq üçün yeganə üsul elə əzab-əziyyətin özüdür? Yalnız əzablardan keçib, sözün ali mənasında, özümüzü tapırıq? Belə bir imkan varmı, ümumiyyətlə? Onda belə çıxır ki, dağıdıcı güc mahiyyətcə elə qurucudur? Öz-özlüyündə bəhrəsiz, həyat doğurmayan, neqativ və eyni zamanda da qurucu? Bütün bunlara rəğmən qurucu? Elə bu səbəbdən də nəsnələrin bu dözülməz zəncirindən həmişə elə yalnız kəsilmiş ağac doğur?

Yox, məni buna inanmağa heç bir şey məcbur edə bilməz!

Əzab, təbii ki, heç nə yaratmir və heç bir qələbə də çalmir, o ki qaldı zor ola. Bizim formalaşmağımızda onun heç bir rolу yoxdur! Neqativ bir şey, sözün həqiqi mənasında, yaradıcı ola bilməz. Yaradıcı yalnız bolluq və işiqdir! Yalnız onların yaratmağa hökmü çatır – özünütsəsdiq, əməliləşmə, formalaşma yalnız onlardadır. Məgər elə deyil?

Əlbəttə, elədir. Yəqin, elədir. Başqa cür olduğunu təsəvvür belə etmirəm. Heç təsəvvür etmək də istəmirəm. Axi bu məhz belə olmalıdır.

Mən yalnız bunu başa düşmürəm ki, niyə əzab bu dərəcədə nəhayətsizdir və niyə dəhşətli bir kölgə kimi bütün həyatı qaraldır. Bu necə alınır? Niyə bu əzab həyatın ali formaları üzərinə daha qatı kölgə salır, sanki, həyatın inkişafı ilə o da güclənir, böyüyür? Bu niyə belədir? Buna gizli bir ehtiyac varmı?



Inventas vitam
juvat excusisse
per artes

Heç bir canlı, insanın əzab çəkdiyi kimi, əzab çəkmir. Lakin bolluq və xoşbəxtlik üçün də, başqalarından artıq biz yaranmışq! Amma biz tale yükümüzü çəkirik, zirvəyə aparan yollarla irəlilədikcə tutqun kölgə başımızın üstünə daha qalın pərdə çəkir, getdikcə daha dəhşətli olur.

Niyə insan taleyi mütləq qüssəli bir drama çevrilməlidir? Gündüz günəş nuruyla dolu, gecə ulduzlu örtük altında sakitləşmiş, dəbdəbəli, gözəl sarayda cərəyan edən faciəyə, ölməzlik həddində gözəl və həyəcanlandırıcı, lakin eyni zamanda, qəddar və alçaldıcı bir saraya dönməlidir taleyimiz.

Bəlkə, ölməzliyimiz elə bundadır?

Göy də, yer də səninkidir. Lakin heç kəsin çəkə bilmədiyi yük də sənindir, tale yükü – hər şey və hamı üçün həddindən ziyanə ağır olmuş, bəlkə, yalnız təbiətin hökmədarının çəkə biləcəyi bir yük. Həyat onu bizim ciyinimizə yixib. Biz onu daşımalyıq və əyilməyə heç bir haqqımız yoxdur. Yixıl, amma yükünü atma. Ölümçül yaralar alıb, parça-parça ol, amma ölmə. Əzab çək, lakin əzaba qələbə çal. Yenə, yenə də qaldır yükünü və irəli apar, bütün zəmanələrə apar.

Bəlkə, biz həyatın öz taleyini daşıyıraq ciyinlərimizdə? Belə çıxmır məgər? Öz yükü deyilməti bizim ciyinimizə yixdiyi, sirlərinə yeganə vaqif olan, yaxın saydıği, onun etibarına layiq birisi kimi! O özü necə, gizlində, bürüzə vermədən, dil-lənmədən əzab çəkmirmi? Bəlkə, bu əzab bizim vasitəmizlə dilə gətirilməli, dərk edilməlidir? Bəlkə, bizim üçün nəzərdə tutulan vəzifə budur? Və bununla hansısa ali məqsəd güdülmürmü, bunda hansısa böyük, nəhayətsiz və əlçatmaz nəsnələrə can atmaq durmurmu? Əlbəttə ki, həyat zəngin və əzəmətlidir. Lakin zənginlik xoşbəxtliyin sinonimidirmi? Buna inanmaq sadəlövhəlik deyilməti? Əlbəttə, o, işıqlıdır, öz mənbələrinin lap köküne kimi işıqlıdır, lakin bu mənbələrin suyu xəfə, işıq şüasının çatmadığı nəhayətsizliklərə axmır mı? Məgər onun mahiyyətinin özü çoxmənalı və ziddiyyətli deyil?

Bəlkə, elə bunun üçün də insan yaranmamış? Onun ziddiyətini, parçalanmasını, ikili olmasını dərk etmək üçün, hər şeyi özündə ehtiva etmək üçün? Bəlkə, onun ikili mahiyyəti – Yanusun gündüz və gecəyə baxan iki sıfəti kimi – məhz insanda təcəssüm tapmalydi? İnsanın vahid ruhu işıqla zülmət arasında parçalanaraq, onların hər ikisini mübarizədə birləşdirməliydi öz içində? İnsanın nəsibinin daşıdığı məna bunda deyilmi? Buna görə deyilmi əzab çəkməli olduğumuz?

Mən əlimdə daş tutmuşam. O, bütün rənglərlə parlayır, çalardan çalara düşür, nəfəs alır, yaşayır. Onda həyatın bütün zənginliyi və çoxcəhətliliyi cəmləşib, sanki. Lakin o, “xoşbəxtlik” talismanı deyil. Hər şey belə sadə ola bilməz. O, xoşbəxtlik gətirmir, bəlkə, ondan daha böyük, daha əhəmiyyətli və vacib nəsə gətirir.

Çarların tacında bir məxsusi daş olur, çox daşın arasında biri. Soyun gizli talismanı, nəsildən-nəslə ötürünlən daş. Tale daşı.

Haradan gəlib o? Hansı ənginliklərdə doğulub bir zamanlar və doğulub ki, sonradan insana bəxş edilmiş çoxmənalı həyat neməti olsun? Ona işığın sırrı kimi, zülmətin sırrı də bəllidirmi? Bütün rənglərinin söndüyü dərinlikləri xatırlayırmı və bir də ola bilər, nə vaxtsa sönəcəyi yeri necə, xatırlayırmı? Gündüz çarlığı ilə yeraltı zülmət çarlığı arasında, çarın ürəyindəki işıqla zülmət arasında bağlayıcı halqadırımı o?

Gecələr sarayda onun ağır addimları eşidilir və Qadesin kölgələri qədim zallarla onu qarabaqara izləyir, irinylər¹ qayanın üstündə tənha ucalan akropolun ətrafında qaynaşaraq, təbiəti özlərinin əbədi unutqanlığında təsvirəgelməz dəhşətə məruz qoyur. Yalnız burada, zirvədə, insan məskənidə, – yalnız burada taleyin yükünə dözə bilərlər, hər şeyə dözə bilərlər.

Gündüz işığının dünyası! Məgər hər şeyin səbəbi o deyil? Hər şeyin həqiqətdə mövcudluğu onda deyilmi? Göy, yer

¹ Irineylər – Qədim Yunanistanda xüsusi gözəlliyyə malik kişilər



Inventas vitam
juvat excusisse
per artes

onun xətrinə meydana gəlməyib? Onun üçün yaratmayıblar yerlə göyü?

Lakin yaradılmışın haradasa lap üzrəyində, onun ən mübhəm dərinliyində, yəqin, nəsə faciəvi, qövr eləyən bir yara var. Ola bilər ki, yaranış anında nəsə ölümcül bir zərbə endirilib, qətl törədilib. Yaradılmışın hamısı ikili mahiyyət daşıdıqından, elə oradaca tərk edilib, ləğv olunub. Kainatdan qan damır və mümkünkündür ki, biz insanlar o qanı damla-damla yiğmaq üçün yaranmışıq. Çünkü yalnız bizim qabiliyyətimiz çatdı ki, tamaşanın dramatik mahiyyətini, əzabin faciəviliyini dərk edək və törənən cinayəti özümüz də yenə də, yenə də təkrarlayaq.

Günahın yer üzünə insanla birgə gəlməsi barədə çox qədim təsəvvürdə, bəlkə də, böyük həqiqət payı var, lakin, təbii ki, bunu qədim zamanlarda dərk etdikləri anlamda yox. Məgər qədim dünyadakı anlayışların, ümumiyyətlə, hamısı doğrulmurmu? Əlbəttə, həmin anlamda deyil, hər əsrin öz anlamında, yeni anlamda. Məgər irineylər tarixin başlangıcındə ulu babalarımız kimi indi də bizi təqib etmirmi?

İnsan həyatının tapmacası, onun lap mərkəzindəki bu mübhəm çat özünü günah hissində bürüzə verir. İnsan bəlli bir sərhəddən keçdişə, onun ruhu həyəcanlanır, qorxur, özü özünə əzab verir. O ən əzablı, ən çıxılmaz nə varsa hamısını ciyinlərinə götürərək, öz yükü kimi daşıya bilir. Daşıyır və dözür. Həyatın lap üzrəyində gizlənən, öz təzahürünü mütləq tapmalı olan və bununla da, azadlığı çıxacaq nəsnəni öz ciyinlərinə götürmək...

İnsan yaranmalıdır. O, həyatın faciəvi dərcədə ikiüzlü, çoxmənalı, ziddiyyətli mahiyyətinin təzahürü idi. Yalnız o, hər şeyi öz içənə sığışdırmağa qadir idi. Yalnız o, əzab çekə bilərdi və ancaq o, cinayətin dıbsız burulğanına baş vurmağa qadir idi. Yalnız o, günahın nə olduğunu bilirdi, təkcə o, əslində, özünkü olmayan, lakin ona elə özünkü imiş kimi

əzab verən faciəvi müqəssirlik hissini duyurdu, məsələn, Edip kimi, özü də bilmədən atasını öldürən Edip. Aşkar absurdan, əzabdan, parçalanma və müxtəliflikdən nəsə bir qiymətli, mənalı bir mahiyyət çıxarmaq bacarığıancaq insanda olub.

Yəqindir ki, onun bu istedadında çox mühüm, həyat üçün məhsuldar nəsə vardi.

Qapalı çevrədə qalan çıxış tapdı özünə. Yatmış oyandı, şüur qazandı. Uzunmüddətli unudulmadan əzablar bahasına çıxdı və hiss etdi ki, heyvani zahiri onu necə tərk edir. Özünü qalanlarına heç bənzəməyən bir varlıq kimi hiss etdi: onlardan zəngin, qüdrətli, xoşbəxt, lakin eyni zamanda, təsvirə gəlməz əzab üçün seçilmiş yeganə varlıq.

Nəhayətsizlik öz qoynunu açdı – bunun mənası vardi onun üçün. O, bu dibsizliyi öz içində, öz ruhunda duyurdu. İndi artıq bu dərinliklərə baş vurmaq, sonra da özünü elə onun dibindən hamının eşidəcəyi tərzdə ittiham eləmək məqamı idi.

Həyat daha yüksək mahiyyət kəsb etdi. O, taleyə, borca, əzab yoluna çevrildi. “Via dolorosa” oldu, insanın qədəm baslığı, öz xaçını daşıdığı qədər yoluna döndü. Artıq həyat bütün dərdini, bütün ağrılı ziddiyətlərini onun – insanın ciyinləri-nə yixa bilərdi. Həyatın günahlarından doğan əzabı çəkməyə və cinayətlər törətməyə o qadir idi. Yalnız o, çarmixa çəkilməyə və çarmixa çəkməyə qadir idi.

İnsan dünyasının yaranışı və inkişafi, həyatın dərinləşməsi və genişlənməsi üçün günah, özüñüalçaltma, peşmançılıq hissinin qiymətini kim verə bilər? Nəyinsə düz, nəyinsə əyri hesab edilməsinin, istənilən hərəkətin şüursuz deyil, şəxsiyyətin formallaşmasına bu və ya başqa şəkildə təsir göstərən addım sayılmasının, kor, qeyri-iradi hərəkətlərə son qoyulmasının məhsuldarlığını, ruhların əbədi yoxluq girdabına yuvarlama bilməsinin və anadangəlmə ədalət hissi ucbatından təmizlik, şəxsi mənafeyi rəddetmənin zirvəsinə pərvazlanmağını



Inventas vitam
juvat excusisse
per artes

kim qiymətləndirə bilər? Həyat bununla yeni ölçü vahidləri qazanır, öz misilsiz qəribəliyində cilvelənir.

Bu yeni ölçü meyarları olmadan insana həyat qurmaq, şəxsiyyətin formallaşması, mənəvi mübarizə, mədəniyyəti inkişaf etdirmək qeyri-mümkün olardı. Nəhayət, indi həyatın çatmaq istədiyi yüksəklik və dərinliyin ölçü meyarları, insan ruhunun öz üçünə siğışdırılmalı olduğu meyarlar tapılmışdı. O faciəvi əzəmət duyulmağa başladı və artıq orkestr ovakanın bütün zənginliyi sezilirdi. Simfoniya da təntənə və hüzünən tam avazı ilə səsləndi, leytmotiv – taleyin güclü motivi qurtularaq, daha ucadan səsləndi, azadlıq uğrunda mübarizə nəğməsi giç yiğib, getdikcə daha aydın, daha parlaq eşidildi.

Xeyir və şər, savab və haram, dibsiz dərinliklərin təmizliyi və işığın zirvələrinə yürüş. İnsan səltənəti! İnsan taleyi!

Yeni, toxunulmamış bir diyar, məhsuldar və nəhayətsiz. Bolluq, bolluq. Mübarizələrdə qazanılmış ümidi ləri diarı.

Lakin bütün qazanılanların, bütün əldə olunanların bahası kimi dözülməz əzab. Faciəvi gərginlik heç vaxt səngimir, dramın inkişafi boyu yüksələn xətlə davam edəcək, cünki münaqışə öz həllini tapası deyil və heç vaxt da tapmayacaq. Cünki ziddiyətlərin miqyası həyatın miqyası ilə birlidə böyükür, cünki inkişaf eninə gedir və baş verənlərin hamısı insan vasitəsilə yaradıcılıq aktının davamıdır.

Bizdən niyə bu qədər çox şey tələb olunur! Niyə biz mükmünsüz şeyləri bacarmalıyıq! Niyə bizim qarşımızda heç vaxt yerinə yetirə bilməyəcəyimiz tələblər qoyulur! Niyə bizim xoşbəxtliyimiz böyük və çətin işlərin yolunda qurban getməlidir, o dərəcədə böyük və çətin ki, xoşbəxtlik anlayışı ilə bir araya siğan deyil!

Niyə biz seçilmiş olmağa borcluyuq?!

Soruşmaq olar. Şikayətlənmək olar.

Lakin insana ancaq mübarizə qalır. Getdikcə daha açıq mövqelərə çıxan, səngərlərin ön xəttində, gözlərini gecə-gündüz

qırpmadan mübarizə tələb edən bir döyüş. Sərhədlər isə durmadan genişlənir: insan səltənəti nəhayətsizdir, onlar hələ kimsəyə məxsus olmayan torpaqlar hesabına genişlənir – qələbə çalaraq və ölrək, uğrunda vuruşduğumuz vətənimizdir bu. Hərdən müdafiə xətti yarılır – onda qaçış, vahimə, çəşqinliq və əzilmiş hərbi hissələr arxa cəbhədə yenidən toplanır. Ümumi bir ruh düşkünlüyü yaranır, hər şey ümidsiz görünür və ölümcül yorulmuş, kirli əsgərlər öz yuvalarına qıslıb, anadan olandan bəri qorumağa məhkum olduqları ölkələrini qınayırlar. Hətta ən cəsur və ən məsuliyyətlilər belə naümid olaraq, bu cür düşünə bilərlər: döyüş meydanından, dözülməz əzablardan qaçmaq, ot kimi özbaşına yaşamaq, bir çiçək, bir ağac, bir quş sürüsünün adı sevincləriylə dolu bir həyat sürmək. Bütün bunlar belə qurbanlara dəyərmi? Bu döyüş özü mənasız deyilmə? Bəs qələbənin özü necə? Sərhədləri olmayan hansı ölkədir belə? Onu necə müdafiə edək axı? Heç qələbələrin də qiyməti yoxdur, onlar heç bir nəticə vermir, hər şey elə eyni dərəcədə qeyri-müəyyən qalır. Hara baxırsan döyüş, hara baxırsan qurban və vətən öz sinəsində əbədi yuxuya getmiş qəhrəmanlarını yadda saxlamayacaq, çünkü onun torpaqları nəhayətsiz, igidləri isə saysız və adsızdır. Bu nə nəsibdir ki, qismətimizə yazılıb?

Lakin gecə düşəndə kimsə yerindən durub, ulduzların işığında bu qədər döyüşünüň baş qoyduğu, viran qalmış, tərk edilmiş torpaqları seyr edir. Sonra onlar silahlarını götürüb, gecənin ağuşunda gizlicə irəli gedirlər.

Maraqlıdır, axı kim satib bizi? Biz qələbə çalırdıq, biz heç vaxt qələbədən-qələbəyə belə yürüməmişdik və birdən beləcə xəyanətlə üzləşdik. Mövqelərimizi, sanki, məxfi bir əmrə uyğun olaraq buraxdıq, baxmayaraq ki, onlar həmişə-kindən də əlverişli idi. Düzdür, bu mövqelər çox irəlidə yerləşirdi və yalnız bəzi yerlərdə yaxşıca möhkəmləndirilmişdi, baxmayaraq ki, oradakı əsgərlər bu barədə heç məlumatı



Inventas vitam
juvat excusisse
per artes

deyildilər. Amma onları əldə saxlamaq, yəqin, mümkün idi. Ya da, heç olmasa, müdafiə etmək. Niyə buraxıb getmişdik?!

Əmrləri kim verir? Təbii ki, ali komandanlıq. Mən düşünmürəm ki, hər şey sıravilərdən başlanıb, onlar birinci çəkiliblər. Əvəzində, sonra artıq hər şey laxlayıb, dağılanda isə dəhşətli çıxılmazlıq və məğlubiyyət orgiyasının təşəbbüskarları məhz onlar oldular.

Yox, mən elə bilirəm, bu xəyanəti ən təhlükəli məqsədlərə doğru irəliləmək əmri verənlər, bizi əzəmətin son həddinə itələyərək, qələbə naminə özünü qurban verməyə çağırınlar etdilər. Onların əmrləri mahiyyətcə ikimənalı idi!

Xəyalpərəst xainlər!

Hər şey qələbəyə can atır. Lakin hər şey iflasa və məhvə də can atır. Zirvə fəth olunanda uçurum da, sanki, həmişə-kindən yaxındır və sən onun cazibəsini, gücünü məhz zirvədə daha bariz duyursan. İnsanın can atlığı ən yüksək nöqtələr, mədəniyyətin zirvəsi, kamilliyyin zirvəsi mahiyyətcə tərəddüdün ocağıdır; mədəniyyətin çürüməsi prosesi məhz yüksək qatlarda başlanır. Hər bir bəlli mədəniyyət özündə iflasın başlanğıcını, onu aşındıran bir nəsnəni ehtiva edir. Daha ilkin mərhələlərdə bu o qədər təhlükəli deyil. Hətta, əksinə. Axı zəhər kiçik dozalarda istənilən orqanizmə həvəsləndirici təsir göstərir. Bu hətta kral tacının qiymətli daşlarına özünə-məxsus gözəllik, melanxolik bir saygımsa da bəxş edir. Yalnız sonra aydın olur ki, dəyişikliyin səbəbi daşlardadır və bu dəyişiklik onların öz parlaqlığını tamam itirəcəyindən xəbər verir.

Qəribədir, sadəcə olaraq, ağlaşıgmazdır: necə olur ki, dağidıcı qüvvələr qurucu, qələbə gətirən qüvvələrlə vahid bir tamlıq təşkil edir...

Təzə tac, sadəcə olaraq, daha zəngin, daha dəbdəbəlidir. Hər bir tac öz məhvi ərəfəsində, həqiqətən, gözəllik zirvəsinə yüksələ bilər.

Bu günlərdə barmaqlıqların arxasından səmaya baxar-kən gördiyüm bulud yaddaşımı yazdı. O, insan başına oxşayırdı, nəcib, ciddi və qürurlu profili olan kişi başına – üstünlük, ucalıq və zövq təcəssümünə. Mən durub baxanadək, siluetin çizgiləri tədricən dəyişirdi. Əvvəlcə bu simanın gözəlliyi daha bariz göründü, onun özünəməxsusluğunu, fərdiliyi daha aydın duyuldu, lakin sonra onda həyəcan təlqin edən, qəribə, şisirdilmiş nəsə sezildi, daha sonra isə artıq xəstəhal, ürpərdici nələrsə. Bu sima, sanki, mənim gözüümün önündə çürüyür, lakin eyni zamanda, özünəməxsusluğunu da qoruyur, keçmiş simasına bənzəyişini saxlayırdı. Tədricən o sıfet cüzamlıñinkina oxşadı, dəqiq çizgilərini itirdi, aşındı, dağıldı, diriykən çürüdü. Nəhayət, gözün yerində bir deşik qaldı, çənə isə qopdu – indi baş əvəzinə gözlərim önündə skelet kəlləsi dururdu. Lakin hətta bu kəllənin özündə belə qabaqkı əzəmətli, gözəl obrazla bənzəyiş vardı, onları bir-birinə nəsə ümumi, dərində gizlənmiş bir sərr bağlayırdı.

Hər şey çıçəklənməyə can atır. Amma hər şey həm də özünüməhvə, ölümə can atır. Hər çıçeyin bir əkizi olur, onu əbədi alatoranlıq səltənətindən səsləyir, hər ağacın öz əkizi var, bəhərsiz budaqlarını heç nəyi seçmək mümkün olmayan, hər şeyin eyni cür göründüyü zülmətdə uzadır və məhz çıçəklənmə, yetkinlik çürüdən qüvvələrə “hazır ol!” siqnalı verir. Məhz inkişafının kulminasiya nöqtəsində hər şey iflasa, məhvə can atır. Məhz qələbə silahı yerə qoymaq əmri verir.

Bu nədir belə? Yer üzündə olan hər şeyin öz çıxış nöqtəsinə can atması, onun xiffətini eləməsidir? Hər şeyin birləşdiyi zülmət burulğanına baş vurmaq yanğısıdır bu – bir zamanlar olduğu kimi. Özündən məhrum olub ümumi, vahid əbədiyyətdə ərimək arzusudur? Və ali iradənin istəyiylə yenidən dirilmək – bizi yoxluqdan çağırmaq yalnız onun iradəsin-dədir. O sərhədsiz ənginliklərin ağuşundan ehmallica qurtulmaq, zülmətdən çıxməq və özünü dərkedilməz bir sevinclə



Inventam vitam
juvat excusisse
per artes

bir də, amma bu dəfə artıq yeniləşmiş, təzədən yaranmış kimi duymaq. Həyatın heyranlığına dalmaq, yaranış möcüzəsi ilk dəfə baş veribmiş kimi.

Bəlkə, ölüm səltənəti özü də həyatinkıdır? Heç vaxt işıq üzü görməyən doğuş, yaranış dərgahı, əbədi ana bətni?

Mənim yaranışın ilk günü üçün çəkdiyim xiffət elə yenidən yaranma xiffəti deyilmə?

Ölüler arasından dirilmək. Yenə də əvvəlki kimi olmaq. Amma eyni zamanda da, əvvəlkindən fərqlənmək. Nə baş verir axı? Bilmirəm. Amma vücudumda gümrahlıq, təzəlik duyuram, budaqların üstü isə tamam şəh damlalarıdır. Həyat suyuna baş vurmaq və artıq heç nə əvvəlki kimi deyil. Nəsə əlavə olunub, baxmayaraq ki, biz hələ bunu dəqiq təyin edə bilmirik. İrəliyə bir addım da atılıb və bu tamamilə təzə gündür, yer üzündə hələ heç vaxt doğmamış bir gün.

Bəlkə, elə belə də olmalıdır, bəlkə, bu qaçılmazdır – bizim əbədi çağırışa tabe olaraq, işıqdan zülmətə qayıdışımız? Yoxluğa baş vuraraq, əbədi vahidlikdə əriməliyik ki, gündüz işığında yarana bilməyən möcüzələrin ən nəhəngi baş tutsun? Dərinliyin, zülmətin əhəmiyyəti bu deyilmə? Gecənin gündüz üçün əhəmiyyəti bu deyilmə?

Bəlkə də, gündüzün meyvəsini heç başqa cür toplamaq da mümkün deyil? Yalnız gecənin qohum zəminindəki məhsul, zamanın küləklərini duymamış, heç vaxt həyəcana gəlməyən və dalğanlaşmış cisimsiz, bəlkə, sonuncu dəninə kimi anbarlara yiğilan sünbüllərdir, çünkü onlar, əbədiyyətin özyürlə bir vahidlik təşkil edir. Yer üzündə ətə-cana dolan sünbüll artıq çürüntüyə, quruma çevriləməyə hazırlıdır – elə eyni anda da unudulmuşlar səltənətində ölməzlik, dirilmə üçün yetişir o.

Batinimizdə olan hər şeyin məhz özünün ən uca nöqtəsində iflasa can atması bu səbəbdən deyilmə? Son həddinə yüksələn həyat eşqi, hər tamlıq, hər təntənə?

Kaş buna inana biləydim! İnanaydım ki, dağidıcı qüvvələr, məhvin özü həyata, ondakı ən əhəmiyyətli nə varsa, ona xidmət edir. Ən heyranedici nə varsa, ona! Davamiyyət və yeniləşməyə – təkcə sonsuz həddə təkrara yox. İnanaya biləydim ki, məhv və ölüm heç düşmən deyil bizə və onların təkcə dağidıcı qarşılurma yox, həm də bir vahidlik olduğuna inanaydım. İnanaydım ki, hər şeyin məğzində məqsədə uyğunluq, dinclik və hüzur var.

İnanmaq nə gözəldir! Çıxılmazlığa düçar olmaq isə nə dərəcədəacidir, ağirdır.

Yox, çıxılmazlığa yuvarlanmaq olmaz. Heç bir səbəb yoxdur buna. Buna ancaq lap yaxınlığındakı nəyəsə baxanda düçar ola bilərsən. Məhbəs hasarlarını, kamera divarlarını, həbsə salındığın yeri görəndə. Daha uzağı görə biləndə, tamliğin qarşılıqlı əlaqəsini hiss edəndə, özünün ona aidiyətini duya biləndə isə çıxılmazlıq mümkünsüzdür.

Təsadüfi şeylər bizi daim yoldan azdırır. İndi, necə deyərlər, bizim zəmanədə baş verənlər həyatın kiçicik bir parçası barədə şışirdilmiş təsəvvür yaradaraq, bütün qalan şeylərin önünü qapadır. Biz qalan şeyləri, sadəcə olaraq, unuduruq və zahiri reallıq öz təzyiqində nə qədər kobud və ədəbsizdirse, onun altında gizlənən reallığı bir o qədər asan unuduruq.

Lakin həyat heç nəyi unutmur. O, həmişə, hər yerdə, eyni zamanda və tam, bütöv şəkildə var.

Çıxılmazlığa qapılmaq! Bu o deməkdir ki, bax bu qəfəsin – indi içində oturduğum, bütün əzab çəkən məhbusların olduğu qəfəsin hər şey olduğunu düşünəsən! Düşünəsən ki, həyat elə budur. Bizim bu qəfəsdə qısa müddətə mövcudluğunuz həyatda qismətimizə düşmüş mövcudluğunuzun bütün mənasını təşkil edir. Bu, “sən yalnız və yalnız məhbəs-san!” fikri ilə barışmaq demək olardı!



Inventas vitam
juvat excusisse
per artes

Lakin həyat bizi təcrid eləmir, ayırmır, əksinə, bütün zəmanələrin ölürləri və diriləriylə bağlayır. Ölüm və dirilmə ilə, ümumi inkişaf və yeniləşmə ilə, ölməzliklə, yaranışın əbədi və daim yeni günü ilə bağlayır.

O, zaman və məkan zəncirlərini qırır. O azadlıqdır, azadlıq, azadlıq!

Mən üstdəki barmaqlıqlardan azadlığa baxıram. Göy üzündə süzən buludlara baxıram, bir-birinin içində girən və birindən o birisi doğan, ayrılan və yenidən birləşən buludlara – sakit, arasıkəsilməz çevrilmə selinə. Onlar vahid mahiyətə malik, lakin daim dəyişən, qeyri-sabit nəsnələr təşkil edirlər. Hərəkətverici qüvvələr gözə görünmür, mən yalnız nəticəni seyr edirəm: nəyinsə yaranmağını, nəyəsə dönməyini, dəyişməyini – bir anlıq belə, arası kəsilmir bu hərəkətin, Kainatın nəhayətsiz ənginliklərində sərgilənən bu maraqlı tamaşanın.

Bir az keçir və hər şey tədricən göz önündən yox olur, dağılır, əriyir, buxarlanır. Yay gününün səması artıq mavi və boşdur, heç nə qalmadı bu səmada.

Heç nə?

Yox, hərəkətverici qüvvələrin özü qaldı. İndi onlar, sadəcə olaraq, mənim görə biləcəyim heç bir şeyə təsir etmir. Mən yalnız görünənləri seçə bilirəm. Amma, əslində isə, hər şey elə bayaqqı kimi qalıb.

Əgər mən yüksəklikdəki bulud dünyasını görməsəydim, orada hansısa qüvvələrin olduğunu da bilməzdəm. Görün biz necə səhv edə bilərik!

Dayanıb, boşluğa baxardım və heç nə də gəlməzdi ağlıma.

Mən buludlarla tez-tez ünsiyyətdə oluram. Onlar mənə, demək olar ki, yaxın məxluqdır, çox sırlarını mənə etibar edir. Ən mühüm sırlarını yox, mənim başa düşə biləcəklərimi, mənə necəsə anlatmaq mümkün olanları. Talelər sayışaraq, yanından ötür, həyat öz axarındadır: doğulma, mövcudiyət,

ölüm. Buludların taleyi, buludların ömrü, qanadlı alleqori-yalar, ötəri, dəyişkən, işıqlı yaşam – bu həyata mənim də dəx-lim var. Bu, mənim dünyamdır.

Pəncərə o qədər yüksəkdədir ki, yer üzü görünmür. Mən, sanki, onu tərk etmişəm.

Gecələr isə ulduzlarla ünsiyyətdəyəm. Onlar lap yaxınlıq-da parlayır, özlərinin ilahi nuruyla cilvələnir.

Məni, elə bil, basdırıblar, amma Kainatın nəhayətsiz ənginliklərində basdırıblar.

Bəli, görə bilmədiyim güclər həmişə yerindədir. Hara gedəcəkdir ki!

Onlar axı öz mövcudluqlarına nöqtə qoya, harasa yox ola bilməz. Ayrlırmaz parçası olduqları bir şeyi tərk edə bilməz. Onlar əbədi və həmişə eyni dərəcədə canlıdır, hətta mənə görünən şeylərə təsir etmədikdə, “ölü” vəziyyətdə olanda belə. Həyat nədir? Ölüm nədir? Məgər ölüm başqa həyat deyilmi? Biz hazırda orada yaşamadığımız üçün anlaşılmaz sandığımız bir həyat.

O biri həyatda yaşayanda isə bu həyat barədə nəsə bilirik?

Bizə qəti və taleyüklü gələn sərhəd iki müxtəlif dünyani ayıran deyil, ancaq bizim qavrayışımızın sərhədidir, bu real-liqdan savayı, heç nəyi görməyə və bilməyə qadir olmayan qavrayışımızın. Əgər biz, həqiqətən, bilmək, görmək qabiliyyətində olsaydıq, ümumiyyətlə, heç bir sərhədin olmadığını, bu iki dünyadan bir olduğunu görərdik. Duyardıq ki, onların ikisi də mahiyyətcə bıdır.

Bizim hamımızı toplayıb qoruyan vahid ana qucağı. Əbədi ana bətnində unudulmanın zülməti içində uyuyuruq, ananın dizinin dibində duraraq həyatın üzünə aşağıdan yuxarı baxan-də isə heç nəyi xaturlaya bilmirik. Onda biz aydın, dəqiq görü-nənə sevinirik, onda biz tam olaraq işıqlı dünyadayıq. Unu-dulmanın qaranlıq dünyası artıq qavrama həddimizdən xaricdir. Amma biz ona çox yaxınıq və bu bizə qətiyyən yad



Inventas vitam
juvat excusisse
per artes

dünya deyil. Biz onun sirlərini, tapmacalarını içimizdə gəzdiririk, biz ondan doğulanlarıq.

Əks təqdirdə haradandır bu xatırlamaq istəyi?

Əbədi həyat. Əlbəttə, əbədi həyat yeganə mövcud reallıqdır. Bizim həyatımız başqa nə cür mövcud ola bilərdi? Necə təmin edilərdi? O lap körfəzsiz, gəmisiz ada kimi yoxsullaşar, məhv olardı, sərvətini toplamağa yeri olmazdı. Əgər onun zamanın fəvqündəki yaşamlı, tükənməz tamlıqla əlaqəsi olmasaydı.

Təbii ki, əbədi həyat var. Biz özümüz də ona aidik, biz onun hissəsiyik.

Biz qorxmamalıyıq. Saysız-hesabsız xəzinələr, tükənməz ehtiyatlar, zəngin yükü olan gəmilər və onların gözəğörünməz yelkənlər altında girdiyi körfəzlər var, ruhumuzun sırı körfəzləri. Onlar öz yüklərini mənzilbaşına çatdırır, onlar daim yoldadır.

Təkcə ölüm yoxdur, tükənmə yoxdur.

Gəmilər dirilər məmləkətindən boş qayıtmır. Biz nə idik, nəyə nail olduq, nə əldə elədik – hamısını qorumaq üçün toplayırlar. Bu, əbədiyyətin məhsuludur və onu son dənəsinə kimi yiğmaq gərəkdir, bircə qırıntısını da itirmək olmaz.

Necə itirə bilərik, əgər məhvin özü həyata xidmət edirsə, ondan ayrılmazdırsa və orağın biçdiyi yenidən dirilməyə can atırsa.

Bax buna görə də biçin vaxtı gələndə bizim vicdanla yaşamağımız, qiymətli olmayıüzümüz mühümdür. Bax elə buna görə istənilən insan taleyi, istənilən hərəkət böyük əhəmiyyət daşıyır.

Biz əbədiyyət üçün qiymətli olacaqıqmı? Onu zənginləşdirəcəyikmi? Ya gəmi yelkənlərini sallayıb əbədiyyətə heç nə çatdırmadan boş qayıdacaq?

Məhsul necə idi?

Hər şeyə görə cavabdeh bizik və bundan canımızı qurtara bilmərik. Məsuliyyət hissi bizə rahatlıq vermir. Hərdən sivişib, canımızı qurtarmaq istəyirik, bu köhnə fikirləri lağla qoyuruq və elə bilirik ki, onlardan qurtulmuşuq. Amma, əslində, içimizdəki bu hissin kökünü kəsmək mümkün deyil, çünki mühüm məqsədlərə xidmət edir və onlarsız keçinmək heç cür mümkün olmaz. Çünki o, həyatın yaradıcı iradəsindən ayrılmazdır, biz isə bu iradənin alətləriyik.

Mənəvi çürümə bu və ya başqa dövr üçün məhvedici ola bilər, lakin son söz qətiyyən onunku deyil, çünki həyatın mahiyyəti ilə, onun qurucu iradəsi ilə ziddiyyətdədir.

Hərdən elə fikirləşirlər ki, mənəviyyat dinə söykənir, onunla bir yerdə yaranıb, onunla da məhv olur. Bu da həqiqət deyil. Dinin kökləri bir çox şeylərlə çulgaşıl və o cümlədən, bununla da. Lakin din insan ruhunda heç bir dəyər doğurmur, yalnız artıq mövcud olan dəyərləri təzahür etdirir. Məsələ qətiyyən belə qoyulmur ki, Tanrıya canlı inam olmayan dövrlər mənəviyyatsız, dinin güclü olduğu dövrlər isə mənəviyyatlıdır. Dinin təsiri altından çıxmış insanlar da mənəviyyatca möminlərdən əskik deyillər, hətta bəzən yüksəkdirler də.

Yox, mənəvi nəsnələr bu və ya başqa dini təsəvvürlərə söykənmir və onlarla bir yerdə yox olmur. O, həyata inamın tükənməsi ilə – biz həyata xəyanət edəndə, yaxud onu saxtalasdıranda – yoxa çıxır. Onun bizim qarşımızda qoyduğu tələblərdən qaçmağa, məqsəd kimi qəbul etdiyimiz bir şeyə dolayı yollarla nail olmağa can atanda.

Lakin, ümumiyyətlə, həyatı saxtalaşdırmaq heç vaxt mümkün olmur.

O, mütləq bizə qalib gəlir, ehtiva etdiyi mənanı isbata yetirərkən inkişafın axarını bərpa eləyir.



Inventas vitam
juvat excusisse
per artes

İnsanın müvəqqəti yox, mənəvi məhvİNƏ inanmaq o deməkdir ki, insanın könül mülkünün ucaldılmasında bünövrə təşkil edən əsaslı, vacib nəsnələrin dağılacağına, onun özünün isə toxunulmaz qalacağına inanasaN. Mövcudiyyətin ilkin şərtlərinin kökündən dəyişəcəyinə inanasaN. Bu ki absurdur.

İnsan həyatının görünən hissəsində hərdən bəlli olan dəyişikliklər qətiyyən dərinlikdəki faciəvi sapıntırlara dəlalət etmir.

Dinin boy atlığı zəmin də yox ola bilməz. Bu zəminin zaman-zaman doğurduğu simvollar dünyası sola bilər, sözün bəlli mənasında, öz hakimiyyətini itirə və günlərin birində, ümumiyyətlə, ölü bilər – onu doğuran nəsnə isə qətiyyən yox. Həyati kasadlaşdırmaq olmaz – elə insani da.

Məgər ən dərin mənbələrdən birini qurutmaq, insan ruhunun yaranmasının ilkin səbəbinə ləğv etmək mümkündür? O olmasa, biz də olmazdıq.

Bir ağac öz toxumunda gizlənən, onu yaradan qüvvələrə necə son qoya bilər? Ağac onun təbiətinə bələd deyil, o toxumun mövcudluğundan xəbərdar deyil, lakin toxumun bütün imkanları onda təzahür edir, o, həmin bu toxumun sayəsində yaşıyır. Və özü də bilmədən, elə həmin toxumları doğuraraq, gələcəyə təhvil verir. Hətta zədəli ağac belə özündən sonra eyni toxumlar qoyaraq, yenidən sağlam, necə olmalıdırsa, elə doğulur. Daha yaxşı və kamil gələcək naminə.

Ölməzlik, intibah! Alçaqlıqdan, ağrıdan mükəmməlliyyə, ölməzliyə intibah. Yalnız indi hər şey olmalı olduğu kimi deyil. Yalnız indi. Toxumda isə hər şey elədir, hər şey düzdür. Ancaq orada hər şey düzdür. Hər bir konkret zaman kəsiyində nələrsə olmalı olduğu kimi olmur. Lakin toxumda kamillik əmanəti var və o, səbirlə öz zamanını gözləyir, onun zamanı mütləq yetişir. Ağaca boy vermək, onu qamətli, qol-budaqlı etmək zamanı. Ona mane olurlar, o, özünün bütün imkanlarını

heç vaxt həyata keçirə bilmir: ağacı gah boğurlar, gah şikəst edirlər, gah onu ildirim vurur, şaxları budanır, əyilir, yanır. Lakin zamanın uzaq gələcək kəsiyində ağac qol-budaq atacaq, əzəmətli olacaq – onun boy atmasına heç nə mane ola bilməz. Sadəcə olaraq, onun taleyi belədir – maneələrdən keçmək.

Məhv mövcud deyil, ölüm mövcud deyil, zəiflik mövcud deyil. Yalnız gücün daimi yenilənməsi mövcuddur, yalnız daim təkrar olunan, tükənməz sayıda yeniləşən yaradılmış var. Yalnız əbədi-ilkin yaranış gününün əminliyi və sevinci var.

Çıxılmazlığa düçar olmaq? Biz buna düçar olmamalıyıq! Ölməz gücün, ölməz qələbə əzminin daşıyıcıları, misilsiz möcüzəyə aidiyyəti olan bizlər. Ruhunda kamilliyin sırlarını qoruyan və onu əsrlərdən keçirərək, gələcəyə ötürən, lakin onu dərk edə bilməyən bizlər. Mükəmməllik realliga çevrilə bilməz, o, bir məqsəd kimi əlçatmazdır, o, əbədiyyətin ecəzar kar bətnində qalmalıdır, möhürlənmiş, toxunulmaz. Əgər biz möhürü sindirə bilsəydik belə, heç nə anlamazdıq. Amma həyatın yenidən doğulduğu, toxumun öz qılafını yırtaraq azadlığa çıxdığı hər dəfə bu möhür sınır və möcüzə özünü qələbə əzmini reallaşdırın yaradıcı qüvvədə bürüzə verir.

İnsan əbədi qələbə əzmidir!

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

TƏLƏBKAR QONAQ

Burada çox qısa müddət qalacağam. Ona görə də hər şeyi bu dərəcədə başlı-başına, tərk edilmiş, səliqəsiz görməyim mənə çox təsir eləyir.

Əbədi zülmətdən gəlmış turistlər üçün olan bu mehmanxanaya düşürəm, tələsirəm, o qədər işi çatdırmaşıyam ki, sakitlik, rahatlıq istəyirəm: bu yerlərin bütün gözəlliyini dadmalı, bu dadın, həqiqətən, eşitdiyim kimi bənzərsiz olduğunu şahidinə çevrilməliyəm. Burada isə hər şey dağım-dağımızdır. Mebel hollda qalaqlanıb, rəngsazlar divarları, tavanları boyayırlar, dülgərlər döşəməni söküb, yenidən yiğir, taqqataraqla bərkidir, mismarlayırlar. Zırkı, qaraqabaq tip-lər nəhəng təknələrdə suvaq qarışdırırlar. Şübhəli qaraşın adamlar pilləkən meydancalarını sökürlər. Qəribə, birtəhər adamlar məhəccərləri ləklayır, pəncərələri silir, işıqlandırma təchizatının yerini dəyişirlər. Hər yerdə rəng, taxta yonqarı, əhəng, mismar, hündür ayaqaltılar, kötüklər, əlif, mala, sement və təzə kəsilmiş ağac iyi, bir də ki cəhənnəm səsküyü nəzərə çarpır.

Hər şeyi sök! Hər nə var təzədən tik!

Üstümə hər tərəfdən bu kobud adamların qışqırıqları, söyüşü, dürtmələri yağır, mən mehmanxananın kandarından keçən kimi onlar üçün bir maneəyə çevrilirəm, az qalıram murdar tüpürcəklərində sürüşərək, təhqir və kinayəli baxışları altında yixilam.

Nəhayət ki, xidmət personalının bir nümayəndəsi ilə rastlaşırıam. O nəzakətlidir, qonağa hansı münasibət göstərməli olduğunu hələ bu qarşıqliqda unutmayıb. Sizə qulluq göstərməyə hazırlırlar, lakin əllərindən heç nə gəlməz, heç



bir şey. Dəhşətli dərəcədə uğursuz vaxtda təşrif gətirmisiniz, yaman qarışqlıqdır, heç özümüz də bilmirik, nə edək.

Məni divar kağızlarının yarısı cirilmiş, kaşı divar sobası sökülrək döşəmənin yarısını zəbt eləmiş, döşəksiz dəmir çarpayılı bir otağa aparırlar və elə o dəqiqə də tələsik çıxıb gedirlər, çünki işləri yaman çoxdur, heç olmasa, qismən səliqə-sahman yaratmaq lazımdır buralarda.

Bu dəhşətdir, axı vaxtim da lap azdır. Vaxtim haradaydı buraların səliqəyə düşməsini gözləməyə, məcburam bu qarışqlıqda, bu hay-küylü cəhənnəmdə yaşayam. Mən isə sakitlik və hüzur arzulayırdım, fikirlərimi cəmləşdirmək isteyirdim, geriyə dönməmişdən nəyəsə nail olmağa çalışırdım, lakin bu qarışqlıqda özüm üçün heç nəyi aydınlaşdırıa bilmirdim, bu nizamsızlıqda bir nizam, bir rahatlıq yaratmaq iqtidarında deyildim, burada heç vaxt düzən tapa bilməyəcəkdir.

Amma buna baxmayaraq, barışmağa məcbur idim. Səhərdən axşama kimi rəng qablarının, taxta yonqarının, semenin içində gəzir, ağzı üstə çevrilmiş mebellərin, üst-üstə qalaqlanmış, iyli, təzə taxtaların arasında, söyüscül, kobud fəhlələrin tüpürceyi içində dolaşırdım. Gecələr isə dəmir millərinin kürəyimə sapıldığı çarpayımda yuxulaya bilmədən, xəstə, əldən düşmüş, yorğun uzanıb qalırdım. İllər uzunu. Çünki burada zaman dəli bir sürətlə axır! Bir də görüsən ki, gözünü qırpmaga macal tapmamış, ilin tən yarısı arxada qalıb.

Mən çıxılmazlıq içindəyəm. Gecələr yuxusuz qalmaqdan, həyəcandan, taleyim barədə mənasız düşüncələrdən ağarmış, kütləşmiş bənizimlə dəli kimi irəli-geri addımlayıram. Özüm hiss edirdim ki, görünüşüm sərsəmləmiş adamlarına bənzəyir, miskin görünürəm, bunu unutsayıram belə, ətrafimdakı kütlə xatırlatmağa tələsəcəkdir. Amma bu mənim vecimə deyildi. Öz çıxılmazlığımın, acı peşmanlığını ağuşunda idim. Bu kobud subyektlər arasında, qorxu və acı içində dolaşmaqdan utanmırıam. İllər uzunu. Getdikcə

məni qoynuna almış bu düzənsizlik, səs-küy, bu dəhşətli qarışılıqdan daha artıq sixılır, qaranlıq düşüncələrimə qərq olduqca bütün bunların mənasını dərk etməyə çalışırdım.

Nəhayət, dözməyə hövsələm qalmadı. Qeyri-müəyyənlik içimi dəhşətli əzablarla doldurur. Mənə bir fikir əziyyət verir, içimi dağıdırıb-tökürdü, bir an belə rahat qoymurdu, əslində, bircə şey barədə fikirləşirdim. Bunu aydınlaşdırmağa cəhd etməliydim, soruşmaliydim, bəlkə də, nəsə öyrənə bilərdim. Əgər mən bunu öyrənsəydim, əla olardı və mən də başqa bir şəylə məşğul olmaq barədə düşünə bilərdim, digər insanlar kimi olardım.

Yanımdan ötən mehmanxana işçilərindən birini səsləyirəm:

— Üzr istəyirəm... Deyə bilməzsiniz...

— Nəyi? — o, nəzakətlə çığırır, amma artıq uzaqdan.

Başa düşürəm ki, gülməli görünürəm. Aman, Tanrıım, axı belə bir şeyi bu qədər tələsən adamdan soruşmaq olmaz. Bunu adam dostundan soruşa bilər, o da neçə saatı bir yerdə keçirəndən, dünyada hər şey barədə söhbət eləyəndən sonra. Utanıram. Şalvarımdan tozu çırpıb, hələ də səliqəli görünən ştibletlərimi nəzərdən keçirirəm.

— Heç, heç, — deyərək, cibimdən saatımı çıxarıb əqrəblərinə əsəbi halda, yarım gün geriyə çəkirəm. O isə gözdən itir.

Yenə də illər bir-birini əvəz edir. Gicgahlarım ağarır artıq, mən yorulmuşam, yaman yorulmuşam. Ətrafda nəyisə taq-qıldıdadır, guruldadır, qırır, düzəldirlər. Səs və küy, taxta qalaqları, kərpiclər, çirkli ayaqaltılar. Kobud oğlanlar, adamin ayağı sürüşən tüpürcək lombaları.

Mən öz xacımı daşıyıram. Onun öhdəsindən təkbaşına gəlməyə çalışıram. Amma getdikcə daha çətin olur. Dözə bilmirəm. Mən onun ağırlığı altında əldən düşürəm, sadəcə olaraq, dizlərim bükülür.

Kiməsə söykənməliyəm, kimdənsə kömək istəməliyəm. Soruşmaliyam, aydınlaşdırımlıyam, öyrənməyə çalışmalıyam.



Inventas vitam
juvat excusisse
per artes

Məni bu tam qeyri-müyyənlik, bu bəhrəsiz fikirlər, mənani, məhz mənani tapmağın qeyri-mümkünlüyü öldürür.

Bir dəfə yenidən personaldan kimisə səsləyirəm. Mən özümdə qətiyyət tapmalıyam, yenə çıxıb getməsinə imkan vermək olmaz, soruşmalıyam, sorğu-suala çəkməliyəm onu.

– Üzr istəyirəm... Deyə bilməzdiniz...

– Sizə necə kömək edə bilərəm? – o, son dərəcə nəzakətlə soruşur.

Mən yenə sıxlıram. Bu nəzakəti sözlərdən mənə aydın olur ki, həddindən ziyadə təmtəraqlı danışmağa hazırlaşırdım və ruhi vəziyyətim kənardan biabırçı dərəcədə narahat görünürdü. Mən onun bəsit, lakin son dərəcə sadə, sərbəst şəkildə deyilmiş sözlərinə heyran qalıram, onların ahəngini tutmağa çalışıram, düzü, mən də bu ahəngə yiylənməkdən vaz keçməzdim. Yalançı bir sərbəstliklə əlimdəki çəliyi yel-ləyib, demək istədiklərimi, heç nə olmayıbmış kimi, dilimə gətirməyə çalışıram:

– Bilirsiniz, fikirləşdim ki...

Lakin sözümə davam etmək istəyəndə birdən duydum ki, içimdəki qorxu zahirə çıxmaga necə can atır, səsimin, ağır bəlaya düşər olmuş bir insan kimi həyəcandan necə titrədiyini hiss edirdim.

– Mənə deyin... zəhmət olmasa... biz niyə yaşayırıq?

O, mənə gülmür, davranışımda gülməli heç nə görmür, ya da, ən azı, bunu bürüzə vermək istəmir. Uzun müddət durub, verəcəyi cavabı ciddi şəkildə götür-qoy eləyir. Sonra deyir:

– Zəhmət olmasa, müdürüyyətə müraciət edin. Pilləkənlə yuxarı, sonra da sola. Zəhmət olmasa!

Sonra o, tələsik əlini papağına aparıb yox olur.

Yetim kimi tek, çəşqin durmuşam. O, düz deyirdi. Məhz müdürüyyətə müraciət etməli idim. Axi bu aydın məsələdir. Sadə, sırávi bir əməkdaş bu sualın cavabını bilməyə qətiyyən borclu deyildi. Başına mehmanxana papağı qoyan,

hüquqsuz, küncə sıxılmış, heç fikirləşməyə belə vaxtı olmayan bir biçarə.

Kaş müdiriyətə müraciət etməyə qətiyyətim çataydı! Təki tapaydım özümdə bu qətiyyəti. Lakin mis lövhəli, üst tərəfində o üzü görünməyən şüşə vurulmuş, həmişə yaxınlaşanda həyəcanla sıvişib yan keçdiyim bu qapıya indi də ürəksiz baxıram. Axi hələlik burada qalmağımın pulunu da ödəməmişəm. Mən pul almaliyam, onu gözləyirəm. Pul da gəlib çıxməq bilmir. Heç bir şeyim yoxdur, amma müəyyən bir yerdən, heç özüm də bilmirəm haradan, alacağım var, amma hələ gəlib çıxmır! Borcum isə elə hey böyüür, böyüür.

İçəri girməyə ürək eləmirəm. Yox, ora girməyə heç vaxt ürək eləmərəm. Aman, ilahi, bu dəhşətdir, mənim heç burada da qalmaq hüququm yoxdur, hətta bu cəhənnəmdə də!

Sakitcə öz otağıma gedirəm. Tozlu kaşı qalaqlarının üstündən keçərək, milləri kürəyimə sancılan çarpayıma yixıllıram. Düşüncələrə qərq oluram – düz yorğunluqdan halsiz düşüb, özümü unudaraq yuxuya gedənə kimi.

Beləcə, uzanılı qalıram, xəstə, tənha. İllər uzunu. Artıq qalxmaq iqtidarında da deyiləm. Zaman dəhşətli sürətlə irəli şüfüyür! Ətrafda səs-küylü qaynaşma var, nələrinsə ucurulmasını, nələrinsə tikilməsini duyuram. Düşünür, düşünürəm. Bütün bunlar nə üçündür, nə üçün? Nəyə lazımdır axı? Bura hər şeyi anlamayaq, bunun gizli mənasını öyrənmək qətiyyətiylə gəlmışdım, özümün nəyə gərək olduğumu dərk etmək istəyirdim. Elə hey fikirləşir, fikirləşirdim. Ətrafda nəyisə taqqıldadır, guruldadırlar, nələrisə ucurub, təzədən tikirlər. Mən də məna axtarıram! Məna axtarıram! Aman, ilahi, əgər nə vaxtsa bütün bunların mənasını öyrənə bilsəm, özüm də işə girişərəm. Mən məna axtarıram!

İllər uzunu. İllər boyu. Qocalıram, artıq aq saçları kılkələnmiş qocaya çevrilmişəm, əllərim qırışıb, çənəm əsir. Ətrafdakılar isə nəyisə mixlayır, möhkəmlədirlər, qışqırır, anqırırlar. Şeytan əməlidir, məgər aydın deyil: dəqiq və dərindən fikir-



Inventas vitam
juvat excusisse
per artes

ləşmək üçün, həqiqətən, düşünüb, nəyisə tapmaq üçün insana heç olmasa bir az sakitlik, dinclik lazımdır! Məgər aydın deyil: bütün mənzərəni tam şəkildə seyr etmək üçün bu dərəcədə unudulmuş düzənsizlik olmamalıdır! İblis aparsın onları! Elə hey qocalır, qocalıram. Mən ölücəyəm, mən ölücəyəm axı!

Burada çıxılmazlığım, çəşqinligim hədsiz olur, sərsəmləşir. Mən qızdırma içində çapalayıram yataqda, dəmir millər bədənimə sancılaraq qanadır, qan damlları döşəməyə damcılıyır. Şikayətlənərək ağlayıram, mən ağrıdan qışqırıram.

Məna! Məna!

Yox, onu özüm tapa bilməyəcəm! Özüm tapa bilməyəcəm!

Bəlkə, zəng çalıb, personalı çağırırm? Bəlkə, personaldan kimsə kontora enib, öyrənsin bunu? Doğrudan, bəlkə, elə bir parça kağızda cavab yazacaqlar mənə?

Yox, yox! Bunun yerinə mənə hesabı göndərəcəklər. Mənim də ödəyəsi pulum yox, hələ məktub gözləyirəm, içində çoxlu-çoxlu pul olan məktub, o da ki gəlib çıxmaq bilmir. Müəyyən gözləntilərim var, mən onu müəyyən yerdən gözləyirəm, bilirəm ki, gələcək, bəlkə də, elə lap indicə yetişəcək. Amma o gəlmir, gəlib çıxmır, yox, bu həyatımda heç vaxt yetişməyəcək bir məktub! Burada qalmağa ixtiyarım yoxdur, kürəyimə sancılan bu çarpayıda uzana bilmərəm.

Həmi yorulmaq bilmədən çalışır. Mən isə məktub gözləyirəm. Başqaları döyəcləyir, mismarlayır, yapışdırır, malaşdırır, lək çəkirlər. Mən isə düşünürəm, bütün bunlarda məna axtarıram.

Bəlkə, zəng eləyim? Bəlkə, cavabı mənə bir parça kağızda yazarlar? Yox, yox! Heç nəyi bax beləcə, zəng vurub öyrənmək mümkün deyil! Heç nəyi kağızda yazmaq mümkün deyil!

İlahi!

Mən artıq ölümün yaxınlaşdığını hiss edirəm! Bəli, bəli! Mən tezliklə ölücəyəm! Artıq lap az qalıb!

Aman, ilahi, aman!..

Bu yerdə ayağa qalxıram. Səndirləyərək, otaqda gəzirəm. Paltarımı tapıram. Küncə atılmış, kif içində cir-cındırdr. Soyuqdan əsərək, onları əynimə geyirəm. Sonra çıxıb, pillərlə ləngər vura-vura enirəm.

Yaxalığım yoxdur. Əlimlə boynumu örtməli oluram. Mənə gülürlər, lağ edirlər, dalımcı tüpürürlər. Şüurum isə zorla dərk edir.

Nəhayət ki, müdiriyətin qapısındayam. Özümü bir bala-ca tox tutmağa çalışıram. Kiflənmiş paltarlarımı bir az da bərk bürünürəm. Sonra isə, nəhayət, qapını açaraq, içəri girirəm.

Qoz ağacından olan parlaq piştaxtanın arxasında əynində əla tikilmiş sürtük və zolaqlı şalvar olan, şəhadət barmağına göyqaşlı üzük, gözüñə isə üst tərəfi düz xətt təşkil edən pensne taxmış bir cənab durub. Baş İblis şəxsən özü. O, mənə iti bir nəzər salır.

Əlimi boynundan çəkmirəm. Barmaqlarımı kılkələnmış saçlarımıda gəzdirirəm. Sakit olmağa çalışıram, tamam sakit.

Mən piştaxtaya yanaşıram, ona ikiəlli söykənib, azacıq ona sarı əyilirəm.

– Bağışlayın, – deyirəm. – Bağışlayın, deyə bilərsiniz-mi... niyə yaşadıdım?

Mən bu sözləri dilim dolaşa-dolaşa, dişlərimi şaqquıldıda-şaqquıldıda, bütün vücudumla əsərək deyirəm.

O da piştaxtaya yanaşır. Əllərini ona söykəyir, zahirən eynən mənim kimi, amma, elə bil, həm də bir az başqa cür. Mənə tərəf əyilir, üstündə sançağı olan göy qalstuku var, ağızından gözəl iy gəlir. O deyir:

– Siz, özünüüzü nəzərdə tutursunuz? Şəxsən özünüüzü?

Mən razılıq əlaməti olaraq başımı tərpədirəm.

Onda böyük bir kitabı açıb baxır. Məni tapır. O, şəhadət barmağını yuxarıdan aşağı gəzdirərək, vərəqləri bir-bir çevirir, sağ tərəfində üç qırmızı sütunu olan təmiz vərəqləri.

Ağır vəziyyətdəyəm. Dəhşət içində. Sonra o, iti hərəkətlə kitabı örtüb, sərt baxışlarını vücuduma sancır.



Inventas vitam
juvat excusisse
per artes

– Bunuancaq şeytan bilər! Ancaq şeytan!
Daha heç nə demir. Məni qınamır da heç. O heç mənə
baxmır da, sakitcə öz işlərinə qayıdır.

Artıq bu məsələ onu qətiyyən maraqlandırmır. Heç
maraqlandırmır onu.

Mən yumağa dönürəm, məhv olmuşsam. Nəsə mızıldanı-
ram, amma o eşitmır. Barmaqlarımı uşaq saçları kimi nazik,
nəm saçlarında gəzdirirəm və inamsız addimlarla qapiya
sarı gedirəm. Pillələri enirəm, nəhəng holldan keçirəm. Tax-
ta qalaqlarının, ayaqaltıların, saqqallı adamların arasından
ötürəm. Lakin heç kəs dalimca təhqirlər, söyüşlər yağıdırırı,
məni itələmir, üstümə çığırırmır. Daha heç kimi maraqlan-
dırmıram. Daha heç kəsə maraqlı deyiləm.

Mən ölmüşəm.

Geniş, taybatay açıq qapıdan görünmədən keçirəm.
Uzaqlaşıram, gəldiyim həmin o dibsiz qaranlığa üz qoyuram.

LIFT İSƏ CƏHƏNNƏMƏ GEDİRDİ

Bank direktorunun müavini Yensson dəbdəbəli liftin qapısını açıb, kirşan və xəz qoxuyan zərif məxluqu yüngülcə irəli itlədi. Yumşaq oturacağa əyləşib bir-birinə möhkəm sixıldılar və lift aşağı yollandı. Bəstəboy qadın şərab iyi verən yariaçıl dodaqlarıyla Yenssona sarı dartındı və onlar öpüşdülər. Elə indicə otelin açıq terrasında, ulduzların altında şam eləmişdilər və indi əylənməyə gedirdilər.

— Yuxarıda qiyamət idi, əzizim! — qadın piçıldadı. — Orada səninlə yanaşı oturmaq nə qədər poetikdir — sanki, lap, lap göylərdə, ulduzların arasında süzürdük. Yalnız orada anlamağa başlayırsan ki, məhəbbət nədir. Sən məni sevirsən axı, hə?

Bank direktorunun müavini öpüslə cavab verdi, birinci-sindən də uzun bir öpüslə. Lift aşağı düşürdü.

— Nə yaxşı ki, sən gəldin, mənim körpəcəm, — dedi. — Artıq özümə yer tapa bilmirdim.

— Hə, yaxşı oldu, kaş biləydin, o, necə dözuılməzdir! Elə özümü təzəcə səliqəyə salmağa başlamışdım, soruşdu ki, hara gedirsən. “Hara lazımdır, ora”, — cavab verdim. Məhbus-zad deyiləm ki! Onda oturdu, gözlərini bərəldib zillədi mənə və düz geyinib qurtarana kimi eləcə baxdı — bej rəngli təzə paltarımı geyirdim; necə bilirsən, o paltar yaraşır mənə? Ümumiyyətlə, hansı paltarım daha yaxşı tutur məni? Bəlkə, çəhrayı yaxşıdır?

— Sən al da geysən yaraşar, şal da, sevgilim, — bank direktorunun müavini heyranlıqla cavab verdi, — amma bugünkü qədər gözqamaşdırıcı olduğunu hələ heç vaxt görməmişdim.

Minnətdarlıqla gülümsünən qadın qısa kürkünün düymələrini açdı və onların dodaqları uzun bir öpüşdə bir-birinə qovuşdu. Lift aşağı düşürdü.



– Sonra, artıq tam hazır olanda və evdən çıxanda yapışdı qolumdan, elə sıxdı ki, indiyədək ağrıyrı, heç olmasa bir söz deyəydi! Yaman kobuddur, sən heç təsəvvürünə də gətirə bilməzsən bunu! “Yaxşı, sağ ol”, – dedim ona. Təbii ki, bunu da cavabsız qoydu. O qədər tərsdir ki, daha tabım yoxdur ona.

– Mənim yazıq körpəcəm, – bank direktorunun müavini Yensson dedi.

– Sanki, mənim bir qədər əylənməyə də ixtiyarım yoxdur! Amma bilirsən, onun kimi ciddi adam, bəlkə də, heç bütün yer üzündə yoxdur. Heç nəyə sadə, təbii baxa bilmir, onun üçün hər şey ölüm-dirim məsələsidir.

– Yaziq körpəcəm, nələrə dözməli olursan sən!

– Oo, əgər bilsən, mən necə dəhşətli əzab çəkirəm, dəhşətli. Belə əzabı kimsə görməyib. Yalnız səninlə rastlaşandan sonra məhəbbətin nə olduğunu bilmışəm.

– Əzzizim! – Yensson onu qucaqlayaraq dedi. Lift aşağı düşürdü.

– Necə gözəldir, – qucaqlaşmanın ləzzətindən özünə gəlib dilləndi, – səninlə orada, yuxarıda oturub ulduzlara baxmaq və xəyalə dalmaq; oo, mən bunu heç vaxt unutmaram. Axi Arvid o qədər dözülməzdır ki, haçan baxırsan ciddidir, bir damcı da poeziya yoxdur onda, poeziya onunçın əlçatmaz bir şeydir.

– Təsəvvür edirəm, əzizim, lap dəhşətdir.

– Düzdür, dəhşətdir. Yox, – qadın gülümsünərək əlini ona uzatdı, – nə mənası var oturub, belə şeylərdən danışmağın? İndi çıxarıq, yaxşıca əylənərik. Sən məni sevirsən, hə?

– Əlbəttə, özü də necə! – bank direktorunun müavini sevincək oldu və uzun bir öpüşlə qadının dodaqlarından sallaşdı. Lift aşağı düşürdü.

Yensson ona sarı əyildi, nəvazişlər yağıdırmağa başladı; qadın qızardı.

– Biz bu gecə bir-birimizi heç vaxt olmayan kimi sevəcəyik, deyilmi?.. – piçıldadı. Qadın onu özünə tərəf çəkdi və gözlərini yumdu. Lift aşağı düşürdü.

Elə hey düşür, düşürdü.

Nəhayət, Yensson qalxdı, üzü pörtmüşdü.

– Bu liftə nə olub, görəsən? – təəccübləndi. – Niyə dayanır bu? Məncə, biz nə vaxtdan buradayıq, lap çıxdan, oturub söhbət edirik, elə deyil?

– Elədir, əzizim, düz deyirsən. Vaxt da yaman tez keçir axı.

– Bir Tanrı bilir nə vaxtdan oturmuşuq burada! Bu nədir belə?

O, qapının barmaqlıqları arasından baxdı. Qatı zülmət idi, başqa heç nə. Lift isə elə hey enirdi, özü də yaxşı sürətlə, rahat enirdi, getdikcə daha dərinə, daha aşağı.

– Aman, Tanım, bu nədir, görəsən? Elə bil, dibsiz quyuya düşürük, artıq nə vaxtdandır belədir!

Onlar bu dibsizlikdə nəsə görməyə çalışırdılar. Qatı zülmətdən savayı, bir şey görünmürdü. Onlar isə daha da dərinə enirdilər, getdikcə daha dərinə.

– Cəhənnəmə düşürük, – Yensson dedi.

– Mən qorxuram, sevgilim, – qadın onun qolundan sallaşaraq ağlamsındı. – Xahiş edirəm, qəza dəstəyini çək!

Yensson var gücü ilə dəstəyi dardı. Kömək etmədi: lift elə bayaqqı kimi aşağı tələsirdi, nəhayətsizliyə.

– Dəhşətdir bu! – o çıçırdı. – Bəs nə edək biz?!

– Burada nə gələr ki, əlimizdən? – Yensson dilləndi. – Lap sayıqlamadır ha, yuxuya oxşayır.

Bəstəboy qadını bir çıxılmazlıq çulğadı, hönkürtü çəkdi.

– Bəsdir, əzizim, ağlama, buna şüurlu yanaşmalıyıq. Onsuzda əlimiz bir yana çatmayacaq. Belə, indi gəl, oturaq... Sakitcə oturaq, yanaşı, baxaq görək axırı nə olur. Haradasa dayanmalıdır axı bu zəhrimar, heç olmasa iblisin dərgahında!

Beləcə oturub gözləyirdilər.

– Sən bir işə bax, – qadın dilləndi, – gərək bizim başımıza gələydi bu, özü də əylənməyə hazırlaşanda!

– Hə, çox sarsaq işdir, – Yensson razılaşdı.

– Sən məni sevirsən, elədir?



Inventas vitam
juvat excusisse
per artes

– Mənim sevgili körpəcəm! – Və Yensson onu bərk-bərk sinəsinə sıxdı. Lift isə aşağı enirdi.

Nəhayət, durdu. Ətrafdakı parlaq işıq gözləri kor edirdi. Onlar cəhənnəmdə idilər. Şeytan nəzakətlə liftin barmaqlarını açdı və əməlli bir təzim edib dedi:

– Axşamınız xeyir!

Şıq geyinmişdi, ancaq frakı arxadan domba dururdu, elə bil, paslı mismar vardı kürəyində: şeytanın tüklü peysərin-dən aşağı, birinci fəqərəsi yaman donqar dəyirdi gözə. Başları gicəllənən Yensson və qadın birtəhər liftdən çıxdılar.

– Biz haradıq, aman, allahım?! – qışqırışdılar, bu eybəcər məxluqu görəndə uşunma tutmuşdu onları.

Şeytan bir az sixila-sixila, onlara hara düşdüklərini anlatdı.

– Amma bu camaatın fikirləşdiyi qədər dəhşətli deyil, – tələsik əlavə etdi, – üimidvaram, cənabınız hətta ləzzət alacaq burada. Bircə günlük təşrif gətirmisiniz, elə bilirom, hə?

– Hə-hə! – sevincək olmuş Yensson təsdiqləməyə tələsdi.

– Yalnız bircə gecəlik! Artıq qalmaq fikrimiz yoxdur qətiyyən!

Bəstəboy qadın tir-tir əsərək, onun dirsəyindən yapışmışdı. Sarı-yaşıl işıq o qədər kəskin idi ki, ətrafda nəyisə görmək, demək olar, mümkün deyildi. İslər pis idi, bunu anlayırdılar. Gözləri bir az öyrəşəndə, gördülər ki, ətrafında evlərin ucallığı, zülmət içində olan bir meydandadırlar, evlərin pəncərələrindən qırmızı işıq düşürdü bayıra, bəlli idi ki, içəridə alov tüğyan edir.

– Cənabınız, deyəsən, sevgilisiniz, deyilmə? – şeytan maraqlandı.

– Bəli, çox sevirik bir-birimizi, – qadın cavab verdi və onun gözəl gözləri parladi.

– Onda xahiş edirəm, mənim dalımcə buyurasınız, – lütfkar-casına təklif elədi. Bir neçə addım keçəndən sonra, onlar meydandan qaranlıq döngəyə çöndülər. Kirli giriş qapısının üstündən köhnə, çatlaq fənər asılmışdı. – Bura buyurun. – O, qapını açdı və nəzakətlə bir addım dala atıb, onları irəli buraxdı.

İçeri girdilər. Onları gönbül, yaltaq bir təbəssümlə gülüm-sünən, iridöşlü, saqqal və bigında bənövşəyi kirşan yumru-ları olan şeytan qarşılıdı. O fis-fis fisildayırdı, istiot dənələri-nə oxşayan gözləri təzə gələnlərə havadar kimi, dostyana baxırdı, alnındaki buynuzların ətrafi saçlarıyla hörülmüşdü və mavi ipəkdən lentlərlə bağlanmışdı.

— Ah, cənab Yenssondur, bir xanımla! Buyurun səkkizinci nömrəyə, — deyərək, böyük bir açar uzatdı onlara.

Onlar kirli pilləkənlə yuxarı qalxdılar. Pillələr yağıdan parıldayırdı, adam sürüşüb yixila bilərdi; iki pilləkən qalxası oldular. Yensson səkkizinci nömrəni tapdı və onlar içeri gir-dilər. Otaq böyük deyildi, havası da ağır, boğucu. Düz orta-sında, üstündə kirli süfrəsi olan stol, divarın dibində nimdaş mələfəli çarpayı dururdu. Otaq onlara rahat gəldi. Paltolarını çıxardılar və dodaqları uzun bir öpüşdə qovuşdu.

Digər qapıdan ofisiant paltarı geymiş birisi səssizcə içeri girdi, amma smokinqi səliqəli idi, yaxalığı isə elə təmizdi, sanki, alaqaranlıqda işıq saçırı. O, səssiz yeriyirdi, addımları eşidilmirdi və hərəkətləri də, elə bil, avtomatik idi, sanki, nə etdiyini başa düşmürdü. Ciddi sıfətindəki hərəkətsiz gözləri düz qənsərinə baxırdı. Üzdənə ölü bəyazlığı vardı, gicgahında isə gullə dəliyi qaralırdı. O, otağı səliqəyə saldı, tualet masasını sildi, gecə vazasını, zibil vedrəsini qoydu.

Onlar bu şəxsə heç fikir vermirdilər, lakin o getməyə hazırlaşanda Yensson dedi:

— Bəlkə, bir az şərab götürək, bizə yarım şüşə madera gətin, zəhmət olmasa.

Kişi baş əyib, yox oldu.

Yensson pencəyini çıxardı. Qadın tərəddüddə idi:

— O qayıdacaq axı.

— Balası, tərpən, belə yerlərdə utanmağın adı yoxdur, soyun getsin.

Qadın paltarını çıxardı, tumanını nazlı bir əda ilə çəkib, onun dizləri üstündə oturdu. Bu, qiyamət idi.



Inventas vitam
juvat excusisse
per artes

– Bir düşünün, – o piçildadı, – biz səninlə belə qeyri-adi, romantik bir yerdəyik, birlikdəyik! Necə poetikdir! Bunu ömrüm boyu unutmaram...

– Mənim gözəlim, – o dedi və dodaqları uzun bir öpüşdə bir-birinə qovuşdu.

Adam bir də içəri girdi, yenə də tam səssiz. Yenə də sakit, avtomatik hərəkətlərlə qədəhləri qoydu, şərabı süzdü. Masanın üstündəki gecə işığının nuru onun üzünə düşdü. Sifətində diqqəti cəlb edəcək məxsusi bir şey yox idi, sadəcə, ölü bəyazlığıvardı üzündə, gicgahında isə gülə dəliyi qaralırdı.

Qadın qışqırıb Yenssonun dizindən düşdü.

– Aman, ya rəbbim! Arvid! Bu, sənsən! Sən! İlahi, o ölüb! O, özünü güllələyi!

Adam hərəkətsiz durmuşdu, baxışları bayaqkı kimi, düz qənşərinə yönəlmışdı. Onun sifətində əzab yox idi, ciddi idi, çox ciddi.

– O, Arvid, sən nə etdin, nə etdin! Niyə etdin bunu?.. Əzizim, əgər mənim ağlıma belə bir şey gəlsəydi, inandırıram səni, evdə qalardım, səninlə qalardım. Sən mənə bu barədə heç nə demədin gedəndə, bircə kəlmə də demədin! Mən axı haradan biləydim, sən susurdunsa, haradan ağlıma gələydi? Aman, ilahi!..

O, tir-tir əsirdi. Kişi isə qadına yad, tanış olmayan adam kimi baxırdı, nəzərləri buz kimi soyuq və rəngsiz idi, bu baxış qarşısındaki hər şeyi dəlib keçirdi. Bəyaz-sarı sıfəti parlayır, yarasından qan gəlmirdi, orada ancaq qaralan bir dəlik vardı.

– Oo, dəhsətdir bu, dəhsət! – qadın qışqırıb. – Mən burada qalmaq istəmirəm. Gedək, elə bu dəqiqə gedək, buna dözə bilmirəm!

Paltarını, gödəkçəsini və şlyapasını qapıb, otaqdan bayırda atıldı. Yensson onun dalınca tələsdi. Onlar pillələrlə aşağı cumdular, qadın sürüşdü və düz tüpürcək lombalarının,

siqar külünün üstünə oturdu. Aşağıda elə həmin buynuzlu qarı durmuşdu, o, dostyana, havadarcasına gülümsünür, başını tərpədirdi.

Küçədə onlar bir az sakitləşdilər. O geyindi, bəzək-düzəyini qaydaya saldı, burnunu kirşanladı. Yensson, onu müdafia edirmiş kimi, belini qucdı, öpüsləriylə gözlərindən sıçramağa hazır olan yaşları saxladı, o yaman mehriban idi. Tələsilik meydana tərəf addımladılar.

Müdir-şeytan elə bayaqkı kimi gəzişirdi orada, onlar yenə rastlaştılar.

— Necə, bitdi artıq? — dedi. — Ümidvaram, cənabınız razı gedir?

— Oo, bu, dəhşət idi! — qadın səsini ucaldı.

— Belə deməyin, ola bilməz ki, siz, həqiqətən, belə düşüñəsiniz. Xanım, bir görəsəyiniz buralar keçmiş zamanlarda necəydi! İndi artıq cəhənnəmdən şikayətlənmək, sadəcə, günahdır. Biz hər şey edirik ki, insan nəinki ağrı duymasın, həm də ləzzət alsın.

— Hə, düz sözə nə deyəsən, — cənab Yensson razılaşdı, — etiraf etmək lazımdır ki, buralar xeyli insanpərvər olub indi.

— Oo, əlbəttə, — şeytan dilləndi, — yuxarıdan aşağıya kimi, hər şey, necə lazımdır, modernləşdirilib.

— Əlbəttə, zamanla ayaqlaşmaq gərəkdir.

— Hə, indi ancaq mənəvi əzablar qalıb.

— Tanrıya şükürlər olsun! — qadın dilləndi.

Şeytan nəzakətlə onları liftə ötürdü.

— Görüşənədək, — deyib, əməlli bir təzim etdi, — və yenidən görüşmək ümidiylə.

O, qapını örtdü. Lift yuxarı qalxdı.

— Nə yaxşı ki, bitdi bu, — bir-birinə sıxılıb yumşaq oturaçağa çökəndə, hər ikisi yüngülləşibmiş kimi dilləndi.

— Sənsiz mən heç dözə bilməzdim buna, — qadın piçıldadı.

O, qadını özünə tərəf çekdi və dodaqları uzun bir öpüşdə qovuşdu.



– Bir düşün, – kişinin qucağından ayrılaraq, özünə gələn qadın dedi, – gör bir o nə etdi! Amma həmişə birtəhər adam olub o. Sadə, həyatı şeylərə adı, təbii baxa bilmirdi, onun üçün hər şey ölüm-dirim məsələsiydi.

– Sarsaq işdir...

– Axi mənə bir kəlmə deyə bilərdi də, elə deyil? Mən evdə qalardım. Səninlə başqa vaxt da görüşə bilərdik.

– Əlbəttə, – Yensson dedi, – əlbəttə, başqa bir vaxt görüşərdik.

– Amma, sevgilim, bu nədir ee, oturub gör nə barədə danişırıq, – qadın piçıldayaraq kişinin boyununu qucaqladı. – Artıq hər şey arxadadır.

– Hə, mənim körpəcəm, hər şey arxadadı.

O, qadını ağıuşuna aldı. Lift isə yuxarı qalxırdı.

QƏHRƏMANIN ÖLÜMÜ

Yeni əyləncələr tamarzısı olan bir şəhərə Konsorsium aşağıdakı şərtlərlə akrobat dəvət etmişdi: o, əvvəlcə kilsə qülləsinin lap təpəsində müvazinətini saxlamaqla təpəsi üstə durmalı, sonra isə, oradan yerə düşüb parça-parça olmalydı. Bunun əvəzində isə akrobat beş yüz min alacaqdı. Təşəbbüs bütün təbəqələrdən olan şəhər sakinlərində canlı maraq doğurmuşdu. Biletlər bir neçə gündə satılıb qurtarmışdı və hamı yalnız qarşidakı hadisədən danışırkı. Bax buna deyərəm cəsarət – daha söziüm yoxdur! Pulu da babatdır, ha! Düzdür, o hündürlükdən yixilib param-parça olmaq adama heç ləzət eləməz, amma məbləğ də az deyildi, gərək insafən, burasını da etiraf edəsən.

Əyləncənin təşkilatçısı simasında çıxış edən Konsorsium, həqiqətən də, xəsislikdən uzaq idi və vətəndaşlar öz doğma şəhərlərində belə bir tamaşanın baş tutacağından, haqlı olaraq, qürur hissi keçirə bilərdilər. Təbii ki, bunu boy-nuna çəkən insanın şəxsiyyəti qeyri-adi marağa səbəb olmuşdu. Reportyorlar bu cəsuru, sözün əsl mənasında, qarabaqara izləyir, bircə addımını belə gözdən qoymurdular, axı tamaşaya cəmi bir neçə gün qalmışdı. O, jurnalistləri şəhərin ən yaxşı mehmanxanasındaki otağında gülərz qarşılıyırı.

– Hə, bu mənim üçün, sadəcə, razılaşmadır. Bəlli məbləğ təklif olundu, mən də razılaşdım. Vəssalam.

– Bəs sizi narahat etmir ki, buna görə həyatınızı qurban verməli olacaqsınız? Təbii ki, burada başqa sonluqdan söhbət gedə bilməz, çünki onda sensasiya baş tutmazdı, Konsorsium da bu boyda məbləği vəd etməzdi. Amma, hər halda, bu işdə şəxsən sizin üçün sevindirici bir şey görünmür.



Inventas vitam
juvat excusisse
per artes

– Elədir ki var, haqlısınız, mən özüm də bu barədə düşünmüşəm. Lakin pul üçün nəyə razılaşmazsan ki!

Onun dediyi bu sözlərə istinad edən mətbuat həmin analdək heç kəsin tanımadığı şəxs barədə geniş yazılar dərc edir, onun keçmişini, dünyaya baxışı, müasir dövrün müxtəlif problemlərinə münasibətindən dəm vururdu. Onun xarakterinə və şəxsi həyatına da xeyli yer ayrıldı.

Qəzətlərin heç biri qəhrəmanın şəkli olmadan işıq üzü görmürdü. Qəzet sütunlarından sizə cavan, düzgün bicimli, güclü bədənə malik, məxsusi bir cəhətiylə fərqlənməyən, enerjili, aydın sıfətli, canlı və nisbətən özünə arxayın, qətiyyətli və sağlam düşüncəli insan – bir sözlə, müasir gəncliyin ən yaxşı kəsiminin bir nümayəndəsi baxırıldı. Onun portretini hər bir kafedə müzakirə edir, öyrənirdilər: Adamlar qarşidakı sensasiyaya hazırlaşırıldı. Hamının rəyi üst-üstə düşürdü; o, kifir deyildi, hətta suyuşırın idi də, qadınlar isə onu lap cazibədar sayırdılar. Ağıldan iti olan bəziləri isə ciyinlərini çəkərək deyirdilər: "Yaxşı fikirləşiblər!" Amma hamı bir fikirlə razılaşırıldı ki, bu qəribə, fantastik ideya yalnız yaşadığımız, sürətli həyat ritminə malik, hər şeyi qurban verməyə qadir olan bizim əsrdə meydana çıxa bilərdi. Hamının fikri yekdil idi ki, bu ideyanı heç bir məsrəfə məhəl qoymadan həyata keçirən, şəhərə belə bir əyləncə bəxş eləyən Konsorsium hər cür tərifə layiqdir. Görünür, Konsorsium məsrəfləri satılan biletlərin pulu hesabına ödəmək niyyətin-dəydi – biletlər çox baha satılırdı, amma yenə də müəyyən bir risk mövcud idi.

Nəhayət ki, həmin o əlamətdar gün yetişdi. Kilsənin ətrafindakı məhəllə camaatla dolu idi. Gərginlik özünün son həddinə yetişmişdi. Adamlar nəfəslərini içinə çekib, baş verəcək hadisəni gözləyirdilər.

O, həqiqətən də, yixildi. Hər şey çox tez baş vermişdi. Tamaşaçılar diksindilər, sonra isə içlərində müəyyən xəyal qırıqlığı, evlərinə dağlışmağa başladılar.

Bu, təbii ki, çox qiyamət idi, amma... Eləcə yıxılıb parça-parça oldu. Deyəsən, belə sadə bir şeyə baxmaq üçün həddindən çox pul vermişdilər. Təbii ki, o hündürlükdən yerə düşəndə tamam parça-parça oldu, amma sevindirici bir şey vardımı bunda? Ümidlərlə dolu bir gənc həyatına “əlvida” demişdi.

Narazı vətəndaşlar başlarını aşağı salıb evlərinə dağılışır-dilar, xanımlar da çətirlərini açdırılar ki, günəşin şüalarından qorunsunlar. Yox, belə dəhşətli şeylərin nümayişinə qadağa qoymaq lazımdır. Kim ləzzət alır bu cür şeylərdən? Əgər dərindən düşünsən, lap biabırçılıqdır bu.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

ZİRZƏMİDƏ

Biz onu, demək olar ki, hər gün görmüşük və görürük də. Əhəmiyyət vermirik və yanından keçerkən onun barəsində heç düşünmürük də, sanki, elə həmişə burada olmalıdır, sanki, həyatımızın ayrılmaz bir parçasıdır o. Mən ayaqları qurumuş, gön əlcəkli əlləriylə yerdən itələnərək kütə və bulvarlarla sürünen Lindqren barədə deyirəm; onun ayaqları da meşinə tikilib. Qısa saqqallı üzündəki əzabı xırda, müti gözləri ifadə etmək gücündə deyildi. Biz onunla daim qarşılaşmışıq və qarşılaşıraq da, ona özümüzün bir parçası kimi adət etmişik, heç görmürük də. Yanından ötəndə qurumuş əlinə xırda pul qoyuruq, axı o da yaşamalıdır. Lakin bu qoca barədə, demək olar, hamı bircə onu bilir ki, yer üzündə belə bir insan da var. Buna görə də onun barəsində bildiklərimin hamısını sizə danışacağam.

Mən bu qoca ilə səhbətləşmək üçün tez-tez ayaq saxlayırdım, onda müsbət, sakitlik gətirən nəsəvardı, onunla danışmaqdan xoşum gəlirdi. Elə tez-tez ayaq saxlayırdım ki, yoldan ötənlər elə bilərdi bu zavallı mənim qohumumdur. Amma elə deyil. Bizim nəsildə şikəst yoxdur, çiynimizə düşən kədər payını da elə çəkirik ki, heç kəsin ondan xəbəri olmur. Lakin mən düşünürəm ki, hərdən ayaq saxlayıb onunla kəlmə kəsmək lazımdır – elə onun özü üçün də kiminləsə danışmaq lazımdır ki, özünü rədd edilmiş saymasın, bu elə mənim özümə də lazımdır, çünkü qocanın danışası sözləri çoxdur.

Mənə qətiyyən elə gəlmirdi ki, aramızda dərin bir uçurum var; tez-tez fikirləşirdim ki, əgər ayaqlarım qurusaydı, onun kimi yer üzündə sürünməyə məcbur qalsayıdım, qəribə bir şey olmazdı və bu taleyin niyə məhz mənə nəsib olduğuna



Inventas vitam
juvat excusisse
per artes

heyrətlənməyə heç bir əsasım olmazdı. Beləliklə, bizim aramızda nəsə ümumi cəhətlər də vardı.

Bir payız axşamı onunla, adətən, sevgililərin görüşdüyü parkda rastlaşdım. O, fənərin altında, işıqlı bir yerdə uzanıb ariq əlini açmışdı, hərçənd ki, ətrafdə bir kimse gözə dəymirdi; bəlkə, elə fikirləşirdi ki, sevən insanlar daha səxavətli olurlar, amma, çox güman, dünyanın gərdişindən baş çıxarmadığı üçün əlini harada gəldi açıb irəli uzadırdı; bəlkə də, elə buralarda, yaxında yaşayırırdı. Yağış təzəcə kəşmişdi, hər yan gölməçə idi və Lindqren tamam palçığa bulaşmışdı, görkəmində bir yorğunluq, xəstəhallıq vardı.

– Evə getmək vaxtı deyil, Lindqren? – dedim. – Artıq gecdir.

– Hə, – deyə cavab verdi, – tərpənmək vaxtidir, deyəsən.

– Bir az ötürərəm sizi. Harada yaşayırsınız?

Ünvanını dedi, bəlli oldu ki, evlərimiz bir-birinə lap yaxındır, yolumuz da eyniydi.

Biz küçəni çəpinə keçdik.

– Yol keçməkdən qorxmursunuz? – soruştum.

– Yox, niyə qorxuram ki, – cavab verdi. – Mənə qarşı hamı çox diqqətlidir. Dünən polis məxsusi mənim üçün yoldakı hərəkəti dayandırdı. Düzdür, tapşırıdı ki, bir az tələsim, amma bunda qəribə bir şey yoxdur. Yox, yox! Məni burada hamı tanıyor, adət eləyiblər artıq.

Biz aramlı yolumuza davam edirdik. Addımباşı ayaq saxlamağa məcbur idim, yoxsa yetişə bilməzdilə mənə. Yağış çisəməyə başladı. O, mənim yanımca sürüñür, kirli əlləriylə daşlardan yapışış bədənini irəli çekirdi, lap öz yuvasına girmək istəyən yorğun bir heyvan kimi.

Lakin o, elə mənim kimi bir adam idi, danışır, köksünü ötüürdü, həmin axşamın tutqun havasından, ətrafdakı fənərlərin adda-budda yanmasından onu yaxşı görə bilməsəm də, eşidirdim, mənə çatmaq üçün tələsərkən necə əziyyət çəkdiyini hiss edirdim.

– Öz taleyinizdən şikayətçi deyilsiz ki, Lindqren?
– deyə soruşdum. – Yəqin, daim fikirləşirsiniz ki, bu nə acı taledir?

– Yox, – cavab verdi. – Yəqin, çox qəribə gələr sizə, amma mən heç də düşünmürəm ki, taleyim başqlarının fikirləşdiyi dərəcədə ağırdır. Adam hər şeyə adət eləyir. Mən axı anadan belə doğulmuşam. İnsan sağ-salamat olanda, sonra birdən başına belə hadisə gələndə çox pis olur. Yox, dərindən düşüñəndə, məncə, şikayətlənməyə elə bir əsasım yoxdur. Adamlar var ki, daha çətin vəziyyətdə yaşamağa məcburdular. Mən başqlarının dözməli olduğu çox problemlərdən azadam. Sakit ömür sürürəm, taleyim mənə mərhəmət göstərir. Əgər fikir versən, araşdırısan, bəlli olar ki, mən həyatdaancaq yaxşı şeyləri görürəm.

– Necə yəni? – təəccübləndim.

– Hə də,ancaq yaxşı adamlarla rastlaşırıram, çünkü yalnız yaxşılardan mənə sədəqə vermək üçün ayaq saxlayırlar. Başqlarını heç tanımiram, onlar həmişə məndən yan ötürlər.

– Siz, Lindqren, deyəsən, hər şeyi yaxşıya yozmaqdə bacarıqlısınız! – istəmədən gülümsünərək, dedim.

– Yox, həqiqətən, elə dediyim kimidir, – ciddi bir tərzdə etiraz elədi. – Və bunu qiymətləndirmək lazımdır.

Amma, əslində, mən onun sözlərinə tam ciddi yanaşırıdım. Anladım ki, həqiqət onun tərəfindədir. Dünyada yalnız yaxşını görənlər, doğrudan, xoşbəxtidlər.

Biz elə hey gedirdik. Yaxınlıqdakı zırzəmidə yerləşən dükanın işığı yanındı.

– Mən bir çörək alıñ, – deyib, dükanın pəncərəsinə tərəf sürünenərək onu tiqqıldıdatdı.

Əlində salıqəli bir paket olan qız çıxdı içəridən.

– Axşamınız xeyir, Lindqren, – dedi. – Havaya bax ha! Vaxtdır, evə getmək vaxtıdır.

– Hə, vaxtdır, – qoca cavab verdi, onlar başlarını tərpədib sağıllaşdılar və qız qapını örtdü.



– Mən hər şeyiancaq zırzəmilərdən alıram, – bunu yolu-muza davam edəndə dedi.

– Hə, başa düşürəm, – cavab verdim.

– Ordakı insanlar həmişə gülərüz olurlar.

– Aha, ola bilər.

– Yox, həqiqətən, elədir, – israrla dedi.

İndi də hansısa qaranlıq, kələ-kötür döngələrdən keçirdik.

– Mən özüm də zırzəmidə yaşayıram; siz, yəqin, elə də fikirləşirdiniz, hə? – sözünə davam edirdi. – Zırzəmidən xoşum gəlir. Hər şeyi bizim binanın yiyəsi düzüb-qoşub. Gözəl insandır.

Beləcə, küçələrdən ötürdük.

Heç vaxt hiss etməmişdim ki, evimiz bu qədər uzaqdır. Yorulub, əldən düşmüşdüm, mənə elə gəlirdi ki, bütün insanlar kimi yerimirəm, qaranlıqda dəhşətli əzablar bahasına sürüñürəm. Hər dəfə fənərin altına yaxınlaşanda Lindqreni ayaqlarımın yanında gördüm, sonra isə yenə yoxa çıxırdı və mən yalnız onun hərdən tutulan nəfəsini eşi-dirdim.

Nəhayət ki, əvvəlcə onların küçəsinə çatdıq, sonra da yaşadığı binaya. Böyük, gözəl bir ev idi, demək olar ki, bütün pəncərələrində işıq yanırı, ikinci mərtəbəsində isə, görünür, qonaqlıq vardi: çılcıraqlar parlayır, payızın çamuruna musiqi sədaları qarışır, rəqs eləyən siluetlər gözə dəyirdi. Lindqren öz pilləkəninə yetişdi – aşağı enən üç-dörd pillə onun mənzilinə aparırdı. Elə oradaca qabağından parça asılmış pəncərəsi görünürdü, qabağında da ançous konservinin tənəkə qutusunda əkilmış çiçək qoyulmuşdu.

– Buyurun içəri, səmimi sözümdür, görün necə yaşayıram, – dedi.

İçəri girmək fikrində deyildim. Başa düşmürdüm ki, bu, mənim nəyimə gərkədir. Özümü birtəhər hiss elədim. İçəri niyə girim axı? Dost deyildik ki, yolumuz eyniydi deyə, sadəcə ötürürdüm onu, evinə gəlmək niyyətim yox idi.

Fikrə getdim: ikinci mərtəbədəki qonaqlıq olan mənzildə tanışlarım yaşayırıldılar. Qəribə idi ki, qonaqlığa məni dəvət eləməmişdilər, – yəqin, yaddan çıxmışdım.

– Cənab, sizi içəri dəvət etməyimdən incimirsiniz ki? – deyə mənim susmağımdan narahat olmuş qoca dilləndi.

– Yox, – deyə cavab verdim.

Yox, o, məni düzgün başa düşmədi, mən “hə, hə” deyə cəkdirdim, deyəcəkdir ki, içəri girib, necə yaşıdagına baxmaq isteyirəm.

O, pillələri enib, qapısını açmaq üçün açarını çıxardı. Açıq yerinin Lindgrenin əli çatması üçün çox aşağıda qoyulması da diqqətimi çəkdi.

– Ev sahibi belə düzəldirdib, – dilləndi. – Hər şeyə fikir verir, qaygımı çəkir.

Qapı açıldı, biz içəri girdik. O, işığı yandırıb, ətrafa göz gəzdirdi. Balaca, yoxsul bir otaq idi, soyuq daş döşəməsinə süzülmüş kılım salınmışdı. Ortada ayaqları mişarlanmış stol və iki dənə alçaq stul dururdu. Künçdəki sobada isə, görünür, qoca öz xörəyini bışırıldı. Anbar rolunu oynayan rəfdə isə ağızları parça ilə örtülü şüşə bankalar və səliqəylə quru çörək tikələri düzülmüşdü, görünür, bu, çörək parçalarını qəhvəyə batırıb yeyirdi; rəfi ağ kağızdan krujeva bəzəyirdi. Divarın dibində isə çarpayı, daha doğrusu, alçaq taxt vardi, üstünə təmiz, səliqəli örtük salınmışdı.

Əməlli-başlı yoxsulluğa baxmayaraq, otağın hər tərəfində bir səliqə-sahman, rahatlıq vardi.

Bilmirəm nədən, amma otağı nəzərdən keçirəndə, dəhşətli bir darixmaq tutdu məni.

Nəyinə lazımdı bu səliqə? Onun yerində mən pintiliyə, kirə-pasa üstünlük verərdim, heyvan kimi girib, içində gizlənmək mümkün olan bir yuvaya, deşiyə üstünlük verərdim – bu mənim üçün daha asan olardı. Burada isə bir təmizlik və səliqə vardi. Otaqda sürüñərək rahat məskəninə əl gəzdirməyə başladı: qalxıb, içində çıçəklər olan vazaya su tökdü,



Inventas vitam
juvat excusisse
per artes

sonra da aşağı sürüşərək, yeşikdən mavi rəngə boyanmış süfrə çıxardı, stolun üstünə sərib, fincanları, nəlbəkiləri düzdü.

Onun bütün bu işləri, adəti üzrə necə gördiyünə baxanda ürəyim paralanırdı. Əlcəklərini çıxarmışdı, ovucları düz, kobud idi. Ocağın yanında uzandı, sobanın lüləsindən yanın alovun səsi eşidilənə kimi ocağı körükleyib yandırdı, kömür əlavə elədi və qəhvədanı odun üstünə qoydu. Ona heç bir kömək edə bilməzdim: hər şeyin yerini yalnız özü bilirdi. Hər işi dəqiq, səlis görürdü, hiss olunurdu ki, bu kiçik işlərdən, qayğılardan necə zövq alır. Arabir gözlərindəki səmimi ifadəylə mənə də nəzər salırdı. Burada, öz evində tamam başqa adam olmuşdu, mehriban, sakit. Tezliklə qəhvədan qaynadı və bütün otağa qəhvə iyi yayıldı. Hər şey hazır olandan sonra stulun üstünə çətinliklə çıxıb üzündə məmənnunluq təbəssümü yerini rahatladı. Qəhvəni fincanlara süzdü və içməyə başladıq. Vücuduma şirin bir hərarət gətirdi onun qəhvəsi. O, belə hesab edirdi ki, mən də çörəkdən bir tikə götürüb yeməliyəm, amma mən bunu eləyə bilməzdim. Özü isə qəribə bir təntənə ilə yeyir, tikələri aramlı qopararaq, bütün qırıntıları toplayırdı. Elə yeyirdi, sanki, müqəddəs bir ayin icra edirdi. Gözləri parlayırdı. Mən heç vaxt görməmişdim ki, insanın sıfəti belə parlaya, bu cür sakit bir nura qərq ola.

Həm riqqətə gəlmışdım, həm də onu belə gördüyümdən əzilirdim. Bədbəxtliyinə kişi kimi dözmək üçün haradan güc tapırdı, görəsən? Mən bura təsadüfən, onun yuvada necə yaşamasına baxmaq üçün gəlmış tamamilə sağlam bir adamam, – lakin indi özümü heç ələ ala bilmirdim.

“Hə, – düşüñürdüm, – yəqin, onun başqa, gizli ümidiłarı var, bəlkə də, mömindrə, mömin olsa, hər şeyə dözər, heç nədən qorxmaz”. Birdən xatırladım ki, ondan məhz elə bu barədə soruşmaq istəyirdim, axı bu mətləb məni də incidir, heç vaxt rahat buraxmır, vücudumun müqavimət göstərdiyi dərinliklərə sürükləyirdi. Əslində, elə buna görə yolu onunla gəlmışdım də – bu barədə soruşmaq istəyirdim.

Yoxsa burada nə işim vardı ki. Ancaq bunu soruşmaq üçün gəlmışdım.

– Mənə cavab verin, Lindgren, – deyə sözümə başladım, – insanın həyatı belə, sizinki kimi olanda, bu qədər məhrumiyyətlərə dözəndə, insanda qeyri-adi bir qüvvəyə, sənə belə ağır tale yazmış və bununla da nəsə çox ali bir məqsədə can atan qüdrətli Tanrıının varlığına başqalarından daha artıq inanmaq ehtiyacı yaranmır ki?

Qoca bir az fikirləşdi.

– Yox, – deyə duruxaraq, cavab verdi, – düzgün, olur, amma mənim kimi adamlarda yox.

Nə qədər qəribə, nə qədər utandırıcı idi onun cavabı. Yəni o, öz yaşamının miskinliyini qətiyyən duymur, həyatın nə qədər gözəl olduğundan tamam bixəbərdir?!

– Yox, – deyə öz düşüncələrinə qərq olmuş halda, bir də təkrar elədi, – bizim Tanrıya ehtiyacımız başqalarına nisbətən daha azdır. Əgər o mövcud olsa belə, yalnız özümüzün artıq başa düşdüyümüz həqiqətləri anlada bilərdi bizə, yalnız o həqiqətləri ki, onlara görə biz onsuz da minnətdarlıq hissi keçiririk. Mən bu barədə bizim ev sahibi ilə tez-tez söhbət edirəm, – deyə Lindgren sözünü davam etdi, – o, mənə də çox şey öyrədib. Cənabınız, yəqin, onu tanımır, amma, çox təəssüf, gözəl insandır.

– Yox, onunla tanış deyiləm.

– Əlbəttə, əlbəttə, lakin çox təəssüf.

“Təbiidir, – fikirləşdim, – mən haradan bilməliyəm, həmin bu ev sahibinin necə adam olmasını, – ola bilər ki, həqiqətən, nadir insanlardandır, – lakin mən tamam başqa yerdə yaşayıram”. Bütün bunları yalnız beynimdən keçirdim, dilimə gətirmədim.

– Qəribədir, – qoca dedi, – onun o qədər evi var ki, az qala, şəhərin bütün evləri onundur; yəqin, cənabınız da elə onun evlərindən birində yaşayır... Hə, ona hər işə yetişmək çox çətindir! Onun yanına gəlib sığınacaq istədim – hara-



dasa yaşamalıyam axı – əvvəlcə məni bir xeyli süzdü. Sonra da dedi: "Səni zirzəmiyə yerləşdirərəm – yuxarıda yaşaya bilməzsən". "Əlbəttə, – dedim, – yaxşı başa düşürəm". "Məncə, zirzəmi uyğun gələr sənə, – dedi, – zənnimdə səhv etmirəm ki? Sən özün necə fikirləşirsən?" "Məncə, ən uyğunu elə zirzəmidir". "Hə, mən də zirzəmiyə hər yetəni buraxa bilmərəm, ha. İstəmirəm ki, camaat bir-biriylə dalaşib – küsüssün, pis, şübhəli sakinlər istəmirəm. Yuxarıya arxayın olmadığım, tanımadığım adamları buraxa bilərəm, amma zirzəmilərimdə ancaq yaxşı, etibarlı adamlar, mənim dostlarım yaşayırlar. Necə bilirsən, sənə uyğundur bu?" "Hə, əlbəttə", – deyə cavab verdim; çox sevincək idim. "Deməli, hər şey qaydasındadır. Bəs pulunu necə, ödəyə biləcəksən? – soruştu; ciddi adam idi, "bir söz deyə bilmərəm. Hamı pul ödəməlidir, nə qədər kasib olsan belə, sən də ödəyəcəksən. Sən az verəcəksən, çünkü çox olsa, ödəyə bilməzsən. Amma müəyyən qədər verməlisən. Pulu haradan tapacaqsan?" "Mən mərhəmətli insanların hesabına yaşayıram". "Yer üzündə elələri də var?" – deyə təəccüblə baxdı mənə. "Əlbəttə var, özü də çoxdur belə adamlar, bəs necə?" "Hə, elədir, – dedi, – istəsən hamısını bircə-bircə saya da bilərsən. Sən ağılsız qoca deyilsən, qal mənimlə". Hə, əla adamdır, görkəmi də elə sadədir ki. Mənə çox kömək elədi. Onsuz vəziyyətim fəna olardı. Tez-tez baş çəkir bura – bir az oturub dərdləşirik. Bilirsiniz necə köməkdir mənə. Adam hiss eləyəndə ki, onu anlayan var, yüngülləşir. "Lindqren etibarlı adamdır" – mənim barəmdə belə deyir. Adama ləzzət eləyir eşidəndə.

Xoşbəxt və razı halda baxırdı mənə.

– Siz necə, cənab, etibarlı adamsınız? – deyə soruştu.

Mən cavab verməyib gözlərimi yerə dikdim: baxışlarımız toqquşmasın deyə.

Biz onun sakit və yoxsul otağında oturmuşduq. Çırağın işığı ayaqları kəsilmiş, alçaq stolun üstünə, süfrəyə, qupquru

çörək tikələrinə, onun yatdığı çarpayıya düşürdü. Mənim susmağım onu narahat etmirdi. Fikir verdim ki, öz aləmindədir.

Sonra o, stuldan sürüşüb yerə düşdü, ocağa nəzər saldı, fincanları yuyub səliqəylə rəfə qoydu. Çarpayısına tərəf sürübüb nəyisə düzəltdi, örtüyü götürdü. Amma onu stulun üstünə qoyub qırışlarını səliqəylə hamarlayandan sonra elə döşəmənin üstündə uzanıb qaldı.

— Gün başa çatanda yaxşı olur, — dedi. Onun, həqiqətən, yorulduğu hiss olunurdu.

— Lindqren, siz belə həyatı zəngin, əhəmiyyətli sayırsınız?

— Bəli, — qabağındakı naməlum nöqtəyə sakitcə baxaraq cavab verdi, — həyat zəngindir. Mən bunu gözəl bilirəm, aydın duyuram. Lakin günü sonuna kimi yaşamaq çox çətinidir. Nə edəsən, mən də beləyəm də.

O, dərindən köks ötürdü. Onun dizləri üstə necə büzüşməsini görəndə adam elə bilir ki, ibadət eləyir, amma onu təbiət özü belə yaradıb.

Mən getməyə hazırlaşaraq, sakitcə ayağa qalxdım. Yaxınlaşış təşəkkür elədim, xeyirli gecə arzuladım. O, ürəyim nə vaxt istəsə buraya gələ biləcəyimi dedi, mən də məmnuniyyətlə ona baş çəkəcəyimi söylədim. Sonra da məni qapıya kimi ötürmək üçün süründü və mən küçəyə çıxdım.

Artıq bütün ev qaranlığa qərq olmuşdu. Bayaq çilçiraqları parlayan ikinci mərtəbədə də qaranlıq idi. Yəqin, belə tez qurtarıbsa, heç ziyan deyilmiş onlarda. İşıq ancaq aşağıda, qocanın otağında yanındı və həmin işıq mənim yolumu lap evimizə qədər aydınlatdı.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

ATAM VƏ MƏN

Yadımdadır, təxminən, on yaşım olanda, bazar günlərinin birində, nahardan sonra atam mənim əlimdən tutub, meşəyə apardı. Quşların oxumasına qulaq asmaq istəyirdik. Anamla sağollaşdıq: o, xörək bişirmək üçün evdə qaldı. Gündə, iliq hava vardı və biz yüksək əhvali-ruhiyyədə yola düzəldik. Əslində, quşların oxumasına çox elə əhəmiyyət vermirdik – bunda görünməmiş nə vardı ki! – hər ikimiz sağlam, ağılı başında olan adam idik, təbiətin qoynunda yaşayırıq və onun gözəlliklərini sakit, həyəcansız seyr etməyə öyrəncəli idik. Sadəcə, bazar günüydu və atamın da başqa bir işi yox idi. Biz şpalların üstü ilə addımlayırdıq, ümumiyyətlə, burada yerimək yasaq idi, amma atam dəmir yolunda işlədiyi üçün onun icazəsi vardi. Bu yolla biz birbaşa meşəyə çıxdıq, daha əyri, dolanbac cığırlarla getmədik.

Meşənin əvvəli bizi quş nəğmələriylə, başqa şeylərlə qarşıladı. Kollarda alacəhrə və ötməquşu, sərcə və qarato-yuq cikkildəyirdi, bir sözlə, adı meşə səsi. Torpaq novruz-gülüylə rənglənmişdi, ağcaqayınların tumurcuqları yenicə çırtlamaşdı və budaqlar təzə zoqlarla örtülmüşdü, hər tərəfdən cürbəcür qoxular duyulurdu, meşə buxarla nəfəs alırdı – Günəş əməllicə qızdırırırdı. Dörd bir tərəfimizdə həyat çağla-yırdı: vəhşi arılar yuvalarından çıxır, bataqlığın üstündə ağcaqanad dumani dururdu, kolluqlardan isə, bir də görür-dün hansısa quş ox kimi qopdu, böcəkləri tutub bir göz qr-pimində yox olurdu. Yanımızdan qatar ötdü – şpalların üstün-dən endik, atam iki barmağını bayır-bacaq şlyapasına toxun-durub, maşinisti salamladı, maşinist isə dəmiryolçu təzimi



Inventas vitam
juvat excusisse
per artes

etdi və el elədi bizə; qatar tam sürətiylə gedirdi. Biz yenə günün altında tərləyibmiş kimi, üzərində qatran puçurlanan şolların üstünə qalxdıq, havadan isə maşın yağı və badam, süpürgəgülü, qatran qoxusu gəlirdi. Addımlarımızı geniş ata-ata, şpaldan şpala keçirdik ki, çəkmələrimizi çıngıllar cızmasın. Reislər günün altında parıldayırdı. Onların hər iki tərəfində isə telegraf dırəkləri ucalırdı, biz yanlarından ötəndə naqillər sakitcə uğuldayırdı. Nə deyəsən, gözəl gün idi. Götü tərtəmizdi, bircə bulud da görünmürdü, bir də: "axı belə havada bulud haradaydı" – atam belə dedi. Biz dəmir-yol xəttinin sağındakı yulaf zəmisinə kimi getdik, orada biz, tanış torpar (torpaqsız kəndli-icarəçi) tala saxlayırdı. Yulafi six, səliqəli bitmişdi. Atam zəmini təsərrüfatçı diqqətiylə nəzərdən keçirdi və deyəsən, razi qaldı. Mənim yulafdan, sən deyən, başım çıxmırkı, çünkü, necə olsa, şəhərdə doğulmuş-dum. Sonra körpünün üstündən çayı keçdik, adətən, onun suyu az olardı, amma həmin gün, deyəsən, sel gəlmışdı, su qaynayırdı. Biz əl-ələ tutmuşduq ki, ayağımız sürüşməsin. Bax beləcə yol nəzarətçisinin almaliq və motmutu kollarının yaşıllığı içində itmiş evinə yetişdik. Evə yaxınlaşdıq, sahib-lərilə salamladıq, bizi südə qonaq elədilər, toyuqlarını, donuz-larını, meyvə ağaclarını və güllərini göstərdilər. Və biz yolu-muza davam elədik. İstəyirdik çaya kimi gedək, çünkü oralar yaman gözəl idi, həm də bu çay düz atamın uşaqlığı keçən evin böyründən axırdı. Gəzintimiz həmişə məhz burada bitirdi, eləindi də o cür olacaqdı. Stansiya lap yaxında idi, amma biz çaya tərəf döndük. Atam semafora nəzər saldı ki, görsün işləyirmi – onun xasiyyəti belədir: həmişə, hər şeyi fikirləşir. Biz çayın yanında ayaq saxladıq, suyun sən səsinə qulaq asdıq. Çayın məcrası burada xeyli genişlənir, sular günəşin şüaları altında parlayırdı. Sahildəki six bitki örtüyü suda güzgü kimi əks olunurdu, hər tərəf işiqli, təmiz idi, çay qirağındaki kiçik körfəzlərdən meh əsirdi. Biz yamacdan enib, sahillə getdik bir az. Atam mənə balığın bol olduğu yerləri göstərirdi. O, hələ

balaca olanda buradakı daşların üstündə oturub tilovla bütün günü xanı balığı tutturmuş, hərdən balıq lap az olurmuş, amma nə fərqi, onsuz da kef alırmış, heyif ki, indi vaxtı yoxdur buna. Biz sahil boyu gəzir, suya ağac qabıqları salıb üzdürürdük, xırda daşlar atrdıq – kiminki daha uzağa gedər, şənlənirdik, ləzzət alırdıq: mən də, atam da. Nəhayət, ikimiz də yorulduq və qərara aldiq ki, bugünlük bəsdir, evə qayıtmaq vaxtidır.

Hava qaralmağa başladı. Meşə göz qabağındaca qiyafəsini dəyişirdi, hələ tam qaranlıq deyildi, amma artıq alatoran düşürdü. Biz tələssdik. Anam, yəqin, intizarla gözləyirdi. O, həmişə qorxur ki, birdən başımıza nəsə iş gələr. Amma nə gələ bilərdi başımıza axı? Belə gözəl bir gündə! Hər şey əla keçdi, tamam razı idik. Alatoran qalınlaşdırıldı. Ağaclar qəribə görünürdürlər. Onlar bizim hər addımımıza qulaq asırdı, sanki, heç tanımırıdı. Birinin üstündə işildaquş vardi. Oturub bizə baxırdı. Atamın əlindən yapışdım, amma o, bu qəribə işığı görmədi, yanından ötdü. Hava tamam qaralmışdı. Biz çayın üstündən keçən körpüyə yaxınlaşdıq. Aşağıda suyun səsi elə gəlirdi, sanki, altımızda dibsiz uçurum vardi, bizi udmaq istəyirdi. Şpallaların üstü ilə ehtiyatla addımlayırdıq, əl-ələ tutmuşduq, bir-birimizdən möhkəm yapışmışdıq ki, yixilmayaq. Mən elə fikirləşirdim ki, atam məni körpüdən qucağında keçirəcək, amma o, belə etmədi, istəyirdi ki, mən də onun kimi qorxmayım. Biz elə hey gedir, gedirdik. Atam qaranlıqda sakit, aramla addımlayır, susurdu, öz düşüncələrində idi. Mən heç cür başa düşə bilmirdim ki, ətrafında belə zülmət ola-ola necə sakit ola bilərsən. Qorxu içində oyan-buyana boylanırdım. Qati zülmət idi. Qorxudan ölürdüm lap, hətta nəfəsimi belə dərindən almağa ürək eləmirdim: birdən qaranlıq nəfəsimlə birlikdə içimə girib, məni boğar? Həmin dəqiqələrdə mənə belə gəlirdi. Dəmir yolunun tökmə torpağı üzüuçruma enirdi, qaranlığa, gecənin dibsizliyinə. Teleqraf dirəkləri kabuslar



kimi göye millənirdi, onların içində, elə bil, nəsə küt ugultu çıxarırdı, sanki, torpağın altından səslər ucalırdı, dırəklərdəki ağ kaşı papacıqlar isə, elə bil, qorxudan büzüşmişdü, ətrafi dinləyirdi. Qorxuram. Hər şey başqa cür görünür, hər şey yaddır mənə, lap yuxuda olan kimi. Atama sixılıb piçildadım:

- Ata, qaranlıq olanda niyə hər şey qorxulu görünür?
- Yox, balaca, qorxulu bir şey yoxdur, – deyə atam cavab verib mənim əlimdən tutdu.
- Ata, çox qorxuludur.
- Yox, oğlum, heç nə olmaz. Biz axı yaxşı bilirik, Tanrı bizi tək qoymaz.

Özümü elə tənha, tərk olunmuş hiss edirdim ki. Qəribədir, qorxu məni atamdan ayırmışdı: axı o heç qorxmurdur. Nə qədər qəribə olsa da, onun sözləri mənə heç kömək eləmədi, mən qorxudan elə bayaqkı kimi əsirdim. Hətta Tanrı-nı xatırlaması da mənə kömək etmədi. Tanrı da qorxulu idi. Onun hər yerdə: aşağıda, ağacların altında, viyıldayan teleqraf dırəklərində, hər yerdə, hər yanda olması da qorxulu idi. Hər yerdədir, amma görə bilməzsən onu.

Biz susaraq gedirdik. Hərə öz fikirlərində idi. Ürəyim sixılırdı, elə bil, zülmət içimə girib onu sixışdırırdı.

Artıq döngədə arxadan dəhşətli bir gurultu eşitdik. Qorxu bizi fikirdən qopardı. Atam məni yoldan enişə dartdı. Yanımızdan qatar ötürdü, tamam qaranlıq içindəydi, heç vaqonlarından da işıq gəlmirdi, dəhşətli bir sürətlə gedirdi. Bu nə qatardır? İndi heç bir qatar olmamalıdır! Biz ona qorxu içində baxırdıq. Nəhəng parovozda alov şölənirdi, kim-sə kürəklə kömür atırdı onun ocağına, qığılçımlar isə gecənin qoynunda vəhşi rəqsində idi. Dəhşətli mənzərə idi. Maşinistin rəngi ağarmışdı, donub qalmışdı, onun altdan işıqlanan sıfəti isə, elə bil, daşa dönmüşdü. Atam heç tanımadı, bilmirdi ki, kimdir, haradandır; maşinist irəli baxırdı, yalnız irəli baxaraq sonsuz qaranlığa şütyüyrdü.

Qorxudan boğulmuş kimi, durub bu dəhşətli kabusa baxırdım. Budur, onu gecə uddu artıq. Atam məni yenə rels-lərin üstüne çıxardı və biz evimizə tələsdik.

– Qəribədir, bu nə qatar idi, görəsən? – deyə dilləndi. – Heç maşinistini də tanımiram.

Daha heç nə demədi.

Mən isə əsməyimi heç cür saxlaya bilmirdim. Axı bu mənə görə idi, hər şey mənə görə idi. Mən bunun mənasını fəhmlə duyurdum: bu, qorxu idi, mənim gələcək qorxum, atamın bilmədiyi və bilmədiyindən məni də qorumaq iqtidarında olmadığı bütün naməlum şeylərdən qorxu. Mənim üçün bu dünya, bu həyat belə olacaq, atam üçün hər şeyi sadə və aydın sayılan dünya. Qəribə dünya, qəribə həyat. Sonu bilinməz zülmətə şüfüyən alovlu həyat.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

SALNAMƏÇİ

Heç vaxt yada düşməyən, varlığından çox az adamin xəbərdar olduğu bir əyalət şəhərciyində bir zamanlar görkəmindən yetmişə yaxın yaşı olduğu duyulan, tamam tənha yaşasa da, müəyyən dərəcədə tanınan və insanların özünəməxsus marağına səbəb olmuş bir qəribə qoca məskunlaşmışdı. Zahirən müəllimə bənzəyirdi, amma həmin şəhərcidə müəllimlik etmədiyi də bəlli idi, bəlkə, pensiyaya çıxandan sonra köçmüştü bura. Bəlkə də, heç müəllim deyildi. Heç kəslə ünsiyyət saxlamırdı və onu tanıyan bir kəs də yox idi. Lakin buna baxmayaraq, demək olar ki, hamını tanıydı. İnsanlarla söhbət etməyi sevir, hamıya eyni gülərzüzlük göstərirdi. Həmsöhbətinə qoca, ağıllı gözləriylə baxaraq, onun dediklərini həmişə diqqətlə dinləyirdi. Lakin özü haqqında heç kimə heç nə danışmırıldı. Onu hamı tanısa da, adamlar üçün yad olaraq qalırdı, hər gün kuçeyə, adam içində çıxsa belə, tənhalığından heç vaxt ayrılmırıldı.

Onun hündür, arıq siluetini uzaqdan tanıydılar. O, kütə ilə öz yolunu tək gedəndə belə, az qala, tərki-dünya insanlarını xatırladan üzü daim daxili bir heyranlıqdan parlayırdı. Tez-tez onu şəhərin ətrafında görürdülər, oralarda gəzməyi sevirdi, lakin o, hərdən heç yoldan ötənləri də gör-məzdi. Ciyninə saldığı gen plaşı ona romantik, hətta qəribə bir görkəm verirdi. Heç onda gülməli bir cəhət tapa bilməzdidi, qəribəliyi ilə ad çıxarmasının başlıca səbəbi isə inzivaya çəkilməsində, tərki-dünyalığındaydı. Düşməni yox idi, əksinə, hamı ona bəlli bir hörmətlə yanaşırdı, çünki zahiri görkəminə baxanda, necə deyərlər, yüksək cəmiyyətə mənsubluğu aydın sezilirdi.



Inventas vitam
juvat excusisse
per artes

İstənilən kiçik şəhərdə sakinlər öz həmşəhərlilərinin bütün mübhəm sirlərini bilməliyidilər (yoxsa sakit olmazdlar). Elə bu səbəbdən də tərki-dünya qocanın kimliyi barədə çoxları baş çatlaşdırıldı. Onlara hər şeydən artıq qəribə gələn isə otağında gecələr səhərə kimi yanlı qalan işiq idi, görəsən, nəylə məşğul idi – axı, yeqin, nəsə bir iş görürdü. Hara-dansa öyrənmişdilər ki, gecələr səhərə kimi otağında oturub, nəsə yazır. Dillərdə dolaşan bu fikir onlara inandırıcı gəldi və dedi-qoduçular qocanı o dəqiqli alım elədilər.

Hər halda, elə həmin gündən etibarən dillərə mənşəyi mənə bəlli olmayan bir şayiə düşdü – guya, o, nəsə bir tarixi əsər yazırıdı. Məhz o zamandan ona “Salnaməçi” dedilər. Bu ayamaya layiq idi.

Lakin o, adı salnaməçi deyildi: gələcəkdən yazırıdı. Qarşısındaki, saraldığından artıq indidən qədim bir şeyə bənzəyən perqament cildli böyük bir kitabda insanların qismətinə düşəcək bütün qəribəliklərdən, uzaq gələcəkdə onların bəxtinə yazılın heyvətamız talelərdən, gələcəyin əzəmətli, əhəmiyyətli hadisələrindən ibarət olan hekayətini incə təhkiyə diliylə qələmə alırdı.

O, bənzərsiz, nəhayətsiz, hələ tam naməlum gələcəkdən yazırıdı.

Bu işdə diletant deyildi. Keçmiş əyyamlara yaxşı bələd idi, onun araşdırılmasına ömrünün çox illərini həsr eləmişdi. Lakin keçmiş onun içində heç məmnuniyyət hissi oyatmırıldı. Keçmişən araşdırın insanı həddən ziyadə mətləblər əzir, ilhamının qanadlanmasına çox şeylər yol vermirdi. Özünü keçmişə həsr etsəydi, zəhmətindən heç bir zövq ala bilməyəcəkdi. Elə buna görə də gələcəyin salnaməçisi olmuşdu.

Qarşısında gözəl bir məqsəd dururdu. Özünü tam olaraq bu məqsədə həsr etməkdə qərarlı idi. Artıq diqqətini xırda məsələlərə yönəldə bilməzdii, tam sakitliyə ehtiyacı vardı. Elə buna görə də tərki-dünya yaşayırdı: gərək fikrini yalnız əsərinə cəmləyəydi.

Tarix yazmaq fikrinə düşən insana tez-tez müasir həyat mane olur, bu həyat hərdən onu lap çasdırı da bilər. Dünya-da nələr baş vermir, nələrdən həyəcanlanmırısan axı! İnsan bəzi hadisələrə həddən ziyadə əhəmiyyət verərək, onlara o qədər mühüm yer ayırır ki, dünya barədə öz təsəvvürləri də təhrifə uğrayır, yazdıqları həqiqətdən uzaq olur. O, yersiz və qeyri-elmi təsirlərin qurbanına çevrilə biler. Hərdən də elə olur ki, son nəticədə işləmək üçün ən vacib şeylərini itirirsən – qətiy-yətin zəifləyir, əməyindən aldığı zövq harasa yoxa çıxır.

Bax məhz elə bu səbəbdən o, yaşıdığı aləmdən qopmuş, bu ucqar şəhərciyi tapmışdı ki, əzəmətli əsərini qələmə ala bilsin. O, həyata dəqiq baxışını qorunmalı idi. Tarix yazmaq üçünsə sükutdan əlverişli şərait yoxdur.

Lakin o, dünyada baş verənləri də izləyirdi, nə onlardan təcrid olunmaq fikrində idi, nə də insanlardan. Sadəcə olaraq, hər saatda baş verən hadisələrin doğurduğu narahatçılıqdan qorunmağa can atırdı, törəyən və törəməkdə olanların onu kədərləndirməməsinə can atırdı ki, qəlbindəki ümidi çıraqını sönməyə qoyması. Zəmanəsi, ətrafında baş verənlər haqqında düşünərkən neçə dəfələrlə öz-özünə demişdi: “Bütün bunlar mənim kitabımda yazılınlarla müqayisədə çox əhəmiyyətsiz şeylərdir”.

Yox, keçmiş və indisi onun boynunu bükə bilməzdi. O yalnız qısa müddətə kədərlənə bilərdi, vəssalam. Qarşısında duran böyük məqsədə çox vurğundur və öhdəsindəki bu vəzifə o qədər əhəmiyyətlidir ki, kədərə, sıxıntıya heç bir yer yoxdur. O çox uzaq gələcəyə baxır, ilhamının, zəkasının güclü qanadlarında sabaha uçur.

Bəşəriyyətin keçmişdə yaşadıqları onu gələcəkdə gözləyənlərə nisbətdə nə qədər əhəmiyyətsizdir! Axı keçmiş dünyanın uşaqlığı, səsli-küylü, ipə-sapa yatmaz oyunları dövrü idi.

Tərki-dünya isə yetkin kişilərin işindən yazırıdı.

Öz salnaməsində hansı zamanlara qədər irəliləyə bilmüşdi? Eh, az, çox az, cəmi bir neçə yüz minillik.



Inventas vitam
juvat excusisse
per artes

Görəsən, bu əsərini nə vaxtsa, ümumiyyətlə, bitirə biləcəkmi?

Arabır başını xırda, səliqəli sətirlərlə qaralanmış kitabdan qaldıraraq, əlində qələmi, düşüncələrə qərq olurdu. Mülayim, öyrənmək acı olan baxışları gecəyə zillənirdi. Bütün şəhər yuxuda idi, təkcə o, çırağın işığında oyaq qalmışdı.

Onun bu dəqiqlərdə nə barədə düşündüyünü kimsə bilmirdi.

O qocanın sonradan başına gələnləri bilmək istərdim. Görəsən, indiyə kimi sağdırımı? Onun barəsində çoxdan bir şey eşitmirəm. Amma həmin vaxtlar tez-tez gördürdüm və yaxşı xatırlayıram onu. Bir dəfə hətta otağına da girmişdim. O, dülgərdən mənzil kirayələmişdi, dülgərlə bizimkilər isə ailəvi yaxınlıq edirdilər, hərdən məni ora, qaymaq almağa göndərirdilər: südçü də elə orada yaşayırırdı. Təbiidir ki, qocanın özü də, onun ömrünü həsr etdiyi əsəri də məndə qarşışınmaz bir maraq oynamışdı. Bir dəfə, Salnaməçi evdə olmayanda – yəqin, onda da uzun-uzadı gəzintilərindən birində idi – mən özümlə bacara bilməyib gizlicə onun otağına girdim, o böyük kitaba nəzər salmaq üçün alışib-yanırdım.

Bütün otaq döşəmədən tavana kimi kitabla dolu idi. Masa-sının üstündəki kitab isə o vaxta kimi gördükərimin hamisindən çox, lap çox iri idi, heç düşünməzdəm ki, yer üzündə bu boyda kitablar olur. Bu, həmin kitab idi. Həyəcanla yaxınlaşdım. Yadımdadır ki, heç qəşəng də gəlmədi mənə: hər yanında barmaq izləri, ləkələr vardı, cildi isə, elə bil, yanmışdı. Hə, görünür, bu kitabın cildi az şeyin şahidi deyildi. Lakin bütün bunlara baxmayaraq, gözəl kitab idi.

Onu böyük çətinliklə açdım. Amma yazılarından baş çıxarmaq cəhdim əbəs idi, heç nə alınmadı. Salnaməçi qəribə, qeyri-adi ifadələrlə yazırırdı, mən heç nə anlaya bilmədim. Bildiyim yalnız məktəbdə yazış-oxuduğumuz sözlər idi. Lakin oturub bu kitaba sadəcə baxmağın özü belə, maraqlı idi. Axıra çatdırılmamışdı, bunu dəqiq başa düşdüm.

Gözümü kitaba zilləyib oturmuşdum və birdən hiss etdim ki, arxamda kimsə durub. Çönəndə qocanı gördüm. Onun otağa necə girməsindən xəbərim olmamışdı – axı arxamca qapını örtmək yadımdan çıxmışdı. Özünün yağışdan tamam islanmış gen plaşında durub mənə tamaşa edirdi. Çox qorxdum, düşünürdüm ki, indi əməlli-başlı əsəbiləşəcək. Amma düşüncələrimə rəğmən, heç hirslənmək fikrində deyildi. Əlini başıma qoyub, özünün azacıq nəmli, qəribə gözlərin-dəki sakit, mehriban ifadə ilə mənə baxdı. Sonra da başını tərpədib dinmədi.

Sonralar bu barədə dəfələrlə fikirləşmişəm. Onun arxamda necə durmasını, qoca, lakin hələ də işıqlı gözlərini, köhnə dəbli romantik plaşda uca qamətli görkəmini yadına tez-tez salıram.

Sağdırımı, görəsən? Bilmirəm. Həmin o sakit şəhərciyi çoxdan tərk etmişəm. Bütün bunlar lap çoxdanın əhvalatıdır. Ola bilər ki, qoca artıq orada yoxdur. Lakin mən ümid eləyi-rəm ki, gecələr o, yenə haradasa öz əsəri üzərində çalışır. Nə bilmək olar, bəlkə də, səyləri heç əbəs deyil.

Onda, həqiqətən, bir az qəribəlik vardı, bəlkə də, sadəcə xəyalpərest adam idi. Və mümkündür ki, heç öz həmkarları – peşəkar tarixçilər onun səylərini təqdir etməzdilər.

Amma, hər halda... Heç kəs həmin o əzəmətli kitabın qarşısında oturub, gələcəyin tarixini yazmasa necə olar, görəsən?

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

KRAL QIZI, KRALLIQ DA ÜSTƏLİK

Biri vardi, biri yoxdu, bir şahzadə vardi və günlərin birində o, müharibəyə gedir ki, həyatda hər şeydən çox sevdiyi misilsiz gözəlliyə malik bir kral qızı ilə evlənmək hüququ qazansın. Həyatını riskə qoyub, torpaqları qarış-qarış azad edir, qarşısına çıxan hər şeyi dağıdıracaq, ölkənin içərilərinə irəliləyirdi. Onun qarşısını ala biləcək heç nə yox idi. Şahzadə döyüslərdə yaralanıb qanına qəltan olmuşdu, amma yenə, yenə döyüşə atılırdı. Ən cəsur cəngavərlər arasında belə ona tay yox idi. Onun döyüş arzusu da elə cavan sifətinin cizgiləri kimi nəcib idi.

Nəhayət ki, gözəl kral qızının yaşadığı dəbdəbəli saray yerləşən şəhərin divarları öününe yetişdi. Şəhər əhalisi ona müqavimət göstərə bilməyib qalibdən aman diləməyə məcbur oldu.

Kral qızı şahzadənin necə vüqarlı və gözəl olduğunu görəndə və onunla ailə qurmaq üçün neçə dəfələrlə həyatını təhlükəyə atdığını düşünəndə davam gətirə bilməyib ona əl uzatdı. Şahzadə qarşısında diz çökərək, onun əlini atəşin öpüşlərə qərq elədi.

— Mənim sevgilim, axır ki, sənə nail oldum! — deyə gözləri xoşbəxtlikdən par-par yanaraq ucadan nida etdi. — Mən yalnız sənin uğrunda döyüşürdüm, nəhayət, sən mənimsən!

Elə həmin gün kəbinlərini kəsdirməyi təklif elədi. Bütün şəhər bayram libasına büründü, toyu ən yüksək səviyyədə, dəbdəbəli keçirdilər.

Axşam isə şahzadə öz istəklisinin yataq otağına girmək istəyəndə onu qapının ağızında hörmətli bir ağsaqqal, kral sarayının işlər müdürü qarşılıdı. O, qalib cavana krallığın



açarını və qiymətli daş-qasıla bəzənmiş tacı təqdim edərkən bəmbəyaz ağarmış başını əyib dedi:

– Hökmdar, budur dövlətin, daha doğrusu, onun xəzinəsinin açarı, oradakı bütün sərvət bu gündən sənə məxsusdur.

Şahzadə qasılarını çatdır:

– Sən nə deyirsən, qoca! Nəyimə lazımdır sənin açarlarım! Mən sərvət qazanmaq üçün döyüşmürdüm, sevgilimə qovuşmaq üçün qılınc çalırdım, dünyada mənim üçün ondan qiymətli heç nə yoxdur.

Qoca cavab verdi:

– Lakin sən həm də bu açarları qazanmışsan, mənim hökmdarım. Sən onlardan imtina edə bilməzsən. Bu gündən etibarən sən hökmdarlıq etməlisən, öz krallığının sərvətini qorumaşsan.

– Görünür, sən məni anlamırsan! Başa düşmürsən ki, heç bir mükafat – nə şöhrət, nə qızıl, nə taxt-tac, nə krallıq ummadan döyüşərək, yalnız xoşbəxtlik tapmaq naminə qələbə çalmaq mümkündür? Bəli, mən qələbə çalmışam, lakin əvəzində heç bir şey tələb etmirəm, yalnız dünyada mənim üçün ən qiymətli varlıq olan bir xanımla xoşbəxt yaşamaqdır arzum.

– Bəli, hökmdar, sən qalibsən. Sən cəsurlardan da cəsur döyüşürdün, heç nəyə acımirdin, arxanda bomboş torpaqlar qoyurdun. Sən öz xoşbəxtliyinə nail oldun. Lakin, mənim hökmdarım, başqaları xoşbəxtliklərini itirdilər. Sən qələbə çalmışan, deməli, hər şey sənə məxsusdur. Sənin qarşında əzəmətli bir ölkə durur, məhsuldar torpaqları olan, qüdrətli, lakin müharibənin viran qoyduğu, müflis olmuş bir ölkə. Onun sərvətləri tükənməzdir, amma hər tərəfdə yoxsulluq, achiqdır, burada şənliklə kədər qonşudur. Bu gündən etibarən bunların hamısı sənindir. Çünkü kral qızı ilə evlənmək xoşbəxtliyini qazanmış şəxs onun anadan olduğu ölkənin də sahibinə çevrilir. Onu idarə etməlidir, qorunmalıdır.

Şahzadə qasıqla qulaq asır, narahat olur, çəşqinliğindən qılıncının qəbzəsiylə oynayırı.

– Mən yalnız xoşbəxtliyin şahzadəsiyəm, vəssalam! – deyə o coşdu. – Başqa heç nə olmaq niyyətim yoxdur! Əgər mənim qabağımı kəssən, köhnə dostumu – qılincimi köməyə çağıracağam.

Qoca isə əlini qaldırıb müdrik bir təmkinlə cavana baxdı. Şahzadə geri çəkildi.

– Hökmədarım, sən artıq şahzadə deyilsən, – qoca itaət içində dilləndi. – Sən kralsan.

O, qoca əlləriylə tacı şahzadənin başına qoydu.

Gənc hökmədar dinməz və həyəcanlı durmuşdu. Başındakı tacla daha qüdrətli görünürdü... Yer üzündəki hökmərlığın məsuliyyətini tam dərk edərək, dərin düşüncələr içində sevgilisinin otağına keçdi ki, yastığını onunla bölüşsün.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

QƏZƏBLİ MƏLƏK

Gecə şəhərin küçələriylə qəzəbli mələk gedirdi. Külək evlərin arasında viyldayır, damların üstündə tügyan edirdi. Küçələrdə mələkdən savayı heç kim yox idi. Onun bədəni əzələli, damarlı idi, küləyə qarşı əyilərək, dodaqlarını bir-birinə möhkəm sixib irəliləyirdi, qan qırmızısı rəngdə plası nəhəng qanadlarını örtmüdü. O, uzun müddət çürük qoxulu, havasız yerdə qaldığı kafedral kilsədən qaçmışdı. Əsrlər boyu şam yanğı və buxur iyilişə nəfəs almışdı, başının üstündən asılmış ölü Tanrıya ünvanlanan mədhiyyə himnlərini, duaları dinləmişdi. Dizi üstə düşmüş, kilsə döşəməsinə sərilmış, nəzərlərini göylərə dikərək, inandıqları cürbəcür mənasız şeyləri mızıldayan insanlara əsrər boyu tamaşa etmişdi. Müxtəlif yalanlara bağladığı inancdan iyələnmiş qorxaq ünsürlər! Qorxu ilə dolasıq fikirlərin, taledən qaçmağa, sürüşüb aradan çıxmaga rəzil ümidiñ ürəkbulandıran qarışıq! Nəhayət ki, o qaça bildi!

O, qandallarından qurtulub damarlı ayağını mehraba basanda müqəddəs nemətlərlə dolu qabı aşırımışdı. Qəzəb içində döşəməyə enərək, ibadətə gələnlərin oturacaqlarını təpiklə darmadağın etmişdi. Ətrafdə nəcib, heyran sıfətli müqəddəslər asılmışdı, barmaqlıqlar arxasındaki təbərrük əşyalardan çürütü qoxusu gəlirdi, taxçada işiq yanırıldı, orada, çürük samannın üstündə bir körpə uzanmışdı və mumdan düzəldilmiş ana körpənin qabağında dizi üstə durmuşdu – yalançı, mənasız zirzibil! Kapıları təpiyinin zərbəsi ilə açıb, küləkli gecəyə çıxmışdı.

O, həqiqəti deyəcək!

Darvazadan çıxan kimi ayaq saxlayıb ətrafına göz gəzdirdi. Aha, deməli, insanların məskəni elə bura imiş. Onlar elə bura-da yaşayırlar.



O, evlərdən birinin darvazası önündə dayanıb od saçan baxışlarıyla onu süzdü. Yanındakı qılıncla darvazanın üstündə xaç işarəsi çizdi.

– Sən öləcəksən! – dedi.

Sonra başqa evə tərəf getdi. Mələyə yan tərəfdən baxanda deyərdin ki, qozbeldir, qanadları enli kürəklərinin arxasında bükülmüşdü. Bu evin də qabağında ayaq saxlayıb, xaç cizdi.

– Sən öləcəksən! – dedi.

Beləcə, evdən-evə keçərək qəssab bıçağı kimi qısa, ağır qılıncı ilə darvazalarda xaç şəkli çəkirdi.

Sən öləcəksən. Sən öləcəksən. Sən də öləcəksən. Sən də öləcəksən. Sən də!

Küləklə əlləşə-əlləşə bütün şəhəri dolaşdı və bircə ev də qoymadı qala.

Öz işini başa çatdırıb, şəhərdən gecəyə çıxdı, burada daha bir dənə də olsun insan yuvası yox idi. Plaşını atıb, lüt qaldı və qanadlarını açaraq, qarşısındaki zülmətin gen sinəsinə uçdu.

Səhər yuxudan oyanan insanlar hər evdə xaç işarəsi görüb təəccübləndilər. Amma heç qorxmadılar. Deyirdilər ki, maraqlıdır, görəsən, necə, nə üçün eləyiblər bunu. Hərə öz işinin dalınca getməmişdən, adətləri üzrə, bu məsələ barədə söhbət elədilər. Görəsən, niyə hər yerdə, onsuz da hamının yaxşı tanıdığı bir işarəni qoymuşdular?! Guya, bundan mühüm bir şeyi xatırlatmaq olmazdı?!

– Biz öləcəyimizi, onsuz da, bilirk ki, – onlar deyirdilər.

CINDIR BAZARI

Hər gün işə gedəndə istəsəm də, istəməsəm də, bazar meydanındaki daimi cindir bazarından iyrənə-iyrənə keçirəm, orada, elə yolun kirli daşlarının üstünə satış üçün köhnə şeylər düzülür, yol keçənlər nimdaş paltarların, cürbəcür zirzibilin üstündən addımlamağa məcbur olur, alverçilər isə müştərilərini adətkərdə olduqları nidalarla cəlb edərək, tələsik, ya müxtəlif oğurluq mallar, ya da köhnə-kürüş geyim şeyləri təklif edirlər. Hər tərəf nurlu səhər sərinliyinə qərq olub, bazarda isə üfunət və çürüük hava saticiların boğuş qışqırıqları ilə yayılır. Adamlar üst-üstə qalaqlanmış köhnə şeylərin arasından keçir, əski-üskü içində eşələnib, rəngbərəng cir-cindir, ucuz, saxta bəzək şeyləri axtarır, ağızlarını ayıraq, yağlı dilləriylə hərifləri cəlb edən alverçilərin yanında uzunuzadı dayanırlar. Görəsən, bu köhnə-kürüş adamların nəyinə lazımdır və bu zirzibili, ümumiyyətlə, necə satmaq olar axı? Hər dəfə bazar meydanından ötəndə həm nifrət, həm də kədər hissi keçirirəm, ətrafdakı insanların ac, xəstə gözləri isə məni lap ümidsizliyə aparır.

Görəsən, nə vaxt burada təmiz, keyfiyyətli paltarlar satılacaq, piştaxta üstünə xoş rayihəli bəyaz ağ parçalar salınacaq, əsl bəzək əşyaları, daş-qas düzüləcək?

Bir dəfə isə həmin o bazarda ay kimi gümüşə çalan bir qoca ilə rastlaşdım, o da cir-cindir qalaqlarının, gərəksiz şeylərin arasında gəzirdi.

— Sifətinizi niyə turşudursunuz? — mənə müraciətlə dilləndi. — Bu bazar adamların xoşuna gəlir, özünüz görürsünüz. Onları bu sevincdən niyə məhrum etsinlər ki? Cindir bazarı ürəklərincədir, bura əbəs yerə tünlik olmur. Necə



Inventas vitam
juvat excusisse
per artes

bilirsiniz, burada camaata təmiz, xoş rayihəli paltarlar təklif etsəydilər, bir belə adam olardı? Əgər həqiqi bəzək şeyləri satsayırlar, onları məgər hamı ala bilərdi? Yalnız yalançı bəzək-düzək ucuzdur deyə, hamının almaq imkanı var. Bir də ki bu yalançı bəzək şeylərinin məgər heç bir dəyəri yoxdur? Məgər bu daşların parıltısı, onları almaq xoşbəxtliyi qazanmış adamların gözündəki parıltı kimi deyil? Öyrəşdik-ləri cindir bazarını bu insanların əlindən alın, elə bilirəm, çətin ki, özlərini bəxtiyar sayalar.

– İndi necə, bəxtiyardırlar? – qocanın piştaxta üstündən götürüb ovcunda nəzərdən keçirdiyi parlaq bəzək əşyasına baxaraq soruşdum.

– Bəli. – O, əlindəkini ehtiyatla qaytarıb kirli piştaxtaya qoydu. – Xoşbəxtlik nədir axı?

Sonra Tanrı dedi:

– Budur, baxın, çalışmışam sizin üçün yaxşı şərait yaradım, düyü, noxud, kartof, karınıza gələcək bir çox başqa yeməli nemətlər yetişdirdim, çörək bişirmək üçün cürbəcür dənli bitkilər, kokos palmaları, şəker qamışı və şəker çuğunduru əmələ gətirdim, müxtəlif məqsədlər üçün torpaqlar yaratdım: əkin, çəmənlik, bağ salmaq üçün, əhliləşdirməyə uyğun gələn heyvanlar və ovlamaq üçün vəhişli heyvanlar xəlq elədim, düzənliliklər, dağlar, yaylalar, üzüm, zeytun yetişdirmək üçün uyğun yamaclar qurdum, piniya, evkalıpt və gözəl akasiyalar əkdirim, ağaçqayın meşələrini, lotos və çörək ağacını, yasəmənli yamacları, ciyələk talalarını tapdım, sizə coxlu sevinc bəxş edəcək, – bunu görəcəksiniz – günəş işığını kəşf elədim, göy üzünə ay çıxardım ki, özünüzə saat düzəldənə qədər zamanın axarını izləmək sizin üçün asan olsun, dənizdə gəmilərinizə və fikirləriniz, düşüncələriniz yerdən ayrılanca onlara yol göstərmək üçün ulduzları asdım səmadan, yağış yağıdırən və kölgə salan bulud düzəldim, rəngarənglik üçün ilin fəsillərini fikirləşdim, onlara xoşagələn düzən verdim, növbələşməsinə təmin elədim – bir sözə, bu qəbildən olan cürbəcür işlər gör-düm. Ümidvaram ki, gününüz xoş keçəcək. Amma baxın ha, həqiqətən, zəkalı və bilici olmaq üçün zəka ağacının meyvələrindən dadmağı unutmayın.

İlk insanlar öz Tanrılarının önündə hörmətlə, düz yerə kimi təzim etdilər.

– Çox sağ ol, – dedilər.

İnsanlar başladı yeri şumlayıb əkin əkməyə, coxalıb artmağa və bütün cənnəti doldurdular, demək olar ki, günləri,



Inventas vitam
juvat excusisse
per artes

həqiqətən, xoş keçirdi. Zəka ağacından da, Tanrıının tapşırığı kimi, müntəzəm dadırdılar, – amma şüurlarının getdikcə daha çox inkişaf etməsi nəsə hiss olunmurdu. Onlar getdikcə daha bic və çoxbilmiş, mütəfəkkir və savadlı olurdular, ümumiyyətlə, bir çox şeylərdə inkişaf edirdilər, lakin şüurları inkişaf eləmirdi. Elə bu səbəbdən də onların həyatı getdikcə daha müşkulləşir, dolasıq, çətin olur, onların özü üçün get-gedə daha çox pisləşirdi. Nəhayət ki, günlərin birində işlərin belə axarından çox əziyyət çəkən bir cəsarətli adam peyda oldu və o, ilahi pərvərdigarın yanına qalxaraq dedi:

– Mənə elə gəlir ki, insanlar özlərini kifayət qədər qəribə aparırlar: düzdür, onlar günbəgün daha dərrakəli və məlumatlı olurlar, amma öz biciliklərini və çoxbilmişliklərini, əsasən, özlərinin ziyanına işlədirlər – əlbəttə, mən bilmirəm, amma, görünür, zəka ağacının özündə nəsə bir çatışmazlıq var deyəsən.

– Nə, nə? – Tanrı hiddətləndi. – Səncə, zəka ağacında çatışmazlıq var?! Ola bilməz! O məhz necə varsa, elə də olmalıdır, aydındır? Onu daha mükəmməl eləmək mümkün deyildi! Əgər sən onu necə düzəltmək lazım olduğunu məndən yaxşı bilirsənsə, buyur, zəhmət olmasa, de görüm.

Yox, haradan biləydi bunu. Bircə onu bilirdi ki, orada, aşağıda işlər pisdir, yaman pisdir və Tanrı zəka ağacını fikirləşməklə nə qədər uzaqgörən addım atsa da, insanların onu dadaraq müdrikləşdiyi görünür.

– Bu ağac başqa cür ola bilməz axı, – Tanrı dilləndi. – Bəllidir ki, onun meyvələrindən düzgün dadmağı öyrənmək heç sadə bir şey deyil, amma kim deyib ki, hər şey mütləq sadə olmalıdır? Nə edəsən, bəzi həqiqətləri də, gərək özünüz kəşf edəsiniz, yoxsa, həyatınızın nə mənası qalardı! Hər nə var, çeynəyib ağzınızın içində qoymayaçaqlar körpə uşaq kimi – belə olmaz. O ki qaldı mənə, mən fikirləşirəm ki, zəka ağacı mənim kəşflərimin ən qiymətlisidir və əgər sizlər ona layiq olmasanız, deməli, bəşər övladı da yaşamayacaq, bunu mənim adımdan hamiya yetir.

İnsan da elə bu sıfarişlə geri dönəsi oldu.

Lakin o çıxıb gedəndən sonra Tanrı kədərlənmiş, çəşqin qalmışdı. Heç olmasa, onun kəşf etdiyi başqa şeylərin hansınasa qəmiş qoyayıdlar, ona bu dərəcədə toxunmazdı, lakin yaranması yer üzündəki bütün ağaclardan, bütün başqa şeylərdən çətin başa gəldiyindən onun ürəyinə çox yaxın idi bu kəşfi. O, indi, əsl böyük rəssam kimi, hamı tərəfindən yekdiliklə qəbul olunan əsərləri haqqında deyil, yalnız bu anlaşılmaz əsəri, içərisinə bütün ürəyinin hərarətini gizlিং qoyduğunu və əvəzində, heç bir sevinc payı almadığı kəşfi barədə düşünürdü. Axı onun özünə məhz bu əsəri fövqəladə əhəmiyyətli gəlirdi – o heç ağlına belə gətirmirdi ki, bəşəriyyət onsuz, onun ehtiva etdiyi çox dərin mənalara vaqif olmadan keçinə bilər.

Bəlkə də, haqlı idi. Axı dahiyənə xalıqdır və təbii ki, özü hər şeyi daha yaxşı bilir. Özü daha yaxşı bilir ki, bütün ruhunu hansı əsərinə qoyub.

Oturub insanların onun ən görkəmli əsərinə və şəxsən özünə qarşı necə qədirbilməz münasibət göstərməsi haqqında fikirləşirdi.

Onun bu vəziyyətdə nə qədər oturduğunu söyləmək çətinidir. Əbədiyyətdə, ola bilər ki, zaman çox sürətlə axır və Tanrı fikrinin uçuşunda bizim üçün bircə dəfə qanad çalmaq, bəlkə də, minilliklər sürür. Lakin budur, Tanrıının yanına yenə qonaq gəldi, amma bu dəfə baş mələk Cəbrail idi gələn.

– Sən təsəvvür eləyə bilməzsən ki, yer üzündə, cənnətdə nələr baş verir, – o dilləndi, – bu ağlasığmadır. Adamlar hər şeyi korlamaqla, məhv etməklə məşğuldurlar və bunun naminə min oyundan çıxırlar, cürbəcür alçaqlığa, şər əməllərə əl atırlar. Orada tüstü ərşə dirənib, elə səs-küy var ki, lap qulaq batır, – bir-birinə zəka ağacının elə meyvələrini atırlar ki, dəhşətli gurultuya partlayır, hər şeydən pis işə, ağacıları, bitkiləri kökündən çıxarırlar. Elə qürrələnir, elə lovğalanırlar ki, qulaq asanda ürək bulanır: guya, hər şeydən, Tanrıının



Inventas vitam
juvat excusisse
per artes

özündən də artıq xəbərdardırlar, elə şeylər kəşf edirlər ki, heç sən yuxunda da görməmişən onları. Onlar, həqiqətən, dəhşətli həyulalar düzəldiblər, qabağına nə çıxırsa, basıb məhv eləyir – sənin yaratdığını bütün şeyləri – səmada isə onların od yağıdır, hər şeyi dağlıdan əldəqayırma quşları uçur. Xoşbəxtlikdən, mənim nəsibimə cəhənnəmdə olmaq düşməyiib, amma elə düşünürəm ki, orada da bənzər bir mənzərə var. Rəzalət, biabırçılıqdır! Hər şeydə sənin zəka ağacın günahkardır, heç onu adamlara vermək olardı, öz aramızdır, amma mən səni əvvəldən çəkindirmək istəyirdim bundan. Özün bilərsən, amma, heç olmasa, bir bax, – gör orada nələr baş verir.

Tanrı yer üzünə nəzər saldı, gördü ki, həqiqətən, elədir. Onda onun yaralanmış xalıq ruhu qəzəbdən alovlandı, gözlərindən şimşəklər yağıdı və o, səma qoşununu insanların üstünə göndərdi, onlar isə adamların bütün iblis, şeytan əməllərini, zirehli arabalarını da, alov püskürən həyulalarını da əllərindən aldılar və elə onların köməyi ilə adamları qup-quru çöllərə qovdular – çəmənlər xoş rayihə saçır, hava quşlarının nəğməsindən cingildiyirdi. Didərginlər isə taxtaların arasındaki yarıqlardan baxanda, əvvəllər yaşadıqları yerlərin necə olduğunu gördülər, amma ora qayda bilmirdilər.

Qaroval çəkən mələklər döyüsdən sonra dincəlmək üçün uzanmışdılar və yorğunluqdan onları yuxu apardı. Düşüncələrinə qərq olmuş Tanrı isə cənnətdə, yaratdıqlarının ən sevimlisinin altında oturmuşdu, zəka ağacının budaqları ona dərin rahatlıq verirdi.

MÜQƏDDƏS SÜMÜKLƏR

İki xalq bir-biriylə böyük müharibə aparırdı, hər ikisi də bununla fəxr edirdi, müharibə ehtiraslarını elə coşdururdu ki, adı, kiçik insani həyəcan və nigarancılıqlar onunla müqayisədə heç nə idi. Döyüslərdən salamat qurtarmış insanlar acgözlükə bu ehtiraslara qurşanırdılar. Cəbhə xəttinin döyüşlər gedən və qanlı qırğınlar səngimək bilməyən hər iki üzündə həyatını itirmiş, özünü vətəninə qurban vermiş və indi torpaqda uyuyan döyüşçülərə nəhəng abidələr ucaldıldı. Ora zəvvvarlar ayaq açır, orada qəhrəmanlara layiq ölümlə müqəddəsləşən, torpağın altında sümükləri uyuyan, əbədilik şöhrət tapmış igidlərin şərəfinə alovlu nitqlər söylənilirdi.

Lakin bir gün ağızdan ağıza bir xəbər dolaşdı, guya, keçmiş müharibə meydanlarında qəribə işlər baş verir. Ölürlər qəbirlərindən çıxaraq, sərhədi keçib bir-biriylə görüşürler, sanki, nə vaxtdan barışıblar.

Xəbər hamını sarsıtdı. Qəhrəmancasına həlak olmuş, bütün xalqın baş əydiyi şəxslər düşmənlərlə görüşür, barışırlar! Dəhşətdir!

Hər iki xalq hadisə yerinə komissiya göndərdi ki, bu məsələni aydınlaşdırırsın. Döyüslərdən salamat çıxmış yaralı ağacların arxasında pusqu quraraq, gecəyarısını gözləməyə başladılar.

Sonra – aman, ilahi, dəhşət! – ağlaşıqmaz şayıələr təsdiqini tapdı. Bomboş torpaqlardan kabuslar qalxır və sərhədə tərəf gedirdilər, özü də, deyəsən, əllərində nəsə aparırdılar. Hami narazı bir tərzdə onların üstünə cumdu:

– Siz özünüüzü vətənə qurban vermisiniz, sizin qarşınızda baş əyirik, zəvvvarlar ziyarətinizə gəlir, biz sizə ehtiram bəslə-



Inventas vitam
juvat excolusse
per artes

yirik və heç vaxt unutmuruq, məzarlarınızı müqəddəs bir
məkan kimi qoruyuruq, siz isə düşmənlə oturub-durur, bari-
şırsınız!

Həlak olmuş qəhrəmanlar təəccübləndilər:

– Siz nə danışırsınız, qətiyyən elə deyil. Biz bir-birimizə
elə əvvəlki kimi nifrət bəsləyirik. Sadəcə olaraq bəzi sümük-
ləri dəyiş-düyüş edirik, yaman qatma-qarışlıq düşüblər.

MƏHƏBBƏT VƏ ÖLÜM

Bir axşam sevgilimlə bir yerdə küçə ilə gedirdik, birdən yanından ötdüyümüz cansıxıcı bir evin darvazaları açıldı və qaranlıqdan bir amur çıxdı. Amma adı, balaca amur deyildi, nəhəng bir kişi idi, ağır, damarlı, başdan-ayağa tüklü. Zırkı oxatana bənzəyən bu amur əlindəki yekə oxla məni nişan aldı. Atdı və düz sinəmdən dəydi, özü isə qaranlıq, ürəksixan bir qəsrə bənzəyən evin darvazasını arxasınca bağlayaraq yox oldu.

Mən yıxıldım, sevgilim isə yoluna davam elədi. Yəqin ki, mənim yıxılmağımı heç görməmişdi. Əgər görsəydi, mütləq ayaq saxlayıb mənə tərəf əyilər, kömək etməyə çalışardı. Lakin o, yoluna davam elədi və mən də fikirləşdim ki, yıxılmağımı görmədi. Qanım küçənin kənarındaki arxla onun dalınca axdı, amma tezliklə dayandı, çünkü tamam axıb qurtarmışdı.

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excoluisset
per artes

SƏRGÜZƏŞT

Qara yelkənli bir gəmi məni aparmaq üçün gəldi. Mən elə bir tərəddüd keçirmədən onun göyərtəsinə qədəm basdım, kiçik bir səyahətdən vaz keçməzdim: gənc, qayğısız idim və dənizin xiffətini çəkirdim. Biz körpüdən aralandıq, sahil gözdən itdi və təzə başlamış külək gəmini inamlı irəli qovdu. Gəmi heyəti qaraqabaq, danışmaqla arası olmayanlardan ibarət idi. Gecə-gündüz gedir, gedirdik. Torpaq isə görünmək bilmirdi. Açıq dənizdə, səmt küləyinin altında elə hey üzürdük, neçə il ötdü. Torpaqdan isə xəbər-ətər yox idi. Axırda bu, mənə çox qəribə gəldi və matrosların birindən soruşdum ki, nə olub belə? Cavab verdi ki, daha quru yoxdur, məhv olub, okeanın dibinə gedib. Qalan yalnız bizik.

Bu xəbər məni sarsıtdı. Dənizin gen sinəsi ilə hələ çox üzdük. Külək qara yelkənimizi işirdirdi. Hər yer açıqlıq, boşluq idi, altımızda isə dəbsizlik.

Birdən dehşətli tufan başlandı. Dəniz hayqırıb qaynayırdı. Biz təbiətlə qatı zülmətdə çarpışırıq. Nə tufan bitirdi, nə qaranlıq çəkilirdi. İllər bir-birini bu minvalla əvəz edirdi.

Qara yelkənin üstündə buludlar sıxlışır, bütün ətraf isə qaranlıq, boşluq və kimsəsizlik.

Əldən düşmüş, naümid halda qorxu, zülmət və aclıqla çarpışırıq, qurtulacağımıza inamımız qırılmışdı artıq.

Və birdən ləpədöyənin səsini eşitdik. Əzəmətli bir dalğa bizi dənizdən baş qaldıran qayaya çırpdı. Gəmi parçalandı, biz isə qayanın çıxıntılarından yapışdıq. Ətrafdə gəminin parçaları, yelkən parçaları üzürdü, biz də daşlardan tutmuşduq. Nəhayət, hava işıqlaşdı və biz ətrafımıza göz gəzdirdik. Çırılığımız sildirrim kələ-kötür, qara idi. Üstündə əyri gövdəli

Per Lagerkvist NOBEL MÜKAFATI LAUREATI



Inventas vitam
juvat excolusse
per artes

bir tənha ağaç vardı, bircə ot, bircə çiçək belə bitmirdi. Biz bu sildirimdən bərk yapışmışdıq.

Xoşbəxt idik. Xoşbəxtlikdən torpağa sarilaraq ağlayırdıq.
Axı torpaq yenə də okeanın dibindən qalxmağa başlamışdı.



Inventas vitam
juvat excusisse
per artes

MÜNDƏRİCAT

Tanrısını axtaran insan 5

ROMAN VƏ POVESTLƏR

Cırdan (<i>roman</i>)	12
Varavva (<i>roman</i>)	178
Sivilla	282
Əbədiyyətin təbəssümü	404
Mariamna	478
Cəllad	524
Dünyada qonaq	578

HEKAYƏLƏR

Toy	652
Xilaskar Yuhan	674
Moris Fleri	686
Qardaş qardaşı axtarır	702
Azad olunmuş adam	714
Tələbkar qonaq	738
Lift isə cəhənnəmə gedirdi	746
Qəhrəmanın ölümü	754
Zirzəmidə	758
Atam və mən	768
Salnameçi	774
Kral qızı, krallıq da üstəlik	780
Qəzəbli mələk	784
Cındır bazarı	786
Cənnət	788
Müqəddəs sümüklər	792
Məhəbbət və ölüm	794
Sərgüzəşt	796

NOBEL MÜKAFATI LAUREATI

Per Lagerkvist

SEÇİLMİŞ ƏSƏRLƏRİ

Çapa imzalanmışdır 09.09.2009. Format 60×84 1/₁₆. Ofset çap üsulu.
Fiziki çap vərəqi 50. Sifariş 148. Tiraj 7000.

“Şərq-Qərb” ASC-də çap olunmuşdur

Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+994 12) 474-75-62

Faks: (+994 12) 470-18-49

e-mail: sharq.qarb@gmail.com